



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLƏRİ

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
**“Dünya ədəbiyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında”** 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2010

James Fenimore
COOPER

Ceyms Fenimor
KUPER

1789–1851

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Şərq-Qərb”
Bakı – 2010

ISBN 978-9952-448-68-9

Tərcümə edəni: Əsəd Zeynalov
Ön sözün müəllifi: Ramazan Qafarlı
Redaktor: İlham Çerkəzoğlu
Korrektor: Elsevər Muradov

Bədii tərtibat və
dizaynın müəllifi: Tərlan Qorçu
Kompüter düzümü: Hikmət Aydinoğlu
Həsən Yaqubov

Ceyms Fenimor Kuper. Seçilmiş əsərləri. – Bakı: “Şərq-Qərb”, 2010, 712 səh.

Mətn: Bakı Slavyan Universiteti, “Kitab Aləmi” NPM, 2010
Bədii tərtibat, səhifələnmə: “Tutu” nəşriyyatı, 2010
© “Şərq-Qərb” ASC, 2010

ÖN SÖZ

Amerika romantizminin ilk görkəmli nümayəndələrindən olan Ceyms Fenimor Kuper təkcə öz vətənində deyil, eləcə də dünyyanın bir çox ölkələrində yaxşı tanınır.

Amerikada hələ Kuperdək Avropa yazıçılarına belə güclü təsir göstərən zəngin ədəbiyyat olmuşdur. Onu xatırlamaq kifayətdir ki, hindu tayfalarının orijinal folkloru – mifləri, tarixi rəvayətləri, hərb və əmək nəğmələri avropalıların Şimali Amerikaya gəlməsindən çox-çox qabaqlar yaranmışdır. İlk ingilisdilli yazılı ədəbiyyat nümunələri isə XVII əsrin əvvəllərində meydana gəlmişdir. Dini-tərbiyəvi mövzularda yazılan bu əsərlərdə insanın müqəddəs hüquqları müdafiə olunurdu ki, Kuper də məhz bu ədəbiyyatın zəminində yetişmişdir.

...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldarlıq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar.

Amerika romantizmini yaradan səbəblərdən biri bu idi. Doğrudan da, Vaşinqton İrvinq və Fenimor Kuper kimi ilk romantiklərin əsərlərində kapitalist qayda-qanunlarının insafsızlığı və qəddarlığı, iri sənaye sahiblərinin, maliyyəçilərin, plantasiyaçıların xalqı soymağə can atmalarından narazı qalanların əhvali-ruhiyyəsi eks olunurdu. Kuperin maarifçilik ideyaları ilə silahlanan romanlarının qəhrəmanları, təsadüfi deyil ki, “mədəni mərkəzlər”dən uzaqlaşış romantik aləmlərdə – Amerikanın qərb sərhədlərində, Avropadan gələnlərin yerləşdiyi ərazilərlə hindu qəbilələrinə məxsus torpaqlarda məskən salır, gəlmələrlə yerliləri barışdırmağa, vahid Amerika yaratmağa çalışırlar. “Lyonel Lankoli”, “İgid”,



“Vəhşi heyvan ovçusu”, “Mogikanlar” və başqa əsərlərində Kuper ölkəsinin yaxın keçmiş və müasir həyatının geniş lövhələrini vermiş, dolğun bədii obrazlar vasitəsilə ABŞ-in kapitalistləşmə prosesini, onun ziyanlı cəhətlərini tənqid atəşinə tutmuşdur. Amerika ədəbiyyatında tarixi roman janrıının banisi hesab edilən Kuper hindu qəbilələrinin müstəmləkəçilərə qarşı apardıqları mübarizəyə haqq qazandırmışdır.

Ceyms Fenimor Kuper 15 sentyabr 1789-cu ildə “Yeni dünya”nın – Amerikanın Nyu-Cersi ştatının Berlinqton adlı kiçik bir şəhərində anadan olmuşdur. Yaziçinin atası iri torpaq sahibkarı olsa da, uzun müddət məhkəmədə hakim vəzifəsində çalışmış, ədalətli hökmələri ilə şöhrət qazanmışdı. Ona görə də yaşadığı şəhər (Kuper-staun) sonralar onun adını daşımışdır.

Fenimor bir müddət Yell universitetində oxumuşdur. Atası onu hakim etmək istəyirdi. Lakin macəra axtaran başqa gənclərtək Kuper də təhsilini yarımcıq qoyub, özünü sınaqdan keçirmək və həyatın hər üzünü öyrənmək qərarına gəlmiş, bu məqsədlə də 1806-1810-cu illərdə dəniz donanmasında qulluq etmiş, istefaya çıxandan sonra isə malikanələrinə köçmüş və bütün həyatını ədəbiyyata həsr etmişdir.

“Yeni dünya”da ingilis müstəmləkəciliyinin dönüş mərhələsi sayılan milli istiqlaliyyət uğrunda müharibə də (1776-1783) qitədə böyük bir dövlətin – Amerika Birləşmiş Ştatlarının yaranması ilə nəticələnmişdi. Bu hadisədən altı il sonra dünyaya gəlməsinə baxmayaraq, Kuperin yaradıcılığında müharibə ən aparıcı mövzuya çevrilmişdi ki, bu da səbəbsiz deyildi. Kuperlər ailəsi müharibə illərinin xatirəsini uzun illər unuda bilməmişdilər. Tez-tez qohumları, tanışları (onların əksəriyyəti müharibədə iştirak etmişdi) malikanənin qonaq otağına toplaşıb, qanlı günlərdə Amerika torpağına vurulan ağır yaralardan danışardılar. Uşaqlığında hadisələri beləcə, şahidlərin öz dilindən eşidən Fenimor böyüyəndən sonra müharibə illərinin tarixçisinə çevrildi.

Kuper gəncliyində böyük həyat təcrübəsi toplaya bilmiş, Amerika hərbi dəniz donanmasında qulluq edərkən məlumatlarını bir az da artırmaq imkanı əldə etmişdi. O, döyüşlərdə bilavasitə iştirak edən qəhrəman dənizçilərlə yaxından tanış olmuş, onları diqqətlə dinləmiş, bu söhbətlərdən aldığı təəssürat nəticəsində “Casus” adlı ilk romanını yazmış və 1821-ci ildə nəşr etdirmişdi. Əsər ona böyük

şöhrət qazandırmışdı. İlk yaradıcılıq uğurundan ruhlanan yazıçı məşhur dənizçi Pol Consa “Qırmızı dəniz qulduru” (1822), həmçinin “Losman” (1823) romanlarını həsr etmiş və “Birləşmiş Ştatların dəniz donanması tarixi” əsərini yazmışdır.

Milli Amerika ədəbiyyatının ilk qiymətli nümunələrini yaranan Fenimor Kuper məhsuldar yazıçılarından olmuşdur. Tədqiqatçılar onun yaradıcılığını üç dövredə böylərlər: birinci dövrə (1821-1826) “Casus”, “Losman”, “Pionerlər”, “Sonuncu mogikan”; ikinci dövrə (1826-1833) “İgid”, “Heydenmauer”, “Cəllad”; üçüncü dövrə isə (1833-1850) “Evə”, “Evdə”, “Mogikanlar”, “Ləpirçi”, “Vəhşi heyvan ovçusu” əsərləri yaranmışdır.

Kuper 1826-1833-cü illərdə Avropaya səyahətə çıxmış, Fransanı, İtaliyanı və Almaniyani gəzmiş, 1830-cu il “İyul inqilabı”nın şahidi olmuş, vətənə qayıdanınan sonra “Amerikalının Avropa qeydləri” adlı publisistik əsərini qələmə almışdır. Avropa səyahəti yazıcının dünyagörüşünü dəyişmiş və onu Amerika hadisələrinə düzgün qiymət verməyə sövq etmişdir.

Fenimor uşaqlıqdan haqsızlıqlara qarşı barışmaz olmuşdur. Gözləri öündə hindulara məxsus torpaq sahələri hərraca qoyulanda, siyasi avantüristlər cəzasız qalandı, müstəmləkəçilər yerli əhali ilə qəddarcasına rəftar edəndə o kədərlənmiş, yaşadığı quruluşa qəlbində nifrat oynamışdır. Avropa səyahətindən sonra “mədəni Amerikada” törədilən haqsızlıqlara daha kəskin etirazını bildirmiş və 1835-ci ildə “Mogikanlar” adlı alleqorik satirasını yazmışdır. Yaziçı bu orijinal romanında Amerika həyatının xarakterik çizgilərini mahir rəssam fırçası ilə çəkməyə nail olmuşdur. Yazıçının digər romanlarında da sosial həyatın eybəcərlikləri açılıb göstərilirdi. Bu əsərləri oxuyan Amerika “vətənpərvərləri” özlərini təhqir olunmuş hesab etmiş və cəmiyyətə, guya, böhtan atlığına görə Kuperi məhkəməyə vermişdilər. Amerikalılar bundan sonra uzun müddət Kuperlə barışa bilməmişlər. Məşhur tarixi romanları çap olunandan, şöhrəti bütün dünyaya yayılan dan sonra belə o, müasirlərinin haqsız hücumlarına məruz qalmışdır. Belə ki, Atlantik okeanının o biri sahilində, Avropada Kuperin adını Valter Skottla, Balzakla, hətta Şekspirlə yanaşı çəkirdilər, vətənində isə ona töhmətlər yağıdırıldilar. Görkəmli Amerika yazıçısı German Melvilin sözleri ilə deyilərsə, “müsəirləri sadəürəkli adamın, böyük insanın yaradıcılığını düzgün qiymətləndirə bilməmişdilər”.



Tarixi mövzular bütün yaradıcılığı boyu Kuperi özünə cəlb etmişdir. Doğrudur, onun tarixə müraciəti heç də həmişə uğurlu olmamışdır. Avropa səyahəti zamanı böyük şotland yazıçısı Valter Skottin yolu ilə gedərək mövzusunu orta əsr Avropa həyatından aldığı “İgid”, “Heydenmauer”, “Cəllad” trilogiyasını yazmışdır. Bu əsərlər yazıçının əvvəlki romanlarından zəif alınmışdır.

Kuperin bədii yaradıcılığında əsas yeri Dəri Corab haqqında romanlar silsiləsi təşkil edir. Kuper, sanki, ona görə dünyaya gəlmİŞdi ki, hindu mövzusunu böyük ədəbiyyata götərsin. O, hinduların həyat və məişətini, inam və etiqadlarını diqqətlə öyrənmişdi. Onların folkloru Kuper üçün mənəvi qida mənbəyi olmuşdur. Hinduların şifahi xalq ədəbiyyatının təsiri məhz Dəri Corab haqqında romanlar silsiləsində daha qabarlıq nəzərə çarpar.

Kuper Natti Bampoya həsr olunan epopeya üzərində qısa fasilələrlə on səkkiz il işləmişdir. Silsiləni 1823-cü ildə “Pionerlər” romanı ilə başlamış və 1841-ci ildə “Vəhşi heyvan ovçusu” əsəri ilə tamamlamışdır. Maraqlıdır ki, Kuper həmin silsilədən olan əsərləri xronoloji ardıcılıqla deyil, özünəməxsus bir prinsip əsasında yazmışdır. Belə ki, 1827-ci ildə qələmə aldığı “Preriya” (“Geniş çöl”) romanında Natti Bamponun ölümünü təsvir etmişdir. Lakin Kuper bu obrazdan ayrıla bilməmişdir. Natti uzun müddət yazıçının qəlbində yaşamışdır. Ona görə də “Ləpirçi” və “Vəhşi heyvan ovçusu” romanlarında yenidən bu obraz üzərinə qayıtmışdır.

Dəri Corab haqqında romanlar silsiləsinə bes əsər (“Pionerlər”, “Sonuncu mogikan”, “Ləpirçi”, “Preriya”, “Vəhşi heyvan ovçusu”) daxildir. Bunlar dünya ədəbiyyatı xəzinəsində “pentalogiya” adı ilə tanınır.

Pentalogianın birinci romanı “Pionerlər”də hadisələr unudulmuş Templaun şəhərində cərəyan edir. Bu şəhər Avropanın müxtəlif ölkələrindən köçən ailələri qoynuna almışdı. Burada “vəhşi Amerika” ilə “mədəni Avropa” qarşı-qarşıya dayanmışdı. Vəhşi sayılan hindular idi, mədəni sayılanlar isə avropalılardı. Ağdərili müstəmləkəçilər məhz bu prinsip əsasında hindu qəbilelərinə basqınlar edir, onların kökünü kəsməyə can atırdılar.

Kuper pentalogiyaya daxil olan romanlarındakı hadisələri də məhz bu konflikt üzərində qurmuşdu. Xeyirxah Natti Bampo və onun köhnə dostu hindu Çinqaçqukla gecə-gündüz qazanc əldə etməyə çalışıyan tamahkar insanlar arasında toqquşma baş verir.

Məşhur rus yazıçısı M. Qorki Natti Bampo obrazının faciəli taleyi və ictimai mənəsi barədə yazırı ki, o “özünün saf və düzgün fikirləri, cəsarətli işləri ilə hər yerdə oxucuların rəğbətini qazanmışdır. “Yeni dünya”nın meşə və səhralarının tədqiqatçısı olan bu adam həmin səhra və məşəliklərdə insanlar üçün yollar salmışdı. Sonradan onlar Bamponu bir cani kimi mühakimə edirlər. Çünkü Bampo onların mənfəətini güdən qanunları pozmuşdu... O, bütün həyatı boyu vəhşi adamlar arasında mədəniyyət yaymaq üçün böyük coğrafi miqyasda fədakarcasına çalışmışdı. Axırda isə özünün ilk dəfə cığır açıb yayıdığı həmin mədəniyyətin törətdiyi şəraitdə yaşamaq haqqına sahib ola bilməmişdir”.

Silsilədə yer alan romanların beşinin də əsas qəhrəmanı Dəri Corab adı ilə çıxış edən ovçu Natti Bampodur. V.Belinski Kuperin əsərlərini oxuyub heyrətə gəlmış və bu surətə yüksək qiymət verərək yazmışdı ki, böyük Kuperin firçasından çox maraqlı və orijinal surətlər çıxmışdır. Lakin onun yaratdığı surətlərdən heç biri dörd romanının qəhrəmanı, əzəmətli, nəhəng və təbii sadəliyə malik varlıq olan Natti Bampo qədər oxucuları valeh etməmişdir.

Natti Bampo cəsarət, mərdlik, dosta sədaqət, nəciblik və namuslu luq kimi gözəl insani keyfiyyətləri özündə təcəssüm etdirir. O, “göyərçin üreyinə və şir sinəsinə” (V.Belinski) malik insan idi. Natti Bampo “işgüzər gəlmələrin” Amerikanın füsunkar təbəeti və əsl sakinləri üzərində zor işlətmələrinə göz yuma bilmirdi. Cavanlığında o özü də haqsızlığın acısını dadmış, böhtanlara məruz qalmışdı. Ona görə də şəhərdən və insanlardan üz döndərib geniş çöllərə pənah aparmışdı.

Kuper yaradıcılığının bu qədər şöhrət qazanmasının sirri nədədir? Bu sirrin açarını, ilk növbədə, Dəri Corab haqqında romanlar silsiləsində axtarmaq lazımdır. Yazıçının şöhrətinin mənbəyi möhz Natti Bampo obrazının uğurlu alınmasıındadır. Romanlarda Dəri Corab, Ləpirçi, Şahingöz, Uzun Karabın, Vəhşi heyvan ovçusu kimi müxtəlif adlarla çıxış edən Natti Bampo gəncliyin mərdlik və sədaqət simvoluna çevrilmişdir. Pentalogiyada onun yeniyetməlik illərindən başlamış ölonəcən bütün keşməkeşli ölüm yolu təsvir olunur. Bu ölüm yolu Amerika tarixinin ən ziddiyyətli və ağır illərinə təsadüf edir. Başqa sözlə, Kuper Dəri Corab haqqında romanlar silsiləsində Amerika müstəmləkəciliyinin, təxminən, altmışillik bir dövrünü (1745-1805) əhatə etməyə çalışmışdır. Bu dövr onunla



xarakterikdir ki, pionerlərin (Amerikaya köçən ilk avropalıların) ənənəvi həyat tərzinə, məişətinə yeni kapitalist dünyasının əlamətləri (zorakılıq, yalan, başqasının torpağını, var-dövlətini mənim-səmə və s.) böyük sürətlə daxil olmağa başlayır. Bu mənada, demək olar ki, Dəri Corab haqqındaki beş romanın hər biri ABŞ-in burjua tarixinin bir mərhələsini təşkil edir.

Müasir oxucuya Kuperin əsərlərindəki macəralar, qəribə əhvalatlar inandırıcı görünüməyə də bilər. Xatırlatmaq yerinə düşər ki, həmin əsərlərin süjetlərinin əsasında həyatda olmuş hadisələr və tarixi şəxsiyyətlərin bioqrafiyası durur. O cümlədən, Natti Bampo-nun prototipi yaziçinin vətəni Kuperstaunda yaşamış qoca ovçu Şimpən öz dövründə geniş xalq kütlələri arasında yaxşı tanınmışdı. Lakin Kuperin tarixi hadisələrə və şəxsiyyətlərə romantik don geydirməsi, onları öz arzularına uyğun bədii boyalarla bəzəməssi şübhəsizdir. Natti Bampo, bəlkə də, Kuperin ən sevimli obrazıdır. Onun cəddlikdə, çəvikkilikdə tayı-bərabəri yoxdur, təmiz vicdanlı, geniş-qəlblı və rəhmlidir. Yeri düşəndə qəddarlığı da bacarıır. Bütün bu cəhətləri ilə Natti Bampo folklor qəhrəmanlarını xatırladır.

Natti Bampo incidilənlərin, var-yoxdan çıxarılanların müdafiəcisi və xilaskarıdır. O, geniş düzənlərin yazılmamış təmiz qanunlarının qoruyucusu və bərpaçısıdır. Yaxın dostları və tərəfdarları Çinqaçquq – Böyük İlən, onun igid oğlu, mogikan nəslinin axırıncı nümayəndəsi Unkas da sədaqətli və səmimi olub, məqsəd uğrunda mubarizədə ardıcılırlar.

Mədəniyyəti hindular arasında hümanist yollarla yaymayıñ tərəfdarı olan F.Kuper “Dəri Corab” silsiləsində öz qəhrəmanlarının daxili aləmini, iztirablarını, hiss və həyəcanlarını da böyük ustalıqla təsvir edir. V.Belinski “Ləpirçi” romanından bəhs edərkən yazırkı ki, romanı oxuyanlar Ləpirçinin qəlbindəki tufanı, mübarizə hissini təsvir edən bir sıra bədii səhnələri xatırlayırlar. Onları başqa cür göstərmək və qiymətləndirmək olmaz... Kuper qəlbin dərin bilicisidir, daxili aləmlərin böyük və Şekspir sayığı rəssamıdır.

Amerikanın dramatik və faciəli dövrünü əks etdirən Kuper bəzən qəhrəmanlarını ideallaşdıraraq qeyd edir ki, Unkas mogikanların sonuncu nümayəndəsidirsə, Bampo da axırıncı pioneridir. Yaziçı Dəri Corabın və onun sadıq dostlarının macəralarını romantik boyalarla təsvir etdiyi halda, Amerikanın müstəmləkəyə çevrilməsini real cizgilərlə göstərir.

Kuper hətta öz qəhrəmanını “tərkidünya filosof” adlandırır. Lakin Natti Bampo o adamlardan qaçırmı ki, onlar qəddarlıqdan, tamahkarlıqdan və xəyanətkarlıqdan yaxa qurtara bilmirlər. Bampo dostlarından heç vaxt uzaq gəzmir, əksinə, onların yolunda canindan keçməyə hazırlıdır. O, ömrünün sonunadək Con Mogikandan, Unkasdan ayrılmır. “Preriya” romanından da göründüyü kimi, Natti Bampo hinduların və ağdərili həmfikirlərinin əhatəsində olur. Doğrudur, o vaxtile ailə həyatı qurmadiğindan özündən sonra adını daşıyacaq heç kimi olmur. Dostları isə xatirəsini uzun müddət yaşadırlar, adına nəğmələr qosurlar.

“Ləpirçi” romانında Kuper bizi Natti Bampounun daxili aləmi ilə tanış edir. O, Mabellə görüşür. Natti bu gözəl, saf, ürəyiaçıq və mərd qızı sevir. Ləpirçinin hissələri səmimi və həyatıdır. O, Mabeli həyat yoldaşı kimi görmək arzusu ilə yaşıyır. Tale qızı ona yetirir. Serjant Dunqam Mabeli ona nişanlayır. Natti özünü xoşbəxt hesab edə bilərdi. Lakin hiss eləyir ki, Mabel təkcə xilaskarı olduğu üçün ona ərə getməyə razıdır. Əslində isə başqasını sevir. Natti dostunun xoşbəxtliyi naminə sevgilisindən əl çəkir.

Natti Bampounun qocalığını Kuper böyük kədərlə təsvir edir. Onun gözləri zəif görməyə başlayır, qulaqları pis eşidir, əlləri titrəyir... Lakin onun mənəviyyatı yenə də əvvəlki saflığında qalmışdır. O, xeyirlə şəri bir-birindən asanlıqla və səhvələz ayıra bilir. Kuper təbiət qədər təmiz və səmimi qəhrəmanı barədə böyük məhəbbətlə danışır.

“Ləpirçi” Kuperin Natti Bampoya həsr etdiyi maraqlı romanlarından biridir. Əsərdəki hadisələr XVIII əsrin 50-ci illərində baş verir. Fransızlar və ingilislər arasında onillərlə davam edən qanlı mühəribə minlərlə günahsız insanın həyatına son qoymuşdur. Kuper də əsərin mövzusunu həmin mühəribədən götürmüştür. Burada Natti Bampounu ingilis ordusunun mahir kəşfiyyatçısı və izaxtaranı kimi görürük. Cəsarətli, fərasətli və nəcib olub, yersiz qəddarlıqla qarşı amansız davranan Natti Bampo insanların namusla və sülh şəraitində yaşamalarını arzulayır. O, bir tərəfdən yeni çıçırlar açmaqla müstəmləkəçilərə yardım edir, digər tərəfdən də insanlar arasındakı ayrı-seçkilik salmalarına görə onları mühakimə eləyir.

Əsərdə mühəribənin törtəndiyi cinayətlər ürək ağrısı ilə təsvir olunur. Büyük Ontario gölünün sularında və adalarında fransızların, ingilislərin və hinduların naşaqlı yerə qanı axıdılmışdır. Atası,



qəhrəman serjant Dunqamı itirən Mabel gün işığına həsrət qalmışdır. Fransızların tərəfinə keçən fəndgir hindu öldürülmüş, satqın kvartirmeyster Myuro, eləcə də başqaları həlak olmuşlar. Varlı ingilislərin marağı üçün həyatlarını risq qarşısında qoyanlar ədalətlili mühəribə apardıqlarına əminindirlərmi? Bu haqda nə vicedanlı döyüşçü serjant Dunqam, nə qoca dənizçi Kap düşünürler. Əslində, onlar ədalətlili iş gördüklərinə heç şübhə etmirlər. Təkcə yazıçı özü bu məsələyə on dörd il qabaq yazdığı “Sonuncu mogikan” romanından fərqli olaraq obyektiv yanaşır. Belə ki, “Sonuncu mogikan”da təkcə fransız ordusunun komandiri Manpolli və ona qoşulan hindular qara rəngli boyalarla təsvir edilir, ingilis müstəmləkəçilərinin cinayətlərinə isə göz yumulurdu. Lakin “Ləpirçi”də yazıçı artıq həmin məsələlərə yenidən qiymət verir. Ona artıq aydın olmuşdur ki, ingilislərlə fransızlar arasında heç bir fərq yoxdur. Hər ikisi eyni dərəcədə qaniçən və cəlladdırlar.

Maraqlıdır ki, bu mühəribədə Ləpirçi mahir atıcı, gərkli kəşfiyyatçı kimi iştirak edir və özü bilmədən günahsız insanların qəddarcasına məhvini səbəb olur. Bununla yanaşı, insanpərvər, xeyirxah Natti sülh və əmin-amanlıq arzusu ilə yaşayır. Obrazdakı bu ikilik Kuperin dünyagörüşündən irəli gəldi.

Kuper bütövlükdə Natti Bamponun simasında təbiətin qoynunda böyüyüb, onun həyatverici təsiri ilə kamala çatan ideal insan surəti yaratmışdır. Məhz buna görə də Dəri Corab haqqında romanları ona dünya şöhrəti qazandırmışdır. Az yazıçı tapılar ki, sağlığında əsərləri vətənində və başqa ölkələrdə bu qədər sevilsin. Kuper romanlarının zəngin ədəbiyyatlı Avropada sensasiyaya səbəb olması təsadüfi deyil. Onun yaradıcılığı ilə tanış olan görkəmli sənətkarlar belə yazıçının istedadına qibət etmişlər. Büyyük Balzak yazırkı ki, mən bu romanları oxuyanda heyranlıqdan qışkırmışım istəyirdim. M. Lermontov Kuperi Valter Skottla müqayisə edir, hətta bəzi cəhətlərinə görə onu üstün sayır, V. Belinski isə Kuper istedadını Şekspir dühasına bərabər tuturdu.

Əvvəlki şöhrət alovu bir qədər sönsə belə, Fenimor Kuper bu gün yenə də çox oxunan yazıçılar sırasında qalmaqdır.

Ramazan Qafarlı

Fenimor Kuper

DÜNYA EDEBİYYATI KLASSİKLERİ



LƏPİRÇİ

Fenimor Kuper

DÜNYA EDEBİYYATI KLASSİKLERİ



Ləpirçi

BİRİNCİ FƏSİL

Onlar dörd nəfər idi: iki kişi, iki qadın. Qarşılılarında canlanan mənzərə onları heyrətə salmışdı. Bu mənzərənin bütün gözəlliyini daha yaxşı qavramaq üçün onlar tufanın kökündən qoparıb yıldızı ağacların böyük bir qalağının üstünə çıxdılar. Qalın Amerika meşələrində əbədi alaqaranlığa dalan və insan ayağı dəyməyən, cansızıcı, rütubətli xəlvət guşələrin arasında tufandan əmələ gəlmış belə talalar işiqli vahələr kimi görünür. İndicə dediyimiz ağac qalağı xirdaca təpənin zirvəsində idi. Təpə alçaq olsa da, onun zirvəsindən baxarkən geniş bir sahənin mənzərəsi aydın görünür. Bu mənzərə öz yolunuancaq meşələrin içindən salan adam üçün nadir təbiət lövhəsi idi. Küləyin vurub yıldızı və saman çöpü kimi sınmış irigövdəli ağaclar öz budaqları ilə bir-birinə elə sarılıb dolaşmışdı ki, onların budaqlarından həm pilləkən kimi, həm də əl ilə tutmaq üçün istifadə etmək olardı. Lap dibindən qoparılmış iri bir ağacın kökləri sallana qalmışdı və torpaq baslığına görə bir növ meydancaya çevrilmişdi. Səfərə çıxmış həmin dörd nəfər də bu meydancaya qalxdı. Onlardan ikisi, yəni bir qadın və bir kişi tuskaroralar¹ qəbiləsinə mənsub olan hindular idi.

Onların səfər yoldaşları ömrünü bir matros kimi okeanda keçirdiyi zahiri görünüşündən məlum olan bir kişidən, bir də cürət və bacarıq sahibi olması ağılli ifadə ilə üzündə eks olunan bir qızdan ibarət idi. Qızın tamaşa etdiyi mənzərənin doğurduğu dərin daxili həyəcan onun iri, mavi gözlərində aydın sezilirdi.

Yolcular qərbə tərəf baxarkən – yalnız bu istiqamətdə yolcuların qarşısında meşənin ümumi görünüşü geniş bir düzənlilik kimi açıldı – onların nəzəri qırx ikinci şimal en dairəsindəki yerlərə məxsus

¹ *Tuskaroralar* – irokezlərin qəbilə ittifaqına daxil olan hindu tayfasıdır.



rəngarəng, əzəmətli, gözəl yarpaqlar ümmanını aşış uzaqlara zillənirdi. Burada yaraşlı zirvəsi olan qarağac, müxtəlif növlü ağcaqayın ağacları, Amerika palidinin bir çox növləri və iriyarpaqlı cökə ağacları öz budaqlarını bir-birinə çarparlayıb uzaqlarda üfüqlərə qovuşan böyük bir yarpaq xalısı əmələ gətirmişdi. Meşənin addabudda yerlərindəki talalarda, təbiəti o qədər də zəngin olmayan ölkələrin ağacları, məsələn, daha alçaqboylu tozağacları, titrək yarpaqlı ağcaqovaq, növcə müxtəlif olan findiq ağacları nəzərə çarpırdı; bunlar vüqarla göylərə baş qaldıran irigövdəli ağacların arasında balaca və görkəmsiz idi. Meşənin bəzi yerlərində düzgövdəli, ucaboylu şam ağacları düzün yaşıllığında süni surətdə qoyulan dördkünc daş abidə kimi yaşıllıqlar dənizindən baş vurub yüksəlirdi. Haraya baxırdın böyük meşə göz işlədikcə uzanan geniş, yaşıl bir sahə kimi görünür, müxtəlif rənglərin zərifcə bərq vurması və işıqla kölgənin bir-birinə qovuşaraq rənglərə çalması mənzəresi adamı heyran qoyurdu; təbiətin əbədi bir sükuta daldığını duydugca adamın qəlbində nəcib bir hiss baş qaldırırdı...

Bayaqdan bəri tamaşa etdiyi mənzərəyə valeh olan qız meydancaya qalkmaq üçün yol yoldaşının qolundan yüngülçə yapışaraq heyrət içində:

– Dayican, – dedi, – bu sizin çox sevdiyiniz okeana oxşayır!

– Nadanlıq və qızlara məxsus xəyalperəstlik elə belə olar, Maqni! (Bu dənizçi öz bacısı qızının cazibədar qəşəngliyinə işarə olaraq onu “maqnit” sözündən alınan bu adla adlandıırırdı). Bu bir ovuc yarpağı Atlantik okeanı ilə yalnız uşaq müqayisə edə bilər! Bütün bu ağacların zirvəsini bir yerə yiğsan, onları dəstələyib yalnız bir buket kimi Neptunun¹ kamzoluna sancmaq olardı.

– Dayican, sözlərinizdə, elə bil, zarafat həqiqətdən daha çoxdur. Baxın, bu diyarın heç bir həddi-hüdudu yoxdur, haraya baxırsansa, yaşıl yarpaqdan başqa heç bir şey görmürsən. Siz okeanda daha nələr görə bilərdiniz?

– Daha nələrmi? – deyə dayı bacısı qızının sualını təkrar etdi və səbirsizliklə dirsəyini qızın əlindən çekdi. O, qollarını sinəsində çarparlayaraq, əllərini o vaxt kişilərin geydikləri qırmızı mahud kamzolunun yaxasına keçirtmişdi. – Əgər bu okeandırsa, bəs hanı, hanı köpüklənən dalğalar, hanı mavi okean suyu, hanı ləpədöyənlər,

¹ Neptun – Qədim Roma mifologiyasında dəniz allahı

balinalar, qasırğalar? Hanı dalğaların kəsilmək bilməyən əbədi ugultusu? Bu bir parça meşənin harasında bütün bunları görürsən, mənim balam?

– Bəs bu ağaç çatırlarını, bu təntənəli sükutu, bu ətirli yarpaqları və ürəkaçan gözəl yaşıllığı okeanda görmək olarmı, dayican?

– Nahaq yerə belə deyirsən, Maqnı! Əgər başa düşsəydin, onda bilərdin ki, yaşıl su dənizçinin məhvini səbəb ola bilər. Yaşıl suyun hətta ağılı kəsməyən adamın da xoşuna gəlməsinə inanmaq çətindir. Amma ağacların yaşıllığı əsla buna bənzəməz. Bu səsi eşidirsənmi? Bu, yarpaqlar arasında nəfəs alan küləyin səsidir.

– Açıq dənizdə şimal-qərb küləyinin hənirtisini eşitmış olsaydın, bala, onda küləyin nəfəs almasından danışmağa haqqın olardı! Meşənin bu guşəsində firtinalar və tufanlar hanı? Burada passatlar¹ və şərqi küləyi əsirmi? Bu gördüğün səssiz yaşıllığın dibində hansı balıqlar üzüsür?

– İndi durduğumuz yerə diqqətlə nəzər salarkən məlum olur ki, vaxtile burada tufanlar qopmuşdur, dayican, bu ağacların altında balıqlar olmasa da, vəhşi heyvanlar vardır.

– Sağlıq olsun, görərik, – deyə dayısı qızı çoxbilmiş dənizçilər kimi cavab verdi. – Guya, rast gəlməli olduğumuz vəhşi heyvanlar haqqında Olbanidə² bizə olmazın nağıllar danışmışdır, ancaq biz hətta suitini ürküdə bilən bir heyvani da hələ görməmişik. Elə zənn etmə ki, quruda yaşayan yırtıcı heyvanlarınızdan hər hansı biri cənub en dairəsi sularının köpəkbalığı ilə müqayisəyə gələ bilər!

Qız, meşənin əzəmətli gözelliyinə heyran qaldığı üçün dayısının gətirdiyi dəlillərə o qədər də əhəmiyyət verməyərək, ucadan:

– Oraya baxın! – dedi. – Görürsünüzüm, orada ağacların arasından tüstü qalxır? Bəlkə, orada ev var?

– Görürəm, görürəm! Oradan tüstü çıxması göstərir ki, bu yerlərdə insanlar yaşayırlar, bu isə minlərlə ağaca dəyər. Tüstü çıxan yeri Arouxedə³ göstərmək lazımdır. O, liman körpüsündən yan keçər, onda tüstünü görməyə bilər. Tüstü çıxan yerdə kambuz⁴ da olmalıdır.

¹ Passatlar – Şimal yarımkürəsində, tropiklərlə ekvator arasındaki ərazi-lərdə əsən daimi şimal-şərqi külekləridir.

² Olbani – ABS-in qədim şəhərlərindən biridir. 1623-cü ildə hollandiyalılar tərəfindən təsis edilmişdir. Nyu-York ştatının paytaxtidır.

³ Arouxed – hərfi tərcüməsi “Oxbəşli”dır.

⁴ Kambuz – gəmi mətbəxi



Qoca dənizçi əlini kamzolunun yaxasından çıxararaq, yavaşça yanındaki hindunun ciyinə vurdu və tüstünü ona göstərdi. Tüstü onlardan bir mil uzaqda, ağacların arasından qalxır, ağacların üstündə güclə sezikən bir şəkildə yayılır və əriyb havaya qarışırı.

Tuskarora, əvvəllər Amerikanın qədim yerli sakinləri arasında tez-tez təsadüf edilən boylu-buxunlu döyüşülərdən biri idi. O, ağ adamların məskənlərində çox olmuşdu və onların adətləri, hətta dilləri ilə də tanış olmuşdu, lakin qəbilə başçısına məxsus öz vüqarını və təmkinli ləyaqətini mühafizə etmişdi. O, dənizçi ilə mehriban davranırdı, lakin heç qərardan getmirdi, çünki müxtəlif hərbi vəzifələrdə olan zabitlərlə çox rastlaşmış olan bu hindu başa düşməyə bilməzdi ki, onun yol yoldaşı yalnız aşağı rütbəlidir. Əslində tuskaroranın təmkinli vüqarı elə bir hörmət hissi doğururdu ki, Çarlz Kap (qoca dənizçinin adı belə idi) ona qarşı nəzakətsizlik etmirdi, halbuki onlar bir həftədən artıq idi ki, tanış olmuşdular. Nə isə, tüstünün görünməsi dənizçini açıq dənizdə qəflətən yelkənli qayığın görünməsindən heç də az təəccübəndirməmişdi. Buna görə də o, əlini hindunun ciyinə vurmağa birinci dəfə cürət etdi.

Tüstü tuskaroranın iti gözündən yayınmadı. Hindu cəld ayaqlarının ucunda qalxaraq, bir dəqiqəliyə dayandı, havada burnuna şübhəli iy dəyən dağ keçisi kimi burnunu körüklətdi və sahibinin atəş açmasını gözləyən tazı kimi gözlərini tüstü gələn tərəfə zillədi. Sonra çöməldi və onun sinəsindən yavaş səs qopdu. Bu yumşaq və müləyim səs hindu döyüşüsünün açıqli fəryad səsinə heç oxşamırdı. Tuskarora zahirən sakit görünürdü, onun yalnız qara, qartal gözləri meşənin uzaq bir guşəsinə böyük maraqla zilləmişdi. Dayı da, onun bacısı qızı da çox yaxşı bilirdi ki, insan yaşamayan bu yerlərdə onların çox qalması təhlükəlidir. Lakin onlar yaxınlıqda adamların olduğunu göstərən bu tüstünün yaxşı, yoxsa pis əlamət olduğunu qət edə bilmirdilər. Kap hinduya müraciət edərək:

- Arouxed, gərək ki oneidlər¹, ya da tuskarolar bu yaxınlıqda olurlar. Gecəni onların viqvamında² onlarla birlikdə keçirsək, necə olar?
- Buralarda viqvam yoxdur, – deyə Arouxed sakitcə cavab verdi,
- belə siz meşəlikdə viqvam olmaz.

¹ Oneidlər – irokezlərin qəbilə ittifaqına daxil olan hindu tayfası

² Viqvam – Şimali Amerika hindularının daxması və ya çadırı

– Bəs bu yerlərdə hindular olmalıdır, ya yox? Mister Arouxed, bəlkə, orada ocaq qalayanlar sizin köhnə dostlarınızdır?

– Buralarda tuskarora yoxdur, oneidlər yoxdur, moxauklar¹ yoxdur. Ocaq qalayan ağızlılardır.

– Bu, nə olan işdir! Bax, dənizçinin ağılı burada işləməz, Maqni! Bunu da bilməlisən ki, biz, başı daşdan-daşa dəymış köhnə dənizçilər bilicilikdə qurddan geri qalmarıq, matros tütinünü əsgər tütündən, çay gəmisi matrosunun yatağını dənizçi çarpayısından seçə bilirik. Amma mənə elə gəlir ki, əlahəzrət donanmasında saç-saqqal ağartmış ən qocaman admiralın özü də kral sarayından çıxan tüstünü kömürçü tüstüsündən ayırd edə bilməz!

Dənizçi ilə yan-yana dayanmış qız, insan məskənlərindən çox uzaqlarda olan bu tənha meşədə, yaxın bir yerdə insan övladının olduğunu düşünərkən onun eyni açıldı və sevindiyindən gözleri parıldadı. Maqni tuskaroranın fərasətinə, daha doğrusu, onun instinktinə dayısı ilə dəfələrlə təəccüb etmişdi, indiki halda isə müəyyən bir fikrə gələ bilməyərək dedi:

– Ağızlı adamın ocağı! Ola bilməz ki, dayican, bu hindu ocağın məhz ağızlılərə məxsus olduğunu bilə bilsin!

– Mənim əzizim, on gün bundan əvvəl mən buna indikindən daha çox təəccüb edərdim... İzin verin, sizdən soruşum, Arouxed, siz nəyə görə zənn edirsiniz ki, bu tüstü, dərisi qırmızı adamın ocağından deyil, ağızlı adamın ocağından çıxır?

Hindu döyüşçü hesab məsələsini korazehin şagirdə izah edən müəllim kimi təmkinlə cavab verdi:

– Orada yaş ağac yandırırlar. Ağac çox yaş olanda tüstüsü də çox çıxar, su çox olduqda tüstü qara olur.

– Məni bağışlayın, mister Arouxed, axı bu gördüyüümüz ocaqdan qalxan tüstü siz deyən kimi də qara və o qədər də çox deyildir. Mənim fikrimcə, bu tüstü də kapitan çaynikinin altından çıxan tüstü kimi yün-güldür və açıq rəngə çalır, halbuki gəmidə çayniki qaynatmaq üçün ocaq qalamayaq istəyəndə, anbarın bir küncündə çoxdan düşüb qalan talaşadan başqa yandırmağa heç bir şey tapmaq mümkün olmur.

Arouxed buna etiraz edərək, başını bulayıb dedi:

– Orada yandırılan ağacın suyu çoxdur. Tuskarora ağıllıdır, suyu çox olan odundan ocaq qalamaz, ağızlı adam çox kitab

¹ *Moxauklar* – irokezlərlə müttəfiq olan qəbilənin hindularıdır.



oxuyur, amma əlinə keçən hər şeyi yandırır, onun kitabı çoxdur, ancaq biliyi azdır.

Elmə o qədər də rəğbət göstərməyən Kap:

– Düz sözə kim nə deyə bilər, – dedi. – O, sizin kitablarınızı yaxşıca nişan aldı, Maqni! Hindu rəhbəri özlüyündə ağıllı düşünür... İndi, Arouxed, deyin görək, bir neçə gündən bəri üz tutub gəldiyimiz və sizin Böyük göl adlandırdığınız gölməçəyə çatmağımıza, sizcə, hələ çoxmu qalır?

Tuskarora dənizçiye vüqarla baxaraq cavab verdi:

– Ontario göy kimiridir. Orada ancaq günəş görünür, onu böyük səyyah da görəcəkdir.

Qoca dənizçi donquldandı:

– Bunu mən də bilmərəm, mən böyük səyyah adlana bilərəm; ancaq burası da var ki, bu səyahət mənim bütün səfərlərimdən uzun çəkmiş, ən maraqsızı olmuş və məni okeandan ləp uzaq salmışdır. Əgər o şirin su gölməçəsi bizim bu qədər yaxınlığımızdadırsa, Arouxed, həm də əger o, siz deyən qədər böyükdürsə, buradan onu gərək hər bir adam görə bilsin.

Arouxed əlini təşəxxüsle uzadaraq:

– Baxın, – dedi, – Ontario görünür!

Dənizçinin bacısı qızı gülə-gülə söhbətə qoşulub dayısına:

– Siz, dayıcan, elə hey “torpaq” deyə qışkırmaga adət etmisiniz, ancaq “su” deyə qışkırmaga hələ alışmamışınız. Məgər siz onu görmürsünüz? – deyə güldü.

– Sən nə danışırsan, Maqni? Olmaya elə xəyal edirsən ki, mən öz beiyimi görəndə tanımaram?

– Ancaq Ontario sizin beiyiniz deyildir, ay mənim mehriban dayıcanım, çünkü siz duzlu dəniz suyuna qaynayıb-qarışmısınız. Ontario isə şirin su gölüdür.

– Bu cür müqayisə yalnız cavav dənizçini çasdırı bilərdi, ancaq mənim kimi qoca və təcrübəli dənizçini fikrindən daşındırı bilməz. Suyu ləp Çində də tanıyaram, mənim əzizim!

Arouxed yenə əlini şimal-qərb tərəfə uzadaraq:

– Ontario! – deyə təkidlə təkrar etdi.

Kap, tuskarora ilə tanış olduğu gündən bəri ona birinci dəfə saymazvana baxdı. Bununla belə, o, hindu rəhbərinin əli uzanan və gözləri zillənən səmtdən baxışlarını çəkmirdi. Hindu isə ağacların

zirvəsindən bir qədər yüksəyə baxaraq göyün tamamilə açıq olan bir yerini göstərirdi.

Kap çiyinlərini çəkərək:

– Hə, hə, – dedi, – elə mən də bu şirin su gölməçəsinə gəlmək üçün okeanın sahilini tərk edərkən belə güman edirdim. Ontario orada ola bilər, ancaq mənim də cibimə rahatca yerləşər. Bununla belə, zənn edirəm ki, biz oraya gedib çatdıqda, bu göl qayığımız üçün darisql olmayacaqdır. Lakin, Arouxed, əgər doğrudan da ağa adamlar bizə yaxın yerdədirlərsə, onda mən istərdim ki, onları səsləyə bilmək üçün o yerə yaxınlaşım.

Tuskarora buna razı olduğunu başı ilə işaret etdi. Sonra yolcular yixilmiş ağacın kökünün üstündən endilər. Onlar torpağa qədəm basdıqda, Arouxed ocaq qalayaların kim olduğunu öyrənmək üçün ocağa tərəf getmək istədiyini söylədi, yol yoldaşlarına, o cümlədən də öz arvadına teklif etdi ki, yaxınlıqdakı çayda qoyub gəldikləri qayığa qayıtsınlar və onu orada gözləsinlər.

– Buna biz necə razı ola bilərik, ay rəhbər? – deyə qoca Kap hindunun təklifinə etiraz etdi. – Bələd olmadığımız bir ölkədə los-manı gəmidən bu qədər uzaqlara getməyə qoymaq ağılsızlıq olardı. İcazənizlə, biz dəstəmizi dağıtmaq istəmirik.

– Mənim qardaşım nə istəyir? – deyə hindu sərtliklə soruşdu, lakin açıqdan-açıqa etimadsızlıq göstərilməsindən incimiş olduğu hiss edilmirdi.

– Biz ancaq bircə şey, yəni bizə yoldaş olmayıınızı istəyirik, mister Arouxed. Mən də sizinlə gedəcəyəm, yad adamlarla mən özüm danişaram.

Tuskarora etiraz etməyib, buna razı oldu və öz arvadına yenə əmr etdi ki, qayıq olan yerə qayıtsın. (Onun arvadı döyümlü və itaətkar bir qadın idi, o, ərinə baxarkən gözəl qara gözlərində həmişə hörmət, qorxu və məhəbbət sezilirdi.) Lakin bu zaman Maqninin təqsiri üzündən balaca bir əngel çıxdı. Bu qız çətin şəraitdə özünü itirməyib möhkəm iradəli və qətiyyətli olduğunu dəfələrlə sübut etmişdi, bununla belə, o, hər halda, qadın idi. Hər iki müdafiəcisindən ayrınlaraq bu ucsuz-bucaqsız meşədə tək qalacağını təsəvvürünə gətirərkən qızın canını qorxu aldı. O, dayısından ayrılməq istəmədiyini söylədi və dedi:

– Qayıqda uzun müddət hərəkətsiz qaldıqdan sonra gəzməyə çıxməğin mənə xeyri vardır, mehriban dayım. – Bu vaxt özünü toxraq



saxlamağa çalışdığını baxmayaraq, qızın bayaqdan ağarmış üzündə yenidən qızartı göründü. – O yad adamların arasında, bəlkə, qadınlar da var.

– Qoy sən deyən olsun, bala, gedək. Bütün yolun uzunluğu bir kabeltovdan¹ çox olmaz, hələ gün batandan bir saat tez qayıdarıq.

Əsl adı Mabel Dunqam olan bu qız dayısından razılıq alıqdan sonra, onlarla getməyə hazırlaşdı. İyun Şehi isə – Arouxedin arvadının adı belə idi – dinməz-söyləməz çaya tərəf yönəldi, çünkü sözə baxmağa, itaət etməyə, tənhalığa və məşələrin alaqqaranlığına alışmışdı.

Üç yolcu, tufanın yixib üst-üstə qaladığı ağacların arasından çıxdı, bu dolaşq yollardan burulub axtardığı yerə məşənin kənarı ilə getməyə başladı. Arouxed ətrafına göz gəzdirən kimi düzgün səmt seçə bildi, qoca Kap isə qalın məşəyə çökmiş alaqqaranlığa bel bağlamadığı üçün cibindən kompasını çıxartdı və tüstü gələn yerə hansı yolla getmək lazım olduğunu yalnız kompasla müəyyən etdi. O, tuskaroranın izilə gedərək bacısı qızına dedi:

– Havani iyələyə-iyələyə yol tapmaq, Maqni, bəlkə də, hinduya yaraşar, ancaq bax, bu, iynənin sirrinə bələd olan biliqli adama yaraşmaz. Sözüma inan. Əgər Kolumbun burnundan savayı başqa vasitələri olmasaydı, Amerikani heç zaman kəşf etməzdilər... Dostum Arouxed, ömrünüzdə bu cür xirdaca maşın görmüsünüzmü?

Hindu dönüb kompasa baxdı və təşəxxüslü dedi:

– Bu, ağızlı adamın gözüdür! Tuskarora öz başı ilə baxır. İndi Duzlu Suyun (hindu öz dənizçi yoldaşına belə ad qoymuşdu) ancaq gözü var, dili isə yoxdur.

– Dayıcan, bu hindu demək istəyir ki, biz səsimizi çıxarmamalıyıq. Bəlkə, o, gedib görmək istədiyimiz adamlardan şübhələnir?

– Hinduların adəti bələdir. Görürsənmi, o, tūfənginin ağızotusunu yoxlayır. Yaxşı oları ki, mən də öz pistoletlərimi nəzərdən keçirim.

Bələ hazırlıq tədbirləri Mabeli qorxutmurdu, çünkü o, çox yol gəldiyi müddətdə buna alışmışdı. Qız öz yol yoldaşları ilə asanca ayaqlaşır və onlardan bir addım geri qalmırdı. Onlar, dinib-danışmadan birinci yarımmilləri getdilər. Ehtiyatlı olmaq üçün hələ heç bir tədbir görmürdülər. Lakin güman elədikləri ocaq yerinə lap yaxınlaşdıqda, başqa tədbirlərin görülməsi qeydinə qalmaq lazımdı.

¹ Kabeltov – dəniz uzunluq ölçüsüdür. Bir kabeltov 185,2 metrə bərabərdir.

Başqa meşələrdə olduğu kimi, burada da yoğun və düzgövdəli ağaclar uzağı görməyə qoymurdu. Onların yaşıl budaqları işiq almaq üçün baş yuxarı diklənirdi. Yarpaqları bir-birinə qovuşaraq, çoxlu təbii sütunlara söykənən tağ əmələ gətirmişdi. İri gövdəli ağaclardan ibarət olan bu təbii sütunlar, eyni zamanda da çox vaxt avantüristlər üçün, ovçu və ya düşmən üçün sığınacaq olurdu. Odur ki, Arouxed yad adamların harada olduğunu həyat təcrübəsinə əsaslanan bir həssaslıqla, yanılmadan qət etdikdə və bu yerə yaxınlaşdıqda, onun addımları yavaşıldı, gözləri isə itiləşdi. O, ustalıqla ağacların dalında gizləndi. Ağacların arasındaki balaca talanı göstərərək qürurla Kapa dedi:

– Oraya bax, Duzlu Su, ağızlı adamın ocağıdır!

– Vallah, dostumuz haqlıdır! – deyə Kap dilləndi. – Görürsənmi, onlar arxayınca oturub yeyirlər, elə bil, üçgöyərtəli gəminin kayutasundadırlar.

Mabel piçildayaraq:

– Arouxed yalnız qismən haqlıdır, – dedi. – Ocaq başında oturanları yalnız bircə nəfəri ağ adamdır, ikisi isə hindudur.

Tuskarora iki barmağını yuxarı qaldıraraq:

– Ağızlıdürlər, – dedi. Sonra bir barmağını qaldıraraq, – qırmızı dərili, – deyə əlavə etdi.

– Doğrudan da, kimin haqli olduğunu, kimin isə yanıldığını qət etmək çətindir, – deyə Kap dilləndi. – Onların biri boylu-buxunlu, cəld, xoşgörkəmli, ağappaq bir gəncdir, o birisi qırmızıdəriliidir, özü də anadangəlmə və ya özünü boyayan adı qırmızıdərili adamlardan heç seçilmir, o ki qaldı üçüncüsünə, o yalnız yarıyadək silahlıdır, ya briqdir, ya da şxunadır.

Arouxed yenə iki barmağını yuxarı qaldıraraq:

– Ağızlıdür, – dedi, – qırmızıdərili... – deyərkən, o, bir barmağını qaldırdı.

– Dayı, gərək ki, o, haqlıdır: onun gözləri, deyəsən heç vaxt yanılır. Lakin indi hər şeydən vacib, gərək, biz öyrənək ki, dostlaramı rast gələcəyik, yoxsa düşmənlərə? Bəlkə, onlar fransızlardır?

– Biz onların kim olduğunu bircə qışqırıqla öyrənərik, – deyə Kap cavab verdi. – Ağacın dalına keç, Maqni, bu yaramaz həriflərdən nə desən gözləmək olar. Bir də gördün ki, danişq apar maşa macal verməyərək, yan toplardan bizi atəşə tutmaq fikrinə



düşmüşlər! Onların hansı millətdən olduğunu mən o dəqiqə öyrənərəm.

Qoca dənizçi hər iki əlini boru kimi yumub dodaqlarına yapışdıraraq qışkırmış istədikdə, birdən Arouxed əli ilə ona cəld işarə etdi ki, səsini çıxarmasın. Sonra Arouxed dedi:

– Oradakı qırmızıdərili mogikan¹, yaxşıdır, ağızlılər ingizdirlər.²

Meşənin bu əlcətəmaz yerində qanlı vuruşmanın başlanmasından qorxan Mabel hindunun sözlərini eşidərkən:

– Göylər bizə nə xoş xəbər göndərmişdir! – dedi. – Gəlin oraya hamımız birlilikdə gedək, mənim mehriban dayım, deyərik ki, biz dost adamlarıq.

Arouxed:

– Yaxşı, – dedi, – qırmızıdərili yerindən heç tərpənmir, bilir ki, yoldaşı ağızlı adam od parçasıdır, zirəkdir. Qoy skvau³ onların yanına getsin.

Kap təəccüblə:

– Necə-ə? – dedi. – Belə bir xirdaca, hələ ağızından süd iyi gələn Maqnini kəşfiyyatamı göndərək? İkimiz də özümüzü tənbəlliyyə vurub dreyfə keçməli⁴ və onun yad körpüyü necə yanmasına uzaqdan tamaşa etməliyikmi? Bundansa mən...

Qız dayısının sözünü kəsərək:

– Bu çox ağıllı fikirdir, dayican! – dedi. – Mən əsla qorxmuram. Kimsəsiz tək qadını görüb heç kəs ona atəş açmaz, mənim orada olmağım salamatlığa səbəb olar. Arouxedin istədiyi kimi, qoyun mən qabağa düşüm. Axırı xeyir olar. Bizi hələ görən olmamışdır, oradakı yad adamlar məni görərkən təşvişə düşməyib ancaq təəccüb edərlər.

– Yaxşıdır, – deyə Arouxed Mabelin mərdliyini bəyəndiyini gizlədə bilmədi.

Kap donquldana-donquldana:

– Belə şeylər dənizçinin şərəfinə toxunar, – dedi, – ancaq biz indi meşədəyik, bundan heç kəs xəbər tutmaz. Mabel, əgər sən bu fikirdəsən ki...

¹ *Mogikanlar* – Hudzon çayının aşağılarında yaşamış hindu qəbiləsindənlər. Mogikanlar delavarların qəbilə ittihaqına daxil idilər. Bu qəbilə tamamilə məhv olmuşdur.

² Hindular ingilislərə “İngiz” deyirlər.

³ *Skvau* – ingiliscə “qadın” deməkdir.

⁴ *Dreyfə keçmək* – hətta güclü külək əsəndə də gəminin tərpənməsi üçün yel-kənlərin müvafiq vəziyyətdə saxlanması.

– Dayıcan, bilirəm ki, mənim qorxmağım əbəsdir. Bir də ki onlar o qədər yaxındadırlar ki, dara düşsəm, köməyimə çatarsınız.

– İndi ki belə oldu, onda al mənim tapançalarımdan birini, özün də...

– Yox, lazımlı deyil. Yaşımın az olmasına və acizliyimə bel bağla-
mağım daha yaxşıdır, – deyə qız gülümsünüb cavab verdi. Onun
yanaqları getdikcə daha çox qızarırdı. – Kişinin himayəsinə sığın-
maq qadın üçün ən yaxşı müdafiə vasitəsidir. Mən silah işlətməyi
bacarmıram, heç bacarmaq da istəmirəm.

Dayısı buna etiraz etmədi. Mabel ehtiyatlı olmaq üçün tuskaro-
ranın məsləhətlərini dinlədikdən sonra özünə ürək-dirək verib, ocaq
başında oturanlara tərəf yollandı. Qızın ürəyi bərk döyündürdü,
bununla belə, o, cürətlə yeriyirdi, onun hərəkətlərində əsla tərəd-
dük hiss edilmirdi.

Meşəyə qəbiristan sükütu çökmüşdü. Qızın görüşmək istədiyi
adamların başı yeməyə o qədər qarışmışdı ki, onlar bu vacib işdən
bir dəqiqə belə ayrılmırdılar. Lakin Mabel hələ ocağa yüz addım
qalmış quru budağı bilmədən tapdaladıqda və Arouxedin Mogikan
adlandırdığı və az əvvəl tuskarora ilə Kapın bunlar barəsində müx-
təlif fikirdə olduğu bu hindu ilə onun yoldaşı sinan quru çubuğun
yavaş çırtılışını eşidib cəld ayağa qalxdılar. Hər ikisi cəld dönüb,
ağaca söykənən tüfənglərə baxdı, lakin onların heç biri əlini tüfəngə
uzatmadı, çünkü onlara tərəf gələn adamın qız olduğunu görmüş-
dülər. Hindu öz yoldaşına bir neçə söz dedikdən sonra əvvəlki yerin-
də oturdu və yenə yeməyə başladı. Elə bil ki, heç bir şey olmamışdı.
Onun ağızlı yoldaşı isə Mabeli qarşılamağa getdi.

Mabel üz-üzə gəldiyi adamın da dərisinin ağ olduğunu gördü.
Bu adamın geyimi həm hindu paltarına, həm də ağ adamların pal-
tarına oxşayırdı. Buna görə də, onun üzünə lap yaxından baxmayıncı
ağ olduğunu bilmək çətin idi. O, orta yaşlarda idi. Demək olmaz-
dı ki, o, gözəl idi, lakin ilk baxışda onun zahirində dərhal nəzəri cəlb
edən namuskarlıq və mərdlik ifadəsini sezərkən gənc xanım onun
təhlükeli adam olmadığını yəqin etdi.

Bu adamın geyimindən ovçu olduğunu zənn etmək olardı. O:

– Qorxmayıñ, xanım, – dedi, – siz burada elə adamlara rast gel-
misiniz ki, onlar dinclik və ədalət sevənlərlə həmişə yaxşı rəftar edir-
lər. Mən bu yerlərdə yaxşıca tanınmış bir adamam, ola bilsin ki,



mənim adlarımdan biri sizin də qulağınıza dəymışdır. Büyük göllərin o tayındakı fransızlar və qırımızıdərililər məni Üzün Karabin adlandırlar, namuslu və ədalətli tayfa olan mogikanlar mənə Şahingöz adı qoymuşlar, göllərin o tayında isə qonşular və ovçular mənə Ləpirçi deyirlər, çünkü minq¹ və ya məndən kömək gözləyən dost adam hələ yolun o başında olarkən onun izini yolun bu başından tutub yanılmadan onu tapa bilmisəm.

Ləpirçi bu sözləri əsla öyünmədən deyir və mərd-mərdanə danışırı, çünkü möhkəm əmin idi ki, hansı adla tanındığına baxmayaraq, ömründə hələ elə bir pis iş görməmişdir ki, başqasılə üz-üzə gələrkən utandığından xəcalət çəkib başını aşağı salsın. Onun dediyi sözlər qızı gözlənilməz bir təsir bağışladı. Mabel onun adını eşidərkən sevindiyindən əllərini bir-birinə vuraraq:

– Ləpirçi! – deyə təkrar etdi.

– Düzdür, mənim adım məhz budur. Doğrudur, mən ləpir düşmüş yerlərdə deyil, məhz heç bir iz olmayan yerlərdə özümə yol taparkən bu bacarığımıla daha çox fəxr edirəm. Bununla belə, bir çox ağaların özlərinə ləqəb qazanmaq şərəfindən danışmalı olsaq, deyə bilərəm ki, mənim bu adı daşımağa daha çox haqqım vardır. Lakin nizami qoşunların belə şeylərdən o qədər də başı çıxmaz, cığırla ləpir arasında nə fərq olduğunu da bilməzlər. Halbuki cığır axtaranın yalnız gözləri iti olmalıdır, ləpir seçmək üçün isə təkcə həssaslığın olması kifayət deyildir.

– Deməli, bizi qarşılıqlaq üçün atamın göndərməyə söz verdiyi dost siz imişsiniz, eləmi?

– Əgər siz serjant Dunqamin qızısınızsa, onda mənim haqqımda dediyiniz sözlər doğrudur; belə halda, hətta delavarların² böyük peyğəmbərləri heç zaman sizin qədər doğru danışmamışlar.

– Mən Mabeləm, mənim dayım və bizə bələdçilik edən tuskarora, bax, bu ağacların altında gizlənmişlər; dayımın adı Kap, tuska-

¹ *Minqlər* — quronların daşdıqları ləqəblərdən biridir: quronlar irokezlərin qəbilə ittifaqına daxil olan qüdretli bir tayfa olmuş və XVIII əsrde Ontario və Quron göllərinin, habelə müqəddəs Lavrenti çayının sahilərində yaşamışdır. Quronlar delavarlarla illər boyu mübarizə aparmışlar. Amerikada ingilislərlə fransızların müharibələri dövründə quronlar fransızların tərəfində olmuşlar.

² *Delavarlar* — özlərini *lenni leaplar* da adlandırdırlar; onlar XVIII əsrde Delavar çayı ilə Atlantik okeanın sahili arasında, indiki Şimali Karolinayadək uzanan böyük bir sahədə yaşamış hindu qəbiləsidir. Onlar qüdretli qəbilələr ittifaqı yaratmışdır, bu ittifaq quronların qəbilə ittifaqı ilə mübarizə aparmışdır. Delavarların çoxu ingilislərlə ittifaq bağlayaraq onların mübarizəsində iştirak etmişdir.

roranın adı isə Arouxeddir. Biz elə güman edirdik ki, sizinlə yalnız gölün sahilinə yaxın bir yerdə rastlaşacağıq.

— Mən istərdim ki, sizə başqa, daha etibarlı bir hindu bələdçilik etsin, — deyə Ləpirçi dilləndi, — yoxsa bu tuskoralar mənim o qədər də xoşuma gəlmirlər, onlar atalarının qəbrindən çox uzaqlaşmışlar. Arouxed şöhrətpərəst tayfa başçısıdır. İyun Şehi də onun yanında-dırı?

— Bəli, o da bizimlə gəlmişdir. Bilsəyдинiz, bu qadın nə qədər mülayim, sədaqətli bir məxluqdur!

— Özü də ürəyitəmiz, düzlüksevən adamdır. Amma Arouxedin haqqında bunu demək olmaz. Nə etmək olar, nə qədər ki həyatın keşməkeşlərindən kecməli oluruq, bir çox şeylərə dözmək lazım gəlir! Doğrudur, tuskororanın damarlarında delavarların dostu olan adamın qanından daha çox minq qanı vardır, bununla belə, sizə tuskorordan daha pis bələdçi qismət ola bilərdi.

Mabel:

— Əgər belədirsə, — dedi, — onda, bəlkə də, bizim xoşbəxtliyimiz-ki, sizə rast gəlmişik!

— Hər halda, mənə rast gəlməyiniz sizi bədbəxtliyə düşçə etməz, çünkü serjanta söz vermişəm ki, lap canımdan kecməli olsam da, onun qızını sağ-salamat qarnizona gətirib çıxaracağam. Güman edirdik ki, siz hələ qayığımızı qoyub gəldiyimiz şəlaləyə çatmamış, sizi qabaqlayacağıq. Mən bu fikrə gəlmışdım ki, bir neçə mil qabağa gəlsək, heç bir şey itirmərik, elə yaxşı ki, belə də etmişik, çünkü ağlim kəsmir ki, Arouxed qayığı çayın iti axan yerindən keçirə bilsin.

— Baxın, dayımla tuskorora da buraya gəlirlər.

Bu zaman Kap ilə Arouxed qızın Ləpirçi ilə mülayim söhbətini görcək onlara yanaşdilar. Qız Ləpircidən öyrəndiyini bir neçə söz-lə izah etdi. Sonra onların hamısı ocağın başında oturan iki kişiye yaxınlaşdı.



İKİNCİ FƏSİL

Mogikan yeməyin arasını kəsmədi, onun yanındakı ağ adam isə ayağa qalxaraq şlyapasını ədəblə Mabelin qarşısında çıxartdı. O, gənc və çox sağlam idi, zahirindən mərd olduğunu söyləmək olardı. Onun əynində Kap kimi matros kostyumu olmasa da, ancaq geyimi dəniz həyatına alışmış adam olduğunu göstərirdi. O zamanlar əsl dənizçilər başqa peşələrdə çalışan adamlardan tamamilə fərqli bir zümrə təşkil edirdilər. Türklerin adətləri, dilləri və özlərinəməxsus geyimləri onların müsəlman olduğunu göstərdiyi kimi, o vaxtkı dənizçilərin də adətləri, dilləri və geyimi onların hansı peşəyə qulluq etdiklərini aydın göstərirdi. Ləpirçi hələ heç də qoca deyildi, bununla belə, Mabel ona rast gələrkən ürək döyüntüsü hiss etmədi, yəqin, ona görə ki, bu adamlı danışmağa özünü qabaqcadan hazırlamışdı. Lakin Mabel ocaq başında oturan oğlanla üz-üzə gəldikdə başını aşağı salıb gözlərini yerə dikdi, çünkü oğlanın baxışında duyduğu məftunluq qızı bir qədər çasdırmışdı. Doğrudan da, Mabel və həmin oğlan bir-birini maraqlandırmaya bilməzdi, çünkü onların hər ikisi gənc, gözəl idi və hər ikisi hələ alışmadıqları bir vəziyyətdə idi.

Ləpirçi mehribanlıqla gülümşəyib Mabelə müraciət etdi:

– Budur, sizi qarşılıqlaq üçün atanızın göndərdiyi dostlar bunlardır. Bunu görünüşünüzmü, bu igid delavardır, həyatında başı nə qədər çox müsibət çəkmişdir, bir o qədər də şöhrət qazanmışdır. Onun hindu adı tayfa başçısına çox yaraşır, lakin bu adın deyildiyi dili, naşı adamlar çatınlıkla öyrəndikləri üçün biz onun adını ingiliscəyə çevirmişik və indi bu adama Böyük İlan deyirik. Siz elə zənn etməyin ki, o, qırmızıdırili adama yaraşmayan fəndgirlik işlətiyinə görə belə adlanır. Yox, bu kişiyyə ona görə belə ad qoyulmuşdur ki, çox fərasətlidir və hər bir döyüşünün karına gələn bütün hiylələrdən başı çıxır. Şübhə yox ki, Arouxəd mənim nə demək istədiyimi başa düşür.

Bu zaman iki hindu bir-birini çox diqqətlə süzdü.

Sonra tuskarora mogikana yaxınlaşdı və onurla söhbətə başladı. Kənardan baxan onların səmimi danışdıqlarını zənn edə bilərdi. Ləpirçi sözünə davam edərək dedi:

– Mister Kap, insan ayağı dəyməyən belə bir meşədə iki nəfər qırımızdırının bir-biri ilə mehriban görüşüb salamlaşması məni sevindirir. Bu, okeanda iki dost gəminin səsləşməsinə oxşayır. Dənizdən söhbət saldığım üçün gənc dostum Casper Uestern yadına düşdü. Budur o. Bu oğlanın belə şeylərə bələdliyi vardır, çünkü bütün ömrünü Ontarioda keçirmişdir.

Kap gənc dənizçinin əlini mehribanlıqla sıxaraq:

– Sizi görməyimə şadam, – dedi, – ancaq bunu da deməliyəm ki, hələ o qədər təcrübəli olmadığınız üçün siz hələ həyatda çox şey öyrənməlisiniz. Bu, mənim bacım qızı Mabədir. Mən ona Maqni deyirəm, ancaq özü də bunun səbəbini bilmir; o ki qaldı sizə, kompasdan başınız çıxarsa, onda bacım qızına nə üçün Maqni dediyimi, bəlkə, başa düşə bilərsiniz.

Gənc dənizçi parıldayan qara gözlərini qızın qızarmış üzünə zillə-yərək:

– Bunun səbəbini başa düşmək çətin deyildir, – dedi, – mən buna da inanıram ki, sizin Maqni kimi kompasdan bacarıqla istifadə edən gəmiçi heç zaman dayaza oturmaz.

– Belə de! Görürəm, siz bəzi terminlərə bələdsiniz və onları düzgün, yerində işlədirsiniz, bununla belə, mənə elə gəlir ki, təhlükəli dəniz səfərlərində az olmusunuz.

– Dənizçilər arasında işlənməyən sözləri bəzən bizim deməyimiz heç də təəccübülu deyildir, çünkü günlərlə su üzü görmürük, vaxtı-mızın çoxu quruda keçir.

– Gərək belə olmasın, cavan oğlan, gərək belə olmasın! Dənizçini nə qədər az torpaq əhatə edərsə, onun üçün bir o qədər yaxşı olar! Ancaq cənab Uestern, mən zənn edirəm ki, sizin gölün dövrəsində hökmən müəyyən miqdardır torpaq vardır.

Mabel cəld etiraz edərək:

– Dayıcan, məgər okeanın dövrəsində “müəyyən miqdardır torpaq” yoxdurmu? – deyə soruşdu.

– Yox, qızım, əksinə, okeanın özü müəyyən mənada torpağı əhatə edir... Ömrünü quruda keçirənlərə mən həmişə belə deyirəm, cavan oğlan. Belələri, necə deyərlər, dənizin ortasında yaşıdları halda, başa düşmürələr ki, su torpaqdan daha qüdrətli və daha genişdir. Dünyanın işi belədir! Elə qəribə adamlar da vardır ki, ömür-lərində hələ bir dəfə də dənizi görmədikləri halda, güman edirlər ki,



dənizə Qorn burnunu¹ dolanıb keçən matroslardan daha yaxşı bələdirlər. Yox, yox, bu gördüyüün torpaq vur-tut bir ada qədərdir.

Okean səfərinin həsrətini çəkən gənc uestern qəlbində bu dənizçiye dərin hörmət oyandığıni hiss etdi. Bununla belə, o, bütün ömrünü keçirdiyi ucsuz-bucaqsız sular diyarına təbii olaraq bütün varlığı ilə bağlı idi və bu diyar onun nəzərində hər cəhətcə gözəl idi. O, təvazökarlıqla dedi:

— Ser, sizin dediyiniz sözlər Atlantik okeanı barəsində doğru olardı,ancaq burada, Ontarioda torpağa hörmətimiz vardır.

Kap ürəkdən gülərək:

— Bunun səbəbi odur ki, torpaq həmişə gözümüzün qabağındadır! — deyə etiraz etdi. — Baxın, "Ləpirçi" dedikləri adam əlində bug-lana-buğlana xörək gətirir, bizi də yeməyə dəvət edir. Düzünü deməliyəm ki, dənizdə quş tapmaq mümkün deyildir. Cənab uestern, bayraq-falın² ucundan yapışmaq nə qədər asandırsa, gənc xanıma qulluq eləmək də siz yaşda olanlar üçün bir o qədər asandır. Bunu da deyim ki, mən Ləpirçi ilə və hindu dostlarımıza bir az yeyib-içə-nədək siz Mabelin stəkanının və nimçəsinin boş qalmamasına fikir versəniz, şübhə etmirəm ki, qızı özünüzdən razi salarsınız.

Casper uestern Mabelə qulluq etməyə başladı. Stul əvəzinə ağaç kötüyünü ona yaxınlaşdırıldı, quş ətinin ən dadlı parçasını ona təklif etdi, stəkanını isə təmiz bulaq suyu ilə doldurdu. Mabelə nəzakətlə və təmkinlə qulluq etmək nəticəsində onun rəğbətini daha çox qazandı. Ömrünü qadınlardan uzaqda keçirən adamların çoxu kimi gənc uestern də Mabel ilə səmimi, açıq ürəklə və hörmətlə davranırdı. Doğrudur, oğlanın hərəkətlərində zəriflik yox idi, lakin xoş gələn başqa bir cəhət, yəni gəncliyə xas olan sadəlövhilük və səmimilik hiss edilirdi.

Hindular səslərini belə çıxarmadan öz işlərində idilər, elə zənn etmək olardı ki, Amerikanın bu yerli sakinləri nə qədər yesələr, doymazlar. Burada oturan iki ağ adam söhbətcil idi, onların hər biri müxtəlif şeylər haqqında öz fikrindən əsla dönmək istəmirdi.

Yolcular kifayət qədər yedikdən sonra daha yaxşı və daha ləzətli tikələr seçməyə başladıqda, Kap yenə dilləndi:

¹ *Qorn burnu* – Odlu Torpaq arxipelaqının axırıncı adasında, Amerikanın ən cənub burnudur.

² *Bayraq-fal* – gəmilərdə bayraqlar qaldırmaq üçün işlədilən kəndir

– Mister Ləpirçi, siz belə şəraitdə güzəran sürməkdən, əlbəttə, razınızın. Biz dənizçilərin sevdiyi şeylərə sizin həyatınızda da çox rast gəlmək olur, ancaq dənizçilər suyu, siz isə torpağı hər şeydən üstün tutursunuz.

Kapın söhbət etdiyi ağ adam buna etiraz edərək dedi:

– Ancaq biz də öz səyahətlərimizdə və səfərlərimizdə suya rast gəlirik. Biz sərhəd adamıçıq, buna görə də, tūfəng və ovçu bıçağı kimi avardan və balıqcı çəngəlindən də istifadə etməyi bacarıraq.

– Yaxşı... Deyin görüm, siz reyaları¹ sahmana salmağı, lot² buraxmağı, şturval³ ilə gəmini idarə etməyi, kabal stropundan⁴ və gəmi iplərindən istifadə etməyi bacarırsınızmı? Söz yox ki, avar qayıqçının karına gələn şeydir, ancaq deyin görüm, gəmidə onun nə faydası var?

– Mən hər cür peşəni sevirəm və əminəm ki, bunların hamısının faydası vardır. Bir çox qəbilələr içərisində mənim kimi olan adamlar adətlərin bir-birindən necə fərqləndiyini başa düşərlər. Minqlərin üzlərinə boyaq çəkmələri delavarların üzlərinə boyaq çəkmələrindən fərqlənir. Buna görə də döyüşünü skvay paltarında görməyə ümidi edənlər çox yanılırlar. Mən hələ qocalmamışam, ancaq meşələrdə yaşamışam və insan təbiəti ilə müəyyən dərəcədə tanışam. Şəhərlərdə yaşayanların biliyinə heç zaman çox bel bağlamamışam. Tūfəng atışılə hədəfi düz vurmaq və ya meşədə ləpir tapmaq üçün kifayət dərəcədə iti gözləri olan adama şəhərlərdə hələ bir dəfə də rast gəlməmişəm.

– Mister Ləpirçi, elə mən də eynən sizin kimi düşünürəm. Küçələrdə veyllənməklə, bazar günləri kilsəyə gedib oxunan dualara qulaq asmaqla əsl insan olmaq olmaz. Cavan oğlanın gözlərini açmaq istəyirsinzsə, onu ucsuz-bucaqsız okeana göndərin, qoyun başqa millətləri görsün və ya təbiətin siması adlandırdığım şeylərlə tanış olsun. Məsələn, bizim yeznə serjantdır, özü çox yaxşı oğlandır, əsgərlik edənlərin heç birindən geri qalmaz – əlbəttə, özünə görə – axı görək indi onun əlindən nə iş gələr? O, vur-tut, əsgərdir! Əlbəttə,

¹ *Reyalar* – gəminin dor ağacının dövrəsində olan köndələn taxtalardır, yelkənləri bunlara bağlayırlar.

² *Lot* – dənizin dərinliyini ölçmək və dənizin dibindən torpaq nümunəsi götürmək üçün işlədilən cihazdır.

³ *Şturstaval* – gəminin sükanını idarə etmək üçün istifadə olunan dəstəkləi çarxıdır.

⁴ *Kabal stropu* – düşən şeyləri və ya yükü qaldırmaq üçün yoğun ipdən hörlən kəndir ilgək və ya halqadır.



onun serjant rütbəsi vardır...ancaq elə o da əsgər kimi bir şəxsdir, bunu siz özünüz də bilirsınız. O, mənim yaziq bacım Bricetlə evlənmək istəyəndə, bu adamın hansı yuvanın quşu olduğunu, kimə nə xeyir verə bilcəyini bacıma demişdim, çünki bu, mənim borcum idi. Amma heyif ki, qızların eşqi topuğuna vuranda başlarını itirirlər, bunu siz də bilirsınız! Doğrudur, deyirlər ki, indi o, qalada böyük adam olubdur, amma ərinin bu günlərini görmək onun yaziq arvadına nəsib olmadı, çünki bu zavallı on dörd il bundan əvvəl ölmüşdür.

Ləpirçi:

– Əsgər adı şərəfli addır, – dedi, – ancaq əsgər gərək haqq iş uğrunda vuruşsun. Təqsir həmişə fransızlarda olduğuna görə, deyə bilərəm ki, sizin serjantın vicdanı pakdır, özü də xoşxasiyyət adamdır. Mən yalnız minqlərlə vuruşandan sonra çox şirin yatıram, halbuki hindu kimi yox, ağ adama layiq olan qayda ilə vuruşmaq mənim adətimdir. Məsələn, bizim bu İlənin öz vərdişləri, mənim də öz vərdişlərim vardır; bununla belə, biz illər boyu ciyin-ciyinə durub düşmənlə vuruşmuşuq və bir-birimizin vərdişləri haqqında heç zaman pis fikrə düşməmişik! Mən onun iliyinə işləmiş bütün əfsanələrin əksinə olaraq, cənnətin də bir olduğunu, cəhənnəmin də bir olduğunu ona deyirəm, amma bunu da deyirəm ki, həm cənnətə, həm də cəhənnəmə gedən yollar çıxdır.

– Belə olmasına, belədir! Siz haqlısınız, o da gərək sizə inansın; amma məncə, cəhənnəmə gedən yolların çoxu qurudadır. Mənim zavallı bacım Bricet qıl körpüsündən danişardı. Elə dənizin özü də qıl körpüsüdür, buna görə, kim sahildən uzaq olsa, günaha batmaz. Amma mən elə zənn etmirəm ki, bu dediklərimi sizin göllərə aid etmək olar.

Ləpirçi cavab verdi:

– İnanıram ki, şəhərlər və kəndlər insanların günaha batmasına səbəb olur, lakin bizim göllərin dörd tərəfi meşəlikdir, bu isə ibadət üçün ən yaxşı məbəddir. Mən buna da inanıram ki, insanlar hətta səhrada da həmişə bir-birinə tay deyillər. Minqlə delavar arasındaki fərq Günəşlə Ay arasında olan fərq qədər aydınındır. Dostum Kap, bunlar bir yana, mən şadam ki, bir-birimizə rast gəldik. Elə bunun özü də məni sevindirir ki, suyu duzlu olan göllərin olduğunu Büyük İlana söylədiniz.

– Buna nə Arouxed, nə də ilan şübhə etməməlidir, ancaq bunu da etiraf edirəm ki, daxili dənizlərin, hətta şirin sulu dənizlərin olduğu haqqında deyilən sözlərə mən özüm çətinliklə inana bilirəm! Bu böyük səfərə çıxmada məqsədim, həm bunları gözümlə görüb yəqin etmək, həm də serjanta və Maqniyə yaxşılıq etməkdir, çünki bilməlisiniz ki, serjant mənim bacımın əridir, Maqnini isə öz qızım kimi sevirəm.

Ləpirçi söhbətə bir az ara verdikdən sonra sözünə davam etdi:

– Qoynunda yaşadığımız təbiətin zənginliyi ilə biz o qədər də fəxr etmirik, biz çox yaxşı bilirik ki, dağlarda və dənizə yaxın yerlərdə...

– Dənizdə, – deyə Kap onun sözünü kəsdi.

– Qoy siz deyən olsun, dostum, dənizdə yaşayınların üstünlükleri səhrada yaşayan bizim kimi insanlarda yoxdur. Amma bizim öz qabiliyyətimiz var, şöhrətlə və lovğalıqla heç bir əlaqəsi olmayan, andangelmə qabiliyyətimiz vardır. Mən sərrast atıcı kimi, bir də ləpir-ləri tanımaqda və tapmaqda mahirəm, məndə ovçu və kəşfiyyatçı vərdişi vardır. Doğrudur, mən avar çəkməyi və balıq tutmağı da bacarıram, ancaq bununla fəxr edə bilmərəm. Amma bax, serjantın qızı ilə söhbət edən gənc Casper başqa aləmdir. Demək olar ki, o da balıq kimi su ilə nəfəs alır. Şimal sahillərində yaşayan hindular və fransızlar Casperin bu sahədəki bacarığını görə ona Şirin Su adı qoymuşlar. O, meşə ciğirində təsadüf edilən tonqallara deyil, məhz avarlara və gəmi iplərinə alışmışdır.

Kap:

– Doğrudan da, belədir, – dedi, – sizin dediyiniz işləri bacarmaq üçün də adamda gərək qabiliyyət olsun. Boynuma alıram ki, bax, bu ocaq mənim bütün dənizçilik biliklərimi alt-üst etmişdir. Arouxed sizin ocağınızdan qalxan tüstünü görən kimi dedi ki, bu ocağı ağızlı adam qalamışdır. Belə şeyləri bilmək elə bir ustalıqdır ki, onu qaranlıq gecədə gəmi sürmək məharətli müqayisə etmək olar.

Ləpirçi ehtiyatlı olmaq adətinə görə çox yavaşdan, lakin ürək-dən gülərək cavab verdi:

– Bu heç də təəccübülu deyildir. Biz bütün vaxtimizi meşələrdə və düzlərdə keçirdiyimiz üçün təbiətin dərslərini öyrənmək bizim üçün hər şeydən asandır. Biz ləpir axtararkən və ya verilmiş tapşırığı lazımı yerinə çatdırmaq üçün yolumuzu meşələrdən salarkən, belə şeylərdən baş çıxara bilməsəydik, biz də bu gördüğünüz kötüklər



kimi gərəksiz olardıq. Adına Şirin Su dediyimiz bu oğlan öz suyunu o qədər sevir ki, ocağa iki-üç yaş budaq atmışdı, halbuki ayağının altında istədiyi qədər quru çırçırpı vardı. Yaş budaq yananda isə ondan qara tüstü çıxır, bunu siz dənizçilər, əlbəttə, bilməmiş olmazsınız. Amma bunu bilmək o qədər də böyük ustalıq istəməz!

– Əgər bu qədər xırda fərq Arouxedin gözündən yayınmamışsa, deməli, onun çox iti gözləri vardır.

– Arouxedin belə gözləri olmasaydı, o, pis hindu olardı. Yox, indi müharibə gedir, buna görə də heç bir hindu bütün hissələrini itiləməmiş səfərə çıxmaz. Meşə elminin bütün cəhətləri ilə yalnız bir çox illər ərzində ətraflı tanış ola bilmisəm, çünkü qırmızıdərilinin bildiklərini ağ adamın öyrənməsi asan iş olmadığı kimi, məncə, ağ adamın bildiklərinin də qırmızıdərili adamın tezliklə öyrənməsi çətindir. Onu deyim ki, mən özüm də şəhər həyatına az bələdəm, ona görə ki, ömrümün çoxunu meşələrdə keçirmişəm.

– Siz yaxşı ustalaşmışınız, mister Ləpirçi! Belə şeyləri o qədər yaxşı bilirsiniz ki, adamı heyrətə salırsınız! Amma mənə elə gəlir ki, dənizdə böyükmiş adamın bütün bu şeyləri öyrənməsi o qədər də çətin olmaz, ancaq gərək adamda belə şeylərlə məşğul olmağa həvəs olsun.

– Mən başqa fikirdəyəm. Qırmızıdərili adamların adətlərinə ağ adamın alışması, ağ adamların adətlərinə isə qırmızıların alışması çətindir.

– Biz dənizçilər isə dünyada o qədər çox yer gəzib-görmüşük ki, deyirik, çinlinin də təbiəti, hollandiyalının da təbiəti bir şeydir. Mən buna tamamilə əminəm, çünkü görmüşəm ki, hamı qızıl-gümüşü sevir, tütün insanların çoxunun xoşuna gəlir.

– Amma siz dəniz səyyahları qırmızıdərili adamlara az bələdsiniz! Dediiniz çinlilərdən eləsinə rast gəlmisinizmi ki, od içində qalib ölümle üz-üzə durduğu zaman öz döyüş mahnlarını oxumuş olsun? Nə qədər ki siz mənə belə bir çinlini və ya xristianı göstərə bilməmisiniz, elə bir ağ adam da tapılmaz ki, onda qırmızıdərili adamın təbiəti olsun. Ağ adam üzdən nə qədər igid görünə də, çap edilmiş bütün kitabları oxumuş olsa da, qırmızıdərili adamın yerini verməz!

– Yalnız vəhşilər bir-birinin başına bu cür şeytan oyunu gətirə bilərlər! – deyə Kap nəhayətsiz meşə taclarına təlaşla nəzər saldı.
– Ağ adama heç zaman belə əzablar verilməmişdir.

– Bax, burada siz yenə səhv edirsiniz, – deyə Ləpirçi etiraz etdi və ətin daha yaxşı parçasını soyuqqanlıqla seçib götürdü. – Doğrudur, belə əzablara yalnız qırmızıdərili adamlar tab gətirə bilər və belə əzablara aq adamin düçər edilməsi halları da az olmur!

Kap təmkinlə danişmağa çalışır, lakin buna müvəffəq olmadı. O deyirdi:

– Xoşbəxtlikdən, əlahəzərətin müttəfiqlərindən heç kəs Böyük Britaniyanın namuslu təbəələrinin heç birinə bu cür vəhşicəsinə divan tutmağa cürət etməz. Kral donanmasında mən az xidmət etmişəm, bu doğrudur, ancaq dənizdə quldurluq etməyə gəldikdə – düşmən gəmilərinə basqın edib onları bütün var-yoxu ilə birlikdə ələ keçirməyə gəldikdə – bu işdə mən qat-qat qabıq qoymuşam. Ancaq ümidi varam ki, fransızların müttəfiqləri olan vəhşilərə gölün bu tayında rast gəlmək olmaz. Bir də gərək ki, siz özünüz də dediniz ki, Ontario çox böyükdür, eləmi?

Üzü gündən qaralan və saf küləklərin təsirindən qırmızı rəngə çalan Ləpirçi təbəssümünü gizlətməyərək:

– Dündür, Ontario bizə böyük görünür, – deyə etiraz etdi, – ancaq mən elə zənn edirəm ki, bu göl bəzilərinə dar görünə bilər. Düşməndən uzaq olmaq lazımlı gələndə, Ontario, doğrudan da o qədər geniş olmur. Düşmən gölün bu tayından o biri tayına üzə-üzə keçməyə cürət etməyəndə, asanlıqla onun yanından dolanıb keçə bilir.

Kap bərkdən öskürdü və nəzakətsizliyinə peşman olmuş kimi donquldanaraq:

– Hə-ə! – dedi. – Sizin lənətə gelmiş şirin sulu gölmaçeləriniz belə imiş! Hələ heç kəs eşitməmişdir ki, hər hansı bir dəniz qulduru və ya gəminin özü Atlantik okeanının bir başından o biri başına onun kənarı ilə gedib çata bilsin.

– Bəlkə, okeanın sonu yoxdur?

– Okeanın nə sonu var, nə kənarı, nə də dibi. Atlantik okeanının o biri tərəfində gəmi qayırmağı bacarmırlarsa, burada lövbər salan tayfadan bu okeanın başqa bir sahilində möhkəmcə şvartlanmış¹ olan tayfanın qorxusu yoxdur. Belədir ki, var, Atlantikanın sahillərində yaşayan xalq nə öz dərisi üçün, nə də skalpları² üçün əsla

¹ Şvartlanmış – sahilə və ya körpüyə yoğun, hörmə məftil iplə (şvartla) bağlanmış

² Scalp – soyulmuş baş dərisi



qorxmur! Həmin okeanın sahillərindəki ölkələrdə yaşayan adamlar gecələr yatarkən xatircəm ola bilərlər ki, yuxuda olduqları zaman başlarından bir tük də əskik olmayıcaq və səhər saçlarının sağ-salamat yerində olduğunu görəcəklər... bu şərt ilə ki, başlarına saç əvəzinə parik qoymamış olsun.

— Amma buralarda belə olmur. Mən bu barədə ətraflı danış-mayacağam, yoxsa, bizim Şirin Su adlandırdığımız oğlanın söhbətinə diqqətlə qulaq asan qəşəng qız qorxar. Mən təhlükələrə alışma-mış olsaydım, bizimlə qarnizon arasında olan yerlərdən belə bir vaxtda keçməyimi ağılsızlıq hesab edərdim, çünki indi bu sərhəd çox qorxuludur. İndi Ontarionun həm bu tayında, həm də o biri tayında irokezlər çoxdur. Dostum Kap, bax buna görə də serjant bizzən xahiş etmiş ki, sizin qabağınızı gələk və sizi ötürək.

— Necə? Olmaya əclaflar əlahəzrət qalasının topları qurulan yerə yaxınlaşmağa cürət edirlər?

— Ovçu yaxında olanda da qarğalar maral cəmdəyinin yanına toplaşmışları mı? İrokezlərin buralara gəlib çıxması heç də təəccübülü deyildir. Qalalarla obalar arasında ağ adamlar gəzirlər, irokezlər isə onları gözdən qoymurlar. Bu əclafların yerini öyrənmək üçün İlan çayın bir tərəfi ilə gəlmış, mən də o biri tərəfi ilə gəlmışəm. Casper isə qayığı çayda tək sürmüştür. Onun igid matros olması əbəs deyil-dir. Serjant öz qızından, onu necə sevdiyindən, qızın necə qəşəng və sözəbaxan olmasından Casperə ağlaya-ağlaya danışmışdı. Buna görə də Casper minqlərin üstünə lap əliyalın cummağa hazır idi. Buna görə də, bizə qoşulmaya bilməzdilər!

— Sağ olun, sağ olun! Belə bir işə razi olan adam tərifə layiqdir, amma mənə elə gəlir ki, bu mehriban oğlan çox böyük təhlükə ilə üz-üzə gəlməmişdir, düzdürümүү?

— O, qayığı çayın iti axan yerindən keçirəndə, bir də sonra gir-dabdan gözlərini çəkməyərək, burunun yanından burulub keçəndə atəşə tutula bilərdi, böyük təhlükə də bundan ibarət olmuşdur. Hər tərəfdən pusqlularla əhatə edilən çayda səfərə çıxməq, məncə, təh-lükəli səfərlərin hamisindən dəhşətlidir. Casperin həyatı da məhz belə bir dəhşətli təhlükədə olmuşdur.

— Bəs onda serjant məni belə şəraitdə yüz əlli mil yol getməyə nədən ötrü vadə etmişdir? Məni açıq dənizə göndərin, düşməni gözümün qabağında qoyun, mən də uzaq məsafədən, ya da onunla

qabaq-qabağa duraraq ona yaxşıca toy tutaram, ancaq yuxuda olan quş kimi vurulmaq mənim xoşuma gelməz. Əgər Maqni yanında olmasaydı, gəmimi bax, bu saat döndərib geriyə, Yorka qayıdardım. O ki qaldı Ontarioya, suyunun duzlu, yoxsa, şirin olduğunu qoy bu göl özü ayırd eləsin.

– Bu o qədər də faydalı olmazdı, dostum dənizçi! Geriyə qayıtməq yolu daha uzundur və demək olar ki, o da qabağa gedən yol qədər təhlükəlidir. Bizə bel bağlayın, biz də sizi sağ-salamat aparınq, ya da hindular skalplarımızı soyub apararlar.

Kap saçını, adətən, six hörür və bu hörüyü ilan balığı dərisinə geydirirdi, daz təpəsi isə açıq qalırı. O, Ləpirçinin son sözlərini eşi-dərkən qeyri-iradi olaraq əlini hörüyüne və daz başına çəkdi, sanki başının dərisinin soyulub-soyulmadığını yoxlamaq istəyirdi. Kap əslində qorxaq deyildi və ölümlə dəfələrlə üz-üzə gələrkən özünü itirməmişdi. Lakin ölümü Ləpirçinin qısaca və təsirli təsvir etdiyi şəkillərdə görməmişdi. Geriyə çəkilmək haqqında fikirləşmək gec idi, buna görə də Kap cürətlə qabağa getməyi qət etdi. Halbuki onu belə bir çətin vəziyyətə salan serjanti öz ürəyində söyməkdən çəkinmədi. O, fikrini cəmləşdirərək cavab verdi:

– Mister Ləpirçi, şübhə etmirəm ki, körpüyə sağ-salamat yan alacağıq. Qalaya çatmağa hələ çoxmu qalır?

– On beş mildən bir az çox qalır. Çay iti axır, minqlər mane olmasalar, tez keçib gedərik.

– Yolumuzun axırınadək ştirbortumuz¹ da, bakbortumuz² da meşə olacaqdır, düzdürmü?

– Nə dediniz?

– Deyirəm ki, yolumuz yenəmi bu lənətə gəlmış meşələrin içindən keçəcəkdir?

– Yox, yox, qayıqla gedəcəksiniz, Osveqonu³ isə qoşunlar üzən ağaclarlardan təmizləmişlər. Qayıq çayın axarı ilə başaşağı gedəcəkdir, çayın axarı isə çox sürətlidir.

– Biz çayın dayaz yerlərindən dolanıb keçməyə çalışarkən və qayaların qabağından burulub dönərkən, sizin bu minqlərin bizi atəşə tutmalarına axı nə mane ola bilər?

¹ *Ştirbort* – sağ tərəf

² *Bakbort* – sol tərəf

³ *Osveqo* – Ontario gölünə tökülen çaydır.



– Mister Kap, Böyük İlənin başına baxın. Başının sol qulağına yaxın yerində bıçaq yarasının çapığını görürsünüz mü? Bax, yalnız mənim bu uzun tüfəngimdən atılan gülə onun skalpının salamat qalmasına səbəb oldu. Minq Böyük İləni yerə yixib onun başının dərisini bıçaqla soymağa başlayanda, mən özümü ona yetirdim, əgər bircə dəqiqə geciksəydim, Böyük İlənin işi bitərdi. Böyük İlənin ölümlə pəncələşdiyi yerə məni təsadüf getirib çıxartdı. Mən onun həyatının təhlükədə olduğunu təsadüfən bildim. Dostunun başına tomahavk¹ endirilərkən, əlbəttə, cəld fikirləşirsən, özün də tez tədbir görürsən. O vaxt mən də belə etdim, yoxsa, Böyük İlənin ruhu çoxdan bu dünyani tərk edərdi və babaları gedən xoşbəxt diyarda indi ov ovlardı.

– Bəsdir, bəsdir, Ləpirçi! Bu barədə boş-boş danışmaqdansa, təpədən-dırnağa soyulmaq yaxşıdır; axşama az qalır, yaxşı oları ki, dediyiniz çayla üzüb getməyə hazırlaşaq... Maqnı, yola çıxmağa hazırlısanmı?

Mabel diksindi, qıpqırmızı oldu, getmək üçün hazırlaşmağa başladı. O, Kapla Ləpirçinin söhbətindən bircə kəlmə belə eşitməmişdi, çünkü Şirin Su Mabelin getmək istədiyi, ancaq hələ uzaqda olan limanı təsvir etməklə, onun atası haqqında (Mabel hələ uşaqlıqdan atasını görməmişdi) və sərhəd qarnizonlarında xidmət edənlərin həyatı haqqında öz söhbətlərile bu qızın başını qarışdırılmışdı. Yola düşmək üçün hazırlıq başlandıqda bu söhbətlər də kəsildi. Bələdçi-lərin şələləri yüngül olduğu üçün yır-yığış bir neçə dəqiqəyə qurtardı və hamı yola düşməyə hazır oldu. Lakin birdən Ləpirçi bir az çır-çırrı yiğdi (bunun içində lap yaşıl olan budaqlar da vardı) və qaralmaqdə olan ocağa atdı ki, ocaqdan mümkün qədər qalın və qara tüstü qalxın. Ləpirçinin bu hərəkəti yoldaşlarını təəccübəndirdi.

Ləpirçi gənc matrosa müraciət edərək:

– Casper, – dedi, – əgər sən öz izini itirə bilərsənsə, onda düşərgə yerində qalanan ocağın tüstüsü zərər əvəzinə xeyir verər. Əgər minqlər bizdən on mil uzaqdadırlarsa, onların bəziləri təpəyə və ya ağaclarla çıxb bu tüstünü hökmən görərlər. Qoy onlar tüstünü görüb buraya qonaq gəlsinlər.

Gənc matros Mabel ilə rastlaşdığını andan bəri təhlükəni daha dəhşətli bir şəkildə təsəvvür edirdi. Buna görə də, o soruşdu:

¹ Tomahavk – hinduların döyüş baltası

– Minqlər izimizi tapsalar, nə olar? Biz yol getdikcə çaya doğru geniş bir ciğır salarıq.

– Ciğır nə qədər enli olsa, bir o qədər yaxşı olar. Biz gərək minqlərdən daha fəndgir olaq ki, onlar oraya gəlib çıxdıqda, qayığın hansı tərəfə – çayla başısağımı, yoxsa başiyuxarımı getdiyini öyrənə bilməsinlər. İzi yalnız su tamamilə itirə bilər, həm də bu şərtlə ki, izin iyi gəlməsin. Bilirsənmi, Şirin Su, minqlər şəlalənin o tayında bizim izimizi tapdıqda gəzə-gəzə bu tüstü olan yerə gəlib çıxarlar, sonra isə aydınlaşdır ki, elə güman edərlər ki, biz çayla başiyuxarı üzüb getməyə başladığımız üçün, indi də bu istiqamətdə yolumuza davam edirik. Onlar yalnız bircə şeyi, yəni bir neçə adamın qaladan çıxıb buralara gəldiğini öyrənə bilərlər. Minqin heç ağlına da gəlməz ki, biz buraya bircə şeyin xatırınə, yəni ona görə gəlmışık ki, başımızdan keçərək həmin gün geri qayıdaq.

Casper, Ləpirçinin fikrini təsdiq edərək dedi:

– Əlbəttə, çətin ağılm kəsir ki, minqlər serjantın qızından xəbər tutmuş olsunlar, çünki qızın buraya gəlməsi çox gizli saxlanmışdır.

Ləpirçi:

– Minqlər burada da heç bir şey öyrənə bilməzlər, – deyə cavab verdi. Yol yoldaşları gördülər ki, Ləpirçi Mabelin balaca ayağının yarpaqların üstündə qalan izlərini çox səylə tapdalayır. – Yəqin ki, maral öz balasını gəzdirdiyi kimi, bu qoca duzlu su balığı da öz bacısı qızını yanına salaraq talanın bir başından girib o biri başından çıxmışdır! Mənə bax, Casper, – deyə Ləpirçi həmişəki kimi boğuş səsle güldü və yenə sözüna davam etdi, – gəlsənə bu qoca dənizçini şəlalənin o tayına göndərək, qoy orada minqlərin qarşısında öz hünərini göstərsin?

– Bəs onun qəşəng bacısı qızının hali necə olar?

– Yox, qorxma! Qızın başından bir tük belə əskik olmaz. Qız meşənin qalın yerindən keçən yol ilə piyada gedər, biz də bu Atlantika dənizçisini sınayarıq. Onda bir-birimizə tez bələdləşərik. Görək onun silahı döyüşə hazırlırmı? Bir də ki o, özü də sərhəddə günü müzün necə keçdiyini görər.

Gənc Casper gülüməsədi, çünki bir az əylənib kefini açmaq istəyirdi, bir də ki Kapın özünü çekib öyünd-nəsihət vermesi ona toxunmuşdu. Ancaq Casper Mabelə görə nigaran idi. O soruştı:

– Serjantın qızı qorxmazmı?



– Əgər az da olsa atasına çəkmişsə, onda qorxmaz. Bu qız təhər-töhründən qorxağa oxşamır. Bu, mənim öhdəmə, Şirin Su, bu işi mən tək özüm görərəm.

– Yox, Ləpirçi, sən özünü də, Kapı da qərq edərsən. Əgər qayıq şəlalədən keçəcəkdirsə, onda mən də gərək qayıqda olam.

– Yaxşı, qoy belə olsun. Məndən razı qaldınmı?

Casper gülübü başını tərpətdi. Bundan sonra onlar bu barədə daha danışmadılar.

Onlar, nəhayət, qayıq olan yerə gəlib çıxdılar.

ÜÇÜNCÜ FƏSİL

Məlumdur ki, Ontario'nun cənub hissəsinə tökülen çayların, demək olar ki, hamısı ensizdir, lal axır və dərindir. Lakin bu cəhət-dən istisnalıq təşkil edən elə çaylar da vardır ki, onların bəzi yerlərində su iti axır, ya da bu çaylarda aşırımlar, bəzi yerlərində isə hətta pillələr vardır. Oneida ilə Onondaqanın¹ birləşməsindən əmələ gələn Osveqo çayı da belədir. Bu çay təpəlik diyarın səkkiz və ya doqquz mil uzunluğunda olan bir yerindən axıb keçir, öz-özündən əmələ gəlmış təbii meydançaya çatır və buradan on-on beş fut aşağı düşür. Bu yerdə çay dərinləşir, əsrarla və sükut içində axır, nəhayət, Ontario gölünün sular xəzinəsinə öz payını verir. Kap və onun yol yoldaşları Moxauk² sahilində sonuncu hərbi stansiya olan Stanuisk qalasından qayıqla gəlmisdilər, qayığı isə sahilin yaxınlığında qoymuşdular. Ləpirçidən başqa onların hamısı qayığa mindi, Ləpirçi isə bu yüngül qayığı itələyib suya salmaq üçün çayın kənarında qalmışdı. Bu meşə sakini, avardan yapışbəş sükənci yerində oturan gənc, şirin su matrosuna müraciət edərək:

– Casper, sükəni döndər, – dedi. – Sükəni döndər, qoy elə bilsinlər ki, biz geriyə üzüb getmişik! O lənətə gəlmış minqlər izimizi tutub buraya gəlsələr, çayın kənarındaki lehməlikdə qalan izləri də hökmən nəzərdən keçirəcəklər. Bunlar qayığın çayın axarına qarşı

¹ Oneida və Onondaqa – Osveqo çayının qollarıdır.

² Moxauk – Hudzon çayının bir qoludur və bu çaya Olbani şəhərinin şimalından tökülr.

yönəldilmiş olduğunu gördükdə, əlbəttə, elə güman edəcəklər ki, biz çayla başıuxarı üzüb getmişik.

Əmr yerinə yetirildi. Möhkəm və çevik Ləpirçi qüvvətli əli ilə qayığı itələdi, özü isə çox cəld sıçrayıb qayığın burun tərəfinə mindi. Onun hərəkəti o qədər yüngül idi ki, qayıq hətta yırtalanmadı. Çayın ortasına çatdıqda Casper qayığı döndərdi və çayın axarı ilə başısağdı, səssizcə sürdü.

Bu, hinduların, adətən, ağaç qabığından qayırıldıqları yüngül qayıqlardan biri idi, bunlar çox yüngül və rahat olduqları üçün çaylarda dayaz yerdərdən, üzən ağaç gövdələrinin arasından və başqa maneələrdən keçə bilər.

Qayığın sərnişinləri çox zaman qayığı boşaldıb, onu bir neçə yüz yard çıyılardan aparmalı olurdular. Bu qayığı bircə adam asanlıqla qaldıra bilərdi. Lakin qayıq uzun və kifayət qədər enli idi. Təc-rübəsiz adam qayığın bu qədər yüngül olmasını ciddi nöqsan hesab edərdi. Lakin qayığa bir az bələdləşdikdə ondan istifadə etməyin əsla təhlükəli olmadığını yəqin edərdi. Mabel və dayısı bu qayığın şiltaqlığına o qədər alışmışdilar ki, indi qayıqda tamamilə xatircəm oturmuşdular. Qayıq yaxşı qayrılmışdı. Onun balaca qabırğaları qayışla bərkidilmişdi. Qayıq zahirən kövrək və davamsız görünsə də, çoxlu yük götürür, böyük ağırlığa tab gətirə bilirdi.

Kap qayığın içindəki alçaq skamyada oturmuşdu. Büyük İlan onun yanında çömbəlmişdi. Arouxəd sükanın yanındakı yerini tərk edərək, öz arvadı ilə qabaq tərəfdə oturmuşdu. Mabel dayısından dal tərəfdə öz boxçalarının birinə söykənnmişdi, Ləpirçi qayığın burun tərəfində, Casper isə sükanın yanında dayanmışdı. Onlar uzun avarları elə ehtiyatla çəkirdilər ki, sudan heç səs çıxmırıldı. Yavaş danışıldilar, çünki qalaya yaxınlaşdırıqca ağaç bitməyən açıqlığa çıxdıqları üçün ehtiyatlı olmağın çox vacib olduğunu hiss edirdilər.

Osveqo çayının bu yeri dərin idi, lakin enli idi. Onun tünd rəngə çalan suyu günəş işığının yolunu bəzi yerlərdə tamamilə kəsən başısağlı sallanmış ağacların arasından burulub keçirdi. Çayın bəzi yerlərində hər hansı bir nəhəng ağaç çaya üfüqi vəziyyətdə qanad gərir-di. Buna görə də qayıqsürənlər bu ağacın budaqlarına toxunma-maq üçün çox səy göstərirdilər. Kolların və kiçik ağacların aşağı budaqları tamamilə suyun içində idi. Bir sözlə, burada zəngin təbiəti insan öz tələbatına və arzularına hələ tabe etməmişdi. Təsadüflər



doğura bilən gözəl, qəribə bir mənzərə özünün sərt əzəmətilə adamı valeh edirdi.

Xatırlatmaq lazımdır ki, povestimizdə təsvir edilən hadisələr 175... ildə baş vermişdir. Bu uzaq keçmişdə Nyu-York kaloniyasının məskun yerləri ilə Kanadanın sərhədlərinə qovuşan yerlər arasında hərbi əlaqə üçün iki yol vardi; bunların biri Şamplen və Corc göllərindən, o birisi isə Moxaukdən, Vud-Krikdən, Oneida çayından və yuxarıda göstərilən çaylardan keçirdi. Bu yollar boyu hərbi postlar yaradılmışdı, lakin Moxaukun mənbəyindəki sonuncu qaladan başlayaraq Osveqo çayının töküldüyü yerədək yüz mil məsafədə hərbi postlar heç yox idi. Kap ilə Mabel bu məsaflənin çox hissəsini Arouxedin himayəsi altında qət etmişdilər.

Ləpirçi:

– Mən bəzən arzu edirəm ki, – dedi, – yenə dincilik olsun, adamlar yenə meşələrdə azad gəzə bilsinlər, heyvan və balıqlardan başqa heç bir düşmənə rast gəlməsinlər. Nə yaxşı vaxt idi! Biz Büyük İlənlə çayların sahilərində xoş günlər keçirir, quş, ağ balıq və forel yeyir, minqlərdən ehtiyat etmir və skalpımızın da hayına qalmırğı! Bəzən çox arzu edirəm ki, o xoş günləri bir də görək, çünkü özüm kimilərini öldürməyi xoşlamıram. Əminəm ki, serjantın qızı məni insana əziyyət verməkdən xoşlanan bir canı hesab etmir...

Ləpirçi bu sözleri deyərkən dönüb qızı baxdı. Ləpirçiyə çoxdan alışmış dostu da onun gözəl olduğunu iddia edə bilməzdi, bununla belə, bu meşə ovçusunun safqəlbli, mehriban və səmimi olduğunu bürüze verən təbəssümü Mabelə çox xoş gəldi. Bu gənc xanım gülümsünərək cavab verdi:

– Güman etmirəm ki, atam səhrada mənə bələdçilik etməyə canını göndərmiş olsun.

– O, buna razi olmaz, heç zaman razi olmaz! Serjant hünərlı adamdır, biz onunla bir çox səfərlərdə və vuruşmalarda, onun özü demişkən, əl-ələ vermişik, hərcənd ki qarşısında fransız və ya minq olan zaman sərbəstcə əl-qol açmaq imkanım olmasını daha çox sevirəm.

– Deməli, atamın öz məktublarında tez-tez xatırlatdığı gənc dost siz imişsiniz, eləmi?

– Atanızın gənc dostu? Serjant dünyaya məndən otuz il qabaq gəlmişdir. Bəli, bəli, o, məndən otuz yaş böyükdür və məndən otuz dəfə yaxşıdır.

Kap dörd tərəfində su olduğunu görüb ürəklənməyə başlayaraq, söhbətə qoşuldu:

– Dostum Ləpirçi, siz serjantın qızının gözündə, yəqin ki, belə deyilsiniz. On doqquz yaşılı bir qız kişinin otuz yaşı böyük olmasına əhəmiyyət verməz!

Mabel bu sözləri eşidərkən qızardı, sükana tərəf dönüb baxdıqda onun gözləri Casperin qızə zillənən gözlərilə rastlaşdı. Elə həmin dəqiqədə ağacların tağı altında əsib, suyu yüngülçə ləpələndirən xərif külək uzaqdan boğuq uğultu səsini gətirdi.

Kap uzaqdakı hürüşmə səsini eşidən it kimi qulaqlarını şəklə-yərək:

– Nə xoş səsdir! – dedi. – Yəqin ki, bu, sizin gölün sahillərindəki ləpədöyənin gurultusudur, düzdürmü?

Ləpirçi:

– Yox, – dedi. – Bu səs, buradan yarı mil uzaqda çayın qaya-lardan aşıb keçməsindən əmələ gəlir.

– Deməli, bu çayda şəlalə var, eləmi? – deyə Mabel soruşdu. Bu dəfə onun yanaqları lap qızardı.

Kap sərhəd adətlərinə alışmağa çalışaraq Casperə sözlərlə müraciət etdi:

– Qəribədir, mister Ləpirçi, ya da, mister Şirin Su, yaxşı olmaz-dımı ki, sahilə yaxınlaşaqq? Bu şəlalələr, adətən, suyun iti axan yer-lərində başlayır.

Ləpirçi:

– Bize inanın, dostum Kap, inanın! – dedi. – Bizancaq şirin su matroslarıq, bu, doğrudur; o ki qaldı mənə, belə yerlərdə mən o qədər də kara gəlmərəm, amma burası da var ki, biz çayın aşırımlarına, iti axan yerlərinə, şəlalələrə bələdik. Odur ki, bu şəlalə ilə başısağlı gedərkən çalışarıq ki, sizin qarşınızda üzüqara olmayaq.

– “Şəlalə ilə başısağlı getmək!” Bu, nə deməkdir? – deyə Kap təəccübə soruşdu. – Olmaya siz, doğrudan da, bu qoz qabığına minib şəlalədən keçmək fikrindəsiniz?

– Sizə niyə qəribə gəlir? Yolumuz şəlalədən keçir, bir mil quru yol ilə qayığı içindəki şeylərlə sürüyüb aparmaqdansa şəlalədən keçmək daha asandır.

Rəngi qaçmış Mabel gənc matrosa dönüb baxdı, çünkü bu anda yenə şəlalənin gurultusu eşildildi. Gurultunun nədən əmələ gəldiyi



indi məlum idi, buna görə, gurultu bu dəfə, doğrudan da, qızın canına qorxu salmışdı.

– Mən bu fikirdəyəm ki, – deyə Casper sakitcə dilləndi, – qadınları və iki hindunu sahilə çıxardıqdan sonra üçümüz qayığı coşqun şəlalədən asanca sürüb keçirərik. Ağ adamlar olsaq da, hər üçümüz suya alışmışıq və belə şəlalələrdən çox keçmişik.

Ləpirçi başını yana döndərib Casperə göz vuraraq:

– Amma biz sizin köməyinizə bel bağlayırdıq, dostum dənizçi, – dedi. – Siz ki dəniz dalğalarının girdabından baş vurub çıxmaga alışmışınız... Bunu da bilin ki, qayığın yükünü qoruyan olmasa, serjantın qızının bütün pal-paltarı suya düşüb məhv olar.

Kap çətinə düşmüdü. Şəlalədən aşıb keçmək fikri onu gəmiçilikdən başı çıxmayan adamdan daha çox qorxudurdu, çünkü suyun qüdrətinə yaxşı bələd idi və suyun qəzəbinə gələn adamın aciz qalacağını biliirdi. Bununla belə, yol yoldaşlarının qayıqla üzüb getməyə hazırlaşdıqlarını, onların əsla qorxmadiqlarını və xatircəm olduqlarını görərkən qayığı tərk etməyə mənliyi yol vermədi. Qəlbində belə bir hissin baş qaldırmasına baxmayaraq, təhlükəni mərdliklə qarşılamağa çıxdan alışmış olduğuna baxmayaraq, öz postunu indi, yəqin ki, tərk edərdi, lakin adamların başının dərisini saçla birlikdə soyub götürən hinduların obrazı onun gözləri öündən getmirdi. Bu dəqiqlirlərdə qayıq onun üçün, bir növ, siğinacaq idi.

– Bəs Maqnini nə eləyək? – deyə o soruşdu. – Əgər düşmən hindular yaxındadırlarsa, bəs qızı qayıqdan sahilə necə çıxaracağıq?

Ləpirçi cavab verdi:

– O geniş meşə yolunun yaxınlığında bir nəfər belə minq olmayaqdır, çünkü ora çox açılıqdır, belə yerdə təhlükəli hiylə baş tutmaz. Hər kəsin öz vərdişi vardır. Hindunun vərdişi isə əsla göz-lənilmədiyi yerə qəflətən gəlməkdir. Gediş-geliş çox olan yolda hindudan qorxmayıñ, çünkü hindu çalışır ki, onunla üz-üzə gəlməyə hazır olmadığını vaxt sizə hücum etsin. Bu quldurlar hər cür hiylə işlədib adımı aldatmayı özləri üçün şərəfli bir iş bilirlər... Qayığı sahilə tərəf sür, Şirin Su! Serjantın qızını qayıqdan, bax, o kötüyün üstünə düşürərik. Oradan sahilə çıxar, heç ayaqları da islanmaz.

Casper bu tapşırığı yerinə yetirdi. Bir neçə dəqiqlidən sonra qayıqda yalnız Ləpirçi ilə hər iki dənizçi qaldı. Kap peşəkar dənizçi

vüqarını unudaraq o biri adamların ardınca qayıqdan düşerdi, lakin şirin su matrosunun yanında özünü qorxaq göstərmək istəmirdi.

Qayıqdan düşmüş adamlar sahildən uzaqlaşmağa başladıqda Kap dedi:

– Sizinlə mərc gələrəm ki, bu, çox asan işdir. Şəlalədən aşib keçmək heç də böyük məharət istəməz, qocaman dənizçi kimi onun şagirdi də bunu bacarar.

Ləpirçi:

– Yox, yox, – dedi, – siz Osveqonun pillələrini yaddan çıxarmayı! Bunlar Niaqara və ya Qlen şəlalələrilə, ya da Kanada şəlalələrilə, əlbəttə, müqayisə edilə bilməz, ancaq bu çayın pillələri də təc-rübəsiz adam üçün qorxuludur. Qoy serjantın qızı, bax, o qayaya çıxsın, oradan baxanda görər ki, biz nadan meşə sakinləri olduğumuz üçün səddi dolanıb keçməyi bacarmırıq və ondan addımlayıb aşınq... Səninləyəm, Şirin Su, indi ayıq ol, iş sənə qalır. Mister Kapı ancaq sərnişin hesab edə bilərik.

Qayıq sahildən lap uzaqlaşdı. Mabelin canına uçunma düşmüştü. O, Ləpirçinin nişan verdiyi qayaya tərəf yüyüürüb gedir, yüngül qayığın dal tərəfində dayanıb, onu lazıim olan səmtə sürən mərd və gözəl Casperin qaraltısından gözlərini çəkmirdi. Lakin şəlalənin aydın göründüyü yerə çatıldıqda qəflətən diksinib içini çəkdi və əllərilə gözlərini yumdu. Bir dəqiqədən sonra gözlərini açdı. İndi o, heykəl kimi hərəkətsiz dayanıb, nəfəsi qarala-qarala qarşısında nələr baş verdiyinə baxırdı, sanki tilsimə düşmüdü. Hər iki hindu kötüyün üstündə oturub çaya sakitcə tamaşa edirdi. Arouxedin arvadı bu vaxt Mabelə yaxınlaşdı. Elə zənn etmək olardı ki, bu hindu qadın qayığın çayda hər bir hərəkətini, akrobatın hoppanıb düşməsinə tamaşa edən usaqlar kimi çox maraqla izləyir.

Qayıq çayın ortasına çatıldıqda Ləpirçi dizi üstə oturdu. O, avar-dan əlini çəkmirdi, lakin o qədər ehtiyatla avar çekirdi ki, elə bil, yoldaşına mane ola biləcəyindən qorxurdu. Onun yoldaşı isə yenə də bayaqqı kimi dayanmışdı və heç qımlıdanmırı. Onun nəzərləri şəlalənin o tayında bir nöqtəyə zillənmişdi. Şübhə yox ki, bu gənc, şəlalədən qayığı keçirmək üçün rahat yer axtarırdı.

Arabir Ləpirçinin səsi eşidiliirdi:

– Qərbə tərəf sür, yaxınlaş, ey oğlan, qərbə yaxınlaş! Bax, suyun köpükləndiyi yerə tərəf sür! Qayığı elə sür ki, qurumuş



palidin zirvəsilə o sınmış ağacın kötüyü sənin qabağında bir xətdə olsun.

Casper cavab vermirdi. Coşqun sel kimi axıb keçən su qayığı sürətlə şəlaləyə yaxınlaşdırırıldı. Kap sahildə əmin-amanlıqla olmaq xatırınə razı idi ki, misilsiz hünər tələb edən bu səfərdə iştirak etməsin. O, suyun uzaq göy gurultusuna oxşayan nərəsini eşidirdi. Bu gurultu getdikcə lap aydın gəlir və güclənirdi. Nəhayət, aşağıdakı meşəni yarib keçən su sərhədi görünürdü. Bu sərhəd boyunda görünen yaşıl və hiddətli su mühiti parıldayırı və o dərəcədə uzanmışdı, elə bil, suyun zərrələri, bax, bu dəqiqə bir-birindən aralanacaqdı.

Qayıq şəlalənin lap kənarına yetişdikdə Kap həyəcanını boğa bilməyərək qışqırdı:

– Sükani aşağı dart, sükanı aşağı dart!

Ləpirçi dönüb baxaraq:

– Bəli, bəli, – dedi, – aşağıya, xatircəm olun. Biz aşağıya gedirik, buna şübhə ola bilməz... Sükani yuxarı dart, bala, yuxarıya, yuxarıya!

İşin sonrası şiddətlə əsib keçən külək sürətlə başa çatdı. Şirin Su avari suya çırpdı, qayıq suyun səthindən xeyli yuxarı qalxdı. Bir neçə saniyə ərzində Kap elə zənn etdi ki, qaynayan qazanın içində fırlanır. O, qayığın burun tərəfinin necə əyildiyini hiss edir, qəzəbli coşqun suyun hiddətlə ona necə həmlə etdiyini, yüngül qayığı isə qoz qabığı kimi necə atıb-tutduğunu göründü. Casperin avarla idarə etdiyi bu qayıq birdən çay pilləsinin o biri tərəfindəki axmaza sürüüşüb düşdü. Bu, Kapı son dərəcə sevindirdi və təəccübləndirdi.

Ləpirçi hələ də gülliirdü. Az sonra ayağa qalxaraq tənəkə güvəci və buynuzdan qayrılmış qaşığı götürdü və şəlalədən keçən zaman qayığa dolan suyu çox səylə ölçməyə başladı.

– Qayığa on dörd qaşıq su dolmuşdur, Şirin Su, düz on dörd qaşıq! Boynuna al ki, sən şəlalədən keçərkən ən çoxu on qaşıq su götürmüsdü, bunu mən gördüm.

Casper buna cavab olaraq ciddi etiraz edərək dedi:

– Mister Kap özünü çayın axarına qarşı o qədər qüvvətlə əyirdi ki, qayığı çox çətinliklə idarə edə bilirdim.

– Ola bilər, çox mümkünndür ki, belə olmuşdur Buna mənim şübhəm yoxdur, cünki sən yalan deməzsən, ancaq mən öz gözümlə gördüm ki, şəlalədən aşib keçərkən sən qayığa ən çoxu onca qaşıq su doldurdun...

Bu vaxt Kap bərk öskürdü, əlini hörüyünə çəkdi, sanki, hörüyü-nün sağ-salamat qaldığını yəqin etmək istəyirdi. Sonra yenicə sovu-şan təhlükənin böyüklüyünü müəyyən etmək üçün geriyə dönüb baxdı. Bu zaman yəqin etdi ki, şəlaləyə yaxınlaşarkən qorxuya düş-məsi əbəs deyilmiş. Çayın, demək olar ki, bütün eni ilə su on və iyirmi fut yüksəkdən dikinə töküldü, lakin su çayın ortasında daşı o qədər oymuşdu ki, buradan yalnız ensiz sel kimi köpürüb qırıq-qırıq beş dərəcə hündürdən töküldü. Qayıq bu təhlükeli eni-dən sürüyü-shüb düşərkən, parçalanmış qayaların arasından, girdablardan, qəzəblənmış suyun köpük sütunlarının və hiddətli burulğanların içərisindən keçməli olmuşdu. Təcrübəsiz adam elə zənn edə bilərdi ki, xirdaca qayıq çayın bu yerinə çatar-çatmaz hökmən məhv ola-caqdır. Lakin qayıq məhz xırda və yüngül olduğu üçün bu təhlükəli şəlalədən sağ-salamat keçə bildi. İti gözlərin və qüvvətli qolların idarə etdiyi bu qayıq, köpüklü dalğaların birindən o birinə yüngül quş lələyi kimi sıçrayırdı. Buradan qayığı sağ-salamat keçirmək üçün çaydakı bir neçə daşı dolanmaq, lazımlı olan səmtdən əsla kənara çıxmamaq kifayət idi, qalan işi suyun güclü axını tamamlayırdı.

Kapın burada gördüklerinə heyran olduğunu desək, o zaman biz onun daxili aləmini bürüyən hissiyyatı yalnız qismən ifadə etmiş olardıq. Buna görə də, demək lazımdır ki, Kap keyiyib qalmışdı. Dənizçilərin əksəriyyətində sualtı daşların töretdiyi şiddetli qorxu, qayıq sürənlərin ağlagelməz cürəti qarşısında Kapın təəccübünü qat-qat artırmışdı. Bununla belə, Kap daxilində coşan hissləri ifadə etmək fikrində deyildi, çünkü şirin su yollarında və daxili çaylarda belə bir həyəcan keçirməyi özünə layiq bilmirdi. Kap öskürüb boğazını arıtdıqda özünə gəldi və başqalarından üstün olmasını dərk edən adama məxsus bir vüqarla dilləndi:

– Mister Şirin Su, çay keçidlərinə bələd olmağınızla şübhəm yoxdur, belə yerlərdə çay keçidlərinə bələd olmaq, əlbəttə, çox vacibdir. Mənim də qayıçlarıım vardı. Çay keçidlərinə bələd olsayı-dılar, onlar da, bax, bu şəlalədən qayığı sizin kimi asanlıqla keçirə bilərdilər.

Ləpirçi:

– Çay keçidlərinə bələd olmaqla iş bitmir, dostum dənizçi! – dedi.
– Adam gərək soyuqqanlı olsun, özünü itirməsin, qayığı düz sürməyi bacarsın, onu elə sürə bilsin ki, qayıq heç yerdə daşa toxunmasın.



Bütün bu mahalda Şirin Sudan əlavə elə bir bosman tapılmaz ki, Osveqo çayının şəlaləsindən tam inamlı aşib keçə bilsin, amma eləsi də ola bilər ki, canını dışınə tutub şəlalədən birtəhər keçməyə müvəffəq olar. Mən özüm də Allahın köməyi olmadan bu şəlalədən keçə bilmərəm. Əsla islanmadan çayın pillələrindən sağ-salamat keçmək istəyən adamın, gərək bizim bu Casperin qolları kimi qüvvətli qolları və Casperin gözləri kimi iti gözləri olsun. Qayığımıza vur-tut onca qasıq su dolmasını çox istərdim, çünki zarafat deyil, bu gün bizə serjantın qızı baxırdı. Amma belə şəlalədə qayığımıza on dörd qasıq su dolması o qədər də böyük günah deyildir.

– Amma siz Casperə öyrədirdiniz ki, qayığı necə sürsün, onu hansı səmtdə saxlasın.

– Adamların hamisində bu xəstəlik var. Biz ağa adamlar belə yerdə dilimizi saxlaya bilmirik, mister dənizçi. Ancaq dostumuz İlən qayıqda olsayıdı, heç cinqirini da çıxarmazdı. Hindu lazım gələndə ağızına qıfil vurmağı bacarır, ancaq ağa adam həmişə özünü başqasından ağıllı bilir. Mən özümü bu xəstəlikdən sağaltmağa başlamışam, ancaq otuz ildən çox ömrü olan ağacı kökündən çıxarmağa çox vaxt lazımdır.

– Mən burada böyük bir hünər görmürəm, ser, hətta düzünü demək lazımlı gəlsə, bunu lap cüzi bir şey hesab edirəm! Bu, o qədər əhəmiyyətsizdir ki, bu barədə heç danışmağa dəyməz. Ancaq hünər odur ki, London körpüsünün altından keçəsən; bunu da bilməlisiniz ki, hər gün yüzlərlə adam, hətta çox zaman naz-qəmzəli xanımlar London körpüsünün altından keçirlər. Kral həzrətləri də şəxsən özləri London körpüsünün altından keçmişdir!

– Amma mən istəmərəm ki, qayığımızda nə naz-qəmzəli xanımlar, nə də kral həzrətləri olsunlar. Belələri mənə lazımdır. Bu qayıq cəmi icikə dəfə enli olsayıdı, hörmətli sərnişinləri, yəqin ki, suya qərq edərdik... Şirin Su, biz gərək serjantın qayığını Niaqara şəlaləsindən keçirəydik, onda sərhəd adamlarımızın bacarığını ona göstərə bilərdik!

– Gör ha! Mister Ləpirçi, bu lap ağa yalandır! Ağac qabığından qayırılmış qayıqla belə bir şəlalədən keçmək mümkün deyildir!

– Siz, mister Kap, bəlkə, heç zaman indiki kimi çox yanılmamısınız. Bundan asan şey yoxdur. Niaqara şəlaləsindən çoxlu qayıq keçdiyini öz gözümlə görmüşəm, ümidi varam ki, hər ikimiz salamat

qalsaq, bunun mümkün olduğunu sizə sübut elə bilərəm. Mənə qalsa, deyə bilərəm ki, okeanda üzən gəmilərin ən irisi belə, bu şəlalədən aşib keçə bilməzdi.

Kap Ləpirçi ilə Casperin gözləşdiyini görmədi və bir neçə dəqiqliyə səsini kəsdi.

Onlar Casperin öz qayığını kolların arasında gizlətdiyi yerə üzüb çatdılar. Kap, Casper və Mabel üçü bir qayığa, Ləpirçi, Aroux və onun arvadı o biri qayığa mindilər. Mogikan isə çayın kənarı ilə gedərək, əsl hindu kimi çox ehtiyatla ətrafa göz gəzdirir, bu yerlərdə düşməndən bir əlamət olub-olmadığını fikir verirdi.

Mabel qayığın şəlalədən keçirilməsinə baxdıqca onun bütün varlığını dəhşət bürüyürdü. Lakin canına çökən bu qorxu nə qədər böyük olsa da, hiss edirdi ki, qayığın hərəkətini gənc matrosun çox məharətlə idarə etməsinə valeh olur. Doğrudan da, hətta bu qızdan daha az zirək və daha az həssas olan hər hansı bir başqa adam da belə şəraitdə Casperin nə qədər soyuqqanlı və mərd olduğunu görərkən ona heyran qalmaya bilməzdi. Qayığın əyilməsinə baxmayaraq, Casper öz yerində möhkəm dayanmışdı və qəddini düz saxlayırdı. Sahildən baxarkən aydın görmək olardı ki, yalnız Casperin vaxtında zirək tərpənməsi və qollarının çox güclü olması nəticəsində qayıq qayaya toxunmayıb yan keçirdi, su bu qayadan hər dəfə aşib-tökülərkən gah iri qara daş üzə çıxırdı, gah da onun üstünüň ağ köpük'lər yenidən örtürdü, elə bil ki, suyun hərəkətini görünməyən bir mexanizm idarə edirdi. Sürətli şəlalənin çəkib apardığı qayığın görünüşü və onu idarə edən hərəkətsiz sükançının obrazı Mabelin hafizəsində həmişəlik həkk olunub qaldı. Gənc xanım özlüyündə qət etdi ki, Stanunks qalasını tərk etdiyi vaxtdan bəri birinci dəfə məhz bu xırda qayıqda əmin-amanlıq tapmışdır.

O biri qayıq da Mabelin mindiyi qayıqla yan-yana gedirdi və Ləpirçi ona hamidian yaxın idi, buna görə, yol uzunu söhbət edən də əsas etibarilə Ləpirçi idi. Casper az danışındı, dindirən olmasa, heç kəlmə kəsib danışmazdı. Casperin həmişə qayğısızlığına alışmış olan adam indi onun qayıq sürərkən çox fikrili və dalğın olduğunu dərhal başa düşərdi.

Ləpirçi Mabelə baxsa da, onun dayısına müräciət etdi:

– Qadınların təbiətinə biz yaxşı bələdik, buna görə də, serjantın qızını heç də şəlalədən keçirmək fikrində deyilik. Lakin şəlalədən



keçməyi tamamilə qorxusuz bir şey hesab edən qadınlara da bu diyarda çox rast gəlmışəm.

– Mabel qorxaqlıqda anasına oxşayır, – deyə Kap cavab verdi, – buna görə də, onun ürəksizliyinə rəhm etməkdə ağıllı iş görmüşünüz, dostum. Ünutmayıñ ki, bu ana uşağı ömründə heç zaman dənizlərdə yol getməmişdir.

– Siz haqlısınız, gənc xanımın belə işlərdə naşı olmasını başa düşmək, əlbəttə, çətin deyildir. Siz isə öz qorxmazlığınızla sübut etdiniz ki, belə çətinliklər sizi əsla narahat etməmişdir. Bir dəfə mənə bir oğlan yoldaş olmuşdu, dünyadan heç xəbəri yox idi, ağızından süd iyi gəlirdi. Qayıq şəlalədən enərkən bu oğlan özünü qayıqdan suya atdı, sonra nə olduğunu, yəqin ki, özünüz təsəvvür edirsınız.

Kap, Ləpirçinin kinayəli avazının əsl mənasını dərk edə bilmədiyinə görə soruşdu:

– Bəs o yazıığın acıbəti necə oldu? Kim ki şəlalədən keçmişdir, həmin oğlanın halına acımaya bilməz.

– Siz düz deyirsiniz, o, doğrudan da, yaziq idi. Gəlmışdi ki, öz biliyini və bacarığını bizim kimi nadanlırlar göstərsin. Onun başına nə iş gəldi? Mayallaq aşib təpəsi üstə getdi. Məhkəmə palatasının və ya qalanlarının da başına bu oyun gələrdi...

– Əgər onlar da qayıqdan tullansayırlar... – deyə Casper gülüm-səyə-gülümsəyə Ləpirçinin fikrini tamamladı.

Qayıqlar bir-birinə yaxınlaşdıqda, Ləpirçi gülümsünüb Mabelə baxaraq:

– Casper haqlıdır, – dedi, – tamamilə haqlıdır. Ancaq xanım qız, bizim qayıq cıdırı haqqında öz fikrinizi bizə demədiniz.

Mabel:

– Təhlükəli idi, özlüyündə misilsiz bir qoçaqlıq idi, – dedi, – ancaq mən arzu edərdim ki, belə fədakarlığa daha heç zaman qol qoymayasınız. İndi olan olub, keçən keçib, amma bu cıdırı müvəffəqiyyətlə başa çatdırınların hünərinə və mərdliyinə heyran qaldığımı söyləyə bilərəm.

– Ancaq xahiş edirəm, elə güman etməyəsiniz ki, guya, biz özümüzü qadın xeylağına göstərmək istəyirdik. Gənclər, bəlkə də, şöhrətpərəst olurlar, yaxşı ad çıxarmaq üçün bir-birilə bəhsə girirlər. Ancaq nə Şirin Su, nə də mən belə adamlardan deyilik. İlən çox yaxşı bilir ki, mən ürəyidüz adamam, dikbaşılıq-zad bilmirəm, öz bor-

cumu yerinə yetirmək lazım gələndə, lovğalanmaq mənim heç ağılıma gəlməz. O ki qaldı Casperə, o, Osveqo aşırımdan yüzlərlə adamın gözü qabağında tullanıb keçməyə razı olmazdı, o istərdi ki, özünün bu hünərini heç kəs görməsin. Mən ona yaxşı bələdəm, onunla çox işlərdən çıxmışam, bilirəm ki, lovğa və şöhrətpərəst deyildir.

Ləpirçinin bu sözləri üçün mükafat olaraq Mabelin üzündə görünən təbəssüm, sanki, görünməz tellərlə iki qayığı bir anlığa birləşdirdi. Gənclik və gözəllik özünü bu uzaq sərhəd rayonunda elə bir qeyri-adi və müstəsna qüvvə ilə hiss etdirdi ki, qızın gənclik təravəti və xoş görkəmi hətta meşə sakınının də qaballaşmış qəlbini oxladı.

Ləpirçi sözünə davam edərək:

— Yaxşı ki belə etmişik, — dedi, — bu, ancaq bizim xeyrimizədir. Əgər qayğıçı nimizə alıb aparsayıq, əbəs yerə vaxt itirərdik, minqlərdən yaxa qurtarmaq lazım gələndə isə vaxt adamın qolundan tutur.

— Amma indi bizim heç şeydən qorxumuz yoxdur. Qayıqlarımız iti gedir, siz özünüz də deyirdiniz ki, iki saatdan sonra qalada olacaqıq.

— İrokezin cürəti çatmaz ki, başınızın bircə tükünə belə toxunsun, çünki serjanta söz vermişik ki, sizi hər cür təhlükədən qoruyaq... İndi, yeri gəlmışkən, deyə bilərəm ki, bu barədə sizə verdiyimiz vədimiz bizim üçün xüsusilə müqəddəsdir. Sənnənəm, Casper! O çaydakı nədir? Çayın döngəsində, kolluğun dibində, daha doğrusu, daşın üstündə görünəni deyirəm...

— O gördünüz Böyük İländir, Ləpirçi! O, bize işaret ilə nə isə demək istəyir, amma mən onu başa düşə bilmirəm.

— Doğrudan da, İländir! Buna heç bir şəkk-şübə ola bilməz. O istəyir ki, biz sahilə yan alaq. Görünür, bir əngəl var. İlən kimi möhkəm iradəli və ağılli bir adam nahaq yerə hay-küy qaldırmaz! Ancaq siz ruhdan düşməyin, dostlar! Biz kişiyik, bu məlunları elə qarşılıyarıq ki, dərimizin rənginə və adımıza layiq olsun. Eh! Öyünməyin heç kəsə xeyri olmaz. Mən indicə lovğalanıb deyirdim ki, əmin-amanlıqdayıq, təhlükə sovuşmuşdur. Buyurun, bu da təhlükə, özü də mənim yalanımı çıxarıır!



DÖRDÜNCÜ FƏSİL

Osveqo çayı şəlalənin o tayından daha iti axır. Burada çayın axarı yuxarılardakı kimi bir bərabərdə deyildir. Onun bəzi yerləri dərindir və buralarda su lal axıb keçir. Çayın bəzi yerlərində təsadüf edilən dayazlıqlar və sürətli axınlar bu yerlərin bütün təbiətinin hələ əzəli vəziyyətdə olduğu qədim zamanlarda bu çayla gedənlər üçün təhlükəli olmuşdur. Bu çayda qayığı idarə etmək çətin deyildir, ancaq çayın bəzi yerlərində su iti axlığına və daşlar olduğuna görə gərək çox ehtiyatlı olasan. Çayın belə yerlərindən keçərkən çox təmkinli olmaq lazımdır, qayığı sürən adamın qolları möhkəm və qüvvətli olmalıdır. Mogikan bütün bunları yaxşı bilirdi, buna görə də, qabaqcadan ölçüb-biçərək çox münasib yer seçmişdi. Çay burada yavaş axırdı və qayıq sahilə asanlıqla yaxınlaşa bilərdi.

Ləpirçi öz qırmızıdərili dostunu görüb tanıyan kimi, əlindəki avarı suya gücü gəldikcə vurub qayığı qabaq tərəfdən düz sahilə tərəf döndərdi və Casperə işarə etdi ki, onun dalınca gəlsin. Bir dəqiqə belə keçməmiş hər iki qayıq suya sallanan budaqların altından sürüüşüb keçərək çayla başısağdı getməyə başladı. Qayıqlarda oturan adamların bəziləri qorxudan, bəziləri isə ehtiyatlı olmaq üçün əsla cincıqlarını çıxarmırdılar. Hindu (mogikana) yaxınlaşdıqda, hindu onlara işarə etdi ki, qayıqları saxlasınlar. Sonra hindu delavar dilində Ləpirçi ilə danışıp məsləhətləşməyə başladı. Onların tez qurtaran bu səhbətinin ciddi xarakterdə olduğunu başa düşmək çətin deyildi. Ləpirçi öz qırmızıdərili dostuna müraciət etdi:

– Rəhbər heç vaxt yanılıb quru kötüyü düşmən hesab etməz. Rəhbər niyə əmr elədi ki, biz dayanaq?

– Minqlər meşədədirlər.

– Son iki gündən bəri biz də belə güman edirik. Rəhbərin sübutları varmı?

Mogikan daşdan qayrılmış tənbəki çubuğu xatircəmliklə göstərərək:

– Qarnizonə tərəf gedən təzə ciğirlarda idi, – dedi.

O vaxtlar sərhəd rayonlarında hərbi istehkamları, doğrudan da oralarda qarnizonun olub-olmamasından asılı olmayaraq qarnizon adlandırıldılar.

– Çox güman ki, bu, əsgərlərdən birinin tənbəki çubuğudur. Qırmızıdərililərin tənbəki çubuğunu çəkənlər çoxdur.

Tapdığı çubuğu hələ də dostunun gözləri qarşısında tutmuş Böyük İlən:

– Bir bax! – dedi.

Çubuğun başı çox səylə və bacarıqla süngər daşından oyulub hazırlanmışdı. Onun ortasında böyük zövqlə xırda Latin xaçı nəqş edilmişdi.

Ləpirçi:

– Bu, şeytan əməlidir və cinayət nişanəsidir, – dedi. – Kanada keşişlərinin toruna düşüb yoldan çıxarılmayan heç bir hindu öz tənbəki çubuğuna belə nişan naxışlamaz. Səni inandırıram ki, bu çubuğun iyiyəsi olan eclaf hər dəfə avam adamı aldatmaq və iyrənc bir xəbislik etmək istəyəndə bu xaçı götürüb dua oxuyur. Çubuq çoxdanmı çəkilmişdir, çinqaçquq?

– Mən onu tapanda tənbəkisi hələ yanındı.

– Yamanca yerdə axşamladıq, rəhbər... Cığır hanı?

Mogikan təqrübən yüz yard uzaqdakı yeri göstərdi. Vəziyyət ağırlaşirdı, buna görə də, bələdçilər bir neçə dəqiqə məsləhətləşdilər. Sonra onların hər ikisi sahilə qalxdı, göstərilən yerə gəldi və təpilan izi çox diqqətlə nəzərdən keçirməyə başladı. Bu yoxlama on beş dəqiqə vaxt apardı, sonra ağ adam (yəni Ləpirçi) tək geri qayıtdı. Onun qırmızıdərili dostu meşədə yox olmuşdu.

Adı hallarda Ləpirçinin üzündə sadəlövhilük, namusluluq, səmilik və arxayınlıq ifadəsi sezildirdi və onun himayəsindəki adamlar Ləpirçinin üzünü bu ifadəsini görərkən yəqin edirdilər ki, tamamilə əmin-amanlıqdadırlar. İndi isə Ləpirçi üzdən həyəcanlı görüñürdü. Bu da onun yol yoldaşlarının hamisini heyrətə saldı.

Kap həmişə yoğun səslə ucadan danışlığı halda, bu dəfə səsini yavaşıdırıb piçıldıya-piçıldıya:

– Nə olub, mister Ləpirçi? – deyə soruşdu. – Yoxsa, düşmən bizimlə limanımız arasında girlənir?

– Nə dediniz?

– Demək istəyirəm ki, üz-gözlərini boyamış təlxəklər, görünür, getmək istədiyimiz limanın qabağında lövbər salmışlar və elə xəyal edirlər ki, limana yaxınlaşanda bizi araya ala biləcəklər.

– Dostum Kap, bəlkə də, belədir, ancaq nə demək istədiyinizi heç başa düşə bilmirəm. Çətin dəqiqələrdə adam öz fikrini nə qədər



sadəcə bildirsə, onu bir o qədər asan başa düşərlər. Sizin limanlarınızdan və lövbərlərinizdən əsla başım çıxmır. Mən ancaq bunu bili-rəm ki, buradan yüz yard o tərəfdə əclaf minqlərin izi qalmışdır. Bu iz hələ duzlanmamış ət qədər təzədir. Əgər bu məlunlardan biri buradan keçmişdir, onların böyük bir dəstəsi də keçə bilərdi. Hamisindən yamanı budur ki, minqlər qarnizona tərəf yollanmışlar. İndi hər kəs qalanın dövrəsindəki açılıqla qədəm bassa, itigözlü minqlər onu dərhal görərlər, onda, yəqin ki, güllələr viyildayar.

– Məgər qala bütün toplarından atəş açıb düşmənləri bir kabel-tov uzaqdan pərən-pərən sala bilməz?

– Buradakı qalaları yaşayış məskənlərindəki qalalarla müqayisə etmək olmaz. Bu qalaların iki-üç xırda topu çayın ağızına tərəf yönəldilmişdir. Bir də ki, bu toplar meşədə ağacların dalında gizlənən bir dəstə minqə atəş açsalar, əbəs yerə barit sərf edərlər. İndi bizim ancaq bir çərəmiz var. Biz burada gözləyərik, çünki hər iki qayıçı sahil və kolluq uzaqdan görməyə qoymaz; bizi yalnız çayın o tayında görə bilərlər. Deməli, burada ləngisək, bizə heç nə olmaz. Amma bir iş var: bu qaniçən məlunları çayla başıyxarı getməyə necə məcbur edə bilərik?.. Aha, tapdım, tapdım! Mənim bu planım bizi fayda verməzsə, zərər də verməz. Casper, çayın axırıncı dirsəyinin yan tərəfində... yəni demək istəyirəm ki, çayın o tayında olan qollu-budaqlı şabalıd ağacını görünərsəm?

– Yixılmış şam ağacının yanındakınımi deyirsən?

– Özüdür ki, var! Çaxmaqdaş götür, çayın kənarı ilə tez get, orada ocaq qala. Bəlkə, minqlər ocağın tüstüsünə gəldilər. Bu vaxt biz qayıqlara minib, bax, oraya enərik və başqa bir siğinacaq axtarrıq. Orada kol çıxdur, gizlənmək də asandır. Mənim yadımdadır ki, orada pusqlular düzəldilmişdi.

Casper sahilə tullanaraq:

– Bu dəqiqə, nə lazımsa, edərəm, Ləpirçi, – dedi. – Onca dəqi-qəyə ocaq hazır olacaqdır.

Ləpirçi gülə-gülə piçildədi:

– Şirin Su, bu dəfə də yaş budaqları əsirgəmə. Tüstü lazım olanda, su qalın tüstü çıxarıır.

Gənc matros nə etmək lazım olduğunu çox yaxşı bilirdi və bir dəqiqə belə yubanmaq istəmirdi. Mabel bu gəncin yolunda təhlükə olduğunu bildirmək istədi, lakin Casper bu xəbərdarlıq əhəmiyyət

vermədi və cəld şaxəli şabalıd ağaçına tərəf getdi. O biri yolcular yerlərini dəyişdirmək üçün dərhal hazırlıq görməyə başladılar, çünkü Casperin ocaq qalamalı olduğu yerdən baxan olsaydı, qayıqları görə bilərdi. Lakin çox tələsməyə ehtiyac yox idi, çünkü hər bir tədbir döne-dönə götür-qoy edildikdən sonra və lazımı ehtiyatkarlıqla görüldü. Qayıqları kolların altından çıxardılar və çayın axarı ilə sürməyə başladılar. Şabalıd ağaçının yanında Casperin ocaq qaladığı yer gözdən itənədək qayıqlar başaşağı üzüb uzaqlaşdır.

Həmi o tərəfə baxırdı. Çayın üstündə burula-burula qalxan tüs-tünü külək qovub aparmağa başladıqda Ləpirçi:

– Buyurun, bu da tüstü, – deyə dilləndi. – Çaxmaqdaşı ilə bir parça polad və quru yarpaq kara gəldi; bizə çox lazım olan ocağı qalamamaq da buna görə mümkün olmuşdur. Ümidvaram ki, Şirin Su ağıllı tərpənəcək və yaş budaqlara heyif silənməyəcəkdir, çünkü indi bu bizim üçün çox vacibdir.

Arouxed:

– Lap çox tüstü olanda, – dedi, – hiylə də çox olur.

– Haqq sözdür, olduqca haqq sözdür, tuskarora, ancaq bu şərt-lə ki, minqlər əsgərlərlə qonşu olduqlarını bilməyəyidilər. Əsgərlər isə, məlum olduğu kimi, nahar hazırlamağa başlayanda ehtiyatlı olmayı və hər cür təhlükəni unudurlar. Eybi yoxdur, qoy Casper ocağa mümkün qədər çox odun atsın, çünkü tüstünün gur qalxması yaxşıdır. Minqlər bu tüstünü görəndə elə zənn edirlər ki, ocağı qala-yan şotlandiyalı və irlandiyalı bir axmaqdır, qarnının hayına qalaraq başı şorba və ya kartof bişirməyə qarışmışdır. Buna görə də hinduların pusqlarını və tüfənglərini unutmuşdur.

– Bizim şəhərlərdə isə, – deyə Mabel dilləndi, – deyirlər ki, bura-da, sərhəd rayonlarında əsgərlər öz düşmənlərinin fəndgirliyinə alışmışlar, özləri də fəndgirlikdə hindulardan geri qalmazlar. Bu, doğru deyilmə?

– Yox, doğru deyil, əsgərlərin təcrübə toplamaları onların ağılini heç də artırmır. Əsgərlər meşədə taqım-taqım və batalyon-batal-yon toplaşırlar, elə bil ki, dillərindən düşməyən vətənlərində para-da çıxmışlar. Bircə nəfər hindu dənizin o tayından gələn böyük bir polkdan qat-qat fəndgirdir. Amma indi oraya baxın, doğrudan da, tüstü çox çıxır, biz də gərək özümüzə başqa sığınaq tapaq. Bizim oğlan çayın bütün suyunu öz tonqalına tökmüşdür. Qorxuram,



minqlər elə güman eləsinlər ki, qaladan buraya bir polk əsgər gəlibdir.

Ləpirçi bu sözləri deyərkən, öz qayığını kol budaqlarının arasından çıxartdı. İki dəqiqədən sonra onlar çayın döngəsindən burulub getdilər və tüstünü daha görə bilmədilər. Xoşbəxtlikdən onların yenicə keçdikləri çay dirsəyinin bir neçə sajenliyində sahilə doğru kiçik bir körfəz uzanırdı. Onlar da hər iki qayığı buraya getirib saldılar. Bundan daha münasib bir yer tapmaq olmazdı. Qalın kolluq öz budaqlarını suyun üstünə gərərək yarpaq çardağı əmələ gətirmişdi. Bu xirdaca çay körpüsünün ortasından sahilə bir qum zolağı uzanırdı, yolcuların da çoxu qumluqdan keçib sahilə çıxdı. Onları yalnız çayın qarşı sahilində görmək olardı. Bunu demək lazımdır ki, yolcuların o taydan görünmələri qorxusu az idi. Orada kolluq daha six idi, kolluğun arxasındaki yer isə bataqlıq idi ki, oradan kimsənin keçə biləcəyinə inanmaq çətin idi.

Ləpirçi yeni mövqeyi diqqətlə nəzərdən keçirərək:

– Yerimiz etibarlıdır, – dedi. – Ancaq buranı daha etibarlı vəziyyətə salmaq lazımdır. Mister Kap, sizdən ancaq bircə xahişim var: səsinizi çıxarmayın və dənizdə alışdığınız şakərinizi qoyun qalsın. Mən də tuskarora ilə birlikdə tədbir gərərəm ki, qəza üz verəndə özümüzü qorumağa hazır olaq.

Ləpirçi hindu ilə yaxınlıqdakı kolluğa getdi. Onlar səs salmağa çalışaraq qızılıağadan və başqa ağaclardan bir neçə budaq kəsdi-lər, bunları qayıqların qabaq tərəfindəki bataqlığa sancılar və on dəqiqə ərzində çəpər düzəlttilər. İndi bu çəpər onları təhlükə göz-lənən tərəfdən görməyə qoymurdu. Bu iş çox bacarıqla və cəld görüldü. Sahilin vəziyyəti də, yəni sahilin cuxurda yerləşməsi, onun qabağında suyun dayaz olması və kolların öz budaqlarını çayın üstünə gərməsi burada gizlənmək üçün əlverişli şərait yaradırdı. Ləpirçi qəsdən əyri budaqlar seçib onları əyri yerlərinin aşağısından yarıyadək kəsib başlarını suya tərəf əydi. Çayın o tayından baxanda elə zənn etmək olardı ki, bu budaqlar təbii kolluqdur. Bir sözlə, bu balaca körfəz elə bir fəndgirliklə və ustalıqla gizlədilmişdi ki, pusqu axtaran adam buralara yalnız çox səylə nəzər saldıqda bu sığınacaqdan şübhələnə bilərdi.

Ləpirçi gördüyü işin nəticəsinə kənardan göz gəzdirib həmişəki kimi səssizcə gülərək dedi:

– Daldalanmaq üçün hələ heç zaman belə bacarıqla sığınacaq düzəldə bilməmişəm. Təzə ağaclarımızın yarpaqları başımızın üstündəki budaqların yarpaqlarından seçilmir. Odur ki, yaxınlarda qarnizonda olmuş rəssamın özü də buradakı ağacların hansılmasını təbi-ətin əkdiyini, hansılmasını isə bizim əkdiyimizi deyə bilməzdi. Ss! Bu da Şirin Su! Dərrakəli oğlandır! Su ilə gəlir ki, izini itirsin. İndi görək bizim bu səngərimiz nə qədər faydalıdır.

Casper geri qayıdarkən qayıqları əvvəlki yerində görmədikdə dərhal başa düşdü ki, yoldaşları qayıqla çayın döngəsindən burulub keçmişlər. Adı ehtiyat üzündən Casper su ilə getməyə məcbur olmuşdu. O istəmirdi ki, sahildə qalan ləpirləri qayıqların gizlədildiyi yerə gətirib çıxarsın. Əgər Kanada hinduları qayıtsayırlar və Ləpirçi ilə İlənin buraxdıqları izləri tapsayırlar, burada, çayın kənarında ayaq saxlamalı olardılar, çünki suda iz qalmır. Casper dizədək suyun içi ilə çay dirsəyinə gəlib çatdı. Çay dirsəyini burulub keçərək sahil boyunca öz yoluna səssizcə davam etdi. O, qayıqların gizlədildiyi yeri yol gedə-gedə diqqətlə nəzərdən keçirtdi.

Yalnız kolluğa girdikdən sonra yarpaqların arasındaki kiçik açılığı görmək olardı. Bu yaşıl örtüyü bayır tərəfdən, hətta lap yaxından baxan adam bu açılığı görə bilməzdi. Əgər açılığı təsadüfən tapan olsaydı, onun o tərəfində yalnız qumluq və kölgə görə bilərdi, orada gizlənən qaçqınları isə, əlbəttə, görə bilməzdi. Qaçqınlar qayıqlarda oturub Casperin hər bir hərəkətini yarpaq çəpərin arxasından izləyirdilər. Onlar görürdülər ki, Casper tamamilə çəşib qalmışdır və Ləpirçinin harada gizləndiyini başa düşə bilmir. Casper qaladığı ocağı daha görə bilmirdi. O dayandı və sahili diqqətlə nəzərdən keçirməyə başladı. Hər səkkiz – on addımdan bir ayaq saxlayır və yenə ətrafına göz gəzdirirdi. O, Ləpirçigilin düzəltdiyi süni kolluğa o qədər yaxınlaşdı ki, əlini uzatsayıdı, bu kolluğa dəyərdi. Lakin yenə heç bir şey görə bilməyib buradan yan keçdi. Ləpirçi isə budaqları aralayıb gülə-gülə onu yavaşça səslədi:

– Çox gözəl! Amma burası da var ki, ağızlı adamin gözlərilə qırmızıdərili adamin gözləri arasında böyük fərq vardır... Serjantın qızı ilə mərc gələ bilərəm ki, onun atasının böyük bir polku bizim bu pusqumuzun yanından keçsə də, burada hiylə qurulduğunu əsla aqlına belə gətirməzdi. Minqlər isə çayla gəlsəyidilər və Şirin Suyun indi olduğu yerə çatsayırlar, mən qorxardım. Amma minqlər də



çayın o biri sahilindən baxsalar, burada heç bir şey görə bilməzdilər, bu isə bizim karımıza gələ bilər.

– Mister Ləpirçi! Siz bilən yaxşı olmazdım ki, bu əclafların daldı qaldıqlarını yəqin etdikdə lövbərlərimizi qaldırıb bütün yelkənlərimizi açaq və çayın axarı ilə yollanaq? Biz dənizçilər gəminin arxadan təqib olunmasını tezliklə baş tuta bilən bir iş hesab etmirik.

– Qarnizonun anbarlarındakı bütün bariti mənə bağışlasalar da, ilan qayıtmayınca buradan tərpənmərəm. Ünutmayın ki, serjantın qızı üçün mən cavabdehəm. İndiki halda yola çıxsaq və bizi təqib etsələr, hökmən əsir düşərik, ya da məhv olarıq. Əgər maralın balası da özü kimi meşədə cəld qaça bilsəydi, onda, əlbəttə, qayıqları qoyub gedə bilərdik. Dolama yollarla hələ səhərə yaxın özümüzü qalaya yetirərdik.

Mabel yerindən qalxaraq ani bir cəddliklə:

– Gəlin belə də edək! – dedi. – Mən gəncəm, gücüm çoxdur, yol getməyə alışmışam. Dayım da mənə çata bilməz. Elə bilməyin ki, mən əl-ayağa dolaşacağam. Razi olmaram ki, sizin biriniz mənə görə özünü oda-suya atsin və həyatını təhlükə qarşısında qoysun.

– Yox, yox, əzizim, güman etmirik ki, siz əl-ayağa dolaşırsınız. Lap ikiqat artıq təhlükə üz versə də, serjanta və onun qızına yaxşılıq etmək üçün bu təhlükə ilə qarşılaşmağa çox şadlıqla razı olardıq... Axi sən də bu fikirdəsən, Şirin Su, düzdürmü?

– Xanım qızı yaxşılıq etmək üçün, əlbəttə, əlimizdən gələni əsir-gəmərik! – deyə Casper cavab verdi. – Mabel Dunqamı tamamilə sağ-salamat atasına qovuşdurana dək onu tərk etməyə məni heç bir şey vadar edə bilməz.

– Əcəb sözlərdir, oğlan! Həm də mərdcəsinə və namusla deyilmiş sözlərdir! Mən də ürəkdən buna şərikəm... Bilməlisiniz ki, bu qalın meşədə sizin kimi qadınları çox ötürmüşəm, indiyədək yalnız birinə bədbəxtlik üz vermişdir. O gün mənim ömrümdə qara gün olmuşdur... Allah eləməsin, bu günü bir də görəm!

Mabel öz müdafiəçilərindən gah birinə, gah da o birinə baxırdı. Nəhayət, onun gözəl gözləri yaşardı. Mabel Ləpirçinin əlini hər iki əli ilə sadəlövhəcisinə sıxaraq titrək səslə cavab verdi:

– İxtiyarım yoxdur ki, özümü xilas etmək xatirinə sizin həyatınızı təhlükə qarşısında qoymur. Atam sizə minnətdar olacaqdır, mən özüm də... Allah sizə səbir verər. Ancaq özünüzü əbəs yerə oda atmağın nə mənası var? Mən çox yol getmişəm, mənasız həvəs

üzündən çox zaman bir neçə mil məsafəni qət etmişəm. Canımı, xüsusən sizin canınızı təhlükədən qurtarmaq lazımlı gəldiyi halda, var gücümü toplayıb çox səy göstərməməliyəmmi?

Ləpirçi hələ də qızın əllərini buraxmamışdı, nəhayət, Mabel əllərini onun əlindən çəkdikdə, Ləpirçi:

– Həqiqətən, günahsız, sevimli xılqətdir, Casper, – dedi. – Gör nə qədər sevimişdir! Mabel, biz meşələrdə gün keçiririk, bu səbəbdən ürəyimiz də qabalaşır və daşa dönür. Lakin sizin kimi məxluqu görərkən qəlbimizdə ən yaxşı hissələr yaranır, biz bunu ömrümüzün axırınadək unutmayacaqıq. Əminəm ki, Casper də bunu sizə deyər, çünki mənim kimi o da Ontarioda sizə oxşar qadınlara – qəlbimizi rəhmə gətirib mühitə məhəbbət hissili alovlandıra bilən qadınlara az rast gəlmüşdür... İndi de görüüm, Casper, mən haqlı deyiləmmi?

– Heç inanmırıam ki, dünyada Mabel Dunqam kimisinə rast gəlmək olsun, – deyə gənc matros ədəblə cavab verdi. – Sən nahaq deyirsən ki, belələrinə meşələrdə rast gəlmək olmaz. Yox, belələrinə, hətta kəndlərdə və ya şəhərlərdə də rast gəlməzsən!

Mabel tələsə-tələsə:

– Yaxşısı budur, gəlin qayıqları buraxıb gedək, – dedi. – Ürəyimə damıb, burada qalmaq qorxuludur.

– Buna sizin gücünüz çatmaz, – deyə Ləpirçi dilləndi, – siz bu qədər yol gedə bilməzsiniz. Qol-budağı suya batmış ağacların, kötüklerin, yixilmiş ağacların üstündən və bataqlıqlardan keçə-keçə gecə vaxtı iyirmi mildən çox yol getmək lazımdır. Biz qayıqları burada qoyub yola düzəlsək, arxamızda çox enli izimiz qalar, nəticədə, bəlkə də, biz əldə silah, vuruşa-vuruşa qarnizona yol açmalı olarıq. Gözləyək, mogikan gəlib çıxsın.

Buna heç kəs etiraz etmədi.

Arouxed öz arvadı ilə kənarda, kolun altında oturub yavaş-yavaş səhbət edirdilər. Bu hindunun səsi qəzəbli idi, arvadı isə ona çox mülayim və müticəsinə cavab verirdi. Ləpirçi ilə Kap qayıqda oturmuşdular. Onlar quruda və dənizdə başlarına gələn müxtəlif əhvalatlı bir-birinə nəql edirdi. Casper ilə Mabel o biri qayıqda oturmuşdular; onlar bir saat ərzində bir-birinə o qədər isinişmişdilər ki, belə mehribanlıq başqa şəraitdə bir ilə güclə yaranardı. Başlarının üstünü təhlükə allığına baxmayaraq, vaxtin nə zaman keçdiyini hiss etmirdilər. Kapın vaxtdan xəbər verməsi onları təəccübləndirdi.



– Kaş papiros çəkmək mümkün olaydı, onda bu kayutda kefiz kök olardı! – deyə qoca dənizçi dilləndi. – Elə bil, körpüyə bağlanan gəmi kimi buraya mixlanıb qalmışq, özü də elə bağlanmışq ki, külək bizi yerimizdən heç cür tərpədə bilməz. Ancaq qanımızı qaraldan budur ki, papiros çəkmək olmur!

– Tənbəki tüstüsü yerimizi bildirirdi, – deyə Ləpirçi cavab verdi.
– Harada olduğumuzu minqlərin iy çəkə-çəkə tapmalarına imkan versək, onda minqlərin gözündən gizlənməyimizin nə mənası olar! Yox-yox, iştahanızı küsdürün... Dözümlü olmağı qırımızıdərilidən öyrənin, o, bircə skalp ələ keçirmək xatırınə bir həftə ac dolana bilar... Bir şey eşitməmişən, Casper?

– İlan gelir.

– Çox yaxşı! İndi görərik, kimin gözü itidir, mogikanını, yoxsa suda yaşayan oğlanının!

Mogikan da Casperin göründüyü tərəfdən gəlirdi, lakin mogikan çay dirsəyindən burulduqda, qabağa getmək əvəzinə, sahilə yaxınlaşdı və özünü kolluğa verib geriyə baxdı.

Ləpirçi piçildayaraq:

– İlan o eclafları görür! – dedi. – Onlar qurdugumuz hiyləyə aldanıblar. İndi xəlvətcə tüstüyə tərəf gedirlər. Mənim dərimin ağ olması kimi, bu fikir də doğrudur.

Ləpirçi səssiz, lakin ürkəkdən gülərək sözünü yarımcıq qoydu. Dirsəyi ilə ehmallica Kapı vurdı, sonra yenə Çinqaçqukun hərəkətlərini izləməyə başladı. Mogikan üstündə dayandığı daş kimi təqribən hərəkətsiz qaldı, sonra gözlədiyini, sanki, görünmiş kimi, ləpirlərini dayaz suda itirə-itirə cəld irəli keçdi. Yəqin ki, o tələsirdi və həyəcanlı idi. Çünkü gah tez-tez geri dönüb baxır, gah da sahildəki kolluğa nəzər salır və qayıqların harada gizlədildiyini bilməyə çalışırı.

Casper:

– Onu səslə, – dedi. – Səslə, yoxsa iş-işdən keçər! Bax, o lap yaxından keçir!

– Səbir elə, hələ səbir elə! Tələsməyin mənası yoxdur, sözümüz inan, yoxsa, ağıllı İlan qarnı üstə sürünen-sürünen gələrdi... Ahal! Deyəsən Çinqaçqukun özü də sıçınacağımızı tapa bilmir, halbuki onun gözlərinin sərrastlığını itin həssaslığı ilə müqayisə etmək olar.

Ləpirçinin sevinməsi hələ tez idi. Ləpirçi sözünü elə yenicə qurtarmışdı ki, mogikan bir neçə fut aşağıdan keçərək birdən ayaq

saxladı, öz nüfuzedici gözlərini kolluğa zillədi, cəld bir neçə addım geri qayıdı və budaqları aralayaraq dostlarını tapdı! Mogikan bura-da gizlənən adamlara o qədər yaxınlaşmışdı ki, indi Ləpirçi, əlbəttə, ehtiyatlı olmağı unutmamaq şərtilə onunla söhbətə başlaya bilərdi. Ləpirçi:

– Necə? Yenə lənətə gəlmış minqlər? – deyə soruşdu.

– İrokezlər! – deyə mogikan müxtəsərcə cavab verdi.

– Nə fərqı vardır! İrokezlər, şeytanlar, minqlər, mengizlər, ifritə-lər – bunlar hamısı birdir. Mən bütün bu əclaflara minq deyirəm. Yaxın gel, rəhbər, ağıllı-başlı danışaq.

Onların hər ikisi kənarə çəkilib oturdu və delavarların dilində danışmağa başladı. Ləpirçi dostu ilə məsləhətləşib qurtardıqdan sonra o biri adamların yanına gəldi və mogikandan öyrəndiyini onlara xəbər verdi.

Mogikan qalaya gedən yolda irokezləri bir müddət güdmüşdü. İrokezlər Casperin qaladığı ocağın tüstüsünü gördükdə dərhal geri dönmüşdülər. Çinqaçquk özünü göstərməmək üçün gizlənməli və minqlərin ötüb getməsini gözləməli olmuşdu. Onun bəxtindən hindular kəşf etdikləri ocaq haqqında götür-qoy eləməklə məşğul olduqları üçün ətraflarına o qədər də fikir verməmişdilər. On beş irokez Çinqaçqukun yanından daban-dabana cəld keçib getmişdi. Çinqaçquk isə bundan sonra qarabaqara onların dalınca düşmüş-dü. İrokezlər Ləpirçinin və mogikanın ləpirlərini tapdıqda, Ləpirçinin izini tutub çaya tərəf getmiş və Casperin çay döngəsində gizləndiyi anda özlerini çaya yetirmişdilər. O vaxt tüstü lap aydın görünürdü, odur ki, hindular xəlvətcə ocağın olduğu yerə gəlib çıxməğa çalışaraq meşənin içində girmişdilər. Çinqaçquk bu fürsətdən istifadə edə-rək çaya enmiş, çayın döngəsindən burulub keçmişdi və onu heç kəs görə bilməmişdi. Burada çox gözləmiş, nəhayət, irokezlərin ocaq başına gəlib çıxdıqlarını görmüşdü. İrokezlər ocağın yanında çox qalmamışdilar. Mogikan irokezlərin nə fikirdə olduqlarını yalnız onların hərəkətləri əsasında duya bilməşdi. Çinqaçqukun fikrincə, irokezlər ocağın nə üçün qalandığını başa düşmüşdülər, çünkü ocaq yandırılan yeri tez yoxladıqdan sonra iki yerə ayrılmışdilar; onların bir dəstəsi özünü meşənin içərilərinə vermiş, səkkiz və ya yeddi nəfər-dən ibarət o biri dəstəsi isə Casperin izi ilə çayın sahilinə gedərək qayıqların sudan kənarə çıxarıldığı yerə çatmışdı. Büyük İlən başa



düşmüdü ki, daha lengimək olmaz, buna görə də tez öz dostlarının yanına qayıtmışdı. O, irokezlərin bəzi əl hərəkətlərindən başa düşmüdü ki, onlar çayın axarı ilə gedəcəklər. Lakin mogikan bu fikrinin yəqin olduğunu söyləyə bilmirdi.

Ləpirçi mogikandan eşitdiyi bütün bu əhvalatı yoldaşlarına danişan zaman buradakı iki ağ adam xilas olmaq yolları haqqında fikirləşərkən istər-istəməz öz peşələrini yada saldılar. Casper:

– Bax, bu dəqiqə qayıqları buradan çıxaraq, – dedi. – Çay iti axır, əgər hamımız avar çəksək, o avaralardan xeyli uzaqlaşarıq.

Casperin dostu – yeni Ləpirçi delavarlar arasında çox olduğu müddətdə qeyri-şüuri olaraq alışdığını şairanə dil ilə öz fikrini ifadə etdi:

– Bəs sahildə yenicə açılmış olan bu zavallı çiçək nə olsun, yoxsa meşədə qalıb solmalıdır?

Casper:

– Biz hamımız olərik, lakin qoymarıq onun başına bir iş gəlsin! – dedi və dərhal qızardı, – Mabel ilə Arouxedin arvadı qayığın içində uzanarlar, biz isə kişi kimi öz borcumuzu yerinə yetirərik.

– Buna sözüm yoxdur, avar çəkməyi bacarırsan, Şirin Su, mən razıyam. Ancaq məlun minq də tüfəng işlətməkdə mahirdir. Qayıqlar yüngüldür, güllə isə daha sürətlə uçur.

– Qızın atası bizə etibar etməklə böyük hörmət göstərmişdir, biz ona təntənəli surətdə vəd etmişik, buna görə də, təhlükəyə qarşı cürətlə getmək bizim borcumuzdur.

– Lakin ehtiyatlı olmayı və səbirlə götür-qoy etməyi də unutmaq olmaz.

– Görür-qoy etmək! Çox fikirləşən axırdı qorxaq olar.

Onlar qumlu dar sahildə dayanmışdılar. Ləpirçi tüfənginə söykənərək hər iki əli ilə onun lüləsindən yapışmışdı. Tüfəngin arpacığı Ləpirçinin ciyini bərabərində idi. Casper sərt və əsassız sözləri dedikdə, Ləpirçinin üzünün tutqun rəngi əsla dəyişilmədi. Lakin tüfəngin lüləsini barmaqları ilə əsəbi halda sıxması Casperin gözündən yayınmadı. Bu, Ləpirçinin keçirdiyi həyəcanı bürüzə verən yeganə əlamət idi. Ləpirçi, öz üstünlüğünə yanındakı adamlarda hörmət oyadan təmkinli avazla sözə başladı:

– Sən gəncsən, beynin də qızğındır, mən isə ömrümü olmazın təhlükələr içərisində keçirmişəm. Buna görə də, mənim təcrübəm səbirsiz uşağın düşünülməmiş hərəkətlərindən daha çox kara gələr.

O ki qaldı qorxaqlıq, Casper, sənin qəzəbli və düşünülməmiş söz-lərinə cavab verməyəcəyəm. Ancaq hələ sənin beşikdə olduğun vaxtlarda minqlərlə çox üz-üzə gəlmış adama inan və bil ki, fənd-girliyin qarşısında dəlisovcasına igidlik göstərmək əvəzinə, ağılla iş görüb ehtiyatı əldən verməsən, minqlərin fəndgirliyini asanlıqla puça çıxara bilərsən.

– Xahiş edirəm, məni bağışlayasan, Ləpirçi, – deyə Casper səmimiyyətlə cavab verdi və yoldaşının əlini sıxdı. – O gölün sahi-lindəki qayalar kimi möhkəm mərdliklə haqq işi müdafiə edən adama belə sözlər deməklə mən axmaqlıq eləmişəm və çox pis iş tutmuşam.

Yalnız bu zaman Ləpirçinin çöhrəsi açıldı, mənliyinin şahidi olan bayaqkı qüruru yox oldu və xarakterinin əsas cəhəti olan saf səmi-miliyi özünü bürüzə verdi. Casper onun əlini sixarkən, o da Casperin əlini dostcasına sıxdı. Ləpirçinin azacıq çatılmış qasıları düzləndi və gözlərində yenidən mehribanlıq nuru parladı. O, gülə-gülə cavab verdi:

– Eybi yoxdur, keçər, Casper, keçər! Mənim heç acığım tutmur, özüm də istəmirəm ki, başqasının mənə acığı tutsun. Mən kinli olma-maliyam. Mənə dediyin sözlərin hətta yarısını İlana demiş olsaydın, nəticəsi pis olardı, halbuki İlən delavardır – dərisinin rənginə bax-mayaraq...

Ləpirçi ciyninə kiminsə toxunduğunu hiss edərək, sözünü yarımcıq qoydu. Mabel qayığın içində dayanaraq, qabağa tərəf əyilmiş və barmağını dodaqlarına yapışdırmışdı: o, səs salmamağı işaret edirdi. Gözlərini yarpaqların arasından görünən açıqlığa zilləyərək əlini dal tərəfə uzatdıqda, əlindəki budağın ucu Ləpirçinin ciyninə toxundu. Ləpirçi o biri yandan yarpaqların arasından baxdıqda Casperə piçildədi:

– Bu minqləri görüm lənətə gəlsinlər! Silaha sarılın, dostlar, ancaq quru kötük kimi yerinizdən tərpənməyin.

Casper səssizcə tez qayığa yaxınlaşdı. Mabeli qayığın içində uzanmağa asanlıqla məcbur etdi və tüfənginin çaxmağını ayağa çəkib onu hazır saxlayaraq Mabelin yanında dayandı. Arouxed və Çinqaçquq ilan kimi sürüñə-sürüñə özlərini kolluğa verib onların arasında uzandılar və tüfənglərini hazır tutdular. Tuskaroranın arvadı isə başını dizlərinə əyərək çit paltarını başına çəkdi və oturduğu



yerdə donub qaldı. Kap kəmərindən tapançalarını çıxartdı, ancaq o elə mat qalmışdı ki, bundan sonra nə edəcəyini, sanki, bilmirdi. Ləpirçi yerindən əsla qırmızıdanmırıldı. Onun ta əvvəldən tutduğu mövqe həm düşməni gözdən qoymamağa, həm də atəş açmağa imkan verirdi. Ləpirçi o qədər soyuqqanlı idi ki, hətta belə ağır dəqiqələrdə də özünü əsla itirməmişdi.

O dəqiqələr, doğrudan da, dəhşətli idi. Mabel bələdçinin ciyninə toxunduğu vaxt yolçulardan yüz uzaqda, çay dirsəyinin yaxınlığında, suyun içində üç irokez görünmüş və dayanıb suyun axarı ilə aşağı baxmağa başlamışdı. Onlar qurşağadək lüt idilər, düşmənlərlə vuruşmaq üçün silahlanmışdılar və üzlərini döyüşə gedən hindular kimi boyamışdılar. Aydın idi ki, minqlər qaçqınların yerini tapmaq üçün hansı səmtə getməli olduğunu bilmir və buna görə də tərəddüd edirdilər. Minqlərin biri – çayın axarını, o biri – yuxarısını, üçüncüüsü isə çayın qarşı sahilini göstərirdi.

BEŞİNCİ FƏSİL

Qaçqınlar qorxulu dəqiqələr keçirirdilər. Onlar öz düşmənlərinin hərəkətlərini izləyir və müvəffəqiyətsizliyə düşcar olub qəzəbləndiklərini gördükdə onların nə niyyətdə olduğunu başa düşürdürlər. Aydın idi ki, minqlərin bir hissəsi qalaya tərəf qayıtmışdı. Deməli, ocaq qalamاقla onları aldadıb azdırmaq fikri baş tutmamışdı. Lakin bunun indi yolçular üçün o qədər də böyük əhəmiyyəti ola bilməzdı, çünkü onlar üçün yeni təhlükə əmələ gəlmışdı: çayın axarı ilə gedən üç irokez qaçqınların yerini tapa bilərdi. Ləpirçi təhlükəli vəziyyət əmələ gəldiyini çox tez başa düşdü. O bilirdi ki, tezliklə tədbir görüb əlbir işə başlamaq lazımdır. Ləpirçi əsla səs salmadan iki hindunu və Casperi işaret ilə başa saldı ki, onlar yaxına gəlsinlər. Bu adamlar yaxınlaşdıqda Ləpirçi piçildiyib onlara dedi:

– Biz hazır olmalıyq! Bu əclaflar yalnız üç nəfərdirlər, biz isə beş nəfərik. Dördümüz belə çətinliklərə alışmışıq... Şirin Su, üzünə ölüm boyaları çəkmiş o eybəcər irokezi sənə tapsınram. Çinqaçquq, sən də onların rəhbərinin işinə baxarsan, Arouxed isə cavan irokezi gərək gözdən qoymasın. Yaxşı fikir verin ki, dediyim irokezləri dola-

şıq salmayaşınız, çünkü serjantın qızının təhlükədə olduğu dəqiqlik lərdə bir düşmənə ikinizin güllə atması israfçılıq olar. Mən də hər ehtimala qarşı ehtiyatda qalacağam: ola bilər ki, irokezlərdən dördüncüsü də gəlsin, ya da biriniz çəşsin, onda mən köməyə gələrəm. Mən işarə verməyincə güllə atmayı! Yalnız son dəqiqlərdə, çərsiz qaldıqda güllə atacağıq, çünkü bu əclafların yoldaşları güllə səsini eşidərkən tökülmüşüb gələrlər. Casper, əgər əclaflar bizə arxadan basqın edərlərsə, onda qayıçı və serjantın qızını sənə tapşırıram. Qızı qayığa mindirib çayla başaşağı qalaya apararsan.

Ləpirçi sözünü yenicə qurtarmışdı ki, irokezlərin yaxınlaşması eşidildi. Buna görə də Ləpirçi və onun yoldaşları səslərini kəsdilər. İrokezlər su ilə yavaş-yavaş gəlir və kolluğa yaxınlaşmağa çalışırlar. Bu zaman qaçqınlar yarpaqların xışlıtısını və sinan budaqların səsini eşidərkən başa düşdülər ki, hinduların başqa bir dəstəsi arxa tərəfdən sahil ilə gəlir. Hinduların hər iki dəstəsi qaçqınların gizləndikləri yerə yaxınlaşdıqda bir-birini gördü. Dəstələr ayaq saxladı və sözün əsl mənasında, yolcuların lap qulağının dibində məsləhətləşməyə başladı. Yolcular yüngül kolların yarpaqlarının və budaqlarının arasında gizlənmişdilər. Hava bir az hərəkətə geldikdə bu kolların budaqları və yarpaqları tərpənirdi. Külek bir az güclənsəydi, budaqları bir-birindən hökmən aralayardı, onda qaçqınlar üzə çıxardılar. Xoşbəxtlikdən irokezlərin hər iki dəstəsi təbii kolların və qaçqınlar tərəfindən basdırılmış kolların başı üstündən yuxarıya baxırdı. Bu kolların yarpaqları bir-birinə elə qovuşmuşdu ki, heç bir şübhə əmələ gətirmirdi. İrokezlər tez-tez, lakin yavaş danışıldalar, sanki, güdülmələrindən ehtiyat edirdilər. Ləpirçi və onun yanındakı hər iki hindu döyüşcüsü də irokezlərin dilini başa düşürdü. Hətta Casper irokezlərin dedikləri sözlərin bir hissəsini anlayırdı.

İrokez döyüşülərinin biri süni kola o qədər yaxın idi ki, Casperin qayığındaki baliqçi çəngəli ilə onun qarnını yırtmaq olardı. Bu döyüşü yoldaşlarına dedi:

– Onların izini su yuyub aparmışdır! Su izi o qədər itirmişdir ki, hətta ingizlərin iti də bu izi tapa bilməz.

Sahildə dayanan irokezlərdən biri:

– Ağuzlular qayıqla getmişlər, – dedi.

– Ola bilməz! Onlar qayıqla getmiş olsayırlar, çayın aşağısında ki döyüşülərimizin güllələrindən canlarını qurtara bilməzdilər.



Ləpirçi mənali bir baxışla Casperə nəzər saldı və dişlərini bir-birinə qıcadı ki, necə nəfəs almasını eşitməsinlər. Suda girlənən irokez döyüşçülərinin böyüyü dedi:

– Mənim cavanlarım qartal kimi itigözlü olmalıdır. Biz düz bir ay müharibə şəraitində yol gəlmışık və bu müddətdə yalnız bircə skalp ələ keçirə bilmışik... Onların arasında qız var, bizim döyüşçümüz isə evlənməlidirlər.

Xoşbəxtlikdən Mabel bu sözləri başa düşmədi, lakin Casperin qasıları qəzəblə çatıldı və üzü qıpçırmızı oldu.

Irokezlər səslərini kəsdilər. Yarpaqların və budaqların səsinə görə güman etmək olardı ki, irokezlərin sahildəki dəstəsi yola düşüb getmişdir. Hələ suda qalan irokezlər isə çayın sahilərinə diqqətlə göz gəzdirməkdə idilər. Onlar itmiş şeyi axtaran adamlar kimi iki və ya üç dəqiqədən sonra yavaş-yavaş çayla başaşağı getməyə başladılar. Nəhayət, süni kolluğun qabağından keçib getdilər. Bu vaxt Ləpirçi ağzını açaraq həmişəki kimi yenə səssizcə güldü. Lakin onun sevinci çox çəkmədi, lap daldə gedən hindu bu zaman geri dönüb baxdı, ayaq saxladı və süni sığınacağa çox diqqətlə baxmağa başladı. Yəqin etmək olardı ki, hindu burada nədənsə şübhələnir.

Yolcuların bəxtindən həmin hindu hələ gənc idi və kifayət qədər təcrübəli deyildi. O başa düşürdü ki, özü yaşda olan döyüşçü, gərək, ehtiyatlı və təvazökar olsun. O çox qorxurdu ki, nahaq yerə hay-küy qaldırmaqla başqalarını özünə güldürsün və yoldaşları onu ələ salsınlar. Bu gənc iki yoldaşını köməyə çağırmaq əvəzinə, geri qayıtdı və şübhələndiyi kola yavaşça yaxınlaşdı. Onun yoldaşları isə çayla başaşağı öz yollarına davam etdilər. Üstünə gün düşən bir neçə yarpaq, budaqları üstündə qaldığı halda bürüşmüdü. Təbiətin adı qanunlarının çərçivəsinə siğmayan və çətinliklə sezilən bu hal hindu döyüşçüyə qəribə gəldi. Bu heç də təəccüblü deyildi, çünki xüsusən hərbi şəraitdə hinduların bütün hissələri o qədər qüvvətliidir ki, kiçicik bir təsadüf onları birbaş məqsədə çatdırır. Lakin gənc hinduda şübhə oyadan əlamət onun özünə də o qədər əhəmiyyətsiz göründü ki, hindu bu barədə yoldaşlarına məlumat verməyi lazımlı bilmədi və başqalarının köməyi olmadan öz şübhəsini yoxlamağı qət etdi. Gənc döyüşçü qəflətən pusquya rast gelməyin nə qədər təhlükəli olduğunu başa düşürdü, buna görə də kola səs-

sizcə və çox ehtiyatla yaxınlaşırıdı. Bu zaman hinduların hər iki dəstəsi əlli-altmış yard irəli getmişdi.

Yolcular çox ağır vəziyyətdə olduqlarına baxmayaraq, gənc irokezin dalğın üzündən gözlərini çəkmirdilər. Bu dəqiqələrdə irokezin daxilindən bir-birinə zidd iki hiss baş qaldırmışdı. O, öz qəbiləsin-dəki ən təcrübəli döyüşçülərə nəsib olmayan bir müvəffəqiyyətin həsrətini çəkirdi. Belə bir müvəffəqiyyətə nail olmaqla şöhrət qazanmaq xəyalına düşmüdü, çünki belə şöhrət onun kimi gənc hindulara və ya ilk hərbi səfərə çıxan döyüşçülərə nadir hallarda qismət olur. Eyni zamanda, şübhə gənc hindunun bütün daxilini gəmirirdi, çünki bu vaxt külek bütünlük yarpaqları tərpədir və onlar, sanki, yenə əvvəlki təravətini kəsb edirdi. Bundan başqa, xəyala gəlmeyən bir təhlükədən qorxması da gənc hindunun üzündə aydın əks olunmuşdu. Ucları suya salınmış budaqların yarpaqları istinin təsirindən o qədər az dəyişilmişdi ki, gənc irokez əlini bu yarpaqlara toxundursayıdı, yanılmış olduğunu qət edərdi. Nəhayət, o, öz şübhəsini yoxlamaq üçün iki budağı araladı və bir addım qabağa gedikdə qarşısında heykəl kimi hərəkətsiz dayanan qaçqınları gördü. İrokez diksindi, gözleri parıldadı və sinəsindən güclə eşidilən inilti səsi qopdu. Çinqaçquk tomahavkını qaldıraraq onu dəhşətli bir qüvvə ilə gənc döyüşçünün başına endirdi. İrokez qollarını yana açıb dal tərəfə səndələdi və şappılıtlı ilə çaya düşdü. Dərhal çayın iti axan suyu onun hələ ölümə can çekişən bədənini götürüb apardı. Delavar bu hindunun skalpını soyub götürmək üçün onun əlindən yapışmaq istədi, lakin buna müvəffəq olmadı, çünki su meyiti tez apardı və ondan yalnız qanlı iz qaldı.

Bütün bu əhvalat bir anda baş verdi və təcrübəsiz adamları çəş-qınlıq dəryasına qərq edə bilərdi, lakin Ləpirçi və onun yol yoldaşları belə adamlardan deyildilər. Onlar meşə mühəribələrinə alışmışdır. Casper basdırılmış budaqları qopararaq yavaşca dedi:

– İndi bir saniyə belə yubanmaq olmaz. Mister Kap, əgər bacınız qızınızı xilas etmək istəyirsinizsə, siz də mənim kimi edin. Siz isə, Mabel, qayığın içində uzanın.

Casper sözünü qurtaran kimi cəld çaya atıldı və yüngül qayığın burun tərəfindən yapışdı. Hinduların gözündən oğurlanıb çay dirsəyindən xəlvətcə keçmək və beləliklə də, düşmənin əlindən sağ-salamat qurtarmaq lazım idi. Casper qayığı qabaq tərəfdən dartır, Kap



da onu daldan itələyirdi. Onlar çalışırdılar ki, sahildən uzaqlaşmasınlar. Ləpirçinin qayığı sahilin yaxınlığında idi və hamidən sonra üzüb getməli idi. Mogikan sıçrayıb sahilə çıxdı və düşməni güdmək üçün özünü meşənin içində verdi. Arouxəd işarə ilə Ləpirçini başa saldı ki, qayığı itələyib qabağa gətirsin və Casperin dalınca getsin. Bütün bu tədbirlər bir dəqiqədə başa çatdırıldı. Ləpirçi çay dirsəyindən keçib suyun iti axan yerinə çatdıqda qayığın birdən yüngülləşdiyini hiss etdi. Dönüb geri baxdıqda tuskaroranın öz arvadı ilə yox olduğunu gördü. Ləpirçi dərhal başa düşdü ki, tuskarora xain çıxmışdır. Lakin fikirləşməyə vaxt yox idi, çünki çayın aşağı tərəfindən bağırı səsləri eşidildi: gənc hindunun meyitini çayın iti axan suyu, yəqin ki, yoldaşları olan yerə gətirib çıxarmışdı. Tüfəng atəsi guruldadıqda Ləpirçi baxıb gördü ki, Casper qayığın dal tərəfində durmuş və çayın döngəsindən burulub onu keçir. Kap qayığın qabaq tərəfində oturmuşdu. Onların hər ikisi var qüvvəsilə avar çəkirdi ki, qayıq cəld getsin. Ləpirçi ətrafa quşbaxışı nəzər salaraq, çox tez qəti fikrə gəldi və bu fikri dərhal həyata keçirdi, çünki sərhəd müharibəsində baş verən gözlənilməz hadisələrə ondan daha yaxşı bələd olan yox idi. Ləpirçi öz qayığına arxa tərəfdən tullanıb mindi, çayı üzüb keçmək üçün gücü gəldikcə avar çəkə-çəkə qayığı suyun iti axan yerinə döndərdi. Bu yer Casperin olduğu yerdən xeyli aşağıda idi. Onun bədəni düşmən güllələri üçün hədəf oldu. O, çox yaxşı bilirdi ki, irokezlər hər necə olursa olsun, onun skalpını soyub aparmağa çalışacaqlar.

Ləpirçi əlindəki avari qüvvətlə qaldırıb suya vura-vura yoldaşını səslədi:

– Casper, çayla başıyxarı get! Özün də çalış ki, çayın o biri sahilindəki qızlağac kollarına yan alasan! Serjantın qızının salamat qalması qeydinə qalmağı bir dəqiqə belə unutma, o ki qaldı eclaf minqlərə, onların öhdəsindən İlərlə mən gələrəm.

Casper avarını havaya qaldırıb yellədərək bununla bildirdi ki, Ləpirçinin fikrini başa düşmüşdür. Bu zaman tüfənglərdən dalbadal güllə atılırdı. Bu güllələr irokezlərə daha yaxın olan qayıqda dayanmış adamın üstünə yağındırlırdı.

Ömrünün çox hissəsini meşənin tənha yerlərində keçirib özü ilə danışmağa adət etmiş Ləpirçi dilləndi:

– Hə, hə, tüfənglərinizi boşaldın, axmaqlar! Ağilli-başlı nişan almamış barıtınızı korlayın, biz də fürsət ələ keçirib yaxamızı əliniz-

dən qurtararıq. Vuruşma zamanı öyünmək yaramaz, bununla belə, mən deməliyəm ki, siz bostanda sərçələrə güllə atan şəhərlilərdən o qədər də fərqli deyilsiniz. – Bu vaxt minqlərin atdığı güllə Ləpirçinin başını yalayıb keçərək saçından bir çəngə qopardı. Ləpirçi başını bulayaraq: – Bax, buna mənim sözüm yoxdur! – dedi. – Ancaq lap bircə barmaq yan keçən gülləni atmaqdansa onu tüfəngdə saxlamaq daha yaxşıdır, bunun heç bir faydası yoxdur. Afərin, Casper! Əgər skalplarımızı burada qoymalı olsaq da, hər halda, serjantın gözəl qızını xilas etmək lazımdır.

Bu zaman Ləpirçi çayın ortasında, düşmənin, demək olar ki, lap qarşısında idi. Kapın və Casperin qüvvətli qolları ilə idarə edilən o biri qayıq isə Ləpirçinin göstərdiyi yerdə qarşı sahilə yan alındı. Qoca dənizçi qayıqda özünü toxtaq saxlayırdı, elə bil ki, ev şəraitində idi. Eyni zamanda, öz bacısı qızını ürəkdən istədiyi halda, öz canının hayına qalmağı da unutmurdu. Kap başqa cür döyüşlərdə bərk-dən-boşdan çıxmış və atışmağa alışmışdı. Kapla Casper birgə səylə daha bir neçə dəfə avar çəkdilər və qayıq cəld kolluğa girdi. Casper tez Mabeli qayıqdan düşürtdü. O dəqiqədən etibarən qaçqınların hər üçü təhlükəsiz yerdə daldalandı.

Ləpirçinin vəziyyəti belə deyildi. O, çox böyük təhlükə ilə üz-üzə gəlmışdı. Düşmənlərə yaxınlaşlığı dəqiqədə sahildəki irokezlərin çayla gələn irokezlərə qoşulmaları Ləpirçini daha çox təhlükə-yə saldı. Osveqo çayının enliliyi bu yerdə bir kabeltov qədərdir. Buna görə də, qayıq çayın ortası ilə gedərkən irokezlərin arası kəsilməyən çarpez atəsinə rast gəldi.

Belə bir həllədici dəqiqədə Ləpirçinin özünü itirməməsi və möhkəmliyi onun çox karına gəldi. O biliirdi ki, labüb ölümündən xilas olmaq üçün daim hərəkətdə olmalıdır, çünkü irokezlər hərəkətsiz hədəfə bu qədər yaxından atəş açsalar, onların güllələri boşça çıxmaz. Lakin Ləpirçi qayığı düz sürsəydi, hindular onu güllə ilə vura bilərdilər, çünkü onlar məşədə xallı maralları vurmağa alışmışdır. Deməli, Ləpirçi irokezlərin güllələrindən yayınmaq üçün öz qayığının səmtini tez-tez dəyişdirməli, onu gah çayın axarına ox sürətılı sürməli, gah da qəflətən dayandırıb çayın axarına qarşı başıyxarı bir neçə yard aparmalı idi. Xoşbəxtlikdən irokezlər suda tüfənglərini doldura bilmirdilər, çayın sahillərində bitən sıx kolluq isə sahilə çıxmış qaçqınları görməyə qoymurdu. Beləliklə, Ləpirçi düşmənin



yağdırıldığı güllələrin altında gah çayla başısağdı, gah da suyun axarına qarşı gedə-gedə irokezlərdən bir qədər uzaqlaşırıdı. Bu anda Ləpirçinin təhlükəli vəziyyəti birdən-birə daha da ağırlaşdı. İrokezlərin keşikçi dəstəsi bu vaxt buraya gəlib çıxdı. Həmin dəstə ağların çayla başısağdı gedib-getmədiklərini güdüb öyrənməli idi.

Bu dəstədəki döyüşcülər irokezlərin bayaq dedikləri hindular idı. Onlar azi on nəfər olardı. Bu hinduların olduqları yerdə su üzə çıxan daşların üstünə və dayazlıqlara çox sürətlə cumaraq çayda aşırı əmələ gətirmişdi. Ləpirçi başa düşdü ki, qayığı çayın aşırı-mindan keçirsə, su onu hökmən irokezlərin pusquda olduqları yerə atar. Qayıq aşırımdan keçsəydi, iti axan çay qayığı çox qüvvətlə aparardı, daşlar isə qayığın yolunu hər tərəfdən kəsərdi. Belə halda, Ləpirçi mütləq məhv olardı, ya da əsir düşərdi. Ləpirçi düşmən olan sahilin qarşı tərəfindəki qərb sahilinə çatmağa çox çalışırdı. Lakin bu, insanın gücü çatmayan bir iş idi. Əgər Ləpirçi çayın axarına qarşı getsəydi, qayığın sürətini azaldardı, bunun da nəticəsində düşzzəmən onu haqlaya bilərdi. Ləpirçi belə bir çıxılmaz vəziyyətdə də özünü itirmədi, buna görə də son dərəcə təhlükəli bir işə cürətlə girdi. O, daşların arası ilə axan çay qolundan keçmək əvəzinə, qayığı çayın dayaz yerinə tərəf döndərdi və oraya çatdıqda uzun lüləli tūfəngini götürüb özünü suya atdı. Ləpirçi bir daşın üstündən o birisinin üstünə tullana-tullana yavaş-yavaş qərb sahilinə yaxınlaşırıdı. Onun tərk etdiyi qayıq sürətlə çay aşırımına tərəf yönəldi. O gah daşların üstünə çıxır, gah su ilə dolur, gah da suyunu boşaldaraq, yenə yoluna davam edirdi. Axırda qayıq irokezlər olan yerdən bir neçə sajen aralı sahile toxundu.

Lakin Ləpirçi təhlükədən hələ xilas olmamışdı. Doğrudur, hindular Ləpirçinin cəsurluğuna və zirəklilikinə valeh olaraq bir neçə dəqiqə hələ yerlərində mat qaldılar. Lakin çox kecmədi ki, irokezlər yenidən tūfəngle güllə atmağa başladılar. Ləpirçinin başının üstündən keçən güllələrin viylitisi dalğaların gurultusuna qarışdı. Güllələr onun palta-rını bir neçə yerdən deşmişdi, lakin bədəninə əsla toxunmamışdı.

Ləpirçi çayın bəzi yerlərində sinəsinədək suyun içi ilə getməli olurdu. Belə halda tūfəngini və atəş sursatını başından yuxarı qaldırırdı. Bu, çox yorucu idi. Odur ki, Ləpirçi suyun içindən qalxan və başı tamamilə quru olan böyük bir daşa rast gəldikdə çox sevindi. Barıtla dolu buynuzu daşın üstünə qoydu, özünü güllədən qorumaq üçün

daşın dalında gizlendi. Çayın qərb sahili Ləpirçidən cəmi əlli addım uzaqda idi, lakin Ləpirçi lal axan tutqun suya nəzər saldıqda başa düşdü ki, çayın qərb sahilinə ancaq üzə-üzə keçmək mümkündür.

Hindular atəşi bir neçə dəqiqəliyə dayandırdılar. Onlar Ləpirçinin tərk etdiyi qayıqın başına toplaşdırılar və qayıqdakı avarları gör-dükədə çayı keçmək fikrinə düşdülər. Bu zaman çayın sol sahilindəki kolluqdan səs gəldi:

– Ləpirçi!

– Nə istəyirsən, Casper!

– Özünə ürək ver! Qorxma, dostların yaxındadır, irokezlərdən hər hansı biri çayın bu tayına keçməyə cürət etsə, canını salamat qurtara bilməz. Gəl, sən tüfəngini daşın üstündə qoy qalsın, özün isə üzə-üzə bizim yanımıza gəl. Hələ nə qədər ki o əclaflar qayığı suyun dərin yerinə gətirib çıxarmamışlar, sən özünü bizə çatdırıa bilərsən.

– Meşələr sakını barıti və güləsi qurtarmayınca heç zaman tüfəngindən əl çəkməz. Bilirsənmi, Şirin Su, mən bu gün hələ bircə dəfə də gülə atmamışam, özümü bu əclaflara tanıtmayınca onlardan əl çəkən deyiləm. Suyun içində ayaqlarına heç nə olmaz. Bunu da deyim ki, əclaf Arouxedi o avaraların arasında gördüm. Arouxed “vəfali” çıxdığına görə mükafata layiqdir, mən də onun üçün belə mükafatı əsirgəmərəm. Ümidvaram ki, sən serjantın qızını buraya, gülə qabağına gətirməmisən, elədirmi?

– Qiza, hər halda, indi heç bir qorxu yoxdur. Ancaq onun salamat qalması düşmənin çayı üzüb keçməsinə mane ola biləcəyimizdən asılıdır. İndi irokezlər bilirlər ki, biz çox deyilik, əgər üzüb buraya gəlsələr, yəqin ki, dəstələrinin bir hissəsini sahildə qoyacaqlar.

– Qayıqların qeydinə qalmaq sənin işindir, bala. Bilməlisən ki, mən ömründə, heç olmasa, bir dəfə qızıl balıq ovlamış minqlərin ən igidini bir avar qədər yaxına buraxacağam. Əgər minqlər çayı aşırı-mın yuxarısından üzüb keçsələr, biz də onlardan yuxarıda üzə-üzə bu canavarlarla ötüşə bilmərikmi?

– Mən sənə dedim ki, irokezlərin bir hissəsi, yəqin ki, o biri sahildə qalacaqdır. Sən özün də Mabeli bu irokezlərin güləsi qabağına vermək istərsənmi?

– Serjantın qızını xilas etmək lazımdır! – deyə Ləpirçi qətiyyətlə cavab verdi. – Sən haqlısan, Casper. Qız özünü minqlərin güləsi qabağına verməməlidir. Bəs biz nə edək? Əgər mümkünürsə,



çalışmaq lazımdır ki, minqlər çayı bir və ya iki saatdan tez üzüb keçə bilməsinlər, biz isə bu vaxt havanın qaranlıqlaşmasından istifadə edərik.

– Sənin fikrinə şərikkəm, Ləpirçi. Kaş kı bu baş tutaydı! Belə bir işə gücümüz çatarmı?

– Şəlalə ilə qarnizon arasında bizim qayıqlardan başqa heç bir gəmi yoxdur, qırmızıdərililər isə mənim karabının və sənin tüfənginin onlara təraf tuşlandığını görüb çaydan keçməyə cürət etməz-lər. Mən öyünmək istəmirəm, Casper, lakin bu yerlərdə çox yaxşı bilirlər ki, mənim “maralvuranımın” gülləsi çox nadir hallarda hədəf-dən yayınar.

– Sənin qoçaqlığın hər yerdə, haqlı olaraq, təriflənir, Ləpirçi, ancaq tüfəngi doldurmağa da axı vaxt lazımdır. İndi isə sən quruda, yaxşı sığınacaqdə deyilsən, deməli, heç də əlverişli olmayan şəraitdə vuruşmalısan. Əgər mənim qayığım səndə olsayıd, tüfəngini islatmadan bu sahilə üzüb gələ bilərdinmi?

– Qartal uçurmu? – deyə, Ləpirçi həmişəki kimi yenə səssizcə gülüb cavab verdi. – Suda özünü təhlükə qarşısında qoymaq ağılsızlıq olardı. Görürəm, bu murdar həriflər yenə barıt və güllələrini işə salmaq istəyirlər.

– Təhlükədən uzaqlaşmaq olar. Mister Kap qayığa yaxınlaşar və budaqlardan birini qırıb suya atar. Görək çayın axarı həmin budağı daldalandığın daşın yanına gətirəcəkdir. Görürsənmi, budaq sudadır! Əgər budaq üzə-üzə sənin yanına gəlib çatsa, əlini qaldırsan. Onda Kap qayığı itələyib suya salar. Əgər qayıq yan keçsə və sən də onu tuta bilməsən, geriyə gələn cərəyan qayığı vurub sahilə çıxarar, onda mən onu asanlıqla tutaram.

Çayın getdikcə daha sürətlə apardığı budaq, nəhayət, gəlib daşa yetişəndə Casper hələ də danışındı. Ləpirçi budağı tutub yuxarı qaldırdı və Casperin fikrinin baş tutduğunu bildirdi. Budağın ardınca qayığı suya buraxdılar. Ləpirçi də onu dərhal tutdu.

Bələdçi gülümsəyərək dedi:

– Bu çox ustalılıqla düşünülmüşdür! Sərhəd həyatına alışmağın xeyri budur, Casper! Sənin təbiətin səni suya, mənim təbiətim isə məni meşəyə çəkir. İndi qoy o dələduz minqlər tüfənglərinin çaxmayığını ayağa çəkib nişan alsınlar, əliyalın adama güllə atmaq üçün belə fürsət heç vaxt onların əlinə düşməyəcəkdir.

– Qayıçı sahilə tərəf itələ, sonra atıl min ona və onun içində uzan. Əbəs yerə özünü bilə-bilə oda atmaq axmaqlıqdır.

– Düşmənlər mənimlə üz-üzə gəlməkdən çəkinməyəndə, mən onlarla kişi kimi üz-üzə durmağı sevirəm! – deyə Ləpirçi iftixarla cavab verdi.

– Bəs Mabel!

– Düz deyirsən, bala, düz deyirsən! Serjantın qızını xilas etmək lazımdır, özü də sən deyən kimi, əbəs yerə özünü bilə-bilə oda atmaq yaramaz, yoxsa, ağılsız uşağa tay olarsan. İndi dayandığın yerdə əlini uzatsan, qayığa çatarmı?

– Əlbəttə,ancaq qayıçı gərək bərk itələyəssən.

Ləpirçi qayıçı var gücü ilə itələdi. Yüngül qayıq sahilədək olan məsafəni tez üzüb keçdi. Qayıq Casperə yaxınlaşdıqda Casper onu tutdu. Ləpirçi ilə Casper bircə dəqiqədə qayıçı təhlükəsiz yerdə qoyub kolların arasında münasib mövqə seçdilər və uzun ayrılıqdan sonra təpişan iki yoldaş kimi bir-birinin əlini sıxıldılar.

– İndi görək, Casper, “maralvuran” öz dişlərini qıcırtığı bir vaxtda bu minqlərdən hansı birisi Osveqo çayını üzüb keçməyə cürət edəcəkdir. Sən tūfəng atmaqdən daha çox avar çəkməyə, sükana və yelkənə isnişmişən, lakin sən qorxu bilməyən, qolu qüvvətli bir adamsan, bunun isə döyüsdə çox böyük əhəmiyyəti vardır.

– Mən Mabeli qoruyacağam, – deyə Casper xatircəmliliklə cavab verdi.

– Dündür, dündür! Biz gərək serjantın qızını qoruyaq. Casper, səni həmişə sevmişəm, indi isə bütün gücündən öz canını qorumaq üçün istifadə etməli olduğun bir vaxtda bu zavallı qızın hayına qaldığın üçün sənə olan məhəbbətim qat-qat artır. Ora bax, Casper! Əclafların üçü qayığa minir. Yəqin, onlar elə güman edirlər ki, biz qaçıb getmişik. Yoxsa onlar mənim “maralvuranım”la üz-üzə dayanıqları halda, çaydan keçməyə cürət etməzdilər.

İrokezlər, doğrudan da, Osveqo çayını üzüb keçmək fikrində idilər, çox ustalıqla gizlənən Ləpirçini və onun dostunu görmürdülər və güman edirdilər ki, onlar qaçmaqla özlərini xilas etməyə çalışırlar. Əgər Mabel Ləpirçinin və Casperin himayəsində olsaydı, bu adamlar doğrudan da oradan qaçıb uzaqlaşardılar, çünkü onlar meşə mühabibələrinə yaxşı bələd idilər və başa düşürdülər ki, qızı xilas etmək üçün yeganə çarə çaydan keçən yolu kəsməkdir.



Qayıqda, Ləpirçinin dediyi kimi, üç irokez döyüşçüsü var idi: onların iki nəfəri diz üstə oturmuşdu və əllərindəki tüfəngləri hazır saxlamışdı; üçüncü döyüşçü qayığın dal tərəfində dayanıb onu avarla sürürdü. İrokezlər çayı aşırımin yuxarısından keçmək üçün suyun axarı ilə başıyuşarı gəlirdilər, çünki aşırımdan yuxarı çay yavaş axırdı. Avar çəkən minq bu işin yaxşıca ustası idi. O, avar çəkdikcə yüngül qayıq havada uçan quş lələyi kimi bərk gedirdi.

Səbirsizlikdən tir-tir əsən Casper yavaşca:

– Güllə atmaq vaxtı çatmamışmı? – deyə soruşdu.

– Hələ vaxtı deyil, bala, hələ vaxtı deyil! Onlar yalnız üç nəfərdir, əgər mister Kap kəmərindəki tapançasını işə salarsa, biz hətta minqlərin sahilə çıxmalarına imkan verərik və onda qayığımızı qaytararıq.

– Bəs Mabel?

– Serjantın qızından xatircəm ola bilərik. Sən mənə dedin ki, qız ağaçın boş koğuşundadır, salamat yerdədir, koğuşu isə göyəm kolu görməyə qoymur. Əgər sən ağaçın dövrəsində izləri itirmisənə, qız düz bir ay ağaçın koğuşunda sağ-salamat qalib minqləri azdırı bilər.

– Arxayın olmaq olmaz. Mən istərdim ki, qız bizim yaxınlığımızda olsun.

– Axı nə üçün, Şirin Su? Qızın gözəl başını və çırpınan ürəyini güllə qabağına vermək üçün mü? Yox, yox, indiki yerində qalsa, başı salamat olar!

– Buna arxayın deyiləm. Biz də dövrəmizə basdırıldığımız budaqların dalında gizlənəndə elə xəyal edirdik ki, əmin-amanlıqdayıq, ancaq minqlər bizi tapdırılar.

– O məlun minq bizi axtarmağa gəldiyi üçün yaxşıca cəzasına çatdı! Bu dələduzlar da cəzalarına çatarlar, əgər...

Ləpirçi səsini kəsdi, çünki bu zaman güllə səsi eşidildi. Qayığın arxa tərəfində dayanmış hindu titrəyib sıçradı və əlindeki avarla birlikdə suya yixıldı... Çayın şərq sahilindəki kolluqdan qalxan tüstü bir azdan sonra havada əriyib yox oldu.

– O hərifi vurub yxan Böyük İlan idi! – deyə Ləpirçi fərəhlə diləndi. – Delavarların heç biri bizim bu İlan kimi igid və vəfali olmaşıdır. Ancaq yaxşı olardı ki, İlan hay-haray qoparmayaydı... Yəqin ki, bizim vəziyyətimizdən onun xəbəri yoxdur, ola da bilməzdi!

Sükançısı vurulmuş qayığı iti axan su dərhal götürüb apardı. Qayıqdakı iki başqa hindu vahiməyə düşərək ətrafa göz gəzdirir və coşqun suyun qəzəbinə qarşı mübarizədə aciz görünürdülər. Çinqaç-qukun bəxtindən irokezlərin başı qayıqda baş alıb gedən iki yoldaşlarına qarışmışdı, yoxsa, Çinqaçqukun işi bitərdi, irokezlərin əlin-dən sağ qurtarmazdı. İrokezlərin heç biri yerindən tərpənmədi. Onların hamısının gözü qayıqda idi. İti axan su yüngül qayığı elə bərk yırğalamağa və fırlatmağa başladı ki, qayıqdakı iki irokez yixilmamaq üçün qayığın içində uzanmağa məcbur oldu. Bu tədbir çox kara gəlmədi, çünki qayıq daşa toxunaraq ağızı üstə çevrildi, onun içindəki irokez döyüşçüləri isə çaya düşdülər. Çayın aşırımlarında su adətən dərin olmur, yalnız suyun qollara ayrıldığı yerlərdə çay dərinləşir, buna görə də qayıqdan yixilib suya düşən irokezlər batmadılar. Lakin onlar silahlarını itirmişdilər və sahilə çatmaq üçün gah suda yeriməli, gah da lazım olanda üzə-üzə getməli olurdular. Qayıq çayın ortasındaki daşa ilişib qaldı. İndi nə yolcular, nə də onları təqib edənlər bu qayıqdan istifadə edə bilməzdilər.

Qayıqdan yixilmiş iki irokez qurşağadək suda yeriyən zaman Casper dedi:

– Bundan yaxşı fürsət olmaz, Ləpirçi! Mən onların birinin işinə baxaram, o biri isə sənin boynuna.

Casper sözünü qurtaran kimi atəş açdı, lakin baş vermiş hadisə-lərdən həyəcanlığı üçün onun əli titrədi. Hər iki irokez sağ-salamat qalmışdı və əllərini qaldıraraq Casperin sərrast atəş açmamasına güldü. Ləpirçi güllə atmadi. O dedi:

– Yox, yox, Şirin Su, düşmənin qanını əbəs yerə tökmərəm. Gülləm sazdır, tüfəngim möhkəmcə sümbələnib doldurulmuşdur, buna görə də gülləyə heyfim gəlir, onu ancaq çox vacib olanda atacağam. Düzünü deməliyəm ki, həm delavarlarla dostlaşdığınıma görə minqləri sevmirəm, həm də bu qudlurlardan hər hansı birinin öldürməsinin vacib olduğunu yəqin etməyincə ona heç zaman güllə atmaram. Mən heç vaxt yalnız əylənmək xatırınə maral öldürməmişəm. Darıxma! “Maralvuran” yenə də lazım olacaqdır, onda İlənin dadına çatarıq. Özün gördün ki, bu adam əclaf minqlərin lap yaxınlığında olduğunu onlara cürətlə bildirdi. Ora bax! Minqlərin biri sahibin yaxınlığında girələnir, elə bil ki, müşovula güllə atmaq üçün qırılmış ağacın dalında gizlənən qarnizon uşağıdır.



Ləpirçi, haqqında danışdığı hindunu barmağı ilə göstərdi, Casper də onu gördü. İrokezlərin bu gənc döyüşçüsü özünü göstərmək arzusu ilə yoldaşlarından dalda qalmışdı və Çinqaçqukun gizləndiyi kolluğa yaxınlaşırıdı. Öz düşmənlərinin qəsdən qayğısızlıq göstərmələrini görüb aldanan İlhan həmin irokezi o qədər yaxına buraxmışdı ki, indi o, Çinqaçquku görə bılardı. Hindunun hərəkətlərindən aydın olurdu ki, güllə atmağa hazırlaşır. Çinqaçquk, irokezlər və iki ağ adam bərabərəfli üçbucaq vəziyyətində dayanmışdır, bu üçbucağın hər bir tərəfinin yüz yard qədər uzunluğu var idi.

Ləpirçi gənc hindu döyüşçüsünü bir dəqiqə belə gözdən qoymurdu. O dedi:

– İlhan buralarda olmalıdır. Görünür, düşməni yaxşı izləmir, yoxsa məlun minqin bu qədər yaxınlaşmasına yol verməzdi.

– Oraya bax, – deyə Casper çayı gösterdi, – delavarın öldürdüyü hindunun meyitini görürsənmi? Su onu daşların arasına gətirib çıxarmışdır. İndi onun başı və ciyinləri sudan çıxmışdır.

– Təəccübülu deyil, bala, təəccübülu deyil! Canı çıxmış insan bədəni də qol-budağı qırılmış ağaç kimi bir şeydir. Bu irokez indi, əlbəttə, heç kəsə yamanlıq edə bilməz. Ancaq bu qabaq tərəfdəki qorxaq vəhşi, deyəsən, mənim vəfali dostumun skalpını soyub aparmaq xəyalına düşmüştür.

Ləpirçi səsini kəsib çox uzun lüləsi olan silahını qaldırdı və onu ciyinə sixaraq atəş açdı. İrokezin Çinqaçquku nişan aldığı saniyədə “maralvuranın” ölüm gətirən gülləsi irokezi haqladı. İrokezin də tüfəngindən atəş açıldı, lakin onun gülləsi havaya getdi, özü isə kolluğa yixildi. İndi o ya öldürülmüşdü, ya da ağır yaralanmışdı.

Ləpirçi:

– Təqsir bu əclafın özündədir! – dedi və qaş-qabağını töküb tüfənginin qundağını yerə söykəyərək, onu çox səylə doldurmağa başladı. – Biz hələ uşaqlıqdan Çinqaçqukla dostlaşmışıq, onunla birlikdə Qorikanda, Moxaukda, Ontarioda və bizim torpaqları fransızların torpaqlarından ayıran bütün qanlı sərhədlərdə vuruşmuşuq. O axmaq irokez, yoxsa, elə xəyal edirdi ki, mən dostumun pusqudan öldürülməsinə kənardan sakitcə durub baxacağam!

– İlhanın biziş elədiyi bu böyük yaxşılığın əvəzini çıxarıq. Ora bax, Ləpirçi, əclaflar əl-ayağa düşmüşlər. Onlar geri çekilişlər və özlərinə

siğınacaq axtarırlar, yəqin ki, gülləmizin o biri sahilə çatdığını görüb qorxuya düşmüşlər.

– Bu, hələ harasıdır, Casper, bu ki boş şeydir! Sən on altıncı polk-dan soruşsan, başımıza dolu kimi güllə yağıdrıldıqı bir dəqiqədə “maralvuranın” nələr elədiyini sənə danışarlar. İndi atdığım güllə isə elə bir şey deyildi. Ağlışız avara öz ayağı ilə ölümü özünə cəlb etmişdi.

– O nədir? Bizim sahilə tərəf üzə-üzə gəlir, itdir, yoxsa maraldır?

Ləpirçi diksindi, çünkü, doğrudan da, gördü ki, aşırımdan bir qədər yuxarıda nə isə üzə-üzə gəlir, ancaq sahilə çox yavaş yaxınlaşır, çünkü orada su iti axır. Ləpirçi ilə Casper düşmənin hərbi hiylə işlətməsini güman edərək sudakı yad adamin hər bir hərəkətini çox diqqətlə izləməyə başladılar.

Casper:

– O, nəyi isə itələyə-itələyə qabağına salıb gətirir, – dedi.

– Onun başı küləyin çay axarı ilə qovub apardığı kola oxşayır.

– Bu, hinduların kələyidir, ancaq mərdlik və namuskarlıq onların hiyləsinə üstün gələcəkdir.

Yad adam sahilə yaxınlaşdıqca bu iki dost onun haqqındaki fikirlərinin düzgün olmasına şübhələnməyə başladı. Yad adam çayın yalnız üçdə iki hissəsini üzüb keçdikdən sonra dostlar əsl həqiqəti öyrənə bildilər. Ləpirçi səssizcə, lakin ürəkdən gülərək:

– Öz canıma and içirəm ki, bu, Böyük İlandır, – dedi. – O, budaqlardan hörüb düzəltdiyi örtüklə başını gizlətmüşdir, barit qabını budaqlara bərkmiş, silahını isə ağac kötüyünə bağlayıb itələyə-itələyə gətirir... Tey mahalında, qanımıza susayan minqlərin gözü qabağında mənim və İlənin başına belə işlər çox gəlmışdır!

– Doğrudanmı, bu İləndir, Ləpirçi? Mən onun heç bir nişanəsini taniya bilmirəm.

– Heç bir nişanəsinimi? Hindunu məgər nişanəsinə görə tanıyırlar? Yox, yox, bala, mən Çinqaçquku üzünə çekdiyi boyaqlara görə tanıyıram. Delavarlardan başqa heç kəs üzünü belə boyamır. Casper, sənin göldə üzən gəminin nişanı müqəddəs Georq xaçı olduğu kimi və ya fransız qayıqlarının nişanı balıq sümüklərindən və çöl quşu ətindən üstünə ləkə düşən dəsmaldan ibarət olduğu kimi, bizim bu delavarın da öz rəngləri vardır. İndi sən buradan onun gözlərini görə bilərsən... Onun baxışı əsl rəhbər baxışıdır! Ancaq, Şirin Su, bunu da bilməlisən ki, Çinqaçquk döyüşdə nə qədər amansız



olsa da, zahirən nə qədər sakit və təmkinli görünsə də, bəzən gözlərindən yaş yağış kimi tökülür. Mənə inan, onun qırmızı dərisinin altındakı ürəyi səmimi və namusludur.

– Heç kəs buna şübhə etmir.

– Mən isə bunu ləp yəqin bilirəm, – deyə Ləpirçi iftixarla əlavə etdi, – çünki mən onun dərdinə də, sevincinə də şərik olmuşam! Mən onu çox ağır sıxıntı çəkdiyi dəqiqələrdə də, şadlıq keçirdiyi dəqiqələrdə də görmüşəm. Səs eləmə! Mən piçıldıya-piçıldıya bir adamı o birinə təriflədiyim üçün şəhərlilərə çox oxşayıram. Ünütma ki, İlən çox yaxşı eşidir. Bilir ki, onu sevirəm, həmişə onu tərifləyirəm, ancaq elə tərifləyirəm ki, dediyim sözləri özü eşitməsin. Bilməlisən ki, delavar işgəncə sütununa bağlandıqda düşmənin qarşısında son dərəcə öyünsə də, əslində çox sadə adamdır.

Bu zaman Büyük İlən hər iki yoldaşının dayandığı tərəfdən sahiyə yaxınlaşdı.

Sudan çıxdıqda it kimi silkindi və həmişəki kimi yenə:

– Xuq! – dedi.

ALTINCI FƏSİL

Ləpirçi rəhbərə yaxınlaşdı və ona öz döyüşkən qəbiləsinin dilində müraciət etdi.

– Çinqaçquk, bir düjün minqə qarşı təkbaşına sənin pusqu düzəltməyin ağıllı iş idimi? – deyə Ləpirçi onu danlamağa başladı.
– Doğrudur, “maralvuran”dan atdığım güllə tək-tək hallarda boşça çıxır, lakin unutma ki, Osveqonun bir sahili o biri sahilindən çox uzaqdadır, o əclaflar isə kolun içindən yalnız başlarını və ciyinlərini göstərirler, belə vəziyyətdə onlara atəş açan az təcrübəli adamın gülləsi yayına bilərdi. Sən, rəhbər, gərək bu barədə qabaqcadan, hökmən qabaqcadan fikirləşəydin!

– Büyük İlən Mogikan döyüşcüsüdür. Hərbi şəraitdə o yalnız düşmənlərini görür, onun ulu babaları da suların axdığı vaxtdan etibarən həmişə minqlərin arxasında olmuşdur.

– Sənin bacarığına bələdəm və hörmət edirəm, lakin döyüşü üçün həm igidlik, həm də ehtiyatlı olmaq eyni dərəcədə vacibdir.

Əgər o məlun irokezlərin başı suda çapalayan yoldaşlarına qarışma-sayıdı, onlar sənin təzəcə izini tutub yerini çox tez tapardılar.

Casper rəhbərin qəflətən Ləpirçidən ayrılib sahilə tərəf getdiyini və elə bil ki, yenə özünü çaya atmaq istədiyini gördükdə soruşdu:

– Delavar nə fikirdədir? Yəqin ki, səfehlik edib o biri sahilə, yadından çıxardığı gərəksiz bir şeyi gətirməyə getməz, eləmi?

– Yox, yox, o nəinki igiddir, həm də ehtiyatlıdır, ancaq axırıncı pusquda ehtiyatlı olmayı yaddan çıxarmışdı. Mənə bax, Casper, – deyə Ləpirçi onu kənara çəkərək əlavə etdi, – mənə bax, Çinqaç-quk bizim kimi ağ adam deyildir. O, mogikan rəhbəridir, özünün də qabiliyyəti və vərdişləri vardır. Əgər sənə əsla oxşamayan adamlar-la oturub-durarsansa, onların öz təbiətlərinə uyğun gələn adətlərini gözləmələrinə gərək irad tutmayasan. Kral əsgəri and badəsi içəndə sən ona mane olmaq istəsən, cəhdin baş tutmaz, centlmen çərəz-sevir, bax, o gözəl qızı isə qəşəng geyim lazımdır, sən onları nə çərəz-dən, nə də yaraşıqlı geyimdən vaz keçməyə vadar edə bilməzsən. Hindunun təbiəti və meyilləri isə daha qüvvətlidir.

– Axi o, nə etmək istəyir? Ona bax! Delavar daşların arasında qalan meyitə tərəf üzüb gedir... Axi o, niyə yenə özünü oda atır?

– Şərəf xatirinə, şöhrət və yaxşı ad çıxarmaq xatirinə. O da dəni-zin o tayındakı rahat mənzillərini buraxıb quş əti yemək və fransız-larla vuruşmaq üçün buraya gələn adlı-sanlı cənablar kimi edir.

– İndi səni başa düşdüm... Sənin dostun skalp soymağa gedir, doğrudurmu?

– Bunu qırmızıdərili adamin şərəfi tələb edir. Qoy bildiyi kimi eləsin. Biz ağ adamlarıq, buna görə də düşmən meyitini şikəst etmək bizə qəribə gəlir. Lakin qırmızıdərili adamin şərəfi bunu tələb edir. Ola bilsin ki, Şirin Su, sənə təəccübüllü gəlir, lakin adamların, adlı-sanlı və şöhrətli adamların da şərəf haqqında ən qəribə və gülünc sözlər dediklərini eşitmışəm... Bəli-bəli, ağ adamlardan da!

– Böyük İlən özünü düşmən güllələrinin qabağına fədakarlıqla verir, yalnız ona görə ki, öldürülmüş irokezin skalpını soysun. Bu isə çox çətinliklə qazandığımız üstünlüyün əlimizdən çıxmاسına səbəb ola bilər.

– O, başqa fikirdədir, Casper. Böyük İləndən soruşsan, deyər ki, bu ölümün skalpına yiylənmək leş-leşə soykənən düşmən meyitlərinin başının dərisini soymamış döyüş meydanını tərk etməkdən qat-qat şərəflidir. Bilirsənmi, fransızlarla son vuruşmamızda altmışinci



polkun kapitani (o, çox gözəl oğlan idi) yalnız üç girvənkəlik topu ələ keçirmək xatırınə canından keçmişdi! O güman edirdi ki, bunu şərəf tələb edir. Ölümçül yaralanan gənc bir giziri gördüm. Öz əsgəri hissəsinin bayrağına bürünmüşdü, onu qan aparırdı, bu vəziyyətdə ölürdü və elə xəyal edirdi ki, çox yumşaq, camış dərisindən də yumşaq bir şeyin üstündə uzanmışdır.

– Düzdür, başa düşürəm ki, şərəf öz bayrağını qorumağı tələb edir.

– Nə olar ki! Bu skalp da Çinqaçqukun bayrağıdır. Onu saxlayacaqdır ki, övladlarının uşaqlarına göstərsin. Eh, mən nə danışıram! – deyə Ləpirçi əlavə edib fikrə getdi. Sonra dedi: – Axi bu qoca mogikanın gövdəsində bircə zoğ belə qalmamışdır. Onun nə uşaqları var ki, hərbi qənimətlərə sahib dursunlar, nə də qəbiləsi var ki, öz övladının igidiliklərilə fəxr etsin. Çinqaçquk bu böyük dünyada tək-tənəhadır, bununla belə, öz təbiətini və adətlərini dəyişdirmir. Casper, sən başa düşürsənmi ki, belə şeylərin özündə də nəcib, hörmətə layiq bir incəlik vardır?

Bu zaman irokezler yamanca hay-küy qaldırdılar; sonra bir neçə dəfə tūfəng atəşi açıldı. İrokezler çox çalışırdılar ki, delavarı tutsunlar və öldürilmiş irokezin skalpını soymasına mane olsunlar. İrokezler suya girdilər, onların bəziləri suyun iti axan yerindən keçə biləcəklərinə ümid edərək, çayın aşırımına yüz addım yaxınlaşdılar. Çinqaçquk özü haqqında fikirləşmirdi. İndi o, çoxdan alışdığı işi cəld və ustalıqla qurtarıb sağ-salamat geri qayıdır, ələ keçirdiyi qəniməti havada firlada-firlada öz qələbəsini qulaq batıran qorxunc qışqırtı ilə səsləyirdi... Bu dəhşətli şadlıq bağırtısı meşələrin sükuta dalmış tağlarında və çayın əmələ gətirdiyi uzun talada əks etdi. Mabel bu səsi eşidərkən qorxub başını əydi, onun dayısı isə az qaldı ki, qaçsın.

Casper ikrah hissi doğuran bu dəhşətli səsi eşitməmək üçün barmaqları ilə qulaqlarını tixayaraq:

– Mən hələ heç zaman belə bağırtı eşitməmişəm! – dedi.

– Bu, onların müsiqisidir, bala, – deyə Ləpirçi soyuqqanlılıqla cavab verdi. – Onlar baraban və fleyta, şeypur və ney çalmaq əvəzinə belə bağırırlar. Onlar bunsuz keçinməzlər: bu səslər hindularda qəzəb oyadır, onları qana susadır. Gəncliyimdə mənə də bu səslər dəhşətli gəlirdi, lakin indi qulağım quşların nəğməsi kimi bu səslərə də alışmışdır. İndi Böyük İlən arzusuna çatmışdır... Budur o, soyduğu skalpı qurşağına sancıb geri qayıdır.

Casper sudan çıxan delavarı görerkən üzünü ikrahla ondan döndərdi. Ləpirçi isə öz dostuna laqeydcə baxırdı, elə bil, dostu adicə bir iş görmüşdü. Delavarın üzündə indi həyəcan əsla sezilmirdi. O, vüqarla yoldaşlarına nəzər saldı, paltarının suyunu sıxmaq və tūfəngini doldurmaq üçün özünü kolluğa verdi. Ləpirçi yoldaşına müraciət edərək:

— Casper, get, — dedi, — get, mister Kapı tap və ondan xahiş et ki, gəlib bizə qoşulsun. Biz toplaşış məsləhətləşməyə vaxt itirə bilmərik: bircə dəqiqə ərzində plan tökməliyik, yoxsa minqlər fürsət ələ keçirib bizi tutarlar.

Casper Kapı çağırıldı, bir neçə dəqiqədən sonra onların dördü də sahildə toplaşdı. İndi minqlər onları əsla görmürdülər. Ancaq burası da var idi ki, onların belə yerdə gizlənməsi düşməni izləmələrinə mane olurdu.

Axşam düşürdü. Gecə yaxınlaşırıdı, bütün əlamətlərə görə güman etmək olardı ki, gecə çox qaranlıq olacaqdır. Günəş çıxdan batmışdır və toran tez qovuşurdu. Yolcular bütün ümidilarını bu qaranlığa bağlamışdilar, halbuki qaranlıq düşmənlərin nə etdiklərini görməyə qoymur, buna görə də müəyyən dərəcədə təhlükəli idi.

Ləpirçi yoldaşlarına müraciət etdi:

— Əlbir və qətiyyətlə iş görmək, səbirlə fikirləşib plan hazırlamaq vaxtı çatmışdır, dostlar. Bir saatdan sonra meşələr gecənin qaranlığına gömüləcəkdir. Biz bu qaranlıqdan istifadə edib qalaya yollana bilərik. Siz bu barədə nə fikirdəsiniz, mister Kap? Doğrudur, meşədə vuruşmaq və lazımlı gəldikdə geri çekilmək qaydalarını o qədər də yaxşı bilmirsiniz, lakin yaşça bizdən böyük olduğunuz üçün birinci söz sizindir.

— Mabel ilə yaxın qohumluğum da belə halda nəzərə alınmalıdır.

— Mən bu barədə bir şey deyə bilmərəm. Səadət elə bir şeydir ki, onun anadangəlmə olmasının, ona meyil göstərilməsinin və ya ağlın hökmündən yaranmasının o qədər də əhəmiyyəti yoxdur. Büyük İlani demirəm, ancaq Casperlə mən serjantın qızını öz atası kimi qorumağa hazırlıq. Mən doğrumu deyirəm, cavan oğlan?

— Əlbəttə, Mabel mənə bel bağlaya bilər! Son damcı qanımadək onu müdafiə edəcəyəm! — deyə Casper yavaş səslə, lakin səmimi cavab verdi.



— Afərin, afərin! — deyə qızın dayısı Casperin sözünü kəsdi. — Gəlin bu barədə mübahisə etməyək, çünki mənə elə gəlir ki, sizin hər biriniz Mabelə kömək etməyə çox həvəslə razısanız. Mənim fikrimcə, qasqaralar kimi düşmən keşikçilərinin gözlərindən yayınmaq üçün qayığa minib körpüyə tərəf, həm də külək və dəniz dalğaları mane olmasa, mümkün qədər cəld getməliyik.

— Bunu demək asandır, amma həyata keçirmək o qədər də asan deyildir, — deyə Ləpirçi cavab verdi. — Meşəyə nisbətən suda bizim üçün daha böyük təhlükə vardır. Bundan başqa, bir az aşağıda suyun yolunu çay aşırımı kəsir, o qədər də inamım yoxdur ki, hətta Casperin özü qayığı qaranlıqda aşırımdan sağ-salamat keçirə bilsin. De görək, cavan oğlan, sənin qoçaqlığına və bacarığına bel bağlaya bilərikmi?

— Mister Kapın fikrinə şərıkəm ki, qayıqla getməyimiz daha yaxşıdır. Mabel gecə vaxtı bataqlıqlardan və kötüklərin üstündən keçib gedə bilməz. Bunu da nəzərə alın ki, deyəsən, gecə çox qaranlıq olacaqdır. O ki qaldı mənə, suda ürəyim həmişə sakit olur və gözlərim yaxşı görür.

— Sən həmişə hünər göstərisən, cavan oğlan, gözlərin də gündöyen düzənliliklərdə çox, lakin meşələrdə az olan adamların gözləri qədər sərrastdır... Heyif ki, Ontarioda ağaclar bitmir, əgər bura da ağaçlıq olsaydı, belə bir düzənlilik ovçunu nə qədər sevindirərdi! Sizin məsləhətlərinizə gəldikdə, bu məsləhətlərin bəziləri xeyirlidir, bəzilərinə isə etiraz etmək olar. Suda iz qalmır...

Kap nəsihatçı adamlar kimi sözə başlayaraq:

— Bəs kilvater¹ haqqında nə deyirsiniz? — deyə soruşdu.

— O, nədir?

Casper:

— Gerisini de, gəlsin, — dedi. — Mister Kap elə zənn edir ki, bu saat okeandidir... Sən dedin ki, suda iz qalmır...

— Suda əsla iz qalmır, Şirin Su. Hər halda, bu çayda iz qalmaz. Deyə bilmərəm, dənizdə necə olur. Bundan başqa, qayığımız yün-güldür, ona minib çayın axarı ilə getmək çətin deyildir, belə səfər serjantın qızını yormaz. Bu, bir tərəfdən. O biri tərəfdən isə çayda, göy qübbəsindən başqa heç bir yerdə daldalanmaq mümkün deyildir. Aşırımdan, hətta gündüz də keçmək çətindir, halbuki buradan

¹ Kilvater — gedən gəminin arxasından yaranan şırnaq; indicə keçdiyi sular

su yolu ilə qarnizona hələ altı mil yol getmək lazımdır. Nəzərə alın ki, gecə vaxtı meşədə ləpir tapmaq o qədər də asan iş deyildir... Düzünü deməliyəm, Casper, belə şəraitdə məsləhət verməyə çətinlik çəkirəm.

– Mən İlənlə o biri qayığı buraya gətirmək üçün üzüb getsəm, necə olar? İkinci qayığı qaytarsaq, su yolu ilə gedə bilərik, qorxumuz da olmaz. Doğrudurmu?

– Buna söz ola bilməz! Ancaq gərək gözləyək hava lap qaranlıqlaşın. Əlbəttə, serjantın qızı aramızda olduğu üçün gecə vaxtı su yolu ilə getmək məsləhətdir. Aramızda qadın olmasaydı, o biri sahiləeki avaraları ələ salmaq, onlarla gizlənəpaç oynamaq bizim kimi qüvvətli və igid adamlara ləzzət verərdi. İndi de görüm, Casper, o biri qayığı bura gətirməyi öhdənə götürürsənmi? – deyə şöhrətpərəstlikdən tamamilə uzaq olan Ləpirçi soruşdu.

– Mabelə kömək edə bilən hər cür işi boynuma götürürəm.

– Bu, alicənablıqdır və zənnimcə, sən özün də təbiətcə alicənab adamsan. Odur, bax, lüt soyunmuş olan İlən da sənə kömək edər. O biri qayığı ələ keçirməyimizin bir xeyri də bu olar ki, düşmən bize dəyib-toxuna bilməz.

Yolcular minqlər tərəfdə qalan ikinci qayığı ələ keçirməyi qət etdirilər və çox yaxşı düşünülmüş bu planı yerinə yetirmək üçün hazırlıq görməyə başladılar. Gecə öz qara qanadlarını meşənin üstündə gərməkdə idi. Bütün hazırlıq qurtardıqda, çayın o biri sahilində heç bir şey görmək mümkün deyildi, çünki hava tamamilə qaranlıqlaşmışdı.

Yubanmaq olmazdı, əks halda, minqlər bu ensiz çayı üzüb keçmək üçün çarə düşünüb tapa bilərdilər. Buna görə də, Ləpirçi tez köçüb getmək istəyirdi. Casperlə Delavar çaya girdikləri zaman Ləpirçi Mabeli görmək üçün onun sığınacağına getdi və dedi ki, o, dayısı ilə birlikdə suyun iti axan yerinədək çayın axarı ilə getməlidir. Sonra Ləpirçi ona tapşırılan qayığa mindi. Qayığı da çayın həmin yerinə aparmaq lazım idi.

Az sonra Ləpirçi sahilə yan aldı. Mabel ilə Kap qayığa minib həmişəki yerlərində oturdular, Ləpirçi isə qayığın arxa tərəfində dayanıb budaqdan yapışdı. O qorxurdu ki, çayın axarı qayığı götürüb aparsın. Ləpirçi dostlarının aqibəti üçün çox narahat olduğuna görə sıxıntılı dəqiqələr keçirməli oldu.



Bu zaman Casperlə Çinqaçquk çayın aşırımına çatmaq üçün onun iti axan dərin yerini üzə-üzə keçirdilər. Onlar aşırıma çatsayıdalar, yeriyə-yeriyə gedə bilərdilər. Az sonra onların ayağı çayın dibinə dəydi. Bu zaman onlar əl-ələ verib yavaş-yavaş və çox ehtiyatla qayığa tərəf getdilər (onlar qayığın məhz o tərəfdə olduğunu zənn edirdilər). Lakin hava o qədər qaranlıq idi ki, onlar heç bir şey görmürdürlər. Buna görə də, fəhmlə, instinktlə getməli oldular (instinkt isə gün batandan sonra göydə bir ulduz belə görünmədikdə, meşə sakininə yol göstərir. Belə şəraitdə meşələrin dolanbac yollarına alışmayan adam elə zənn edir ki, hərc-mərclik girdabına düşmüşdür). Casper yalnız delavara bel bağlayırdı, çünki delavar təcrübəli olduğuna görə çox yaxşı bələdçilik edə bilərdi. Lakin gecənin bu vaxtı coşqun suyun içində yol gedə-gedə harada olduğunu yadda saxlamaq asan deyildi. Onlar çayın ortasına çatdıqda hər iki sahil qaranlıqda gözdən itdi. Yalnız tək-tək ağacların başı buludların fonunda güclə görünürdü. Onlar qəflətən burulğana düşdükləri üçün səmti iki dəfə dəyişdirməyə məcbur oldular, halbuki qayığın dayaz yerdə ilışib qaldığını bilirdilər. Kompas əvəzinə belə mülahizələrə əsaslanaraq təqrribən 15 dəqiqə suyun içi ilə getdilər, lakin axtardıqlarını hələ tapa bilməmişdilər. Gənc dənizçi çox darixdiği üçün vaxtin qurtarmaq bilmədiyini güman etmişdi. Delavar ayaq saxlayıb yoldaşına təklif etdi ki, hansı səmtə getməli olduqlarını öyrənmək üçün geri qayıtsın. Elə bu vaxt onlar suyun içi ilə gələn bir adam gördülər. Bu adam o qədər yaxında idi ki, əl uzatsaydın, ona çataradı. Delavar Casperin qulağına piçıldayaraq:

– Minqdir! – dedi. – İndi İlən belə yerdə necə hiylə işlətmək lazım olduğunu qardaşına göstərər.

Gənc dənizçi yaxınlıqda olan yad adəmi görən kimi, işin nə yerdə olduğunu dərhal başa düşdü. Casper burada tamamilə mogikana bel bağlamalı olduğunu yəqin etdi, buna görə də, onun dalınca getməyi qət etdi. Casperin dostu irokezin gözdən itdiyi tərəfə yönəldi. Delavar düşməni yenidən gördü və bu dəfə birbaş onun üstünlə getdi. Çayın bu yerində su elə şirli ilə axırdı ki, kəşfiyyata gedən iki yoldaş əsla ehtiyat etmədən bir-birilə danışa bilərdilər və onların səsini heç kəs eşitməzdı. Buna görə də delavar rəhbəri dönüb yoldaşına dedi:

– İgid İlənin fəndgirliyinə bel bağla!

– Xuq! – deyə birdən irokez dilləndi və öz dilində əlavə etdi:
– Qayığı tapmışam,ancaq gərək mənə kömək edən olsun. Dalımcə
gəl, qayığı daşın üstündən düşürək...

Çinqaçquq irokezlərin dilini bildiyi üçün:

– Can-başla kömək edərik, – deyə cavab verdi. – Qabağa düş,
biz də sənin dalınca gələrik.

İrokez iti axan çayın gurultusundan arxadakıların nə səsini eşidə
bildi, nə də onların ləhcəsini ayırd edə bildi; o, cavab vermədən
yoluna davam edirdi. Bizim dostlarımız isə qarabaqara onun dalınca
gedirdilər. Az sonra onların hər üçü qayığa gəlib çatdı. İrokez qayı-
ğın bir başından, Casper o biri başından yapışdı, Çinqaçquq isə
qayığı ortasından qaldırdı. İndi çox ehtiyatlı olmaq lazım idi ki, düsh-
mən təzə yoldaşlarından birinin ağ adam olduğunu başa düşməsin.
Ancaq irokezin Casperi tanımı çox çətin idi, çünki Casper palta-
nının çox hissəsini sahildə qoyub gəlməmişdi.

Bütün hindular kimi qısaca danışmağa adət edən bu irokez:

– Qaldır! – deyə əmr etməkə kifayətləndi.

Onlar asanlıqla qayığı qaldırıb içindəki suyu boşaltıdilar, sonra
yenə ehmallica suya saldılar, lakin onların üçü də hələ qayıqdan
əllərini çəkmirdi, çünki qorxurdu ki, su qayığı götürüb aparsın.
İrokez qayığın burun tərəfindən yapışib onu çayın şərq sahilinə tərəf
aparırdı, çünki dostları orada onun yolunu gözləyirdilər.

İrokezin Casperə və Delavara rast gəlməsi onu əsla təəccüb-
ləndirməmişdi, bu səbəbdən Casperlə Delavar yəqin etdi ki,
çayda bu irokezdən əlavə yenə düşmənlər olmalıdır. Buna görə də
iki dost özlərini çox ehtiyatlı aparmağı qət etdi. Onların yerində
daha az cürətli və ürəksiz adamlar düşmənlərin arasına girməkdən
qorxardılar, lakin bu iki dost qorxu nə olduğunu bilmirdi. Onlar
hər cür təhlükəyə alışmışdır və düşmənin qayığı ələ keçirməsinə
mane olmaq üçün heç bir təhlükəli addımdan çəkinməzdilər.
Casper hər necə olursa olsun, qayığı götürüb aparmağı, bu da
mümkün olmasa, onu sindırmağı qət etmişdi, çünki Mabelin
salamat qalması bundan asılı idi. Casper bıçağını çıxarıb qayığın
dibini deşmək üçün hazır vəziyyətdə tutdu. O, güman edirdi ki, hər
hansı bir səbəbə görə mogikan qayığı düşmənin əlində qoyub
getməli olsa, düşmən dibi deşilmiş qayıqdan müvəqqəti də olsa,
istifadə edə bilməyəcəkdir.



Bu zaman irokez suyun içində yavaş-yavaş irəliləyir və qayığı da öz dalınca dərtib aparırıdı. İki yoldaş isə istər-istəməz onun dalınca gedirdi. Çinqaçquk öz tomahavkını qaldırdı və heç bir şeydən xəbəri olmayan hindunun başını əzmək istədi, lakin qorxdu ki, bu hindu ölərkən qışqırsın və ya onun meyitini çay aparıb yoldaşları olan yerə çıxartsın. Hər iki haldə düşmən işdən xəbər tutardı və hay-küy qopardı, buna görə də Çinqaçquk ehtiyatlı olmağı yadına salıb düşməni öldürmək fikrindən daşındı. Lakin bir dəqiqədən sonra delavar fikrindən vaz keçməsinə və tərəddüd etməsinə peşman oldu, çünkü o tərəfdən daha dörd irokezin yaxınlaşdığını gördü.

Bütün hindular kimi bu irokezlərin də hamısı sevincini qısaca bir səslə bürüzə verdikdən sonra qayığa tərəf yönəldi. İndi irokezlər o qədər çox idilər ki, belə ayaqda delavarın fəndgirliyi və fərasəti kara gəlməzdi. Beş nəfər irokez ayaq saxlamadan və heç bir söz demədən özlerini tez sahilə çatdırmağa çalışırdı. Onlar qabaqcadan hazırlanan avarları sahildən götürmək, üç və ya dörd döyüşünü öz silahları və barit ehtiyati ilə qayıga mindirmək istəyirdilər, ancaq bu şeyləri islatmadan qaranlıqda gətirmək mümkün deyildi, bu isə irokezlərin çay üzüb keçməsinə mane olurdu.

Dostlardan və düşmənlərdən ibarət olan kiçik dəstə, nəhayət, şərqi sahilinə çatdı. Çayın qərb sahili qabağında olduğu kimi, burada da su çox dərin idi. Sahilə ancaq üzə-üzə çıxmamaq olardı... Onlar buraya yetişdikdə, qayığı sahilə hansı yol ilə çıxarmaq barəsində məsləhətləşmək üçün bir dəqiqəliyə ayaq saxladılar. Qayığın qabağına gələn dörd irokezdən biri onların rəhbəri idi, buna görə də həmin adam yaxınlaşdıqda hamı səsini kəsib ondan əmr gözləməyə başladı, çünkü Amerika hinduları rəhbərə öz ləyaqətinə, öz təcrübəsinə və adına görə hörmət etməyə alışmışlar.

Burada ləngimək üzündən iki dost üçün, xüsusən Casper üçün daha təhlükəli vəziyyət əmələ geldi, çünkü irokezlər bu iki nəfərin düşmən olduğunu başa düşə bilərdilər. Casper ehtiyat edərək papağını qayığın içində atdı. Casperin əynində nə kaftan vardi, nə də köynək, buna görə də ümid etmək olardı ki, irokezlər onun ağ adam olduğunu başa düşməyəcəklər. Casperin tanınmamasına bir də bu kömək edirdi ki, irokezlerin hamısı qabaqda idilər, Casper isə qayığın dalında gizlənmişdi və düşmən onu görmürdü. Ancaq Çinqaçqunkun vəziyyəti belə deyildi: o, özünün ən təhlükəli düşmənləri arasında idi, lakin

özünü möhkəmcə cəmləşdirmişdi və fürsət ələ keçdikdə qaćib canını qurtarmağa, ya da düşmənə zərbə endirməyə hazır idi. Çinqaçquk geri dönüb baxmağa qorxurdu, çünkü arxa tərəfdə olan irokezlər belə halda onu tanıydılar. Buna görə də, Çinqaçquk işə başlamaq dəqiqlişinin gəlib çatmasını çox səbirlə gözləyirdi.

Irokezlərin rəhbəri əmr etdi:

— İki nəfər qayıgin baş tərəflərindən itələyə-itələyə irəli aparmalıdır. Qalan adamlar üzə-üzə çaydan keçib silahı hazırlamalıdır.

Hindular bu əmrə tabe oldular və Casperi qayıgin arxa tərəfində, qayıgi tapmış irokezi isə baş tərəfində qoydular. Çinqaçquk suya elə cumdu ki, irokezlər yanından keçərkən onu görə bilmədilər. Az sonra üzənlərin səs-küyündən, suyun şappiltisindən, adamların əlqol atmalarından və səslərindən aydın oldu ki, birinci irokezə qoşulan dörd irokez çayın dərin yerini üzüb keçirlər. Delavar bunu yəqin etdikdə dərhal başını sudan çıxartdı, əvvəlk vəziliyətində durdu və özlüyündə qət etdi ki, indi işə başlamaq vaxtıdır.

Bu qocaman döyüşcünün yerində başqa bir səbirsiz adam olsayıdı, bayaqdan düşündüyü zərbəni, yəqin ki, dərhal endirərdi. Lakin yaxınlıqda, suyun iti axan yerində bir neçə irokezin olmasından delavarın xəbəri var idi, buna görə də, vaxt gəlib çatmayınca təhlükəli işə əbəs yərə başlamaq istəmirdi. O, qabaqdakı hindunun qayıgi dərin yərə çəkib aparmasına imkan verdi və bundan sonra onların hər üçü şərq sahilinə təref üzüb getdi. Delavar ilə Casper suyun lap iti axan yerinə çatdıqda, qayıgi suyun axarı ilə düz səmtə çəkib aparmaq əvəzinə onu döndərdilər, qayıq yana buruldu, buna görə də, onun sürəti azaldı. Aydındır ki, delavarla Casper qayıgi heç də birdən-birə deyil, çox yavaş-yavaş və ehmallıqla döndərdi və belə şəraitdə bu cür hiyləyə əl atan ağ adam kimi tələsmədilər. Onlar qayıgi tədriclə döndərməklə qabaqda gedən irokezi aldatdılar. Onlar hiyləni elə qurmuşdular ki, irokez onların, guya, suyun axarı ilə mübarizə apardığını güman etsin. Bir dəqiqədən sonra qayıq çay aşırımının lap yaxınlığında suyun ən dərin yerinə gəlib çatdı. Bu zaman irokez hiss etdi ki, başa düşmədiyi səbəbə görə qayıgin hərəkəti yavaşmışdır. Birdən o, geri döndükdə gördü ki, yoldaşları qayıgin getməsinə mane olurlar.

Gənc irokez düşmənlərin arasında olduğunu başa düşdü. O, Çinqaçqukun boğazından yapışdı. Hər iki hindu əllərini qayıqdan çəkib pələng kimi bir-birinə sarıldı. Qaranlıqda, coşqun suyun içində bir-



birilə pəncələşən bu iki hindu bir-birinə bəslədiyi düşmənçilikdən və bu mübarizədə qalib gəlmək səyindən savayı, dünyada hər şeyi unutmuşdu.

Havada uçan lələk kimi çox sürətlə gedən qayıq indi tamamilə Casperin əlində idi. O, əvvəlcə üzə-üzə mögikanın köməyinə getmək fikrinə düşdü, lakin qayığa yiylənmək lazımlılığını yadına saldıqda, bir-birini boğmağa çalışan iki döyüşcünün ağır hənirtisini eşitdiyinə baxmayaraq, qayığı qərb sahilinə tərəf sürdü və az sonra sahilə yandı. Casper dostlarını tapıb geyindi və başına gələn hadisəni onlara qısaca danişdi. Casper sözünü qurtardıqda araya dərin sükut çökdü. Hami iki hindunun mübarizəsinin nə ilə qurtardığını bilmək üçün bir səs eşitmək ümidiyle ətrafa çox diqqətlə qulaq verirdi. Lakin pəncələşən hindulardan xəbər tutmaq mümkün olmadı. İti axan çayın kəsilmək bilməyən yeknəsəq şiriltisindən savayı heç bir şey eşidilmirdi. Çayın o biri sahilindəki irokezlərdən də əsla səs çıxmırı.

– Götür bu avari, Casper, – deyə Ləpirçi təmkinlə dilləndi, halbuki həssas müşahidəçi Ləpirçinin səsinin həmişəkindən qəmgın olduğunu sezə bilərdi, – bizim ardımızca üzüb gələrsən. Bundan sonra burada qalmağımız məsləhət deyildir.

– Bəs İlan?

– İndi İlan, özünün dediyi kimi, Qadir ruhun ixtiyarındadır. Bil-mirik, o sağımı qalacaq, yoxsa ölçəkdir. İndi biz ona heç cür kömək edə bilmərik, özümüz isə tədbir görmək əvəzinə, bəzi arvadlar kimi dərdləşə-dərdləşə burada qalsaq, məhv olarıq. Bu qaranlığın biziçərən çok köməyi var...

O biri sahildən gələn zil qışkırtı səsi bələdçinin sözünü yarımcıq qoydu. Kap ondan soruşdu:

– Mister Ləpirçi, bu nə bağırtıdır? Elə bil, şeytan qışkırir, yəqin ki, bu bağıran insan deyildir.

– Bu, qələbəni xəbər verən şadlıq bağırtılarıdır. Şübhə yoxdur ki, Böyük İlanın ya dirisi, ya da ölüüsü irokezlerin əlinə keçmişdir.

– Bəs biz! – deyə Casper söhbətə qoşuldu. O, özünü alicənab-lıqla məzəmmət edə-edə fikirləşirdi ki, yoldaşını tək buraxıb qayıtmayıb, ona bədbəxtlik üz verməzdidi.

– Delavar rəhbərinə kömək etmək üçün indi əlimizdən heç bir şey gəlməz, cavan oğlan. İndi biz özümüz gərək mümkün qədər tezliklə buradan çıxıb gedək.

– Necə? Çinqaçquku xilas etməyə çalışmadanmı? Onun salamat qaldığını və ya öldürülüyüünü öyrənmədənmi getməliyik?

Mabel nəfəsi tutula-tutula titrək səslə dedi:

– Casper düz deyir. Mən düzünü deyirəm, dayı, qorxmuram, özüm də dostumuzun başına gələn işdən xəbər tutanadək burada qalaram.

– Məncə, bu, ağlabatan məsləhətdir, Ləpirçi, – deyə Kap qızın fikrini tamamladı. – Əsl dənizçi heç vaxt öz yoldaşını qoyub getməz və etiraf edirəm ki, şirin su adamında belə bir nəcibliyin olması məni çox sevindirir.

Bələdçi səbirsizliklə qayıçı sahildən suya itələyə-itələyə dedi:

– Heyif ki, siz heç bir şey bilmirsiniz və heç bir şeydən qorxmunsunuz! Əgər canınızın qədrini bilirsinizsə, yalnız özünüzü qalaya çatdırmağın fikrini çəkin, delavarı da tapşırın öz taleyinə. Əlimizdən nə gələr?! Şoranlığa tez-tez gələn maral əvvəl-axır ovçuya rast gələr.

YEDDİNCİ FƏSİL

Qayıq sahildən uzaqlaşaraq, suyun iti axan yerinə çatdı. Buludlar çəkildi, hava bir qədər işiqlaşdı, lakin çaya tərəf əyilən ağaclar suya elə kölgə salmışdilar ki, suyun axarı ilə başaşağı üzüb gedən qayıqlar qaranlıq dəryasına qərq olmuşdu və zənn etmək olardı ki, onları heç kəs görə bilməz. Bunu da demək lazımdır ki, qaçqınlar təhlükədən xilas olduqlarına hələ əmin deyildilər. Buna görə də Casper qızın müqəddərəti üçün qorxmağa başlamışdı və hər dəfə meşədən anlaşılmaz səs eşidilərkən ətrafına narahat halda göz gəzdirirdi. O həm səssizcə, həm də çox ehtiyatla avar çəkirdi, çünki belə bir sakit gecədə ən zəif səs onların yerini bildirər və sayıq irokezlərin qulağına çatardı.

Mabel həyatında indi ən qorxulu dəqiqələr keçirirdi. Özünə güvənən və əsgər qızı olduğunu iftixarla dərk edən Mabel var gücünü toplayıb özünə toxraqlıq verirdi, lakin onun ürəyi həmişəkindən daha tez-tez döyündürdü, gözəl mavi gözlərində isə qətiyyət əks olunmuşdu, halbuki bu gözlərin nəyi ifadə etdiyini qaranlıqda heç kəs görə bilməzdi.



Hər iki qayıq yan-yana getməyə başladıqda Casper yavaş səslə dedi:

– Mabel, siz qorxmursunuz? Sizi qorumağa hazır olduğumuza tamamilə inanırsınızmı?

– Casper Əlestern, bilirsiniz ki, mən əsgər qızıyam, buna görə də qorxduğumu boynuma almaq mənim üçün eyib olardı.

– Mənə və bizim hamımıza bel bağlayın. Sizin dayınız, Ləpirçi, mögikan (əgər o yaziq indi bizim aramızda olsaydı) və mən hər nəyin bahasına olursaolsun, sizi xilas etmək fikrindən əsla dönməzdik.

– Sizə inanıram, Casper, – deyə qız cavab verdi, – bilirəm ki, dayım məni sevir, həmişə əvvəlcə mənim qayğıma qalır, sonra isə özünü qayğısına. Buna da inanıram ki, siz atamın dostlarınız, onun qızını darda qoymazsınız. Ancaq məni o qədər aciz bilməyin. Mən şəhərli qız olduğum üçün, çox güman ki, təhlükə olmayan yerdə gözümə təhlükə görünür, ancaq, Casper, sizə söz verirəm ki, əbəs yerə qorxmaqla sizə mane olmaram.

Ləpirçi:

– Serjantın qızı haqlıdır, – dedi, – Tom Dunqam kimi igid atanın qızı olmağa layiqdir. Bilirsinizmi, sizin atanızla mən, bax, belə qaranlıq gecələrdə hər bir dəqiqə düşmən əlinə keçmək qorxusu olduğuna baxmayaraq, hər tərəfdən düşməni hürküdüb çox açıqlandırmışıq! Sizin atanız çiynindən yaralanan zaman onun yanında idim. Siz onu görəndə, çayı onunla birlikdə üzə-üzə necə keçdiyimizi və öz skalpını necə qoruya bildiyini sizə danışar.

– Atam mənə bu barədə danışmışdır, – deyə Mabel cavab verdi.
– Onun məndə bir məktubu vardır, həmin məktubda bu hadisədən yazır. Atama etdiyiniz bu yaxşılığa görə sizə ürəkdən təşəkkür edirəm. Allah sizə bunun əvəzini verər, bundan başqa, siz Dunqamin qızından ürəyiniz nə istəsə tələb edə bilərsiniz.

– Bəli, bəli, nəcib və təmizürəkli insanlar həmişə məhz belə edərlər... Serjant mənə öz gəncliyindən, sizin ananızdan, onunla necə evlənməsindən, ananızla evlənməsinə nələrin mane olduğundan və belə maneələri axırdı necə aradan qaldırmışından danışmışdır.

– Yaziq anam çox ömür sürmədi ki, evlənən zaman onun razılığını almaq üçün atamın çəkdiyi əziyyətlərin əvəzini çıxsın, – deyə Mabel cavab verdi və onun səsi titrədi.

– Doğrudan da, belə olmuşdur. Namuslu serjant məndən heç bir şey gizlətmirdi. Məndən bir neçə yaş böyük olduğu üçün kəşfiyyata birgə getdiyimiz günlərdə mənə bir oğul kimi baxırdı.

– Ləpirçi, doğrudan da, sən razi olsan, bəlkə də, o, səni şadlıqla oğulluğa götürərdi, – deyə Casper öz fikrini söylədi. Danışığından aydın olurdu ki, Casper bu sözləri, elə bil, zarafatla demir.

– Belə olanda nə olar, ay Şirin Su! Məncə, bu heç də qəbahət deyildir... O bilir ki, ləpir axtarmaq lazımlı olanda mən bu işin öhdəsindən gələ bilərəm. O, mənim fransızlarla üz-üzə durub vuruşduğumu da görmüşdü. Cavan oğlan, bəzən mənə elə gəlir ki, biz hamımız gərək evlənək. Ənutma ki, bütün ömrünü meşələrdə keçirib düşmənin və vəhşi heyvanların dalınca qaçan adam hər necə olsa, öz insani hisslərindən bəzilərini itirir.

Mabel:

– Gördüklərimdən indi belə bir nəticəyə gəlirəm ki, şəhərlilərin eyibləri və riyakarlığı meşələrdə yaşayan adamlarda olmur, – dedi.

– Mabel, həmişə təbiətin qoynunda yaşayıb onun gözəl təsirini hiss etməmək çətindir.

– Siz haqlısınız, mister Ləpirçi, – deyə Kap cavab verdi, – bunu tənha yaşayanlar çox yaxşı başa düşürlər. Bəzən ekvator yaxınlığında və ya Cənub okeanında ulduzlu gecədə növbə çəkəndə hiss edir sən ki, vicdanın hər cür ləkədən təmizlənir.

– Bəs bu barədə sən nə fikirdəsən, Casper? – deyə Ləpirçi soruşdu. – Axi sən də mister Kap kimi dəniz firtinalarında olmusan, insanın ruhuna bunun necə təsir bağışladığını gərək biləsən.

– Mən hələ çox gəncəm və təcrübəsizəm, belə şeylər haqqında qəti fikir deyə bilmərəm, – deyə Casper təvazökarlıqla cavab verdi.

Mabel buna etiraz edərək:

– Bəs hissərinizin qaynamasına nə deyirsiniz, – dedi, – hər bir başqa adam kimi siz də təbiət hadisələri arasında yaşadığınız halda, əlinizi Allahın ətəyindən üzə bilməzsınız!

– Deyə bilərəm ki, mən heç də həmişə belə fikirləşmirəm.

Kap avazla:

– Şirin Su! – dedi, – Mabel, sən bu uşağı çox bərkə salma! Şirin Su! Gərək ki, sizin adınız belədir, doğrudurmu? – Eau-de-vie?¹

¹ Burada Kap yanılır. Fransızca *eau douce* – şirin su, *eau-de-vie* – araq deməkdir.



— Eau douce, — deyə Casper təmkinlə cavab verdi. O, göldə üzən dövrdə müxtəlif hindu şivələri kimi fransız dilini də yaxşı öyrənmişdi. — Dənizdə üzən və böyük duzlu su gölləri haqqında hindulara rəvayətlər danışan yoldaşlarından məni fərqləndirmək üçün irokezlər mənə belə ad vermişlər.

— Nə olar ki! Məncə, belə əhvalatların danışılması vəhşilərə zərər verməmişdir. Doğrudur, ola bilsin ki, irokezlər belə şeyləri eşitmək nəticəsində savadlanmamışlar, amma onların nadanlığı da artmışdır. Bəli, bəli, istəyirsən eau douce de, istəyirsən ağ araq de, fərqi yoxdur. Bu, çox yaman içkidir.

Kapın verdiyi izahatdan bir qədər pərt olan Casper cavab verdi:

— “Eua douce” şirin su, yəni ləzzətli içki deməkdir. Fransızlar içməli suya da belə deyirlər.

— Axi bu, necə ola bilər ki, onlar eau douce-ni su kimi qələmə verirlər, halbuki fransızca bunun mənası araqdır! Bəlkə, bu, Bordo şəhərində və ya digər fransız limanlarında işlənən fransız dilində deyil, bu yerlərdə işlənən fransız dilində bu mənanı verir? Dənizçilər həmişə arağa eau deyirlər, Eau-de-vie isə ən yaxşı araqdır. Bu barədə biliqli olmadığınıza görə sizi məzəmmət etmirəm, oğlan! Nə etmək olar, bunu sizin kimilərinə irad tutmaq olmaz. Ancaq siz mənimlə qayıtsaydınız və bir neçə dəfə Atlantik okeanında üzsəydiiniz, bu, ömrünüzün axırınadək sizin karnıza gələrdi. Onda Mabel də, dəniz sahilində yaşayan başqa qızlar da sizi çox bəyənərdilər.

— Yox, yox, — deyə sadə ürəkli nəcib bələdçi cavab verdi, — sizi əmin edə bilərəm ki, bu yerlərdə Casper üçün dost əskik deyildir. Başqaları kimi Casperin də dünyani görməsi faydalı olardı, ancaq Casper buradan heç yerə getməyib bizim aramızda yaşasa da, biz ona bundan sonra da hörmət edəcəyik. Siz ona, istəsəniz eau douce, ya da istəsəniz eau-de-vie deyə bilərsiniz; hər halda, Casper qoçaq oğlandır və ona bel bağlamaq olar. Casper keşikdə dayananda mən həmişə çox bərk yatıram, çünkü özümə arxayıñ oldugum kimi, ona da arxayınam. Buna mən möhkəm əminəm. Odur ki, yəqin serjantın qızı da iddia etmir ki, bizim oğlan başqalarının hörmətini qazanmaq üçün hökmən gərək dənizləri gəzsin.

Mabel cavab vermedi və üzünü yana döndərdi. Onun bu hərəkəti əbəs idi, çünkü onsuz da qaranlıq onun üzündə əmələ gələn dəyişikliyi görməyə qoymurdu. Ancaq Casper hökmən ayırd etmək

istəyirdi. Yoldaşlarının ona hörmət etməyəcəkləri, qızların isə ona heç nəzər belə salmayacaqları fikri onun mənliyinə toxunurdu. O dedi:

– Mən bilmədiyim şeylrlə öyünmərəm. Mərdliklə boynuma alıram ki, nə okeandan, nə də dənizçilikdən xəbərim vardır. Məlumdur ki, biz ulduzların və kompasın köməyilə öz göllərimizdə bir tərəfdən o biri tərəfə gedirik. Buna görə də rəqəmlər və hesablamlar bizə lazımlı olmur. Ancaq bizim də, öz məziiyyətlərimiz vardır. Uzun illər okeanda olmuş adamlar da bunu deyirlər. Əvvələn, torpaq həmişə gözümüzün qarşısında olur, çox zaman da küləkdöyen tərəfdən... Bu isə, eştidiyimə görə matrosu mətinləşdirir. Bizim yerlərdə qəflətən elə şiddətli küləklər əsir ki, limanlarda daldalanmalı oluruq.

– Lotdan istifadə edirsinizmi? – deyə Kap soruşdu.

– Lot bizə kömək eləmir, buna görə də biz ondan tək-tək halarda istifadə edirik.

– Bəs dip-lotdan¹ necə?

– Mən belə cihazın adını eşitmışəm, amma boynuma alıram ki, onu heç vaxt görməmişəm...

– Çox qəribədir! Gəmi də dip-lotsuz olarmı? Yox, bala, özünüyü dənizçi hesab etməyə əsla haqqınız yoxdur. Bu olan şeydirmi ki, özün dənizçi olasan, dip-lotun da nə olduğunu bilməyəsən?

– Mən dərin bilik sahibi olmaq iddiasında deyiləm, mister Kap...

– Şəlalələrdən keçmək ustalığından savayı, Casper! Şəlalələrdən və aşırımlardan keçmək ustalığından savayı, – deyə Ləpirçi Casperin köməyinə gəldi. – Mister Kap, yəqin, siz təsdiq edirsiniz ki, belə işlərdə Casper çox mahirdir. Məncə, hər kəsi öz qabiliyyətinə görə məzəmmət etmək və ya ona hörmət göstərmək lazımdır. Osve-qo şəlaləsindən keçməkdə mister Kap tamamilə aciz olduğu halda, bildiyimə görə, açıq dənizdə çox kara gələn adamdır. Casper də heç yerdə torpaq görünməyən şəraitdə kara gəlmədiyi halda, şəlalələrdən keçmək lazımlı gəldikdə Casperin kifayət qədər sərrast olan gözləri və möhkəm olan qolları çox kara gəlir.

– Ancaq Casper açıq dənizdə də kara gələrdi! – Mabel bu sözleri hər yerə dərin sükut çökdüyü dəqiqlirərdə elə bərkdən dedi ki, yanındakı adamlar diksindi. Sonra əlavə etdi: – Mən demək istəyirəm ki, bu yerlərdə bu qədər faydalı olan adam dənizdə də kara

¹ Dip-lot – dənizin çox dərin yerlərini ölçən cihaz



gəlməyə bilməz. Ancaq bunu da başa düşürəm ki, gəmiçilik sənətini mister Casper mənim dayım qədər yaxşı bilmir...

– Deyin, deyin, bir-birinizin nadanlığını malalayın! – deyə Kap istehza ilə donquldandı. – Biz dənizçilər quruda olanda həmişə əleyhdarlarımız o qədər çox olur ki, nadir hallarda bizi haqlı hesab edirlər, bunu mən etiraf edirəm. Ancaq sizi müdafiə etmək və ya sizin yüklerinizi daşıməq lazımlı gələndə, hamı çaparaq bizim dalımızca qaçırlı.

– Ancaq, dayican, quruda yaşayanlar bizim sahillərə hücum etmirlər, dənizçilər də yalnız dənizçilərlə vuruşurlar.

– Belə də nadanlıq olar! Bəs bizim ölkənin sahillərinə çıxan düşmənlər hanı, hanı o ingilislər və fransızlar? Bacıqızı, zəhmət çək, de görüm, hanı onlar?

– Doğrudan da, bəs hanı onlar? – deyə Ləpirçi soruşdu. – Mister Kap, bilməlisiniz ki, bu barədə bizdən, yerli sakinlərdən yaxşı danışan olmaz. Mən düşmənlərin getdikləri yola çox çıxmışam, çünkü bu yol yağışın yuyub ağırtlığı sümüklərlə dolu olur. Aradan çox illər keçidkədə, düşmənlərin adı və lovğalığı unudulduğandan sonra isə mən onların izlərini qəbir təpələrində tapmışam. Bax, bu torpaqda generalların da, sıravi əsgərlərin də sümükləri qalıb çürümüştür. Yalnız şöhrət xatırınə yaşayan və özü kimilərindən yüksəkdə durmaq istəyən adamların hamisiniń axırı belə olur.

– Deməliyəm ki, mister Ləpirçi, sizin fikirləriniń başa düşmək çox çətindir, siz tüfəngdən bir dəqiqə belə ayrılmayan və həmişə barit iyliyən bir adamsınız, lövbərinizi də yalnız ona görə qaldırırsınız ki, gedib düşməni məhv edəsiniz.

– Əgər siz bütün ömrümü müharibədə keçirdiyimi zənn edirsinzsə, onda məni yaxşı tanımirsiniz. Meşələrdə və sərhəddə yaşayan adam hər şeyə hazır olmalıdır. Ancaq mən heç bir məsuliyyət daşımiram, çünkü hökmü yeriməyen adicə atıcı və kəşfiyyatçıyam. Mənim əsl vəzifəmi bilmək istəsəniz, mən həm sülh zamanı, həm də müharibə günlərində ordu üçün meşə quşları tədarük edirəm, halbuki rəsmən bir zabitin ixtiyarındayam, o zabit indi sürgün yerindədir. Ancaq mən onun dalınca heç zaman getmərəm. Bununla belə, düşməndən qaçmaq, hər bir başqa adam kimi mənə də yaraşmaz.

– Yaxşı, yaxşı! Deməli, mən səhv eləmişəm, mən elə biliirdim ki, gəmi topçusu kimi sizin də daimi əsgəri vəzifəniz vardır. Bizim yeznəni götürək! On altı yaşından əsgərdir, özü də elə xəyal edir ki, dənizçi

rütbəsi kimi onun da rütbəsi hər cəhətcə çox hörmətə layiqdir. Nə olar, qoy belə düşünsün, onunla mübahisə etməyə dəyməz...

— Elədir, mənim atam əmindir ki, əsgər adı nəcib addır, — deyə Mabel cavab verdi. — Onun atası hələ ondan da gənc ikən əsgər olmuşdur.

— Düzdür, düzdür, — deyə bələdçi təsdiq etdi. — Serjant cəngavər adamdır, dünyada bütün hadisələrə öz müşketinin lüləsindən baxır. O, kral əsgərinin karabinini son dərəcə sərrast vuran bu uzun lüləli tüfəngdən üstün bilir. Adət insanda belə əqidə əmələ gətirir. Ola bilsin ki, bu bütün insanlara xas olan bir nöqsandır.

Kap:

— Mən də təsdiq edirəm ki, sahildə yaşayınlar belə olurlar, — dedi. — Hər dəfə dəniz səfərindən qayıdarkən mən də bunu hiss etmişəm. Bax, sonuncu dəfə Nyu-Yorkda olanda da mənimlə həmfikir olan bir adamı çox çətinliklə axtarış tapa bildim. Rast gəldiyim adamların hamısı, elə bil, mənim fikrimi külək əsən səmtə yönəldirdi, bu səmtdə də yalnız ona görə kənara çıxırkı ki, mümkün qədər tezliklə overştaq¹ döndərsin və ya beydevindlə² o biri qalsa³ keçsin.

Mabel gülümşəyib gənc dənizçiye yavaşca dedi:

— Bunları başa düşürsünüzmü, Casper?

— Şirin su ilə duzlu su arasında o qədər də böyük fərq yoxdur, bütün vaxtını orada keçirənlər də bir-birini asanlıqla başa düşürlər. Öz peşənlə əlaqədar olan dili başa düşmək heç də çətin deyildir, Mabel.

Kap sözüne davam edərək dedi:

— Deyəsən, kompasdan başqa hər şey dəyişilmişdir, ancaq, yeri gəlmışkən, deməliyəm ki, kompasın özündə də dəyişikliklər olmuşdur. Yerdə hava ağır olsa da, yerin səthində nə varsa hamısı daim hərəkət edir. Səfərə çıxarkən ağaç eksəniz iki-üç ildən sonra qayıtdıqda siz bu ağaçı tanımadıınız. Şəhərlər böyükür, yeni-yeni küçələr salınır, sahillər bəzənib-düzənir — bir sözlə, yer üzündə arası kəsil-mədən dəyişikliklər əmələ gəlir. Gəmi isə belə deyildir. Gəmi Hindistana yola düşərkən nə şəkildə olursa, Hindistandan da o şəkildə

¹ Overştaq — yelkənli gəminin küləyə əks istiqamətdə bir qalsdan o birisinə چevrilmesi

² Beydevind — gəminin küləyə doğru sıvı bucaq istiqamətində yolu

³ Qals — gəminin küləyə görə səmti. Külək sağ yandan əsdikdə gəmi sağ qalsla gedir; külək gəminin sol yanına vurduqda gəmi sol qalsla gedir.



qayıdır, halbuki yolda qəzalara düşür, deşilir və dənizdə onun başına cürbəcür hadisələr gəlir.

– Təəssüf ki, bu, doğrudur, mister Kap. Bütün bu cür təkmil-ləşdirmə və yaxşılaşdırma tədbirləri yerin simasını yalnız korlayıb eybəcərləşdirir. Mənə deyirdilər ki, Böyük Göllərin cənubunda və qərbində gələcək dəyişikliklərin çox yaman əlamətləri görünməkdədir, lakin mən heç vaxt o yerlərdə olmamışam.

– Sən nə demək istəyirsən? – deyə Casper soruşdu.

– Mən elə yerlərdən danışıram ki, bəlkə də, həmin yerlər məhz bu ölkəni kor qoyan axmaqlara qismət olmalıdır. Həmin yerlərə pre-riya deyirlər, ən namuslu delavarlardan eşitmişəm ki, preriyalarda bircə ağaç da tapmazsan.

– Ancaq bir çox kolonistlər tanıyıram ki, ağacları qırılmış bu boş yerlər onların çox xoşuna gəlir. Həmin yerlərdə tarlanı təmizləmək üçün gücdən düşənədək işləmək lazımlı. Sən çörəyi sevir-sən, Ləpirçi, buğda isə meşə ağaclarının kölgəsində bitməz.

– Ancaq burada namus və xeyirxah arzular bitib bəhrə verir, Casper. Bax, mister Kap da sənə deyə bilər ki, meşəsiz qalmış düzənliliklər boş adaya oxşayır.

Kap:

– Belə olmasına belədir, – dedi, – ancaq boş adalar da fayda verir. Gəminin səmtini bu adalara görə düzgün hesablamaq mümkün olur. Mənə qalsa, meşəsiz düzənliyi heç zaman pisləmərəm. Ünutmayıñ ki, günəş işiq salmaq üçün yarandığı kimi, adama da göz – görmək üçün verilmişdir. Ağaclar isə, məncə, yalnız gəmi qayırməq, hərdənbir də ev tikmək üçün yarayı.

Bələdçi bu sözlərə cavab vermədi, ancaq onun köksündən boğuq bir səs çıxdı. Onun yol yoldaşları da səslərini kəsdilər, buna görə araya yenidən sükut çökdü.

Hər iki qayıq qərb sahilinin yaxınlığında çayın iti axan yerinə girdi. Burada suyun axarının sürəti müxtəlif idi: bəzi yerlərdə su yavaş axır, bəzi yerlərdə isə saatda iki və ya üç mil sürətlə ötüb keçirdi. Aşırınlarda suyun sürəti, hətta naşı adamlar üçün dəhşətli idi. Casper güman edirdi ki, bu səmtdə üzə-üzə iki saatdan sonra çayın ağızına çatmaq mümkün olacaqdır. O da, Ləpirçi də əmin idi ki, heç olmasa, ən təhlükəli yerlərdən keçməyincə qayığı bundan daha sürətlə sırmək lazımdır.

Qaçqınlar yavaş danışındılar. Göz işlədikcə uzanan bu meşəni bürümüş dərin sükutu yalnız min bir dildə danışan təbiətin səsləri pozurdu. Ağacların saysız-hesabsız yarpaqları xışıldayı, su qılıltı ilə axır, arabir küləyin tərpətdiyi budaqların bir-birinə dəyməsindən çıxan səs eşidilirdi. Heç yerdə əsla həyat əlaməti görünmürdü. Doğrudur, Ləpirçi uzaqdan canavar ulamasını bircə dəfə eşitdi, lakin bu, anlaşılmaz və tez kəsilən bir səs idi, ola bilsin ki, Ləpirçinin xəyalından doğmuşdu. Bununla belə, Ləpirçi yoldaşlarından səslərini kəsməyi xahiş etdikdə, sinan quru budaqların şaqqıltısını həssas qulağı ilə eşidib təəccüb etdi. Bu şaqqıltı səsi çayın qərb sahilindən gəlirdi.

Ləpirçi səsini yavaşdıb piçılıtı ilə Casperə:

– Çayın qıraqı ilə adam gəlir, – dedi. – Olmaya lənətə gəlmış irokezlər silahlanıb qayıqsız çaydan keçmişlər?

– Bəlkə, bu gələn delavardır? Cox güman ki, o, yerimizi bildiyinə görə çayın qıraqı ilə dalımızca gəlmışdır... Bircə dayan, mən bu dəqiqə üzə-üzə sahilə gedib xəbər getirərem.

– Get, bala, ancaq yadında saxla ki, çox yavaş avar çəkmək lazımdır. Bir də ki, hər bir addımını ölçüb-biçməyincə sahilə çıxma!

Mabel bərkdən danışmağın qorxulu olduğunu tamamilə unudaraq, həyəcanlı halda:

– Bu ehtiyatsızlıq deyilmə? – deyə soruşdu.

– Siz ki belə bərkdən danışırsınız, bu, əlbəttə, çox ehtiyatsızlıqdır, – deyə Ləpirçi cavab verdi. – Mən kişilərin səsinə alışmışam, sizin məlahətli xoş səsinizi eşidəndə isə həzz alram, ancaq indi ucadan danışmaq olmaz. Sizin atanız igid serjant, sizinlə görüşərkən deyə bilər ki, izə düşdüün zaman səssiz olmaq çox böyük hünərdir... Get, Casper, özün də ehtiyatlı adam kimi tanındığını unutma.

Casper qaranlıqda səssizcə gözdən itdi, sanki, onu coşqun çay uddu. Onun getməsindən indi həyəcanlı on dəqiqə keçirdi. Mabel əmin idi ki, Casper belə bir igidliyə cürət etməklə özünü böyük təhlükə qarşısında qoyur. Bu zaman qaçqınların qayığı çayla başıashağı gedirdi. Hami cinqirini belə çıxarmayaraq, sahildən gələ bilən hər cür zəif səsə çox diqqətlə qulaq verirdi. Lakin yenə də dörd tərəf pozulmaz, ağır və heybətli bir sükut içində idi. Yalnız dalğalar özləri ni gurultu ilə dayazlığa çırpanda və külək ağacların budaqlarını tərəpdəndə meşənin dərin yuxusunu pozurdu.



Budur, çox çətinliklə eşidilən səs yenidən gəldi, elə bil ki, kim isə bir neçə quru budağı tapdaladı, Ləpirçinin qulağına kiminsə boğuq səsi gəldi. O dedi:

– Bəlkə də, səhv edirəm (məlumdur: çox zaman adam ürəyindən keçəni xəyalən eşidir), ancaq mənə elə gəlir ki, bu, delavarın səsidi.

– Məgər vəhşilərin ölüleri gəzirlər? – deyə Kap soruşdu.

– Bəli, bəli, vəhşilər, hətta öləndən sonra da ova çıxırlar, ancaq onların ovlağı ruhlar aləmindədir. Qırmızıdərili adamın canı ağzından çıxan dəqiqədən etibarən, o, yerlə bütün əlaqəsini kəsir. O öləndən sonra öz viqvamının dövrəsində gəzməyi sevməz.

Mabel piçıldırayaraq:

– Baxın, suda nə isə görünür... – dedi.

– O, qayıqdır! – deyə Ləpirçi şadlıqla xəbər verdi. – Görünür, iş yaxşı gedir, yoxsa, bizim oğlan çoxdan bizi xəbərdar edərdi.

Az sonra iki qayıq bir-birinə yaxınlaşdı, yalnız bu zaman yolcular qayığın arxa tərəfində ayaq üstə duran Casperi və qayığın burun tərəfində oturmuş başqa bir adamı gördülər. İki-üç dəfə də avar çəkildi və qayıqlar bir-birinə yan aldı. Bu zaman Ləpirçi ilə Mabel qayığın içinde oturan adamın delavar olduğunu tanıdlar.

Bələdçi həyəcandan titrəyən səslə:

– Çinqaçquk! – dedi. – Mənim qardaşım! Mogikanlar rəhbəri! Şadlığımın sonu yoxdur! Biz birlikdə nə qədər vuruşub qan tökmüşük, bu dəfə isə mənim dostum, qorxurdum ki, birlikdə vuruşmaq daha bizə qismət olmasın!

– Xuq! Minqlər arvaddırlar. Üçünün skalpını soyub kəmərimə bağlamışam. Yox, onlar delavarların Böyük İlənini öldürə bilməzlər! Onlar qorxaqdırlar, buna görə də, Böyük gölün sularından keçib geriyə qayitmaq fikrindədirlər.

– Deməli, sən onların arasında idin, eləmi, rəhbər? Bəs çayda səninlə vuruşan döyüşünün axırı nə oldu?

– O dönüb balıq oldu, indi də çayın dibində ilan balıqlarının arasındadır. Qardaşları tilov atıb tuta bilərlər... Ləpirçi, düşmənləri bir-bir saymışam və əlimi də onların tüfənglərinə vurmuşam!

Ləpirçi ingiliscə:

– Mən İlənin şücaətli olduğuna şübhə etmirdim, – dedi. – Bu igid oğlan minqlərin arasında olmuşdur, indi bizə onlardan danışacaqdır. De gəlsin, Çinqaçquk, mən də sənin sözlerini dostlarımıza yetirərəm.

Delavar irokezlər mübarizəyə başlayarkən onu Casperin qoyub getdiyi vaxtdan başına gələn bütün əhvalatı öz dilində Ləpirçiye danışdı. Öz düşməninin müqəddərəti haqqında daha heç bir söz demədi. Öz igidiliyi ilə heç zaman öyünməyən hindu döyüşülərinin adəti belədir. Çinqaçquk bu ölüm-dirim mübarizəsində qalib gəldikdən sonra üzə-üzə şərqi sahilinə tərəf getmiş, asanlıqla sahilə çıxmış və qaranlıqdan istifadə edib irokezlərə qarışmışdı. Bircə dəfə ondan kim olduğunu soruşmuşlar, o isə: "mən Arouxedəm," – deyə cavab vermişdi. Ondan daha heç bir şey soruşmamışdır. Çinqaçquk xəbər tutmuşdu ki, irokezlər Mabeli və onun dayısını əsir tutmaq üçün səfərə çıxmışlar. İrokezlər Mabelin dayısının nəci olduğunu düzgün bilmirmişlər. Bundan başqa, Mogikan yəqin etmişdi ki, Arouxed öz dostlarına xəyanət etmişdir. Onu xain çıxmağa nə vadə etdiyini öyrənmək çətin olmuşdu, çünki tuskarora göstərdiyi xidmətin müqabilində mükafat almağa macal tapmamışdı.

Ləpirçi dostundan eşitdiyi sözlərin yalnız bəzilərini, yəni onun fikrincə, qacqınların qorxusunu azalda bilən sözləri yoldaşları üçün tərcümə etdi. Sonra əlavə etdi ki, irokezlər tələfata uğradıldıqdan sonra hələ özlərinə gəlməmiş bütün qüvvələri hökmən toplamaq lazımdır. Ləpirçi sözünə davam edərək:

– Əminəm ki, – dedi, – biz onlara çayın aşırımında rast gələcəyik, buna görə də, biz gərək irokezlərin arxasından keçib gedək, yoxsa onların pəncəsinə keçərik. Qalaya çatmağa az qalır, mən istərdim ki, Mabeli sahilə çıxardıqdan sonra tanıdığını cığırlarla aparım, qayıqları isə çay pillələrinə tərəf buraxaq.

– Bu, mümkün deyildir, Ləpirçi! – deyə Casper tez etiraz etdi.
– Belə qaranlıq gecədə Mabel meşədən keçib gedə bilməz. Onu mənim qayığıma mindirin. O ki qaldı mənə, ya canımı verərəm, ya da gecənin çox qaranlıq olmasına baxmayaraq, Mabeli çayın aşırımindan sağ-salamat keçirərəm.

– Buna mənim şübhəm yoxdur, cavan oğlan, heç kəs də şübhə etmir ki, sən serjantın qızına kömək etmək istəyirsən. Amma de görək, belə qaranlıq gecədə Mabeli Osveqo aşırımindan kim keçirə bilər?

– Bəs Mabeli meşədən kim sağ-salamat çıxara bilər? Məgər gecə suda olduğu kimi, sahildə də qaranlıq deyil? Yoxsa elə zənn edirsən ki, sən öz peşənə yaxşı yiylənmişən, mən isə yox?



– Yaxşı dedin, cavan oğlan! Ancaq əger mən meşədə azsam (bu ki, deyəsən, heç zaman mənim başıma gəlməmişdir), uzaqbaşı gecəni meşədə qala bilərdik. Lakin çayın aşırımında avari bircə dəfə düzgün çəkməsən və ya qayıq təsadüfən yana bassa, onda hər ikiniz yixilib çaya düşərsiniz. Belə halda, serjantın qızı mütləq məhv olar.

– Bunu qoy Mabel özü qət etsin. Əminəm ki, onun qayıqda getməsi daha qorxusuzdur.

Mabel:

– Mən sizin hər ikinizə bel bağlayıram, – dedi. – Bilirəm ki, atama hörmət etdiyinizi sübut etmək üçün əlinizdən gələnə əsirgəməyəcəksiniz, ancaq bunu da boynuma alıram ki, mənə qalsa, qayıqdan düşməzdim, çünkü meşədə düşmənləri görmüşük. Nə bilim, qoy bunu dayım qət etsin.

Kap:

– Meşə mənim ürəyimə yatmir, – dedi. – Çayın axan ilə rahatca getdiyimiz halda, meşədə bizim nə işimiz var? Bundan əlavə, mister Ləpirçi, hələ qırmızıdərili adamlar bir yana qalsın, köpək balıqlarını da unudursunuz.

– Köpək balıqları! Sizə nə olub? Məgər meşədə köpək balığı olur?

– Mən köpək balığı deyəndə, canavarları və ayları nəzərdə tuturam. Məsələ heyvanlara verilən adda deyildir! Məlumdur ki, sizin canavarlarınız və aylarınız da adamı yaxşıca tuturlar.

– İllahi! Doğrudandamı, siz Amerika meşələrindəki heyvanlardan qorxursunuz? Yenə pələng pişiyini desəydiniz, inana bilərdim, ancaq təcrübəli ovçu üçün bu heyvanın özü də qorxulu deyildir. Yaxşısı budur, siz minqlərdən danışın. Onlar belə heyvanların hamisindən qat-qat qorxuludurlar, ancaq xahiş edirəm, canavarlarınız və aylarınızla qorxutmayın.

– Belə demək sizin üçün asandır, sizə nə var ki, mister Ləpirçi, bu heyvanları bircə-bircə tanıyırsınız. Vərdişin özü də çox iş görür. Qorxaq adamı da ürəkləndirir. Cənub en dairələrində dənizçilər gördüm ki, onlar köpək balıqlarının arasında saatlarla üzüşürdülər; bazar günü ibadətdən sonra kilsədən çıxan kəndlilər rast göldikləri başqa kəndlilərdən qorxmadiqları kimi, həmin dənizçilər də köpək balıqları ilə rastlaşanda qorxmurdular.

Dənizçilərin olmazın əfsanələr uydurmağa adət etmələrinə hələ alışmayan Casper dedi:

– Bu, çox qəribədir. Mən həmişə eşitmişəm ki, suda köpək balığına rast gələn adam özünü ölmüş bilir.

– Ancaq yadımdan çıxdı, bunu da deyim ki, həmin dənizçilər, lazımlı gələndə, köpək balığının burnuna çirtma vurmaq üçün özlər ilə həmişə vimbovka¹ və ya anşouq² götürürlər. Etiraf edirəm ki, sizin canavarlar və ayılar heç ürəyimə yatmır. Mən Mabel ilə su yolunu üstün tuturam.

Casper:

– Mabel mənim qayığımı minsə, ağıllı iş görər, – dedi. – Mənim qayığım boşdur, özü də Ləpirçi, yəqin, təsdiq edər ki, suda mənim gözüm onun gözündən qat-qat itidir.

– Mən bunu tamamilə təsdiq edirəm, bala! Sən suya qaynayıb-qarışmışsan, onu beş barmağın kimi bilirsən. Sən tamamilə haqlı olaraq deyə bilərsən ki, serjantın qızı sənin qayığında olsa, salamat qalmasına ümid daha çox olar, halbuki serjantın qızının mənimlə qalmasını özüm üçün xoşbəxtlik hesab edərdim. Bununla belə, onun sağ-salamat olmasına mən daha çox çalışıram, buna görə də, səmimi-qəlblə belə məsləhət görüürəm: sən öz qayığını mənim qayığımı yanaşdır. Casper, onda bu əziz xilqəti sənə etibar edə bilərəm.

– Sən haqlısan, – deyə Casper cavab verdi və həmin dəqiqə öz qayığını Ləpirçinin qayığına tərəf sürüüb gətirdi.

Mabel Casperin qayığına mindi və öz boğcasının üstündə oturdu. Mabel bir qayıqdan o birisinə keçdikdən sonra qayıqlar bir-birindən bir qədər aralındı və bu zaman avarlar işə düşdü. Söhbət kəsilidi. Bu zaman hər kəs yalnız bircə şey – çox qorxulu dəqiqələr keçirdiyini düşünürdü. Şübhə yox idi ki, düşmən çayın aşırıımına onlardan qabaq çatmağa çalışırdı. Lakin belə qaranlıq gecədə irokezlər çaydan keçməyə cürət etməzdilər. Ləpirçi isə inanan kimi idi ki, düşmənlər çayın hər iki sahilində gizlənmişlər və onları sahile çıxan kimi tutmaq istəyirlər. İndi hər şey qayığı idarə edənlərin ustalığından asılı idi. Əgər yüngül qayıq qayaya toxunsayıdı, parçalanardı və ya ağızı üstə çevrilərdi, onda bütün sərnişinlər, xüsusən Mabel suda qərq olar, ya da irokezlərin əlinə keçərdi. Son dərəcə ehtiyatlı olmaq lazımdı. Hər kəs özlüyündə fikirləşir və səsini çıxarmırdı.

¹ *Vimbovka* – dolama çarxı fırlatmaq üçün bərk ağacdən hazırlanan uzun tir

² *Anşouq* – ağırlıq qaldırmaq üçün ling



Qayıqlar səssizcə üzüb keçdilər, birdən yaxınlaşmaqdə olan aşırımin gurultusu eşidildi. Kapı dilə tuturdular ki, yerindən tərpənməsin, Kap bu xahişə mərdliklə əməl edirdi, halbuki suyun gurultusu heç də yaxşılıq əlaməti deyildi və qaranlıq olduğu üçün çayın hər iki sahilində əzəmətlə ucalan meşələrin qaraltısını güclə görmək olurdu. Kap şəlalənin bağışlaşdırıcı təsiri hələ heç də unutmamışdı. Bu qoca dənizçinin xəyalı təhlükəni qat-qat artırdı. O, çayın aşırımı, həmin gün keçdiyi on iki və ya on beş fut, hətta daha çox yüksəkliyi olan şəlalə kimi bir şey hesab edirdi. Şübhələr və nigarançılıq Kapı içəridən didirdi. Lakin qoca dənizçi naşaq yerə qorxurdu, cünki çayın aşırımı ilə Osveqo şəlaləsi heç də bir-birinə oxşamırdı. Aşırımlı daşlardan və dayazlıqlardan aşib keçən güclü axın olduğu halda, şəlalə həqiqətən, öz adına layiq olan zəhmli bir şeydir.

Mabel də o qədər toxraq deyildi, lakin vəziyyətin dəyişilməsi və səfər yoldaşlarına inamı özünə təskinlik verməsinə kömək edirdi.

Aşırımlı gurultusu daha bərkdən eşidildikdə Mabel Casperdən soruşdu:

– Siz mənə çayın bu yerinimi demişdiniz?

– Bəli... Ancaq sizdən xahiş edirəm, Mabel, mənə etibar edəsiniz. Biz bir-birimizi hələ az tanıyıq, lakin bu əlçatmaz yerlərdə bir günün özü də böyük şeydir. Mənə elə gəlir ki, sizi, guya, çoxdan tanıyıram.

– Mənə elə gəlir ki, siz də mənim üçün yad deyilsiniz, Casper! Sizin ustalığınıza da tamamilə bel bağlayıram, məni xilas etmək istədiyinizə də inanıram.

– Görərik, görərik! Ləpirçi suyun iti axan yerinin lap ortasına çatmışdır. Heyif ki, mənim səsimi eşitməyəcəkdir... Qayıqlan bərk-bərk yapışın, Mabel, özünüz də heç bir şeydən qorxmayın.

Bir azdan sonra coşqun sel qayığı suyun iti axan yerinə apardı. Üç və ya dörd dəqiqə ərzində Mabel ətrafında yalnız qaynayan köpüyü gördü və yalnız suyun uğultusunu eşitdi. Demək olmazdı ki, Mabel bu anlarda həyəcan keçirir, yox, görüb-eşitdiyi onu heyrətə salmışdı. İyirmi dəfə dalğalar qayığı aşırmaq istədi, lakin sükançı da iyirmi dəfə bükülməz qolları ilə qayığı düzgün səmtə yönəltdi. Yalnız bircə dəfə Casper qayığı idarə etmək iqtidarını itirdi və bu zaman qayıq bir neçə saniyə ərzində eyni bir yerdə fırlandı, lakin Casper ağlagılməz səylə var gücünü toplayaraq qayığı idarə etmək iqtidarına yenidən yiyələndi. Az sonra aşırımdan keçdi. İndi qayıq aşırımlın o tayında, tamamilə

təhlükəsiz yerdə, kiçik və sakit çay körfəzində üzə-üzə gedirdi, qayığa vur-tut bircə stəkan su dolmuşdu. Casper sevinə-sevinə:

– Daha heç bir şeydən qorxumuz yoxdur, Mabel! – dedi. – Təhlükə sovuşmuşdur və siz hələ bu gecə atanızla görüşəcəyinizə ümid edə bilərsiniz.

– Mən bu xoşbəxtlik üçün sizə minnətdar olacağam, Casper.

– Həm mənə, həm də Ləpirçiye... Hə, bəs o biri qayıq hanı?

– Mən yaxınlığımızda, suda nə isə görürəm. O, bizim dostlarımızın qayığıdır, düzdürmü?

Casper tez-tez avar çəkməyə başladı və onların diqqətini cəlb edən qaraltıya yaxınlaşdı. O, doğrudan da, ikinci qayıq idi, lakin bu qayıq ağızüstü çevreilmişdi. Bu vaxt Casperlə Mabel yoldaşlarını axtarmağa başladılar və az sonra çayın axarı ilə üzən Kapı görərkən çox sevindilər. Bu qoca dənizçi hinduların əlinə keçməkdənsə, suda boğulmağı üstün bilməşdi. Casper Kapı çətinliklə dərtib qayığa mindirdi və Ləpirçini axtarmaq fikrindən vaz keçdi, çünki bilirdi ki, Ləpirçi sevdiyi silahından ayrılmaz və suyun çox da dərin olmayan bu yerindən keçib sahilə çıxacaqdır.

Havanın qaranlıq olmasına baxmayaraq, qalan yolu çox tez üzüb getdilər. Az sonra onların qulağına boğuq bir səs gəldi, bu səs suyun uğultusuna qarışan uzaq göy gurultusuna oxşayırırdı. Casper yol yoldaşlarını başa saldı ki, bu, göldəki ləpədöyənin gurultusudur. Qabaq tərəfdə əyri-üyürü alçaq sahil zolaqları göründü, qayıq xırda körfəzlərin birinə girərək qumlu sahilə yan aldı. Mabel şəraitin birdən-birə bu qədər çox dəyişildiyini çox çətinliklə dərk edə bildi.

Bir neçə dəqiqədən sonra onlar keşikçilərin yanından ötüb getdilər. Darvaza açıldı və qız hələ indiyədək bir dəfə də olsun görüb-tanımadığı atasının qucağına atıldı.

SƏKKİZİNCİ FƏSİL

Yorğunluqdan sonraki istirahət insana xüsusi lə xoş təsir bağışlayır, insanda qayğısızlıq, arxayınlıq hissi oyadır. Mabel ertəsi gün səhərdən özünü belə hiss edirdi. Bütün qarnizon baraban səsini eşidən kimi qalxmış və səhər baxışına çoxdan hazır idi. Qarnizonun



gündəlik məşqlərinə nəzarət etmək serjant Dunqama tapşırılmışdı. O, öz vəzifəsini bu səhər yerinə yetirdikdən sonra səhər yeməyinə hazırlaşırkı ki, bu zaman onun qızı təmiz səhər havasında gəzməyə çıxmışdı.

Təsvir etdiyimiz hadisələrin baş verdiyi dövrdə Osveqo çayı sahilindəki qala ingilislərin Amerikada tutduqları müstəmləkələrin son hüdudundakı postlardan biri idi. Bu qalanın işğal edildiyi vaxtdan çox keçməmişdi, onun qarnizonu Şotlandiya polkunun bir batalyonundan ibarət idi. Batalyon qalaya gəldikdən az sonra onun sıralarına daxil olmuş amerikanlar da çox idi. Buna görə də Mabelin atası yerli əhalidən olduğuna görə baş serjant vəzifəsinə təyin edilmişdi. Bu dəstədə müstəmləkələrdə anadan olmuş bir neçə gənc zabit də var idi. Osveqo qalası da bu qəbildən olan bir çox digər istehkamlar kimi hinduların basqınından dəf edə bilərdi, lakin lazımı qaydalarla teşkil edilən mühasirə əməliyyatına çox çətinliklə müqavimət göstərirdi. Bu yerlərə ağır toplar gətirilməsi o qədər çətin idi ki, belə mühasirə əməliyyatının mümkün olması istehkamlar tikən mühəndislərin hətta ağılna da gəlməmişdi. Burada torpaqdan və tirdən tikilmiş istehkam, qurumuş xəndək, çəpər, paradlar üçün geniş bir meydan, həm mənzil kimi, həm də müdafiə üçün istifadə olunan tirdən tikilmiş kazarmalar var idi.

Həyətdə bir neçə yüngül səhra topu qoyulmuşdu, bunları hər bir vaxt bir yerdən başqa yerə aparmaq mümkün idi. Qala qüllərinə qoyulmuş iki ağır çuqun top qalaya yaxınlaşmağa cürət edənləri, sanki, dayandırmalı idi.

Mabel mənzilindən çıxıb çımlı yamacla qalanın bürcünə qalxdıqda, hər tərəfdən onun gözləri qarşısında tamamilə yeni bir mənzərə açıldı. Bir neçə əziyyətli gün ərzində yol gedərkən Mabelin keçdiyi və təhlükələrlə üz-üzə gəldiyi qorxulu qalın meşə cənub tərəfdə göz işlədikcə uzanırdı. Tala meşəni qalanın çəpərindən ayırırdı. Bu yerdə qırılmış ağaclarдан indi Mabelin dövrəsində görünən hərbi qurğuların tikilməsi üçün istifadə edilmişdi.

Qala hasarı yüz akra qədər torpaq sahəsini çəpərləmişdi. Bütün mədəniyyət izləri burada qurtarırdı. Arxa tərəfdən qaralan ucsuzbucaqsız qalın meşəni, onun şəffaf göllərini, bulanıq coşqun çaylarını və bütün təbiətinin rəngarəngliyini Mabel indi öz hafizəsində canlandıra bilərdi.

Mabel o biri tərəfə dönüb baxdıqda üzünə sərin və xoşhallan-dırıcı külək dəydi. Qız sahili tərk etdiyi vaxtdan bəri belə küləyin təsirini birinci dəfə idi ki, hiss edirdi. Burada Mabel tamamilə yeni bir mənzərənin qarşısında dayanmışdı. Gənc xanım hər cür təsadüf-lə qarşılaşa biləcəyini güman edirdisə də, onun canına iradəsindən asılı olmayan bir uşunma düşdü və gördüyüünə valeh olduğunu sinəsindən qopan şadlıq hicqirtisi ilə bürüzə verdi. Şimalda, şərqdə, qərbdə – bir sözlə, üç tərəfdən güzgü kimi bərq vuran gölün səthində dalğalar oynasırdı. Bu dalğaların rəngi, ümumiyyətlə, Amerikanın bütün sularının rəngi kimi heç də yaşla çalmırkı, onların rəngi okean rəngi kimi tünd-göy də deyildi. Yox, bu göldə nəzəri cəlb edən dalğalar bir az sariyaçalan saf, şəffaf, büssür kimi parıldayırdı. Sağ və sol tərəfə uzanan yaxın sahildən başqa heç yerdə torpaq görünmürdü. Bəzi yerlərdə hündür buludlar, bəzi yerlərdə isə kör-fəzlər emələ getirən və nəhayətsiz meşə zolağı ilə örtülü olan bu sahilin çox yerini qayalar kəsib keçirdi. Qayaların yarğanına cumub tökülen suyun boğuşugultusu uzaq top atəşini xatırladırdı. Suyun səthində nə yelkən ağarırdı, nə də onun içində iri balıqlar üzüşürdü: dörd tərəf sonu görünməyən meşələrlə geniş gölün yeknəsəq əzə-mətli mənzərəsindən ibarət idi. Təbiət burada gölü meşə ilə, sanki, qəsdən birləşdirmişdi ki, ətrafi seyrə dalan nəzərlər böyük bir sahəni bürüyən suyun səthindən və gölün aravermədən oynasañ yorucu dalğalarından aşib meşəlik diyarının sükutuna və hərəkətsizliyinə zilləndikcə heyrat ümmanınnda batıb qalsın.

Hər cür təsirə tez qapılan, safqəlblı, səmimi Mabel Dunqam ağuşunda olduğu təbiətin cazibəli gözəlliyini duya bilirdi. O vaxtlar İngiltərədə qadınlar yalnız səthi biliklər ala bilirdilər. Bununla belə, Mabel çox şey öyrənmişdi, bu isə ictimai vəziyyətinə görə Mabel-dən fərqlənməyən başqa qızlar üçün qeyri-adi bir şey hesab edilə bilərdi. Mabelin tərbiyəçiləri onun mühakimə qabiliyyətini çox qiymətləndirirdilər. Mabelin anası öldükdən sonra onu atası ilə bir polkda xidmət etmiş zabitin dul qalan arvadı öz evinə gətirmişdi. Bu qadının qəyyumluğu və qayğısı sayəsində Mabel öz tay-tuşlarına nisbətən daha yaxşı tərbiyə ala bilmişdi. O, seyr etdiyi mənzərəyə hər hansı bir başqa adam kimi valeh olur, eyni zamanda da, bu mənzərədən həzz ala bilirdi. Bundan başqa, hər bir adam kimi Mabel də təbiət mənzərəsinin gözəlliyini layiqincə qiymətləndirirdi.



Təbiət tablolarının əzəmətini də, pozulmaz qürurunu da, təsirli sükutunu da – bir sözlə, hələ insan əli dəyməmiş qocaman təbiət mənzərələrinin məftunedici gücünü hiss edə bilirdi.

Mabel qalanın bürcündə durub üzünü gölə tutaraq xəyallara dalmışdı. Göldən xəfif, sərin külək əsirdi. Birdən Mabel:

– Nə qədər cazibəli mənzərədir! – deyə dilləndi. – Nə qədər cazibəli mənzərədir! Həm də bu nə qədər qəribədir!

Kim isə Mabelin çıynıñə toxunaraq, onu fikirlərindən ayırdı. Mabel atasının gəldiyini güman edərək dönüb baxdıqda Ləpirçini gördü.

Ləpirçi dayanıb uzun lüləli tüfənginə söykənmişdi və səssizcə gülə-gülə torpağı və suyu göstərirdi. O, qızı dedi:

– Bizim, yəni Casperlə mənim malikanələrimizi görürsünüz mü? Göl onundur, meşə isə mənimdir. Bizim oğlan bəzən öz malikanəsinin böyük olduğunu söyləyib öyünür, amma mən ona deyirəm ki, yerin səthində onun gölü nə qədər yer tutursa, mənim də ağaclarım bir o qədər yer tutur. Siz isə, Mabel, yəqin, ona görə yaranmışınız ki, indi gəlib çıxdığınız bu diyarda yaşayasınız. Nə gecə çətin yol gəlməyimiz, nə də minqlərin canımıza saldıqları qorxu üzünüün təravətini əsla pozmamışdır.

– Ləpirçi özünü başqa dona salmaq üçünmü yelbeyin qızı xoş söz'lər deyir?

– Yelbeyin dedinizmi, Mabel? Əsla düz demirsiniz! Əgər serjantın qızı danışanda, doğrudan da, səfehləsəydi və ya ağılsız iş görəsəydi, onda atasına layiq olmazdı.

– Əgər belədirsa, onda serjantın qızı gerək tərifli söz'lərə o qədər də inanmasın. Bunlar bir yana, aramızda sizi yenidən görməyimə çok şadam, Ləpirçi. Qorxurdum ki, o dəhşətli çay aşırımində sizə və dostunuza bədbəxtlik üz versin, hərçənd ki, Casper sizdən nigaran deyildi.

– Bizim cavan oğlan hər ikimizə yaxşı bələddir və əmin idi ki, biz suda boğulmariq. Doğrudur, uzun lüləli tüfəngimi əlimdə tutduğuma görə çətinliklə üzürdüm, amma mən onu tullaya da bilməzdim, çünkü mən “maralvuranın” köhnə yoldaşıyam. Ovda da, hindularla və fransızlarla vuruşanda da həmişə bir yerdə oluruq, buna görə də, bir-birimizdən ayrılmagımız o qədər də asan deyildir. Tüfənglərimizi əlimizdə tutub çayın çox dayaz olan yerlərini yeriyə-yeriyə keçmişik və sağ-salamat sahilə çıxmışıq. Bunu da deməliyəm ki, biz belə bir iş üçün gerək münasib vaxt seçyedik. Biliirdik ki, avara

irokezlər sizi qarşılıamağa gələn serjantın fanarlarını görən kimi qar-nizon əsgərlərindən qorxub dərhal qaçacaqlar. Biz qayada oturduq və təhlükə sovuşanadək bir saata qədər orada xatircəm qaldıq. Meşədə yaşayan adamin səbirli olması ona çox kömək edir.

— Sizin təhlükədən qurtardığınızı və indi sağ-salamat olmadığını görməyimə çox şadam. Mən çox yorulmuşdum, ancaq sizin fikrinizi çəkdiyim üçün uzun zaman gözümə yuxu gəlmirdi.

— Öz mehriban və nazik ürəyinizə görə qoy Allah sizə həmişə kömək olsun! Düzünü deməliyəm ki, suya yaxınlaşan fanarları görərkən mən də çox sevindim... O vaxt başa düşdüm ki, sizin daha heç bir qorxunuz yoxdur. Bizim kimi ovçular və ləpir axtaranlar, əlbəttə, bir az kobud olurlar, lakin bizdə də səmimi hisslər olur. Cas-perlə mən ölürdik, amma qoymazdım ki, sizin başınıza bir iş gəlsin.

— Mənə elədiyiniz bütün yaxlılıqlar üçün sizə təşəkkür edirəm, Ləpirçi, ürəkdən təşəkkür edirəm! Əmin olun ki, sizin elədikləriniz-dən atamın xəbəri olacaqdır.

— Yetər, Mabel! Serjant bu meşələrə və qırmızıdərili adamlara yaxşı bələddir, buna görə də, bu barədə atanıza danışmağa o qədər də lüzum yoxdur... Bunlar keçər, axır ki, atanızı görə bildiniz. Bu ığid qoca əsgər sizin güman etdiyiniz adamdırımı?

— Mən onun mehriban ata olduğunu yəqin etdim. O, məni şəf-qətli bir ata kimi qarşılıdı. Siz onu çıxdanmı tanıırsınız?

— Bilirsinizmi, buna vaxtin necə hesablanmasına görə cavab vermək olar. O, məni kəşfiyyata aparanda on iki yaşında idim. O vaxtdan iyirmi ildən çox keçir. Biz bir çox vuruşmalarda iştirak etmişik. Siz o zaman hələ dünyaya gəlməmişdiniz. Bunu da deyə bilərəm ki, mənim uzun lüləli tüfəngim olmasaydı, bəlkə də, sizin atanız olmazdı.

— Necə yəni?

— Belədir ki, var, bütün əhvalatı sizə bir neçə sözlə nağıl edərəm. Biz pusquda idik. Serjant ağır yaralanmışdı, bax, bu tüfəngi işə salma-sayıdım, onun skalpını soyub aparardılar. Nə isə, biz serjanti xilas edə bildik. İndi siz bütün polkda elə bir adam tapa bilməzsınız ki, yaşının çox olmasına baxmayaraq, sizin atanızın saç kimi gözəl saç olsun.

Mabel qəlbində coşan minnətdarlıq hissiniň təsiri altında ovçunun qabalaşmış əlini sıxa-sıxa:

— Siz mənim atamı ölümdən xilas etmisinizmi? — deyə soruşdu.



— Mən iddia edə bilmərəm ki, atanızı ölümdən qurtarmışam; mən onunancaq skalpını xilas etmişəm, insan isə saçsız da yaşaya bilər. Casper də deyə bilərdi ki, sizi ölümdən xilas etmişdir, çünki dünənki gecə kimi qaranlıq bir gecədə sizin qayığınız çayın aşırımindan yalnız Casperin iti görən gözlərinin və qüvvətli qollarının köməyiylə sağ-salamat keçə bildi. Mən ov üçün və ləpirlər axtarıb tapmaq üçün yarandığım kimi, Casper də su üçün yaranmışdır. Aha! Budur, o, körfəzin kənarında oturmuşdur, özü də gözünü sevdiyi gəmidən çəkmir! Məncə, bu yerlərdə Casper Əestern kimi ikinci bir gözəl oğlan tapılmaz.

Mabel otağından çıxıb buraya gəldiyi vaxtdan bəri birinci dəfə idi ki, aşağıya baxdı. Osveqo çayı olduqca çox yüksək olan iki sahilin arasındaki göl təkəlürdü. Şərq sahili daha hündür idi və şimala doğru daha çox uzanırdı. Qala isə qərb sahilində tikilmişdi. Aşağıda tırlardan tikilmiş bir neçə adda-budda daxma görünürdü. Ontario limanından gətirilən və ya oraya göndərilən müxtəlif şeylər bu daxmalarda saxlanırdı. Osveqo çayının sürətli axını və şimal küləkləri çayda iki qum sayı əmələ gətirmişdi. Göldə tufan qopduqda sayların arasındaki kiçik körfəzlərdə daldalanmaq olardı. Daha dərin və geniş olan qərb körfəzi qalanın səfali limanı hesab edilə bilərdi.

Sahildə müxtəlif yalıklar¹, şlyupkalar² və başqa qayıqlar dayanmışdı, buxtada isə kiçik bir gəmi görünürdü. Casperin dənizçi adlandırılmasına haqq verən bu gəmi avadanlıqla kutter³ kimi təchiz olunmuşdu və görünür, qırx ton yük götürə bilərdi. Çox səylə tikilib rənglənmiş bu gəmi, şkansları⁴ olmasa da, hərbi gəmiyə oxşayırıdı; gəmi çox bacarıqla və bədii zövqlə hazırlanlığı üçün onun hər tərəfdən gözəl görünməsi, hətta Mabelin nəzərindən qaçmadı. Gəmi İngiltərədən göndərilən və mahir gəmi ustası tərəfindən hazırlanan layihə əsasında qayrılmışdı. Gəminin tünd rəngə boyanması onu zəhmlı göstərirdi. Gəmidə dalgalanan uzun vimpel⁵ isə onun kral gəmisi olduğunu göstərirdi. Gəminin adı "Qaçağan" idi.

— Deməli, bu, Casperin gəmisidir? — deyə Mabel soruşdu.
— Göldə başqa gəmilər də varmı?

¹ Yalik – iki və dördvarlı qayıq

² Şlyupka – avarlı kiçik qayıq

³ Kutter – birdorlu yaxta (böyük yelkənli qayıq)

⁴ Şkans – yuxarı göyərtənin orta dorla arxa dor arasındaki hissəsi

⁵ Vimpel – uzun, ensiz bayraqçıq

– Fransızların üç gəmisi vardır. Öz dediklərinə görə, bu gəmilərin biri, okeanda üzən böyük gəmilərdəndir, ikincisi briqdir¹, üçüncüsi isə fransızların “Mışovul” adlandırdıqları kutterdir. Ancaq bu “Mışovul”, deyəsən, hələ yarandığı gündən “Qaçağan”ı görmək istəmir və Casper göldə görünən kimi “Mışovul” onu dərhal təqib etməyə başlayır.

– Məgər Casper fransızlardan, həm də dediyiniz “Mışovul”dan, özü də suda qorxub qaçıր?

– Kara gəlməyən igidliyin nə faydası var? Casper igid oğlandır, bunu bütün sərhədçilərimiz bilirlər, ancaq Casperin gəmisinin bütün silahı bircə haubitsa topundan, gəmisinin bütün şəxsi heyəti isə iki nəfər yaşılı adamdan və bir uşaqdan ibarətdir. Bir dəfə səfər zamanı mən Casperin yanınca gedirdim, onun nə qədər qorxmaz olduğunu məhz o zaman görüüb yəqin etdim. Bilirsınız, Casper bizi düşmənə o qədər yaxınlaşdırıcı ki, düşmən atəş açmağa başladı. Bunu da demək lazımdır ki, fransızların topları çox sazdar, özləri də “Mışovul”dan başqa, xüsusü kutterlə azı iyirmi adam göndərməyincə, Frontenakdan başlarını bayır çıxarmazlar. Yox, “Qaçağan” elə qayırılmışdır ki, suda elə bil uçur; mayor deyir ki, Casperə qəsdən çox adam və top vermir, çünki qorxur ki, Casper beyni qızdıqda özünü məhv edə bilər.

– Lap yaxşı oldu! Baxın, dayım da bu “daxili dənizə” baxmağa gəlir! Bizim bu səfərimizdən sonra, deyəsən, dayım da əsla dəyişilməmişdir.

Kap buraya yaxınlaşdığını boğazını bir neçə dəfə bərkdən arada arda xəbər verdikdən sonra bürcdə göründü, bacısı qızına və yoldaşına başı ilə salam verdikdən sonra gözləri qarşısındaki ucsuzbucaqsız gölü nəzərdən keçirməyə başladı.

Bu mənzərəyə doyunca tamaşa etmək üçün Kap köhnə çuqun topun üstüne çıxdı, əllərini qoynuna qoyaraq qısa çubuğundan tüstü buraxa-buraxa yırğalanmağa başladı, elə bil ki, qayığın içində idi.

Ləpirçi, qoca dənizçinin üzündə tədricən əmələ gələn nifrat ifadəsini hələ görmədiyi üçün mehribanlıqla soruşdu:

– Hə, necədir, mister Kap? Bu gözəl su diyarını haqlı olaraq dəniz adlandırmaq olar, doğru deyilmi?

Kap əlindəki tənbəki çubuğu ilə Şimal üfüqünü göstərərək:

– Siz bunamı göl deyirsiniz? – deyə soruşdu. – Mən soruşuram, budurmu sizin gölünüz?

¹ Briq – ikidorlu gəmi



– Əlbəttə, budur! Başqa göllərin sahillərində yaşamış adamların dediklərinə görə bu ən böyük göldür.

– Elədir ki, var! Mən də belə güman edirdim: bu, böyüklüğünə görə gölməçədir, dadına görə isə şirin su çelləyidir.

– Ontarioun nəyi xoşunuza gəlmir, mister Kap? Bu, böyük göldür, ona tamaşa edənin ürəyi açılır. Hətta bulaq suyuna alışmış adamlar bu gölün suyunu çox tərifləyirlər.

Kap tənbəki çubuğu ilə havada yarımdairə çəkərək:

– Siz bunumu böyük göl adlandırırsınız? – dedi. – İndi izn verin, sizdən soruşum: siz bu gölün harasını yaxşı hesab edirsiniz? Casper özü deyir ki, gölün bir sahilindən o biri sahilinə ən çoxu iyirmi mildir.

Mabel söhbətə qoşularaq:

– Dayican, – dedi, – axı durduğumuz yerdən savayı hər tərəf sudur. Məncə, bu göl əsl okeandır!

– Bu bir parça gölməçə əsl okean imiş! Sizə daha sözüm yoxdur, Maqni! Özü də bu sözləri qohumlarının bəziləri əsl dənizçi olan bir qız deyir! Boş şeydir, Maqni, boş şeydir! Səncə, bunun harası dənizə oxşayır?

– Harası? Elə haraya baxırsansa sudur, göz işlədikcə uzanan bu suyun sonu görünmür.

– Məgər sənin üzdüyün çaylarda “haraya baxırdınsa su görmür-dünmü”, həm də “göz işlədikcə uzanan o suların sonu” görünür-dümü?

– Dayican, sən düz deyirsən, ancaq o çaylar dardırlar və onların ağaç basmış dayaz yerləri vardır.

– Məgər durduğumuz yer dayazlıq deyil? Məgər burada minlərlə ağaç görmürsən? Özün insafla de: iyirmi mil məgər dar bir sahə deyil? İndiyədək kim okeanda dayazlıqlar olduğunu eşitmışdır! Suyun ortasında sahillər olar?

– Axı, dayican, bu göldə qarşidakı sahili çaydakı kimi görmək mümkün deyildir.

– Sən yanılırsan, Maqni! Amazonka, Orinoko¹, La-Plata² da çaydır, lakin sən bu çaylarda da qarşı sahili görə bilməzsən. Mənə baxın, Ləpirci! Düzünü deyirəm, bu kiçik su zolağının göl olmasına

¹ Amazonka və Orinoko – Cənubi Amerikanın ən iri çaylarıdır.

² La-Plata – Cənubi Amerikada Karana və Uruqvay çaylarının birləşməsindən əmələ gələn çay sistemidir. O, dünyada ən geniş çay ağıdır.

şübhə edirəm. Bəlkə, bu, çaydır? Görürəm, meşələrinizdə coğrafiya ilə o qədər də tanışlığınız yoxdur.

– Siz bu dəfə yanılırsınız, mister Kap: bu gölün hər kənarında çay vardır, özü də lap kefiniz istəyən çay. Ancaq indi sizin gördüyüün köhnə Ontariodur; doğrudur, mən günümü sularda keçirməmişəm,ancaq mənə elə gəlir ki, heç yerdə bundan yaxşı göl tapmaq olmaz.

– Dayıcan, əgər biz dənizin sahilində... məsələn, Rokaveyada olsaydıq, burada gördüklərimizi orada da görməzdik? Orada da sahil, çaylar və ağaclar vardır, əlbəttə, həm bura, həm də ora yaxşıdır.

– Bu lap biabırçılıqdır, Maqnı! Gənc xanım bu qədər inad olma-malıdır. Ən əvvəl bilməlisən ki, okeanda çaylar olmur, sahil olur. Bunu mən sizə ona görə deyirəm ki, siz sahili gözdən itirəndə heç bir şey başa düşmürsünüz.

Mabel dinmədi, Kap isə öz qəlebəsindən ruhlanaraq sözünə daha artıq fərəhli davam etdi:

– Bir də ki bu ağacları oraların ağacları ilə müqayisə etmək olmaz. Okean sahillərində şəhərlər, fermalar, kəndlər, monastırlar, qəsrlər, mayaklar – bəli, bəli, mayaklar vardır, bəs burada nə var? Heç nə! Eh, eh, mister Ləpirçi! Heç bu mümkünkürmü ki, sahildə mayaklar olmasın! Burada, heç olmasa, hər hansı bir fənər olsayıdı, yenə də dərd yarı olardı...

– Burada mayak və ya fənər olmasa da ondan daha yaxşı şey var – burada əzəmətli meşə vardır!

– Əlbəttə, meşə gölə bir az yaraşır; amma okeanın dövrəsindəki torpaqlar meşə ilə örtülü olsayıdı, bunun okean üçün nə faydası olardı? Belə halda gəmilər lazımlı olmazdı, ticarət isə batardı! İnsanın ticarət üçün yarandığını söyləyən filosofun fikrinə mən tamamilə şərikəm... Təəccüb edirəm, Maqnı, sən bu suyu dəniz suyuna necə oxşada bilirsən? Mister Ləpirçi, sizinlə mərc gələrəm ki, sizin gölün heç bir yerində bircə dənə də balina tapmaq olmaz!

– Etiraf edirəm ki, bu göldə balina olduğunu heç vaxt eşitməmişəm. Mən ancaq çay balıqlarını görmüşəm.

– Necə! Kasat balığını da, dəniz donuzunu da, hətta heç bir köpək balığını da görməmisiniz?

– Sizin dənizlərinizdə nələr olduğunu axı mən haradan bilim? Mən dənizçi deyiləm, mister Kap!



Kap, bələdçinin nə dərəcədə nadan olduğunu bilmək üçün onun gözlərinin içina baxaraq sözüne davam etdi:

– Siyənək balığını da, albatrosu da, uçan balığı da görməmisi-niz? Məni bağışlayın, sizdən soruşmaq istəyirəm. Sizin bu gölünüz-də uça bilən balıqlar varmı?

– Uça bilən balıqlar! Mister Kap, olmaya siz güman edirsınız ki, biz burada, sərhəddə yaşadığımız üçün təbiətdən və onun yarat-dıqlarından heç xəbərimiz yoxdur? Mən bili-rəm ki, uçan müşovullar vardır, ancaq...

– Uçan müşovullar! Bu nə sözdür, mister Ləpirçi! Yoxsa, güman edirsınız ki, qarşınızda duran birinci dəfə dəniz səferinə çıxmış mat-ros şagirdidir?

– Sizin dəniz səferiniz haqqında heç bir şey bilmirəm, mister Kap, ancaq güman edirəm ki, ömrünüzdə çox səyahət etmişiniz. O ki qaldı meşə təbiətinə, mən hər bir adamın gözünün içini deyə bilərəm ki, bu təbiətə mən yaxşı bələdəm.

– Axi mən inana bilərəmmi ki, doğrudan da, uçan müşovullar görmüsünüz?

– Sözlərimin doğru olduğunu şübhə etməyin.

Mabel çox mehribanlıqla Ləpirçiyə baxaraq:

– Amma, – dedi, – Ləpirçi, siz özünüz də balığın uça bildiyinə şübhə edirsiniz!

– Mən belə deməmişdim... Yox, mən belə deməmişdim. Əgər mister Kap dediklərini təsdiq edərsə, mən inanaram, halbuki bunu mənim ağlım kəsmir.

Kap güzəştə getməyə başlayaraq:

– Sizin müşovulunuzun qanadları ola bilər, bəs mənim balığımın qanadları ola bilməzmi? – dedi. – Bu ağlabatan və doğru bir şeydir ki, balıq uça bilər və doğrudan da, uçur.

– O qədər də doğru deyildir. Suda yaşayan balığı qanadlı etmək, məncə, heç də ağıllı iş deyildir, çünkü balığın qanadlı olması suda əsla fayda verməz.

– Doğrudan da, siz, yoxsa, elə xəyal edirsınız ki, balıqlar o qədər axmaqdırlar ki, qanadları olduğu üçün suda uçmalıdırlar?

– Doğrusu, mən heç bir şey başa düşə bilmirəm: balığın havada uçması öz doğma mühitində, suda uçmasından daha qəribədir. Balıq ona görə yaranmamışdır ki, havada uçsun.

– Bax, dar düşünceli adam belə olar, Maqni! Balıq suda olan düşmənlərindən özünü xilas etmək üçün sudan çıxıb uçur.

– Bax, indi mən inanıram, – deyə bələdçi sakitcə cavab verdi.

– Balıqlar uzağımı uçurlar?

– Ola bilsin ki, balıqlar göyərçinlər kimi uzağa uça bilmirlər, ancaq düşməndən xilas olmaq üçün nə qədər lazımsa, bir o qədər uça bilirlər. Sizin müşovullara gəldikdə, hörmətli Ləpirçi, biz bu barədə daha danışmayacaqıq. Yəqin ki, siz uçan müşovulları qəsdən uydurmusunuz ki, bizim dənizdə qəribə şeylər olduğu kimi, sizin meşənidə də cürbəcür qəribə şeylər olduğunu söyləyib özünüyü öyəsiniz... Bəs o dağın dibində lövbər salan nədir?

– O, Casperin kutteridir, dayican! – deyə Mabel cəld cavab verdi.

– Məncə, o çox gözəl gəmidir. Adı da “Qaçağan”dır.

– Bu gəmini çarəsizlikdən göldə işlətmək olar, amma özü bir şey deyildir. Buşprit¹ düz dayanmışdır... Kim görübdür ki, belə kutterlərin buşpritləri düz dayansın?

– Bəlkə, göldə belə lazımdır, dayican?

– Əlbəttə! ɻunutmaq olmaz ki, okeanla göl bir-birinə bir az oxşasalar da, göl okean deyildir.

– Tuttum sizi, dayican! Deməli, Ontario okeana oxşayır, eləmi?

– Bəli, Ləpirçinin gözündə və bir də, bacıqızı, sənin gözündə Ontario okeana oxşayır, amma mən onu okeana oxşatmırıam. Göz gözü görməyən qaranlıq gecədə məni ən xırda qayığa mindirib belə gölmaçənin ortasına aparsanız, dərhal başa düşərəm ki, göldə üzürəm. Dənizlərdə üzdüyüm “Doroteya” gəmim də belə halda yanılmazdı. O da Ontario ilə Atlantik okean arasında fərq olduğunu bilərdi. Bir dəfə həmin gəmini Cənubi Amerikanın böyük körfəzlərində birinə gətirmişdim. Siz bilən nə oldu? Bu yaziq özünü həmin körfəzdə çox pis hiss edirdi. Casper bu gəmidəməni üzür? Hm! Maqni, sizdən ayrılmazdan əvvəl hökmən bu gəmidə Casperlə gəzməyə çıxacağam. İstəmirəm sonra desinlər ki, mən gölməçənin lap kənarında olduğum halda, bu gölməçədə üzəməmişəm.

Ləpirçi:

– Çox yaxşı! – dedi. – Siz bu arzunuza tezliklə çatarsınız. Serjant Min Adadakı postu dəyişdirmək üçün sabah öz dəstəsi ilə oraya

¹ Buşprit – gəminin burun tərəfində maili tir



gedəcəkdir. Eşitdiyimə görə, serjant, Mabeli də aparmaq fikrindədir, bəlkə, siz də onunla gedəsiniz?

– Bu, doğrudurmu, Maqnı?

– Deyəsən, doğrudur, – deyə qız cavab verdi. Onun üzünün azca qızarmasını heç kəs görmədi. – Ancaq atamla o qədər az danış-dim ki, sabah məni də özü ilə aparacağına o qədər də inanmırıam... Budur o, buraya gəlir, onun özündən soruşa bilərsiniz.

Serjant Dunqam görkəmcə elə bir adam idi ki, hamının xoşuna gəlirdi. O, ucaboylu idi, hər bir hərəkətində möhkəmlik və qətiyyət hiss edilirdi. Dənizçi olmayan hər bir adama təşəxxüsə öyüd-nəsi-hət verməyi sevən Kapın özü də başqaları ilə saymazvana danışma-ğa alışdığını halda, bu qoca əsgərin hörmətin saxlayırdı.

Şotlandiya lordu, qalanın rəisi Dunkan Lendi tabeliyində olan bütün başqa zabitlərə nisbətən Dunqama daha çox fikir verirdi. Serjant öz rütbəsinin artırılacağına ümid etməsə də, özünü ləyaqətli aparmağı bacarırdı və bununla da başqalarının diqqətini özünə cəlb edirdi. Kapitanlar onunla köhnə yoldaş kimi mehriban rəftar edirdilər. Hərbi işlə-rə aid olan məsələlərdə serjantın fikrinə etiraz etməyə poruçiklər nadir hallarda cürət edirdilər. Gizirlər isə ona, hər cəhətdən hörmət edirdilər.

Bütün sərhəd sakinlərindən fərqli olaraq, yalnız Ləpirçi serjantla öz tay-tuşu kimi davranırdı və onunla dostcasına danışındı.

Serjant qalanın bürcünə qalxaraq baş əymək əvəzinə hərbi qaya-da ilə təzim edib dedi:

– Salam, qardaşım Kap. Bu gün səhər başım xidmət işinə qarış-dığına görə səni və Mabeli lap unutmağa məcbur olmuşam. İndi iki saatə qədər boş vaxtim vardır, öz ürək sözümüzü bir-birimizə deyə bilərik. Sən bilən bu qız çoxdan itirdiyim arvadıma çox oxşamırmış?

– Mabel, elə bil, lap anasıdır ki, durub. Ancaq, serjant, Mabeldə sənin də mərdliyin vardır. Doğrusunu desək, Kap nəslindən olan-ların heç biri gücsüz və cəsarətsiz olmamışdır.

Mabel atasının sərt və ciddi sıfətinə çəkinə-çəkinə nəzər saldı.

– Qardaşım, məni çox istədiyinə görə uzun və çətin yol gəlmə-yə razi olmusan, biz də çalışarıq ki, yanımızda qaldığın müddətdə günün xoş keçsin.

– Eşitdiyimə görə, lövbəri qaldırıb yola düşmək üçün yalnız əmr gözləyirsiniz, serjant! Son mənziliniz də, gərək ki, Min Adadır, doğrudurmu?

– Yəqin ki, bunu sən ağızından qaçırımsın. Ləpirçi, düzdürmü?

– Yox, serjant, mən ağızmdan söz qaçırmamışam, mənə elə gəldi ki, sizin fikrinizi yaxın qohumunuzdan gizlətməyin mənası yoxdur.

– Hər cür hərbi səfər çox gizli şəraitdə keçirilməlidir! – deyə serjant məzəmmətlə cavab verdi, lakin əlini bələdçinin çıynınə dostcasına vurdu. – Sən ömrünün çoxunu fransızlarla vuruşmalarda keçirmisən, buna görə də, boşboğaz olmamağın nə qədər vacib olduğunu, gərək ki, bilirsən. Eybi yoxdur, keçər. Bu plan tezliklə yerinə yetiriləcəkdir, onu gizlətməyə də indi lüzum yoxdur. Doğrudur, göldəki postu dəyişdirmək üçün tezliklə bir dəstə göndərəcəyik, ancaq hələ məlum deyil, Min Adayamı gedəcəyik. Ola bilsin ki, mən də həmin dəstədə olacağam. Getsəm, Mabeli də özüm ilə aparacağam ki, mənə şorba bişirsin. Ümidvaram ki, qardaşım, sən də əsgər xörəyindən çəkinməzsən.

– Bu, sizin marşrutunuzdan asılı olacaqdır. Özün bilirsən ki, mən nə meşələri sevirəm, nə də bataqlıqları.

– Biz “Qaçağan”la gedəcəyik, səfərimiz də suya alışan adamın bəyəndiyi şəraitdə keçəcəkdir.

– Özü də bilməlisiniz ki, sizə yoldaş olmaq istəyən adam göl suyunu deyil, dəniz suyuna alışmış adamdır. Bunlar bir yana dursun, əgər sizin kutteri idarə edə bilən adam yoxdursa, onda sizi müşayiət edə bilərəm, hərcənd, etiraf edirəm ki, bu, əbəs yerə vaxt itirməkdir. Bu gölməçədə gəmi ilə üzəcəyik desək, qoçaq adamlara istehza etmiş olarıq.

– Casper “Qaçağan”ı çox məharətlə idarə edir, buna görə də, indi sənin köməyinə ehtiyacımız yoxdur, ancaq bizə yol yoldaşı olsan, şad olardıq. Dəstələrdən biri kəndə göndərilməyincə sən oraya qayıda bilməzsən, oraya gedən dəstə isə ancaq mən qayıdanın sonra göndərilə bilər... Mənə bax, Ləpirçi, indi minqlərin ləpirlərini birinci dəfədir ki, sənsiz axtarırlar, halbuki belə hallarda sən hamidan qabaqda olmusan.

Bələdçi karıxmış halda:

– Açıq deməliyəm ki, serjant, bu gün səhər bu işə həvəsim olmaçılsı, – dedi. – Əvvələn, çox yaxşı bilirəm ki, əlli beşinci polkun əsgərləri irokezləri meşədə tutmağı bacarmazlar, irokezlər isə xüssəsən Casperin qalaya gelib çatmasından xəbər tutduqda gözləməzlər ki, onları hər tərəfdən araya alısınlar. İkincisi, bütün yayı ağır işlərdə olmuş adamın işdən sonra bir az dincəlməyə haqqı vardır və buna



görə, onu danlamaq yersizdir. Bundan əlavə, Böyük İlən da əsgərlərin yanındadır, minqləri axtarıb tapmaq mümkündürsə, sən Böyük İləna cəsərətlə bel bağlaya bilərsən. Onun minqlərə olan nifrəti mənimkindən qat-qat güclüdür, onun gözləri də mənim gözlərim kimi iti görür. Yox, mən istəyirdim ki, bu dəfə belə səfərə rəhbərlik etmək şərəfi dəstəyə başçılıq edən gənc gizirə nəsib olsun. Əgər gizir bu səfərdə skalpını salamat saxlaya bilsə, belə yürüşə öyünə bilər və qayıtdıqdan sonra bu barədə anasına yazar. Mən ömrümüzdə birinci dəfə özümü tənbəlliyyə vurmaq fikrinə düşmüşəm.

— Saysız-hesabsız dəyərli xidmətlərə görə məzuniyyət almaq mümkündürsə, buna hər kəsdən daha çox sənin haqqın vardır, — deyə serjant cavab verdi. — Mabelin yanında qalmaq üçün hinduları təqib etmədiyinə görə, yəqin ki, Mabel sənin haqqında pis fikirdə olmaz, onun adından səni inandırıa bilərəm ki, əgər iştahan varsa, Mabel səni səhər yeməyinə şadlıqla dəvət edər... Ancaq qızım, elə zənn etmə ki, Ləpirçi qalanın yaxınlığında veyillənən bu əclaflara öz tüfənginin səsini eşitdirməyincə onların qaçıb getməsinə yol verəcəkdir.

— Serjant, əgər mən bilsəydim ki, Mabel mənim haqqımda belə fikirdədir, hamının qabağında təşəxxüsələ özümü göstərməyi sevməsəm də, Mabel hələ gözünü yumub-açmağa macal tapmamış “maralvuranımı” dərhal ciynamə alıb qaladan çıxdı. Yox, Mabel ilə bu az vaxtda tanış olsaq da, o, mənə yaxşı bələddir.

Mabel qızararaq cavab verdi:

— Ləpirçi, sizin haqqınızdakı fikrimi dəyişməyə məni vadar etmək istəyən olsa, çoxlu dəlil gətirməli olardı. Həm ata, həm də onun qızı salamat qalmaları üçün sizə minnətdardırlar, onlar bunu heç zaman yaddan çıxarmayacaqlar.

— Sizə təşəkkür edirəm, Mabel, ürəkdən təşəkkür edirəm. Ancaq deməliyəm ki, zənn etdiyiniz qədər də böyük xidmətim olmamışdır. Əgər siz minqlərin əlinə keçsəydiniz də, onlar başınızın bir tükünə belə toxunmazdilar. Mister Kapin, Casperin, Böyük İlənanın skalpları və əlbəttə, mənim də skalpım minqlərin ocağında yaxşıca his çəkərdi, ancaq yenə deyirəm, minqlər sizə toxunmazdilar.

— Axi onlar nə qadınlara rəhm edirlər, nə də uşaqlara. Bəs nəyə görə onların mənə yazıqları gələrdi? Yox, yox, Ləpirçi, mən salamat qalmağıma görə sizə minnətdaram!

– Mabel, sizə yenə deyirəm ki, onlar sizə azacıq da olsun, yamanlıq etməzdilər, bu minqlərin heç biri sizin saçınıza da toxunmazdı. Ola bilsin ki, onlar sizi rəhbərlərindən birinin arvadı olmağa məcbur edərdilər, lakin sizin bundan artıq qorxunuz olmazdı.

– Siz nə deyirsiniz deyin, belə fəlakətdən xilas olmağima görə ancaq sizə minnətdaram, – deyə Mabel cavab verdi və öz sevincini gizlədə bilməyən sadə bələdçinin əlini sıxdı. – Mən irokezin arvadı olmaqdansa, ölməyə razı oaram!

– Qızın təbiəti belədir, serjant! – deyə Ləpirçi üzünü köhnə yoldaşına tutub cavab verdi və onun çöhrəsi açıldı. – Bu qız bütün ömrü boyu belə qalacaqdır!

– Sən haqlısan, Ləpirçi. Ancaq yemək vaxtıdır. Bizimlə gedək, qardaşım Kap, bu uzaq sərhəddə biz yoxsul əsgərlərin necə yaşadıqlarını sənə göstərərəm.

DOQQUZUNCU FƏSİL

Serjant Dunqam doğru demişdi. Qala çox uzaqlarda olsa da, onun sakinlərinin süfrə açmalarına knyazlar və krallar çox cəhətdən həsəd aparardılar. Qərb və ya Yeni Torpaq adlanan bu böyük ölkə o illər abad deyildi, lakin öz iqlimi sayəsində hər cür təbii sərvətlərlə zəngin idi. Meşələrdə gəzişən hindular buradakı çöl quşlarının sayını azalda bilməmişdilər, əsgərlərin və ovçuların meşələrə vurdुqları ziyan qarabaşaq tarlasına arının vurdugu ziyandan çox olmazdı. Osveqoda hər cür balıq çox idi. Orada tutulan ləzzətli semqa¹ balığı Şimali Avropanın semqasından heç də pis olmurdu. Meşələrdə və göllərdə müxtəlif yerlərdə cürbəcür quşlar uçub gəlirdi. Qaz və ördəklər dəstə-dəstə Ontario körfəzlərində üzüşürdü. Bu sərvətləri xallı marallar, ayilar, müşovullar və başqa dördayaqlı heyvanlar, hətta sığınlar tamamlayırdı.

Osveqo qalasının hər bir əsgərinin yediyi quş əti parisililərin süfrəsinin yaraşığı olardi. Ancaq insan naşükür olur: hər hansı bir başqa yerdə həsrəti çəkilə bilən xörək burada, hətta bəzilərini ciyridirdi. Məhz bu səbəbdən əsgərlər semqa və maral ətini, ördək və

¹ Semqa – qızılbalıqkimilər fəsiləsindən olan, əti çəhrayı rəngli balıq



göyərçinləri duzlanmış ətə, bürüşmiş şalğama və kələmə çox həvəslə dəyişərdilər.

Serjant Dunqamın nahar süfrəsi bu diyarın həm varlığını, həm də yoxsulluğunu eks etdirirdi. Taxta nimçədə gətirilən qızardılmış semqə buglanırdı, süfrəyə parçalanmış isti quş əti və bir neçə nimçə soyuq məzə yeməkləri düzülmüşdü.

Kap bir neçə xörəyin dadına baxdıqdan sonra dedi:

– Hə, deyəsən, dünyanın bu yerində yaşayanlara verilən yemək alayarımcıq deyildir, serjant! Sizin semqanız şotlandiyalının da xoşuna gələrdi.

– Bununla belə, qardaşım Kap, qarnizondakı iki yüz və ya üç yüz adam arasında, hətta altı nəfər belə tapılmaz ki, semqaya yaxın dura. Elələri də vardır ki, evdə bəslənən quşlardan savayı ayrı quşların ətinin dadına da baxmamışlar, bəziləri isə ən yağılı maral budunu da bəyənmir.

Ləpirçi:

– Ağların adəti belədir, – dedi, – özü də cəsarətlə deyə bilərəm ki, bu adət ağların heç də şöhrətini artırır. Qırmızıdərili adama nə versələr yeyər, o, yağılı və ya yavan xörəyi də, maral və ya ayı ətini də, hind xoruzunun qılıçını və ya yabanı qazın qanadını da bəyənir. Etiraf etməliyəm ki, biz ağ adamlar bütün bu nemətlərdən istifadə etdiyimiz halda, təbiətə minnətdar olmuruq, bu isə bizim üçün əskiklikdir.

– Dunkan Lendi özü and içib deyir ki, arpa unundan bişirilən piroq Osveqoda tutulan xanı baliğinə dəyər; o, Şotlandiya dağlarından axan suların həsrətini çəkir, halbuki öz susuzluğununu dəf etmək üçün bütün Ontario onun ixtiyarındadır.

Mabel kişilərin arasında tək olduğuna görə təbiidir ki, bu yerlərdə qadın olmasını istərdi, o soruşdu:

– Mayor Dunkanın arvadı və uşaqları varmı?

– Yoxdur, amma deyirlər ki, Şotlandiyada nişanlısı vardır. Deyəsən, o qız bu vəhşilər ölkəsində sıxıntı çəkməkdənsə, Şotlandiyada qalıb mayorun yolunu gözləməyi qət etmişdir. Bu isə, qardaşım Kap, qadının vəzifəsi haqqında mənim fikrimlə əsla düz gəlmir. Sənin bacın başqa fikirdə idi, əgər ölməsəydi, indi elə onu burada, qızı oturduğu skamyada görərdin.

– Serjant, yəqin ki, sən Mabeli əsgərə əra vermək fikrində deyilsən, eləmi? – deyə Kap ciddi soruşdu. – Ailəmiz orduya öz payını vermişdir; indi isə gərək yenə üzümüzü dənizə tərəf çevirək.

– Qardaşım, səni əmin edə bilərəm ki, mən nə əlli beşinci polkda, nə də hər hansı bir başqa polkda qızım üçün ər seçmək fikrində deyiləm, ancaq bunu da deyirəm ki, onun ərə getmək vaxtıdır.

– Atacan!..

Ləpirçi:

– Elə şeylər haqqında bərkdən danışmaq olmaz, – dedi. – Təcrübəmdən biliyəm ki, qızın dalına düşən adam öz fikrini ona gərək qışqır-a-qışqır deməsin. Razi olsanız, gəlin başqa şeylərdən danışaq.

– Qardaşım Kap, əminəm ki, bu çosqanın əti soyuq olsa da sənin xoşuna gələr, cüntki sənin zövqünə görə hazırlanmışdır.

– Bəli, bəli! Əgər istəyirsən mən yeyim, onda bizə mədəni adamların xörəyini ver. Qaba quş əti sizin kimi şirin su dənizçiləri üçün yaxşıdır, biz okean dənizçiləri isə yalnız ləzzətini bildiyimiz şeyləri xoşlayırıq.

Ləpirçi çəngəl-bıçağını stolun üstünə qoydu və səssizcə gülərək maraqla soruşdu:

– Mister Kap, bu çosqanın dərisiz olması siz təəccübləndirmirmi?

– Əlbəttə, Ləpirçi, köynəkli olsayıdı, daha yaxşı olardı, ancaq görünür, sizin meşələrdə donuz ətindən bu üsul ilə xörək hazırlamaq adətdir, eləmi?

– Gördünüz mü! Bütün dünyani gəzən adəmin bəzi şeylərdən xəbəri olmaya da bilər. Mister Kap, əgər siz özünü zəhmətə salıb bu donuzun dərisini soymaq istəsəydiniz, barmaqlarınız şil-küt olardı! Bu, oxlu kirpidir!

– Mat qalmışam, ancaq əvvəldən də başa düşmüştüm ki, bu, xalis donuz əti deyildir. Elə zənn edirdim ki, bu meşələrdə hətta çosqa da özünün bəzi xüsusiyyətlərini itirə bilər. Mən elə bilirdim ki, şirin su çosqası açıq dəniz sahilində böyükən donuz qədər yaxşı deyildir. Məncə, sənin üçün bunun heç bir təfavüti yoxdur, serjant, eləmi?

– Mənim ancaq dəri soymaqla aram yoxdur, qardaşım Kap... Əminəm ki, yol geldiğiniz zaman Mabel sizə əziyyət verməmişdir, doğrudurmu, Ləpirçi?

– Yox, yox! Serjant, əger Casperin və Ləpirçinin Mabedən razi qaldıqlarının yarısı qədər də Mabel onlardan razıdırısa, onda biz ömür-lük dost olarıq.



– Bəli, bəli! Yadda saxlamaq lazımdır ki, qadınla kişi bir deyildir, – deyə serjant cavab verdi, – buna görə də, qadınların əxlaqına və tərbiyəsinə daha çox fikir vermək, xasiyyətini nəzərə almaq lazımdır. Təzə əsgər bərkdən-boşdan çıxmış əsgərə tay ola bilməz. Hami bilir ki, əsgərə təlim verilməsinə hər hansı bir işdən daha çox vaxt sərf edilir. Yaxşı bir əsgər qızını tərbiyə etməyə isə bundan daha çox vaxt lazımdır.

– Bax, bunu mən bilmirdim, serjant! – deyə Kap dilləndi. – Biz qoca dənizçilər isə zənn edirik ki, altı əsgərin təlimi bir matrosun təlimindən daha tez başa gəlir.

Serjant mehribanlıqla gülümsəyərək cavab verdi:

– Bəli, bəli, qardaşım Kap, dənizçilərin özləri haqqında nə fikirdə olduğunu bilirəm, çünkü sahil qalalarının birində bir neçə il xidmət etmişəm. Səninle bu barədə danışmışıq, qorxuram ki, fikrimiz düz gəlməsin. Ancaq əsl əsgərlə təlim almamış adam arasında nə kimi fərq olduğunu bilmək istəyirsənsə, nahardan sonra parada gəlib əlli beşinci polkun batalyonuna tamaşa eləyə bilərsən. Yorka qayıtdıqda isə milis polklarına da baxarsan.

– Amma, mənim fikrimcə, burada böyük fərq yoxdur – bu fərq briqlə şnyava¹ arasındaki fərqdən böyük deyildir. Bütün əsgərlər görünüşcə birdirlər. Onların hamisinin qırmızı mundiri, baftası, bariti, gildən qayrılmış çubuğu vardır...

Serjant təşəxxüsəl:

– Bunu gör dənizçi necə başa düşürmüş! – dedi. – Ancaq, bəlkə də, sən bilmirsən ki, əsgərə yeməyi öyrətmək üçün düz bir saat vaxt lazımdır!

– Onda əsgərin vay halına. Milis əsgərləri ta əvvəldən bu işin ustası olmuşlar. Çox eşitmışəm ki, onlar səfər zamanı yolda əllərinə keçəni basıb yeyirlər.

Ləpirçi aranı sazlamağa çalışaraq:

– Məncə, – dedi, – başqa adamların öz vərdişləri olduğu kimi, milis əsgərlərinin də öz vərdişləri vardır. İnsan təbiətini dəyişdirməyə cəhd etmək fayda verməz. Serjant, əlli beşinci polkdakılar yeməyin ustasıdırıllar, bu polku çıxdan tanıyram, ancaq elə milis korpusları da tapılar ki, bu işdə əlli beşinci polkdan heç də geri qalmaz.

¹ Şnyava – qədim yelkənli gəmi

Mabel:

– Dayican, – dedi, – əgər yeyib doymusunuzsa, məni qalaya ötürərsinizmi? Mən gölü hələ lazıminca görməmişəm. Buraya gəlişimin birinci gündən qalanı təkbaşına gəzməyim yaxşı düşməz.

Kap ilə Mabel otaqdan çıxdılar. Serjant qürurla gülümsəyərək Ləpircidən soruşdu:

– Hə, de görüm, dostum, qızım xoşuna gəlirmi?

– Sən onunla fəxr edə bilərsən, serjant! Belə gözəl qız hər atanın fəxridir. Gözəl qızlar görmüşəm, nəcib xanımlar da görmüşəm, ancaq belə ləyaqəti olan qızə rast gəlməmişəm.

– Ləpirçi, səni əmin edə bilərəm ki, səni də Mabel tərifləyir. Dünən axşam onun dilindən düşmürdü, elə hey sənin səbirli olmağın-dan, ığidiliyindən, xüsusən sənin səxavətindən danışırı. Səxavət isə, mənim dostum, qadının gözündə bütün digər insanı sıfətlərin yarısına bərabərdir! İndi biz deyə bilərik ki, hər iki tərəf ilk baxışda bir-birini bəyənmişdir. İndi dur, paltarını təmizlə, təhər-töhürünü sahmana sal, onda qızın özü də, qəlbini də sənin olar.

– Sənin məsləhətlərinə əməl edərəm, serjant, var qüvvəmlə çalışaram ki, Mabel mənim xoşuma gəldiyi kimi, mən də onun xoşuna gəlim. Bu gün səhər günəş çıxan kimi “maralvuranımı” silib təmizləmişəm, bu tüfəng heç vaxt indiki kimi parıldamamışdır.

– Sən ovçu olduğunu bununla sübut edirsən, Ləpirçi! Doğrudur, hər cür atəşli silah günəş şüaları altında gərək par-par parıldasın. Lüləsi işildamayan tüfəng nəyə lazımdır? Birlikdə qayıqla gəldiyiniz zaman Mabel ilə çoxmu danışmışsan?

– Axı danışmalı bir şey də yox idi, serjant! Fürsət olanda isə söhbət zamanı başa düşürdüm ki, Mabel məndən çox-çox üstün-dür. Mən ancaq özümə müyəssər olan şeylərdən danışa bilirdim.

Serjant gülümsəyərək dedi:

– Sən haqlısan da, haqsızsan da, dostum! Qadınlar boşboğazlıq etməyi sevirlər və belə söhbətlərdə iştirak etməkdən daha çox həzz alırlar. Sənə məlumdur ki, çox danışmağı və ağlıma gələni dərhal dilimə gətirməyi sevmirəm. Lakin özümü çox öyməyəndə də Mabelin anası mənim haqqımda pis fikirdə olmurdu. O vaxtdan iyirmi iki il keçir! İndi mən polkda ən qoca serjantam, o vaxtlar isə hamidan cavandıım. Kişi gərək ağır olsun. Ancaq qadının xoşuna gəlmək istə-sən, yeri gəldikcə ona gərək güzəştə gedəsən.



– Ay serjant, qorxuram ki, bunu mən heç zaman bacarmayım!

– Axi niyə məyus olursan, məncə, fikrimiz tuş gəlir, doğru deyilmə?

– Biz dedik ki, əgər Mabel, doğrudan da, sən deyən kimi bir qızdırısa, özü də adicə ovçunu və bələdçini xoşlayırsa, onda köçəri həyatdan əl çəkərəm və özümü ailə ocağına alışdırmağa çalışaram. Ancaq Mabeli gördüğüm vaxtdan qəmlı fikirlər məndən əl çəkmir, ürəyimə nə isə damıbdır.

Serjant acıqlı-acıqlı onun sözünü kəsdi:

– Bu nə deməkdir? Yoxsa, səni yaxşı başa düşmədim? Sən özün demədinmi ki, Mabel sənin xoşuna gəlmışdır? Məgər Mabel haqqında yanılmışın?

– Eh, serjant, Mabelin günahı yoxdur! Qorxuram ki, Mabel sonralar peşman olsun! Mən vur-tut adicə, yoxsul meşə sakiniyəm, həm də, bəlkə də, sizin zənn etdiyiniz qədər də yaxşı adam deyiləm.

– Əgər Ləpirci, sən öz-özünə inanmirsansa, xahiş edirəm, sənin haqqında olan rəyimə inan. Məgər mən insanların xarakterini araşdırıb qiymətləndirməyə alışmamışam? Məgər bu, mənim vəzifəm deyil? Bu barədə çoxmu yanılmışam? Əgər bu dəfə sənə şahid lazımdırsa, mayor Dunkandan soruşa bilərsən.

– Biz axı köhnə dostlarıq, serjant. Biz ciyin-ciyinə durub düşmənlə çox vuruşmuşuq və bir-birimizi dəfələrlə dardan qurtarmışıq. Bir-birimiz haqqında yaxşı fikir söyləməyim heç də təəccübüldür. Qorxuram ki, sadə, avam ovçu haqqında atasının fikrinə qızı şərik olmasın.

– Bəsdir, bəsdir, Ləpirci! Dostum, sən özün-özünü tanımirsan! Sözümə inan. Əvvələn, sən təcrübəli adamsan, təcrübə isə, məlum olduğu kimi, bütün qızların karına gələn shəydir. Heç bir ağıllı gənc qadın insanın bu dəyərli cəhətini qiymətləndirməyə bilməz. Bir də ki, sən polka daxil olduqdan sonra lovğalanan ədabaz oğlanlardan deyilsən. Sən xidmətin nə olduğunu bilən adamsan. İştirak etdiyin bütün vuruşmalar və pusqlar hesablansa, zənnimcə, azi otuz-qırx dəfə od içində olmuşan.

– Bunlar hamısı düzdür, serjant, bunlar hamısı düzdür. Ancaq... ancaq mən cəsarətsizəm, nadanam, qoca və vəhşi olduğuma görə Mabel kimi bir qızı özümü sevdirdə bilmərəm. Mabel meşə vərdişlərimizə alışmamışdır, buna görə də, ona öz tərbiyəsinə, zövqünə və vərdişlərinə uyğun olan şəhər həyatı daha xoş gələr.

– Dostum, əvvəllər səndə belə şübhələr yox idi, təəccüb edi-rəm, bunlar səndə haradan əmələ gəlmışdır?

– Ola bilsin ki, Mabeli gördüğüm vaxtadək özümün bir heç olduğunu ağlıma gətirməmişdim. Mən bir çox qadınlarla yol getmişəm, onları meşələrdən keçirmişəm, onların dərdini və fərəhini görmüşəm, ancaq onların hamısı məndən qat-qat yüksəkdə olmuşlar. İndi belə deyildir: Mabel ilə mən bir-birimizə o qədər yaxınıq ki, aramızdakı fərqin nə qədər böyük olduğunu görərkən ürəyim çox sixılır. Serjant, mən arzu edərdim ki, gözəl gənc xanımın xoşuna gəlmək üçün on il cavanlaşım, özümün də daha xoş görkəmim olsun.

– Qəm yemə, igid dostum, mənə inan, çünki qadınların qəlbini bələdəm. Mabel səni sevməyə başlamışdır, adalarda iki həftə qala-cağıq və bu müddətdə qız səni tamamilə sevəcəkdir. Dünən axşam Mabelin mənə dediklərindən də belə başa düşmək olardı.

– Bu ola bilməz, serjant! – deyə Ləpirçi diləndi. – Doğrudan-damı, belə demişdir? Mən yoxsul bir ovçuyam, bəs Mabel? O, zabit arvadı olmağa layiqdir. Yoxsa, sən elə güman edirsən ki, Mabel bütün şəhər vərdişlərindən əl çəkər, kilsəyə getmək və tanışlarına baş çəkmək əvəzinə, meşədə qalib adicə bələdçi və ovçu ilə yaşamağa razi olar? Keçmişini yadına salmazmı, ərinin yaşılı olmasına peşman olmazmı?

Serjant:

– Səndən yaxşı ər tapmaq çətindir, Ləpirçi, – dedi, – şəhər vərdişlərinə gəldikdə, Mabelin asudə güzəran keçirməsi ona şəhər vərdişlərini tezliklə unutduracaqdır. Mabel o qədər ağıllıdır ki, bu uzaq sərhəddə darıxmayaçaqdır. General hərbi yürüşün planını düşünüb hazırladığı kimi, dostum, mən də sizin evlənməyinizin planını yaxşıca düşünüb hazırlamışam. Əvvəlcə mən istəyirdim səni polkda qulluğa təyin edəm ki, vaxt gəlib çatanda məni əvəz edəsən, ancaq bir az fikirləşib yəqin etdim ki, sən heç də nizami hərbi xidmət üçün yaranmamışan. Burası da var ki, sən hər cəhətcə hərbi qulluqçu olmasan da, əsl döyüşçüsən, bunu da bilirəm ki, qarnizonumuzun bütün zabitləri sizə çox hörmət edirlər. Nə qədər ki sağam, Mabel mənim yanımda yaşaya bilər, sənin də hərbi səfərdən və ya kəşfiyyatlardan qayıdanda siğınmağa yerin olar.

– Bilsəniz, adam bu barədə fikirləşəndə nə qədər sevinir, serjant! Kaş Mabelin də belə arzuları olaydı. Ancaq qorxuram ki, mənim



kimi adam onun xoşuna gəlməsin. Əgər mən, məsələn, Casper kimi bir qədər gənc və gözəl olsaydım, onda hələ ümid yerim olardı... Bəli, doğrudan da, onda ümid edə bilərdim.

Serjant barmaqları ilə çırılıq vurub, Ləpirçiye şiş göstərərək dedi:

– Casper – Şirin Su və həm qalada, həm də başqa yerlərdə olan bütün cavanlar, bax, bunu görərlər! Sən həddindən artıq təvazökar-san, Ləpirçi! Bu günlərdə hədəf vurmaq yarışı olacaqdır, sən öz məharətini göstərə bilərsən, onda Mabel səni daha yaxşı tanıyar və qiymətləndirər.

– Bilmirəm, bu insafdandırımı, serjant! Hər kəsə məlumdur ki, “maralvuran”ın gülləsi nadir hallarda yan keçir, hamiya yəqin olan bir şeyi sınamaq olarmı?

– Bəsdir, bəsdir! Görürəm, sizin adaxlanmanızı, deyəsən, mən özüm düzəltməli olacağam. Qəribədir ki, qızığın vuruşma çağında nə qədər cürətli olduğun halda, indi bir adaxlı kimi çox cəsəretsiz-sən. Ünutma ki, Mabel cəsurlar nəslindəndir. Buna görə də, bu qız da anası kimi kişinin mərd və cəsur olmasını istəyər.

Serjant durub otaqdan çıxdı.

Ləpirçini yaxından tanıyanların hamısı onu son dərəcə ləyaqətli bir insan hesab edirdi. Həmişə eyni təbiatlı, sadəcil və səmimi, ağıllı və qorxu bilməyən, haqq işi həmişə birinci müdafiə edən bu adam heç zaman elə bir iş tutmadı ki, xəcalət çəkib qızarsın. Ləpirçi ilə uzun müddət bir yerdə olanlar onun ibtidai insanlar kimi son dərəcə sadə olduğuna görə ona hörmət edir və onun bu təbiətinə heyran qalırdılar.

Serjant Dunqam Mabeli Ləpirçiye ərə vermayı arzulayarkən Ləpirçinin bütün ləyaqətindən daha çox, özünün ona şəksi məhəbbətini əsas götürmüştü. Serjant Ləpirçiye yaxından bələd idi, ancaq onun nəinki bütün yaxşı sıfətlərinə görə, həm də özünün ona ixtiyarsız bağlı olmasına görə hörmət edirdi. Bu qoca əsgərin heç zaman ağılna belə gəlməmişdi ki, qızını ərə vermək istədiyi adamı qız bəyənməyə bilər.

ONUNCU FƏSİL

Bir həftə keçdi. Mabel bir qədər darixdıcı olan yeni vəziyyətinə alışmağa başlamışdı. Əsgərlər və zabitlər öz aralarında bu gənc

xanımın olmasına yavaş-yavaş alışırılar. Onlar qızın gözəlliyinə valeh olduqlarını açıqdan-açıqa bildirmeklə onu daha təngə gətirmildilər. Bununla belə, Mabel az sonra sezdi ki, ortayaşlı dul kişi olan kvartirmeyster serjantla yaxınlıq etməyə çalışır, halbuki bir yerdə xidmət etdiklərinə görə onlar onsuz da tez-tez görüşürdülər. Gənclər nahar zamanı öz aralarında deyirdilər ki, adı Müyr olan bu şotlandiyalı zabit serjantın yanına əvvəlkindən daha tez-tez gəlməyə başlamışdır.

Birinci həftənin axırlarında axşam yatmaq üçün şeypur çalındıqda qalanın komendantı mayor Dunkan Lendi serjant Dunqamın dalınca adam göndərdi ki, onunla təkbətək oturub danışın. Bu qoca əsgər təkərləri olan balaca evdə yaşayırırdı. Lazım gəldikdə bu evi qalanın bir həyətindən o biri həyətinə aparırdılar. Serjant qəbul otağında çox gözləməli olmadı, az sonra öz rəisinin yanına girdi.

Lendi həm yataq otağı, həm də kitabxana olan otağın qapısı ağızında hörmətlə dayanmış Dunqama mehribanlıqla müraciət edərək:

– İçəri gəl, serjant, içəri gəl, dostum! – dedi. – Gəl əyləş stulda. Səni bir iş haqqında söhbət etmək üçün çağırmışam. Qarnizonun haqq-hesabına bu işin dəxli yoxdur. Bilirsən ki, biz səninlə çoxdan yoldaşıq. Bu müddətdə mayor serjantla, şotlandiyalı isə yankı¹ ilə yaxınlaşış ünsiyyət tapa bilər. Xahiş edirəm, əyləş, özün də heç sıxlıma, sərbəst otur. Gərək ki, bu gün hava çox yaxşıdır, serjant, eləmi?

– Bəli, hava çox yaxşıdır, mayor Dunkan, – deyə serjant cavab verdi və mayorun əmriyle oturdu. Dunqam hərbi xidmətdə çox olduğuna görə istər hərəkətlərində, istərsə də danışığında lazımı qaydaya əməl edirdi. – Çox yaxşı gündür, ser! Ümid etmək olar ki, ilin bu vaxtında havalar hələ uzun müddət belə keçəcəkdir.

– Mən də ümid edirəm! Bu il, deyəsən, məhsul yaxşı olacaqdır, sən özün görəcəksən ki, əlli beşinci polkun əsgərləri bacarıqlı döyüşü olduqları kimi, həm də işbilən fermerdirlər. Mən Şotlandiyada heç vaxt buradakı qədər bol kartof görməmişəm.

– Doğrudur, məhsulun yaxşı olacağına ümid var, mayor Dunkan. Bu qış keçən ilkindən daha əmin-amənlıq olacaqdır.

– Əmin-amənlığa tələbatımız isə ildən-ilə artır. Biz qocalırıq, mənə elə gəlir ki, indi istefaya çıxməq haqqında fikirləşmək və sonra

¹ Yankı – ABŞ-da doğulmuş amerikalılara avropalıların verdiyi ad



kefimiz istədiyi kimi, ömrümüzü keçirmək vaxtı çatmışdır. Hiss edirəm ki, gücdən düşürəm.

– Siz hələ krala çox xidmət edəcəksiniz, ser!

– Bəlkə də, sən deyən oldu... Xüsusən əger krala podpolkovnik lazımlı olsa.

– Mayor Dunkan Lendinin podpolkovnik rütbəsi alacağı gün əlli beşinci polk üçün bayram olacaqdır.

– Həmin gün Dunkan Lendi üçün də bayram olacaqdır. Ancaq serjant, sən heç zaman podpolkovnik olmamışansa da, mehriban arvadın olmuşdur. Bu rütbəyə çatan insanı isə yalnız belə bir arvadın olması xoşbəxt edə bilər.

– Düzdür, mayor, mən evli idim, lakin çoxdan dul qalmışam. İndi mən ancaq öz vəzifəmi sevə bilərəm.

– Necə? Yanaqları alışib-yanan o qəşəng qızı – bu günlərdə qalada gördiyüm sənin qızını, yoxsa, nəzərə almırsan? Sən nə danışırsan, serjant! Mən nə qədər qoca olsam da, canlar alan bu qızı sevərdim və podpolkovnik rütbəsindən də vaz keçərdim.

– Mayor Dunkanın sevgilisinin harada olduğunu hamımız bilirik. Dunkani öz vəzifəsini başa çatdırıb, Şotlandiyaya qayıdan kimi xoşbəxtliyə çıxarmağa hazır olan gözəl xanım, orada, Şotlandiyada yaşayır.

– Eh, serjant! Ümid həmişə əlçatmaz olur, mehriban Şotlandiya da yaxında deyildir, – deyə mayor cavab verdi, onun sərt üzündə kədər ifadəsi göründü. – Axi bu barədə niyə danışaq! Əgər arpa unumuz yoxdursa, baritla və gülə ilə bir bərabərdə qiymətləndirilən quş ətimiz vardır, çoxlu semqa baliğimiz vardır, bu baliq Bervik-Tviddə¹ tutulan semqadan heç də az deyildir. Ancaq dünyada arpa unundan daha ləzzətli şəylər də vardır... Yeri gəlmışkən, deməliyəm ki, Dunqam, sənin qızın çox qəşəngdir!

– Qız tamamilə anasına oxşayır, özü də tamaşaşa qoyulub seçilən qızlar arasında heç də axırıncı yeri tutmaz! – deyə serjant iftixarla cavab verdi. – Bəli, mənim qızım belə halda xəcalət çəkməz, ser!

– Buna mənim şübhəm yoxdur. Hə, indi gəl, birbaş mətləbə keçək və ehtiyatdakı korpusu qabaq xəttə göndərək. Kvartirmeyster Devi Müyr sənin qızını almaq fikrindədir! Rüsvay olmaqdan qorxaraq məndən xahiş etdi ki, bu barədə səninlə danışım. Bilirsənmi,

¹ *Bervik-Tvid* – İngiltərə ilə Şotlandiya arasındaki sərhəddə, Tvid çayının Şimal dənizinə töküldüyü yerdə olan bir limandır.

zabitlərimizin yarısı sənin qızının sağlığına içir və səhərdən axşamada ondan danışırlar.

— Qızım üçün bu, çox böyük şərəfdir, mayor! — deyə serjant soyuqca cavab verdi. — Mənə elə gəlir ki, centlmenlər öz aralarında danışmaq üçün daha münasib bir mövzu tapa bilərlər. Mən ümidi varam ki, bir neçə həftədən sonra qızım namuslu adama ərə gedəcəkdir, ser.

— Dündür, Devi namuslu adamdır, özün də bilirsən ki, hər cür kvartirmeysterə namuslu adam demək olmaz, serjant, — deyə Lendi istehza ilə təsdiq etdi. — Hə, indi nə fikirdəsən? Qəlbi məhəbbətlə oxlanan o gəncə deyə biləremmi ki, iş düzələn kimidir?

— Siz həzrətlərə minnətdaram, ancaq Mabel başqasının nişanlısidir.

— Necə, bu nə sözdür? Bu xəbər bütün qarnizonu çaxnaşmaya salacaqdır! Onu da deyim ki, buna mənim acığım tutmur. Açıq deyə bilərəm ki, bir-birinə tay olmayanların evlənməsinə tərəfdar deyiləm.

— Mən də bu fikrəyəm, cənab, bir də istəmirəm ki, mənim qızım zabit arvadı olsun. Ağılı qızın öz anasına çəkməsi də bəs eləyər.

— Onda izin ver soruşum: sənin kürəkənin olmaq istəyən o xoşbəxt adam kimdir?

— Ləpirçidir, cənab.

— Ləpirçi!

— O özüdür, mayor, mən onun adını çəkərkən onun bütün həyatını da sizə danışdım. Bu yerlərdə, sərhəd rayonunda heç kəsin mənim bu namuslu, igid və sədaqətli dostum kimi böyük şöhrəti yoxdur.

— Bunlara mənim sözüm yoxdur, ancaq görək Ləpirçi iyirmi yaşılı qızı xoşbəxtliyə çıxara bilərmi?

— Nə üçün çıxara bilməz, cənab? O, öz işinin bacarıqlı ustasıdır. Orduda elə bir kəşfiyyatçı və ya bələdçi yoxdur ki, Ləpirçinin bildiyinin, heç olmasa, yarısını bilsin.

— Bu, doğrudur, serjant. Axı ordu bələdçisi kimi şöhrət tapmaqla qızın məhəbbətini qazanmaq olarmı?

— Mən ləp yəqin bilərəm ki, ərköyn böyümüş cavan qızın şiltaqlarına əhəmiyyət vermək əsgərliyə yenicə gələn gəncin fikrilə hesablaşmaq demək olardı, mayor Dunkan. Əgər biz hər hansı bir yön-dəmsiz nadanın dediyi ilə durub-otursaq, onda aydınlaşdır ki, heç zaman yaxşı batalyon yarada bilmərik.



— Ancaq sənin qızın heç də nadan deyildir; bütün qocaman İngiltərədə sənin qızın kimi nəcib bir qadın tapılmaz. Olmaya qız da sənin fikrinə şərıkdır? Bir halda ki, qız nişanlanmışdır, deməli, sənin fikrinlə razıdır.

— Mən hələ bu bərədə qızla danışmamışam, cənab. Ancaq bəzi əlamətlərə görə mən qızın fikrini öyrənmışəm.

— O, hansı əlamətdir, serjant? — deyə mayor soruşdu və söhbətə daha çox maraq göstərməyə başladı. — Bildiyin kimi, mən özüm də subayam, buna görə də etiraf edirəm ki, gənc xanımın fikrini öyrənmək mənim üçün maraqlıdır.

— Bilirsinizmi, cənab, mən qızə Ləpirçidən danışanda qız gözlərini məndən çəkmir, Ləpirçini tərifləyəndə isə çox sevinir, həm də mənim bu sözlərimi dinləyərkən öz şadlığını əsla gizlədə bilmir, sanki, dediklərim onun ərinə aid imiş.

— Hə! Deməli, sən öz qızının ürəyindən nələr keçdiyini belə əlamətlər əsasında bilirsən?

— Əlbəttə, cənab. Əsgər öz zabitini tərifləyərkən mənim gözlərimin içiñə baxdıqda — acığınız tutmasın, əsgərlər öz böyükləri haqqında danışarlar — deyirəm, əsgər öz kapitanını tərifləyərkən mənim gözlərimin içiñə baxdıqda mən inanıram ki, bu əsgər düz adamdır və ürəyindəkini deyir.

— Axi mənə elə gəlir ki, hamının tanıdığı adaxlı ilə onun gözəl nişanlısı arasında yaşa böyük fərq vardır.

— Siz tamamilə haqlısınız, ser. Ləpirçi qırx yaşına girmişdir, buna görə də, tacrübəli əri olan gənc qadının xoş güzəran keçirməsi üçün nə lazımsa, gələcəkdə Mabelə də nəsib olacaqdır. Mən Mabelin anası ilə evlənərkən yaşım qırxdan çox idi.

— Axi bu necə ola bilər ki, bizim hörmətli bələdçinin yaşıl ovçu gödəkcəsi və tülkü dərisindən olan papağı sənin qızına əlli beşinci polkun qəşəng mundirindən daha çox xoş gəlsin?

— Bəlkə də, polkumuzun mundiri Ləpirçinin geyimindən qızə daha xoş gəlir, ser. Belə halda qız bəyəndiyini seçməsə, çox ağıllı iş görmüş olar və sağlam düşüncəli qadın hesab edilə bilər.

— Sən qorxmursanmı ki, qızın hələ gənc yaşlarında dul qalsın? Ləpirçi həmişə vəhşi heyvanların və onlardan daha vəhşi olan hinduların arasında olduğu halda, deyə bilərmi ki, çox ömür sürəcəkdir?

– Hər bir güllə öz yolunu tanırı, Lendi, – deyə serjant cavab verdi (bəzən ev şəraitində söhbət edərkən mayorun xoşuna gəlirdi ki, onu Lendi adlandırsınlar). Əlli beşinci polkdakıların da heç biri xatircəm ola bilməz ki, qəfil ölüm dən uzaq olacaqdır. Əgər Mabel başqasına ərə getsə, bu cəhətdən heç bir şey qazanmaz. Bundan başqa, inanmiram ki, vuruşma zamanı Ləpirçi öldürüləcək və ya məşədə hər hansı bir bədbəxt hadisə üzündən sağ qalmayacaq.

– Axi sən niyə bu fikirdəsən? – deyə mayor soruşdu. – Hər bir əsgəri gözləyən təhlükə, hətta bundan daha böyük təhlükələr Ləpirçinin də başı üstündədir. Bəs nə üçün qəfil ölüm gərək Ləpirçini yaxalaya bilməsin?

– Mən güman etmirəm ki, cənab, qəfil ölüm dən qurtarmaq cəhətdən Ləpirçinin başqalarına nisbətən əlahiddə üstünlüyü var, ancaq bunu bilirom ki, Ləpirçi güllədən ölməyəcəkdir. Hər tərəfdən gülə yağıdırıldı vaxt Ləpirçinin öz silahını çoban dəyənəyi kimi çox soyuqqanlılıqla necə işlətdiyini dəfələrlə öz gözümlə görmüşəm, buna görə də inanmiram ki, belə vuruşmalarda ölmək Ləpirçinin alnına yazılmış olsun. Halbuki kral həzrətlərinin bütün torpaqlarında ikinci bir adam tapılmaz ki, belə şanlı ölümə Ləpirçi qədər layiq olsun.

– Yox, bunu heç zaman qabaqcadan bilmək olmaz, serjant, – deyə Lendi çox ciddi cavab verdi. – Buna görə də bu barədə mümkün qədər daha az danışmaq yaxşı olardı. Axi sənin qızın Mabel, – deyəsən, onun adı belədir, – yalnız orduya xidmət edən, özü isə həqiqi əsgəri xidmətdə olmayan adama ərə getməyə razı olarmı? Bələdçinin əsgəri rütbə almağa heç bir ümidi yoxdur, serjant!

– Ləpirçi bunsuz da şöhrət qazanmışdır, cənab! Olan olub, keçən keçib. Mabel bunu qət etmişdir, yəqin, siz də zəhmət çəkib cənab Müyrə çatdırarsınız ki, qız artıq nişanlanmışdır.

– Bəsdir, bəsdir, bu barədə daha danışmayacaq. İndi isə... Serjant Dunqam!

– Cənabınız buyuracaqdır! – deyə serjant cavab verdi və ayağa qalxıb təzim etdi.

– Sizə məlumdur ki, mən bu ay sizi Min Adaya göndərmək istəyirəm. Bütün qoca baş zabitlər – hər halda, mənim etibar edə bildiyim zabitlərin hamısı növbə ilə həmin postda öz vəzifələrini yerinə yetirmişlər. İndi növbə sizə çatmışdır. Doğrudur, poruçık Müyr deyir



ki, növbə onundur, ancaq o, kvartirmeyster olduğuna görə mən qoyulmuş qaydanı pozmaq istəmirəm. Siz adamları ayırmınızmı?

– Hər şey hazırdır, cənab! Dəstəyə adamlar seçilib müəyyən edilmişdir, dünən gecə gələn qayıq xəbər gətirmişdir ki, indi adada olan dəstə dəyişdirilməsini gözləyir.

– Biliyəm. Siz də gərək sabah yox, o biri gün gündüz, ya da sabah gecə yola düşəsiniz... Əlbəttə, qayıqla gecə vaxtı getmək daha ehtiyatlı olardı.

– Casper də bu fikirdədir, mayor Dunkan. Mən elə güman etmirəm ki, bu işi gənc Casper Üesterndən savayı başqasına etibar edə bilək.

Ləndi gülümşəyərək:

– Gənc Casper – Şirin Su! – dedi. – Deməli, bu oğlan da sizinlə gedir?

– Ola bilsin, cənablarınızın yaxşı yadındadır ki, “Qaçağan” heç vaxt Üesternsiz səfərə çıxmamışdır.

– Sən haqlısan, ancaq hər bir qaydadən kənara çıxmağa yol vardır. Bildiyimə görə, bu günlərdə bizim qalaya bir dənizçi gəlmışdır, doğrudurmu?

– Doğrudur, cənab, o, mister Kapdır, mənim qaynımızdır. Qızımı buraya o gətirmiştir.

– Olmazmı ki, bu dəfə “Qaçağan” həmin dənizçiye tapşırılsın, Casper isə burada qalsın? Şirin suda üzmək sənin qaynın üçün maraqlı olardı, onunla səfərə çıxmaq sənin üçün də xoş keçərdi.

– Mən cənabınızdan xahiş etmək istəyirdim ki, mister Kapı özümlə aparmağa icazə verəsiniz, ancaq bu şərtlə ki, könüllü matros kimi getsin. Casper igid oğlandır və elə bir günahı yoxdur ki, heç bir səbəb olmadan gəminin komandiri hüququndan məhrum edilsin. Ancaq bunu da biliyəm ki, qohumum Kap şirin suyu bəyənmir və gəmi komandırı vəzifəsini layiqincə yerinə yetirməz.

– Düzdür, serjant! Bu məsələni sizə tapşırıram, bildiyiniz kimi həll edərsiniz. Doğrudan da, Casper komandır qalmalıdır. Ləpirçi də sizinlə gedəcəkdirmi?

– Əgər siz lazımlı bilsəniz, cənab mayor! Orada iki bələdçi üçün – həm hindu üçün, həm də aq bələdçi üçün iş tapılar.

– Elədir, siz haqlısınız. Sizə səfərinizin uğurlu olmasını arzulayıram! Geriyə qayıdarkən oradakı istehkamları dağıtmağı unutmayın. Onlar vaxtında kara gəldilər, indi daha lazımdır. Oradakı

mövqeləri lazım olmayan vaxtda qoruyub saxlamaq çox təhlükəli-dir. Gedə bilərsiniz.

Serjant Dunqam təzim edib geri döndükdə və dalınca qapını örtdükdə mayor onu yenidən çağırıdı:

— Yadımdan çıxdı sənə deyim ki, gənc zabitlər nişan vurmaq yarışına çıxmaga icazə istəmişlər. Mən də bunu sabaha təyin etmişəm. Yarışda hamı iştirak edə bilər. Yarışanlara priz olaraq gümüş naxışlı buynuzdan barit qabı, gümüşlə işlənmiş gön qumquma və ipək kapor veriləcəkdir. Sonuncu priz yarışda qalib gələnə veriləcəkdir ki, o, nəzakətli, ədəbli olduğunu göstərə bilsin və həmin prizi sevdiyi xanıma hədiyyə versin.

— Bu, xüsusən yarışda qalib gələn adamı daha çox sevindirəcəkdir. Ləpirçi də bu yarışda iştirak edə bilərmə?

— Əgər Ləpirçi özü yarışa gəlmək istəyirsə, məncə, elə bir səbəb yoxdur ki, onu yarışa buraxmayaq. Bilirəm ki, Ləpirçi bir neçə vaxtdan bəri bu cür əyləncələrdə iştirak etmir. Bəlkə, ona görə ki, nişan vurmaqdə özü ilə yarışa bilən adamın olmadığını güman edir?

— Elədir ki, var, mayor! Bu namuslu oğlan bilir ki, sərhəd rayonunda nişan vurmaqdə onunla yarışa bilən bir adam tapılmaz, buna görə də Ləpirçi başqalarının kefini pozmaq istəmir. Hər halda, onun qanacaqlı olmasına ümid etmək olar. Bəlkə, yaxşı olardı ki, bunu Ləpirçinin özü qət etsin.

— Biz belə də edərik, onda görək Ləpirçiyə yenə də mi bəxti yar olacaqdır. Gecəniz xeyrə qalsın, Dunqam!

Serjant çıxbı gedərək Dunkan Lendini öz fikirlərini yenidən araşdırmağa buraxdı. Arabır bu şotlandiyalının sərt və mərd üzündə görünən təbəssüm, fikirlərindən xoşhal olduğunu göstərirdi. Yarım saat belə keçməmiş qapı döyüldü. Mayor qapını döyenin içəri girməsini xahiş etdi. Zabit libasında olan, həm də səliqəsiz geyinmiş orta yaşılı bir adam içəri girib mayorla salamlaşdı. Mayor da:

— Sizi görməyimə şadam, mister Müyr! — deyə onu salamladı.

Kvartirmeyster ona göstərilən stulda əyləşərək qaba şotlandiya ləhcəsində sözə başladı:

— Sizin icazənlə, ser, müqəddəratımdan xəbər tutmaq üçün yanınıza gəlmışəm. Doğrusunu deməliyəm ki, mayor, o qəşəng qızın qarnizonda əmələ gətirdiyi çaxnaşmanı, hətta fransızlar da



Teyada törədə bilməmişlər. Belə bir qısa müddətdə bu cür tarmarı ömrümdə görməmişdim!

– Sən, Devi, əlbəttə, məni inandırmağa çalışmazsan ki, sənin gənc və ləkəsiz qəlbin bircə həftədə belə bir dəhşətli alov tutulmuşdur. Doğrudur, əzizim, bu sənin hətta Şotlandiya əhvalatından da yamandır, bu əhvalat sənin başına gələn zaman isə, necə deyərlər, içərində alovlanan od o qədər qüvvətli idi ki, əziz bədənini deşmişdi və itigözlü kələkbaz qızlar bu deşikdən baxarkən sənin ürəyinin necə alovlandığını görə bilərdilər.

– Siz elə hər şeyi zarafata salırsınız, mayor! Gənclərin öz arzularının və meyillərinin əlində əsir olmalarını mən heç də qeyri-adi bir şey hesab etmirəm.

– Ancaq sən, Devi, öz arzularının və meyillərinin əlində o qədər tez-tez əsir olursan ki, bu, əvvəl-axır səni lap təngə gətirəcəkdir. Öz aramızdır, dostum, axı sən dörd dəfə evlənmişən.

– Doğrusu, üç dəfə evlənmişəm, mayor; bu da doğrudur ki, dördüncü dəfə evlənməyə ümidiim vardır... Komplekt hələ tamam-dəsgah deyildir. Yox, yox, düzünü deyirəm, üçcə dəfə evlənmişəm!

– Deyəsən, sən, Devi, keşisiz evləndiyin bir toyu yadından çıxarırsan?

– Axı bunu niyə yadımda saxlayım, mayor? Axı məhkəmədə bu nikah qanunsuz hesab edilmişdi, bunu yada salmağın mənəsi varmı? Həmin qadın ona tez vurulmağımdan, həmişəki acizliyimdən istifadə etmişdi.

– Əgər, Müyr, səhv etmirəmsə, o vaxt deyirdilər ki, məsələyə başqa cəhətdən də yanaşmaq olar.

– Hər bir şeyin iki tərəfi vardır, hörmətli mayor, mən isə üçtərəfli şeylər də görmüşəm;ancaq yazılıq qadın sonsuz öldü. Buna görə də, o məsələdən bir şey çıxmadı. İkinci arvadımla günüm xüsusilə qara keçmişdir... Mən o qadını, mayor, sizə hörmət əlaməti olaraq ikinci arvadımlı adlandırıram və birinci dəfə qanuni yol ilə evlənmiş olduğum haqqında sizin yanlış mülahizənizə etiraz etmək istəmirəm. Həmin qadınla evlənməyimin birinci olub-olmamasının fərqi yoxdur, əsl mətləb budur ki, mənimlə beş il birlikdə yaşadıqdan sonra sonsuz ölü Cenni Qrexemlə əsla ağ gün görməmişəm. Əgər o sağ olsaydı, indi mən evlənmək fikrinə düşməzdim.

– Ancaq o sağ olmadığına görə sən hələ ikisini almışan, indi də üçüncüsü ilə evlənmək istəyirsən.

– Mayor Dunkan, həqiqəti danmaq lazımdır, mən də olub keçəni həmişə boynuma almağa hazırlam... Mən hər dəfə yeni təcrübəyə başlarkən yeni müvəffəqiyət qazanacağımı ümidi edirdim, ancaq nə etmək olar, görünür, insan peşmançılıq çəkmək üçün yaranmışdır. Eh, Lendi, bu dünyanın işi elə boş bir vurnuxmadır, evlənməyin özü isə bundan da mənasız bir şeydir!

– Bununla belə, sən özün boğazını kəndirə beşinci dəfə keçirirsən.

– Cəsarət edib sizə xatırlada bilərəm ki, bu, dördüncü dəfədir, mayor, – deyə kvartirmeyster cavab verdi.

– Qoy sən deyən olsun, Devi... Dilimdən var gəlmir sənə deyim ki, bu dəfə kamına çata biləcəyinə ümidi yoxdur.

– Kamıma çata biləcəyimə ümidi yoxdur? Zabitəm, üstəlik kvartirmeysterəm, niyə serjantın qızı məni gərək bəyənməsin?

– Elə mən də sənə bunu deyirəm, Devi!

– Axi nə üçün, Lendi? Zəhmət çəkib sualıma cavab verməzsinizmi?

– Qız adaxlanmışdır. Bəlkə də, əl-ələ verib kəsişməmişlər və bir-birinin qarşısında and içməmişlər. Bunu mən deyə bilmərəm... Ancaq serjantın qızı nişanlıdır.

– Bu, mənim üçün əngəldir, mayor! Ancaq qız dil verməmişdirlər, belə əngəlləri aradan qaldırmaq asandır.

– Əlbəttə, sən haqlısan, mən də güman edirəm ki, qız heç kəsə dil verməmişdir, çünkü adaxlığını, deyəsən, qızın özü yox, atası seçmişdir.

Kwartirmeyster vərdiş etdiyi soyuqqanlılıqla:

– Bəs o adaxlı kimdir, mayor? – deyə soruşdu. – Mən burada elə bir adam tanımirəm ki, mərdimazarlıq edib isimi pozsun.

– Əlbəttə ki, sən bütün bu mahalda həmin qız üçün yeganə layiqli namizədsən, Devi! Bununla belə, sənin bəxtin yox, Ləpirçinin bəxti gətirmiştir!

– Ləpirçimi, mayor?!

– Bəli, o, özüdür, Devi Müyr! Ancaq sənin qısqanlığını bir az soyutmaq üçün sənə deməliyəm ki, bu nikah məsələsi, deyəsən, qızın qəlbində yox, onun atasının fikirlərində həll edilmişdir.

Kwartirmeyster özüne təselli vermiş kimi:

– Mən də belə bilirdim! – dedi. – Heç ola bilməz ki, mən insan təbiətinə bələd olduğum halda...



– O da qadın təbiəti ola, Devi...

– Elə hər nə olsa, siz onu zarafata döndərirsiniz, Lendi... Ola bilməz ki, mən o qızın meyil və arzularını səhv başa düşmüş olam. Cəsarətlə deyə bilərəm ki, o, Ləpirçidən qat-qat yaxşısına kəmənd atır. Bu adamın özünə gəldikdə, sağlıq olsa, görərik ki...

Mayor otaqda var-gəl elədiyi halda birdən ayaq saxladı və Müyürün üzünə dik baxaraq soruşdu:

– Təmiz vicdanlı bir adam kimi mənə de görüm, Devi, sənin firkincə, serjant Dunqamın qızı kimi cavan bir qız sən yaşda olan, təhər-töhüründən sənə oxşayan və həyatı sənin qədər bilən bir adamı, doğrudan da, sevə bilərmi?

– Sizə nə deyim, Lendi, siz hələ qadınları tanımirsiniz! Buna görə də, qırx beş yaşında olduğunuzu baxmayaraq, indiyədək hələ evlənməmisiniz!

– Poruçık Müyr, mən də cəsarət edib sizə bir incə sual verə bilərəmmi? Sizin neçə yaşınız vardır?

– Qırx yeddi, Lendi, mən öz yaşımı gizlətmərəm. Bununla belə, inanmırıam ki, Dunqam belə məsələdə bu qədər üzdən getsin və öz gözəl qızını Ləpirçi kimi bir adama ərə vermək xəyalına düşsün...

– Serjantın cavabını sənə yetirdim, indi sən özün də görürsən ki, mənim nüfuzum sənə kömək edə bilməmişdir, halbuki buna sən ümid edirdin... Gəl, Devi, köhnə dostluğumuzu yada salib adama bir stəkan vuraq. Sonra da, yaxşı olardı ki, sabahki səfərin qeydinə qalasan və Mabel Dunqamı unudasın. Poruçık Müyr, sənin yeni eşqinən şərəfinə içirəm, ya da içirəm ki, bu xəstəlikdən sağ-salamat qurtarasan!

– Sizə təşəkkür edirəm, hörmətli mayor! Az-çox mənə məlum olan köhnə eşqbazlığın yaxşı nəticə verməsi üçün içirəm. Bu içki xalis dağ şəbnəmidir, Lendi. O, ürəkləri isidir və mehriban Şotlandiyamızı yadımıza salır. Əgər mənə bir yaxşılıq da etsəydimiz, daha heç şübhəm olmazdı ki, siz uşaqlıqdan bir yerdə oynadığınız yol-داşınızı unutmamışınız.

– Raziyam, Devi, əgər sənin xahişin yerinə yetirilə bilərsə və əgər rəis üçün müyəssər olarsa... De gəlsin!

– Əgər siz mənim üçün Min Adada, heç olmasa, bir-iki həftəyə hər hansı bir tapşırıq tapa bilsəydimiz! Nəzərə alın ki, Lendi, bütün sərhəd rayonunda yalnız bircə ərlik qız vardır, o da Mabeldir.

– Min Adada yalnız bir adamlıq iş vardır, serjant isə bu işin öhdəsindən general-kvartirmeyster qədər və hətta ondan daha yaxşı gələ bilər.

– Hər halda, adicə kvartirmeysterdən daha yaxşı iş görə bilməz. Polkda onsuz da adam çatışır.

Dunkan gülərək:

– Mən bu barədə fikirləşmişəm, Müyr! – dedi. – Sən sabah səhər cavab alarsan. Sabah sevdiyin qızı özünü göstərə bilərsən. Nişan vurmaqdə yaxşısan. Yarışda qalib gələnlər üçün prizlər müəyyən edilmişdir. Sən də öz məharətini göstərməyə cəhd et. Kim bilir, “Qaçağan”ın yola düşəcəyi vaxtadək nələr olacaqdır!

– Gecəniz xeyrə qalsın, mayor Dunkan, podaqradan xilas olmağınızı arzu edirəm, yuxunuz şirin olsun!

– Təşəkkür edirəm! Sənin də yuxun şirin olsun, Müyr. Ancaq yaddan çıxarma ki, sabah atılıq yarışı olacaqdır.

ON BİRİNCİ FƏSİL

Ertəsi gün hava çox yaxşı idi. Bütün qarnizon yarışa toplaşmışdı. Bu yarışı komandır və bilikli adamlar hesab edilən bəzi zabitlər zarafatla “alicənablar əyləncəsi” adlandırdılar.

Ləndi tabeliyindəki gəncləri oxumağa həvəsləndirməkdən çox zövq alırdı. Onun çox sanballı, yaxşı düzəldilmiş bir kitabxanası var idi və oxumaq istəyənlərə öz kitablarını həvəslə verirdi. Həmin kitabların oxunması nəticəsində yaranan fantaziyalardan biri də bu cür “əyləncələrə” böyük həvəs göstərilməsindən ibarət idi, adətən, zadəganların gündəlik məişətindən xəbər verən qəzet və jurnal yazılarında bu əyləncələrə romantik bir don geydirilirdi ki, bu ad əl çatmayan vəhşi bir diyarda, meşədə olan qarnizonun xarakterinə və vəziyyətinə qismən uyğun gəlirdi.

Lakin qarovulçular öz vəzifələrini sözsüz yerinə yetirildilər. Gölün geniş, işıqlı, sakit səthinə və ucu-bucağı görünməyən qocaman meşəyə qalanın bəndindən baxan olsaydı, dincilik və əmin-amanlıq aləmində olduğunu bilaixtiyar zənn edərdi. Ancaq Dunkan Ləndi çox yaxşı bilirdi ki, meşədən yüzlərlə hindu gəlib qalanı və onun



içində olan hər şeyi məhv edə bilər, düşmən fransızlar isə, uzaqdan adamsız görünən göllərə asanca gələrək qalaya qəflətən hücum edə bilərdilər. Meşəyə keşikçilər göndərilmişdi, onlara ogunkü əyləncələrlə az maraqlanan qoca, təcrübəli zabitlər başçılıq edirdilər. Qalada xüsusi silahlı dəstə saxlanılmışdı. Ona çox ciddi tapşırıqlar verilmişdi, sanki, düşmən yaxınlıqda idi. Ehtiyat üçün bu tədbirlər görüldükdən sonra hamı şənliyin başlanması səbirsizliklə gözləməkdə idi.

Yarış üçün qaladan qərbədə, gölün kənarında yer seçilmişdi. Bu meydança arxa tərəfdən göl ilə, o biri tərəfdən isə qala ilə çox yaxın qorunurdu. Buradakı ağacları qəsdən qırmış, kötüklərini isə çıxarımışdilar. Deməli, hücumu yalnız iki tərəfdən gözləmək olardı. Cənubda və qərbədə isə meşə qırılmışdı, buna görə də, düşmən bu tərəflərdən gəlsəydi, hələ zərbə vurmağa macal tapmamış onu uzaqdan görmək olardı.

Bu yarışa hərbi tüfənglərdən əlavə, əlli yə qədər ovçu tüfəngi də gətirilmişdi. Əylənmək üçün hər bir zabitin ovçu tüfəngi var idi. Burada qalaya tez-tez gələn meşə ovçularının və dinc hinduların da tüfəngləri var idi. Priz almaq üçün yarışda iştirak etmək istəyənlərdən ötrü də ehtiyatda tüfəng saxlanırdı. Silahdan istifadə etməyi bacaranların beş-altı nəfəri öz məharəti ilə daha böyük şöhrət qazanmışdı, sıravi atıcıların isə ən yaxşısı on iki nəfər olardı; ancaq sıravi atıcılar arasında itigözlü və möhkəm biləkli adamlar da az deyildi.

Hədəfə əlli yard uzaqdan, həm də tüfəngin lüləsini dayağ'a söykəmədən atəş açmaq lazım idi. Hədəf ağı dairələri olan taxtadan ibarət idi. Taxtanın lap ortasında da xirdaca ağı daire vardi. Priz almaq iddiasında olmayan, lakin öz bacarığını göstərmək istəyən aşağı dərəcəli atıcıların yarışı başlandı. Yarışda başlıca olaraq əsgərlər iştirak edirdilər. Əsgərlərin çoxu şotlandiyallardan ibarət idi, çünki polk Ştirlinqdə və onun ətraf rayonlarında təşkil edilmişdi. Serjant Dunqam kimi bir çox amerikalılar polkun gəldiyi günlərdən etibarən onun sıralarına müstəmləkələrdə cəlb edilmişdilər. Ən yaxşı atıcılar da onlar idilər. Yarım saatdan sonra hamiya məlum oldu ki, Nyu-York koloniyasında anadan olmuş bir gənc çox bacarıqlı atıcı olduğunu göstərmişdir. Hollandiyallardan olan bu gəncin adı xoş ahəngli Van-Falkenburq idi, ancaq ona sadəcə olaraq Follok deyirdilər. Bu hollandiyali hamının diqqətini özünə cəlb etdiyin dəqiqliqdə mayor meydana yaxınlaşdı, onu zabitlərin çoxu və onların

arvadları müşayiət edirdilər. Onların dalınca iyirmiyə qədər qadın gəlirdi, Mabel Dunqam da bu qadınların arasında idi. Onun qəşəng görkəmi, ağıllı və gülər üzü, sadə geyimi dərhal hamının diqqətini cəlb etdi.

Gölün sahilində qadınlar üçün taxtadan qayırılmış skamyalar qoyulmuşdu. Yarışın qalibləri üçün müəyyən edilən prizlər də skamyaların yaxınlığında asılmışdı.

Qadınlar oturub yerbəyer olduqda mayor Dunkan qabaqcadan müəyyən olunan qayda ilə yarışa başlamağa siqnal verdi. Qarnizonun səkkiz və ya on nəfər ən yaxşı atıcısı atəş açmaq üçün müəyyən edilən yerdə gəlib bir-birinin ardınca atəş açmağa başladı. Onların arasında zabitlər, əsgərlər də, hətta təsadüfən qalaya gələn adamlar da var idi. Onların hamısının gülləsi hədəfə dəyirdi. Bu, heç kəsi təəcübəndirmirdi, çünki güllə atmağı bacarmaq bu adamların bəziləri üçün başlıca əyləncə, bəziləri üçün isə yemək əldə etmək üçün başlıca vasitədir. Onlardan sonra gələnlərin əlləri və gözləri nişan vurmaqdə o qədər də sərrast deyildi, ancaq onların, demək olar ki, hamısının gülləsi hədəfin mərkəzinə yaxın olan dairələrə dəyirdi.

Qayda belə idi ki, birinci yarışda gülləsi hədəfdən yayınınanlar ikinci yarışda iştirak edə bilməzdilər. Təşrifatçı vəzifəsini ifa edən adyutant hədəfi vuranların adlarını elan etdi. Bu zaman mayor Dunkan, kvartirmeyster və Casper – Şirin Su meydanın yaxınlığında özlərini kənara çəkib ayrıca dayanmışdılər, Ləpirçi isə kənarda yavaş-yavaş gəzişirdi. Sevdii tüfəngi yanında deyildi, görünür priz almaq yarışında iştirak etmək istəmirdi. Hami bir-birindən aralanıb mayor Dunkana yol verdi. O, çox həvəslə stendə yanaşib ayaq saxladı və saymazyana nişan alıb atəş açdı. Onun gülləsi hədəfdən bir neçə düymə yan keçdi.

– Mayor Dunkan sonrakı yarışın iştirakçıları sırasından çıxarıılır,
– deyə adyutant ucadan elan etdi.

Təcrübəli zabitlər və serjant çox yaxşı başa düşürdülər ki, mayor hədəfi qəsdən düz vurmamışdır; gənclər və əsgərlər isə yarış qaydalarına qərəzsiz əməl edildiyindən çox razı qaldılar.

Müyr:

– Mister Şirin Su, indi növbə sizindir, – dedi, – əgər siz mayora üstün gəlməsəniz, onda deyəcəyəm ki, sizin əliniz tüfəngi deyil, yalnız avari idarə etməyə qadırdır.



Casper qızardı, özünü cəmləşdirdi. Atılan güllənin nəticəsini daha yaxşı görmək üçün irəliyə çıxan Mabelə cəld dönüb baxdıqdan sonra sol əli ilə tüfəngin lüləsindən yapışb tələsik nişan aldı və atəş açdı. Onun gülləsi ağ dairəciyin lap ortasını dəldi. Bu, ən sərrast atəş idi, çünki başqalarının atdıqları güllələr ağ dairəciyin yalnız kənarına dəymişdi.

— Afərin, mister Casper! — deyə Müyr səsləndi. — Bu güllə sizdən böyük və təcrübəli olan adama şöhrət gətirərdi. Deyəsən, sizə bəxtiniz kömək etdi, çünki nişan almağa o qədər də səy göstərmədiniz... İndi, serjant Dunqam, sizdən xahiş edirəm, xanımların diqqətini hələ heç kəsin bilmədiyi yeni bir işə cəlb edəsiniz. Mən “elmi” adlanırlan bir qayda ilə güllə atmaq istəyirəm. Casper mütləq qalib gələrdi, buna şübhə yoxdur, lakin elmi qaydalarla Casperdən daha sərrast güllə atmaq olar.

Kwartirmeyster “alimanə” güllə atmağa hazırlaşırkı, lakin gözləyirdi ki, başqa qadınlar kimi Mabelin də ona maraqla baxdığını görüsün. Komendant kvartirmeysterin yanında dayanmışdı, başqaları isə bir az uzaqda idilər.

— Görürsünüzümü, Lendi, qadında maraql oyadan adam müəyən bir şeyə nail ola bilər. Qadının marağı çox qüvvətli hissdir, onu lazıminca hərəkətə gətirmiş olsan, bu hiss çox xoş nəticələr verə bilər.

— Doğrudur, Devi, ancaq bizi gözləməyə məcbur edirsən... Budur, Ləpirçi də gəlib ki, bu işdə təcrübəli adam olduğun üçün sən-dən bir şey öyrənsin.

— Necə, Ləpirçi, atəş açmaq sənətini bizdənmi öyrənməyə gel-misən? Bildiyimi saxlayıb kifləndirmək istəmirəm. Xoş gəlmisin! Heç bir şeyi gizlətməyəcəyəm! Özün, heç olmasa, bircə güllə atmazsanmı?

— Mən axı niyə güllə atım, kvartirmeyster? Mənə priz lazım deyildir. Sərrast atəş açmaq şərəfdirsə, belə şərəfdən mənim kifayət qədər varımdır. Bir də ki mən qadın deyiləm, bu kapor mənim nəyi-mə gərəkdir.

— Nə olar ki, sən bu kaporu udsan, onu o qadına bağışlaya bilərsən ki, onu çox istəyirsən və o...

Mayor söhbətə qoşuldu:

— Mənə bax, Devi, ya güllə at, ya da buradan çıx get. Adyutantın səbri tükənmişdir.

– Kvartirmeyster adyutantla heç vaxt yola getməz, Lendi. Hə, mən hazırlam... Ləpirçi, bir az kənara çəkilin ki, xanımlar görə bilsinlər...

Poruçık Müyr yerində dayandı, özünü gözə çox tez çarpa bilən bir vəziyyətdə saxladı, tüfəngini yavaş-yavaş qaldırdı, yenə aşağı əydi və bu hərəkəti bir neçə dəfə təkrar etdikdən sonra tətiyi çəkdi.

Kvartirmeysterin atəş açmağa uzun zaman hazırlaşmasından təngə gələn adyutant:

– Güllə taxtadan yan keçdi! – deyə elan etdi.

Müyr pərtlikdən və qəzəbindən qızararaq qışqırdı:

– Ola bilməz! Ola bilməz, adyutant! Ömrümdə heç vaxt atlığım güllə belə boşça çıxmamışdır... Xanımlardan xahiş edirəm, mənə münsiflik etsinlər.

Polkdakı zarafatcılardan biri dedi:

– Sizin atəş açmağa uzun-uzadı hazırlaşmanız xanımları təlaşa salmışdı, buna görə də siz atəş açanda xanımlar gözlərini yummuşdular.

– Mən belə şeylərə inanmaram, – deyə kvartirmeyster qışqırdı. O, özündən çıxıb əsəbiləşdikcə danışığında şotlandiyalı ləhcə çox aydın hiss edilirdi. – Bu sözlər xanımlara və mənim məharətimə böhtandır! Bu söz-söhbət qəsdən ona görə düzəldilmişdir ki, mükafata layiq olan adamın əlindən onun prizi alınsın!

Lendi gülərək:

– Çarə yoxdur, Müyr, – dedi! – Nişanı vura bilməmək uğursuzluqdur və belə halda, adam gərək öz bəxtindən küssün!

Ləpirçi hədəfə nəzər salaraq:

– Yox, mayor, – dedi, – kvartirmeyster yaxın məsaflədən hədəfi sərrast vura bilər, ancaq bu şərtlə ki, yaxşı nişan almağa onun vaxtı olsun. Hər kəs taxtaya baxsa yəqin edər ki, kvartirmeysterin gülləsi Casperin gülləsinin yerinə dəymmişdir...

Ləpirçinin nə qədər itigözlü olduğunu hamı bilirdi. Ləpirçi bu sözləri deyən kimi tamaşaçıların hamısı özlərinin haqlı olduqlarına şübhələnməyə başladılar. İyirmiyə qədər adam yüyürə-yüyürə hədəfə baxmağa getdi və gördü ki, kvartirmeysterin gülləsi Casperin gülləsinin açdığı deşikdən keçmişdir.

Kvartirmeyster qadınlara yaxınlaşaraq:

– Hörmətli xanımlar, – dedi, – mən sizə deməmişdimmi ki, elmi qayda ilə nişan alıb atəş açmağın nə olduğunu siz öz gözünüzlə



görəcəksiniz! Mayor Dunkan riyazi qaydalarla götür-qoy edib atəş açmağa istehza edir, ancaq mən ona yenə də deyə bilərəm ki, insanın həyatına aid olan hər bir şeyin: hədəf vurmağın da, təlim-tərbiyənin də yaraşığı elmdir; elm hər şeyi gözəlləşdirir, təkmilləşdirir və izah edir. Bir sözlə, elmin elm olmağına heç bir şübhə ola bilməz!

Kapitanın arvadı kvartirmeysterin evlənmək əhvalatlarını yaxşı bilir və əlinə fürsət keçdikdə kvartirmeysteri hökmən sancırı. O dedi:

– Mənə elə gəlir ki, bu dediklərinizin sırasından sevgini gərək kənara çıxasınız. Elmin sevgi ilə, gərək ki, əlaqəsi yoxdur, düz deyilmi?

– Xanım, əgər qəlbinizdə bir neçə dəfə sevgi doğmuş olsayıd, belə sözlər deməzdiniz. Sevginin nə olduğunu yalnız bir neçə dəfə eşqə mübtəla olan adamlar, yalnız təcrübəli adamlar söyləyə bilərlər. Buna da inanın ki, elmi sevgi daha uzunömürlü və daha ağılyanadır.

– Deməli, sizin fikrinizcə, təcrübəsi çox olanın sevgisi də bitkin olar, ełemi?

– Sizin ötgün ağılıınız mənim fikrimi dərhal qavraya bilmışdır. Əgər ailə həyatında gənclik, gözəllik və bir-birinə hörmət etmək ağıl işlətməyə, nəfsi saxlamağa və yaşın yetkinliyinə, yəni orta yaşın yetkinliyinə əsaslanırsa, belə nikah ən xoşbəxt nikahdır. Ərin çox qoca olması yaxşı deyildir, bax, serjant Dunqamın gözəl qızı, yəqin ki, mənim fikrimə şərık olar, bu qız bizə hələ bu günlərdə qonaq gəlmış olsa da, onun ağılli-kamallı olması bütün qarnizonu məlumudur.

Həmin xanım ləyaqət sahibi olduğunu təşəxxüsələ göstərməyə çalışaraq dedi:

– Ağlım kəsmir ki, serjantın qızı mənimlə sizin aranızda vasitəçi ola bilsin, poruçık Müyr! Ancaq Ləpirçiyyə yaxşı-yaxşı baxın: o, deyəsən, öz bəxtini sınamaq istəyir.

Müyr əllərini tovlaya-tovlaya stendə doğru yüyürək:

– Mən buna etiraz edirəm, mayor Dunkan, – dedi. – Mən etiraz edirəm! Mən buna qəti surətdə etiraz edirəm, cənablar! Öz “maral-vuran”ı ilə məşhur olan Ləpirçi bu yarışda iştirak edə bilməz. Onun tūfəngi adı tūfənglərdən uzundur.

– “Maralvuran” dincəlir, kvartirmeyster, – deyə Ləpirçi soyuq-qanlılıqla cavab verdi. – Özü də heç kəs “maralvuran”ı yerində tərpətmək fikrində deyildir. Mənə qalsa, bugünkü yarışda iştirak etmək heç ağılıma da gəlmirdi, lakin serjant Dunqam mənə dedi ki, yarışda iştirak edənlərdən geri qalsam, onun bələdçilik etdiyim qızına

hörmətsizlik etmiş olaram. Kvartirmeyster, mən Casperin tüfəngini götürmüşəm, bu tüfəng isə özünüz görürsünüz ki, sizin tüfənginizdən heç də yaxşı deyildir.

Poruçık Müyrün etiraz etməyə bəhanəsi olmadı. Hami nəzərlərini Ləpirçi yə doğru çevirdi. Bu məşhur bələdçi və ovçu öz arıq qəddini düzəldib tüfəngini qaldırıldıqda onun xarici görünüşü və boy-buxunu hamını valeh etdi. Onun bütün zahiri görkəmində bu adamın böyük iradə sahibi olması və özünə çox güvənməsi hiss edildi. Ləpirçi sözün adı mənasında gözəl deyildi, lakin ona baxan hər kəs bu adama tam etimad və hörmət göstərməyə bilməzdi. Onun nazik, qıraq və qüvvətli gövdəsi həddindən artıq arıq olmasaydı, çox bəyənilərdi. Ona gözəl demək olmazdı, lakin tüfəngini qaldırıldıqda bütün qadınlar onun hərəkətlərinin çevikliyinə və mərd görkəminə bilaixtiyər tamaşa etməli olurdular.

Ləpirçi çox cəld atəş açdı. Atəsin tüstüsü hələ Ləpirçinin başı üstündə havaya qalxmamışdı ki, Ləpirçi tüfəngini artıq yerə qoymuş və əli ilə onun lüləsinə söykənmişdi. Ürəkdən, səssizcə gülərkən onun eyni açıldı.

Mayor Dunkan:

— Ləpirçinin gülləsi hədəfə dəyməmişdir! — deyə ucadan xəbər verdi.

Ləpirçi buna inamlı etiraz edərək:

— Yox, yox, mayor, — dedi, — siz nəticə çıxarmağa çox tələsmisiniz. Tüfəngi mən doldurmamışdım, onun içində nə olduğunu da bilmirdim, lakin əger tüfəng doldurulmuşdusa, sizi əmin edə bilərəm ki, atlığım gülə indi Casperin və kvartirmeysterin güllələrinin üstündədir, bu belə olmasa onda mən də Ləpirçi deyiləm!

Hədəfin yanındaki adamların dediklərindən məlum oldu ki, Ləpirçi haqlı imiş. Ləpirçi:

— Yox, hələ iş qurtarmamışdır, — dedi və xanımların oturduqları skamyalara yavaş-yavaş yaxınlaşmağa başladı. — İş hələ qurtarmamışdır, dostlar! Əger mənim güləm taxtaya azaciq da toxunmuşdurşa, onda deyə bilərsiniz ki, güləm hədəfdən yan keçmişdir; buna raziyam. Kvartirmeysterin gülləsi taxtanı deşib keçmişdir, indi özünüz görəcəksiniz ki, mənim güləm bu deşiyi əsla böyütməmişdir.

— Düz deyirsən, Ləpirçi, — deyə Müyr dilləndi. O, Mabelin dövrəsində vurnuxurdu, lakin zabit arvadlarından utandığına görə onunla



danişmağa cürət etmirdi. – Doğrudan da, kvartirmeyster taxtanı deşmişdir və bununla da, sənin güllənə yol açmışdır.

– İndi ki belə oldu, kvartirmeyster, qoy bizə mix versinlər, görək onu taxtaya kim dərin yeridə bilər. Çinqaçquk indi uzaqda olmasayı, bu işdə öz məharətini göstərərdi. Məsələni sizinlə çox tez həll edərik. Siz mixi taxtaya yeridə bilsəniz də, kartofun öhdəsindən gələ bilməzsınız.

– Sən, Ləpirçi, bu gün özünüň çox öyürsən, ancaq sənə göstərəcəyəm ki, mən heç də kənddən və ya şəhərdən təzəcə gəlmış adam deyiləm. Bunu sübut edəcəyəm!

– Bunu bilirəm, kvartirmeyster, yaxşı bilirəm, təcrübəli olduğunuzu da inkar etmirəm. Sərhədlərdə illər boyu olmusunuz, koloniyalarda və hətta hinduların arasında adınız çəkildiyi vaxtdan bir çoxları dünyaya gəlmİŞ və qocalmışlar...

Müyr:

– Söz deyəndə fikirləş! – dedi. – Sən düz demirsən! Mən heç o qədər də qoca deyiləm.

– İncimə, poruçık, mən demək istəyirdim ki, tüfəngsiz bir addım belə getmək mümkün olmayan yerlərdə bir əsgər kimi çox ömür sürmüsünüz. Bunu da bilirəm ki, siz, ümumiyyətlə, mahirsiniz, ancaq hədəf vurmaqda əsl aticınızı. O ki qaldı mənim özümü öyməyimə, siz bunu nahaq yerə deyib, məni məzəmmət edirsiniz, çünki öz igidliliklərim haqqında boşboğazlıq etməyi xoşlayan deyiləm. Ancaq baş-qalarının qabiliyyətini yerə vurmaq yaramaz. Əgər serjantın qızı kimi gözəl bir hakimin qarşısında müttəhim olmağa cəsarətimiz çatarsa, onda qoy serjantın qızı bizim mübahisəmizi həll etsin.

Ləpirçi Mabeli ona görə vasitəçi seçdi ki, qız onun xoşuna gəldi. Burada üç zabit arvadının olması isə poruçık Müyrü əl-qol açmağa qoymurdu. Əlbəttə, Müyr çox istərdi ki, hər an diqqətindən yayındırmadığı qızın gözü qabağında olsun, lakin Müyr ehtiyatla hərəkət edirdi və qızla açıq dilxoşluq etməyə cürət etmirdi, çünki qızın tərəfindən bəyəniləcəyinə əmin deyildi. O bilirdi ki, kiçik zabitin qızının ona, yəni Müyrə ərə getmək istəməməsi hər hansı bir yol ilə hamiya məlum olarsa, onda hamı onu hökmən lağşa qoyar. Bu şübhələrə və inam-sızlığı baxmayaraq, Mabel Müyrün gözündə cazibəli bir xilqət idi. Qız qızararkən çox qəşəng görünürdü, təbəssümü çox xoş idi, üzündən həm gənclik, gözəllik, həm də təvazökarlıq nuru yağırdı. Buna görə

də poruçık qızı sevməməyə özünü daha vadar edə bilmirdi. Nəhayət, o, öz şübhələrini bir kənara ataraq Ləpirçiə cavab verdi:

— Eybi yoxdur, qoy sən deyən olsun, Ləpirçi! Qoy serjantın qızı... deyirəm qoy serjantın gözəl qızı bizə münsif olsun. Hansımız priz alsaq, onu bu qızı bağışlarıq. Mərhəmətli xanımlar özləri görürər ki, gərək belə olsun, çünki Ləpirçini əyləndirmək lazımdır.

Söhbət kəsildi, çünki kvartirmeysteri və onun rəqibini stendə çəgirdilər. Bir neçə dəqiqədən sonra ikinci sınaq başlandı. Başı ağ rəngə boyanan adicə mixi hədəf taxtasına yüngülçə vurmuşdular; atıcı ya mixi başından güllə ilə vurmali, ya da yarışın gələn mərhələsində iştirak etmək hüququndan məhrum olmalı idi.

Belə yarışa iştirak etmək istəyən cəmi yeddi nəfər idi, onlardan biri əvvəlki yarısha qazandığı müvəffəqiyyətlə kifayətləndi və daha çətin olan bu sınaqda rüsvay olmaqdan qorxaraq çəkilib getdi. Üç nəfər bir-birinin ardınca mixa atəş açdı. Onların güllələri mixin yanına sancıldı, lakin heç biri mixa dəymədi. Yarışanların dördüncüüsü kvartirmeyster idi. O, adəti üzrə əvvəlcə özünü tamaşaçılara bir neçə dəqiqə ərzində göstərdi, sonra isə güllə ilə mixin başından bir qədər qopardı. Onun gülləsi mixin lap ucu olan yerə batmışdı. Buna görə də kvartirmeysterin yenə güllə atmağı ixtiyarı var idi.

Ləpirçi güllə-gülə dedi:

— Kvartirmeyster, kəndlərdə deyildiyi kimi, siz çulunuuzu sudan çıxardınız, lakin sizin çəkicinizlə ev tikməyə çox vaxt lazımdır. Casper isə belə deyil, əgər onun qolları əvvəlki kimi möhkəm və gözləri yena itidirsə, taxtaya güllə ilə mix çalmağı göstərər... Siz isə, poruçık, əlinizə tūfəng alarkən özünüzü camaata göstərməyə daha az səy etsəydiniz, yaxşı olardı!

— Baxarıq, Ləpirçi! Mənim atdığım güllə nişan vurmaqda xariqədir! İnanmiram ki, əlli beşinci polkda belə məharətlə mix çala bilən ikinci bir çəkic tapılsın.

— Casper əlli beşinci polkda xidmət etmir, indi baxarıq o, mixi taxtaya necə yeridir.

Casper mixi güllə ilə tuş vurub onu başınadək taxtaya yeritdiyi vaxt Ləpirçi hələ sözünü qurtarmamışdı.

— Hə, uşaqlar, indi mixi tamamilə pərcimləmək vaxtıdır! — deyə Ləpirçi qışqırı və dostunun yerində dayandı. — Təzə mix gətirmək lazımdır. Taxtaya sancılmış mixin boyağının qopub düşməsinin eybi



yoxdur, mən onu görürəm, gördüyüüm şey isə, lap miğmişa gözü olsa da, yüz yard uzaqdan vura bilərəm. İndi mixi pərcimləməyə hazırlaşın!

Dərhal güllə səsi eşidildi və Ləpirçinin gülləsi mixin başını taxtanın lap içərisinə yeritdi.

Ləpirçi tūfənginin qundağını yerə qoydu və öz müvəffəqiyətinə əsla fikir verməyərək sözünə davam etdi:

– Bəli, hörmətli Casper, sən gündən-günə püxtələşirmişsən. Quruda bir az da mənimlə gəzib dolansan, bu sərhəd rayonunun ən yaxşı atıcısı səninlə yarışmağa cürət etməz. O ki qaldı kvartir-meysterə, o yaxşı atıcıdır, ancaq bundan sonra daha irəli gedə bilməz, sən isə hər bir atıcını təkbətək vuruşmağa çağırıa biləcəksən, çünki sən qabiliyyətlisən.

– Az danış, az danış! – deyə Müyr etiraz etdi. – Mixin başının bir hissəsini qoparmaq az imiş! Məgər bu, püxtəlik deyil? Hami bilir ki, mahir usta öz bacarığını özünə çox zəhmət vermədən də dərhal bildirir, çəkici gücü gəldikcə qaldırıb-vurmaq isə yalnız kobud və nadan adamin işidir. Ləpirçi, gəl mənim bu fikrimə şərik ol ki, hədəfə atılan güllə hədəfdən istər tük qədər, istərsə də bir mil yan keçsin, fərqi yoxdur. Deyə bilərik ki, bu güllə hədəfə dəyməmişdir, ancaq güllən hədəfə dəymmişdir, deməli, sən hədəfi vurmusan. Güllə yaralaya da bilər, öldürə də bilər, – bunun mətləbə dəxli yoxdur.

Mayor dedi:

– Bu mübahisəni kəsmək üçün gərək yenidən yarış elan edək. Bu dəfə hədəf kartof olacaqdır. Poruçık Müyr, siz şotlandiyalısınız, özü də arpa unundan bişirilən kökəni çox sevirsiniz. Lakin sərhəd qanunu Amerika tərəvəzinin tərəfindədir. Məsələ həll olundu, indi qoy kartof gətirsinlər!

Mayor Dunkan əsəbiləşirdi. Müyr yarışı ləngitməmək üçün özünü saxlayıb höcətləşmədi və növbəti yarışa çox səylə hazırlaşmağa başladı. Düzünü demək lazımdır ki, bu dəfə kvartirmeyster heç də özünə xatircəm deyildi. Əgər Müyr belə bir imtahana çəkiləcəyini qabaqcadan bilsəydi, priz götürmək iddiasında olanlara heç əvvəldən qoşulmazdı. Ancaq mayor Dunkan əsl şotlandiyalı kimi təmkinli olsa da zarafat etməyi sevirdi və əlaltıncı tapşırılmışdı ki, kvartirmeysteri pərt etməkdən ötrü bu yarış üçün nə lazımsa, hazırlanıns. Hazırlıq qurtardıqda Müyü çagırdılar.

Adətən, belə hallarda ən iri bir kartof seçirlər və stenddən on yard kənarda dayanan adam siqnal verilən kimi kartofu havaya atır. Bu yarışın tələbinə görə, kartof yerə düşməmiş onu havada güllə ilə vurub deşmək lazımdır.

Kvartirmeyster bundan əvvəl havada kartof vurmaq kimi çətin bir işi yüz dəfədən çox təcrübə etmişdi, yalnız bircə dəfə kartofu vura bilmişdi. İndi o, yenə öz bəxtini sinamağı qət etmişdi, lakin buna o qədər də ümid etmirdi. Görünür, onun ümidi boşça çıxmış imiş. Kartofu havaya atdılar, dərhal güllə səsi eşidildi, lakin uçan hədəf əsla zədələnmədən yerə düşdü.

Mayor öz hiyləsinin baş tutmasına sevinərək əmr etdi:

– Kvartirmeyster, sağdan geriyə dön və sıradan çıx get! İpək kapor Casperə, ya da Ləpirçiyyə çatacaqdır.

Kəşfiyyatçı:

– Bəs yarışın nəticəsi nə olacaqdır, mayor? – deyə soruşdu.

– Biz neçə güllə atacaqıq – iki kartofumu vurmaliyiq, yoxsa, yalnız birini, həm də ortasından?

– Birini, özü də lap ortasından! Əgər güllələr hədəfin mərkəzindən eyni məsafədə keçərsə, onda iki kartofa güllə atmaq lazımdır.

Casper atəş açmaq yerinə yaxınlaşaraq:

– Mənim üçün ən ağır dəqiqliq çatmışdır, Ləpirçi! – dedi. Onun bənizi avazımışdı.

Ləpirçi çox diqqətlə Casperin üzünə baxdı, sonra isə bir az göz-ləməyi Dunkandan xahiş edərək dostunu kənara çekdi ki, onların səhbətini heç kəs eşitməsin. O, gənc dostunun gözlərinin içində diq-qətlə baxaraq soruşdu:

– Bu, deyəsən, səni çox təşvişə salır, Casper, elədirmi?

– Etiraf edirəm, Ləpirçi, heç zaman müvəffəqiyyət arzusunda indiki qədər olmamışam.

– Sən mənə – köhnə, sinanmış dostuna hökmən üstün gəlmək-mi istəyirsən? Özümə sənət bildiyim bir işdəmi mənə üstün gəlmək istəyirsən? Hədəf vurmaq mənim istedadımdır, bu işdə heç kəs mənimlə bacara bilməz.

– Mən bunu biliram, Ləpirçi, amma...

– Bəs “amma” nədir, Casper? Nə fikirdəsən, bala? Açıq de, mən sənin dostunam.



Casper dodaqlarını büzüb əlini gözlərinə çəkdi, birisinə vurulduğunu etiraf edən qız kimi rəng alıb-rəng verdi. Birdən yoldaşının əlini sıxdı və bütün başqa hissələrinə üstün gələn yeni bir fikrin təsirini hiss edmiş kimi sakitcə dedi:

– Bu kaporu Mabel Dunqama bağışlamaq üçün qolumun birini verməyə razı olardım, Ləpirçi.

Ovçu gözlərini yerə dikdi, sanki, indi eşitdiyi sözlər haqqında fikrə getdi. Birdən o cavab verdi:

– Sən iki kartofu bir güllə ilə axı vura bilməzsən, Casper.

– Əlbəttə, vura bilmərəm. Məni də narahat edən budur.

– İnsan necə məxluq imiş! Təbiətin ona vermədiyi şeyin həsrətini çəkir, ancaq bəxtinin bəxş etdiyi şeyin qədrini bilmir. Qoy belə olsun, qoy belə olsun! Öz yerində dayan, Casper, mayor gözləyir. Qulaq as, oğlan: mənim gülləm kartofu, heç olmasa, yalayıb keçməlidir, yoxsa, qalada heç kəsin gözünə görünə bilmərəm.

Bu sözləri eşidərkən Casper yenə üzdən dəyişildi. O cavab verdi:

– Qismətdən artıq yemək olmaz, buna mən də qane olmalıyam, lakin əlimdən gələn hər şeyi edəcəyəm.

Ləpirçi dostuna yol vermək üçün bir neçə addım geriyə çəkilərək yenə dedi:

– İnsan necə məxluq imiş! Öz üstünlüğünə göz yumur, başqalarının bacarığına isə paxılıq edir!

Kartofu havaya atdlar. Casper atəş açdı. Buradakı adamların bir çoxunun danışığından başa düşmək olardı ki, Casperin gülləsi kartofun ortasından və ya ortasına yaxın yerindən keçmişdir.

Mayor şadlıqla:

– Bax, bu sənin layiqli rəqibindir, Ləpirçi, – dedi. – Görünür, iki kartofla yarışmaq lazım gələcəkdir.

Ləpirçi fikir dəryasına qərq olduğu üçün heç bir şeyə əhəmiyyət vermirdi. O:

– İnsan necə məxluq imiş! – dedi. – Kartofları havaya atın!

Qaramtlı, xirdaca kartof yumrusu havada dayanan anda atəş açıldı. Zənn etmək olardı ki, Ləpirçi çox səylə nişan almışdı. Lakin yerə düşən hədəfi götürən adamların üzündə narazılıq və təəccüb ifadəsi göründü.

– Hər iki kartofun eyni yerindənmi vurulmuşdur? – deyə mayor soruşdu.

– Güllə hədəfi yalnız yalayıb keçmişdir, – deyə cavab verdilər.
– Kartofun yalnız qabığı çizilmişdir!

– Bu nə deməkdir, Ləpirçi? Doğrudandamı, Casper – Şirin Su qalib gəlmışdır?

– Kapor onundur! – deyə ovçu cavab verdi və başı ilə Casperə tərəf işarə edərək kənara çəkildi. – İnsan necə məxluq imiş! – deyə o, öz-özünə donquldandı. – Heç zaman öz bacarığına və ləyaqətinə qane olmur, təbiətin vermədiyi şeyə yiyələnməyə çalışır.

Priz dərhal Casperə verildi. Casper kaporu aldıqda, kvartirmeyster ona yaxınlaşış öz bəxtəvər rəqibini qələbə münasibətilə dostca-sına təbrik etdi və sonra dedi:

– Mənə baxın, əzizim, axı bu kapor sizin nəyinizə lazımdır, bundan nə yelkən, nə də ki fluger qayira bilməzsınız. Şirin Su, mənə elə gəlir ki, bu kaporun müqabilində sizə çoxlu pul versələr, razı qalar-sınız, doğrudurmu? Hə, nə deyirsiniz?

Şadlığından gözləri parıldayan Casper:

– Onun qiyməti yoxdur, poruçık! – dedi. – “Qaçağan” üçün əlli yeni yelkən almaqdansa, bu kaporu udmaq daha yaxşıdır!

– Yaxşı, yaxşı, əzizim! Görürəm, kapor sizin ağılinizi lap başınızdan çıxarmışdır. Bu oyuncaq şeyi üçün sizə hətta yarım gineya¹ verməyə hazırlam, çünkü istəmirəm ki, bu kapor sizin gəminizin kayutlarının birində qalib tozlansın və hər hansı bir xanımın başının yarasığı olsun.

Casper bilmirdi ki, kvartirmeyster kaporun əsl qiymətinin yalnız yarısını təklif edir. O, kvartirmeysterin təklifini laqeydliklə dinlədikdən sonra başı ilə radd cavabı verdi və xanımların oturduqları skamyaya yaxınlaşdı. Onun buraya yaxınlaşması hətta kənardan hiss edilən həyəcana səbəb oldu, çünkü burada oturan zabit arvadlarından hər biri ədəbli Casperdən bu hədiyyəni almağa ümidi edirdi. Casper:

– Mabel! – dedi. – Bu priz sizin üçündür,ancaq bu şərtlə ki...

Mabel cəsarətsizliyini boğaraq gənci ürəkləndirmək üçün:

– Bəs o, hansı şərtdir, Casper? – deyə soruşdu.

Onların hər ikisi elə qızardı ki, az qala, öz hissələrini bürüzə vermişdilər.

– Bu şərtlə ki, bu priz, azacıq da olsa, xoşunuza gəlsin, çünkü prizi sizə bağışlamaq istəyən adamın buna ümid etməyə haqqı yoxdur ki, onun hədiyyəsi qəbul ediləcəkdir.

¹ Gineya – qədim ingilis qızıl pulu



— Mən onu qəbul edirəm, Casper! Qoy bu hədiyyə birlikdə üz-üzə gəldiyimiz təhlükələri mənə xatırlatsın, göstərdiyiniz qayğını mənə xatırlatsın. Bu qayğı üçün sizə və Ləpirçiye son dərəcə min-nətdaram.

Bələdçi:

— Məni çıxın, — dedi, — məni çıxın! Uğurlu güllə atmaq şərəfi Casperə məxsusdur, bu hədiyyə də onundur. Növbə başqa bir dəfə kvartirmeysterə çatanda mənə də çatar. Bu adam, deyəsən, bizim oğlanın müvəffəqiyyətinə paxılıq edir. Bir də mən heç başa düşə bilmirəm, kvartirmeyster kaporu nə üçün almaq istəyir, axı onun arvadı yoxdur!

— Bəs Casperin arvadı var? Bəs sən özün də evlisənmi? Bəlkə, bu kapor mənə ona görə lazımdır ki, yeni arvad alım, ya da kapora baxanda rəhmətlik arvadlarımı yadına salım və ya ümumiyyətlə, yeri gələndə gözel bir qadın tayfasına öz hörmətimi bildiririm? Bəlkə də, kapor mənə başqa bir məqsəd üçün lazımdır.

— Nə olar ki, bu, mümkün olan işdir! Mən belə şeylərdə tama-milə təcrübəsiz adamam, buna görə də sizinlə mübahisə etmərəm. Yaxşısı budur, siz bu barədə serjantın qızı Mabel ilə danışın... Hə, Casper, burada daha bizlik bir iş yoxdur, ancaq gəl qalaq, görək o biri uşaqlar necə nişan vuracaqlar.

Ləpirçi yoldaşı ilə kənara çəkildi. Əyləncə yenidən başlandı. Lakin hədəfə atəş açmaq xanımları daha maraqlandırmırıldı, çünkü onlar yalnız kapor haqqında fikirləşirdilər. Kapor əldən-ələ keçirdi. Hami onun bahalı ipək parçasına baxır, onun naxışlarını tənqid edir, belə bir gözəl baş geyiminə kiçik zabit qızının layiq olub-olmaması məsələsini təşəxxüsle müzakirə edirdi. Kapitan arvadı soruşdu:

— Mabel, bəlkə, siz bir vaxt bu şeyi satmaq istədiniz? Mənə elə gəlir ki, siz kaporu geyməyəcəksiniz.

— Bəlkə də, geyməyəcəyəm, xanım, — deyə Mabel cavab verdi, — ancaq onu əlimdən vermək fikrində deyiləm.

— Mənim əzizim, əlbəttə, serjant Dunqam sizi məcbur etməz ki, öz əyin şeylərinizi satasınız. Ancaq sizə deməliyəm ki, geyilməli olmayan şeyi qoruyub saxlamaq mənasızdır. Bu, çox qəşəng şeydir, buna görə də, onun əbəs yera zay olmasına adamin heyfi gəlir.

— Yox, xanım, sizi inandırıram ki, bu şey məndə qalsa, zay olmaz. Mən onu ömürlük qoruyub saxlayacağam.

– Özünüz bilərsiniz, əzizim! Siz yaşda olan qızlar çox zaman özlərinin xeyrini bilmirlər. Ancaq yadda saxlayın ki, kaporu bircə dəfə başınıza qoysanız, mən onu daha almaram.

– Mən bunu həmişə yadımda saxlaram, xanım, – deyə Mabel çox mülayim cavab verdi, halbuki onun gözləri brilyant kimi parıldayır, yanaqları isə qıqpırmızı olmuşdu. Kaporun başına olub-olmadığını yoxlayırmış kimi, onu geydi və bir dəqiqədən sonra başından götürdü.

Yarışın sonu maraqlı olmadı. Zabitlər dağlılığı getdilər, onlardan sonra isə xanımlar və bütün qalan tamaşaçılar da meydani tərk etdilər. Mabel gölün xırda daşlarla dolu olan sahili ilə geri qayıdırı.

Burada Ləpirçiye rast gəldi. Ləpirçi az əvvəl hədəfə güllə atdığı tüfəngini də aparırdı. Üzdündə həmişəki təmkin hiss edilmirdi. Baxışı həyecanlı və qəmgin idi. Qarşı tərəfdə göz işlədikcə uzanan gölün gözəlliyi haqqında bir neçə qırıq söz dedikdən sonra Ləpirçi birdən:

– Mabel, – dedi, – bilməlisiniz ki, Casper özünü o qədər də zəhmətə salmadan bu kaporu sizin üçün udmuşdur.

– Casper kaporu haqlı olaraq almışdır, Ləpirçi!

– Əlbəttə, əlbəttə, onun gülləsi kartofu deşib keçdi, özü də heç kəs kartofu belə vura bilmədi, halbuki bəziləri bunu Casperdən daha yaxşı edə bilərdilər.

– Ancaq heç kəs bunu Casperdən yaxşı edə bilmədi! – deyə Mabel iftixarla cavab verdi, lakin bu sözləri fərəhlə və iftixarla deyər-kən bələdçinin qəlbinə toxunduğu hiss edib dediyinə dərhal peşman oldu.

– Düzdür, düzdür, Mabel, heç kəs bunu Casperdən yaxşı edə bilmədi. Ancaq təbiətin mənə vermİŞ olduğunu gizlətməyin nə mənası var? Bəli, bəli, heç kəs o meydanda Casperdən zirək çıxmadi, lakin kimin daha mahir olduğunu özünüz, bax, burada görərsiniz. Başımızın üstündə uçuşan qağayıları görürsünüzmü?

– Görürəm, Ləpirçi. Onlar o qədər çoxdur ki, görməmək olmaz.

– Görürsünüzmü, onlar bir-birinin qabağından necə keçirlər?

– deyə Ləpirçi əlavə etdi və çaxmayıni ayağa çəkib tüfəngini qaldırdı. – O ikisini deyirəm, ikisini! İndi baxın...

Ləpirçi bir istiqamətdə, lakin bir-birindən bir neçə sajen aralı uçan iki quşu cəld nişan aldı. Güllə açıldı və quşların hər ikisi vuruldu. Qağayılar hələ gölə düşməmiş Ləpirçi tüfəngini yerə qoydu və



həmişəki kimi yenə səssizcə güldü. İndi onun üzündə bayaqkı kədər-dən heç bir əsər-əlamət qalmamışdı.

– Bu, az iş deyildir, Mabel, bu, az iş deyildir, ancaq mənim kaporum da yoxdur ki, onu sizə bağışlayım. Casperin özündən soruşar-sınız. O, sizə olub-keçəni danişar, çünki bütün Amerikada Casper kimi düzürəkli və doğru danişan ikinci bir adam tapılmaz.

– Deməli, Casper bu prizi öz gücünə udmamışdır, eləmi?

– Yox, mən belə demək istəmirdim! O, bacardığını eləmişdir, özü də yaxşı eləmişdir. Torpaqdan daha çox suya alışmış olan adamların ən mahiri Casperdir. İstər torpaqda, istərsə də suda Casperə bel bağlayıb arxayı olmaq olar. Ancaq, Mabel, bu, mənim öz təqsirimdir ki, kapor mənə qismət olmadı. Hərçənd bunun əhəmiyyəti yoxdur... Ona görə əhəmiyyəti yoxdur ki, kapor kimə layiqdirse, ona da qismət olmuşdur.

– Deyəsən, sizi başa düşürem, Ləpirçi, – deyə Mabel istər-istəməz qızardı. – Bu hədiyyə həm sizindir, həm də Casperin!

– Belə hesab etsək, onda Casperin barəsində haqsızlıq etmiş olarıq. Casper bu baş geyimini udmuşdur və haqqı var idi ki, onu bağışlasın. Ancaq əmin ola bilərsiniz ki, Mabel, kaporu mən udsaydım, yenə də sizin olardı.

– Bunu mən yaddan çıxarmayacağam, Ləpirçi, özü də çalışacağam ki, bu yazıq quşları vurmaqla göstərdiyiniz məharətdən hamı xəbər tutsun.

– Nə üçün, Mabel? Göldə su olduğunu, göydə isə günəş olduğunu demək yersiz bir şey olduğu kimi, mənim də sərrast atıcı oldığumu bu sərhəd rayonunda başqalarına danişmaq yersizdir. Onsuz da bu, hər kəsə məlumdur. Bu barədə deyəcəyiniz sözlər havayı olardı.

– Deməli, siz zənn edirsiniz ki, Casper sizin belə yaxşılıq etmək fikrində olduğunuuzu bildiyi halda, ədəbsizlik etmişdir, doğrudurmu?

– deyə Mabel cavab verdi və gözlərində parlayan od tədriclə sənməyə başladı. İndi o, üzdən çox dalğın görünürdü.

– Mən belə demirəm və bu fikirdən də tamamilə uzağam. Biz öz arzumuza çatmaq istəyəndə pis niyyətləri fikrimizə gətirmirik. Casper çox yaxşı biliirdi ki, mən bir güllə ilə indi bu iki quşu vurdugum kimi, iki kartofu da vura bilərəm. Casper bunu da biliirdi ki, sərhəd rayonunda bunu məndən başqa heç kəs edə bilməz. Ancaq

kapor və onu bağışlamaq ümidi Casperin gözünə pərdə çəkmişdi. Həmin dəqiqədə bu oğlan əsla gücü çatmayan bir işdən yapışmağı qət etmişdi. Yox, Casper elə bir əməlin iyiyəsi deyildir ki, ona namus-suz adam desinlər. Casper Şirin Suya etibar etməmək də günahdır. Bütün cavanlar istəyirlər ki, gözəl-göyçək qızların xoşuna gəlsinlər.

Mabel mənasını dərk edə bilmədiyi həyəcanını yatırmağa cəhd edərək:

– Çalışaram ki, hər ikinizin mənim kimi yazış bir qızı etdiyiniz yaxşılıqlardan savayı hər şeyi unudum, – dedi. – Sözümə inanın, Ləpirçi, sizin Casperlə birlikdə mənə etdiyiniz yaxşılıqları heç vaxt yaddan çıxarmayacağam və çox şadam ki, fikrimi çəkdiyinizi bir daha sübut etdim. Salamat qalmağıma və ya əsir düşməməyimə görə sizə minnətdar olduğum üçün alın bu gümüş sancağı, məndən yadigar saxlayın.

Ovçu sancağı əlində tutaraq təəccübələ soruşdu:

– Bu mənim nəyimə lazımdır, Mabel? Mən yaxşı maral dərisindən olan gön kəmərlərdən savayı heç bir şey işlətmirəm. Bu, çox qəşəng şeydir,ancaq sizə daha çox yaraşar.

– Bu sancağı yaxanıza sancın, yaxşı olar. Unutmayın ki, Ləpirçi, bu sancaq aramızdakı dostluğun rəmzi olar və sizə də xatırlalar ki, heç zaman nə sizi, nə də sizin yaxşılıqlarınızı unutmayaçağam.

Mabel gülümseyib Ləpirçidən ayrıldı, sahil ilə cəld getməyə başladı və az sonra qala hasarının arxasında gözdən itdi.

ON İKİNCİ FƏSİL

Bundan bir neçə saat sonra Mabel çayın və gölün yaxınlığından yüksələn bürcdə dayanaraq dərin fikrə getmişdi. Sakit bir axşam idi. Hava küləksiz olduğuna görə, Min Adaya göndərilməli olan dəstənin bu gecə yola salınıb-salınmaması hələ qət edilməmişdi. Azuqə, silah və sursat sahilə gətirilmişdi. Mabelin şeylərini də buraya gətirmişdilər. Kutterə minib getməli olan adamlar vaxtın yetişməsini gözləyərək sahildə hələ də gəzişirdilər, gəminin səfərə çıxmasına hazırlıq görülməsi o qədər də nəzərə carpmırıldı. Casper “Qaçağan”ı körfəzdən çıxarmış və bir qədər yuxarıda, suyun axarında saxlamışdı ki, lazım gəldikdə dərhal çayı üzüb keçməyə hazır olsun.



Səhərki şənlilik və qələbəlikdən sonra indiki sakitlik təbiətin gözəl mənzərəsilə və Mabelin əhvalı ilə həmahəng idi.

Mabel öz ətrafında gördüyü hər bir şeydən fərəhlənir və təsəlli tapır. Meşələrin sükutunda və gölün hərəkətsizliyində duyulan gözəllik bu yerlərin mənzərəsinə əzəmət verirdi. Mabel şüurunda hakim olan şəhər vərdişlərinin zəifləməyə başladığını indi birinci dəfə hiss etdi. O zənn etməyə başlamışdı ki, bu yeni mühitdə səhər mühitindən daha xoş güzəran keçirə bilər.

Mabel lap yaxında, öz qulağının dibində birdən Kapın gümrah səsini eşidərkən diksində:

– Günüñ batması nə gözəldir, Mabel! Bu, əlbəttə, şirin su adamları üçün gözəldir, okeanda isə qürubun mənzərəsinə, yəqin ki, heç kəs tamasha etməzdi.

– Sahildə və dənizdə, bu göldə də, okeanda da təbiət məgər eyni dərəcədə gözəl deyil? Əziz dayican, günəş məgər hər yeri bir cür işıqlandırmır?

– Bu qız bunların hamısını anacığının kitablarında oxumuşdur! Ancaq mən elə bilirom ki, serjant birinci səfərə çıxarkən kitab kimi gərəksiz şeyləri öz arabasına yükləməmişdir. Məgər təbiət hər yerdə bir deyilmə? Olmaya sən elə hesab edirsən ki, əsgərin təbiətilə dənizçinin təbiəti birdir? Gərək ki, sənin qohumlarından əsgər olanı da var, dənizçi olanı da. Buna görə də sən bu suallara cavab verə bilərdin.

– Axi dayican, mən insan təbiətindən danışıram...

– Mən də, qızım. Mən dənizçinin təbiətindən və əlli beşinci polkdaklı qoçaqların, o cümlədən də sənin atanın təbiətindən danışıram. Məsələn, bax, bu gün onlar atışma yarışına çıxmışdır, yəni hədəf vurmaqda bir-birilə bəhsə girişmişdilər. Amma dənizdəki atışma hara, bu hara! Atışma dənizdə olsayıdı, aži yarımla mil uzaqda olan hədəfə gəminin qumbaralar doldurulmuş bütün toplarından birgə atəş açılardı! Əgər gəmiyə heç kəsin ağılına gəlməyən şeylər sırasında kartof da gətirilsəydi, o, gəmi aşpazının qazanında öz yerini tapardı. Mabel, əsgərlilik, əlbəttə, şərəfli işdir, ancaq bu qalalarda olan hər cür boş şeylər və axmaq hərəkətlər təcrübəli gözdən, iş bilən adamin gözündən yayınmaz. Bu xirdaca göl haqqında mənim fikrim də sənə məlumdur: mənim nəzərimdə bu Ontario vur-tut şirin su ilə dolu bir çəlləkdir. Əgər okeanla göl arasında fərqi bilmək

istəyirsənsə, Mabel, nəzər salsañ, onu dərhal görə bilərsən. Bax, deyirlər ki, bu saat burada sakitlidir, külək yoxdur, ancaq mən elə zənn etmirəm ki, sizin çaylarda olan belə küləksizlik dəniz kənarındağı küləksizliyə oxşasın.

— Hava tamamilə sakitdir, dayican. Hətta meşədə yarpaqlar da tərpənmir...

— Yarpaqlar! Axi yarpaqlar nə olan şeydir? Dənizdə yarpaq yoxdur. Küləyin əsla əsməməsinin nə olduğunu, əger havanın, doğrudan da, əsla tərpənmədiyini bilmək istəyirsənsə, şamın vasitəsilə təc-rübə edə bilərsən. Əgər şamın alovu titrəmirsə, deməli, doğrudan da, külək yoxdur. Əgər sən havası ağır olan və adamın çətinliklə nəfəs aldığı yerlərdə olsaydın, zənn edərdin ki, buralarda külək əsmir. Küləksiz yerlərdə hava xeyli aşağı enir. Deyirəm, bu suya bax. O lap laldır! Elə bil ki, sənicə tökülmüş süddür. Okeanda isə havanın nə qədər sakit olmasından aslı olmayaraq, su heç vaxt hərəkətsiz olmur.

— Kap dayı, doğrudanmı, okeanın suyu həmişə hərəkətdə olur? Hətta külək əsməyəndədəmi?

— Əlbəttə! Bütün canlılar kimi okean da nəfəs alır, şairlərin dedik-ləri kimi, okeanın köksü həmişə qalxıb-enir. Heç kəs okeani bu göl kimi sakit görməmişdir. Okean elə hey qalxıb-enir, elə bil ki, onun da aq ciyərləri vardır.

— Axi bu gölün özü də heç sakit deyildir: sahilə yaxın yerlərində gölün hərəkəti hiss olunur, hətta dalğaların şappılıtlı ilə daşlara dəyməsinin səsi eşidilir.

— Bütün bunlar heç də xoşuma gəlməyən bir poeziyadır. Sənə qalsa, suyun köpüklənməsini firtına adlandırsan, gəmi göyərtəsinin yuyulmasını görəndə isə deyərsən ki, su dalğalanıb özünü sahile çırır. Xirdaca qayıq linkora nə qədər oxşayırsa, Ontario da Atlantik okeanına bir o qədər oxşayır. Mən bununla heç də Casperi gözdən salmaq istəmirəm, yox, mən bu fikirdə deyiləm, ancaq Casper əsl adam olmaq istəyirsə, gərək təhsil alınsın.

Mabel saçını düzəldərək soruşdu:

— Deməli, siz güman edirsiniz ki, Casper nadandır, doğrudur-mu? Mənə elə gelir ki, Casper özü rütbədə olan başqa adamlardan daha biliklidir. Casper az kitab oxumuşdur, çünki bu yerlərdə kitab azdır, lakin mən bilən, öz yaşına görə çox görüb-götürmüştür.



– Casper nadandır, o da bu suda üzənlərin hamısı kimi nadandır! Casper sadə knop¹ düzəldə bilir, buna mənim sözüm yoxdur, ancaq kanat stoporu² düzəltmək əsla onun əlindən gəlməz. Bunlar bir yana, Mabel, hər ikimiz Casperə və Ləpirçiye minnətdarıq, buna görə də, mən çox istərdim ki, onların bu yaxşılığının əvəzini çıxım. Bu dünyada yaxşılıq itirməkdən daha pis bir şey yoxdur.

– Siz haqlısınız, dayican! Bu mərd insanların bizə etdikləri bütün yaxşılığın qədrini necə bildiyimizi göstərmək üçün gərək əlimizdən gələni əsirgəməyək.

– Elə sən də rəhmətlik anan kimi danışırsan, bu isə Kap familiyası üçün şərəfdir. Mən bir şey fikirləşib hazırlamışam, yəqin ki, o, hamının ürəyinə yatacaqdır. Özüm də istəyirəm ki, göldə etdiyimiz kiçik səyahətdən qayıtdıqdan sonra onlara öz təklifimi verim.

– Bu, çox yaxşı olar, əziz dayican! Nə etmək istədiyinizi mənə də deyə bilərsinizmi?

– Bu sırrı səndən gizlətməyi lazımlı bilmirəm, Mabel, ancaq bu barədə gərək atana deməyəsən, çünkü sənin atan köhnə fikirli adamdır, bizə mane ola bilər. Nə Casper, nə də onun dostu Ləpirçi bu yerlərdə heç bir şeyin iyiyəsi ola bilməz, onların axını bir yana çıxmaz, buna görə də, mən onları dəniz sahilinə aparmaq, sonra da onlarla birlidə açıq dənizə çıxməq fikrinə düşmüşəm. İki həftədən sonra Casper dəniz səfərinə çıxar, bir il dənizdə olduqdan sonra isə adam olar. O ki qaldı Ləpirçiye, əlbəttə, ona gərək daha çox vaxt sərf edilsin, hətta mən elə bilirəm ki, Ləpircidən heç zaman matros olmaz. Ancaq ondan yaxşı növbətçi olar, çünkü gözləri çox yaxşı görünür.

– Siz də elə bilirsiniz ki, onlar sizin təklifinizlə razı olalar, dayican? – deyə Mabel təbəssümlə soruşdu.

– Niyə razı olmazlar, axmaq deyillər ha. Hansı ağıllı adam istəməz ki, böyük mənsəb sahibi olsun! Casperi doğru yola salsam, hökmən özünü oda-suya vurub briq komandiri rütbəsinə nail olar!

– Axi bunun Casperə nə isti-soyuqluğu var, əziz day? Briqinmi, yoxsa başqa bir adı gəmininmi komandiri olmağın nə fərqi varmış?

– Hay-hay, Maqni! Heç özün də bilmirsən ki, nə danışırsan. Sən bunu mənə həvalə et, mən işləri necə lazımsa, düzəldərəm... Budur,

¹ Knop – gəmi iplərinin ucuna tiftiklənmiş ipliklə xüsusi qayda ilə hörülən düyüն

² Kanat stoporu – (həm daimi, həm də seyyar ola bilər) lövbər kanatından müxtəlif işlərdə istifadə edilərkən bu kanatı yerində saxlayır.

Ləpirçinin özü də gəlir! Onların haqqındaki fikrimi ona bir balaca bildirərəm.

Kap başı ilə işaret edib səsini kəsdi. Ləpirçi onlara yaxınlaşdı. O, üzdən narahat və pərt görünürdü, elə bil, bu adamlar tərəfindən necə qarşılanacağını bilmirdi.

Bələdçi onlara lap yaxınlaşaraq:

– Qohumların arasında yad adamın olması onların kefini poz-mazmı? – deyə soruşdu.

Kap buna etiraz edərək:

– Bizim üçün yad deyişsiniz, mister Ləpirçi, – dedi, – heç kəslə sizin kimi mehriban görüşməmişik. Elə indicə sizdən danışındıq, dostlar yaxın adamdan söhbət salarkən onların nə barədə danış-dığını bilmək çətin olmaz.

– Dündür, dündür. Hər adamın öz düşmənləri vardır, mənim də düşmənlərim var. Ancaq mister Kap, nə sizi, nə də gözəl Mabeli özü-mə düşmən bilmirəm. Amma minqlər haqqında bunu deyə bilmə-rəm. Ancaq onların da mənə nifrat etməsinə elə bir səbəb yoxdur.

– Mən buna inanıram, Ləpirçi, çünki sizin haqq tərəfdarı olmağınız və ürəyiaçıqlığınız məni valeh edir. Bilirsiniz ki, bu düşmən-lərdən, bu minqlərdən yaxanızı qurtarmaq üçün yol vardır? Əgər istəsəniz, mən bu yolu sizə həvəslə göstərərəm, əvəzində də sizdən heç bir şey istəmərəm.

– İstəmirəm ki, düşmənlərim olsun, Duzlu Su (Ləpirçi qalaya gələn hinduların dənizciyə verdiyi ləqəblə Kapa qeyri-şüuri olaraq müraciət etdi). İstəmirəm ki, düşmənlərim olsun, özüm də minqlərlə və fransızlarla razılığa gəlib tomahavqımı torpaqda basdırmağa¹ hazırlam. Ancaq siz özünüz də bilirsiniz ki, düşməncilik və ədavət hissini ürəklərdən qoparmağa bizim kimilər acizdirler.

– Dostum Ləpirçi, biz kiçik səfərdən qayıdanınan sonra da löv-bərinizi qaldırıb mənimlə birlikdə dəniz sahilinə yola düşərsiniz. Orada nə hinduların sizə verdikləri hərbi ləqəbi eşidərsiniz, nə də onla-rın gülləleri sizə gəlib çatar.

– Mən orada nə edəcəyəm? Olmaya sizin şəhərlərinizdə ova çıxacağam? Bazardan gələn və ya bazara gedən adamların izi iləmi gedəcəyəm? İtləri və toyuqları tutmaq üçün pusqlarmı düzəldəcə-yəm? Mister Kap, əgər məni meşələrimin kölgəsindən ayırb isti

¹ Şimali Amerika hindularının obrazlı danışlığında barışqı etməkdir.



günəşin yandırıldığı yerlərdə yaşamağa vadar etmək istəyirsinizsə, onda mənim xoşbəxt olmağımı istəmirsiniz.

– Mən heç də sizi kəndlərdə qoymaq fikrində deyiləm, Ləpirçi. Sizi açıq dənizə buraxmaq lazımdır: insan yalnız orada azad nəfəs ala bilər.

– Bəs Mabel nə fikrdədir: həyatimdə belə bir dəyişiklik nə nəticə verərdi? Mabel bilir ki, hər kəsin öz təbiəti vardır, onu öz bacarıq və qabiliyyətinin tələb etmədiyi şəkildə dəyişdirmək isə faydasızdır. Mən ovçuyam, kəşfiyyatçıyam, bələdçiym, Duzlu Su. Mən öz bacarıq və qabiliyyətimin tələb etmədiyi işdən yapışmamalyam... Mən haqlıyam, Mabel? Yoxsa, siz də bütün qadınlar kimi belə məsələlərə barmaqarası baxırsınız və istəyirsiniz ki, mən öz təbiətimi dəyişdirim?

– Siz öz təbiətinizi dəyişdirməyin, Ləpirçi! – deyə Mabel dostcasına səmimiyyətlə cavab verdi, onun bu səmimiliyi ovçuya böyük təsir bağışladı. – Mənim dayım dənizə nə qədər çox hörmət bəsləsə də, məskəninizi dəyişdirmək sizin üçün nə qədər sərfəli olsa da, hər halda, mən istəməzdim ki, meşə ovçularının ən yaxşısı və nəcibи olan bir adam admiral olsun. İndiyədək necə olmuşsunuzsa, bundan sonra da elə olun!

– Siz bunu eşidirsınızmi, Duzlu Su! Eşidirsınızmı, serjantın qızı nə deyir? Bu, onun ürək sözüdür. Siz onun üzünə baxın. O, öz sözünü yalnız fikirləşdikdən sonra deyər. Nə qədər ki Mabel mənim indiki vəziyyətimdən razıdır, mən öz təbiətimin əleyhinə çıxmaram və indiyədək necə olmuşamsa, bundan sonra da elə olacağam. Burada, qalada, əlbəttə, mən faydasız görünə bilərəm. Ancaq biz Min Adaya gedib çatandan sonra ümidvaram ki, adamin bel bağlaya bildiyi yaxşı tüfəngin necə kara gəldiyini sübut etmək üçün fürsət çox olacaqdır.

– Açıq deməliyəm ki, səfərimizin məqsədinin nədən ibarət olduğunu bilmək istərdim. Yeznəmdən bir şey öyrənmək çox çətindir. Bu barədə sənə bir şey məlumdurmu, Mabel?

– Yox, dayican. Atamın xidməti işləri barəsində ondan bir şey soruşmağa cürətim çatmadı, mən soruşsaydım da, atam deyərdi ki, qadınlar belə işlərə qarışmamalıdır. Ancaq onu bilirəm ki, bir aylığa gedəcəyik, özü də səmt küləyi əsəndə yola düşəcəyik.

– Bu barədə Ləpirçinin sözü varmı? Ləpirçi bu barədə bildiyini desə, məni çox razı salardı, yoxsa, özüm qoca dənizçi olduğum halda, nə üçün və haraya gedəcəyimizi bilməyəndə nigaran qalıram.

– Səfərimizin məqsədi və son mənzili haqqında danışmaq qarınzonda qadağan edilmiş olsa da, deməliyəm ki, bu böyük bir sırr deyildir, Duzlu Su. Bundan başqa, tezliklə yola düşəcəyik, buna görə də, gərək, siz də səfərimizin məqsədini biləsiniz! Mənə elə gəlir ki, mister Kap, Min Ada deyilən bir yer olduğunu eşitmisiniz?

– Eşitmişəm, lakin güman edirəm ki, bu Min Ada okeanlarda olan əsl adalardan deyildir, həm də orada birdən-birə min ada ola bil-məz. Düzünü deyin, gedəcəyimiz yerdə cəmi iki-üç ada olarmı?

– Mənim gözlərim pis görmür, Duzlu Su, ancaq mən dəfələrlə həmin adaları saymağa çalışmışamsa da, sayıb qurtara bilməmişəm.

– Hm! Mən elə adamlar görmüşəm ki, ancaq müəyyən bir rəqəmə qədər saya bilirlər, – deyə qoca dənizçi kinayə ilə cavab verdi.

– Sizin quru quşlarınız sahilə uçub gələndə yatmaq yerlərini də taniya bilmirlər. Çox olmuşdur ki, mən sahili, hətta evləri və kilsələri gördüyüüm halda, gəmidəki sərnişinlər sudan başqa heç bir şey görə bilməmişlər. Ancaq bunu başa düşə bilmirəm ki, şirin suda üzərkən sahili əsla görməmək necə ola bilər! Məncə, bu mümkün olan iş deyildir!

– Mister Kap, bizim göllərə bələd olsaydınız, belə deməzdiniz. Hələ Min Adaya çatmamış bu barədə öz fikrinizi dəyişdirməli olacaqsınız və bu əlçatmadır yerlərin necə təbiəti olduğunu görəcəksiniz.

– Mən açıq deyirəm ki, bütün bu diyarda, hətta bircə xalis ada olduğuna inana bilmirəm.

– Size yüzlərlə belə adalar göstərərik, bunlar min olmasa da, hər halda, gözün görə bildiyi və dilin saya bildiyi qədərdir.

– O, hansı adalardandır?

– Onlar hər tərəfdən su ilə əhatə olunan torpaqdır.

– Bunu bilirəm, axı o necə torpaqdır, onları əhatə edən suyun özü necədir? Əminəm ki, onlara diqqətlə baxdıqda yalnız yarımadalar və burunlar görmək olar. Bunlar keçər gedər, deyin görün, bu dəniz səyahətindən məqsəd nədir?

– Serjantın qohumu olduğunuz üçün sizə və serjantın qızına bir az məlumat verə bilərəm. Mister Kap, donanmada çox xidmət etmisiniz, yəqin ki, Frontenak limanı haqqında eşitmiş olarsınız?

– Bunu kim eşitməmişdir! Doğrudur, mən bu limana çıxmamışam, ancaq onun yaxınlığından üzüb keçmişəm.



– Deməli, siz tanıldığınız bir ölkədə olacaqsınız... Ancaq başa düşə bilmirəm, siz okeandan həmin limana necə gəlib çıxa bilmisiniz?.. Bunda işim yoxdur, bilməyiniz pis olmaz ki, Ontario kimi böyük olan Eri¹ gölündən başlayaraq iri göllər qərbdə silsilə kimi düzülmüşdür. Su Eri gölündən çıxaraq kiçik dağa çatır və oradan gurultu ilə tökülür...

– Bu necə ola bilər?

– Burada nə çətin iş var ki, mister Kap? – deyə Ləpirçi gülübü cavab verdi. – Əgər desəydim ki, su dağa axır, onda mənasız söz demiş olardım, ancaq suyun dağdan axması... yəni mən demək istəyirəm, şirin suyun dağdan axması elə bir şeydir ki, buna heç kəs şübhə edə bilməz.

– Axi siz göldən danışırsınız, özü də deyirsiniz ki, bu göl, guya, dağdan tökülür! Bu, heç olan işdirmi?

– Gəlin bu barədə höcətləşməyək. Mən gördüyümü görmüşəm. Bütün göllərin suyu Ontariodan keçdikdən sonra ümumi bir çayın yatağı ilə axıb dənizə tökülür. Dediymiz adalar da elə bir dar yerdədir ki, oranı nə göl adlandırmaq olar, nə də çay. Fransız limanı olan Frontenak isə bu adalardan bir az yuxarıdadır. Fransızların qalası aşağıda olduğuna görə onlar öz azuqə və sursatlarını çay yolu ilə Frontenaka göndərirlər. Burada silah və sursatı Ontarioñun və başqa göllərin sahillərində yaşayan hindulara paylayır və bununla da onların qudluq edib qan tökmələrinə və skalp soymalarına şərait yaradırlar.

– Bizim orada olmağımız belə dəhşətlərin törədilməsinə mane olarmı? – deyə Mabel soruşdu.

– Bəlkə də, olar, bəlkə də, yox. Buradakı qarnizonun komendantı Lendi fransızların bir neçə çay gəmisini tutmaq üçün Min Adaya dəstə göndərmişdi. İndiyədək hindulara döyüş sursatı aparan belə gəmilərdən ancaq ikisini tutmaq mümkün olmuşdur. Ancaq keçən həftə kəşfiyyatçı buraya elə xəbərlər gətirmişdi ki, mayor həmin avaraların nəfəsini birdəfəlik kəsməyi qət etmişdir. Casper yolu tanıyor, biz də onun himayəsində olacaqıq, serjant isə ağıllı adamdır, öz işini yaxşı bilir. Düz deyirəm, serjant zirək olduğu kimi, həm də ağıllıdır.

Kap narazı halda:

– Elə bumu? – dedi. – Görülən hazırlıq işlərindən və gəminin səfərə silahlandırılmışından belə başa düşürdüm ki, yəqin qaçaq-

¹ Eri – Kanadanın cənubunda, Ontario əyalətində göldür.

malçılarla mübarizəyə gedirik. Bu mübarizədə iştirak etməklə halal-ca pul qazana biləcəyik. Amma burası da var ki, şirin suda qaçaq-mal tutmaq üçün mükafat pulu, deyəsən, bölüşdürülmür, doğrudurmu?

– Nə demək istəyirsən?

– Yəqin ki, kral hamısına özü yiyələnir, düzdürmü?

– Bu barədə heç bir söz deyə bilmərəm, mister Kap. Mən öz güllə və barıt payımı götürürəm, qalan şeylərlə mənim işim yoxdur. Yeri gəlmışkən deməliyəm ki, indi gərək mən də öz təsərrüfatımı qurum...

Ləpirçi bu sözləri deyərkən Mabelin üzünə baxmağa cürət etmədi, halbuki dediyi son sözləri Mabelin eşidib-eşitmədiyini bilmək və həmin dəqiqədə Mabelin üzündə nə kimi dəyişiklik olduğunu bilmək üçün dünyada bütün var-yoxunu verərdi. Lakin Mabel bu sözlərin əsl mənasından xəbərsiz idi. O, sakitcə üzünü çaya tərəf döndərdi. Çayda, kutterdə vurnuxma başlanmışdı.

Gəminin göyərtəsinə düşən ağır şeyin tappiltisini eşitdikdə bələdçi dönüb göyərtəyə baxaraq dedi:

– Casper kutteri yola çıxarmaq istəyir. Görünür, bu oğlan küləyin əsməyə başladığını hiss etmişdir və fürsəti əldən vermək istəmir.

Kap istehza ilə:

– Hə, indi dənizçilik sənətini öyrənə bilmək imkanımız olacaqdır, – dedi. – Yaxşı əsgəri tanımaq üçün gərək ona fikir verəsən: mundırını yuxarıdan-aşağıyamı, yoxsa, aşağıdan-yuxarıyamı düymələyir; bunun kimi də əsl dənizçini lövbəri necə qaldırmasından tanımaq olar.

Ləpirçi cavab verdi:

– Bilmirəm, Casperi sizin dənizçilərlə müqayisə etmək olarmı, ancaq o, qoçaq oğlandır, öz kutterini göldə olsa da, bacarıqla idarə edir. Casper Osveqo şəlaləsindən qayığı keçirərkən, gərək ki, siz, mister Kap, deməmişdiniz ki, Casper fərasətsiz oğlandır.

Kap cavab verməyib qaşqabağını tökdü. Bürcdə duran adamların hamısı kutterin hərəkətinə diqqətlə baxındı. Ətrafa çökən sükütu heç bir şey pozmurdu. Batmaqda olan günəşin şüaları gölün səthinə düşüb parıldayırdı. “Qaçağan” çayın ağızından bir yard yuxarıda olan lövbərə doğru dərtildirdi. Burada gəmi asanlıqla dönə bilərdi. Ancaq küləyin əsməməsi bu işə mane olurdu. Buna görə



də, avarları işə salmaq lazım gəldi. Lövbər qaldırılan kimi, bir vaxtda qaldırılan avarlar dalğaları yarmağa, kutter isə çayın ortasına yaxınlaşmağa başladı. Buraya çatdıqda matroslar əllərini avarlardan çekdilər, "Qaçağan" isə çayın axarı ilə getməyə başladı. Beş dəqiqədən sonra gəmi qum sayılarını xeyli geridə buraxdı. Buxtanı qoruyan burundan dörddə bir mil qədər aralanaraq, gəmi sahildən uzaqlaşdı. Çayın bu yerində su iti axmadığına görə kutter dayandı.

Bayaqdan "Qaçağan"ın yol getməsinə fikir verən Mabel:

– Dayican, – dedi, – deyəsən, bu gəmi çox yaxşıdır. Ola bilsin ki, siz gəminin yaraqlanmasında və yola salınması qaydasında nöqsanlar olduğunu görürsünüz, ancaq belə şeylərdən mənim başım çıxmır. Buna görə də, gəmi mənim xoşuma gəlir.

– Hə, hə, qızım, bu gəmi çayın axarı ilə heç də çəpdən pis getmir. Ancaq mənim kimi qoca dənizçi eynək taxmasa da, bu gəminin nöqsanlarını görə bilər.

Həmişə Casperi müdafiə etməyə hazır olan Ləpirçi:

– Mən isə, – dedi, – mister Kap, qoca və təcrübəli dənizçilərdən dəfələrlə eşitmışəm ki, "Qaçağan" sularda üzən ən gözəl gəmilərdən biridir. Bundan mənim başım çıxmasa da, hər halda, kutter haqqında öz fikrim vardır; əlbəttə, ola bilər ki, mən səhv edirəm, ancaq deyə bilərəm ki, mister Kap, Casperin öz gəmisini, guya, səliqəli saxlamadığına məni heç kəs inandırı bilməz.

– Mən demirəm ki, bu kutter çox ağır gedir və çevik deyildir, ancaq onun nöqsanları da vardır, özü də böyük nöqsanları...

– Onun nöqsanları nadir, dayican? Əgər Casper bu nöqsanları bilmış olsayıdı, yəqin ki, onları çox səylə düzəldərdi.

– Hansı nöqsanları?.. Bunlar əlli dən çoxdur... Yəni demək istəyirdim ki, yüzdən çoxdur... Özü də çox ciddi səhvlerdir.

– Onları deyin, dayican! Ləpirçi öz dostuna çatdırır.

– Nöqsanları göstərimmi? Ulduzları saymaq məhz ona görə heç də asan deyildir ki, onları saymaqla qurtarmaz. Nöqsanları göstərmək! Başqa şey istəmirsən? Hə, indi deyin görüm, mehriban bacıqızı Maqni xanım, gik¹ haqqında nə fikirdəsiniz? Təcrübəsiz gözlərim mənə deyir ki, gik yerindən azı bir fut hündürdədir. Daha nə deyim... Vimpel də dolasıq düşmüdü... Eh, eh... Bu nədir, gəminin

¹ Gik – qabaq ucu gəminin dor ağacına söykənən və fırlanan tir. Yelkənin aşağı tərəfi gikə çəkilib tarımlanır.

külək vuran tərəfindən sezen¹ marseldən² asılmışdır, əgər lövbər atıлarkən gəminin klyuzunda³ paya olduğunu görsəm, heç təəccüb etmərəm. Elə nöqsan deyirsən, bu da nöqsan: bir deyil, iki deyil! Hər bir dənizçi bu kutterə ötəri nəzər salan kimi, onda min nöqsan tapar.

– Bəlkə də, dayican, dediklərinizin hamısı doğrudur, ancaq, yəqin ki, bu nöqsanlardan Casperin xəbəri yoxdur. Ləpirçi, siz bilən, Casperə bu nöqsanlar göstərilsə, onları düzəldər, eləmi?

– Mabel, qoy Casper öz kutterinin qayğısını özü çəksin, bu, onun öz işidir. Onun bütün həyatı da gəmiyə bağlıdır. Mən yəqin bilişəm ki, Frontenak fransızlardan və ya onların dostları olan minqlərdən “Qaçağan”ı heç kəs Casper kimi yaxşı qoruyub saxlaya bilməz. Mister Kap, vimpel dolaşsa və ya gik bir fut yuxarıda olsa, nə olar, dünya dağılmaz ki! “Qaçağan” gərək həmişə yaxşı üzsün, özü də lazım gələndə fransızlardan yaxasını qurtara bilsin, əsl mətləb də budur. Bu göllərdə Casperdən yaxşı matros tapılmaz.

Kap güzəştə gedirmiş kimi gülümsəyərək tənqidən əl çəkməyi qət etdi. Bu zaman kutter gölün axarı ilə hərəkət etməyə başlamışdı: o gah bu tərəfə, gah da o tərəfə dönürdü. Bu vaxt kliver⁴ qaldırıldı; gölün səthinin hələ də hərəkətsiz olmasına baxmayaraq, sahildən əsən külək kleveri çox tez qabartdı. Havanın hərəkəti nə qədər zəif olsa da, yüngül kutterə öz təsirini göstərirdi, buna görə də, bir dəqi-qə keçmiş “Qaçağan” suyun axarına köndələn istiqamətdə onu yara-yara getməyə başladı. Gəmi o qədər yüngül və sakit gedirdi ki, bəzən onun hələ də yerindən tərpənmədiyini zənn etmək olardı. Gəmi çayın ağızından çıxdıqdan sonra qala tikilmiş təpəyə tərəf sürətlə getməyə başladı. Bu vaxt Casper lövbəri atdı.

Kap bunu görəkən öz-özünə:

– Zirəkliyinə söz yoxdur, – dedi. – Yaxşı idarə edir. Ancaq gərək sükanı sola yox, sağa döndərəydi...

Serjant Dunqam onlara yaxınlaşaraq qaynının sözünü kəsdi:

¹ Sezen – yelkəni bərkitmək üçün yoğun yoğun məftil

² Marsel – marsa-reyaya bağlanan ikinci aşağı düz yelkən; marsa-reya – dor ağacında aşağıdan ikinci köndələn tirdir, onun vasitesilə marsel yelkəni bərkidilir.

³ Klyuz – lövbər ipini və ya şvartovu keçirmək üçün gəminin yan tərəfində olan deşik

⁴ Kliver – üçbucaqşəkilli, qiyqacı yelkən



— Casper zirək oğlandır, — dedi, — buna görə də, bu səfərimizdə onun məharətinə çox bel bağlayırıq. Tərpənin gedək... Yola düşməyə cəmi yarım saat qalır. Hazır olan kimi, qayığa minib yola düşərik.

Hamı səfərə hazırlaşmağa getdi. Boğuq baraban səsi eşidildikdə dərhal hər şey hərəkətə gəldi.

ON ÜÇÜNCÜ FƏSİL

Belə bir kiçik dəstəni yola salmaq üçün o qədər də böyük hazırlıq işi görmək lazım deyildi. Serjant Dunqamin ixtiyarında olan bu dəstə on əsgərdən və iki kiçik zabitdən ibarət idi. Ancaq az sonra məlum oldu ki, poruçık Müyr də səfərdə iştirak edəcəkdir, amma könüllü sifatlı. Kvartirmeyster vəzifəsi Müyrün səfərə çıxmasına imkan verə bilən bir bəhanə idi. O, bu barədə öz rəisi ilə danışıb razılığa gəlmışdı. Bundan əlavə, Ləpirçi ilə Kap da həmin dəstə ilə gedirdilər. Səfərə çıxanlar sırasına Casper və onun tabeliyində olan adamlar da daxildilər, onların biri yeniyetmə oğlan idi. Cəmi iyirmi kişi, o cümlədən, on dörd yaşı bir oğlan uşağı, habelə iki qadın gedirdi. Qadınlardan biri Mabel, o birisi isə bir əsgərin arvadı idi.

Serjant Dunqam öz komandasını böyük qayığa mindirib sahilə qayıtdı ki, rəislərdən axırıncı əmrləri alsın və qaynı ilə qızını götürüb gəlsin. Serjant Kap ilə Mabel üçün ayrılmış qayığı Kapa göstərdikdən sonra Lendi danışmaqdən ötrü yuxarıya qalxdı. Mayor bürcdə dayanmışdı.

Mabel qayığa minən zaman qaş qaralmışdı. Sərnişinlər qayığa birbaş sahildən minirdilər, çünkü sahili döyücləyən dalğalar yox idi, su gölməçədəki kimi tamamilə sakit idi. Qayıq sahildən ayrıldıqda Mabel belə bir böyük göldə olduğunu güclə hiss etdi. Bir neçə dəfə avar çəkildi, qayıq isə özünü kutterə çatdırıb ona yan aldı.

Casper öz sərnişinlərini qarşılıdı; “Qaçağan”ın göyərtəsi suyun səthindən cəmi iki-üç fut hündür olduğuna görə qayıqdan gəmiyə minmək çətin deyildi. Bir gənc Mabeli və əsgər arvadını gəmidə onlar üçün ayrılan yerə apardı.

Mabel çox rahat və səliqə ilə döşənmiş olan öz kayutunu nəzərdən keçirərkən yəqin etdi ki, Casper burada məhz onun üçün,

Mabel üçün belə rahatlıq yaratmışdır. Qız bunu dərk edərkən çox razi qaldı. Az sonra yenidən göyərtəyə qalxdı. Burada hər tərəfdə vurnuxma nəzərə çarpıldı. Adamlar öz şey-şüylərini götürüb yerbə-yer olurdular, lakin onlar intizama alışdıqları üçün az sonra hər şey öz yerini tapdı. Kutterdə başlanan sükutun özündə də əzəmət duyuldu. Gəminin sərnişinlərini gözləyən macəralar haqqında hər kəs bilaixtiyar fikirləşməyə başlamışdı, çünki belə hadisələr yaxşı nəticə verməyə bilərdi.

Sahildəki şeylər qaranlıq pərdəsinə bürünməyə başlamışdı. Az sonra göydə ulduzlar bir-bir çıxıb sayışmağa başladı. Mabel göyərtədə oturmuşdu. Burada təskinlik tapmış olsa da, hər halda, ürəyi sakit deyildi. Ləpirçi onun yanında dayanıb həmişəki kimi öz uzun tüfənginə söykənmişdi. Havanın xeyli qaralması adamların üzünü yaxşı görməyə mane olurdu, bununla belə, Mabelə elə gəldi ki, Ləpirçi çox fikirlidir. O dedi:

— Ləpirçi, siz belə səfərlərdə çox olmusunuz, ancaq bizimlə gedən adamların səssiz-səmirsiz və bir qədər də narahat olmaları məni təəccübəndirir.

— Siz buna ona görə təəccüb edirsiniz ki, hindularla müharibə etməyin nə olduğunu bilmirsiniz. Bizim milis əsgərləri ancaq dil pəhləvanıdırıllar, işə gələndə isə aciz olurlar. Ancaq minqlərlə tez-tez üz-üzə gelmiş əsgər başa düşür ki, belə şəraitdə adam gərək dilini saxlaya bilsin, bunun çox faydası vardır. Meşələrdə səssiz-səmirsiz olan qoşunun gücü ikiqat artıq olur, boşboğazlıq edən qoşun isə bundan ikiqat zəif olur. Əgər insanın bütün gücü diliндə olsaydı, arabalarda gedən qadınlar həmişə qələbə çalardılar.

— Biz ki ordu deyilik, özümüz də meşədə deyilik. “Qaçağan”da olduğumuz halda, minqlərdən qorxumuz vardır mı?

— Siz Casperdən soruşun, desin: bu kutterə komandanlıq etmək nə üçün ona tapşırılmışdır. O, sizin sualınıza cavab verər. Minqlərin necə məxluq olduqlarını bilməyən və ya onlara bələd olduğu halda, öz təcrübəsini unudan adam minqlərlə üz-üzə gəlmək təhlükəsindən uzaq ola bilməz. Yenə deyirəm, Casperdən soruşun, görün necə olmuşdur ki, o, bu gəminin komandiri olmuşdur...

— Bəs Casper necə komandır olmuşdur? — deyə Mabel cəld soruşdu. Onun sözlərində hiss edilən rəğbət və mehribanlıq onun sadədil söhbət yoldasını sevindirdi, çünki başqasının xeyrinə bir söz



demək Ləpirçinin çox xoşuna gəlirdi. – Casper yaşda olan bir adamın belə rütbəyə çatması çox şərəfli işdir.

– Bu, doğrudur, ancaq Casper bu vəziyyətə layiq olduğunu sübut etmişdir. O hətta bundan daha yüksək rütbəyə layiqdir. Casperə, göstərdiyi mərdlik və təmkinlik üçün Freqat komandiri vəzifəsini tapşırmağın özü də onun üçün o qədər böyük mükafat olmazdı. Mən ona görə Freqatdan danışdım ki, deyirəm Ontario gölündə yalnız freqatlar üzseydi, Casper onların komandiri olmaqdan daha yüksək bir rütbəyə layiq olardı.

– Axi siz mənə demədiniz, bu kutterin komandiri olmaq hüququ Casperə nəyə görə verilmişdir?

– Bu, çox uzun əhvalatdır, Mabel, bu barədə atanız serjant məndən daha yaxşı danışa bilər. O, öz gözü ilə görmüşdür, mən isə o vaxt olmamışam... Həmin hadisə baş verən zaman mən uzaq kəşfiyyatda idim. Düzünü deməliyəm ki, Casper maraqlı danışmağı bacarmır. Həmin hadisə barəsində ona suallar verildiyini çox eșitmışəm, ancaq Casper əhvalatı heç vaxt ağıllı-başlı nağıl edə bilməmişdir. Halbuki Casperin o vaxt, həqiqətən, böyük igidlik göstərdiyini hamı bilir. Yox, yox, Casper maraqlı söhbətlər etməyi bacarmır, onun ən yaxşı dostları da bunu təsdiq edirlər. Əgər Casper hünər göstərib “Qaçağan”ı xilas etməsəydi, bu gəmi fransızların və minqlərin əlinə keçərdi. Belə hünəri isə yalnız ağlı iti işləyən və ürəyi sakit vuran adamlar göstərə bilərlər... Serjant bunu məndən daha yaxşı danışar. Mən istərdim ki, siz macal tapıb bu barədə atanızdan soruşasınız. Ancaq Casperə müraciət etməyi məsləhət görmürəm, çünki sizin bu sualınız onu ancaq narahat edə bilər. O, sizə həmin əhvalatı danışmağa başlasa, işi ancaq korlayar, çünki nağıl etməyi bacarmır.

Mabel həmin hadisə barəsində bu gecə atasından soruşmağı özlüyündə qət etdi. O, öz igidliklərini əsl bir tarixçi kimi söyləməyi bacarmayan adamın təriflənməsini eşitmək istəyirdi.

Mabel:

– Biz adalara gedib çatdıqdan sonra “Qaçağan” yanımızdamı qalacaq? – deyə soruşdu və belə sualın yerli olub-olmaması haqqında bir dəqiqliyə fikrə getdi, – yoxsa, biz başlı-başına buraxılacaqıq?

– Bu, vəziyyətdən və şəraitdən asılıdır. Fəaliyyət göstərmək lazımlı gələndə Casper öz kutterini boş dayanmağa qoymur. Ancaq çay aşırımlarından və ya şəlalələrdən qayıqla keçmək lazımlı gələn

halları demirəm, indi suda olmağım və gəmi ilə yol getməyim məni o qədər də açmır, buna görə də sizin sualınıza cavab verə bilmərəm. Lakin əminəm ki, Casper yanımızda olsa, işimiz yaxşı olacaqdır, çünkü quruda delavar, Ontarioda isə Casper iz tapmaqdə ustadır.

— Ləpirçi, nə üçün bizim delavar, Böyük İlən bizimlə getmir?

— Yaxşısı budur, siz soruşun ki, ay Ləpirçi, bəs nə üçün sən buradasan? İlən öz yerindədir, mən də öz yerimdəyəm. İlən iki və ya üç yoldaş götürüb sahilə keşfiyyata getmişdir və toplaya bildiyi məlumatı çatdırmaq üçün adalarda bizə qoşulacaqdır. İlən öz işini yaxşı bilir və düşmənlə üz-üzə gələndə arxanı unutmur.

— Deməli, siz güman edirsiz ki, adalarda düşmənlərlə üz-üzə gələcəyik, eləmi? — deyə Mabel gülümşəyib soruşdu. O, səfərin təhlükəli olması haqqında fikirləşərkən, canına azaciq da olsa, qorxu çökdüyünü birinci dəfə hiss etdi. — Deməl, güman edə bilərik ki, düşmənlə toqquşma olacağını gözləmək lazımdır?

— Əgər, Mabel, toqquşma olarsa, onda sizi təhlükədən qoruya bilən adamlar da tapılar. Vuruşma qorxusu bu gecə sizin rahat yatağına mane ola bilməz.

— Burada, meşəlik yerdə özümü şəhərdəkindən qıvrıq hiss edirəm.

— Siz öz ananiza çox oxşayırsınız, Mabel. Serjant mənə deyirdi: “Ləpirçi, özün görəcəksən ki, qızım bütün oturuşunda-duruşunda anasına oxşayır. O, ağlağan, qorxaq deyildir, əsəbləri möhkəmdir, var gücünü toplayıb mübarizə meydanına atılan adama qışqır-bağır salmaqla mane olmaz. Yox, qızım təhlükəyə düşəndə ərini ruhlandıracaq, onun igidlik göstərməsinə kömək edəcəkdir”. Atanız sizin haqqınızda, bax, belə deyirdi. O vaxt mən sizin heç üzünüyü də görməmişdim...

— Bəs, Ləpirçi, atam bunu nə üçün deyirdi? — deyə qız soruşdu.

— Bəlkə, o, elə fikir edirdi ki, özlərini qorxaqlığa vurmağı sevən bir çox qadınlar kimi heç də zəif və qorxaq olmadığımı bildikdə siz mənim haqqımda yaxşı fikirdə olarsınız?

Bu sual Ləpirçini çox karıxdırdı. Onun özünün də lazımlıca dərk etmədiyi instinct ona deyirdi ki, qızə həqiqəti açıb söyləmək yersiz olardı. Ancaq Ləpirçi bu həqiqəti gizlədə də bilmirdi. Buna görə də o, qızın sualına istər-istəməz üstüörtülü cavab verməyə başladı. O dedi:



– Mabel, siz bilmelisiniz ki, serjant ilə mən köhnə dostuq. Bir çox vuruşmalarda – qanlı, amansız vuruşmalarda biz ciyin-ciyinə durmuşuq, daha doğrusu, lap ciyin-ciyinə də yox. İzaxtaran olduğum və nizami orduda xidmət etmədiyim üçün mən bir qədər qabaqda, atanız isə kral ordusunun serjanti olduğuna görə öz əsgərlərinin sıraları qarşısında olmuşdur. Biz hücum taktikası yeridirik, buna görə də, atəş səsi kəsilən kimi vuruşmanı unuduruq, gecə isə tonqal başında və ya yol gedə-gedə bizim üçün ən əziz olan şeylərdən danışırıq. Sizin kimi cavan xanımlar da belə edirlər: onlar da gülüb- əylənmək üçün bir yerə yiğişdirdə öz ürək sözlərini bir-birinə deyirlər. Bu, heç də təəccübülu deyildir ki, serjant sizin kimi bir qızın atası olduğuna görə dünyada onu hər şeydən çox istəyir və onun söz-söhbəti də çox zaman qızı barədə olur. Mənim isə nə qızım var, nə də bacım var, nə anam, nə qohumlarım, nə də yaxın adamlarım... Delavarlardan başqa istəkli bir adamım yoxdur, buna görə də onun dediklərinə həmişə həvəslə qulaq asmışam... Mabel, sizi də hələ görməzdən əvvəl sevmişəm... Düzünü deyirəm, Mabel, sizi hələ o vaxtdan sevmişəm, çünkü haqqınızda çox eşitmışdım...

Mabel sixılmadan və sadəlövhəcəsinə gülümşəyərək:

– Bəs indi, məni yaxından görəndən sonra necə? – deyə soruşdu. O, Ləpirçinin sözlərini ata və ya qardaş məhəbbətinin bir ifadəsi kimi qəbul etmişdi. – İndi, yəqin, başa düşürsünüz ki, hələ üzünü görmədiyi adama dostluq hissi bəsləyən adam yanları, düz-dürmü?

– Yox, Mabel, qəlbimdə sizə bəslədiyim hissə dostluq deyildir... Yox, dostluq hissi deyildir. Mən delavarların dostuyam və uşaqlıqdan onlarla dostluq etmişəm, ancaq onlara, hətta onların ən yaxşısına bəslədiyim hissələr sizin haqqınızda serjantın dediklərini eşidərkən qəlbimdə doğan hissə də əsla oxşamır, indi, sizi lap yaxından tanıdığını halda, sizə bəslədiyim hissə əsla oxşamır. Bəzən öz-özümmə deyirəm ki, bütün ömrünü bələdçilikdə, kəşfiyyatda və hətta əsgərlikdə keçirən bir adamın qadına, xüsusən gənc qadına dostluq hissi bəsləməsi ona yaraşmaz, çünkü bu hissə belə adəmi zirəklilik göstərmək həvəsindən salar və öz işindən ayıra.

– Ləpirçi, əlbəttə, siz demək istəmirsiniz ki, qızla dostluq etdiyinizə görə igidliyiniz azalar və fransızlarla qarşılaşmağa sizdə o qədər də həvəs olmaz, siz bunu demək istəmirsiniz, düzdürüm?

– Əlbəttə, əlbəttə! Məsələn, əgər siz təhlükəyə düşsəydiniz, mən ancaq bircə şeydən qorxardım; qorxardım ki, mənim cəsurluğum həddini aşış ağılsızlıq dərəcəsinə çatsın. Ancaq indi mən deyə bilərəm ki, nə qədər ki, bir-birimizi yaxşı tanımirdiq, öz kəşfiyyat səfərlərim haqqında, yürüşlərim haqqında, pusqlar haqqında, vuruşmalar haqqında və başqa bu kimi macəralar haqqında fikirləşməyi sevirdim. İndi isə bütün bunlar məni daha maraqlandırmır. İndi nədənsə kazarmalar haqqında, axşam söhbətləri haqqında, düşmənçilik və qan tökməklə heç bir əlaqəsi olmayan şeylər haqqında daha çox fikirləşirəm. Cingiltili qadın gülüşünü və məlahətli şən səslər eşidirəm, gözəl xanımların üzünü, cəzbedici hərəkətlərini görü-rəm... Bəzən serjanta deyirəm ki, o, öz qızı ilə birlikdə sərhəd rayonundakı ən yaxşı və ən təcrübəli bir kəşfiyyatçını korlayacaqdır...

– Əsla yox, Ləpirçi. Serjant və onun qızı çalışacaqlar ki, öz işində onsuz da təcrübəli olan adamın biliyi qat-qat artsın. Elə zənn edirsiniz ki, sizin hər hansı bir dərəcədə dəyişilməyinizi istəyirik? Yox, əgər belə fikirləşirsinizsə, deməli, onda bizi yaxşı tanımirsiniz. Siz necə varsınızsa, elə də olun; qorxubilməz, bilici, böyük etimada layiq bir bələdçi, doğrucul bir adam olaraq qalın. Atam da, mən də indi sizin haqqınızda nə fikirdəyiksə, bundan sonra da həmişə eyni fikirdə olacaqı.

Lap qaranlıqlaşmışdı, buna görə də Mabel Ləpirçinin üzünün ifadəsini görmədiyi üçün onun ürəyindən nələr keçdiyini başa düşə bilmədi. Lakin Mabel gözlərini Ləpirçinin üzündən çəkmirdi, onunla çox həvəslə və mehriban söhbət edirdi. Bu isə bir daha sübut edirdi ki, Mabelin sözləri səmimi ürək sözləridir, özü isə Ləpirçinin yanında əsla sıxlımr. Doğrudur, qızın üzündə həyəcan eks etmişdi, lakin ürəyi əvvəlki kimi yenə də sakitcə vururdu. Mehəbbət hissinin oyanması ilə bir vaxtda doğan həyəcan Mabeldə hiss edilmirdi.

Ləpirçi belə işlərdə olduqca təcrübəsiz idi, buna görə də, belə incəliklərin fərqiñə varmırı. Qızın sözlərinin səmimiliyi və gücü Ləpirçini ruhlandırmışdı. Ləpirçi daha danışmaq istəmədi, əslində isə daha danışa bilmədi, buna görə də, kənara çəkildi. Öz tūfənginə söyke-nərək on dəqiqə ərzində dərin fikirlərə dalib ulduzlara tamaşa etdi.

Bu zaman mayor Lendi ilə serjant qala bürcündə söhbət edirdilər. Mayor Dunkan serjantın verdiyi və qaranlıqda oxuya bilmədiyi raporta nəzər salaraq:



– Əsgərlərin səfər çantalarını nəzərdən keçirdinizmi? – deyə soruşdu.

– Bəli, cənab, heç bir əyər-əskiklik yox idi.

– Sursatla, silahla təmin olunmuşlarmı?

– Hər şeyləri vardır, mayor Dunkan, ləp bu dəqiqə döyüşə getməyə hazırlırlar.

– Özünüzlə apardığınız adamlar etibarlıdırılar mı?

– Mənimlə gedən adamların hamısı etibarlıdır, ser. Bütün polkda onlardan yaxşısı tapılmaz.

– Siz gərək əsgərlərin ən yaxşısını seçəsiniz. Sizə verdiyimiz tapşırığı üç dəfə yerinə yetirməyə cəhd etmişik, bu işə başçılıq edən üç gizirimiz işin müvəffəqiyyətlə qurtaracağına əmin idilər, bununla belə, cəhdimiz baş tutmadı. Mən istəməzdim ki, çoxlu zəhmət və xərc çəkilən plan tamamilə kənara atılsın. Ancaq bu, sonrakı işdir və onun müvəffəqiyyətlə nəticələnməsi əsas etibarılə sizdən və Ləpirçidən asılı olacaqdır.

– Hər ikimizə bel bağlaya bilərsiniz, mayor Dunkan. Ləpirçinin gözündən heç bir şey yayınmaz.

– Ona tamamilə bel bağlamaq olar. O, elə adamdır ki, tayıbərabəri yoxdur, Dunqam. Əvvəllər onu lazımlıca başa düşə bilmirdim. İndi isə onu yaxşı tanıyıram və özünə də kral həzrətlərinin xidmətində olan bir çox generallardan daha artıq hörmət edirəm.

– Mən qızımı Ləpirçiyə ərə vermək fikrinə düşmüşəm, ümidi varam ki, mənim fikrimi bəyənəcəksiniz, ser, doğrudurmu?

– Bu söhbət qoy sonraya qalsın, serjant, gözləyək görək, başımıza nə gəlir, – deyə Lendi cavab verib gülümsədi, lakin Dunqam onun gülümsədiyini qaranlıqda, əlbəttə, görə bilmədi. – Çox zaman bir qadını idarə etmək böyük bir polku idarə etməkdən daha çətin olur. Yeri gəlmışkən səndən soruşum: xəbərin varmı ki, kvartirmeyster də sizinlə gedir, o da sənin kürəkənin olmaq həvəsinə düşmüsdür. Ümidi varam ki, ona da imkan verəsən ki, özünü sənin qızına bəyəndirə bilsin, etiraz etmirsən?

– Əgər kvartirmeysterin rütbəsi məni buna vadə etməsəydi də, sizin arzunuz mənim üçün kifayət edərdi, ser.

– Təşəkkür edirəm, serjant. Məni başa düşürsən: mən ancaq bunu xahiş edirəm ki, Devi Müyrün bildiyi kimi hərəkət etməsinə imkan verəsən, ancaq onu başqalarından üstün tutmayasan. Müha-

ribədə olduğu kimi, sevgidə də adam gərək öz gücü ilə qələbə qazan-sın... Siz, yəqin ki, azuqə ehtiyatını dürüst hesablamışınız, eləmi?

– Mən buna cavabdehəm, mayor. Əgər azuqəmiz çatışmasa da, hər halda Ləpirçi ilə İlən kimi iki mahir ovçularımız olduğu üçün azuqədən korluq çəkməyəcəyik.

– Mənə de görüm, bu Casper Eau douce-nin bacarığına şübhə etmirəm ki.

– Bu oğlan bacarıqlı olduğunu sübut etmişdir, ser. Özü də nə tapşırılsa, yerinə yetirə bilər.

– Familyası fransız familyasıdır, uşaqlıq illərinin yarısını da Fransa koloniyalarında keçirmiştir. Damarlarında fransız qanı yoxdur ki, serjant?

– Onun damarlarında bir damcı da fransız qanı yoxdur, cənab. Casperin atası köhnədən mənim yoldaşım olmuşdur.

– Bəs nə üçün Casper fransızlar arasında çox olmuşdur? Bəs bu Eau douce ləqəbini haradan götürmüştür? Eşitdiyimə görə Casper Kanada dilində də danışır.

– Belə şeyləri başa düşmək heç də çətin deyildir, mayor Dunkan. Casper hələ uşaq ikən keçmiş müharibədə iştirak edən bir ingilis dənizçisinin himayəsində olmuş və o da ördək kimi suyu sevmiştir. Zati-alinizə məlumudur ki, bizim Ontario sahilində əsl liman yoxdur. Təbiidir ki, Casper də buna görə vaxtının çoxunu hələ fransızların beş-on il bundan əvvəl gəmilər qayırdıqları başqa bir sahildə keçirmiştir. Fransızların dilini də orada tədricən öyrənmişdir. Casperə həmin ləqəbi isə Kanada hinduları vermişlər.

– Ancaq deməliyəm ki, fransız olan müəllim Britaniya dənizçisi üçün yaxşı tərbiyəçi ola bilməz.

– Məni bağışlayın, ser, Casper Şirin Su öz sənətini ata-babadan ingilis olan bir dənizcidən öyrənmişdir, həmin dənizçi kral gəmisində xidmət etmiş, öz işinin kamil ustası olmuş, ancaq koloniyalarda anadan olmuşdur, yəqin ki, bu səbəbdən korlanmamışdır.

– Bəlkə, korlanmamışdır, serjant, ancaq yaxşılaşmamışdır da. Düzünü desək, bu Casper özünü çox yaxşı aparır. Onu “Qaçağan” a komandir təyin etdiyim vaxtdan, nəciblikdə və özünü yaxşı aparmaqda hamiya nümunə olmuşdur...

– Hamidan da igiddir, mayor Dunkan. Təəssüf edirəm ki, ser, siz, deyəsən, Casperin sədaqətli olmasına şübhə edirsiniz.



– Dunqam, bilməlisən ki, uzaqlarda olan belə bir mühüm postun qorunması tapşırılmış əsgərin vəzifəsi daim sayıq olmaqdır. Bizim ən təhlükəli iki düşmənimiz vardır, onlar hindulardan və fransızlardan ibarətdir. Bizə zərər yetirə bilən şeyə göz yummaq olmaz.

– Mayor, əminəm ki, bu ekspedisiyaya başçılıq etməyə məni layiq bildiyiniz üçün mənə etibar edə bilərsiniz və Casperdən şübhələnməyinizin səbəblərini mənə söyləyərsiniz.

– Aldığım bir məlumat Casper haqqında əvvəlki rəyimə şübhə doğurmuşdur. Bu yaxınlarda naməlum bir adamdan aldığım məktubda mənə məsləhət görürlər ki, özümü Casper Uesterndən və ya, necə deyərlər, Casper Şirin Sudan gözləyim. Məktubda bunu da yazırlar ki, Casper özünü düşmənə satmışdır. Məktubu yananlar vəd edirlər ki, Casper haqqında mənə daha ətraflı və daha dürüst məlumat göndərəcəklər.

– İmzasız məktublara müharibə vaxtı əhəmiyyət vermək lazımdır, ser.

– Buna sülh zamanı da əhəmiyyət verilməməlidir, Dunqam. Adsız məktublar düzəldən adamlara məndən çox nifrət edən tapılmaz. Mənim fikrimcə, belə məktub onu yazan adamın qorxaqlığına, alçaqlığına və əclaflığına sübutdur. Çox zaman bu cür imzasız məktubların göndərilməsi onları yazan adamların xain olduğunu və başqa çirkin sifətlərə malik olduğunu göstərir. Ancaq hərbi işdə gərək hər şeyə başqa gözlə baxasan. Həm də mənə bir neçə şübhəli hadisəni xatırladırlar.

– Zati-alinizin fikrincə, həmin hadisələri tabelikdə olan şəxsə danışmaq olarmı?

– Dunqam, əgər həmin tabelikdəki şəxsə də sənə etibar etdiyim kimi etibar edilirsə, onda belə şeyləri ona danışmaq olar. Məsələn, mənə yazırlar ki, irokezlər sənin qızına və onun bələdçilərinə qəsdən yol vermişlər ki, Casperə mənim etibarım artsın. Yazırlar ki, Frontenakdakılar serjantı öz dəstəsilə birlikdə aparan gəmini ələ keçirməyi və çoxdan düşünüb hazırladığımız planları tamamilə puça çıxarmağı gənc xanıma və onun dayısının skalpına yiyələnməkdən qat-qat vacib hesab edirlər, eşidirsənmi, bunu çox vacib hesab edirlər.

– Sizin nə demək istədiyinizi başa düşürəm, ser, lakin deyilən belə sözlərin heç birinə inanmırıam. Əgər Casperin sədaqətli olma-

sına şübhələnsək, onda gərək Ləpirçiyə etibar etməyək. O ki qaldı Ləpirçiyə, mayor, sizdən şübhələnmədiyim kimi, ondan da şübhələnə bilmərəm!

— Səninlə razılaşıram, ancaq onu bil ki, Casperlə Ləpirçi bir deyildir, bunu da etiraf edirəm ki, Casper fransızca bilməsəydi, ona Ləpircidən daha çox etibar edərdim.

— Mənim fikrimcə, bu, tutarlı bir sübut deyildir, ancaq sizi əmin edirəm ki, Casper hələ uşaqlıqdan məcburiyyət üzündən fransız dili-ni öyrənmişdir. Buna görə, Casperi bu tezliklə ittiham etməyə dəyməz.

— Məncə, fransız dili şeytan dilidir, heç zaman heç kəsi... daha doğrusu, Britaniya vətəndaşlarından heç birini ağ güne çıxarma-mışdır. Burası da var ki, axı fransızların da gərək danışmağa dili olsun. Mən düz deyirəm, əgər Casper fransızca danışmasaydı, ona etibarım daha çox olardı. Uzun sözün qisası, həmin məktub məni narahat edir, əgər elə bir adam tapılsayı ki, gəmini ona etibar edə bilək, onda bir bəhanə gətirib Casperi burada saxlardım. Gərək ki, sənin yeznən haqqında səninlə söhbət etmişdim, eləmi? O, dəniz-çıdır, doğrudurmu?

— Əsl dənizçidir, cənab, lakin şirin suda üzməyi sevmir. İnan-mıram ki, göldə üzən gəmini idarə etməyə razi ola. Həm də bizi mənzil başına aparıb çatdırı bilməz.

— Çox güman ki, sən haqlısan; bundan başqa, sənin yeznən etibar etmədiyimiz bu göldə üzməyin nə qədər çətin olduğunu da bilmir. Sən gərək qat-qat artıq sayıq olasan, Dunqam. Sözümə yaxşı qulaq as, serjant: sənə tam ixtiyar verirəm, elə ki gördün Casper xəyanət edir, onu dərhal cəzalandırmalısan.

— Casper kral ordusunda xidmət edir, cənab, buna görə də, onun işinə yalnız hərbi məhkəmə baxa bilər.

— Doğrudur. Ancaq belə halda sən onu gərək zəncirləyib öz gəmisi ilə buraya göndərəsən. Sənin yeznən Min Adaya gedib çat-dıqdan sonra, yəqin ki, gəmini geriyə gətirə bilər.

— Mayor Dunkan, Casper, doğrudan da, sizin güman etdiyiniz kimi xain çıxsa, onda, şübhə etmirəm ki, yeznəmlə birlikdə nə lazımsa, edə biləcəyik. Ancaq yenə deyirəm ki, Casperin sədaqətli olmasına öz başımla cavab verməyə hazırlam.

— Sənin bu inamın xoşuma gəlir, bu da Casperin yaxşılığınadır... Ancaq o lənətə gəlmış məktuba bəs nə deyirsən? Məktubda



yazılanlar həqiqətə o qədər oxşayır ki, məktubda inanıla bilən eyhamlar o qədər çoxdur ki...

– Ancaq, cənab, siz buyurdunuz ki, məktubun imzası yoxdur. Məktub yazılıb imzalamamaq namuslu adam üçün böyük günahdır.

– Sən haqlısan, Dunqam, hər hansı bir adamin həyatı haqqında imzasız məktub göndərməyə yalnız əclaflar, özü də lap qorxaq əclaflar cürət edə bilərlər. Müharibədə belə olmur. Müharibə vaxtı qanun yol verir ki, yalan xəbərlər də göndərəsən, başqa hiylələrə də əl atasan.

– Düz deyirsiniz, ser. Hərbi hiylələr... Özü də istəsəniz, zirəklik göstərib hiylə işlətmək olar. Pusquda durmaq, qəflətən hücum etmək, düşməni azdırmaq məqsədilə hücumu keçmək və hətta casusluq etmək olar. Ancaq heç vaxt eşitməmişəm ki, əsl əsgər namuslu gəncin adını ləkələməyə, həm də belə yol ilə ləkələməyə cürət etsin.

– Ömrümdə bir çox qəribə hadisələrin şahidi olmuşam ve qəribə adamlara rast gəlmışəm... Nə isə, salamat ol, serjant, sən daha ləngitməyəcəyəm. Siz tamamılıq hazırlırsınız? Səndən xahiş edirəm ki, çox ehtiyatlı olasan. Deyəsən, Müyr bu yaxınlarda istefaya çıxməq fikrindədir. Odur ki, sən səfəri müvəffəqiyyətlə başa çatdırısan, əlimdən gələn qədər çalışacağam ki, sən onun yerini tutasan, bu vəzifədə olmağa sənin haqqın çoxdur.

İyirmi ildən bəri belə vədləri eşitməkdən qulağı dolmuş olan qoca serjant soyuqca:

– Sizə təşəkkür edirəm, mayor Dunkan, – dedi. – Mən öz bəxtimdən gileyənlənmirəm.

– Haubitsanı¹ yaddan çıxarmamışan?

– Casper bu gün səhər onu gəmiyə qoymuşdur, ser.

– Ehtiyatlı ol, lazımlı bilmədiyin halda, Casperə etibar etmə. Qoy Ləpirçi sənin vəkilin, inanılmış adamin olsun. O, bizim karımıza gələr.

– Ona mən, mayor, öz başımla, hətta rütbəmlə cavabdehəm. Ləpirçini o qədər yaxşı tanıyıram ki, ona mənim şübhəm ola bilməz.

– İstər-istəməz etibar etməyə məcbur olduğun adamdan şübhələnmək, Dunqam, insana ən çox əzab verən bir hissdir. Tüfənglər üçün kifayət qədər çaxmaqdaşı tədarük etmisinizmi?

– Belə xırda işlərdə qoca serjanta cürətlə bel bağlaya bilərsiniz, cənab.

¹ Haubitsa – qısalüləli ağır top

– Di əlini ver mənə, Dunqam. İşin avand olsun, sənə böyük müvəffəqiyyət arzulayıram!.. Bayaq dedim ki, Müyr istefaya çıxməq istəyir... Hə, yadimdə ikən sənə bir söz də deyim. Ona mane olma, qoy sənin qızınla gəzib-dolansın. Onların evlənməsi sənin rütbənin artmasını asanlaşdırar.

– Ser, əminəm ki, mənim qızım özünə ər seçərkən ağılla hərəkət edəcəkdir. Zənnimcə, Ləpirçini seçmişdir. Bu işdə qızımın istədiyi yol ilə getməsinə əsla mane olmayacağam.

– Sursatı diqqətlə nəzərdən keçirt və tapşır ki, sahilə çıxan kimi onu qurutsunlar. Sursat göldə nəm çəkə bilər. Bir də vidalaşaq, sağ-salamat get, serjant! Casperi gözdən qoyma, çətinə düşəndə, çalış Müyrlə dil tapasən. Ümidvaram ki, bir aydan sonra qələbə ilə qayıdaqsan.

Serjant öz rəisinin əlini sixdı, onlar, nəhayət, bir-birindən ayrıldılar. Ləndi öz səyyar evinə getdi, serjant isə qaladan çıxb sahilə endi və qayığa mindi.

Dunqam komandirindən ayrıldıqdan sonra onun şübhələrini unutmadı. Serjant Casper haqqında çox yaxşı fikirdə idi, lakin onun barəsində mayorun dedikləri serjanti, doğrudan da, çox narahat etmişdi. O bir tərəfdən Casperə yenə əvvəlki kimi etibar edir, digər tərəfdən isə üzərinə böyük məsuliyyət düşdüyüni dərk edirdi. O başa düşmüşdü ki, işin aqibəti öz sayıqlığından asılıdır, buna görə də “Qaçağan”a ayaq basdığı andan etibarən gözdə-qulaqda idi, hər cür şübhəli şey, gənc dənizçinin hər cür yersiz hərəkəti onun nəzərindən qaça bilməzdi.

Serjanti gətirən qayıq sahildən aralanan kimi “Qaçağan” lövbərini qaldırdı, çünkü gəmi yalnız onu gözləyirdi. Kutter üzünü şərqə tərəf tutmuşdu. Külək hələ əsmirdi, gün batan zaman göl tərəfdən əsən və özünü güclə hiss etdirən xərif külək indi tamamilə yatmışdı.

Kutterdə qeyri-adi sükut hökm süründü. Sərnişinlərin çoxu dinib-danışmirdi. Danışan da az və yavaş danışındı. Kutter çayın axarı ilə yavaş-yavaş sahildən uzaqlaşındı. Sonra sahildən külək əsməsini gözləyərək dayandı. Yarım saat keçdi. Serjant Dunqam qızının və ona qoşulan o biri qadının göyərtədə olduğunu yəqin etdikdən sonra Ləpirçini gəminin arxa kayutuna apardı. Kayutun qapısını möhkəmcə bağladıqdan və Ləpirçi ilə söhbətinə heç kəsin qulaq asa bilməyəcəyini yəqin etdikdən sonra Ləpirçiyə dedi:



– Dostum, mənimlər də mənimlə birlikdə zəhmətə qatlaşdığını və mənimlə birlikdə özünü təhlükələr qucağına atdığını vaxtdan çox illər keçir...

– Elədir, serjant, elədir. Bəzən qorxuram ki, Mabel üçün çox qoca olum. Yadindadırımı, ikimiz fransızları əzişdirdiyimiz zaman Mabel dünyaya gəlməmişdi?

– Sən qorxma, Ləpirçi. Mən də Mabelin anasını sevən vaxt, demək olar ki, sən yaşda olardım. Mabel isə ağırtəbiətli, hər addimini fikirləşən ağıllı qızdır, bunu sən özün də bilirsən. İnsan xarakterinin Mabel üçün, əlbəttə, daha böyük əhəmiyyəti vardır. Məsələn, Casper Şirin Su kimi qoçaq bir oğlan gənc və gözəl olsa da heç vaxt Mabelin xoşuna gəlməz.

– Casper evlənmək fikrindədirmi? – deyə Ləpirçi soruşdu.

– Mən bilən yox. O gərək evlənməyə layiq olduğunu hələ sübut etsin.

– Casper nəcib və qabiliyyətli oğlandır. Hər bir adam kimi onun da evlənmək fikrinə düşməyə haqqı vardır.

– Sənə sözün lap açığını deyəcəyəm, Ləpirçi. Səni buraya ona görə getirmişəm ki, həmin oğlan haqqında səninlə danışım. Mayor Dunkanın aldığı xəbərlərdən məlum olur ki, Şirin Su bizi aldadır və düşmən tərəfindən yoldan çıxarılmışdır. Bu barədə sənin fikrini bilmək istəyirəm.

– Necə, necə?

– Deyirəm, mayor güman edir ki, Casper xain çıxmışdır, fransızların casusudur və bizi aldatmaq üçün özünü düşmənə satmışdır. Mayor bu barədə məktub almışdır və məndən xahiş etdi ki, Casperi gözdən qoymayım. Bilirsənmi, Lendi qorxur ki, Casperin təqsiri üzündən biz qəflətən düşmənə rast gələk.

– Serjant Dunqam, bunları sənə Dunkan Lendimi dedi?

– Bəli, bunu mənə Dunkan Lendi dedi, Ləpirçi! Doğrudur, mən istəməzdim ki, Casper haqqında pis fikirdə olum, ancaq məndə nə isə bir hiss əmələ gəlib, məni vadar edir ki, Casperdən şübhələnim. Dostum, de görüm, duyğuya inanırsanmı?

– Nəyə dedin, serjant?

– Duyğuya. Bu da baş verməli olan hadisələri gizlincə sezməyin bir növüdür. Polkumuzdakı şotlandiyalılar buna inanırlar. Casper haqqında olan fikrim elə tez dəyişilmişdir ki, qorxmağa başlamışam, bəlkə də, onun haqqında deyilənlərin bəziləri doğrudur.

– Sən Casper haqqında Dunkan Lendi ilə danışmışsan, Lendinin sözləri də səndə bu duyunu əmələ gətirmişdir.

– Belə deyil, lap da belə deyildir. Bütün bacarığımı sərf edib Lendi Dunkanı inandırmağa çalışdım ki, Casper haqqında yanılır. Amma indi özüm də qorxuram: bəlkə də, Casperdən şübhələnməyə, doğrudan da, əsas var.

– Serjant, mən duyğunun nə olduğunu bilmirəm, ancaq Casper Şirin Suyu lap uşaqlıqdan tanıyıram, özümün namuslu olduğuma və ya Böyük İlanın namuslu olduğuna inandığım kimi, Casperin də namuslu olduğuna inanıram.

– Ancaq İlən pusqu düzəltməkdə çox mahirdir və müharibə vaxtı düşməni başqasından heç də pis aldatmır.

– Onun təbiəti belədir, serjant, onun bütün qəbiləsi də belədir. Nə qırmızıdərili, nə də ağızlı adam öz təbiətini dəyişdirə bilməz. Lakin Çinqaçqul elə adam deyildir ki, başqasında şübhə oyatsın.

– Buna inanıram, mən özüm də Casper haqqında hələ səhər əsla pis fikirdə deyildim. Lakin bayaq dediyim duyğu məni narahat edən vaxtdan bəri mənə elə gəlir ki, Casperin göyərtədə gəzinməsi də gözümə birtəhər görünür, yerişi də dəyişib, kəlmə kəsib danışmir, fikirlidir, elə bil, tutduğu işə peşman olmuşdur.

– Casper heç vaxt boşboğaz olmamışdır, özü də mənə deyirdi ki, yol gedəndə səs-küy salan gəmi pis gəmidir. Mister Kap da bunu təsdiq edir... Yox, yox, öz gözümlə görüb yeqin etməyincə, Casper haqqında deyilən pis sözlərin heç birinə inanmaram... Qohumunuza çağırın gəlsin, serjant, bu barədə onun da fikrini soruşarıq, cünki dostundan şübhəli yatan adamin, elə bil, ürəyinin başına ağır daş qoyublar. Sizin duyğunuza əsla inanmırıam.

Kapın çağrılmاسının nə nəticə verəcəyini bilməsə də, serjant bu barədəki təklifə razı oldu. Kap müşavirəyə gəldi. Ləpirçi birinci olaraq dilləndi:

– Mister Kap, buraya gəlməyi sizdən ona görə xahiş etmişik ki, soruşaq: bu gün axşam Casperin hərəkətlərində qeyri-adi bir şey görmüsünüz mü?

– Mister Ləpirçi, Casper lövbəri qaldırarkən qaydanı bir çox cəhətdən pozdusa da, indi şirin suda üzdüyümüzü nəzərə alaraq, deyə bilərəm ki, Casperin manevrlərində qaydadən kənar bir şey görmürəm.



– Düzdür, düzdür, biz bilirik ki, kutteri idarə etmək qaydalarına gəldikdə siz heç vaxt Casperlə razılaşmazsınız. Sizdən başqa şey soruşuruq.

Sonra Ləpirçi serjantın şübhələri haqqında Kapa məlumat verdi, serjantda bu şübhələrin necə əmələ gəldiyini, hətta mayor Dunkanın məktub aldığıni da xəbər verdi.

– O qoçaq fransızca danışır mı?

– Deyirlər fransız dilini tamam-kamal bilir, – deyə serjant ciddi cavab verdi. – Ləpirçi bilir ki, mən doğru deyirəm.

Bələdçi:

– Mən bunu danmiram, – deyə cavab verdi, – bunu mən hamidən eşitmışəm. Ancaq fransız dilini bilmək Casper kimi bir adama qarşı şübhə oyada bilməz. Mən özüm də minqlərin dilində danışram və bu dili həmin avarların yanında əsir qaldığım vaxt öyrənmisəm, ancaq kim deyər ki, mən minqlərin dostuyam?

– Belə olmasına belədir, Ləpirçi, ancaq Casper fransız dilini heç də əsirlikdə öyrənməmişdir, o, hələ uşaqlıqdan bu dildə danışmağa başlamışdır, uşaq isə hər şeyi yadında saxlayır, hər şeyə tez alışır, əsas qaydaları öyrənir və o vaxtdan onun xarakteri yaranır.

Kap bu fikri təsdiq edərək:

– Tamamilə doğru sözlərdir, – dedi. – Biz şəriət qaydalarını və başqa iibrəli şeyləri məhz uşaqlıq yaşlarından öyrənirik. Serjantın dediklərindən aydın olur ki, o, insan təbiətini başa düşür, buna görə mən də serjantın fikrinə tamamilə şərikəm. Doğru deyirsiniz, bu gölməçədə üzən və özü də fransızca danışan bir oğlandan yaxşılıq göz-ləmək olmaz.

Ləpirçi cavab verdi:

– Axi Casper o biri sahildə yaşayanlarla fransızca danışmalıdır. Yoxsa, o biri sahildəkilər başqa dili bilmədiklərinə görə Casper onlarla heç danışmamalıdır?

Kap baş barmağı ilə çıynının üstündən Kanada tərəfi göstərərək:

– Ləpirçi, yoxsa Fransanın o biri sahildə olmasına məni inandırmış istəyirsiniz? – dedi. – Məgər bu şirin su gölməçəsinin bir tayında York, o biri tayında isə Fransa yerləşir?

– Sizə demək istəyirəm ki, burada York, orada isə Yuxarı Kanada yerləşir; buradakılar ingiliscə, holland dilində, orada yaşayanlar

isə fransızca və hindu dilində danışırlar. Hətta minqlər də bir neçə fransız sözü öyrənmişlər, bunun nəticəsində isə onların dili heç də yaxşılaşmamışdır.

– Tamamilə düzdür. Axi bu minqlər necə tayfadırlar, dostum?

– deyə serjant soruşdu və getdikcə daha artıq inandığı öz sözlərinin haqq olduğunu qeyd edirmiş kimi əlini Ləpirçinin çıynınə vurdu.
– Onları heç kəs səndən yaxşı tanımır, buna görə də səndən soruşuram: bu minqlər necə tayfadırlar?

– Casper minq deyildir, serjant, – deyə bələdçi cavab verdi.

– Casper fransızca danışır, bu cəhətdən də minqlərin tayıdır. Qardaşım Kap, bu bədbəxt oğlanın elə bir hərəkəti yadındadırkı ki, onun xain olduğunu bu hərəkətinə görə sübut etmək mümkün olsun?

– Yaxşı yadımda deyil, serjant... Deyəsən elə bir şey olmuşdu. ...Onun tabeliyindəki adamlardan biri ipi yiğib kələfləyirdi... Mən ondan soruşdum ki, nə edirsən? O cavab verdi ki, kəndiri yiğir. Bunu mən şübhəli bir şey hesab etmirəm, ancaq burası da var ki, fransızlar qaçaraq manevrlərin yarısını başdansovdu edirlər, özləri də belə halda sözləri yerində işlətmirlər.

– Təəccübülu deyildir ki, Casper o biri sahildə çox yaşıdagına görə gəmi manevrləri haqqında bəzi Kanada vərdişlərinə yiyələnmişdir, – deyə Ləpirçi cavab verdi. – Ancaq başqasının mülahizəsindən və ya sözündən istifadə heç də xain çıxmaq demək deyildir. Çox zaman mən özüm də minqlərin bəzi tədbirini bəyənib ondan istifadə etmişəm, ancaq ürəym həmişə delavarlarla olmuşdur. Yox, yox, Casper xain deyildir, kralın özü də tacını böyük oğluna etibar etdiyi kimi Casperə də etibar edərdi!

Kap:

– Gözəl kəlamdır, gözəl kəlamdır! – dedi və çox ağıllı olduğunu dərk edən, eyni zamanda da tütün çeynəməyə adət etmiş adamlar kimi əda ilə yerində qalxıb kayutun pəncərəsindən bayra tüpürdü.
– Gözəl kəlamdır, mister Ləpirçi, ancaq məntiqsizdir. Əvvələn, kral həzrətləri öz tacını heç kəsə saxlamağa verməz, kral belə etsəydi, dövlət qanununu pozmuş olardı, çünkü qanun tələb edir ki, tacı kral gərək özü qoysun. İkincisi, əger kral həzrətlərinin böyük oğlu taca yiyələnmək fikrinə düşsəydi, dövlətə xəyanət etmiş olardı, çünkü tac vərəsəyə müəyyən qayda ilə çatır. Görürsünüzümü, dostum Ləpirçi,



düzungün fikrə gəlmək üçün gərək yar-yarağın saz olsun. Qanun də-rakədir, dərrakə isə fəlsəfədir, fəlsəfənin özü də etibarlı qarmaqdır. Buradan belə bir nəticə çıxır ki, kral tacına qanun, dərrakə və fəlsəfə köməyilə yiylənirlər.

– Belə şeylərdən o qədər başım çıxmır, mister Kap. Ancaq Casperin xain olmasını öz gözümlə görüb yəqin etməyincə vadar edə bilməzsiniz ki, Casperə xain deyim.

– Səhv edirsiniz, Ləpirçi! – deyə Kap dilləndi. – Bəzən adam gərək öz gözündən daha çox əlamətlərə inansın. İndi siz özünüz mülahizə edin: hissərimiz bize deyir ki, Casper, bax, bu dəqiqə göyərtədədir. Hər birimiz indi göyərtəyə qalxaq, onu orada görə bilərik. Ancaq sonralar məlum olsa ki, həmin dəqiqə fransızlara müəyyən bir şey haqqında xəbər verilmişdir və bu xəbəri Casperdən başqa heç kəs verə bilməzdi, onda biz gərək əlamətə inanaq və təsdiq edək ki, gözlərimiz bizi aldatmışdır. Bunu sizə hər bir məhkəmə məmuru da deyə bilər.

Ləpirçi:

– Bu, gülünc şeydir, ağlabatan deyildir, – dedi, – çünki belə fikirləşən adam yanılar!

– Mənim hörmətli bələdçim, bu lap mümkün olan işdir: bu qanundur, odur ki, bu qanuna hörmət etmək lazımdır... Serjant, mən belə bir ifadə əsasında, heç bir qohumluğu nəzərə almadan qardaşımı asardım.

– Bunun Casperə nə dəxli olduğunu bilmirəm, lakin zənn edirəm ki, mister Kap qanunu düzungün şərh edir. Ona görə ki, əziz Ləpirçi, əlamətlər, hər halda, bizim duyğularımızdan daha qüvvətli dəlildir. Biz gərək çox sayıq olaq və hər cür şübhəli hərəkəti gözdən qoymayaq.

Kap yenə qalxb pəncərədən bayıra tüpürərək:

– Hə, indi yadıma düşdü! – dedi. – Doğrudan da, biz bu gün gəmiyə qalxarkən bir “əlamət” gördüm, özü də çox şübhəli əlamət idi; bu əlamət həmin oğlanın xeyrinə deyilən sözlərin hamısını puça çıxara bilər. Casper öz əli ilə kral bayrağını büküb sariyirdi. Mabel əsgər arvadı ilə gəmiyə minəndə Casper Mabelə baxmağı bəhanə edərək və guya, onlara kayuta enmək üçün yol göstərərək bayraqı endirdi.

– Bəlkə də, bunu qəsdən eləməmişdir, – deyə serjant etiraz etdi. – Mənim də başıma belə iş gəlmışdır. Bunu da nəzərə al ki,

hardel¹ blokla idarə edilir, bayraq isə Casperin onu necə qaldırıldı-ğından asılı olaraq təsadüfən düzgün qalxmaya bilərdi.

— “Hardel blokla idarə olunur!” — deyə Kap istehza etdi. — Belə terminləri dürüst işlətməyi səndən daha yaxşı bacarıram, əgər sən siqnal hardelini blok adlandırırsansa, onda mən də sənin təbərzinini gəmilərin yanlayan döyüşündə işlədilən nizə adlandırma bilərəm. Doğrudur, bu, təsadüfi ola bilərdi, ancaq sənin belə şübhələrini eşi-dəndən sonra mən də Casperin bayraq manevrini şübhəli əlamət hesab edəcəyəm və yadimdə saxlayacağam. Lakin ümidi varam ki, gəminin anbarı ağızınadək xainlərlə dolu olsa da, axşam yeməyini yaddan çıxarmayacağıq, eləmi?

— Axşam yeməyinə vaxtında gedəcəyik, qardaşım Kap. Lakin ümidi sənədir və əmin olmaq istəyirəm ki, Casperi həbs etməyə məcbur olsam, “Qaçağan”ın komandanlığını öz öhdənə götürəcəksən.

— Lap yəqin, serjant, onda özün görərsən bu kutter necə kara gələr.

Ləpirçi dərindən ah çəkərək:

— Mən isə, — dedi, — Casperin təqsirsiz olmasına bundan sonra da möhkəm inanacağam. Mən Casper Uesterni hər cür duyğular-dan və şübhələrdən qoruyacağam. Buna görə də sizə məsləhət görərdim ki, açıq iş görəsiniz: bax, bu saat onun özündən soruşun, o, xaindir, ya yox?

— Biz əsla belə edə bilmərik, — deyə serjant etiraz etdi. — Bütün məsuliyyət mənim üzərimə düşür, buna görə də sizə əmr edirəm: məndən icazə almamış bu baradə heç bir şey deməyəsiniz. Biz çox sayıq olacağıq və hər cür əlamətləri gözdən qaçırmayacağız.

Kap:

— Bəli, bəli, — dedi, — əlamətlər hər şeydən vacibdir. Bir əlamət əlli sübutdan qüvvəlidir. Bildiyimə görə, dövlət qanununda da belə deyilir; əlamətlər əsasında çox adam dar ağacına çəkilmişdir.

Söhbət kəsildi və onların hər üçü göyərtəyə çıktı. Bu adamların hər biri öz xarakterinə və vərdişlərinə uyğun olaraq Casperin üzərində göz olmaq istəyirdi.

¹ Hardel — qafelin dabanını qaldırmaq və endirmək üçün gəmi ipləri; Qafel — maili ranqout ağacı (yelkənləri açmaq, ağırlıqları qaldırmaq, siqnallar vermek üçün istifadə olunan bütün taxta və metal avadanlıq ranqout adlanır), onun bir ucu arxa tərəfdən dor ağacına söykənir; o, yelkənlər gəmilərdə yelkənlərin açılmasına kömək edir. Həmin ağacın o biri ucuna gəmi gedə-gedə bayraq qaldırılır. Qafelin bayırda qalan ucu — nok, dor ağacına söykənən ucu isə daban adlanır.



ON DÖRDÜNCÜ FƏSİL

İş adı qaydasılə gedirdi. Casper sahildən külək əsməsini gözləyirdi, səhər tezdən yuxudan qalxmağa alışmış olan əsgərlər isə öz kayutlarına getmişdilər. Goyərtədə yalnız gəminin şəxsi heyati, Müyr və iki qadın qalmışdı. Kvartirmeyster Mabellə dilxoşluq etmək üçün əldən düşənədək səy göstərirdi, lakin qız kvartirmeysterin bu səyinə əhəmiyyət vermir, onu qismən, ümumiyyətlə, bütün hərbi qulluqçuların nəzakəti olmalarına, qismən də özünün üzdən qəşəng olmasına istinad edirdi. Mabel şəraitin yeniliyindən həzz alırı.

Yelkənlər açılmışdı, lakin hava əsla tərpənmirdi. Gölün səthi ayna kimi şəffaf və sakit idi, buna görə də suyun gəmini yırğalamasını gəmidəkilər heç hiss etmirdilər. Cərəyan gəmini sahildən aza dördə bir mil qədər uzaqlaşdırılmışdı. Kutter burada, sanki, mixlanıb qalmışdı. Onun hər yeri yaraşıqlı və biçimli görünürdü. Casper gəminin arxa tərəfində Mabelə o qədər yaxın dayanmışdı ki, onun poruçık Müylər səhbətini asanlıqla eşidə bilərdi; lakin bu gənc təvazökar və utancaq idi, bütün fikrini ancaq öz vəzifələrinə yönəldirdi, buna görə də Mabellə Müyrün səhbətində iştirak etmirdi. Mabel öz gözəl mavi gözlərile Casperin bütün hərəkətlərini qəribə bir ümidi izləyirdi, hətta kvartirmeyster qızın diqqətini özünə cəlb etməyə çalışaraq, ona dediyi xoş sözlərini bir neçə dəfə təkrar etməyə məcbur olmuşdu, çünki Mabel kvartirmeysterin komplimentlərinə əsla əhəmiyyət vermirdi, onun bütün fikri-zikri gəmidə baş verən hadisələrdə idi. Nəhayət, Müyr səsini kəsdi və suya sakitlik çökdü. Birdən sahil yaxınlığında naməlum bir qayığın avari düşdü. Avarın səsi "Qaçağan" da o qədər aydın eşidildi ki, sanki, bu səs gəminin öz göyərtəsindən gəlirdi. Sonra yavaş xışltı səsi, buşpritin ciriltisi və fokun¹ yellənməsi səsi eşidildi. Bundan sonra kutter titrədi, onun yelkənləri şışdı.

Casper baş matrosu səslədi:

– Andersen, külək bərkir! Sükandan yapış!

Kutter buruldu və bir neçə dəqiqədən sonra su gəminin forşteveninin² altına gurultu ilə doldu. "Qaçağan" saatda beş mil sürətlə

¹ Fok – fok-dor ağacının aşağı yelkəni

² Forşteven – gəminin burun hissəsi

getməyə başladı. Bütün bunlar dərin sükut içində baş verirdi. Az sonra Casper əmr etdi:

– Yelkənin aşağı ucunun ipini yavaş-yavaş yiğmalı, gəmini sahil boyu sürməli!

Bu zaman serjant, onun qaynı və bələdçi göyərtəyə qalxdılar.

Müyr yenidən başlamaq üçün fürsətdən istifadə edərək Casperə müraciət etdi:

– Deməli, siz, əzizim, fransız qonşularımıza o qədər də yaxın olmaq istəmirsiniz, doğrudurmu? Nə olar, buna görə sizi məzəm-mət etmərəm, ehtiyatlı olmaq üçün belə lazımdır. Sizin kimi mən də Kanadani sevmirəm.

– Cənab Müyr, mən küləyə görə bu sahilin qabağından keçirəm. Burada sahil küləyi həmişə güclü olur, ancaq, gərək sahilə çox yaxınlaşmayasan. Meksika körfəzindən üzüb keçməli olacaqıq, tutduğumuz səmtlə getsək, açıq dənizə çıxarıq.

Kap:

– Çox şadam ki, Meksika körfəzindən getməyəcəyik, – dedi, – çünkü sizin xirdaca göl gəmisi də dünyanın bu hissəsinə getməyə əsla həvəsim yoxdur. Deyin görüm, mister Şirin Su, sizin kutteriniz sükanla necə idarə olunur?

– Çox yaxşı, mister Kap; ancaq külək bərk əsəndə kutter küləyin səmtlə də asanca gedir.

– Bilirom ki, sizin bəzi-bəzi şeyləriniz, məsələn, rifləriniz¹ vardır, doğrudurmu? Ancaq mənə elə gəlir ki, belə şeylər sizə lazım olmaz.

Mabel Casperin üzündə bir anlığa görünən istehzalı təbəssümü sezdi: Təəccüb və nifrət ifadəsi olan bu təbəssümü Mabedən başqa heç kəs görmədi.

– Bizim riflərimiz vardır və bunlardan tez-tez istifadə edirik, mister Kap, – deyə Casper mülayim cavab verdi. – Riflərdən istifadə etməyi necə bacardığımızı hələ mənzil başına çatmamış sizə, yəqin ki, göstərə biləcəyik, çünkü şərq tərəfdə göyün üzü qaralmağa başlayır. Bundan başqa, inanmiram ki, külək okeanda da Ontario gölündəki kimi sürətlə əssin.

– Bax, buna mən nadanlıq deyərəm! Mən Atlantik okeanında küləyin düz bir saat çarx kimi necə firlandığını və yelkənləri cirdığını

¹ *Rif* – külək güclənən zaman yelkəni daraldan bağlar



gördüm, bu vaxt gəmi tamamilə hərəkətsiz dayanmışdı və bilmirdi hansı tərəfə dönsün.

– Əlbəttə, bizdə bu cür gözlənilməyən hadisələr olmur, – deyə təmkinlə cavab verdi, – ancaq bəzən biz də küləyin gözlənilməz şıltaqlıqlarına məruz qalırıq. Hər halda, ümidi varam ki, birinci adalara çatanda-dək bu sahil küləyindən istifadə edə biləcəyik, adalara çatdıqdan sonra isə Frontenak kreyserinin bizi görməsindən ehtiyat etməmək olar.

– Casper, yoxsa zənn edirsən ki, fransızların göldə casusları var? – deyə Ləpirçi soruşdu.

– Bizə məlumdur ki, vardır. Keçən bazar ertəsi gecə vaxtı onların biri Osveqoya gəlmışdı: onların qayığı şərq burnuna yan almış, bir hindunu və bir zabiti sahilə çıxarmışdı. Əgər həmişəki kimi, o gecə də bizimlə olsaydın, o fırıldaqçıların birini tutardıq.

Bu sözləri eşidərkən Ləpirçinin gündən qaralmış üzü qızardı, lakin qaranlıqda bunu görən olmadı. Həmin gecə bələdçi qalada olmuş və öz atası üçün mahni oxuyan Mabelin məlahətli səsinə qulaq asmış, gözlərini Mabelin cəzbedici sıfətindən çəkə bilməyə-rək, gecədən xeyli keçmişədək onların evində ilışib qalmışdı, indi isə buna görə özünü məzəmmət edirdi. O, qısaca cavab verdi:

– Sən haqlısan, Casper, həmin gecə qalada olmasaydım, yəqin ki, sən deyən kimi olardı. Bu da yadımdadır ki, o gecə mənim qala-da olmağım üçün elə bir üzrlü səbəb yox idi.

Mabel sadəlövhəsinə cavab verdi:

– Siz o axşam bizim yanımızda idiniz, Ləpirçi. Vaxtının çoxunu məşələrdə keçirib düşmənlə üz-üzə gələn adam bir neçə saat öz dos-tu və onun qızı ilə oturub söhbət etsə, bunu ona irad tutmaq olmaz.

Ləpirçi köksünü ötürərək:

– Yox, yox! – dedi. – Mən qarnizona qayıdan vaxtdan faydalı bir işdən yapışmamışam; yaxşı ki, Casper bunu mənim yadıma saldı. Tənbəl adam danlanmağa layiqdir.

– Danlanmağımı, Ləpirçi? Mən heç də sənin qəlbinə toxunmaq fikrində deyildim; casusun və hindunun əlimizdən çıxmasına görə də səni məzəmmət etmək fikrində deyildim. O gecə sənin harada olduğunu indi bildiyim üçün deyə bilərəm ki, o vaxt bizim yanımızda olmamağını tamamilə təbii hesab edirəm.

– Sənin sözlərindən incimirəm, Casper, mən məzəmmət edil-məyə layiqəm.

– Dostluq belə olmaz, Ləpirçi.

– Əlini mənə ver, cavan oğlan! Bu iibrət dərsini mənə sən yox, mənim öz vicdanım verdi.

Kap söhbətə qarışaraq:

– Yaxşı, yaxşı, – dedi. – Görürəm, mübahisəni sülhlə qurtardınız, hər ikiniz razi qaldınız, indi, Casper, sizdən soruşmaq istəyirəm, deyə bilərsinizmi bu yaxınlarda casusların qonşuluğumuzda olmasından necə xəbər tutmusunuz? Bu, “əlamətə” çox oxşayır!

Dənizçi bu hikmətli sözləri deyərkən yavaşça serjantın ayağını basdı, dirsəyi ilə bələdçini yüngülce itələyib ona göz vurdur, halbuki qaranlıqda bunu əsla görmək olmazdı. Casper cavab verdi:

– Bize bu əhvalat ona görə məlum oldu ki, İlən ertəsi günü onların ləpirlərini – hərbi çəkmə və mokasin¹ izini tapmışdı; bundan başqa, ovçularımızdan biri səhər Frontenaka tərəf üzüb gedən bir qayığı görmüşdü.

Ləpirçi indicə töhmət alan şagird kimi cəsarətsizliklə soruşdu:

– Iz qalaya tərəfmi gedirdi, Casper?

– Yox, çayın o tayında itmişdi, ancaq qalaya tərəf getmirdi. Biz bu izi tutub çayın ağızına tərəf şərq burnunadək getdik. Oradan baxanda limanda nələr olduğunu görmək olardı.

– Bəs nə üçün siz yelkənli gəmi ilə onların dalınca düşmədiniz?

– deyə Kap soruşdu. – Çərşənbə axşamı səhər yaxşı külək əsirdi. Belə havada kutter saatda doqquz dəniz mili qədər sürətlə gedə bilərdi.

– Bu, Ontarioda yox, okeanda mümkündür, mister Kap. Bundan əlavə, suda iz qalmır, minq və fransızlar isə təqib olunanda şeytana dönürlər, ələ keçməmək üçün olmazın hiylə işlədirlər.

Kap dedi:

– Dalınca düşdüyün qayığı gördüğün halda, izin nə əhəmiyyəti vardır? Indicə Casper dedi ki, qayığı görmüşdür... İngiltərədə qayrilmiş yaxşı gəmimiz olduğu halda, qoy lap iyirmi minq və ya fransız olsun... Mister Şirin Su, sizinlə mərc gələ bilərəm ki, əgər siz məni çərşənbə axşamı səhər çağırısayınız, biz həmin qudlurları dərhal haqlayardıq!

– Mister Kap, sizin kimi qoca dənizçinin məsləhəti mənim kimi gənc matros üçün, əlbəttə, çox faydalı olardı, lakin izin verin, sizə

¹ Mokasin – hinduların vəhşi heyvan dərisindən düzəldikləri ayaqqabı



deym ki, onların dalınca çox getməli olardıq, ağaç qabığından qayılmış qayığın dalınca düşmək isə heç bir fayda verməzdi.

– Onları elə sıxışdırmaq olardı ki, qayıqlarını sahilə döndərsinlər.

– Sahiləmi deyirsiniz, mister Kap! Siz elə bilirsiniz ki, qayığı sahilə yönəlməyə məcbur etmək asandır? Deməli, bizim göllərdə navi-qasıyadan xəbəriniz yoxdur. Onlar təqib edildiklərini gördükdə dərhal var qüvvələrilə qayığı küləyin səmtinə qarşı sürməyə başlardılar və siz hələ özünüzə gəlməyə macal tapmamış, onlar sizdən bir və ya iki mil uzaqlaşardılar.

– Mister Casper, yoxsa məni inandırmaq isteyirsiniz ki, özünü suda qərq etmək üçün küləkli havada yumurta qabığı ilə bu gölə çıxan adam tapılar?

– Mən ən şiddətli külək əsəndə də belə qayıqda Ontarioda çox üzmişəm. Bu cür qayıqlar bacarıqla sürüldükdə suda başqa qayıqlardan daha etibarlı olur.

Kap öz yeznəsini və Ləpirçini kənara apardı və onları inandırmağa çalışdı ki, Casperin casuslar haqqında dedikləri “əlamətdir”, özü də “mühüm əlamətdir”, buna xüsusi fikir verilməlidir; onun qayıqlar haqqında dediyi sözlər isə boş şeydir. Kap bunu da əlavə etdi ki, sahilə çıxan iki yad adımı Casper çox doğru-dürüst təsvir etdi, buna görə də, demək olar ki, Casperə onların haqqında çox şey məlumdur, halbuki bu qədər geniş məlumatı təkcə ləpirlərə əsasən toplamaq mümkün deyildir. Sonra Kap dedi: bu diyarda təkcə hindular deyil, ağlar da mokasin geyirlər, o, (yəni Kap) özü də bunlardan bir cüt almışdı; uzunboğaz çəkməyə gəldikdə, bunu geyən adamin mütləq əsgər olduğunu söyləmək olmaz.

Serjant, Kapın bu fikrinə o qədər də çox əhəmiyyət vermədi, bununla belə, Kapın sözləri serjanta müəyyən dərəcədə təsir bağışladı. Casusların qalanın lap yaxınlığında görünməsi və bundan serjantın xəbəri olmaması ona qəribə gəlirdi. Serjantın heç ağlına belə gəlmirdi ki, bu məlumatın Casperin xidmət, işi ilə hər hansı bir dərəcədə əlaqəsi olsun. Doğrudur, bundan əlavə bir-iki dəfə “Qaçağan”ın komandirinə tapşırılmışdı ki, öz gəmisi ilə kəşfiyyatçıları gölün sahilində müəyyən yerə aparsın və ya oradan gətirsin. Lakin serjanta da bu məlum idi ki, Casper belə halda ikinci dərəcəli rol oynamışdı və həmin kəşfiyyatçılara hansı tapşırığın verildiyi barəsində nə özü, nə də onun matrosları heç bir şey bilməmişdilər.

Sonuncu dəfə casusların qalaya yaxınlaşmasından nə üçün məhz təkcə Casperin xəbər tutması da serjanta qəribə gəldi.

Ləpirçi sayıqlığı yaddan çıxardığına görə özünü məzəmmət edir və hadisədən Casperin xəbər tutmasını Casperin böyük xidməti hesab edirdi, halbuki bu hadisə hamidan qabaq gərək Ləpirçiyə məlum olaydı. Casperin həmin casuslar haqqında məlumat toplaması Ləpirçini əsla təccübəndirmirdi. Ləpirçi söhbətin bir neçə dəqiqəliyə kəsilməsindən istifadə edərək dilləndi:

— Mister Kap, mokasılrlarə gəldikdə, siz tamamilə doğru deyirsiniz ki, bunları həm qırmızıdərili adamlar, həm də ağızlı adamlar geyə bilərlər. Lakin bu adamların ləpirləri müxtəlif olur. Təcrübəli adamın gözü hindunun ləpirini avropalıların ləpirindən dərhal seçər və ləpir yiyesinin uzunboğaz çəkmə, yoxsa mokasin geydiyini bilər. Mənə bu dediklərinizdən daha inandırıcı dəlillər göstərin.

Kap deyilənlərdən məntiqi nəticə çıxararaq cavab verdi:

— Ancaq Ləpirçi, təsdiq edə bilərsiniz ki, dünyada xainlər yox deyildir.

— Mən heç zaman namuslu minqə rast gəlməmişəm. Minqin sizə xəyanət etməsi onun üçün sərfəlidirsə, ona heç vaxt bel bağlamaq olmaz, o, hökmən xəyanət edər.

— Bəs nə üçün güman edirsiniz ki, belə qüsür Casperdə ola bilməz? İnsandır, bilmək olmaz, bəzən insanın nə dərəcədə əcلاflaşdığını mən öz təcrübəmdən bilirəm.

Casperin cinayətkar və ya təqsirsiz olması haqqında uzun-uzadı danışıldıqdan sonra serjant və onun qaynı Casperin müqəssirliyinə inanan kimi oldular. Ləpirçi öz dostunu əvvəlkindən daha səylə müdafiə edir və söyləyirdi ki, Casperi xəyanət üstündə təqsirləndirmək üçün heç bir əsas yoxdur.

Bu zaman Mabel örtüyün altında səssiz-səmirsiz oturmuşdu. Müyr aşağı enmişdi, Casper isə qollarını sinəsində çarpezlayıb serjantın qızından bir qədər kənardə dayanmışdı. O, gözlərini gah yelkənlərdən çəkib buludlara, gah buludlardan çəkib qaralan sahilə, gah da bunlardan çəkib gölə zilləyir, sonra yenə də yelkənlərə baxırdı.

Hava müləyim idi, halbuki ölkənin bu yerində hətta yayda da belə hava həmişə olmur. Arabır güclənən sərin sahil küləyi meşələrin ətrini gətirirdi. “Qaçağan” gecənin qaranlığında öz yoluna davam edirdi.



Casperi ləqəbi ilə çağırmağa alışan Mabel gənc matrosu səsləyərək:

– Şirin Su, – dedi, – biz belə yol getsək, mənzil başına nə vaxt çatarıq?

– Atanız o yer barəsində sizə danışmamışmı, Mabel?

– Yox, bu barədə atam heç bir söz deməmişdir. O, polkda xidməti həyatına o qədər qaynayıb-qarışmış və ailə həyatını o qədər yadırğamışdır ki, bu mövzuda mənimlə danışmaz. Bir də ki onun, deyəsən, ixtiyarı yoxdur desin haraya gedirik, doğrudurmu?

– Yolumuz uzaq deyildir. Bu istiqamətdə daha altmış və ya yetmiş mil getdikdən sonra müqəddəs Lavrenti çayına girəcəyik. Ola bilsin ki, orada fransızlarla üz-üzə gələk. Bu göldə çox uzaqlara getmək mümkün deyildir.

– Dayım da belə deyir. Mənə qalsa, Casper, mən Ontario ilə okean arasında, demək olar ki, heç bir fərq görmürəm.

– Deməli, siz okeanda olmusunuz, eləmi? Mən isə özümü dənizçi hesab etdiyim halda, heç vaxt duzlu su görməmişəm! Yəqin ki, siz mənim kimi bir dənizçiye ürəyinizdə istehza edirsınız, doğrudurmu, Mabel Dunqam!

– Əsla yox, Casper. Mənim kimi təcrübəsiz bir qızın nə haqqı var ki, başqasına, xüsusən sizə istehza etsin? Mayor sizə etibar edir, özünüz də belə bir gözəl gəminin komandirisiniz. Mən okeani görmüş olsam da, heç vaxt okeanda yol getməmişəm, təkrar edirəm, bu göl ilə Atlantik okean arasında heç bir fərq görmürəm.

– Yoxsa, siz göldə üzənlərlə okeanda üzənlərə də fərq qoymursunuz? Amma mən ehtiyat edirdim, Mabel! Sizin dayınız bizi, şirin su dənizçilərini o qədər pisləmişdir ki, indi siz, yəqin, bizi firldaqcı hesab edirsınız.

– Mənim dayımın sözlərindən inciməyin, Casper. Mən ona bələdəm, o, şirin suda üzənləri pislədiyi kimi, quruda yaşayanları da Yorkda olduğu vaxt pisləyirdi. Yox, yox, siz səhv edirsınız! Nə mən, nə də atam dayımın fikrinə şərik deyilik. Əgər dayım ürək sözünü açıq desəydi, belə məlum olardı ki, mənim dayımın nəzərində əsgərlər dəniz görməyən dənizcidən daha pisdir.

– Gərək ki, atanız əsgərlər haqqında çox yaxşı fikirdədir. O istəyir ki, siz əsgərə ərə gedəsiniz.

– Casper Şirin Su! Mən əsgərəmi ərə getməliyəm? Mənim atamımı belə istəyir? Axı o, niyə bu fikirdə olsun? Qarnizonda o hansı əsgərdir ki, mən ona ərə gedərdim, o isə məni almaq istərdi?

Mabel səbəbini özü də bilmədən qızardı, lakin hava qaranlıq olduğuna görə Casper qızın utanıb qızardığını sezə bilmədi.

– Siz səhv edirsınız, Mabel! Əlli beşinci polkda olan bir zabit sizinlə evlənmək istəyir.

– Nə əlli beşinci polkda, nə də başqa bir polkda elə bir zabit tanımırıam ki, bu cür axmaq fikrə düşsün, – deyə Mabel cəld cavab verdi, – mən özüm də heç vaxt buna razı olmazdım.

– Bu, axmaq fikirdirmi, Mabel?

– Bəli, axmaq fikirdir, Casper! Bir-birinə tay olmayanların evlənməsinə camaatın necə baxdığını siz yaxşı bilirsınız. Odur ki, mənim ərim bir dəqiqəliyə mənə vurularaq mənimlə, aşağı rütbəli adamın qızı ilə, serjant qızı ilə evləndiyinə peşman olsa, bundan mən əzab çəkərdim, çox əzab çəkərdim.

– Bəlkə, sizi yaxşı başa düşmürəm, Mabel? Siz deyirsiniz zabitə yalnız zabit olduğuna görə ərə getməzdiniz, bunumu demək istəyirsiniz, Mabel?

Mabel gülümsəyərək:

– Bəs sizin haqqınız varmı ki, mənə belə suallar verəsiniz, Casper? – deyə soruşdu.

– Mənim ancaq bircə şeyə haqqım var, o da sizin xoşbəxt olmağınızı görmək arzusudur. Əlbəttə, ola bilsin ki, bu da azdır. Atanızın sizni poruçık Müyrə ərə vermək niyyətində olmasından təsadüfən xəbər tutan vaxtdan bəri çox narahatam.

– Mənim əziz atamın bu cür gülünc, bu cür rəhmsiz niyyəti ola bilməz.

– Niyə rəhmsiz, Mabel?

– Mən bu barədə öz fikrimi sizə dedim və sizi inandırmaq üçün daha heç bir şey deyə bilmərəm. Casper, sizə açıqca cavab verdim üçün haqqım var ki, sizdən soruşum: haradan bilirsınız ki, mənim atam belə fikrə düşübdür?

– Atanızın özü mənə deyirdi ki, sizin üçün ər seçmişdir. Atanız gəminin yüksəlməsinə göz yetirdiyi dəqiqələrdə bu barədə bir neçə dəfə söhbət salmışdı. Mister Müyrün sizinlə evlənmək fikrində



olmasına gəldikdə, bunu mənə Müyrün özü demişdir. Bu barədə eşitdiklərimi bir-birilə müqayisə etdikdə müəyyən bir nəticəyə gəlmişəm.

Mabelin üzü pul kimi qıpçırmızı oldu, o dedi:

– Bəlkə, atam... bəlkə, atam başqasını nəzərdə tuturmuş? Sizin dediklərinizdən heç də yəqin etmək olmaz ki, atam məni mister Müyrə ərə vermək istəyir.

– Yox, Mabel, ətrafiniza yaxşı fikir versəniz yəqin edərsiniz ki, mənim dediklərimdə ağla batmayan bir fikir yoxdur. Axi kvartirmeysterin burada nə işi var? Onun dəstəyə qoşulub bizimlə getməsinə heç bir lüzum yoxdur. Yox, o çalışır ki, sizi razı salsın, atanız isə istəyir ki, Müyrə ərə gedəsiniz. Mabel, yoxsa görmürsünüz, mister Müyr sizin dalınızca necə inadla, qarabaqara gəzir?

Mabel cavab vermedi. Ancaq o, qadınlara məxsus olan instincti ilə başa düşmüşdü ki, kvartirmeysterin çox xoşuna gəlir. Mabel atasının da bəzi eyhamlarından sezmişdi ki, atası onu, doğrudan da, ərə vermək fikrindədir. Lakin heç ağlına belə gəlmirdi ki, atası onu məhz mister Müyrə ərə vermək istəyir. Mabel indi də buna inanmirdi, əsl həqiqəti hələ başa düşmürdü və elə zənn edirdi ki, atasının arabir ağızından qaçırdığı sözlər qızının həyatını qurmaq arzusundan irəli gəlmişdi, ancaq heç bir konkret adama aid deyildi. Söhbət edənlərin hər ikisi üçün ağır keçən uzun sükutdan sonra Mabel Casperə dedi:

– Siz ancaq bir şeyə əmin ola bilərsiniz və mən də sizə ancaq bunu deyə bilərəm: poruçık Müyr lap polkovnik olsa da, heç vaxt Mabel Dunqamin əri olmayıacaqdır... Bunu yadda saxlayın. İndi səfərimizdən danışın... Mənzil başına tezmi çatacağıq?

– Bilmək olmaz. Suda olanda biz bütünlükə küləklərin və dalğaların ixtiyarında oluruq. Ləpirçi də sizə deyə bilər ki, səhər çəğici xallı maralın dalınca düşən adam, gecəni harada keçirəcəyini bilmir.

– Axi biz maral dalınca qaçmırıq və indi səhər çəğici deyildir! Ləpirçinin belə sözlərinin mənası nədir?

– Biz maral qovmuruq, bu doğrudur; biz indi elələrinin dalınca düşmüşük ki, onları tutmaq maralı tutmaqdan daha çətindir. Sizə daha heç bir söz deyə bilmərəm. Biz gərək dilimizi saxlayaqq. Ancaq qorxuram ki, siz “Qaçağan”da çox qalmalı olasınız və döyüş zamanı “Qaçağan”ın hünərinin şahidi olasınız.

Mabel təsadüfən aqlına gələn fikri ucadan bildirdi:

– Məncə, dənizçiye yalnız ağılsız qadın ərə gedər.

– Qəribə fikirdir! Siz nə üçün belə düşünürsünüz?

– Ona görə ki, dənizçi arvadı, əlbəttə, hiss edir ki, əri onu da sevir, öz gəmisini də sevir. Bax, mənim dayım Kap da deyir ki, dənizçi gərək evlənməsin.

– Sizin dayınız duzlu su dənizçilərini nəzərdə tutur! – deyə Casper gülə-gülə cavab verdi. – Əgər dayınız qadınların okeanda üzən dənizçilər üçün rəfiqə, arvad olmalarını layiq bilmirsə, onun fikrincə, göl matrosları da evləndikdə öz ləyaqətlərini itirməzlər. Əminəm ki, Mabel, bizim haqqımızda, şirin su dənizçiləri haqqında dayınızın fikrinə şərık deyilsiniz, doğrudurmu?

– Ey, ey, yelkən! – deyə Kap qışkırdı. – Demək istəyirəm, ey, qayıq görünür!

Casper yüyürə-yüyürə gəminin burun tərəfinə getdi və doğrudan da, gəmidən yüz yard uzaqda külək tutmayan tərəfdə xırda bir şey gördü. Casperin təcrübəli gözleri həmin şeyə baxan kimi onun qayıq olduğunu dərhal yəqin etdi. O:

– Yəqin ki, bu, düşmən qayığıdır, – dedi. – Yaxşı olardı ki, onu tuta bilək!

Ləpirçi:

– Mənə bax, cavan oğlan, – dedi, – görürsənmi, qayıqdakılar var qüvvələri ilə avar çəkirlər, qayıq bizim qayığımızdan keçib küləyə qarşı getmək istəyir. Onun dalınca düşmək xizəkli adamın maralı qovmasına oxşayar.

Casper sükançını səsləyərək:

– Cəmini yana döndər! – deyə əmr verdi. – Özü də sükanı gücün gəldikcə döndər!.. Bax belə, qoy gəmi bu istiqamətə getsin!

Sükançı əmri yerinə yetirdi. İndi "Qaçağan" suyu yara-yara cəld irəliləyirdi. Bir-iki dəqiqədən sonra o, qayığın qabağını elə kəsdi ki, qayıq gəmidən uzaqlaşa bilmədi. Bu vaxt Casper özü sükandan yapışdı, onu cəld döndərdi və qayığa o qədər yaxınlaşdı ki, ona qar-maği asanlıqla ilişdirildi. Qayıqda oturan iki adama əmr edildi ki, gəmiyə qalxınlar. Onlar bir dəqiqədən sonra kutterin göyərtəsinə gəldilər. Bu adamlar Arouxed ilə onun arvadı idi.



ON BEŞİNCİ FƏSİL

Arouxedə rast gəlmək heç kəsi təəccübləndirmədi. Yalnız Kapın və onun yoldaşlarının yanından tuskaroranın necə qaçıdığını bilənlər təlaşa düşdülər.

Lakin tuskaroradan şübhələnənlərin nə qədər haqlı olduğunu sübut etmək çətin idi. Əsgərlərlə sakitcə səhbət etmək üçün özünü təkcə Ləpirçi toxraq saxlaya bilirdi. O, Arouxedi kənara aparıb onunla xeyli səhbət etdi. Ləpirçi Arouxeddən soruşdu: nə üçün o, bələdçisi olduğu adamları qoyub qaçmış və qaçandan sonra nə ilə məşğul olmuşdur? Tuskarora bu suala əsl hindu kimi soyuqqanlıqla cavab verdi. Qaçmağının səbəbini çox sadəcə və həqiqətə oxşayan sözlərlə izah etdi. O dedi ki, sığındıqları yerin irokezlər tərəfindən tapıldığına gördükdə, təbiidir ki, canını xilas etmək fikrinə düşmüş və qaçıb məşədə gizlənmişdi. Özlüyündə qət etmişdi ki, qaçıb qurtara bilməyənlər hökmən öldürüləcəklər. Uzun sözün qısaşı, Arouxed öz canını qurtarmaq üçün qaçmışdı.

Bələdçi özünü elə göstərirdi ki, tuskaroranın dediklərinə, guya, inanır. O dedi:

– Çox yaxşı. Mənim qardaşım ağıllı iş görmüşdür; ancaq qardaşımın arvadı da axı onun dalınca getmişdir.

– Məgər ağızlı adamların arvadları ərlərinin dalınca getmirlər? Məgər Ləpirçi sevdiyi qadının öz ardınca gəldiyini bilmək üçün dönüb dala baxmaz?

Tuskarora özünü təmizə çıxarmaq üçün dediyi sözlərə inanıldılığını qət etdi, ancaq ona nə üçün inanıldığını başa düşmədi. İndi o, yeni sualların verilməsini təşəxxüsle gözləyirdi.

Ləpirçi həmişə öz-özünə ingiliscə dənişirdi, bu dəfə də ingiliscə:

– Bəli, ehtiyatlı olmaq istəyən gərək belə etsin, – dedi, – bu, gərək belə olaydı, bəlkə... bəlkə, doğrudan da belə olmalı idi. Aydınlaşdır ki, arvad ərinə sədaqətli olacağına and içdiyi üçün gərək onun dalınca getsin. Əgər serjant da orada olsaydı və belə bir şəraitdə geriyə çəkilməli olsaydı, çox güman ki, Mabel də onun dalınca gedərdi. Buna da heç şübhə ola bilməz ki, Mabel belə halda öz ərinin dalınca gedərdi. Ləpirçi hindu dilinə keçərək:

– Sən düz deyirsən, tuskarora, – dedi, – sənin sözlərin səmimi və doğrudur; amma mənim qardaşım nə üçün indiyədək qalaya gəlməmişdir? Dostları onu tez-tez yada salırdılar, ancaq özünü gör-mürdülər.

– Əgər maralın dişisi erkəyinin dalınca gedirsə, bəs erkək nə üçün öz dişisinin dalınca getməməlidir? – deyə tuskarora gülümsə-yib cavab verdi və mənali bir hərəkətlə öz barmağını həmsöhbətinin çıynınə qoydu. – Arouxedin arvadı onun dalınca getmiş, Arouxed də öz arvadının dalınca getmişdir. Arvad yolu itirmiş və özgə viqvamın-da nahar bişirmişdir.

– Səni başa düşürəm. Arvadın minqlərin əlinə keçmişdir, sən də onların izini axtarıb tapmışan, elədirmi?

– Ləpirçi ağaclardakı mamırı aydın gördüyü kimi, mənim yox olmayımin səbəbini də çox aydın görür. Doğrudan da, belə olmuşdur.

– Arvadını minqlərin əlindən çıxdanmı qurtarmışan və buna necə müvəffəq olmuşan?

– İki günəş bundan əvvəl İyun Şehinin qulağına əri piçildayıb haraya getmək lazımlı olduğunu dedi, İyun Şehi də ərinin sözündən çıxmadi.

– Bəli, bəli, bunlar tamamilə mümkün olan işdir. Ancaq tuskarora, de görüm, sən qayığı necə ələ keçirmisən və niyə onu qarni-zona tərəf yox, müqəddəs Lavrenti çayına tərəf süründürün?

– Arouxed özünüküñü özgəninkindən seçə bilir. Bu qayıq mənimdir, mən onu qalanın yaxınlığında, sahildə tapmışam.

“Oxşayır ki, Arouxed doğru deyir; qayığın axı yiyesi olmalıdır, hindu isə bu qayığı aparmaq üçün fürsəti əldən verməz. Ancaq qəribə budur: necə olub ki, biz nə Arouxedi, nə də onun arvadını görə bilmışik? Axı bu qayıq çaydan, gərək ki, bizdən qabaq çıxmışdır”.

Bu fikir Ləpirçinin ağlına gəldikdə, o, bu barədə hindudan soruşdu:

– Ləpirçi bilir ki, döyüşcü bəzən xəcalət çəkir. Atası qızını məndən soruştırdı, mən ona bu barədə heç bir söz deyə bilməzdim. Mən İyun Şehini göndərdim ki, qayığı gətirsin və bu qadından heç kəs heç bir söz soruşmadı. Tuskarora qadın yad kişilərlə danışmağı xoşlamaz.

Tuskaroranın dedikləri aqlabatan idi, eyni zamanda da, hindu-nun xarakterinə və adətlərinə uyğun gəlirdi. Təmizürəkli Ləpirçinin



fikrincə, Arouxed özünü pis aparmamışdı; ancaq Ləpirçinin özü mərd adam olduğuna görə istərdi ki, serjantın yanına gedib bütün əhvalatı olduğu kimi ona danışın. Bunu da qeyd etmək lazımdır ki, Ləpirçi hinduların adətlərini yadına saldıqda qət etdi ki, Arouxedin hərəkətlərində şübhəli bir şey yoxdur. Bir qədər fikirləşdikdən sonra hinduya cavab verdi:

— Arouxed, sənin sözlərin dağlardan gələn su kimi axır, mən bunu təsdiq etməliyəm. Qırımızdırəli adamın təbiəti elədir ki, gərək belə etsin, ancaq, yəqin ki, belə hərəkət ağızlı adama yaraşmazdı. Sən o qızın atasının necə qəm-qüssə çekdiyini görmək istəmir-dinmi?

Arouxed “hə” cavabı vermək istəyirmiş kimi bir az qabağa əyildi. Sonra Ləpirçi sözünə davam etdi:

— Qoy mənim qardaşım bir suala da cavab versin, onda onun viqvamı ilə möhkəm ingiz evi arasındaki duman çəkilib gedər. Qardaşım bu buludu qovub dağitsa, öz ocağının başında oturarkən dostları ona baxarlar, dostları da öz silahlarını yerə qoyub döyüşü olduqlarını unutduqda qardaşım onlara qoşular. Nə üçün sənin qayığın üzünü müqəddəs Lavrentiyə tərəf tutmuşdu? Axi orada düşmənlərdən başqa heç kəs yoxdur!

Tuskarora sakitcə soruşdu:

— Bəs nə üçün Ləpirçi və onun dostları üzlərini o tərəfə tuturlar? İngiz hansı tərəfə baxsa, tuskarora da o tərəfə baxa bilər.

— Düzünü bilmək istəyirsənsə, Arouxed, biz burada iz axtarıraq, yəni üzürük və borcumuzu yerinə yetiririk. Burada olmağa bizim haqqımız vardır, ancaq burada olmağımızın səbəbini deməyə haqqımız yoxdur, — deyə Ləpirçi cavab verdi.

— Arouxed böyük qayığı görmüşdü, özü də Şirin Suyun üzünə baxmağı sevir. Arouxed axşam öz viqvamına qayitmaq üçün günəşə tərəf gedirdi, ancaq Şirin Suyun başqa tərəfə getdiyini gördükde, özü də o tərəfə yönəldi.

— Bu dediklərin hamısı, bəlkə də, doğrudur, tuskarora, buna görə də buyur gedək, qonağımız ol. Xörəyimizdən yeyərsən, sonra da ayrılarıq. Günəş arxamızda batır, biz də tez gedəcəyik. Mənim qardaşım başqa səmtə yönəlməsə axtardığından çox uzaqlara gedəcəkdir.

Bundan sonra Ləpirçi yol yoldaşlarına qoşuldu və sorğu-sualın nəticəsini onlara söylədi. O, deyəsən, Arouxedin sözlərinə inan-

mışdı, lakin ehtiyatlı olmaq üçün bu adam barəsində tədbir görməyi lazımlı bilirdi, çünki onun hərəkəti xoşuna gəlmirdi.

Casperdən başqa onların heç biri tuskaroranın cavabına inanmırıldı. Ləpirçi danışib qurtardıqda Kap dedi:

– Bu dələduzu zəncirləmək lazımdır, qardaşım Dunqam! Onu kaptenarmusa¹, ya da dəniz zabitinə (əgər şirin suda belə zabit varsa) əlbəəl təhvil vermək, körpüyə çatanda isə hərbi məhkəməyə vermək lazımdır.

Serjant:

– Onu həbs etməyi lazımlı bilirəm, – dedi, – ancaq nə qədər ki, kutterdədir, onu zəncirləməyə lüzum yoxdur. Sabah səhərdən onu daha ciddi dindirərik.

Bu qərarı Arouxedə çatdırıldılar. Hindu bunu sakitcə və diqqətlə dinlədi, ancaq etiraz etmədi. O, kənarda durub hər şeyə ciddi fikir verir, ancaq səsini çıxarmırdı. “Qaçağan” o biri yelkənləri də açdı və daha sürətlə getməyə başladı.

Növbə çəkmək vaxtı çatdı (bu vaxt hamı dağılışib yatmağa gedir). Adamların çoxu aşağı endi, göyərtədə yalnız Kap, serjant, Casper və iki matros qaldı. Arouxed də arvadı ilə burada idi.

Serjant kayuta enmək istəyərkən hinduya müraciət edərək mülä-yimcə dedi:

– Sən arvadını aşağıya göndərə bilərsən, Arouxed, orada mənim qızım onun qeydinə qalar. Bax, gəminin o başında yelkən var, onun üstündə yata bilərsən.

– Atama təşəkkür edirəm. Tuskaroralar yoxsul deyillər. Qadın mənim qayığimdakı döşəyimi gətirər.

– Özün bilərsən, dostum! Biz səni tutub saxlamağı lazımlı bilirik, ancaq səni incitməyə və səninlə qaba rəftar etməyə heç lüzum yoxdur. Öz skvaunu göndər, qayıqdakı döşəklərinizi gətirsin, özün də arvadın dalınca gedib avarları buraya gətirə bilərsən... – Serjant səsini yavaşıdaraq Şirin Suya: – “Qaçağan”dakı adamların çoxu yatacaqdır, – dedi, – buna görə də pis olmaz ki, tuskaroranın avarlarını əlimizə keçirək.

Casper buna razı oldu, Arouxed və onun arvadı isə əmrə dini-məz-söyləməz əməl etdi. Onlar qayığa endilər. Hindu öz arvadını bərk danlamağa başladı. Arvad ona müticəsinə qulaq asaraq, götürdüyü

¹ Kaptenarmus – hərbi hissədə silah, ərzaq və sursata baxan şəxs



döşəyi kənara qoydu və ərinin tələb etdiyi başqa bir şeyi axtarmağa başladı. Serjant şkafutda¹ dayanıb onların qurdalanmalarına səbir-sizliklə baxırdı. O:

– Di əlini mənə ver görüm, Arouxed, – dedi. – Çox gecdir... Biz əsgərik, bizdə zəng ona görə çalınır ki, hamı ertədən yatmağa getsin, səhər də tezdən dursun.

Bu vaxt qayığın burun tərəfində dayanmış Arouxed:

– Tuskarora gəlir, – deyə cavab verdi.

Hindu qayığa bağlanmış kəndiri iti bıçaqla cəld kəsdi; bunun nəticəsində kutter qabağa getdi, yüngül qayıq isə onun arxasında qaldı. Arouxed qayığı dərhal dayandırdı. Hindu bu manevri elə bir ani sürətlə başa çatdırdı ki, serjant hələ bunu görməyə macal tapmış qayıq kutterdən çox dalda qaldı. Serjant bu hadisəni yoldaşlarına xəbər verənədək qayıq gəmidən uzaqlaşış getdi.

Casper kliveri² öz əli ilə tarımlayaraq:

– Tez küləyin altına! – deyə əmr etdi.

Kutter küləyə tərəf elə sürətlə yollandı ki, onun yelkənləri şappildamağa başladı (dənizçilər demişkən, “külək onun alnına əsirdi”).

Bu manevr çox tez və bacarıqla edildi, lakin hindu daha cəld hərəkət edirdi. O, avardan yapışib onu var gücü ilə çəkməyə başladı. Arvadı ona kömək edirdi. Qayıq cənub-qərb istiqamətində gedirdi və kutteri o qədər arxada buraxmışdı ki, hərgah səmtini dəyişdir-səydi də onun bu gəmi ilə rastlaşmaq qorxusu olmazdı. “Qaçağan” nə qədər sürətlə getsə də, nə qədər çox irəliləmiş olsa da, Casper başa düşürdü ki, səmtdən kənara çıxməq üçün dreyfə keçmək lazımdır. İki dəqiqə belə keçməmiş sükan sola döndərildi və yüngül gəmi qalsı dəyişib beydevində dönəmək üçün dreyfə keçdi.

Casper kutterlə qayığın arasındaki məsafəni təxminini müəyyən edərək:

– Onu tuta bilməyəcəyik! – dedi. – Hiyləgər əclaf küləyə avar çəkir, buna görə də “Qaçağan” ona çata bilməz.

Serjant hindunun dalınca düşmək fikrində idi. O gənclərə məxsus bir həvəslə cəld:

– Qayığımız var! – dedi. – Qayığı suya salıb onların dalınca gedərik.

¹ Şkafut – gəminin orta yeri

² Kliver – gəminin qabaq tərəfindəki üçbucaq çəp yelkən

Casper:

– Bunun faydası olmaz, – dedi. – Əgər Ləpirçi göyərtədə olsayıdı, onda yenə bir tədbir görmək olardı, ancaq indi iş-işdən keçmişdir. Qayığı suya salmağa üç və ya dörd dəqiqə vaxt lazımdır, bu isə Arouxedin bızdən yayınması üçün tamamilə bəs edər.

Kap da, serjant da yəqin etdiilər ki, bu oğlan haqlıdır; bunu hətta dənizçilik haqqında heç bir təsəvvürü olmayan adam da təsdiq edərdi. Onlar sahildən yarımla aralı idilər. Qayıq artıq sahilin kölgəsində gedirdi. Aydın idi ki, qayığı təqib edənlər qayıqadək olan məsaflənin yarısını belə qət etməmiş qayıq sahilə çatacaqdır. Onlar qayığı, əlbəttə, ələ keçirə bilərdilər, lakin bunun heç əhəmiyyəti yox idi. Yəqin ki, Arouxed gölün dövrəsindəki meşənin içi ilə o biri sahile getməyi qət etmişdi.

Sükan yenidən sağa döndərildi, kutter isə dal-dalı burulub başqa qalsla getməyə başladı; elə bil ki, o, instinktlə hərəkət edirdi. Casper bütün bu manevri dərin sükut içində başa çatdırırdı. Onun tabeliyindəki adamlar nə etməli olduqlarını özləri başa düşürdülər, buna görə də öz rəislərinin hər bir hərəkətini izləyərək qeyri-şüuru işləyirdilər. Bu zaman Kap serjantın düyməsindən yapışış onu kayutun qapısına tərəf apardı (burada onları eşidən olmazdı) və öz mülahizələrini ona şərh etməyə başladı. O, üz-gözünü qəzəblə turşudaraq:

– Mənə bax, qardaşım Dunqam, – dedi, – adam belə işə düşəndə gərək dərindən götür-qoy eləsin və çox ehtiyatlı olsun.

– Qardaşım Kap, əsgərlik elə bir həyatdır ki, burada əsgər həmisə gözüaucıq və çox ehtiyatlı olmalıdır. Bu sərhəd rayonunda gərək belə olasan. Yoxsa, ehtiyatlı olmayı unutsaq, dərimizi soyarlar.

– Ancaq mən Arouxedin tutulmasını birinci “əlamət”, onun qaçmasını isə ikinci “əlamət” hesab edirəm. Buna Casper Şirin Su cavab-dehdir.

– Hə, bu, doğrudan da, iki dəlildir, qardaşım. Ancaq hindunun qaçması Casperin əleyhinə olan bir dəlil hesab edilərsə, Arouxedin tutulması Casperin təqsirsiz olduğunu sübut edə bilər.

– Çox yaxşı! Ancaq bu iki əlamət heç də bir-birinə zidd deyildir. Serjant, əgər sən qoca dənizçinin məsləhətini qəbul edərsənsə, onda mən deyəni elə: gəminin və onun içində olan adamların salamat qalması üçün dərhal lazımi tədbirlər gör. İndi kutter saatda altı dəniz mili sürəti ilə gedir, bu gölməçənin sahilləri bir-birindən uzaq



deyildir, odur ki, biz hələ səhər açılmamış fransız limanına çatarıq, gecə isə fransız həbsxanasına düşərik.

– Bu dediklərin, bəlkə də, doğrudur, qardaşım Kap. Amma sən mənə axı nə məsləhət görürsən?

– Mənim fikrimcə, sən bu Casper Şirin Suyu, bax, bu dəqiqli həbs etməli, aşağıya göndərib başının üstündə keşikçi qoymalısan, kutterin idarə edilməsini isə mənə tapşırmalısan. Buna sənin ixtiyarıq çatar, çünkü gəmi ordunundur, bu ekspedisiyada isə rütbəcə səndən böyük komandır yoxdur.

Serjant Dunqam bu məsləhət haqqında bir saatdan çox fikirləşdi. Adətən, o, həmişə öz qərarlarını çox səylə və cəld yerinə yetirməyə başlayardı, qərarın özünü isə heç vaxt dərindən fikirləşməmiş, ciddi surətdə ölçüb-biçməmiş qəbul etməzdi. O, Casperə yaxşı bələd idi və həmişə onun haqqında yaxşı fikirdə olmuşdu. İndi isə serjanti içəridən gəmirən şübhələr onun rahatlığını pozmuşdu. Serjant kvartirmeysterlə məsləhətləşməyi qət etdi, çünkü rütbəcə özündən böyük olduğuna görə onun fikrilə hesablaşmalı idi.

Olmuş hadisələr haqqında kvartirmeystərə serjantın özü yox, Kap məlumat verdi. Qoca dənizçi bu barədə danışarkən məsələni şışırtməyə çalışdı. Müyr dərhal məsləhət gördü ki, "Qaçağan" a başçılıq edilməsi Kapa tapşırılsın və beləliklə də, xəyanətin qarşısı alın-sın. Bu fikir serjantı tamamilə inandırdı və o, qəbul edilmiş qərarı dərhal yerinə yetirdi.

Serjant Dunqam heç bir izahat vermədən Casperə dedi ki, onu kutterə başçılıq etməkdən müvəqqəti olaraq kənar etməyi və gəminin idarə olunmasını öz qaynına tapşırmağı qət etmişdir. Gənc matros bu sözləri eşidərkən təbii olaraq və istər-istəməz təəccüb etdi-kdə, ona cavab verildi ki, hərbi xidmət çox zaman sərr saxlamağı tələb edir və belə bir sərəncamın verilməsi şəraitin özündən irəli gəlmüşdür. Doğrudur, Casper hələ də təəccüb içinde donub qalmışdı (serjant öz şübhələrini gizlətməyə çox səy edirdi), lakin gənc matros hərbi intizama alışdığını üçün əsla etiraz etmədi və özü gəminin kiçik şəxsi heyətinə elan etdi ki, gəmiyə komandanlıq etmək Kapın ixtiyarına keçir. Bu vaxt tələb edildi ki, Casper də və onun gölə yaxşı bələd olduğuna görə losman adlandırılın köməkçisi də kayuta ensinlər və oradan çıxmaların. Bu tələbin Casperə necə təsir bağışlığındı onun yalnız üzünün ifadəsində və qeyri-şüuri hərəkətində

sezmək olardı. Lakin Casper özünü saxlamağı o qədər yaxşı bacarırdı ki, hətta hər şeydən şübhələnən Kapın özü də Casperin üzündə sezilən ifadənin mənasını başa düşə bilmədi. Ancaq Kap bunu da dərhal pis yerə yozdu, bu isə adamdan kor-koranə şübhələnməyin nəticəsi idi.

Casper ilə losman aşağıya endilər. Onların qapısının ağzında keşikçi qoyuldu və ona gizlincə əmr edildi ki, Casperlə losmani gözdən qoymasın, onları göyərtəyə buraxmasın, onlar yuxariya çıxmağı çalışdıqda isə, bu barədə dərhal rəisə xəbər versin. Məlum oldu ki, ehtiyat üçün bu tədbirin görülməsinə lüzum yox imiş, çünki Casper və onun köməkçisi dinməz-söyləməz öz yataqlarında uzandılar və bütün gecəni orada qaldılar.

Kap göyərtənin ağası olduğunu yəqin etdikdə serjanta dedi:

– Hə, haraya və necə üzüb getməliyik? Sən bunu mənə desən, mən də düzgün səmt seçərəm.

Bu sual Dunqamı çətinə saldı. O dedi:

– Heç özüm də bilmirəm, qardaşım Kap. Biz gərək Min Adadakı düşərgələrə çataq. Gəmidən sahilə çıxıb oradakı keşik dəstəsini əvəz edərik, sonra da orada aldığımız məlumatə əsasən tədbir görərik. Yazılı təlimatda da belə əmr edilir.

– Ancaq sən gərək mənə xəritə və ya başqa bir vasitə verəsən ki, mən də onun əsasında məsafləni və harada olduğumuzu müəyyən edim, yoxsa mən yolu necə tapa bilərəm?

– İnanmiram ki, Casperin belə xəritəsi olsun.

– Deyirsən, xəritə yoxdur, serjant Dunqam?!

– Yoxdur, qardaşım Kap! Bizim dənizçilər bu göldə üzərkən xəritəyə baxırlar.

– Heç belə də şey olarmı! Deməli, onlar lap vəhşi imişlər. Serjant Dunqam, yoxsa, sən elə güman edirsən ki, Min Adadan birinin nə adını, harada yerləşdiyini, nə də bizdən nə qədər uzaqda və hansı səmtdə olduğunu bilmədiyim halda, bu adanı tapa bilərəm?

– Adanın adını bilmək istəyirsənse, qardaşım Kap, bunu bilməyə ehtiyac yoxdur, çünki Min Adanın heç birinin adı yoxdur; deməli, bu cəhətdən səhv etmərik. Adaların harada yerləşməsi barəsində sənə heç bir şey deyə bilmərəm; bundan başqa, güman etmirəm ki, yolu tapmaq üçün adanın yerini bilmək lazımlı olsun. Bəlkə, şəxsi heyət üzvlərindən biri yolu bizə göstərə bilər.



– Səbr elə, serjant... Xahiş edirəm, bir dəqiqə səbr elə, serjant Dunqam! Əger gəminin komandiri mənəmsə, sənin icazənlə gəmini idarə edəcəyəm və bu barədə gəminin aşpazı ilə, ya da matros şagirdi ilə hərbi müşavirə keçirməyəcəyəm. Kapitan gərək kapitan olsun, yanılsa da, öz ağılı ilə iş görsün. Məşhur admiralın özü də, hətta dörd-avarlı qayığın komandırı olsa da, hər dəfə sahilə yan alarkən sükançı ilə məsləhətləşsə, özünü nüfuzdan salar. Yox, ser, əgər mən məhv olmaliyamsa, buna da raziyam! Ancaq bilməlisən ki, əsl dənizçi kimi, ləyaqətlə məhv olmaq istəyirəm.

– Qardaşım Kap, axı mən də Min Adadakı postdan savayı başqa bir yerə getmək fikrində deyiləm.

– Yaxşı, yaxşı, serjant! Rütbə sahibi olan rəsmi şəxsləri qoyub matrosdan və ya hər hansı bir sırávi adamdan açıqdan-açığa məsləhət istəməkdənsə, Min Adanın hamisinin yanından keçərəm, onlara bir-bir nəzər salaram və axırdı bizə lazım olan adanı taparam. Ancaq məsləhətləşmədən və özünü nadan göstərmədən də adalara yol tapmaq üçün bu adamlarla elə danışaram ki, onlardan lazıminca öyrənərəm, onlar isə mənim çox təcrübəli olduğumu zənn edərlər... Bəzən dənizdə baxmalı bir şey olmayanda biz durbinlə baxırıq. Məncə, siz də orduda bilirsınız ki, özünü hər şeyi bilən bir adam kimi göstərməyə çalışıb bir şey öyrənmək daha yaxşıdır. Gəncliyimdə bir kapitanla iki dəfə səfərə çıxmışdım, o da gəmini idarə etmək üçün lazım olan məlumatı, bax, bu yol ilə əldə edirdi; bəzən bu, çox faydalı olur.

– Mən bilirəm ki, indi düz yol ilə gedirik, – deyə serjant dilləndi, – lakin bir neçə saatdan sonra buruna tərəf yönəlcəyik. İndi gərək çox ehtiyatlı olaq.

– Qardaşım, mənə izn ver, sükanda dayanan matrosu sorğu-sual edim, bizə lazım olan bütün məlumatı ondan bir neçə dəqiqəyə qopararam, bunu sən özün də görərsən.

Kapla serjant gəminin arxa tərəfinə getdilər və sükançıya yanaşdilar. Kap özünə güvənən adamlar kimi özünü çox sərbəst aparmağa çalışdı, sevdiyi matrosla arabir gəmidə səmimi söhbət edən zabit kimi mülayimliklə matrosa müraciət edərək guya yeri gəldiyi üçün bu sözləri dedi:

– Yaxşı külək əsir, əzizim! Yəqin ki, sizin göldə hər gecə belə sahil küləyi olur, düzdürmü?

Matros, yeni rəisə və serjant Dunqamın qohumuna hörmət əlaməti olaraq əlini qaldırıb şlyapasına yüngülçə toxunduraraq:

– Doğrudur, ser, ilin bu vaxtında belə külək əsir, – dedi.

– Gərək ki, Min Ada yaxınlığında da belə olur; orada dörd tərəfimiz torpaq olsa da, külək dəyişilməyəcəkdir.

– Elə ki şərqə tərəf irəlilədik, ser, yəqin ki, külək dəyişiləcəkdir, çünki sahildən külək əsməyəcəkdir.

– Bəli, bəli, sizin şirin suda elə belə olar! Burada həmişə qaydan kənar bir şey olur. Məsələn, Vest-Hind adaları arasında həmişə əmin ola bilərsən ki, sahil küləyinə də, dəniz küləyinə də rast gələcəksən; bu cəhətdən orada fərq yoxdur, amma bu gölməçədə gərək bunları ayırd edəsən. Mənim əzizim, sən Min Adaya, yəqin ki, yaxşı bələdsən, bu adalar haqqında çox şey deyə bilərsən, düzdürümү?

– Allah dadınıza çatsın, mister Kap! Bu adalar haqqında axı kim nə bilir? Ontarioyun, hətta ən tacribəli matrosları bu adaların qarşısında başlarını itirirlər. O ki qaldı bizə, həmin adaların heç adlarını da deyə bilmərik. Bir də ki, bu adaların çıxunun adı heç yoxdur.

– Mənə bax, Con... Gərək ki, sənin adın Condur, eləmi?

– Yox, ser, mənim adım Robertdir.

– Hə, Robert, elə bu da onun tayıdır: Cek və ya Bob olsun, bizim üçün bunun heç bir fərqi yoxdur. Mənə bax, Bob, axı orada... Yəni getdiyimiz yerdə lövbər salmaq üçün yaxşı duracaq vardır, düzdürümү?

– Tanrı köməyiniz olsun, ser, bunların haqqında mənim bildiyim, hər hansı bir moxaukanın və ya əlli beşinci polk əsgərinin bildiyindən heç də çox olmaz.

– Məgər siz oralarda lövbər salmamışınız?

– Heç vaxt, ser. Mister Şirin Su həmişə sahilə yan alır.

– Siz şəhərə yaxınlaşarkən suyun dərinliyini bilmək üçün məgər lotu piyləyib suya salmırınız?

– Nə piy, nə şəhər! Siz nə danışırsınız, mister Kap! Oralarda şəhər-zad yoxdur, piy deyənin də dilini kəsirlər.

Serjant kinaya ilə gülümsədi, lakin onun qaynı bunu görmədi.

– Necə yəni! Nə zəng qülləsi var, nə mayak, nə də qala! Məni bağışlayın! Axı orada başqa şeylər olmasa da, qarnizon varmı?

– Ser, əgər bunu bilmək istəyirsinzsə, serjant Dunqamdan sorusun. Bütün qarnizon “Qaçağan”dadır.



– Bəs adalara necə yaxınlaşmaq lazımdır, Bob? Səncə, hansı kanal yaxşıdır? Axırıncı dəfə getdiyiniz kanalmı?.. Hə? Yoxsa... Yoxsa, başqası?

– Deyə bilmərəm, ser, bunların heç birini deyə bilmərəm.

– Əzizim, olmaya sükanı əlində tutub yatırsan?

– Sükanı tutub yatırıram, ser, aşağıda öz çarpayımda yatıram.

Şirin Su bizi – əsgərləri də, o biri adamları da – aşağıya göndərir, yuxarıda isə yalnız losmanı saxlayır. O ki qaldı bizə, biz yolu əsla tanımiriq, elə bil, heç vaxt oralarda olmamışiq. Şirin Su geriyə qayıdanda da həmişə belə edir. Mənə nə deyirsiniz, deyin: nə kanal haqqında, nə də adalara hansı yol ilə yaxınlaşmaq mümkün olduğu haqqında heç bir söz deyə bilmərəm. Casperlə losmandan başqa heç kəs bu barədə bir şey bilmir.

Kap öz yeznəsini bir az kənara apararaq ona dedi:

– Bax, bu da bir “əlamət”, serjant! Burada sorub çıxarmağa da bir şey yoxdur: nasosdan yapışan kimi onun içindən ancaq nadanlıq tökülər. Axi mən indi yolu necə tapacağam?

– Hə, qardaşım Kap! Belə suali vermək, ona cavab verməkdən qat-qat asandır. Bunu naviqasiya qaydalarına əsasən birtəhər öyrənmək olmazmı? Mən elə biliirdim ki, sizin kimi duzlu su dənizçiləri üçün bu, çox asan işdir. Bu dənizçilərin yeni-yeni adaları necə kəşf etdiklərini çox oxumuşam.

– Bu doğrudur, qardaşım, doğrudur: ancaq sizin Min Adaya yol tapmaq və onlara ad qoymaqla böyük kəşf olardı, çünkü biz bir adanı deyil, min adanı kəşf etmiş olardıq. İynəni göyərtəyə salsan, gözlərim nə qədər qoca olsa da, mən onu taparam. Amma heç inanıram ki, iynəni ot tayasının içində tapa biləm.

– Lakin göl matrosları lazım olan yerləri tapa bilirlər.

– Sənin dediklərindən belə başa düşmək olar ki, serjant, o post və ya blokhauz gizli yerdədir.

– Hər halda, tədbir görülmüşdür ki, düşmən bu postun harada olmasından xəbər tutə bilməsin.

– Yoxsa, ümid edirsən ki, mən sizin gölə əsla bələd olmadığım halda, bu postu tapa biləcəyəm? Özü də nə xəritəm var, nə adaların səmtini, nə də hansı en və uzunluq dairələrində olduğumu bilirəm, axı heç Allahın piyi də yoxdur burada! İndi icazə ver, səndən soruşum: yoxsa, sən elə zənn edirsən ki, Ləpirçinin köpəkləri kimi dənizçilər də hər şeyi ancaq iyələyə-iyələyə tapırlar?

– Ancaq belə matroslar var, qardaşım. İndi de görünüm, sükanın yanında dayanan o oğlandan bir şey öyrənmək mümkün olmaz? İnanmiram ki, o, özünü göstərmək istədiyi qədər də nadan olsun.

– Hm! Deyəsən, bu da yeni bir “əlamətdir”. Hər tərəfdən o qədər “əlamətlər” yağır ki, adam bilmir başına nə çarə qılsın. Ancaq bu oğlanın bildiyi məlumatı biz bu dəqiqliqdən öyrənərik.

Kap ilə serjant sükanın yanına qayıtdılar. Kap həmin matrosdan yenə sorğu-sual etməyə başladı:

– Sən o adanın hansı en və uzunluq dairələrində olduğunu eşitməni?

– Nə dediniz, ser?

– En və uzunluq dairəsini soruşuram, mənim üçün fərqi yoxdur, bunların hansını bilirsən, de; əzizim, başa düş, səni ona görə sorğu-sual edirəm ki, bu gölməçədə işləyən matrosların nə dərəcədə bilikli olduğunu, onların necə təhsil aldığıni öyrənim.

– Mən bunların heç birini bilmirəm, ser, heç vaxt belə şeylər eşimtəmişəm.

– Necə yəni, sən en dairəsinin nə olduğunu bilmirsən?

– Yox, ser, – deyə matros dalğın halda cavab verdi. – Amma, deyəsən, fransızlar yuxarı göllərə belə ad qoymuşlar.

Kap bu cavaba çox təccüb edərək hətta fit çaldı.

– “Yuxarı göllərə fransızların verdiyi ad”! Mənə bax, cavan oğlan, bilirsənmi uzunluq nədir?

– Deyəsən, bilirəm, ser. Gərək ki, beş fut altı düymədir, yəni kral ordusunda xidmət edən əsgərin boyu bu qədər olmalıdır.

– Bax, bu da uzunluq dairəsi, serjant, buna nə sözün var!.. Dərəcələrdən, dəqiqliq və saniyələrdən, heç olmasa, az-maz xəbərin varmı?

– Bəli, ser, rütbələri yaxşı bilirəm, dəqiqliklər və saniyələr isə laqın¹ qısa və uzun bölgü cizgiləridir. Bunu biz yaxşı bilirik, duzlu suda üzənlərdən heç də pis bilmirik.

– Yamanca yerdə axşamladıq, qardaşım Dunqam! Hərçənd deyirlər Allah hər şeyə qadirdir, ancaq bu göldən Allah özü də baş çıxara bilməzdi. Burada adamin təcrübəli olması da kara gəlməz. Eybi yoxdur, əzizim... De görünüm, bilirsənmi azimut² nədir? Məsafəni ölçməyi və kompasdan istifadə etməyi bacarırsanmı?

¹ *Laq* – gəminin sürətini ölçən cihaz

² *Azimut* – meridian müstəvisi ilə müşahidə edilən göy cisminin içərisindən keçən vertikal müstəvii arasındaki bucaq



– Azimut barəsində heç bir şey deyə bilmərəm, ser. Məsafəni isə hamımız bilirik – bir nöqtədən o biri nöqtəyədək olan məsafəni ölçmək heç də çətin deyildir. O ki qaldı kompasa, bu işdə əlahəzərət donanmasının heç bir admirali mənimlə bacarmaz: nord, nord-osta tərəf, nord-norda ost, nord-ost norda tərəf, nord-ost, nord-ost ostə tərəf, ost-nord-ost, ost nord-osta tərəf...

– Bəsdir, bəsdir!.. Belə etsən gəmini külək səmtindən çıxarsan... – Kap yenə kənara çəkilərək səsini yavaşıtdı: – Serjant, çox yaxşı başa düşürəm ki, bu oğlandan bizi fayda olmayacaqdır. Bu qalsla bir-iki saat gedərik, sonra dreyfə keçərik, lot salariq, onda şəraitdən asılı olaraq tədbir görərik.

Serjant, necə deyərlər, üzüyola adam idi, buna görə də Kapın dediklərinə etiraz etmədi. Gecə yaxınlaşdıqca külək zəifləyirdi. Kutter öz yoluna sakitcə davam edirdi. Serjant göyərtədə altına yelkən salıb uzandi və az sonra dərin əsgər yuxusuna getdi. Kap hələ də göyərtədə gəzişirdi, möhkəm iradə sahibi olduğuna görə yorğunluq ona güc gələ bilmirdi. Odur ki Kap bütün gecə gözlərini belə yummadı.

Dunqam yuxudan oyandıqda səhər çoxdan açılmışdı. O, ayağa qalxıb ətrafına göz gəzdirdikdən sonra təəccübə bərkdən qışqırdı, halbuki belə hərəkət serjant kimi ağırtəbiətlə və özünü saxlaya bilən adama yaraşmazdı. O gördü ki, hava tamamilə dəyişilmişdir: duman yavaş-yavaş yaxınlaşaraq hər tərəfi bürüməkdə idi. Bir mildən uzağı görmək olmurdu, göl coşub köpüklənir, “Qaçağan” isə dreyfə keçmişdi. Serjanti təəccübəndirən bu dəyişikliyin səbəbini Kap bir neçə sözlə izah etdi.

Kapın dediyinə görə, külək gecə yarısı kəşmişdi, halbuki Kap həmin dəqiqələrdə adaları uzaqda gördüyü üçün suya lot salmaq məqsədilə dreyfə keçmək fikrinə düşmüdü. Gecə yarısından bir saat sonra şimal-şərq küləyi əsməyə və narın yağış yağmağa başlamışdı, buna görə də Kap gəmini şimal-qərbə tərəf yönəltmişdi, çünkü bilirdi ki, Nyu-York sahili qarşı tərəfdədir. Gecə saat ikinin yarısında gəminin qabaq dorundakı alt yelkəni, sonra da aşağı yelkəni yiğmağa məcbur olmuşdu, gecə saat ikidə ikinci yelkənləri, gecə üçün yarısında isə qalan yelkənləri yiğib dreyfə keçmişdi.

Qoca dənizçi fikrini bu sözlərlə tamamladı:

– Etiraf etmək lazımdır ki, kutter yaxşı gedir, serjant, külək qırx iki top gücünə malikdir. Heç ağlıma gəlmirdi ki, bu şirin gölməçədə

belə şiddətli küləklər əsə bilər. Nə olsun, bu, mənim heç vecimə deyildir. Şiddətli küləklərin əsməsi sizin gölünüzü, doğrudan da, böyük gölə oxşadır... – Kap bu sözləri deyərkən ağızına dolan bir neçə damcı köpüyü iyrənə-iyrən tüpürdü. – Əgər bu lənətə gəlmış su, heç olmasa, bir az duzlu olsaydı, burada gəmilər yaxşı işləyərdi.

Dunqam ehtiyatlı olmağı yaddan çıxarmayan döyüşçü idi, o:

– Gəminin bu istiqamətdə çıxandanmı sürürsən, qardaşım Kap? – deyə soruşdu. – Biz sürətləmi gedirik?

– İki-üç saat olar ki, bu səmtdə gedirik, gəmi isə cilovu buraxılmış at kimi iki saat ərzində baş alıb getmişdir. İndi biz açıqlığa çıxmışq. Boynuma alıram ki, külək səmtində olan adacılara rast gəlməmək üçün sükandan özüm yapışdım və gəmini əvvəlki səmtindən bir və ya iki mil kənaraya çıxarddım. İndi biz adaların külək vurmayan tərəfindəyik, buna mən söz verirəm! Düzdür, külək dəyməyən tərəfdə olduğumuzu təsdiq edirəm, ancaq adanın və ya hətta yarımdüjün adanın külək vuran tərəfində olmaq bəzən vacib olur; lakin Min Adaya tərəf gedəndə yaxşı olar ki, dərhal səmti dəyişdirib adalara mümkün qədər külək dəyməyən tərəfdən yaxınlaşasan... Yox, yox, adalar bax, duman içindədir... Qoy öz yerlərində qalsınlar. Çarlız Kap onların heç fikrini də çəkmir!

– Şimal sahili indi bizdən təqribən beş və ya altı mil aralıdır, qardaşım Kap; bundan başqa, bildiyimə görə, o tərəfdə geniş bir körfəz vardır. Buna görə də pis olmazdı ki, indiki vəziyyətimiz barəsində gəminin şəxsi heyət üzvlərindən biri ilə məsləhətləşək, yoxsa, Casperi həbsdən azad edib ona tapşırmalı olacaqıq ki, bizi Osve-qoya qaytarsın. Onu bil ki, külək qarşı tərəfdən əsdiyi halda, posta gedib çıxməq mümkün olmaz.

– Naviqasiyanın əsasını təşkil edən bəzi mühüm səbəblər sənin mülahizələrinin əksinədir. Əvvələn, komandırın heç bir şey bilmədiyini, nadan olduğunu boynuna alması intizamın pozulmasına səbəb olardı... Sən başını silkələyirsən, fikrini başa düşürəm, ancaq bilməlisən ki, intizamı heç bir başqa səbəb komandırın öz nadanlığını boynuna alması kimi alt-üst edə bilməz. Bir kapitan tanırıdım, o, səhv etdiyini boynuna almamaq xatırınə düz bir həftə gəmini yanlış səmtlə sürüüb apardı. Bilirsənmi, həmin kapitan öz tabeliyindəki adamlar arasında necə hörmət qazanmışdı, ona görə ki, onlar kapitanın fikrini başa düşmürdülər.



– Bu, duzlu suda ola bilər, qardaşım Kap, ancaq inanmiram ki, belə hiylə şirin suda baş tutsun. Özümü gəmidəki adamlarımla birlikdə Kanada sahilinə atılmaq təhlükəsinə salmaqdansa, Casperi həbsdən azad etməyim daha yaxşıdır.

– Onda birbaşa Frontenaka gedib çıxarsan! Yox, serjant, “Qaçağan” etibarlı əllərdədir və bir az da dənizçilik peşəsinə alışmışdır. İndi biz açıqlıqdayıq, buna görə də, bu cür küləkli havada sahilə yaxınlaşmaq fikrinə yalnız ağlını itirmiş adam düşə bilər. Növbə dəyişdirmək vaxtı hər dəfə çatdıqda gəmini başqa qalsa döndərərəm, onda biz dreyfdən başqa hər cür təhlükədən uzaqlaşa bilərik, ancaq belə yüngül və alçaq gəmi üçün dreyf qorxulu deyildir. Qoy mən bildiyim kimi eləyim, serjant, Çarlız Kapın adından səni əmin edirəm ki, işimiz yaxşı olar.

Serjant Dunqam güzəştə getməyə məcbur oldu. O, öz qayınının gəmiciiliyi yaxşı bilməsinə inanır və ümidi edirdi ki, Kap gəmi ilə ciddi məşğul olacaq, özü haqqındaki yaxşı rəyə layiq olduğunu sübut edəcəkdir. Bundan başqa, serjant başa düşürdü ki, posta çatma-mış qalaya qayıtsa, hamının gözündən düşər və onun yerinə rütbəcə böyük olan başqasını təyin edərlər.

ON ALTINCI FƏSİL

Günortaya yaxın kutterin bütün sənişinləri göyərtəyə çıxdılar. Dalğalar o qədər də güclü deyildi və çox yüksəyə qalxmırıd; görünür, “Qaçağan” adalarə külək vurmayan tərəfdən yaxınlaşırıdı. Lakin gölə bələd olanlar yaxşı biliirdilər ki, bu ölkədə tez-tez qopan ağır payız tufanlarından biri yaxınlaşmaqdadır. Haraya baxırdınsa, heç yerdə torpaq görünmürdü. Üfüqün tutqun və maraqsız görünüşü gölə anlaşılmaz bir əzəmət verirdi. Köpüklənən alçaq dalğalar çox tez dağılırdı. Suyun adı göyümtül rəngi bulanıq-yaşılı çalırdı. Gölün köpürüb dalgalanan səthi günəş şüaları altında daha parıldamırıdı.

Bu mənzərə əsgərləri çox tez darıxdırdı; onlar bir-bir çəkilib getdilər. Göyərtədə yalnız matroslar, serjant, Kap, ləpirçi, kvartirmeyster və Mabel qaldı. Mabelin üzündə qəmginlik hiss edilirdi, çünkü

o, gəmidəki vəziyyətdən xəbərdar idi və Casperin hüququnun qaytarılması haqqındaki xahişi nəticə verməmişdi.

Ləpirçi də bütün gecə bu barədə fikirləşmişdi və nəhayət, qət etmişdi ki, gənc dənizçinin (yəni Casperin) heç bir təqsiri yoxdur; o öz dostu barəsində çox xahiş etmişdisə də, lakin onun xahişi rədd edilmişdi.

Bir neçə saat keçdi. Külək getdikcə güclənirdi, dalğalar getdikcə yüksəyə qalxırdı. Nəhayət, gəminin bərk yırtalanması Mabeli və kvarṭirmeysteri göyərtədən getməyə məcbur etdi. Kap gəmini tez-tez döndərirdi, az sonra məlum oldu ki, külək “Qaçağan”ı gölün ən açıq və ən dərin yerinə aparmışdır. Dalğalar qaynaşib coşur və özlərini gəmiyə çox qüvvətlə çırırdı, yalnız çox davamlı olan bu gəmi dalğaların şiddətli təzyiqinə bu qədər uzun vaxt tab gətirə bilərdi. Lakin bu vəziyyət Kapı əsla narahat etmirdi. Əksinə, şeypur səsini eşidərkən qulaqlarını şəkleyən tazi kimi və ya boru səsini eşidərkən ayaqlarını yerə döyən döyüş atı kimi çox həvəsə gəlməşdi və var gücünü toplamışdı. Kap daha lovğalanmındı, o daha başqasını təngə gətirən və başqasına öyünd-nəsihət verən, hər kiçik bir şeyin üstündə höcətləşən və ən xırda şeylərə böyük əhəmiyyət verən bir tənqidçiye oxşamırdı, – o, yenə əvvəlki kimi cürətli və təcrübəli bir dənizçi idi. Az sonra matroslar Kapın bacarıqlı olduğunu yəqin edib ona hörmət etməyə başladılar. Doğrudur, gəminin əvvəlki komandirinin və losmanın səbəbsiz olaraq vəzifədən kənar edilməsi matrosları təccübəldirirdi, bununla belə, onlar yeni kapitanın əmrlərini dürüst və danışqsız yerinə yetirirdilər.

Günortağı Kap təbiətin qəzəblənən kor qüvvələrinə qarşı hələ mübarizə aparmalı olduğunu fikirləşərkən fərəhindən əllərini ovuş-dura-ovuşdura serjanta yanaşdı və dedi:

– Düzünü demək lazımdır ki, qardaşım Dunqam, bu şirin su gölməcəsi o qədər də pis deyildir! Bu külək çoxdan hamiya məlum olan firtinaları yadına salır. Bunu mən sevirəm, serjant, bunu mən sevirəm və sizin gölünüz, heç olmasa, iyirmi dörd saat bu vəziyyətdə qalsala, ona mənim hörmətim artar.

Növbətçi matros:

– Torpaq! – deyə səsləndi.

Kap tez onun yanına getdi və doğrudan da, gəmidən yarı mil uzaqda, onun lap qarşısında olan torpağı dumanlı və yağışlı havada görə bildi. Qoca dənizçi istəyirdi ki, “fordevind tərəfdən döndərməli



və açıq dənizə yönəlməli!" – deyə əmr versin, lakin serjant ona mane olaraq dedi:

– Bir az yaxına getmək lazımdır, onda biz o yeri tanıya bilərik. Çoxumuz gölün bu hissəsindəki Amerika sahilinə bələdik, buna görə də yaxşı olardı ki, bu dəqiqə harada olduğumuzu öyrənək.

– Haqlı sözdür, tamamilə haqlı sözdür! Nə qədər ki mümkündür, səmtimizi dəyişdirmədən yolumuza davam edəcəyik... Külək istiqamətində görünən nədir o? Alçaqca bir buruna oxşayır.

Öz təcrübəli gözlərilə qala istehkamlarını hamidan qabaq görən serjant:

– Yupiterə and içirəm ki, o qarnizondur! – dedi.

Serjant səhv etməmişdi. O tərəfdə görünən, doğrudan da, qala idi. Ancaq ara vermədən yağan xırda yağış qalani aydın görməyə qoymurdu, elə bil ki, o, səhər dumanına bürünmüdü, ya da ala-qaranlığa qərq olmuşdu.

Alçaq yaşıl təpələrdən, indi yağış yağdığını görə daha da qaralan tünd rəngli çəpərlərdən, iki-üç evin damından, tək nazik bayraq ağacından və havada donub qalmış bayrağın özündən başqa orada heç bir həyat əlaməti görünmürdü. Hətta keşikçi başını öz budkasına çəkmişdi; buna görə də əvvəlcə elə zənn etmək olardı ki, "Qaçağan"ın oraya yaxınlaşmasını o tərəfdən, sanki, heç kəs görmür. Lakin sərhəd qarnizonu həmişəki kimi sayıq idi. Oradan kim isə "Qaçağan"ı görmüşdü, çünki az sonra təpədə bir neçə adam göründü və bütün sahildə adamlar vurnuxmağa başladılar.

Serjant:

– Onlar bizi görürlər, – dedi, – özləri də elə xəyal edirlər ki, biz tufana görə qayitmışıq və çətin vəziyyətə düşmüşük. Budur, mayor Dunkanın özü də oradadır! O, şimal-şərq bürcündə dayanmışdır: onu duruşundan və başına toplaşan zabitlərdən tanıyıram.

– Nə olar ki, serjant, qoy onlar bizi bir az elə salsınlar, təki biz çaya girib lövbər salaq. Necə bilirsən! Düz demirəmmi? Çayda lövbər salsaq, bu mister Şirin Suyu sahilə çıxarıraq və gəmini şübhəli adamlardan təmizləyərik.

– Düz deyirsən, əlbəttə, bu yaxşı olardı, ancaq mən yaxşı dənizçi olmasam da bilirəm ki, bu, mümkün deyildir. Bu göldə heç bir gəmi belə bir firtinada külək döyən tərəfə dönə bilməz; belə havada lövbər salmaq da mümkün olmaz.

– Düzdür, serjant, başa düşürəm, quruda yaşayan sizin kimi adamlar torpağı görərkən çox sevinirlər, lakin biz bu torpağı tərk etməliyik. Mən isə tufan zamanı, torpağı çox geridə buraxmış olduğumu yəqin edərkən çox sevinirəm.

“Qaçağan” sahilə o qədər yaxın idi ki, açıqlığa yenidən çıxməq üçün gəmini başqa qalsa döndərmək lazım idi. Qafeli yiğisidirdilər, sükanı sağa döndərdilər və suda oynayan ördək kimi yüngül gəmi bir az yana əyildikdən sonra sükanın verdiyi səmtə yönəldi, sürətini artırıb dalğaları aşa-aşa getməyə başladı. Gəminin yuxarı göyərtəsindən sahili hələ xeyli müddət görmək mümkün oldu, ancaq qala və sahildə toplaşmış əsgərlər az sonra gözdən itdilər.

Gəmini külək səmtində saxlamaq və ağır yol ilə şimal sahilinə doğru getməyə məcbur etmək üçün müxtəlif manevrlər işlətmək lazım gəldi.

Daha bir neçə saat keçdi və bu müddətdə heç bir dəyişiklik olmadı. Külək o qədər güclənmişdi ki, nəhayət, pedant Kap bunun “əsl tufan” olduğunu etiraf etdi. “Qaçağan” qaranlıqda şimal sahilinə toxunmamaq üçün axşama yaxın qalsı dəyişdirdi. Gecə yarısı Kap elə zənn etdi ki, gəmi gölün ortasında, hər iki sahildən eyni dərəcədə uzaqqadır. Bu müddətdə qoca dənizçi şirin suyu bəyənmişdi, halbuki hələ bir gün əvvəl bu suyu dəniz suyu ilə heç müqayisə etmək istəmir və ona lağ edirdi.

Gecə külək daha da şiddətləndi. Kap tufanla mübarizədə aciz olduğunu boynuna almağa məcbur oldu. Çox iri su dalğaları xırda-ca gəminin göyərtəsinə hücum edib töküür və sanki, onu basıb əzmək istəyirdi. Matroslar deyirdilər ki, onlar heç vaxt belə tufana düşməmişlər. Onlar, doğrudan da, haqlı idilər, çünki Casper bütün bunlara və körfəzlərə yaxşı bələd olduğuna görə hələ tufanın başlanmasından çox qabaq gəmini təhlükəsiz bir yerə aparıb orada lövbər salardı. Lakin Kap hələ də aşağıda saxlanan gənc komandirlə məsləhətləşmək istəmirdi və açıq okean qaydalarını burada da tətbiq etmək istəyirdi.

Yelkənlərin, demək olar ki, hamısı yiğilmiş olsa da, yüngül gəmi “Qaçağan” adlanmağa layiq olduğunu sübut edirdi. Bu gəmi tufan zamanı qaynayıb coşan gölə düşməkdən, sanki, qorxduqları üçün qışqır-qışqır havada dolanan qağayırlarla yarışa-yarışa səkkiz saat ərzində irəliləmişdi. İndi səhər açılmuşdı, lakin heç bir dəyişiklik



olmamışdı. Ülfüq yağmurlu səma ilə və coşub qabarən su ilə hüdudlanan dar bir dairə kimi görünürdü.

Bütün bu müddətdə gəminin şəxsi heyəti və sərnişinləri özlərin-dən asılı olmayaraq heç bir iş görə bilməmişdilər. Casper ilə losman hələ də aşağıda idilər. Su bir qədər sakitləşdikdə Casperlə losman-dan başqa hamı göyərtəyə qalxdı. Səhər yeməyinə toplaşan adam-ların heç biri ağızını açıb danışmındı. Hamı bir-birinin üzünə baxır və təbiətin kor qüvvələri ilə bu mübarizənin necə qurtaracağını, sanki, soruşub bilmək istəyirdi. Lakin Kap yenə də qətiyyətini itirmirdi, onun üzündə əsla narahatlıq əlaməti görünmür, addımlarında da inam hiss edilirdi. Onun bütün görkəmi özünə arxayın olduğunu bürü-zə verirdi, tufan gücləndikcə Kapın xatircəmliyi də artırdı, sanki, bu tufan Kapın məharətini və mərdliyini mübarizə meydanına çağırırdı. Kap göyərtənin burun hissəsindəki talvarda dayanaraq əllərini qoy-nuna qoymuş və dənizçilərin adəti üzrə bədənini yırğalandırırdı, onun nəzərləri gəmiyə toxunub dağilan və yenidən ona hücum çəkən iri dalğalara zillənmişdi. Belə bir ağır dəqiqədə matroslardan biri qəflətən qışkırdı:

– Hey, yelkən görünür.

Səhra kimi bomboş olan Ontario gölündə gəmiyə rast gəlmək əsla gözlənilməyən bir hadisə idi. İndi “Qaçağan”ı meşədə təkbaşına gəzib dolanan yolcu ilə müqayisə etmək olardı, “Qaçağan”ın belə bir şəraitdə başqa gəmi ilə rastlaşması meşənin qalın yerində iki ovçu-nun bir-birinə rast gəlməsinə oxşayırırdı. Qarşıda baş verən hadisəyə təkcə Kap soyuqqanlıqla baxırdı, lakin bu qəribə mənzərəni görər-kən hətta onun da dəmir qədər möhkəm əsəbləri tab gətirmədi.

Yad gəmi “Qaçağan”dan ən çoxu iki kabeltov aralı idı. Həmin gəmi “Qaçağan”ın külək vurmayan tərəfində idi və elə bir səmtlə gəlirdi ki, “Qaçağan” mütləq ondan bir neçə yard aralı keçməli idi. O, düz yelkənləri olan bir gəmi idi. Hətta ən təcrübəli adam onun nə avadanlığında, nə də korpusunda qüsür tapa bilərdi. Onun yalnız möhkəm ilməklənmiş qrot-marsel, fokstaksel və bizan yelkənləri açılmışdı. Elə güclü külək əsirdi ki, gəmi gah yana əyilir, gah da külək əsməyən tərəfdən təzyiq edən dalğaların təsirindən yenidən düzəldirdi, onun heç yeri zədələnməmişdi. Yəqin ki, saatda dörd dəniz mili qədər olan yolgetmə sürətinə görə demək olardı ki, bu gəmi çox asanlıqla üzür.

Kutter külək sürətilə həmin gəmiyə tərəf baş alıb getdiyi vaxt Kap:

– Bu, dostum, deyəsən, öz yolunu yaxşı tanırı, – dedi. – O, nədən-sə cənuba tərəf çox cürətlə gedir, görünür orada lövbər salmağa duracaq və ya liman tapmaq ümidindədir. Ağlı başında olan adam bu səmtlə haraya gedib çıxacağını bilmədiyi halda, bu cür yol getməzdi.

Kapın həmin sözləri deyərkən müraciət etdiyi matros dilləndi:

– Biz çox qorxulu yol ilə gedirik, kapitan. Bu gördüyüümüz fransızların “Monkalm” adlı kral gəmisidir. O, Niaqaraya tərəf gedir, orada fransız qarnizonu və limanı var. Onunla görüşümüz heç də yaxşı əlamət deyildir.

– Əgər belədirse, onda gəminin işi bitibdir! Hərəkətindən görünür ki, fransız gəmisidir! İngilis bayrağını görən kimi dərhal qaçıb gizlənməyə çalışır.

Matros kədərli halda başını bulayaraq:

– Əgər biz də belə edə bilsəydik, yaxşı olardı, – dedi. – İndi biz gölün o başındakı buxtaya gedirik və heç ağlım kəsmir ki, oradan xilas olub qayıda bilək.

– Bəsdir, dostum, bəsdir! Biz indi açıqlıqdayıq, özümüz də saz ingilis gəmisindəyik. Küləyin əsməsindən qorxub qalada gizlənmərik. Ey, sükanı saxla!

Bu xəbərdarlıq ona görə edildi ki, labüd təhlükə yaxınlaşmaqdı idi. “Qaçağan” birbaş fransız gəmisinin üstünə gedirdi. Hər iki gəmi bir-birindən ən çoxu yüz yard aralı idi. Bu gəmilərin bir-birindən sağ-salamat aralana biləcəyinə bir anda şübhə əmələ gəldi.

– Sükanı sola! – deyə Kap qışqırdı. – Sükanı sola və arxa tərəfdən keç!

Fransız gəmisinin şəxsi heyəti külək əsən tərəfdən göyərtəyə toplaşmışdı və “Qaçağan”ı, sanki, öz yolundan dönəməyə məcbur etmək üçün bir neçə muşketin lüləsi ona tərəf yönəldilmişdi. Lakin göl elə bir təlatümə gəlmüşdi ki, bütün hərbi hazırlıq tədbirləri əbəs idi. İki-üç topun lüləsindən su töküldü, buna görə də, heç kəs belə bir tufanlı havada toplardan atəş açmaq fikrində deyildi. Gəminin qara gövdəsi suyun içindən çıxarkən parıldayıv və sanki, qəzəblənirdi. Külək viyldaya-viyldaya gəmi iplərinə toxunaraq onlardan min cür səs çıxarırdı. Belə bir gurultuda “Monkalm” gəmisindən gələn bərk qışqırıq səslərini eşitmək mümkün deyildi.



Kap donquldana-donquldana:

– Səsiniz tutulanadək bağırın, – dedi. – İndi bir-birinin qulağına piçıldayıb gizlin söz demək vaxtı deyildir. Sükanı sola, ser! Sükanı sola!

Sükançı əmrə tabe oldu, qalxan böyük dalğaların birincisi “Qaçağan”ı fransız gəmisinə o qədər yaxınlaşdırıldı ki, hətta qoca dənizçi kutterin buşpiritinin fransız gəmisi iplərinə dolaşacağından qorxaraq geriyə çəkildi. Lakin Kapın güman etdiyi kimi olmadı.

Ovlamaq istədiyi heyvanın üstünə atılmağa hazırlaşan pələng kimi qalxaraq kutter irəliyə getdi və bir dəqiqədən sonra düşmən gəmisinin arxa tərəfində qaldı, az qaldı ki, kutterin ranqoutu fransız gəmisinə toxunsun. “Monkalm”ın komandiri olan gənc fransız şka-futa sıçrayıb qalxdı, nəcib bir nəzakətlə şlyapasını çıxartdı və yanından keçən kutteri təbəssümlə salamladı.

Bu nəzakətə cavab olaraq Kap yumruğu ilə fransız gəmisinin komandirini hədələdi və öz-özünə donquldandı:

– Bu sənin xoşbəxtliyindir ki, mənim gəmimdə toplar yoxdur! Yoxsa, sənə yaxşıca toy tutardım!.. Serjant, bir ona bax, gör özünü necə çəkir!

Serjant:

– O, çox mülayimdir, qardaşım Kap, – dedi və təzim edib əlini yanına saldı. – O, nəzakətlidir, fransızdan daha nə gözləmək olar? Özünü belə nəzakətli göstərdiyi halda nə fikirdə olduğunu uzaqdan-uzağbaşa düşmək olmaz.

– O, bu göldə boş-boşuna üzmür. Nə işimiz var, əgər bacarırsa, qoy öz limanına üzüb getsin; biz əsl ingilis dənizçiləri olduğumuz üçün bu gölün ağası olaraq qalarıq.

Bu sözlər çox vüqarla səslənirdi, bununla belə, Kap “Monkalm”ın qara korpusuna, getdikcə çətinliklə görünən və nəhayət, dumanda bir xəyal kimi əriyib yox olan fok və kəndirlərinə həsədlə baxırdı. Əgər Kap cürət etsəydi, həmin fransız gəmisinin dalınca gedərdi. Düzünü demək lazımdır ki, dörd tərəfdə görünən bu cansıxıcı sularda ikinci dəhşətli bir gecəni keçirmək Kapı heç də açmırıldı. Lakin öz peşəsilə fəxr etdiyinə görə, öz narahatlığını gizlətməyə müvəffəq olurdu.

Bir neçə saat keçdi. Axşamın düşməsi “Qaçağan” üçün əmələ gələn təhlükəni artırıldı. Lakin tufan bir qədər yavaşmışdı, buna görə də Kap gəmini küləyə yaxın səmt ilə aparmağı qət etdi. Kutter

bütün gecə dreyfdə oldu; o, quruya toxunmamaq üçün gah irəliləyir, gah da başqa qalsa dönürdü. Bütün gecə dalğalar gəmini atıbtutdu. Suyun uğultusu və viyaltısı kəsilmək bilmirdi, hər dəfə yüngül gəmi zəhmli dalğaların qucağına atılkən, hər tərəfdən zərbələr endirən dalğalar onu təhlükə qarşısında qoyurdu. Bir an belə sakitləşmək bilməyən külək gəmini dreyfdə qalmağa məcbur edirdi.

Həmin gecə Kap ağır yuxuya gedərək bir neçə saat yatmışdı. Yenicə doğan günəşin ilk şüaları havanı işıqlandırmağa başladıqda, Kap hiss etdi ki, kim isə əlini onun ciyininə qoydu. Yuxudan oyanıb qalxdıqda yanında Ləpirçinin dayandığını gördü. Tufanın hökm sürdürüyü müddətdə Ləpirçi göyərtəyə yalnız arabir gəlirdi. O, təvazökar adam olduğu üçün başa düşürdü ki, gəminin idarə edilməsi işinə yalnız dənizçilər qarşıya bilərlər. Meşədə olarkən öz yol yoldaşlarından etibarlı olmayı tələb etdiyi kimi, özü də gəmidə onun şəxsi heyətinə tamamilə bel bağlayırdı. İndi isə Ləpirçi Kapa irad tutmaqda özünü haqlı bilirdi. Kap yuxudan oyanıb gözlərini ovuşdurduqda Ləpirçi ona dedi:

— Yuxu şirin şeydir, mister Kap, yuxu şirin şeydir, bunu mən öz təcrübəmdən bilirom, lakin can ondan da şirindir. Ətrafiniza baxıb deyin: belə bir vaxtda gəmi komandirinin yatmağa ixtiyarı varmı?

— Nə olub? Nə olub ki, mister Ləpirçi? — deyə Kap hələ tamamilə yuxudan ayılmamış haldə donquldandı. — Yoxsa, siz də deyin-gən adamlara qoşulmaq istəyirsiniz? Six meşələrin içindən kompassız, məharətlə və ehtiyatla necə keçib getdiyinizə mən sahildə olarkən heyrət edirdim, elə ki biz su ilə getməyə başladıq, alışmadığınız bir şəraitdə başqalarına sizin də etibar etdiyinizi gördükdə sevindim. Etiraf edirəm ki, bizi danlayacağınızı güman etmirdim.

— Əgər məni tanımaq istəyirsinzsə, mister Kap, mən təbiətin mənə nə verdiyini bilirom və əminəm ki, özümə aid olmayan işə qarışmaram. Mən öz canımın hayına qalmamışam, Mabel Dunqam da bizimlə gedir. Mən heç də özümə görə yox, bu qızə görə narahat oluram.

— Bəli, bəli, başa düşürəm! Mənim ləyaqətli dostum, o, yaxşı qızdır, ancaq özü əsgər qızı və dənizçinin bacısı qızıdır, buna görə də tufandan qorxmamalıdır. Yoxsa, o, bərk qorxmuşdur?

— Yox, canım! Mabel qadın olsa da, ağıllıdır və qorxunu büruzə verməməyi bacarır. Mən ondan bir söz eşitməmişəm, ancaq hər



halda, mənim fikrimcə, Casper Şirin Su öz yerinə qayıtsa, yaxşı olar, mister Kap, işimiz əvvəlki kimi yaxşı gedər. Nə etmək olar, insan təbiəti belədir.

– Yaxşı, yaxşı! Qızlar, həm də familiyası Dunqam olan qız, məhz gərək belə düşünsün. Hər cür əbləh adam qoca dayıdan yaxşı olarmış və qoca dənizçidən çox bilərmiş! Belədir insan təbiəti, mister Ləpirç! İyirmi yaşılı qızçıqazda insan təbiəti görmək mümkün olarsa, mən bütün bu təbiətə görə öz yolumdan bir addım belə sola və ya sağa çıxsam, qoy Allah mənə qənim olsun! – Kap səsini yavaşı-daraq sözünə davam etdi: – Hətta kral həzrətlərinin əlli beşinci piyada polkunun paradında özünü hamiya göstərən qızə görə də yolumdan dönmərəm. Ömrümün qırx ilini dənizdə ona görə keçirməmişəm ki, indi insan təbiətinin nə olduğunu bu şirin su gölməçəsində öyrənməyə gəlim... Bu nə yaman tufan imiş, yatmaq bilmir! Elə külək əsir ki, sanki, Borey¹ öz əli ilə körük bası... – Kap gözünü ovuşduraraq əlavə etdi, – külək əsən səmtdə görünən nədir? Torpaqdır? Necə ki mənim adım Kapdır, bu dediyim də doğrudur. Bu görünən sahildir, özü də sıldırım sahildir.

Ləpirçi cavab vermədi, ancaq başını silkələdi və Kapın üzünü ifadəsinə təlaşla baxdı. Kap yənə dedi:

– Torpaq! Necə ki bizim bu anda “Qaçağan”da olduğumuz bir həqiqətdir, mənim dediyim bu söz də doğrudur. Görünən külək səmtində, bizdən bir mil uzaqdakı sahildir, onun qabağınca gözəl sualtı daşlar silsiləsi uzanır, bütün Lonq-Aylenddə bundan yaxşısını tapmaq çətindir!

– Bu, bizim üçün yaxşıdırımı, ya yox? – deyə Ləpirçi soruşdu.

– Nə qoyub, nə axtarırsınız! Yaxşıdır – pisdir! Burada yaxşı nə var ki? Əgər siz ruhdan sala bilən şeyləri pis hesab edirsinizsə, bilməlisiniz ki, heç bir şey dənizçini ruhdan sala bilməz! Axi mənim dostum, siz özünüz də məşədə olarkən heç vaxt ruhdan düşməmisiniz və heç bir şeydən qorxmamışınız, düz deyilmi?

– Yox, mən bunu deyə bilmərəm. Təhlükə ciddi olduqda mən onu görməyə, onun nədən ibarət olduğunu bilməyə, sonra isə təhlükədən uzaqlaşmağa çalışıram, yoxsa başımın dərisini çoxdan hər hansı bir minqin viqvamında qurumaq üçün asmiş olardılar. Ancaq mən bu göldə ləpirlər axtarıb tapa bilmərəm, ona görə də başqala-

¹ Borey – Qədim yunan əsatirinə görə külək allahı

rının əmirlərinə dəiməz-söyləməz riayət etməliyəm; axı unutmaq olmaz ki, Mabel Dunqam bizimlədir... Budur, bu da onun atası!

Serjant:

– Çətin vəziyyətdəyik, qardaşım Kap, – dedi. – Mən bunu yuxarı göyərtədəki iki matrosdan eșitmışəm. Onlar deyirlər ki, kutter daha yelkənlərini aça bilməz, külək gəmini o qədər sürətlə aparır ki, bir-iki saatdan sonra, yəqin, bizi sahilə atacaqdır. Ümidvaram ki, onlar qorxudan bu fikrə düşmüşlər...

Kap heç bir söz demədi. O, sahilə, sonra başını qaldırıb göyə baxdı və bu zaman onun üzü elə acıqlı və qəzəbli bir ifadə aldı ki, sənki, küləyi döyüşə çağırmaq istəyirdi.

Serjant sözünə davam edərək dedi:

– Qardaşım, yaxşı olmazdım ki, Casperin dalınca adam göndərək və onunla məsləhətləşək? İndi burada fransızlardan ehtiyat etmək yersizdir, indiki şəraitdə isə, bəlkə də, Casper bizi xilas edə bilər.

– Hə, hə, bütün təqsir bu lənətə gəlmış “əlamətlərdədir”. Eybi yoxdur, çağırın onu, qoy gəlsin. Mən hiylə işlədib ona bir neçə sual verərəm və bütün həqiqəti öyrənərəm, özünüz görərsiniz!

Dənizçi hələ sözünü qurtarmamış serjant Casperin dalınca adam göndərdi. Çok keçmədi ki, Casper gəldi. Onun bütün görkəmindən məlum olurdu ki, özünü təhqir olunmuş hesab edir, eyni zamanda da o, özünü çox təmkinli aparırdı. Casper göyərtəyə qədəm basan kimi, gəminin nə vəziyyətdə olduğunu bilmək üçün ətrafına cəld və təlaşlı bir baxışla nəzər saldı və gəminin nə kimi təhlükədə olduğunu dərhal başa düşdü. O, əvvəlcə göyə baxdı, sonra üfüqə göz gəzdirdi və sahil təpəliyini görən kimi işin nə yerdə olduğunu tez başa düşdü.

Kap əllərini çarparayıb matroslar kimi təşəxxüsəl bədənini yırğalada-yırğalada sözə başladı:

– Mister Casper, külək vurmayan tərəfimizdə görünən liman haqqında bir şey öyrənmək üçün siz çəgirtdimişəm. Əminik ki, acığınızı hamının üstünə tökməyəcəksiniz, yoxsa, bizi və xüsusən qadınları suya qərq edərsiniz. Zənn edirəm ki, bizə kömək etmək üçün mərdlik göstərərsiniz. Tufan yatanadək münasib bir yerdə lövber salmaq lazımdır.

– Mabel Dunqamın təhlükəyə düşdüyünü görməkdənsə, ölmə-yə razı olaram! – deyə gənc matros cavab verdi.



Ləpirçi dostcasına əlini Casperin çıynınə vura-vura:

– Mən bunu bilirdim, mən bunu bilirdim! – dedi. – Bu oğlan adamları düz yola çıxaran ən yaxşı kompasın özündən də etibarlıdır! Onun haqqında pis fikirdə olmaq çox günahdır.

Kap mızıldadı:

– Hm! Mən, “xüsusən qadınlar” dedim, guya, onların həyatı, doğrudan da, təhlükədədir. Bunun mətləbə dəxli yoxdur, cavan oğlan. Biz təcrübəli dənizçilər kimi söhbət etsək, bir-birimizi başa düşərik. Yolumuzda külək səmtində gəmimizin yan alması üçün münasib bir körpü olub-olmadığını bilirsınızmı?

– Yox, bilmirəm. Burada, gölün bu yerində geniş bir körfəz var, lakin o, heç kəsə məlum deyildir, həm də bu körfəzə girmək çətindir.

– Bəs o sahil külək səmtindədirmi? Mənə elə gəlir ki, o sahil bizim karımıza gəlməyəcəkdir...

– O sahile hələ insan ayağı dəyməmişdir. Onun bir ucu Niaqaranın ağzınadək, o biri ucu isə Frontenakadək uzanır. Mənə deyirdilər ki, həmin sahildə, şimala və qərbə doğru min mil uzanan böyük bir sahədə meşələrdən və çöllükdən başqa heç bir şey yoxdur.

– Allaha şükür! Deməli, oralarda fransızlar yoxdur. Vəhşilər necə, o aralarda çoxdurmu?

– Haraya getsəniz, hindulara, az da olsa, rast gələrsiniz. Elə ola bilər ki, adam burada bir dəstə hinduya təsadüfən rast gəlsin, elə də ola bilər ki, bu yerlərdə bir neçə ay qalasan, ancaq bir nəfər də hindu görməyəsən.

– Deməli, bu eclaflara rast gəlib-gəlməmək bəxtimizdən asılıdır. Mənə açıq deyin, mister Əlestern: fransızların təqsiri üzündən qanımızı qaraldan bu kiçik əhvalat olmasaydı, indi kutter barəsində nə fikirdə olardınız?

– Mən sizdən cavanam, – deyə Casper cavab verdi, – həm də sizin kimi təcrübəli dənizçi deyiləm, buna görə də, mənə yaraşmaz ki, sizə məsləhət verim.

– Əlbəttə, düz deyirsiniz, bunu hamımız bilirik. Adı şəraitdə, əlbəttə, yaraşmaz, ancaq biz indi adı şəraitdə deyilik. Belə bir şəraitdə hətta öz atanıza məsləhət vermək də yaraşar. Hər necə olursa olsun, siz öz fikrinizi mənə deyə bilərsiniz, sizin fikrinizə şəriq olub-olmayacağımı isə mən özüm qət edərəm.

– Ser, məncə, iki saat belə keçməmiş kutter lövbər salmalıdır.

- Lövbər salacaq? Necə? Burada, göldəmi?
- Yox, ser, burada yox, sahilin yaxınlığında.
- Mister Şirin Su, olmaya siz belə bir tufanlı havada külək vuran sahilin qabağında lövbər salmaq istəyirsiniz.
- Əgər mən öz gəmimi xilas etməli olsaydım, məhz belə edərdim, mister Kap.
- Belə de! Bu şirin suyun öz əməlləri varmış. Mənə baxın, ay cavan oğlan: qırx ildir ki, dənizdə üzürəm, ancaq hələ heç vaxt belə bir şey eşitməmişəm. Belə bir gülünc hərəkətə bais olmaqdansa, bütün lövbərləri, zəncirləri və kanatları dənizə ataram.

Casper:

- Göldə biz ağır vəziyyətə düşəndə həmişə belə edirik, – dedi, – yəqin ki, bizi yaxşı öyrətmiş olsayırlar, bundan daha yaxşı bir tədbir düşünə bilərdik.
- Əlbəttə, düşünə bilərdiniz! Yox, yox, heç kəs məni belə bir günah iş tutmağa vadar edə bilməz. Gəmiçilik sənətini mən bu oğandan qat-qat yaxşı bilirəm. Siz isə, mister Şirin Su, aşağıya enə bilərsiniz.

ON YEDDİNCİ FƏSİL

Əsgər arvadı xəstələnib öz çarpayısında yatırdı. Casper gəminin arxa tərəfindəki kayuta girəndə Mabel orada tək idi. Demək lazımdır ki, gənc kapitanın həbs edilməsi Mabeldə şübhə oyatmışdı. Lakin Casper gəlib onun yanında oturduqda və gəminin fəlakətli vəziyyətdə olduğunu pərişan halda düşünməyə başladıqda qızın bütün şübhələri yox oldu. İndi o, Casperi təhqir olunmuş bir adam hesab edirdi.

Mabel, adətən, insanın ürəyindən keçənləri bürüzə verən bir səmimiyyətlə Casperə müraciət etdi:

– Casper, yoxsa bu əhvalat sizə çox əzab verir? Sizi azacıq taniyan hər bir kəs təqsirkar olmadığınıza şübhə etmir. Ləpirçi deyir ki, öz başı ilə sizə zəmin ola bilər.

Casper bu sözləri eşidərkən gözlərində od parladı. O dedi:

– Deməli, Mabel, atanız kimi siz də məni xain hesab edirsınız, eləmi?



– Mənim atam əsgərdir və onun üzərinə ağır məsuliyyət düşüb. Onun qızı isə sizin bu qızı çox yaxşılıq etmiş bir adam kimi düşünməlidir.

– Mabel, mən adamlarla danışarkən bütün fikrimi və duyğularımı sözlə bildirməyə alışmamışam. Mənim bacım olmamışdır; anam öləndə mən hələ uşaq idim. Doğrusu, mən bilmirəm, qadınla necə danışmaq və ona nə demək lazımdır...

Mabel Casperin nə demək istədiyini və ürəyini açmaq üçün hansı sözlərə möhtac olduğunu bilmək üçün dünyada nə istəsəy-dilər verərdi. O, Casperin yenidən danışmağa başlamasını gözləyir və buna görə də dinmirdi. Nəhayət, Casper sözünə davam etdi:

– Mabel, mən demək istəyirəm ki, sizin kimilərin oturuşuna-duruşuna bələdliyim yoxdur və belə adamların rəylərini eşitməyə də alışmamışam, mənim bir çox sözlərimi siz öz düşünmək qabiliyyətinizlə tamamlamalısınız.

Mabelin düşünmək qabiliyyəti pis deyildi, lakin elə hissələr vardır ki, qadın əvvəlcə bunların haqqında deyilənləri dinləmək, sonra isə ölçüb-biçmək istəyər. Mabel güman edirdi ki, Casperin hissələri də məhz belədir. Buna görə də qadınlara xas olan zirəkliliklə və soyuq-qanlılıqla söhbəti başqa səmtə yönəltdi. O, Casperə etibar etdiyini göstərməyə çalışaraq dedi:

– Casper, əgər siz mənim bircə sualıma cavab versəniz, qane olaram: sizə qarşı əmələ gəlmış şübhə sizi çox narahat edir, ancaq sizdən nahaq yerə şübhələnirlər, doğrudurmu?

Casper hətta bundan da qüvvətli şübhələri puç edə bilən bir səmimiyyətlə və mərdliklə Mabelin iri mavi gözlərinə baxaraq:

– Nahaq yerə şübhələnirlər, Mabel, – deyə cavab verdi. – Məndən şübhələnmək yersizdir.

– Mən də bilirdim ki, sizin təqsiriniz yoxdur! Buna mən and içərdim! – deyə qız sevinclə cavab verdi. – Mənim atam da ağıllı iş görən adamdır... Ancaq siz narahat olmayın, Casper!

– İndi narahat olmağa o qədər başqa səbəblər vardır ki, sizinkilərin məndən şübhələndiklərini yaddan çıxarmağa başlamışam.

– Bu, nə sözdür, Casper!

– Heç də siz qorxutmaq fikrində deyiləm, Mabel, mənim istədiyim ancaq budur ki, sizin dayınız “Qaçağan”ı indi haraya aparmaq məsələsi haqqında öz fikrini dəyişdirsin, ancaq dayınız yaşça mən-

dən çox böykdür və daha təcrübəlidir, buna görə də, onun mən-dən daha çox özüne inanmağa, bəlkə də, haqqı vardır.

— Məgər siz gəminin təhlükəli vəziyyətdə olduğunu zənn edir-siniz? — deyə Mabel cəld soruşdu.

— Bəli! Bəlkə, qoca dənizçi gəmini xilas etmək üçün xüsusi bir çarə tapa bilər.

— Hami bilir ki, siz “Qaçağan”ı idarə etməkdə mahirsiniz. Siz gölə bələdsiniz, kutterə bələdsiniz. Gəmini indiki vəziyyətdən hansı yol ilə qurtarmaq lazımlı olduğunu siz hamidən yaxşı bilirsınız.

— Mabel, mən ancaq sizdən nigaranaq və bəlkə də, buna görə, indi özündə qorxaqlıq hiss edirəm. Açıq deməliyəm ki, gəmi iki-üç saatdan sonra hökmən təhlükəli vəziyyətə düşəcəkdir, gəmini bu təhlükədən xilas etmək üçün mən ancaq bircə yol bilirəm... Lakin sizin dayınız bu yol ilə getməyə razi olmadı. Kim bilir, bəlkə də, mən nadan olduğuma görə belə güman edirəm. Sizin dayınız deyir ki, Ontario vur-tut şirin su gölməçəsidir.

— Gölün suyunun şirin və ya duzlu olmasının, əlbəttə, əhəmiyyəti yoxdur. Mənim atamı düşünün, Casper! Özünüüzü düşünün, gəmidə olan başqa adamları düşünün və unutmayın ki, onların həyatı onları xilas etmək üçün vaxtında deyəcəyiniz sözdən asılıdır!

— Mən sizin fikrinizi çəkirəm, Mabel, bu isə mənim üçün qalan şeylərdən son dərəcə mühümdür! — deyə Casper qətiyyətlə cavab verdi. Onun alovlu baxışı isə bu sözləri ürəkdən dediyini çox yaxşı sübut edirdi.

Mabelin ürəyi bərk döyünməyə başladı. Onun qızaran üzündə minnətdarlıq və sevinc nuru parladi. Lakin çox böyük təhlükə göz-lənilədiyinə görə yubanmaq olmazdı.

— Dayımın inadlığı üzündən bu qədər adam bədbəxtliyə düşçər olmamalıdır. Göyərtəyə qalxın, Casper və atama deyin, mənim yanımı gəlsin...

Casper bu tapşırığı yerinə yetirməyə getdi, Mabel isə küləyin viyiltisəna və gəmiyə çirpiñib səpələnən dalğaların gurultusuna qor-xa-qorxa qulaq asıldı, halbuki əvvəllər heç zaman belə qorxu çəkməmişdi. Atasının yolunu gözlədiyi andan keçən iki dəqiqə ona bir saat qədər çox geldi. Atasının Casperlə birlikdə pilləkənlə endiyini gördükdə çətinliklə nəfəsini dərdi. Mabel vəziyyətin qorxulu olduğu haqqında Casperin fikrini dərhal atasına bildirdi və ona yalvarmağa



başladı ki, əgər, doğrudan da, qızını sevirsə və özünü, habelə tabeliyində olan adamları xilas etmək istəyirə, qoy Kapı dilə tutub yola gətirsin və Kap kutterin idarə olunmasını bu gəminin əsl rəisi olan Casperə tapşırsın. Mabel öz fikrini cürətlə bu sözlərlə tamamladı:

– Casper bize sadiqdir! Əgər belə olmasaydı, onda gölün bu əl çatmayan yerində bizi və bizimlə birlikdə özünü məhv etmək istəməzdəmi? Onun sədaqətli olmasına mən öz canımla cavabdehəm.

– Ekspedisiyaya başçılıq edilməsi tapşırılmış adam qorxuya düşən gənc qadından daha ehtiyatlı olmalıdır, – deyə serjant laqeydcə cavab verdi. – Nə üçün Casper bunu təsdiq etməməlidir ki, o, göldə bizimlə birlikdə qərq ola bilər, sahilə çatdıqda isə xilas olmağa və təhlükədən uzaqlaşmağa müvəffəq olar?

– Serjant Dunqam!

– Ata!

Bu iki səs eyni vaxtda eşidildi, lakin onlar ahəngcə bir-birindən fərqlənirdi: Casperin səsində təəccüb, Mabelin səsində isə məzəm-mət hiss edilirdi. Lakin Dunqam öz tabeliyində olan adamları saymamağa alışmış qoca əsgər olduğu üçün qızının və Casperin müraaciətinə əhəmiyyət vermədi və bir dəqiqəliyə fikrə getdikdən sonra sözünü davam etdi (sanki, onun sözünü kəsən olmamışdı):

– Bundan başqa, qardaşım Kap elə adamdır ki, gəmidə olduğu vaxt razı olmaz ki, ona başqası yol göstərsin.

– Ancaq, ata, indi axı elə bir vaxtdır ki, hamımızın həyatı çox böyük təhlükədədir!

– Elə mən də buna görə belə deyirəm. Hava yaxşı olanda gəmini idarə etmək o qədər də böyük hünər deyildir; ancaq iş çətinə düşəndə, bacarıqlı zabit olduğunu, gərək, məhz bu zaman göstərəsən. İnanmiram ki, Çarlz Kap gəminin məhz təhlükədə olmasına görə sükanı tərk etsin. Bundan başqa, Casper Şirin Su, Kap deyir ki, sizin təklifiniz şübhəlidir və işə bələd olmaqdan daha çox xəyanətə oxşayır.

– Qoy belə hesab etsin, bu onun öz işidir, Ancaq mən məsləhət görərdim ki, Kap losmanı çağırıb onun rəyini öyrənsin. Hamiya yaxşı məlumudur ki, dünən axşamdan losmanın üzünü görməmişəm.

– Bu mənim aqlıma batır. Görək axın necə olacaqdır. Dalimca göyərtəyə gəl, gərək hər şey düz və mərd-mərdanə olsun.

Casper tabe oldu.

Mabel bu məsələ ilə o qədər maraqlandı ki, onların dalınca piləkənin lap başınınadək qalxmağı qət etdi, pilləkənin yuxarısını külək vurmurdu və buraya su da sıçramırdı. Mabel təvazökarlıq edərək burada ayaq saxladı, bununla belə, diqqətini toplayıb nəticəni gözləməyə başladı.

Az sonra losman gəldi. O, ətrafa göz gəzdirdikdə üzündən məlum oldu ki, vəziyyət onu qorxuya salmışdır. Doğrudur, təhlükə haqqında şayiələr kayutlara da yayılmışdı, lakin bu dəfə təhlükəni həmişəki kimi şışırtmək əvəzinə, ona o qədər də əhəmiyyət verməmişdilər. Losmana imkan verdilər ki, vəziyyətlə ətraflı tanış olsun, sonra ondan soruşdular ki, hansı tədbirin görülməsini lazımlı bilir. Losman sadəcə olaraq və yubanmadan cavab verdi:

– Kutteri xilas etmək üçün mən bircə yol bilirom ki, o da lövbər salmaqdan ibarətdir.

– Nəcə? Burada, göldəmi lövbər salmalyıq? – deyə Kap təecübələ soruşdu.

– Yox, sahilin yaxınlığında, sualtı daşların birinci cərgəsinin yanında.

İndi Kap daha şübhə etmirdi ki, kutterin kapitanı ilə losmani gəmini sahilə atmaq üçün gizlincə dilbir olmuşlar, yəqin ki, onlar bu yol ilə aradan çıxməq fikrindədirlər.

Serjant losmanla Casperin eyni fikirdə olduğunu söylədikdə Kap ona dedi:

– Qardaşım Dunqam, sənə deyirəm ki, vicdanı olan heç bir dənizçi belə məsləhət verməz. Tufanlı havada külüeyin səmtində sahil yaxınlığında lövbər salmaq ağılsızlıqdır! Belə bir səhvə yol versəm, gəmini sığorta etmiş olanların qarşısında özümü doğrultmağa söz tapa bilməzdəm, sualtı daşların yaxınlığında lövbər salmağa isə yalnız tamamilə ağlıni itirmiş adamlar razı olarlar.

– “Qaçağan”ın sığortaçısı kral həzrətləridir, tabeliyimdə olan adamların salamat qalması üçün isə məsuliyyət mənim üzərimə düşür. Casper ilə losman Ontario gölünün bizi dənə daha yaxşı bələddirlər, mənə elə gəlir ki, onlara etibar etməmək olmaz, çünki onların hər ikisi eyni fikri söyləyir.

Mabel ürəklənib:

– Dayican, – dedi, lakin Casper onun danışmasına işarə ilə mane oldu. Sonra Casper dedi:



— Gəmi ləpədöyənlərə tərəf o qədər sürətlə gedir ki, bu barədə yenidən söhbət açmağın heç bir mənası yoxdur. Yarım saatdan sonra ya oyanlıq olar, ya da buyanlıq, ancaq mən Mister Kapa xəbərdarlıq edirəm ki, gəmi sualtı daşlara rast gəldikdə onun göyərtəsində ən möhkəm qızılı adam belə ayaq üstə dayana bilməyəcəkdir. Buna da şübhəm yoxdur ki, belə halda gəmi sualtı daşların hələ birinci sırası ilə rastlaşarkən birbaşa suyun dibinə gedəcəkdir.

Kap firtinanın verə biləcəyi bütün nəticələr üçün məsuliyyəti Casperin üzərinə yixmaq istəyirmiş kimi çox qəzəbli halda soruşdu:

— Bəs lövbər salmaq buna mane olarmı?

— Hər halda, lövbər salmaq işi korlamaz, — deyə Casper təmkinlə cavab verdi. — Biz gəminin üzünü küleyə əks istiqamətə çevirməklə dreyfin gücünü azaldarıq, biz daşlar arasında dreyfi davam etdirsək də, təhlükə xeyli az olar. Mister Kap, ümidi varam ki, siz lövbər salmağa hazırlıq görmək üçün mənə və losmana icazə verərsiniz. Siz icazə verin hazırlaşaq, elə ki hər şey hazır oldu, onda öz işinizdir, lövbər salmaya da bilerik! Bunun ki heç bir zərəri olmaz?

— Əgər istəyirsinzsə, buxtalarınızı açın! Lövbərinizi hazırlayın, buna ürəkdən icazə verirəm. Buna görə vəziyyətimiz heç də ağırlaşmaz... Sənə sözüm var, serjant!

Kap Dunqamı kənara aparıb əsl vəziyyət haqqında ona açıqca və özünə xas olan bir mehribanlıqla məlumat verdi.

— Bizim zavallı Mabelin halına yanırıam, — deyə Kap sözə başladı, onun səsi bir az titrədi və özü də bərkdən burnunu sildi. — Serjant, biz ikimiz qoca adamlıq, ölməyə olmasa da, ölümlə qarşılaşmağa alışmışıq. Peşəmiz belədir, qardaşım Dunqam! Ancaq Mabelə yazıığım gəlir! O, yaxşı qızdır, mehribandır, ümid edirdim ki, onun öz həyatını necə qurduğunu və oğul-uşaq anası olduğunu görəcəyəm... İndi belə məsələlərdən danışmağın nə mənası var! Səfər zamanı mümkün olan hər şeyə — yaxşıya da, yamana da dözmək lazımlıq gəlir, bu lənətə gəlmış şirin su gölməçəsində belə bir bəd-bəxtliyə düşcar olmağa qoca dənizçinin təəssüf etməsini ona irad tutmaq olmaz!

Serjant Dunqam qorxaq adam deyildi. O:

— Deməli, sən elə zənn edirsən ki, gəminin məhv olması labüddür, eləmi? — deyə Kapdan soruşdu, serjant bu sözləri qətiyyətlə dedi, lakin onun böyük həyəcan keçirdiyini başa düşmək çətin deyildi.

– İyirmi dəqiqədən sonra külək gəmini ləpədöyənlərə aparıb çatdıracaqdır... Küləyin güc gəldiyi bu qaynar qazanda bizlərdən hətta ən davamlısının nicat tapa biləcəyinə ümid olub-olmadığını sən özün görərsən, serjant.

Doğrudan da, vəziyyət elə idi ki, xilas olmağa ümid az idi. “Qaçağan” sahildən cəmi bir mil aralı idi, külək onu birbaşa elə bir qüvvətlə irəli aparırdı ki, bir neçə yelkəni də qaldırmağın heç bir mənəsi yox idi. Lakin sahildən uzaqlaşmaq üçün gərək yelkənlər qaldırılıydi. Alt yelkənlərin bərkidilməyən bir neçəsi gəminin burun tərəfdən küləyə yaxın olmasına kömək edir və bununla da, dalğaların gəminini vurmasına mane olurdu, lakin bu yelkənlər elə titrəyir və çırpınırdı ki, onların möhkəm düyünləri, sanki, bax, bu dəqiqə qırılacaqdı. Şiddətli yağış kəsmişdi, lakin gölün havası dumana oxşayan su zərərləri ilə dolu idi, buludsuz səmada isə günəş vüqarla parlayırdı. Casper bu dəyişikliyi gördükdə dedi ki, tufan bir azdan sonra yatacaqdır. Bununla belə, gəmidəkilərin müqəddərəti bir-iki saatdan sonra həll edilməli idi. Gəmi ilə sahil arasında olan sahənin görünüşü hələ də dəhşətli idi. Sualtı daşlar silsiləsi təqribən yarım mil uzanırdı; onların arasında su köpüklənin ağararaq qaynayırdı. Havaya o qədər su sıçramışdı ki, daşların o tərəfindəki torpaq sahəsini çətinliklə seçmək olurdu. O yerin yalnız ucsuz-bucaqsız meşədən ibarət yaşlı örtüyü olduğunu seçmək mümkün idi.

Serjantla Kap qəzəblənin coşan gölə səssiz-səmirsiz tamaşa edir, Casper isə öz tabeliyində olan adamlarla yuxarı göyərtədə yorulmaq bilmədən işləyirdi. Casperin əvvəlki hüququ qaytarıldıqda o, dərhal bir neçə əsgəri yanına çağırırdı və çoxdan bəri təxirə salınan manevrə təcili surətdə hazırlanmağa başladı. Lövbər suya salınmağa tamamilə hazır idi, bu vaxt Casper bir dəqiqəliyə əlini işdən çəkərək ətrafına göz gəzdirdi. Casperin işə başladığı vaxtdan bəri vəziyyət heç də yaxşılaşmamışdı, gəmi yavaş-yavaş dreyf hərəkətini davam etdirirdi, getdikcə daha aydın olurdu ki, gəmi küləyə tərəf bir qarış belə irəliləyə bilmir.

Casper gölə bir də çox diqqətlə nəzər saldıqdan sonra tez yeni əmr verdi. Aydın idi ki, Casper vaxtin bir dəqiqəsini belə əbəs keçirmək istəmirdi. Göyərtədə iki lövbər var idi. Onları hər bir dəqiqə suya atmaq olardı. Lövbərlərin suya salınmağa hazırlığı dəqiqələrdə Casper çox təlaşla vurnuxur və qayğını bir an belə unutmurdu; indi



isə o, zahirən sakit görünürdü, halbuki qaşları hələ də çatılmışdı. "Qaçağan"ın burnu hər dəfə aşağı enərkən dalğalar yuxarı göyərtəni qamçılıyırdı. Casper oradan enib gəminin bir qədər quru olan yerinə getdi. Orada Ləpirçini tapdı. Ləpirçi Mabelin və kvartirmeysterin yanında dayanmışdı. Sərnişinlərin çoxu aşağıda idi. Ləpirçi:

— Casper, — dedi, — səhərdən əlimi ağdan-qaraya vurmamışam, çünkü sən özün yaxşı bilirsən ki, mənim bacarığım bu kutterdə kara gəlməz, lakin serjantın qızı sağ-salamat sahilə çıxsa, meşələrə bələdiyim qızı salamat qarnizonə aparıb çatdırmağa kömək edər.

— Axi qarnizon çox uzaqdadır, Ləpirçi! — deyə Mabel cavab verdi. — Qorxuram ki, heç birimiz qalanı daha heç zaman görməyək.

— Doğrudan da, bu, təhlükəli və çətin yoldur, Mabel. Lakin bu yerlərdən daha təhlükəli və daha uzun yol ilə keçib getmiş qadınlar da olmuşdur... Mənə bax, Casper, sən və ya mən, ya da hər ikimiz bu qayığı suya salmalyıq: Mabeli xilas etmək üçün bircə imkan qalıb ki, o da onu bu qayığa mindirib ləpədöyənlərdən keçirməkdir.

Casper dərdli-dərdli gülümşəyərək:

— Mabeli xilas etmək üçün hər şeyə hazırlam! — deyə cavab verdi. — Ancaq, Ləpirçi, belə tufanlı havada qayığı ləpədöyənlərdən keçirməyə insan qolları qadir deyildir. Bununla belə, mən hələ ümidiyi lövbərdən kəsməmişəm; bir dəfə biz bu yol ilə "Qaçağan"ı belə bir fəlakətdən xilas edə bilmışık.

Serjant söhbətə qarışdı:

— Casper, əgər lövbər salmaq lazımdırsa, nə üçün onu indi salmırıq? İndi itirdiyimiz hər fut yol lövbər salıb dreyfə keçdiyimiz zaman, yəqin ki, bizə fayda verə bilərdi.

Casper serjanta yaxınlaşıb onun əlini bərk-bərk sıxdı, bununla da, qarşısalarınmaz qüvvətli hissini bürüzə verdi. O, vüqarla dedi:

— Serjant Dunqam, bu işdə mənə qarşı rəhmətsizlik etmiş olsanız da, özünüz yaxşı adamsınız! Qızınızı sevirsinizmi?

— Buna heç bir şübhə ola bilməz, Şirin Su! — deyə serjant boğazı qəhərlənə-qəhərlənə cavab verdi.

— Xilas olmaq üçün yegana imkandan qızınızın istifadə etməsinə və bizim hamımızın istifadə etməsinə kömək etmək istəyirsinizmi?

— Mən nə etməliyəm? Deyin görüm, mən nə etməliyəm? İndiyədək yaxşı hesab etdiyim yolla getmişəm... İndi siz deyin: mən nə etməliyəm?

— Məni, çox demirəm, beşcə dəqiqə mister Kapdan müdafiə edin, onda “Qaçağan”ı xilas etmək üçün insanın əlindən nə gəlirsə, edi-ləcəkdir.

Serjant fikrə getdi, çünkü intizama alışdığını görə əvvəlki əmri ləğv etməyə cürət etmirdi. Özünü hərdəmxəyal adamlar kimi aparmağı da sevmirdi, bundan əlavə, serjant öz qaynının gəmiçiliyi bilməsinə dərindən inanır, buna görə də ona hörmət edirdi. Serjant hələ fikirləşən zaman Kap sükançıdan ayrılib onlara yaxınlaşdı. O, Casperə müraciət etdi:

— Mister Şirin Su, gəlmışəm sizdən soruşam: bu sahildə elə bir yer bilirsiniz ki, oraya gəmini asanlıqla atmaq mümkün olsun? İndi elə bir vaxt gəlib çatmışdır ki, bizim bundan başqa çarəmiz qalmır.

Kapın bu anda tərəddüd etməsi Casperin qələbəsini təmin etdi. Bu gənc serjantın üzünə baxarkən, onun razılıq əlaməti olaraq başını tərpətdiyini gördü.

Casper Kapa dedi:

— Mən sükandan yapışaram, külək səmtində hər hansı bir körfəzin olub-olmadığını yoxlaram.

Kap məsuliyyətin bütün ağırlığını hiss etdiyinə görə boğazını arıtmak üçün öskürə-öskürə:

— Gedin, gedin, — dedi. — Nə istəyirsiniz, edin, Şirin Su, çünkü sizə açıq deməliyəm ki, mən bayaq dediyimdən yaxşı bir tədbir fikirləşib tapa bilmərəm. Sahilə çıxmaq, ya da suyun dibinə getmək lazımdır.

Elə Casper də Kapın bu razılığını gözləyirdi. O, cəld gedib sükan-dan yapışdı. Losmana qabaqcadan lazımı göstərişlər verilmişdi. Losman öz gənc rəisinin işarəsilə dərhal sonuncu yelkəni yiğdi. Casper o dəqiqə sükanı döndərdi, stakselin¹ ipi buraxıldı və yüngül kutter öz sahibinin gücünü hiss edirmiş kimi yana əyilib dalğaları yara-yara getdi. Bu təhlükəli dəqiqə salamatlıqla qurtardı, bir dəqiqədən sonra yüngül gəmi birbaş sualtı daşların üstünə getməyə başladı, indi elə zənn etmək olardı ki, gəmi bu dəqiqə daşlara toxunub mütləq parçalanacaqdı. Casper öz istədiyinə cəmi beş-altı dəqiqə ərzində nail oldu. O, yenidən sükanı döndərdi və dalğaların

¹ Staksel – dor ağacının qabaq tərəfində gəminin burnuna doğru qaldırılan üçbucaq yelkən



şiddətli həmləsinə baxmayaraq, "Qaçağan"ın burnunu çox məhərətlə küləyə tərəf çevirdi. Bu zaman gəmi sakit gölün səthində dönen ördək kimi vüqarla səmtini dəyişdi. Casperin əmrlə yuxarı göyərtədə hər şey hərəkətə gətirildi və gəminin hər yanından suya lövbər salındı. Gəminin dreyf vəziyyətində nə qədər sürətlə getdiyini hətta Mabel də görə bildi, çünki hər iki kanat burula-burula hərəkət edirdi. Casper suya iki lövbər saldı və kanatı lap ucuna yaxın yerdən bərkətdi. Belə bir yüngül gəmini lazımi istiqamətdə saxlamaq çətin deyildi. Casperin sükandan yapışdığını vaxtdan on dəqiqə belə keçməmiş gəmi burnunu küləyə qarşı çevirmişdi. Dəmir ştanqlar kimi möhkəm olan iki kanat gəmidən düz istiqamətdə uzanırdı. Kap Casperin hiyləsini duyduqda ona acıqlı-acıqlı dedi:

– Bu yaxşı deyildir, mister Casper! Bu yaxşı deyil, ser! Mən sizə əmr edirəm kanatları kəsəsiniz və bir dəqiqə belə yubanmadan gəmini sahilə çıxarasınız!

Lakin heç kəs bu əmri yerinə yetirmək fikrində deyildi, çünki Şirin Su əvvəlki vəzifəsini yerinə yetirməyə başladığı dəqiqədən etibarən gəminin şəxsi heyəti ona tabe idi. Kap, matrosların yerlərindən tərpənmədiklərini gördükdə gəminin çox böyük təhlükədə olduğunu zənn edərək acıqlı-acıqlı Casperin üstünə qışqırıldı:

– Bəs niyə gəmini dediyiniz körfəzə tərəf sürmədiniz? Nə üçün gəmini o buruna tərəf aparırsınız, bilmirsiniz ki, gəmi buruna dəyib tikə-tikə olar və hamımız məhv olarıq?

Casper ona istehza ilə baxaraq cavab verdi:

– Bəs niyə siz kanatları kəsmək və məhz bu yerdən sahilə çıxməq istəyirsiniz?

Kap yuxarı göyərtədə dayanan matrosların üstünə qışqıraraq əmr etdi:

– Bax, bu dəqiqə lot atın!

Casper işarə etdiğdə matroslar dərhal həmin əmri yerinə yetirdilər və göyərtədə olanların hamısı bu tədbirin nə ilə nəticələnəcəyini səbirsizliklə gözləməyə başladı. Qurğuşun parçası hələ suyun dibinə çatmamış onun ipi tarımlandı və iki dəqiqədən sonra məlum oldu ki, gəmi buruna tərəf gedir. Casper üzdən çox fikirli görünürdü. O, yaxşı bilirdi ki, gəmi bir kabeltov uzaqda gah görünən, gah da gözdən itən sualtı daşlar girdabına düşsə, onu heç bir şey xilas edə bilməz.

Kap barmağı ilə gənc komandiri qəzəbli-qəzəbli hədələyərək:

– Xain! – deyə qışqırdı. – Sən buna başınla cavab verəcəksən!..

Serjant, əgər mən bu ekspedisiyanın rəisi olsaydım, bax, bu dəqiqə Casperi orta dordan asardım ki, üzüb qaçmasın.

– Hırsını soyut, qardaşım! Səndən xahiş edirəm, bircə sakit ol! Mənə elə gəlir ki, Casperin tədbiri bizim yaxşılığımızdır, vəziyyət də, yəqin ki, sən düşünən qədər də təhlükəli deyildir.

– Bəs niyə o, gəmini bayaq dediyi körfəzə tərəf aparmadı? Niyə o, bizi buraya, bu burunun külək döyen yerinə gətirib çıxartdı, axı burada sualtı daşlar başqa yerlərdəkindən daha six düzülmüşdür. Elə bil ki, bu adam bizi qəsdən qərq etməyə çalışır.

Casper özünü sakit göstərməyə çalışaraq:

– Mən gəmini bu buruna tərəf yalnız ona görə sürüüb gətirdim ki, sualtı daşlar burada bir-birinə daha six yerləşir, – deyə cavab verdi.

– Yoxsa, qoca dənizçini inandırmaq istəyirsiniz ki, kutter həmin daşların arasında beşcə dəqiqli də olsa, salamat qalacaqdır!

– Yox, ser, mən siz buna inandırmaq istəmirəm! Məncə, gəmi həmin daşların qabaq silsiləsinə toxunsa qərq olar. Əgər gəmi oradan irəliyə keçə bilsə, sahilə onun yalnız qır-qırıntısı atıla bilər. Lakin mən ümidiyəm ki, gəmi salamat qalacaq və sualtı daşlardan sovuşacaqdır.

– Gəmi hər dəqiqli də ancaq öz boyu qədər yol getdiyəm?

– Lövbər öz gücünü hələ ki tamamilə göstərməmişdir, mən isə ümidiyəm ki, lövbər bizi xilas edəcəkdir.

– Bəs sizin ümidiiniz nəyə əsaslanır, yoxsa, xəyal edirsınız ki, gəmini inama, ümidi və məhəbbətə bağlayıb sahilə çıxara biləcəksiniz?

– Yox, ser, mən sualtı cərəyanə bel bağlayıram. Gəmini ona görə bu buruna tərəf yönəldim ki, bu yerdə sualtı cərəyanın xüsusi silə güclü olduğunu bilirdim. Bu yol ilə getsək, ləpədöyənlərdən yan keçib sahilə yaxınlaşa bilərik.

Casper hırslı danışmirdisa da, bu sözləri çox ötkəm dedi. Onun sözləri Kapa böyük təsir bağışladı, Kap heyrətə dalmışdı. Casper:

– Sualtı cərəyan! – deyə təkrar etdi.

Kap:

– Axı indiyədək kim eşitmışdır ki, sualtı cərəyanın köməyi ilə gəmi qəzadan uzaqlaşa bilər! – dedi.



– Bəlkə də, okeanda heç vaxt belə hadisə olmamışdır, ser, lakin göldə bəzən belə olur.

Serjant söhbətə qarışaraq:

– Bu oğlan haqlıdır, – dedi. – Bu işdən mənim o qədər başım çıxmasa da, göl matroslarından bu barədə çox eşitmışəm. Yaxşı olar ki, bu dəfə Casperə bel bağlayaq.

Kap öz-özünə donquldanıb deyinirdi, lakin başqa bir tədbir düşübü təklif edə bilmədiyi üçün güzəştə getməyə məcbur oldu. Dreyf davam edirdi, lakin lövbərləri çəkdikcə, dreyf zəifləməyə başlayırdı.

Lotun ipindən tutan matros, nəhayət, sevinə-sevinə xəbər verdi ki, lövbərlər suyun dibi ilə daha sürünmür və gəmi dayanmışdır. Bu vaxt sualtı daşların qabaq silsiləsi “Qaçağan”dan yüz fut uzaqda idi, halbuki dalğalar daşların üstünü örtən köpüyü qovub apararkən sualtı daşlar daha yaxşı görünürdü.

Casper celd yuxarı göyərtəyə qalxdı, gəmini gözden keçirtdi və sevincindən gülümşəyərək kanatları göstərdi. Kanatlar daha dəmir şanqlara oxşamırıldı, onlar boşalmışdı, aşağıdan əyilmişdi və dalğaların qucağında qalxıb düşən kutterlə birlikdə hərəkət edirdi.

Casper sevinclə:

– Bu, sualtı cərəyandır, – dedi.

Casper göyərtənin boyu uzunu yüyürə-yüyürə gəlib sükanı döndərdi ki, kutter öz lövbərlərində daha yaxşı dayana bilsin.

– Tale bizi məhz bu cərəyana tərəf gətirib çıxarmışdır. İndi bizim üçün daha heç bir təhlükə yoxdur.

Kap donquldandi:

– Bəli, bəli, tale yaxşı dənizçidir, özü də nadanların təhlükədən xilas olmalarına çox zaman kömək edir. Bilmirəm, bu sualtı cərəyandırkı, yoxsa, suüstü cərəyandır, ancaq görürəm ki, külək yavaşınağa başlayır, bizim bəxtimizdən lövbərlər suyun dibinə ilmişdir. Lənətə gəlmış bu şirin suda heç bir qayda çərçivəsinə sığışmayan hadisələr olur!

Xoş keçən dəqiqlərdə adamların mübahisə etməyə, adətən, həvəsi olmur. Onların, demək olar ki, hamısı yəqin etmişdir ki, yalnız Casperin məharəti sayəsində fəlakətdən xilas olmuşlar. Heç kəs Kapın dediklərinə əhəmiyyət vermirdi.

Doğrudur, gəmi hələ təqribən yarım saat qorxulu vəziyyətdə qaldı. Matroslar bu müddətdə suya tez-tez lot salırdılar. Nəhayət,

hamı üçün aydın oldu ki, təhlükə sovuşmuşdur. Adamlar yorulmuşdular, buna görə də, labüd ölümü daha xeyallarına gətirməyərək dərin yuxuya daldılar.

ON SƏKKİZİNCİ FƏSİL

Fırtına qəflətən başlandığı kimi günortaçağı da çox tez yatdı. Çox keçmədi ki, Ontario əvvəlki adı vəziyyətinə düşdü. Dalğalar hələ də özlərini gəmiyə çırpırdılar, lakin qaynayıb coşan köpüklər sualtı daşların üstündən daha aşib keçmirdi, dalğalar isə bir qədər qalxa-raq sakitcə axışib gedirdi. Suyun gəmini yırgalaması və şərqdən, qarşı tərəfdən əsən külək gəminin yola düşməsinə hələ də mane olurdu. Casper “Qaçağan”ı idarə etməyi öz öhdəsinə götürdüyü üçün lövbərləri qaldırmaqla məşğul idi.

Uzun müddətdən bəri gəmidə dustaq kimi qalmaqdan təngə gəlmış Mabel sahilə həsədlə baxındı. O, söhbət zamanı dedi ki, sahilə çıxsa, çox sevinərdi. Bu vaxt onun yanında olan Ləpirçi qızı inandırdı ki, bunu etmək heç də çətin deyildir, çünkü gəmidəki qayıqla ləpədöyənlərdən asanlıqla aşib getmək olar. Mabel çox tərəddüb etmədi. Ləpirçi serjantdan icazə istədi, serjant isə razılıq verdi, bir dəqiqlidən sonra sahilə çıxmaga hazır idilər.

Serjant Dunqam, onun qızı və Ləpirçi enib qayığa mindilər. Mabel əsla qorxmayaraq qayığın ortasında, serjant qayığın burun tərəfində oturdu, Ləpirçi isə qayığın dal tərəfində dayandı, çünkü qayığı idarə etməli idi. Onlar hələ sahilə çatanadək, Mabel belə bir səfərə cürət etməsinə peşman olduğunu bir neçə dəfə söylədi, ancaq Ləpirçi Mabelə ürək-dirək verir və özünü elə sakit, elə xatircəm saxlayırdı ki, hətta qadın da ona baxanda qorxaqlığını büruzə verməyə cəsarət etməzdı.

Qayıqdan düşərkən serjant Mabeli nəvazişlə öpdü, əmin-amanlıqda olduqlarını yalnız burada, torpağa qədəm basıldıqda qət etdi.

Serjant tüfəngini ciyinənə alaraq qızına dedi ki, bir saatlıq meşəyə ova gedəcəkdir. Sonra o əlavə etdi:

— Ləpirçi sənin yanında qalacaqdır və əminəm ki, bu yerlərdə yayılan maraqlı bir əhvalatı, ya da minqlərlə rastlaşarkən başına gəlmiş hadisələrdən birini sənə nağıl edəcəkdir.



Bələdçi gülübü vəd etdi ki, Mabeldən muğayat olacaqdır. Serjant bir neçə dəqiqədən sonra təpəyə qalxaraq meşədə gözdən itdi. Ləpirçi ilə Mabel o biri tərəfə yönəldilər. Onlar qayalı buruna qalxaraq elə bir yerə çatdilar ki, oradan baxarkən ucsuz-bucaqsız gözəl bir mənzərə görünürdü. Mabel yorulduğuna görə qayanın münasib bir yerində oturdu, onun yol yoldaşı isə heç yorulmamışdı, həmişəki kimi yenə özünəməxsus qəşəng bir görkəmlə uzun lüləli tūfənginə söykənərək Mabelin yanında dayanmışdı. Bir neçə dəqiqə ərzində onların heç biri dinmədi. Onların olduqları yer şimal tərəfdə göldən çox yüksəkdə idi. Oradan baxarkən kutter bəzəkli bir oyuncaq kimi görünürdü, sahildə qoyulmuş qayıq isə güclə görünən xirdaca xal kimi qaralırdı.

Mabel:

– İndi biz insan mənzillərindən çox uzaqdayıq, – dedi. – Bura, doğrudan da, sərhəddir.

– Büyük şəhərlərin yaxınlığında da dəniz sahilinin belə mənzərəsi olurmu? – deyə Ləpirçi maraqla soruşdu.

– Ağlım kəsmir.

– Müharibədən az əvvəl mən heyvan dərisi toplamaq üçün bu sahillərin yaxınlığında üzümüşəm. Burada da olmuşam; ancaq lap bu yerin özündə yox, ildirim vurmuş palid ağacının göründüyü yerlərdə düşərgə salardıq.

– Ləpirçi, axı siz belə xırda şeyləri bütün təfsilati ilə necə yadda saxlaya bilirsiniz?

– Bunlar bizim evlərimiz və küçələrimizdir, məbədlərimiz və saraylarımızdır. Mən onları yadda saxlamaya bilərəmmi? Bir gün Büyük İlənlə sözü bir yerə qoyduq ki, altı aydan sonra günortaçağı küknar ağacının altında görüşək, özümüz isə o vaxt həmin ağacdan üç yüz mil uzaqda idik. Əgər o küknarı ildirim yandırmamışsa, həmin ağac, yəqin ki, indi də kəndlərdən əlli mil uzaqdakı meşənin lap ortasındadır. O yer çox gözəldir, çünki orada çoxlu qunduz olur.

– Siz dediyiniz vaxtda, doğrudanmı, həmin yerdə görüşdünüz?

– Məgər günəş çıxbatmış? Mən o yerə galib çatdıqda İlən ağaca söykənib məni gözləyirdi; onun mokasınıları palçıq və lilə batmışdı. Demə, delavar bataqlığa girmiş və oradan özünü güclə qurtarmışdı. Lakin günəş səhərlər şərq dağlarının arasından qalxıb axşamlar qərb dağlarının arxasında batdığı kimi delavar da təyin olunan yerə

düz vaxtında gəlmişdi. Çinqaçqukdan nigaran olmayıñ, o, nə dostu, nə də düşməni heç vaxt aldatmaz. O, hamiya bir gözle baxan adamdır.

– Bəs indi o haradadır? Nə üçün o, bizim aramızda deyil?

– O, minqləri güdür; düzünü bilmək istəyirsinzsə, mən də gərək indi onun yanında olaydım. Nə etmək olar, insan qüsursuz deyildir...

– Mənə elə gəlir ki, sizin heç bir qüsurunuz yoxdur, Ləpirçi. Sizin kimi az qüsurlu adama hələ rast gəlməmişəm.

– Mabel, əger siz qüvvəti, cansağlığını qüsursuzluq hesab edirsinzsə, onda mənim barəmdə haqlısınız. Məncə, təmiz havada olan, ömrünü boş-boşuna keçirməyib bir işlə məşğul olan və təmiz meşə nemətlərilə dolanan adam heç bir vaxt həkimə möhtac olmaz. Ancaq mən də başqaları kimi bir insanam... Bəzi əlamətlərə görə başa düşürəm ki, məndə insan qüsurları olduqca çoxdur.

Bu sözlər Mabeli heyrətə saldı və çox maraqlandırdı. O həvəsə gələrək:

– Ləpirçi, – dedi, – sizin meşə həyatınızda adamı məftun edən cəhətlər vardır. Deyəsən, mən də meşələrin əzəmətli sükutunu sevməyə başlayıram; belə getsə, çox keçməz ki, həmişəlik sərhəd rayonunda qalmalı olaram. Şəhər həyatı məni darıxdır; atam öz ömrünün çox günlərini, yəqin ki, burada keçirəcəkdir; mən isə əminəm ki, atamın yanında qalsam, günüm xoş keçər, özüm də heç vaxt okean sahilinə qayıtməq istəmərəm.

– Meşələrin nələr dediyini eşitmək istəyənlər üçün meşələr heç də səssiz-səmirsiz deyildir. Meşələrdə səhərdən axşamadək çox gəzmışəm, ancaq yoldaşa ehtiyac hiss etməmişəm. Meşələrdə ağıllı və ibrətli danışqlar eşidilir. Ancaq gərək bu danışqları başa düşəsən.

– Mənə elə gəlir ki, Ləpirçi, sizin üçün adamların arasında yox, məhz tənhalıqda xoş keçir, düzdürmü?

– Mən bunu deyə bilmərəm, mən başqa şey demək istəyirdim... Bir vaxt vardı ki, günümü meşədə keçirərkən heç kəsin fikrini çəkmirdim. Ancaq indi başqa hissələrin əsiriyəm... Görünür, təbiətin öz qanunu var. Hami özünə tay axtarır, Mabel, insan da belədir.

– Siz əvvəller evlənmək fikrində olmusunuzmu, istəmirsinizmi ki, dərdinizə şərik olan, sizə hayan olan yaxın bir adəminiz olsun? – deyə Mabel qayğıkeşliklə soruşdu. – Mənə elə gəlir ki, tam xoşbəxt olmağınız üçün bir şey çatışmış ki, o da ailədir; ailəniz olsa, səfərlərinizdən



evə qayıdır rahatlanarsınız. Əgər mən kişi olsaydım, bu meşələrdə gəzməkdən və bu gözəl göldə üzməkdən həzz alardım.

– Sizi başa düşürəm, Mabel, mənim kimi balaca adamların fikrini çəkdiyiniz üçün qoy Allah sizi arzunuza çatdırın! Doğrudur, bizim də fərəhli günlərimiz olur, ancaq biz daha fərəhli ola bilərdik. Bəli, məncə, biz daha xoşbəxt ola bilərdik!..

– Daha xoşbəxtmi? Axi hansı yol ilə, Ləpirçi? Bəs bu təmiz hava, bu sərin, kölgəli meşə, bu gözəl göl, ləkəsiz vicdan, bütün zəruri ehtiyacları rəf etməyin mümkün olması – bəs bütün bunlar insanın xoşbəxt olması üçün azdırımı?

Bələdçi qızə gözləti baxaraq cavab verdi:

– Hər bir canlı məxluqun öz təbiəti vardır, Mabel! İnsanın da öz təbiəti var. Hamı gərək öz təbiətinin tələblərinə riayət etsin. O sahildə, şabalıd ağacının qırılıb aşlığı yerdəki göyərçini görürsünüz mü?

– Görürəm. Burada bizdən başqa yeganə canlı məxluq, deyəsən, təkcə odur.

– Yox, Mabel, yox! Bax, o göyərçinin yoldaşı havada uçur, bayaqdan o biri sahildə idi, bir azdan sonra yoldaşına qoşulacaqdır.

– Fikrinizi başa düşürəm, Ləpirçi, – deyə Mabel gülümsəyib cavab verdi. O, bələdçi ilə o qədər sərbəst danışındı ki, elə bil, öz atası ilə söhbət edirdi. – Ancaq ovçu da bu vəhşi diyarda özünə rəfiqə tapa bilər. Hindu qadınları mehriban və istiqanlı olurlar. Misal üçün, Arouxedin arvadını götürək. O, öz ərini sevir, halbuki əri onunla həmişə qaşqabaqlı, qaba rəftar edir.

– Yox, Mabel, yox! Bu heç bir yaxşı nəticə verməz. Əgər sizin kimi bir qadına rast gəlsəydim, əgər bu qadın mənim kimi bir ovçuya ərə getməyə razı olsayıdı, nadanlığımı və kobudluğuma görə risxənd etməsəydi, onda keçirmiş olduğum bütün ağır günlər mənə maralın yüngül sıçrayışları kimi, gələcəyim isə günəş nuru kimi görünərdi.

– Mənim kimi bir qadınımı bəyənərdiniz? Çətin ağılm kəsir, mən yaşda olan, mənim kimi dəlisov bir qız ən cəsur kəşfiyyatçının və sərhəd rayonunda ən mahir ovçunun arvadı olmağa layiq olsun!

– Eh, Mabel, qorxuram ki, damarlarimdə aq adamın qanı qırımızdırılı adamın qanına qarışmış olsun... Siz məndəki sıfətləri sadaldınız. Belə sıfətləri olan bir adam özünə, yəqin ki, yalnız hindu kəndində arvad tapa bilər.

– Ləpirçi, buna mənim heç bir şübhəm yoxdur ki, mənim kimi yelbeyin, şıltaq və təcrübəsiz... bir qızla evlənmək istəməzsiniz.
– Mabel “mənim kimi təcrübəsiz” sözlərinin ardınca “mənim kimi gənc” sözlərini deməkdən özünü nəzakət xatırınə güclə saxladı.

– Nə üçün siz güman edirsiniz ki, sizin kimi bir qızla evlənmək istəməzdim? Bizim sərhəd işlərinə və adətlərinə bələd olmasanız da, maraqlı əhvalatları və şəhər adətlərini bizzən yaxşı bilirsınız. Deyirsiniz, guya, siz şıltaqsınız. Bu sözün mənasını başa düşmürəm, əgər bu söz “gözəllik” mənasında işlədirse, aman, Mabel, bunu mən heç də eyib bilmirəm, buna görə də, özümə arxayın deyiləm... Siz şıltaq deyilsiniz, ov və meşə sərgüzəştəri haqqında dediyim boş sözlərə çox diqqətlə qulaq asırsınız, təcrübəniz isə yaşa dolduqca artacaqdır. Ancaq Mabel, inanmiram ki, kişilər evlənmək istəyəndə bələ məsələlərə çox fikir versinlər, – mən bilən bu, bələdir.

– Ləpirçi, sizin sözləriniz... sizin fikirləriniz... Bunlar, əlbəttə, zarafatdır, bunlar ancaq zarafatdır...

– Həmişə sizin yanınızda olanda çox şad oluram, Mabel! Sizinlə söhbətim məni fərəhləndirir, əgər bu söhbətin sizin də ürəyinize yatdığını yəqin etsəydim, keçən həftədəki gecələrin əksinə olaraq, bugünkü fərəhli gecəni çox rahat yatardım.

Mabel bələdçinin xoşuna gəldiğini hiss edirdi. Bunu ona öz instinkti çoxdan xəbər vermişdi. Lakin heç vaxt qızın ağlına gəlməmişdi ki, Ləpirçi onunla evlənmək istəyir. Həmin dəqiqələrdə Mabelə bu həqiqəti Ləpirçinin sözlərindən daha çox onun üzünüň ifadəsi bildirdi. Bunu duyarkən Mabelin bütün varlığını heyət hissi bürüdü.

– Ləpirçi, biz gərək bir-birimizi yaxşı başa düşək ki, aramızda heç bir qaranlıq məsələ qalmasın. Siz o qədər ürəyiaçıq və səmimisiniz ki, mənim də belə səmimi olmamağım günah olardı. Bu sözləri zarafatla deyirsiniz, düzdürümü? Əgər səhv etmirəmsə, sizin kimi təcrübəli və mərd bir adamın mənim kimi cavan qızə bəsləyə biləcəyi dostluq münasibətindən danışıldınız, eləmi?

– Bunu mən tamamilə təbii hesab edirəm, Mabel! Bəli, mən bu fikirdəyəm. Serjant mənə deyirdi ki, onda da sizin ananiza bələ hissələr olmuşdur, bəzən məşələrdə bələdçilik etdiyim gənclərdə, deyəsən, bələ hissələr olduğunu sezmişəm. Bəli, bəli, bələ şeylər tamamilə təbiidir, yəqin, buna görə də bələ hissələr insan qəlbinə asanlıqla girir və insan bu qədər fərəhlənir.



— Sözləriniz məni narahat edir, Ləpirçi. Fikrinizi aydın söyləyin, ya da gəlin bu barədə daha danışmayaq. Axi siz demək istəmirdiniz ki... siz bu fikirdə deyildiniz ki... — Burada Mabel sözünü yarımcıq qoydu və ürəyindən keçənləri deməyə bir müddət cəsarət etmədi. Nəhayət, özünü cəmləşdirdi və hər necə olursa olsun, bütün həqiqəti bilməyi qət edərək dilləndi: — Ləpirçi, siz mənimlə evlənmək fikrində olmamısınız, doğrudurmu?

— Mən bu fikirdəyəm, Mabel, özü də bu fikri siz meşədə böyüyən və sərhəd adətlərinə alışan mənim kimi bir adamdan daha bacarıqla izah edə bildiniz. Biz serjantla məhz belə qət etmişik; onun dediyinə görə, siz də buna razısınız. Ancaq bunu da deməliyəm ki, Amerikada ən yaxşı adama ərə getməyə layiq olan bir qızın məni bəyənəcəyinə inanmiram.

Mabelin çox karıxmış olduğunu üzünүn ifadəsindən başa düşmək olardı. Az sonra onun üzündə təəccüb, daha sonra isə kədər hiss edildi. O dedi:

— Mənim atam! Atam istəyir ki, sizə ərə gedim, eləmi, Ləpirçi?

— Hə, Mabel, sizin atanız bunu istəyir. Atanız buna sizin hətta sevinəcəyinizi zənn edirdi və məni də bu fikrə, demək olar, inandırılmışdı.

— Ancaq bəs siz özünüz... bu qəribə arzunun baş tutub-tutmaşının sizin üçün, yəqin ki, fərqi yoxdur, düzdürmü?

— Nə dediniz?

— Demək istəyirəm ki, bizim evlənməyimiz haqqındaki sözlərinizi ancaq atamın kefini açmaq xatırına demişsiniz, özünüzün isə bu barədə ciddi niyyətiniz yoxdur... Buna mən necə cavab versəm siz inciməzsizsiniz, doğrudurmu?

Kəşfiyyatçı üzü al rəngə boyanan Mabelə cəld dönüb baxdı. Ləpirçinin açıq və nəcib üzündə isə dərin ehtiram hissi əks olunmuşdu. O dedi:

— Mabel, mən çox zaman uğurlu ovdan sonra davamlı və sağlam adam kimi təmiz dağ havasında nəfəs ala-ala meşələri gəzərkən özümü xoşbəxt bilmişəm. İndi isə başa düşürəm ki, başqalarına nisbətən mənim barəmdə bir az yaxşı fikirdə olduğunuzu bilərkən məndə əmələ gelə bilən hissələrin qarşısında bunlar boş və mənasız bir şeydir.

— Bunu yəqin bilin, Ləpirçi! Bir çox başqalarına nisbətən sizin haqqınızda yaxşı fikirdəyəm. Heç özüm də bilmirəm, kimi sizinlə

müqayisə edə bilərdim. Sizin kimi ikinci bir açıqürəkli, doğrucul, namuslu, mərd və ədalətli adamın olmasına inanmaq çətindir.

– Aman, Mabel, sözləriniz nə qədər şirindir, bunlar adamı nə qədər sevindirir! Serjant yanılmamışdır, deməli, mən də nahaq yerə ehtiyat etmişəm!

– Ləpirçi, biz gərək bir-birimizi başa düşək! Sizi and verirəm bütün müqəddəslərə, məni anlayın nəhayət! Bu, o qədər ciddi və mühüm məsələdir ki... Sizin xətrinizi istəyirəm. Sizə öz atam kimi çox hörmət edirəm, lakin sizin arvadınız ola bilmərəm. Mən...

Ləpirçi dərhal üzdən dəyişildi, bu dəyişiklik o qədər qabarlıq idi ki, Mabel məsələni daha aydın həll etmək arzusunda olduğuna baxmayaraq, o dəqiqə səsini kəsdi. Onların heç biri bir neçə dəqiqə ərzində dinmədi. Ləpirçinin daxilindən baş qaldırın yanlış ümidi hissi onun qəlbini qüssə məngənəsində sıxır, ona dözülməz iztirab çəkdirirdi. Elə zənn etmək olardı ki, Ləpirçinin nəfəsi daralır. O, çəkdiyi əzabı azaltmaq istəyirmiş kimi, əli ilə öz yaxasından yapışdı. Mabel Ləpirçinin barmaqlarının əsəbi halda necə yumulduğunu görərkən dəhşət içində qorxuya düşüb əsdi. O dedi:

– Ləpirçi! Ola bilsin ki, mən artıq-əskik danişmişam, bəlkə də, özüm istəmədiyim halda, dilimdən ağır sözler çıxmışdır. Bu, tama-mılə mümkün bir işdir; haqlı olaraq deyirlər ki, qadınlar bəzən nə demək istədiklərini özləri də bilmirlər. Mən ancaq bunu sizə başa salmaq istəyirəm ki, bir-birimizə ər-arvad gözü ilə baxa biləcəyimizə əsla inanmırıram.

Ləpirçi boğunuq səslə cavab verdi:

– Mən sizə bu gözlə baxmırıam, bu gözlə baxmayacağam, Mabel. Yox, yox, mən heç zaman sizə bu gözlə baxmayacağam... nə sizə, nə də başqasına bu gözlə baxmayacağam.

– Ləpirçi, əzizim Ləpirçi, mənim sözlərimə o qədər də fikir verməyin! Bizim evlənməyimiz ağıllı bir iş olmazdı.

– Dündür, bizim evlənməyimiz təbii olmazdı, təbiətin ziddinə olardı. Mən serjanta da belə demişdim, ancaq o, mənə inanmadı.

– Ah, mən niyə belə dedim! Əlinizi mənə verin, Ləpirçi, mənim əziz, nəcib Ləpirçim! Sübut edin ki, mənə nifrət etmirsiniz! Allah xatırını, mənə qaşqabaqlı baxmayıñ!

– Mabel!.. Deyirsiniz sizə nifrət etməyim!.. Sizə qaşqabaqlı baxmayıñ!.. Eh!..



– Əlinizi, bu mərd, bu sədaqətli əlinizi mənə verin... Hər ikisini, hər ikisini verin, Ləpirç! Bundan sonra da dost olacağımızı, aramızdakı incikliyin yox olduğunu yəqin etməyincə mənim üçün çox ağır olacaq, mən çox kədərlənəcəyəm.

Mabel öz zərif, xirdaca barmaqları ilə Ləpirçinin gündən qaralmış cod əllərindən yapışmışdı. Ləpirçi bu nəcib qızın üzünə dalğın halda baxaraq:

– Mabel, – dedi və yenə səssizcə güldü, halbuki onun həmişəki nəcibliyini və səmimiliyini itirmiş olan üzündə böyük bir məyusluq hiss edildirdi. – Mabel, bunun təqsiri serjantdadır!

Ləpirçi daha özünü saxlaya bilmədi. Yanaqlarından göz yaşı iri damcılarla töküldü. Əsəbi halda barmaqları ilə öz boğazını tutub sıxdı. Onun sinəsi qabardı, sanki, gücü çatmayan ağır bir yükün altında qalmışdı...

Mabel dilləndi:

– Ləpirç! Ürəyinizdən nə keçir? Sizin bütün arzularınızı yerinə yetirərəm! Deyin... Bircə dəfə də gülümsəyib ürəyinizdəkini bircə sözə mənə bildirin, Ləpirç! İndi ayrılaceağlıq, buna görə də mənə bircə söz, mehribanlıqla bir söz deyin, bircə dəfə gülümsəyin!..

Ləpirçi özünü gülümsəməyə vadar edərək:

– Təqsir serjantdadır, serjant yanılmışdır... – dedi. (Mabel Ləpirçinin süni surətdə gülümsədiyini, içəridən əzab çəkdiyini başa düşərkən canına uçunma düşdü.) – Mən bunu bilirdim və ona da demişdim. Bəli, serjant səhv etmişdir...

Təqribən Ləpirçi qədər həyəcanlı olan Mabel cavab verdi:

– Əgər mən sizin arvadınız ola bilməsəm də, biz bir-birimizlə dost ola bilərik. Biz həmişə dost ola bilərik... Biz dost olacağlıq!

Bələdçi həyəcanını çətinliklə boğaraq:

– Elə mən də yəqin bilirdim ki, serjant səhv etmişdir, – dedi.

– Mən bilirdim ki, şəhərdə tərbiyə almış bir qız məni bəyənməz. Kaş sizin atanız öz planları haqqında mənə heç bir şey deməyəydi, Mabel, kaş siz mənimlə bu qədər mehriban və səmimi olmayıydınız! Bəli, bu, hamısından yaxşı olardı.

– Əgər Ləpirç, özümdən asılı olmayıaraq sizin qəlbinizdə ümid oyatmışsə, buna görə özümü heç zaman bağışlamayacağam... Mənə inanın, sizə əziyyət verməkdənsə, özümün əzab çəkməyimə razi olaram!

– Mən özüm aldanmışam, Mabel. İndi bunu mən yaxşı başa düşürəm. Çalışaram, belə fikirlərdən uzaq olum və yenə də əvvəlki kimi vəhşi heyvan və düşmən ovlamağa çıxm. Aman, Mabel, sizi görən gündən bəri yanlış yolla getməyə başlamışam!

– Qəm yeməyin, siz yenidən düz yola çıxarsınız, özünüz də başa düşərsiniz ki, mən sizə arvad olmağa yaramaram.

– Bunu mən serjanta demişdim, ancaq o, öz fikrindən dönmədi. Bilirdim ki, siz çox cavan və gözəlsiniz, gəncliyində də o qədər gözəl olmayan mən yaşda bir adama tay deyilsiniz. Bundan başqa, sizin təbiətinizlə mənim təbiətim bir-birilə düz gəlməz, ovçu daxması şəhərdə tərbiyə almış qızə yaraşmaz. Əgər mən, heç olmasa, Casper Şirin Su qədər cavan və gözəl olsaydım, onda...

Mabel səbirsizliklə onun sözünü kəsərək:

– Burada Casperin nə işi var, – dedi, – gəlin başqa şeylərdən danışaq.

Bələdçi təəccübələ qızə baxaraq sadəlövhəsinə cavab verdi:

– Casper yaxşı oğlandır, Mabel! O, gözəldir, çox gözəldir! Əgər mən onun yarısı qədər gözəl olsaydım...

Mabel qızararaq:

– Gəlin Casper haqqında söhbəti kəsək, – dedi. – O, bəlkə də, tufan zamanı və ya göldə yol gedərkən yaxşıdır, ancaq o, elə bir adamdırkı ki, indi onun haqqında bizim danışmağımıza dəysin?

– Mabel, mən bilirəm ki, serjantın qəti surətdə etiraz etməsinə baxmayaraq, yəqin ki, sizin ərə gedəcəyiniz adamdan Casper yaxşıdır.

– Bəs o, kimdir ki, ona ərə gedəcəyəm, Ləpirçi?

– Kvartirmeysterdir, poruçık Müyərdür.

– Yox, Ləpirçi, qoy poruçık Müyr özünə haradan istəyirsə, arvad axtarış tapsın. Mənim adım onun arvadlarının siyahısına düşməyəcəkdir.

– Sizə təşəkkür edirəm, Mabel, təşəkkür edirəm! Qorxurdum ki, onun rütbəsinə aldana biləsiniz. Bunu deməyə məni vadar edən heç də qısqanlıq deyildir. Əgər siz özünüzə layiq olan bir gənci, məsələn, Casper Uesterndə sevmək fikrinə düşsəydiniz...

– Ləpirçi, bu Casper Uesterndə nə tapmışınız ki, ondan əl çəkə bilmirsiniz? Bizim dostluğumuzla onun nə əlaqəsi var? Yaxşısı budur, gəlin sizdən danışaq, bu qış necə keçirəcəyinizdən danışaq.



– Məndənmi danışaq, Mabel? Yetər! Kəşfiyyatda olduğumu demirəm, düşmənlə vuruşduğumu demirəm, ancaq əvvəllər mən nəyə yarardım, indi isə serjantın səhvini başa düşdürüm üçün birlərəm ki, heç bir şeyə dəymərəm. Axı mənim haqqımda nə danışmaq olar? Sizin yanınızda olduğum dəqiqlər mənim üçün çox xoş keçirdi. Hətta xəyal edirdim ki, serjant yanılmamışdır, ancaq indi mənim üçün hər şey aydınlaşdır. Casperlə birlikdə göl ilə başısağlı gedəcəyəm. İşimiz çox olacaq, bəlkə də, faydasız, xam xəyallarım dağılıb gedər.

– Doğrudandamı, siz olanları unudacaqsınız? Məni də unudacaqsınız? Yox, siz məni unutmazsınız, Ləpirçi. Ancaq siz əvvəlki işlərinizə qayıdacaqsınız, yenə meşədə kəşfiyyata çıxacaqsınız, sizə layiq olmayan qız isə fikrinizi daha yayındırmayacaq və rahatlığını pozmayacaqdır. Siz yenə ov haqqında, marallar haqqında, qunduzlar haqqında düşünəcəksiniz...

– Eh, nə qoyub, nə axtarırsınız, Mabel, mən daha xəyallar aləminə qayitmaq istəmirəm. Nə qədər ki sizə rast gəlməmişdim, meşə kəşfiyyatını, irokezlərin dalınca düşməyi, vuruşmaları, pusqları, döyüş meydanlarını xəyalıma gətirə bilərdim. Ancaq sizi tanıdım gündən bəri məni heç bir şey maraqlandırmır. İndi o vaxtkı yuxuları da görmürəm! Orada, qarnizonda axırıncı gecə yuxuda görmüşdüm ki, ağcaqayın meşəliyində daxmam əvvəlki yerindədir, hər bir ağaçın altında Mabel Dunqam görünür, quşlar isə cəh-cəh vurub elə oxuyurlar ki, hətta maral da quşların nəğməsini eşitmək üçün ayaq saxlayır. Mən bu marala güllə atdım, lakin mənim “maralvuran” tüsəngimin gülləsi yan keçdi, maral isə cavan bir qız kimi mənə baxıb güldü.

– Gəlin bu barədə danışmayaq, Ləpirçi! – deyə Mabel gözünün yaşını silə-silə cavab verdi. Ləpirçinin ürək sözünü açıb deməsi onun Mabeli çox sevdiyini bürüzə verirdi, bu isə qızın kövrəlməsinə səbəb olmuşdu. – İndi gedək atamın qabağına. O, yaxında olmalıdır, çünki atlığı güllənin səsi lap yaxından gəlirdi.

– Serjant səhv etmişdir... Əlbəttə, o, səhv etmişdir! Qumru quşunu canavarla bir yuvada qoymaqlı olarmı?

Mabel özünü şad göstərməyə çalışaraq:

– Budur, atam da gəlir! – dedi. – Ləpirçi, dostlar gərək sirri gizli saxlaşınlar, doğrudurmu?

Sonra onlar dinmədilər. Quru budaqların çırtıltısı eşidildi, az sonra onlar meşədən çıxıb təpəyə qalxmağa başlayan serjantı gördülər. Serjant onlara yaxınlaşdıqda Ləpirçiye, sonra isə qızına baxaraq dedi:

– Mabel, mənim əzizim, sən gənc və yüngülsən, get, vurduğum quşu götür. Quş şamlığa... bax, sahildəki meşənin yaxınlığına düşmüşdür... Görürsənmi, Casper gəminin yola düşməsi üçün siqnal verir... Sən bir də buraya qalxma, biz özümüz sahilə enib sənin yanına gələrik.

Mabel atasının sözünə baxaraq yüngül addımlarla dağdan enib getdi. Lakin qız atasının və Ləpirçinin gözündən ağacların arasında itdikdə ağaca söykənib hönkür-hönkür ağlamağa başladı. Qız gözdən itənədək serjant onun dalınca baxdi, sonra dostcasına gülüm-səyərək yoldaşına müraciət etdi:

– O da öz anası kimi qıraqdır; bir az da atasına çekmişdir. Hə-ta mənə elə gəlir ki, Mabelin anası qızı qədər gözəl deyildi; demə-liyəm ki, kişili-qadınlı Dunqamların hamısı gözəl olmuşdur. Hə, Ləpirçi, yəqin, sən fürsəti fövtə verməmisən və ürəyindəkiləri açıb qıza demisən, düzdürmü? Qadınlar belə məsələlər haqqında açıq danışmağı sevərlər.

Ləpirçi öz dostu ilə göz-gözə rastlaşmamaq üçün üzünü kənara tutaraq cavab verdi:

– Məncə, hər ikimiz, yəni Mabel və mən, nəhayət, bir-birimizi başa düşdük, serjant.

– Bu lap yaxşı. Bəzi adamlar elə xəyal edirlər ki, məsələnin üstü-örtülü qalması, guya, sevgiyə xüsusi gözəllik verir; bir paraları kimi mən də bu fikirdəyəm ki, dil nə qədər aydın danişsa, ağıl da bir o qədər tez başa düşər. Sən məsələni açarkən Mabel təəccübəndim?

– Deyəsən, hə, serjant... Deyəsən, qız bunu heç gözləmirdi.

– Bəs axırı nə oldu? ɻınutma ki, sevginin qəflətən elan edilməsi də mühabibədə pusquda durmaq kimi bir şeydir. Düşmənə qəflətən hücum etmək nə qədər asandırsa, qadını da qəflətən yaxalamaq bir o qədər asandır. Mənim vəfəli dostum, de görüm, belə bir qəfil hücumun qarşısında Mabel qoyub qaçmadı ki?

– Yox, serjant, o heç qaçmaq fikrində də deyildi, bunu mən təmiz vicdanla deyə bilərəm.



– Yəqin ki, Mabel özünü çox səbirsiz göstərməmişdir, doğrudurmu? Onun anası ehtiyatlı idi və düz bir ay özünü naza qoydu... Hər halda, sözü açıq demək həm qadın üçün, həm də kişi üçün yaxşı xasiyyətdir...

– Düzdür, düzdür, götür-qoy eləyib fərasətlə tərpənmək də yaxşı xasiyyətdir.

– İyirmi yaşında olan qız o qədər də fərasətli olmaz. O, yaşa dolduqca fərasəti də artacaqdır... Ancaq belə bir səhv bizim üçün bağışlanmaz olardı.

Serjantın danışdığı müddətdə Ləpirçi əvvəlki təmkinliyinə qayıtmış olsa da, bir neçə dəfə rəng alıb, rəng verdi. O gah başını qaldırıb serjantın üzünə baxır, gah da başını aşağı salırıdı. Onun üzündə Mabeli heyratə salan şadlığın və ürək sıxıntısının qəribə bir şəkildə çarrazlaşdığını sezmək olardı.

– Sən düz deyirsən, serjant: sənin kimi bir adamın səhv etməsi çox günahdır.

– Mabelin nə qədər açıqürəkli və səmimi olduğunu sən özün də deyə bilərsən, ancaq mənə möhlət ver!

– Eh, serjant!..

– Sənin kimi bacarıqlı bir adam qayaya da təsir göstərə bilər, ancaq qızə möhlət ver.

– Serjant Dunqam, biz çoxdanki yoldaşiq, bir çox səfərlərdə bir-birimizin yanında olmuşuq, bir-birimizə o qədər kömək etmişik ki, indi biz açıq danişa bilərik. Sən nəyə əsasən deyirsən ki, Mabel kimi bir qız mənim kimi yöndəmsiz, kobud bir adama meyil göstərə bilər?

– Necə yəni nəyə əsasən, əziz dostum? Bunun səbəbi çox olmuş, özü də lap əsaslı səbəblər olmuşdur. Məsələn, bizim bir-birimizin dadına çatmağımız; indicə xatırladığın səfərlərimiz... Axi bir də sən mənim sınañmış, vəfali yoldaşımsan.

– Bütün bunlar bizim üçün xoşdur, serjant, ancaq bunların sənin qəşəng qızına heç bir dəxli yoxdur. Sənin qızın elə zənn edə bilər ki, indicə dediyimiz səfərlər, bəlkə də, keçmişdə bir qədər xoşagələn olmuş sir-sifətimi ancaq kobudlaşdırılmışdır. Ağlim kəsmir ki, hər hansı bir şəxs qızın atası ilə köhnədən dost olmasına görə özünü bu qızə sevdirə bilsin. Yalnız xarakterləri bir-birinə tuş gələn adamlar bir-birini sevə bilərlər, mənim xarakterim, mənim xasiyyətim isə Mabel Dunqamın xasiyyətinə əsla oxşamır.

– Sən yenə də təvazökarlıq edirsən, Ləpirçi, ancaq bu yol ilə özünü qızı sevdirə bilməzsən. Təvazökarlıq əsgərliyə yenice gəndərilmiş, lakin öz vəzifələrini hələ lazımcı öyrənməyincə özündən böyük zabitə istehza etməyə cürət etməyən kiçik zabit üçün yaxşıdır. Təvazökarlıq, nəhayət, keşisə yaraşar, ancaq əsl əsgərdə və ya eşqə düşmüş başqa bir adamda təvazökarlıq olması yersizdir. Əgər qadının qəlbinə hakim olmaq istəyirsənsə, təvazökarlığın daşını atmağa çalış. Yalnız xarakterləri bir olan adamların yola getməsi haqqında sənin fikrinə gəldikdə, bu cür işlərdə belə düşünməyin mənası yoxdur. Yox, yox! Məncə, məhz xarakterləri bir olmayanlar yola gedə bilərlər, odur ki, bu cəhətdən Mabelin qarşısında sənin əsib aciz qalmağın yersizdir. Poruçık Müyrü görürsənmi, deyirlər onun beş arvadı olmuşdur. Özündə də təvazökarlıqdan heç bir əsər-əlamət yoxdur.

– Mən bunu bilirom ki, poruçık Müyr nə qədər quyruq bulasa da, Mabel Dunqamin əri ola bilməyəcəkdir.

– Bunu doğru deyirsən, Ləpirçi, çünkü mən çoxdan qət etmişəm ki, kürəkənim sən olacaqsan.

– Qoy Mabel kimə istəyirsə, ona meyil göstərsin, serjant. O, gəncdir, onun ürəyində hələ heç bir şey yoxdur, mən də istəmərəm ki, onun fərəh və sevincə dolu olan qəlbinə tük qədər toxunam!

– Sən Mabellə açıq danışdım? – deyə serjant duruxa-duruxa soruşdu.

Ləpirçi o qədər doğrucul idi ki, bu suala “yox” cavabı verə bilmədi; bununla belə, bu adam olduqca alicənab idi, çalışırdı ki, Mabel bəzən acıqlanan və əsəbiləşən atasının qəzəbinə gəlməsin. O, cavab verdi:

– Biz ürək sözümüzü bir-birimizə açıb dedik, doğrudur, hər kəs istərdi ki, Mabelin xoşuna gəlsin və bunu qızın davranışından hiss etsin, ancaq mən Mabelin üzündə elə bir ifadə görə bilmədim ki, buna əsasən öz haqqımızda yüksək fikirdə ola bilim.

Serjant səsini ucaldaraq:

– Axi Mabel sənin təklifini rədd etməyə cürət etməzdi, sən ki onun atasının ən yaxşı dostusun! – dedi.

Ləpirçi üzündə əks edən kədəri gizlətmək üçün başını yana döndərdi və yavaş səslə, lakin qətiyyətlə dedi:

– Mabel çox zərif qızdır, buna görə də, təklifimi kobudluqla rədd edə bilməzdi. O hətta itə də acıqlanmayı bacarmır. Bunu da deyim



ki, mən Mabelin rəyini elə soruşmadım ki, mənim təklifimi qəti surətdə rədd etsin.

– Olmaya sən elə güman edirdin ki, mənim qızım sənin nə fikirdə olduğunu bilmədiyi halda, sənin boynuna sarılacaq? Əgər o, belə etsəydi, anasının qızı olmazdı, mənim də qızım olmasına şübhə edərdim. Dunqamlar açıq danışmağı sevirlər, lakin bu qədər də yox. Ləpirçi, sən bu işi mənə həvalə elə, hər şey düzələr. Mən bu axşam sənin adından qızımla danışaram.

– Yox, serjant, yox! Mən sənə məsləhət görmürəm. Qoy bu iş mənimlə Mabelin arasında qalsın. Mənə belə gəlir ki, əvvəl-axır biz bir-birimizi başa düşərik. Gənc xanımlar ürkək quş kimidirlər. Onlar məcburiyyəti və ya sərtliyi xoşlamırlar.

– Dostum, mən hər şeyə razıyam, ancaq bu şərtlə ki, fürsət düşən kimi onunla aydın və çək-çevirsiz danışacağına söz verəsən.

– Serjant, mən ondan soruşaram... Bəli, mən ondan soruşaram, ancaq sən mənə söz ver ki, bu işə qarışmayacaqsan. Mabel sözümə rişxənd eyləsə də, mənə ərə getmək istəyib-istəmədiyini ondan soruşacağam.

Serjant buna həvəslə razılıq verdi. O, tamamilə inanırdı ki, hörmət etdiyi bu adam, qızının xoşuna gəlməyə bilməz.

İki dost dağdan sahilə enərkən serjant bələdçini inandırmağa cəhd edirdi ki, onun öz arzusuna çatmamasına ancaq özünə inanmaması mane olmuşdur. Lakin Ləpirçi təbiətən təvazökar idi, həm də Mabellə danışandan sonra həvəsdən düşmüşdü, buna görə də, Dunqamla razılaşa bilmirdi. Ancaq serjant o qədər dəlil-sübut gətirdi ki, onun sözləri Ləpirçiye gerçək göründü. Təbiətin bu safqəlbli övladı Mabeli hələ itirmədiyini düşündükcə olduqca fərəhlənir, hətta Mabellə olan söhbəti də ona başqa cür gəlirdi. O, doğrudur, serjantın dediklərinin çoxuna inanmındı, lakin bu fikri də başından çıxara bilmirdi ki, Mabeli belə hərəkət etməyə qızlara məxsus ürkəkliyi və hisslerinə inanmaması vadar etmişdir.

Ləpirçi serjantın sözünə cavab olaraq dedi:

– Mabelin kvartirmeysterdən xoşu gəlmir. Mabel ona beş dəfə evlənmiş adam kimi baxır.

– Beş dəfə evlənmək elə ona kifayətdir! Əxlaq və tərbiyə qanunlarını təhqir etmədən iki qadınla evlənmək olar, buna mən razıyam, lakin dördünü almaq bağışlanmaz bir qəbahətdir.

Ləpirçi səssizcə gülə-gülə:

– Zənnimcə, bircə dəfə evlənməyin özü, mister Kap demişkən, bir növ “əlamətdir”, – dedi. Onun məzəli danışmaq qabiliyyəti artıq özünü göstərməyə başlamışdı.

– Dostum, əlbəttə, həm də labüd əlamətdir! Əgər öz qızımı sənə ərə vermək fikrində olmasaydım, subay qalmağını məsləhət görərdim... Hə, bax, qız özü də gəldi! Tss!.. Dinmə!

– Ah, serjant, qorxuram ki, sən səhv edəsən!

ON DOQQUZUNCU FƏSİL

Mabel sahildə onları gözləyirdi. Qayıq dərhal suya buraxılmışdı. Ləpirçi yol yoldaşlarını yenə zirəkkliklə dalğaqrından keçirtdi; “Qaçağan” ayan alanda onların üstünə bir damcı da olsun, su sıçramamışdı.

Ontario artıq sakitləşmişdi, təkcə sahil yaxınlığında cərgə ilə duran sualtı qayaların yanında ətrafa su dairələri yayılırdı, elə bil, oraya daş atırdılar. Casper yelkənləri açıb səmt küləyini gözləməyə başladı.

Orta dorun alt yelkəni köpdükdə və kutter suyu yarmağa başlıdılqa, artıq gün batmışdı. Zəif cənub küləyi əsirdi. Gecə heç bir hadisə baş vermədi; kutterin sərnişinləri dərin və sakit yuxuya daldılar.

Casperə olan inamsızlıq üzündən kutterə kimin komandirlilik edəcəyi məsələsi əvvəllər bir az şübhəli qalırdı; nəhayət, məsələ sülh yolu ilə həll edildi. Baş komandan ixtiyarını Kap öz əlində saxladı, Casperə isə qoca dənizçinin nəzarəti altında və onun razılığı ilə manevr etmək işi tapşırılmışdı. Casper buna yalnız Mabeli yeni təhlükə qarşısında qoymamaq üçün razı olmuşdu. O, bilirdi ki, indi fir-tına sakitləşdiyi üçün “Monkalm” var qüvvəsi ilə “Qaçağan”ın dalınca düşəcəkdir.

Casper belə güman edirdi ki, “Monkalm”ın komandiri olan gənc və cəsur fransız zabiti külək imkan verən kimi Niaqara körpüsündə lövbəri qaldıracaq və daha böyük sahəni müşahidə edə bilmək, “Qaçağan”ı qabaqcadan görmək üçün gölün ortası ilə üzəcəkdir. Buna görə də, Casper qət etdi ki, sahilə yaxın üzsə, ağıllı iş görmüş olar. Kutterin dor ağacı və yelkənləri sahil fonunda görünməz və beləliklə, düşmən gəmisi ilə üz-üzə gəlməkdən asanlıqla yaxasını



qurtarmış olar. Casper cənub sahili boyunca üzməyi üstün tutdu, çünkü külək o tərəfdən əsirdi, həm də düşmən ağlına gətirməzdi ki, kutter fransız kəndləri və postları yerləşən bu sahil boyunca üzəcəkdir.

Xoşbəxtlikdən Kap bu plan barəsində heç bir şey bilmirdi. Casper beləcə sübh açılanadək yavaş-yavaş bütün ixtiyarını öz əlinə aldı və heç kəslə məsləhətləşmədən əmr verməyə başladı. Kutterin heyəti onun əmrlərini can-başa və sözsüz yerinə yetirirdi.

Dan yeri sökülməyə başlayan kimi, hamı göyərtəyə toplaşdı. Şərqdə, qərbdə və şimalda yalnız doğan günəş şüalarının işıqlandırıldığı qızılı rəngə çalan su, cənubda isə o zaman Ontarionun əhatə edən yaşıl meşələr görünürdü. Birdən qarşı tərəf tamamilə işıqlaşdı və sahildə, çay ağızı yaxınlığında bir qəsrin iri divarları göründü, onun dövrəsində qalaçalar salınmış və xəndəklər atılmışdı. Bu qala görünən dəqiqədə, elə bil, onun üzərindən ağ bulud qalxdı. Bir azdan sonra gördülər ki, bu, hündür bayraq ağacında dalgalanan ağız fransız bayrağıdır.

Bu zaman Kap qışkırdı:

– Havada çıkrı salfet dalgalanır! Bu, mənim adım Çarlz Kap olduğu kimi doğrudur! Biz bu lənətə gəlmış sahilə elə can atırdıq ki, guya Hindistandan qayıdarkən orada ilk dəfə öz arvad-uşaqlarımızla görüşəcəyik! Casper, bir bəri baxın, axı siz ki, deyəsən, qurbağa ovuna çıxmamışsınız? Siz nə üçün bu yeni Fransanın yaxınlığından keçirsiniz?

– Ser, mən sahilin yaxınlığından ona görə keçirəm ki, düşmən gəmisinin gözündən yayınacağımı ümid edirəm; əminəm ki, o, külək səmtində, bu aralarda olmalıdır.

– Yaxşı, yaxşı! Sözdə bunların hamısı yaxşıdır. Ümidvaram ki, işdə də belə olacaqdır. Güman edə bilərəm ki, burada sualtı cərəyan yoxdur?

– Bu sahildə biz külək səmtindəyik, – deyə Casper gülümsəyib cavab verdi. – Zənnimcə, mister Kap, siz bununla razılaşarsınız ki, güclü sualtı cərəyan olan yerdə lövbər salmaq pis olmazdı. Bu cərəyan bizi ölümdən qurtarmışdır!

– Bu, fransız sayıqlamasıdır! – deyə Kap donquldandı və bu sözləri Casperin eşidə biləcəyinə heç əhəmiyyət vermədi. – Sən bizim üçün gün işığından qorxmayan namuslu, nəcib, açıq cərəyan

tap! Sizin tapdığınız gözə görünməyən, dərinlikdə gizlənən alçaq sualtı cərəyanların nə xeyri var! Əgər açıq danışmaq istəyirsinizsə, onda demək lazımdır ki, belə üzdəniraq xilas olmağımız ancaq qabaqcadan hazırlanmış bir kələkdir!

Serjant dillənib:

– Qardaşım, indi biz, heç olmasa, Niaqaradakı düşmən postunu diqqətlə müşahidə edə bilərik, – dedi. – Onun yanından keçərkən hazır olmalıyıq, yaddan çıxarmayın ki, biz indi, demək olar, düşmənlə üz-üzə durmuşuq.

Serjantın xəbərdarlığı əbəs idi, çünki onsuz da hamı əlçatmaz bu yerde itib-qalmış insan məskəninə maraqla baxırdı. Külək “Qaçağan”ın dalğaları cəld yarmasına kömək edirdi. Casper sükanın arxasına keçib kutteri çayın ağızına yaxınlaşdırıldı. Elə bu dəqiqədə küləyin uzaqdan gətirdiyi boğuq gurultu eşidildi. Zənn etmək olardı ki, bu, nəhəng bir ərgənenunun təntənəli sədalarıdır. Arabır adama elə gəlirdi ki, bu səslərdən yer titrəyir.

Qəribə səslərdən təəccüblənmiş Kap:

– Bu, deyəsən, sahilə çırpınan dalğaların səsidir, – dedi.

– Bəli, bəli, – deyə Ləpirçi cavab verdi, – bu çırpınan dalğa səsi ni yalnız dünyanın bu hissəsində eşitmək olar. Mister Kap, bu, sualtı cərəyan deyildir! Bu, orada qayalara dəyib dağilan və geri qayıtmayan dalğalardır. Siz dağdan aşağı tökülen qoca Niaqaranın səsini eşidirsiniz.

– Doğrudanmı, elə utanmaz tapılar ki, bu böyük, gözəl çayın dağdan töküldüyüinə adımı inandırmış olsun?

– Mister Kap, təsəvvür edin ki, o, enə biləcəyi nərdivan olmağığı üçün, dağdan töküür. Bizim bu yerlərin təbiəti belədir. Doğrudan, sizin okean da yaxşıdır. Ah, Mabel! Əgər siz bu çayın sahili boyunca gəzə-gəzə o dağa tərəf on-on beş mil gedib bizim təbiətin gözəl mənzərələrini görsəydiniz, çox yaxşı olardı!

– Ləpirçi, deməli, siz də o məşhur şəlaləni görmüsünüz? – deyə qız soruşdu.

– Bəli, mən onu görmüşəm. Bu şəlalə olduqca gözəl və dəhşətli bir mənzərədir! Mən qala qarnizonunun vuruşmalarına Böyük İlanla birlikdə tamaşa edərkən İlan mənə demişdi ki, qabiləsinin nağıllarında bu adalarda böyük bir şəlalə olduğu göstərilir. Sonra da gedib həmin misilsiz mənzərəyə baxmayı İlən mənə təklif etdi. Bu şəlalə



haqqında altmışinci polkun əsgərlərindən də eşitmişdim, əlli beşinci polka isə mən çox sonralar gəlmışəm. Hər bir polkda məşhur yalançılar vardı, buna görə də mən əsgər nağıllarının ancaq yarısına inanırdım... Biz də səsinə görə şəlaləni tapmaq və onun gurultusunu indiki kimi eşidib ona valeh olmaq ümidiylə oraya yollandıq. Ancaq o vaxt şəlalə bu səhərki kimi bərk guruldamırıdı. Mister Kap, meşələrdə də belə olur, bəzən meşə elə dərin sükuta dalır ki, sanki, dün-yada heç bir şey tərpənmir. Birdən biz şəlalədən bir az yuxarıda çayın sahilinə çıxdıq. Bizi müşayiət edən gənc delavar orada bir qayıq tapdı və burulğanın lap ortasında olan adacığa getmək üçün suyun iti axan yerindən qayıqla üzüb keçmək istədi. Biz ona dedik ki, bu ağılsızlıqdır və bu cür dəli çayla zarafat etmək olmaz. Lakin gənc delavarlar da gənc əsgərlərin tayıdlıları, onlar şöhrət düşgündür'lər və yersiz igidlilik göstərməyi sevirərlər. Sözlərimiz gənc delavara kar eləmədi. O, qayığa minib suya girdi. Əvvəlcə qayıq küləyin qovub apardığı yelkən kimi sürətlə irəlilədi, sonra hərlənməyə başladı, gənc delavarın nə zirəkliyi, nə də güclü olması çayın gücünə üstün gələ bilmədi. Lakin o, itlərin təqibindən canını qurtarmaq üçün özünü suya atan xallı maral kimi öz həyatını xilas etməkdən ötrü son dəqiqəyədək ağlagəlməz səylər göstərdi. Güclü çayı elə sürətlə keçməyə başladı ki, əvvəlcə biz onun öz məqsədinə çatacağına inanıdık, lakin gənc delavar qabaqda hələ nə qədər yolu qaldığını yaxşı götürür-qoy etməmişdi, öz səhvini başa düşdükdə isə çayla başıyxarı qalxmağa çalışdı. Əgər o, minq də olsaydı, yenə mənim ona yazığım gələrdi. Delavar bir müddət var gücünü toplayıb canını dışinə tutaraq çox səy göstərdi və bunun nəticəsində az qaldı ki, şəlalənin axarından keçsin, ancaq qolları sözünə baxmadı. Avari suya bircə dəfə düz vurmadığına görə su onu geriyə atdı. Delavar o anadək çətinliklə keçdiyi yolu düymə-düymə, fut-fut itirməyə başladı. Suyun elə bir yerinə çatdı ki, orada çayın səthi hamar görünür, elə bil, mil-yonlarla zərif su saplarından toxunan və böyük qayanın üstünə çəkilmiş şəffaf bir top idi; delavarı buradan su qəflətən çox sürətlə götürüb apardı və az sonra delavar gözdən itdi. Bir neçə il keçdikdən sonra mən bir moxauka rast gəldim. O da indicə sizə danışdığım hadisəni o zaman çayın o biri sahilindən seyr etmişdi. Moxauk mənə dedi ki, həmin gənc delavar şəlalənin köpükləri içində gözdən itənədək avarını qaldırıb havada yellədirmiş.

– Bəs o yazığın başına sonra nə gəldi? – deyə Mabel soruşdu.

– Həmin gənc delavar bu dünyani tərk edib xoşbəxt diyarlara köçdü və orada vaxtını ovla keçirən ulu babalarını tapdı. Həmin gənc şöhrət aşığı idi, ancaq igidliyinə də söz ola bilməzdi. O, öz ehtiyatsızlığı üzündən məhv oldu, indi isə Manitunun¹ ixtiyarındadır.

Bu zaman qaladan top atəşinin səsi eşidildi və çox keçmədi ki, mərmi viylıtlı ilə kutterin dor ağaclarının üstündən keçdi. Casper sükanın yanında dayanıb güllümsəyir və belə nəzakətsizliklə salamlaşmasına əhəmiyyət vermirdi. “Qaçağan” qaladan xeyli uzaqlaşmışdı və ikinci top gülləsindən indi onun qorxusu yox idi. Kutter çaya yaxınlaşdıqda Casper “Monkalm”ı çayda görmədi. Dor ağacının başında növbə çəkən matros xəbər verdi ki, göldə heç bir yelkən görünmüür. Bu zaman Casper ehtiyatla tərpənməsinin əbəs olduğunu və fransız gəmisinin gölün ortalarında olduğunu yəqin etdi.

Bütün günü cənubdan külək əsdi. Kutter saatda altı-səkkiz mil sürətlə sahildən bir mil aralı gedirdi. “Qaçağan” bir burundan o birisinə yönələ-yonələ çayın körfəz kimi çox dərin olan buxtalarını üzüb keçirdi. Heç yerdə mədəniyyət əlaməti nəzərə çarpmırıldı. Çaylar gölün böyük çəninə öz payını verirdi. Sahil boyu ağaclar yaşıl divar kimi uzanırıdı, orada ağacdən savayı heç bir şey görünmürdü. Hətta dar kanallar vasitəsilə Ontarioya birləşən böyük körfəzlər də görünən kimi, dərhal gözdən itir və heç bir dirilik əlaməti göstərmirdi. Bu yerlərin mənzərəsi Ləpirçini hamidan çox valeh edirdi. O, göz işlədikcə uzanan meşəyə baxmaqdan doymurdu. Mabelin yaxınlığında olmaqdan xoşallansa da, onun səsini eşitməkdən həzz alsa da, hər halda, ağcaqayın, palid və cökə səadətini axtardığı bu tənhalığa çıxıb getmək arzusu Ləpirçinin qəlbində bir gün ərzində bir neçə dəfə özünü hiss etdirmişdi. Kap başqa fikirdə idi. O, qüllələri və mayakları, gəmilərlə dolu reydləri burada görməməsindən dəfələrlə gileyənmişdi və deyirdi ki, dünyanın heç yerində belə sahil yoxdur. Sonra serjantı kənara çəkərək ciddi surətdə inandırmağa çalışmışdı ki, bu diyar heç vaxt tərəqqi edib abadlaşmayacaqdır, çünkü buralarda limanlara əhəmiyyət verilmir, burada çaylar əbəs yerə axır və küləyin özü də meşədən iy çəkmişdir, buna görə də, heç bir şəyə yaramaz.

Gün batana yaxın kutter yüz mil yol keçərək Osveqoya yaxınlaşmışdı. Serjant Dunqam yeni təlimat almaq üçün qalaya getməyi

¹ *Manitu* – bəzi hindu qəbilələrinin sitayış etdikləri ali ruhun adı



özünə borc bilirdi (bu təlimati ona mayor Dunkan verə bilərdi). Buna görə də Casper bütün gecə gəmini sahil boyu ilə sürmüdü. Səhərə yaxın külək bir az zəifləməyə başlamışdı, lakin qaladan iki mil aralı olan buruna gəminin çatdığı vaxta qədər hələ də əsməkdə davam etmişdi. Buraya çatdıqda şimaldan zəif külək əsməyə başladı, kutter isə, küləyin güclənə biləcəyini və ya dəyişəcəyini nəzərə alaraq, sahil-dən uzaqlaşdı.

Səhər açıldıqda kutter qaladan iki mil uzaqda Osveqo çayının ağızına çatmışdı. Qaladan səhər toplarının atəsi eşidildikdə Casper əmr verdi ki, yelkənlərin ipləri boşaldılsın və gəmi körpüyə tərəf yönəldilsin. Bu vaxt yuxarı göyərtədən bağırı səsi eşidildi və hamı burunun şərqi sahilinə tərəf baxmağa başladı: "Monkalm" orada, qala top-larının vura bilmədiyi bir məsafədə dayanıb "Qaçağan"ın qayıtmamasını gözləyirdi.

"Qaçağan" fransız gəmisinin yanından keçib gedə bilməzdi, cünki "Monkalm" yelkənlərinin sayını artıraraq bir neçə dəqiqədə "Qaçağan"ın yolumu kəsərdi. Dərhal lazımı tədbir görülməli idi. Bir az məsləhətləşdikdən sonra serjant yenə öz planını dəyişirdi və gəminin birinci dəfə çatdırılmalı olduğu yerə mümkün qədər tezliklə getməyi qət etdi. O, əmin idi ki, kutter düşmən gəmisini ötüb keçəcək və ondan uzaqlaşıb gizlənəcəkdir. "Qaçağan" bütün yelkənlərini açıb küləyin səmti ilə yoluna davam etdi. Qaladan atəş açıldı və əsgərlər torpaq hasara tərəf axışıb gəldilər. Lakin Lendi bu faydasız ehtiram tədbirlərindən savayı kutterə heç bir şəylə kömək edə bilmədi. "Monkalm" isə bir neçə top atəsi ilə kutterə meydan oxuyaraq fransız bayrağını qaldırdı və bütün yelkənlərini açaraq kutterin dalınca düşdü.

Bir neçə saat ərzində hər iki gəmi limanı külək səmtində qoymağa çalışaraq, qısa qalsalarla üzə-üzə suyu çox sürətlə yarib yol getdi. Gəmilərin biri limana girməyə, digəri isə onun yolumu kəsməyə çalışırdı.

Günortaçağı fransız gəmisinin dor ağaclarının yalnız ucları görünürdü. "Qaçağan"ın yoluñda bir neçə ada var idi, buna görə də, Casper düşməndən qaçıb qurtarmaq üçün bu adaların arxasına keçmək fikrində idi. Kapın, serjantın və xüsusən poruçık Müyrün yenə də gənc dənizçini xain hesab etmələrinə və hətta Frontenakın yaxında olmasına baxmayaraq, hamı Casperin fikrini bəyəndi. Çox

götür-qoy eləməyə vaxt yox idi. Kvartirmeyster haqlı olaraq dedi ki, Casper yalnız bircə yol ilə, yəni kutteri açıqdan-açığa düşmən limanına aparmaqla xəyanət edə bilər. Buna isə hər bir vaxt mane olmaq mümkündür, çünki fransızların göldə olan yeganə kreyseri "Qaçağan" üçün bilavasitə təhlükə törətmirdi.

İstədiyi kimi hərəkət edən Casper tez zamanda öz ustalığını göstərdi. O, gəmini adaların arxasından keçirərək qərbə tərəf apardı, nəticədə "Monkalm" üfüq xəttindən arxada qaldı. Gün batana yaxın kutter yenə həmin adaların birincisinə yaxınlaşdı, bu ada böyük bir körfəzdə idi. Hələ gecə düşməzdən əvvəl gəmi dar kanala girdi; bu kanal ilə birbaş posta tərəf getmək olardı. Axşam saat on idi, bu vaxt Kap təkidlə tələb etdi ki, lövbər salınsın. Adaların arasından keçən dar yol çox dolaşlıq idi, buna görə də qoca dənizçi qorxurdu ki, fransız qalasının topları gəmini atəşə tutsun. Casper etiraz etmədən bu təklifə razı oldu, çünki göstəriş almışdı ki, qabaqcadan lazımi tədbirlər görməyincə posta yaxınlaşmasın. Heç kəs postun yolunu tanımadı idи, çünki ehtiyat edilirdi ki, fərərilərdən biri bu barədə düşmənə xəbər verə bilər.

"Qaçağan" uzaqdakı kiçik bir buxtada lövbər saldı; burada hətta gündüz də "Qaçağan"ı tapmaq çətin idi. Sonra keşikcidən başqa hamı aşağıya dincəlməyə getdi. Kap bu iki gündə o qədər yorulmuşdu ki, uzun müddət və möhkəm yatdı, o, yuxudan yalnız gündüz oyandı. Kap gözlərini açan kimi hiss etdi ki, gəmi lövbərini qaldırılmışdır. Göyərtəyə qalxdıqda gördü ki, "Qaçağan" adaların arası ilə keçib gedir, göyərtədə isə Casperlə losmandan ve keşikcidən başqa heç kəs yoxdur. Kutterin hansı səmtə getməsinin keşikçiye əsla dəxli yox idi. Kap qəzəbli-qəzəbli:

– Bu nə deməkdir, mister Üestern? – deyə soruşdu. – Yoxsa, bizi yuxuya verib Frontenak limanına aparmaq istəyirsiniz?

– Mən alındığım əmrləri yerinə yetirirəm, mister Kap. Mayor Dunkan mənə əmr etmişdir ki, hamını aşağıya göndərməyincə heç vaxt posta yaxınlaşmayım. Bu sularda ona işin tələb etdiyindən çox losman lazım deyildir.

Kap təəccüblə fit çalaraq:

– Əcəb! – dedi. – Gəmimiz bu kolluqların və qayaların arasına girərkən göyərtədə heç kəs yox idi! Hətta Yorkdan gəlmış təcrübəli losmanın özü də bu kanalda ilisib qalar!



Casper gülümsəyərək cavab verdi:

– Ser, mən həmişə bu fikirdə olmuşam: kutter lazımi yerinə gəlib çatanadək onu mənim ixtiyarıma versəniz, çox yaxşı iş görmüş olardınız.

– Biz belə edərdik, Casper, biz belə edərdik, bu şərtlə ki, şübhəli əlamətlər olmayıyadı! Lakin bu əlamətlər çox ciddidir və hər bir ağıllı adam onlara əhəmiyyət verməlidir.

– Qoy belə olsun, ser! Deyəsən, biz son mənzilimizə yaxınlaşmışıq. Yaxşı külək əssə, bir saat belə keçməmiş postumuza çatarıq, onda gözünüzü görünən hər cür “əlamətlərdən” daha qorxmazsınız.

– Hm-m! – deyə Kap mızıldadı və daha heç bir söz deyə bilmədi, aydın idi ki, Casper açıq-açıqına iş görür və hamını asanlıqla öz tərəfinə çəkmişdir.

Adaların sayı, bəlkə də, min deyil idi, lakin onlar, doğrudan da, çox idi. Casper gəmini böyük kanaldan çıxardıqdan sonra səmt küləyinin köməyiə suyun axarı ilə ən dar boğazlardan keçirtdi. “Qaçağan” in ağaclarla toxunmadan belə yerlərdən keçə bilecəyinə inanmaq çətin idi. Bəzən gəmi kiçik körfəzlərdən keçərkən adama elə gəlirdi ki, kolluqlarda, meşəlik və qayalıqların arasında tamamilə itib qalacaqdır. Su o qədər şəffaf idi ki, lot salmağa ehtiyac yox idi. Yəqin ki, bu yol əsla təhlükədə deyildi. Onun hər yeri eyni dərinlikdə idi. Lakin Kap okeana alışdığını kutterin saya çıxacağından çox qorxurdu.

Kiçik gəmi iyirminci boğazdan da sağ-salamat çıxdıqda qoca dənizçi, nəhayət, dilləndi:

– Ləpirçi, etiraf etməliyəm ki, buradan belə bir nəticə çıxır: gəmicilik elmi ilə hesablaşmamaq, bütün qanun və qaydaları zibilliyyə atmaq lazımdır!

– Yox, yox, Duzlu Su, bu gördüyüünüz misilsiz bir məharətdir! Görürsünüzmü, Casper heç vaxt tərəddüd etmir. O, iy bilmək qabiliyyətinə bel bağlayaraq başını yuxarı qaldırıb daim irəliyə yüyürən vəfali it kimidir. Mən öz başımla cavabdehəm ki, bu oğlan bizi əvvəl-axır mənzil başına sağ-salamat çatdıracaqdır; əgər əvvəldən ona ixtiyar verilsəydi, bu işi çoxdan başa çatdırmış olardı.

– Özü də losmansız, lotsuz, mayaksız, bakensiz¹... və...

– Həm də ləpirsiz! – deyə bələdçi onun sözünü kəsdi. – Bu, mənim heç aqlıma gəlmirdi! Hamı bilir ki, suda ləpir qalmır, ancaq

¹ *Baken* – çayda dayaz yerləri göstərən üzücü nişan

Casper elə cürətlə irəliləyir ki, sanki, mokasinlərin yarpaqlarda qalmış aydın izlərini görür!

– Qəribə şeydir!.. Deyəsən, onun heç kompası da yoxdur, düzdürmü?

Casper öz səfər yoldaşlarının bu sözlərinə cavab olaraq yalnız gülümşəməklə kifayətlənərək:

– Kliveri¹ yiğin! – deyə ucadan səsləndi. – İndi onu buraxın! Sükəni sağa! Bir az da sağ tərəfə! Yaxşı! Sükəni işə sal və yavaş-yavaş döndər! İndi ip götürüb sahilə tullan! Yox, ipi sahilə at: sahildə adamlar var, ipi tutarlar.

Matroslar bu göstərişləri elə cəldliklə yerinə yetirdilər ki, kənar-dan baxan adamlar bu manevrlərin təfsilatını görə bilmədilər. “Qaça-ğan” küləyə elə yaxınlaşdırıldı ki, orta dorun alt yelkəni şappıldadı, sonra təkcə sükan vəsitəsilə gəmi qayanın əmələ gətirdiyi təbii sahi-lə yaxınlaşdırıldı. Əlqərəz, kutter posta gəlib çatdı, əlli beşinci polkun əsgərləri isə postdakı yoldaşları şadlıqla qarşılıdlar, çünki onlar bu darixdıcı qarovalxananadan tezliklə qayıtməq istəyirdilər.

Bu adaların hamısı suyun səthindən o dərəcədə yüksəkdə idi ki, burada qalib yaşayanların səhhətinə zərər toxunmazdı. O vaxtlar həmin adaların çoxu əl dəyiilməmiş, qalın meşələrlə örtülü idı.

Postun yerləşdiyi adanın yalnız iyirmi akr böyüklükdə torpaq sahəsi vardı və yəqin ki, bir neçə yüz il əvvəl adadakı ağacların çoxu nədənsə yox olmuşdu. Hər halda, adanın yarısı ot basmış açıq çöl-lükdən ibarət idi. Bununla belə, ada öz dövrəsindəki digər adalardan qat-qat gözəl görünürdü. Əsgərlər ona Post adası adı qoymuşdular. Bu adanın bütün sahillərini xırda kolluq basmışdı. Kolluq çox səylə qorunurdu, çünki, bir növ, hasar idi, onun arxasındaki adamları və tikililəri görmək olmurdu. Bu kolluğun və adanın o biri yarısını tutan meşənin himayəsi altında zabitlər və əsgərlər üçün yeddi-səkkiz dax-ma, yem anbarları, mətbəx və xəstəxana tikilmişdi. Daxmalar tirdən tikilmişdi, adada ağacların kəsilməsi izlərinin yad adamın diqqətini cəlb etməməsi üçün bu binaların tikilməsinə lazım olan material uzaq bir adadan gətirilmişdi. Həmin daxmalarda yalnız bir neçə ay adam olurdu, onlar ancaq bu cür müvəqqəti mənzillər kimi rahat idi.

Adanın şərq hissəsi qabağa tərəf uzanaraq burun əmələ gətirmişdi. Bura, hər yeri meşəlik olan bir akr böyüklükdə sahə idi.

¹ Kliver – gəminin qabaq tərəfindəki üçbucaq, çəp yelkən



Bu yeri kol basmışdı. Yarpaqların hələ tökülmədiyi dövrdə burun, bu tərəfindən o tərəfi görünməyən yaşıl bir divara bənzəyirdi. Həmin burunu ada ilə birləşdirən dar bərzəxin yaxınlığında kiçik bir taxta blokhauz tikilmişdi. Bu binanı tikmək üçün seçilmiş yoğun tirlər mərmi zərbələrinə tab gətirə bilərdi. Blokhauzun pəncərələri mazğalı əvəz edir, qapıları çox davamlı və kiçik idi, binanın damı da divarları kimi yoğun tirlərdən tikilmişdi və üstü ağaç qabığı ilə örtülmüşdü ki, yağış suyu dammasın. Aşağı mərtəbədə silah və geyimdən başqa əsgərlər üçün lazım olan şeylər və yem saxlanılırdı, yuxarı mərtəbə isə həm mənzil, həm də iç qala idi. Alçaq çardaq iki-üç otağa bölünmüştü və burada on beş nəfərə qədər adam yata bilərdi. Bütün bunlar çox sadə düzəldilmişdi, eyni zamanda da, əsgərləri qəfil hücumdan kifayət qədər qoruya bilərdi. Binanın dörd tərəfində bitən ağaclar adadan kənardakı adamların blokhauzu görmələrinə mane olurdu. Yuxarı mərtəbələrdəki mazğallardan baxarkən adanın açıq hissəsi görünürdü, binanın aşağı hissəsi isə six kolluğun arxasında olduğu üçün onu görmək çox çətin idi. Müdafiə məqsədilə yaradılan bu binanı qəsdən su mənbəinin yaxınlığında tikmişdilər ki, bina mühasirəyə salınan zaman dolçalarla su götürməyə heç kəs mane ola bilməsin. Binadakıların su ilə təchiz olunmasını asanlaşdırmaq üçün blokhauzun aşağı mərtəbələri elə tikilmişdi ki, onlar binanın aşağı hissəsindən bir neçə fut irəli çıxmışdı. Bütün mərtəbələrdən bir-birinə pilləkənlər vasitəsilə yol var idi. Adanın mövqeyi burada hərbi post yaratmaq üçün son dərəcə əlverişli idi. Adanın əsas üstünlüyü də məhz bundan ibarət idi. Digər adalar qrupu içərisində bu postu tapmaq asan deyildi. Liman kimi istifadə edilən kiçik buxtaya gələn yolu kolluqlar və qonşuluqdakı adalar tamamilə kəşmişdi, buna görə də bir dəfə "Qaçağan"ın şəxsi heyəti balıq ovundan qayıdarkən yolu azmiş və buxtanı bir neçə saat ərzində tapa bilməmişdi.

"Qaçağan"ın buraya gəlib çatmasından bir saat keçirdi, lakin heç kəs dincəlmək fikrində deyildi. Dəyişdirilmək üçün gələnlərin yolunu çoxdan səbirsizliklə gözləyən zabit posta rəhbərliyini serjanta təhvil verdi və öz adamları ilə birlikdə dərhal kutterə midi. Casper həmin günü adada keçirməyə çox həvəslə razı olardı. Lakin az sonra əmr aldı ki, səmt küləyindən istifadə etmək üçün dərhal lövbəri qaldırıb yola düşsün. Ancaq hələ "Qaçağan"ın yola düşməsindən

əvvəl poruçık Müyr, Kap və serjant gizlicə zabitlə söhbət etmiş, Casperdən şübhələndiklərini ona demişdilər. Zabit Casperin hərəkətlərinə çox ciddi göz qoyacağını vəd etmişdi. Kutterin buraya gəlib çatmasından heç üç saat keçməmiş bu gəmi lövbərini qaldırdı.

Mabel öz atası üçün ayrılan daxmada yerbəyer oldu. Xırda təsərrüfat işlərini yoluna saldıqdan sonra adanı gəzməyə çıxdı. Bu qız kiçik taladan keçərək ciçirla sahilə tərəf getdi. Bir azca ləpələnən şəffaf suya baxarkən yeni vəziyyəti haqqında fikrə getdi. Qəflətən buraya gəlib çıxmış Devi Müyr qızı müraciətlə:

— Gözəl məxluq gözəl yerə gəlib çıxmışdır, miss Mabel, — dedi.

— Buna da heç bir şübhə ola bilməz ki, bu yerlərin gözəlliyi sizin gözəliyinizin qarşısında öz təravətini itirir.

Mabel cavab verdi:

— Mister Müyr, əgər mən sizə desəydim ki, sizin komplimentləriniz xoşuma gelmir, siz, yəqin ki, inanmazsınız, ancaq ümidi varam ki, məni belə komplimentlərdən daha ciddi söhbətlərin maraqlandırığına siz inanırsınız.

— Gözəl Mabel, sizin ağılinız da əsgər muşketinin lüləsi kimi pardaxlanmışdır, bundan başqa, etiraf edirəm ki, sizin danışığınız olduqca ağıllıdır və burada, meşədə dörd il qaldıqdan sonra o qədər də çox şey öyrənə bilməyən adamın beyninə girməz... Bunlar keçər, deyin görüm, gənc xanım, deyəsən, siz öz qəşəng balaca qədəminizi yenidən torpağa basmağınızı təəssüf etmirsiniz, doğrudurmu?

— Bəli, mən də iki saat bundan əvvəl elə düşünürdüm, mister Müyr, ancaq görünüşünüz mü, qabaqdakı ağacların arasından “Qaçağan” buradan nə qədər gözəl görünür, göldə necə yüngülcə üzür! Düzünü deməliyəm ki, indi gəmidə olmamağımı heyifsilə-nirəm.

Mabel bu sözləri dedikdən sonra Casperin son sağoluna yayılığını yellətməklə cavab verdi. Kutter burulub yaşıl yarpaq saçqlarının altında gözdən itənədək Casper Mabeldən gözünü çəkmədi.

— Onlar getdilər, ancaq deyə bilmərəm ki, mənim fərəhim və sevinçim də onlarla getmişdir. Bununla belə, arzu edirəm ki, Allah eləsin, onların səfəri uğurlu olsun, çünki onlar bədbəxtliyə düşçər olsalar, biz bütün qış burada qalmalı olarıq, ya da Kvebek qəsrinə dustaq göndərilərik. Bu Casper Şirin Su çox dələduz adamdır, buna görə də,



adam bilmir onun haqqında nə desin. Qarnizonda onun haqqında çox pis şayılər yayılmışdır. Sizin hörmətli atanız və eyni dərəcədə hörmətli olan dayınız da Casper haqqında yaxşı fikirdə deyildir.

– Mən belə sözləri eşitmək istəmirəm, mister Müyr. Əminəm ki, zaman özü Casper haqqındaki şübhələri puça çıxaracaqdır.

– Ah, kaş ki zaman özü mənim şübhələrimi də puça çıxarıyadı!

– deyə kvartirmeyster yaltaqcasına cavab verdi. – Miss Mabel, sizin ataniza bunun ancaq xeyri ola bilər, xüsusən mən istefaya çıxdıqda mənim yerimi serjantin tutması çox-çox yaxşı olardı.

Mabel hiyləgərcəsinə gülümsəyərək cavab verdi:

– Əgər mənim atam sizin yerinizi tutmağa layiqdirlər, məncə, siz də onun yerini tutmağa layiqsiniz.

– Bu nə sözdür! Mabel, yoxsa, mənim rütbəmi aşağı salmaq istəyirsiniz?

– Yox, canım! Bu fikirdə deyiləm, ser! Siz istefaya çıxmanızdan danışarkən mən heç də ordunu fikrimə gətirməmişəm. Mən fikirləşirdim ki, siz çox görüb-götürmiş və ehtiyatlı adam olduğunuz üçün mənim atama çox oxşayırsınız. Siz onun ailə başçısı yerini müvəfəqiyətlə tuta bilərdiniz.

– Gözəl Mabel, mən onun yerini heç də ata kimi və ya əsl ailə başçısı kimi deyil, təzə bəy kimi tuta bilərdim. İşin nə yerdə olduğunu başa düşürəm, sizin etirazlarınız da çox xoşuma gəlir, onlar hazırlıq cavablıq əlamətidir. Nə olar ki, gənc qadına hazırlıq olmaq yaraşır, amma yaxşı olar ki, hazırlıqda təkəbbürə, dikbaşılığa yol verilməsin... Düzünü deməliyəm ki, Ləpirçi çox qəribə adamdır.

– Bəli, Ləpirçi haqqında ya gərək həqiqəti deyəsən, ya da heç danışmayasan, mister Müyr! Ləpirçi mənim dostumdur, özü də sadıq dostumdur, buna görə də, onun haqqında mənim yanımıda pis söz danışanların cavabını verməyə bilmərəm.

– Sizi inandırıram ki, onun haqqında əsla pis söz demək istəmirəm, ancaq, məncə, onun barəsində deyilə bilən yaxşı söz də çox deyildir.

Mabel gülümsəyərək cavab verdi:

– Hər halda, o, ən mahir tūfəng atandır. Yəqin ki, bunu siz inkar etməzsınız, düzdürümү?

– Qoy o, bu işdə göstərdiyi igidlikləri ilə öyünsün, ancaq o da moxauk kimi nadandır.

– Bəlkə də, Ləpirçi latinca bilmir, ancaq heç kəs onun kimi iro-kezcə yaxşı danışa bilmir, irokezlərin dili isə dünyanın bu yerində latin dilindən daha faydalıdır.

– Gözəl və acidil Mabel! Sizin ağlinizamı, yoxsa gözəlliyyinizə daha çox heyran olduğumu məndən Lendinin özü soruşmaq fikrinə düşsəydi, doğrusu, bilmirəm ona nə cavab verərdim. Sizin həm ağliniz, həm də gözəlliyyiniz məni valeh etmişdir, adam istəyir bəzən gözəlliyyınızı, bəzən isə ağlinizi üstün tutsun. Eh, mərhum Müyr xanım sizə çox oxşayırdı!

Mabel özünü sadəliyə vuraraq:

– Siz sonuncu Müyr xanımımı demək istəyirsiniz? – deyə soruşdu.

– Aha! Bu dedi-qodunu, yəqin ki, Ləpirçi düzəltmişdir! Yəqin, bu səfəh sizi inandırmaq istəmişdir ki, guya, mənim bir neçə arvadım olub, eləmi?

– Əgər Ləpirçi belə işlərlə məşğul olsaydı, əbəs yerə vaxt itirədi, ser! Buradakıların hamısı yaxşı bilir ki, bədbəxtlikdən dörd arvadınız əlinizdən çıxmışdır.

– Yox, yalnız üçü; mənim adım Devi Müyr olduğu kimi, dediyim bu sözlər də doğrudur! Dördüncü arvad hələ şübhəlidir.

– Etiraf edirəm ki, mən o dördüncü xanımın yerində olmaq istəməzdəm, çünkü şübhə altında olmaq o qədər də xoşagələn şey deyildir.

– Siz bu barədə heç narahat olmayın, gözəl Mabel! Əgər siz mənim arvadlarımın dördüncüsü olsanız, qalanları yaddan çıxacaqdır, çünkü sizin gözəlliyyiniz, sizin üstünlükleriniz dərhal siz o birilərindən yüksəyə qaldırıar, siz birinci olarsınız. Dördüncüsü olmaqdan əsla ehtiyat etməyin.

Mabel gülərək:

– Bu təsəlliverici fikirdir, mister Müyr, – dedi. – Mən hər hansı bir kişinin dördüncü arvadı olmaqdansa, gözəllikdə dördüncü yeri tutmağı üstün bilərdim.

Mabel bu sözləri dedikdən sonra cəld çıxb getdi, kvartirmeyster isə qalıb öz müvəffəqiyyətsizliyi haqqında fikirləşməyə başladı. Mabel diribaş və qətiyyətli olsa da, başqası barəsində kobudluq etmək fikrinə düşməzdi, lakin vəziyyət onu Müyrlə qaba rəftar etməyə vadər etdi. Mabel onu qoyub gedərkən özlüyündə elə zənn edirdi ki, Müyürün düzülməz, zəhlə aparan iltifatından yaxasını həmisəlik qurtarmışdır. Lakin o, Devi Müyərə bələd deyildi. Belə hallarda



təklifinin və xahişinin rədd edilməsinə alışmış qaba, nəzakətsiz və inadıl olan Müyr heç də ruhdan düşüb geri çəkilmək fikrində deyildir. Mabel onun yanından qaçıb gedərkən o, qızın dalınca baxaraq başını tərpətdi; həm hədələmək, həm də özünə güvənmək əlaməti hesab edilə bilən bu hərəkətdən belə bir nəticə çıxarmaq olardı ki, Müyr qız üçün kələk qurmaq fikrindədir. Müyr bu barədə fikirləşərkən Ləpirçi gəlib çıxdı və ona sezilmədən yaxınlaşaraq yenə səs-sizcə gülə-güla dedi:

– Qızın dalına düşməyin, kvartirmeyster, onun dalına düşməyin, o, gənc və çevikdir. buna görə də ona çatmaq istəyən adamın gərək çox cəld qaça bilən qıçları olsun! Deyirlər siz onu təqib edirsiniz, düzdürmü? Burası da var ki, ona yoldaş ola bilməzsınız.

– Sənin haqqında da belə sözlər eşitmışəm, ancaq sən belə iddiada olmaqla çox yekə yerdən başlayıbsan, heç inana bilmərəm ki, istədiyinə nail ola bilesən.

– Deyəsən, sizin bu sözləriniz doğruya oxşayır... Qorxuram, siz haqlı olasınız. Mən kim olduğumu, nə qədər az bildiyimi və indiki həyatımı düşünərkən anlayıram ki, belə bir elmlı, mehriban, gülərəzli və zərif qızın həsrətini çəkməyə haqqım yoxdur!

– Sən, “Belə bir qəşəng qızın!” – deməyi unutdun, – deyə Müyr onun sözünü kobudcasına kəsdi.

– Əlbəttə, qızın üstünlüklerindən danişarkən onun qəşəngliyini də göstərməli idim. Yenice atılıb-düşməyi öyrənən maral ovçunun diqqətini o qədər cəlb etmir, nə qədər ki Mabel mənim diqqətimi cəlb edir. Boynuma alıram ki, Mabel haqqında düşünərkən həddindən artıq şöhrətpərəst olduğumu və özümə həddindən artıq güvəndiyimi hiss edirəm.

– Əziz dost, indi ki sən təbiətcə təvazökar olduğun üçün öz haqqında bu fikirdəsən, sənin köhnə yoldaşın və silahdaşın olduğuma görə sənə deməliyəm ki...

Bələdçi lap onun gözünün içiñə baxaraq dedi:

– Kvartirmeyster, qala hasarlarından bayırda biz bir-birimizə çox rast gəlmışık, ancaq meşələrdə və ya düşmənlə vuruşmada birlikdə az olmuşuq.

– Ləpirçi, bizim bir-birimizə qarnizondamı, yoxsa, çadırda rast gəlməyimizin fərqi yoxdur, bundan başqa, çox vaxt vəzifənin özü də məni yem və sursat anbarlarından çox uzaqda olmamağa vadar edir,

buna nə qədər təəssüf etdiyimi sən özün də başa düşürsən, çünkü sənin də qelbində əsgəri ehtiras coşur. Ancaq bax, indicə sənin haqqında Mabelin mənə nələr dediyini eşitsəydin, yəqin ki, bu həyasız və başıboş qızə özünü bəyəndirmək fikrindən dərhal daşınardın!

Ləpirçi kvartirmeysterə baxdı. O, özü haqqında Mabelin nə fikirdə olması ilə maraqlanmaya bilməzdi, lakin alicənab olduğuna görə bu barədə sorğu-sual etmək istəmədi. Ləpirçinin təmkinli olması, özündən çıxmaması Müyrü açmadı, çünkü kvartirmeyster Ləpirçinin açıqürəkli və hər şeyə tez inanan adam olmasından istifadə edib bu rəqibindən asanlıqla yaxasını qurtarmağı qət etmişdi. Müyr məsələnin təfsilatı ilə bələdçinin maraqlandığını və təvazökarlıq göstərdiyini gördükdə yenidən dilləndi:

— Sənin haqqında Mabelin nə fikirdə olduğunu gərək biləsən, çünkü hər bir adam özü haqqında dostlarının və tanışlarının rəyini bilməlidir. Sənin xarakterin və hissiyyatın haqqında Mabelin özündən bax, bunları öyrənmişəm... Yaxşı qulaq as, Mabelin dediklərini bir neçə sözə sənə çatdırmağa çalışaram. Sən özün də bilirsən ki, Mabel birisini sancmaq istəyəndə onun gözlərində hiylə və kin yağır...

— Poruçık Müyr, doğrudur, bəzən Mabelin gözlərində gülüş, bəli, saf, ürəkdən gələn səmimi bir gülüş sezmişəm, ancaq onun gözləri mənə həmişə mehriban və cəzbedici görünmüştür.

— Elə mən də bunu deyirəm. Onun gözlərində çox qəribə kına-yəli bir gülüş hiss edildi, şirin gülüb danışlığı yerdə birdən sənin haqqında dedi... Əminəm ki, Ləpirçi, sənin hissələrini təhqir etmərəm.

— Doğrusu, bilmirəm, kvartirmeyster... doğrusu, bilmirəm. Mabelin yaxşı rəyi mənim üçün başqalarının rəyindən çox əzizdir.

— İndi ki, belə oldu, mən dilimi saxlayacağam və sənə daha heç bir söz deməyəcəyəm. Axi, doğrudan da, bir halda ki, adam öz dostlarının özü haqqında dedikləri sözləri eşidərkən məyus olacaqdır, onda bu adama həmin sözləri çatdırmaq mənasızdır. Yaxşısı budur, mən daha heç bir şey deməyim.

— Kvartirmeyster, sizi danışmağa məcbur edə bilmərəm. Bundan başqa, Mabelin mənim haqqımda nə fikirdə olduğunu bilməmək mənim üçün, bəlkə də, yaxşı olarıdı. Sizin eyhamlarınızdan belə başa düşdüm ki, Mabel mənim haqqımda o qədər də yaxşı fikirdə deyilmiş. Adam sərt, qaba, nadan, həm də öz nöqsanlarını bilmədiyi



üçün xoşbəxt ola bilər, ancaq nöqsansız olmayı arzu etdiyin dəqi-qədə bütün öz nöqsanlarını görmək çox ağırdır.

– Mabel məni birdən qoyub getdiyi zaman onunla mən məhz bu barədə danışirdım. Gördünmü, Mabel səni görərkən necə tez əkilib getdi?

Ləpirçi:

– Hə, bunu gördüm, – dedi və ağır nəfəs alıb tüfənginin lüləsi-ni elə bərk-bərk sıxdı ki, sanki, barmaqları ilə bu dəmir parçasını əzmək istəyirdi.

– Gördünmü? Buna heç bir şəkk-üşbhə ola bilməzdi. Bax, əsl söz də budur və düz bir saat lügəti eşələsən, bundan yaxşısını tapa bilməzsən. Deməli, Ləpirçi, səni maraqlandıran suala cavab verirəm, ancaq ola bilsin ki, bu, o qədər də ağıllı hərəkət deyildir. Sənə deməliyəm ki, bu naz-qəmzəli qız ona görə cəld durub getdi ki, sənin xeyrinə dediyim sözləri eşitmək istəmirdi.

– Kvartirmeyster, axı siz ona mənim xeyrimə olaraq nə deyə bilərdiniz?

– Aydırındır ki, dostum, mən şəraitdən asılı olaraq söz tapardım. Əgər Mabel desəydi ki, səni yönəmsiz, yonulmamış, yarıvəhşi bir adam hesab edir, onda mən ona belə cavab verərdim: bunun səbəbi odur ki, Ləpirçi həmişə sərhəddə yaşamış, meşələrdə yarıvəhşi bir güzəran keçirmişdir. Mənim bu sözlərimi eşidərkən Mabelin etirazları öz əhəmiyyətini itirərdi.

– Kvartirmeyster, siz də ona beləmi dediniz?

– Allaha and içərəm ki, qızı məhz bu sözləri demişəm, ancaq Mabel sənin haqqında demək istədiyim sözlərin yarısını belə eşitmək istəmədi, sən də öz gözünlə gördün ki, qız yanımıdan qaçıb getdi, elə bil, sənin haqqında öz fikrini dəyişmək istəmir və bu barədə başqa sözlər eşitmək fikrində deyildi. Qorxuram ki, Mabel sənin barəndə qəti fikrə gəlmış olsun.

– Mən özüm də bundan qorxuram, poruçık, onun atası, doğrudan da, səhv etmişdir. Bəli, serjant yamanca yanılmışdır!

– Hə, bəsdir, əzizim, buna görə ah-vay etməyə dəyərmi? Heç kəs sənin şöhrətini əlindən ala bilməz. Götür tüfəngini (sən onu məharətlə işlədə bilirsən), çıx get meşəyə. Dünyada elə bir qadın yoxdur ki, bircə dəqiqliyə dərdi çəkilməyə layiq olsun! Mən bunu öz təcrübəmdən bilirəm. İki arvadı olmuş mənim kimi bir adama

inan, mənə inan ki, qadınlar heç də bizim təsəvvür etdiyimiz kimi deyillər. İndi əger sən Mabəldən lazımlıca intiqam almaq istəyirsənsə, bu saat sənin əlinə çox yaxşı fürsət düşməşdür, bəyənilməyən adaxlı bundan daha yaxşı bir fürsət ələ keçirə bilməz.

— Siz nə danışırsınız, mən Mabəldən intiqam almaq fikrinə düşə bilərəmmi?

— Tədriclə sən bu fikrə düşəcəksən, çünkü insan təbiəti belədir, həmişə yamanlığa yamanlıqla cavab vermək istər. Ancaq öz dostlarının daha böyük hörmətini qazanmaq üçün məhz indi sənin əlinə yaxşı fürsət düşməşdür, sən bununla öz düşmənlərini paxılıqlıdan partlamağa məcbur edə bilərsən.

— Kvartirmeyster, Mabel mənim düşmənim deyildir, əger o, mənə düşmən olsaydı da, onun qəlbinə zərrə qədər də toxunmazdım.

— Ləpirçi, əger sən belə danışırsansa, yəqin, belə də fikirləşirsin; ancaq ağıl və təbiət sənin əleyhinədir, onlar gec-tez sənə üstün gələrlər. Yəqin ki, eşitmiş olarsan, məsəl var, deyərlər ki, “İtə yiyeşinə görə hörmət edirlər!” Bəs bunun əksini desək, necə olar? “İtə yiyeşinə görə hörmət etmirlər”. Sən bilirsən ki, burada bizim vəziyyətimiz heç də möhkəm və yaxşı deyildir, biz burada, demək olar ki, şirin ağızındayıq.

— Kvartirmeyster, yəqin ki, siz şir deyərkən fransızları nəzərdə tutursunuz, şirin ağızı isə, sizin fikrinizcə, bu adadır, doğrudurmu?

— Mən bunu ancaq məcazi mənada deyirəm, əzizim, çünkü fransızlar şir deyillər, bu ada isə şirin ağızı deyildir. Ancaq qorxuram ki, ada dönüb olsun uzunqulaq ağızı!

Kvartirmeyster bu sözləri deyərkən qəhqəhə çəkib güldü, sanki, bununla demək istəyirdi ki, dostu Lendi hərbi əməliyyat üçün bu adanı seçərkən ağılsız iş görmüşdür.

Ləpirçi gördüyü mənzərənin bütün yaxşı cəhətlərinə qiymət verən bir mütəxəssis kimi ətrafına göz gəzdirərək dedi:

— Bu postdan daha yaxşı bir mövqə axtarıb tapmaq mümkün olmazdi.

— Mən bunu inkar etmirəm, əsla inkar etmirəm. Lendi xırda işləri bacaran böyük adamdır, onun atası da bu mənada böyük lord idi. Mən onların malikanəsində anadan olmuşam, mayorla bir yerdə o qədər çox vaxt keçirmişəm ki, onun bütün sözlərinə və hərəkətlərinə hörmət etməyə alışmışam. Sən, Ləpirçi, özün də bilirsən,



bu mənim xarakterimin zəif cəhətidir!.. Hə, sənə deməliyəm ki, bu postu ya uzunqulaq seçə bilərdi, ya da ağıl dəryası olan Süleyman peyğəmbər – elə də düşünmək olar, belə də. Ancaq sən özün təsdiq edə bilərsən ki, bu post yaxşı yerdə düzəldilməmişdir, bunu Lendinin bütün ehtiyatkarlıq tədbirləri və əmrləri də sübut edir. Min Adada və meşələrin hər yerində vəhşi adamlar vurnuxurlar. Onlar məhz bu yeri axtarırlar, bu barədə Lendinin özü də mötəbər mənbələrdən məlumat almışdır. Odur ki, sən həmin vəhşilərin izini axtarıb tapsan və onları azdırısan, əlli beşinci polka böyük xidmət göstərmiş olarsan. Bədbəxtlikdən serjant Dunqam elə güman edir ki, hər cür fəlakəti o tərəfdən – çayın yuxarılarından gözləmək lazımdır, çünkü Frontenak bizdən yuxarıdadır; təcrübə bizi göstərir ki, hindular həmişə gözlənilməyən tərəflərdən gəlirlər; deməli, onları qarşı tərəfdə güdmək lazımdır. Tüfəngini götür və adaların arası ilə, çayla başaşağı get, o tərəfdə bizim üçün təhlükə olduğunu görüsən, bizə xəbər verərsən. Əgər sən qıtə ilə, xüsusən York sahili boyunca bir neçə mil getsən, bizim üçün daha dürüst və deməli, daha mühüm məlumatı toplaya bilərsən.

– Büyük İlan o tərəfdə pusquda durmuşdur, posta çox yaxşı bələd olduğuna görə, bizim üçün qorxulu bir şey olduğunu görüb bizə vaxtında xəbər verə bilər.

– Ünütma ki, Büyük İlan hindudur, bu işin öhdəsindən isə hindulardan fərasətli və zirək olan ağ adam yaxşı gələ bilər. Bu kiçik tapşırığı kim şərəflə yerinə yetirsə, Lendi ona çox minnətdar olar. Əzizim, açıq demək lazımdır ki, Lendi buna heç zaman müvəffəq olmayıacağını yaxşı bilir. Ancaq onda anadangəlmə lord inadkarlığı vardır, lord isə hətta dan ulduzu qədər aydın olan öz səhvini heç vaxt boynuna almaz.

Kvartirmeyster Ləpirçini çox dilə tutdu ki, dərhal adadan çıxıb getsin. Poruçık buna nail olmaq üçün hətta bir-birinə zidd olan cürbəcür dəlillər getirdi. Ləpirçi nə qədər düzürəkli və hər şeyə tez inanan olsa da, poruçığın fikirlərinin əsassız olduğunu başa düşdü; lakin Ləpirçinin heç ağılna gəlmirdi ki, Müyr yalnız öz rəqibindən yaxasını qurtarmaq üçün onu adadan uzaqlaşdırmağa çalışır. Onlar uzunuzadı danişdiqdan sonra bir-birinə etibar etmədiklərini bürüzə verməyərək, ayrıldılar.

Bir azdan sonra serjantla kvartirmeysterin görüşüb məsləhətləşməsi nəticəsində mühüm qərar qəbul edildi. Əsgərlərə gizli əmrlər

verilmişdi; əsgəri hissələrin bir yerdən başqa yerə nə şəraitdə keçməsinə bələd olan hər bir adam dərhal başa düşərdi ki, adada hansı məqsəd üçünsə ekspedisiya hazırlanır. Günəş batan kimi serjant iman deyilən yerdə işini qurtarıb öz daxmasına qayıtdı. Onu Kapla Ləpirçi müşayiət edirdi. Dunqam axşam yeməyi zamanı həmişəki yerində oturaraq Mabelə müraciət etdi:

– Mənim qızım, bu axşam yeməyi üçün necə tədarük gördüyüünə əsasən deyə bilərəm ki, sən burada da vaxtını boş-boşuna keçirməyəcəksən. Ümidvaram ki, vaxt gəlib çatdıqda sübut edə biləcəksən ki, düşmənlə üz-üzə gəlməkdən qorxmayan adamlar nəslindənsən.

– Ata, yəqin, məndən tələb etməzsiniz ki, Janna d'Arkin¹ rolunu oynayım və sizin əsgərlərinizi döyüşə aparıam.

– Qızım, kimin rolunu deyirsən?.. Ləpirçi, bəlkə, sən deyəsən, indicə Mabel kimin adını çekdi?

– Yox, serjant, bilmərəm! Axi bunun nə mənəsi var? Bu adı bilmək mənim nəyimə lazımdır! Mən nadanam, tərbiyə almamışam, mən yalnız Mabelin səsini eşitməkdən daha çox həzz alıram.

Kap inamlı:

– Mən biliyəm, – dedi, – bu, son müharibədə çoxlu qənimət ələ keçirmiş olan morlak dəniz quzdurları gəmisinin adıdır.

Mabel tarix haqqında kifayət qədər məlumatı olmayan öz atasının və dayısının gücləri çatmayan bu söhbəti araya salmasına peşman olub qızardı, lakin Ləpirçinin ürəkdən və sadəlövhəcəsinə dediyi sözləri eşidərkən hətta gülümsəməyi də yersiz bilmədi.

– Ata, yəqin ki, siz bununla demək istəmirsiniz ki, mən, əsgərlərə qoşulub adanın müdafiə olunmasında onlara kömək etməliyəm.

– Belə olsa, nə olar! Qadınlar dünyanın bu yerində belə igidliklər çox göstərmişlər. Bunu dostumuz Ləpirçi də təsdiq edə bilər, qızım! Bax, səni xəbərdar edirəm, sabah tezdən yuxudan oyanarkən bizi tapmasan, qorxmayasan: sənə deməliyəm ki, biz gecə ekspediyyaya çıxmaga hazırlaşırıq.

– Sizmi, ata? Məni Cenni ilə bu adada təkmi qoyub gedəcəksiniz?

– Yox, qızım, hərbi qaydalara bir az səndən yaxşı bələdəm. Biz poruçık Müyrü, qardaşım Kapı, kapral Mak-Nabı və daha üç nəfəri

¹ *Janna d'Ark* (1412-1431) – Yüzillik müharibə dövründə, ingilislərin basqınına qarşı fransız kəndlilərinin mübarizəsində fəal iştirak etmiş kəndli qızıdır. O, müharibəyə başçılıq etmişdir. Ingilislərin əlinə keçdiqdə kafir və cadugör adlandırılaraq ruhani məhkəməsi tərəfindən məhkum olunub yandırılmışdır.



burada qoyacağıq, biz olmayan vaxt onlar qarnizonu əvəz edəcəklər. Cenni bu daxmada sənin yanında qalacaq, qardaşım Kap isə məni əvəz edəcəkdir.

Mabel, bir növ, qeyri-şüuru olaraq:

– Bəs mister Müyr? – deyə soruşdu.

– Əgər bəyənsən, o, sənə qulluq göstərib səni əyləndirəcəkdir, çünkü gördüyü qızlara o dəqiqə vurulan bir oğlandır, özü də dörd dəfə evlənmişdir. Bu poruçık öz arvadlarını hörmətlə yada saldığını sübut etmək üçün beşinci dəfə evlənmək fikrindədir.

Ləpirçi sadəlövhəcəsinə dedi:

– Kvartirmeyster məni inandırmağa çalışırdı ki, əgər adamın ürəyini dərd-qəm şumlamaşdırısa, onu malalamaq lazımdır ki, keçmişdən əsər-əlamət qalmasın.

Serjant istehza ilə gülümseyərək cavab verdi:

– “Malalamaqla” “şumlamaq” arasında o qədər də böyük fərq yoxdur. Ancaq qoy o, Mabelin qarşısında boşboğazlıq edib ürəyini boşaltsın, onda nə qədər dərrakəli olduğunu bürüzə verər və Mabelin dalına düşməkdən əl çəkməyə məcbur edilər. Çox yaxşı bilirəm ki, mənim qızım poruçık Müyrə ərə getməz.

Serjant bu sözləri elə bir qətiyyətlə dedi ki, onun öz qızını kvartirmeysterə heç zaman ərə verməyəcəyini başa düşmək çətin deyildi. Mabel köksünü ötürüb qızardı, yüngülə gülümsədi və halının ağırlaşdığını hiss etdi, lakin var gücünü toplayıb həyəcanını boğaraq olduqca şən avazla dedi:

– Ancaq, ata, mənə elə gəlir ki, gərək biz hələ gözləyək ki, mister Müyr mənim ərim olmaq istədiyini və ya daha doğrusu, sizin qızınızı almaq istədiyini öz dili ilə desin; yoxsa, kal üzüm əhvalatını yadınız salarlar!

– Bu, nə əhvalatdır? – deyə Ləpirçi soruşdu. – Siz nağıl etməyi çox yaxşı bacarırsınız, bu əhvalatı da bizim üçün danişin. Mənə elə gəlir ki, serjantın özü də bunu heç vaxt eşitməmişdir.

Mabel hamiya məlum olan “Tülkü və üzüm” təmsilini çox şirin nağıl etdi, qızın danişdiği dəqiqələrdə Ləpirçi gözlərini ondan çəkmirdi; Ləpirçinin bu söhbətdən həzz alması onun üzündə əks etmişdi. O dedi:

– Tülkü məhz belə şirindilli olur! Minqlərin dili də belədir, onlar və tülkülər bir-birinə çox oxşayırlar, çünkü həm minqlər, həm də tül-

külər eyni dərəcədə xain və hiyləgərdirlər. O ki qaldı üzümə, bu ölkədə üzüm, ümumiyyətlə, turş olur, hətta əli çatan adamlar da bu üzümün turşluğunu bilirlər. Güman edirəm ki, minqlər də mənim skal-pimi çox turş hesab edirlər.

— Mənim övladım, üzümün turşluğundan biz yox, mister Müyr gileylənəcəkdir. Bir də ki, Mabel, axı sən heç vaxt bu adama ərə getmək istəməzsən, düzdürmü?

Kap:

— Heç kəs də yox, bizim qızımız! — dedi. — Yox, yox! Belə bir qəribə adama qızımız ərə getməz, bir də ki bu adam heç xalis əsgər də deyildir, elə belə... yarımməsgərdir.

— Ata..., dayican, mən heç kəsə ərə getmək fikrində deyiləm. Əgər istəyirsinizsə, gəlin başqa şeylərdən danışaq. Ərə getmək istəydim, heç də dörd arvadı olmuş adamı seçməzdim.

Serjant, “görürsənmi işlər necə yaxşı gedir?”, demək isteyirmiş kimi, Ləpirçinin üzünə baxıb başını tərpətdi, sonra isə qızının xahişinə əməl edərək söhbəti dəyişirdi. O dedi:

— Qardaşım Kap, nə sənin, nə də Mabelin adada qalan kiçik qar-nizonə ağılıq etməyə ixtiyarınız olmayıcaqdır, lakin siz ona məsləhət verə və böyük təsir göstərə bilərsiniz. Mən burada olmadığım müddətdə kapral Mak-Nab komandır olacaqdır. Mən onun öz şərəfini gözləməli olduğumu başa salmışam, çünkü qorxurdum ki, o, özündən rütbəcə böyük olan adama, yəni poruçık Müyrə boyun əysin. Poruçık Müyrün isə burada ağılıq etməyə heç bir ixtiyarı yoxdur, çünkü buraya könüllü surətdə gəlmışdır. Bax, qardaşım Kap, kaprala kömək elə. Bu ekspedisiyanın davam etdiyi günlərdə kvartirmeyster hakimiyyəti ələ alsa, Mak-Nab kimi mənə də əmrlər vermək istəyə!

— Xüsusən, qardaşım Dunqam, sənin burada olmadığın müddətdə Mabel onu qoz qabığına soxsa, işlər lap düzələr. Ancaq serjant, ümidiyaram ki, suda nə varsa, hamisini mənim ixtiyarıma verəcəksən... Ən ağlagelməz pozğunluqlar və intizamsızlıqlar feldmarşal ilə admiralın bir-biri ilə yola getmədiklərindən törəyər.

— Qardaşım, bilməlisən ki, kapral ümumiyyətlə baş komandan vəzifəsində qalacaqdır. Sizin üçün burada yelkənli kiçik bir gəmi qoyacağam, əkilib getmək lazımlı gəlsə, bu gəmi sizin karınıza gələr. Kapralı isə yaxşı tanıyıram, əgər onu rom içməyə qoymasalar,



bacarıqlı və igid əsgərdir, elə adamdır ki, ona bel bağlamaq olar. Ancaq unutmayın ki, kapral şotlandiyalıdır, buna görə də asanlıqla kvartirmeysterin təsiri altına düşə bilər. Mabellə dilbir olub ehtiyatı əldən verməyin.

– Ata, axı nə üçün bizi burada qoyub gedirsiniz? Mən sizin yanınızda ona görə gəlmışəm ki, həmişə bir yerdə olaq. Bəs məni niyə özünüzlə aparmırsınız?

– Sən qoçaqsan, Mabel, sən əsl Dunqamsan! Ancaq sən gərək burada qalasan. Biz adanı lap sübh vaxtı tərk etməliyik ki, heç kəs bizim limandan necə çıxdığımızı görməsin. Özümüzlə iki iri yelkənli gəmi aparacağıq, üçüncüsünü isə bir qayıqla burada sizin üçün qoyacağıq. Fransızların girləndikləri kanala gedəcəyik. Hindular üçün Frontenaka müxtəlif mallar gətirən fransız gəmilərini tutmaqdan ötrü, bəlkə də, bir həftə kanalda qalıb fransızları güdməli olduq.

Kap narahat olaraq soruşdu:

– Qardaşım, de görüm, sənin lazımi kağızların varmı? Bilməli-sən ki, dənizdə keşik çəkən üçün lazımi sənədləri olmayan kreyser açıq dənizdə başqalarının gəmilərini zəbt etsə, buna dəniz quldurluğu deyərlər.

– Mənə öz polkovnikimdən təyinat almaq şərəfi nəsib olubdur, özüm də əlli beşinci polkun baş serjantiyam! – deyə serjant vüqarla cavab verdi. – Bu, Fransa kralının özü üçün də kifayətdir. Bundan başqa, məndə mayor Dunkanın yazılı əmrləri vardır.

– Axı gəminin keşik çəkməsi üçün kağızların yoxdur.

– Məndə olan kağızlar mənim üçün kifayət edər, qardaşım. Ən vacib məsələ budur ki, dediyim gəmilər zəbt edilib Osveqoya gətirilsin, çünkü onlar çoxlu tūfəng, hərbi ləvazimat və başqa şeylər daşıyıb gətirirlər, fransızlar isə bu şeylərdən istifadə etməklə öz müttəfiqləri olan vəhşiləri qan tökməyə vadar edirlər. Biz gəmilərin hərbi yükünü ələ keçirməklə fransızların planlarını pozaraq, vaxt qazanarıq, çünkü payızın axırlarınadək onlar ikinci dəfə hərbi sursat ala bilməzlər.

Mabel bu məsələ ilə çox maraqlanaraq:

– Ata, – dedi, – ingilis kralı da hindulardan istifadə edirmi?

– Bəli, əlbəttə, onun buna haqqı vardır. Ancaq bir var qırmızı-dərili adamlardan ingilislər, bir də var ki fransızlar istifadə etsinlər, – bunun böyük fərqi vardır. Bunu hər kəs yaxşı başa düşür.

– Ancaq, ata, mən burada heç bir fərq görmürəm, hinduları qan tökməyə fransızların və ya ingilislərin vadar etmələrinin nə fərqi varmış?

– Fərqi çox böyükdür, qızım! Əvvələn, ingilislər insanpərvər və iğidirlər, fransızlar isə qəddar və qorxaqdırlar.

– Bunu da əlavə et, qardaşım: mümkün olsaydı, fransızlar səhərdən axşamadək rəqs edərdilər.

– Tamamilə düzgün, – deyə serjant təsdiq etdi.

– Siz nə deyirsiniz deyin, ata, mən başa düşmürəm! Əgər fransızlar hinduları öz düşmənləri ilə vuruşdurmaq üçün onlara muzd verirlərsə və bu yaxşı iş deyildirsə, belə işlə məşğul olan ingilislərin də başı uca olmaz. Siz nə fikirdəsiniz, Ləpirçi?

– Bu düzgün, tamamilə düzgün. Özümüz də gördüyüümüz bir iş üçün günahı fransızların boynuna qoyan adamlara heç zaman tərefdar olmamışam. Ancaq bunu da deyim ki, minqlərlə müttəfiq olmaqdansa, delavarlarla müttəfiq olmaq yaxşıdır. Əgər bu nəcib tayfa qırılıb yox olmasayıd, delavarları bizim düşmənlərimizlə vuruşmağa gəndərməyi cinayət hesab etməzdim.

– Ancaq delavarlar qocaları da, cavanları da, qadınları və uşaqları da öldürür və başlarının dərisini soyurlar.

– Onların təbiəti belədir, Mabel, buna görə onları məzəmmət etmək olmaz. Müxtəlif qəbilələrin yolları da müxtəlifdir, bununla belə, təbiət dəyişilmir. Məsələn, mən ağ adamam, özüm də ağ adamların adətlərinə riayət etməyə çalışıram.

– Mən belə şeyləri başa düşmürəm, – deyə Mabel cavab verdi.

– Məncə, kral Georq üçün qanun hesab edilən nə varsa, kral Lüdvik üçün də qanun hesab edilməlidir...

Axşam yeməyindən sonra serjant qonaqlarından ayrıldı və qızı ilə tək qaldı. Onun ürəyinə dammışdı ki, deyəsən, Mabelin üzünü axırıncı dəfə görür, yəqin, bu səbəbdən həmin axşam Mabel atasının gözünə olduqca gözəl görünürdü. Mabel bütün gənc qəlbini ilə çıxdan həsrətini çəkdiyi ata nəvazişini, nəhayət, həmin axşam atasının rəftarında gördükdə çox şad oldu.

Qız atasının əllərini öz əllərinin içində saxlayaraq və gözləri yaşardı, halda, onun üzünə baxıb soruşdu:

– Deməli, anam da mənimlə bir boyda idi, eləmi? Mənə elə gəlir ki, boyda anam məndən uca olmuşdur.



– Uşaqlara həmişə elə gəlir, Mabel. Ataya və anaya hörmətlə baxmaq vərdişi onları öz uşaqlarının gözündə yüksəldir. Anan səninlə bir boyda idi.

– Ata, bəs anamın gözləri necə idi?

– Mənim balam, sən anandan daha çevik və gülerüzsən, lakin sənin gözlərin kimi onun da gözləri göy, mehriban və cəzbədici idi.

– Ata, siz bu ekspedisiyada öz qayğınzıza qalmasanız, mənim gözlərim öz gülərliyini həmişəlik itirəcəkdir.

– Sağ ol, Mabel, hm... sağ ol, bala; ancaq mən gərək borcumu yerinə yetirəm. Mən arzu edirəm ki, geriyə qayıdanadək Osveqoda yerbəyer olub ərə gedəsən. Onda səndən nigaran olmazdım.

– Ərəmi gedim? Axi kimə, ata?

– Sənin ərin olmasını arzu etdiyim adama, sən onu tanıyırsan. Əlbəttə, sən daha ağıllı və varlı-hallı olan başqa birisini də tapa bilərsən, ancaq, dostum, sən eləsini tapa bilməzsən ki, o, mən dediyim adam qədər alicənab, sağlam düşüncəli olsun.

– Beləsini heç yerdə tapmaq olmazmı, ata?

– Mən ikinci belə bir adam tanımiram. Hər halda, bu cəhətdən Ləpirçinin tayı-bərabəri yoxdur.

– Axi mən gərək hökmən ərə gedəm? Ata, siz təksiniz, buna görə də istərdim ki, sizə qulluq etmək üçün yanınızda qalım.

– Biliyəm ki, bunu ürəkdən deyirsən. Mabel, səni hissərinə görə məzəmmət etmirəm, çünkü bu, tamamilə təbii bir şeydir. Lakin bundan daha təbii olan hissələr də vardır.

– Ata-anaya hörmət hissindən daha yaxşı nə ola bilər?

– Ərə məhəbbət.

– Axi indi mənim ərim yoxdur, ata!

– Mən də deyirəm ki, tez ərə get! Mənim ömrüm çox uzun deyil, Mabel, təbiət, ya da müharibə tezliklə mənim ömrümü kəsməlidir. Sən gəncsən, çox yaşayacaqsınız, həm də sənə elə bir adam lazımdır ki, səni öz qanadı altına alıb qorusun, sənin qayğını çəksin, necə ki indi sən mənim qayğıma qalırsan.

Mabel işvə ilə gülümsəyib zərif əlləri ilə serjantın cod barmaqlarını bir-birindən aralaya-aralaya dedi:

– Ata, olmaya güman edirsiniz ki, mənə yalnız Ləpirçi, yalnız təkcə o, ər ola bilər? Axi o, sizdən yalnız on-on iki yaş kiçikdir.

– Ləpirçi kral ordusunda xidmət etsə də, onun rütbəsi yoxdur, ancaq öz işində onun tayı-bərabəri yoxdur. Əgər sən, Mabel, Ləpirçiye ərə getsəydim, ölümüm gəlib çatanda rahat can verərdim.

– Ata!

– Fikirləşəndə ki, qızım kimsəsiz qalacaq, ürəyim çox sıxlıq; belə halda, döyüşə də xatircəm getmək olmaz.

– Ah, ata, əger ürəyinizin təsəlli tapmasına kömək edə bilsəydim, əlimdən gələni əsirgəməzdim!

Serjant nəvazişlə qızına baxaraq:

– Sən bunu edə bilərsən, – dedi, – ancaq istəmirəm ki, mənim ürəyimin qəm-qüssəsi sənin ürəyinə keçsin.

Serjant bu sözləri ciddiyətlə, səsi titrəyə-titrəyə dedi. O, öz qızına bəslədiyi məhəbbətini hələ indiyədək bu şəkildə bürüzə verməmişdi. Serjantın daxili həyəcanı həmişə sərt olan üzündə əks etmişdi, onun üzü də heç zaman indiki kimi xoş təsir bağışlamamışdı. Qızın qəlbində atasına təsəlli vermək arzusu coşurdu. O, qüvvətli həyəcan içində dedi:

– Ata, deyin görüm, mən nə etməliyəm?

– Yox, Mabel, bu, haqsızlıq olardı, çünkü sənin arzuların mənim istəklərimə düzgün gəlməyə bilər.

– Mənim heç bir arzum yoxdur, nə demək istədiyinizi də bilmərəm, gələcəkdə mənim ərə getməyimdən danışırsınız, elədirmi?

– Bunun nə eybi var! O, həyatın bir çox nemətlərindən özünə korluq verərək ömrü boyu faydalı işlər görmüşdür. Ondan başqa kim sənin himayəçin ola bilərdi?

Mabel bilmirdi kimin adını çəksin, çünkü heç kəs evlənməyi ona təklif etməmişdi, hərçənd ki, onun bu barədə də qeyri-müəyyən ümid və arzuları var idi. O, bu məsələdən uzaqlaşmağa çalışaraq cavab verdi:

– Axi biz Ləpircidən danışırıq. Əgər o, bir az cavan olsaydı, onu təsəvvürümə bir ər kimi daha asanlıqla gətirə bilərdim.

– Sənə deyirəm ki, məsələ yaşda deyil, gücdə və sağlamlıqdır. Əgər bunu nəzərə alsaq, deyə bilərik ki, Ləpirçi bir çox gənc zabitlərimizdən cavandır, buna inan.

Mabel:

– Əlbəttə, poruçık Müyrdən cavandır, – dedi və bərkdən güldü, halbuki həmin anda onun ürəyindən qara qanlar axırdı.



– Ləpirçi cavaklıqda Müyrün nəvəsi yerində ola bilərdi, bundan başqa, Ləpirçi Müyrdən yaşca da cavandır. Mabel, Allah eləməsin ki, heç olmasa, zabit qızı olmayıncı, zabitə ərə gedəsən!

Mabel hiyləgərcəsinə bir nəzərlə atasına baxaraq:

– Əlbəttə, ata, – dedi, – əgər Ləpirçiyyə ərə getsəm, heç zaman zabit arvadı olmayacağam.

– Əgər sənin Ləpirçiyyə nişanlandığını görsəydim, əgər bilsəydim ki, sən Ləpirçinin arvadı olacaqsan, ondan sonra başına nələr gəlsə də, bu dünyadan nigaran getməzdəm. Ancaq səndən heç bir vəd tələb etmirəm, mənim övladım, səni məcbur etmək istəmirəm, razi olmaрам ki, sonra peşmançılıq çəkəsən. Məni öp, Mabel, özün də get yat!

Əgər serjant Dunqam ürəyindən keçən vədi Mabedən qəti surətdə tələb etsəydi, Mabelin möhkəm müqavimətinə rast gələrdi və belə halda, Mabeli asanlıqla yola gətirə bilməzdi. Lakin serjant ixtiyarı bütünlükə qızın özünə verməkdə daha ağıllı hərəkət etmiş oldu. Öz təbiətinə görə alicənab olan Mabel başa düşürdü ki, onu hədə-qorxu gəlməklə deyil, xoş dillə, müləyimliklə yola gətirmək olar. Həmin dəqiqələrdə Mabel yalnız atasının fikrini çəkirdi. Odur ki, serjantın sərtliyi üzündən Mabelin qəlbində az əvvəl sönməyə başlayan ata məhəbbəti, indi yenidən qüvvətləndi. İndi atası onun üçün dünyada hər şeydən əziz idi, buna görə də Mabel atasının yolunda hər cür qurbanlar verməyə hazır idi. O dedi:

– Ata, siz kimi desəniz, mən də ona əra gedəcəyəm.

– Yox, Mabel, özün üçün gərək özün ər seçəsən.

– Axi kim var ki, seçim? Ləpirçi ilə mister Müyrdən başqa heç kəs məndən əra getməyimə razılıq istəməmişdir. Nə siz, nə də mən bu iki nəfərdən yalnız birini tərəddüd etmədən seçərdik. Yox, ata, əgər siz istəsəniz, mən Ləpirçiyyə əra gedərəm.

– Əziz balam, kimi seçdiyimi sən bilirsən. Səni yalnız Ləpirçi böyük xoşbəxtliyə çıxara bilər.

– Nə deyirəm, əgər Ləpirçi mənimlə evlənmək fikrindən hələ daşınmamışsa, qoy mənimlə evlənmək istədiyini özü desin... Yəqin, siz razi olmazsınız ki, Ləpirçiyyə bu barədə sözü sizin qızınız, ya da qızınızın əvəzinə bir başqası açsın... Yox, bu barədə Ləpirçiyyə qoy başqası heç bir söz deməsin. Əgər Ləpirçi mənim dilimdən eşitdiyi sözlərdən sonra mənimlə evlənmək fikrindən hələ dönməmişsə, mən onunku olacağam.

– Qoy Allah səni xoşbəxt eləsin, mənim övladım, qoy Allah sənə əcr versin, çünki sən nəcib övladsan.

– Özünüzə toxtaqlıq verin, ata, ekspedisiyaya ləp xatircəm gedin... İndi mənə görə daha narahat olmaya bilərsiniz. Yazda, ata... bir az gözləmək istəyirəm... ancaq əgər Ləpirçi yenə də mənimlə evlənmək istəyirsə, yazda ona ərə gedərəm.

– Mabel, necə ki, mən sənin ananı sevirdim, Ləpirçi də səni elə bir məhəbbətlə sevir. Ləpirçi sənə olan hisslerindən danışarkən qabağında uşaq kimi ağladı.

– İnanıram, mən özüm yəqin etdim ki, Ləpirçi mənim haqqımda mənim layiq olduğumdan daha yaxşı fikirdədir, mən də Ləpirçiye hörmət etdiyim qədər heç kəsə hörmət etmirəm, hətta, ata, sizə də bu qədər hörmət etmirəm.

– Belə də olmalıdır, qızım! Mən bunu Ləpirçiye deyə bilərəmmi?

– Yox, yaxşısı budur, ona hələ heç bir şey deməyin, ata! Qoy iş öz yolu ilə getsin.

Mabel bu sözləri deyərkən eyni açıldı. Atasına elə gəldi ki, Mabel şadlığından gülümsəyir, lakin daxili həyəcanı və ürək sıxıntısını serjantdan daha yaxşı sezik dərk edən hər hansı bir başqa adam Mabelin çöhrəsində nəzərə çarpan qədər bu təbəssümün məcburiyyət üzündən irəli gələn qəribə bir dəyişiklik olduğunu söyləyərdi.

– Yox, ata, – deyə Mabel təkrar etdi, – qoy iş yolu ilə getsin, sizə verdiyim sözün üstündə möhkəm duracağam...

– Mənə də başqa şey lazımlı deyildir, Mabel! İndi məni öp. Sən nəcib övladsan.

Mabel atasının qucağına atıldı. Qız ömründə birinci dəfə idi ki, belə edirdi. O, atasını qucaqlayıb uşaq kimi ağlayırdı. Qoca əsgərin sərt ürəyi yuxaldı, atanın göz yaşları qızın göz yaşlarına qarışdı. Lakin serjant zəiflik göstərməsindən xəcalət çəkərək tez özünü ələ aldı, qızının qolları arasından çıxıb yatmağa getdi. Mabel otağın boş bir küncündə qoyulan çarpayışına tərəf hönkürə-hönküre yönəldi.

Bir neçə dəqiqədən sonra dərin yuxuya getmiş veteranın fisiltısı və xorultusu eşidildi.



İYİRMİNCİ FƏSİL

Mabel yuxudan oyanarkən günəş xeyli qalxmışdı. Qız cəld durub geyinərək təmiz səhər havasında gəzməyə çıxdı. Mabel bu yeni məskənin xüsusi gözəlliyyinə və qəribə təsir bağışlayan tənhalığına ilk dəfə çox heyran qaldı.

Payızın xoş günlərindən biri idi. Qıza elə gəlirdi ki, adada adam yaşamır. Mabelin hələ buraya gəldiyi gecə, belə hallarda labüb olan qarğışlıq adanın əhalisiz olmadığını bildirmişdi; indi isə hər tərəf sükuta dalmışdı və Mabel ətrafına nə qədər göz gəzdirirdi; insan övladının varlığından heç bir əsər-əlamət görmürdü.

Nəhayət, Mabel ocaq başında toplaşan öz səfər yoldaşlarını gördü. Tənhalıq hissindən əmələ gələn qorxusu dayısını görən kimi yox oldu. Mabel bu diyarın təbiətinin qəribə mənzərəsinə çox maraqla tamaşa etməkdə idi. Ocağın başında Kapdan əlavə kvartimeyster, kapral, üç əsgər və bir qadın da görünürdü. Qadın səhər yeməyi hazırlamaqla məşğul idi. Boş qalmış daxmalardan səs çıxmırıldı; blokhauzun keşik qülləsi o qədər hündür olmasa da, onu yarıya qədər gizlədən kolların arasında uca bir bürc kimi görünürdü.

Mabel hamının başının yeməyə qarışdığını gördükde, sahilə tərəf yollandı, ancaq onu heç kəs görmədi. Sahildə Mabel ağacların və kolların arasında gizlənə bilerdi. O, aşağı əyilmiş budaqları aralayıb suya lap yaxınlaşdı, burada ayaq saxlayaraq, kiçik dalgaların sahilə doğru necə yüyürüb gəldiyinə, sonra isə sahilə toxunan kimi yenidən necə geriyə qayitdigina tamaşa etməyə başladı. Ətrafdakı adalara göz gəzdirərkən fikirləşdi ki, indiyədək hələ bundan daha gözəl bir mənzərə görməmişdir.

Lakin Mabel birdən diksindi: qarşı tərəfdəki adanın sahilini bürüyən kolluqda qızın gözünə insan kölgəsi göründü. Bu sahil o birindən yüz yarddan çox aralı olmazdı. Mabel əmin idi ki, gözləri onu aldatmamışdır. O bilirdi ki, hər hansı bir irokez onu görsə, onun gülləsindən xilas ola bilməyəcəkdir. Buna görə də, Mabel qeyri-ixtiyari olaraq geriyə çekilib kolların arasında gizlənməyə çalışdı və gözlərini qarşı tərəfdəki sahilə zillədi. Əbəs yerə bir neçə dəqiqə gözlədikdən sonra, öz şübhələrini dayısına bildirmək üçün onun yanına

qayıtmak istədikdə, birdən qarşidakı sahildə kollardan yuxarı qaldırılan qızılıağac budağını gördü. Bu budağı kim isə dostluq əlaməti olaraq əlində tutub yelləyirdi. Sərhəd mührəbələri adətlərinə alışmamış olan Mabel üçün bu, çox qorxulu dəqiqə idi. Qız yalnız bunu başa düşürdü ki, belə şəraitdə adam gərək özünü itirməsin və çox ehtiyatlı olsun.

Mabel serjant Dunqamin ləyaqətli qızı olduğunu indi göstərmək vaxtı çatdığını düşünərkən ürəkləndi. Qarşidakı sahildə verilən siqnalı dostluq əlaməti hesab etdi və bir dəqiqə tərəddüd etdikdən sonra koldan bir budaq sindirib onu havada yellətməklə həmin siqnalı cavab verdi.

Bu səssiz danışq bir neçə dəqiğə davam etdi. Birdən Mabel gördü ki, yarpaqlar yavaşça aralandı və qarşı tərəfdə bir qadın göründü. Bu, qırmızıdərilə qadın idi. Mabel diqqətlə baxdıqda onu tanıdı: o, İyun Şehi – Arouxedin arvadı idi. Birlikdə yol gələn zaman Mabel sezmişdi ki, bu hindu qadın öz ərini sevir, onunla çox xoş rəftar edir, ərinin hörmətini saxlayır və onun sözüne müticəsinə baxır. Bir gün Mabel başa düşmüştü ki, tuskarora ona, yəni Mabelə həmisəkindən daha diqqətlə baxır. O vaxt İyun Şehinin üzündə pərtlik və qısqanlıq əlaməti sezmişdi. Lakin Mabel bu hindu qadına qayğı göstərdiyinə və onunla müləyim rəftar etdiyinə görə, hindu qadının qəlbində ona qarşı heç bir kin-küdürü qalmamışdı. İyun Şehi də zahirən Mabelə çox yaxşı münasibət göstərirdi, buna görə də, qız indi zənn edirdi ki, o vaxt onlar bir-birindən dostcasına ayrılmışlar.

Arouxedin arvadı özünü o qədər etibarlı göstərmişdi ki, indi onun qəflətən bu yerdə görünməsini Mabel əsla şübhəli bir hərəkət hesab edə bilmədi. Buna görə də Mabel hindu qadın ilə dərhal danışmağı qət etdi. Mabel tərəddüd etmədən kolun arasından çıxdı və İyun Şehinin də gizləndiyi yerdən çıxdığını görərkən şad oldu.

Mabel hindu qadına işaret etdi ki, yaxın gəlsin, çünkü özü ona yaxınlaşa bilmirdi. İyun Şehi bir dəqiqliyə gözdən itdiqdən sonra yenə göründü, o, yarıyadək kolun arasından çıxan qayıqın burun tərəfində oturmuşdu. Mabel xahiş etmək istədi ki, hindu qadın qayıqla üzə-üzə lap yaxına gəlsin, lakin həmin anda bərkdən əsnəyən dayısının səsini eşitdi. Mabel İyun Şehinə işaret etdi ki, gizlənsin, özü isə səs gələn tərəfə getdi və gördü ki, hamının başı yeməyə qarışmışdır. Bütün fikrini yeməyə verən Kap Mabeli çağırmaq üçün



özünü süfrədən çətinliklə ayıra bildi. Mabel dərhal başa düşdü ki, indi İyun Şehi ilə görüşmək üçün çox yaxşı fürsət ələ düşmüşdür. O, hələ yeməyə iştahı olmadığını bəhanə edərək bayaqkı yerinə qayıtdı və yenidən gənc hindu qadın ilə söhbətə başladı.

İyun Şehi Mabelin işarəsini dərhal başa düşdü; o, səssizcə bir neçə dəfə avar çəkərək qayığı Post adasının sahilinə gətirdi. Mabel hindu qadının əlindən tutdu və meşənin içi ilə öz daxmasına tərəf apardı. Xoşbəxtlikdən Mabelin daxması elə yerda idi ki, ocaq başında yeyib-içənlər onu görə bilmirdilər. Qadınlar daxmaya girdilər və onları yolda heç kəs görmədi. Mabel bir neçə dəqiqəliyə tək qalmalı olduğunu İyun Şehinə izah etdi və daxmada rahatlaşmasını ondan xahiş etdi. Sonra hindu qadının çağrılmayınca daxmadan çıxmayağını yəqin edib, səfər yoldaşlarının yanına getdi və burada özünü zahirən sakit göstərməyə çalışdı. Dayısı çox qızardılmış Süleyman balığı tikəlerini ağızna doldururdu (bu uzaq sərhəd rayonunda həmişə kifayət qədər azuqə olduğuna baxmayaraq, aşpzəlilik sənəti hələ uşaqlıq çağını keçirirdi); o, qızı görən kimi dilləndi:

– Heç yaxşı olmaz ki, bu qədər adam tək səni gözləsin, Mabel! Yeddisi birini gözləməz, bu gözəl qaydadır və gərək tənbəllərə də təsir göstərsin.

– Mən heç də tənbəl deyiləm, dayıcan, bir saatdan çoxdur ki, yatağımdan qalxmışam və adamızın hər yerini gəzib gəlmışəm.

Müyr üzünü qızı tutaraq:

– Bu, sizin üçün heç də çətin iş deyildir, miss Mabel, – dedi.

– Ada böyük deyildir. Lendi... demək istəyirdim ki, mayor Dunkan... bu adaya yiylənərkən, kral həzrətlərinin torpaqlarını heç də genişləndirməmişdir. Öz gəlirinə görə bu ada məşhur Sanço¹ adasına çox oxşayır... Mister Kap, şübhə etmirəm ki, siz Sançoya bələdsiniz; yəqin ki, həmin adanın tarixini boş vaxtlarınızda, xüsusən dənizin sakit olduğu dəqiqələrdə oxumuş olarsınız.

– Hə! Sizin dediyiniz o yerə bələdəm, kvartirmeyster. Sanço adası bu yaxılarda əmələ gələn mərcan qayasıdır, etiraf edirəm ki, qaranlıq gecədə və güclü külək əsən zaman onunla üz-üzə gəlmək dəhşətdir. Bu Sanço adası özünün hind qozu və acı suyu ilə məşhurdur.

Müyr istehza ilə gülümsəmək istədi, lakin Mabelə hörmət əlaməti olaraq özünü saxlayıb cavab verdi:

¹ Müyr burada Don Kixotun səfər yoldaşı olan Sanço Pansadan danişir.

– Sanço adası öz yeməli nemətləri ilə o qədər də məşhur deyildir, onun məhsulları buradakı məhsullardan heç də yaxşı deyildir. Mister Kap, məncə, buradakı hərbi post pisdir və ürəyimə dammışdır ki, burada gec-tez vur-çatlaşın olacaqdır.

Mabel:

– Ümidvaram ki, mən gedəndən sonra olacaqdır, – dedi.

– Fransız dilini öyrənməyə heç həvəsim yoxdur.

– Yaxşı olardı ki, irokez dilini öyrənməyimizə ehtiyac olmasın. Mən bu post haqqında mayor Dunkanla danışmışam, lakin inadçı adamı başa salmaq çətindir. Mən bu ekspedisiyaya ona görə qoşulmuşam ki, əvvələn, mister Kap, sizin gözəl bacınız qızınızı bacardığım qədər əyləndirim, dairixmaga qoymayı və yeri gələndə dadına çatım; digər tərefdən isə düşməndən zəbt ediləcək sursat haqqında ətraflı məlumat hazırlayım.

– Siz güman edirsiniz ki, vəziyyətimiz qorxuludur, eləmi? – deyə Kap soruşdu. O, elə səbirsizliklə cavab gözləyirdi ki, ağızındaki əti çeynəməyi də unutdu. – Məgər böyük bir təhlükə var?

– Buna nə “hə”, nə də “yox” deyə bilərəm. Müharibədə həmişə təhlükə olur, ordunun baş korpusuna nisbətən qabaq mövqelərdə təhlükə daha böyük olur. Fransızların bizi qəflətən yaxalaması heç kəsi təəccübləndirməz.

– Bəs indi biz nə etməliyik? Altı kişinin və iki qadının belə bir yeri müdafiə etməsi heç də aqlaşığan iş deyildir. Buna heç bir şübhə olmaz ki, fransızlar buraya çoxlu qüvvə göndərə bilərlər.

– Belə güman etmək lazımdır... Kifayət qədər qüvvəmiz olmadığına görə adanı hərbi texnika qaydaları ilə müdafiə etmək lazım gələcəkdir. Bunun üçün ən əvvəl sahilə bir dəstə göndərərik və ona əmr edərik ki, düşmən sahilə çıxan vaxt onun başını qarışdırınsın. Sonra blokhauza kifayət qədər əsgər göndərərik; fransızlar yaxınlaşdıqca müxtəlif dəstələr məhz blokhauza tərəf çəkilib gələcəklər. Blokhauzun dövrəsində xəndəklər də atmaq olar, çünkü düşməni səddə lap yaxın buraxsaq, hərb elminin bütün qaydalarını pozmuş olarıq. Bəndlərimiz düşmən atlısının hücumuna mane olacaqdır. Düşmən toplarının qabağını kəsmək istəsək, redutları¹ tikə bilərik. Böyük atlı dəstələrimiz bizi mühasirəyə salan düşməni əl-ayaq açmağa qoymaz, bununla da bizə çox kömək edər; əgər

¹ Redut – dövrəsində sədd çəkilən və xəndək qazılan istehkam



bu daxmaların dövrəsində səngərlər qazılarsa, daxmalar bizim üçün əlverişli mövqə olar.

Kap fit çalaraq:

– Çox yaxşı fikirdir, kvartirmeyster! – dedi. – Axi deyin görüm, bu planı yerinə yetirmək üçün lazım olan qədər adamı haradan tapacaqsınız?

– Belə şeylərin fikrini kral çəkməlidir, mister Kap. Bu ki, kralın özünə aiddir; müharibə edən odur, deməli, müharibənin ağırlığına da o qatlaşmalıdır.

– Axi biz vur-tut altı nəfərik! Çox gözəl layihələrdir! Düşmənin sahilə çıxmasına mane olmaq üçün oraya gedə bilərsiniz, Mabel öz dili ilə bizə kömək edə bilər, əsgər arvadı bəndi əvəz edərək düşmən süvarisinin hücumunun qarşısını saxlayar, kapral səngər rəisi olar; bu üç əsgər beş daxmani tutar, mən isə blokhauzda ağalıq edə-rəm. Size nə deyim, ay poruçık! Təsvir etmək qabiliyyətinizə söz ola bilməz! Siz gərək əsgər yox, rəssam olaydınız. – Kap sözünü qurtardıqda yenə fit çaldı.

– Siz nahaq belə deyirsiniz, mən işi necə təşkil etmək lazımlı olduğunu şərh etdim. Əgər biz bu planı həyata keçirə bilməsək, təqsir bizzət yox, kral həzrətlərinin nazirlərində olacaqdır.

Mabel daxmada tək qoyub gəldiyi hindu qadını yadına salaraq soruşdu:

– Əgər düşmən, doğrudan da, buraya gəlsə, bəs onda biz nə etməliyik?

– Gözəl Mabel, mən sizə məsləhət görərdim ki, məşhur Ksenofontun¹ yolu ilə gedəsiniz...

– Sizin vurdugunuz eyhamdan belə başa düşürəm ki, deyəsən geriye çəkilməyi nəzərdə tutursunuz.

– Gözəl Mabel, anadangəlmə böyük ağıl sahibi olduğunuza görə mənim nə demək istədiyimi çox yaxşı başa düşmüsunuz. Sizin hörmətli atanız fransızların hücumundan adanı müdafiə etmək barəsində kaprala məsləhətlər vermişdir. Lakin serjant belə əmrləri verərkən heç də ağılnı işlətməmiş, yalnız ürəyindən keçənləri nəzə-rə almışdır. Qala təslim olduqda bunun məsuliyyəti heç də qalanı

¹ *Ksenofont* (e.ə. təqrübən 430–355-ci illər) – yunan tarixçisidir, Keyxosrova onun və böyük qardaşı İran şahı ikinci Ərdəşirə qarşı döyüşdə on min muzdlu yunan əsgərinin yürüşündə iştirak edərkən bu əsgərlərin geriye çəkilməsinə rəhbərlik etmiş və bu barədə “Anabazis” kitabını yazmışdır.

müdafiə edənlərin üzərinə deyil, əmrlər verənlərin üzərinə düşür. Ancaq qalanın müdafiəçiləri nə fikirdə olurlarsa olsunlar, mən belə zənn edirəm ki, hələ nə qədər ki fransızlar və onların müttəfiqləri bu sahilə gəlib çıxmamışlar, geriyə çəkilə bilməyimiz üçün indidən lazımi tədbirlər görməliyik. Donanmamızın admirali olan mister Kapa məsləhət görürəm, yelkənli gəmini hazır vəziyyətdə saxlaşın ki, lazım gələndə biz dərhal adanı tərk edə bilək. İri gəmilərin yelkənləri kifayət qədərdir. Əgər biz onu yaxına... məselən, bax bu kolluğa gətirib çıxarsaq... biz hər bir dəqiqə həmin gəmiyə minib gedə bilərik. Gözəl Mabel, siz özünüz də görürsünüz ki, adaya yiylənən düşmənin gözündən oğurlanıb getmək üçün münasib olan kanal buradan ən çoxu əlli yard uzaqdadır.

— Mister Müyr, bəlkə də, dedikləriniz doğrudur, ancaq fransızlar o taydan da gələ bilərlər. Əgər ora geriyə çəkilmək üçün əlverişlidirsə, hücum üçün də əlverişlidir.

Müyr gözaltı və narahatlıq hissi ilə kanal tərəfə baxaraq dedi:

— Fransızların bu dərəcədə ağıllı olmalarını güman etmək olmaz. Onlar çox ehtiyatsızdır... Sizin fransızların hamısı yelbeyindir, onlar işi həmişə bəxtəbəxt tuturlar, onlar gəlsələr də, yəqin ki, adanın o biri tərəfindən gələrlər.

Lakin Mabel söhbətin gerisinə, demək olar ki, heç qulaq asmırıldı. Qız ancaq poruçık Müyrün geriyə çəkilməyi nə üçün açıqdan-açıqa məsləhət görməsinə təəccüb edirdi, halbuki Müyrün igid olmasına heç kəs şübhə etmirdi. Mabel onun geriyə çəkilmək haqqındaki təklifini ikiqat cinayətkar fikir hesab edirdi, çünkü adanın müdafiəsi qızın atasının şərəfi ilə əlaqədar idi. Ancaq Mabelin bütün fikri-zikri İyun Şehinin yanında idi. O fürsət tapıb yerindən qalxdı və bir dəqiqəyə özünü daxmaya yetirdi. Mabel qapını bərk-bərk bağlayıb, balaca pəncərədən pərdə asıldığını yəqin etdiydə, İyun Şehini (onu, adətən, ancaq Şəh deyə çağırırdılar) otağın ortasına gətirdi, onu sevdiyini və ona etibar etdiyini işarələrlə başa saldı.

Mabel nəvazişlə gülümsəyərək:

— Səni görməyimə şadam, Şeh, — dedi. — Səni görməyimə çox şadam! Axi sən buraya niyə gəlmisən, bu adanı necə tapa bildin?

Şeh Mabelin gülümsəməsinə cavab olaraq gülümsəyib onun balaca əlini işləməkdən qabalaşan öz balaca əli ilə sıxaraq dedi:

— Asta-asta danış, yavaş-yavaş danış, sən çox tez-tez danışırsan.



Mabel öz suallarını təkrar etdi. Hindu qadın:

– Şeh dostdur, – deyə cavab verdi.

– Mən sənə bütün varlığımıla inanıram. Məgər sən buraya yalnız mənim dostum olduğuna görəmi gəlmisən?

– Dost öz dostuna baxmağa gəlir, – deyə Şeh gülümsəyib cavab verdi.

– Sənin buraya gəlməyinin başqa bir səbəbi də vardır, Şeh, yoxsa belə bir təhlükəli işə, həm də tək-tənha cürət etməzdin. Sən burada təksən, doğrudurmu?

– Şeh səninlədir, onun yanında daha heç kəs yoxdur. Şeh qayıqla tək gəlmişdir...

– Düzdür, düzdür, mən buna inanıram, çox möhkəm inanıram!

Axi sən mənə xəyanət etmək istəməzsən, Şeh, doğrudurmu?

– Sən nə dedin?

– Deyirəm mənə vəfəsiz çıxmazsan, məni fransızların... irokezlerin... Arouxedin əlinə verməzsən, düzdürmü?

Hindu qadın yox demək əvəzinə başını buladı.

– Mənim skalpımı satmaq istəməzsən, düzdürmü?

Bu vaxt Şeh bir əli ilə Mabeli belindən qucaqlayıb elə bir məhəbbətlə sıxdı ki, serjant qızının gözləri yaşardı. Sözsüz ifadə edilən bu nəvaziş və mehribanlıq qadın təbiətinin bütün zəifliyini bürüzə verdi; Mabel də Şehi bağırına basdı və onu qucağında saxlayaraq sorğu-sualı davam etdirdi:

– Əgər Şeh öz rəfiqəsinə bir şey demək istəyirsə, qoy açıq danışın, mənim qulaqlarım açıqdır.

– Şeh qorxur. Arouxed onu öldürər.

– Axi Arouxed bundan heç vaxt xəbər tutmaz. – Mabel bu sözləri deyərkən qızardı, çünkü başa düşürdü ki, arvadı öz ərinə səmimi olmamağa təhrik edir. – Mabel Arouxedə heç bir söz deməz.

– O, tomahavkla Şehin başını əzər.

– Mənim əzizim, qorxma, heç vaxt səni öldürməzlər! Sən belə sözlər demə, razı olmaram ki, belə bir təhlükəyə düçər olasan.

– Blokhauz yatmaq üçün yaxşı yerdir, orada qalmaq yaxşıdır.

– Sən demək istəyirsən ki, mən blokhauzda qalsam, özümü təhlükədən xilas edə bilərəm, eləmi, Şeh? Yəqin ki, bunu mənə dediyinə görə sənə Arouxedin acığı tutmaz. Arouxed mənə pislik eləməz, çünkü mən onu heç vaxt təhqir etməmişəm.

– Arouxed ağızlıq gözəl qızı heç bir pislik etmək fikrində deyildir, – deyə Şeh üzünü ona tutub cavab verdi, o, əsl hindu qızı kimi hələ də çox müləyim və nəvazişlə danışındı, lakin hər bir sözü duru-xa-duruxa deyirdi, səsində qəmginlik və cəsarətsizlik hiss edilirdi. – Arouxed ağızlıq qızı sevir.

Mabel səbəbini özü də bilmədiyi halda qızardı və sorğu-sualı bir dəqiqliyiə kəsdi. Ancaq o gərək hindu qadından çox şey öyrənəydi, çünki hindu qadının dediyi sözlər Mabeldə şübhə əmələ gətirmişdi; buna görə də Mabel yenidən sorğu-suala başladı:

– Elə bir səbəb yoxdur ki, Arouxed məni sevsin və ya nifrət etsin. Məgər o, sənin yanında olmur?

Şeh elini ürəyinin başına qoyaraq:

– Ər həmişə öz arvadı ilə burada olur, – dedi.

– Nə gözəl məxluqdur! Şeh, mənə de görüm, bu gün səhər, bax, bu dəqiqə blokhauzdə gizlənməliyəmmi?

– Blokhauz çox yaxşıdır, xanım üçün yaxşıdır. Blokhauza get-sən, skalpına toxunmazlar.

– Deməyə qorxuram, səni düzmü başa düşmüşəm? Mənim atamı görmək istəyirsənmi?

– Burada yoxdur, gedibdir.

– Bunu sən bilə bilməzsən, Şeh. Görürsənmi, adada əsgər coxdur.

– Azdır... gediblər... – Hindu qadın bu sözləri deyərkən dörd barmağını qaldırıb davam etdi: – Bu qədər qırmızıpalılar var.

– Bəs Ləpirçini görmək istəyirsənmi? O, səninlə irokezcə danışa bilər.

– Onun dili özü ilə gedib, – deyə Şeh cavab verdi və güldü, – onun dili ağızındadır.

Şeh uşaq kimi o qədər zərif və elə güldürücü bir həvəslə güldü ki, Mabel də özünü saxlaya bilməyib gülməyə məcbur oldu, halbuki həmin anda Mabelin qorxusu xeyli artmışdı.

– Şeh, deyəsən, sən bu adada nə işlər görüldüyüünü bilirsən, ya da bu işlərdən xəbərdar olduğunu göstərmək istəyirsən; əgər Ləpirçi burada yoxdursa, onda Şirin Su səninlə fransızca danışa bilər, sən ki Şirin Suyu tanıyırsan, doğrudurmu? İstəyirsən, mən qaçaqaça onun dalınca gedim, onu buraya gətirim, səninlə danışın, yaxşımı?



– Şirin Su da getmişdir, ancaq onun ürəyi buradadır, bax, bura-
da. – Hindu qadın bu sözləri deyəndə yenə güldü və Mabelin pər-
tliyini görmək istəmirmiş kimi kənara dönüb baxmağa başladı,
sonra əlini Mabelin döşünə qoyma.

Mabel çoxlarından eşitmışdı ki, hindular son dərəcə həssas
olurlar və guya, heç bir şeyə fikir vermədiklərini göstərməyə çalışa-
raq hər şeyi çox müdrikliklə görüb dərk edirlər; ancaq Mabel söh-
bətin belə bir səmtə yönəlcəyini heç güman etmirdi. O, söhbəti
dəyişdirmək və eyni zamanda da, nə kimi təhlükə törədiyini tezliklə
öyrənmək üçün kətildən qalxdı. Mabel ümidi edirdi ki, mümkün qədər
ehtiyatlı hərəkət etməklə öz məqsədinə asanlıqla çata biləcək və
onu pərt edən eyhamlarının qarşısını alacaqdır. Mabel dedi:

– Sən bilirsən, nəyi demək olar, nəyi demək olmaz. Ümidvaram,
sən məni o qədər istəyirsən ki, məndən heç nəyi gizlətməyəcək-
sən. Dayım burada, adadadır. Mənə yaxşılıq etmək istədiyin kimi,
yəqin ona da yaxşılıq edərsən; biz Osveqoya qayıtdıqda sənin bu
yaxşılıqlarının əvəzini çıxarıq.

– Kim bilir, bəlkə, heç vaxt oraya qayıtmadın?

Hindu qadın bu sözləri qətiyyətlə, ciddi dedi və bununla, Mabeli
heç də qorxutmaq istəmirdi. Mabel yenə dedi:

– Kim bilir gələcəkdə nə olacaqdır? Ancaq sən bizim xilas olma-
ğımıza kömək edə bilərsən.

– Blokhauz çox yaxşıdır, – deyə hindu qadın təkrar etdi və axı-
rinci iki sözü qətiyyətlə dedi.

– Mən bunu başa düşürəm, Şeh, gecə orada qalaram. Mənə
dediklərini dayıma çatdıraram.

İyun Şehi diksinərək həyəcanla:

– Yox, yox, yox! – dedi. – Duzlu Suya bunu demək yaxşı olmaz.
O, çox danışır, onun dili uzundur. O elə bilir, meşə sudur, heç bir
şey başa düşmür. Arouxedə deyər, onda Şeh də ölər.

– Mənim dayım haqqında nahaq yerə bu fikirdəsən, çünkü kim
versə də o, səni ələ verməz.

– Başa düşmürəm. Duzlu Su dillidir, ancaq gözləri yoxdur, qulaqları
yoxdur, burnu yoxdur, təkcə dildir, dildir!

Mabel bu fikirlə o qədər də şərik deyildi, lakin başa düşürdü ki,
gənc hindu qadın Kapa etibar etmir və istəmir ki, Kap bu iki qadının
arasında vasitəçi olsun. Mabel yenə söhbətə başladı:

– Deyəsən, sən elə zənn edirsən ki, bizim vəziyyətimizə yaxşı bələdsən. Əvvəllər bu adada olmusanmı?

– İndicə gəlmışəm.

– Bəs dediklərinin doğru olduğunu necə inanırsan? Atam, Ləpirçi və Şirin Su o qədər yaxındadırlar ki, çağırısam səsimi eşidərlər.

Şeh gülümsəyərək inamlı:

– Hamısı getdilər! – dedi.

– Axi sən adanı gəzib qurtarmamış belə şeyləri necə inamlı deyə bilərsən?

– Gözlərim yaxşıdır. İçində adamlar olan qayığı gördüm, onlar getdilər; gəmini gördüm, Şirin Su da orada idi.

– Deməli, sən onları güdürmüşsən! Ancaq mənə elə gəlir ki, sən buradakıları görüb saymamışan, düzdürmü?

Hindu qadın güldü, yenə dörd barmağını qaldırdı, sonra isə ancaq iki baş barmağını göstərdi. O, dörd barmağını göstərərkən “qırmızı paltarlı” sözlərini təkrar etdi, iki baş barmağını qaldırankən “Duzlu Su, kvartirmeyster” deyə əlavə etdi. Hindu qadının dedikləri o qədər doğru idi ki, Mabel öz-özünə çox ciddi fikirləşməyə başladı. Şehdən daha ətraflı məlumat almayıncə onu buraxmaq olarmı? Lakin qəlbində məhəbbət hissi coşan bu incə varlığın göstərdiyi etibardan sui-istifadə etmək Mabelin təbiətinə yabançı idi. Mabel eştidklərini dayısına xəbər vermək haqqında əvvəlki fikrindən daşındı, çünkü bunu rəfiqəsi barəsində nankorluq və ədalətsizlik hesab edirdi. Bundan başqa, Mabel əmin idi ki, əger İyun Şəhini tutub dindirşələr, bu qadın nə qədər məcbur edilsə də, ağızından birçə söz belə qaçırmaz. Mabel sözünə davam etdi:

– Sənin fikrincə, blokhauzda yaşamağım daha yaxşı olar, eləmi?

– Xanım üçün yaxşı yerdir. Blokhauza getsən, skalpına toxunmazlar, çünkü blokhauzun tirləri möhkəmdir.

– Şeh, sən bu barədə elə inamlı danışırsan ki, elə bil, özün blokhauzda olmusan və onun divarlarını nəzərdən keçirmisən...

Şeh mənali-mənali gülümsədi, ancaq heç bir söz demədi.

– Bu adaya gelən yolu başqları tanıyır mı? İrokezlərdən kim bu adanı görmüşdür?

Şeh kədərli-kədərli və nigaran halda boylanıb ətrafına baxmağa başladı, elə bil, qorxurdu ki, dediyi sözləri eşidən olsun. O dedi:

– Tuskarora hər yerdə olur: Osveqoda, burada, Frontenakda olur. Moxauk hər yeri gəzir. O, İyun Şəhini görsə, öldürər.



— Ancaq biz elə bilirdik ki, bu adadan heç kəsin xəbəri yoxdur və burada qaldığımız müddətdə düşmənlərimizdən qorxmaya bilərik.

— İrokezlər uzaqları görürler.

— İyun Şehi, axı təkcə yaxşı görən göz heç də hər yerdə kara gəlmir, bu yer gözdən uzaqdadır, bu adanın yolunu hətta bizim adamlardan da bilənlər azdır.

— Bunu xəbər verə bilən adam tapılar: ingizlər var, fransızca danışırlar.

Mabel canını üzütmə aldığını hiss etdi. Casperə qarşı əmələ gəlmış şübhələr, Mabelin rədd etmiş olduğu bu şübhələr, birdən onun yadına düşdü və duyduğu hissənin təsiri altında az qaldı ki, özündən getsin. Lakin Mabel özünü qorxu hissindən xilas edib, atasına verdiyi vədi yadına salaraq daxmada bir neçə dəfə var-gəl elədi və Casperin cinayətindən, guya, əslə mütəəssir olmadığına özünü inandırmağa çalışdı, əslində isə ürəyində Casperi yenə də təqsirsiz bilirdi. Nəhayət, Mabel dedi:

— Sənin fikrini başa düşürəm, Şeh! Sən demək istəyirsən ki, kim isə bizə xain çıxmış və bu adanı sizin adamlara göstərmüşdür.

Şeh gülümsədi, çünki onun nəzərində hərbi hiylə heç də cina-yət deyil, ləyaqət idi. Öz qəbiləsinə sədaqətli olan bu hindu qadın Mabelə yalnız şəraitin tələb etdiyi məlumatı açıb dedi. Onun məqsədi Mabeli, yalnız Mabeli xilas etməkdən ibarət idi, ona daha heç bir şey lazımdı. Sonra o əlavə etdi:

— Ağüzlü xanım indi bilir ki, blokhauz xanım üçün yaxşıdır. Kişi-lər və əsgərlər üçün isə bilmirəm.

— Axı mən bunu gizli saxlaya bilmərəm, Şeh, çünki kişilərin biri mənim dayımdır, onu sevirəm; o biri kişilər isə mənim həmvətənlərim və dostlarımıdır. Bütün əhvalatı mən gərək onlara danışım.

— Onda Şeh öldürüləcəkdir, — deyə hindu qadın sakitcə cavab verdi, onun qəmgin olduğunu hiss etməmək olmazdı.

— Yox, onlar sənin burada olmayıñdan xəbər tutmazlar. Ancaq onlar gərək özlərini qorumaq üçün tədbir görsünlər, sonra da hamimiz blokhauza gedərik.

— Arouxed hər şeyi bilir, hər şeyi görür. Şeh öldürüləcəkdir. Şeh kişilərə deyil, öz dostuna — ağüzlü qızə xəbər gətirmişdir. Qoy hər bir əsgər öz skalpını qorusun.

Mabel öz rəfiqəsinin fikrini öyrəndikdə çox qəmgin oldu. Şeh istəyirdi ki, Mabelə verdiyi məlumat gizli qalsın. Mabel sərr saxlamağın hindular üçün nə dərəcədə müqəddəs bir iş olduğunu bilmirdi; onun heç ağılna da gəlmirdi ki, gənc hindu qadın ehtiyatlı olmadığını görə öz həyatını təhlükə qarşısında qoymuşdur. Mabel birdən məsələnin bütün bu cəhətlərini dərk etdi və bu barədə fikirləşməyə başladıqda onun həyəcan və iztirabı daha da artdı. İyun Şehi də qəmgin görüñürdü; o, bir kənara yiğdiyi şeylərini götürüb Mabelin qolundan yapışaraq getməyə hazırlaşdı. İndi Mabel onu burada saxlamaq fikrində deyildi və bu incə məxluqu səmimiyyətlə bağrına basaraq dedi:

– Şeh, biz dostuq. Məndən qorxmağın əbəsdir, sənin buraya gəlməyindən heç kəs xəbər tutmayacaqdır. Təhlükə əmələ gələn dəqiqliqdə bacarsan, mənə siqnal ver – mənim blokhauza getmək vaxtim çatanda bir işarə ilə bu barədə mənə xəbər ver.

Şeh hələ hazırlıq görülüb qurtarmadığı üçün ayaq saxladı və sonra yavaşça dedi:

– Şehə göyərçin gətir.

– Göyərçinmi? Mən haradan tapım göyərçini?

– Yaxın daxmadan... Qocasını götür. Şeh gedib qayığa minə bilər.

– Deyəsən, səni başa düşürəm; yaxşı olmazmı ki, səni kolluğadək ötürüm? Yolda bizimkilərdən birinə rast gələrsən.

– Əvvəlcə sən çıx, adamları say: bir, iki, üç, dörd, beş, altı. – Şeh bu sözləri deyərkən gülüb barmaqlarını qaldırdı. – Hamısı yolda deyil, bu yaxşıdır. Bir nəfərdən başqa hamı yolda deyil; onu kənara çağırmaq, sonra oxumaq, sonra da göyərçin axtarmaq lazımdır.

Mabel gənc qadının bu fərasətini bəyəndiyi üçün gülümsəməyə bilmədi və onun təklifini yerinə yetirməyə hazır idi, lakin qapıya çatdıqda dayandı və yalvarıcı bir halda dönüb Şehə baxdı.

– Deməli, bundan artıq bir şey deyə bilməyə ümid yoxdur, eləmi? – deyə Mabel soruşdu.

– İndi sən hamısını bilirsən, blokhauz yaxşıdır, göyərçin xəbər gətirər, Arouxə öldürər...

Bu sözlər kifayət idi. Mabel daha bir şey soruşa bilmədi, çünkü başa düşdü ki, hindu qadın sırrı açdığını görə əri onu öz əli ilə öldürür. Mabel qapını açaraq Şehə vidalaşmaq üçün işarə etdi və həmin dəqiqələrdə ada sakinlərinin nə ilə məşğul olduğunu öyrənmək üçün daxmadan çıxdı.



Mabel öz gənc rəfiqəsinin adicə məsləhətindən istifadə etdi və adamların üzlərinə, paltarlarına diqqətlə baxmaq əvəzinə onları saydı və öyrəndi ki, ocaq başında üç nəfər oturmuşdur; iki nəfər (bunlardan biri Müyr idi) qayıqla getmişdi; altıncısı Mabelin dayısı idi və ocağın yaxınlığında balıq tutmaq üçün xatircəmliklə tilov hazırlayırdı; əsgər arvadı isə öz daxmasına getmişdi.

Mabel özünü elə göstərdi ki, guya, əlindən yerə bir şey düşdü; sonra bayaq çıxdığı daxmaya tərəf oxuya-oxuya qayıtdı, guya, əlin-dən saldığı şeyi götürmək üçün əyildi və İyun Şehinin nişan verdiyi o biri daxmaya tərəf yüyürüb getdi.

Bu daxma yarısı uçub-dağılmış bir bina idi. Əsgərlər ondan ərzaq anbarı kimi istifadə edirdilər. Burada altı göyərçin talan edilən Kanada fermasından gətirilmiş buğdanı dənləyirdi.

Mabel göyərçinlərin birini asanlıqla tutub paltarının altında gizlətdi və daxmaya qayıtdı; daxmada indi heç kəs yox idi. Mabel daxmanın içində ötəri göz gəzdirdikdən sonra yürüyə-yürüyə sahilə tərəf getdi. Burada Mabeli yad adamlar görə bilməzdilər, çünki ağaclar və kollar onu kənardan görünməyə qoymurdu. İyun Şehi bu vaxt qayıda oturmuşdu; o, Mabelin gətirdiyi göyərçini öz iş sandıqçasına qoydu və "Blokhaus yaxşıdır" sözlərini tekrar edə-edə sahildən aralandı, dar körfəzi yenə əvvəlki kimi səssizcə üzüb keçdi.

Mabel hələ bir neçə dəqiqə gözlədi ki, Şəh sahilə çıxsın və vidası işarəsi versin. Lakin Mabel nahaq yerə gözləyirdi. Qonşu adaların hamisində sakitlik idi, elə bil, təbiətin əzəmətli sükütu heç zaman pozulmayacaqdı. Şehin xəbər verdiyi təhlükənin bu qədər yaxında olmasına inanmaq çətin idi.

Mabel sahildən qayidarkən, əsla maraqlı olmayan bir əlamətə rast gəlib təəccüb etdi, halbuki adı vaxtlarda buna fikir verməzdı. İndi qəlbində şübhələr oyandığına görə, Mabel alçaq ağacın aşağı budagında yellənən qırmızı kətan parça zolağını görərkən çox narahat oldu (adətən, gəmi bayrağını bu parçadan düzəldirdilər).

Mabel bu qırmızı parçanı İyun Şehinin zirəkliliyindən heç də geri qalmayan bir cəldliklə, lakin telaş içinde hərtərəfli nəzərdən keçirdi; Mabelin fikrincə, bu parça onun həmvətənlərinin təhlükəsizliyini hədəleyə bildi. O, dərhal başa düşdü ki, parçanı yaxın adadan görmək olar. Parça Mabelin daxması ilə qayıq arasındaki yerdə olan ağacdan asılı qalmışdı, buna görə də Şəh həmin parçanın altından

olmasa da, hökmən yanından keçməli idi... Parça, yəqin ki, yaxınlıqda pusquda olan adamların hücuma başlamaları üçün münasib vaxtin çatdığını xəbər verə bilərdi. Mabel parçanı ağacdan qoparıb götürdü və nə edəcəyi haqqında fikirləşə-fikirləşə yoluna davam etdi. Arouxedin arvadı Mabeli aldada bilərdi, lakin Şehin baxışı, səfər zamanı Mabelə göstərdiyi mehribanlıq və müləyimlik Mabeli inanırdırdı ki, bu qadından şübhələnməsi əbəsdird. Bundan əlavə, Mabel ona, ağızlı qızə tuskaroranın necə diqqətlə baxdığını yadına saldı, hətta əsirlikdə də olan öz rəqiblərinə kin bəsləməyən qadınların az olduğunu düşünərkən qorxuya düşdü. Bu fikirlər Mabelin başından qaranlıq bir şəkildə keçdi; bu fikirlər Mabeli tələsməyə vadardı. O, tezliklə əsgər arvadının olduğu daxmaya getmək və onu da götürüb dərhal blokhauza getmək istəyirdi, çünkü onu daha müşayiət edə bilən başqa bir adam yox idi. Birdən Mabel yaxınlıqda Müyrün səsini eşidərək ayaq saxladı. Müyr onu səslədi:

— Gözəl Mabel, tələsə-tələsə haraya gedirsiniz? Axi nə üçün tənhalıq axtarırsınız? Hörmətli serjant öz qızının bütün səhəri tək gəzməsindən xəbər tutsa, məndən inciyər. Axi o, yaxşı bilir ki, onun qızının əsiri olmaq, hər bir dəqiqə onun dalınca getmək mənim ən böyük arzumdur.

Mabel birdən ayaq saxlayaraq dedi:

— Mister Müyr, burada sizin hökmünüz yeriyər və rütbənizə görə əmrlər verməyə, məsələn, kapralın özünə də əmr verməyə ixtiyarıınız vardır...

Müyr səbirsizliklə və hətta başqa şəraitdə Mabelin, bəlkə də, nəzərindən qaşa bilməyən narahatlıqla onun sözünü kəsərək dedi:

— Bilmirəm... doğrusu, bilmirəm! Komandanın, intizamın öz yeri var, hökm verməyin də öz yeri. Hörmətli atanızın malik olmaq istədiyi şöhrətə göz diksəm, atanız çox inciyər. Mən kaprala əmr verməklə serjanta da əmr vermiş olaram. Mən ekspedisiya ilə heç bir əlaqəsi olmayan qeyri-rəsmi bir şəxs kimi kölgədə qalmalıyam, bu, daha ağıllı olar. Hər halda, hamı, hətta Lendinin özü də bu fikirdədir.

— Bütün bunları bilmirəm; çox güman ki, siz deyən kimidir; istəmərəm ki, atamın başına bir iş gəlsin, ancaq siz kaprala təsir göstərə bilərsiniz.

— Əlbəttə, göstərə bilərəm, — deyə Müyr cavab verdi. — Gözəl Mabel, bilməlisiniz ki, insanlarda qəribə təbiət olur. Onları doğru yola



gətirmək çox çətindir, ancaq yoldan çıxmağa məcbur etmək olduqca asandır. Bunu unutmayın, mənim əzizim, həmişəlik yadınızda saxlayın... Bəs incə barmaqlarınızla hövkələdiyiniz nədir?

– Bu, cındır parçadır, elə bil, bayraqdır, gərəksiz şeydir, mən də ona əhəmiyyət verməzdim, əgər...

– Gərəksiz şey! Miss Mabel, bu, sizin zənn edə bildiyiniz qədər də gərəksiz şey deyildir! – Müyr bu sözləri deyərkən parçanı qızın əlindən alıb açdı və onu çox diqqətlə nəzərdən keçirməyə başladı. Müyrün üzü tutqunlaşdı və gözlərində narahatlıq hissi əks etdi. – Mabel Dunqam, deyin görüm, siz bunu səhər yeyib-içdiyimiz yerdəmi tapmışınız?

Mabel parçanı harada və necə tapdığını Müyrə söylədi. Mabel danışdıqca kvartirmeysterin gözləri bir an belə rahat qalmırıdı, o, gah qızın üzüne baxır, gah da gözlərini onun üzündən çəkib parçaaya baxırıdı. Doğrudur, Müyr əvvəlki şübhələrini bürüzə vermək fikrində deyildi, lakin bu şübhələrin yenidən baş qaldırdığını sezmək asan idi. O, bir şeydən nigarançılıq çəkirmiş kimi başını tərpədə-tərpədə dedi:

– Biz dönyanın elə bir yerindəyik ki, burada, Mabel Dunqam, bizim bayrağımızı əbəs yerə asmazlar.

– Sizin bu fikrinizə tamamilə şərıkəm, mister Müyr, buna görə də bu parçanı ağacdan qoparıb götürdüm, çünkü qorxurdum ki, adada olduğumuzu düşmənə bildirsin. Bu da ola bilər ki, kim isə həmin cındır heç bir məqsəd güdmədən ağaca ilişdirmişdir. Ancaq bu əlamət haqqında mənim dayıma xəbər vermək lazımdırı?

– Məncə, buna ehtiyac yoxdur, gözəl Mabel! Siz haqlı olaraq, bunu “əlamət” adlandırırsınız, əlamətlər isə bəzən hörmətli dayınızı çox narahat edir. Ancaq bu cındır, bayraq adlandırılara bilərsə, mən deyə bilərdim ki, o, gəmilərdən birinin bayrağıdır. Görürsünüz mü, bu yalnız gəmilərdə işlədilən parusindəndir. Bizim bayraqlarımız isə ipəkdən, ya da boyanmış kətandan tikilir. Bilirsinizmi, bu parça “Qaçağan”ın bayrağına oxşayır! İndi yadıma düşür ki, kutterdə bayrağın ucu kəsilmişdi.

Mabel halının çox ağırlaşdığını hiss etdi, lakin möhkəm iradəli olduğuna görə özünü saxlaya bildi və Müyrün sözlərinə heç etiraz etmədi. Sonra Müyr dedi:

– Buna əhəmiyyət verməmək olmaz, mənə elə gəlir ki, mister Kapla məsləhətləşə bilərik, çünkü o, bütün Britaniya imperiyasında ən sadıq vətəndaşdır.

Mabel:

— Mən çox qorxuram, — dedi, — buna görə də Cenni ilə birlikdə blokhauza keçmək istəyirəm.

— Düzünü deməliyəm ki, bu, o qədər ağıllı tədbir deyildir. Birinci növbədə blokhauza hücum edirlər, bunu da etiraf etmək lazımdır ki, mühəsirə şəraitinə tab gətirmək üçün heç bir vasitəmiz yoxdur. Mənə izn verin, belə ağır şəraitdə öz fikrimi bildirim: sizə məsləhət görürəm ki, qaçmaq üçün son dərəcə münasib yer qayıqdır, yəni kanalda olan qayığa minəsiniz, çünki qayıqla getməyə başladıqdan iki-üç dəqiqə sonra adaların arasında tamamilə görünməz olarsınız. Ləpirçi haqlı olaraq deyir ki, suda iz qalmır. O yerdə kəsişən yollar o qədər çoxdur ki, yəqin, siz qaçıb xilas ola bilərsiniz. Mən həmişə fikirləşirdim ki, Lendi yaxşı yerdə olmayan bu açıq posta arxalanmaqla təhlükəli bir yola qədəm qoyur.

— İndi buna təəssüf etmək gecdir, mister Müyr, biz ancaq bir şeyin — öz təhlükəsizliyimizin fikrini çəkməliyik.

— Gözəl Mabel, kralın şərəfini də düşünməliyik. Bəli, bəli, biz gərək kral həzrətlərinin silah şöhrətinin və onun şərəflə adının da fikrini çəkək — bunu əsla unutmaq olmaz.

Mabel gülümşəyərək cavab verdi:

— Mənə elə gəlir ki, xilas olmaq üçün qayıqla qaçıb getməkdənəsə, hamımızın xüsusi olaraq müdafiə üçün tikilmiş yerə köçməsi daha yaxşı olar. Hə, mister Müyr, mən blokhauza getmək və atam öz dəstəsi ilə qayidanadək orada qalmaq istəyirəm. Atamın burada olmadığı vaxt biz buradan qaçıb getsək, atam çox məyus olar, o, ümidi-vardır ki, biz də onun kimi vəzifələrimizə sədaqətli qalacaqıq.

— Yox, yox, Allah xatırınə, belə yanlışlış fikirlərə düşməyin! — deyə Müyr əsəbi halda cavab verdi. — Mən qadınlardan başqa heç kəsə məsləhət görməzdəm ki, özünü xilas etmək üçün qayığa minib getsin. Biz kişiyik, bizim yolumuz başqadır; vəzifəmiz aydınındır, mən hələ birinci dəqiqədən postu müdafiə etməyi və ya onun xarabalığında həlak olub qalmağı qət etmişəm.

— Mister Müyr, yoxsa, elə güman edirsiniz ki, iki qadın bu ağır qayığı sürə bilər və ağac qabığından olan qayıqda avar çekən hindular kimi cəld avar çəkə bilər?

— Ah, gözəl Mabel, məhəbbət götür-qoy etməyə macal vermir! Qorxu və narahatlıq eşqə düşənlərin gözlərini örtür və ağıl



işlətmələrinə mane olur. Mən ancaq sizin əziz vücudunuza xilas etmək qeydinə qalmışam, ancaq bu fikri yerinə yetirməyin nə qədər çətin olduğunu nəzərdən qaçırımişam. Lakin siz o qədər də daşürəkli olmazsınız, sizin üçün əmələ gələ bilən təhlükələr haqqında fikirləşərkən dərin təlaşa düşməyimi cinayət hesab etməzsınız.

Mabel bu sözləri dəfələrlə eşitmışdı və kvartirmeysterin eşqnaməsini yenə axıradək dirləmək fikrində deyildi, çünki bu hətta ürəyi açıq olduğu dəqiqlərdə Mabelin xoşuna gəlmirdi. Mabel kvartirmeysterlə tez vidalaşdı və əsgər arvadının yaşıdagı daxmaya tərəf yönəlmək istədikdə Müyr onun qolundan tutub saxladı:

— Bircə sözüm də var, Mabel, məni qoyub getməzdən əvvəl sizə bu sözümüz deməliyəm. Bu cındırın həm çox böyük əhəmiyyəti ola bilər, həm də onun heç bir əhəmiyyəti olmaya bilər. Əgər onun əhəmiyyəti varsa, onda cındırı əvvəlki yerindən asmaq lazımdır. Kim bılır, bəlkə, biz cındırın gözdən qoymasaq, bizə qarşı düzəldilən qəsdin üstünü aça bilərik. Əgər cındırın, doğrudan da, heç bir əhəmiyyəti yoxsa, onu yerindən asmaqla heç bir şey itirmərik.

— Mister Müyr, bəlkə də, sizin dedikləriniz tamamilə doğrudur. Ancaq bu bayraq ağaca hətta təsadüfən ilişib qalmış olsa da, postun yerini düşmənə göstərə bilər.

Mabel sözünü qurtaran kimi cəld getdi və az sonra gözdən itdi. Kvartirmeyster hələ də bayaqqı yerində və bayaqqı pozasında dayanaraq gah uzaqlaşan Mabelin dalınca, gah da əlindəki cındırı baxırdı. O, hələ qəti bir fikrə gələ bilmirdi. Ancaq kvartirmeysterin tərəddüdü çox davam etmədi. Bir dəqiqlidən sonra kvartirmeyster ağacın altına gəlib parçanı onun budağına bağladı. Kvartirmeyster nədənsə cındırı elə asdı ki, əvvəlkinə nisbətən indi o, çay tərəfdən daha yaxşı, ada tərəfdən isə daha pis görünürdü.

İYİRMİ BİRİNCİ FƏSİL

Mabel Dunqam əsgər arvadını özü ilə aparmaq üçün onun daxmasına gedərkən öz-özünə deyirdi: "Qəribədir, o biri adamların hamısı sakit və xatircəmdir, kiçik qarnizonun ölüm-dirim məsələsi üçün məsuliyyətin bütün ağırlığını isə təkcə mən öz üzərimə götür-

müşəm". O, Şehin mülahizələrinin doğru olub-olmamasına şübhə-lənməyə başladı, lakin Mabel bu gənc hindu qadının bütün varlığında duyulan səmimiliyi və mehribanlığı, Şehin saf qəlbli və namuslu olduğunu meşədə yol gələrkən dəfələrlə sübut etdiyini xatırladıqda öz şübhəsinin əsassız olduğunu yəqin etdi. Bununla belə, Mabel başa düşürdü ki, İyun Şehi ilə öz gizli söhbətini adadakı başqa adam-lara açıb deməsə, onlara başqa yol ilə xəbərdarlıq etmək mümkün deyildir. Mabel çox ehtiyatlı olmağa və hər bir addımını dönə-dönə ölçüb-biçməyə məcbur idi, halbuki xüsusən belə mühüm işlərdə bu cür ehtiyatlı olmağa alışmamışdı.

Əsgər arvadına əmr verildi ki, özünə lazım olan bütün şeylərini blokhauza daşıyıb aparsın və oradan bir dəqiqliyə belə bayira çıxmasın. Mabel bunun səbəbini əsgər arvadına izah etmədi. O ancaq bunu dedi ki, adada gəzdiyi zaman təsadüfən bəzi şübhəli əlamətlərə rast gəlmışdır. Buna görə də güman edir ki, düşmənə adanın vəziyyəti əvvəllər güman edildiyindən daha yaxşı məlumudur. Buna görə də qorxu əmələ gələn dəqiqədən etibarən onlar, yəni Mabel ilə əsgər arvadı, sığınacaq axtarmağa hazır olmalıdır. Hinduların qəddarlığı haqqında deyilənlərə həmişə asanlıqla inanan əsgər arvadını qorxutmaq heç də çətin deyildi. Mabel Cenninin çox qorxuya düşdүünü və o andan etibarən həmişə sayıq olacağını yəqin etdiqdə, onu inandırmağa çalışdı ki, nədən şübhələndiklərini əsgərlərə xəbər verməməlidirlər. Bununla da, Mabel yalnız çətinlik törədə bilən suallardan və mübahisələrdən çəkinmək istəyirdi. O, ümidi edirdi ki, öz dayısını, kapralı və onun əsgərlərini çox ehtiyatlı olmağa başqa yollarla vadar edə biləcəkdir.

Bədbəxtlikdən, post rəisi vəzifəsinə serjant Dunqamin müavini kapral Mak-Nab kimi az yararlı olan ikinci bir adam bütün Britaniya ordusunda tapılmazdı. Doğrudur, o, qətiyyətli, igid idi, əsgər həyatının bütün çətinliklərinə qatlaşmışdı və müharibəyə alışmışdı, bununla belə, amerikanlara xor baxır, onları özünə yaraşdırırdı, öz məhdud vəzifələrinə aid olan bütün işlərdə inadkar idi və Böyük Britaniyanı, birinci növbədə isə, Şotlandiyani dünyanın ən yaxşı hissəsinin mərkəzi hesab edirdi. Bir sözlə, bu adam müstəmləkələrə göndərilən və özlərinə son dərəcə hörmət, yerlilərə isə nifrat edən Böyük Britaniya təbəələrinin tipik nümayəndəsi idi. Onun nəzərində İngiltərənin özündə anadan olmuş adamlara nisbətən amerikan



alçaq cinsli adamdı; o, hərbi xidmət haqqında amerikalıların rəyini xüsusilə gülünc və mənasız hesab edirdi. Çox olmuşdu ki, amerikalı zabitlərin əmrlərini yalnız bu səbəbə görə yerinə yetirməmişdi. Lakin, eyni zamanda da, Mak-Nab qəsdən tabe olmamaq nəticəsində ala biləcəyi cəzadan yaxasını qurtarmağa əsl şotlandiyalı kimi hiyləgərcəsinə çalışırıldı. Bütün bunlara baxmayaraq, Mabel zənn edirdi ki, fikirləşib hazırladığı planı yerinə yetirmək üçün bir dəqiqə belə yubanmaq olmaz. O, digər əsgərlərdən bir qədər kənarda Mak-Naba rast gələn kimi dedi:

– Mənim atam sizin üzərinizə ağır məsuliyyət qoymuşdur, kapral. Əgər ada düşmənin əlinə keçərsə, düşmən nəinki bizi, həm də səfərə çıxmış olan bütün dəstəni əsir tutar.

– Bunu bilmək üçün Şotlandiyadan buraya gəlmək lazımdır, deyildi, – deyə Mak-Nab quruca cavab verdi.

– Mak-Nab, əminəm ki, siz bunu bilirsiniz, ancaq mən qorxuram ki, siz təhlükələrə və döyüşlərə alışmış bir veteran olduğunuz üçün, indiki vəziyyətimizə görə zəruri olan bəzi ehtiyat tədbirlərinin görülməsinə əhəmiyyət verməyəsizsiniz.

– Biz Şotlandiya övladlarıyız, özümüz də kifayət qədər sayıq və qəfil hücumlara alışmışıq.

– Yox, dostum, siz məni başa düşmədiniz. Əvvələn, mən heç də Şotlandiyadan deyil, bax, bu adadan danışram; ikincisi, sizin ehtiyatlı olmağınızı şübhə etmirəm. Mən ancaq bundan qorxuram ki, öz igidiyyinizi bel bağlayaraq təhlükəyə laqeyd baxasınız.

– Miss Dunqam, mənim igidiyyim, əlbəttə, böyük bir hünər deyildir, o qədər də kara gəlməz, çünki vur-tut şotlandiyalı igidiyyidir. O ki qaldı sizin ataniza, o, bizim tayımız deyildir, o, yankıdır. Əgər o, indi bizim yanımızda olsayıdı, şübhə yox ki, burada başqa cür hazırlıq aparıldığını görərdik. Bəli, indi vaxt pisdir, xaricilər Şotlandiya qoşununda rütbə sahibi olur və təbərzin gəzdirirlər; indi vuruşmalarda möglüb olmağımız heç də təəccüblü deyildir.

Mabel məyus oldu, lakin Şehin gizli xəbərdarlığı hələ onun qulağında səslənirdi və bu tezliklə firkindən dönməyə onu qoymurdu. Mabel hələ ümid edirdi ki, son dərəcə sayıq olmayı tələb edən xəbəri hansı mənbədən aldığını açıb söyləmədən bütün yoldaşlarını blokhauza keçməyə məcbur edə biləcəkdir; buna görə də öz planını bir qədər dəyişdirməli oldu. O dedi:

– Kapral Mak-Nab, mənə elə gəlir ki, siz haqlısınız. Sizin vətəni-nizin qəhrəmanları haqqında çox eşitmışəm, əger onların haqqında deyilənlər doğrudursa, təsdiq edə bilərəm ki, onlar da mədəni dün-yanın ən şöhrətli adamları ilə bir səviyyədə dururlar.

– Şotlandiyانın tarixini oxumusunuzmu, miss Dunqam? – deyə kapral soruşdu və indi birinci dəfə gözəl Mabelin üzünə baxdı. Kapralın sərt və xoşa gəlməyən üzündə təbəssümə oxşar bir şey göründü.

– Şotlandiyanın tarixi haqqında bir az oxumuşam, ancaq bu barədə eşitdiklərim daha çoxdur, kapral. Məni tərbiyə edən xanım şotlandiyalı idi və elə hey Şotlandiyadan danışardı.

– Yəqin ki, serjant öz polkunun təşkil edildiyi ölkənin şöhrətini qorumaq fikrinə əsla düşməmişdir.

– Mən həmişə eşitmışəm ki, şotlandiyalıların iki ən gözəl əsgəri sıfəti vardır; bunların biri igidlik, o biri isə ehtiyatkarlılıqdır, – deyə Mabel cavab verdi. – Əminəm ki, kapral Mak-Nab öz milli şərəfini qoruyacaqdır.

– Bunu atanızdan soruşun, miss Dunqam. O, kapral Mak-Naba bələddir və onun nöqsanlarını həvəslə göstərir. Mən sizin atanızla birlikdə vuruşmalarda olmuşam, o, mənim rəisimdir, tabeliyində olan adamların əxlaq və xasiyyətlərinə qiymət verməkdə haqlıdır.

– Atam sizin haqqınızda yaxşı fikirdədir, Mak-Nab, əks halda adanı, adada olan hər şeyi və üstəlik öz qızını da sizə etibar etməzdidi. Yeri gəlmişkən, demək istəyirəm ki, atam sizin ehtiyatlı və düşün-cəli olmağınızı xüsusilə bel bağlayır və ümid edirdi ki, blokhauz çox ciddi surətdə qorunacaqdır.

– Əgər sizin atanız əlli beşinci polkun şərəfini tir və taxtalardan tikilən otaqda qalmaqla müdafiə etmək istəsəydi, onda, gərək burada qalayıdı. Şotlandiyalının qanı və əqidəsi düşmənin hələ hücumu başlamadığı bir zamanda vuruşmanın qurtardığını siqnalla xəbər verməyi qadağan edir. Biz qılıncla vuruşmağa alışmışıq və düşməni üz-üzə qarşılımaq bizim adətimizdir. İndi dəbdə olan amerikan döyüş vərdişi kral həzrətlərinin mərdliyinə ləkə vurmasa da, onun qoşunlarını şöhrətdən sala bilər.

– Ancaq təcrübəli döyüşçü ehtiyatlı olmayı yaddan çıxarmaz. Buradakıların hamisindən igid olan mayor Dunkanın özü, tabeliyindəki adamların qayğısına qaldığına görə ad çıxarmışdır.



– Lendinin öz qüsuru vardır: buradaki tüfənglərin və meşələrin xatırınə qılınclarımızdan və süpürgə kolluqlarımızdan üz döndəmişdir. Lakin miss Dunqam, əlli beş yaşında olan qoca əsgərin sözünə inanın, mənə inanın ki, düşməni ürəkləndirmək isteyirsənsə, ondan qorxduğunu göstər, heç bir şey düşməni bu qədər ruhlandırıbməz! Mənə inanın, bu hindu müharibəsində hər cür təhlükəni sizin amerikanlar öz xəyallarında həddindən artıq işiştirlər, onların gözü nə hər bir kolun dibində hindu görünür. Biz şotlandiyalılar buraya açıq ölkədən gəlmışik və gizlənməyə ehtiyacımız yoxdur; siz bunu yəqin edərsiniz, miss Dunqam...

Birdən kapral tullanıb üzüstə yerə yıxıldı və arxası üstə çevrildi. Tüfəng atəşinin səsini Mabelin eşitməsilə kapralın yerə sərilməsi bir oldu. Mabel qışqırmadı, hətta qorxudan titrəmədi, bu dəhşətli fəlakət qəflətən baş verdiyinə görə, adam qorxduğunu büruzə verməyə də macal tapmadı. Əksinə, Mabel daxilindən baş qaldıran təbii hissin təsiri altında kapralın köməyinə gəldi. Kapral hələ sağ idi və baş vermiş hadisənin mahiyyətini dərk edirdi. Lakin qəflətən yaxalamış ölümün qorxunc ifadəsi kapralın üzündə əks etmişdi. Mabel ona tərəf əyildikdə Mak-Nab piçildədi:

– Tez blokhauza qaçıb gedin!

Mabel hansı vəziyyətdə olduğunu yalnız indi başa düşdü. Qabağında tir-tap uzanmış kaprala nəzər saldıqda onun daha nəfəs almadığını gördü və oradan tez qaçıb getdi. Bir neçə dəqiqədən sonra blokhauza çatdı, lakin əsgər arvadı Cenni qorxudan özünü itirərək qapını Mabelin üzünə bağladı; indi o yalnız öz canının hayına qalmışdı. Mabel Cennini ucadan səsləyərək qapını açmağı xahiş edirdi, bu zaman beş-altı güllə açıldı. Cenni yeni güllələrin səsini eşidərək, qorxuya düşdü və axırda qapının cəftəsini açmağa başladı, ancaq qapını birdən-birə aça bilmədi. Lakin bir dəqiqədən sonra Mabel gördü ki, qapı yavaş-yavaş aralanır; qapı bir az açıldıqdan sonra Mabel dərhal özünü yanaklı içəri soxdu. Onun ürəyi o qədər də həyəcanla döyünmürdü. Mabel bir qədər özünə gəlmışdı və indi fikirləşib tədbir görə bilərdi. Uçuna-uçuna qapını yenidən bağlamağa cəhd edən Cenniye kömək etmək əvəzinə, Mabel hələ bir müddət qapını açıq saxladı, çünkü güman edirdi ki, bəlkə, yaxın adamlardan buraya gizlənmək üçün gələn oldu. Heç kəsin gəlmədiyini gördükdə, nəhayət, icazə verdi ki, qapı bağlansın. Mabel qapı-

nın bir cəftəsini vurduqdan sonra Cenniyə əmr etdi ki, qapının ağızında dayansın və öz adamları gəlib qapını döydükdə onu açın. Sonra Mabel pilləkənlə yuxarı mərtəbədən otağa qalxdı. Burada mazğaldan baxarkən ağacların və kolların üstündən bütün adanı görə bilərdi. Aşağıda dayanan Cenniyə ürək-dirək verərək ətrafi diqqətlə göz-dən keçirdi.

Mabel əvvəlcə adada heç kəsi görmədikdə çox təəccüb etdi. Nə fransızlar görünürdü, nə də hindular, halbuki küləyin apardığı ağ bulud fransızların, hinduların hansı tərəfdən gələ biləcəyini göstərirdi.

Güllə İyun Şehinin gəldiyi adadan atılırdı, lakin Mabel orada hələ düşmənin qalib-qalmadığını, ya da o biri sahile üzüb getmiş olduğunu bilmirdi. Mabel Mak-Nabın meyiti düşüb qalmış tərəfə mazğaldan baxdıqda qorxudan bütün bədəni bumbuz oldu, kapralın meyiti yanında üç əsgər yerə sərələnib qalmışdı. Onlar birinci gül-lənin səsini eşidərkən qaça-qaça buraya gəlmış və görünməyən düşmən tərəfindən bir-bir öldürülmüşdülər.

Nə Kap, nə də poruçık Müyr görünürdü. Mabel ağacların arasındakı hər bir kiçik açıqlığa diqqətlə baxırdı. O, hətta blokhauzun bürcünə də qalxdı, lakin oradan da heç kəsi görə bilmədi. O, otluqda dayısının meyitini görə biləcəyindən qorxurdu, lakin o da heç yerdə yox idi. Mabel yelkənli kiçik gəminin dayandığı tərəfə dönüb baxdıqda gördü ki, bu gəmi hələ də sahildə qalır; deməli, Müyrün o tərəfə çəkilib getməsinə təsadüfi bir hadisə mane olmuşdu. Ada məzar sükutuna dalmışdı. Aşağı mərtəbədə qalan və qorxuya gücələ bilməyən Cenni oradan qışqırırdı:

– Miss Mabel, Allah xatirinə, deyin görüm, bizimkilərdən salamat qalan varmı? Deyəsən, mən getdikcə zəifləyən inilti səsi eşidi-rəm, qorxoram ki, bizimkilərin hamısı öldürülmüş olsun...

Mabelin indicə yadına düşdü ki, əsgərlərdən biri bu qadının əridir, ərinin öldürüldüyündən xəbər tutarkən Cenninin nə hala düşəcəyini fikirləşdikdə Mabelin canına üşütmə düşdü. O, Cennini səsləyərək cavab verdi:

– Qapının ağızında dayan, Cenni və mən icazə verməyincə qapını heç kəsə açma.

– Sizə yarvarıram, miss Mabel, mənə deyin görüm, mənim Səndimi oralarda görürsünüz mü? Mənim təhlükəsiz yerdə olduğumu



ona bir yol ilə xəbər vermək mümkün olsaydı, vəfali ərim mənə görə narahat olmazdı; görəsən, o, əsir düşüb, ya yox?

Lakin Sendinin meyiti Mabelin baxdığı mazgalın aşağısında düşüb qalmışdı. Cenni səbirsizliklə cavab gözləyərək dilləndi:

– Bəs Səndi haqqında niyə mənə heç bir söz demirsınız?

Mabel belə qorxulu şəraitdə yalan deməyi yolverilməz hesab edərək cavab verdi:

– Mak-Nabın dörd tərəfində bir neçə əsgər uzanmışdır.

– Səndi də onların arasındadır mı? – deyə qadın soruşdu.

– Deyəsən, o da oradadır; dayan görüm... bir, iki, üç, dörd. Hamisi da əlli beşinci polkun əsgərləri kimi qırmızı paltarlıdır.

Cenni sərsəmcəsinə qışqıraraq:

– Səndi! – dedi. – Bəs niyə özünü qorumursan, Səndi? Bu dəqiqə buraya qaç gəl, qoy sənin başına gələn, sənin arvadının da başına gəlsin! İndi sizin axmaq intizamınıza riayət etmək və şərəfinizi düşünmək vaxtı deyildir!..

Mabel qapının cəftəsinin açıldığını eşitdi. Qapının həncamaları cirildədi. İndi Mabel böyük qorxu içində mazgalın qabağında dayanaraq dəhşətli bir hadisənin başlanmasılığını gözləyirdi. Az sonra gördü ki, Cenni kolların arasından qaça-qaça meytılərə tərəf gedir. Bir dəqiqədən sonra Cenni özünü oraya çatdırıldı. Müsibət ona qəflətən ağır təsir göstərdiyindən əsəbləri bu sarsıntıya tab gətirməyib keymişdi; bu qadın hadisənin mahiyətini, sanki, başa düşmürdü. O artıq ağlığını itirmişdi və başından dəhşətli fikirlər keçirdi. Cenni elə xəyal edirdi ki, əsgərlər onun dərdə düşdüyünü görüb onu ələ salırlar. Qadın ərinin hələ soyumamış əlindən yapışdı. O, ərinin əlindən darta-darta qışqırırdı:

– Niyə sən öz canının qədrini bilmirsən, Səndi? Adam da ölüm-lə belə zarafat edər? Əgər siz qaçıb blokhauzda gizlənməsəniz, lənətə gəlmış hindular sizi öldürər. Dur gedək, gedək! Yubanmaq olmaz, bir dəqiqəni belə fövtə vermək olmaz!

Cenni var gücünü toplayaraq ərinin meyitini arxası üstə çevirdi və onun üzünü gördü: əsgərin gicgahında güllənin açıldığı xırda deşik və alının dərisində laxtalanıb qalmış bir neçə damcı qan əsgərin niyə dimmədiyini Cenniyə izah etdi. Yalnız bu zaman Cenni dəhşətli həqiqəti bütünlüklə başa düşdü; qollarını qoynuna qoyaraq qorxunc səslə bağırdı (bu bağırtı qonşu adalarda da eşidildi) və

əsgərin cansız cəsədinin üstünə yixildi. Cenninin bağırtısı nə qədər uzaqlara çatsa da, nə qədər sərsəm və dəhşətli olsa da, onun ardınca eşidilən ikinci bağırtıya nisbətən məlahətli bir melodiya kimi səslənirdi. Çox keçmədi ki, hər tərəfdən döyüşə çağırılan qorxunc bağırtı eşidildi və üzlərini döyüşqabağı qorxunc bir şəkildə boyamış iyirmiyə qədər hindu scalp soyub aparmaq arzusu ilə kolların dalından çıxdı. Arouxed onların qabağınca gəlirdi. O, əlindəki tomahavkla Cenninin başını əzdi. Cenninin blokhauzdan buraya qaçıb gəlməsindən hələ iki dəqiqə keçməmişdi, lakin indi onun saçları tuskaranın kəmərindən asılmışdı. Mak-Nabin və əsgərlərin eybəcər hala salınmış meyitləri qan gölündə üzürdü.

Mabel özü istəmədiyi halda, bu dəhşətli mənzərənin şahidi oldu. O əsla tərpənmirdi, sanki, durduğu yerə mixlanmışdı; bir dəfə də olsun, özü haqqında, özü üçün əmələ gələn böyük təhlükə haqqında fikirləşməmişdi. Lakin meyitlərin yan-yanə söykəndikləri talanın şənlik edən irokezlərlə dolduğunu gördükdə Mabel aşağıda qapının açıq qaldığını yadına saldı. Qızın ürəyi bərk döyündü. Qapı onu müdafiə edə bilən yeganə vasitə idi. Mabel pilləkənə tərəf yüyürdü, lakin pilləkənin hələ ortasına çatmamış qapının tərpənməsinin səsi ni eşitdi. Qız özünü ölmüş bildi. O, çarəsiz vəziyyətdə olduğunu dərk edərək dizləri üstə yixildi, lakin birdən qapının hər üç cəftəsinin bağlandığını eşitdi.

Belə dəqiqələrdə adamın fikri çox cəld işləyir. Əvvəlcə, Mabel zənn etdi ki, blokhauza girən onun dayısıdır. Qız yüyürə-yüyürə gedib özünü dayısının qucağına atmağa hazır idi, lakin birdən ağılna gəldi ki, bəlkə, içəri girən hindudur və qapını bağlamışdır ki, başqalarının buraya gəlməsinə mane olsun və buradaki şeyləri təkcə özü talayib aparsın? Mabel bunu fikirləşərkən ayaq saxladı... Aşağı tamamilə sakitlik idi; yəqin ki, içəri girən Kap deyildi, çünkü o, həmişə hay-küylə gəlir; bu sakitlik düşmən hiyləsinə daha çox oxşayırdı. Mabel aşağı mərtəbəyə enən pilləkənin yanında, döşəmə bacasının ağızında dayanmışdı. O, hər bir saniyə qorxulu hindu qaraltısı görəcəyini güman edirdi. Nəhayət, qızın qorxusu o dərəcədə şiddətləndi ki, gizlənməyə yer tapmaq üçün ətrafına göz gəz-dirməyə başladı. Otaqda bir neçə çəllək var idi. Mabel bunlardan ikisinin dalında gizləndi və gözlərini qapıya zillədi. Birdən onun qulağına yavaş xışltı səsi gəldi: kim isə pilləkənlə səssizcə yuxarı qalxırdı.



Sonra pilləkənlərin cırlıltısı eşidildi. Hələ heç kəs görünmürdü, lakin Mabel yanında kimin isə dayandığını hiss edirdi. Nəhayət, döşəmə bacasında hindu qadının əvvəlcə qara saçları, sonra tünd-qırmızı alnı, daha sonra isə bütün başı göründü. Mabel dəhşət hissini boğduqda öz qarşısında İyun Şehinin müləyim, dalğın və gözəl üzünü gördü.

İYİRMİ İKİNCİ FƏSİL

Söyləmək çətin idi ki, bu iki qadından hansı daha çox sevinir; buraya qəflətən Arouxedin deyil, onun arvadının gəldiğini yəqin edən Mabelmi, yoxsa verdiyi məsləhətin yerinə yetirildiyini görən və təlaşla axtardığı adamı blokhauzda tapan Şəhmi. Bu iki qadın bir-birlə qucaqlaşdı. Hindu qadın rəfiqəsinin boynuna sarılırkən səs-sizcə gülüb dedi:

– Blokhauz yaxşıdır, skalpa toxunmazlar!

Mabel bir az əvvəl şahidi olduğu dəhşətli hadisələri yadına salarkən uçundu və belə cavab verdi:

– Hə, blokhauz yaxşıdır. Səni and verirəm bütün müqəddəslərə, de görüm, bilmirsən mənim dayımın başına nə iş gəlibdir? Mən hər yerə baxdım, ancaq onu heç yerdə tapa bilmədim.

– Burada, blokhauzda yoxdurmu? – deyə Şəh maraqla soruşdu.

– O, blokhauzda yoxdur, mən burada təkəm. Mənimlə gələn qadın, yəni Cenni, ağılsızlıq edib ərinin dalınca getdi və özünü məhv etdi.

– Şəh bilir, Şəh görür, işlər çox pisdir. Arouxedin qadından xoşu gəlmir, öz arvadı ilə də maraqlanır.

– Eh, Şəh! Hər necə olsa, sənə qorxu yoxdur!

– Bilmirəm! Arouxedin bütün işdən xəbər tutsa, məni öldürər.

– İndi de görüm, mən nə edim, mənim yaziq dayım hələ sağdırımı?

– Bilmirəm. Duzlu Suyun yelkənli gəmisi var. Bəlkə, çayla gəlir?

– Yelkənli gəmi hələ də sahildə qalır, ancaq nə mənim dayım, nə də kvartimeyster heç yerdə görünmür.

– Onları öldürməmişlər, yoxsa, İyun Şehi görərdi. Onlar gizlənmışlər. Lazım olanda qırmızıdərili adam gizlənir, ağızlı adamlın da gizlənməsi eyib deyildir.

– Mənim üçün heç bir fərqi yoxdur: gizlənmək onlar üçün eyib-dirmi, ya yox. Mən başqa şeydən qorxuram. Şeh, sizin basqınınzı o qədər dəhşətli, o qədər gözlənilməz idi ki...

Şeh öz ərinin zirəkliyi ilə fəxr edilmiş kimi gülümsəyərək cavab verdi:

– Tuskarora! Arouxed igid döyüşçüdür!

– Sən nə qədər mehbənsən, səndə nə qədər nəvazış var, Şeh! Sən bu cür güzəran keçirməklə xoşbəxt ola bilməzsən!

İyun Şehi üzdən tutuldu, Mabelə belə gəldi ki, bu qadın aşağıdakı sözləri deyərkən onun gözlərində qorxunc bir od parladı:

– İngizlər çox acgözdürələr, məşələrimizi, ovumuzu əlimizdən alırlar; altı qəbiləni şərqdən qərbə qovurlar; kral kinlidir, onun xalqı da kinlidir. Ağuzlü adamlar çox pis tayfadır.

Mabel bilirdi ki, bu sözlərdə həqiqət çoxdur, buna görə də etiraz etməyə cürət etməyib soruşdu:

– Bəs indi mən nə edim, Şeh? Bir azdan sonra sizin adamlar bu binanı mühasirəyə almağa başlayacaqlar.

– Blokhauz yaxşı yerdir, orada heç kəsin başının dərisini soy-mazlar.

– Ancaq onlar blokhauzda qarnizon olmadığını hələ bilmirlərsə, tezliklə bundan xəbər tutarlar. Adada nə qədər adam qaldığını sən özün mənə demişdin; şübhə yoxdur ki, bunu Arouxeddən öyrənmişən.

Şeh adada qalan adamların sayını bildirmək üçün altı barmağını qaldıraraq cavab verdi:

– Arouxed bunu bilir. Qırmızıdərili adamların hamısı bilir. Dörd nəfərin başının dəriyi soyulmuşdur, iki nəfərin başı hələ salamatdır.

– Bu barədə danışma, Şeh, yoxsa, qorxudan az qalıram ki, özüm-dən gedim! Sənin adamların bilmirlər ki, mən blokhauzda təkəm; onlar elə xəyal edə bilərlər ki, mənim dayım, kvartirmeyster burada mənim yanımıdadırlar, binanı yandıralılar ki, dayımı və kvartirmey-teri bayira çıxmaga məcbur etsinlər.

– Blokhauzu yandırmazlar, – deyə Şeh sakitcə cavab verdi.

– Sən bunu haradan bilirsən, ay mənim mehbəban Şehim.

– Blokhauzu yandırmazlar, blokhauz yaxşıdır, başın dərisinə dəy-məzlər.

– De görüm, axı niyə, Şeh? Mən qorxuram ki, binanı yandırsınlar.



– Yağış çoxdur, tirlər yaşıdır, tez yanmaz. Qırmızıdərili adam bilir ki, blokhauz yandırılsa, ingizlər xəbər tutarlar ki, irokezlər burada olmuşlardır! Yox, yox, hindu fəndgirdir, heç bir şeyə dəyib-toxunmaz.

– Səni başa düşürəm. Şeh, ümidvaram ki, sən deyən kimi olacaqdır; əgər mənim atam salamat qurtarsa... Aman, Şeh! Bəlkə, atam öldürülmüşdür, ya da əsir düşmüşdür...

– Atanıza toxunmazlar, çünkü bilmirlər hara getmişdir, suda iz qalmır, qırmızıdərili adam tapa bilməz. Blokhauzu yandırmazlar, blokhauz yaxşıdır, başın dərisinə toxunmazlar.

– Sən demək istəyirsən ki, atam qayıdanadək mən burada sağ-salamat qalacağam, eləmi?

– Bilmirəm; atasının nə vaxt qayıdacağını qızı yaxşı bilər.

Mabel Şehin bu sözləri deyərkən qara gözlərinin necə parıldajını görərkən təlaşa düşdü. Mabel hələ də bu fikirdə idi ki, Şeh öz adamlarının karına gələ bilən bütün məlumatı öyrənməyə çalışır. O, qeyri-müəyyən bir cavab verməklə yaxasını qurtarmaq və başqa söhbətə keçmək istəyirdi.

Birdən bayır qapı bərk döyüldü.

Həmin dəqiqələrdə gözlənilməz təhlükə yenidən dərhal Mabelin bütün fikrini cəlb etdi. O dedi:

– Onlar gəlirlər! Şeh, bəlkə, qapını döyən dayımdır və ya kvartir-meysterdir. Qapını döyən hətta Müyr olsa da, belə bir dəqiqədə mən qapını açmaya bilmərəm.

– Niyə, baxmaq olmazmı? Bunun üçün mazğal çoxdur.

Mabel bu məsləhəti qəbul etdi və mazğallardan birinə tərəf yüyürdü; mazğal deşiyini örtən taxta parçasını ehmalca çıxararaq, qapının dalında nə olduğunu bilmək üçün bayira baxdı. Şeh Mabelin qorxudan dəyişən üzünə baxarkən başa düşdü ki, blokhauza gələnlər hindularıdır.

Şeh mümkün qədər çox ehtiyatlı olmaq lazım geldiğini bildirmək üçün barmağını dodaqlarına yapışdıraraq:

– Qırmızıdərili adamdır, – dedi.

– Dörd nəfərdir! Üz-gözlərini elə boyamışlar ki, adam baxanda qorxur, əllərindəki qənimətlərdən qan damır! Arouxed də onların arasındadır!

Bu vaxt Şeh bir neçə tüfəngin qoyulduğu künçə tərəf getdi; bu tüfənglərdən birini götürərkən ərinin adını eşitdi və dayanıb fikrə

getdi. Lakin bu, bir dəqiqədən çox çəkmədi, Şeh mazğalın ağızına gəldi və tüfəngin lüləsini oradan bayra uzatmaq istədikdə, Mabel adam öldürülməsinə bəslədiyi ikrah hissini boğa bilmədiyi üçün Şehin qolundan yapışaraq:

— Yox, yox, — dedi, — yox, Şeh! Öz ərinə əl qaldırma, qoy yaxşısı budur, mən ölüm.

Şeh yüngülçə diksinərək cavab verdi:

— Arouxedə heç bir şey olmaz, qırmızıdərili adamların heç birinə zərər dəyməz. Mən onları güllə ilə vurmaq istəmirəm. Ancaq qorxutmaq istəyirəm.

Bu vaxt Mabel Şehin nə etmək istədiyini başa düşdü və daha etiraz etmədi.

Bu zaman hindu qadın tüfəngin lüləsini mazğaldan bayırı çıxardı və diqqəti cəlb etmək üçün mümkün qədər daha çox hay-küy salmağa çalışaraq tüfəngin tətiyini çəkdi. Güllənin səsi hələ kəsilməmiş Mabel Şehi danlamağa başladı:

— Axı sən demişdin ki, güllə atmayaqsan... bəlkə, öz ərini öldürmüsən...

— Mən hələ güllə atmağa macal tapmamış onların hamısı qaçıb getdi! — deyə Şeh gülə-gülə cavab verdi.

Şeh öz dostlarının hərəkətlərini izləmək üçün o biri mazğala yaxınlaşarkən daha bərkdən gülərək dedi:

— Ora bax, döyüşcülərin hamısı kolluğa girmişlər! Elə bilirlər ki, Şirin Su ilə kvartirmeyster buradadir. İndi qorxurlar.

Şeh tüfəngini yerə qoydu və sandığın yanında çöməldi; heydən düşən Mabel də bu sandığın üstündə oturmuşdu. Hindu qadın nəzərlərini çox diqqətlə Mabelin üzünə zilləmişdi. Şehin üzü sərtləşmiş və eyni zamanda, narahat olduğunu bürüzə verirdi — bu, belə olmasa da, Mabel belə zənn edirdi. Tuskaroranın arvadı dilləndi:

— Arouxed igid döyüşcüdür, qəbilədəki qızların hamısının gözü ondadır. Ağuzlu gözəl xanımın da gözləri vardır.

— Şeh! Bu sözlərin, bu qəribə baxışın mənası nədir? Sən nə demək istəyirsən?

— Sən niyə qorxurdun ki, Şeh Arouxedi öldürər?

— Arvadın öz ərinə əl qaldırmasını görmək mənim üçün dəhşətli idi! Yox, Şeh, yaxşı oları ki, mən özüm ölüydim!

— Düzmü deyirsən?



— Düz deyirəm, Şeh! And içirəm ki, düz deyirəm! Mən, onsuzda, bu gün çox qorxu çekmişəm. Bəs sən nədən şübhələnmişdin?

— Bilmirəm. Yoxsun tuskarora qızı çox nadandır. Arouxed ığid döyüşçüdür. Ətrafında olan hər şeyə baxır. Yuxuda ağızlı gözəldən danışırı. Bu böyük rəhbər istəyir ki, çoxlu arvadı olsun.

— Şeh, məgər rəhbərlərin çoxarvardı olması sizdə dəbdür?

— Hər rəhbərin neçə qadını yedirdib dolandırmağa gücü çatsa, onun bir o qədər də arvadı olur. ığid ovçu tez-tez evlənir; Arouxedin yalnız Şehi vardır, o, çoxlarına baxmış, ağızlı qızı çox görmüş, ondan çox danışmışdır.

Bunu Mabelin özü də bilirdi. Meşədə yol gələrkən Arouxedin bu qızı yersiz qulluq göstərməyə cəhd etməsi onu təhqir etmişdi. Bununla belə, Arouxedin Mabelə gözü düşdüyüünə Şehin eyham vurması, Mabeli çox təəccübəndirdi. Mabel özündən asılı olmayaraq tuskarora arvadının rəqibi olduğunu başa düşdükdə, ağır və hətta əzablı bir hissin təsiri altında qaldı. Bundan əlavə, Mabel, İyun Şehinin qısqanlığı üzündən xataya düşməkdən qorxurdu. Lakin Şəhə çox diqqətlə baxdıqdan sonra özünə toxraqlıq verməyə başladı. Təbiətin bu övladının — yəni Şehin — açıq çöhrəsində onun sevgidə nakam olduğunu aydın sezmək olardı, lakin ondan son dərəcə şübhələnən adamın özü də bu qadının üzündə xəyanət və ya başqasına nifrət əlaməti görə bilməzdi.

Mabel Şehin əlini sıxdı və daxilindən baş qaldıran pak səmimiyyət hissini təsiri altında dedi:

— Bilirəm, Şeh, məndən üz döndərməmisən, düzdürmü? Razi olmazsan ki, başıma tomahavk endirilsin, doğrudurmu?

— Sənə tomahavk dəyməz, Arouxed buna yol verməz. Əgər Şehin bacısı — günüsü olmalıdır, Şeh istəyir ki, onun bacısı — günüsü sən olasan.

— Yox, Şeh, mən buna bütün varlığımı etiraz edirəm. Əgər mənim alnıma hindu arvadı olmaq yazılmışsa, onda viqvamda sənin yerini tutmağa heç vaxt razı olmaram.

Şeh cavab vermədi, lakin onun baxışından minnətdarlıq hissi çox aydın əks etmişdi. Şeh bilirdi ki, Arouxedin tanıldığı hindu qızlarının heç biri gözəllikdə və yaraşıqda ona tay ola bilməz. Onun əri lap bir dəstə arvad alsa da, Mabeldən savayı bunların heç biri onun üçün təhlükəli rəqib ola bilməz. Mabelin gözəlliyi, yaraşıqlı və mülayim

olması Şehdə elə bir rəğbət hissi doğurdu ki, bu hiss qısqanlığın təsiri altında heç də zəifləmir, əksinə, daha da qüvvətlənirdi. Buna görə də Şeh özünə rəqib güman etdiyi Mabeli adaya qəflətən edilə bilən hücumun nəticələrindən xilas etmək xatırınə təhlükəli yola cürətlə qədəm qoymuşdu. Arouxed özü gözlənən təhlükə haqqında Mabelə xəbər vermək üçün Şehi onun yanına göndərmişdi, lakin Arouxed bilmirdi ki, onun arvadı döyüşçülərlə birlikdə adaya gəlmış və indi blokhauzdadır. Əksinə, Arouxed elə zənn edirdi ki, Kap ilə Müyr də Mabelin yanındadır və gülləni də bunların biri atmışdır.

– Şeh heyif silənir ki, Zanbaq (bu hindu qadın öz şairanə dilində Mabelə belə ad qoymuşdu) Arouxedin arvadı olmaq istəmir. Arouxedin viqvamı genişdir. Bu viqvamı doldurmaq üçün gərək böyük rəhbərin çoxlu arvadı olsun.

– Alicənəbliqlə verdiyin bu təklif üçün sənə təşəkkür edirəm, Şeh, lakin bu təklif ağı qadınların meyillərinə ziddir, – deyə Mabel cavab verdi və qeyri-ixtiyari olaraq gülümsədi. - Bir də ki mən, bəlkə, heç vaxt ərə getmək istəmədim.

– Sənə yaxşı ər lazımdır, – deyə Şeh dilləndi. – Əgər Arouxed xoşuna gəlmirsə, Şirin Suyu seç.

– İndi belə şeylərin fikrinə düşmək vaxtı deyil, Şeh! Dayımın salamat olub-olmadığını mümkün olsa, bilmək istərdim.

– Şeh gedib baxar.

– Bəs sən necə getmək istəyirsən? Qorxmursanmı səni bu adada görən olsun? Sənin qəbiləndən olan döyüşçülər sənin burada olduğunu bilirlərmi? Sizin döyüşçülər müharibədə qadının onla-nın dalınca gəldiyini biləndə, onların buna acığı tutmazmı?

Mabel istədiyi cavabı ala bilməyəcəyindən qorxurmuş kimi bu sualları tez-tez, bir-birinin ardınca verirdi. Şehin döyüşçülərin dalınca düşməsi Mabelə qəribə gəlirdi. Mabel elə zənn edirdi ki, Şeh öz qayığı ilə irokezlərin dalınca getmiş, buraya isə ona görə gəlməşdir ki, məsləhət verib onu ölümündən xilas etsin. Ancaq bu mülahizələr yanlış idi, bunu az sonra Şeh də öz dilində Mabelə izah etdi.

Arouxed rəhbər olsa da, öz qəbiləsi içərisində onun hörməti yox idi, özü də irokezlərə müvəqqəti ittifaq bağlayıb onlarla əlbir iş görürdü. O, viqvama gec-gec gəlirdi; özünü ingilislərin dostu kimi qələmə verərək, bütün yayı onlara xidmət etmişdi, əslində isə fransızların xeyrinə işləyirdi, onu bütün səfərlərində arvadı müşayiət



edirdi. Bir sözlə, Şehin buralarda olması gizli bir şey deyildi, çünkü əri çox nadir hallarda səfərə onsuç çıxırı. Mabel bunu öyrəndikdən sonra, öz qızılızdırılı rəfiqəsini getməmək üçün dilə tutmaqdan əl çəkdi. Onlar qət etdilər ki, fürsət olan kimi Şəh blokhauzdan çıxıb Kapdan xəbər tutmağa getsin.

Onlar bütün mazğallardan baxıb adanı nəzərdən keçirtdiłər və gördülər ki, qaliblər daxmaları taladıqdan sonra kefə hazırlaşırlar. Azuqənin çoxu blokhauzdə saxlanırı, ancaq hindular daxmalarda da çox qənimət ələ keçirmişdilər. Onlar öldürdükləri əsgərlərin meyitlərini haraya isə aparmışdır, silahlarını isə, kef məclisi düzəltmək istədikləri yerin yaxınlığında üst-üstə qalamışdır. Adada heç bir dəyişiklik edilməmişdi, çünkü qaliblər ümid edirdilər ki, serjantın dəstəsini aldadıb mühasirəyə sala biləcəklər. Şəh ağacdakı adamı rəfiqəsinə göstərdi. Bu adam yelkənli gəminin yaxınlaşmasını güdürdü, halbuki ekspedisiya lap yaxın vaxtda yola düşmüştü, buna görə də onu geri qayıtmayağın aqla gəlməyən bir hadisə məcbur edə bilərdi. Blokhauza basqın hazırlığı göstərə bilən heç bir əlamət yox idi. Şəh güman edirdi ki, hindular basqın izlərinin Ləpirçi kimi təcrübəli bir adamın gözündən yayınmayacağına ehtiyat edirlər, buna görə də, serjantın dəstəsi qayidanadək blokhauzu mühasirədə saxlamaq istəyirlər. Onlar yelkənli gəmini də öz qayıqlarını saxladıqları kolların altında gizlətmışdilər.

Şəh dedi ki, öz adamlarını görmək istəyir. O, blokhauzdan çıxməq üçün indi fürsət ələ düşdüünü zənn edirdi. Onlar pilləkənlə aşağı enərkən Mabeldə bir saniyeliyə şübhə əmələ gəldi, lakin Şəhə etibar etməməsinə görə dərhal özünü məzəmmət etdi, çünkü Şəhdən şübhələnməyə haqqı yox idi və bunu özünə layiq bilmirdi. Onlar qapını çox ehtiyatla açıdlar. Qapının sonuncu cəftəsi çəkildikdə və qapı kifayət qədər aralandıqda, Şəh bu dar keçidən sürüşüb gözdən itdi. Mabel qapını yenidən örtüb cəftəsini vurdu. Ürəyi elə bərk döyünməyə başladı ki, onun tez-tez vurmasını eşitmək olardı. O yalnız indi bir az təsəlli tapdı və qapının qalan iki cəftəsini arxayınlıqla vurdu. Hər şeyi yerbəyer etdikdən sonra birinci mərtəbəyə qalxdı. İndi buradan, blokhauzdan bayırda nələr olduğunu görə bilərdi.

Qurtarmaq bilməyən ağır və əzablı dəqiqlər çoxdan başlanmışdı, lakin Şehin başına nə iş gəldiyindən Mabelin hələ xəbəri yox idi. O, hinduların bağlılığını eşidirdi. Tünd içkilər hinduları kefləndir-

mışdı, ona görə də onlar ehtiyatlı olmayı yaddan çıxartmışdilar. Günortaya yaxın adada Mabelin gözüne bir aq adam dəydi; bu adamın geyimindən və qəribə görünüşündən onu buraya yenicə gəlmiş bir hindu hesab etmək olardı. Mabel onun üzünə çox diq-qətlə baxdı (bu adamın üzü çox tutqun rəngdə idi və günəşdən daha da qaralmışdı) və onun, doğrudan da, aq adam olduğunu yəqin etdi. Qız, sanki, təsəlli tapdığını hiss etdi, çünkü təhlükəyə düşüb çərəsiz qaldığı dəqiqlidə yaxınlıqdakı bu adamdan kömək istəyə bilərdi.

Həmin gün Mabelə bir ay qədər uzun gəldi. O başa düşürdü ki, Şeh haqlıdır və atası qayitmayınca hindular blokhauza toxunmayacaqlar, çünkü hindular Mabelin atasını pusquda güdüb tutmağa ümid edirdilər. Buna görə də Mabel təhlükənin bu qədər yaxında olmasından, özünün qorxulu vəziyyətə düşməsindən bayaqkı qədər çox qorxmurdı, lakin gələcək üçün çox narahat olurdu. Mabel əsir tutulduğandan sonra başına nələr gələcəyi haqqında indi fikirləşməyə bilməzdi. O yaxşı bilirdi ki, hindular əsirləri öldürməsələr də öz kəndlərinə aparırlar. Orada əsiri kim öz evində saxlamaq istəyirsə, əsir də onun mali olur. Mabel hindular tərəfindən oğurlandıqdan sonra ömürlərinin sonunu viqvamlarda keçirmiş olan bir çox qadınlar haqqında çox eşitmişdi.

Gündüz Mabelin vəziyyəti nə qədər qorxulu olsa da, axşamüstü qaş qaralan dəqiqlirəndən etibarən bundan daha böyük qorxu keçirməyə başladı. Bu vaxt vəhşilər ingilislərin daxmalarından ələ keçirdikləri arağın hamısını içib bərk keflənmış və özlərindən çıxmışdilar. Fransız olan rəis hinduları itaətdə saxlamaq üçün nə qədər səy göstərmmişdisə, istədiyinə nail ola bilməmişdi, buna görə də qonşuluqdakı adaya çəkilib getmişdi, burada onun düşərgə kimi bir yeri var idi. Lakin rəis oradan getməzdən əvvəl öz həyatı üçün baş verə biləcək təhlükə ilə hesablaşmayaraq, ocağı söndürməyə və onu yenidən yandırmaq üçün lazım olan bütün vasitələrə yiylənməyə çalışmışdı. Rəis bu tədbiri ona görə görmüşdü ki, hinduların blokhauzu yandırımlarından ehtiyat edirdi, halbuki rəisin öz gələcək planlarının yerinə yetirilməsi üçün blokhauz salamat qalmalı idi. Rəis silahı ələ keçirməyə çalışmışdı, lakin bu fikirdən dönənməyə məcbur olmuşdu, çünkü hindu döyüşçüləri öz şərəfinin qədrini bilən adamlar kimi çox inadkarlıqla öz xəncərlərini və tomahavklarını qorumağa qalxmışdilar. Tüfənglərə gəldikdə, xəncərləri və tomahavkları qoyub yalnız tüfəngləri aparmağın faydası yox idi. Az sonra məlum olmuşdu ki, bu fransız



ocağı söndürməklə ehtiyatlı tərpənmişdir, çünki rəis oradan çəkilib gedən kimi hindu döyüşçülərdən biri blokhauzu yandırmağı təklif etmişdi; Arouxed də keflənmiş irokezlərin özlərini itirməyə başladıqlarını görərkən onların yanından çıxıb getmişdi. O, daxmalardan birlər nə girib dincəlmək üçün küləşin üstündə uzanmışdı, çünki iki gecə yuxusuz qalmışdı. Deməli, hinduların arasında elə bir adam qalma-mışdı ki, Mabelin qeydinə qalsın. Bəlkə də, hinduların heç biri Mabelin burada olduğunu bilmirdi. Buna görə də blokhauzu yandırmaq haqqında sərxoş hindunun təklifi onun özü kimi içib keflənmiş olan səkkiz və ya on yoldaşı tərəfindən çox bəyənilmişdi.

Bu, Mabel üçün olduqca qorxulu dəqiqliq idi. Hindular elə bir vəziyyətə çatmışdalar ki, blokhauzda nə qədər silah olmasından daha qorxmurdular. Onlar bağıra-bağıra binanın divarlarına yaxınlaşdırıllar, ən əvvəl hamısı birlikdə qapıya hückum etdilər. Lakin qapı çox möhkəm olduğuna görə bu hückuma tab gətirdi. Yüz adam köməkləşsəydi belə, yenə qapını sindirə bilməzdii. Ancaq Mabel bunu bilmirdi. Onun ürəyi bərk döyüñürdü, qapıya hər dəfə ağır zərbə dəyərkən qız qorxub diksinirdi. O, qapının çox davamlı olduğunu yəqin etdiqdə, nəhayət, ürəkləndi və axırıncı zərbənin səsi kəsilən kimi mazğaldan bayırə baxdı. Bayırdağı anlaşılmaz sakitlik onu təəccübəldirdi, labüb təhlükənin yaxınlaşdığını hiss edənlər bu təhlükənin nə qədər yaxında olduğunu təyin edə bilmədikdə, adətən, çox iztirab çəkirlər.

Mabel iki-üç irokezin külü eşələyib bir neçə közərmiş kömür tapdığını və od qalamaq istədiyini gördü. Dağıdır viran qoymaq həvəsi və adətin özü irokezləri əlbir və cəld hərəkət etməyə vadar edirdi. Onların yerində ağ adam olsaydı, külün içində güclə közərən kömürlərdən ocaq qalamaq fikrindən çıxdan daşınardı, lakin bu meşə övladları ağlara məlum olmayan bir çox vasitələri bilirdilər. Onlar quru yarpaqların köməyilə ocaq qalamağa müvəffəq oldular. Mabel mazğaldan bayırə baxan zaman, hindular qapının ağızına çırrı qoyub yandırışdilar. Quru budaqların arasından alov qalxmağa başladı və az sonra ocaq gurhagur alışib-yandı. Bu zaman hindular istədikləri təxbribat işinin başlandığını yəqin edərək sevindiklərindən bağıra-bağıra yoldaşlarının yanına qayıtdılar. Mabel yerindən tərpənməyə taqəti olmadığını görə hələ də aşağıya baxırdı. Onun üçün böyük təhlükə törədən bu yanğın, qızın bütün diqqətini cəlb etmişdi. Alov getdikcə yuxarı qalxırdı, nəhayət, qızın gözləri qarşı-

sında parıldamağa başladı. Mabelin qarşidakı künçdə gizləndiyi dəqiqədə alov mazğaldan içəri keçdi və bütün otağı işıqlandırdı. Mabel ömrünün son dəqiqələrinin çatdığını qət etdi, çünkü ocağın alovu qapının ağzını kəsdirmişdi, otaqdan isə yalnız bu qapıdan çıxməq olardı. Mabel gözlərini yumdu... Lakin yaşamaq arzusu son dərəcə qüvvətli olduğuna görə Mabeli özündən getmiş vəziyyətdə çox qalmağa qoymadı. Qız bilaixtiyar gözlərini açıldıqda gördü ki, alov otağı daha girmir, halbuki mazğalın balaca deşiyinin yaxınlığındakı taxta od tutmuşdu və küləyin qızışdırıldığı alov getdikcə şiddətlənirdi. Künçdə su ilə dolu çəllək var idi, Mabel öz şüurunun tələbindən daha artıq instinctlə hərəkət edərək iri parçı götürüb su ilə doldurdu və əli titrəyə-titrəyə suyu oda ataraq həmin yerdə odu söndürə bildi. Bayaqdan bəri tüstü aşağı baxmağa ona mane olurdu, nəhayət, tüstü bir az çəkildikdə sevindiyindən və oyanan ümidiñ təsiri altında Mabelin ürəyi döyünməyə başladı, çünkü gördü ki, ocaq dağlımışdır, suyun axıb töküldüyü qapı isə ancaq tüstülənir, lakin daha yanmır.

– Kimdir oradakı? – deyə Mabel soruşdu. – Tale mənim köməyimə kimi göndərmmişdir?

Aşağıda yüngül ayaq səsləri eşidildi və kim isə qapını yavaşça döyüdü.

– Kimdir içəri girmək istəyən? Sizsinizmi, mənim əziz dayım?

Qapının dalından aşağıdakı cavab eşidildi:

– Duzlu Su burada yoxdur; Şirin Su müqəddəs Lavrentidədir. Qapını tez aç, mən içəri girməliyəm.

Mabel pilləkənlə yürüyə-yüyürə aşağı endi; heç vaxt onun addımı bu qədər yüngül, hərəkətləri bu qədər cəld olmamışdı. Həmin dəqiqədə Mabel yalnız özünü xilas etməyin fikrini çəkirdi, buna görə də ehtiyatlı olmağı tamamilə unudaraq qapını cəld açdı. Onun birinci arzusu blokhauzu tərk etmək ümidi ilə açıq havaya çıxməqdan ibarət idi, lakin Şəh onu dayandırıb sakitcə qapını bağladı. Mabel həyəcanla:

– Sənə təşəkkür edirəm, – dedi, – sənə təşəkkür edirəm, Şəh! Axi sən məni ölümdən xilas etdin!

Hindu qadın:

– Məni belə bərk-bərk qucaqlama, – deyə cavab verdi. – Ağüzlü qadın gah həmişə ağlayır, gah da həmişə gülür. Qoy Şəh qapını bağlaşın.



Mabel toxladı, az sonra onlar yuxarı otağa gəlib çatdilar. İndi onların arasında etimadsızlıq və ya qısqanlıq hissi tamamilə yox olmuşdu. Mabel öz rəfiqəsini ürəkdən qucaqlayaraq dedi:

– Şeh, indi de görüm, mənim yazıq dayımı görməmişən, ya da onun haqqında bir şey eşitməmişən?

– Bilmirəm. Heç kəs görməmişdir, heç kəs eşitməmişdir. Heç kəs bilmir. Bəlkə, Duzlu Su çayda gizlənmişdir. Yoxsa, o harada ola bilər? Kvartirmeyster də çayda gizlənmişdir. Mən baxdım, baxdım,ancaq onları – nə birini, nə də o birini heç yerdə görmədim.

– Allaha şükür! Düzdür, onların yerini bilmirik,ancaq qaçıb qurtara bilmışlər. Deyəsən, bu adada fransız gördüm, səhv etmirəm?..

– Düzdür, fransız kapitanı gəlmışdi, sonra yenə getdi. Adada çoxlu hindu var.

– Aman, Şeh! Elə bir yol varmı ki, atama xəbər göndərim, düşmənlərin əlinə keçməsin?

– Bilmirəm. Zənnimcə, hindu döyüşçüləri pusqudadırlar, ingilislər isə öz skalplarını itirəcəklər.

– Sən qızına bu qədər yaxşılıq eləmisən, bəs onun atasına kömək eləməkdən boyun qaçırsanmı?

– Atasını tanımirəm, atasını sevmirəm. Şeh öz xalqına kömək edir, Arouxedə kömək edir; ərim skalp sevir.

– Şeh, bu, sən deyilsən! Doğrudanmı, sən bizim əsgərlərin necə öldürüldüyünü görmək istəyirsən?

Şeh öz qara gözlərini sakitcə Mabelin üzünə zillədi. Bir anda hindu qadının baxışında sərtlik əks olunan, az sonra bu baxışda rəhmət gəlmış adama məxsus qəmginlik göründü.

– Zanbaq ingiz qızıdırımı? – deyə Şeh soruşdu.

– Bəli, özüm də ingiz qızı olduğum üçün həmvətənlərimi qırğından xilas etmək istərdim.

– Əgər bacarsan, çox yaxşı olar. Şeh ingiz deyildir. Şeh tuskarora qadınıdır, onun tuskarora əri var, tuskarora ürəyi var, tuskarora hissələri var, hər şeyi tuskaralarındır.

– Sən mənə kömək etmisən, sən məni xilas etmisən, Şeh! Əgər sən özünü yalnız tuskarora kimi hiss edirsənsə, onda bəs məni niyə xilas etdin?

– Nəinki təkcə tuskarora kimi hiss edirəm – mən qız kimi, skvau kimi hiss edirəm. Gözəl Zanbağı sevirəm və onu ürəyimdə saxlayıram.

Mabel ağladı, bu nəcib və sevən qəlbli məxluqu bərk-bərk bağ-rına basdı. Bir dəqiqədən sonra bir qədər özünə gəldi və daha ardıcılıqla danışmağa başladı. O soruşdu:

– Mənə de görüm, Şeh, başıma nələr gələcəkdir? İndi gecədir, sənin dostların kefdəirlər. Bəs onlar sabah nə etmək fikrindədirlər?

– Bilmirəm, Arouxedi görməyə qorxuram, soruşmağa qorxuram; istəyirəm gizlənim, ingizlər qayıdanadək gözləyim.

– Onlar blokhauza bir də hückum etməzlər? Sən gördün onlar nə işlərdən çıxırlar!

– Rom çox olmuşdur. Arouxedi yatır, yoxsa, heç kəs cürət etməzdidi. Fransız kapitanı çıxıb getdi, yoxsa, heç kəs cürət etməzdi. İndi hamı yatmağa gedib.

– Sən elə düşünürsən ki, heç olmasa, bu gecəliyə mənim üçün heç bir təhlükə yoxdur, eləmi?

– Rom lap çoxdur. Zanbaq Şehə oxşasaydı, öz xalqı üçün çox iş görərdi.

– Əgər həmvətənlərimə kömək etmək arzusu məni də sənin kimi ığid etsəydi, mən də sənə oxşardım.

– Yox, yox, yox! – deyə Şeh piçildiyib cavab verdi. – Cürət çatmir, əgər cürətin olsaydı da, Şeh səni buraxmazdı. Bir dəfə Şəhin anası əsir düşmüştü, əsgərlər içib keflənmişdilər. Şəhin anası onları hamısını tomahavkla öldürdü. Xalq təhlükədə olduqda və skalplar soymaq istədikdə, qırmızıdərili qadın bax, belə işlər görə bılır!

Mabel qeyri-şüuri olaraq Şəhin əlini buraxıb ikrəh hissinin təsirindən diksinərək cavab verdi:

– Sən düz deyirsən. Mən belə edə bilməzdim. Əllərimi qana batırmağa nə gücüm, nə cəsarətim, nə də iradəm çatardı.

– Mən də belə başa düşürəm. Onda burada qal. Blokhauz yaxşıdır, çünkü skalpa toxunmazlar.

– Deməli, sən elə zənn edirsən ki, heç olmasa, atam öz dəstəsi ilə qayıdanadək mən burada əmin-amanlıqda olaram, eləmi?

– Belə bilirəm. Səhər heç kəs blokhauza yaxın gəlməyə cürət etməz. Qulaq as, indi hər yer sakitlikdir. Başlarını aşağı salanadək çoxlu rom içmişlər, indi də tir kimi yatırlar.

– Mən qaca bilərəmmi, deyəsən, adada çoxlu qayıq var... Onları birini götürüb bu hadisələr haqqında atama xəbər verməyə gedə bilərəmmi?



Şeh altdan-altdan rəfiqəsinə baxaraq:

– Avar çəkməyi bacarırsanmı? – deyə soruşdu.

– Bəlkə, sənin kimi yaxşı avar çəkə bilmirəm, ancaq mənə elə gəlir ki, səhərədək gözdən itə bilmək üçün avar çəkə bilərəm.

– Bəs sonra nə olsun? Altı, on, səkkiz mil avar çəkə bilərsənmi?

– Bunu deyə bilmərəm, ancaq təhlükə haqqında atama, nəcib Ləpirçiye və o biri adamlarımıza xəbər vermək üçün əlimdən gələni əsirgəmərəm.

– Ləpirçi sənin xoşuna gəlirmi?

– Kim onu tanıyırsa, hamının xoşuna gəlir! Sənin də xoşuna gələrdi... yox, əgər onun necə ürəyi olduğunu bilsəydin, sən də sevərdin!

– Onu sevmirəm, heç sevmirəm! Onun çox yaxşı tüfəngi var, çox yaxşı gözü var, lap çox irokez öldürmişdür, Şəhin lap çoxlu qardaşını öldürmişdür. Əgər bacarsaydım, onun skalpını soyardım!

– Mən isə bacarsam, Ləpirçini xilas etməliyəm. Bu məsələdə biz bir-birimizi başa düşə bilmərik, Şəh. Nə qədər ki hamı yatıbdır, mən gedib qayıq taparam və adadan çıxıb gedərəm.

– Bunu edə bilməzsən. Şəh səni buraxmaz. Arouxedi çağırar.

– Şəh! Bu qədər ki mənə yaxşılıq eləmisən, indi sən məni əle verməzsən, məni tək qoyub qaçmazsan!

Şəh əllərini dalına qoyaraq:

– İstəsəm, belə edərəm! – deyə cavab verdi. Mabel onun bu cür qəzəblə və ehtirasla danışdığını hələ görməmişdi. – Bərkdən qışqırıb Arouxedi çağıraram. Qadının bağırtısı döyüşçüləri oyadır. Şəh qoymaz ki, Zanbaq gedib düşmənə kömək etsin, hindunu da qoymaz ki, Zanbağı öldürsün.

– Səni başa düşürəm, Şəh, ədalətli olmağın mənə çox təsir edir, əlbəttə, yaxşı olar ki, mən burada qalım; deyəsən, mən özümə həddindən artıq güvənirəm. Ancaq mənə bircə şeyi başa sal: əger dayım gecə gəlib buraya girmək istəsə, mənə izn verərsənmi, qapını ona açım?

– Əlbəttə. Dayın burada əsirdir, Şəh isə skalplardan daha çox əsirləri sevir. Skalplar şöhrət üçün yaxşıdır; əsir hissiyyat üçün yaxşıdır. Ancaq Duzlu Su elə məharətlə gizlənmişdir ki, harada olduğunu özü də bilmir.

Şəh bu sözləri deyərkən özünün qızı məxsus gülüşü ilə ürəkdən güldü. Rəfiqələr arasında uzun söhbət başlandı. Mabel indiki vəziyy-

yəti haqqında müəyyən bir şey öyrənmək istəyir və bir az da ümid edirdi ki, hindu qadından ala biləcəyi yeni məlumat ona kömək edə bilər. Şəh onun bütün suallarına sadəcə, lakin ehtiyatla cavab verirdi. Şəh hansı sözlərin əhəmiyyətsiz olduğunu və nələrin dostlarını təhlükəyə sala biləcəyini, ya da onların öz işlərini davam etdirmələrinə mane olacağını yaxşı başa düşürdü. Mabel kələk qurmağı və fəndigirlik işlədib rəfiqəsindən sərr almağı bacarmırdı. Bundan başqa, Mabel başa düşürdü ki, hiylə işlətmək fayda verməz.

Şehin dediyinə görə, Arouxed çoxdan fransızlarla əlaqə saxlayırdı, ancaq fransızların adamı olduğunu birinci dəfə yalnız indi göstərmışdı, çünkü ona etibar edilmədiyini, xüsusən Ləpirçinin etibar etmədiyini başa düşmüşdü. Arouxed adaya basqın edən hindulara başçılıq etmiş olsa da fransızların əmirlərinə tabe olmuşdu. Şəh adanın yerini məhz Arouxedin tapıb göstərdiyini demədi. Bu barədə Şəh əsla danışmaq istəmirdi, lakin o etiraf etdi ki, "Qaçağan" onları, yəni Şehi və ərini haqlayıb tutarkən onlar bu gəmini güdürmüşlər. Fransızlar Post adasının harada olduğunu yalnız bu yaxınlarda öyrənmişdilər. Mabel daxildən elə əzab çəkirdi ki, sanki, onun ürəyinə iti xəncər sancılmışdı, hindu qadının müxtəlif eyhamlarından Mabel başa düşmüştü ki, düşmənə əsas məlumatı Dunkan Lendinin tabeliyində olan ağızlı adam vermişdir. Ancaq bir azdan Mabel öz rəfiqəsinin sözlərini götür-qoy etdiyə və bu sözlərin nə qədər qısa və üstüortülü olduğunu yadına salıqda, özünə təsəlli verməyə başladı ki, hindu qadını yaxşı başa düşməmişdir və Casper Uesterndən şübhələnmək ədalətsizlik olar.

Şeh açıqca dedi ki, adaya ona görə göndərilmişdir ki, burada qalan adamların sayını dürüst öyrənsin; lakin Şəh sadəlövhəsinə bunu da başa saldı ki, həmin tapşırığı yerinə yetirməyə həvəslə razılıq vermiş, çünkü Mabelin dadına çata biləcəyini ümid etmişdi. Şehin topladığı məlumatata və başqa xəbərlərə əsasən düşmən adadakılara nə qədər qüvvəsi olduğunu dürüst öyrənmişdi. İrokezlər serjant Dunqamla neçə əsgərin getdiyini və onun ekspedisiyasının məqsədini də bilirlər, lakin onlar serjantın fransız gəmilərinə hərada rast gəlmək ümidində olduğunu bilmirdilər.

Vaxt tez keçirdi. Hər iki qadın elə həvəslə söhbət edirdi ki, yuxunu yaddan çıxarımışdı. Lakin səhərə yaxın yorğunluq onlara güc gəldi. Mabel əsgərlər üçün hazırlanan küləş yataqların birində uzanmağa razi oldu və az sonra dərin yuxuya getdi. Şəh də onun yanında



uzandi. Bütün adanı elə bir dərin sükut bürdü ki, sanki, bu meşəlik diyara heç vaxt insan ayağı dəyməmişdi.

Mabel yuxudan oyanarkən günəşin şüaları mazgalın deşiyindən otağa dolmuşdu. Mabel səhərin çoxdan açıldığını başa düşdü. Şeh hələ yatırıdı, həm də elə sakit yatırıdı ki, elə bil, ömründə heç vaxt dərd çəkməmişdi. Lakin az sonra Mabelin qurdalanması Şehi oyatdı. Onların hər ikisi yerlərindən qalxıb mazgalların deşiyindən adanı gözdən keçirməyə başladılar.

İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Mabel ilə İyun Şehi mazgallardan boylanıb adaya baxdırı, lakin heç kəsi görmədilər. Mak-Nabin öz yoldaşları ilə dünən nahar hazırladıqları yerdə sönməkdə olan ocaq hələ közərirdi və havaya qalxan tüstü, sanki, onları çağırırdı. Daxmaların dövrəsində heç bir dəyişiklik nəzərə çarpmırıdı. Birdən Mabel diksindi; o, əlli beşinci polkun əsgərləri kimi qırmızı palter geymiş üç nəfərdən ibarət kiçik bir dəstəni gördü; onlar otun üstündə uzanmış və görünür, nə haqda isə bir-birilə laqeydcəsinə söhbət edirdilər. Mabel onlara daha diqqətlə baxdıqda ölülerin qaçmış bənizini, donuq gözlərini görərkən onu soyuq tər basdı. Bu üç meyiti bir-birinin yanına elə ustalıqla düzmişdülər ki, yüz yard uzaqdan baxan diqqətsiz bir adam onların meyit olduğunu, yəqin ki, başa düşə bilməzdi. Şeh adanın hər tərəfini diqqətlə gözdən keçirdikdən sonra dördüncü bir əsgəri rəfiqəsinə göstərdi; bu əsgər arxasını ağaca söykəyib qıçlarını suya sallamışdı və əlində tilov tutmuşdu. Skalpları soyulmuş olan bu bədbəxtlərin başına şapka qoyulmuşdu və onların üz-gözündə əsla qan izi görünmürdü.

Dəhşət hissini təsirindən Mabelin ürəyi bərk sıxıldı. O oturub döşlüyü ilə üzünü örtdü və bir neçə dəqiqə bu vəziyyətdə qaldı. Lakin rəfiqəsi onu yavaş səslə mazgala tərəf çağırırdı. İyun Şehi Cenninin meyitini göstərdi; meyit daxmanın qapısı ağızında dayanaraq bir qədər qabağa tərəf əyilmişdi, elə bil, oradakı bir dəstə əsgərə baxırdı. Meyitin əlində şotka var idi. Onun başına bağlanmış ləçəyi külək yellədirdi. Meyit o qədər uzaqda idi ki, onun üzünü aydın görmək

mümkün olmurdı. Bununla belə, Mabelə elə gəldi ki, meyitin dodaqları gülümşeyir və bu təbəssüm xüsusilə dəhşətlidir. Mabel hindu qadını səslədi:

– Şeh, Şeh! Bu, sənin qəbilənin qəddarlığı və xainliyi haqqında eşitdiklərimin hamisindən dəhşətlidir.

– Tuskarora çox fəndgirdir, – deyə Şeh elə cavab verdi ki, guya, bu fəndirliyi hindu qadın nəinki pisləmir, əksinə, çox bəyənir. İndi əsgərlərin heç yeri ağrımır – irokezlərin işi yaxşı gedir, onlar əvvəlcə skalpları soymuşlar, indi isə meyiti işləməyə məcbur edirlər, sonra da onları yandıracaqlar.

Bu sözlər Mabelə düşüncə etibarilə öz rəfiqəsindən nə qədər çox fərqləndiyini göstərdi. Mabel hələ bir neçə dəqiqə Şehlə danışa bilmədi, Şeh isə qızın bu bir dəqiqəlik ikrəh hissini sezə bilmədi; o, indi əsla dərk etmədiyi hissələrə tamamilə yabançı qalaraq həmişəki qayğılışılıklə səhər yeməyi hazırlayırdı. Mabel olduqca az yedi, lakin onun rəfiqəsinin iştahası heç də pis deyildi. Sonra onlar yenə adanı xeyli gözdən keçirtildər, indi onların hər biri öz aləmində fikirləşirdi.

Uzun keçən bütün gecə ərzində nə bir nəfər hindu, nə də fransız görünmədi. Gecə öz qara örtüyünü bu dəhşətli, hərəkətsiz maskaradın üstünə çəkdi. Bu gecə nisbətən sakit keçdi. Mabel, müqəddəratının yalnız atası qayıtdıqdan sonra həll ediləcəyini yəqin edərək əvvəlki gecəyə nisbətən daha bərk yatdı. O, atasının sabah gələcəyini güman edirdi.

Mabel səhər yuxudan oyanan kimi havadan xəbər tutmaq və adada nələr olduğunu bilmək üçün mazğala tərəf getdi. Qorxunc meyit qrupu yenə dünənki vəziyyətində idi, balıqçı hələ də tilovu əlində saxlayır, Cenninin meyiti isə daxmanın qapısı ağızında dayanmışdı. Hava dəyişmişdi, cənubdan külək əsirdi, hava təmiz olsa da tufan qopacağını xəbər verirdi. Mabel pəncərədən kənara çəkilərək dedi:

– Mən bu dəhşətli mənzərəyə daha baxa bilmirəm! Bu qorxunc meyitlərə baxmaqdansa, düşmənlə üz-üzə gəlmək yaxşıdır.

– Mənə bax, onlar gəlirlər! İyun Şehi eşitdi. Çığırılar, skalpları soyanda döyüşü belə çığırı.

– Sən nə danışısan! Burada qanlı qırğın daha ola bilməz!

Hindu qadın mazğalların birindən baxaraq gülə-gülə:

– Duzlu Su! – dedi.



– Mənim əziz dayım! Allaha çox şükür ki, o sağıdır! Aman, Şeh, Şeh! Sən onu məhv olmağa qoymazsan!

– Şeh yaziq skvaudur. Onun sözünə hansı əsgər baxar? Aroux ed onu buraya gətirir.

Mabel pəncərədən baxdıqda gördü ki, Kap ilə kvartirmeyster düşmənlərin əlindədirlər. Bu əsirləri səkkiz-on nəfər hindu blokhauza tərəf gətirdi. Hindular onları əsir tutduqdan sonra yəqin etmişdilər ki, adada daha kişi qalmamışdır. Mabel bütün hindu dəstəsinin lap qapının ağızında cəmləşdiyini gördükdə özünü güclə saxladı, lakin hinduların arasında fransız zabitini görərkən çox sevindi. Ağ rəis və Arouxed əsirlərlə səssizcə, lakin çox ciddi danışındılar. Bundan sonra Müyr ucadan Mabeli çağırmağa başladı:

– Gözəl Mabel! Gözəl Mabel! Mazğalların birindən baxın, yalvarıram, bizə yazığınız gəlsin! Əgər qapını qaliblərə açmasanız, biz labüd olaraq məhv olarıq. Bir dəqiqə belə yubanmayın, yoxsa, yarımsaatdan sonra skalplarımızı soyarlar.

Bu sözlərin istehza ilə və arsızcasına deyilməsi Mabelin blokhauzda mümkün qədər qalmaq niyyətini daha da möhkəmləndirdi. O, mazğaldan baxaraq:

– Dayıcan, – dedi, – mənə deyin, görüm nə etməliyəm?

– Allaha şükür! – deyə Kap səsləndi. – Maqni, sənin incə səsin dərdimi bir az yüngülləşdirdi. Qorxurdum ki, zavallı Cenninin başına gələn qəza sənin də başına gəlmış olsun. Hələ dünəndən mənə elə gəlirdi ki, elə bil, ürəyimin başında bir ton qurğuşun vardır. Məndən soruştursan, övladım: mən nə etməliyəm? Bacımin doğma qızı olsanda, bilmirəm sənə nə məsləhət verim! Mənim yazıq balam, indi sənə deməli sözümüz yoxdur; mən ancaq bu şirin su gölməçəsini səninlə birlikdə gördüğüm günə bütün ürəkdən lənət oxuyuram!

– Dayıcan, doğrudandamı, siz təhlükədəsiniz? Siz bilən, mən qapını açmaliyammi?

– Bu qüllə lövbər salmaq üçün çox yaxşı yerdir; kim ki hələ bu quduz şeytanların əlinə keçməmişdir, mən ona məsləhət görməzdəm ki, könüllü surətdə qapını açıb onları öz yanına buraxsın. Kvartirmeysterə və mənə gəldikdə, biz ahl adamlarıq və namuslu Ləpirçi demişkən, bütün bəşəriyyət üçün biz heç bir şeyik. Doğrudur, öz ərzaq kitabını bu ilmi, yoxsa, gələn il yekunlaşdırmaq məsələsinin mister Müyr üçün bir az fərqi vardır. Amma mən gəmidə

olsaydım, onda bilərdim nə edərəm! Bu tənha bataqlıqda isə iş başqa cürdür... Burada ancaq bunu deyə bilərəm ki, əgər mən blokhauzun içində olsaydım, oradan məni hindular əsla dilə tutub bayira çıxara bilməzdilər.

Bu zaman Müyr ucadan dedi:

– Dayınızın sözlərinə əhəmiyyət verməyin, gözəl Mabel! Görünür, müsibət onun ağını başından çıxmışdır, buna görə də o, indiki şəraitdə nə etmək lazım olduğunu bilmir. Biz ağıllı və hörmətli adamların əlindəyik, buna görə də əzab-əziyyətdən qorxmağımız əbəsdir. Başımıza gələn bütün hadisələr müharibədə baş verən adicə bir işdir və düşmənə bəslədiyimiz hörməti puç edə bilməz. Çox güman ki, əsirlərlə qanun əsasında rəftar ediləcəkdir. Mən və mister Kap mister Arouxedə təslim olduğumuz vaxtdan bəri bizimlə elə rəftar edilməmişdir ki, indi narazılıq edək; mister Arouxed öz rəşadətinə və təmkinliyinə görə qədim romallara və spartallara çox oxşayır. Onu da yadınıza salım ki, bizim adətlər hinduların adətlərinə əsla oxşamaz, buna görə də siz təslim olub bizi xilas etməsəniz, mister Arouxedin haqqı vardır ki, həlak olanların ruhunu şad etmək üçün bizim skalplarımızı qurban versin.

Mabel cavab verdi:

– Nə qədər ki, adanın müqəddərəti həll edilməmişdir, mən blokhauza qalsam, daha ağıllı iş görmüş olaram. Mənim harada olmayımin düşmənlərimiz üçün heç bir fərqi yoxdur; onlar bilirlər ki, mən onlara heç bir zərər vurmaram. Yaxşı olar ki, mən burada qalim. Mən yaşda və qadın olan hər bir kəs üçün məsləhətdir ki, burada qalsın.

– Mabel, söhbət ancaq sizin haqqınızda getsəydi, sizin arzunuza çox şadlıqla razi olardıq; ancaq bu hindu cənablar güman edirlər ki, blokhauz onların görəcəkləri tədbirlər üçün faydalı ola bilər, buna görə də onlar blokhauza yiyələnmək istəyirlər. Sizə açıq deməliyəm ki, mən sizin dayınızla belə çətin vəziyyətə düşdüyümə görə bir zabit kimi öz səlahiyyətimdən istifadə edərək şifahi müqavilə bağlamışam. Bu müqaviləyə əsasən blokhauzu və adanı təslim etməyi öhdəmə götürmüşəm. Müharibədə belə uğursuzluq olur, bununla hesablaşmaq lazımdır. Hə, gözəl Mabel, qapını açın, blokhauzdan çıxın və bədbəxtliyə düşçər olan gözəl, mehriban xanımla rəftar etməyi bacaranların himayəsinə sığının. Bu rəhbər kimi iltifatlı,



mərhəmətli, mülayim və ya ədəb qaydalarını yaxşı bilən ikinci bir adamı bütün Şotlandiyada tapmaq olmaz.

Mabelin yanında dayanıb mazğaldan bayırə çox diqqətlə baxan İyun Şehi ona piçıldadı:

– Blokhauzdan çıxmayı! Blokhauz yaxşıdır, burada skalp soymaq olmaz!

Əgər Şeh bu məsləhəti verməsəydi, Mabel kvartirmeysterin şirin dilinə aldanardı. Qız fikirləşirdi ki, müqavimət göstərib düşməni acıqlandırmaqdansa, təslim olub düşməni mərhəmətə gətirmək daha ağıllı olar. Mabelin dayısı ilə Müyr hinduların ixtiyarında idilər, hindular isə bilirdilər ki, blokhauzda kişi yoxdur. Mabel güman edirdi ki, hinduları könüllü surətdə içəri buraxmasa, onlar zorla qapını sindirərlər, ya da baltalarla binanın tir divarlarını yarib uçururlar, çünkü içəridən güllə atılacağından qorxmurdu. Lakin Şehin sözləri Mabeli qapını açmaq fikrindən dönəməyə məcbur etdi.

Hindu qadının onun əlini mənalı-mənalı sıxması və yalvarıcı baxışı Mabelin qapını açmamaq niyyətini möhkəmləndirdi, halbuki az əvvəl Mabel bu fikrindən çəkinmək istəyirdi. Hindu qadın ona piçildiyib deyirdi:

– Hələ təslim olma! Qoy onlar özləri blokhauzu alsınlar. Cürətlə danış. Şeh öhdəsindən gələr.

Mabel Müyrlə daha cürətlə danışmağa başladı; onun dayısı isə, yəqin etdi ki, özünə toxraqlıq vermək üçün dinmirdi. Nəhayət, Mabel qəti surətdə dedi ki, blokhauzu təslim etməyəcəkdir.

Müyr:

– Deyəsən, mənim təslim olduğumu yadınızdan çıxarırsınız, miss Mabel! – dedi. – Ənütmayın ki, indi söhbət kral həzrətlərinin təbəəsinin şərəfindən, hətta kralın özünün şərəfindən gedir. Bunu da yadınıza salım ki, əsgər şərəfi balaca bir iş deyildir!

– Bunların hamısını bilirəm, mister Müyr, bunu da yaxşı başa düşürəm ki, bu ekspedisiyada siz heç bir şeyin komandiri deyilsiniz, buna görə də blokhauzu təslim etməyə sizin əsla ixtiyarınız yoxdur. Bundan başqa, yadına gəlir, atamdan eşitmışdım ki, əsir düşmüş hər kəs bütün hökmranlıq səlahiyyətini əsirlikdə itirir.

– Bu ləp sofizmdir¹, gözəl Mabel. Siz belə hərəkət etməklə krala xəyanət edirsiniz, kralın adına olan etimadı qırırsınız və onun zabitinin

¹ Sofizm – zahirən doğru görünən, həqiqətdə isə yanlış olan fikir

şərəfinə ləkə vurursunuz. Siz ağıllı-başlı fikirləşib vəziyyətin nə qədər ağır olduğunu bilsəniz, öz niyyətinizdən əl çəkmək üçün çox inad etməzsiniz!

– Bax, bu, xalis əlamətdir! – deyə Kap donquldandi.

Otağın uzaq küncündə eşələnən Şeh oradan Mabeli səslədi:

– Dayının sözlərinə əhəmiyyət vermə. Blokhauz yaxşıdır, çünkü burada skalpa toxunmazlar.

– Mister Müyr, atamdan xəbər tutanadək burada qalacağam.

– Ah, Mabel, axı bu hiylə düşməni aldada bilməz, çünkü bütün niyyətlərimiz və planlarımız düşmənə məlumdur! Əger biz həmin qaragün gəncin bizə xəyanət etdiyini güman edib ondan şübhələnməsəyidik, sirlərimizin düşmənə hansı yol ilə məlum olduğunu başa düşmək mümkün olmazdı. Serjant öz dəstəsi ilə birlikdə bu axşam, bəlkə də, bir az əvvəl düşmənlərin əlinə keçəcəkdir. Yadınıza salın: taleyə boyun əymək əsl xristian mərdliyidir!

– Mister Müyr, deyəsən, siz bu binanın nə qədər möhkəm olduğunu bilmirsiniz... Özümü müdafiə etməyi qət etdikdə əlimdən nə gəldiyini görmək istəyirsinizmi?

– Baxarıq, – deyə kvartirmeyster cavab verdi.

– Məsələn, buna siz nə deyirsiniz? Yuxarı mazğala baxın.

Mabel bu sözləri deyən kimi hamı başını yuxarı qaldırdı: yuxarı mazğaldan tūfəngin lüləsi bayra çıxarılmışdı. Şeh əvvəlki fəndgirliyini işə salmışdı və bu fəndgirlik indi də kara gəldi. Hindular bu xatalı tūfəngin lüləsini görən kimi dərhal kənara çəkildilər və bir dəqiqə belə keçməmiş kolların dalında gizləndilər. Fransız zabiti mazğaldan çıxan tūfəng lüləsinə baxdı və tūfəngin ona tərəf yönəldilmədiyini yəqin etdikdə, sakitcə bir çımdık burunotu götürüb burnuna çəkdi. Hindular üçün zəhmlili olan bu silahdan Müyrün və Kapın qorxması yersiz idi, buna görə də onlar yerlərindən tərpənmədilər. Müyr yenə dilləndi:

– Ağlıınızı başınıza toplayın, gözəl Mabel, ehtiyatı əldən verməyin. Əbəs yerə vuruşmağa başlamayın. Mənə deyin görüm, qan tökmək niyyəti olan adam bu taxta qüllədə qaçıb gizlənərmi? Mənə elə gəlir ki, burada bir sehr var!

– Mister Müyr, onsuz da kifayət qədər davamlı olan bu yerde Ləpirçi bütün qarnizonu əvəz etsə, nə deyərdiniz? – deyə Mabel səsləndi. – Ləpirçinin sərrast atəş açmaq məharəti haqqında sizin fransız və hindu dostlarınız nə fikirdədirlər?



– Bizə yazığınız gəlsin, gözəl Mabel, krala can-başla xidmət edənləri – qoy Allah kralı və onun nəslini salamat eləsin! – kralın düşmənlərinə qarışdırmaçın! Əgər Ləpirçi, doğrudan da, blokhauzdadırsa, qoy o, özü bizimlə şəxsən danişq aparsın. O bilir ki, biz onun dostlarıyıq və ona bel bağlayırıq, xüsusən mən özümü deyə bilarəm, çünki sizə məlum olduğu kimi, Ləpirçi mənim rəqibimdir, alicənab adamlar arasında rəqiblik isə dostluğun ən yaxşı rəhnidir. İki adamın eyni bir qadını sevməsi bu adamların bir-birinə hissiyyat və zövq cəhətdən rəğbat göstərdiyini sübut edir.

Bu anadək çox qətiyyətlə və cürətlə dayanan fransız zabiti Ləpirçinin zəhəmlı adını eşidərkən bir neçə addım geri çəkildi. Sərhəd müharibələrinə çıxdan alışan bu möhkəm əsəbli adam bütün sərhəd diyrəndə məşhur olan “maralvuran” tüfəngin gülləsinin çata bildiyi məsafədə qalmaq istəmədi. Fransız zabiti oradan çəkilib gedərkən tələb etdi ki, hər iki əsir onun dalınca getsin. Mabel blokhauzdan həvəssiz və yavaş addımlarla uzaqlaşan dayısı ilə vidalaşaraq ona öpüş göndərdi və təsəlli üçün bir neçə söz dedi.

Elə zənn etmək olardı ki, düşmən blokhauzu ələ keçirmək fikrindən hələlik daşınmışdır. Şəh qaldırma qapıdan binanın damına çıxdı. Buradan adanın hər yeri görünürdü. Şəh ətrafa göz gəzdirdikdən sonra rəfiqəsinə dedi ki, onların hamısı uzaqdakı dalda yerə toplaşış yeməklə məşğuldur, Müyr ilə Kap da, yəqin, xatircəm olduqları üçün onlara qoşulmuşlar. Bu xəbər Mabelə bir az təsəlli verdi. O, düşmənin gözündən necə oğurlanıb qaçmaq və ya təhlükəyə düşdüğünü hansı yol ilə atasına xəbər vermək haqqında fikirləşməyə başladı. Mabel serjantın günortadan sonra qayıtmasını gözləyirdi və biliirdi ki, bir dəqiqliq belə ləngisə, atasının işi bitər.

Daha üç-dörd saat keçdi. Ada yenə süküt içində idi. Gün dolanıb batmağa gedirdi, Mabel isə hələ qəti bir fikrə gəlməmişdi. Onun rəfiqəsi aşağıda axşam yeməyi hazırlamaqla məşğul idi. Mabel dama çıxdı və yalnız bəzi yerlərini ağacların zirvəsi görməyə qoymayan geniş bir sahənin hər tərəfini nəzərdən keçirməyə başladı. Bu zavallı qız çox nigaran olduğuna baxmayaraq, özünü açıq göstərməyə cürət etmirdi, çünki biliirdi ki, hindulain biri onu görse, dərhal güllə ilə vurur. O yalnız başını qaldırma qapıdan bayır çıxarmağa cürət edir və adaya gələn yollara oradan tez-tez baxırıdı.

Gün batmışdı, qayıqların tezliklə gələcəyini göstərə bilən heç bir əlamət görünmürdü. Mabel axırıncı dəfə adaya baxmaq üçün yenə dama çıxdı. O ümidi edirdi ki, atası öz dəstəsi ilə birlikdə, bəlkə, gecənin qaranlığından istifadə edə biləcəkdir, çünki hunduların pusqusu gecə vaxtı gündüz qədər təhlükəli deyildir. Bundan başqa, işiq vasitəsilə serjanta gecə qaranlığında siqnal vermək daha asan idi. Mabel üfüqü diqqətlə nəzərdən keçirdi və damdan enmək istədikdə, qaranlıqda nə isə yeni bir şey gördü. Adalar bir-birinin yaxınlığında idi və onları bir-birindən dar kanallar ayırdı. Mabelə elə gəldi ki, kanalların birində, guya, yüngül bir qayıq gizlənmişdir; o biri kanallara nisbətən bu kanal daha daldada idi və onun bir hissəsini sahildən kollar əsla görməyə qoymurdu. Mabel diqqətlə baxdıqda yəqin etdi ki, yanılmamışdır. Heç bir şübhə ola bilməzdı ki, kanaldakı qayıqda adam vardı. Mabel özlüyündə belə qət etdi: əgər qayıqdakı adam düşməndirsə, onun, yəni Mabelin verdiyi siqnal heç kəsə zərər vurmaz; lakin gizlənən qayıqdakı adam dostdursa, bu siqnalın xeyri olar. Mabel bir dəqiqə fikirləşdikdən sonra balaca bayraqçıyı yad adam olan tərəfə tutub havada yellədi; qız bu bayraqı atasına xəbərdarlıq etmək üçün hazırlamışdı. Mabel qabaqcadan lazımı ehtiyat tədbirləri görmüşdü ki, onun verdiyi siqnalı adadan görən olmasın.

Mabel xirdaca bayraqçıyı əlində səkkiz və ya on dəfə yellətdi və bu niyyətinin baş tutmadığını zənn edərək məyus olmağa başladı, lakin bu zaman birdən qayıqdakı adam avari qaldırıb havada yel-ləməklə ona cavab verdi. Elə o anda bir adam göründü; Mabel onu görən kimi tanıdı; o, Çinqaçquk idi. Nəhayət, Mabel öz qarşı-sında dost adamı görürdü, indi o, Mabelə kömək edə bilərdi və yəqin ki, kömək etmək istəyirdi. Mabel yenidən ürəkləndi. Mogikan da Mabeli görmüşdü və əlbəttə, onu tanımışdı; o bilirdi ki, Mabel atası ilə bu adaya gəlmışdır. İndi Mabel ümidi edirdi ki, hava tamamilə qaraldıqda Çinqaçquk onun köməyinə gəlmək üçün mümkün olan hər şeyi edəcəkdir. Bu delavarın ehtiyatla hərəkət etməsindən məlum olurdu ki, o, adada düşmən olduğunu bilir. Mabel onun ehtiyatlı hərəkət etməsinə tamamilə bel bağlayırdı. Lakin Şehin burada olması işi çox çətinləşdirirdi. Mabel bilirdi ki, hindu rəfiqəsi ona nə qədər meyil göstərsə də, bu qadın öz xalqını çox sevir. Mabel bunu da bilirdi ki, əgər Arouxedin planları pozulmaq təhlükəsi qarşısında olarsa, Şeh öz tayfasının düşməni olan



hindunu blokhauza buraxmağa razı olmaz və ya Mabeli blokhauzdan getməyə qoymaz.

Mabel Dunqamin Böyük İlanı gördüyü vaxtdan yarım saat keçirdi. Bu müddətdə Mabel ömründə ən ağır dəqiqlər keçirmişdi. Bütün varlığı ilə can atdığı məqsəd, sanki, onun lap yaxınlığında idi, əlini uzatsa idi, oraya çatardı, bununla belə, həmin məqsəd qızdan asanlıqla uzaqlaşa bilərdi. Mabel Şehin soyuqqanlılığına və qətiyyətinə bələd idi, eyni zamanda, onun üzüyə, müləyim və səmimi olduğunu da bilirdi, lakin, təəssüf ki, başa düşürdü ki, rəfiqəsi və xilaskarı olan bu hindu qadını aldatmaqdan başqa çarəsi yoxdur, cümlə nə yol ilə olursa olsun, atasını xilas etməli idi.

Gecə qaranlıqlaşdıqca Mabelin ürəyi bərk-bərk döyünməyə başladı. O, müxtəlif planlar tökmüş və bir saat ərzində onları təqrübən iyirmi dəfə dəyişdirmişdi.

İyun Şehinin burada olması Mabeli daha çox darixdındır. Mabel əmin ola bilərdi ki, Çinqaçquk tezliklə blokhauz qapısına yetişəcəkdir; lakin qız bilmirdi Çinqaçqukun buraya gəlməsini necə gizli saxlaşın və onu necə qorusun. Bundan başqa, Mabel delavarı blokhauza elə buraxa bilərdimi ki, sayıq Şeh bundan xəbər tutmasın?

Vaxt keçirdi, mogikan isə gəlib, yenidən qayıda bilərdi. İndi müəyəyən bir tədbir görmək vaxtı idi, Mabel uzun tərəddüddən sonra rəfiqəsinin yanına gəldi və bacardığı qədər özünü sakit göstərərək dedi:

– Şeh, sən qorxmursan ki, sənin qəbiləndən olan adamlar Ləpirçinin burada olmasını güman edib blokhauzu yandırsınlar?

– Yox, mən bu fikirdə deyiləm. Blokhauzu yandırmazlar. Blokhauz yaxşıdır, burada skalpa toxunmazlar.

– Bunu bilmək olmaz, Şeh. Axi onlar Ləpirçinin yanımızda olduğunu güman etdikləri üçün gizləndilər.

– Bu, qorxudur. Qorxu tez gəlir, tez də gedir. Qorxu adama deyər: “Qayıt!” Döyüşçülər qorxudan cavan qızlar kimi axmaq olurlar.

Maraqlı bir şey fikirləşərkən bütün qadınlar necə gülürsə, Şeh də bu sözləri deyərkən eləcə güldü. Sonra Mabel dedi:

– Nədənsə, mən narahat olmağa başlayıram... İstərdim ki, sən dama çıxbı hər yerə baxasan və bizə qarşı bir iş hazırlanıb-hazırlanmadığını öyrənəsən. Bunu sən məndən yaxşı edə bilərsən.

– Əgər Zanbaq istəyirsə, onda Şeh gedər,ancaq Şeh yaxşı bilir ki, hindular yatıblar, cümlə onlar atanı gözləyirlər. Döyüşü

vuruşmayanda və müharibə yolu ilə getməyəndə yeyib-içir, sonra da yatır. İndi də döyüşü yatıbdır.

— Allah eləsin, sən deyən kimi olsun! Bunun heç eybi yoxdur, Şeh. Dama çıx, hər yerə yaxşı bax. Fəlakət adamın heç gözləmədiyi vaxtda qəfletən başlanır.

Şeh yerindən qalxdı və dama çıxmaq istədi, lakin pilləkənin birinci döngəsində ayaq saxladı. Mabelin ürəyi elə döyündü ki, həyəcanlı olduğunu rəfiqəsinin başa düşməsindən qorxdu. Mabelə elə gəlirdi ki, İyun Şehi onun əsl niyyətlərini başa düşməyə başlayır. Mabelin bundan şübhələnməsi qismən əsaslı idi; İyun Şehi dama çıxmağının ağıllı iş olub-olmadığını fikirləşib başa düşmək üçün dayanmışdı. Əvvəlcə Şeh elə güman edirdi ki, Mabel qəçmaq istəyir. Lakin sonra bu şübhənin əsassız olduğunu yəqin etdi, çünkü yadına saldı ki, ağızlı qız adadan qaçıb gedə bilməz, blokhauz bu qız üçün ən yaxşı və etibarlı sığınacaqdır. Sonra Şeh ehtiyat etməyə başladı: bəlkə, Mabel atasının qayıtmasından hər hansı bir əlamətə görə xəbər tutmuşdur? Ancaq Şeh belə fikirləşməyin əsassız olduğunu bir dəqiqədən sonra qət etdi, hindu qadın tamamilə əmin idi ki, o özü Mabelin atasının qayıtmasından xəbər tuta bilmədiyi halda, Mabel bunu heç cür öyrənə bilməzdi. Hindu qadının şübhələri yox oldu və o, xatircəm halda pilləkənlə qalxmağa başladı.

Şehin yuxarı mərtəbəyə qalxdığı dəqiqələrdə Mabelin ağlına yeni fikir gəldi və qız özünün bu fikrini hindu qadına tez-tələsik və bir qədər dəyişilmiş səslə xəbər verdi:

— Mən aşağı enirəm, sən damda olanda mən də qapının dalında dayanıb qulaq asaram. Hər ikimiz keşikdə dayanarıq: sən yuxarıda, mən isə aşağıda.

Şeh özlüyündə belə fikir edirdi ki, Mabelin ehtiyat üçün təklif etdiyi bu tədbirə ehtiyac yoxdur, çünkü Şeh yaxşı bilirdi ki, onların köməyi olmasa, heç kəs blokhauza gira bilməz. Bununla belə, Şeh Mabelin təklifinin onun qorxaqlığından və təcrübəsizliyindən əmələ gəldiğini mülahizə edərək, Mabelə tamamilə etibar edib onunla razılaşdı. Deməli, indi Şeh dama çıxdığı vaxt Mabel aşağıya enə bilərdi. Şeh Mabelin dalınca baxıb onu güdməyi tamamilə yersiz hesab edirdi və bu heç də onun ağlına gəlmirdi. Üç-dörd dəqiqə ərzində bu iki qadından biri gözlərini çox diqqətlə qaranlığa zillədi, o biri isə qapının dalında dayanıb son dərəcə həssaslıqla bayra qulaq verdi.



Şeh heç bir şey görmədi, bir də ki hava son dərəcə qaranlıq idi. Mabelə elə gəldi ki, kim isə qapını yüngülçə və ehtiyatla itələyir; bu anda Mabelin fikrindən nələr keçdiyini təsəvvür etmək çətin idi. O yanılmış olduğundan qorxaraq və eyni zamanda da, burada olduğunu bir işarə ilə Çinqaçquka bildirmək istəyərək yavaş və titrəyən səslə oxumağa başladı. Gecə o qədər sakit idi ki, bu zəif səs blokhauzun qülləsində eşidildi. Şeh aşağı enməyə başladı. Mabelin canına lərza düşdü, bir dəqiqə belə vaxt itirmək olmazdı. Lakin ümid qorxuya üstün gəldi və Mabel əli titrəyə-titrəyə qapının cəftələrini dartmağa başladı. Birinci cəftə açılarkən Mabel yuxarı mərtəbədən gələn hindu qadının mokasınlarının səsini eşitdi. Mabel ikinci cəftəni açarkən Şeh artıq pilləkənin ortasında idi. O, acıqlı-acıqlı soruşdu:

– Sən nə edirsən? Qaçmaq istəyirsən? Ağlin yoxdur! Blokhauzdanmı çıxməq istəyirsən? Blokhauz yaxşıdır!

Hər iki rəfiqə sonuncu cəftədən yapışdı; əgər bayır tərəfdən qapıya güclü təkan verilməsi nəticəsində cəftə qapıya çox bərk yapışmamış olsaydı, cəftə dərhal açılardı. Bu vaxt iki gənc qadın arasında qısa mübarizə başlandı. Bayır tərəfdən qapıya endirilən ikinci və daha güclü zərbə cəftəni Şehin əlindən qoparmasayıdı, çox davam etməyən bu mübarizədə Şeh, yəqin ki, üstün gələrdi. Qapı taybatay açıldı və içəri adam girdi. Bu adamın gəlməsindən eyni dərəcədə qorxan hər iki qadın dərhal pilləkən tərəfə yürüdü. Yad adam içəri girən kimi qapını içəridən möhkəmcə bağladı, aşağı otağı diqqətlə nəzərdən keçirib pilləkənlə yuxarı qalxmağa başladı. Şeh aşağı mərtəbədəki mazğal deşiyini hələ dünəndən örtmişdi və şam yandırmışdı. Şamın zəif işığında hər iki qadın yad adamın görünməsini qorxa-qorxa gözləyirdi. Onlar bu adamın ehtiyatlı, lakin möhkəm addımlarını eşidirdilər. Hər iki qadın bu yad adamın bələdçi olduğunu gördükdə, onların bütün varlığıni təsəvvürəgəlməz heyvət hissi bürdü. Mabel Ləpirçi kimi bir müdafiəçinin sayəsində indi blokhauzun alınmaz qalaya çevrildiyini başa düşdükdə sevinə-sevinə:

– Allaha şükür! – dedi. – Ləpirçi, atamın başına nə iş gəlmışdır?

– Hələlik serjant qalibdir və onun heç bir qorxusu yoxdur. Ancaq insan öz başına nələr gələcəyini qabaqcadan bilə bilməz. O künçə qışilan, deyəsən, Arouxedin arvadıdır, eləmi?

– Siz onu məzəmmət etməyin, Ləpirçi! Mən yalnız onun köməyi sayəsində salamat qalmışam və indi əmin-amanlıqdayam. Deyin

görüm, atamın dəstəsi haradadır? Bəs siz özünüz buraya necə gəlmişiniz? Mən isə bu adada gördüğüm bütün dəhşətli hadisələri sizə danışaram.

– Bunun üçün çox söz demək lazımdır, Mabel. Hinduların hiylələrinə alışmış olanlara belə şeylər haqqında uzun-uzadı danışmağın mənəsi yoxdur. Ekspedisiyamız müvəffəqiyətlə nəticələnmişdir, keşfiyyata İlani göndərmişdilər, o isə bizə lazım olan hər şeyi öyrənib xəbər vermişdir. Biz üç gəmi ələ keçirmişik, oradan bütün fransızları qovmuşuq və aldığımız əmrə əsasən gəmiləri kanalın ən dərin yerində batırmışıq. Yuxarı Kanada vəhşiləri bu qış pis keçirəcəklər, çünkü indi onların yaxşı ovçu və döyüşçülərin arzuladıqları qədər barıtı və gülləsi olmayacaqdır. Bizimkilərdən bir nəfər belə tələf olmamışdır; heç birimizin burnu belə qanamamışdır. Amma mənim fikrimcə, düşmənin də tələfatı çox deyildir. Bir sözlə, bu, Mabel, Lendinin sevdiyi ekspedisiyalardan biri idi, çünkü bu ekspedisiyada düşmənə çox ziyan vurulub, özümüz isə heç bir şey itirməmişik.

– Ah, Ləpirçi! Qorxuram ki, mayor Dunkan burada olan hadisələri eşidəndə peşman olmasın.

– Bilirəm nə demək istəyirsiniz, ancaq qoyun mən sözümü qurtarım, onda məni daha yaxşı başa düşərsiniz. Serjant bütün əməliyyatın müvəffəqiyətlə qurtardığını gördükdə, işin gedisi haqqında xəbər gətirmək üçün bizi, yəni məni və İlani qayıqlarla buraya göndərdi. Serjant özü də iki gəmi ilə bizim ardımızca yola düşmək istəyirdi. Gəmilər ağırdırlar və buraya ancaq sabah səhər gəlib çata bilərlər. Mən Çinqaçquklu bu gün günortadan sonra ayrılmışam, özümüz də sözleşmişik ki, yolun açıq olub-olmadığını öyrənmək üçün hərəmiz müxtəlif kanalla üzüb gələk. O vaxtdan Çinqaçquku görməmişəm.

Mabel Ləpirçini dirlədikdən sonra mogikanı necə gördüğünü və Ləpirçinin buraya gəlib yetişdiyi dəqiqədə mogikanın yolunu necə gözlədiyini danışdı.

– Yox, əsl kəşfiyyatçı açıq havada qalıb faydalı bir iş görə bildiyi halda, heç bir zaman divarların və ya tırların dalında gizlənməz. Sizə ürək-dirək verməyi və əmin-amalıqda olmağınızın qeydinə qalmağı serjanta vəd etməsəydim, mən özüm də buraya gəlməzdəm. İlahi, bu gün günortadan sonra adanı görərkən ürəyim nə qədər sıxlıdı. Sizin də öldürülənlər arasında olduğunuzu fikirləşdiyim dəqiqə mənim üçün çox ağır keçdi...



– Bu xoşbəxtlik sizin üzünüzə haradan gülmüşdü ki, siz ölüm-dən qurtara bilmışsiniz? Axi qayıqla birbaşa adaya gəlib çıxar və düşmənin əlinə keçə bilərdiniz!

– Mabel! Maralın yanında olduğunu itə xəbər verən, marala isə itdən qaçıb xilas olmayı öyrədən xoşbəxtlik məni də ölüm-dən qurtarmışdır. Yox, yox, belə bir biclik işlədib meyitləri bu dona salmaq yalnız əlli beşinci polkun əsgərlərini və kral həzrətlərini azdırıb bilər, lakin bütün ömrünü məşələrdə keçirənləri aldada bilməz. Mən qondarma balıqçının oturduğu yerin qarşı tərəfində üzürdüm. Əclaflar bu yazığın meyitini çox ustalıqla oturtmuşdular. Bununla belə, onların ustalığı təcrübəli gözü aldada bilmədi. Əvvəllər əlli beşinci polkun balıq tutmağı bacarmayan əsgəri indi tilovu heç vaxt bu qədər yuxarı qaldırıbilməz (indi bu əsgərlər gərək Osveqoda balıq tutmağı da öyrənsinlər). Bundan başqa, əgər balıq tilova gəlmirsə və tilovun üzgəci tərəpənmirsə, balıqçı heç zaman belə hərəkətsiz oturmaz. Biz qabaqca ehtiyat tədbiri görmeyincə heç vaxt posta gözüyumuğu yaxınlaşmırıq. Belə gülünc hiylə ilə nə məni, nə də İlanı aldatmaq olar. Hindular, yəqin ki, bu cür fəndigirlik işlətməklə şotlandiyalıları aldatmaq istəyirlərmiş, çünki şotlandiyalılar çox zirək olsalar da, hinduların kələyini duymaği bacarmırlar.

– Sizcə, atam öz dəstəsi ilə aldanıb bu tələyə düşməmiş ki?

– deyə Mabel tələsik soruşdu.

– Yox hələ, Mabel, əgər buna mən vaxtında mane ola bilsəm. Bir də, sizin dediyiniz kimi, əgər bu gün İlan da keşikdədirse, onda təhlükə haqqında vaxtında xəbər vermək üçün ikitərəfli imkanımız olar. Ancaq bilmirik serjantın dəstəsi hansı tərəfdən gələcəkdir.

Qanlı faciənin şahidi olduğu vaxtdan bəri ölümü daha dəhşətli hesab edən Mabel həyəcanla:

– Ləpirçi, – dedi, – siz deyirdiniz ki, məni sevirsiniz və istərdiniz ki, mən sizin arvadınız olum!

– Mən bir dəfə bu barədə danışmağa cürət etdim, Mabel, ser-jant da bu günlərdə demişdi ki, siz razınız. Ancaq sevdiyim adamın dalına düşməklə onu narahat etmək istəmərəm.

– Mənə yaxşı qulaq asın, Ləpirçi! Sizə hörmət edirəm və xətri-nizi çox istəyirəm. Atamı dəhşətli ölüm-dən xilas edin, onda mən sizin qarşınızda baş əyərəm! Bax, əlimi sizə uzadıb öz razılığımı verirəm, qoy bu, mənim vədimin təntənəli rəhni olsun.

– Mən buna layiq deyiləm, Mabel! Qorxuram ki, qiyməti olmayan belə bir varlığın qədrini bilməyəm, ancaq bunsuz da serjantın yolunda əlimdən gələni əsirgəmərəm, çünki biz onunla köhnədən yoldaşıq, bir-birimizi çox xilas etmişik. Ancaq, Mabel, qorxuram ki, ata ilə köhnə dostluq, onun gənc qızı üçün heç də həmişə mötəbər zəmanət olmasın.

– Sizin işləriniz, sizin igidliyiniz, sizin sədaqətiniz sizin haqqınızda zəmanətdir və bundan yaxşısını axtarmağınızı ehtiyac yoxdur. Ləpirçi, bütün dedikləriniz və bütün hərəkətləriniz mənim arzularıma və fikirlərimə uyğun gəlir, buna görə də, əminəm ki, mənim hissim də fikirlərimlə ayaqlaşacaqdır.

– Ah, belə səadətin mənə nəsib olacağını hələ bu gecə güman etmirdim? Sizin sözləriniz məni fərəhələndirir, Mabel, ancaq siz bunları deməsəniz də, mən insanın qadir olduğu hər şeyi edərəm. Bunu da deyim ki, sizin sözləriniz mənim səy və çalışqanlığını heç də zəiflətməz.

Mabel zəifləyən səslə:

– İndi, Ləpirçi, biz bir-birimizi başa düşürük, – dedi. – Vaxtin hər bir dəqiqəsinin bizim üçün böyük əhəmiyyəti vardır, buna görə də, gəl indi vaxt itirməyək. Sizin qayığınızı minib atamın qabağına gedə bilərikmi?

– Yox, bu, məsləhət deyildir, Mabel! Buraya iyirmi müxtəlif yol ilə gəlmək olar, buna görə də bilmirəm sizin atanız bu yollardan hansını seçəcəkdir. İlana bel bağlayın, çünki o, bütün kanalları gözdən qoymayacaqdır. Burada qalmağınızı sizə məsləhət görürəm. Bu blokhauzun tırları hələ təzə və yaşıdır, bunları yandırmaq çətindir. Mən bu blokhauzda qalaraq bütöv bir qəbilənin hücumunu dəf edə bilərəm. Blokhauzu yandırılmaqdan qoruya biləcəyim vaxtadək irokezlər məni buradan çıxara bilməzlər. İndi serjant, yəqin ki, adaların birindədir və buraya səhərdən tez gəlib çata bilməz. Biz burada qalsaq, tüfəng güllələri ilə serjanti xəbərdar edə bilərik, o da ehtiyatlı olar. Əgər serjant hindulara hücum etmək fikrinə düşərsə (xasiyyət-cə ona oxşayan hər bir kəs məhz belə edərdi), belə halda da bu binanı əldə saxlamaq çox fayda verə bilər. Əgər məqsədimiz serjanta kömək etməkdirse, onda mənim ağılim belə kəsir ki, hinduları aldadıb ikimiz də buradan asanlıqla qaça bilərik, lakin burada qalmaq daha məsləhətdir.



– Onda burada qalın, – deyə Mabel piçıldayıb cavab verdi.
– Atamı xilas etmək üçün hər nə lazımsa, edərik!

– Mabel, sizin bu sözləriniz məni çox sevindirir! İndi hər necə olursa olsun, serjanta kömək etmək lazımdır. İndiyədək o, öz şöhrətini yaxşı qoruya bilmüşdür. Əgər serjant bu əclafları adadan qovsa və blokhauzu da, daxmaları da yandırıb kül edərək şərəfle geriyə çəkilsə, onda Lendi bunu yaddan çıxarmaz və serjanti öz xidmətlərinə layiq təltif edər – buna heç bir şübhə yoxdur. Bəli, bəli, Mabel, sizin atanızın nəinki həyatını, həm də onun şərəfini xilas etməliyik.

– Hindular bu adanı qəflətən işğal etmişlər, buna görə də, təqsir mənim atamda deyildir.

– Nə bilmək olar, nə bilmək olar! Müharibədə qazanılan şöhrətə etibar yoxdur. Əsgər gərək məğlub olmasın, bu, əsgər üçün onun həyatında hər şeydən vacibdir.

– Mənim atam güman edə bilməzdi ki, adanın vəziyyəti, onun harada yerləşməsi düşmənə məlumdur, – deyə Mabel səhbəti davam etdirdi.

– Bu, doğrudur. Mən də başa düşə bilmirəm, fransızlar bu adanı necə tapmışlar. Burada post üçün münasib yer seçilmişdir, hətta bir dəfə bu adada olanların özləri də ikinci dəfə bu adanı o qədər də asanlıqla tapa bilməzlər. Qorxuram ki, bizə xəyanət etmiş olsunlar. Bəli, kim isə bizə xəyanət edibdir.

– Doğrudandamı, bizə xəyanət etmişlər, Ləpirçi?

– Bu, ağlaşığan fikirdir; bəzi adamlar xəyanəti də acliq kimi təbii bir şey hesab edirlər. Mən boşboğaz adama rast gələndə onun işlərinə çox fikir verirəm, çünkü açıqürəkli adam özünü həmişə dildə deyil, işdə göstərər.

Mabel ürəklənərək:

– Casper Uestern boşboğaz deyildir! – dedi. – O son dərəcə səmimi bir gəncdir! Özü də heç vaxt ürəyindəkini gizlətməz, ürəyindən nə keçsə, dili ilə də onu deyər!

– Casper Uestern! İnanın, Mabel, bu oğlanın dili də, ürəyi də düzdür! Günəşin gecə vaxtı, ulduzların isə gündüz işiq verməsini demək nə qədər gülünclürsə, Lendinin, kvartirmeysterin, serjantın və sizin dayınızın da Casper haqqındaki rəyi bir o qədər gülünclür. Şirin Suyun namuslu olmasına öz başımla, lazım gəldikdə isə, tüfəngimlə cavab verərəm!

Mabel əlini Ləpirçiyə uzatdı və onun dəmir kimi bərk barmaqlarını özünün də dərk etmədiyi bir hissələ sixaraq dedi:

– Siz nə qədər alicənab və düz adamsınız! Casperin təqsirsiz olmasına sizin inanmağınız məni son dərəcə sevindirir... İndi başqa işə keçək! Arouxedin arvadını buradan buraxsaq, necə olar?

– Mən bayaqqdan onun haqqında fikirləşirdim. Əgər onu yuxarı mərtəbəyə çıxarsaq və pilləkəni götürsək, onda bu qadın yanımızda əsir kimi qalar.

– Yox, məni ölümdən xilas etmiş olan bir qadınla bu cür rəftar edə bilmərəm. Yaxşısı budur, gəlin onu buradan buraxsaq, o, məni çox istəyir və ağlım kəsmir ki, mənə yamanlıq etsin.

– Siz bu hinduları tanımırınsız, Mabel! Düzünü desək, bu qadın xalis minqlərdən deyildir, lakin bu avaralarla qaynayıb-qarışmışdır və gərək ki, onlardan cürbəcür dələduzluq öyrənmişdir... Bəs bu nədir?

– Avar səsidir, yəqin ki, kanalda qayıq sürürlər.

Ləpirçi aşağı otağa açılan qapını bağladı ki, Şeh qaçmasın. Sonra şamı söndürüb tez mazğallardan birinə tərəf yüyürdü. Mabel həyəcanlı halda Ləpirçinin ciyninin üstündən bayıra baxmağa başladı. İki-üç dəqiqə keçdi, Ləpirçi qaranlıqda şeyləri bir-birindən seçməyə başladığda gördü ki, iki qayıq sahil boyu üzüb keçərək blokhauzdandan əlli yard aralı və sahilə çıxməq üçün münasib olan yerdə dayandı.

Qaranlıq Ləpirçinin daha yaxşı görməsinə mane olurdu. O, Mabelin qulağına dedi ki, gələnlər, deyəsən, düşməndirlər. Ləpirçi Mabelin atasının bu tezliklə buraya gəlib çatmasına inanmırı.

Qayıqlardan bir neçə adam düşdü və az sonra ingilis dilində üç söz eşidildi; bu isə qayıqlarla gələn dəstənin kimlər olduğunu çox aydın göstərdi. Ləpirçi pilləkənlə cəld aşağı endi və özünü qapiya yetirdikdən sonra qapının cəftələrini tez açmağa başladı. Hər bir dəqiqə böyük təhlükə baş verə bilərdi, buna görə də əsla yubanmaq olmazdı. Mabel də Ləpirçinin dalınca gəldi, onlar qapını açan kimi tüfənglərdən atəş açıldı.

Onlar qapının dalında dayanaraq, həyəcanla bayıra qulaq verirdilər; birdən ətrafdakı kollardan hinduların döyüşə çağırın səsləri ucaldı. Qapı taybatay açıldı, Ləpirçi ilə Mabel blokhauzdan cəld çıxdılar.

Yenə ətrafa sakitlik çökdü. Lakin birdən bələdçinin çox həssas olan qulaqlarına sahildəki kiçik gəmilərin yaxınlığında boğuq inilti səsləri gəldi. Küləyin viylətisi və yarpaqların xışltısı bu iniltini aydın



eşitməyə mane olurdu. Qüssə və qorxunun təsirindən Mabel Ləpirçini ötüb keçərək birbaş qayıqlara tərəf yürüdükdə, Ləpirçi onun qolundan yavaş, lakin qətiyyətlə tutub dedi:

– Yox, Mabel, buna heç vaxt yol vermərəm. Siz oraya getsəniz, mütləq məhv olarsınız və heç kimə kömək edə bilməzsiniz. Blokhauza qayitmaq lazımdır.

– Atam, mənim yaziq, əziz atam öldürülmüşdür! – deyə qız təlaş içində dilləndi, lakin ehtiyatlı olmağa alışdığını görə, hətta belə bir dəhşətli dəqiqədə də səsini yavaşitmaga məcbur oldu. – Ləpirçi, əger məni sevirsinizsə, buraxın, gedim atamın yanına!

– Yox, Mabel, bu mümkün deyildir. Qəribədir ki, heç kəsdən səs çıxmır, gəmilərdən də cavab atəsi açılmadı. Mən isə “maralvuranımı” blokhauzda qoymuşam! Axi bir də heç kəsi görmədiyimiz halda tüfəng burada nə kara gələ bilər!

Bayaqdan həssas gözlərini qaranlığa zilləmiş Ləpirçi elə bu dəqiqədə beş və ya altı adamın qaraltısını görə bildi; bu adamlar sürünen-sürünə gəlir və yəqin ki, Ləpirçi və qızın blokhauza qayitmaq yolunu kəsmək üçün onları qabaqlamağa çalışırdılar. Ləpirçi Mabelli uşaq kimi qucağına aldı. Arxadan, cəmi bir neçə addımlıqdan hindular tərəfindən təqib edilən Ləpirçi çox cəld blokhauza tərəf üz tutdu və az sonra oraya çatdı. Binanın içərisinə girən kimi qızı yerə qoydu və cəld qapını bağladı. Ləpirçi qapının birinci cəftəsini keçirən kimi bayırdan qapı elə silkələnməyə başladı ki, az qaldı həncəmasından çıxsın. Bir dəqiqə belə keçməmiş Ləpirçi qapının qalan cəftələrini də keçirtdi. Mabel birinci mərtəbəyə qalxdı, çox cəld şamı yandırdı, çünkü Ləpirçi bunu xahiş etmişdi.

Ləpirçi şamı götürüb binanın içərisini diqqətlə nəzərdən keçirməyə başladı, burada adam gizlənib-gizlənmədiyini bilmək üçün bütün mərtəbələri axtardı. Şeh qaçmışdı. Ləpirçi blokhauzda özündən və Mabedən başqa heç kəs olmadığını yəqin etdi. Bu zaman kəşfiyyatçı ilə qız blokhauzun böyük otağına girdilər. Ləpirçi şamı yerə qoyub öz tüfənginin çaxmağını yoxladı, sonra oturdu. Mabelə elə gəlirdi ki, bütün ömrünü bu dəhşətli beş dəqiqədə başa vurmaştı. O dedi:

– Bayaq ağlımiza gelən ən dəhşətli hadisələr indi baş verdi. Əziz atam bütün öz dəstəsi ilə öldürülmüşdür, ya da əsir tutulmuşdur!

– Bu, hələ məlum deyildir. Səhər bütün hadisədən xəbər tutarıq. Ağlım kəsmir ki, siz deyən kimi olsun; əgər siz deyən kimi olsa, onda bu avara minqlər qalib gəldiklərini bayram edər və blokhauzun yaxınlığında onların ulaşmasını eşidərik. Ancaq bu mümkünür ki, düşmənələr, doğrudan da, qalib gəlmışlərsə, dərhal buraya gelib bizdən tələb edəcəklər təslim olaq. Skvau nə vəziyyətdə olduğumuzu minqlərə danışmışdır. Onlar yaxşı bilirlər ki, nə qədər ki, “maralvuran” öz gücünü göstərə bilir, blokhauzu gündüz yandırmaq olmaz. Buna görə də minqlər blokhauzu hökmən gecə vaxtı yandırmağa çalışacaqlar.

– Dayanın... İnilti eşidirəm...

– Sizin qulağınız səsdədir, Mabel. Həyəcanlı olan qadının gözlərinə olmazın şeylər görünər.

– Yox, mən səhv etmirəm, aşağıda, yəqin, kim isə əzab çəkir.

Ləpirçi etiraf etməli oldu ki, Mabelin qulağı yanılmamışdır. Lakin o, özünü toxraq saxlamağı yalvarıb qızdan xahiş etdi və hinduların öz məqsədlərinə çatmaq üçün nə kimi hiylələr işlətdiklərini qızın yadına salaraq dedi:

– Yəqin, bu inilti səsi minqlərin hiyləsidir. Onlar güman edirlər ki, yalandan inildəməklə bizi aldadıb blokhauzdan çıxartmağa, ya da heç olmazsa, qapını açmağa məcbur edə biləcəklər.

– Yox, canım, yox! – deyə Mabel tez etiraz etdi. – Bu ah-zar özü-nü tülkülüyə vuran adamın səsinə oxşamır, aşağıda kim isə qorxu çəkdiyinə görə inildəməsə də, hər halda, bədəninin dözülməz ağrılarından bu cür inildəyir. Bu zarılıt o qədər qorxunc və o qədər təbii səslənir ki, ona inanmamaq olmaz.

– Əgər belədirsə, onda aşağıda inildəyən adamın dost və ya düşmən olduğunu öyrənərik. Şəmi gizlədin, Mabel! Mən mazğalın qabağında dayanıb onunla danışaram.

Fərasətli və təcrübəli Ləpirçi son dərəcə ehtiyatla hərəkət edirdi. O, mazğala yalnız o qədər yaxınlaşdı ki, aşağıdakının səsini eşidə bilsin və özü də yavaş danışanda səsi eşidilsin.

– Buradakı kimdir? – deyə Ləpirçi soruşdu. – Zariyan kimdir? Əgər o dost adamdirsə, qoy qorxmayıb dillənsin. Bizim köməyimizə arxalana bilər.

– Ləpirçi! – deyə aşağıdan cavab gəldi. Bu səs Mabelə və bələdçiye çox yaxşı tanış idi. Bu, serjantın səsi idi. – Ləpirçi, mənə qızımdan xəbər ver!



– Ata, burada mənim qorxum yoxdur, özüm də yaralanmamışam! Sizin də salamat qalmağınız üçün hər şeydən keçərdim!

Mabel ilə Ləpirçi şadlıq andıran səsi aydın eşitdilər, lakin inilti bu səsi yenidən boğdu.

Mabel küt bir ümidişsizliklə:

– Baş vermiş dəhşətli hadisə çoxdan ürəyimə dammışdı! Ləpirçi, atamı hər nə yol ilə olursa olsun, blokhauza gətirmək lazımdır!

– Toxtayın, Mabel! Atanıza insanın əlindən gələ bilən hər cür yardım göstəriləcəkdir. Ancaq sizdən bircə xahişim var: özünüüzü toxtaq saxlayın!

– Mən toxtağam, Ləpirçi. Ömrümdə hələ heç vaxt indiki kimi toxtaq olmamışam və özümə heç zaman bu qədər güvənməmişəm. Ancaq unutmayın ki, hər bir dəqiqliğin bizim üçün böyük əhəmiyyəti vardır, çünkü hər dəqiqlik təhlükə əmələ gələ bilər!

Mabelin bu sözləri qətiyyətlə deməsi Ləpirçini heyrətə saldı. O, qapını açmaq üçün tez aşağı endi. Öz adəti üzrə əvvəlcə ehtiyat üçün lazımı tədbir gördü, lakin qapının cəftəsini çəkərkən bayırdan qapının çox güclə itələndiyini hiss etdi və buna görə də qapını yenidən bağlamaq istədi. Ancaq deşikdən baxdıqda xatircəm oldu və dərhal qapını açdı. Qapiya söykənmiş serjant səndələyib yixildi. Ləpirçi onu blokhauza çəkib gətirdi. İndi burada Ləpirçi ilə qız yara-liya maneəsiz olaraq yardım göstərə bilərdilər.

Bu cansıxıcı görüş dəqiqlərində Mabel özünü son dərəcə mətanətli göstərdi. Adətən, qadınlar ən ağır sarsıntıya düşər olduqları dəqiqlik belə mətanət göstərirlər. Mabel şam gətirdi, atasının qurumuş dodaqlarını su ilə islatdı və Ləpirçi ilə birlikdə onun üçün yataq hazırladı. Mabel bu işi əvvəldən-axıra çox səylə və səssizcə göründü. O, atasının səsini eşitməyincə gözlərindən bir damcı belə yaş çıxarmadı. Nəhayət, atası dilə gəlib, bu nəvazış və qayğı üçün qızına minnətdarlıq etdi. Bu vaxt bələdçi serjantın yarasını diqqətlə nəzərdən keçirirdi. O gördü ki, güllə dəyib çıxmışdır və serjantı ölüməndən qurtarmağa ümid azdır. Ləpirçi bu cür yaralara çox yaxşı bələd idi.

İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Şamin gətirildiyi dəqiqədən etibarən serjant Dunqam gözlərini qızından çəkmirdi. O, qapının kifayət qədər möhkəm olduğunu bilmək üçün (serjant aşağıda yatırılmışdı) yalnız bircə dəfə dönüb qapıya baxdı və sonra yenə də gözlərini Mabelə dikdi.

— Allaha şükür! Mənim əziz balam! — Serjant bu sözləri elə xatircəm və qətiyyətlə dedi ki, sanki, onun heç yeri ağrımırdı. — Çox yaxşı ki, onların gülləsi səndən sovuşubdur, qızım... İndi, Ləpirçi, bu qəmli hadisələri mənə danış.

— Ah, serjant! Doğrudan da, bu, qəmli hadisədir. Mən güman edirəm ki, kim isə bizə xain çıxmış və adanın yerini düşmənə xəbər vermişdir. Blokhauzun hələlik bizim əlimizdə olması nə qədər doğrudursa, bu dediklərim də bir o qədər doğrudur, lakin...

— Mayor Dunkan haqlı olmuş, — deyə serjant etiraz edib əlini yoldaşının çıynınə qoydu.

— Ancaq mayor Dunkan sənin güman etdiyin kimi haqlı deyildir, serjant. Sən səhv edirsən. Mən bilirəm, təbiət zəifdir... Yəni demək istəyirəm ki, insan təbiəti zəifdir... Buna görə də heç kəsi — nə qırmızıdərili, nə də ağdərili adamları həddindən artıq işırtmək lazımdır. Ancaq belə güman edirəm ki, sərhədlərdə Casper Uesterndən alicənab və namuslu adam tapılmaz.

Bu sözlərdən son dərəcə mütəəssir olan Mabel:

— Sizə bu sözləriniz üçün təşəkkür edirəm, Ləpirçi! — dedi və gözlərindən tökülen yaşı saxlaya bilmədi. — Sizə təşəkkür edirəm, Ləpirçi! İgidlər həmişə bir-birinin qədrini bilərlər, namuslu adam həmişə namuslu adama tərəfdar çıxar!

Həmin dəqiqədə atası qızı çox kədərli-kədərli baxırdı. Mabel göz yaşını kəsmək üçün döşlüyü ilə üzünü örtdü. Sonra serjant, sanki, bir şey soruşmaq istəyirmiş kimi Ləpirçinin üzünə baxdı. Həmisəki kimi yenə də Ləpirçinin üzündə nəciblik, düzlük, mərdlik və səmimilik hiss edilirdi. Serjant başı ilə işaret etdi ki, Ləpirçi sözünə davam etsin. Ləpirçi dedi:

— İlanla mənim harada və nə vaxt sizdən ayrıldığımız yadındadır. Bundan əvvəl olan hadisələri sənə danışmağım yersizdir. İndi olub



keçənlərə heyif silənmək fayda verməz. Əgər mən gəmidə qalsayıdım, belə olmazdı. Nə etmək olar! Yaxşı bələdçi olmaq mümkündür, təbiət isə öz bəxşışlarını istədiyi kimi paylayır, buna görə də yaxşı bələdçilər və onlardan daha mahir olan bələdçilər vardır. Əminəm ki, yaxşı Cilbert məni əvəz edərkən ehtiyatsızlıq göstərməsinin qurbanı olmuşdur.

– O, mənim yanımda vurulub öldürdü, – deyə serjant qəmli-qəmli cavab verdi. - Hamımız ehtiyatsız olmağımızın cəzasını çəkdik.

– Yox, yox, serjant, mən səni əsla müqəssir bilmirəm! Bu ekspedisiyada sən ixtiyarında olan adamlara bacarıqla başçılıq etdin və bu işi səndən yaxşı idarə edən olmazdı. Sən öz xırda gəmini düşmən topunun üstünə elə məharətlə apardın ki, bu hətta Lendinin özü üçün ibret dərsi ola bilərdi.

Serjantın gözləri parıldadı, hətta onun üzündə sevinc hiss edildi. O dedi:

– Düzdür, dostum, bu tədbir pis həyata keçirilməmişdir. Düşmənin tir istehkamını həmlə ilə aldıq.

– Bu, çox gözəl əməliyyat idi, serjant, ancaq qorxuram ki, o avalar öz toplarını yenidən ələ keçirsinlər. Eybi yoxdur, qəm yemə! Ruhdan düşmə, serjant! Çalış, səni məyus edə bilən hadisələri unudasan və ancaq sənin başını ucaldan işləri yada salasan. İndi sənin təsəlli tapman üçün bu ən yaxşı yoldur. Əgər düşmən topa yiylənmişsə, deməli, o yalnız əvvəllər özünükü olan şeyi ələ keçirmişdir. Blokhauz, hər halda, yenə də bizimkidir. Doğrudur, düşmənlər gecənin qaranlığından istifadə edərək blokhauzu yandıra bilərlər, lakin onlar blokhauzu başqa yol ilə ala bilməzlər... Hə, serjant, mən çayın axarından təqribən on mil kənardı İlandan ayrıldım. Hətta dostlarımızın düşərgəsinə gələndə də yolda ehtiyatlı olmaq üçün lazımı tədbirlər gördük. İndi bilmirəm, Çinqaçquun başına nə iş gəlibdir; Mabel deyir ki, o, buralarda, yaxınlıqdadır. Əminəm ki, biz onu görməsək də, o alicənab delavar öz borcunu yerinə yetirir. Mənim bu sözlərimi yadında saxla, serjant: hələ bu əhvalat qurtarmamış biz Çinqaçquun igidiyindən xəbər tutarıq. Ehtiyatlı və zirek olan bu adam ən çətin dəqiqdə bizim köməyimizə gələ bilər. İlan ağıllı və şücaətli rəhbərdir, bir çox ağ adamlar onun xarakterinə və bacarığına həsəd apara bilərlər. Ancaq düzünü deməliyəm ki, onun tūfəngi “maralvuran” kimi sərrast ata bilmir. Mən üzə-üzə adaya yaxın-

laşarkən tüstü görmədim, bu isə məni çox ehtiyatlı olmağa məcbur etdi. Bilirdim ki, əlli beşinci polkun əsgərləri o qədər də fəndgir adamlar deyildirlər, onlar əsla bunun qeydinə qalan deyillər ki, tüstü onlanın harada olduqlarını bəlli etdirə bilər. Deməli, mən onsuz da çox sayıq hərəkət edirdim, lakin qondarma balıqçını görəndə (mən bu barədə Mabelə ancaq indi danışmışam), minqlərin hiylələrini çox aydın başa düşdüm, elə bil ki, bu barədə mənə xəbər vermişdilər. Mən ən əvvəl Mabeli yadına salıb onun haqqında fikirləşməyə başladım. Bunu sənə deməyim artıqdır, serjant, Mabelin blokhauzda olduğunu öyrəndikdə, onunla birlikdə yaşamaq və ya birlikdə ölmək üçün özümü dərhal buraya yetirdim.

Atası məhəbbət dolu gözlərini öz qızına tərəf çevirdikdə Mabel çox xəcalət çəkdi, çünkü belə bir dəqiqlidə yalnız atasının qeydinə qalmalı olduğu halda, onun fikri başqa yerlərdə idi. Qız serjantın əlin-dən tutub öpdü və ağlaya-ağlaya onun qabağında diz çökdü. Serjant qətiyyətlə:

— Mabel! — dedi. — Axı biz bir-birimizi niyə aldadaq? Axır nəfəsim çatmışdır! Bir əsgər kimi ölürməm, bu isə mənə təsəlli verir. Ləndi mənə layiqincə qiymət verər. Çünkü vəfali dostumuz Ləpirçi görülü-müş tədbirlər haqqında ona məlumat verər və bu hadisəni ətraflı danişar. Axırıncı söhbətimizi yadından çıxarmamışan?

— Ah, ata! Yəqin mənim də son dəqiqlərim yaxınlaşır! — deyə Mabel cavab verdi və fikirləşdi ki, belə bir dəqiqlidə ölüm onun üçün hər şeydən yaxşı olardı. — Mən özümü xilas edə bilmərəm və yaxşı olardı ki, Ləpirçi bizi burada qoysun və hələ nə qədər ki mümkündür, qəmgin xəbəri Osveqoya aparsın.

Ləpirçi gənc xanımın əlindən nəvazişlə yapışaraq məzəmmətlə dedi:

— Mabel Dunqam, mən özümü elə göstərməmişəm ki, üzümə bu sözlər deyilsin! Bilirom ki, mən kobud, savadsız, yönəmsiz adamam...

— Bəsdir, Ləpirçi!

— Yaxşı, yaxşı, unudaq bunu! Siz bunu nəzərdə tutmamışınız, siz belə düşünə bilməzdiniz... İndi qaçmaqdan danışmağın faydası yoxdur, çünkü serjanti buradan aparmaq olmaz. Hər necə olursa olsun, blokhauzu müdafiə etmək lazımdır. Bəlkə, bizim vəziyyətimiz haqqında Lədiyə xəbər verərlər, o da düşməni buradan qovmaq üçün bizə kömək göndərər.



– Ləpirçi! Mabel! – deyə serjant müraciət etdi və çəkdiyi iztirabə tab gətirmək üçün son qüvvəsini topladı. İndi onun üzündə soyuq tər damcıları görünməyə başlamışdı. – Hər ikiniz mənim yanımı gəlin. Ümidvaram ki, bir-birinizi başa düşürsünüz, doğrudurmu?

– Ata, bu barədə heç bir söz deməyin! Necə istəyirsinzsə, elə də olacaqdır.

– Allaha şükür! Əlini mənə ver, Mabel!.. Ləpirçi, tut onun əlin-dən! Bilirəm ki, sən ona mehriban ər olacaqsan. Evlənməyinizi mənim ölümümə görə təxirə salmayın. Payızın axırlarında keşiş Osveqoya gələcəkdir, qoy o, sizin kəbinizi kəssin. Mənim qaynım əgər sağdır-sa, yəqin ki, öz gəmisinə qayıtməq istəyəcək, onda mənim qızımın hamisi olmaz. Mabel, ümidvaram ki, sənin atanın dostu sənin ərin olsa, çox razi qalarsan...

– Mənə bel bağla, – deyə Ləpirçi cavab verdi, – hər bir işdə mənə bel bağlaya bilərsən. İnan ki, hər iş qaydasında olacaqdır.

– Mən tamamilə sənə bel bağlayıram, mənim vəfali dostum. Sənə bütünlükə ixtiyar verirəm ki, mənim əvəzimə nə lazımsa, edə-sən... Mabel, mənim övladım... bu gecəni heç vaxt qəm-qüssə ilə xatırlamazsan...

Serjantın göstərdiyi bu qayğıkeşlik Mabelə böyük təsir bağışladı, halbuki o, hiss edirdi ki, ürəyinin başında, elə bil, ağır qurğuşun parçası vardır, o, indiki dəqiqlərdə ölümü özü üçün çox böyük xoşbəxtlik hesab edərdi.

Serjant bir neçə dəqiqə dinməz-söyləməz uzandıqdan sonra Ləpirçi ilə delavardan ayrıldıqdan sonra baş vermiş hadisələri duru-xa-duruxa qısaca nağlı etdi.

Səfər üçün əlverişli olan səmt küləyi əsməyə başlamışdı, serjant isə səfərdən əvvəl qət etdiyi kimi, adaların birində yerbəyer olmaq əvəzinə, öz yoluna davam etməyi qət etmiş və həmin gecə blokhauza qayıtmışdı. O güman etmişdi ki, dəstənin adaya gəlməsini düşmən görə bilməyəcəkdir və beləliklə də, təhlükənin yarısından xilas olmaq mümkün olacaqdır. Bədbəxtlikdən serjant öz dəstəsi ilə buraya çox yaxın olan qonşu adaya yan almışdı. Düşmən isə, yəqin ki, əsgərlərin qayıqlardan sahilə necə çıxdığını eșitmişdi. Əsgərlər sahilə çıxarkən heç yerdə keşikçilərin olmadığını görüb təəccüb etmişdilər, lakin təhlükəni heç ağıllarına gətirməmişdilər. Əsgərlər əvvəlcə çantaları və azuqəni quruya çıxarmaq üçün silahlarını qayıq-

larda qoymuşdular. Bu vaxt düşmənə o qədər yaxınlaşmışdalar ki, gecənin qaranlıq olmasına baxmayaraq, düşmənin heç bir gülləsi boşça çıxmamışdı. Əsgərlərin hamısı vurulub yixilmişdi. Lakin onların ikisi və ya üçü ayağa qalxıb dərhal gizlənmiş, dörd və ya beş nəfəri isə öldürülmiş, ya da bir neçə dəqiqədən sonra ölmüşdü. Serjant o biri əsgərlərlə birlikdə yixilmiş və bu vaxt blokhauzdan qaçıb çıxan Mabelin səsini eşitmışdı. Mabelin ürək dağlayan səsini eşidərkən serjantın qəlbində atalıq məhəbbəti oyanmış və məhz buna görə ürəklənib sürüñə-sürünə blokhauzun qapısına gələ bilmışdı.

Serjant hadisəni belə qısaca nağıl etdiykdən sonra çox zəiflədiyi hiss etdi; ona dincəlmək lazım idi. Mabel ilə Ləpirçi serjantın hər bir arzusuna əməl edirdilər. Onlar bir müddət danışmadılar. Kəşfiyyatçı bu fürsətdən istifadə edərək, adada nə olduğunu bilmək üçün mazğaldan baxmaq istədi. O, tüfənglərə nəzər saldı. Blokhauzda bir düzüñə qədər tüfəng vardı, çünki əsgərlər ekspedisiyaya gedərkən yalnız öz polk muşketlərini aparmışdilar. Mabel bir dəqiqə belə atasının yanından uzaqlaşmındı və az sonra atasının aramlı nəfəs almاسından başa düdü ki, o yuxuya getmişdir.

Yarım saat dərin sükutla keçdi, arabir Ləpirçinin mokasınlarının ciriltisi və bir də tüfənglərin qundağının döşəməyə dəyməsi sükutu pozurdu (Ləpirçi tüfənglərin saz və dolu olub-olmamasını yoxlayır-dı). Bundan sonra yenə araya sakitlik çökdü. İndi bu sükutu yaranın ağır nəfəsindən başqa heç bir şey pozmurdu.

Mabel bir azdan sonra atasını həmişəlik itirməli idi, indi isə onunla bircə dəfə də danışmağı çox arzu edirdi, lakin atanı yuxudan oyatmağa cürəti çatmındı. Mabel bilirdi ki, atası indi yuxudadır, halbuki Dunqam heç də yatmamışdı. O, indi elə bir vəziyyətdə idi ki, adətən həyatın bütün gözəlliyi, bütün cazibədarlığı, bütün qüdrəti belə vəziyyətdə olan adamın gözündən düşür və o, öz qarşısında sonsuz, naməlum bir gələcəyi görür.

Mabel ölümlə can çəkişən atanının hər bir hərəkətinə fikir verirdi. Birdən o, qapının yavaşca döyüldüyünü eşitdi. Mabel qapını döyən adamın, yəqin ki, Çinqaçquk olduğunu güman edərək, yerindən qalxıb qapının iki cəftəsini çəkdi, lakin qapını açmadan əvvəl soruşdu ki, qapını döyən kimdir. Mabel bu sualın cavabında dayısının səsini eşitdi; dayısı ona yalvarındı ki, qapını tez açıb onu içəri buraxsın. Mabel dərhal axırıncı cəftəni dardı, Kap içəri girdi. O, kandardan



içəri adlayan kimi, Mabel tez qapını yenidən bağladı; təhlükəyə alışması üzündən qız çox ehtiyatlı olmuşdu.

Qoca dənizçi Mabeli və yaralanmış olsa da, salamat yerdə olan yeznəsini görüb son dərəcə sevindi. Kap keşikçilərin maymaqlığından istifadə edib blokhauza necə qaçıb gəldiyini nağıl etdi. Keşikçilər elə güman etmişdilər ki, Kap ilə kvartirmeyster araq içəndən sonra keflənin yatmışlar (onlara minqlər qəsdən araq içirtmişdilər ki, onların, yəni minqlərin öz planlarını yerinə yetirmələrinə mane olmasınlar). Müyr yuxulamışdı, ya da özünü qəsdən yuxuluğa vurmuşdu, Kap isə atışma zamanı əmələ gələn qarşıqliqdan istifadə edərək qaçıb kolluqda gizlənmişdi. Ləpirçinin qayığını tapıb tez ona minmiş və Mabel ilə birlikdə xilas olmaq üçün blokhauzun yaxınlığına üzüb gəlmüşdi. İndi isə yeznəsinin ölümçül vəziyyətdə olduğunu gördükdə Mabellə birlikdə qaçmaq planını dəyişdirmişdi. O dedi:

– Dostum Ləpirçi, işimiz xarab olsa da, ağ bayraq asarıq, bu isə bizə aman verilməsinə kömək edər. Ancaq biz öz şərəfimizi qorunmalışıq, buna görə də birdən-birə təslim olmamalıyıq. Elə ki gördük özümüz üçün əlverişli şərtlərlə barışq etmək vaxtı çatmışdır, onda biz yalnız bu zaman ağ bayraq asarıq. Yaxşı olardı ki, avara adlandırdığınız adamlar bizi tutanda Müyr özünü necə aparmışdisa, indi də elə aparsın. Doğrudan da, dünyanın heç yerində bu avaralardan murdar və alçaq adam tapılmaz.

Ləpirçi minqləri pisləyən və onun dostlarını tərifləyən adamlara həmişə inanmağa hazır idi. O dedi:

– Siz onları haqqına söyürsünüz. Əgər siz delavarların əlinə keçsəydiniz, onlar sizinlə başqa cür rəftar edərdilər.

– Eh! Mənim gözümdə onların hamısı bir yuvanın quşudur, həm minqlər, həm də delavarlar xəbis dələduzdurlar, ancaq dostumuz İlani, əlbəttə, onlara qatmiram, çünkü o, bütün hindulara görə centimendir. Vəhşilər bizə basqın edib kapral Mak-Nabi öz adamları ilə birlikdə dovşan kimi qırıb çatdıqda, mən poruçık Müyrlə bir dərədə gizləndik; buradakı qayaların arasında belə dərələr çoxdur. Kvartirmeysterin dediyinə görə, bu dərə suyun oyub əmələ gətirdiyi xalis tülükü yuvası idi. Biz özünü gəminin aşağı anbarına verən iki nəfər sui-qəsdçi kimi həmin dərədə gizləndik. Bizi oradan çıxmağa yalnız yeməyimizin olmaması məcbur etdi. Deyə bilərəm ki, yemək insan varlığının təməlidir. Mən istəyirdim ki, kvartirmeyster hindularla

danişmağa başlasın, çünkü mağarada bizim üçün nə qədər pis keçsə də, burada özümüzü uzaqbaşı daha bir-iki saat qoruya bilərdik. Lakin kvartirmeyster mənim təklifimə razı olmadı və buna görə bəhanə olaraq dedi ki, gülləmiz dələduzların birini yaralasa, onlar öz vədlərinə, guya, heç vaxt əməl etməzlər. Mən təslim olmağa razı oldum, əvvələn ona görə ki, hindular onsuz da deyə bilərdilər ki, biz ağ bayraq asmışıq, çünkü gəminin anbarında gizlənmək gəmini müdafiə etməkdən boyun qaçırmış deməkdir; ikincisi, ona görə ki, acliq bizə hər hansı bir düşməndən daha çox əziyyət verirdi. Acliqla zarafat etmək olmaz, o yaman bəladır, bunu qırx səkkiz saat ərzində ağızına heç bir şey almayan adam etiraf edər.

Mabel qəmgin və yalvarıcı səslə:

– Dayıcan, – dedi, – yaziq atam yaralıdır, yarası çox qorxuludur!

– Doğrudur, Maqni, doğrudur! Bax, indi mən onun yanında oturaram, özüm də bacardığım qədər ona ürək-dirək verərəm. Qapının cəftələri möhkəmmi bağlanmışdır, dostum? Belə hallarda adam gərək səbirlə, düşünə-düşünə ölçüb-biçsin və fikrini əsla başqa yerlərə yayındırması.

– Deyəsən, indi bizim daha heç bir şeydən qorxumuz yoxdur.

– Yaxşı, Maqni. Çalış, sakit olasan, özün də get ikinci mərtəbəyə, Ləpirçi isə dama çıxar. Sənin atanla mən burada tək qalaram, bəlkə, onun deməyə gizli sözü vardır.

Mabel dayısının təklifinə razı oldu. Bu vaxt Ləpirçi ətrafa baxmaq üçün dama çıxırdı. Kap serjantla tək qaldıqda onun yanında oturdu.

Dənizçi bir neçə dəqiqə dinmədi, fikirləşib söz hazırladıqdan sonra isə, həmişəki kimi yenə çox mənalı bir tonda sözə başladı:

– Serjant Dunqam, sənə deməliyəm ki, bu uğursuz ekspedisiyada səhvimiz olmuşdur. Belə bir ciddi dəqiqədə səninlə lap açıq danışmalıyam. Bir sözlə, bu barədə iki rəy ola bilməz: əsgər deyil, dənizçi olduğum halda, sizin çox yanıldığınızı görüb başa düşmüş-dümsə, deməli, belə səhvleri görmək üçün xüsusi biliklərə malik olmaq şərt deyildir.

– Nə etmək olar, qardaşım Kap! – deyə ölməkdə olan serjant cavab verdi. – Səhvleri indi düzəltmək daha kara gəlməz.

– Bu düzgün, qardaşım Dunqam, ancaq həmişə tövbə etmək olar. Bunu bizə müqəddəs kəlamlar da öyrədir. Bundan başqa,



mən çox eşitmışəm ki, insanların tövbə etdiyi dəqiqələr onun həyatında ən əziz dəqiqələrdir. Ürəyində nə varsa, aç mənə de, çünkü mən sənin dostunam. Mənim bacımın əri olmusan, zavallı Maqni isə bacımın balasıdır. Sağ olsan da, ölsən də, həmişə mənim ürəyimdə qardaş olaraq qalacaqsan. Sən öz gəmini ləngidib əvvəlcə kəşfiyyata qayıq göndərsəydin, bu böyük bədbəxtlik əmələ gəlməzdi. Əgər sən belə etsəydin, şöhrətin artardı, bizi də həlak olmaqdan xilas edə bilərdin. Dünya belə gəlmış, belə də gedəcəkdir, serjant, hamımız öləcəyik, bu isə bizə təskinlik verir. İntəhası bu dünyadan sən bizdən bir az qabaq gedəcəksən, biz də səndən bir az sonra. Bu, sənə bir az təsəlli verməlidir.

– Bunları mən özüm də bilirom, qardaşım Kap, mən bir əsgər kimi döyüşə getməyə hazırlam, ancaq yaxıq Mabel...

– Bəli, bəli, bu, çox ağır yükdür, sənin bu sözünə şərikəm! Ancaq sən bacarsaydın da, Mabeli özünlə aparmaq istəməzdin, düzdürmü, serjant? Yaxşısı budur, ayrılığımızın cəfəsini bacardıqca azaltmağa çalışasan. Mabel yaxşı qızdır. O, mənim bacımın balasıdır, buna görə də, əgər, əlbəttə, ölməsək, sağ qalsaq, Mabel üçün yaxşı bir ər tapmağa bütün bacarığımla çalışacağam.

– Qardaşım, mənim övladım nişanlanmışdır, o, Ləpirçinin arvadı olacaqdır.

– Buna nə deyə bilərəm, qardaşım Dunqam, hər kəs öz bildiyi kimi fikirləşir, hər bir adamın öz əqidəsi vardır. Bu tədbiri Mabelin bəyənmədiyini söyləməyə mənim əsasım yoxdur. Mabelin adaxlısının yaşına da etiraz edə bilmərəm. Bəzi adamlar güman edirlər ki, qızı xoşbəxtliyə yalnız yeniyetmə oğlan çıxara bilər, amma mən belə adamlardan deyiləm. Ən yaxşı ər əlli yaşılı kişilərdən olar. Ancaq ər ilə arvad arasında, onları bədbəxtliyə düşçər edə bilən əlamətlər olmamalıdır. “Əlamətlər” ailə həyatını alt-üst edə bilər. Məncə, Ləpirçi mənim bacım qızı qədər elmlı deyildir. Sən bu qızı yaxşı bələd deyilsən, serjant, onun biliyindən xəbərin yoxdur. Ancaq Mabel yaxından tanıdığı adamlarla açıq danışlığı kimi, səninlə də çəkinmədən, açıq danışsaydı, yəqin edərdin ki, onun yanında özünü aparmağı, hətta müəllimlərin də hamısı bacarmazlar.

– Mabel mehriban uşaqdır, istəməli və xoşxasiyyətlidir, – deyə serjant piçıldadı və onun gözləri yaşırdı. – Bu, mənim bədbəxtliyimdir ki, Mabeli az tanıyram...

– Mabel, doğrudan da, yaxşı qızdır və Ləpirçiyə görə qat-qat biliklidir. Burası da var ki, Ləpirçi də özünə görə ağıllı adamdır, təcrübəli bələdçidir, ancaq sferik trigonometriyadan sənin başın nə qədər çıxırsa, Ləpirçi də adamların hərəkətlərini o qədər bacarıqla qiymətləndirə bilər.

– Eh, qardaşım Kap! Əgər Ləpirçi yanımızda olsaydı, bu bədbəxtliyə düşçər olmazdıq.

– Bunu düz deyirsən. Hətta Ləpirçinin ən qəddar düşməni də etiraf etməlidir ki, ondan bacarıqlı bələdçi yoxdur. Ancaq serjant, bütün həqiqəti sənə açıb demək lazımdır: sən bu ekspedisiyada işi tərsinə gördün. Sən gərək körpüyə çatmamış dreyfə keçəydin və necə ki, sənə dedim, – vəziyyətə bələdləşmək üçün qabağa qayıq göndərəydin. Bilirəm ki, bu dediklərimi eşitmək istəmirsin, amma belə hallarda sözün düzünü demək lazımdır, serjant.

– Mənim səhvlerim çox baha tamam olmuşdur, qardaşım, özüm də qorxuram ki, Mabel bu səhvlerin oduna yansın. Ancaq, mənim fikrimcə, əgər bizə xəyanət etməsəydi, bu bədbəxtliyə düşçər olmazdıq. Qardaşım, qorxuram ki, Casper Şirin Su, doğrudan da, bizə xain çıxmış olsun!

– Mən də bu fikirdəyəm: bu şirin su bəşəriyyətin abır-ismətini gec-tez mütləq yuyub aparacaqdır. Biz Müyrlə mağarada gizlənəndə də bu barədə söhbət etmişik. Müyr də təsdiq edir ki, bizi belə bir təhlükəli sultı daşa Casperin xəyanəti toxundurmuşdur. İndi, serjant, sən, gərək, özünə ürək-dirək verəsən və başqa işlərin fikrini çəkəsən. Gəmi bələd olmadığı bir limana girməyə hazırlaşarkən, səfər zamanı baş verən bütün başqa hadisələri bir-bir təhlil etməyib lövbər salmaq qeydinə qalmalıdır, çünkü bunu ehtiyatlı olmaq tələb edir. Bu cür hadisələrin hamısı gəmi jurnalı adlanan xüsusi kitaba yazılır! Bu kitabın səhifələrində bütün yaxşı və pis əməllərimiz təsvir edilir... Siz də gəlib çıxdınız, Ləpirçi! Deyin görək, o daldə yerdə nə gördünüz? Skalp soymağın qaçan hindu kimi niyə pilləkənlə aşağı yüyürürsünüz?

Ləpirçi barmağını qaldırıb Kapa işaret etdi ki, dinməsin və durub onun dalınca gəlsin. O, yavaş səslə dedi:

– Biz gərək çox ehtiyatlı və cürətli olaq. O əcləflər blokhauzu yandırmaq fikrinə düşmüşlər, indi bu binanı salamat saxlamağın onlar üçün heç bir xeyri yoxdur. Onların arasında həmin avara Arouxedin



səsini eşitdim. Arouxed hinduları dilə tuturdu ki, blokhauzu yandırmaq fikirlərini lap bu gecə həyata keçirsinlər. İşə başlamaq lazımdır, Duzlu Su, var qüvvə ilə işə başlamaq lazımdır! Baxtımızdan burada dörd-beş çəllək su vardır, bu isə mühəsirə zamanı karımıza gələr. Bundan başqa, əgər səhv etmirəmsə, İlən biziçərənən cəmənlik edəcəkdir. Yaxşı ki, bu namuslu oğlan indi azad gəzir!

Kap ikinci dəfə çağrılmamasını gözləməyərək Ləpirçi ilə tez yuxarı mərtəbəyə qalxdı. Bələdçi mazğallardan birini açdı, düşmən gülləsinə hədəf olmamaq üçün işığı gizlətdi və güman etdiyi tələblərə cavab vermək üçün mazğalın deşiyindən bir az aralı dayandı.

Başlanmış sükütu Müyrün səsi pozdu. Bu şotlandiyali qışqırıb deyirdi:

– Mister Ləpirçi! Dost adam səninlə danişiq aparmaq istəyir. Mazğallardan birindən başını çıxart, qorxma, sənə heç bir xəta toxunmaz, çünki sən əlli beşinci polkun zabiti ilə danişacaqsan.

– Sizə nə lazımdır, kvartirmeyster, sizə nə lazımdır? Mən əlli beşinci ni yox, altmışinci polku daha çox seviriəm, bunların ikisindən isə delavarları üstün tutoram. Deyin görüm, mister Müyr, niyyətiniz nədir? Gecənin bu vaxtında sizi mazğalın altına gəlməyə, yəqin ki, çox vacib bir iş vadar etmişdir, halbuki özünüz bilirsınız ki, “maral-vuran” blokhauzdadır.

– Ləpirçi, mən bilirom ki, sən öz dostuna əsla yamanlıq etməz-sən. Buna görə də əminəm ki, burada mənə heç bir şey olmaz. Sən ağıllı adamsan, sənin igidliyin isə bütün sərhəd mahalında o qədər məşhurdur ki, şöhrət xatirinə başqa birisini öldürməyə sənin ehtiyacın yoxdur. Sən başa düşə bilərsən ki, axıradək müqavimət göstərmək mümkün olmadıqda, könüllü surətdə təslim olmaq daha yaxşıdır. Düşmən olduqca güclüdür, mənim igid dostum! Gəldim sənə məsləhət görüüm ki, blokhauzu təslim edəsən, ancaq bu şərtlə ki, bizimlə hərbi əsir kimi rəftar etsinlər.

– Verdiyiniz məsləhətə görə sizə təşəkkür edirəm, kvartirmeyster. Bu məsləhət heç bir şeyə dəyməz, buna görə də adamın kefini açır. Ancaq bilməlisiniz ki, suyu və azuqəsi hələ qurtarmayan binanı təslim etmək mənim adətim deyildir.

– Yaxşı, Ləpirçil! Əger blokhauzu əldə saxlamağın mümkün olduğunu bilsəydim, bu igidliyə mən özüm də tərəfdar olardım. Ancaq sənə deməliyəm ki, mister Kap daha yoxdur, o həlak olmuşdur...

Kap o biri mazgalın deşiyindən qışqıraraq:

– Tamam yalandır! – dedi. – Tamam yalandır! Kap sağdır, özü də nəinki ölməmişdir, həm də buraya, yuxarıya çıxmışdır və qırmızıdərili dəlləklərdən bacardıqca uzaq olmağa çalışacaq, öz saçlarını bu cür dəlləklərə etibar etmək arzusunda deyildir. Mən blokhauzu “əlamət” hesab edirəm və ondan istifadə etmək fikrindəyəm.

Müyr cavab verdi:

– Əgər bu sağ adamın səsidirsə, onu eşitməyimə şad olaram. Hamımız elə güman edirik ki, bu səsin sahibi axırıncı vuruşmada həlak olmuşdur. Sən isə, mister Ləpirçi, dostumuz Kapın çox xoş yoldaşlığından ləzzət alırsan (onun yoldaşlığının belə olmasını öz təcrübəmdən bilirəm, çünki onunla birlikdə iki gün yerin altında olmuşam). O ki qaldı bizə, biz serjant Dunqamı itirmişik, o, özünün bütün igid yoldaşları ilə birlikdə öldürülmüşdür.

Ləpirçi öz dəstəsini çox göstərmək üçün hiylə işlədərək:

– Siz səhv edirsiniz, kvartirmeyster, – dedi, – yenə səhv edirsiniz! Serjant qaladadır, demək olar ki, öz ailəsi içindədir.

– Doğrudanmı? Bu, məni sevindirdi! Ancaq biz serjantın da öldürüldüğünü güman edirdik. Əgər gözəl Mabel blokhauzdadırsa, qoy oradan mümkün qədər tezliklə çıxıb getsin, çünki düşmən bu binanı yandırmaq istəyir. Sən özün də bilirsən ki, od çox dəhşətli şeydir. Hamı səni təcrübəli və ehtiyatlı bir döyüşçü kimi tanır, buna görə də sən müdafiə edə bilmədiyin yeri tərk edərsən. Axi sən istəməzsən ki, ev yanıb sizin başınıza tökülsün, düzdürmü?

– Kvartirmeyster, necə ki deyirsiniz, mən, doğrudan da, odun gücünü görmüşəm! Amma bunu da bilirəm ki, axşamın bu dar çağında odu yalnız yemək hazırlamaq üçün yandırılarlar. Siz, yəqin ki, “maralvuranın” hünərini eşitmiş olarsınız. Sözlərimi eşidin: kim bu binaya ləp bircə çöp yandırıb atmağa cürət etsə, “maralvuranın” sərrastlığının dadını görər. Mənə dəyib-toxunan olmasa, mən çox dinc adamam, ancaq kim blokhauzu yandırmaq istəsə, bu yanğını onun qanı ilə söndürərəm!

– Bu dediklərinin hamısı eşqi topuğuna vurmuş adamın sayılımlasıdır, Ləpirçi. Odur ki, işin axırını fikirləşib başa düşsən, daha belə sözərək deməzsən. Əminəm ki, əlli beşinci polkun igidliyinə şübhə etmirəm. Buna da inanıram ki, belə şəraitdə hərbi şura hökmən təslim olmayı qət edərdi.



— Kvartirmeyster, biz hər ikimiz öz niyyət və əqidəmizdən dönmərik, buna görə də söhbəti davam etdirməyin faydası yoxdur. Əgər sizin yan-yörənizdəki əclaflar insanlıq layiq olmayan planlarını həyata keçirmək fikrindədirlərsə, qoy işə başlasınlar. Qoy onlar ağaç yandırınsınlar, mən isə barıt yandıraram! Siz kral zabiti olduğunuz üçün bizə çox — hətta həddindən çox — məsləhət verdiniz. Əgər biz hamımız yansaq, heç birimizin sizə açığı tutmaz.

— Ancaq sən, Ləpirçi... sən gözəl Mabel Dunqamı belə bir fəlakətə salmazsan, doğrudurmu?

— Nə qədər ki qolum gücdən düşməmiş və gözlərim dürüst Görür, Mabelin başından bircə tük də əskik olmaz! Bəsdir! İndi qoy hər iki tərəf bacardığını göstərsin.

Bu danışq zamanı Ləpirçi başını mazğaldan çıxarmadı, çünkü ehtiyat edirdi ki, ona güllə atan olar. O, Kapı işaret ilə başa saldı ki, hindular hücuma başlayarkən hazır olmaq üçün dama çıxsın. Kap dərhal dama çıxdı və orada ona qədər yandırılmış ox gördü. Həmin dəqiqədə düşmənin qorxunc bağırtısı, vəhşi ulaşması, yaylım tüfəng atəşinin səsi və tirlərə dəyən güllələrin viylətisi eşidildi. Bundan məlum olurdu ki, hindular blokhauzu ciddi olaraq mühasirəyə salmağa başlamışlar. Lakin bu hay-küy nə Ləpirçini, nə də Kapı əsla təşvişə salmadı.

Başı öz dərdinə qarışan Mabel heç qorxu hiss etmirdi. Onun atası bu səsləri eşidərkən (o, belə səslərə alışmışdı) tərpəşdi, sanki, yenidən həyata gəlirdi. Mabel onun vuruşma səslərinə necə qulaq verdiyini və sözən gözlerinin yenə necə parıldadığını görərkən qəməgin oldu. Serjantın saralmış yanaqları yenidən qızardı. Mabel başa düşdü ki, atası huşunu itirməyə başladığı üçün sayıqlayır. O, dili dolaşa-dolaşa deyirdi:

— Başçılar, irəli! Qrenaderlər, tüfənglərinizi doldurun! Onlar qalada bizə basqın etməyə cürət etmişlər... Bəs topxana niyə susur, niyə onları hürküdüb pərən-pərən salmur?

Həmin dəqiqədə top atəşinin gurultusu eşidildi. Blokhauzun tir divarları az qaldı uçub tökülsün. Bomba tirdən keçib yuxarı mərtəbəyə düşdü və bütün binanı titrətdi. Mabel qorxudan qışqırıldı, ona elə gəldi ki, bütün bina onun başına uçub töküür. Qızın belə bir dəhşət keçirməsi bəs deyilmiş kimi, üstəlik atası da bu zaman gur səslə qışqırıldı: “Doldurun tüfəngləri!”

Ləpirçi qaldırma qapının deşiyindən başını çıxararaq:

— Mabel, — dedi, — minqlərin hay-küyünə baxmayın, onlar bize o qədər də çox ziyan vura bilməmişlər. Bu avaralar fransızların əllərindən aldığımız topu ələ keçirmiş və onunla blokhauzu atəşə tutmuşlar. Ancaq xoşbəxtlikdən onların yalnız bircə mərmisi varmış, buna görə də indi onlar topdan atəş açmırlar. Yuxarı mərtəbə o qədər dağılmamışdır, yaralanan yoxdur, dayınız da hələ damdadır. Mən isə tüfəng atəşinin gurultusuna alışmışam və xüsusən hinduların əlində olan topdan qorxmoram.

Mabel həzin səslə bir neçə söz deyib minnətdarlıq etdi və sonra bütün fikrini atasına verməyə başladı. Serjant qalxmağa çalışırdı, lakin zəiflik ona mane olurdu. Sonrakı qorxulu dəqiqələrdə Mabelin başı yaralı atasına qulluq etməyə qarışlığı üçün, qız divarın o tayından gələn fəryad və bağırtı səslərini, demək olar ki, heç eşitmirdi. Əgər Mabelin başı atasına bu qədər qarışmasaydı, qız bu dəhşətli hay-küyü eşidərkən nəinki qorxuya düşərdi, hətta başından vurulmuş adam kimi huşunu itirərdi.

Kap özünü son dərəcə toxraq saxlayırdı. O, vəhşilərin gücünə və hətta şirin suyun əzəmətinə tədriclə hörmət etməyə başlamışdı; bununla belə, qırmızıdərili adamlar onu dəhşətə salırdı, lakin bunun səbəbi heç də Kapın ölümündən qorxması deyil, başının dərisinin soyulmasından və sonra da özün işğəncə verilməsindən qorxması idi. Kap indi gəmi göyərtəsində deyil, evin damında idi, buna görə də, abordajdan¹ qorxusu yox idi. O, damda obaş-bubaşa elə saymaziana və cəsarətlə gəzişirdi ki, hətta Ləpirçinin özü də bunu gör-səydi, Kapı məzəmmət edərdi. Kap hindular kimi düşməndən gizlənmək əvəzinə, damın müxtəlif yerlərində görünür və yanğını su ilə elə soyuqqanlılıqla söndürürdü ki, sanki, dəniz vuruşması zamanı yelkənləri yiğirdi. Onun bu hərəkəti basqın edən hinduları daha da acıqlandırırdı, çünki onlar düşmənin özünü bu qədər arxayıń aparmasına çox nadir hallarda görmüşdülər. Odur ki, hindular hər tərəfdən elə dəhşətli səslerlə bağırıldılardı ki, sanki, bir sürü tazi tükükün dalınca qaçırdı. Elə zənn etmək olardı ki, Kapı sehrlə bir qüvvə qoruyur; güllələr onun başının üstündən viyilti ilə keçir, lakin ona heç bir şey olmurdu. Mərmi divarı dəldikdə qoca dənizçi əlindəki su, qabını

¹ Abordaj – əlbəyaxa vuruşmaq üçün gəmilərin bir-birinə yaxınlaşdırılma-sından ibarət olan qədim dəniz müharibəsi üsulu



yerə saldı və şlyapasını çıxarıb havada yellədərək ucadan üç dəfə “ura” deyə qışqirdı. Bu qəribə hərəkət, yəqin ki, Kapı ölümdən xilas etdi, çünki hindular həmin dəqiqədən etibarən ona daha güllə atmadılar və dama yanın oxlar yağıdirmadılar. Onlar elə bildilər ki, Duzlu Su dəli olmuşdur. Qırmızıdərililərdə qəribə bir alicənablıq var: onlar səfəh hesab etdikləri adama heç zaman əl qaldırmazlar.

Ləpirçi özünü tamamilə başqa cür aparırdı. Onun hər bir hərəkətində ehtiyatkarlıq və sayıqlıq hiss edilirdi. Bu məşhur bələdçi dəfələrlə ölüm ayağında olmuşdu. Bir dəfə hinduların əlinə keçmiş və işgəncə sütununa bağlanaraq olmazın əzablara qatlaşmış, lakin bircə dəfə də səsini çıxarmamışdı. Bu uzaq sərhəd rayonunda, adamların yaşadıqları və vuruşduqları yerlərdə Ləpirçinin misilsiz şücaeti haqqında deyilən sözlər dillər əzbəri olmuşdu. Lakin Ləpirçinin keçmişinə bələd olmayan, onun şöhrətindən xəbərsiz olan adamlar elə zənn edərdilər ki, Ləpirçi, guya, qorxaq olduğuna görə özünü qorumağa çalışır. Belə adamlar Ləpirçini başa düşməmiş olardılar. İndi o, Mabelin fikrini çəkir və öz-özünə deyir: “Əgər məni öldürsələr, Mabelin başına nə iş gələcəkdir”? Bu fikir Ləpirçinin adı sayıqlığını və ehtiyatkarlığını qat-qat artırırdı.

Blokhauzun mühasirəsinin başlandığı vaxtdan on dəqiqə keçmişdi, bu müddətdə Ləpirçi öz tüfəngini yalnız onunla birlikdə bir yerdən başqa yerə keçmək üçün qaldırmışdı. O yaxşı bilirdi ki, düşmən güllələri blokhauzun yoğun tırıldırda tikilmiş divarlarını deşə bilməz. Ləpirçi bunu da yaxşı bilirdi ki, hinduların topunun mərmisi daha yoxdur, çünki fransızların əlindən bu topun alınmasında iştirak edərkən görmüşdü ki, topun yalnız bircə mərmisi vardır; bu mərmimi isə hindular hələ bayaq atmışdır. Deməli, blokhauzu mühasirəyə salanların top atəşindən qorxmaq lazımlı deyildi, yalnız mazğalların deşiklərindən keçib gələn güllələr zərər vura bilərdi. İki dəfə belə də oldu, lakin hindular yaxından güllə atdıqda, onların güllələri mazğalın kənarına dəyib gücdən düşürdü; hindular uzaqdan atəş açdıqda, onların yüz gülləsindən yalnız biri mazğalın deşiyindən keçirdi. Birdən Ləpirçi blokhauzun lap yaxınlığında mokasinlərin şappiltisini, quru budaqların çırtılıtisini eşitdi və başa düşdü ki, düşmən binanı yandırmaq istəyir. Kap bayaqdan damda dayanmışdı, oradan daha təhlükə gözlənmirdi. Ləpirçi Kapı çağırıb dedi ki, düşmənin çırpı qoyduğu yerin üstündəki mazğalın yanında dayansın və suyu hazır saxlasın.

Ləpirçidən az təcrübəli olan başqa bir adam düşmənin təhlükəli planını dərhal alt-üst etməyə tələsər və hələ vaxtı gəlib çatmamış bütün vəsiti'lərdən istifadə edərdi, lakin bələdçi belə etmədi. O nəinki yanğını söndürmək (yanığın isə Ləpirçini o qədər də qorxutmurdu), həm də düşmənə yaxşıca iibrət dərsi vermək və bununla da, gecənin qalan hissəsini təhlükəsizlik şəraitində keçirmək fikrində idi. Ləpirçi bu fikrini həyata keçirmək üçün gözləməli idi ki, yanığının işığı şeyləri bir-birindən bir az seçməyə imkan versin. İrokezlərə heç kəs mane olmurdu. Onlar böyük bir qalaq çırpı gətirib blokhauzun qabağında qoydular və ona od vurub getdilər. Bələdçi Kapa icazə verdi ki, bir çəllək su gətirib mazğala yaxın yerdə qoysun və lazım gələn dəqiqədə onu işə salsın. Ləpirçinin fikrincə, həmin bu dəqiqə, alovun ətrafdakı kollara hələ işıq salmasından əvvəl başlanmamalı idi. Bu zaman itigözlü Ləpirçi kolluqda iki-üç irokezin qaraltısını gördü. Onlar insanın əzab çəkməsinə sakitcə tamaşa etməyə alışan adamlar kimi tonqalın qızışmasına kənardan laqeydcəsinə baxırdılar. Bundan sonra Ləpirçi dedi:

– Siz hazırlıınızmı, dostum Kap? Deşiklərdən içəri isti keçir, tirlər yaş olduqlarına görə tez od tutmaz, bununla belə, alov söndürül-məsə, çox tez hər yeri bürüyər. Su çəlləyi əlinizin altındadır mı? Yaxşı baxın: tonqal, doğrudandamı, lap mazğalın altında qalanmışdır? Yoxsa, biz suyu əbəs yerə sərf edərik!

Kap əmrə cavab verən dənizçisayağı:

– Hər şey hazırlıdır! – dedi.

– Mənim göstərişimi gözləyin. Bərk ayaqda səbirsiz olmayıñ, vuruşma zamanı ağılli hərəkət edin, yersiz cürət göstərməyin, əmri gözləyin.

Ləpirçi bu əmrləri verərkən, eyni zamanda, lazımı hazırlıq görürdü, çünki qət etmişdi ki, işə başlamaq vaxtı çatıbdır. O, soyuq-qanlılıqla "maralvurani" qaldırdı və nişan alıb atəş açdı. Ləpirçi tūfəngi aşağı salıb mazğaldan baxdı və öz-özünə yavaşça:

– Əclafların biri azaldı. Mən o avaranı görmüşəm, çox rəhmsiz əclafdır. Ancaq o, öz təbiətinin tələb etdiyi kimi hərəkət etmişdir, indi də layiqli cəzasına çatdı. Bu veyillərdən birini də cəhənnəmə gəndərsək, bu gecəliyə bəsimiz olar! Ola bilsin ki, səhər açıldıqda qızığın vuruşmalı olacaqıq.



Ləpirçi yenə tūfəngini doldurdu və çox keçmədi ki, o biri irokez də yerə sərildi. Elə bu kifayət etdi, blokhauzun dövrəsindəki kolluqda gizlənən hindular bayaqdan iki güllə atan adamın sərrast atıcı olmasına üçüncü sübut görmək istəmədilər. Onlar kolların dalanmaq üçün münasib yer olub-olmadığını bilmirdilər, buna görə də pusqudan çıxdılar və təhlükədən qurtarmaq üçün onların hərəsi bir tərəfə qaçıb getdi.

Ləpirçi:

- İndi suyunuzu boşaldın, mister Kap, – dedi. – Bu alçaqlara mən öz damğamı vurdum, bu gecə daha od yandırmazlar.
- Bir az kənara çəkil! – deyə Kap qışqırıldı və suyu elə bacarıqla tökdü ki, aşağıdakı tonqal çox tez söndü.

Bu hücum belə qurtardı, gecə sakit keçdi. Ləpirçi ilə Kap növbə ilə keşikdə dayandılar. Onların heç biri bircə dəfə də kirpik-kirpiyə vurmadi. Bir də ki onların heç yuxusu gəlmirdi, çünki hər ikisi uzun müddət ərzində keşik çəkməyə alışmış adamlar idi.

Mabel atasının yanından çəkilmirdi.

İYİRMİ BEŞİNCİ FƏSİL

Səhərə yaxın Ləpirçi ilə Kap adanı bir də nəzərdən keçirmək üçün yenidən dama çıxdılar. Blokhauzun damı eyvan kimi düzəldilmişdi və onun dövrəsinə atıcıların sıqınması üçün barı çəkilmişdi. Kifayət qədər qalın və davamlı olan bu hasarın dalından Ləpirçi ilə Kap bütün adanı və adalar arasındaki çay qollarının çoxunu görə bilərdilər.

Külək cənubdan əsirdi. Yaşıl rəngə çalan dalğalar aramla sahilə doğru cumurdu. Ləpirçi təlaş içində ətrafa göz gəzdirdiyi zaman birdən Kap gur səsi ilə bərkdən qışqırdı:

– Hey, yelkən!

Ləpirçi dönüb baxdıqda, Kapın qışqırmışına səbəb olan şeyi, doğrudan da, gördü. Cənub-qərb səmtindəki adalardan birinin sahil-i boyunca uzanan kolların arasında gəminin aşağı yelkənləri görünürdü. Külək o qədər güclü idi ki, yaşıl budaqların arasında nəzərə çarpan aq yelkənlər, sanki, cıdır atı kimi sürətlə uçur və göyün üzündə gəzişən buludlara oxşayırıdı. Ləpirçi çox məyus halda:

– Bu, Casperin gəmisi ola bilməz, – dedi. – Yox, yox! Bu oğlan fürsəti fövtə vermişdir. Bu gəmini fransızlar öz dostlarının, bu lənətə gəlmiş minqlərin köməyinə göndərmişlər.

– Bu dəfə siz yanılmısınız, dostum Ləpirçi, nə etmək olar, yanılımısınız! – deyə Kap etiraz etdi. – Oradakı suyun şirin və ya duzlu olmasına işim yoxdur, ancaq görünən yelkənlər “Qaçağan”ın qrotudur. Təsdiq edirəm ki, onun qrotu yaxşı durur, lakin qafeli çox tarım olur, buna görə də onu tanımaq çətin deyildir.

Kapın işlətdiyi terminləri əsla başa düşməyən Ləpirçi:

– Boynuma alıram ki, mən bunları görmürəm, – dedi.

– Doğrudandamı, görmürsünüz? Bu, məni təəccübəldəndirir. Mən elə bilirdim ki, sizin gözleriniz bir şey görür! Mənim üçün isə bu qrot və qafəldən daha aydın bir şey ola bilməz. Hörmətli dostum, deməliyəm ki, sizin yerinizdə olsaydım, gözlərimin zəifləməyə başladığından ehtiyat edərdim.

– Əgər bu gələn, doğrudan da, Casperdirə, onda bizim heç bir qorxumuz yoxdur. Biz bütün minqlər qəbiləsindən özümüzü, hər halda, səkkiz və ya doqquz saat ərzində müdafiə edə bilərik; əgər Şirin Su bizim geriye çəkilməyimizə kömək edərsə, onda ruhdan düşməyə heç bir səbəb yoxdur. Ancaq gərək Casper ehtiyatlı olsun və serjant kimi pusquda duranların pəncəsinə keçməsin.

– Elə bütün təhlükə də bundadır! Bir-birimizə siqnallar vermək haqqında şərtləşmək, lövbər salmaq barəsində dilbir olmaq lazımdı, belə halda xəstəxana da karımıza gələrdi, bu şərtlə ki, minqlər qanunlara hörmət edələr. Əgər bizim bu oğlan sahilin bir yerində dayansa, onda, əlbəttə, iş yaman olar – gəmi məhv olar! Bir məsələ də var, mister Ləpirçi: Casperi öz dostumuzu hesab etməliyik, yoxsa fransızların gizli müttəfiqi? Bilirəm, serjant Casperə məhz belə baxır və etiraf edirəm ki, burada xəyanət vardır!

– Tezliklə öyrənərik, tezliklə öyrənərik, dostum Kap! Bax, kutter qonşuluqdakı balaca adanı burulub keçdi, beş dəqiqədən sonra hər şey gün kimi aşkar olar. Ancaq pis olmazdı ki, Casperi bir işarə ilə xəbərdar edək. Yalnız bizim ona xəbərdarlıq etməməyimiz üzündən bu oğlanın tələyə düşməsi yaxşı olmaz.

Lakin onların hər ikisini bürüyən narahatlıq hissi siqnal verməyə mane oldu. Doğrudan da, belə şəraitdə xəbərdarlıq üçün hansı siqnalın verilməsini qət etmək asan iş deyildi, kutter isə adanın



külək görməyən tərəfindən çay qolunda suyu köpükləndirə-köpük-ləndirə elə tez gedirdi ki, fikirləşməyə vaxt qalmırıldı. Həm də gəminin göyərtəsində heç kəs görünmürdü. Sükançı daha sükanın yanında dayanmamışdı, halbuki gəmi nəinki sürətlə, həm də inamlı gedirdi.

Kap bu qeyri-adi mənzərəni görərkən təəccübən yerində donub qalmışdı və səsini də çıxartmırıldı. Lakin “Qaçağan” yaxınlaşdıqda, təcrübəli dənizçi baxıb başa düdü ki, gəminin sükanı şturtroslar¹ vasitəsilə hərəkətə gətirilir, ancaq bunları hərəkət etdirən görünmürdü. Kutterin yanları çox uca idi, buna görə də, bayaqdan anlaşılmayan məsələ indi aydın oldu, şübhə yox idi ki, gəminin şəxsi heyəti gəminin yanları arxasında düşmən güllələrindən gizlənmişdi. Aydın idi ki, “Qaçağan”ın içərisində onun ancaq çox az adamdan ibarət heyəti vardı.

Ləpirçi Kapın verdiyi bu izahatı dinlədikdən sonra başını qəmgin-qəmgin bulayaraq dedi:

– Deməli, İlən Osveqoya çatmamışdır, buna görə də, qarnizon-dan kömək gözləməyimiz əbəsdir. Ümidvaram ki, Lendi Casperi başqası ilə əvəz etmək fikrinə düşməmişdir, bu, axmaq fikir olardı. Casper Uestern təklikdə belə bir şəraitdə bir orduya dəyər... Dostum Kap, biz üçlükdə özümüzü müdafiə etməliyik. Siz dənizçi olduğunuz üçün kutterlə əlaqə saxlayacaqsınız. Casper göl şturmanı olduğu üçün suda nə lazımsa, edəcəkdir, mən isə heç bir minqin qabiliyyət və bacarığından əsla geri qalmayan öz qabiliyyət və bacarığım sayəsində... – axı bir də bunu deməyin nə mənası var! – bili-rəm nə etmək lazımdır! Mabeli xilas etmək üçün var qüvvəmizi toplayın özümüzü müdafiə etməliyik.

– Əlbəttə, əlbəttə! – deyə Kap cürətlə cavab verdi. Səhər açılan-dan bəri o, skalpının salamat qaldığına daha çox inanmağa başlamışdı. – Mən “Qaçağan”ın buraya gəlib çatmasını bir “əlamət”, Şirin Suyun namuslu olmasını isə ikinci “əlamət” hesab edirəm. Bu Casper heç də ağılsız oğlan deyildir; o, adadan uzaqda qalır və deyə-sən, qət etmişdir ki, əvvəlcə burada olan vəziyyətdən xəbər tutsun, sonra isə sahilə yan alsın.

– Görürəm, görürəm! – deyə Ləpirçi fərəhlə səsləndi. – Bax, bax, İlənin qayığı gəminin göyərtəsində görünür! Bu rəhbər gəmidə imiş və deməli, bizim vəziyyətimiz haqqında kimə lazımsa, yaxşıca

¹ *Şturtros* – şturvalın fırlatdığı barabandan sükana gələn zəncir və kanat

məlumat vermişdir. Delavar minqin tayı deyildir, delavar ya bütün həqiqəti danışar, ya da dilini möhkəm saxlayar.

Dənizçi inamsızlıqla:

— Axı bu qayıq, bəlkə, kutterin özünündür? — dedi. — Axı biz buraya üzüb gələndə Şirin Suyun gəmisində də qayıq var idi.

— Bu doğrudur, dostum Kap. Ancaq siz öz yelkənlərinizi və dörlərini, qrotlarını və qafellərinizi tanıldığınız kimi, mən də öz qayıqlarımı və meşə ləpirlərini yaxşı tanıyrıam! Əgər siz yelkənin təzə parusından tikildiyini bilirsinizsə, mən də qayığın təzə və ya köhnə ağac qabığından qayırılmış olduğunu bilərəm. Bu gördünüz qayıq ilanın qayığıdır. Vəfali dostdur! O, blokhauzun mühasirədə olduğunu görən kimi, dərhal Osveqoya getmişdir. İlan “Qaçağan”a rast gəlmış, bütün əhvalatı danışmış və onu buraya gətirmişdir. Ancaq yaxşı olardı ki, Casper Uestern özü gəmidə olaydı!

— Bəli, bəli, doğrudan da, yaxşı olardı: bilmirəm, Casper xain-dirmi, yoxsa namuslu adamdır, ancaq bunu etiraf edə bilərəm ki, bu oğlan tufan zamanı çox zirək tərpənir.

— Şəlalədən keçəndə də, — deyə Ləpirçi əlavə etdi və dirsəyi ilə yoldaşını yavaşça vurub ürəkdən güldü. — Bu oğlan öz əlləri ilə skalplarımızı soymalı olsa da, biz onun haqqında sözün düzünü deməliyik!

“Qaçağan” bu vaxt lap yaxınlaşmışdı. Kap cavab vermədi. Külək hələ də bərk əsirdi. Xırdaca ağaclar başlarını aşağı əymışdılər, sanki, hər necə olursa olsun, torpaqla öpüşmək istəyirdilər; kolların arasından keçib gedən küləyin uğultusu isə uzaqlarda gedən ikitəkərli cəng arabasının boğuq tappılıtları səslərinə oxşayırıdı!

İlin bu gec vaxtında öz budaqlarından qopub quş dəstələri kimi bir adadan başqasına uçan yarpaqlar havada dolanırdı. Ətrafa çökən dərin sükütu yalnız küləyin uğultulu və dalğaların gurultusu pozurdu. İrokezlər hələ də burada idilər. Onların qayıqları və əlli beşinci polkun xırda gəmiləri körpünü əvəz edən kiçik sahil çuxurunda bir yerə toplaşmışdı. Kutterin gözlənilmədən buraya gəlməsi irokezləri qəflətən yaxalamış olsa da, müharibə vaxtı onlar ehtiyatlı olmağa o qədər alışmışdılər ki, öz yuvasına çəkilən tülükkü kimi hiyləgərcəsinə bircə dəqiqədə gizlənə bilmisdilər.

Blokhauzda da sakitlik idi. Lakin kanalı gözdən qoymayan Ləpirçi ilə Kap ehtiyatla hərəkət edirdilər ki, onların özlərini görən



olmasın. “Qaçağan”ın göyərtəsində dirilik əlamətinin əsla nəzərə çarpmaması daha heyrətli idi. Görünür, heç kəs tərəfindən idarə olunmayan bu gəminin hərəkətinə baxarkən hindular istər-istəməz təlaş keçirir, qorxu çəkirdilər. Hətta onların ən cəsurları da müvəffəqiyətlə başladıqları əməliyyatın yaxşı neticə verə biləcəyinə şübhə etməyə başlamışdır. Göllərin hər iki sahilində ağlarla əlaqəyə girməyə alışmış Arouxedin özü gəminin adamsız gəlməsini pis əlamət hesab edir və həmin dəqiqələrdə hətta yenidən qitədə olmağı çox arzulayırırdı. Kutter isə əvvəlki sürətilə gəlirdi. O, çayın ortası ilə hərəkət edir və külək şiddətləndikcə gah yana əyilir, gah da düzəldirdi. Onun forştevninin altında su hələ də köpüklənirdi. Yelkənləri ilməklənmiş olsa da, gəmi çox sürətlə gəlirdi. İndi kutter blokhauzun lap qarşı tərəfində idi. Halbuki gəminin uzaqlarda, yaşıl ağacların və kolların arasında ağ bulud kimi göründüyü vaxtdan hələ heç on dəqiqə də keçməmişdi. Kap ilə Ləpirçi gəminin göyərtəsini daha yaxşı görmək üçün qabağa əyildikdə, Casper Şirin Su qısqıraqışqıra ayağa qalxdı. Bu, Kapla Ləpirçini çox sevindirdi. Kap təhlükəni unudaraq bariya sıçrayıb qalxdı və Casperə cavab verdi. Kapın xoşbəxtliyindən düşmən özünü çox ehtiyatla aparırdı və yerini bilməyə cəsarət etmədiyi üçün bircə güllə də atmadı.

Ləpirçi isə işin dramatik cəhətindən daha çox real cəhətinə əhəmiyyət verərək, dostunu görən kimi onu səslədi:

– Bizə kömək et, Casper, onda qələbə bizim olar! O kolların dalında gizlənənlərin canına vəlvələ sal! Onda onları kola sığınan quşlar kimi hürküdüb qaçırsan!

Bu zaman “Qaçağan” blokhauzun yanından keçdi və bir dəqi-qədən sonra istehkamın bir hissəsini görməyə qoymayan ağacların arxasında gözdən itdi.

Bir neçə qorxulu intzar dəqiqliəri keçdi. Lakin ağacların arasında yenidən yelkənlər göründü. Casper fordevindi döndərdi və adanın qarşısında başqa qalsa keçdi. Külək çox güclü idi. Buna görə də kutter külək vurmayan tərəfdən cərəyan istiqamətində gedərək balaca boğazdan çıxdıqdan sonra çox asanlıqla adanın külək döyen tərəfinə gələ bildi. Bütün bu manevr çox məharətlə və asanlıqla başa çatdırıldı. Gəmi iplərinin heç bri tərpənmədi, yelkənlər özləri səmtə yönəldi, bu yüngül gəminin hərəkətini yalnız sükan idarə edirdi. Görünür, Casperin məqsədi şərait ilə bələdləşməkdən ibarət idi.

Lakin “Qaçağan” bütün adanı dolanıb yenidən küləyə tərəf döndükdə və əvvəl yaxınlaşdıığı çay qoluna yenidən girdikdə sükan sola döndərildi, gəmi isə başqa qalsa keçdi. Qrot ilməklənmiş olsa da, elə bərk-bərk şaqqlıdayırdı ki, onun səsi yaylım top atəsinə oxşayırdı. Kap bunu görərkən qorxdu ki, birdən yelkənlərin tikişi sökülsün. Qoca dənizçi donquldanmağa başladı:

– Kral həzrətləri yelkən üçün yaxşı parusin buraxır, bunu etiraf etmək lazımdır! Bunu da təsdiq etməliyik ki, bizim qoçaq oğlan öz gəmisini işə mükəmməl bələd olan adam kimi, təcrübəli kapitan kimi idarə edir. Siz nə deyirsiniz deyin, Ləpirçi, mən əsla inanram ki, mister Şirin Su bu məharətə bu şirin su gölməçəsində yiye-lənmişdir!

– Buna heç şübhə ola bilməz; Casper gəmiçilik sənətini başqa yerdə yox, məhz burada öyrənmişdir. O, okeani heç vaxt görməmişdir, öz sənətinə burada, Ontarioda yiylənmişdir. Mən çox vaxt öz-özümə deyirdim ki, Casperdə şxunları¹ və şlyupları² idarə etmək bacarığı var, bunu mən bilirdim, buna görə də Casperə hörmət edirdim. Xəyanətə, yalana, hər cür çirkin və alçaq əməllərə gəldikdə, dostum Kap, Casper uestern də delavar döyüşçülərinin ən rəşadətliyi kimi belə əməllərdən tamamilə uzaqdır, delavarlar isə elə adamlardır ki, əgər siz, həqiqətən, namuslu adam görmək istəsəniz, delavarların qəbiləsinə gedin, belə adamı orada taparsınız!

Kap “Qaçağan”ın yelkənlərini əvvəlki qalsa keçirdiyini gördükdə sevinə-sevinə:

– Bax, o döndərir! – dedi. – İndi bu oğlanın nə fikirdə olduğunu başa düşərik! Əlbəttə, bu gəmi kontrdans rəqs edən qız kimi bu çay qollarında çox var-gəl etməyəcəkdir!

“Qaçağan”ın yelkənləri elə bir vəziyyətdə idi ki, həm Kap, həm də Ləpirçi bir dəqiqəliyə qorxdular ki, birdən Casper dreyfə keçməyi qət edər. İrokezlər, mağarasına ehtiyatsızlıqla yanaşmaqdə olan şikarı görən pələngdə olan qana hərislik sevinci ilə gəmiyə gizləndikləri yerdən baxırdılar. Lakin Casper başqa niyyətdə idi: o, adanı əhatə edən bütün çay qollarında suyun dərinliyini kifayət dərəcədə öyrəndikdən sonra yaxşı bilirdi ki, “Qaçağan” sahilə sağ-salamat yaxınlaşa bilər. Casper əsla qorxmadan gəmini kiçik buxtaya gətirdi,

¹ *Şxun* – bir neçə dorlu yelkənlə gəmi

² *Şlyup* – yelkənlə gəmi növü



buradakı hər iki kiçik gəmini yedəyə alıb öz dalınca kanala apardı. Qayıqların hamısı Dunqamın bu iki xırda gəmisinə bağlanmışdı, buna görə də, Casperin müvəffəqiyətlə nəticələnən bu hünəri hinduları adadan qaçıb getmək imkanından məhrum etdi; onlar yalnız suyu üzüb keçməklə özlərini xilas edə bilərdilər. Minqlər bunu dərhal başa düşdülər. Onların hamısı bir anda sıçrayıb ayağa qalxdı, dərhal havanı bağırıb və güllə səsləri bürüdü. Bu güllələrin heç biri qorxulu deyildi. Minqlər ehtiyatlı olmağı yaddan çıxarıb özlərini göstərdikdə, iki güllə səsi eşidildi. Əvvəlcə, blokhauzun damından bir güllə atıldı və irokezlərin biri yerə sərildi: güllə onun başını partlatmışdı, buna görə də, irokez dərhal öldü. İkinci gülləni "Qaçağan"dan delavar atdı; delavar öz dostu qədər sərrast nişançı olmadığına görə onun atdığı güllə o biri irokezi öldürmədi. Yalnız ömürlük şəkəst etdi. "Qaçağan"ın şəxsi heyətinin şadlıq səsləri ucaldı. Hindular isə yenə yox oldular, elə bil ki, yer yarıldı, yerin altına girdilər.

İkinci güllənin səsi eşidilərkən Ləpirçi dedi:

– Bu, İlən idi, özünü nişan verdi. Mən öz "maralvuranımın" səsiyi yaxşı tanıdım kimi, İlənin da silahının səsini yaxşı tanıyorum. O, düşmənə həmişə ölüm göndərməsə də, yaxşı tūfəngdir. Yaxşı, yaxşı! Çinqaçquq Casperlə suda, biz də, dostum Kap, səninlə burada, blokhauzda çalışarıq ki, bu avara minqlər ağıllı vuruşmanın dadını görsünlər.

Bu vaxt "Qaçağan" yaxınlaşındı. Gəmi adanın son nöqtəsinə çatdıqda, Casper ələ keçirdiyi qayıqları suyun axarına buraxdı, külək isə onları o biri adanın sahilinə tərəf yarım mil apardı. Sonra kutter başqa qalsa keçdi və yenidən suyun axarı ilə gedərək o biri kanala girdi. Kap ilə Ləpirçi başa düşdülər ki, "Qaçağan"ın göyərtəsində nə isə hazırlıq görülür. Kutter, hinduların böyük bir dəstəsinin gizləndiyi yerin qarşı tərəfindəki əsas buxtaya çatdıqda, birdən öz yeganə topunun – haubitsanın lüləsini göstərdi və kollara dolu kimi qəlpə səpələdi; Ləpirçi ilə Kap bunu görərkən çox sevindilər. Başlarına qurğuşun yağışı tökülen irokezlər hürkdülər, bildirçin dəstəsindən də cəld qalxdılar. "Maralvuranın" göndərdiyi sovgat yenə irokezlərdən birini yerə sərdi, Çinqaçququn yaraladığı o biri irokez isə axsaya-axsaya əkildi. Hindular dərhal gizləndilər. Görünür, hər iki tərəf yeni döyüşə hazırlaşındı. Lakin birdən Şeh göründü. Onun əlində ağ bayraq var idi və yanınca fransız zabiti ilə Müyr gəlirdi.

Danışqlar blokhauzun lap hasarının qabağında aparılırdı, buna görə də hələ gizlənməyə macal tapmayan irokezlərin hamısı “maral-vuranın” lap arpaciğina tuş dayanmışdı. Casper blokhauzun qarşısında lövbər saldı və topun ağızını danışq aparanların üstünə yönəltti. Ancaq gəmi öz topunu elə bir vəziyyətdə saxlamışdı ki, mühasirəyə salınanlar və onların kutterdəki dostları heç bir şeydən ehtiyat etmədən özlərini göstərə bilərdilər. Təkcə Çinqaçquk, ehtiyatlı olmaq zərurətindən daha çox vərdiş üzündən pusquda dayanmışdı.

Kwartirmeyster ucadan dedi:

— Siz qalib geldiniz, Ləpirçi, kapitan Sanqliye¹ isə gəlib ki, sizə barışq təklif etsin! Düşmən sizinlə qanuni surətdə vuruşmuş, öz kralının və vətəninin şərəfini qorumaq üçün əlindən gələni əsirgəməmişdir; indi isə bu igid düşmənin ləyaqətlə geri çəkilmək üçün hüququndan istifadə etməsinə siz gərək mane olmayıasınız. Siz özüñüz də sədaqətli təbəəsiniz və namusla hərəkət etmiş olanlara qarşı rəhmətsizlik etməzsiniz. Düşmən adadan çıxıb getməyi, əsirləri dəyişdirməyi və skalpları qaytarmağı vəd edir. Siz bundan artıq bir şey tələb edə bilməzsiniz, çünki var-yoxunuz elə bu olmuşdur; nə yük arabalarınız ələ keçirilib, nə də top-topxananız.

Kwartirmeyster bunları lap ucadan dedi, buna görə də onun hər bir sözü həm blokhauzda, həm də kutterdə eşidildi.

— Sən buna nə deyirsən, Casper? — deyə Ləpirçi səsləndi. — Sən təklifi eşitdinmi? Bu avaraları buraxaqmı, yoxsa, kəndlərdə qoyunlara damğa vurulduğu kimi biz də onlara damğa vuraq ki, gələn dəfə rastlaşanda onları tanımaq mümkün olsun?

— Mabel Dunqama nə olmuşdur? — deyə Casper soruşdu və onun qaşları çatıldı, üzündə isə hədələyici bir ifadə göründü. — Əgər onlar qızın başının bircə tüküne belə toxumuşlarsa, onda bütün irokezlər qəbiləsinin vay halına!

— Yox, yox, Mabel indi aşağıdadır! Sağ-salamatdır, özü də indi ölümü yaxınlaşan atasına əsl qadın kimi qulluq edir. Serjant yaralıdır, ancaq onun yarasına görə intiqam almağımız lazımdır, çünki o, bir döyüşü kimi qəzaya uğramışdır. Mabelə gəldikdə...

— O, buradadır! — deyə Mabel səsləndi; qız işin nə yerdə olduğunu xəbər tutduqda dama çıxmışdı. — Mabel buradadır! Daha qan tökməyin! Onsuz da çox qan tökülmüşdür. Əgər bu adamlar

¹ *Sanqliye (le sanglier)* – frans. “qaban”, “çöl donuzu” deməkdir.



adadan çıxıb getmək istəyirlərsə, Ləpirçi, əgər onlar dincliklə çıxıb getmək istəyirlərsə, Casper, onlara mane olmayıñ. Mənim yazıq atam bu dünyadan ayrılır. Qoyun o, sakitcə ölsün. Gedin, gedin. Fransızlar və hindular! Biz daha düşmən deyilik və sizin heç birinizə yamanlıq etmək istəmirik.

— Yaxşı, yaxşı, Maqni! — deyə Kap söhbətə qarışdı. — Sənin söz-lərin, ola bilsin ki, əsl mömin sözləridir və müqəddəs şeirlər kitabını xatırladır, lakin sağlam düşüncəli adam belə şəraitdə bu sözləri demə-məlidir. Düşmənin arasına çaxnaşma düşmüşdür, — Casper lövbər-dədir və şiddəti yayılım atəsi açmağa hazırlıdır. Ləpirçinin əli titrəmir, gözləri isə həmişəki kimi yenə sərrastdır... Biz onların hər birinin azad olması üçün əvəz tələb edə bilərik, mükafat pulu yıga bilərik və üstəlik şan-şöhrət qazana bilərik! Ancaq bizə yarım saat möhlət verin...

Ləpirçi:

— Hə, mən Mabelin tərefinə keçirəm, — dedi. — Bəsdir qan töküldü, biz də vəzifəmizin tələbini yerinə yetirmişik. Dostum Kap, sizin başa düşdüyüünüz mənada şan-şöhrətə gəldikdə, belə şöhrətin dalınca düşmək heç də dərin düşüncəli və təcrübəli adamlara deyil, gənc zabitlərə və yenicə əsgərliyə gələnlərə yaraşar. Məncə, ədalətlə iş görmeyin özü şərəfdir, hətta minqləri də əbəs yerə öldürmək ədalətlə iş deyildir. Hə, poruçık Müyr, indi görək sizin dostlarınız olan fransızlar və hindular bizə nə təklif edəcəklər.

Müyr diksinərək:

— Onlar mənim dostlarımdır mı? — deyə soruşdu. — Olmaya, siz kralın düşmənlərini mənim dostlarım hesab edəcəksiniz, Ləpirçi, ona görəmi ki, müharibə zamanı təsadüfən mən onların əlinə keçmişəm? Qədim və yeni dövrlərin ən məşhur döyüşçüləri də hərbi əşir olmuşlar. Bax, mister Kap təsdiq edə bilər ki, bu fəlakətdən uzaq olmaq üçün əlimizdən gələni etmişik.

— Bəli, bəli! — deyə Kap quruca cavab verdi. — Ancaq belə deməliyik: uzaq olmaq yox, qaçmaq üçün... Biz aşağıya, gəminin lap alt anbarına qaçıq və elə gizləndik ki, azuqəyə ehtiyacımız olmasayıd, indiyədək öz mağaramızda qalardıq. Kvartirmeyster, siz tülükü kimi hiyləgərcəsinə gizləndiniz, özü də bilmirəm bu mağaranı nə vaxt axtarış tapa bildiniz! Bu, mənim üçün, doğrudan da, möcüzə idi. Foku¹ vermək lazımlı gələn zaman tənbəl matros öz

¹ Fok – gəminin qabaq dorunun alt yelkəni

mağaranıza zirəkliklə çəkildiyiniz kimi gəminin bir küncündə qaçıb gizlənməz.

– Məgər siz də mənimlə birlikdə gizlənməmişdiniz? İnsanın həyatında elə dəqiqələr olur ki, dərrakə instinktə keçir...

– İnsanlar isə tülübü yuvasına girib gizlənirlər, – deyə Kap cavab verdi və qəhqəhə çəkib güldü. Ləpirçi həmişəki kimi yenə səssizcə güldü; hətta Casper hələ də Mabelin fikrini çəkdiyi halda, gülüm-səməyə bilmədi. – Deyirlər ki, əgər insan yuxarıya baxmağı bacarmırsa, onu şeytan özü də matros edə bilməz; demə, burada əsgər aşağıya baxmağı bacarmırsa, əsgər hesab edilmir.

Bu dilxoşluq dəqiqələri Müyrün xoşuna o qədər də gəlmədi, lakin dincliyin yaranmasına kömək edirdi. Kap tutarlı söz deməsindən razı qalmışdı və əsas məsələdə güzəştə getməyə də razı oldu. Hindular bir az höctələşdikdən sonra tərksiləh edildilər və blokhauzdan yüz yard aralı bir yerdə cəmləşdirildilər; indi onlara “Qaçağan”ın topunun mərmisi çata bilərdi. Ləpirçi blokhauzdan çıxdı və adanı düşməndən tamamilə təmizləmək üçün öz şərtlərini təklif etdi. Bu şərtlər razılığa gələn hər iki tərəf üçün kifayət qədər əlverişli idi. Hindulara əmr verildi ki, bütün silahlarını, hətta bıçaqlarını və tomahavklarını təhvıl versinlər. Fransız zabiti (adətən onu müsyö Sanqliye adlandırırlar, adətən o, özü də özünü belə adlandırırırdı) bu şərtə etiraz etdi və dedi ki, belə şərtin qəbul edilməsi hamidian çox onun, yəni fransız zabitinin şərəfinə toxunar, çünkü o, rəisdir. Lakin Ləpirçi hinduların törətdikləri qırğının dəfələrlə şahidi olmuşdu və məcburiyyət qarşısında verdikləri vədlərə əməl etmədiklərini bildirdi. Buna görə də təklif etdiyi şərtin üstündə möhkəm dayanmışdı. İkinci şərt daha mühüm idi; bu şərtə görə kapitan Sanqliye bütün əsirləri təhvıl verməli idi (əsirlər Kapla Müyrün gizləndiyi dərədə saxlanırırdı). Əsirlər gətirildikdə məlum oldu ki, onlardan dörd nəfəri əsla yaralı deyildir, basqın zamanı onlar yerə yatmışdır və bununla da, özlərini xilas etmişdilər. Bu, hindularla müharibədə işlədilən adı bir hiylə idi. Əsirlərdən ikisi yüngülçə yaralanmışdı və əsgəri xidmətdə qala bilərdi. Onlar özləri ilə silah gətirmişdilər. Ləpirçi öz qüvvələrinin xeyli artdığını gördükdə daha xatircəm oldu. O, düşmənin bütün silahlarını blokhauza yığıldıqdan sonra öz əsgərlərini blokhauzu işğal etməyə göndərdi və qapının ağızında keşikçi qoydu. Qalan əsgərlər həlak olmuşdular, çünkü tezliklə skalp soymağə susayan irokezlər yaralı əsgərlərin nəfəsini kəsmişdilər.



Casper barışq müqaviləsinin şərtləri ilə tanış olduqda və oradan getməsinin adada qalanlar üçün təhlükəli olmayıcağını yəqin etdiyidə, kutteri xırda gəmilərin dayandığı yerə tərəf sürdü. Bunları yedəyə alıb külək vurmayan tərəfdə çaya girdi; burada Casper bütün hinduların qayıqlara minməsini əmr etdiyidən sonra küləyin səmti ilə cəld gəmini sürdü və hinduları qayıqla bir mil gəlməyə məcbur etdi. Hindulara hər qayıq üçün yalnız bir avar verilmişdi; gənc dənizçi yaxşı bilirdi ki, küləyin səmti ilə getsə, onlar hələ axşam düşməmiş Kanada sahillərinə çatarlar. Kapitan Sanqliye, Arouxed və Şeh tək qaldılar. Sanqliye poruçık Müyrə birlikdə kağızları imzalamalı idi. Sanqliyenin gözündə Müyr öz zabit rütbəsinə görə bütün səlahiyyətlərə malik olan bir adam idi. Arouxed isə öz şəxsi mülahizələrinə görə dostları ilə, yəni irokezlərlə yol getmək istəmirdi. Onunla birlikdə Şehə və kapitan Sanqliyeyə bir qayıq verildi.

İYİRMİ ALTINCI FƏSİL

Ləpirçi blokhauzdan çıxarkən Müyrə rast gəldi. Müyr təklikdə danışmaq üçün onu kənara apardı. Kvartirmeyster Ləpirçi ilə şitcəsinə mülayim danışındı, lakin, görünür, onun kələyi var idi.

Kvartirmeyster nə qədər hiyləgər idisə, Ləpirçi də bir o qədər sadəlövh idi, kvartirmeyster nə qədər ikiyüzlü idisə, Ləpirçi də bir o qədər səmimi idı, Ləpirçi həmişə düzüne hərəket edir, ürək sözünü açıq deyirdi, kvartirmeyster isə həmişə dolanbac yollarla hərəket edir və əsl niyyətini gizlədirdi. Müyr söhbətə başladı:

– Əziz dostum, bu yaxınlarda göstərdiyin xidmətlərin sayəsində indi sən bizim üçün minqat artıq əzizsən. Sonuncu əməliyyatda öz şöhrətinı daha da artırımsın. Doğrudur, sənə zabitlik rütbəsi verməzlər, bir də ki, sən özün də belə rütbəyə sahib olmağa çalışırsan; ancaq sən ləpirçi kimi, məsləhətçi kimi, sədaqətli təbəə və misilsiz atıcı kimi hər yerdə məşhursan. Bilmirəm, Amerikada baş komandanın özünün bu qədər böyük şöhrəti varmı? İndi gərək sən ömrünün sonunu xatircəm, dinc şəraitdə keçirəsən. Əziz dostum, evlən, bu işi təxirə salma, öz xoşbəxtliyinin qeydində qal, çünkü şöhrət dalınca qaçmaq sənə daha lazımdır. Mabel Dunqamı al,

qoy o sənin arvadın olsun, onda təzə bəy kimi hörmət sahibi olub gözəl ad çıxararsan.

Ləpirçi:

– Sizdən belə bir məsləhəti eşitmək mənə qəribə gelir, kvartirmeyster, – dedi. – Eşitdiyimə görə siz mənim rəqibimsiniz.

– Doğrudur, mən sənin rəqibin idim, özü də lap qorxulu rəqibin idim! Beşinin dalınca düşmüşəm və hər birindən istədiyimə nail olmuşam... Lendinin hesabına görə dörd olubdur, ancaq bu, tamamilə cəfəng fikirdir. Həqiqət Lendinin arifmetikasını həmişə yarib özünə yol açacaqdır. Hə, Ləpirçi, mən sənin rəqibin olmuşam, ancaq indi bu keçmiş ola, Mabeli almaq fikrinə müvəffəq olmağını ürəkdən, səmi-miyətlə arzu edirəm. Əger serjantın yarası sağalarsa, əmin ola bilərsən ki, mən hökmən ona sənin barəndə bir neçə yaxşı söz deyərəm.

– Kvartirmeyster, mənə rəgbət göstərdiyinizə görə sizə təşəkkür edirəm, ancaq mənim tərəfimdən minnətçi düşməyinizə ehtiyacım yoxdur. Serjant Dunqam mənim köhnə dostumdur. Müharibə zamanı başlanan əməliyyatın müvəffəqiyyətlə qurtaracağını güman etmək mümkün olduğu kimi, mən də bu işimin baş tutacağına əminəm. Mabel və onun atası mənim istəyimə razı olmuşlar, buna görə də bütün əlli beşinci polk bu işi poza bilməz. Ah, Mabelin yaziq atasının çoxdan bu qədər arzusunu çəkdiyini görə biləcəyinə ümid azdır.

– Lakin serjant ölərkən arzusuna çatdığını yeqin edib təsəlli tapacaqdır. Özü öldükdən sonra sevdiyi adamların xoşbəxt olacağına əmin olanlar, yalnız belələri, bu dünyadan təsəlli hissi ilə ayrıla bilərlər. Bütün Müyr xanımlar can verərkən bax belə təsəlli tapmışlar.

– Bu da təəccübü deyildir ki, kvartirmeyster, sizin bütün arvalarınız özlərinə yalnız bununla təsəlli vermişlər.

– Sss! Bəsdir, əzizim! Mən bilmirdim ki, sən bu qədər hazırlı cavabsan. Axi bir də köhnə dostlar zarafatdan inciməzlər. Doğrudur, mən Mabelə evlənə bilmərəm, ancaq ona hörmət bəsləməyi, hər dəfə yeri gələndə onu və səni tərifləməyi özümə borc biləcəyəm. Ancaq Ləpirçi, belə bir qızı yiylənmək səadətindən məhrum olan adam, heç olmasa, bir şeydən təsəlli tapmalıdır. Doğru deyilmə? – deyə Müyr yalraqcasına fikrini tamamladı.

– Əlbəttə, əlbəttə, kvartirmeyster! – deyə sadəlövh bələdçi cavab verdi. – Mabeli itirməyin nə qədər dözülməz olduğunu mən özümüzdən biliyəm. Bəlkə də, siz istəməzsiz ki, Mabel mənim arvadım



olsun, bəlkə də bu, sizi məyus edər, lakin serjantın ölümü, yəqin ki, bizim evlənməyimizi təxirə salmağa vadar edəcəkdir, buna görə də, sizin tədriclə təsəlli tapmağınız üçün kifayət qədər vaxtınız olacaqdır.

— Mən bu müsibətə qatlaşaram... Hə, lap ürəyimin ipliyi üzülsə də, qatlaşaram! Ancaq sən də mənə kömək edə bilərdin. Özün başa düşürsən ki, bu ekspedisiya çox qəribə bir səfərdir. Zabit rütbəsinə səlahiyyət verən diplomum olduğu halda, mən indi adicə bir könüllüyəm, halbuki diplomsuz zabit indi komandır olmuşdur. Bir çox səbəblərə görə mən buna razı oldum, halbuki vətənin şərəfi uğrunda və kral həzrətlərinin hüquqları uğrunda vuruşmağa gedənlərin komandiri olmaq arzusu məndə çox coşmuşdu...

Bələdçi onun sözünü kəsərək:

— Kvartirmeyster, — dedi, — siz düşmənin əlinə elə tez keçdiniz ki, bu sandan vicdan əzabı çəkməyə bilərsiniz. Bəsdir, gəlin bu barədə danışmayaq!

— Mən də bu fikirdəyəm, Ləpirçi! Bu barədə gərək heç birimiz danışmayaq. Serjant Dunqam axı sıradan çıxmışdır...

— Nə dediniz? — deyə bələdçi soruşdu.

— Deyirəm serjant daha komandanlıq edə bilməz və belə bir müzəffər dəstəyə başçılıq etmək fikrimcə kaprala yaraşmaz. Mən poruçık rütbəsi daşımağa diplomum olduğu üçün mənə komandanlıq səlahiyyəti verilməsini tələb etmək istəyirəm. Əsgərlər buna mane olmağa cürət etməzlər. Sən isə, əziz dost, əlbəttə, mənim əleyhdarım yox, müttəfiqim olacaqsan, çünki indi sən bu qədər şöhrət qazanmışsan, indi Mabel səninkidir və vicdanın da deyir ki, sən öz borcunu yerinə yetirmisən, bu isə, etiraf etmək lazımdır ki, hər şeydən əzizdir.

— Mənim fikrimcə, poruçık, əlli beşinci polkun əsgərlərinə komandanlıq etməyə sizin tam ixtiyarınız vardır. Yəqin ki, buradakılardan heç kəs buna etiraz etməz, hərçənd ki, siz hərbi əsir olmusunuz, ancaq elə adamlar da vardır ki, azadlığa çıxardıqları keçmiş əsirin amırılıyınə könülsüz tabe olurlar. Bununla belə, mən güman edirəm ki, buradakıların heç biri sizin öz arzularınıza çatmağınızıza müqavimət göstərməz.

— Bu, çox yaxşı olardı, Ləpirçi! Mən fransız gəmilərinin zəbt edilməsi haqqında, blokhauzun müdafiəsi haqqında və ümumiyyətlə,

başqa əməliyyatlar haqqında əmr verərkən, səni və sənin xidmətlərini unutmayacağam, bunu sən özün də görəcəksən.

– Mənimlə və mənim xidmətlərimlə işiniz olmasın, kvartirmeyster! Ləndi meşədə mənim nəyə və qalada nəyə qadir olduğumu bilir, general isə məni daha yaxşı tanır. Mənim fikrimi çəkməyin; yaxşılığı budur, öz başınıza gələnlərdən danışın və hələlik Mabelin komandır olan atasının əməyini itirməyin.

Müyr belə bir göstərişdən çox razı qaldığını söylədi və təsdiq etdi ki, hamını layiqincə qiymətləndirəcəkdir. Bu zaman onlar ocaq başında oturan bir dəstə adama yanaşdırılar. Kvartirmeyster bir zabit kimi malik olduğu səlahiyyətlərini Osveqodan gələndən bəri burada birinci dəfə nümayiş etdirməyə başladı. O, kapralı kənarə çağırıb aydın və qətiyyətlə dedi ki, öz rütbəsindən irəli gələn hüquqlarını həyata keçirmək niyyətindədir. O, kaprala tapşırı ki, bu barədə bütün əsgərlərə xəbər versin. Rəisliyin bu yol ilə dəyişilməsi narazılığa səbəb olmadı. Hamı poruçikin komandır adını daşımaq hüququ olduğunu bilirdi, buna görə də heç kəs onun sərəncamları əleyhinə çıxməq fikrində deyildi.

Bu vaxt kapitan Sanqliye hər cür çətinliyə soyuqqanlıqla baxan bir adam kimi qayğısızlıqla, veteran kimi laqeydcəsinə, əsl fransız kimi səliqə və bacarıqla və dəvəquşu kimi qarinqululuqla səhər yeməyilə məşğul idi. O, otuz il müstəmləkələrdə yaşamışdı, buraya isə Fransadan öz dəstəsilə gəlmışdı. Dəstədə onun vəzifəsi əlli beşinci polkda Müyrün daşındığı vəzifəyə yaxın idi. Bədəncə möhkəm və qüvvətli olması sayəsində, öz qəddarlığına görə, hinduları zirəkkiliklə idarə etməyi bacarması və hədsiz igidiliyi sayəsində Sanqliye özünü çoxdan baş komandanə yaxşıca tanıtmışdı. Buna görə də baş komandan Fransanın müttəfiqi olan hinduların döyüşlərinə rəhbərlik etməyi Sanqliyeyə tapşırılmışdı, bu təyinatın nəticəsində Sanqliye kapitan rütbəsi almışdı və bu vəzifəyə təyin edildikdən az sonra öz müttəfiqlərinin bir çox vərdişlərinə və hətta onların əqidələrinə yiye-lənmişdi. İrokezlər qarətə gedəndə Sanqliye onların dəstələrinə çox vaxt başçılıq etmişdi. O, öz əhəmiyyətinə və nəticələrinə görə hinduların adı siyasetini çox-çox ötüb keçən hərbi əməliyyat planları hazırlayırdı, sonra isə özünün töرətdiyi fəlakətləri ört-basdır etməyə çalışırırdı. Sanqliye öz tabeliyində olan adamların bir çox qəddarlığında iştirak etdiyinə görə Amerika əyalətlərində qatil və cani kimi



tanınındı. O, özünü, adətən, Sanqliye, yəni qaban adlandırdı, sərhədlərdə isə ona Daş Ürək adı qoymuşdular. Onun adı dünyadan bu yerində uşaqların və qadınların canına dəhşətli qorxu salırdı.

Ləpirçi ilə Sanqliyenin görüşü iki sərkərdənin görüşünü xatırladırdı. Onlar tonqalın kənarında oturdular və bir dəqiqəliyə dinib-danişmadılar, yalnız bir-birini diqqətlə nəzərdən keçirdilər. Təklikdə onların hər biri zəhmlı düşmənin yanında olduğunu hiss edirdi. Onların hər biri başa düşürdü ki, öz düşməninə əsgərin layiq olduğu etimadı göstərməlidir. Onların hər ikisi öz xarakterləri və maraqları arasındaki hədsiz fərqi dərk edirdi. Ləpirçi, başı çox bələlər çəkmiş bir adam olduğu üçün Sanqliyeyə igidliyinə görə hörmət edirdi və onun haqqında yayılan rüsvayçı şayılərə inanmırıldı. Lakin Ləpirçi onun xudpəsəndiliyini və qəddarlığını bəyənmirdi. Digər tərəfdən bələdçi Sanqliye üçün anlaşılmaz bir varlıq idi: fransız bu adamın təbiətini əsla başa düşə bilmirdi. Ləpirçinin qərəzsizliyi, ədalətli olması, onun səmimiliyi Sanqliyeyə qəribə gəlirdi.

İki qəhrəman bir-birini dinməz-söyləməz təpədən-dırnağa süzürdü. Kapitan Sanqliye əlini şapkasına uzadıb Ləpirçini salamladı. Sərhəd həyatının qaba şəraiti bu fransızın əvvəlki nəzakətliliyini hələ tamamilə məhv etməmişdi, fransızların anadangəlmə xasiyyəti hesab edilən ədəbin ifadəsini onun üzündən hələ tamamilə silməmişdi. O, dostcasına gülümşəyərək:

– Müsyö Ləpirçi, – dedi və fransız sözlərini ingilis sözlərinə qarışdırı-qarışdırı danışmağa başladı: – *une militaire*¹ yəni müharibə şərəfi, *le courage et la loyaute*². Siz irokezcə danışa bilirsinizmi?

Ləpirçi:

– Bəli, – dedi. – Mən bu əclafların dilini başa düşürəm və zərurət vaxtı bu dildə danışa bilərəm, lakin nə bu dil, nə də bu qəbilə mənim xoşuma gəlmir. Mister Daş Ürək, minqə rast gəlmək, məncə, dələduza rast gəlmək deməkdir. Mən sizi, döyüşlərdə olsa da, çox görmüşəm; etiraf etmək lazımdır ki, sizi həmişə qabaq sıralarda görmüşəm. Bizim güllələrə, yəqin bələdsiniz, doğrudurmu?

– Bələdəm, ancaq şəxsən sizin güllələrə yox, müsyö Ləpirçi! Sizin və nəcib əlinizin atdığı güllə hökmən ölümlə nəticələnir. Siz adaların birində mənim ən yaxşı döyüşcümü öldürmüüsünüz.

¹ *Une Militaire* – əsgəri, hərbi (fr.)

² *Le courage et la loyaute* – mərdlik və sədaqət (fr.).

– Çox güman ki, belədir, ancaq onların hamısı ən iyəncə əclaflardır. Sizi təhqir etmək fikrində deyiləm, mister Daş Ürək, ancaq açıq demək lazımdır ki, siz murdar adamların arasında yaşayırsınız.

Fransız, mülayim danişmağı qət edərək:

– Düzdür, ser, – dedi və ingiliscə çətinliklə başa düşdüyünə görə, elə xəyal etdi ki, Ləpirçi onu tərifləyir. – Siz çox səxavətlisiniz, lakin *un brave*¹ həmişə *comme ça...*². Oraya baxın! Bu, nə olan işdir? Bu *jeune homme*³ başına nə iş gətirirlər?

Ləpirçi Sanqliyenin göstərdiyi tərəfə dönüb baxdıqda gördü ki, iki əsgər Casperin çıyıllarından kobudcasına yapışib onun qollarını burmaq istəyirlər.

Bələdçi:

– Bu nədir? – deyə qışqırkı və özünü cəld əsgərlərə yetirib onları kənara itələdi. – Şirin Su ilə belə rəftar etməyə kimin vicdanı yol verər? Kim buna mənim gözüm görə-görə cürət edər?

– Bu mənim əmrimlə edilir, Ləpirçi, – deyə kvartirmeyster cavab verdi. – Bu sərəncam üçün məsuliyyəti öz üzərimə götürürəm. Kral həzrətləri zabitinin qanunu əmri ilə hesablaşmaya bilməzsiniz!

– Əgər Casperin belə bir rəftara layiq olduğunu kral söyləsəydi, mən lap kralın özü ilə də hesablaşmazdım! Skalplarımızın salamat qalması üçün biz məgər Casperə minnətdar deyilik? Qalib gəlməyimizə məgər Casper kömək etməmişdir. Yox, poruçık, əgər siz səlahiyyətinizi yalnız bu şəkildə həyata keçirirsizsə, onda sizə səlahiyyət verilməsinə mən birinci etiraz edərəm!

– Bu, özü itaətsizlikdir, – deyə Müyr cavab verdi. – Lakin Ləpirçinin bir çox günahlarından keçmək olar. Doğrudan da, Casper özünü elə göstəirdi ki, guya bizim xilas olmayışıma kömək edir, lakin biz keçmiş unutmamalıq. Biz Osveqodan yola düşərkən mayor Dunkanın özü məgər Casperi serjant Dunqama tanıtmamışdı? Məgər biz öz gözümüzlə görüb yəqin etməmişdik ki, bizə xəyanət edilmişdir və xain yalnız Uestern ola bilər? Ah, Ləpirçi, əgər siz adamların zahirinə aldan-sanız, heç vaxt böyük dövlət xadimi və ya böyük sərkərdə ola bilməzsiniz! Güman edirəm ki, riyakarlıq hətta paxılıqdən daha geniş yayılmış bir qüsurdur. Bu, insan təbiətini fəlakətə salan bir bədbəxtlikdir!

¹ *Un brave* – igid (fr.)

² *Comme ça* – belədir (fr.)

³ *Jeune homme* – cavan oğlan (fr.)



Kapitan Sanqliye yalnız ciyinlərini çekir və gah kvartirmeysterə, gah da Casperə baxırdı.

– Sizin nə paxillığınız, nə riyakarlığınız, nə də hətta insan təbiətiniz mənim vecimə deyildir! – deyə Ləpirçi cavab verdi. – Casper Şirin Su mənim dostumdur! O, igid oğlandır, namuslu, sədaqətli gəncdir! Nə qədər ki mən buradayam, əlli beşinci polkdakı adamların heç biri Casperə əl qaldırmağa cürət edə bilməz! Siz nə mənə əmr edə bilərsiniz, nə də Casperə, sizin gücünüz yalnız əsgərlərə çata bilər!

Fransız:

– *Bon*¹, – deyə səsləndi.

– Ləpirçi, deməli, siz ağıllı olmaq istəmirsiniz, eləmi? Ola bilməz ki, siz şübhələrimizi və dəlillərimizi yaddan çıxarmış olasınız! Buyurun, bu da Casperin cəzasını ağırlaşdırın yeni bir sübut! Bu cindin görürsünüz mü? Düşmənin basqınından bir saat əvvəl Mabel onu burada, ağacın budağından tapmışdır. Zəhmət çəkin deyin: bu, “Qaçağan”ın bayrağının bir parçası deyilmi? Bundan daha inandırıcı sübut ola bilməz.

– *Ma foi, c'est un peu fort ceci*², – deyə Sanqliye donquldandi.

– Mən bu adamın ürəyinə yaxşı bələd olduğum halda, sizin bayraqlarınızın və siqnallarınızın mənə nə dəxli var? – deyə kəşfiyyatçı etiraz etdi. – Casperin qəlbində namus coşur, belə adam isə tək-tək tapılar. Heç kəs onu hər hansı bir minqə tay qoymağa cəsarət etməz! Yox-yox, əl çəkin ondan, yoxsa baxarıq kim üstün gələr: əlli beşinci polkdakı öz əsgərlərinizlə birlikdə sizmi, ya ilan, “maralvuran” və öz matrosları ilə birlikdə Casper! Poruçık Müyr, siz Şirin Suyun ləyaqətini nə qədər alçaldırsınızsa, öz gücünüzə də bir o qədər həddindən artıq güvənirsiniz!

– *Tres bien*³, – deyə, Sanqliye yenə donquldandi.

– Yaxşı, indi ki, belə oldu, onda mən daha aydın danışaram. Bax, bu kapitan Sanqliye və igid tuskarora Arouxed mənə bildirmişdilər ki, bu bədbəxt oğlan xaindir! Ləpirçi, ümidvaram ki, bundan sonra mənim əmrimə etiraz etməzsən, düzdürmü?

Fransız:

¹ Bon – yaxşı (fr.)

² Ma foi, c'est un peu fort ceci – vallah bu lap ağıdır (fr.)

³ Tres bien – çox yaxşı (fr.)

– *Sce 'lerat*¹! – deyə piçıldadı.
– Kapitan Sanqliye igid əsgərdir, – deyə Casper dilləndi.
– O, namuslu matrosa böhtan atmaz... Daş Ürək, siz deyin, xain buradadır mı?

Müyr:

– Bəli, bəli, – dedi, – indi ki, ay bədbəxt, sən belə istəyirsən, qoy kapitan açıq danışın! Baxarıq, cəzadan yaxanızı qurtara biləcəksinizmi!.. Kapitan, deyin, xaini bizim aramızda görürsünüz mü?

– Əlbəttə, cənab, əlbəttə, görürəm!

Arouxed gur səslə:

– Lap ağ yalan deyir, – dedi və əli ilə Müyrü döşündən itələdi.
– Hanı mənim döyüşçülərim, hanı mənim ingilis skalplarım? Lap ağ yalan deyir!

Müyr elə güman etdi ki, Arouxed onu qəsdən vurdub; buna görə də kvartirmeyster geriyə çəkilib tüfengini götürdü. Lakin tuskarora ondan zirək çıxdı. O, Müyrə qəzəblə bir nəzər salaraq, qurşağında gizlətdiyi xəncərini cəld çıxardı və kvartirmeysteri göz açıb-yum-mağşa qoymayaraq, xəncəri dəstəyinədək onun sinəsinə sancdı.

Sanqliye kvartirmeysterin yixılarkən üzündə təəccüb əlaməti olduğunu gördükdə, bir çımdık burunotu götürdü və sakitcə dedi:

– *Voila L'affaire finie! Mais ce n'est qu'un scelerat du moins*².

Kvartirmeysterin öldürülməsi elə bir gözlənilməz hadisə oldu ki, Arouxed vəhşicəsinə bağırıb kolluğa tullandıqda ağların heç biri onun dalınca qaçmadı. Təkcə Çinqaçquk özünü itirmədi, tuskarora hələ kol-ların arasında gizlənməyə macal tapmamış delavar kolluğa cumdu...

Bayaqdan fransızca danişan Casper Əlestern Sanqliyenin söz-lərinə və əl-qolunu oynatmasına təəccüb edərək ona ingiliscə dedi:

– Siz deyin, müsyö, mən xainəmmi?

– Xain bax, odur! – deyə fransız quruca cavab verdi. – O, bizim casusumuzdur, bizim agentimizdir. İnsafla deyə bilərəm ki, o, çox yaman əclaf idi! Bax, o!

Sanqliye kvartirmeysterin meyiti üzərinə əyilərək onun ciblərini axtardı və bir cibindən çıxardığı pul kissəsini hamının gözü qabağında çevirib silkələdi. Kisənin içindən düşən bir neçə iklilik luidor³ əsgərlərin

¹ *Sce 'lerat* – canı (fr.)

² *Voila L'affaire finie! Mais ce n'est qu'un scelerat du moins* – İş bitdi!
Caninin biri azaldı (fr.)

³ *Luidor* – qədim fransız qızıl pulu



ayağına tərəf diyirlənib getdi, əsgərlər isə, əlbəttə, fürsətdən istifadə edərək bu pulları götürdülər. Sanqliye nifrat hissili pul kisəsini ataraq təmkinlə öz yerinə qayıtdı və iştaha ilə supunu yeməyə davam etdi.

İYİRMİ YEDDİNCİ FƏSİL

Əsgərlər Müyrün meyitini qaldırıb kənara apardılar və üstünə şinel saldılar. Bu zaman Çinqaçquk kolların arasından çıxb səssizcə tonqalın kənarında oturdu. Sanqliye ilə Ləpirçi Çinqaçqukun kəmərində qanlı skalpı gördülər, lakin onların heç biri Çinqaçquku sorğu-sual etmədi, çünki onlar başa düşdülər ki, Çinqaçquk Arouxedi öldürmiş və skalpını da soyub öz kəmərindən asmışdır. Fransız öz supunu sakitcə yeməkdə idi. Ləpirçi Müyrün xəyanəti haqqında daha ətraflı məlumat almağa çalışaraq, Sanqliyeyə suallar verməyə başladı. Sanqliye öldürilmiş agentin əməllərini gizlətməyi daha lazım bilməyərək Ləpirçinin suallarına həvəslə cavab verdi.

Məlum oldu ki, əlli beşinci polkun sərhədə gəlib çatmasından az sonra Müyr düşmənə kömək etmək istədiyini ona bildirmişdir, bu iş üçün başqalarından daha yararlı olduğuna Lendi ilə dostluğunu sübut gətirmişdir, çünki o, Lendi ilə dostluğundan istifadə edərək fransızlara daha dürüst məlumat verə bilərdi. Müyrün təklifi qəbul edilmiş, yəni onu fransızlar casusluğa qəbul etmişlər; bundan sonra kapitan Sanqliye Osveqo yaxınlığında Müyrlə bir neçə dəfə görüşmüş və hətta bir gecə onunla qalada qalmışdır. Arouxed Müyrün verdiyi məlumatı fransızlara çatdırmaq üçün vasitəçilik etmişdir, mayor Dunkana göndərilən imzasız məktub isə Müyr tərəfindən düzəldilmiş, Frontenaka göndərilmiş, burada onun üzü köçürülmüş və nəhayət, məktubu tuskaroranın özü əlbəəl mayora vermişdir. "Qaçağan" da Arouxedi məhz bu tapşırığı yerinə yetirib qayıtlığı vaxt tutmuşdu. Beləliklə, Casperi qurban vermək qət edilibmiş, onun öldürülməsi isə Müyrün xəyanətini ört-basdır etməli imiş. Müyr əlahiddə mükafat müqabilində ekspedisiyanı Min Adaya müşayiət etməyi öhdəsinə götürmiş və vəd etmişdi ki, hückum üçün daha münasib olan vaxt gəlib çatdıraqda siqnal verəcəkdir. Bu adanın harada yerləşdiyini də düşmənə Müyr xəbər veribmiş.

Qadın düşkünü olan Müyr təsadüfən rast gəldiyi hər hansı bir qadın kimi Mabel ilə də evlənə bilərdi, lakin o, Mabelin gözəlliyinə, guya, valeh olduğunu yalandan söyləyirmiş və bununla da, istəyirmiş ki, ekspedisiyada iştirak etmək üçün mayordan icazə almağa bəhanəsi olsun. Kvartirmeysterin Mabel ilə olan macərası Sanqliyenin xüsusilə güldürdü. Sanqliye bütün əhvalatı naqıl edərkən, kvartirmeysterin bu hiyləsinə acı-acı istehza edirdi.

Sanqliye sözünü qurtardıqdan sonra birdən əlini Ləpirçiye uza-daraq dedi:

— Alın, sıxın mənim əlim! Siz ki namuslu adamsınız, bunun isə qiyməti yoxdur! Biz hər cür dərmandan istifadə etdiyimiz kimi, casuslardan da istifadə edirik, çünki onlar müharibədə lazım olur. Ancaq mən casuslara nifrət edirəm. Bu, mənim əlim, siz də əl verin!

— Sizin əlinizi ürəkdən sıxaram, kapitan, — deyə Ləpirçi cavab verdi, — siz qanuni, sadə və igid düşmənsiniz. Lakin kvartirmeysterin meyitinə heç zaman ingilis torpağı nəsib olmayacaqdır. Qoy onun meyiti onun bədnamlığının şahidi olan yerdə qalsın, qoy onun xəyanəti ona başdaşı olsun. Kapitan Daş Ürək, mən güman edə bilərəm ki, casuslarla bu cür əlaqə saxlamaq əsgərin vəzifəsinə daxil ola bilər, ancaq sizə düzünü deyirəm: belə bir çirkin iş mənim əlimdən gəlməzdi, buna görə də sevinirəm ki, bu işə görə mən yox, siz vicdan əzabı çəkəcəksiniz. Bu kafir görün nə qədər vicdansız imiş! Adam da öz vətəninə, öz dostlarına qarşı, sağına-soluna xəyanət edərmi? Casper, bir dəqiqəliyə bura gəl, sənə bir-iki kəlmə sözüm var, bala.

Bələdçi Casperi kənara apardı və onun əlini bərk-bərk sıxaraq boğazı qəhərlənə-qəhərlənə dedi:

— Sən mənə bələdsən, Şirin Su, mən də səni tanışıram. Bildiyimiz bütün hadisələr sənin haqqında olan rəyimi zərrə qədər dəyişdirməmişdi. Sənin haqqında onların uydurduqlarına heç vaxt inanmamışam, ancaq işin çox ciddi olduğunu da bilirdim. Həmişə bilirdim ki, sən xəyanət yoluna qədəm qoymazsan, sənin təbiətin belə deyildir, ancaq boynuma alıram ki, kvartirmeysterdən də şübhələnmirdim.

— Özü də bu adamın kral həzrətlərindən fəxri fərmanı var idi!

— Bunun əhəmiyyəti yoxdur, Casper! Kvartirmeyster əsgəri and içmişdi, ancaq öz borcunu yerinə yetirməmişdir.



– Bəs onun Mabeli sevməsinə nə deyirsən! Əslində kvartirmeysterin Mabelə əsla meyli yox idi.

– Bununla da kvartirmeyster çox çırkin iş görmüşdür. Mərhumun damarlarında minq qanı axırdı! Yalnız nacinslər qadını aldada bilərlər! Bax, mənə də belə bir məxluq etibar edilmişdir... Serjant ölüm yatağında öz qızını mənə ərə vermişdir, gözümün işığı olan Mabel isə buna razi olmuşdur. İndi başa düşürəm ki, iki həyatın qayğısına qalmalıyam, iki varlığın fikrini çəkməliyəm, iki qəlbi sevindirməliyəm. Ah, Casper!.. Bəzən mənə elə gəlir ki, bu sevimli uşağa mən kifayət qədər layiq deyiləm!

Casper bu yeni xəbəri eşidərkən boğazı qurudu. O, həyəcanını böğməğa nə qədər cəhd etdişə də, sifəti meyit sifəti kimi sapsarı oldu. Bununla belə, özünü cəmləşdirib qətiyyətlə cavab verdi:

– Belə demə, Ləpirçi! Sən lap kralicanın özünə də yaraşarsan.

– Bunu sən belə düşünürsən. Doğrudan da, mən sərrast gülə ilə maralı da, minqi də öldürə bilərəm, gözlərim meşədə ləpəri və ulduzların vəziyyətini yanılmadan müəyyən edə bilər. Əlbəttə, Mabel mənimlə yaşayarkən nə quş eti, nə balıq, nə də göyərçin etindən korluq çəkəcəkdir. Bir az keçdikdən sonra biz bir-birimizə lazıminca bələd olarıq, onda Mabel məni özünə tay-bərabər olan, maraqlı söhbətlərilə əyləndirməyi bacaran bir adam hesab edə biləcəkdirmi?

– Ləpirçi! Ən ərköyün böyükmiş qadın sənə lazıminca bələd olduqdan sonra sənin qədrini bilər və səninlə yaşamağı özü üçün xoşbəxtlik hesab edər! Sənin bundan qorxmağın yersizdir... Gəl bu baradə daha danışmayaq! – deyə Casper əlavə etdi və dostunun əlini möhkəm sıxb tonqala tərəf yönəldi. – Bəsdir!.. Sən Mabelə layıqsən, Mabel də sənə layıqdir. Sən Mabeli sevirsən, Mabel də səni sevir. Qızın atası özü ona səni ər seçmişdir, – kim sənin bu hüququnu əlindən ala bilər!.. Kvartirmeysterə gəldikdə, onun Mabeli yalandan sevməsi, krala xəyanət etməkdən də pisdir.

Bu vaxt Ləpirçi ilə Casper tonqala o qədər yaxınlaşdırıldı ki, söhbəti dəyişdirməli oldular. Elə bu vaxt Kap da gəlib çıxdı. O, can verməkdə olan yeznəsini yenicə tərk etmişdi və baş vermiş hadisədən onun xəbəri yox idi. O, əvvəlki kimi daha qürurlu deyildi. Kap qəməgin və dalğın halda gəlirdi. O, söhbət edənlərə yaxınlaşaraq dedi:

– Ölümə hansı gözlə baxırsan bax, ölüm yamanca şeydir! Bizim bu serjant Dunqamı götürün... O, çox yaxşı əsgərdir, adam gərək düz

danişsin! Dunqam indiki dəqiqədə öz ipini sallayır və ondan elə yapışır ki, sanki, klyuzdan¹ keçməməlidir. Axi niyə? Çünkü qızını sevir. Mənə qalsı, dostumun uzaq səfərə çıxmağı olduğunu görəndə, həmişə onun tezliklə yola düşməsini və səfərinin uğurlu olmasını arzulayıram.

Ləpirçi məzəmmətlə:

– Serjantın ölümünü yaxınlaşdırmaq üçün onu öldürməli deyilik ki! – dedi. – Hətta qocalar da canlarının qədrini bilirlər, onlar da yaşamağı çox sevirlər. Ömür qısalıqla qıyməti artır.

Öz bədbəxt qohumunun ölümünü yaxınlaşdırmaq fikri Kapın heç ağılna da gəlmirdi. Ancaq o istəyirdi ki, serjant ölüm yatağında həyəcan keçirməsin və iztirab çəkməsin. Qoca dənizçi sözlərinin düzgün başa düşülməməsindən incidi. O dedi:

– Ləpirçi, dərdindən başını itirən adamı məzəmmətləmək siz yaşda və sizin kimi ağıllı olan şəxsə yaraşmaz. Serjant Dunqam mənim dostumdur. Mən ona hörmət edirəm, xatirini istəyirəm və biliram ki, ömrünü yaxşı keçirmişdir. Cənnətdə yaxşıca yer seçib lövbər salmağı hər hansı bir adama arzu etmək heç də böyük günah deyildir! Biz hamımız oləcəyik, bizim hətta ən yaxşımız da bunu inkar etməz... Bəs hanı kvartirmeyster? O gərək yazıq serjantla vidalaşmağa getsin, çünkü serjant bu dünyani bizdən bir az əvvəl tərk edir.

Bələdçi Müyrün ölümünün təfsilatını və onun necə xain çıxdığını Kapa nağıl etdi. Kap bu sözləri eşidərkən təəccübən ağızı açıla qalmışdı. Ləpirçi sözünü qurtardıqdan sonra Kap nəfəsini dərmək istəyirmiş kimi, iki-üç dəfə bərkdən öskürdü. Nəhayət, o dilləndi:

– Şirin su ilə vəhşilər arasında sizin keçirdiyiniz ömür fanıdır və başdan-ayağa əziyyətdir, Ləpirçi! Mən buradan nə qədər tez getsəm, özümə də hörmətim bir o qədər artar. Deyirsiz, Müyr xain imiş və vətənini satmağa hazırlımış. Özü də kime, kimə – əclaf fransıza!

– Bu xain hər şeyi: vətəni də, vicdanını da, özünü də, Mabeli də, bütün skalplarımızı da satmağa hazır idi, həm də bütün bu şeyləri kimə satdığını heç fikirləşmirdi də. Daş Ürəyin həmvətənləri xainə muzd verirlərmiş.

– Onlara bələdəm! Qalib gələ bilməyəndə və ya başlarını götürüb qaçmağa müvəffəq olmayıanda hər şeyi satın almağa çalışırlar.

Cənab Sanqliye istehza ilə şlyapasını qaldırıb baş əydi. Sonra Kap Ləpirçiye müraciət etdi:

¹ Klyuz – gəminin yan tərəfində olan deşikdir, lövbər ipini bu deşikdən sallayırlar.



— Axi mən buraya Müyrün dalınca gəlmişdim, zənn edirdim ki, serjant ömrünün son dəqiqələrində öz müavininə bir neçə söz demək istəyir. Ancaq, sən demə, poruçikin qulluğu, doğrudan da, böyübülmüş.

— Qoy serjant müavin sarıdan narahat olmasın. Mənə elə gəlir ki, taqətdən düşmüş kiçik dəstəyə kapral da komandirlilik edə bilər. Qalan işlərin öhdəsindən mən özüm gələrəm. Ancaq əvvəlcə biz gərək meyitləri dəfn edək, düşmən torpağında tikilmiş daxmaları və qalaçanı tamamilə yandıraq ki, bunlar düşmənin əlinə keçməsin. Bir halda ki, bu yer indi hamiya məlumdur, buraya qayıtmağın mənası yoxdur.

— Bunlar öz yerində, əziz dostum, ancaq indi gərək mənim yaziq yeznəmin fikrini çəkək. O, əsgər olsa da, təsəlli sözləri eşitmədən bu dünyadan ayrılmamasına yol vermək olmaz.

— Düzdür, düzdür! — deyə bələdçi cavab verdi və blokhauza tərəf yönəldi. — Mən bir çoxlarının necə can verdiklərini görmüşəm: bəziləri əbədi dünyaya qaba və nadan bir şəxsiyyət kimi çəkilib gedir, bəziləri sevinə-sevinə can verir, elə bil ki, öz üzərlərindən ağır bir yükü atırlar. Mənə elə gəlir ki, belə dəqiqələrdə bütün əmələrimiz gözümüzün qabağına gəlir.

— Bəli, siz haqlısınız, Ləpirç! Bir dəfə ölüm ayağında olanda mən də belə dəqiqələri görmüşəm. Bilirsizmi, ömür kitabımı necə tez-tez vərəqləyirdim? Ömrümdə heç vaxt böyük günahım olmamışdır, heç kəsin var-yoxunu talan etməmişəm, xəyanət etməmişəm, heç kəsin daxmasını yandırmamışam, ancaq qaçaq mal daşımak və başqa bu kimi xırda işləri özümə irad tuta bilərəm. Axi siz buna nə deyə bilərsiniz? Mən dənizciyəm... Yəqin ki, sizin də peşəniz ləkəsiz deyildir!

— Kəşfiyyatçıların və bələdçilərin çoxu ən iyəncə firıldaqçılardır, özləri də kvartirmeyster kimi iki tərəfə qulluq edirlər, ancaq belə işlərdə mənim əlim olmamışdır. Ömrümdə üç dəfə tamah məni yoldan çıxarmaq istəmişdir. Bir dəfə mən öz ərazimdə iyirmi altı qəşəng qunduz dərisi tapmışdım. Bu dərilər fransız ovçusunun idi, ancaq bu adamın bizim meşələrdə ova çıxmaga haqqı yox idi. Bilirdim ki, dəriləri götürüb aparsam, qanun mənim tərəfimdə olacaqdır. Boy-numa alıram ki, dərilər çox xoşuma gəlmişdi! Lakin, bəlkə də, bütün ümidiyi bu dərilərə bağlayan zavallının necə məyus olacağını təsəvvürümə gətirdikdə dərilərə əl vurmadım. Məhz buna görə də ovçular mənə axmaq dedilər, ancaq həmin gecəni çox yaxşı yatdım, deməli,

düzungün hərəkət etmişdim... Bir dəfə də məşədə bahalı bir tūfəng gördüm; bu, ələ düşən şey deyildi, mənim belə bir tūfəngim olsaydı, çox tez irəli gedərdim. O vaxt hələ cavan idim. Bu tūfəngə yamanca gözüm düşmüşdü! Ancaq nəfsimi saxladım, sonralar həmin tūfəngle güllə atan düşmən üzərində mən öz karabinimlə qələbə çaldım... Üçüncü dəfə məşədə gəzərkən altı nəfər yatmış minqin üstünə çıxdım... Onlar tūfənglərini ve tomahavklarını bir kənara qoymuşdular, buna görə də mən lap arxayınca bu silahları götürüb apara bilərdim. Ancaq namuslu adam gərək nə yatanlara, nə də silahsız olanlara basqın etsin. Mən bir az tərəddüd etdikdən sonra gizlənib minqlərin oyanmasını gözlədim. Onlar qalxbı silahlarını götürdükdən sonra yola düşdükdə mən ağacların, kolların dalında gizlənə-gizlənə onlara güllə atmağa başladım. Nəticədə bu altı əclafdan yalnız bir nəfəri kəndə qayıda bildi. Ancaq o da qızından yaralanmışdı. Uzaqdan mənim dalımcı gələn Böyük İlan bu meytleri görərkən, əlbəttə, fürsəti fövtə verməyi onların skalplarını soymuşdu. Görürsünüzmü, – deyə, Ləpirçi blokhauza yaxınlaşarkən əlavə etdi, – adam ədalətlə iş görüb öz şərəfini də ləkələməz, xidmət borcunu da sədəqətlə yerinə yetirə bilər.

Kap bu öyünd-nəsihəti o qədər də yaxşı başa düşmədiyinə görə, Ləpirçiye cavab olaraq donquldanıb nə isə dedi.

Onlar qapının ağızında ayaq saxlayıb bir dəqiqə gözlədilər, sanki, demək istədikləri sözləri fikirləşib hazırlayırdılar. Nəhayət, onlar içəri girdilər.

İYİRMİ SƏKKİZİNCİ FƏSİL

Ləpirçi can verməkdə olan serjantın otağına kədərli halda və heyifsilənə-heyifsilənə girdi. Kapda isə belə hissələr yox idi. Kobud, inad, tez özündən çıxan və həm də çox vasvası olan bu qoca dənizçiye hətta ölümün özü də, bütün başqa adamlardan fərqli olaraq, ağır təsir bağışlamırdı. Kap, başına gələn hadisələrə və öz yeznəsinin ürəkdən sevdiyinə baxmayaraq, can verən yeznəsinin otağına laqeyd halda girdi və dərhal son hadisələrdən, Müyrün və Arouxedin ölümündən danışmağa başladı. Sonra o dedi:



– Qardaşım Dunqam, onların hər ikisi, hətta göz yumub-açmağa macal tapmamış öz lövbərlərini əldən verdilər. Sən də özünə təsəlli verə bilərsən ki, hələ səndən az əvvəl başqaları böyük səyahət üçün yola düşdülər; özü də bunlar sənin o qədər də istəmədiyin adamlar id. Sənin yerində olsaydım, bu əhvalat mənə çox təsəlli verərdi. Dostum Ləpirçi, anam mənə həmişə deyərdi ki, can verən adamın ürəyini yuxaltmaq mənasızdır, əksinə, ağıllı tədbirlər görüb, bu adama ürək-dirək vermək lazımdır. Rəhmətlik anamı yaziq serjant da mənim qədər istəyirsə, onda bu yeniliklər gərək serjanta təsəlli versin.

Şeh ərinin ölümündən xəbər tutduqda ayağa qalxıb blokhauzdan səssizcə çıxdı. Bu vaxt Dunqamın üzündə heç bir şey hiss edilmədi, çünki onu həyata bağlayan tellər o qədər incəlmışdı ki, o, Aroxuedi yadından çıxarmışdı və Müyrün də fikrini əsla çəkmirdi. Serjant çətinliklə danişa-danişa Casperi soruşdu. Çox keçmədi ki, bu gənc serjantın yanına gəldi. Serjant ona nəvazışlı baxdı. Bu gənc matrosu nahaq yerə təhqir etdiyinə nə qədər peşman olduğunu indi serjantın gözlərindən sezmək olardı. Bu zaman blokhauzdə Ləpirçidən, Kapdan, Mabeldən, Casperdən və ömrünün axır dəqiqliklərini keçirən serjantdan başqa heç kəs yox idi. Hami serjantın başına toplaşmışdı və onun axır nəfəsini gözləyirdi. Mabel atasının yanında oturmuşdu, gah onun soyuq tərli əlini qaldırıb öz alına qoyur, gah da atasının quruyan dodaqlarını su ilə isladırdı.

Ləpirçi ölümlə o qədər tez-tez rastlaşmışdı ki, can verən adamı görərkən qəlbində o qədər də dərin ehtiram hiss etmirdi, ancaq qızığın vuruşma dəqiqlərində ölməklə sakit ev şəraitində ölmək arasında nə qədər böyük fərq olduğunu da başa düşürdü. O dedi:

– Bu dünyadan sən bizdən qabaq gedirsən, serjant. Bax, Aroxued də öz son yoluna getdi, ancaq onun yolu namuslu hinduların yolu deyildir. Sən onunla üz-üzə gəlməyəcəksən, çünki onun cığırı ədalətli adamların cığırı deyildir. Bunu bizə ağıl öyrədir, ağıl poruçık Müyrün də aqibətini bizə göstərir. Sən həyata öz borcunu vermisən, indi uzaq səfərə çıxmışan, buna görə də gərək sənin nigarançılığın da olmasın, qıçların da cəld olsun.

– Dostum, mənə elə gəlir... borcumu yerinə yetirmək üçün əlim-dən geləni əsirgəməmişəm.

– Düzdür, düzdür! – deyə Kap söhbətə qoşuldu. – Ancaq yaxşı olardı ki, sən açıq yerdə dreyfə keçəydin və sahildəki işlərdən xəbər

tutmaq üçün qabağa qayıq göndərəydim. İndi nə etmək olar: olan olub, keçən keçib. Heç birimiz şübhə etmirik ki, sən işimizin xeyrinə çalışırdın!

– Düz deyirsən, mən işimizin xeyrinə çalışırdım.

– Ata! Əziz ata!

Kap yenə dilləndi:

– Bu firtına Maqnini qəflətən yaxalamışdır, qız öz atasının dayazlıqlardan keçməsinə birtəhər kömək etmək istəyir, lakin əlindən bir şey gəlmir. Ancaq biz serjantı bu yerdən sağ-salamat keçirməliyik. İndi serjant farvater¹, kanalın ən salamat yerinə üzüb gəlmişdir, ancaq qorxuram, qız onu dreyfə keçməyə məcbur etsin.

– Mabel, mənim övladım! – deyə serjant nəfəsi tutula-tutula piçildədi. – Mabel, səni qoyub gedirəm, balam... hanı sənin əlin?

– Al, əziz ata, bax, əllərimin ikisini də sənə uzadıram.

Serjant:

– Ləpirçi, – dedi və əlini yatağına sürtərkən səhvən Casperin əlindən tutdu, – mənim qızımı qəbul elə, ona ata ol, sən onun arzusunu ürəyində qoyma! Sizə xeyir-dua verirəm, hər ikinizin xoşbəxtliyini arzu edirəm!

Belə bir gərgin dəqiqlidə heç kəs serjantın səhvini deməyə cürət etmədi; bir-iki dəqiqlidən sonra Casperin və Mabelin əllərin-dən tutduğu vəziyyətdə serjantın canı çıxdı. Nəhayət, Kap serjantın öldüyünü xəbər verdi. Bu dəqiqliyədək Mabel əlinin kimin əli ilə bir-ləşdirildiyini ağlına belə gətirməmiş və görməmişdi. Yalnız bu zaman qız başını yuxarı qaldırıldıqda Casperin ona zillənən gözlərini gördü və Casperin əlinin istiliyini hiss etdi. Lakin bu anlarda onun qəlbini-nə başqa bir hiss hakim idi, buna görə də qız baş verən hadisənin mahiyyətini o qədər də dərindən dərk etməyərək kənara çəkildi. Ləpirçi Casperin qolundan tutub onunla birlikdə blokhauzdan çıxdı.

Hər iki dost dərin sükut içində tonqalon kənarından və taladan keçib adanın qarşı sahilində dayandı.

Ləpirçi birinci olaraq sözə başladı:

– Hər şey bitdi, Casper, hər şey bitdi! Ah, yaziq serjant Dun-qam öz səfərini qurtardı!.. Özü də kimin əli ilə? Minqin əli onu yarı yolda qoydu. Heç kəs başına nə geləcəyini heç vaxt qabaqcadan

¹ *Farvater* – dənizin, çayın və ya gölün elə bir yeridir ki, burada hər cür şəraitdə ən çox oturumlu gəminin keçməsi üçün su kifayət qədər dərin olur.



bilməz, sabah... o birisi gün, bəlkə, mənim də aqibətim belə olacaqdır.

– Bəs Mabel? Bəs Mabel necə olacaq, Ləpirçi?

– Sən serjantın can verərkən dediyi sözləri eşitdinmi? O öz balasını mənə tapşırırdı, Casper, bu tapşırıq isə mənim üçün müqəd-dəsdir.

– Ləpirçi, o, elə bir tapşırıqdır ki, hər kəs onu səndən alıb öz üzərinə götürməyə çox şad olardı, – deyə Casper cavab verdi və təəssüflə gülümsədi.

– Mən çox vaxt öz-özümə deyirdim ki, bu tapşırıq layiq olmayan adama verilmişdir. Mən şöhrət düşkünü deyiləm, Casper. Şöhrət düşkünü deyiləm, gərək ki, belədir! Ancaq Mabel Dunqam mənim nöqsanlarımı, bütün nadanlığımı bağışlasa, gərək mən də razı olam,ancaq bunu da başa düşürəm ki, özüm heç bir şeyəm.

– Ləpirçi! Sənin döşündə dostunun bağışladığı son dərəcə qiyamətli almazı görənlər səni məzəmmət etməzdilər, bunun kimi də sən Mabel Dunqamla evlənsən, heç kəs səni məzəmmət etməz.

– Deməli, sən zənn edirsən ki, Mabeli məzəmmət edərlər, eləmi? Açıq deyirəm ki, mən də bu barədə çox fikirləşmişəm və çox nigaran qalmışam. Axi mənə heç kəs sənin gözünlə və serjantın qızının gözü ilə baxmir (Casper Şirin Su bədəninin ağrıdığını bildən hiss edirmiş kimi diksindi. Sonra bələdçi sözünə davam etdi). İnsanlar paxıldırlar, onların pis gözləri vardır, xüsusən qarnizonlarda yaşayın adamlar belə olurlar. İnsan təbiəti belədir!.. Bilirsənmi, Casper, bəzən mən belə fikirləşirəm: nə oları ki, Mabel səni sevəydi. Bəli, bəli, bəzən mən bunu arzu edirəm, bəzən də istəyirəm ki, sən də Mabeli sevəsən, cüntki mən həmişə zənn edirdim ki, Mabel mənim-lə deyil, məhz səninlə daha xoşbəxt olardı...

Casper səbirsizliklə və nəfəsi tutula-tutula dostunun sözünü kəsərək:

– Bəsdir, Ləpirçi, – dedi, – bu barədə danışma. Sən Mabelin əri olacaqsan. Başqasının heç adını da çəkmə, başqasını hətta fikrinə də gətirmə! Mən isə... mən Kapin məsləhətinə əməl edərəm, okeana gedib duzlu su ilə tanış olaram və bəlkə də, adam olaram.

– Sən, Casper Üestern! Sən gölləri, meşəleri və sərhədləri qoyub getmək istəyirsənmi? Sən bunları şəhərlərə, kəndlərə və suyun dadındakı cüzi fərqəmi dəyişmək istəyirsən? Əgər duz sənə

çox lazımdırsa, bizdə şoranlıqlar azdır mı? Hər bir adam başqalarının qane olduqlarına qane olmamalıdır mı? Mən sənə bel bağlayırdım, Casper! Mən sənə ümid edir və deyirdim ki, mən Mabellə bir daxmada yaşamağa başlayanda sən də bir müddət sonra özün üçün rəfiqə seçərsən və bizimlə qonşuluqda yaşamağa başlayarsan. Qarnizondan əlli mil qərbədə çox gözəl bir yer vardır, mən də orada məskən salmaq fikrindəyəm. O yerdən on mil uzaqda olan körpünün yaxınlığında sən öz kutterini saxlaya bilərsən və boş vaxtlarında bu gəmiyə minib istədiyin yerlərə gedərsən. Sənin öz arvadınla bu yerlərdən birində, mənim isə Mabellə birlikdə o birində məskən salacağımızı xəyalıma gətirərkən çox sevinirdim. Biz bir-birimizin yaxınlığında yaşaya bilərdik. Mən ova gedəndə gəzə-gəzə sənin mənzilinə gəlib çıxardım və heç də yorulmazdım; əgər bu dünyada xoşbəxt olmaq mümkünündürsə, biz də dördlükdə xoşbəxt güzəran sürərdik!

Casper Ləpirçinin qolundan tutdu və gülümsəməyə çalışaraq dedi:

– Dostum, unudursan ki, mənim heç kəsə məhəbbətim yoxdur, özü də inanmiram ki, səni və Mabeli sevdiyim qədər başqa birisini sevə biləm.

– Sənə təşəkkür edirəm, bala, ürəkdən təşəkkür edirəm! Deyir-sən, Mabeli sevirsən, ancaq sənin ona olan məhəbbətin yalnız dostluq məhəbbətidir, mən isə Mabeli başqa cür sevirəm. Bilirsənmi, gecəyarısı təbiətin bərk yatdığı kimi, əvvəllər isə özümün də bərk yatdığını kimi indi yata bilmirəm, bütün gecə Mabel Dunqam gözü-mün qabağından getmir. Cavan marallar ətrafında atılıb-düşür, oynasıır, bunlardan birini vurmaq üçün tüfəngimi qaldırırdıqda, marallar dönüb baxır və onda mənə elə gəlir ki, onlar gülümsəyirlər, gülür-lər və sanki „mənə demək istəyirlər: “Əgər cürətin çatırsa, mənə gül-lə at!” Sonra Mabelin quş nəğmələrinə qarışan məlahətli səsini eşidirəm... Bax, hələ keçən gecə yuxuda görmüşdüm ki, guya, Niaqara şəlaləsindən keçməliyəm; Mabeli qucağıma almışdım və ondan bir an belə ayrılmama istəmirdim. Sonra bu yuxuda çox məyus dəqi-qələr keçirdim: elə bil, şeytan məni tilsimə salmışdı, dərk edə bilmədiyim bədbəxtlik üzündən, guya, Mabel əlimdən çıxırdı, gah Mabel mənə öz münasibətini dəyişir, gah da kim isə onu mənim əlimdən alıb aparmaq isteyirdi...



– Eh, Ləpirçi, əgər sən bunu yuxuda görərkən bu qədər məyus olursansa, bəs buna ayıqlıqda düçər olan adamın hali necə olmalıdır! Belə bir qızı ayıqlıqda itirdiyini bilən və ondan ümidi tamamilə kəsən adamın vəziyyəti necə olmalıdır?!

Qəflətən sinan qabın içindəki su necə tökülürsə, bu sözlər də Casperin sinəsindən eləcə qopub gəldi. Casper bu sözləri qeyri-ixtiyari, demək olar ki, şüursuz surətdə söyləsə də, ancaq bu sözlərlə öz həqiqi hissini ifadə etmişdi, buna görə də onun dediyi sözlərin son dərəcə səmimi olmasına şübhə etmək olmazdı. Ləpirçi qəflətən fəlakətlə üz-üzə gələn bir adam kimi diksindi və bir dəqiqə ərzində gözlərini dostunun üzündən çəkə bilmədi. O nə qədər sadəlövh olsa da, nəhayət, həqiqəti başa düşdü. Əvvəllər güman etmədiyi işin nəhayət, yolunu tapan beynin nə qədər sürətlə işləməyə başladığını deməyə ehtiyac varmı? Belə halda, qəflətən, gözlənilmədən aşkar olan həqiqətə sübut olaraq yeni-yeni mülahizelerin bir-birini nə qədər sürətlə təqib etdiyini və olub-keçmiş hadisələrin hafızədə necə canlandığını söyləməyə ehtiyac varmı? Ləpirçi təbiətən o qədər sadəlövh, açıqürəkli və o qədər alicənab idi, dostlarının xoşbəxtliyini istədiyi qədər dostları da onun xoşbəxtliyini istədiklərinə o qədər inanırdı ki, Casperin Mabeli sevdiyini bu ağır dəqiqliyədək heç vaxt ağlına belə gətirməmişdi. Lakin dostunun həyəcanı o qədər qüvvətli və təbii idi ki, onun Mabeli sevdiyinə daha heç bir şübhə yeri qoymurdu. Bu zaman Ləpirçi Casperin gənc olmasına da, onun zahiri gözəlliyini də və başqa sıfətlərini də yadına salıb özlüyündə qət etdi ki, bu sıfətlərə görə Mabel Casperi daha çox bayənə bilər. Bələdçiyyə xas olan nəcib doğruluq və səmimilik onun başqa hissələrinə üstün gəldi. Ləpirçi Casperin qolundan tutub kötüyə tərəf apardı və onu, demək olar ki, güclə oturtdı. Sonra bələdçi özü də onun yanında oturdu.

Casper öz hissinin coşub aşkar olduğu dəqiqədə xəcalət də çəkmişdi, həyəcan da keçirmişdi. O, çox şad olardı ki, bu sözləri deməmiş olaydı, lakin Casper o qədər düz ürkəli idi ki, öz dostu ilə o qədər səmimi danışındı ki, Ləpircidən sərr saxlamaq, ya da Ləpirçinin yəqin tələb etmək istədiyi izahatı verməkdən boyun qaçırməq heç onun ağlına da gəlməzdi. Ləpirçi elə bir ciddiyətlə danışmağa başladı ki, Casper hətta diksindi, o dedi:

– Casper, bu, məni təəccübənləndirdi! Heç fikrimə də gəlmirdi ki, sən Mabelə məhz belə hissələr bəsləyirsən. Əgər mənim şöhrətpə-

rəstliyim, mənim yaramaz xəyallarım məni bu qədər çox aldatma-
mişsa, onda sənə acıçıram, bala, ürkəkdən acıçıram! Bəli, öz qəlbini
Mabelə verən, indi isə Mabelin öz qəlbini ona verəcəyinə ümid etmə-
yən adamın halına acımaq lazımdır, bunu mən başa düşürəm. Dela-
var demişkən, aramızda bulud-zad olmasın deyə, bu məsələni kökün-
dən götür-qoy etməliyik, Şirin Su.

— Daha nə götür-qoy etməliyik, Ləpirçi! Mən Mabel Dunqamı
sevirdəm, Mabel Dunqam isə məni sevmir. Mabel səni seçmişdir,
o, səni üstün tutur, buna görə də mənim ancaq bir çarəm qalır ki,
o da duzlu suya gedib sizin hər ikinizi yaddan çıxarmaqdır.

— Mənimi yaddan çıxarmaq istəyirsən, Casper! Axi nəyə görə?
Mənim günahım nədir? Nədən bilirsən ki, Mabel məni səndən yax-
şı hesab edir? Bunu sən niyə deyirsən, dostum?

— Məgər Mabel sənə ərə getmir? Doğrudandamı, Mabel sevmə-
diyi adama ərə getmək istəyər!

— Serjant bu barədə Mabedən çox təkidlə xahiş etdi, Mabel isə
sözəbaxan və üzüyola övlad olduğu üçün, can verməkdə olan atası-
nın arzusuna, bəlkə də, zidd çıxa bilməmişdir. Sən Mabeli sevdiyini,
ona belə hissələr bəslədiyini heç onun özünə demisənmi?

— Heç vaxt, Ləpirçi! Mən bu yol ilə səni təhqir etməyə heç zaman
razi olmazdım!

— Sənə inanıram, cavan oğlan, sənə inanıram və zənn edirəm ki,
duzlu suya gedərsən, sənin sırrın də səninlə birlikdə gizli qalar.
Lakin bu belə olmamalıdır! Mabel işdən xəbər tutacaqdır, əgər mənim
ürəyim belə bir imtahandan parça-parça olsa da, Mabel ikimizdən
birini özü seçməlidir! Deməli, sevgi haqqında səninlə Mabel ara-
sında heç bir söz-söhbət olmamışdır, eləmi, Casper?

— Mən ona bu barədə heç bir müəyyən, heç bir açıq söz demə-
mişəm. Ancaq Ləpirçi, Mabeli dəlicəsinə sevdiyimi sənin qarşısında
etiraf edirəm və sənin kimi nəcib dostdan heç bir şey gizlətmərəm!
İndi iş işdən keçmişdir. Sən bilirsən ki, gənclər bir-birinə açıq və aydın
bir söz demədikləri halda, bir-birini başa düşürlər və ya bir-birini başa
düşdüklərini güman edirlər, minlərlə xırda əlamətlər əsasında bir-
birinin fikrini duyurlar və ya bir-birinin fikrini bildiklərini zənn edirlər?

— Yox, Casper, mən bunu bilmirəm, — deyə bələdçi açıq cavab
verdi. — Yox, Casper, mən belə şeyləri bilmirəm. Mabel həmişə mənə
mehribanlıq göstərirdi, ürək sözünü də aydın deyirdi.



– Deməli, sən onun dilindən eşitmisen ki, o, səni sevir, eləmi, Ləpirçi?

– Dayan, Casper... Yox, bunu öz dili ilə deməmişdir. Mabel mənə demişdi ki, biz heç zaman ər-arvad ola bilmərik... Heç zaman ər-arvad olmamalıyq. Deyirdi ki, guya, o, özünü məndən aşağı bilir; ancaq bunu da deyirdi ki, mənə hörmət edir, məni hamidən yaxşı hesab edir. Sonra da serjant mənə dedi ki, təcrübəsiz və utançqızlar həmişə özlərini belə aparırlar, Mabelin anası da belə olmuşdur, o da belə deyirmiş. Serjant mənə deyirdi ki, Mabel mənə ərə getməyə hər hansı bir səbəbə görə razi olsa, mən gərək buna tamamilə qane olam... Axırda mən serjantın dediklərinin doğru olduğunu inandım.

Casper öz xoşbəxt rəqibinə dostluq hissələri bəslədiyinə və onun xoşbəxt olmasını ürəkdən arzu etməsinə baxmayaraq, Ləpirçinin son sözlərini eşidərkən qəlbinin hədsiz fərəhlə dolduğu hiss etdi.

Ləpirçi üzdən getdikcə tutulur və pərişan görünürdü. O dedi:

– Dilin köməyi olmadan danışmağı bacarmaq haqqında mənə yenə bir neçə söz de. Mən bu yol ilə Çinqaçqukla danışa bilirəm, onun oğlu Ünkas sağ olanda onunla da belə danışmağı bacarırdım. Belə bir ustalığın gənc xanımlara, xüsusən Mabel Dunqama da məlum olduğunu bilmirdim.

– Mən deyən o deyildir. Mən qızın baxışlarından, təbəssümlərindən, təsadüfən mənə toxunarkən əlinin titrəməsindən danışırdım. Mən o qədər sadə adamam ki, hətta Mabelin nəfəsini duyduqda da, hətta onun paltarının xişlətsinə eşidəndə də canıma lərzə düşürdü. Demə, mənim belə sərsəm xəyallarım məni aldadıbmış. Mən Mabelə bəslədim hissimi ona heç vaxt açıq-ashkar bildirməmişəm, indi isə bu barədə danışmaq fayda verməz, çünki mənim daha heç bir ümidi yoxdur!

Ləpirçi sadəcə, lakin hər cür etirazı puça çıxaran bir vüqarla cavab verdi:

– Casper! Gəl serjantın necə dəfn ediləcəyindən və bizim bu adadan köçüb getməyimizdən danışaq. Serjantın qızı haqqında ətraflı danışmağa sonralar kifayət qədər vaxtımız olacaqdır. Mən, gərək, bu işi dərinən götür-qoy eləyim, çünki atası ölərkən balasını mənə tapşırmışdır.

Mabel haqqında söhbətin kəsilməsi Casperi hətta sevindirdi. Dostlar bir-birindən ayrıldılar və onların hər biri öz işi ilə məşğul olmağa getdi.

Günortadan sonra meyitləri dəfn etdilər. Serjant Dunqamin qəbri talanın ortasında, uca qarağacın altında yüksəlirdi. Mabel çox ağlayırdı və göz yaşları onun dərdini bir qədər azaldırdı. Gecə və ertəsi gün sakit keçdi. Onlar yola hələ düşə bilməmişdilər, çünkü Casper çox bərk külək əsdiyini xəbər vermişdi. Kapitan Sanqliye də bu səbəbdən ləngiməli olmuşdu, yalnız Dunqamin ölümündən sonra, üçüncü gün səhər hava sakitləşib səmt küləyi əsməyə başladıqda, Sanqliye adanı tərk etdi. O, yola düşməzdən əvvəl Ləpirçi ilə vidaslaşdı. Görünür, Sanqliye bələdçini əlahiddə bir adam hesab edir və onunla birlikdə keçirdiyi vaxtı çox qiymətləndirirdi. Onlar ayrılkən bir-birinə hörmət etdiklərini söylədilər, bununla belə, onlar bir-birini hələ yaxşı tanıya bilməmişdilər.

İYİRMİ DOQQUZUNCU FƏSİL

“Qaçağan” üçüncü gün səhər yola düşməli idi. Casper bütün hazırlıq işlərini görmüşdü. Bütün müxəlləfatı və silahları xırda gəmilərə yükledilər. Mabel iztirab çəkə-çəkə, lakin çox nəvazişlə Şehdən ayrıldı. Bir sözlə, hər şey hazır idi, adada isə hələ yalnız hindu qadın, Ləpirçi, Casper və Mabel qalırdı. Hindu qadın tək qalıb öz dərdini çəkmək üçün meşənin qalın yerinə yönəldi. Mabel, Casper və bələdçi üç qayıqın dayandığı tərəfə getdilər. Bu qayıqların biri Şəh üçün ayrılmışdı, ikisi də adadakı adamları “Qaçağan”a aparmalı idi.

Ləpirçi qabaqda gedirdi, lakin sahilə yaxınlaşdıqda, birbaş qayıqlara tərəf getmək əvəzinə, onun dalınca gəlməyi öz yol yoldaşlarından xahiş etdi və onları yixilmiş ağaca tərəf apardı. Bu ağac talanın lap kənarında idi və gəmidən görünmürdü. Bələdçi ağacın üstündə oturduqdan sonra Mabedən və Casperdən xahiş etdi ki, onun sağında və solunda otursunlar. O, söhbətə başladı:

— Siz burada əyləşin, Mabel! Sən də burada otur, Şirin Su. Ürəyim bərk sıxlıq, elə bil, ürəyimin başında ağır bir daş vardır, indi vaxt çatmışdır ki, bu ağırlıqdan ürəyimi xilas edim. Əyləşin, Mabel! Mənə imkan verin, vicdanıma gücüm çatmasa da, ürəyimə təsəlli verim.

Bundan sonra başlanan sükut iki-üç dəqiqə davam etdi. İndi həm Casper, həm də Mabel işin sonrasını təəccüblə gözləyirdilər.



Onların hər ikisi Ləpirçinin hər hansı bir səbəbdən vicdan əzabı çəkməsinə inana bilmirdi. Nəhayət, bələdçi dilləndi:

– Mabel! Gəmidə sizin dayınızla görüşməzdən əvvəl biz gərək öz aramızda aydın və açıq danışaq. Yeri gəlmışkən, soruşmaq istəyirəm: xəbəriniz varmı ki, Duzlu Su son üç gecəni kutterdə yatmışdır? O deyirdi ki, adam öz başını yalnız gəmidə salamat saxlaya bilər, – doğru deyirəm, o, belə deyirdi. Ah! Axi niyə bu boş fikir mənim başımdan çıxmır, indi bu cür mənəsiz şeylərdən danışmaq vaxtidirmi? Mən zarafatlaşmağa, deyib-gülməyə çalışıram, lakin insan, çayı geriyə, öz mənbəinə doğru axmağa məcbur etməyə qadir deyildir. Mabel, siz bilirsiniz ki, serjant bizi tərk edərkən ər-arvad olmağımızı, bir yerdə yaşayıb bir-birimizi sevməyimizi vəsiyyət etmişdir.

Səhərin təmiz havasının təsirindən Mabelin yanaqları əvvəlki kimi yenicə qızarmağa başlamışdı, lakin Mabel qəflətən bu sözləri eşidərkən, onun yanaqlarının qırmızısı çəkildi və bənizi yenə qaçı. O gülümsəməyə çalışaraq mehribanlıqla, lakin qəmgin-qəmgin Ləpirçinin üzünə baxdı və:

– Düz deyirsiniz, nəcib dostum, – deyə cavab verdi, – yaziq atamın arzusu bu idi. Mənə elə gəlir ki, sizin sağ-salamat olmağınızınə ömrüm boyu kömək etsəm, bizim üçün etdiyiniz yaxşılıqların əvəzinə, bəlkə, birtəhər çıxa bilərəm.

– Mabel, mən bilən ər-arvadı bir-birinə gərək daha möhkəm tellər bağlaşın. Siz mənim üçün elə bir mühüm iş görməmişsiniz, ancaq mənim ürəyim sizildaya-sizildaya daim sizi çağırır. Buna görə də mənə elə gəlir ki, qəlbimdə belə hissələrin doğmasına nə sizin skalpınızı xilas etməklə, nə də sizi meşədən buraya sağ-salamat gətirib çıxarmaqla nail ola bilməzdim.

Mabelin yanaqları yenidən qızardı, o, özünü gülümsəməyə məcbur etdişə də, səsi titrəyə-titrəyə danışa bildi:

– Ləpirçi, yaxşı olmazmı ki, bu səhbəti sonraya saxlayaqq? Biz burada tək deyilik, eşitdiyimə görə, adam iştirak edə bilmədiyi ailə səhbətinə qulaq asanda çox darıxır.

– Mabel! Biz burada məhz tək olmadığımız üçün, yəni Casper də bizim yanımızda olduğuna görə, həmin iş barəsində məhz indi danışmaq istəyirəm. Serjant güman edirdi ki, mən sizin əriniz ola bilərəm, amma mən özüm buna şübhə edirdim... Bəli, bəli, çox şübhə edirdim! Bununla belə, serjant məni inandıra bildi və biz məsə-

ləni öz aramızda bişirib həll etdik. Bunu siz özünüz də bilirsiniz, Mabel. Lakin siz mənə ərə gedəcəyinizi atanıza bu qədər təvazökarlıqla və mülayimliklə vəd etdiyiniz vaxt, dayınız demişkən, bir əlamət var idi, sizin isə bundan xəbəriniz yox idi. Buna görə də güman edirəm ki, nə qədər iş-işdən keçməmişdir, bu barədə sizə məlumat verməliyəm, bunu ədalət tələb edir. Mən yaxşı quş əti tapmayanda ariq maral ətindən çox nahar hazırlamışam, ancaq yaxşını qoyub yamanı götürməmək tamamilə təbiidir.

— Ləpirçi, siz elə danışırsınız ki, nə demək istədiyinizi başa düşmək çətindir. Əgər indi bu saat mənimlə danışmağınız vacibdirse, onda xahiş edirəm, fikrinizi açıq deyin.

— Yaxşı, Mabel. Mənə elə gəlir ki, siz serjantın arzusuna razılıq verərkən, Casper Uesternin sizə bəslədiyi hissədən xəbəriniz olmayışdır.

Mabel:

— Ləpirçi! — dedi və onun üzü meyit üzü kimi sapsarı oldu, sonra isə bərk qızardı.

Lakin Ləpirçi öz fikirləri ilə məşğul olduğu üçün Mabelin həyəcanını sezmədi, Şirin Su da qızın üzündəki bu dəyişikliyi görə bilmədi, çünki öz adını eşidərkən əlləri ilə üzünü örtmüdü.

— Mən Casperlə söhbət etmişəm, onun xəyallarını öz xəyallarımla, onun hissələrini öz hissələrimlə, onun arzularını öz arzularımla müqayisə etmişəm və mənə elə gəlir ki, deyəsən, hər ikimiz sizin haqqınızda eyni fikirdəyik, sizin barənizdə eyni arzudayıq. Bu həm mənim üçün, həm də Casper üçün hədsiz səadət deyilmi?

— Ləpirçi, siz unudursunuz... yadınıza salmalısınız ki, biz nişanlanmışıq, — deyə Mabel cəld, lakin elə yavaş səslə cavab verdi ki, onu diniyənlər yalnız çox diqqətlə qulaq asmaq nəticəsində onun sözlərinin mənasını ala bildilər. Bundan başqa, Mabelin son sözü bələdçi üçün o qədər də aydın deyildi. Buna görə də, bələdçi, nadanlığını boynuna alaraq, həmişəki kimi soruşdu:

— Nə dediniz?

— Yaddan çıxarırsınız ki, siz mənim adaxlımsınız, mən isə sizin nişanlınlızam, buna görə də sizin vurduğunuz işaretələr ədəbdən kənardır və mənə əziyyət verir.

— Mabel, bilməlisiniz ki, ədalətli olan hər bir şey ədəbdir, həqiqətə gətirib çıxaran hər bir şey isə ədalətlidir. Bu, sizin dediyiniz kimi,



əzablıdır, bunu mən özüm də hiss edirəm. Sözümə yaxşı fikir verin, Mabel, sizə Şirin Suyun da mənim kimi münasibət bəslədiyini bil-səydiriz, mənim kimi qoca, kifir bir adama ərə getməyə, bəlkə də, heç zaman razı olmazdınız.

– Ləpirçi, siz niyə məni belə bir ağır imtahana çəkirsiniz? Bunun axırı nə olar? Casper Uesternin mənim haqqımda belə fikirləri yoxdur... O, heç bir şey demir, mənə belə hissələr bəsləmir...

– Mabel! – deyə Casper səsləndi. Bu səs Casperin sinəsindən onun bütün hissini bürüzə verən bir qüvvə ilə qopdu. O daha heç bir söz demədi.

Mabel hər iki əli ilə üzünü örtdü. Belə bir vəziyyətdə Mabel də, Casper də öz himayəçilərinin bütün səadətini alt-üst edən cinayətlərinin üstü açılmış iki caniyə oxşayırdı. Casper öz sevgisindən, bəlkə də, lap bu dəqiqə imtina etməyə hazır idi, çünkü dostunu məyus etməkdən qorxduğuna görə içəridən əzab çəkirdi. Bəs Mabel... Demək olar ki, qeyri-şüuri ümid etdiyi (Mabel özü də bu ümidi etibar etmirdi) hissin varlığının bu yol ilə aşkara çıxmazı qızı elə qəflətən yaxalayıb heyrətə saldı ki, qız bir dəqiqəliyə donuxub qaldı. İndi o, bilmirdi ağlaşın, ya da sevinsin. Lakin Mabel danışmağa birinci başladı. Casper nə yalan danışmağa cürət edirdi, nə də dos-tuna iztirab çəkdirə bilən həqiqəti açıb deyə bildi.

– Ləpirçi, siz lap vəhşi-vəhşi danışırsınız! Bu sözlərin nə mənəsi var?

– Mabel, təəccübülu deyildir ki, mən belə vəhşi-vəhşi danışıram. Ünutmayın ki, mən nəinki öz vərdişlərimə görə, bəlkə də, öz təbi-ətimə görə yarımvəhşiyəm, bunu siz də bilirsınız. – Ləpirçi bu söz-ləri deyərkən həmişəki kimi yenə də səssizcə gülməyə çalışdı, ancaq gülmək əvəzinə süni, boğuş bir səs çıxartdı. – Bəli, mən, gərək ki, vəhşiyəm və buna heç etiraz etmərəm...

– Ay mənim əziz Ləpirçim! Siz güman edə bilməzdiniz, sizin heç ağliniza gəlməzdi ki, mən bu sözləri deyərkən, guya, sizi təhqir etmək istəmişəm! – deyə Mabel həyəcandan nəfəsi darıla-darıla cavab verdi. – Əgər mərdlik, doğruçuluq, nəciblik və bir çox başqa bu kimi gözəl sıfətlər məhəbbətə və hörmətə səbəb olursa, onda deməliyəm ki, dünyada hörmətə və məhəbbətə sizdən daha çox layiq olan ikinci bir adam yoxdur!

– Casper, gör qadın tayfasının nə məlahətli və cazibəli səsi olur!

– deyə bələdçi cavab verdi və bu dəfə ürəkdən və təbii gülüşlə

güldü. – Bəli, elə bil, təbiət qadınları qəsdən belə yaratmışdır ki, meşələrin müsiqisi kəsilərkən onlar öz gözəl səsləri ilə bizi nəşələndirsinlər... Ancaq biz gərək bir-birimizi başa düşək, ürəyimizdə gərək heç bir söz saxlamayaq. Mabel, sizdən yenə soruşuram: əgər siz bilsəydiniz ki, Casper Üestern də sizi mənim qədər sevir, bəlkə də, məndən artıq sevir (amma bu heç mümkün deyil), əgər siz bilsəydiniz ki, Casper sizin göldə əks edən üzünüzü yuxuda görür, yuxuda sizinlə danışır, Mabel Dunqamdan gözəl bir qızın olduğuna inanmir, Mabedən daha yaxşı və daha səxavətli bir qızın olduğunu bilmir, sizə rast gəldiyi günədək ömrü ona haram olmuşdur, sizin qədəmləriniz dəyən torpağı öpməkdən həzz alır, sizin haqqınızda, sizin gözəlliyyinizə tamaşa etmək səadəti haqqında, sizin səsinizi eşitmək fərəhi haqqında şirin xəyallara dalmaq xatırınə öz peşəsinin bütün sevincini unutmağa hazırlıdır – əgər siz bütün bunları bilsəydiniz, Casperə əre getməyə razı olardınızmı?

Mabel bu suala özü istəsəydi də cavab verə bilməzdi, buna görə də cavab verə bilmədi. Mabel əlləri ilə üzünü örtməşdi, lakin barmaqlarının arasından yanaqlarının qırmızısı görünürdü. Bununla belə, təbiət öz hökmünü yeridirdi, bu söhbət zamanı heyrət içinde donub qalan, hətta bir qədər də qorxuya düşmüş Mabel, Casperin hissələri haqqında Ləpirçinin dediklərinə hələ inanmırısh kimi, bir dəqiqə ərzində altdan-altdan Casperə baxdı. Bu ötəri baxış bütün həqiqəti Mabelə açıb göstərdi. Mabel üzünü yenidən dərhal örtdü. Bələdçi deyirdi:

– Mabel, tələsmədən, məsələni hərtərəfli götür-qoy edin, yaxşı-yaxşı fikirləşin. Daim birinin fikrini çəkib onu həmişə arzuladığın halda, başqasına əre getmək asan iş deyildir. Biz Casperlə köhnə dostlar kimi bu iş haqqında açıqca danışmışıq. Casper boynuna aldı ki, sizi ilk dəfə gördüyü andan sevmışdır. Sizin səsiniz ona suyun həzin şırlıtı kimi həmişə xoş gəlir, küləyin yellətdiyi paltarınız onun gözlərinə yelkən kimi görünür, sizin gülüşünüz, hətta onun yuxusuna da girmışdır; guya, sizin köçüb məskən saldığınıñ “Qaçağan”dan sizi kimin isə uğurladığını xəyalına gətirərək, Casper dəfələrlə yuxudan hövlnak qalxmışdır. Bəli, bəli, bu oğlan mənim qarşımıda etiraf etdi ki, öz gününüüzü başqları ilə keçirəcəyinizi fikirləşərkən ağlayır.

– Caspermi?



Ləpirçi:

– Bu, xalis həqiqətdir, Mabel, – dedi, – buna görə də, ədalət tələb edir ki, sizin bundan xəbəriniz olsun. İndi ayağa qalxın və ikimizdən birini seçin. İnanıram ki, sizi Şirin Su da mənim qədər sevir. O, sizi məndən daha artıq sevdiyinə məni inandırmağa çalışdı, lakin mən bu fikrə şərik deyiləm, çünki ola bilməz ki, o, sizi məndən çox sevsin. Ancaq buna inanıram ki, bu gənc sizi sevir, həm də saf qəlblə, bütün varlığı ilə sevir. Siz onu dinləməlisiniz. Serjant məni sizə qəddar hökmdar deyil, himayəçi təyin etmişdir. Mən demişəm ki, sizə nəinki ər, həm də ata olacağam, ürəyində azacığ da olsa övlad məhəbbəti olan heç bir ata öz övladını istədiyi adamı sevmək hüququndan məhrum edə bilməz. Qalxın, Mabel, ürəyinizi mənə açın, elə bilin ki, atanızla danışırsınız. Mən ancaq sizin xoşbəxtliyinizi istəyirəm!

Mabel əllerini üzündən çekdi və kişilərlə üzbüüz dayandı. Onun yanaqları qıpqırmızı oldu. O soruşdu:

– Ləpirçi, məndən nə istəyirsiniz? Mən ki yazıq atama vəd etmişəm sizin bütün istəklərinizi yerinə yetirim.

– Mən sizdən, bax, bunu istəyirəm! Mən meşələr sakini, vəhşi və nadan bir adamam, özüm də sizin qarşınızda durmuşam. Mən layiq olduğumdan artıq bir şey istərdim, lakin var qüvvəmi hər iki tərəf üçün ədalətli olmağa sərf edəcəyəm. Ən əvvəl etiraf etmək lazımdır ki, mənim də qəlbimdə, Casperin də qəlbində eyni hiss doğmuşdur, hər ikimiz sizi eyni dərəcədə sevirik. Casper zənn edir ki, onun sevgisi mənim sevgimdən daha qüvvəlidir, lakin vicdanım bunu təsdiq etməyə yol vermir. Əgər, doğrudan da, Casper deyən kimi olsaydı, onda mən bunu açıq deyərdim, dərhal etiraf edərdim. Deməli, Mabel, biz bu cəhətdən eyni hüquqlara malik olan iki şəxs kimi qarşınızda dayanmışıq. Mənə gəldikdə, hər ikinizdən yaşça böyük olduğuma görə, ən əvvəl mənim xeyrimə və mənim əleyhimə deyilə bilən bir neçə sözü deyəcəyəm. Cəsarətlə deyirəm ki, bu diyarda elə bir adam yoxdur ki, gülə atmaqda və ov ovlamaqda məndən üstün olsun. Əgər bizim daxmamızda quş ətindən, ayı ətindən, quşdan və ya baliqdan korluq çəkilsəydi, onda bunun təqsiri məndə yox, təbiətdə olardı. Bir sözlə, mən elə zənn edirəm ki, mənə etibar edib mənimlə bir daxmada yaşamağa razı olan qadının heç vaxt yeməkdən korluğu olmaz. Lakin mən çox nadanam! Doğrudur, mən bir

çox dilləri bilirəm, ancaq öz ana dilimi çox pis bilirəm. Mən sizdən yaşça çox böyüyəm, illər boyu serjanta yoldaş olmuşam, bu isə sizin nəzərinizdə kiçik bir üstünlükdür. Bu da yaxşı olardı ki, mən indi-kindən bir az göyçək olaydım, ancaq biz hamımız təbiətin yaratdığı kimiyik. Bütün bunları: yaşıımı, zahirimi, inkişaf səviyyəmi və vərdiş-lərimi nəzərə alaraq mən indi insafla deməliyəm ki, Mabel, sizə bir azca layiq olsam da, hər halda, sizin üçün yaramaram. Qəlbimin tellərinin nə dərəcədə gərildiyini hiss etməsəydim, ləp bu dəqiqə ümidiimi tamamilə kəsərdim, ancaq ürək atəşini söndürmək o qədər də asan deyildir...

— Ləpirçi! Nəcib, alicənab Ləpirçi! — deyə Mabel ona müraciət etdi və onun əlini xüsusi ehtiram hissi ilə öpdü. — Siz özünüz barədə haqsızsınız, siz mənim yaziq atamı və öz vədinizi unudursunuz!.. Siz mənə bələd deyilsiniz!

Bələdçi gənc xanımın nəvazisinə uyub fikrindən dönməyə çalişaraq sözünə davam etdi:

— İndi Casperi götürək... O başqa bir adamdır. O da öz arvadını azuqə ilə təmin edəcəkdir, o, əməksevən, qayğıkeş adamdır. Casper çox elmlidir, fransız dilini bilir, çoxlu kitab oxumuşdur və həmişə sizi başa düşə bilər. Bax, məndə çatışmayan da budur.

Mabel səbirsızlıklə Ləpirçinin sözünü kəsərək dedi:

— Axi bütün bu sözlərin nə mənası var? Nə üçün bu barədə indi danışırsınız? Axi gərək bu barədə heç söz-söhbət olmasın, düz demirəmmi?

— Bundan əlavə, bizim bu oğlan öz fikirlərini elə izah edir ki, mən bunu heç zaman bacarmaram. Məni daha cürətlə və daha inandırıcı danışmağa həvəsləndirən yalnız sizsiniz, Mabel. Son söhbətlərimizdə Casper, hətta bu cəhətdən də məni ötüb keçdi, buna görə də mən xəcalət çəkirəm. Casper sizin nə qədər sadə, səmimi, mehriban olduğunuzu, şöhrətpərəstliyə necə nifrat etdiyinizi, zabit arvadı olmağa layiq olsanız da, qəlbinizin yalnız səmimi hissslərlə çırpındığını mənə söylemişdir. Casper sizin haqqınızda o qədər çox danışdı ki, damarlarında qanım coşdu. Bəli, bəli, o deyirdi ki, siz gözəlsiniz və özünüz də bunu bilmirsiniz! Casper mənə deyirdi ki, cavan maralın yerişi kimi sizin də bütün hərəkatlarınız təbii və qəşəngdir. Casper sizin fikirlərinizin nə qədər dürüst və ədalətli olduğunu, qəlbinizin nə qədər səmimi və nəcib olduğunu söyləyirdi...



Mabel, nəhayət, öz hissərinin əlində aciz qalaraq:

– Casper! – deyə qışqırıb uşaq kimi ağlaya-ağlaya gənc matrosun qucağına yixıldı. – Casper, Casper, niyə bunu məndən gizlətmisiniz?

Bir saatlıq vaxt bir dəqiqə qədər tez keçib getdi; nəhayət, Mabel özünə gələrkən və yanında başqa adamlar olduğunu yadına salarkən, onun dayısı kutterin göyərtəsində səbirsizliklə gəzişir və Casperin səmt küləyindən niyə tezliklə istifadə etmək istəməməsinə təəcüb edirdi. Həqiqətdən xəbər tutarkən, yəqin ki, çox iztirab çəkən adamı Mabel birinci olaraq fikrinə gətirdi. O:

– Aman Casper! – dedi. – Bəs Ləpirçi hanı?

Casper diksindi. Bunun səbəbi heç də Casperin bir şeydən qorxması deyildi; Casper ona görə diksindi ki, öz dostunu dərdə saldığını fikirləşərkən özü də içəridən əzab çəkirdi. O, Ləpirçini görmək ümidi ilə ətrafına göz gəzdirdi. Lakin bələdçi heç yerdə görünmürdü. Mabel ilə Casper səssiz-səmirsiz bir neçə dəqiqə oturub Ləpirçinin qayıtmasını gözləməyə başladılar. İndi onlar nə edəcəklərini bilmirdilər. Nəhayət, onlar dalğın və kədərli halda, yavaş-yavaş yaxınlaşmaqdə olan öz dostlarını gördülər. Ləpirçi ağaca yaxınlaşarkən dedi:

– Casper, indi mən başa düşürəm, dilsiz necə danışmaq və qulaqsız necə eşitmək olar. Bəli, indi mən başa düşürəm. Mabel Dunqamla bu cür danışaq, yəqin ki, çox xoş təsir bağışlayır! Ah, axı mən serjanta demişdim ki, Mabel üçün yaramaram, qocayam, nadanam və vəhşiyəm, ancaq serjant mənim dediklərimə əhəmiyyət vermir və öz fikrindən dönəmək istəmirdi...

Casper ilə Mabel səssiz-səmirsiz oturmuşdular. Onlar öz dostlarının pozulmuş rahatlığını qaytarmaq üçün öz səadətlərindən vaz keçməyə hazır idilər. Ləpirçi heç də gizlətməyə çalışmadığı bir hissə Mabelə bir neçə saniyə baxdı. Sonra o, səssizcə güldü. Ləpirçi də sadə və səmimi adamların məmnun olduqları dəqiqələrdə güldüklli kimi, özünü gülməkdən saxlaya bilməyərək xeyli axıb getdi. Lakin onun gülüşü birdən kəsildi. Ləpirçi Mabeli həmişəlik itirdiyini yadına salmışdı. Azi bir dəqiqə ərzində özünə gələ bilmədi. Sonra özünü cəmləşdirərək ciddi, bir qədər də vüqarla danışmağa başladı:

– Mabel Dunqam, həm həmişə bilirdim ki, hər adamın öz qabiliyyəti vardır, ancaq yadimdən çıxarmışdım ki, mənim cavan, gözəl

və elmlı qızların xoşuna gəlmək qabiliyyətim yoxdur! Ümidvaram ki, mənim bu səhvim o qədər də böyük günah deyildir, əger günah olsa da, mən belə bir günah üçün ağır cəza almışam. Mabel, bilirom, demək isteyirsiniz ki... Deməyin, lazım deyildir... Bunu mən duyuram, elə bil ki, öz qulağımla eşitmışəm... Bu son saat mənim üçün çox ağır keçdi, Mabel! Bu son saat mənim üçün çox ağır keçdi, cavan oğlan...

— Saatmi? — deyə Mabel soruşdu. Ləpirçi bu sözləri deyərkən qızın yanaqları yenidən qızarmışdı. — Ləpirçi, ola bilməz ki, bayaqdan bir saat vaxt keçmiş olsun!

Casper də həmin dəqiqə:

— Bir saatmi? — deyə soruşdu. — Yox, yox, mənim nəcib dostum.

Bizim yanımızdan getdiyin vaxtdan heç on dəqiqə də keçməmişdir.

— Bəlkə də, bəlkə də, ancaq bu keçən dəqiqələr mənə bütöv bir gün qədər gəldi. Lakin mən indi başa düşməyə başlayıram ki, xoşbəxt adamlara vaxt dəqiqələr qədər qısa, bədbəxtlərə isə aylar qədər uzun gəlir. Nə isə, gəlin bu barədə daha danışmayaq. İndi hər şey bitmişdir. Danışıqla sizin xoşbəxtliyinizi artırmaq olmaz, mən isə bu barədə danışarkən nə itirdiyimi və bəlkə də, buna layiq olduğunu daha ürək sizləsi ilə hiss edirəm... Yox, yox, Mabel, mənim sözümü kəsməyin, bunun faydası yoxdur. Siz hətta lap xeyirxahlıq niyyəti ilə mənə nə desəniz də, məni öz fikrimdən dönməyə əsla məcbur edə bilməzsınız... Bax, Casper, indi bu qız sənindir! Bunu dərk etmək mənim üçün nə qədər ağır olsa da, əminəm ki, Mabel səninlə olsa, xoşbəxt olar. Halbuki özüm haqqında yanılmırımsa, deyə bilərəm ki, Mabelin xoşbəxtliyi üçün nə mümkünsə, edərdim. Gərək serjantın sözünə inanmayaydım! Gölün yanında Mabelin mənə dediklərinə inanmalı idim. Axi hələ o vaxt öz ağılımla başa düşürdüm ki, Mabel haqlıdır. İndi bu barədə danışmağın nə mənası var... Doğrudur, deyəsən, Mabel özü razılıq vermişdi, ancaq bu razılığı yalnız atasının qəlbinə toxunmamaq üçün, vəhşilərin əlinə keçməkdən qorxduğu üçün vermişdi.

— Ləpirçi!

— Sizi başa düşürəm, Mabel, ancaq bu sözləri acıqsız və kədərsiz deyirəm. Birdən mənim ağılıma belə bir fikir gəlmİŞdi ki, sizin yaxınlığınızda məskən salıb sizin xoşbəxt yaşamağınızı tamaşa edəcəyəm. Ancaq hamisindən yaxşısı budur ki, əlli beşinci polku tərk



edib altmışinci polka qayıdım. Bu polk, elə bil, mənim öz polkumdur. Əvvəldən altmışinci polkdan heç ayrılmasdım, bəlkə də, daha yaxşı olardı. Doğrudur, əlli beşinci polkda mənim xidmətlərimə ehtiyac var idi və buradakı adamlardan bir çoxu ilə, məsələn, serjant Dunqamla (o vaxt hələ o, başqı korpusda idi) çoxdan dost idim. Lakin Casper, səni tanıldıgımı heç də heyifsilənmirəm...

– Bəs məni tanıldıgınıza necə, Ləpirci? – deyə Mabel cəld onun sözünü kəsdi. – Olmaya, siz mənimlə tanış olmağınızı təəssüf edirsiniz? Ah, əgər belədirse, onda heç zaman mən özümü bağışlamaram!

Bələdçi Mabelin əlindən tutub onun üzünə çox maraqla baxaraq dedi:

– Sizinlə tanışlığım, Mabel! Mən heyifsilənə bilərəmmi ki, günəşin şüası dumani yarib keçərək kədərli günümü işıqlandırılmışdır?! Zülmətdə bir anlığa olsa da, işığın parladığına təəssüf edə bilərəmmi? Mən istəmirəm ümid edib özümü aldadım ki, yenə də ürəyim xatircəm vuracaq, qıçdan yenə də qıvrıq olacağam, yenə də rahat və bərk yatacağam, ancaq layiq olmadığım səadətə nə qədər yaxınlaşmış olduğumu heç vaxt yadımdan çıxarmayacağam! Mabel, sizi məzəmmət etməyə haqqım yoxdur və bu fikirdə deyiləm... Axmaq, lovğa xəyallarına görə, yalnız özümü danlayıram! Yadınızda varmı, dağda bu barədə danışarkən məgər siz bütün həqiqəti mənə demədiniz? Mən gərək o vaxt sizə inanaydım, çünkü gönc xanım ürəyindən nələr keçdiyini özü atasından daha yaxşı bilir... İndi olan olub, keçən keçibdir, səfərə çıxmazdan əvvəl sizinlə salamatlaşmağım qalır. Məncə mister Kapın səbri çoxdan tükənmüşdür və çox güman ki, başımıza nə gəldiyini bilmək üçün sahilə enəcəkdir.

Mabel təəccübə:

– Salamatlaşmaq! – dedi.

Casper də:

– Salamatlaşmaq! – deyə təkrar etdi. – Dostum, doğrudanmı, bizzən ayrılməq fikrindəsən?

– Bu, hamisindən yaxşı olar, Mabel, bu, hamisindən yaxşı olar, Casper, özü də bu ləp ağıllı tədbirdir. Əgər hissimin təsiri altında olsaydım, əlbəttə, ölmədək sizinlə birlikdə qalıb yaşayardım, ancaq ağılmın dediyinə baxsam, mən gərək buradaca sizdən ayrılam. Siz Osveqoya qayıdarsınız və oraya çatan kimi ər-arvad olarsınız. Bu saat

Kap qanadlanıb uçur ki, tezliklə dənizi görsün. Mən də meşələrə qayıdacağam... – Ləpirçi ayağa qalxıb Mabelə yaxınlaşaraq sözünə davam etdi: – Yaxın gəlin, Mabel, məni öpün! Ayrılarkən məni bircə dəfə öpməyinizə görə Casperin acığını tutmaz, biz ki indi ayrılmalıyıq...

Mabel özünü bələdçinin qucağına ataraq:

– Aman, Ləpirçi! – dedi və onu bir neçə dəfə öpdü. Mənim əzizim, əziz Ləpirçim, sonra bizə gələcəksinizmi? Biz hələ görüşəcəyik, düzdürmü?.. Qocalanda bizim mənzilimizə gələcəksiniz, eləmi? Onda mən də sizin qızınız olaram...

Ləpirçi ağır nəfəs ala-alası:

– Bəli, siz düz deyirsiniz, – dedi, – mən çalışacağam ki, sizi arvadım kimi yox, qızım kimi yada salım... Salamat qal, Casper! İndi qayığa tərəf gedək. Yola düşmək vaxtıdır.

Ləpirçi qabaqcə getdi. Qayığa yaxınlaşdıqda yenidən Mabelin qolundan tutdu və onun üzünə bir neçə saniyə ərzində çox diqqətlə baxdı. Ləpirçinin gündən qaralmış yanaqlarından qeyri-ixtiyari göz yaşları axdı. Sonra o, Casperin qolundan tutub kənara apardı və dedi:

– Bilirom, sən mehriban və ürəyiymüşaq oğlansan, Casper, ancaq biz ikimiz də Mabelə nisbətən kobud və vəhşiyik. Onu qorу, qeydinə qal... Xoşbəxt olun!

Ləpirçi qayığın getməsi üçün işaret etdi. O, hələ də tüfənginə söykənərək bayaqqı yerində dayanmışdı. Gəmi, adanı görməyə qoymayan burunun qabağından keçib gözdən itənədək bələdçinin hərəkətsiz qaraltısı görünürdü. O, belə bir tənha yerdə, bu yaxılarda baş vermiş hadisələrdən yadigar olaraq qoyulan heykəl kimi tamamilə hərəkətsiz dayanmışdı.

OTUZUNCU FƏSİL

Ləpirçi təkliyə alışmışdı, lakin gəmi gözdən itdiqdə tənhalıq ona güc gəldi. O, insanlardan ayrı düşməsini hələ heç vaxt indiki kimi ağır hiss etməmişdi. İndi onun daha heç bir şeyi və heç kəsi yox idi; o, tək-tənha qalmışdı, onun nə dostları var idi, nə də gələcəyə ümidi. Belə bir ağır dəqiqədə Çinqaçquq da onun yanında yox idi.



Ləpirçi tüfənginə söykəniň dayanmışdı. Yalnız sərt sınaqlara və çətinliklərə alışmış adam daş kimi eyni bir yerdə bu qədər uzun müd-dət ərzində hərəkətsiz qala bilərdi. Nəhayət, Ləpirçi yerindən tər-pəndi və dərindən ah çəkdi.

O, birbaş Arouxedin qəbrinə tərəf yönəldi.

İyun Şehi saçlarını üzünə töküb, qəbrin yanındakı daşın üstündə oturmuşdu və ovçunun yaxınlaşmasını hiss etmirdi. Şeh elə zənn edirdi ki, adada ondan başqa heç kəs yoxdur; Ləpirçi elə yeriyirdi ki, onun mokasinlərinin səsi çıxmırıldı, buna görə də Şeh Ləpirçinin yaxınlaşmasını eşidə bilmədi.

Bələdçi bir neçə dəqiqə bu qadına səssiz-səmirsiz, maraqla baxdı. Onun dərdini və naçarlığını görərkən, əvəzsiz itkisini xatırla-yarkən özlüyündə bir qədər təsəlli tapan kimi oldu. O, diqqətlə:

– İyun Şehi! – dedi. – Sənin dərdinə şərik olan tapılar, dön bax, qoy sənin gözlərin dostun üzünü görsün.

Qadın:

– Şehin daha dostu yoxdur, – deyə cavab verdi. – Arouxed xoş-bəxt ovlağa çıxb getdi. Buna görə də indi Şehin qeydinə qalan yoxdur. Tuskarolar öz viqvamlarından Şehi qovarlar, irokezləri Şehin görməyə gözü yoxdur. Buna görə də Şeh onlara baxa bilməz. Yox, qoy Şeh öz ərinin qəbri üstündə acıdan olsün.

– Bu heç vaxt ola bilməz! Yox, bu ola bilməz! Ağıl buna yol verməz. Sən Manituya inanırsanmı, Şeh?

– O, özünü Şehdən gizlətmışdır, indi o, göylərdədir. O istəmişdir ki, Şeh tək qalib olsün.

– Anadan ağızlı olan, lakin çoxdan qırmızıdərililərə qaynayıb-qarışan adamın sözünə qulaq as. Ağızlıların Manitusu ağızlı adama yaxşılıq etmək istəyəndə onu dərdə salır. Biz yalnız dərdə düşəndə gözlərimiz özümüzü dürüst görür və ədaləti daha yaxşı başa düşü-rük. Manitu sənə yaxşılıq etmək istəyir, buna görə də Arouxedi öz yanına çəkib apardı ki, öz yalançı dili ilə səni doğru yoldan çıxarmasın.

– Arouxed böyük rəhbər idi! – deyə hindu qadın vüqarla cavab verdi.

– Onun da öz ləyaqətivardı, ancaq qüsurları yox deyildi. Şeh, sən kimsəsiz qalmayacaqsan. Sən öz dərdini boğma, sən ona mane olma, insanın təbiəti belədir, ancaq vaxt gəlib çatanda mən sənə bir neçə söz deyərəm...

Ləpirçi öz qayığının yanına qayıtdı və adadan çıxb getdi. Həmin gün Şeh Ləpirçinin güləsinin səsini bir-iki dəfə eşitdi. Günəş batar-kən Ləpirçi yenə gəlib çıxdı və Şeh üçün qizardılmış ət getirdi.

Bir ay keçdi, lakin Şeh əsla ərinin qəbrindən əl çəkib getmək istəmirdi, ancaq öz himayəcisinin dostcasına gətirdiyi yeməkdən də boyun qaçırırdı. Onlar arabir görüşüb danışıldılar, belə hallarda Ləpirçi bu gənc hindu qadının üzrəyindən nələr keçdiyini bilməyə, onun daxili aləmini anlamağa çalışırdı. Lakin onlar gec-gec görüşür və bu görüşlər uzun sürmürdü. Şeh gecələr daxmaların birində yatır və elə bilirdi ki, dostunun himayəsindədir, halbuki Ləpirçi hər gecə mütləq qonşu adaya gedirdi. Çünkü orada özü üçün daxma tikmişdi.

Ayın axırına yaxın qışın yaxınlaşması aşkar oldu. Ağaclar yarıqlarını tökmüşdülər, gecələr hava soyuq olur və külək əsirdi. Adadan çıxb getmək vaxtı çatmışdı. Bu zaman Çinqaçquk gəlib çıxdı. O, öz dostu ilə xeyli danışdı. Şeh söhbət edən bu iki dostun hərəkətlərinə uzaqdan baxarkən hiss etdi ki, onun qəyyumu, yəni Ləpirçi, çox qəmgindir. Xəlvətcə onun yanına gələrək bir qadın kimi müləyim və nəvazişli rəftarı ilə Ləpirçinin qüssəsini azaltmağa çalışdı. Ləpirçi ona:

— Sağ ol, Şeh, sağ ol! — dedi. — Ancaq bütün bunlar əbəsdir. Bu yerdən çıxb getmək vaxtı çatmışdır. Sabah biz gedəcəyik. Sən də bizimlə gedərsən. Görürəm, indi sən ağılla iş görürsən.

Şeh müticəsinə, müləyimliklə buna razı oldu və yola düşənədək qalan vaxtı Arouxedin qəbri üstündə keçirməyə getdi. Soyuq payız gecəsində səhərədək burada oturub başını da tərpətmədi.

Həmişəki kimi yenə ağır təbiətli və çevik olan Ləpirçi, hər işdə öz dostuna kömək edən və dinib-danışmayan Büyük İlən, tamamilə mütileşmiş, səssiz-səmirsiz və çox qəmgin olan Şeh — bunların hər üçü səhər yola düşdü. Onlar iki qayığa minib getdilər. Çinqaçquk çay ilə başıyxarı qabaqda, onun dalınca isə Ləpirçi gedirdi. Onlar iki gün qərbə tərəf qayıq sürdülər; gecəni adalarda qalırdılar, bəxt-lərindən külək əsmirdi. Onlar gölə girdikdə göl tamamilə sakit idi.

Onlar üçüncü gün səhər Osveqo çayının ağzına çatdılar. Çinqaçquk ətrafına baxmadan tutqun sulu çayı qayıqda üzə-üzə keçir, Ləpirçi də dinməz-söyləməz onun dalınca gedirdi. Qala hasarı tamaşaçılarla dolu idi. Lendi öz köhnə dostlarını tanıdıqda, hətta onlardan parol soruşulmasını qadağan etdi.



Günortaçağı Çinqaçquk öz qayığını balaca buxtaya sürüb gətirdi. "Qaçağan" da burada lövbər salmışdı.

Yenə də sahildən başyuxarı bir ciğir qalxır, gölün lap kənarında isə tirlərdən yeni, balaca bir ev tikilmişdi; bu ev kobud tikilmiş olsa da, onun hər cür rahatlıq şərait var idi. Bu yerin son dərəcə tənha olmasına baxmayaraq, evin içində və onun dövrəsində nəzərə çarpanlardan aydın olurdu ki, əl çatmayan belə bir sərhəd diyarındakı evdə mümkün olan firavanlıq və asudəlik üçün şərait yaradılmışdır.

Casper sahildə dayanmışdı və Ləpirçi sahilə yan alanda, birinci olaraq əlini ona uzatdı. Onlar sadəcə, lakin səmimi görüşdülər. Ləpirçi Casperdən heç bir şey soruşmadı, görünür, Çinqaçquk Ləpirçiye bütün əhvalatı danışmışdı. Ləpirçi öz dostunun əlini bu görüşdəki kimi heç vaxt mehribanlıqla sixmamışdı. O hətta Casperə baxarkən şadlıqla gülərək dedi:

– Üzdən çox xoşbəxt və salamat görünürsən, Casper, bəs Mabel hani?

– O, bizi evdə gözləyir, əziz dostum! Bax, Şəh bizi qabaqla-

mişdir.

– Hə, de görüm, cavan oğlan, qalada keşiş tapdınızmı? İşi qurtarmışınızmı?

– Biz səndən ayrılandan bir həftə sonra kəbin kəsdirdik. Ertəsi gün Kap çıxb getdi. Sən öz dostunu, yəni Duzlu Suyu heç yada salıb soruşmadın da!

– Yox, yox, mən onu yaddan çıxarmamışam! İlan onun barəsində mənə danişmişdir, ancaq Mabel haqqında, onun xoşbəxtliyi haqqında eşitməyi o qədər arzu edirəm ki, başqa şeylər, müvəqqəti də olsa, yadımdan çıxb. Hə, de görüm, nikah mərasimi qurtaranda Mabel gülümsədi, yoxsa ağladı?

– Həm gülümsədi, həm də ağladı, dostum, ancaq...

– Bilirəm, bilirəm, onların təbiəti belədir: göz yaşı və fərəh onları yoldaşıdır. Bir də ki, Mabel nə etsə, nə danişsa, mənim xoşuma gələr... Casper, sən bilən həmin o fərəhli dəqiqədə Mabel məni yadına saldimi?

– Əlbəttə, Ləpirçi! Mabel hər gün, deyə bilərəm ki, hər bir saat səni yadına salır, səndən danışır. Səni heç kəs bizim qədər sevmir!

– Düzdür, mən özüm də bilirəm ki, məni sizdən çox sevənlər ol-

duqca azdır, Casper! Çinqaçquk..., bəlkə də, təkcə o... Nə isə, bəsdir bu barədə danışmaq. Bəs indi nəyi gözləyirik? Axi biz getməliyik, ya yox... Əgər getməliyiksə, onda gedək! Apar məni, Casper, mən onun sevimli üzünə bir də baxmaq istəyirəm...

Mabel Ləpirçini görən kimi qıpqırımızı oldu, lakin onu səmimi, mehribanlıqla və məhəbbətlə qəbul etdi. Ləpirçinin burada keçirdiyi bir saat ərzində, hər şeyi tez başa düşən həssas bir müşahidəçi Mabelin Ləpirçiye göstərdiyi münasibətlə öz ərinə göstərdiyi münasibət arasındaki fərqi dərhal sezərdi. Mabel əri ilə danışanda bir qədər utanırdı, lakin səsi həmişəkindən daha mülayim eşidilir, baxışları isə nəvazışlı idi. Mabel hər dəfə Casperə baxarkən üzü al rəngə düşürdü, bu isə onun ailə həyatının və bu həyata isinişməsinin hələ kütləşdirmədiyi əvvəlki təbiətini bürüze verirdi. Mabel Ləpirçi ilə əsla sixılmadan, səmimi və açıq ürəklə danışındı, lakin onunla söhbət edərkən səsi bircə dəfə də titrəmədi, o bir dəfə də başını aşağı salmadı. Üzünün hərdənbir qızarması isə Ləpirçinin halına ürəkdən acımasının nəticəsi idi.

Nəhayət, Ləpirçinin yola düşmək vaxtı gəlib çatdı. Çinqaçquk öz qayığını buraxmış və meşənin içərilərinə gedən ciğirdə dayanmışdı. O, öz dostunun yolunu səbirlə gözləyirdi. Bu barədə Ləpirçiye xəbər verildikdə o, vidalaşmaq üçün dərhal yerindən qalxdı və dedi:

– Mabel, əvvəllər mən elə bilirdim ki, taleyim çox zalimdır, ancaq bu hindu qadının başına gələnlər məni utandırdı, özüm haqqımda dərinindən fikirləşməyə məcbur etdi...

Mabel ovçunun sözünü kəsərək: – Şəh mənim yanımda qalib mənimlə bir yerdə yaşayacaqdır, – dedi.

– Elə mən də bu fikirdə idim. Onun dərdinə çarə qılıb onu yaşada bilən bir adam varsa, o da ancaq sizsiniz, Mabel. Ancaq bu cəhətdən Şəhə hətta sizin kömək edə biləcəyinizə şübhə edirəm. Bu yaziq qadın, qəbiləsiz və ərsiz qalmışdır, başı bu qədər müsibət çəkən adamın təsəlli tapması isə heç də asan deyildir. Qoy nə olacaq-olsun, indi mənim elə vaxtim deyildir ki, başqalarının qara gününün, evlənmələrinin fikrini çəkim! Məgər mənim öz dərdim azdır? Mənə təskinlik verməyin, Mabel, mənə təskinlik vermə, Casper! Qoy mən buradan bir dəst və əsl kişi kimi çıxıb gedim. Sizin xoşbəxtliyinizi gördüm, mənə də elə bu bəsdir. Bundan sonra qəm-qüssəyə asanlıqla



qatlaşaram... Yox, Mabel, mən sizi daha öpməyəcəyəm!... Bax, bu, mənim əlim, Casper, onu tut, möhkəm six, bala, qorxma. Bu əl titrəməz, çünkü kişi əlidir... İndi, Mabel, siz də mənim əlimi sixmaq istəyirsinizmi?.. Yox, yox, siz bunu etməməlisiniz! – Ləpirçi bu sözü deyən kimi tez əlini çəkdi, çünkü Mabel onun əlini öpmək istəyirdi. – Bu, lazımlı deyildir...

– Ləpirçi, biz bir də nə vaxt görüşəcəyik?

– Mən bu barədə fikirləşmişəm... Bəli, bəli, mən bu barədə fikirləşmişəm. Əgər Mabelə bacım kimi və ya bir uşaq kimi... elə gərək əvvəldən də belə deyəydim... bir uşaq kimi – siz məndən o qədər kiçiksiniz ki, mənim qızım ola bilərsiniz – baxa biləcəyim vaxt gəlib çatса, onda inanın, sizə qonaq gələrəm. Sizin xoşbəxt yaşamağınızı görəndə mən də təsəlli taparam! Yox, əgər... Salamat qalın!.. Təqsir serjantda olmuşdur... Bəli, bütün təqsir serjantda olmuşdur!

Bu, Casper Uesternin və Mabel Dunqamin Ləpircidən eşitdikləri son sözləri oldu. Bu sözlər, sanki, Ləpirçini boğurdu. O, dönüb onların yanından getdi və az sonra öz dostuna qoşuldu. Çinqaç-quq Ləpirçinin yaxınlaşdığını görərkən, dərhal öz şələsini çıynınə aldı və bələdçinin gəlib çatmasını gözləməyərək, ağacların arasından şütyüüb keçdi. Mabel, onun əri və Şeh gözlərini Ləpircidən çəkmirdilər, onlar gözləyirdilər ki, Ləpirçi dönüb onlarla vidalaşmaq üçün əlini qaldıracaq və ya onlara sonuncu dəfə baxacaqdır. Lakin Ləpirçi dalına dönüb baxmadan yoluna davam edirdi. İki və ya üç dəfə onlara elə gəldi ki, Ləpirçi dərdinin ağırlığından ürəyi sixilan bir adam kimi başını silkələdi. O hətta, guya, adamların ona baxdıqlarını hiss edirmiş kimi əlini qaldırıb saldı, lakin heç bir qüssənin zəiflədə bilmədiyi möhkəm və cəld addımlarla meşənin içində yox oldu.

Nə Casper, nə də onun arvadı Ləpirçini daha görmədi. Onlar Ontario sahilində bir il yaşadılar, lakin sonra Kapın təkidi ilə Nyu-Yorka getdilər. Mabel üç dəfə qəşəng xəz hədiyyə aldı, lakin bu sovgatların üstündə onları göndərənin adı yox idi. Bununla belə, o, sovgatları kimin göndərdiyini başa düşürdü. Çox sonralar, artıq Mabel ana olanda öz oğlanları ilə birləkdə Moxauka sahillərindəki içəri ştatları gəzməli oldu. Bu vaxt Mabelin böyük oğlu boy-a-başa çatmışdı və anasının qayığısını çəkə bilərdi. Burada Mabel bir dəfə təsadüfən qəribə geyimli bir adama rast gəlmışdı. Bu adam uzaqdan durub Mabelə o qədər diqqətlə baxırdı ki, Mabel onun kim olduğunu soruş-

maya bilməmişdi. Mabelə cavab vermişdilər ki, bu adam məşhur ovçudur, öz saf əqlaqına və bəzi qəribə hərəkətlərinə görə ad çıxarmışdır, bu ölkədə “Dəri Corab” ləqəbi daşıyır. Miss Əlestern həmin adam haqqında daha heç bir şey öyrənə bilməmişdi. Lakin bu yad ovçunun uzaqdan Mabelə saldığı nəzər və onun qəribə görkəmi Mabelin yuxusunu bütün gecə haram etmişdi və çəkdiyi qüssənin ifadəsi onun üzündən hələ xeyli vaxt çəkilməmişdi.

Ləpirçinin sözü öz yerini almışdı: İyun Şehi ərini itirməsinə və qəbiləsindən ayrı düşməsinə tab gətirə bilməmişdi. O, gölün sahilində Mabelin evində ölmüşdü. Casper Şehi adada, Arouxedin qəbirinin yanında dəfn etmişdi.

Fenimor Kuper

DÜNYA EDEBİYYATI KLASSİKLERİ



SONUNCU MOGİKAN

Fenimor Kuper

DÜNYA EDEBİYYATI KLASSİKLERİ



Sonuncu mogikan

I
fəsil

Şimali Amerikada fransızların müstəmləkəsini ingilis müstəmləkələrinin ərazisindən ayıran sərhəd boyunca göz işlədikcə uzanan geniş torpaqlarda da, Hudzon çayının mənbəyinə və çayın qonşuluğundakı göllərə yaxın olan sahədə də 1755-1763-cü illərin amansız qanlı mühəribələrinin abidələrinə rast gəlmək olar; bununla belə, həmin abidələrin diqqəti daha çox cəlb edənləri, məhz bu çayın və bu göllərin yaxınlığındakı sahədədir.

Burada qonşuların bir yerdən başqa yerə hərəkət etməsi üçün o qədər münasib şərait var idi ki, belə şəraitdən istifadə etməmək olmazdı. Kanadadan başlanan uzunsov şəkilli Şampleyn gölü New York müstəmləkəsinin lap içərilərinə doğru uzanırdı; buna görə də Şampleyn gölü ən rahat rabitə yolu idi və fransızlar özlərilə düşmən arasındaki məsaflənin yarısını bu göldə üzə-üzə qət edə bilirdilər.

Xoriken gölünün, yəni Müqəddəs gölün büllür kimi saf suyu da Şampleyn gölünün cənub kənarından bu gölün suyuna qovuşur.

Müqəddəs göl saysız-hesabsız xirdəca adaların arasından burulub keçir. Onun sahillərində alçaq dağlar vardır. Bu göl özünün çoxlu girinti-çixıntısı ilə cənuba doğru uzaqlara uzanır, burada təpəli yayla ilə birləşir. Buradan başlanan çox uzun bir yol səyyahı Hudzon çayının sahilinə gətirib çıxarı; buradan başlayaraq çayla getmək asanlaşır, çünki çayın həmin yerindən axırınadək sualtı pillələri yoxdur.

Fransızlar öz hərbi planlarını yerinə yetirmək üçün Alleqan dağlarının ən uzaq və əlçatmaz dərələrinə girməyə çalışırdılar. İndicə təsvir etdiyimiz sahənin təbii şəraitinin üstünlüyü fransızların diqqətini cəlb edirdi. Doğrudan da, bu sahə az sonra bir çox qanlı vuruşmların meydənına çevrildi; bir-birilə düşməncilik edən tərəflər müstəmləkələrə yiylənmək məsələsini bu vuruşmaların köməyilə həll edə biləcəklərinə ümidi edirdilər.



Burada, ətraf yolların üzərində yüksələn ən mühüm yerlərdə qalalar yaradılırdı; bir-birinə düşmən olan tərəflərdən gah biri, gah da o biri bu qalaları ələ keçirirdi; hansı tərəfin qalib gəlməsindən asılı olaraq, bu qalaları gah uçurub dağıdır, gah da yenidən tikirdilər.

Dinc əkinçilər təhlükəli dağ dərələrindən uzaqlaşmağa çalışaraq, qədim məskənlərdə daldalanırdılar, çoxsaylı hərbi qüvvələr isə insan ayağı dəyməmiş qalın meşələrin içərilərinə doğru irəliləyirdi. Bu meşələrdən salamat qaydanalar az olurdu, lakin onların özləri də sıxıntı və çətinliklər çəkib taqətsizləşir və ugursuzluğa düçər olub ruhdan düşürdülər.

Bununla belə, adamlar bu bədbəxt diyarın qaranlıq meşələrini canlandırırlılar. Meşənin açıq yerlərindəki çəmənliliklərdə və talalarда hərbi musiqi çalınırdı; gah yaralıların iniltisi, gah da fürsətdən istifadə edib dincəlməyə çalışan igid və qayğısız gənclərin şən səsləri dağlarda əks-səda qoparırdı.

Məhz həmin qanlı müharibələr meydanında baş vermiş hadisələri biz bu kitabda nəql etməyə çalışacaqıq. Bu hekayəmiz Fransa ilə İngiltərə arasında başlanmış müharibənin üçüncü ilinə aiddir; bu iki dövlət, onların heç birinə qismət olmayan bir ölkəyə aqalıq etmək uğrunda bir-birile mübarizə aparırdı.

Bir dəstə fransızla hindular ingilis qoşunlarını əzmişdi; gözlənilməyən bu məğlubiyyət sərhədin böyük bir hissəsini keşikçilərdən məhrum etdi. Odur ki, gerçək fəlakətlərdən sonra, əsl olmayan və xəyalдан doğan çoxlu təhlükə əmələ gəlmişdi. Canlarına qorxu düşən yeni sakinlər ucsuz-bucaqsız meşələrdən küləyin gətirdiyi viyiltni vəhşilərin bağırtısı və qorxunc ullaşması hesab edildilər.

Qorxunun təsirindən təhlükə haqqında təsəvvür ağlagəlməz dərəcədə böyüyürdü; sağlam düşüncə qorxudan doğan xəyalın öhdəsindən gələ bilmirdi. Hətta ən cürətli, özünə güvənən zirək adamlar da mübarizədən sağ-salamat qurtara biləcəklərinə şübhə etməyə başlamışdilar. Qorxaq və ürəksiz adamların sayı sürətlə çoxalırdı; onlara elə gəlirdi ki, Amerikadakı İngiltərə müstəmləkələrinin hamısı yaxın günlərdə fransızların malı olacaq, ya da Fransanın müttəfiqləri olan hindu qəbilələri tərəfindən viran ediləcəkdir.

Buna görə də Hudzonla göllər arasındaki yaylanın cənub hissəsində yüksələn ingilis qalası, markiz Monkalmın Şampleyn gölünə yaxınlaşmasından xəbər tutduqda və boşboğaz veylə adamlar «meş-

dəki yarpaqlar qədər saysız-hesabsız əsgərləri olan» öz dəstəsilə həmin general Monkalmın irəlilədiyini də bu xəbərə əlavə etdikdə, qaladakılar bu dəhşətli məlumatı qorxaqcasına, mütiliklə qarşılıdları. Monkalmın hücumu haqqındaki xəbər yayın ortalarında alındı; bu xəbəri bir hindu axşama yaxın gətirmişdi. Həmin dəhşətli xəbəri gətirən qasid, Müqəddəs gölün sahillərindəki fortlardan¹ birinin komendantı Munronun xahişini də düşərgə rəisinə yetirdi; Munro xahiş edirdi ki, təcili olaraq böyük bir qoşun dəstəsi onun köməyinə göndərilsin. Özü ilə ağıryüklü arabalar aparan qoşun dəstəsi fortlə qala arasındaki yolu günün çıxması ilə batması arasındaki müddət ərzində başa vura bilərdi, halbuki meşə sakini bu yolu iki saat qət edir. İngiltərə dövlətinin sədaqətli tərəfdarları bu istehkamlardan birini Ülyam-Henri fortu, digərini isə Edvard fortu adlandırmışdır. Ülyam-Henri fortonun komandanı çoxdan hərbi xidmətdə olan şotlandiyali Munro idi. Bu fortda nizami polklardan biri və hərbi xidmət üçün buraya könüllü gəlmış həmyerlilərdən ibarət kiçik bir qoşun dəstəsi saxlanılırdı; Monkalmın komandanlığı altında hücumla keçib yaxınlaşmaqdə olan qoşunla mübarizə aparmağa bu forton qarnizonunun gücü çatmadı.

İkinci qalada komendant vəzifəsini general Webb aparırdı; onun komandanlığı altında beş minə qədər adam var idi. Hərgah Webb müxtəlif yerlərə səpələnmiş dəstələri cəmləşdirseydi, düşmənə qarşı zirək fransız əsgərlərindən iki dəfə çox əsgər çıxara bilərdi.

Müvəffəqiyyətsizliklərə uğramaq nəticəsində gözləri qorxmuş ingilis generalları və onların tabeliyində olan adamlar general Monkalmın qoşununu qabaqlayıb onu vuruşmağa vadar etməyə və bu yol ilə də düşmən qoşunun hücumunu dayandırmağa cürət etmir-dilər; bu səbəbdən də güclü və igid düşmənin yaxınlaşmasını gözləməyi üstün bilirdilər.

Hudzon sahilində, forton özünü qoruyan istehkamlar silsiləsi şəklində yerləşdirilmiş və xəndəklərlə əhatə olunmuş qoşun düşərgəsində dəhşətli xəbərin doğurduğu həyəcan bir az soyumuşdu. Aradan bir qədər keçdikdə belə bir şayiə yayıldı ki, min beş yüz nəfərlik seçmə qoşun dəstəsi qaladan çıxıb, səhərə yaxın Ülyam-Henri fortona yollanmağa hazırlaşır. Az sonra məlum oldu ki, bu şayiəni yayanlar doğru deyirmişlər; çünkü bir neçə dəstə təcili surətdə səfərə

¹ Fort – istehkam, qala



hazırlaşmaq əmri almışdı. İndi şübhəyə yer qalmırıldı, buna görə də iki-üç saatdan bəri idи, düşərgədə çaxnaşma başlanmışdı; adamlar üzdən çox fikirli, qayğılı və nigaran görünürdülər. Əsgərliyə ilk dəfə gələnlər bir yerdə qərar tuta bilmir, elə hey vurnuxurdular; onlar həddindən artıq səy göstərməkə səfərə hazırlığı daha da yubandırıldır; bərkdən-boşdan çıxmış təcrübəli əsgərlər isə çox soyuqqanlıqla, tələsmədən silahlanırdılar, halbuki əsgərlərin ciddiləşmiş üzləri və dalğın baxışları aydın göstərirdi ki, məşələrdə gözənlənilən dəhşətli mübarizə onların heç də ürəyindən deyildir.

Nəhayət, günəş qərbdəki dağların arxasına çəkildi. Gecə öz örtüyünü qoşun düşərgəsinin üstünə çəkdi. Hərbi səfərə hazırlaşmaqla əlaqədar olan səs-küy və vurnuxma da kəsildi. Tirlərdən düzəldilmiş zabit daxmalarında axırıcı işq da söndü. Ağaclar torpaq səngərlərə və şırılı ilə axıb keçən çaya qara kölgələr saldı, qonşuluqdakı qalın məşələrə çökmiş dərin sükut düşərgəni də bürüdü.

Səhər, təbillərin bərk gurultusu boz duman dəryasına qərq olan havanı yarib ətrafa yayıldı. Bu gurultu dərin yuxuya dalmış döyüşçüləri oyatdı. Dan yeri sökülməkdə idi; buludsuz səma işıqlaşırdı, şaxlı-budaqlı şam ağacılarının qaraltısı, açılan səmanın fonunda getdikcə daha aydın görünüb müəyyən şəkil alındı. Bir dəqiqədən sonra düşərgədə həyat qaynayıb-coşmağa başladı; hətta ən tənbəl və fərsiz əsgər də dəstənin hərbi səfərə çıxmasını görmək və həmin dəqiqədə yoldaşları ilə birlikdə həyəcan keçirmək üçün ayağa qalxmışdı. Yola düşmək üçün yır-yığış işləri çox da çətin deyildi və tez başa çatdırıldı. Əsgərlər döyüş üçün dəstə-dəstə sıraya düzüldülər. Muzdlu kral əsgərləri sağ cinahda təşəxxüsələ dayanmışdılar. Yerli sakinlərdən ibarət olan və özlərini daha sadə aparan könüllülər isə sol cinahda düzülmüşdülər.

Budur, kəşfiyyatçılar yola çıxdılar. Səfər sursatı yüksəlnmiş arabalıların yanınca böyük mühafizə dəstəsi gedirdi. Günəşin ilk şüaları təbiəti nura qərq edərkən cərgələr dərhal kolonlara düzüldülər və yola düşdülər. Kolonlar düşərgədən çıxarkən onların zəhmi hərbçi görkəmi var idi. Nə qədər ki dəstə hələ düşərgədən görünürdü, gedən döyüşçülərin üzündə qürur və cəngavərlik ifadəsi sezilirdi. Lakin hərbi musiqinin akkordları uzaqlarda batıb-kəsilməyə başladı və düşərgədə qalanlar musiqi sədalarını daha eşitmədilər. Məşə qovuşub dəstəni uddu.

İndi külək qulaq kəsilənlərə hətta ən güclü səsləri belə çatdırıldı; axırıncı döyüşü də budaqların arasında gözdən itdi.

Bununla belə, zabit baraklarından ən böyükünün və yaxşısının qarşısında görülen işlər kiminsə yola düşməyə hazırlaşdığını göstərirdi. Vebbin evinin qabağında çox yaxşı yəhərlənmiş bir neçə at dayanmışdı; görünür, bunların ikisi bu meşələrdə gec-gec təsadüf edilən adlı-sanlı qadınlar üçün yəhərlənmişdi. Üçüncü atın yəhərində zabit tapançaları görüñürdü. O biri atlar isə aşağı rütbəli şəxslərə məxsus idi; bunu atların cilovu, yəhərlərin sadəliyi və yüklü olması sübut edirdi. Yola düşməyə tamam-kamal hazır olan sıravi döyüşülər, atlanmaq üçün, yəqin ki, yalnız rəislərinin əmrini gözləyirdilər. Veyil tamaşaçı dəstələri xeyli kənardə dayanıb baxırdılar; bu adamların bəziləri zabit atının qəmətinə, qəşəng görkəminə tamaşa edir, başqları səfərə hazırlığı qəribə bir maraqla izleyirdi.

Lakin kənardan durub baxan adamlardan biri öz ədası və boy-buxunu ilə başqlarından seçildi. Onun görkəmi o qədər də eybəcər deyildi, amma özü olduqca yönəmsiz görüñürdü. Bu adam ayaq üstə duranda o biri adamlardan boyca uca olurdu; lakin oturanda, elə bil, qısılır, boynunu içində çekirdi, buna görə də yanındakilardan böyük görünmürdü. Onun başı hədsiz iri, ciyinləri çox ensiz, qolları uzun və yaraşıqsız, əlləri isə balaca və zərif idi. Lap uzun olan qıçları son dərəcə arıq, dizləri isə həddindən artıq yoğun idi. Bu məzəli adamın qəribə, hətta gülünc görünən paltarı, elə bil, görkəminin yönəmsizliyini nəzərə çarpdırmaq üçün qəsdən bu cür biçilib tikilmişdi. Abi kamzolunun¹ boyunluğu qısa olduğundan onun uzun və arıq boynu tamamilə açıq qalmışdı, donunun ətəkləri qısa olduğu üçün məsxərəçi adamlar onun nazik, uzun qıçlarını lağa qoyub keflərini açırdılar. Sarı rəngli qalın və qaba pambıq parçadan tikilmiş şalvari dizindən idi; şalvarının balaqlarına əzik-üzük və çirkli yekə ağı bant bağlanmışdı. Boz uzunboğaz corabları və başmaqları onun yaraşıqsız əndamını örtən geyimini tamamlayırdı. Bu məzəli adamın bir başlığında üstü gümüş mahmız var idi. Onun rəngi solmuş gümüşü güləbətinli bafta ilə naxışlanan çox çirkli jiletinin yekə cibindən anlaşılmaz bir aletin ucu çıxmışdı. Məzəli adamın başına qoyduğu üçbucaqşəkilli hündür şlyapa, onun mülayim

¹ Kamzol – qolsuz, qısa kişi paltarı



üzünü ehtiramlı şəxslərə məxsus bir şəklə salırdı. Belə şyapanı təqribən 30 il əvvəl pastorlar¹ geyərdilər.

Sıravi döyüşçü dəstələri Vebbin evindən xeyli kənarda dayanmışdır; lakin indicə təsvir etdiyimiz məzəli şəxs general xidmətçilərinin arasına cürətlə girirdi. Bu məzəli adam atları saymazyana nəzərdən keçirib, bunların bəzilərini tərifləyir, bəzilərini isə pisləyirdi.

O, yan-yörəsindəki adamları valeh edən məlahətli bir səslə dedi:

– Bax, bu at evdə bəslənənlərdən deyildir, onu, yeqin, xarici ölkələrin birindən, bəlkə də, buradan çox-çox uzaqlarda olan əlçatmaz adadan gətirmişlər. Öyünmək olmasın, ancaq mən belə şeylərdən baş çıxardığım üçün fikrimi cürətlə söyləyə bilərəm. Nəzərə almalısınız ki, mən hər iki limanda: həm Temza çayının ağzında olan və köhnə İngiltərenin paytaxtının adını daşıyan limanda, həm də Nyu-Heyven – Yeni liman adlanan limanda olmuşam. Mən briqantinalara və barkalara² heyvanların necə mindirilib Yamayka adasına göndərildiyini öz gözümlə görmüşəm; elə bil, onları tufandan xilas etmək üçün Nuhun gəmisinə mindirirdilər. Bu dördayaqlıları Yamayka adasında satır, ya da başqa şeylərə dəyişdirirdilər. Amma mən ömründə hələ heç zaman belə at görməmişəm. Tövratda at haqqında necə yazılmışdır? Bu kitabda deyilir: «O, dırnaqları ilə torpağı səbirsizliklə qazır və güclü olduğunu hiss etdikcə sevinir; o, birbaşa çaparaq, adamların üstünə gedir. Şeypur səsləri içərisində onun nərəltisi eşidilir: «Ha, ha! O, döyüşün iyini hələ uzaqdan alır və əsgərlərin hay-küyünü eşidir». Bu, çox qədim cinsdir, düz demirəmmi, dostum?

Məzəli kişi sözlərinə cavab almadiqda, başını qaldırdı və gözlərini indicə müraciət etdiyi adamın üzünə zillədi. O, qoşun düşərgəsinə bəd xəbər gətirmiş olan, cəld yerişli hindunun hərəkətsiz və yaraşıqlı qamətindən təəccübələ dolu gözlərini çəkə bilmirdi.

Hindu daş heykəl kimi hərəkətsiz dayanmış, ətrafında hökmran olan səs-küyə və izdihama, sanki, heç bir əhəmiyyət vermirdi; onun çöhrəsində qəzəb ifadəsi sezilirdi. Hindu tomaqavkla³ və xəncərlə silahlanmışdı, bununla belə, əsl döyüşçüyü oxşamırıdı. Bu vəhşi adamın sərt sıfətinə çəkilən hərbi boyaq üzünün hər yerinə yayılmışdı,

¹ Pastor – protestant keşişi

² Briqantina – yelkenli, yüngül hərb gəmisi; barka – göyərtəsi olmayan və yük daşıyan yastıdılı iri çay gəmisi

³ Tomaqavk – ABŞ-in qədim hindu tayfalarının döyüş baltası

bu isə onun tutqun rəngli çöhrəsini açıqlı və zəhmlı bir şəklə salırdı. Hindunun gözləri, sanki, buludlar arasında parlayan ulduzlar kimi yanındı. Onun kədərli baxışı onu müşahidə edən məzəli kişinin gözlərindəki təəccüb ifadəsini bir anlığa aldı, lakin dərhal başqa bir tərəfə, çox uzaqlardakı bir nöqtəyə yönəldi.

Bu vaxt nökərlər əl-ayağa düzdülər, yavaş danışanların zərif səsi eşidildi. Zabit atına tamaşa edən şəxs birdən özünün alçaqboylu ariq madyanına yanaşdı; quyruğu sarıqlı olan bu at bir kənarda durub quru otu qırpa-qırpa yeyirdi; həmin şəxs atın belinə yəhər əvəzinə qoyulan yun adyala dirsəklənib, gedənlərin dalınca baxmağa başladı. Bu vaxt qarşı tərəfdən bir dayça onun yabisinə yaxınlaşış əmməyə başladı.

Əynində zabit geyimi olan bir gənc, iki qızı atların yanına gətirdi; paltarlarından məlum olurdu ki, bu qızlar meşələrdən keçməklə yorucu bir səfərə hazırlaşmışlar.

Birdən külək bu qızların kiçiyinin (əslində onların hər ikisi çox gənc idi) şlyapasına bənd edilmiş uzun yaşıl vual¹ qaldırdı; vualın altından qızın düməğ üzü, qızılı rəngə çalan saçı və iri, parlaq göy gözləri göründü. Vualın qalxması nəticəsində üzünün görünməsin-dən qız əsla pərt olmadı, yaşıł örtüyün havada yellənməsinə də mane olmadı; o nə öz üzünü, nə də ata minməsinə kömək edən gəncə bəxş etdiyi təbəssümünü bu örtüklə gizlətmək niyyətində olmadığını bürüzə verirdi.

Gənc zabit ikinci qızın da ata minməsinə eyni hörmətlə kömək etdi; üzünü vual altında gizlətməyə çalışan bu qız bacısından böyük görünürdü və ondan bir az kök idi.

Qızlar ata mindikdən sonra gənc zabit də öz atının belinə sıçradı. Onların hər üçü gedənləri yola salmaq üçün eyvana çıxan general Webbə baş əyib, atları döndərdi. Atlar yüngülçə yorta-yorta düşərgənin şimal darvazasına tərəf yollandı. Bir neçə aşağı rütbəli qulluqçu da atlanıb onların dalınca getdi. Səfərə çıxanlar düşərgə-dən aralanıb böyük yola çıxanadək onların heç biri ağızını açıb bir kəlmə də danışmadı; yalnız bələdçi hindu qəflətən atlı qızların yanından şütyüb keçərkən kiçik bacı diksinib bərkdən içini çəkdi; hindu isə hərbi yola çıxıb cəld və yüngül addimlarla irəlilədi. Böyük bacı bələdçi hindunu gördükdə heç cinqirini da çıxarmadı. Ancaq

¹ *Vual* – duvaq, tor



təəccübdən vualının büzməsini buraxdı; buna görə də onun üzü açıldı. Üzünü ifadəsi, bu anlarda daxili aləmini bürüyən mərhəmət, heyrət və dəhşət hissələrini əks etdirirdi. Bu gənc xanımın saçı öz rənginə və parıltısına görə quzğun tükünü xatırladırdı; o, qarayanız deyildi; üzü dolu olsa da, sifətində heç bir kobudluq əlaməti sezilmirdi. Üz-gözündən zəriflik və nəciblik yağırdı; üzünün cizgiləri son dərəcə gözəl idi. Qız gülümsədikdə dodaqlarının arasında eyni böyüklükdə, səliqə ilə düzülmüş dişləri ağardı; öz ağılıgına görə onlar ən yaxşı fil dişi ilə rəqabət apara bilərdi.

II *fəsil*

Qızlardan kiçiyi bir anlıq qorxudan sonra özünə gələrək, qorxaqlığına güldü və yanınca gedən atlı zabitə dedi:

– Dunkan, deyin görüm, bu yerlərin meşələrində adamı tez-tezmi bu cür qara basır? İş belə getsə, hələ qorxunc Monkalmla üz-üzə gəlməzdən əvvəl Koranın da, mənim də işimiz bitər.

– Bu hindu bizim dəstənin bələdçisidir, – deyə gənc zabit bildirdi, – özü də, qəbiləsinin fikrincə, qəhrəmandır. O bizi, aztanınan bir cığırla aparıb gölün kənarına çıxarmağa söz vermişdir; onun tanıldığı bu cığır yolumuzu yaxın edir. Buna görə də biz mənzil başına dəstəmizdən tez çatacağıq.

– Sizin bu hindu mənim xoşuma gəlmir, – deyə kiçik qız cavab verdi və qəsdən diksindi, halbuki, doğrudan da, hələ qorxurdu. – Siz onu yaxşı tanıyırsınızmı, Dunkan? Burası da var ki, ona yaxşı bələd olmasaydınız, əlbəttə, etibar etməzdiniz.

– Düzdür, bu hindunu yaxşı tanıyram, yoxsa mən onu bələdçiliyə götürməzdəm, özü də belə bir vaxtda! Adı Maqua olan bu hindu, deyirlər kanadalıdır, amma dostlarımız olan moqauklara xidmət edir; moqauklar isə, bildiğiniz kimi, altı müttəfiq qəbilədən¹ birinə mənsubdur. Mənə deyirdilər ki, bizim bu Maqua, sizin atanızla əlaqədar

¹ Altı qəbilə ittifaqına moqauklar, oniedlər, seneklər, kayyuqlar, onondaqlar və tuskarorlar daxildir; bir-birinə qohum olan bu qəbilələrlə lenap qəbilələri (mogikan və delavarlar qəbiləsi) arasında düşmənçilik var idi. Bu altı qəbilə müxtəlif adlar daşıyırdı. Bunları çox zaman makuaslar, minqlər və ya irokezler adlanırırdılar.

olan qəribə bir təsadüf nəticəsində buraya gəlib çıxmışdır. Deyəsən, general bu hindunun barəsində rəhmsizlik etmişdir... Amma bu əhvalatlar yadımda qalmamışdır. Elə bizi də bu bəsdir ki, Maqua indi bizim dostumuzdur.

Canına bərk qorxu düşmüş qız:

– Hərgah o mənim atamın düşməni olubdursa, onda vay bizim halımıza, – dedi. – Mayor Heyvord, xahiş edirəm, onunla söhbətə başlayın, mən onun səsini eşitmək istəyirəm. Mən hər bir adamın səsini eşitdikdən sonra özünə qiymət verə bilirəm; bu, gülünc olsa da, mənim həmişə buna etiqadım olmuşdur.

Heyvord:

– Onunla danışmağa razıyam, – dedi, – amma çox güman ki, belə danışq nəticə verməsin, çünkü o mənə qısa nidalarla cavab verəcək. Mənə elə gəlir ki, Maqua ingiliscə başa düşür, lakin özünü elə göstərir ki, guya, bizim dilimizi bilmir. Bundan başqa, müharibə vaxtı olduğu üçün Maqua ən yüksək əsgəri şərəfə layiq olduğunu bürüzə verməyə çalışır, buna görə də çətin ağlım kəsir ki, o, belə bir vaxtda mənimlə danışmaq istəsin... Bir baxın, bələdçimiz ayaq saxladı. Bizim burulub getməli olduğumuz ciğır, yəqin, buradan başlanır.

Dunkanın dediyi kimi də oldu. Atlilar hərbi yolun kənarlarındakı qalın kolluğu göstərən və hərəkətsiz dayanmış hinduya yaxınlaşdıqda ciğırın çox dar olduğunu gördülər; belə ciğirlə iki atlının yan yana getməsi əsla mümkün deyildi.

Heyvord piçıldayaraq:

– Biz dönüb bu dar yol ilə getməliyik, – dedi. – Qorxduğunuzu əsla bürüzə verməyin, yoxsa özünüüz məhz qorxduğunuz təhlükəyə düşər edərsiniz.

– Kora, sən necə bilirsən, dəstə ilə birlikdə getməyimiz bizim üçün daha salamat olmazdım? – deyə qızılı saçlı Alisa bacısından soruşdu.

Heyvord isə qızın bu təklifinə etiraz edərək:

– Alisa, siz vəhşilərin adət və vərdişlərinə yaxşı bələd deyilsiniz, – dedi, – buna görə də, başa düşmürsünüz ki, hansı hallarda qorxmaq lazımdır. Hərgah düşmən qalın meşəyə çatmışdırsa, daha çox skalp¹ əldə etmək ümidiilə, yəqin ki, dəstəmizi mühasirəyə almağa çalışacaqdır. Dəstəmizin hansı yol ilə getdiyini hamı bilir, bizim bu

¹ Skalp – tükü ilə birlikdə soyulmuş baş dərisi



cığır isə hələlik bir sərr olaraq qalır; çünki biz bu cığır ilə getməyi cəmi bir saat bundan əvvəl qət etmişik.

– Biz bu adama yalnız ona görəmi etibar etməməliyik ki, onun hərəkətləri və vərdişləri bizimkilərə oxşamır, üzünün rəngi isə ağların dərisinin rəngindən tutğundur? – deyə, Kora laqeydcəsinə soruşdu.

Alisa ürəkləndi: o öz narraqanzetini¹ qamçılıyaraq, birinci olaraq budaqları aralayıb qaranlıq və dar meşə cığırı ilə bələdçinin ardınca getdi. Heyvord Koraya iftixarla baxırdı; o, hətta, öz sarışın saçlı səfər yoldaşı Alisanın qalın meşənin içərilərinə tək girdiyini də dərk etmədi. Nökərlər qabaqcadan aldıqları əmrə əməl edərək, meşəyə dönməyib, dəstənin dalınca getmək üçün bu cığırda qızlardan və Heyvordan ayrıldılar. Heyvord qızları başa saldı ki, nökərlərin burada onlardan ayrılması ehtiyatkarlıq üzündən görülmüş bir tədbirdir; bunu bələdçi hindu məsləhət görmüşdü, çünki o istəyirdi ki, Kanada qəbiliələrinin kəşfiyyatçıları buralara gəlib çıxsalar, az iz görsünlər.

Bütün söz-söhbət bir neçə dəqiqəliyə kəsildi.

Yolcular az sonra qalın meşənin geniş kənarından keçib irəlilə-yərək, iri ağacların çətirlərinin baş-başa verməsindən əmələ gələn qaranlıq tağların altına gəlib çıxdılar. Buradan rahat yol başlanırdı; bələdçi, qızların indi atları daha yaxşı sürdüklərini gördükdə, sürəti bir az da artırdı; buna görə də Kora və Alisa öz narraqanzetlərinin başını buraxmalı oldular; atlar löhrəm yerişlə getməyə başladı. Heyvord dönüb qaragöz Koraya nə isə demək istədikdə, birdən uzaqdan at ayaqlarının səsini eşitdi; atların ayaqları cığırda şaxələnmiş ağaç köklərinə dəydikcə tappılıt qoparırdı. Bu səs gənc zabitin atını saxlamağa məcbur etdi. Kora ilə Alisa da öz atlarının cilovunu dardılar. Onların hər üçü qulaqlarına dəyən tappılıtin nə olduğunu bilmək istəyirdi.

Bir azdan sonra onlar şam ağacları arasından, maral kimi yüyüre-yüyüre gələn daycanı gördülər; onun ardınca bundan əvvəlki fəsildə təsvir etdiyimiz yönəmsiz kişi də ağacların arasından çıxdı. O, ariq yabisini gücü gəldikcə bərk yüyürməyə məcbur edərək, çapa-çapa gəlirdi. O, bir ayağı ilə yabını elə hey mahmızlayırdı; bunun nəticəsində atın dal ayaqları yüngülçə dördnala yeridiyi halda, qabaq ayaqları axsaq atın löhrəm yerişinə oxşayan, qeyri-müəyyən, tez-tez dəyişən bir yerişlə irəliləyirdi. Bu atın tez-tez gah löhrəm, gah da

¹ Narraqanzet – çox davamlı at cinsidir.

dördnala yeriməsini görən adamda yanlış təsəvvür əmələ gəlirdi; buna görə də adam elə bilirdi ki, at əslində olduğundan daha sürətlə yerir; Heyvordun özü də, yaxşı attaniyan olmasına baxmayaraq, minicinin aman vermədən mahmızlayıb qovduğu bu yaziq atın hansı allyurla¹ yeridiyini heç cür başa düşə bilmirdi.

Atının at belində oturuşu və bütün hərəkətləri də atın fiquru və yerişi kimi qəribə idi. At hər addımını atdıqca, onun belindəki yad adam, ayaqlarını üzəngilərə dirəyib qalxır; gah qıçlarını dümdüz dərtir, gah da yiğaraq birdən dikəlir, sonra yenə qəddini bükürdü; buna görə də heç kəs onun uca və ya qısa boylu olduğunu müəyyən edə bilməzdi. Yabının və onun belindəki adamin təsvirini tamamlamaq üçün bunu da əlavə etməliyik ki, bu adamın atı mahmızlaması nəticəsində at yanakı cəld qaçırdı; atın uzun qılı quyuğunu aravermədən bulaya-bulaya hansı tərəfə çırpdığına fikir verdikdə mahmızlanma nəticəsində hansı böyrünün ağridığını başa düşmək çətin deyildi.

Heyvordun gözəl, açıq, mərd alnında yenice əmələ gələn qırışlar tədriclə çekildi və təbəssüm onun dodaqlarını bir-birindən araladı. Alisa gülməyini saxlaya bilmədi. Hətta, Koranın dalğın qara gözlərində belə, incə bir təbəssüm sezildi.

Qəribə atlı çapa-çapa özünü Dunkana yetirdi və atın başını saxladı. Dunkan ondan:

– Bizlərdən birini görmək istəyirsiniz? – deyə soruşdu. – Ümid edirəm ki, bizə pis xəbər getirməmişsiniz, eləmi?

– Elədir ki, var, – deyə yad adam cavab verdi və bürkülü meşə havasını hərəkətə getirmək üçün üçbucaqşəkilli şlyapasını əlində yel-lətməyə başladı; o, bir az toxladı ki, verdiyi cavabin məsələnin hansı hissəsinə aid olduğunu yanındakı adamlar başa düşsünlər. Bu məzəli adam bərk qızmış üzünü yelləyib bir az sərinləşdirdikdən və nəfəsini dərdikdən sonra əlavə etdi: – Deyirlər ki, Uilyam-Henri fortuna gedirsiniz. Mənim də səfərim oradır, buna görə də qət etdim ki, yaxşı yol yoldaşlarına qoşulub bu səfəri birlikdə başa çatdırmağımız hamımız üçün xoş olar!

Heyvord onun fikrinə etiraz edərək:

– Qəribə səsvermə üsuludur, – dedi. – Biz üç nəfərik, amma siz yalnız özünüzlə məsləhətləşmişsiniz.

¹ Allyur – müxtəlif at yerişləri; yortma, yorğ'a, dördnala və i.a.



– Elədir ki, var. Adam gərək ən əvvəl öz arzusunu öyrənib bilsin; bu ki, məlum oldu, onda yalnız bircə iş qalır, o da öz niyyətini yerinə yetirməkdir. Bax buna görə də mən özümü sizə yetirdim.

Dunkan qürurla:

– Hərgah siz gölə tərəf gedirsinizsə, onda yolu azmınız, – dedi.
– Oraya gedən böyük yol sizdən ən azı yarım mil arxada qalmışdır.

Məzəli kişi soyuq qarşılanmasından əsla pərt olmayaraq cavab verdi:

– Elədir ki, var. Mən Eduardda cəmi bir həftə qalmışam, buna görə də, hansı yol ilə getməli olduğumu ancaq o vaxt soruşturdum ki, dilim lal olaydı, dilim lal olduqda isə seçdiyim peşəyə daha yaramaddım. – O, yavaşdan hırıldadı, sonra isə sözünə davam etdi:
– Mənim kimi mənsəb sahibi olan bir şəxs öyünd-nəsihət verməli olduğu adamlar arasında özünü həddindən artıq sadə aparsa, ehtiyatsızlıq etmiş olardı: dəstənin dalınca getməməyiimin səbəbi də bax budur. Bundan əlavə, mən belə hesab edirəm ki, sizin kimi bir centlmen, yolçulara başqalarından, əlbəttə, daha yaxşı rəhbərlik edə bilər. Məni sizə qoşulmağa vadar edən də bax bu mülahizədir. Bir də ki, sizinlə yol getmək mənim üçün daha xoş olar, çünkü biz bir-birimizlə söhbət edə bilərik.

Heyvord bu sözlərdən hırslandı; bu yad adama bərk acıqlanmaq arzusu ilə ona gülmək arzusu arasında çəşib qalaraq:

– Bu ki, özbaşınalıq və düşüncəsizlikdir! – dedi. – Gərək ki, siz öyünd-nəsihət verməkdən və mənsəbdən danışdırınız. Deyin görək, kimsiniz? Olmaya, ittiham və müdafiə qaydalarını öyrədən, nəcib elmdən dərs verən müəllimsiniz? Yoxsa, siz də yalnız cizmaqara fiqurlar çəkməklə öyünüb, riyaziyyatla məşğul olduqlarını söyləyənlərdənsiniz?

Yad adam Heyvordun üzünə çox təəccübə baxdı, əsla təkəb-bürülüük göstərmədi, əksinə, çox qabarlıq bir şəkildə bürüzə verdiyi təmtəraqlı itaətkarlıqla cavab verdi:

– Ümidvaram ki, söhbətimizin heç bir ittihamə dəxli yoxdur və mən müdafiə haqqında heç fikirləşmirəm də, çünkü allahın iradəsilə və onun mərhəməti sayəsində heç bir böyük günah işləməmişəm. Cizmaqara fiqurlar barəsindəki sözlərinizin mənasını əsla başa düşmədim; o ki qaldı insanlara təlim verməyə, bunu mən belə bir müqəddəs işin nəsib olduğu adamların öhdəsinə buraxıram. Mənim

işim ancaq Zəbur oxumaq məharətindən, minacat çəkmək və mədh etmək bacarığından ibarətdir.

Alisa gülərək:

— Deyəsən, bu, Apollonun şagirdidir, — dedi, — hərgah belədir-sə, mən onu xüsusi himayəm altına almağa hazırlam!.. Bəsdir, Hey-vord, qaşqabağınızı tökməyin. Təsəvvür edin ki, mən zərif səslər eşit-mək arzusundayam, buna görə de izn verin, bu məzəli kişi bizə yol yoldaşı olsun. Bundan başqa, bir hadisə üz verərsə, dostumuz və müttəfiqimiz artıq olar, — deyərək Alisa onları ötüb, qaşqabaqlı hindunun ardınca gedən Koraya cəld və çəpəki bir nəzər saldı.

— Alisa, siz elə güman edirsiz ki, yolumuzda təhlükəyə rast gələcəyimizi bilsəydim, sevdiyim adamları bələd olmadığım bu cığır-la aparmağa cürət edərdim?

— Yox, yox, mən bunu demirdim. Amma məzəli kişi mənim kefi-mi açır, bunun ki, bizə maneciliyi yoxdu! Hərgah, doğrudan da, onun qəlbini musiqi aləmindən xəbərdardırısa, onu acılayıb yanımızdan qovmağı məsləhət görmürəm.

Alisa yad adımı işaret ilə yanına çağırıb və öz atının başını bir az buraxdı. O, məzəli kişiyə zarafatla müraciət etdi:

— Dostum, çox şadam, bu yolda sizə rast gəldim. Mənim qohum-larım tərəfgırlıq edib deyirlər ki, guya, mən duet oxumağı bacarıram, odur ki, biz sevdiyimiz mahniları birlikdə oxuyub səfərimizin xoş başa çatmasına kömək edə bilərik. Bundan əlavə, çox istərdim ki, maestro mənim səsim haqqında öz rəyini desin.

Nəğmə müəllimi Alisaya bir az da yaxınlaşaraq cavab verdi:

— Doğrudan da, Zəbur oxumaq adamin ruhunu da, bütün vücudunu da dincəldir; həyəcanlı olan bu adama dünyada heç bir şey Zəbur nəğməsi qədər təsəlli verə bilməz. Lakin ahəngin tamam-kamal olması üçün gərək dörd adam oxusun. Yəqin, sizin çox xoş və zəngin soprano səsiniz vardır; mən bir az özümə güc versəm, ən yüksək tenor notlarını götürə bilərəm. Belə halda, bizim kontraltonuz və basımız yoxdur. Əlbəttə, kral ordusunun zabiti — bayaqdan məni yoldaşlığı qəbul etmək istəməyən zabit, indi bizə qoşulub bas partiyasını oxuya bilər... Danişarkən onun səsinin ahəngindən hiss olunur ki, səsi basdır.

— Zahiri əlamətlərə görə adama qiymət verməyə çalışsanız, səhv edərsiniz, — deyə gənc xanım gülümsəyərək etiraz etdi. Doğrudur,



mayor Heyvord hərdənbir alçaq notlarda, yoğun səslə danışır, amma inana bilərsiniz ki, onun adı səsi, sizin eşitdiyiniz basa nisbətən daha yaxşı təsir bağışlayan tenora çox yaxındır.

– Siz yalnız dini mahnilər oxumaqla məşğul olursunuz?

– Elədir ki, var. Davidin zəbur nəgmələri bütün başqa poeziya əsərlərindən üstün olduğu kimi, bu nəgmələrin melodiyası da dünyada eşitdiyiniz bütün nəgmələrin musiqisindən gözəldir. Köçümü harda salsam, hansı ölkələrə səyahət etsəm, nə yuxuda, nə də ayıq vaxtında bax, bu sevdiyim kitabı əlimdən yerə qoymuram. Qulaq asın, 1744-cü ildə Boston şəhərində nəşr edilən bu kitabın adını oxuyum: «Əhdi-ətiq və Əhdi-cədid zəbur nəgmələri, himnləri və müqəddəs mahniları; ictimai və şəxsi həyatda, başlıca olaraq Yeni İngiltərədə həqiqi dindarların oxuması, öyrənməsi və təsəlli tapması üçün ingiliscəyə şeirlə tərcümə olunmuşdur».

Məzəli kişi bu sözləri deyərkən cibindən balaca bir kitab çıxartdı, dəmir sağanaqlı eynəyini burnunun üstünə taxdı və kitabı elə bir ehtiyatla və hörmətlə açdı ki, elə bil, onun əlindəki müqəddəs bir şey idi. Sonra daha heç bir izahat vermədən qəribə bir aləti ağızına qoydu. Dərhal çox kəskin və zil səs eşidildi. Bundan sonra zəbur müğənnisi bir oktava aşağıdan götürərək, nəhayət, oxumağa başladı. Ətrafa dolğun və melodik zərif səslər yayıldı; hətta atın yırğalanması da kişinin oxumasına mane olmurdu.

Necə fərəhlidir, nə qədər xoşdur
Qardaştək yaşıyib, birgə çalışmaq.
Sanki, xeyir-dua yağır başından,
Qəlbim nəşəlidir, kefim olub çağ.

Zəbur oxuyan kişi sağ əlini mahninin ahənginə uyğun surətdə qaldırıb-endirirdi. Kişi sağ qolunu aşağı endirərkən barmağını kitabı səhifəsinə vurur, əlini yuxarı qaldırıqdə isə onu xüsusi bir məhərətlə tovlayırdı. Mahninin oxunması qurtaranadək onun əli də yorulmaq bilmədən qalxıb-enirdi.

Meşəyə çökmüş süküt pozulmuşdu. Maqua Dunkana tərəf dönüb pozuq ingilis dilində bir neçə söz dedi, Heyvord isə yad adamın oxumağını yarımcıq kəsərək, Alisaya müraciət etdi:

– Görünür ki, qabaq tərəflərdə elə bir təhlükə yoxdur; bununla belə, biz yenə də ehtiyatlı olub səssiz getməliyik. Alisa, gərək məni bağışlaysınız, çünki sizi zəbur dirləmək ləzzətindən məhrum edəcəyəm və bu centlməndən də xahiş edəcəyəm ki, oxumağını daha münasib bir vaxta saxlaşın.

Gənc xanım hiyləgərcəsinə gülümsəyərək:

– Doğrudan da, siz mənim nəşəmi pozursunuz, – deyə cavab verdi. – Bilməlisiniz ki, belə mənasız sözlərin bu cür məharətlə oxunmasını ömrümdə hələ heç kəsdən eşitməmişəm! Mən bu qəribə uyğunsuzluğun səbəbini yol yoldaşımızdan soruşmaq istəyirdim, amma, Dunkan, sizin gurultulu bas səsiniz fikrimi dağıtdı.

Heyvord qızın sözlərindən bir balaca inciyən kimi oldu və ona müraciət edərək:

– Heç başa düşə bilmirəm, – dedi, – axı, siz niyə mənim səsimi gurultulu bas adlandırırsınız? Mən ancaq bunu bilirom ki, sizin təhlükəsizliyiniz və bacınızın dincliyi mənim üçün Hendelin¹ bütün musiqi yaradıcılığından da son dərəcə üstündür.

Gənc zabit sözünü qurtarıb meşəyə tərəf baxdı, sonra isə Maquani çəpəki bir baxışla şübhəli-şübhəli süzdü. O, Maquanın yenə əvvəlki kimi heç qərardan getmədən sakitcə öz yoluna davam etdiyiğini gördükdə gülümsədi, nahaq yerə təlaş keçirdiyini başa düşüb öz-özünə güldü. Məgər o lap indicə kolların arasından işıldayan giləmeyvə parıltısını görüb bunu budaqların arasında gizlənən hindunun gözlərinin işltısı hesab etməmişdim? İndi mayor xatircəm yol gedir və bir anda başından keçən qorxulu fikirləri qovaraq, yarımcıq qoymuş səhbəti davam etdirirdi.

Lakin Heyvord öz gəncliyindən doğan vüqar hissinə aldanaraq, ehtiyatlı olmayı unutmaqla çox yanıldı.

Atlılar qalın kolluğun və ağacların yanından yenicə keçmişdilər ki, birdən budaqlar çox ehtiyatla və səssizcə bir-birindən aralandı, onların arasından isə zəhmlili hərbi naxışlarla boyanan qəzəbli bir insan üzü göründü.

Qayğısız kiçik dəstənin ardınca xeyli baxan bu meşə sakininin qaramtil sifətində kinli bir sevinc əks etdi.

Yüngül və əzəmetli görünən atlı qızlar gah gözdən itir, gah da budaqların arasından görünürdülər; onların ardınca gözəl ata minmiş

¹ *Hendel Georq Fridrix* (1685-1759) – məşhur alman bəstəkarı



mayor, hamidan arxada isə yönəmsiz nəğmə müəllimi gəlirdi. Nəhayət, o da qalın meşənin tünd rəngə çalan ağaclarının arasında görünməz oldu.

III *fəsil*

Qoy Heyvord və onun səfər yoldaşları qalın meşəni yara-yara lap içərilərə doğru getməkdə olsunlar; biz isə fikrən onlardan bir neçə mil qərbə gedərək, bu yerlərdə baş verən hadisələrdən bəhs edək.

Vebbin düşərgesindən təqribən birgünlük yol qədər uzaqda, kiçik, lakin çox iti axan dağ çayının kənarında həmin gün iki adam oturmuşdu. Görünür, onlar kimisə və ya nəyisə gözləyirdilər. Meşə, yarılmaz bir divar kimi uzanaraq, bu balaca çayın lap kənarına çatırdı. Bir-birinin qarnına girən ağacların budaqları suya baş əyərək, onun səthinə qara kölgə salırdı. Günəşin şüaları öz istiliyini itirməyə başlamışdı, gündüzün nəfəsqaraldan bürküüsü isə çəkilmişdi; bu səbəbdən irmaqlardan və bulaqlardan qalxan sərin buxar havaya yayılırdı. Ağacdələnin tənbəl-tənbəl ağac gövdəsini öz dimdiyilə taqqıldatması, alaqqarğanın xoşagəlməz qarğıltısı və ya uzaqdakı şəlalənin küləklə bu yerlərə gəlib çatan yeknəsəq boğuq uğultusu meşənin əbədi sakitliyini arabır pozurdu.

Lakin çayın kənarında oturub söhbət edən bu iki meşə sakını meşənin dərin sükutunu pozan bu adda-budda, kəsik səslərə yaxşı bələd idi, buna görə də belə səslər onların diqqətini söhbətlərindən yayındırmırıldı. Müsahiblərdən birinin dərisinin qırmızı rəngə çalması və geyimi onun döyüşü hindu olduğunu göstəridi. İkinci adam da çox sadə və kobud tikilmiş paltar geymişdi, lakin onun gündən yanmış üzünün rəngi daha açıq idi; həmin adamın bu yerlərə mühabirət etmiş ilk avropalıların nəslindən olduğunu zənn etmək olardı.

Qırmızıdərili adam mamır basmış tırın üstündə oturmuşdu və dediyi sözlərə təsirli, təmkinli, lakin aydın əl hərəkətlərlə qüvvət verirdi. Onun, demək olar ki, lüt olan bədəni qorxduğu ölüm emblemi idi, çünkü bədəninə qara və aq boyaqqlarla çəkilmiş cürbəcür naxışlar bu adımı skeletə oxşadırı. Bu hindunun ülgüclə qırılmış başında yalnız bir çəngə tük qalmışdı. Bu vəhşinin saçına sancdığı

qartal lələyi sol çıynınə sallanırdı; o, kəmərinə tomaqavk və skalp-soyan bıçaq sanmışdı; bu şeylər ingilislər tərəfindən düzəldilmişdi. Həmin adam qısa əsgər tüfəngini qüvvətli və çı�paq dizinin üstünə aşırımışdı; ümumiyyətlə, ingilislər öz qırmızıdərilə müttəfiqlərini belə tüfənglərlə silahlandırdılar. Bu döyüşünün bütün zahiri görünüşü – onun enli sinəsi, gözəl qədd-qaməti və vüqarlı boy-buxunu – göstərirdi ki, o, ömrünün ən yaxşı çağlarına çatmış, lakin qocalığa doğru hələ meyil etməyə başlamamışdır.

Onun yanındakı ağ adamın boy-buxunundan görünürdü ki, o, gəncliyinin hələ ilk illərindən sıxıntıların və çətinliklərin dadını görmüşdü. O çox qüvvətli idi; kök olduğunu demək olmazdı, özü də sarısaçlı yaşıl ovçu donu geymişdi; başına dəridən tikilmiş yay papağı qoymuşdu. Bu ovçu kəmərinə xəncər sanmışdı, lakin onun tomaqavkı yox idi. Qırmızıdərililərin adətinə görə, onun da mokasinlərinə¹ ala-bəzək naxışlar vurulmuşdu, dəridən tikilmiş şalvan isə yan tərəflərdən və dizlərindən yuxarı maral damarları ilə qaytanlanmışdı. Onun əsləhəsini dəri çantası və yanından asdığı baritla dolu buynuz tamamlayırdı; bu adam çox uzun olan tüfəngini yaxınlıqdakı ağacın gövdəsinə söykəmişdi. Ovçu və ya kəşfiyyatçı olan həmin ağ adamın baxışından və gözlərindən çox həssas və ağıllı olduğu hiss olunurdu. O danişarkən ətrafına göz gəzdirirdi. Ya ov güdür, ya da xəyalına gətirdiyi gizli basqından ehtiyat edirdi. Axırda qırmızıdərilə hinduya dedi:

– Çinqaçquq, bilməlisən ki, sənin qəbilənin rəvayətləri mənim xeyrimadır.

Onlar Hudzon çayı ilə Potomak çayı arasındaki yerlərdə yaşayışın sakinlərin bələd olduqları ləhcədə danişirdilər.

– Sənin ata-babaların günbatan tərəfdəki ölkədən buraya gəlmiş, böyük çayı² üzüb keçmiş, yerli əhali ilə vuruşmuş və onun torpaqlarına yiylənmişlər. Mənim əcdadım isə bu yerlərə qırmızı daneri sökülen tərəfdən gəlmış, Duzlu Gölü üzüb keçmiş və sənin əcdadın kimi hərəkət etmişdir. Buna görə də, yaxşısı budur, gəl bu barədə heç mübahisə etməyək və əbəs yerə danişmayaq.

– Mənim ulu babalarım qırmızıdərilə, lüt adamlarla vuruşmuşlar, – deyə hindu həmin dildə sərt cavab verdi. – De görüm, Şahingöz,

¹ Mokasin – Amerikanın qədim sakinləri olan hinduların geydikləri, maral dərisindən olan ayaqqabı

² Missisipi nəzərdə tutulur.



məgər ölümsaçan qurğusun güllə ilə ucu daşdan olan ox arasında ki fərqi görmüsən?

– Təbiət hindunu qırmızıdərili yaratmışdır, lakin onun ağılı da vardır, – deyə ağ adam öz fikrini bildirdi. – Mənim savadım-zadım yoxdur, bunu heç də gizlətmirəm, amma maral və dələ ovlanan zaman gördüklərimə əsaslanıb deyə bilərəm ki, ulu babalarımın silahı, sərrast gözlü hindunun hədəfə buraxdığı yaxşı çaxmaqdaşı oxundan və kamanından, məncə, az təhlükəli olmuşdur.

– Sən bütün bunları öz atalarından eşitmisən, – deyə qırmızı dərilə laqeyd cavab verdi. – Axi sizin qocalar nə deyirlər? Məgər onlar gənc döyüşülərə deyirlər ki, solğunbənizli adamlar vuruşarkən daş baltalarla və ağacdan tüfənglərlə silahlınlarmış?

– Mən qərəzsiz adamam, öz əcdadımın üstünlük'lərə də öyünlürəm, amma mənim ən qəddar düşmənim olan makuas dana bilməz ki, mən xalis ağ irqdənəm, – deyə ovçu cavab verdi və qaralmış ariq əlinə nəzər saldı. – Amma mən boy numa alıram ki, həmvətənlərin min bir çox, lap çox hərəkətlərini bəyənmirəm. Axi bir də mən baş-qaları üçün cavabdeh ola bilmərəm, hər bir hadisəni, hər bir əhvatalı iki cəhətdən qiymətləndirmək olar. İndi, Çinqaçquq, mənə de görüm, qırmızıdərili lərin rəvayətləri sənin ulu babalarının mənim ulu babalarımla ilk görüşü haqqında nə deyir?

Onların hər ikisi susdu. Hindu xeyli vaxt ağızını açıb bir söz belə demədi; nəhayət, o, verəcəyi cavabın çox böyük əhəmiyyətini tama-mılə dərk edərək, nağıl etməyə başladı; onun səsində saf bir səmi-miyət hiss olunurdu.

– Qulaq as, ey Şahingöz, sənin qulaqların yalana və uydurma-lara inanmaz. İndi qulaq as, gör bizim atalarımız nələr demişlər, gör mögikanlar necə hünərlər göstərmişlər! Biz bizon¹ sürülərinin otla-dığı geniş düzənliklərin arxasında günəşin axşamlar gizləndiyi yerlərdən gəlmışdik və irəliləyə-irəliləyə böyük çaya çatmışdık. Biz burada alligevlərlə əlbəyaxa olmuş və torpaq onların qanlarına boyanıb qırmızı rəng alanadək vuruşmuşduq. Böyük çayın sahillərilə Duzlu Gölün dayazlıqları arasındaki yerlərdə biz heç kəsə rast gəlmədik; bizi yalnız makuaslar uezəqlərdən güdürdülər. Biz dedik ki, bax, bu yerlərin hamısı bizimdir. Biz bu diyarı mərdliklə qazandıq və onu güclü, qoçaq insanlar kimi qoruduq. Biz makuasları ayılarla dolu olan

¹ Bizon – vəhşi öküz

meşələrə qovuq; bundan sonra makuaslar özləri üçün yalnız qurmuş göllərdən duz çıxarırdılar. Bu köpəklər böyük göldən bir dənə belə balıq tuta bilmirdilər, biz yediyimizi yeyib, sümüklərini də onlanın qabağına atırdıq...

Ağ ovçu hindunun susduğunu gördükdə:

– Mən bütün bunları çoxdan eșitmışəm və bunlara inanıram, – dedi. – Amma sənin bu dediklərin ingilislərin buraya gəlib çıxmalarından çox-çox qabaq olmuşdur.

– İndi şabalıd ağaclarının göylərə baş qaldırıldığı yerlərdə o zaman şam ağacları bitirdi. Bizim diyara birinci olaraq gəlib çıxan solğunbənizli adamlar heç də ingiliscə danışmıldılar. Onlar böyük qayıqda üzüb gəlmisdilər. Bu, mənim ulu babalarımın ətraf qəbilələrlə birlikdə öz tomaqavklarını torpağa basdırıldıqları vaxt olmuşdur¹. Ey Şahingöz, bilməlisən ki, biz hələ o vaxt, – bu sözləri deyərkən Çinqaçqunkun bütün varlığına hakim kəsilən dərin həyəcan yalnız onun səsinin titrəməsindən bilinirdi – o zaman hamımız bir tayfa idik. Çox xoş güzəran keçirirdik! Duzlu Gölü bizə balıq, meşələr maral, göy isə quş verirdi. Bizim arvad-uşaqlarımız var idi. Biz Büyük Gölə sitayış edirdik, makuaslar bizim zəfər mahnilərimizdən qorxurdular...

– Bilirsənmi, o zaman sənin ulu babalarının başına nə iş gəlmidi? – deyə ağ ovçu soruşdu. – Əlbəttə, söz yox ki, onlar igid və namuslu döyüşçülər olmuşlar, tonqalların dövrəsində oturub öz qəbilə adamlarına ağılli məsləhətlər vermişlər.

– Mənim qəbilem bütün tayfaların, xalqların ulu babasıdır, lakin mənim damarlarimdə bir damcı da olsun, qarışq qan yoxdur, mənim damarlarimdə qəbilə başçılarının qanı – saf və nəcib qan axır, ömrümüz axırınadək də qanım bax belə olacaqdır... Sonra hollandiyalılar bizim sahillərə gəlib çıxdılar. Ağlar mənim ulu babalarıma odlu su² verdilər. Ülu babalarım bu suyu içməyə başladılar. Onu acgözlükə içir, doymaq bilmirdilər; sudan o qədər içmişdilər ki, axırdı onlara elə gəlmişdi ki, guya, yer göylə birləşmişdir. Elə bu vaxt da mənim ulu babalarımın vətəni əllərindən çıxmışdır. Onları sevdikləri sahilərdən sıxışdırı-sıxışdırı qovub uzaqlaşdırmışlar. Axırda iş o yerə

¹ Tomahavkin torpağa basdırılması müharibənin qurtardığını gösterən təntənəli bir mərasimdir.

² «Odlu su» deyərkən araq nəzərdə tutulur.



çatmışdır ki, mən – hinduların qəbilə başçısı və saqamoru¹, – günəş şüalarını indi yalnız yarpaqların arasından görürəm və ulu babalarımın qəbirlərindən çox-çox uzaqlardayam.

Çinqaçqunkun həmsöhbəti bu hindunun nəcib və bürüzə vermədiyi qəmginliyindən mütəəssir olaraq:

– Bu çox kədərləi aqibətdir, – dedi. – De görüm, sənin tayfanın nümayəndələri, bir çox illər bundan əvvəl delavarlar yurduna gəlmış olan adamların nəsilləri bəs indi harada yaşıyırlar?

– Sən də mənə cavab ver görüm, çoxdan uçub getmiş yay günlərinin çicəkləri bəs nə oldu, haraya yox oldu? Onlar yerə tökülüb səpələndi. Mənim bütün tayfam da bax belə məhv olmuşdur: bütün mogikanlar bir-birinin ardınca bu dünyani tərk edib, ruhlar aləminə çəkilmişlər. Mən dağın zirvəsindəyəm, lakin mənim aşağı enmək vaxtim çox tez gəlib çatacaqdır, oğlum Ünkas da mənim dalımcı getdikdən sonra saqamorların qanı tükənəcəkdir: unutma ki, mənim oğlum sonuncu mogikandır!

Bu anda bir gəncin mülayim səsi eşidildi:

– Ünkas burdadır. Ünkasın adını çəkən kimdir?

Ağ ovçu cəld xəncərini qızından çıxartdı və əlini qeyri-iradi olaraq tüfənginə tərəf uzatdı. Çinqaçquk isə oğlunun səsini eşidərkən belə dönüb baxmadı.

Bu anda gənc bir hindu göründü, səssiz addımlarla iki dostun arasından cəld keçib, iti axan çayın kənarında oturdu. Onun atası Çinqaçquk təəccübləndiyini əsla bürüzə vermədi. Dəqiqliər keçir, lakin nə sual, nə də cavab eşidiirlər; bu üç nəfərdən hər biri, qadınlar kimi, hər şeyə tez maraq göstərməkdən və ya səbirsizlik etməkdən çəkinərək, sanki, araya çökən sükütu pozmağa fürsət axtarırdı.

Ağ ovçu, yəqin ki, qırmızıdərili adamların adətlərinə əməl edərək, əlindən tüfəngi yerə qoymuş və dərin sükuta dalmışdı.

Nəhayət, Çinqaçquk başını yavaş-yavaş oğluna tərəf döndərib onun üzünə baxaraq soruşdu:

– Makuaslar öz mokasinlərinin izlərini bu meşələrdə buraxmağa cürət etməmişlər?

– Mən onların ləpirlərilə gəlirdim, – deyə gənc hindu cavab verdi. – Onların sayının mənim hər iki əlimin barmaqlarının sayına

¹ *Saqamor* (hərfi mənası: müdrik, qüdrətli) – qəbilə aqsaqqallarına verilən fəxri addır.

bərabər olduğunu da öyrəndim. Amma burası var ki, onlar qorxaq-dırlar və kol dalında gizlənirlər.

Şahingöz söhbətə qoşularaq:

– Dələduzlar meşənin lap qalın yerində gizlənmişlər, özləri də bolluca skalp ələ keçirmək və rast gəldikləri adamları talamaq üçün yaxşıca fürsət gözləyirlər, – dedi. – O fransız Monkalm, əlbəttə, öz casuslarını ingilislərin düşərgəsinə göndərmüşdir və bizimkilərin hansı yol ilə getdiklərini hər necə olursa olsun, öyrənməyə çalışacaqdır.

Böyük hindu batmaqda olan günəşə tərəf nəzər salaraq:

– Yetər, – dedi. – Biz onları meşədən maral kimi qovub çıxara-cağıq... Şahingöz, gəl bu gün toqqamızın altını bərkidək, sabah isə makuaslara göstərərik ki, biz qorxaq qadın deyilik.

– Mən raziyam. Amma irokezləri əzmək üçün, ən əvvəl, bu hiyləgər haramzadələrin harada gizləndiklərini öyrənmək, toqqamızın altını bərkitməkdən ötrü isə quşdan, heyvandan bir şey tapmaq lazımdır... Budur, heyvan lap öz ayağı ilə gəlib çıxmışdır! Bir bax, ay girəndən bəri mən hələ bu yekəlikdə maral görməmişəm! Görür-sənmi, aşağıdakı kolluqda hərlənir? Mənə bax, Ünkas, – kəşfiyyatçı səsini yavaşıdırıb piçilti ilə danışmağa başladı və ehtiyatlı olmağa alışmış adam kimi, səssiz güldü, – mən bir girvənkə tənbəki müqabiliндə üç qab barit qoyub mərc gələ bilərəm ki, güllə ilə maralın iki gözünün arasından, həm də sağ gözünə daha yaxın yerindən vura bilərəm.

Gənc hindu:

– Ola bilməz! – deyə cavab verdi və gənclərə məxsus bir cəldiliklə yerindən sıçrayıb qalxdı. – Maralın kolluqda yalnız buynuzları, həm də buynuzunun ancaq ucları görünür.

Şahingöz gülümseyərək cavab verdi:

– Oğlan, olmaya sən elə xəyal edirsən ki, ovçu heyvan bədəni-nin yalnız bir hissəsini gördükdə qalan hissəsinin hansı tərəfdə gizləndiyini bilməz?

Şahingöz nişan aldı və fəxr etdiyi məharətini göstərmək istədikdə, birdən Çinqaçquq əlini onun tüfənginə vurub dedi:

– Şahingöz, deyəsən, makuaslarla vuruşmaq istəyirsən, eləmi?

– Bu hindular meşədə nə olduğunu, elə bil, iy çəkib bilirlər, – deyə ovçu dilləndi və səhvini etiraf edirmiş kimi, tüfəngini aşağı



salıb üzünü Çinqaçquka döndərdi, – cızıqdan kənara çıxmağa ixtiyarım yoxdur! İndi, Ünkas, oxla bu maralı öldürmək sənin boynunda qalır, yoxsa o, oğru irokezlərə qismət olar...

Çinqaçquk ağı ovçunun təklifini bəyəndi və əlini mənalı bir hərəkətlə marala tərəf uzatdı. Ünkas ehmallica əyilə-əyilə marala yaxınlaşmağa başladı. Bu gənc mogikan kolluğa və cəngəlliyyə çatmağa cəmi bir neçə yard¹ qaldıqda səssizcə oxunu kamancın kırışına keçirdi. Maralın buynuzları tərpəndi; sanki, bunların sahibi təhlükənin yaxınlaşdığını hiss edirdi. Bir saniyə belə keçməmiş kamancın kırışı viyildədi. Atılan ox havada parladı. Yaralanmış heyvan budaqların arasından sıçrayıb çıxdı və gizli düşməni vurmaq niyyətində başını aşağı əydi. Ünkas qeyzlənmiş maraldan cəld kənara çəkildi və xəncərini tez onun boğazına yordu. Maral çayın kənarına tullanaraq yerə yixildi və öz qanı ilə suyu qırmızı rəngə boyadı.

Şahingöz səssiz güllerək:

– Hinduların bax bu zirəkliyinə varam! – dedi. – Adama bu mənzərəyə tamaşa etmək ləzzət verir! Bununla belə, ox yalnız yaxın məsafədə kara gəlir, bıçaq hökmən oxun köməyinə gəlməlidir.

Onun həmsöhbəti:

– Ha! – edib, ov iyini alan it kimi dərhal döndü.

Şahingöz:

– And olsun Allaha, buraya, deyəsən, bir sürü maral gəlir, – dedi və onun gözleri parıldadı. – Hərgəh marallar güllə çatan qədər bizə yaxınlaşsalar, tüfəngin səsini bütün altı qəbile ittifaqı eşitsə də, mən özümü saxlaya bilməyib, onlara bir-iki güllə atacağam. Çinqaçquk, sən nə eşidirsən? Mənim qulağım meşənin dərinliklərindən heç bir səs almır.

– Yaxınlıqda yalnız bircə maral var ki, o da öldürülmüşdür, – deyə hindu cavab verdi və o qədər aşağı əyildi ki, qulağı yerə toxundu. – Amma mənim qulağıma ayaq səsləri gəlir.

– Bəlkə, canavarlar öldürdüyümüz maralı qovurmuşlar, indi isə onun izilə gəlirlər?

– Yox, ağların atları yaxınlaşmaqdadır, – deyə Çinqaçquk cavab verdi və qəddini yüksərək düzəldib bayaqqı vəziyyətində oturdu.

– Şahingöz, onlar sizin adamlardır. Sən onlarla danış.

Ağ ovçu, saflığı ilə iftixar etdiyi dildə belə cavab verdi:

¹ Yard – 0,91 metrə bərabər uzunluq ölçüsüdür.

— Yaxşı! Mən onlara ingilis dilində elə bir nitqlə müraciət edərəm ki, ingilis kralının özü də cavab verməyə utanmasın. Amma mən heç bir şey görüb-eşitmirəm, nə heyvanların, nə də insanların ayaq səsləri qulağıma gəlmir... Aha! Sınan quru budaqların çatırtısını eşidirəm. Düzdür, düzdür, ayaq səsləri gəlir! Mən bu səsi şəlalələrin uzaqdan gələn uğultusu hesab etmişdim. Buyur, bu da adamlar! Allah, sən özün onları irokezlərin əlindən salamat qurtar!

IV *fəsil*

Kəşfiyyatçı sözünü deyib qurtaran kimi, kiçik dəstədən birinci atlı göründü.

Marallar su içməyə gedərkən tapdaladıqları əyri-üyrü ciğirlərin biri taladan keçirdi; bu ciğir ağ ovçunun öz qızılındırılı yoldaşları ilə dincəldikləri yerin yaxınlığında çaya qovuşurdu. Yolcular bu ciğirlə yavaş-yavaş gəlirdilər; bu keçilməz qalın meşələrin içərisində həmin adamların görünməsi çox qəribə idi. Şahingöz bir neçə qədəm irəliləyib onları qabaqladı və:

— Siz kimsiniz? — deyə soruşdu, özü də, sanki, qeyri-iradi olaraq sol əliyle tūfəngi qaldırıb sağ əlinin şəhadət barmağını tūfəngin tətiyinə yapışdırıldı; eyni zamanda, kəşfiyyatçı çalışırdı ki, belə hərəkəti qorxuya səbəb olmasın.

— Biz qanun və kral dostlaryıq, — deyə yoldaşlarından qabaqda gedən atlı cavab verdi. — Biz gün çıxandan bu meşənin kölgəliyilə yol gəlirik, özümüz də bərk yorulmuşuq...

— Deməli, siz yolu azmınız, eləmi? — deyə Şahingöz onun sözünü kəsdi.

— Elədir ki, var. Bilmirsiniz, Üllyam-Henri kral fortu buradan çox uzaqqdadır?

— Oho! — deyə ağ ovçu təəccüb etdiyini bildirdi və qəhqəhə çəkiib güldü, lakin bu bərk gülüşü düşmənlərin eşitməsindən ehtiyat edərək, tez səsini kəsdi. — İtin qovduğu maral Qorikan gölünün o tayına keçəndə it maralın izini necə itirirsə, siz də yolu eləcə itirmisiniz. Üllyam-Henri!.. İlahi! Hərgah siz, doğrudan da, kralın dostlarınızsa və kral ordu ilə sizin işiniz vardırsa, onda yaxşısı budur, çayın axarı ilə Eduard



fortuna gedin və sizə nə lazımdırsa, Webbə deyin; dar dərələrdən və keçidlərdən keçərək, azğın fransızı qovub Şamplenin o tayındakı komasına salmaq əvəzinə, Webb həmin Eduard fortunda oturubdur.

Yolcu bu qəribə təklifə heç bir cavab vermədi, çünkü bu zaman başqa bir atlı meşənin içindən çıxıb buraya gəldi və ovçuya dedi:

– İndi getməyi bizə məsləhət gördüyüünüz yerdən, biz bu gün səhər çıxmışıq.

– Deməli, siz əvvəlcə kor olmusunuz, sonra isə azmınız, çünkü qalın meşənin içindən keçən yol ažı iki sajen enindədir, hər halda, London şosesindən enli olar.

– Biz hərbi yolun yaxşı olub-olmaması barəsində mübahisə etməyəcəyik, – deyə Heyvord gülümseyib cavab verdi. – Məncə, indi siz bunu bilməklə kifayətlənməlisiniz ki, biz bələdçi hinduya bel bağlamışdıq, çünkü o vəd etmişdi ki, bizi meşənin lap içindən keçən, lakin o biri yoldan daha yaxın olan cığır ilə aparacaqdır. Amma indi məlum olur ki, hindu cığırı yaxşı tanımirmiş; indi özümüz də bilmirik haraya gəlib çıxmışıq.

Ağ ovçu:

– Hindu meşədə azib? – deyə dilləndi və şübhə ilə başını buladı. – Sizin bələdçi hindu günəşin ağacların zirvələrini hələ yandırıldığı bir zamandamı, irmaqların isə hələ dolub daşlığı, axşam düşdükdə Şimal ulduzunun göyün hansı tərəfindən işildayıb görünəcəyini hər bir qayınağacındaki mamırın aydın göstərdiyi bir vaxtdamı azmışdır? Meşələr maral ciğirləri ilə doludur, bu ciğirlər isə birbaş ya çaylara, ya da duz çalalarına, bir sözlə, hər bir kəsin yaxşıca tanıdığı yerlərə gedib çıxır. Bundan əlavə, qazların da hələ hamısı Kanada sularına uçub getməmişdir. Qəribədir, çox qəribədir ki, hindu Qorikan gölü ilə çay arasında azmışdır. Sizin bu hindu moqauk qəbiləsindən deyil?

– Əslİ bu qəbilədən deyil, amma həmin qəbilə onu qəbul etmişdir. Mənə elə gəlir ki, bizim bələdçi hindunun vətəni daha şimaldadır və o özü sizin quronlar adlandırdığınız hindulardandır.

Ağ ovçunun qırmızıdərili yoldaşları bu son sözləri eşidərkən bir ağızdan təəccübələ:

– E! – dedilər.

İndiyədək onlar səssiz-səmirsiz oturmuşdular və görünür, ətraflarındakıllarla əsla maraqlanmırıldılar; lakin atlının son sözlərini

eşitdikdə mogikanlar dərhal yerlərindən sıçrayıb qalxdılar və onların gözlərində maraq ifadəsi parladı.

– Quron? – deyə, sərt kəşfiyyatçı soruşdu və etimadsızlığını gizlətməyərək başını buladı. – Quronların hamısı xain, oğru tayfadır. Qoy quronu öz ailəsinə kim istəyir qəbul etsin, amma onun quronluğunu heç zaman canından çıxmaz. Siz onun təbiətini heç bir yol ilə dəyişdirə bilməzsınız. O, həmişə qorxaq və avara olaraq qalacaqdır! İndi ki siz özünüzü bu adamlardan birinin əlinə vermisiniz, belə halda bu quronun sizi hələ indiyədək quldur dəstəsinin üstünə gətirib çıxarmamasına mən ancaq təəccüb edə bilərəm.

– Bundan qorxmaq mənasızdır, çünkü Liliyam-Henri fortu bizdən cəmi bir neçə mil aralıdır. Bundan başqa, unutmayın ki, bizim bələdçimiz indi moqaukdur, özü də ordumuzda xidmət edir və bizim dostumuz olmuşdur.

– Mən isə sizə deyirəm, hər kəs ki anadangəlmə qurondur, ölen günədək quronluğunda qalacaqdır, – deyə Şahingöz qəti cavab verdi. – Moqauk!.. Hərgah siz namuslu adam görmək isteyirsinzsə, bələlərini mogikanların və ya delavarların arasında axtarın. Düz deyirəm. Onlar namusla vuruşurlar, amma burası vardır ki, bu qəbilədən olan adamların bəziləri döyüşə getməyə razi olmur, çünkü öz fərsizliyi üzündən onların bir çoxunu maquaslar aciz qadınlara çevirmişlər.

Heyvord səbirsizliklə:

– Gəlin bu barədə daha danışmayaq! – dedi. – Mən yaxşı bələd olduğum bir adamdan danışram, siz isə onu əsla tanımirsiniz. Siz mənim sualıma hələ cavab verməmisiniz; Edvard fortundakı əsas dəstə ilə bizim aramızda nə qədər yol vardır?

– Bu, bələdçinizin kim olmasından asılıdır.

– Hərgah siz buradan Eduard fortuna neçə mil olduğunu desəniz və bizi oraya aparmağa razi olsanız, zəhmətiniz üçün mükafat alarsınız.

– Mən sizi öz istehkamlarımıza necə apara bilərəm, kim bilir, bəlkə, siz düşmənsiniz, Monkalmin casuslarınız? İngiliscə danışan hər şəxs heç də namuslu və düz adam deyildir.

– Hərgah siz, doğrudan da, kəşfiyyatçılıq edirsinzsə, onda, əlbəttə, altmışinci kral polkunu tanıyrsiniz, eləmi?

– Altmışincinimi? Necə tanımiram! Siz mənə kralın amerikalı tərəfdarları barəsində çox şey deyə bilməzsınız, bunu mən özüm də



bilməzdim, halbuki əynimdə qırmızı gödəkçə əvəzinə, uzunətəkli ovçu donu vardır.

– Deməli, onda siz həmin polkun mayorunun adını bilirsiniz?..

– Mayorunmu? – deyə Şahingöz onun sözünü kəsdi və öz nüfuzu ilə fəxr edən adamlara məxsus bir əda ilə qəddini düzəltdi.
– Hərgah koloniyalarda mayor Effingemi tanışan adam vardırsa, o sizin qarşınızda dayanmışdır.

– Altmışinci polkda mayor bir deyildir. Effingem mayorların böyüydür, mən isə ən kiçik mayordan, Uilyam-Henri qarnizonunun komandanı olan mayordan danışıram.

– Hə, hə, eşimmişəm ki, bu vəzifəyə cənub əyalətlərindən bir cavan və dövlətli centlmen göndərilmişdir. Lakin ona belə vəzifə yaraşmaz, çünkü hələ çox gəncdir; saçı-saqqalı ağarmağa başlayan adamların ixtiyarı belə bir gənc zabitə tapşırılmamalı idi. Amma deyirlər ki, bu gənc zabit öz işini çox yaxşı bılır və igid oğlanıdır.

– Qoy o kim olursa olsun, haqqında qoy nə deyirlərsə desinlər, həmin zabit bax indi sizinlə danışır və siz, əlbəttə, ondan əsla ehtiyat etməməlisiniz.

Kəşfiyyatçı təəccübə Heyvorda baxdı, sonra şlyapasını çıxarıb, bayaqından daha az cürətlə, lakin hələ də Heyvorda inanmadığını bildirən bir səslə dedi:

– Eşitdiyim görə, bu gün səhər Edvard fortundan bir dəstə çıxıb gölə doğru yola düşməli idi.

– Sizə bunu doğru demişlər. Amma mən ən yaxın yol seçdim və indicə adını çəkdiyim hindunun təcrübəli olmasına bel bağladım.

– O isə sizi aldatdı, sonra da yolda qoyub qaçıdı, eləmi?

– O nə bizi aldatmışdır, nə də bizi qoyub qaçmışdır; mən qəti deyə bilərəm ki, bizi qoyub qaçmamışdır, çünkü onun özü də buradadır.

Kəşfiyyatçı:

– Mən o adama baxmaq istərdim! – dedi. – Hərgah o əsl irokezdirsə, mən onu hiyləgər baxışından və üzünə çəkdiyi boyaqdan tanıyaram.

Kəşfiyyatçı Heyvordun atının və zəbur müğənnisinin yabisinin yanından keçərək, kolların arası ilə getdi və danışıqların qurtarmasını səbirsizliklə, bir qədər də təşviş içərisində gözləyən qızlara yanaşdı.

Bələdçi hindu Kora ilə Alisanın arxa tərəfində dayanmış, ağaca söykənmişdi. O, kəşfiyyatçının ona zillənən baxışını laqeydcəsinə, soquqqanlılıqla qarşılıdı. Hindunun üzü o qədər tutqun və qəzəblı idi ki, onun üzünə hər kəs baxsaydı, mütləq qorxardı.

Şahingöz bu hindunu nəzərdən keçirib istədiyinə nail oldu, ondan uzaqlaşdı və ayaq saxlayıb gənc xanımların gözəlliyyinə tamaşa etməyə başladı. Alisanın təbəssümünə və başını mülayimliklə tərpətməsinə mehribanlıqla cavab verdikdən sonra zəbur müğənnisinin daycasını əmizdirən madyana yaxınlaşdı, madyana minmiş adamı bir dəqiqəyə kimi süzdü, onun kim olduğunu bilməyə çalışıda da, müvəffəq olmadı, nəhayət, başını bulayıb Dunkanın yanına qaydı.

– Minq həmişə minq olar, – dedi. – Hərgah siz tək olsaydınız və nəcib atınızı canavarlara qurban verməyə razı olsaydınız, mən sizi bircə saat ərzində Eduard fortuna çatdırardım, cünki bu qalaya bura-dan cəmi bir saatlıq yoldur. Amma sizin yanınızda qadınlar da vardır, onlar bu yolu gedə bilməzlər.

– Nə üçün? Doğrudur, onlar yorulmuşlar, amma hələ bir neçə mil yol gedə bilərlər.

– Mümkün deyildir, – deyə kəşfiyyatçı yenə öz fikrini təkrar etdi.

– Bütün koloniyalardakı ən yaxşı tūfəngin mənə bağışlanacağıını vəd etmiş olsayırlar da, mən qaş qaralandan sonra sizin bələdçi ilə bir mil belə yol getməzdəm. Bu cəngəllikdə irokezlər gizlənirlər, sizin moqauk isə onların gizləndikləri yerləri çox yaxşı bilir, buna görə də mən onunla yol yoldaşı olmaram.

Heyvord irəli əyilib yavaşcadan, demək olar ki, piçilti ilə danışmağa başladı:

– Doğrudanmı, o belə adamdır? Etiraf edirəm ki, məndə də bir qədər şübhə əmələ gəlmışdır. Doğrudur, mən şübhəni gizlətməyə çalışaraq, özümü toxtaq göstərmışəm, bunun da səbəbi odur ki, mənimlə səfər yoldaşı olan qızları ürəkləndirmək istəmişəm. Ona görə də mən hindunun qabağımızca getməsinə icazə vermədim, onu məcbur etdim ki, bizim dalımızca gəlsin.

Ovçu:

– İlk baxışından məlum olur ki, o, adamaldadandır, – dedi.

– Buyurun, baxın, bu hiyləgər minq cavan ağcaqayın ağaçına söy-kənmişdir; bu dələduz sağ ayağını ağaçın gövdəsilə bir bərabərdə



qoymuşdur... – Şahingöz mənalı bir baxışla tüfənginə nəzər saldı.
– Mən onun topuğu ilə dizinin arasından vura bilərəm, bu yaradan sonra sizin bələdçi azi bir ay yerindən tərpənə bilməz. Ona yaxınlaşmaq olmaz, çünki bu bic məxluq dərhal məndən şübhələnər və ürküdülmüş maral kimi, qaçış özünü kolluğa verər.

– Yox, yox, mən buna razı deyiləm. Bəlkə də, onun heç bir günahı yoxdur, buna görə də istəmirəm ki, onu yaralayasınız. Əgər mən bilsəydim ki, doğrudan da, o xainindir...

– Buna sizin heç bir şübhəniz olmasın: irokez xain çıxmaga və aldatmağa həmişə hazırlıdır, – deyə Şahingöz bildirdi və tüfəngini götürüb Maquaya tərəf yönəltdi.

Bu zaman Dunkan ona mane olaraq:

– Dayanın, gülə atmayın. Yaxamızı ondan qurtarmaq üçün başqa bir bəhanə fikirləşib tapın. Bu qırmızıdərilinin məni aldatmış olduğunu haqlı olaraq güman etsəm də, razı olmaram ki, onu gülə ilə vurasınız.

Şahingöz bələdçi hindunun qızını gülə ilə vurub şikəst etmək fikrindən daşındı; bir dəqiqəliyə fikrə getdikdən sonra, əliylə mogikan dostlarına işarə etdi; onlar dərhal Şahingözün yanına gəldilər; hər üçü delavar ləhcəsində danışmağa başladı. Onların üzləri ciddi bir ifadə almışdı, onlar düşünə-düşünə yavaşcadan danışır və nə haqdasa məsləhətləşirdilər. Ağ ovçu kolların arasından yüksələn cavan ağacı tez-tez göstərirdi, onun əllərinin hərəkətindən məlum olurdu ki, o, xain haqqında danışır. Yoldaşları Şahingözün fikrini tez başa düşdülər və tüfənglərini orada qoyub cəngəlliyyə çəkildilər. Onların biri sağa, o biri isə sola tərəf getdi. Onlar cəngəllikdə gizlənir, kolların arasından səssizcə keçirdilər.

Şahingöz mayora müraciət edərək dedi:

– İndi səfər yoldaşlarınızın yanına qayıdın və bələdçiniz olan hindu ilə söhbətə başlayın. Mogikanlar onu elə tutacaqlar ki, heç ruhu da inciməyəcək, hətta üzünün boyaq-bəzəyi də xarab olmayıcaq.

– Yox, mən buna razı deyiləm, – deyə Dunkan vüqarla cavab verdi. – Mən onu özüm tutmaq istəyirəm.

– Deyin görün, özünüz at belində olduğunuz halda hindu kimi bir düşməni necə tuta bilərsiniz? Atınız yerindən tərpənənədək hindu özünü kolluğa verər və gözdən itər.

– Mən atdan düşərəm.

– Siz elə güman edirsiniz ki, hindu bir ayağınızı üzəngidən çıxardığınızı görərkən səbirlə dayanıb gözləyəcəkdir ki, o biri ayağınızı da üzəngidən çıxarasınız? Bu meşələrə ayağı dəyən və yerli sakinlərlə işi olan hər bir kəs istədiyinə nail olmaq üçün hinduların adətlərini öyrənməlidir... Nə isə, gedin. O canı ilə söhbət edin və özünüzü elə göstərin ki, guya, onu sədaqətli dost hesab edirsınız.

Kəşfiyyatçının təklifi Heyvordun xoşuna gəlmədi, lakin o, bu təklifə əməl etməyi qət etdi, çünki təhlükənin mövcud olduğunu hər bir dəqiqə daha artıq dərk edirdi. Günəş batmışdı, qatilaşan kölgələr isə meşənin qaranlıqlaşış qorxulu bir şəklə düşməsinə səbəb olurdu. Ağacların qaraltısı yayxalanırdı, bu qaranlıq açıqdan-açığa Dunkanı xəbərdar edirdi ki, intiqam almaq üçün və ya düşmənçiqlikə əlaqədar olaraq vəhşilərin ən qanlı əməllər törətdikləri vaxt yaxınlaşmaqdadır. Heyvord bundan ehtiyat edərək, Şahingözdən ayrılmaga məcbur oldu. Kəşfiyyatçı bu kiçik dəstəyə nəzakətsizliklə qoşulmuş olan müğənni ilə şirin-şirin, ucadan danışmağa başladı. Dunkan gənc xanımların yanından keçərkən onları ürəkləndirmək üçün bir neçə söz dedi və hiss etdi ki, onlar yorğun düşmələrinə baxma-yaraq ,qıvrıq dirlər, dəstənin burada dayanıb ləngiməsi isə onları qorxuya salmamışdır. Heyvord səfəri davam etdirmək barəsində hindu ilə danışmaq istədiyini Koraya və Alisaya dedikdən sonra atını mahmızlayıb irəli sürdü, hələ də ağaçın yanını kəsdirmiş olan Maquaya çatmağa bir neçə yard qaldıqda altındakı nəcib heyvanın cilovunu yenidən dardı.

Heyvord xatircəmliklə və dostcasına danışmağa çalışaraq, söhbətə başladı:

– Maqua, görünənmi, gecə düşür, amma Uilyam-Henri fortuna çatmağa hələ çox qalır, gün doğarkən general Vebbin düşərgəsindən çıxdığımız zamana nisbətən fort indi bizə o qədər də yaxın deyildir. Sən yolu azmişan, mənim də səhvim olmuşdur. Xoşbəxtliykdən, biz bax, o ovçuya rast gəldik, eşidirsənmi, bizim müğənni ilə söhbət edir; bu ovçu bütün maral ciğirlərinə, qalın meşənin bütün yollarına yaxşı bələddir, özü də vəd edir ki, səhər açılanadək sağ-salamat dincəlmək üçün bizi yaxşıca bir yerə aparacaqdır.

Hindu parıldayan gözlərini Heyvordun üzünə zillədi və pozuq ingilis dilində soruşdu:

– O təkdirmi?



– Təkdir? – deyə Dunkan bir qədər tərəddüdlə təkrar etdi və yalan danışmağa özünü çox çətinliklə vadar etdi. – Yox, canım, lap da tək deyildir, Maqua, çünkü biz də ona yol yoldaşı olacaqı!

– İndi ki, belə oldu, Bic Tülükü çıxb gedir, – deyə hindu cavab verdi və heybəsini soyuqqanlılıqla yerdən qaldırdı. – Solğun bənizlilərin yanında yalnız onların öz qəbiləsindən olan adamlar qalacaqlar.

– Deyirsen, Bic Tülükü gedir? Sən kimi Bic Tülükü adlandırırsan, Maqua?

– Bu adı Maquaya onun kanadlı ataları vermişlər, – deyə bələdçi cavab verdi; üzündən aydın görünürdü ki, o, özünün bu ləqəbi ilə fəxr edir. – Munro Bic Tülükünü gözləyən zaman, Bic Tülükü yuxunu özünə haram edib gecəni gündüzə qatar.

– Uilyam-Henri fortunun rəisi öz qızlarını Tülükdən soruşsa, bəs onda Tülükü bu qocaya nə cavab verər? Tülükü rəisə deməyə cürət edərmi ki, onun qızları bələdçisiz qalmışlar, halbuki Maqua söz vermişdi ki, onları qoruyacaqdır?

– Doğrudur, ağsaç rəisin gur səsi və uzun qolları vardır, amma meşənin bu uzaq yerində Tülükü nə onun çığır-bağırtısını eşidər, nə də zərbələrini hiss edər.

– Bəs sən bizi qoyub getsən, öz qəbilənin adamları sənə nə deyərlər? Onlar Tülükü üçün qadın paltarı tikər və Tülkiyə əmr edər-lər ki, arvadların yanında otursun, çünkü mərd döyüşçülərin işini daha ona etibar etmək olmaz.

– Bic Tülükü böyük göllərə gedən yolu tanır, o, öz ulu babalının qəbirlərini də axtarır tapa bilər, – deyə hindu cavab verdi.

Heyvord yenə onun ürəyini ələ almağa çalışaraq:

– Bəsdir, Maqua, bəsdir, – dedi. – Məgər biz dost deyilik? Niyə gərək bir-birimizə kobud və acı sözlər deyək? General Munro vəd etmişdir ki, sən öz sözünü yerinə yetirən kimi səni mükafatlaşdıracaqdır. Mənim də boynumda sənin haqqın var, mən də öz borcumdan çıxaram. Mənim sözümə qulaq as, uzan bir az dincəl, heybəni aç, bir şey ye. Biz burada çox yubanmayacaqıq. Buna görə də gəl, başıboş arvadlar kimi, biz də ağız-ağıza verib nahaq yerə höcətləş-məyək, bu bir neçə dəqiqə vaxtdan istifadə edib dincələk. Qızlar dinclərini aldıqdan sonra yolumuza davam edərik.

– Solğun bənizli adamlar özlərini ağ qadınların itaətkar köpəkləri edirlər, – deyə hindu donquldandı. – Qadınlar yemək istədikdə, ağ

döyüşçülər bu tənbəl məxluqların istəyini yerinə yetirmək üçün öz tomaqavklarını müticəsinə bir yana atırlar.

– Sən nə danışırsan, Tülkü?

– Mən deyirəm: «Yaxşı».

Hindu nüfuzedici baxışla gözlərini mayorun üzünə zilləmişdi, lakin Heyvord da Maquaya dönüb baxdıqda bələdçi dərhal gözünü onun üzündən çəkib yana baxdı, yerə oturdu, ehtiyatla və yavaş-yavaş ətrafına göz gəzdirdi, nəhayət, azuqəsinin qalığını heybəsindən çıxardı.

Bu zaman Dunkan söhbəti davam etdirərək:

– Bax belə, aferin, – dedi. – Yemək Bic Tülküyə qüvvət verər, onun zirəkliyini artırır, o da səhər yolu tapar.

Dunkan sınan quru budaqların səsini və yaxınlıqdakı kolluğun yarpaqlarının xışlışmasını eşidərkən bir anlığa səsini kəsdi, lakin tez özünü ələ alıb sözünə davam etdi:

– Biz gərək gün doğmazdan əvvəl yola düşək, yoxsa Monkalma rast gələrik, o da yolumuzu kəsib bizi qalaya getməyə qoymaz.

Maquanın yuxarı qaldırdığı qolu havadan asılı qaldı; o, gözlərini yerə zilləmiş halda başını döndərdi; onun burnunun desikləri körük-lənirdi. Hindu ətrafa çox diqqətlə qulaq verirdi.

Heyvord onun hər bir hərəkətini diqqətlə izləyirdi; o bir ayağını süni bir etinasızlıqla üzəngidən çıxarıb əlini tapançalarını örtən ayı dərisinin üstünə qoydu. Maquanın üzü tamamilə hərəkətsiz olsa da, gözləri hər hansı bir şeyə bir an belə bənd olub qalmırıldı.

Mayor bilmirdi nə etsin. Bu zaman Tülkü ayağa qalxdı, lakin o qədər ləng və ehtiyatla durdu ki, əsla səs salmadı. Heyvord başa düşdü ki, işə başlamaq vaxtı çatmışdır; o bir qırını yəhərin üstündən aşırıb atdan yerə sıçradı; Heyvord xaini tutmaq fikrində idi və bundan irəli gələ bilən tədbirlərin görülməsində yalnız öz gücünə və cəsarətinə bel bağlayırdı. Lakin Heyvord yanındaki qızları əbəs yerə qorxutmaq istəmədiyinə görə, zahirən özünü çox sakit və xatircəm yatımın içərisindən onun xoşuna gələn bir şey tapa bildim.

Mayor hindunu, yəqin ki, çox xoşuna gələn ləqəbilə çağıraraq:

– Bic Tülkü əmir, – dedi. – Deyəsən, onun qovurğası yaxşı qovrulmayıb, özü də bərkdir, eləmi? Qoy görüm, bəlkə, öz yemək ehtiyatının içərisindən onun xoşuna gələn bir şey tapa bildim.

Maqua, görünür, mayorun azuqəsindən alıb yemək istəmirdi, buna görə də öz boş heybəsini zabitə uzatdı. Onların əlləri bir-birinə



dəydi; bu zaman hindu heç bir pərtlik əlaməti göstərmədi və onun diqqətinin gərginliyi də əsla zeifləmədi. Lakin Heyvordun barmaqları Maquanın çılpaq dirsəyindən sürüşüb yuxarı keçdikdə, Maqua bunun mənasını duyub dərhal mayorun əlini geri itələdi, zil səslə qışqirdı, dönüb qaçıdı və cəngəllikdə gözdən itdi. Bir saniyə belə keçməmiş Çinqaçquk kolluqdan çıxdı; bu hindunun bədəninə çəkilmiş rəngli naxışlar onu skeleta oxşadırı. Mogikan bələdçi hindunun dalınca qaçıdı. Ünkasin bağırtısı eşidildi. Tez görünüb-sönən alov meşəni işiqlandırdı, onun ardınca ovçu tüfəngindən atılan güllənin gurultusu gəldi.

V *fəsil*

Bələdçi hindunun qəflətən qaçması, onu təqib edənlərin vəhşi bağırıntıları, hay-küy və çaxnaşma – bütün bunlar Heyvordu heyrətə salmışdı; o bir anlığa keyiyib yerində qaldıqdan sonra, qaçan hindunu tutmaq lazımlı olduğunu dərk etdi, özünü balaca talanın dövrəsindəki kolluğa verdi və qaçğını təqib edənlərə kömək etmək üçün yürüüb getdi. Lakin o yüz yard belə yol getməmişdi ki, ağ ovçuya və onun iki dostuna rast gəldi; onlar qaçğını tuta bilməyib geri qayıdırılar.

Dunkan onlardan soruşdu:

– Nə üçün onu tutmaqdan ümidiñizi bu tezliklə kəsdiniz? O dələduz, yəqin ki, indi cəngəlliyyin bir yerində gizlənmişdir, onu tutmaq mümkünündür. Nə qədər ki o, ələ keçməmişdir, biz xatircəm ola bilmarıq.

– Məgər bulud küləyə çata bilər? – deyə Şahingöz cavab verdi.
– Mən o yaramazın qara ilan kimi sürünə-sürünə quru yarpaqların arasından xişilti ilə necə keçdiyini eşitdim. Mən onu bax o şam ağacından o tərəfdə gördüm və ona cəld bir gullə atdım... Haray hara çatardı! Bunu da deyim ki, mən çox sərrast nişan almışdım və belə işlərdə usta-yam. İndi siz o ağaca baxın. Onun yarpaqları qırmızı rəngə boyanmışdır. Amma hamı bilir ki, iyun ayında bu ağacın yarpaqları sarı olur!

– Yarpaqlar ona görə qızarır ki, Tülkünün qanına boyanmışdır. Tülkü yaralanmışdır. Deməli, o yixılmışdır.

– Yox, yox, – deyə ovçu qəti surətdə etiraz etdi. – Mənim gulləm onu yalnız yalayıb keçdi, o da qaçıb əlimizdən çıxdı. Adamı yüngül-cə yalayıb keçən gullə də mahmız kimidir: belə gullə yarası heç də

qaçan adamın canını almır, əksinə, onun bədənini qızışdırıb qıvraqlaşdırır, daha bərk qaçmasına kömək edir. Lakin belə qaçqın bir az yüyürdükdən sonra ayaq saxlayır.

– Biz dörd nəfərik, özümüz də sağlam və qüvvətliyik, düşmənimiz isə təkdir, həm də yaralanmışdır.

– Görünür, siz canınızdan bezmisiniz! – deyə kəşfiyyatçı bildirdi.

– Biz həmin Tülkünün dalınca düşsək, o bizi tezliklə öz yoldaşlarının tomahavklarının zərbəsi altına verər. Əlbəttə, quronların pusquda dayandıqları yerin yaxınlığında atəş açmaqla mən ağılsız iş görmüşəm. Axi mən özümü necə saxlaya bilərdim?.. Olan olub, keçən keçib, dostlar, qalxin gedək, hiyləgər minqi azdırmağa çalışaq; yoxsa sabah bu vaxt bizim skalplarımız Monkalmın düşərgəsi qarşısında qurumağa qoyulacaqdır.

Təhlükə ilə üz-üzə gəlməkdən əsla qorxmayan bir adam kimi, Şahingözün soquqqanlılıqla etdiyi bu dəhşətli xəbərdarlıq Dunkana öz üzərinə götürdüyü vəzifənin nə qədər mühüm olduğunu xatırlatdı. O, meşənin tağları altında getdikcə qatılan qaranlığı öz baxışı ilə yarib keçməyə çalışaraq, ətrafına göz gəzdirdi. İndi ona elə gəlirdi ki, aciz səfər yoldaşları olan qızlar tezliklə vəhşi düşmənlərin əlinə keçəcəklər, çünki bu düşmənlər onlara, inamlı və asanlıqla, heç bir maneəyə rast gəlmədən basqın etmək üçün, yırtıcı heyvanlar kimi, qaranlığın düşməsini çıxdan gözləyirdilər.

Düzgün əks olunmayan işiq Dunkanın qavrayış qabiliyyətini azaldırdı, bu səbəbdən də onun həyacana gəlmış xəyalı tərənən hər bir kolu, hər bir budağı adama oxşadırdı. Ona elə gəlirdi ki, budaqların arxasından qəzəbli, dəhşətli üzərləri olan adamlar boyanıb baxır və onun dostlarının hər addımını çox diqqətlə izləyirlər. Dunkan acızanə:

– Bəs nə etməli? – deyə soruşdu. – Məni qoyub getməyin, dostlar, qoruduğum qızları müdafiə etmək üçün mənim yanımıda qalın. Özü də çəkinməyin: istədiyiniz mükafatı məndən tələb edin.

Lakin nə Şahingöz, nə də hindular köməyə çağırın bu qızığın imdad çağırışına fikir vermədilər. Onlar öz aralarında danışındılar.

Doğrudur, onlar yavaş, demək olar ki, piçilti ilə söhbət edirdilər, lakin Heyvord kiçik döyüşünün həyəcanlı səsini böyük həmsöhbətlərinin sakit danışığından asanlıqla fərqləndirə bilirdi. Görünür,



onlar yolcuların təhlükəsizliyini təmin etmək üçün müəyyən bir tədbir düşüñürdülər. Onların nə barədə danışdıqlarını Dunkan, əlbət-tə, bilmək istəyirdi, eyni zamanda, onların ləng tərpənmələri də onu narahat edirdi; Dunkan bu təsadüfi yoldaşlarına ləp yaxınlaşdı və onlara yenə də mükafat təklif etdi. Lakin ağ ovçu əli ilə rədd cavabı verdi, sonra isə, öz-özünə danışmış kim, ingiliscə dedi:

– Ünkas haqlıdır, işə qarışmağımız bizi mötəbər sığınacağımızdan həmişəlik məhrum etsə də, bu aciz qızları başlı-başına qoyub getmək bizə yaraşmaz. Hərgah siz özünüzlə apardığınız qızları ən təhlükəli ilanların zəhərli dişlərindən xilas etmək istəyirsinzsə, centlmen, yubanmayın və əsla tərəddüb etməyin.

– Bu qızları xilas etmək istədiyimə şübhə ola bilərmi?! Məgər mən sizə mükafat vəd etmədim?..

– Mənə pul təklif etməyin, – deyə Şahingöz xatircəmliklə onun sözünü kəsdi. – Ola bilsin ki, siz öz vədinizi yerinə yetirmək üçün sağ qalmayacaqsınız, mənə isə verdiyiniz vəd, bəlkə də, qismət olmadı. Mogikanlarla mən, birlikdə, sizi xilas etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Lakin əvvəlcə siz mənə iki şey vəd etməlisiniz – bunu həm öz adınızdan, həm də dostlarınızın adından etməlisiniz. Yoxsa sizə kömək edə bilmərik, ancaq öz işimizi korlarıq.

– Deyin görüm, hansı vədləri tələb edirsiniz?

– Birincisi, hər nə olursa olsun, siz dinməyəcəksiniz. İkincisi, indi sizi bir sığınacağa aparacaqıq, bu sığınacağın yerini heç kəsə, heç zaman deməyəcəksiniz.

– Qoyduğunuz şərtlərə əməl edərəm.

– Onda dalımcə gəlin! Yaralının ürəyi üçün qan damcıları nə qədər vacibdir, vaxtin da bizim üçün bir o qədər böyük əhəmiyyəti vardır, amma biz vaxtı əbəs yerə itiririk.

Heyvord cəld öz səfər yoldaşlarının yanına getdi, yeni bələdçinin kim olduğunu Koraya və Alisaya qısaca izah edib dedi ki, onlar heç bir şeydən qorxmamalıdırlar. Heyvordun bu sözləri bacıların canına qorxu saldı. Bununla belə, Heyvordun ciddiyyət və qətiyyətlə danışması, bəlkə də, böyük təhlükənin gözlənilməsi qızları qəfil və qeyri-adı bir çətinliyə hazırlaşmaq üçün ürəkləndirdi; onlar heç bir söz demədən və əsla yubanmadan Dunkanın köməyilə atdan düşüb cəld çaya tərəf getdilər.

Şahingöz səsini çıxarmadan əliylə qalanları da çaya tərəf çağırıldı.

Sonra o dilləndi:

– Bəs atları neyləyək? Hərgah onları kəsib cəmdəklərini çaya atsaq, buna vaxtimız çox gedər. Atları burda qoqub getsək, onda minqlər onları görüb tez başa düşərlər ki, atların yiyləri harada isə, bu yaxınlardadır.

– İndi ki belədir, atları burax meşəyə, – deyə Heyvord təklif etdi.

– Yox, yaxşısı budur, düşməni aldadaq. Qoy onlar elə xəyal etsinlər ki, bizə çatmaq üçün dalımızca çapa-çapa gəlməlidirlər. Bəli, bəli, bu, düşmənləri, əlbəttə, aldadər... Çinqaçquq, kolluqda xışıldayan nədir?

– Daycadır.

– Bax, onu öldürmək lazım gələcəkdir, – deyə ovçu bildirdi və əlini daycanın yalnız uzatdı, lakin dayça ürküb kənara sıçradı.

– Ünkas, sənin oxların kara gələr!

Ölümə məhkum edilən daycanın sahibi:

– Dayanın, – dedi; o biri adamların piçilti ilə danışmasına fikir verməyərək, bu sözləri ucadan dedi: – Mənim Miriam atımın daycasına rəhm edin, o, vəfali atın balasıdır, heç kəsə də pislik etməyib.

– İnsanlar öz canlarının hayına qaldıqda doğma qardaşlarına da meşə heyvanları kimi baxırlar. Hərgah siz cürət edib bir söz belə desəniz, sizi makuasların əlinə verərəm. Ünkas, ox at, nə qədər gec deyil, tez buradan çıxaq gedək.

Boğunuq, zəhmlili səs yenicə kəsilmişdi ki, yaralanmış dayça qabaq ayaqları üstünə qalxdı, sonra dizi üstə yixildi; Çinqaçquq biçağı cəld daycanın boğazına çəkdi və onun cəmdəyini sürüyüb çaya saldı; çayın axarı daycanı üzüshağı apardı. Bu, qəddarlıq olsa da, mahiyyət etibarilə son dərəcə vacib bir tədbir idi, lakin yolcuları çox qəmgin etdi.

Bütün bu hadisələri yolcular xəyallarına gətirdikləri təhlükənin qəribə bir əlaməti hesab edirdilər; ağ ovçunun və mögikanların hər bir hərəkətində duyulan sakit, lakin dönməz qətiyyət yolcuların qəlbini döyündürən təhlükə hissini daha da artırırdı. Kora ilə Alisanın canına uçunma düşmüşdü, onlar bir-birinə qıslıqlar, Heyvordun əli isə qoburundan çıxarılmış tapançaların birindən qeyri-iradi olaraq yapışmışdı. Meşənin qaranlığı Heyvordu qızlardan divar kimi ayırdı.

Hindular qorxub dartınan atların yuyənindən yapışib, onları çaya tərəf apardılar.



Çayın sahilinə çatmağa az qaldıqda, mogikanlar atların başlarını döndərdilər və sildirrim sahilin aşağı tərəfində gözdən itdilər; az sonra onlar atları suyun axarına qarşı başyuxarı buraxdilar. Bu zaman kəşfiyyatçı çayın lap yaxınlığındakı alçaq kolların budaqları altında gizlədilən və qayınağacı qabığından qayrlmış qayığı çıxardı və səs-sizcə, əliylə qızlırlara işarə edib qayığa minmələrini təklif etdi.

Qızlırlar tərəddüd etmədən tabe oldular; onlar indi iti axan çayın sahilində qara bir hasar kimi ucalan qatı qaranlığa qorxa-qorxa göz gəzdirirdilər.

Kora və Alisa qayıga minən kimi kəşfiyyatçı Heyvorda təklif etdi ki, suya gırsın və köhnə qayığın bir yanından yapışsın; kəşfiyyatçının özü isə qayığın o biri yanından yapışdı. Beləliklə, onlar qayığı hələ bir müddət çayda itələyə-itələyə apardılar. Öldürülmüş daycanın qəm dəryasına batan sahibi, kədərli haldə onların dalınca gəlirdi. Axşamın sükutunu yalnız qayığa və çayın içi ilə ehtiyatla gedən adamların ayaqlarına toxunan suyun şırıltısı pozurdu. Heyvord bütün ixtiyarı kəşfiyyatçıya vermişdi; o isə, suyun içindən dikkənən daşlardan və çayın burulğanlarından yan keçmək üçün, lazımlı gəldikcə, qayığı gah sahilə yaxınlaşdırır, gah da sahildən uzaqlaşdırırırdı; onun hər bir hərəkəti seçdiyi yola çox yaxşı bələd olduğunu sübut edirdi. Şahingöz hərdənbir ayaq saxlayırdı; belə dəqiqələrdə dərin sükut içerisindeşdə şəlalənin tədriclə güclənən boğuş ugultusunu eşidilərdi. Kəşfiyyatçı çox diqqətlə ətrafa qulaq verərək, mürgüleyən meşənin hər cür səsini eşitməyə çalışırdı. O, meşənin tamamilə səssiz olduğunu və düşmənin yaxınlaşmasından heç bir əsər-əlamət olmayığını yəqin etdikdə yenə ehmallıca irəliləyirdi.

Nəhayət, Heyvordun gözləri hündür sahilin suya saldığı çox qatı kölgədə qaralan bir şeyə sataşdı. Mayor onu Şahingözə göstərdi.

– Görürəm, – deyə kəşfiyyatçı arxayıñ cavab verdi. – Suda gör-düyünüz qaraltılar sizin atlarınızdır, onları mənim hindu yoldaşlarım çayın bu yerində gizlətmışlər. Suda heç bir iz qalmır, hətta belə bir qaranlıqda bayquşun da gözləri heç bir şey görə bilməzdi.

Çay, şış zirvələri olan uca qayaların arasından axıb keçirdi; qayaların biri lap qayığın üstünə sallanmışdı. Qayalarda bitən uca ağaclar, sanki, indicə yixlib uçuruma düşəcəkdi... Ulduzların sayılsadığı tünd-mavi səma fonunda çox çətinliklə sezikən bu qayaların və ağacların altında hər bir şey zil qara idi. Çay burada burulub başqa səmtə

yönəlir, qabaq tərəfdə görünür, lap yaxınlıqda isə su, sanki, köpürüb göyə qalxır və şirilti ilə dərin mağaralara töküldü, mağaralardan qalxan zəhmlı gurultu axşam səmasının hər yerinə yayılırdı.

Atlar daşların arasında bitən seyrək kollara bağlanmışdı; onlar suyun içində dayanmışdılar və bütün gecəni bu vəziyyətdə burada qalmalı idilər.

Şahingöz Dunkana və onun səfər yoldaşlarına qayıqın burun tərafınə çəkilməyi təklif etdi, özü isə qayıqın arxa tərəfində durub ayaq üstə elə düz dayandı ki, elə bil, ağaç qabığından qayrılmış qayıqda deyil, daha möhkəm bir ağacdan inşa edilmiş böyük gəminin göyərtəsində dayanmışdı. Hindular yavaşça kənara çəkil-dilər. Şahingöz əlindəki ağacı qayaya dayayıb, qayığı sahildən coş-qun çayın lap ortasına itələdi. Qayıqın hərəkətindən əmələ gələn ləpələrlə çayın əks istiqamətindəki sürətli axın arasında başlanan qızgın mübarizə bir neçə dəqiqə davam etdi. Qayıqın sərnişinləri çox həyəcanlı halda suya baxır, bu sıniq-salxaq qayığı aşırımaqdan qorxaraq, əllərini tərpətməyə və həttə dərindən nəfəs almağa belə cəsarət etmirdilər.

Sərnişinlərə, təqribən, iyirmi dəfə elə gəlmışdı ki, burulğan bax bu dəqiqə onları fəlakətin ağuşuna atacaqdır, lakin sükançının bacarıqlı əli qayığa istiqamət verərək, onu hər dəfə vaxtında dön-dərirdi. Ovçunun cəld hərəkəti qayığı hər dəfə mümkün ola bilən təhlükədən qurtarırdı, belə anlarda gənc xanımlar ovçunun canını dişinə tutaraq son gücünü topladığını və çıxılmaz vəziyyətdə olduğunu zənn edirdilər. Alisa burulğanın qayığı birbaş şəlaləyə atacağını güman edib qorxudan yenə gözlərini yumduqda, qayıq suyun içində güclə görünən isti və hamar daşın yanından sağ-salamat keçdi.

Heyvord Şahingözün mənzil başına çatdığını başa düşərək:

– İndi biz haradayıq? Bəs sonra nə edəcəyik? – deyə soruşdu.

Kəşfiyyatçı, suyun gurultu qopardığı bir şəraitdə yavaş danış-mağın mənasız olduğunu bildiyi üçün ucadan cavab verdi:

– Bura Qlenndir. Ən əvvəl, biz gərək sahilə bacarıqla yan alaql, yoxsa qayıq çevirilər, siz isə su ilə üzə-üzə təzədən geriyə qayıdar-sınız, əlbəttə, buraya gəldiyinizdən daha sürətlə gedərsiniz. Qayna-yib coşan çayda suyun axarına qarşı getmək çox çətindir; onu da bilin ki, ağaç qabığından düzəldilmiş qatranlı qayığın beş adamı



aparması çətin işdir. Siz, bax, bu qayaya qalxın, mən isə gedim mogikanları və azuqəni gətirim. Bolluq olduğu halda,aclıqdan əziyyət çəkməkdənsə, skalpsız yatmaq daha yaxşıdır.

Sərnişinlərin axırıncısı daşa ayaq basıldıqda, ucaboylu ovçunun qaraltısı suyun üzərindən keçdi və çayı bürüyən qatı qaranlıqda dərhal gözdən itdi. Başsız qalan yolçulara acizlik gücə geldi; onlar bir neçə dəqiqə tərəddüd içinde çəşib qaldılar; hər tərəfdən içərisinə gurultu və qıjılı ilə axıb gələn suyun töküldüyü saysız-hesabsız mağaralardan birinə yixilmaqdan qorxaraq, onlar kələ-kötür daşlara belə ayaq basmağa cəsarət etmirdilər. Lakin onlar çox gözləməli olmadılar; qayıq yenə alçaq, daşlı sahilə yan aldı; onu gözləyənlərə elə gəldi ki, Şahingöz hələ mogikanların yanına çatmamış qayıq tez geri qayıtmışdır.

Heyvord gülə-gülə dedi:

– İndi bizim burada qalamız da var, qarnizonumuz da, azuqəmiz də. Biz Monkalmın özündən və müttəfiqlərindən əsla qorxmaya bilarık! Ay sayıq keşikçi, mənə deyin görüm, irokezlər adlandırdığınız vəhşi adamlar haqqında nə fikirdəsiniz?

– Mən irokezlər haqqında yaxşı bir şey deyə bilmərəm. Hərgah general Webb namuslu və vəfali hindular saxlamaq istəyirsə, onları delavarlardan seçməlidir, acgöz, qaniçən, riyakar moquaukları və oneidləri isə, öz altı qəbilə ittifaqı ilə birlikdə fransızlara verməlidir.

– Axi belə halda biz cəngavər adamları əlini ağdan-qaraya vurmayan dostlarla əvəz etməli olardıq. Eşitdiyimə görə, delavarlar öz tomaqavklarını atmışlar və müharibədən aciz qadınlar kimi qorxurlar.

– Şeytan kimi hiylə işlədib, belə bir ittifaq bağlamağa vadar edən hollandiyalılara¹ və irokezlərə ar olsun! Amma mən iyirmi ildən bəridir ki, delavarları tanıyorum və hər kəs desə ki, delavarların damarlarında qorxaqlıq qanı axır, mən o adamı yalançı adlandırmaq. Siz delavar qəbilələrini dəniz sahilərindən qovub uzaqlaşdırımissınız, indi isə sizin başınızın altına yastıq qoymaq məqsədiilə delavarlara böhtan atan və onların düşmənləri olan adamların dediklərinə inanmaq istəyirsiniz.

– Kim nə deyir-desin, mən indi aydın görünəm ki, sizin yoldaşlarınız igid və ehtiyatlı döyüşcülərdir. Onlardan biri, bəlkə, düşməni görə bilməş və ya düşmən haqqında bir şey öyrənmişdir?

¹ Nyu-York hollandiyalılar tərəfindən təsis edilmişdi.

– Hindunu görməzdən əvvəl iyini alırsan, – deyə Şahingöz cavab verdi və qayaya qalxıb, öldürülmüş maralı yerə atdı. – Mən minqləri güdərkən gözlərimə etibar etmirəm.

– Qulağınız sizə xəbər verirmi ki, onlar sığınacağımızın yolunu tapmışlar?

– Doğrudur, bu düşərgəmiz mərd və cürətli insanlar üçün çox yaxşı bir qala ola bilər, amma bu sığınacağın yolunu düşmənlərin tapması xəbəri məni çox qəmgin edərdi. Lakin, danmiram ki, atların yanından keçərkən onların bir-birinə qışılıb tir-tir əsdiklərini gördüm, elə bil ki, canavarların yaxında olduğunu hiss edirdilər; unutmayın ki, canavarlar öldürülmüş maralların artıq qalan ətini tapa biləcəklərini ümid edərək, hindulurin pusquda olduqları yerlərin dövrəsində gir-gir girlənirlər.

– Axi siz ayağınız altındaki maralı yaddan çıxarmışdır! Vəhşi heyvanlar öldürdüyüñüz daycanın iyini ala bilməzdilərmi? Bu nə səs-küydür, canım?

– Yaziq Miriam! – deyə David Hamut dilləndi. – Yaziq dayça vəhşi heyvanlara qismət imiş!

Birdən Davidin səsi suyun kəsilmək bilməyən gurultusuna qarışdı, David zəbur nəğməsini oxumağa başladı:

O, torpağa sərdi Misrin ilkini,
İnsanların, vəhşilərin ilkini,
Ey firon, bax sən ondakı cürətə,
Sar əliylə saldı səni heyrətə.

– Daycanın ölümü sahibini çox kədərləndirir. Mən deyərdim ki, dilsiz-ağızsız dostlarının qeydinə qalan bu şəxs yaxşı adamdır. Bəlkə də, siz haqlısınız, – deyə Şahingöz Dunkanın sonuncu mülahizəsinə cavab verərək, sözünə davam etdi, – hərgah sizin fikriniz doğrudursa, onda gəlin tez maralın ətini soyub sümüklərini çaya ataq, yoxsa vəhşi heyvan sürüsü tezliklə başımızın üstünü alıb ulaşmağa başlar; canavarlar dövrəmizdəki qayalarda dayanıb, hər tikə əti necə çeynəyib uduğumuza həsədlə və acgözlükə baxarlar. İrokezlər bicdirlər, canavarların ulaşmasını eşidib o dəqiqə işdən xəber tutarlar.

Şahingöz bu sözləri dedikdən sonra özünə lazım olan şeyləri səyələ yiğisdirib yolcuların yanından keçib getdi. Mogikanlar da onun



dalınca düşdüler; elə zənn etmək olardı ki, hindular aq yoldaşlarının fikrini sezmişlər. Az sonra onların hər üçü bir-birinin dalınca gözdən itdi; sahildən bir neçə yard kənardə göylərə baş qaldıran qaranlıq sıldırıım qaya, sanki, onları uddu.

VI *fəsil*

Heyvord və onunla səfərə çıxmış qızlar öz bələdçilərinin anlaşılmaz bir surətdə yox olması barəsində təlaş içində düşünürdülər.

Yalnız Hamut heç bir şeyə əhəmiyyət vermir, bu dəqiqələrdə onu heç bir şey maraqlandırmırıdı. O, qayanın çıxıntısında oturmuşdu; bu zəbur müğənnisi tez-tez dərindən və iniltili ah çəkib, öz daxili həyəcanını bütürə verməsəydi, onun burada olması bilinməzdi.

Bu anda boğuq səslər eşidildi; buradan çox-çox uzaqlarda, yerin altında adamlar səs-səsə verib bir-birini çağırırdılar. Daşın üstündə oturmuş yolcuların gözlərinə birdən qüvvətli işıq düşdü. Onların arasında, kəşfiyyatçı ilə mogikanların bayaq girdikləri sıgnacağın sırrı açıldı.

Kəşfiyyatçı dar və dərin mağaranın o başında dayanmışdı; onun əlində bir dəstə alovlanan quru şam budağı var idi. Kəşfiyyatçının havanın təsirində quruyub codlaşmış sərt üzünə və onun məşə geyiminə düşən alov işığı bu adama qəribə romantik bir vəhşi görkəmi verirdi. Halbuki, adı gündüz işığında onun yalnız qeyri-adi libası, qamətinin sabitliyi, bir də üzündə əks olunan sayıqlığı və sadəqəlliliyi hər kəsi heyran edərdi. Ünkas kəşfiyyatçıdan bir az aralı, mağaranın yolunun ağızında dayanmışdı. Bu gənc hindunun qıvrıq, cəld və sərbəst hərəkətləri yolcuların nəzərində yayılmırıdı. Onun əymində saçaklı haşiyəsi olan yaşıl ovçu donu var idi, lakin başı açıq idi; buna görə də müşahidəçi onun həm zəhmlı, həm də sakit gözlərinin parıltısına, boyaqlarla eybəcər şəklə salınmış və cürətli ifadəsi olan vüqarlı üzünə, alicənablılığını hiss etdirən açıq alnına, təpəsinədək ülgüclə qırılmış və bir çəngə uzun saçı bəzək kimi sallanan başının qəşəng formasına tamaşa edə bilərdi. Dunkan, David və qızlar birinci dəfə idi ki, Ünkası yaxından görüb ona diqqətlə baxırdılar. Alisa gənc mogikanın mərd üzünə və vüqarlı boy-buxununa

elə diqqətlə tamaşa edirdi ki, sanki, qədim yunanlar tərəfindən yaradılmış və indi möcüzə nəticəsində canlanmış olan çox bahalı bir heykəli nəzərdən keçirirdi. Alisa piçıldayaraq:

— Mən xatircəm yata bilərəm, — dedi, — çünkü bilirəm ki, məni, yəqin, çox alicənab olan belə bir cəsur keşikçi qoruyur. Dunkan, mən əminəm ki, tez-tez eştidiyimiz və oxuduğumuz qəddar qətlərə və əzablı işgəncələrə Ünkas kimi adamlar yol verməzlər.

— Sizin bu fikrinizə şərīkəm, Alisa, — deyə Heyvord cavab verdi. — Mənə də elə gəlir ki, belə alın və belə gözlər yalnız qorxu hissi oya-da bilər, lakin bunların sahibi aldatmağı bacarmaz. Bununla belə, biz yanlış fikirlərə düşməməliyik, biz güman etməliyik ki, Ünkas qırımızıdərili adamların xeyirxahlıq hesab etdikləri hərəkətlərin çərçivə-sindən kənara çıxmayaqdır. Bunu da deyim ki, ağ adamların da, hinduların da arasında çox yaxşı və hörmətəlayiq insanlara rast gel-mək olur. Buna görə də ümidi varıq ki, bu gənc mogikan bizi peş-man etməyəcək, zahiri görünüşünün aldadıcı olmadığını, üzdə bir, daxildə isə başqa bir şəxsiyyət olmadığını, doğrudan da, igid və dai-mi dostumuz olduğunu sübut edəcəkdir.

— İndi mayor Heyvord özünə layiq olan kimi danışır, — deyə Kora söhbətə qoşuldu. — Kim təbiətin bu xilqətinə baxanda onun dərisi-nin rəngini yadına salar!

Darıxdırıcı süküt çox çəkmədi, onu kəşfiyyatçı pozaraq, yolcu-lara mağaraya girməyi təklif etdi. O dedi:

— Alov çox güclənir, yəqin ki, sığınacağımızın yerini minqlərə göstərəcəkdir. Ünkas, adyali sal aşağı, qoy işığın qabağını kəssin... Buyurun, yeyin! Əlbəttə, qarşınızda kral ordusunun mayoruna layiq olan axşam süfrəsi açılmamışdır, amma mən hətta əsla ədvayıyat qatil-mayan çiy əti bir çox hərbi qulluqcuların necə məmənnuniyyətlə yedik-lərini görmüşəm. Bizim isə duzumuz da vardır. Bax, sassafrasın¹ yenicə qırılmış budaqlarını buraya döşəyin, qoy xanımlar onların üstündə otursunlar. Əlbəttə, bu, üzünə donuz dərisi çəkilən stullar deyildir, lakin budaqların iyi çöl donuzunun və ya hər hansı başqa bir donuzun iyindən daha xoşdur... Hə, dostum, daycanın fikrini çəkməyin; onun heç bir günahı yox idi; hələ dünyanın dərd-qəmini də çəkməmişdi. Ölüm onu bir çox əziyyətlərdən, belinin siyrılma-sından, ayaqlarının yorulub heydən düşməsindən xilas etdi...

¹ *Sassafras* – dəfnə bitkiləri qəbilindən olan ağac



Bu zaman Ünkas kəşfiyyatçının əmrini yerinə yetirdi.

Şahingöz səsini kəsdi, indi şəlalənin gurultusu uzaqdan gələn göy gurultusuna oxşayırı.

– Bu mağarada qalmaq təhlükəli deyilmə? – deyə Heyvord soruşdu. – Burada qalsaq, qəflətən bizi basqın etməzlərmi? Özünüz baxın, bircə nəfər mağaranın ağızını kəsdirə, hamımız diri-diri onun əlinə keçərik.

Qaranlıqdan ölüm kabusuna oxşayan bir qaraltı çıxb kəşfiyyatçının yanında dayandı, yanın kösöyü götürüb, dar mağaranın uzaq guşələrinə işq saldı. Bu qorxunc məxluq görünərkən Alisa qışqırdı, hətta cürətli Kora da sıçrayıb yerindən qalxdı. Lakin Heyvord qızlara ürək-dirək verib dedi ki, burada yad adam yoxdur, gördükəri şəxs isə onların bələdçisi Çinqaçqukdur. Hindu ikinci pərdəni qaldıraraq mağaradan bayıra çıxməq üçün daha bir yol olduğunu göstərdi. Sonra o, alovlanan budaqları əlində tutub, qayanın içindən keçən dar yol ilə o biri kahaya getdi; bu da birinci mağaranın lap eyni idi.

Şahingöz gülə-gülə dedi:

– Bizim kimi – mən və Çinqaçquk kimi – qəribə tülkülləri təkcə bir çıxsız yolu olan yuvada tutmaq hər vaxt mümkün olmur. Bizim bu mağara çox etibarlı yerdir. Qayalar qara əhəngdaşından ibarətdir, bu daşlar isə, məlum olduğu kimi çox yumşaq olur. Əvvəllər şəlalə indiki yerindən bir neçə yard aşağıdan töküldü, buna görə də, mənim fikrimcə, vaxtilə bu şəlalə, Hudzonun ən yaxşı yerlərində olduğu kimi, sakit, lal axmışdır. İllər keçdikcə bu yerlər çox dəyişilmişdir. Qayalarda çoxlu yanğınlar əmələ gelmişdir. Bəzi yerlərin daşı o biri yerlərin daşından daha yumşaqdır. Buna görə də belə qayalarda su dərin cuxurlar oyub açmışdır; su qayaların bəzilərini uçurmuş, bəzilərini yanıb parçalamışdır, bu səbəbdəndir ki, indiki şəlalələrin nə gözəlliyi var, nə də gücü.

– Bəs biz indi haradayıq? – deyə Heyvord soruşdu.

– Vaxtilə şəlalənin coşub töküldüyü yerin yaxınlığındayıq. Hər iki yanımızdakı qayaların daşı yumşaq imiş, buna görə də coşqun su, bax, bu iki balaca mağaranı oyub bizim üçün gözəl sığınacaq düzəltmiş, özünü sağa və sola vura-vura yatağının ortasını üzə çıxarmışdır, indi keçmiş şəlalənin yatağı balaca quru adacığa çəvrilmişdir.

– Deməli, biz adadayıq, eləmi?

– Bəli, sağımız da, solumuz da şəlalədir. Bizdən yuxarıda da, aşağıda da çay axır. Gündüz vaxtı qayaya çıxıb suyun qəribə əməllərinə tamaşa etməyi sizə məsləhət görüürəm. Su yuxarıdan dəlicəsinə sıçrayışlarla töküür. Bəzən sıçrayıb qabağa gedir, bəzən yavaş-yavaş axıb gəlir; bir yerdə mayallaq aşır, o biri yerdə sakitcə burulub gedir; bir yerdə qar kimi ağappaqdır, o biri yerdə ot kimi yamyaşıl görünür; gah balaca çay kimi qızıldaya-qızıldaya oxuyur, gah da sakitləşmək bilməyən burulgana çevrilir və daş qayaları yumşaq gil kimi oyur. Bilməlisiniz ki, xanım qızlar, çayın zərif şirnaqlarının əmələ gətirdiyi naxışlarla müqayisədə sizin boynunuza sarıldığız zərif parça kobud tora oxşar. Çay doyuncu dəlilik edib yorulduqdan sonra yoluна sakitcə davam edir və öz suyunu dəniz suyuna qovuşdurur.

Qlenn şəlalələrinin bu şəkildə təsvir edilməsi yolcuları əlçatmaz yerə sığındıqlarına inandırı və onlar bu qəribə yerin gözəlliyinə tamaşa etməyə başladılar. Sonra hamı zəruri bir işdən yapışmağı – axşam yeməyi hazırlamağı qət etdi.

Ünkas Koraya və Alisaya əlindən gələn qədər qulluq edirdi.

Ünkasin üzündə iftixar hissilə mehribanlığın əlaqələnmiş bir şəkil-də təzahür etməsi Heyvorda çox xoş gəlirdi; Heyvord biliirdi ki, bu cür qulluq göstərmək hindularda adət deyildir. Lakin qonaqpərvərlik qaydaları hindular arasında müqəddəs sayılır, buna görə də döyüşü ləyaqətinin ciddi qanunlarından Ünkasin bir qədər kənara çıxmاسına Çinqaçqukun acığı tutmurdu.

Bu vaxt diqqətli müşahidəçi başa düşə bilərdi ki, Ünkas qızları heç də bir gözdə görmür. Məsələn, Alisaya qabda su və ya taxta nimçədə bir parça ət gətirib verərkən yalnız nəzakət göstərirdi; Alisanın qara-saçlı bacısına isə bu xidməti göstərərkən gənc mogikan gözlərini bu qızın gözəl, cazibəli üzündən uzun müddət çəkə bilmirdi. Ünkas bacıların diqqətini özünə cəlb etmək üçün onlarla bir-iki dəfə danışmalı oldu. Belə halda Ünkas hər dəfə, ingilis dilini yaxşı bilməsə də, ingiliscə danışır və öz fikrini başa sala bilirdi. Ünkasin yorğun səsi tələffüz etdiyi ingilis sözlərinə xüsusi bir ahəng verirdi. Kora və Alisa onunla bir neçə kelmə danışdır, bunun nəticəsində qızlarla gənc mogikan arasında səmimi, dostluq münasibətinə oxşayan bir əlaqə yarandı.

Çinqaçquk tonqal alovunun saldığı işiq dairəsinin yaxınlığında səssiz-səmirsiz, təşəxxüsələ oturmuşdu; Çinqaçqukun qəzəbli, sərt üzündə indi aydın bir xatircəmlik ifadəsi görünürdü. Ondan fərqli



olaraq, Şahingöz çox nigaran idi. Bu kəşfiyyatçının oynaq baxışları bir an belə dayanmadan ətrafi seyr edirdi. Şahingöz zövq ala-alə yeyib-içirdi, hədsiz sayıqlığı və ehtiyatlı olmağı isə bir an belə unutmurdu. Bu ovçu su ilə dolu qabı və ya qızardılmış bir tikə əti götürürkən əli havada hərəkətsiz vəziyyətdə donub qalır, özü isə başını gah bu tərəfə, gah da o biri tərəfə döndərir, sanki, uzaqdan gələn zəif səslərə qulaq verirdi; təqribən iyirmi dəfə belə oldu.

Müğənni Şahingözün aşpzallığını çox bəyənirdi; Şahingöz yarpaqların altından şərabla dolu balaca bir çəllək çıxarıb müğənniyə müraciət etdi:

– Dostum, bu üzüm şirəsinin dadına baxın, o, dayça ilə bağlı bütün dərdinizi dağıdır və könlünüüzü açar. Dostluğumuzun şərfinə içirəm və ümidvaram ki, yaziq atçığazın ölümü aramızda kin və nifrətə səbəb olmayacaqdır. Adınız nədir?

– Hamut, David Hamut, – deyə mahni müəllimi cavab verdi və çoxlu ədviyyat qatılmış ləzzətli içki ilə qəmini dağıtmayı qət etdi.

– Bu çox gözəl addır, yəqin ki, bu adı sizə yaxşı, namuslu atanınız qoymuşdur. Doğrudur, ad qoymaqda xristianların ixtiraçılığı hinduların ağıllı adətlərinə əsla çata bilməz, bununla belə, mən ingilis adlarını sevirəm. Ömründə rast gəldiyim ən qorxaq adamın adı Aslan, arvadının adı isə Peyşens (səbir) idi, halbuki bu xanım, maralın bir sajen belə, yol qaçmasına sərf etdiyi vaxtdan da az bir müddət ərzində ağızına gələn saysız-hesabsız pis sözlər danişardi. Hindularda ad şərəfli şeydir. Hindu, adətən, özünə yaraşan bir ləqəb seçir. Çinqaçquk «böyük ilan» deməkdir, lakin onun adı heç də göstərmir ki, bu adam, doğrudan da, iländir, yox, Çinqaçqukun adı göstərir ki, bu adam insan təbiətinin hər üzünə yaxşıca bələddir, onun bütün kələkbazlığını və vefasızlığını bilir; özü də danışmayı sevməz; öz düşmənlərinə, onların əsla gözləmədikləri anlarda zərbə endirməyi bacarıır. Bəs sizin peşəniz nədir?

– Mən nəcib zəburu avazla oxumağı öyrədən ləyaqətsiz bir müəlliməm.

– Belə de!

– Mən gənc konnektiktlulara¹ mahni oxumağı öyrədirəm.

– Əlbəttə, siz daha yaxşı peşə seçə bilərdiniz. Bu küçükler də meşələrdə həddindən çox gülüb-oxuyurlar, halbuki pusquda duran

¹ Konnektikut – Nyu-York koloniyası ilə həmsərhəd olan mahal

tülkü kimi ciqqırlarını belə çıxarmadan yerlərində oturmalıdır. Heç olmasa, tüfəng atmağı bilirsınız mı?

— Allaha çox şükür olsun ki, ömrümdə hələ ölüm silahını əlimə almamışam.

— Bəlkə, siz suların axdığı yolları kağız üzərində göstərməyi, dağların və səhraların şəkillərini kağıza çəkməyi bacarırsınız?

— Yox, bu mənim işim deyil.

— Sizin elə qızlarınız vardır ki, uzun bir yolu çox qısalda bilər. Mənə elə gəlir ki, general sizi iş dalınca göndərir, doğrudurmu?

— Heç vaxt. Mən ancaq öz şərəfli peşəmlə məşğul oluram, yəni adamlara kilsə musiqisini öyrədirəm.

Şahingöz:

— Çox qəribə peşədir, — deyib güldü, — yamsılayan quş kimi, insanın boğazından çıxan hər cür cir və yoğun səsləri bütün ömür boyu təkrar etmək qəribə peşədir! Onu da deyim ki, dostum, nəğmə oxumaq sizin istedadınızdır, atıcılıq məharətini və ya hər hansı başqa bir bacarığı pisləməyə heç kəsin cürəti çatmadığı kimi, sizin də bu istedadınızı pisləməyə heç kəsin haqqı yoxdur. İndi siz də öz bacarığınızı göstərin!

— Sizin bu xahişinizi böyük şadlıqla yerinə yetirərəm, — deyə Hamut cavab verdi.

O, dəmir sağanaqlı eynəyini düzəldib, sevdiyi kitabçanı çıxararaq, dərhal Alisaya uzatdı.

Alisa gülümsədi, Heyvordun üzünə baxdı, çəşib qalaraq qızardı və nə edəcəyini bilmədi.

Cavan zabit isə onun qulağına piçıldayaraq:

— Ütanmayın, — dedi.

Alisa oxumağa hazırlaşdı. David qaćqınların vəziyyətinə uyğun olan bir himn seçdi. Kora da bacısı ilə səs-səsə verib oxumaq istədi. Metodist¹ David qabaqcadan öz kamertonu² ilə oxuyanlara ton verdi.

Təntənəli melodiya ətrafa yayıldı; bəzən qızlar başlarını kitaba tərəf əyir, öz nazik səslərini ucaldır, bəzən də yavaşıldırlar, suyun şirəltisi isə belə hallarda mahni oxuyanlara züy tuturdu. David öz fitri zövqünə və sərrast qavranış qabiliyyətinə əsaslanaraq, oxuyanlara

¹ Metodistlər – başlıca olaraq ABŞ, Kanada və İngiltərədə olan protestant məzhəblərinən birinin tərəfdarları

² Kamerton – çalğı alətlərini kökləmək üçün səsindən istifadə edilən kiçik polad alət



rəhbərlik edirdi. O, səsini mağaranın böyüklüyünə görə çıxarırdı; onlar oxuduqca mağaranın hər bir çatı, hər bir cuxuru ürəkdən gələn səslərlə dolurdu. Hindu qayalara gözlərini elə bir diqqətlə zilləmişdi ki, elə bil, gözləri də daşa dönmüşdü.

Kəşfiyyatçı əlini çənəsinə dayayaraq, bir kənarda oturmuşdu. O, əvvəlcə mahnı oxuyanlara fikir vermirdi, lakin onun qaş-qabağı yavaş-yavaş açılmağa başladı. Kim bilir, bəlkə də, ovçu mahnı səsini eşidərkən uşaqlığını, anasının bu cür zəbur mahnilarını oxuduğu günləri yadına salırdı. Bu meşə sakininin daim hərəkətdə olan gözləri yaşardı, havanın təsirindən quruyub codlaşan yanaqlarından göz yaşları axdı. Mahnı getdikcə yavaşıyırıldı; adətən, adam, bayaqdan bəri musiqi sədalarına qulaq asarkən aldığı həzzin bu dəqiqə qurtaracağını dərk edirmiş kimi, belə səsə çox diqqətlə qulaq verir. Birdən qışqırıq səsi eşildi; bu, nə insan bağırtısına, nə də yer üzündə mövcud olan hər hansı bir başqa canının qışqırığına oxşayırdı; bu səs, havanı yarib nəinki mağaranın bütün guşələrinə yayıldı, həm də insan qəlbinin dərinliklərinə nüfuz etdi. Bundan sonra dərin bir sükut başlandı; elə bil, hətta Qlenn çayının suyu da bu dəhşətdən qorxub dayandı. Bayaqdan keyləşmiş Alisa özünə gələrək piçilti ilə:

– Bu nədir? – deyə soruşdu.

– Bu nədir? – deyə Dunkan da bərkədən soruşdu.

Nə Şahingöz, nə də hindular cavab verdilər. Onlar hələ səs gələn tərəfə qulaq verirdilər, çünkü fəryad səsinin, yəqin, yenə təkrar olunmasını gözləyirdilər. Bu səsə çox təəccüb etdiklərini onların üzündən sezmək olardi. Nəhayət, onlar öz aralarında delavarca tez-tez və çox ciddi danışmağa başladılar. Onların söhbəti qurtardıqdan sonra Ünkas mağaranın gizli yolundan ehtiyatla bayırə çıxdı. O getdikdən sonra kəşfiyyatçı yenə ingiliscə danışmağa başladı:

– Biz otuz ildən çoxdur ki, bu meşələrə qarış-qarış bələdləşmişik, amma heç birimiz deya bilməz ki, bu səs nə idi. Mən elə biliirdim ki, qulaqlarım hinduların bütün bağırtılarına, bütün heyvan səs-lərinə bələddir, amma indi görürəm ki, mən lovğa, özünə qürrələ-nən bir uşaqmişam.

– Məgər bu səs döyüşülərin çağırış səsi deyildi, məgər onlar düşməni qorxutmağa çalışarkən belə bağırmırlar? – deyə Kora soruşdu və çox xatircəmliklə üzünə örtük salmağa başladı, onun təşvişə düşmüş balaca bacısında isə belə xatircəmlik hiss edilmirdi.

– Yox, yox, indi eşitdiyimiz səs adamın bağrını yaran çox qorxulu bir səs idi, onda nə isə qeyri-təbii bir şey hiss edilirdi. Hərgah siz hinduların döyüşə çağırın haray səsini, heç olmasa, bircə dəfə eşitmiş olsayıdınız, sonralar bu səsi eşidərkən dərhal tanıydınız və onu heç bir başqa səsə oxşatmadınız... Nə xəbər gətirmisən, Ünkas? – deyə kəşfiyyatçı mağaraya qayıdan gənc mogikana yenə delavarca müraciət etdi. – De görüm, nə gördün? Bizim ocağımızın işığı bayırdan görünmür?

Eyni ləhcədə qısaca cavab verildi, yəqin ki, bu, «yox» cavabı idi.

Sonra Şahingöz narazı halda başını bulayaraq, ingiliscə sözünə davam etdi:

– Heç bir şey görünmür. Bizim düşərgəmiz hələlik heç kimə məlum deyildir. Xanım qızlar, o biri mağaraya keçin, çalışın ki, yuxuya gedəsiniz, çünkü siz dincəlməlisiniz. Biz hələ günəş doğmazdan çox-çox qabaq buradan çıxb yola düşəcəyik, minqləri yuxuya verib Edvard fortuna çatmaq üçün tələsməli olacaqıq.

Kora bu təklifə o qədər arxayınlıqla əməl etdi ki, ondan daha qorxaq olan Alisa da yerindən durub bacısının dalınca getməyə məcbur oldu. Lakin o, mağaradan çıxarkən piçiltıyla Dunkandan xahiş etdi ki, onların yanına getsin.

Ünkas bacılara yol göstərmək üçün adyal-pərdəni qaldırdı, qızlar Ünkasın bu qayğılaşılıyinə görə minnətdarlıq etmək üçün dönüb ona baxdıqda gördülər ki, kəşfiyyatçı sönüb qaralmaqdə olan ocağın qıraqında yenidən oturmuş, başını aşağı əyərək qollarının üstünə qoymuşdu. Yəqin, axşam nəğməsini yarımcıq qoyan anlaşılmaz səsin mahiyətini başa düşmək üçün dərin fikrə getmişdi.

Heyvord yanan şam budağını götürdü və qızların gecələməli olduğu dar mağaraya bu məşəl ilə zəif işiq saldı. Dunkan bu məşəli daşların yarığına bənd edib bacılara yaxınlaşdı; onlar Edvard fortundan çıxdıqları vaxtdan bəri birinci dəfə idi ki, Dunkanla təklikdə qalırlırdılar.

Alisa ona müraciətlə:

– Yanımızdan getməyin, Dunkan, – deyə xahiş etdi. – Bu qorxulu yerdə gözümüzə yuxu getməz, bayaq eşitdiyimiz dəhşətli fəryad səsi hələ də qulaqlarımızda cingildəyir, buna görə belə yerdə heç tək qala bilmərik.



– Əvvəlcə yoxlayıb görək bu qalada qalmaq tamamilə qorxusuzdurmu, sonra isə o biri məsələlərdən danışarıq, – deyə Heyvord cavab verdi.

O, mağaranın lap o başına, qalın adyalla örtülmüş ağızına yaxınlaşdı, adyılı qaldırıb şəlalələrdən sərinlik gətirən təmiz küləkli hava ilə dərindən nəfəs aldı. Çayın ən yaxın qolu axar suyun yumşaq daşı oyub əmələ gətirdiyi dar və dərin dərədən sürətlə keçirdi. Su gənc zabitin lap ayağının altından axırdı və ona elə gəlirdi ki, su bu tərəfdən onları çox yaxşı qoruyur.

Sonra Dunkan sözünə davam edərək:

– Təbiət özü burada keçilməz bir sədd yaratmışdır, – deyib sıldırıq qayanın altında qaralan çayı göstərdi və pərdəni saldı. – siz özünüz də yaxşı bilirsiniz ki, namuslu, sədaqətli adamlar keşiyimizi çəkirlər. Deməli, buna görə də bizim Şahingözün məsləhətinə qulaq asıb, burada xatircəm yata bilərsiniz. Əminəm ki, Kora mənim fikrimə şərık olacaq və deyəcəkdir ki, hər ikinizə yatmaq vacibdir.

Böyük bacı dillənərək:

– Kora sizin fikrinizə şərık ola bilər, lakin əslində, bunu təsdiq etməz, – deyə öz rəyini bildirdi. – Hərgah biz hələ indiyədək heç kəsin başa düşmədiyi bayaqkı dəhşətli bağırtını eşitməsəydiq belə, burada yenə də çox çətinliklə yuxuya gedərdik. Siz özünüz deyin, Heyvord, təhlükələrlə dolu olan belə bir yerdə qızlarının başına nələr gəldiyindən xəbəri olmayan atanın necə nigarançılıq çəkib narahat olduğunu qızları unuda bilərmi?

– Atanız hərbi adamdır. Doğrudur, o, meşələrin çox təhlükəli olduğunu bilir, lakin ona bu da məlumdur ki, meşələrdə daldalanmağa münasib yerlər vardır.

Alisa ağlaya-ağlaya:

– Yazıq atam mənim axmaq və gülünc hərəkətlərimə nə qədər güzəştə gedir və səbirlə döyürdü! – dedi. – O mənim bütün arzularımı nə qədər dərin məhəbbət hissilə yerinə yetirirdi. Kora, sənə deməliyəm ki, biz belə bir səfərə çıxməqla ağılsız iş görmüşük.

– Belə bir qorxulu vaxtda atamızın yanına getməyimizə onun icazə verməsini təkidlə tələb edərkən, bəlkə də, düşüncəsizlik etmişəm, lakin mən ona sübut etmək istəyirdim ki, başqaları ona nə qədər laqeydilik göstərsələr də, övladları ona sədaqətlidirlər.

Heyvord müləyimliklə dedi:

– Atanız, Eduard fortuna gəlmək fikrində olduğunuzu eşitdikdə onun qəlbində qorxu hissi ilə məhəbbət hissi arasında amansız mübarizə başlandı və axırda məhəbbət qalib gəldi. «Mən onlara mane olmaq istəmirəm, Dunkan, – deyə o bildirdi. – Kaş, kralımızın bütün müdafiəçiləri də Koranın yarısı qədər cürətli olaydır».

– Heyvord, bəs atam mənim haqqımda bir söz demədi? – deyə Alisa qışqanccasına, lakin mülayimliklə soruşdu. – Əminəm ki, atam öz balaca Elsisini tamam unuda bilməzdi...

– Əlbəttə, yox, – deyə gənc zabit cavab verdi. – O, öz ata məhəbbətini sizə verdiyi min cür nəvazişli adlarla bürüzə verirdi; əlbəttə, bunları təkrar etməyə mənim cürətim çatmaz, amma başa düşürəm ki, siz belə adlara tamamilə layiqsiniz. Bir dəfə o dedi ki...

Dunkan dərhal səsini kəsdi, çünkü bayaqkı dəhşətli fəryad səsi yenə eşidildi və bundan sonra yenə ürəksixici dərin bir sükut başlandı; hamı bu dəhşətli bağırtının yenə eşidiləcəyini qorxa-qorxa gözləyərək, bir-birinin üzüne baxırdı. Nəhayət, kəşfiyyatçı mağaranın ağızında göründü; bu sırlı səs haqqında fikirləşəndən bəri kəşfiyyatçının üzündəki sərtlisin yerini inamsızlıq ifadəsi tutmuşdu, çünkü bu bağırtını, yəqin ki, labüb bir təhlükənin əlaməti hesab edirdi; belə bir təhlükə qarşısında kəşfiyyatçının zirəkliyi və təcrübəli olması da kara gəlmirdi.

VII

fəsil

Şahingöz dedi:

– Hərgah burada qalsaq, bizim öz xeyrimizə olan bayaqkı xəbərdarlıqla hesablaşmamış olarıq. Qoy bu zərif məxluqlar mağarada qalsınlar, biz isə, yəni mən və mogikanlar gedib qayada keşik çəkərik. Elə biliyəm ki, altmışinci alayın mayoru da bizə qoşular.

– Məgər təhlükə yaxınlaşır? – deyə Kora soruşdu.

Kəşfiyyatçı təşəxxüsələ dedi:

– Xanımlar, ölüm-dirim məsələsi, öz sayılıqlıından asılı olan bir adama həmişə hər şeyə diqqətlə qulaq verməyi tələb edir; mən də otuz ildən çoxdur ki, meşənin hər cür səslərinə qulaq vermişəm. Nə bəbirlərin xorultusu, nə səs yamsılayan quşun fit çalması, nə də



hiyləgər minqlərin bağırtısı məni aldada bilməz, mən bu səslərə çox yaxşı bələdəm. Mən meşənin, ağır dərdə düşən adam kimi necə inildədiyini də eşitmışəm; qıçılcımlar səpələyə-səpələyə ilan kimi qırılan və havanı yanın budaqların xışltısı ilə dolduran ıldırımin gurultusunu da eşitmışəm. İndi isə nə mogikanlar, nə də mən – heç birimiz – bayaqkı bağırtının nə olduğunu başa düşə bilmirik. Buna görə də, fikrimizcə, eşitdiyimiz fəryad bizi aylıtmaq üçün göylərin göndərdiyi səs idi.

Heyvord:

– Qəribədir, – dedi və bayaq mağaraya girərkən daşın üstünə qoyduğu tapançalarını götürdü. – Bu fəryad səsi istər əmin-amanlıq əlaməti olsun, istərsə də döyüşə çağırın bir səs olsun, hər halda, biz bu səsin haradan gəldiyini tapıb öyrənməliyik. Gedin, dostum, mən də sizin dalınızca gəlirəm.

Ağır kaha havasından açıqlığa çıxdıqda və şəlalələrin, burulğanların üzərindəki yüksələn qırvaqlaşdırıcı sərin təmiz hava ilə nəfəs aldıqda hamı heyrətə gəldi. Çayın üstündən əsib keçən güclü külək, sanki, suyun gurultusunu gətirib kahalara doldururdu, kahalardan isə, uzaq dağların arxasından gələn göy gurultusuna oxşayan və heç kəsilmək bilməyən uğultu səsi eşidilirdi. Ay üfüqdən aralanıb xeyli yüksəyə qalxmışdı, onun işığı çayın bəzi yerlərində suya düşüb bərəq vururdu; adamların durduqları yerdə qayanı çən bürümüşdü. Tam tənhalıqda, gecə vaxtı olduğu kimi, hər yer dərin sükut içində idи, yalnız qayalardan sırlıtlı ilə tökülen suyun uğultusu və bir də şiddətli küləyin viytlisi eşidilirdi. Adamlar qarşidakı sahildə hər hansı bir həyat əlaməti görmək və onun köməyilə bayaqkı dəhşətli səsin mənasını başa düşmək üçün naşaq yera gözlərini oraya zilləmişdilər. Ayın donuq, zəif işığı həyəcan keçirən adamların gərgin bir vəziyyətdə zillənən gözlərini çəşdirirdi, buna görə də onlar yalnız çı�paq qayaları və bir də hərəkətsiz ağacları görə bilirdilər.

Dunkan piçıldıdı:

– Axşam sakit və gözəl olsa da, o qədər qaranlıqdır ki, heç bir şey görünmüür. Başqa bir vaxt olsayıdı, təbiətin bu tənha guşəsinin mənzərəsinə məmən nüyyətlə tamaşa edərdik, Kora! Təsəvvür edin ki, siz tamamilə təhlükəsiz bir yerdəsiniz, ola bilsin ki...

– Qulaq asın, – deyə Alisa onun sözünü kəsdi. Lakin mayorun sözünü kəsmək üçün Alisanın göstərdiyi cəhd əbəs idi, çünkü, onuz

da, bayaqki bağırtı yenidən eşidildi və mayor bilaixtiyar səsini kəsməyə məcbur oldu. Görünür, bu səs çayın yatağından qalxmışdı. O, çayı hər iki tərəfdən məngənə kimi araya alan qayaların arasından çıxb havada əks etdikdən sonra meşəyə yayıldı və uzaqlarda batdı.

Bu dəhşətli fəryadın əks-sədəsi meşənin dərinliklərində batıb kəsildikdə Şahingöz:

– Belə bağırtiya nə ad vermək olar? – deyə soruşdu. – Kim bunun nə olduğunu başa düşürsə, qoy öz fikrini desin. Mən isə bunu qeyri-təbii bir hadisə hesab edirəm.

– Belə halda burada sizi başa sala bilən adam tapılar, – deyə Dunkan cavab verdi. – Belə bağırtı səsləri mənə çox yaxşı tanışdır, çünkü mən bunları hər bir əsgərin tez-tez rast gəldiyi bir şəraitdə döyüş meydanında çox eşitmışəm. Bu eşitdiyimiz səs at bağırtısıdır. Bəzən atı bu cür bağırmaga onun bədəninin bərk ağrımı, bəzən də gördüyü dəhşət vadar edir. Yəqin ki, mənim atım yırtıcı heyvanlara qismət olmuşdur, ya da bu at təhlükə görür, lakin bu təhlükədən canını qurtara bilmir. Nə qədər ki mən mağaradaydım, bu bağırtının nə olduğunu başa düşə bilmirdim, elə ki açıq havaya çıxdım, bu səsin mahiyyətini yanılmadan anlaya bildim.

Kəşfiyyatçı və onun yoldaşları Dunkanın verdiyi sadəcə izahata çox diqqətlə qulaq asdlar. Mogikanlar həqiqətdən xəbər tutduqda:

– Xuq, – dedilər.

Şahingöz bir az fikrə getdikdən sonra cavab verdi:

– Sözlərinizin doğru olduğunu inkar edə bilmərəm, çünkü buralarda at çox olsa da, mən orlara yaxşı bələd deyiləm. Yəqin ki, sahil-də atlарın başının üstünü canavarlar kəsdirmişlər, indi isə qorxuya düşən bu heyvanlar insanı bacarıqları kimi köməyə çağırırlar...

– Ünkas, – deyə Şahingöz delavarca gənc hinduya müraciət etdi, – düş, qayığa min və çayın axarı ilə get, yanan kösövləri canavarların üstünə at, yoxsa, qorxu at üçün canavarlardan da pisdir, bunun nəticəsində atların bağıri çatlar, biz isə atsız qalrıq. Halbuki sabah gərək çox yeyin yol gedək.

Gənc mogikan kəşfiyyatçının əmrini yerinə yetirmək üçün çayın kənarına endi. Az sonra çayın sahilindən uzun-uzadı, bərk ulama səsi eşidildi və getdikcə bu səs uzaqlaşmağa başladı; elə zənn etmək olardı ki, qəflətən qorxudulan canavarlar əllərinə keçən ovu buraxıb qaçmışdlar.



Ünkas cəld geri qayıtdı. Bundan sonra kəşfiyyatçı yenə də öz yoldaşları ilə məsləhətləşməyə başladı.

Çox keçmədi ki, Şahingöz bir neçə addım kənara çəkilərək dilləndi:

– Bayaq biz ulduzlu səmanın göstərdiyi yolu itirən və bir neçə gündən bəri gizlənmiş günəşi görməyən ovçulara oxşayırdıq. İndi biz yolun əlamətlərini yenidən görməyə başlayırıq və Allaha çox şükür olsun ki, yolumuz bir çox maneələrdən təmizlənmişdir. Sahilin kölgəsində oturun, bura şam ağaclarının kölgəsindən daha qaralıqdır. Yalnız piçilti ilə danışın; mən hələ deyə bilərdim ki, bir müddət hər birimizin yalnız öz-özü ilə danışması, aqlına gələn fikirləri yalnız təklikdə izləməsi daha yaxşı və daha ağıllı olardı.

Aydın başa düşmək olurdu ki, Şahingözün bayaqqı təlaş və həyəcanı keçmişdir. İndi o yenə mübarizəyə hazır idi.

Sanki, mogikanlar da onun bu niyyətinə şərik idilər. Onlar qayada dayanmışdır; buradan baxarkən çayın hər iki sahili görünürdü; lakin düşmən mogikanları görə bilməzdi. Heyvord və onunla səfərə çıxmış qızlar öz ağıllı bələdçilərinin məsləhətinə əməl etməyi vacib bildilər. Dunkan sassafras ağacının budaqlarından bir qucaq gətirib iki mağaranı bir-birindən ayıran yarığa doldurdu. Kora və Alisa iki qayanın arasına sıçınib gizləndilər. Qayaların divarları bacıları düşmən güllələrindən qoruya bilərdi; eyni zamanda, mayor qorxuya düşmüş gənc xanımlara ürək-dirək verib deyirdi ki, təhlükəni lazıminca qarşılıamaq üçün bütün hazırlıq işləri görülmüşdür, təhlükə onları qəflətən yaxalaya bilməz. Heyvord özü Kora ilə Alisanın yaxınlığında oturdu, indi onlarla yavaşcadan danışa bilirdi. Bu zaman David də, meşə sakıləri kimi, daşların arasında gizləndi.

Beləliklə, vaxt gəlib keçir, gecənin səssizliyini və əmin-amanlığını heç bir şey pozmurdu. Ay göyün lap ortasına qalxmışdı, onun çəpəki şüaları bir-birini qucaqlayıb mürgüləyən bacıların üstünə düşmüşdü. Dunkan Koranın böyük şalını götürüb bacıların üstünə saldı, sonra isə uzanıb başını daş parçasının üstünə qoydu. David elə səslər çıxarırdı ki, ayıqlıqda onun özü də bu səsləri eşitsə, bərk acıqlanardı. Bir sözlə, qorxu, kəşfiyyatçı ilə mogikanlardan savayı, hamiya üstün gəlmışdı, indi hamı dünyadan xəbərsiz idi. Lakin sayıq keşikçilərin gözünə əsla yuxu getmirdi, onlar yorğunluğun da nə

olduğunu bilmirdilər. Keşikçilər qayaların çıxıntılarına söykənmiş, daş kimi hərəkətsiz uzanmışdır və dar çayın qarşı sahilini haşiyələyən qaranlıq ağaç cərgələrini gözdən qoymurdular. Heç bir səs onların qulağından yayılmırı. Hətta ən həssas müşahidəçi belə deyə bilməzdi ki, bu keşikçilər nəfəs alırlar, ya yox. Aydın idi ki, belə bir sayıqlığı illər boyu yaranan təcrübə doğurmuşdu, bu səbəbdən də düşmənlərin çox hiyləgərcəsinə qurduqları kələk, keşikçiləri azdırıa bilməzdi. Hələ ki xatircəmlik idi. Nəhayət, Ay dolanıb batdı; ağacların zirvəsi çəhrayı rəngə boyanmağa başladı, bu isə gündüzün yenidən başlanmasıni xəbər verirdi.

Bu vaxt Şahingöz axşamdan bəri birinci dəfə olaraq yerində qurdalandı, qayanın qabağından sürünə-sürünə irəliləyiib şirin yuxuda olan Dunkanı durğuzu.

– Yola düşmək vaxtıdır, – deyə ovçu piçıldadı. – Qızları oyadın, mən qayıq rahat bir yere çəkib gətirəndə siz də hazırlaşın çayın kənarına enərsiniz.

– Gecə bir şey olmadı? – deyə Heyvord soruşdu. – Yuxu gözümüzdən töküldü, buna görə də axıradək keşik çəkə bilmədim.

– Gecənin bir yarısında olduğu kimi, indi də dörd tərəf sakitlidir. Amma səs salmayın! Dinməyin və tələsin. – Kəşfiyyatçı bu sözləri deyib qayıq tərəf getdi.

Dunkan qorxudan tamamilə ayıldı və yatmış qızların üstündən şalı götürdü.

– Kora! Alisa! – deyə qızları səslədi. – Oyanın, getmək vaxtıdır!

Kora, üstündən şalın götürüldüyüni hiss edərək, əlini qaldırdı; sanki, kimi isə özündən kənara itələyirdi. Alisa isə zərif səsiylə donquldanıb:

– Yox, yox, əziz ata, bizi tək qoyub getməmişdilər. Dunkan bizim yanımızdaydı! – dedi.

– Bəli, Dunkan buradadır, – deyə gənc zabit həyəcanla piçıldadı, – nə qədər ki onun canı sağdır və nə qədər ki təhlükə sovuşmayıb, Dunkan səni qoyub getməz!.. Kora! Alisa! Qalxın. Gərək indi yola düşək!

Birdən Alisa zil səslə qışkırdı. Kora isə yerindən sıçrayıb ayaq üstə qalxdı. Mayor söz deməyə macət tapmamış elə qorxulu ulaşma başlandı ki, hətta Dunkanın da qanı beyninə vurdu. Bir dəqiqəliyə elə zənn etmək olardı ki, bütün iblislər və şeytanlar cəhənnəmdən



çixıb buraya gəlmış, hər tərəfdən yolcuları araya almış və indi də onların dövrəsində firlanaraq, vəhşicəsinə bağırır, öz kinli qəzəblərini bu adamların başlarına yağırdırdılar.

Bu dəhşətli ulaşma hər tərəfdən eşidildirdi.

Qorxudan bunu eşidənlərə elə gəlirdi ki, bir-birinə qarışan cürbəcür bağırtılar meşənin lap qalın yerindən ucalır, şəlalələrin yaxınlığında mağaralardan çıxır, qayaların arasından yüksəlir, çayın yatağından ətrafa yayılır və göydən yağırdı. Qulaq batıran bu dəhşətli bağırtıların yayıldığı bir vaxtda David uca qəddini düzəltdi, əllərini qulaqlarına qoyub bərkdən qışqırdı:

– Bu nə haray-həsirdir? Bəlkə, cəhənnəmin qapıları açılıbdır? İnsan bu cür səslər çıxarmağa cürət etməz!

Davidin ehtiyatsız davranışsı çayın qarşı sahilindən yayım atəşilə qarşılandı. Yazıq mahni müəllimi huşunu itirib, bütün gecəni yatdığı yer yixildi. Düşmənələr Hamutun yixildiğini görçək şadlıqla bağırıldılar; mogikanlar düşmənələrin bu zəfər bağırtısına cürətlə səslərlə cavab verdilər. Qızğın atışma başlandı; lakin bir-birilə düşməncilik edən hər iki tərəf o qədər təcrübəli idi ki, adamlar daldalandıqları yerlərdən bir an belə çıxmırlıdalar. Dunkan qayıq avarlarının şappiltisini eşitməyə ümidi edərək bütün gücünü toplayıb ətrafa qulaq verirdi; indi o zənn edirdi ki, bircə nicat yolu varsa, o da qaçmaqdan ibarətdir. Çay həmişəki kimi yenə öz dalğalarını qayalara çırpı-çırpı axıb keçirdi, lakin qaralan suyun üzündə qayıq görünmürdü. Heyvord güman etməyə başlamışdı ki, kəşfiyyatçı onları rəhmsizcəsinə tərk etmişdir, lakin bu vaxt birdən onun ayaqları altındaki qayadan alov qalxdı; bunun ardınca eşidilən qəzəbli bağırtı sübut etdi ki, Şahingözün tūfəngindən çıxan ölüm güləsi birbaş canlı hədəfə dəymışdır. Hətta bu zəif müqavimətin özü də bayaqdan bəri basqın edən düşmənləri geriyə çəkilməyə məcbur etdi. Vəhşilərin bağırtıları yavaş-yavaş kəsildi; Qlennin çılpaq qayaları, çaxnaşma və hay-kük qopmazdan əvvəlki kimi, yenə sükuta daldi.

Dunkan bir dəqiqlik fürsətdən istifadə edərək, yerə sərilmiş Hamutun yanına yürüüb gəldi, onu götürüb hər iki bacının sığındığı dar yarğana apardı.

Şahingöz əlini Davidin başına çəkərək sakitcə:

– Yazığın skalpı salamat qaldı, – dedi. – Amma yamanca uzundilli adamdır. Onun sağ qalmasına təəccüb edirəm.

– Məgər o ölməyib? – deyə Kora xırıltılı səslə soruşdu; bu qızın səsinin xırıldaması daxili aləmində dəhşət hissi ilə özünü toxraq saxlamaq arzusu arasında gedən mübarizənin əlaməti idi.

– O sağıdır, ürəyi döyünlər. Qoyun bir az dincəlib özünə gəlsin, onda ağlını başına yiğar və əcəli çatanadək yaşayar, – deyə Şahin-göz cavab verdi, müğənninin hərəkətsiz bədəninə gözaltı baxdı və eyni zamanda, son dərəcə cəld və əcəlik bir hərəkətlə tüfəngini doldurmağa başladı. – Ünkas, götür onu apar mağaraya və sassafras budaqlarının üstünə uzandır. Nə qədər çox yatsa, halı bir o qədər yaxşı olar, çünki ümid yoxdur ki, o, öz uzun bədəni üçün buradan daha münasib bir daldalanma yeri tapa bilsin, mahni oxumaqla isə özünü irokezlərdən qoruya bilməz!

– Deməli, siz onların ikinci dəfə basqın edəcəklərini güman edirsiniz? – deyə Heyvord soruşdu.

– Mən güman edə bilərəmmi ki, ac canavarın qarnı bircə tikə etlə doyur? Makuaslar yoldaşlarından birini itirdilər, onlar bircə nəfər itirən kimi, hətta birinci basqınları müvəffəqiyyətsizliyə uğradıqda həmişə geri çəkilirlər. Lakin bu zalımlar qayıdaçaqlar və skalplarımızı elə keçirmək üçün başqa bir hiylə düzəldəcəklər. – Bu anda Şahin-gözün üzündən həyəcan bir kölgə kimi keçdi və o, başını yuxarı qaldıraraq, sözünə davam etdi: – Munro kömək üçün əsgər göndərənədək biz burada qalmalı və özümüzü müdafiə etməliyik. Allah eləsin ki, Munro köməyi tez göndərsin.

– Kora, eşitdinizmi, bəd ayaqda ümidişim nəyədir? – deyə Dunkan soruşdu. – Biz yalnız sizin atanızın qayğıkeşliyinə bel bağlaya bilərik. İkiniz də gedin mağaraya, ora, hər halda, əmin-amanlıqdır, orada siz düşmənlərimizin güllələrindən salamat qalarsınız; bizim o bədbəxt yoldaşımızın da qayğısına qalın.

Cavan xanımlar Dunkanın ardınca içəri mağaraya getdilər. David burada hələ də hərəkətsiz uzanmışdı, arabir zarıldaması onun huşa gəldiyini göstərirdi. Heyvord yaralını gənc xanımlara tapşırıb mağaradan çıxməq istədikdə onu dayandırdılar.

– Dunkan... – deyə Kora titrək səslə onu çağırıldı. Mayor dönüb gənc xanıma baxdı. Qızın rəngi qaçmış, bənizi meyit rəngi almışdı, dodaqları titrəyirdi, mayora dikilən gözlərində elə bir nigarəncilik hiss edilirdi ki, mayor dərhal onun yanına qayıtmaga məcbur oldu.



– Dunkan, unutmayın ki, bu təhlükədən hamımızın sağ-salamat qurtarması üçün, birinci növbədə, siz salamat qalmalısınız; unutmayıñ ki, atamız bizi sizə etibar etmişdir; unutmayıñ ki, nicatımız sizin ehtiyatlı olmağınızdan asildir, – deyə Kora ürəyini boşaltdı və onun üzünü incə bir qızartı bürdü. – Bir sözlə, yadda saxlayın ki, siz Munro soyadını daşıyanların hamısı üçün əzizsiniz!

Heyvord səssiz-səmirsiz oturmuş Alisaya qeyri-şüuri olaraq nəzər salıb cavab verdi:

– Həyata bəslədiyim məhəbbəti, məhz, belə bir inam artıra bilər. Altmışinci alayın mayoru olmaq etibarilə mən müdafiədə iştirak etməliyəm. Lakin qarşımızda çox da çətin olmayan bir vəzifə durur: biz vəhşilərin basqınıni dəf edib, onların həmləsinə yalnız qısaca bir müddət ərzində tab gətirə biləcəyik.

Heyvord cavab gözləmədən, bütün iradəsini toplayıb bacıların yanından getdi və iki mağara arasındaki dar yarğanda uzanmış kəşfiyyatçı ilə mogikanlara qoşuldu. Bu vaxt ovçu Ünkasa deyirdi:

– Yenə də deyirəm, Ünkas, sən barıtı əbəs yerə çox doldurursan, buna görə də tüfəng geri təpir və güllənin sərrast getməsinə mane olur. Barıtı az-az doldurduqda, güllə yüngül olduqda və uzun müddət tuşlayıb nişan aldıqda minqlərin canına, demək olar ki, həmişə ölüm qorxusu salmaq olur... Gedək, dostlar, gizlənək, cünki heç kəs deyə bilməz ki makuaslar hansı dəqiqədə və hansı tərəfdən bize zərbə endirəcəklər.

Hindular heç bir söz deməyib, elə yerbəyer oldular ki, şəlalələrə yaxınlaşan olsa, görə bilsinlər. Bu balaca adanın ortasında bitən alçaq, nazik şam ağacları balaca bir meşəlik əmələ gətirirdi. Şahingöz maral kimi cəld qaça-qaça özünü buraya yetirdi, zirək Dunkan da onun dalınca yüyürdü. Onlar kiçik meşəlikdəki adda-budda daşların və ağacların dalında mümkün qədər gizləndilər. Onların başı üstündə yüksələn girdə qayanın hər iki tərəfində su oynaya-oynaya şırıltı ilə uçuruma töküldü. İndi səhər açılmışdı, qarşı sahil aydın görünürdü; Şahingöz və mayor diqqətlə cəngəlliyyə baxır və şam ağaclarının kölgə saldığı şeyləri bir-birindən seçə bilirdilər.

Ürəkdöyündürən intzar dəqiqələri uzun çəkirdi; keşikçilər isə yeni basqının heç bir əlamətini görmürdülər. Dunkana artıq elə gəlirdi ki, yoldaşlarının atdıqları güllələr, güman edildiyindən daha parlaq nəticə vermişdir, vəhşilər çəkilib getmişlər, daha geri qayı-

mayacaqlar; lakin Dunkan bu fikrini kəşfiyyatçıya söylədikdə Şahin-göz şübhə ilə başını bulayıb cavab verdi:

– Əgər siz güman edirsınızsə ki, makuasları belə asanlıqla qovmaq olar, deməli, onları yaxşı tanımirsiniz. Ünütmayın ki, onlar bir nəfərin belə skalpını soyub apara bilmədilər. Onlar çox yaxşı bilirlər ki, biz azıq, buna görə də bızdən əl çəkməyəcəklər... Sss! Çayın axarı ilə yuxarı, suyun daşlara dəyib sıçradığı yerə baxın. O şeytanlar həmin yerdən çay üzüb keçmişlər! Onların bəxti gətirmişdir: baxın, onlar adanın o biri kənarına çatmışlar... Sss! Səsinizi çıxarmayın, dinməyin, yoxsa bircə saniyədə saçınızdan qopar.

Heyvord gizləndiyi yerdən başını çıxarıb baxdıqda gördüyüünü, həqiqətən, ən yüksək hünər və ığidlik nümunəsi hesab etdi. Suyun güclü axını çayın aşib töküldüyü qayanın bir küncünü oymuşdu, buna görə də qayanın qabaq çıxıntısı o qədər də sildirim və sürüşkən deyildi. Çayın balaca adaya çırplıldığı yerdə görünən yüngül ləpələrdən istifadə edərək, bir neçə quron özünü çaya atmağa cürət etmişdi və indi qayanın yuxarıda göstərilən yerinə tərəf üzüb gəlirdi, çünki onlar bilirdilər ki, oradan asanlıqla qalxıb adaya çıxməq olar.

Kəşfiyyatçının piçiltisi kəsilən kimi, sel suyunun gətirib çılapq qayaların daşlarına ilişdiridiyi tırların arasından dörd adam başı çıxdı. Çox keçmədi ki, köpüklenən yaşıl suyun içində beşinci baş görünündü; o, üzə-üzə su ilə mübarizə aparırdı. Bu hindu var gücünü toplayıb özünü təhlükəsiz yerə çatdırmağa çalışırdı. İti axan su onu başa-şağı aparırdı; budur, o, əlini yoldaşlarına uzatdı, lakin çayın iti axını onu yenə yoldaşlarından kənara atdı; quron suyun üzünə qalxdı, qollarını yana açıb, qaralan girdabda birdən gözdən itdi. Girdabdan bağırtı səsi gəldi. Sonra daha heç bir şey eşidilmədi; adamın canına vəlvələ salan bir sükut başlandı.

– Vəhşinin batıb məhv olması nəticəsində bir gülləmiz qənimətə qaldı, – deyə Şahingöz dilləndi. – Onu da bilməlisiniz ki, yorulub heydən düşən maralın bircə dəqiqə nəfəsini dərməsi onun üçün nə qədər vacibdirse, döyüş sursatı da bizim üçün bir o qədər qiy-mətlidir. Tapançalarınızın baritini dəyişdirin. Şəlalədən havaya toz kimi o qədər su zərrələri qalxır ki, yəqin, barıtımız artıq nəm çəkmişdir. Siz əlbəyaxa döyüşə hazırlaşın, mən isə güllə atacağam.

Kəşfiyyatçı barmağını dodaqlarına yaxınlaşdırıb ucadan uzun fit verdi. Qayalara göz qoyan mogikanlar da ona eyni fitlə cavab



verdilər. Dunkan sahildə ilışib qalan tırların arasında gizlənənlərin dərhal başlarını yuxarı qaldırıqlarını, lakin çox tez gizlətdiklərini gördü. Çox keçmədi ki, Dunkan xişltı səsi eşitdi, geri dönüb baxdıqda özündən bir neçə addım o tərəfdə Ünkası gördü; bu gənc hindu çox məharətlə sürünə-sürünə gəlirdi. Şahingöz delavar dilində gənc mogikana bir neçə söz dedi, Ünkas isə son dərəcə ehtiyatla və sakitcə yeni mövqə tutdu. Heyvord nigarançılıq dəqiqələrini çox səbirsizliklə keçirirdi, buna görə də onun canına uçunma düşmüşdü; kəşfiyyatçı isə silahdan ağılla və ehtiyatla istifadə etmək barəsində mühazirə oxumaq üçün bu dəqiqələri çox münasib hesab edirdi.

O, nəsihət verərək deyirdi:

– Yumşaq metaldan qayrılmış və yaxşı cilalanmış uzunlüləli tüfəng təcrübəli adamın əlində bütün silahlardan yaxşıdır. Lakin belə tüfəngdən səmərəli istifadə etmək üçün adamın gərək qüvvətli qolları, sərrast görən gözləri və yaxşı nişan almaq qabiliyyəti olsun; yalnız bu şərtlə tüfəngin üstünlüyündən bacarıqla istifadə etmək olar. Mənim fikrimcə qısalüləli tüfənglər və süvari silahları hazırlayan silah ustaları öz peşələrini yaxşı bilirlər...

Ünkasin yavaş, lakin mənalı bir səslə verdiyi siqnal Şahingözün nitqini yarımcıq qoydu.

– Görürəm, görürəm, dostum, – deyə Şahingöz cavab verdi və sözünə davam etdi. – Onlar basqına hazırlanırlar, yoxsa arxalarını tırlardən yuxarı qaldırmazdır... Nə olar, bu, bizim üçün daha yaxşıdır, – deyə Şahingöz əlavə etdi və tüfəngini nəzərdən keçirdi. – Onların birincisi lap Monkalmin özü olsa da, mənim gülləmdən salamat qurtarmayacaqdır.

Meşədən yenə vəhşi bağırtılar eşidildi, vəhşilər bu siqnalı eşidən kimi gizləndikləri tırların arasından çıxdılar. Nigarançılıq Heyvorda o qədər əziyyət verirdi ki, o, vəhşilərin yerlərindən tərpəndiklərini görərkən dərhal onların qabağına yüyürmək istədi, lakin Ünkasin və kəşfiyyatçının hələ sakit oturduqlarını görüb yerindən tərpənmədi. Quronlar qarşılarda yüksələn qara qayaları aşış vəhşicəsinə bağırbağıra irəli gəlirdilər.

Onların kəşfiyyatçıya və onun yoldaşlarına çatmalarına bir neçə sajen qaldıqda Şahingözün tüfəngi yavaş-yavaş kolluqdan qalxdı və onun uzun lüləsindən amansız gülə çıxıb uçdu. Qabaqdakı quron vurulan maral kimi hoppandı və yixilib qayaların arasına düşdü.

– İndi, Ünkas, növbə sənindir, – deyə Şahingöz əmr verdi və gözlərini işıldada-işıldada kəmərindən xəncərini çıxartdı. – Bu şeytanların axırıncısı sənindir. Qalanlarının öhdəsindən biz gələrik, sən onların qayğısını çəkmə.

Heyvord tapançalarının birini Şahingözə verdi və kəşfiyyatçı ilə birlikdə cəld düşmənlərə təref enməyə başladı. Kəşfiyyatçı və mayor hər ikisi bir vaxtda gülə atdlar, lakin onların güllələri boşça çıxdı.

– Mən bilirdim ki, belə də olacaqdır, bunu qabaqcadan demişdim, – deyə Şahingöz piçildədi və əlindəki balaca tapançanı nifrətlə şəlaləyə atdı. – İndi hünəriniz varsa, yaxın gəlin, ey qaniçən cəhən-nəm köpəkləri!

Bu sözlər qurtaran kimi, çox uca boylu və üz-gözündən quduzluq yağan bir hindu dərhal Şahingözün qabağını kəsdi. Həmin dəqi-qədə Dunkanla başqa bir hindu arasında əlbəyaxa vuruşma başlandı. Şahingöz və onun düşməni bir-birinin qorxunc xəncər tutan və havaya qaldırılmış əllərindən eyni zirəkliklə yapışdırılar. Onlar bir-birinə üstün gəlməyə çalışaraq, güclərini topladılar və bir dəqiqəliyə hərəkətsiz dayandılar. Ağ ovçunun getdikcə şişən əzələləri quronun daha zəif olan əzələlərinə üstün gəlirdi; vəhşinin qolları kəşfiyyatçıının gücünə tab gətirməyib büküldü. Birdən Şahingöz düşmənin əlindən tamamilə çıxıb xəncərini onun sinəsinə yortdu.

Bu zaman Heyvord öz düşməni ilə amansızcasına vuruşurdu; gənc zabitin həyatı təhlükədə idi. Vəhşi vuruşmanın hələ birinci dəqi-qələrində Heyvordun nazik qılincını əlindən vurub salmışdı və mayor əliyalın qalmışdı; indi Dunkanı yalnız öz fiziki gücü və zirəkliyi xilas edə bilərdi. Bunların hər ikisi: həm güc, həm də zirəklik Dunkanda var idi, lakin o, özündən heç də geri qalmayan bir düşmənlə üz-üzə gəlmişdi. Xoşbəxtlikdən, Heyvord quronu tərksiləh edə bildi və hindunun xəncəri cingilti ilə daşın üstünə düşdü.

Bu andan etibarən ölüm-dirim mübarizəsi başlandı, indi vuruşanlardan biri o birini çox hündür qayanın başından uçuruma atmağa çalışırdı.

Onlar hər dəqiqə uçurumun kənarına yaxınlaşırılar; burada vuruşmanın müqəddəratını həll etməli olan axırıncı səy göstərilməli idi. Onların hər ikisi bütün gücünü və qətiyyətini bu səy üçün toplayıb büdrəyə-büdrəyə uçurumun kənarında dayandı. Vəhşi barmaqlarını Heyvordun boğazına ilişdirib onu boğmağa başladı;



Heyvord quronun üzündə kinli təbəssümü görərkən başa düşdü ki, vəhşι onu da özü ilə sürüyüb uçuruma salmaq və özünün bu dəhşətli aqibətinə onu da şərik etmək fikrindədir. Mayorun bədəni vəhşinin hədsiz gücünə tab gətirməyib yavaş-yavaş məğlubiyyətə üz qoyurdu, lakin birdən Heyvordun gözləri qarışından qara bir el keçdi və xəncər tiyəsi parıldadı. Quronun barmaqları dərhal bir-birindən aralandı və Ünkasın nicat verən əlləri Dunkanı uçurumun kənarından dartıb uzaqlaşdırdı. Lakin gənc mayor havada mayallaq vura-vura birbaş uçurumun dibinə getməkdə olan hindunun qorxunc sıfətini, cadulanmış bir adam kimi, hələ də gözləri qarşısında görürdü.

Öz düşməninin nəfəsini yenicə kəsmiş olan Şahingöz:

– Daldaya çəkilin! – deyə onları səslədi. – Hərgah canınızın qəd-rini bilirsinizsə, daşların dalında gizlənin, iş hələ heç də qurtarmamışdır.

Gənc mogikanın zəfər bağırtısı ətrafa yayıldı; o, Dunkanla birlikdə cəld qayanın üstünə qalxdı (mayor döyüşə də buradan getmişdi), onların hər ikisi daşların və kolların arasında gizləndi.

VIII *fəsil*

Kəşfiyyatçı bu xəbərdarlığı vaxtında etmişdi. Təsvir etdiyimiz mübarizənin davam etdiyi dəqiqələrdə nə insan səsi, nə də ayaq tap-piltisi şəlalənin yeknəsəq uğultusunu pozmurdu. Quronlar döyüşün nəticəsini o qədər diqqətlə izleyirdilər ki, sanki, onlar yerə yapışb qalmışdilar. Vuruşanların cəld hərəkətləri quronların düşməni nişan almalarına mane olurdu, çünkü onların atdıqları oxlar və ya güllələr öz dostlarına da dəyə bilərdi. Lakin, vuruşma qurtardıqda quduz bağırtı başlandı. Tüfənglərdən gurultu ilə dalbadal atəş açıldı; yaylım atəşilə qayalara qurğuşun yağıdırılırdı, sanki, basqın edənlər öz acıqlarını cansız qayalardan çıxməq isteyirdilər.

Çinqaçquq arasıkəsilmədən atəş açaraq onlara cavab verirdi. Ata mogikan əvvəlki vuruşmanın axırınadək soyuqqanlı adamlara məxsus bir qətiyyətlə öz yerində qalmışdı. Yalnız Ünkasın zəfər bağırtısını eşitdikdə ata oğluna şadlıqnidaları ilə cavab vermiş, lakin dərhal səsini kəsib yerində tərpənməmişdi; indi onun atdığı güllələr öz postunu əzmlə qoruduğunu sübut edirdi.

Beləliklə, xeyli vaxt keçdi. Basqın edənlərin hamısı gah birdən, gah da səpələnib, tək-tək atəş açırdı: lakin mühasirəyə alınanları siğınacaq çox yaxşı qoruyurdu; onlar öz sığınacağında o qədər yaxşı daldalanmışdır ki, indiyədək bu kiçik dəstədə zərər çəkən təkcə zavallı David olmuşdu.

Şahingöz arxasında gizləndiyi qayanın yanından güllələrin viyılıtı ilə keçib getdiyinə qulaq verərək sakitcə:

— Qoy onlar barıtlarını yandırıb qurtarsınlar, — dedi. — Bunun bizi xeyri vardır: vuruşma qurtardıqda onların güllələrini yiğarıq. Mənə elə gəlir ki, cansız daşlar dillənib, bu vəhşilərin rəhmə gəlmələrini hələ xahiş etməzdən əvvəl onlar özləri boş yerə güllə atıb əylənməkdən bezikcəklər... Ünkas, oğlum, sən nahaq yerə barıt sərf edirsən və onu patrona həddindən çox doldurursan. Tüfəng geri təpir, güllə isə pis gedir. Mən sənə demişdim: bu haramzadani elə nişan al ki, sənin güllən düz onun ağ zolağının altından dəysin, amma sənin atıldığın güllə iki düymə yuxarıdan dəydi.

Gənc mogikan heç bir söz deməyib sakitcə gülümşədi.

— Siz nahaq yerə Ünkası bacarıqsız bilirsiniz, — deyə, Dunkan söhbətə qarışdı. — O, məni ölümdən çox fərasətlə və çox fədakar-casına xilas etdi. İndi ömrümün axırınadək mən onun dostuyam və sağ qalmağım üçün ona minnətdar olduğumu heç zaman unut-mayacağam. Ünkas yerindən qalxıb əlini Heyvorda uzatdı.

Şahingöz gülümşəyib dedi:

— Səhralarda və meşələrdə dostlar bir-birinə tez-tez bu cür kömək edirlər. Deyəsən, mən də bir dəfə Ünkası dardan qurtarmışam, bu da mənim lap yaxşı yadimdadır ki, Ünkas beş dəfə özünü qabağa verib məni ölümdən qurtarmışdır: üç dəfə minqlərlə vuruşan zaman, bir dəfə Qorikandan üzüb keçərkən və...

— Bu güllə o birilərindən daha yaxşı atılmışdır! — deyə Dunkan qışkırdı və güllə dəyən qayadan tez kənara çəkildi.

Şahingöz yastılaşmış gülləni yerdən götürüb, başını bulaya-bulaya dedi:

— Üça-uça yerə düşən güllə heç zaman belə yastılaşmaz. Bu, yalnız o vaxt ola bilər ki, güllə buludlardan yerə ensin.

Ünkasin tüfəngi qalxdı və hamı gözlərini yuxarı zillədi. Sirr çox tez açıldı. Çayın sağ sahilində böyük bir palid ağacı var idi; bu ağaç aşağı elə əyilmişdi ki, onun yuxarı budaqları çaya sallanırdı. Bu qocaman



palidin düyünlü budaqlarını güclə örtən yarpaqların arasında bir quron gizlənmişdi; o, gah özünü ağacın gövdəsinin o tərəfinə verir, gah da budaqların arasından boylanıb baxır və atdığı güllənin hədəfə dəyib-dəymədiyini bilmək istəyirdi.

Kəşfiyyatçı:

– Bu haramzadələr bizi məhv etmək üçün lap göye çıxmağa hazırlırlar, – dedi. – Onu yaxşı tuşla, oğlan, mən də öz maralvuramı doldurum. Sonra biz hər iki tərəfdən ağaca birdən güllə atarıq.

Ünkas kəşfiyyatçının siqnalını gözləyirdi. Nəhayət, iki güllə atıldı. Palidin qabığı və yarpaqları havaya qalxdı və külək onların hərəsini bir tərəfə apardı. Ağacda gizlənmiş vəhşi öz düşmənlərinə yalnız kinayəli gülüşlə cavab verdi və yenə güllə atdı; onun gülləsi Şahingözün şlyapasını başından saldı. Meşənin içərilərindən yenə quduzcasına vəhşi bağırı səsləri gəldi, mühəsirəyə alınmış adamların başlarının üstündə yenə güllələr viyıldamağa başladı; elə zənn etmək olardı ki, vəhşilər uca palid ağacına çıxmış döyüşcünün sərrast nişan almasını asanlaşdırmaq üçün öz düşmənlərini, sanki, yerlərindən tərpənməyə qoymaq istəmirlər.

– Güllələrdən qorunmaq lazımdır, – deyə kəşfiyyatçı təklif etdi.
– Ünkas, atanı çağır, hiyləgər şeytanın öhdəsindən gəlmək və onu yuvasından qovub çıxarmaq üçün bütün tüfənglərdən güllə atma-
lıyiq.

Siqnal eşidildi və Şahingöz öz tüfəngini doldurmağa macal tap-
mamış, Çinqaçquk ona yaxınlaşdı. Ünkas düşmənin mövqeyini təc-
rübəli döyüşcü olan öz atasına göstərdikdə qoca mogikan, həmi-
şəki kimi, yenə yalnız «xuq» deməklə kifayətləndi; o daha nə təəc-
cüb etdiyini, nə də təlaşda olduğunu bildirmədi. Şahingöz və mogi-
kanlar delavar dilində bir neçə saniyə bir-birilə dənişib məsləhət-
ləşdilər. Söhbət qurtardıqdan sonra, hazırlanmış planı yerinə yetir-
mək üçün onların hər biri öz yerinə çəkildi.

Mühəsirədə olanlar budaqların arasında gizlənən döyüşünü
gördükləri andan bəri, bu döyüşcünün atlığı güllələr o qədər də
qorxulu deyildi, çünki döyüşcü gizləndiyi yerdən çıxan kimi, düş-
mənlərinin tüfəngləri onu hədələyirdi. Bununla belə, döyüşcünün
güllələri hərdənbir siğınacaqdakı adamların arasına düşürdü. Hey-
vordun mundırı bir neçə yerdən güllə ilə deşilmişdi. Yüngül yarasın-
dan çıxan qan onun paltarının bir qolunu bulamışdı.

Nəhayət, quron düşmənlərin səbirlə gözləmələrini görüb ürək-ləndi və daha yaxşı nişan almağa çalışdı. İtigözlü Çinqaçquk və Ünkas vəhşinin niyyətini o saat başa düşdülər. Palidin gövdəsin-dən bir neçə düymə yuxarıda, seyrək yarpaqların arasında vəhşinin ayaqları göründü və mogikanlar dərhal atəş açdır. Quron çömbəl-di və onun bütün bədəni aşkar çıxdı. Şahingöz bu fürsətdən son dərəcə cəld istifadə edib, amansız tūfəngindən atəş açdı. Palidin yarpaqları titrədi, quronun tūfəngi ağacdan yerə düşdü; bu vəhşinin bədəni tez qurtaran əbəs mübarizədən sonra havada asılı qalıb yır-ğalanmağa başladı, halbuki özü hələ yarpaqsız budaqdan bərk-bərk yapışmışdı.

— Rəhminiz gəlsin, ona bir güllə də vurun! — deyə Dunkan səs-ləndi və gözlərini bu bədbəxtdən dəhşət hissili çəkdi.

— Ona bir çımdık də barıt sərf etmərəm, — deyə Şahingöz qəti cavab verdi. — Onsuz da, quron məhv olmuşdur, amma bizim artıq baritımız yoxdur, halbuki, hinduların vuruşması bəzən bir neçə gün çəkir. İndi məsələ belədir: görək onların skalpları salamat qalacaq, yoxsa bizimki!

Heç kəs bu sərt və qəti qərara etiraz edə bilmədi.

Meşədə bağırtılar kəsildi; güllələr də arabir atılırdı; dostlar və düşmənlər yer ilə göy arasında asılı qalan bədbəxtdən gözlərini çək-mirdilər. Külək onun bədənini yırğalayırdı, doğrudur, onun ağızından nə inilti, nə də şikayət səsi çıxırı; lakin o hərdənbir öz düşmənlərini qəmgın-qəmgın süzürdü; bu zaman, məsafənin uzaqlı-ğına baxmayaraq, onlar quronun üzündə ümidişizlikdən irəli gələn əzabın ifadəsini gördürlər. Kəşfiyyatçı tūfənginin lüləsini üç dəfə qaldırdı, lakin hər dəfə ehtiyatlı olmaq tələbi onu dayandırdı, şöhrət qazanmış maralvuran tūfəngin uzun lüləsi isə yavaş-yavaş aşağı endi. Nəhayət, quronun bir əli budaqdan üzülüb yanına düşdü. O, əlini yenə budağa ilişdirmək üçün əbəs yerə çalışırdı, cünki əliyle yalnız havanı tuta bilirdi. Şahingöz ildirimdən daha sürətlə atəş açdı; vəhşinin meyiti uçub qurğuşun parçası kimi birbaş köpüklənən çaya düşdü.

Bu hadisə hətta daşürəkli mogikanlarda da dəhşət hissi oyatdı, onlar dinnəzəcə bir-birinin üzünə baxdilar. Təkcə Şahingöz müha-kimə qabiliyyətini hələ itirməmişdi; o, başını bulayıb, donquldana-donquldana özünü danlamığa başladı:



– Axırıncı doldurum barıtı da sərf etdim, çantamdan sonuncu gülлə idi ki, çıxarmışdım. Axi onun suya diri və ya ölü düşməsinin mənim üçün nə fərqi var idi!.. Ünkas, oğlum, get qayıqdan böyük buynuzu gətir. Bütün barıt ehtiyatımız onun içindədir. Təəssüf ki, bu ehtiyati da, deyəsən, son çımdıyınadək tez sərf edib qurtaracaqıq. Hərgah səhv edirəmsə, qoy mənə desinlər ki, sən makuaslara heç bələd deyilsən.

Gənc mogikan kəşfiyyatçının əmrini cəld yerinə yetirməyə getdi. Şahingöz çantasının içini həvəssiz-həvəssiz və nahaq eşələyir, öz barıtqabından, heç olmasa, bir neçə çımdık barıt toplaya biləcəyinə əbəs yerə çalışırıdı. Çok keçmədi ki, onun bu darıxdırıcı məşğələsini Ünkasin güclü gur səsi yarımcıq qoydu. Hətta belə səslərə alışmamış olan Dunkan gənc mogikanın səsini eşidərkən onu gözlənilməyən yeni bir fəlakət üçün siqnal hesab etdi. Heyvord uca qəddini düzəltməklə özünü təhlükə qarşısında qoya biləcəyini tamamilə unudaraq, cəld yerindən sıçrayıb qalxdı. O biriləri də, Dunkanın təsiri altına düşübərmiş kimi, tez özlərini mağaraların arasındaki dar keçidə verdilər. Onlar elə cəld yeriyirdilər ki, düşmənlərin gülлələri boşça çıxırıdı. Ünkasin qışqırığı bacıları və yaralı Davidi daldalandıqları yerdən çıxmaga məcbur etdi; az sonra gənc hindunu bu qədər böyük qorxuya salan bədbəxtliyin nə olduğunu hamı başa düşdü. Kəşfiyyatçının yüngül qayığı qayanın yaxınlığında göründü; qayıq çayda gedirdi, yəqin, onu gözə görünməyən bir üzgüyü sürürdü. Şahingöz ürəyini açmayan mənzərəni gördükdə dərhal nişan alıb tətiyi çəkdi; çaxmaqdan qıgilcım çıxdı, lakin tüfəng açılmadı. – İş işdən keçmişdir! – deyə Şahingöz fikrini bildirdi və ümidsiz bir halda tüfəngi yərə saldı. – O haramzadə çayın iti axan yerindən keçdi, hətta barıtımız olsaydı da, gülлə ilə onu dayandırıa bilməzdəm.

Bu zaman igid quron başını qayığın içindən çıxartdı və çayın axarına yönələrək, əlini havada yellədi. Onun zəfər bağırtısı eşidildi; meşədən ona ulaşma, gülüşmə və quduz bağırtılarla cavab verdilər. Kəşfiyyatçı qayanın çıxıntısı üstündə oturaraq:

– Gülün, şeytan balaları! – deyə donquldandi. – Meşələrdə ən sərrast vuran, ən yaxşı sayılan bu üç tüfəngin indi heç bir faydası yoxdur, onlar keçənlikki maral buynuzlarından təhlükəli deyildir!

– Bəs indi nə edəcəyik? – deyə Dunkan soruşdu. – Halımız necə olacaq, başımıza nə gələcək?

Şahingöz cavab vermək əvəzinə yalnız barmağını əmgəyinin dövrəsinə çəkdi; onun bu hərəkəti o qədər aydın bir ifadə idi ki, bunu görənlərin hər biri kəşfiyyatçının nə demək istədiyini başa düşdü.

Gənc mayor etiraz etdi:

– Yox, yox, bizim vəziyyətimiz bu qədər ümidsiz ola bilməz! Quronlar hələ burada deyildirlər, mağaraları möhkəmləndirmək və onların sahilə çıxmalarına mane olmaq üçün bizim imkanımız vardır.

– Mən sizdən soruşmaq istərdim: bu işi hansı vasitələrlə görə bilərik? – deyə Şahingöz dilləndi. – Ünkəsin oxları iləmi, yoxsa qızların göz yaşları ilə? Yox, yox, siz gəncsiniz, varlısınız, dostlarınız da vardır; bunu da başa düşürəm ki, vaxtsız ölmək sizin kimi bir gəncə çox ağır gəlir. Lakin, – deyə o əlavə etdi və üzünü mögikanlara çevirdi, – unutmayın ki, biz ağıq. İndi gəlin əl-ələ verib, bu meşə sakınlarının qarşısında sübut edək ki, ölüm-dirim məsəlesi ortaya gəldikdə və vəziyyət çıxılmaz olduqda aqlar da qırmızıdərili adamlar kimi, öz canlarını əsirgəməzlər.

Dunkan kəşfiyyatçının gözlərinin zilləndiyi tərəfə baxdı; hinduların hərəkəti vəziyyətin son dərəcə təhlükəli olduğu haqqında kəşfiyyatçının fikrini təsdiq etdi.

Çinqaçquq qayanın bir qırağında vüqarla oturmuşdu; o, xəncərini və tomaqavkını daşın üstünə qoydu, şahin lələyini başından çıxardı və saçından qalan yeganə bir çəngə tükü, axırıncı dəhşətli bir qismət üçün hazırlayırmış kimi, sığallamağa başladı. Bu hindu üzdən fikrili olmasına baxmayaraq, xatircəm görünürdü. Onun od kimi işildayan qara gözləri indi tədricən öz cəngavərlik parıltısını itirir, laqeydilik və ölməyə hazır olmaq meylini ifadə etməyə başlayırdı.

– Mən inanmiram ki, bizim daha heç bir çarəmiz olmasın, – deyə Dunkan bayaqki fikrini yenə bildirdi. – Hər bir saniyədə bizə kömək gələ bilər, bundan başqa, mən hələ ki heç bir düşmən gör-mürəm. Düşmənlər mübarizədən təngə gəlmişlər, çünki bu mübarizə onlar üçün çox təhlükəlidir və onlar belə mübarizənin xeyirli olmadığını da başa düşürələr.

– Ola bilsin ki, ya bir dəqiqlikdən, ya da bir saatdan sonra həmin ilanlar xəlvətcə sürüñə-sürüñə gelib başımızın üstünü alacaqlar, – deyə Şahingöz cavab verdi. – Bu saat onlar dalda bir yerdə gizlənib, bütün sözlərimizə qulaq asa da bilərlər. Çinqaçquq, – deyə



o, delavarca əlavə etdi, – qardaşım, mən səninlə axırıncı dəfə birlikdə vuruşmuşam... Makuas ağılı mogikanın və onun ağızlı dostunun ölümündən xəbər tutduqda çox sevinəcəkdir.

– Qoy minqlərin arvadları öldürilmiş adamlarının meyitləri üstündə ağlaşınlar! – deyə hindu sarsılmaz bir qətiyyətlə və ifixarla cavab verdi. – Mogikanların Böyük İlani onların viqvamlarında¹ qırılib yatmışdır, onların zəfər hayqırtlarını, öldürilmiş atalarının yolu-nu gözləyən uşaqların göz yaşları və nalası ilə zəhərləmişdir. Axırıncı qarın əridiyi vaxtdan bəri on bir döyüşünün meyiti öz əcdadının qəbirlərindən çox uzaqlarda qalıb həmisişəlik torpağa qovuşmuşdur və Çinqaçquun ağızı əbədi olaraq yumulduqdan sonra o döyüşçülərin meyitlərinin harada düşüb qaldığını heç kəs deyə bilməz. Qoy makuaslar ən iti xəncərlərini qırılardan çıxarsınlar, qoy onların ən cəld tomaqavkları havada firlansın, çünki minqlərin ən qorxulu düşməni onların əlinə keçmişdir... Ünkas, sən nəcib ağacın son zoğus-an; o qorxaqları çağır, onlara əmr et, qoy tələssinlər.

– Onlar ölmüş adamlarını bax, orada, balıqların arasında axtarırlar, – deyə gənc başçı sakit və mülayim səslə cavab verdi. – Quronlar sürüşkən ilan balıqları ilə birlikdə üzürlər. Onlar yetişmiş meyvələr kimi ağacların budaqlarından yerə tökülüşürlər, mogikanlar isə gülürlər.

Bayaqdan bəri yerlilərin danışığına çox diqqətlə qulaq asan Şahingöz:

– Oho! – deyə dilləndi. – Deyə bilərəm ki, mogikanların kinayəli güllişləri makuasları qəzəbləndirir, onları daha tez intiqam almağa vadar edər. Amma mən ağlardanam, qanımda əsla hindu qanından qarışq yoxdur, buna görə də mən aq adam kimi, yəni söyüş söymədən və canım üçün əsla heyif silənmədən ölməliyəm.

Qorxudan qayaya söykənib dayanmış olan Kora irəli gələrək:

– Axi ölmək nə üçün? – deyə soruşdu. – Yol hər tərəfdən açıqdır. Qaçın meşəyə və Allaha yalvarın ki, sizə kömək etsin. Gedin, igid adamlar, onsuz da, bizim boynumuzda sizin haqqınız çoxdur, buna görə də razı olmayıq ki, bizə görə siz də məhv olasınız.

– Xanım, siz hiyləgər irokezləri yaxşı tanımirsiniz, çünki elə güman edirsiniz ki, onlar buradan meşəyə gedən bütün yollar kəsməmişlər, – deyə Şahingöz cavab verdi və açıq ürəklə əlavə etdi: – Əlbəttə, biz

¹ Viqvam – hinduların mənzili

özümüzü çaya atsaydıq, suyun axını tez bir zamanda bizi o qədər uzaqlara aparardı ki, irokezlərin nə güllələri, nə də onların səsləri bizə çatardı.

– Çalışın, üzə-üzə özünüüzü xilas edin! – deyə Kora təklif etdi.

– Siz burada qalsanız, tələfat da çox olar, bunun nə mənəsi var?

– Nə mənəsi var? – deyə kəşfiyyatçı təkrar edərək, vüqarla ətrafinə göz gəzdirdi. – Mənəsi budur ki, günahını yada saldıqca gündə min dəfə tövbə edə-edə yaşayıb peşmançılıq çəkməkdənsə, təmiz ürəkələ ölmək insan üçün qat-qat şərəflidir. General Munro bizzən soruşsa ki, onun qızlarını harada qoyub qaçmışıq, biz ona nə cavab verərik?

– Gedin onun yanına və deyin ki, qızlar üçün kömək istəməyə gəlmisiniz, – deyə Kora təklif etdi və alicənablıq hissələrinin təsiri altında kəşfiyyatçıya yaxınlaşdı. – Gedin atama deyin ki, quronlar onun qızlarını şimal səhralarına tərəf aparırlar, amma tez yardım göstərilsə, onları hələ də xilas etmək mümkün olar. Sizin bu səylərinizə baxmayaraq, Allah köməyin yubanmasını lazıim bilirsə, bizim min-nətdarlığımızı, son xeyir-duamızı və məhəbbətlə dolu olan səmimi salamımızı ona yetirərsiniz.

Kəşfiyyatçının codlaşmış sərt üzünün əzələləri titrədi; Kora səsini kəsdikdə isə kəşfiyyatçı, qızın dediyi sözlər haqqında dərin fikrə gedibmiş kimi, çənəsini əlinə söykədi.

Nəhayət, kəşfiyyatçı dodaqları titrəyə-titrəyə dedi:

– Bu sözlər mənasız deyildir. Çinqaçquk, Ünkas, qaragözlü qızın sözlərini eşidirsınız mı?

Bundan sonra kəşfiyyatçı delavar ləhcəsində öz yoldaşları ilə danışmağa başladı. O duruxa-duruxa, sakit-sakit danışındı, lakin onun səsində möhkəm bir qətiyyət duyulurdu. Ata mogikan kəşfiyyatçının sözlərinə ciddi qulaq asırdı və görünür, öz yoldaşının dediyi sözlərin çox vacib olduğunu başa düşərək, bu sözləri diqqətlə götürür-qoy edirdi. Çinqaçquk bir dəqiqəliyə fikirləşdikdən sonra kəşfiyyatçının dediklərinə şərik olduğunu əliylə işarə edib bildirdi və yalnız hindulara xas olan təsirli bir səslə ingiliscə «yaxşı» dedi. Sonra bu döyüşü xəncərini və tomaqavkını kəmərinə sancıb, çayın sahillərindən çox çətinliklə görünən daşa yavaş-yavaş yaxınlaşdı. Burada bir anlığa ayaq saxladı, dərin mənəli bir baxışla məşəni göstərdi, seçdiyi yolu dürüst müəyyənləşdirmək üçün öz dilində bir neçə söz dedi, suya girdi, baş vurub suyun altına getdi və kənardan baxanların gözlərindən itdi.



Kora dediyi sözlərin Çinqaçquka təsir göstərməsindən razı qalıb, təsəlli tapdı; kəşfiyyatçı Koraya bir neçə söz demək üçün yoldaşından ayrıldı və:

– Bəzən cavanlar da dünyagörmüş və saç-saqqlar ağartmış qocalar kimi ağıllı məsləhətlər verirlər, – dedi. – Hərgah sizi, daha doğrusu, müvəqqəti olaraq rəhm edilən yoldaşlarınızı meşəyə aparsalar, yol gedə-geda kolları və ağacların budaqlarını sindirin, elə yeriməyə çalışın ki, geniş iz buraxasınız. Belə olsa, sizi əmin edirəm ki, dostunuz tapılar və o, dalınızca dünyanın lap o başına getməli olsa da, sizi darda qoymaz.

Şahingöz Koranın əlini mehribanlıqla sıxdı, tüfəngini qaldırıb ona qəmlı-qəmlı baxdı, sonra öz maralvuranını yenə ehmallıca daşın üstünə qoydu və nəhayət, Çinqaçqukun çayda gözdən itdiyi yerə endi. Şahingöz bir anlığa daşın üstündə sallana qaldı, dalğın halda ətrafına göz gəzdirdi və kədərli-kədərli dedi:

– Hərgah barıtım qalsayıdı, belə bədbəxtlik və bədnamlıq da olmazdı!

Nəhayət, qollarını yana açıb suya tullandı; su yarılib ləpələnərək onu uddu.

İndi burada qalanlar gözlərini qayaya söykənib hərəkətsiz dayanan Ünkasa dikmişdilər. Kora ona dedi:

– Düşmən dostlarımızı görə bilmədi, yəqin ki, indi onlar təhlükəsiz yerə çatmışlar. Vaxt deyilmi, niyə siz də onların dalınca getmirsiniz?

– Ünkas burada qalacaqdır, – deyə gənc mogikan sakitcə cavab verdi.

– Sizin burada qalmağınız əsirlikdə bizim vəziyyətimizi daha da ağırlaşdırır və xilas olmaq imkanımızı azaldar, – deyə Kora etiraz etdi.

– Mərd oğlan, gedin, – deyə Kora öz fikrində israr etdi, gənc mogikanın iti baxışına tab gətirməyib, gözlərini yerə dikdi və bu oğlanı itaət altına ala bildiyini ötəricə duydı. – O birilərinə dediyim kimi edin – gedin atamın yanına, siz mənim ən vəfali elçim olun. Atama deyin ki, onun qızlarını əsirlikdən qurtarmaq üçün sizə pul versin. Gedin! Mən belə istəyirəm. Sizdən xahiş edirəm, gedin!

Gənc qəbilə başçısının sakit üzündə kədər və qəm ifadəsi göründü, lakin o çox fikirləşmədi. Ünkas qayalıqdan səssizcə keçib coşqun çaya girdi. Ünkasin başı bu balaca adadan xeyli uzaqda sudan

çıxanadək, yuxarıda qalanlar cıqqırlarını belə çıxarmadan gözlərini çaya zillədilər. Ünkas dərindən nəfəs alıb, yenə baş vuraraq, suyun altına getdi.

Meşənin üç sakininin, yəqin ki, müvəffəqiyyətlə nəticələnən bu cəld manevri cəmi bir neçə dəqiqə çəkdi. Kora axırıncı dəfə Ünkasin ardınca baxıb üzünü Heyvorda çevirdi və dodaqları titrəyə-titrəyə:

– Eşitdiyimə görə, siz də üzməkdə mahirsiniz, – dedi. – Yubanmayın, siz də onların dalınca gedin! Bu səmimi adamların ağıllı hərəkətindən nümunə götürün.

– Məgər Kora Munro öz müdafiəçisinin vəfali olmasını yalnız bu yol ilə yoxlamaq istəyir? – deyə Dunkan kədərli-kədərli gülümşəyib cavab verdi. Onun səsindən başa düşmək olardı ki, işin bu yerə gəlib çatmasına təəssüf edir.

– İndi mübahisə etmək vaxtı deyildir, – deyə gənc xanım cavab verdi.

Dunkan cavab vermədi, aciz uşaqlar kimi, qısılıb onun qoluna söykənən gözəl Alisaya baxmaqla kifayətləndi.

Kora bir qədər fikirləşdikdən sonra:

– Özünüz düşünün, – deyə sözünə davam etdi, – bizim üçün ölümdən artıq nə ola bilər, əvvəl-axır hamı öləcəkdir!

– Ölümdən də pis müsibətlər olur, – deyə Dunkan, qızın öz fikrində israr etməsinə təəssüf edirmiş kimi, sərt cavab verdi, – lakin sizin yolunuzda ölməyə hazır olan adam belə müsibətlərin qarşısını ala bilər.

Kora Dunkanı dilə tutmaqdən əl çəkdi və üzünü şal ilə örtüb, yarımcən halda olan Alisanı ikinci mağaranın içərisinə apardı.

IX *fəsil*

Döyüş səsləri və həyəcanı, sanki, sehrli bir qüvvənin əmri ilə yox oldu, ətrafa sükut çökdü, dərin həyəcan keçirən Heyvordun xəyalında bütün bunlar qorxunc bir sayıqlama kimi canlandı. Baş vermiş hadisələr onun hafızəsində möhkəm nəqs olunmuşdu, bununla belə, Heyvord yenicə qurtarmış bu hadisələrin, doğrudan da, baş vermiş olduğuna özünü çox çətinliklə inandıra bilirdi. Dunkan, özlərini



iti axan çayın ağıuşuna atmış adamların başına nələr gəldiyini bilmirdi; o, həmin adamların sağ-salamat qaçıb qurtardıqlarını bildirəcək signal və ya həyəcan səsləri eşitmək üçün ətrafına çox diqqətlə qulaq verirdi. Lakin bütün diqqətini nahaq yerə belə bir gərginliklə cəmləmişdi, çünki bu cəsur adamların aqibətindən xəbər verən bir şey yox idi. Düşmənlər də görünmürdü. Elə bil, çayın meşəli sahil-lərini həyat yenidən tərk etmişdi. Şam ağacının yuxarıdakı quru budaqlarında oturub döyüş meydانını uzaqdan seyr edən baliqtutan qırğı qonduğu uca yerdən uçub, indi geniş bir sahədə dövrə vura-vura ovunun başı üzərində süzürdü. Hinduların vəhşi bağırıtları ətrafa yayılan dəqiqələrdə qarılıtı eşidilməyən alaşarğa indi yenə səsini gah alçaldıb, gah da ucaldır, aravermədən qarıldayıb, elə bil, güman edirdi ki, insan ayağı dəyməyən meşələrdə ağalıq etmək ixtiyarı yenidən ona qaytarılmışdır. Bu səslər Dunkanın qəlbini zəif ümid hissiliş isidirdi. O, aldığı zərbədən birtəhər olmuş və hələ özünə gəlməmiş Davidə dedi:

– Quronlar görünmürlər. Gəl mağarada gizlənək. Sonra görək Allah nə göstərər.

Yarımhusuz vəziyyətdə olan David dilləndi:

– Yadimdadır, mən o iki gözəl qızla birlikdə Allahın müdrikliyi və qüdrəti şərəfinə dua oxuyub ona minnətdarlıq edirdim, amma mən öz günahlarımı görə amansız, həm də haqq cəzaya düşər oldum. Elə bil, mən yuxuya getmişdim, amma bu, əsl yuxu deyildi. Bir-birinə qarışan qızığın vuruşma sədalarından az qalırkı qulaqlarım kar olsun. Bundan baş çıxarmaq mümkün deyildi. Elə bil ki, axırət günü gəlib çatmışdı, təbiətin bütün ahəngi pozulmuşdu.

– Yaxşı kişi! Sizinlə ölüm arasında, doğrudan da, bir şey qalmışdı. Olan olub, keçən keçib. Durun, dalimca gəlin. Sizi elə yerə apararam ki, orada, zəbur nəğmələrindən savayı başqa səslər eşitməzsınız.

David qarışq təsəvvürlərlə dolu olan başını əliylə tutub:

– Şəlalənin şirəltisində gözəl bir melodiya eşidilir, suyun qıjılıtı adama çox şirin gəlir, – dedi. – Amma bilmirəm, bəlkə də, qulağıma gələn bu səslər, ölümə məhkum edilənlərin naləsinə oxşayan bağırı və iniltidir...

– Yox, yox, – deyə Heyvord səbirsizliklə onun sözünü kəsdi, – heç kəs daha bağırırmır, sudan başqa, hər yer sakitlik və səssizliyidir...

Sözümə baxın, dediyim yerə gedin, orada sevdiyiniz nəğmələri kefi-niz istədiyi kimi oxuya bilərsiniz.

David küskün-küskün gülümsədi, lakin sevdiyi peşənin adını eşidərkən, üzündə razılıq əlaməti göründü. David mağaraya aparılmışına əsla etiraz etmədi. Çünkü orada melodianın köməyilə bütün yorğunluq və əzginlikdən qurtara biləcəyinə ümid edirdi. Hamut Dunkanın qoluna söykənib, bacıların yanına getdi. Heyvord isə bir qucaq sassafras budağı götürüb, mağaranın yolunu bu ətirli şaxlar-la tutdu və üstünü örtdü. Sonra Dunkan meşə sakılının qoyub getdikləri adyalları bu davamsız çəpərin arxasından asdı; bunun nəticəsində içəri mağaraya işiq düşmürdü, bayır mağaraya isə dar dərədən yalnız zəif işiq keçə bilirdi. Dunkan mağaraya girən yerə şax budaq yiğmaqdə davam edərək dedi:

– Bu yerlilərin qanun-qaydaları heç xoşuma gəlmir, çünkü bu qaydalar yerli sakinləri mübarizə aparmadan fəlakət qarşısında diz çökməyə məcbur edir. Bizim qaydada isə tələb olunur: «Nə qədər ki canın çıxmamışdır, ümidi də üzм». Bizim qayda daha təsəlli-vericidir və döyüşçünün xarakterinə də daha çox uyğun gəlir. Kora, sizə təsəlli verməyə çalışmayacağam, çünkü özünüz kifayət qədər ürəkli və mərdsiniz. Lakin əsə-əsə sizə siğinan bu yazıq qızın göz yaşlarını quruda bilməzsınız mı?

Alisa bacısından kənara çəkildi və göz yaşlarının axmasına baxmayaraq, özünü toxraq göstərməyə çalışıb:

– Mən indi daha qorxmoram, Dunkan, – deyə cavab verdi. – İndi bayaqkindən daha xatircəməm. Əlbəttə, hər tərəfdən yolu bağlı olan bu mağarada qorxumuz yoxdur, çünkü burada bizi tapmazlar, bizə heç bir pislik etməzlər; bundan başqa, bizə görə özlərini oda-suya vurub çox böyük bir təhlükənin qucağına atılan cəsur adam-ların da köməyinə bel bağlaya bilərik.

– Bax, indi allahın fağır bəndəsi olan bizim Alisa da bu danışığı ilə Munronun qızı olduğunu sübut edir, – deyə Heyvord cavab verdi və mağaranın bayır yoluna yaxınlaşıb qızın əlini sıxmaq üçün ayaq saxladı.

Dunkan mağaranın ortasında oturub, salamat qalmış tapançasını əsəbi halda sıxdı; mayorun sərt baxışı daxili aləmini bürüyən məyusluğunu və səbirsizliyini bürüzə verirdi.

– Quranlar buraya gəlib çıxa bilsələr də, bu yeri asanlıqla zəbt edə bilməyəcəklər, – deyə Dunkan ürəyindən keçəni bildirdi və



başını qayaya söykəyib, gözlərini kahanın yoluna dikdi, daha nə kimi hadisələr olacağını səbirlə gözləməyə başladı.

Dunkanın səsi kəsildikdə uzun sürən, demək olar ki, ürəksixən dərin bir sükut başlandı. Mağaraya sərin səhər havası dolurdu. Dəqiqələr bir-birinin ardınca keçir, mağaradakı adamların rahatlığını heç bir şey pozmurdu; kömək gözləyən bu adamların ürəyində ümidi doğmuşdu.

Hamının varlığına hakim olan təlaş və həyəcan yalnız Davidə heç bir təsir göstərmirdi. O, laqeydcəsinə bir kənarda oturmuşdu. Mağaranın desiyindən içəri düşən işq şüası Davidin fərsiz üzünü işıqlandırıldı, onun əlindəki kitabın səhifələrində əks etdi; müğənni, sanki, indiki vəziyyətə daha çox münasib olan bir mahnı axtarmaq üçün kitabı yenə vərəqləyirdi. Çox keçmədi ki, Hamutun bu səyi müvəffəqiyyətlə nəticələndi. O ucadan «Ulayt adası» deyib himnin adını söylədi, kamertonunu züyündətdi və adını yenicə çəkdiyi himnin müqəddiməsini ahəngdar səsilə oxudu.

– Bəlkə, oxumaq xata çıxarar, – deyə Kora soruşdu və sualedici bir nəzərlə qara gözlərini mayorun üzünə dikdi.

Mayor isə:

– Bu yazığın səsi o qədər zəifləmişdir ki, şəlalənin gurultusu və şırtlısı onu eşitməyə qoymaz, – deyə cavab verdi. – Bundan başqa, mağara səsi udur. İşiniz olmasın, qoyun ürəyi istədiyi kimi əylənsin, bunun heç bir xatası olmaz.

– «Ulayt adası!» – deyə David təkrar etdi və həmişə sinifdə piçilti səslərini kəsmək istərkən ona kömək edən ciddi bir nəzərlə ətrafına göz gəzdirdi.

Kiçicik fasılədən sonra müğənninin səsi eşidildi, yavaş uğultulu səslər ətrafa yayıldı, nəhayət, dər mağaranı melodiya bürüdü. Hami valehedici ahəng səslərinə dərin həyəcan hissili qulaq asır, lakin müğənninin oxuduğu mənasız sözlərə əhəmiyyət vermirdi. Alisa qeyri-şüuri olaraq göz yaşını sildi və Hamutun rəngi qaçmış bənizinə mülayim bir nəzər salıb, onun oxumasından həzz aldığıni gizlətmədi. Kora müğənninin oxumağını bəyənərək gülümsündü, Heyvord isə nigaran gözlərini mağaranın yolundan çəkdi. Mahniya qulaq asanlarının göstərdikləri rəğbet bu musiqi aşığıının qəlbini toxtaqlıq verdi; o, yaralanmadan əvvəlki günlərdəki kimi, yenə çox həvəslə və var gücü ilə oxumağa başladı. Müğənni bir də səy göstərdi və uzanan

gur səs ətrafa yayıldı. Bu anda bayırdan bərk bağırı eşidildi. Müqəd-dəs himn dərhal kəsildi; müğənni susdu, sanki, bu bədbəxt zəbur müğənnisini içəridən nə isə boğmalayıb nəfəsini kəsdi.

— Biz məhv olduq! — deyə Alisa qışqırıb özünü Koranın qucağı-na atdı.

— Yox, yox, hələ bizə heç bir şey olmamışdır! — deyə Heyvord həyəcanla cavab verdi. — Bu bağırı adanın içərilərindən gəldi; vəh-şilər, öldürülmüş yoldaşlarını görüb bağırdılar. Onlar bizim sığınaca-ğımızı tapmamışlar, buna görə də ümid çıraqımız hələ sönməmişdir.

Nicat tapmaq üçün o qədər də böyük imkan yox idi, bununla belə, Dunkanın dediyi sözlər hədər getmədi: onun mülahizəsi gənc xanımları ürəkləndirdi və onlar öz aqibətlərinin necə olacağını din-məz-söyləməz gözləməyə başladılar.

Çox keçmədi ki, ulaşma eşidildi; sonra adanın müxtəlif yerlərin-dən cürbəcür səslər gəldi; əvvəlcə adanın uzaq bir yerindən eşidi-lən, bu səslər yavaş-yavaş mağaraya yaxınlaşmağa başladı.

Nəhayət, bu çaxnaşma və hay-küy içərisində, mağaranın gizlə-dilmiş yolunun bir neçə yardımında təntənəli qalibiyət səsləri eşi-dildi. Heyvord elə bildi ki, onların sığınacağı tapılmışdır; buna görə də onun olan-qalan ümidi də kəsildi. Lakin qulaq verib başa düşdü ki, bağırı səsləri Şahingözün öz tūfəngini çox təəssüflə qoyub get-diyi daşın yaxınlığından gəlir; buna görə də mayor yenidən bir az təsəlli tapdı. O, hinduların danışğını aydın seçə bilirdi: nəinki onların tək-tək sözlərini, hətta Kanada ləhcəsində dedikləri bütöv cümlələri də eşidirdi. Birdən hindular bir ağızdan «Uzun Karabin» sözlərini təkrar etdilər; qonşu meşədə söylənən adı eşidərkən Heyvord yadına saldı ki, bu ad ingilis ordusunun kəşfiyyatçısı ovçu Şahingözə onun düşmənləri tərəfindən verilmişdi; Dunkan Şahingözün kim olduğunu yalnız indi başa düşdü.

«Uzun Karabin, Uzun Karabin...» sözləri ağızdan-ağıza gəzirdi, görünür, bütün bu dəstə, hərbi qənimətin yanına toplaşmış və elə güman edirdi ki, tūfəngin burada qalması, onun zəhmi sahibinin öldüyünü sübut edir. Sonra quronlar düşmənin adını çəkə-çəkə yenə adaya dağlışdırılar.

Heyvord gənc xanımlara müraciət edərək piçilti ilə:

— Hər şey indi həll olar. Əgər quronlar sığınacağımızı tapmasa-lar, biz salamat qalarıq. Onların sözlərindən belə başa düşdüm ki,



buradan qaçmış dostlarımız xılas ola bilmışlər və buna görə də biz Vebbdən tezliklə kömək ala biləcəyik.

Qorxulu səssizlik şəraitində daha bir neçə dəqiqə vaxt keçdi. Heyvord başa düşürdü ki, bu vaxt quronlar yenidən, daha diqqətlə axtarış aparırlar. O, quronların yeridikcə sassafras budaqlarına necə toxunduqlarını sezirdi; quru yarpaqların xışlışmasını və budaqların şaqqlıtlı ilə sınmamasını eşidirdi. Nəhayət, mağaranın yoluna yiğilmiş bir qucaq budaq azca tərpənib çökdü, adyalın bir ucu açılıb sallandı və mağaranın uzaq küncünə zəif işıq düşdü. Kora bərk qorxub Alisanı bağrına basdı, Dunkan yerindən sıçradı. Bayır mağaranın lap içərisindən səslər eşidildi. Bu isə sübut edirdi ki, düşmənlər mağaraya girmişlər. Mağaradakilar bir dəqiqlidən sonra çoxlu səs eşidib başa düşdülər ki, vəhşilər onların siğınacağının lap yaxınlığında toplaşmışlar.

Hər iki mağaranın daxili yolları bir-birindən o qədər də uzaq deyildi, buna görə də Dunkan başa düşürdü ki, mağaradan qaçıb qurtarmaq mümkün deyildir. O, Davidin və hər iki gənc xanımın yanından keçib mağaranın ağızında dayandı və vəhşilərlə dəhşətli qarşılaşmanın gözləməyə başladı. İndi onunla amansız təqibçilərin arasında cəmi bir neçə fut məsafə qalırdı. Mayor üzünü təsadüfən tapdığı deşiyə yaxınlaşdırıb fədakarlıqdan doğan bir laqeydiliklə bayira baxmağa və quronların hərəkətlərini izləməyə başladı. Hərgah mayor Dunkan əlini uzatsayıdı, nəhəng görkəmli hindunun qüvvətli çıyılınrin toxuna bilərdi; bu hindu qatı və amiranə bir səslə öz yoldaşlarının fəaliyyətinə rəhbərlik edirdi. O biri mağaranın tağı altında bir dəstə vəhşi, kəşfiyyatçının bütün sadə əmlakının ibarət olduğu şeyləri eşləyir və bir-bir götürüb silkələyirdi. Davidin yarasından dammış qan mağaranın yoluna basılmış sassafras budaqlarının yarpaqlarını qırmızı rəngə boyamışdı; hindular bunu öz tədbirlərinin müvəffəqiyyətlə nəticələndiriyinə bir dəlil hesab etdilər, mağaranın içində döşənmiş ətirli budaqları yiğisdirib yargana çıxartdılar və onları səpələməyə başladılar, sanki, nifrət etdikləri adamın meyiti bu budaqların altında gizlədilmişdi. Üzdən çox qəzəblü görünən bir döyüşü bir qucaq nazik budaq götürüb onların yarpaqlarındakı tünd darçını rəngli qan ləkələrini şadlıqla göstərdi və qışqıra-qışqıra nə isə dedi. Heyvord bu vəhşinin sözlərinin mənasını yalnız buna görə başa düşə bildi ki, o, «Uzun Karabin» adını bir neçə dəfə təkrar etdi. Quronların şad səsləri kəsildi; döyüşü bir dəstə çırpını ikinci

mağaranın yoluna, Dunkan tərəfindən qoyulmuş budaqların üstünə atdı və beləliklə də, mayorun baxdığı deşiyi tutdu. Qalan vəhşilər də əllərinə keçən şax budaqları gətirib buraya yiğdilar, onlar kəşfiyyatçının mağarasından çıxardıqları budaqları sassafras budaqları yiğinının üstünə atır və beləliklə də, axtardıqları adamları gizlədirildilər.

Adyallar qucaq-qucaq üst-üstə qalanan şax budaqların təzyiqinə tab gətirməyib, yerə düşdü, budaqlar isə öz ağırlığının təsirindən bir-birini sıxıb daşların arasındaki çatlara doldu və sıx bir kütləyə çevrildi; Dunkan bunu görüb xatircəm oldu, mağaranın içərisinə qayıtdı və əvvəlki yerində dayandı; buradan mağaranın çaya tərəf açılan ikinci ağızını görə bilərdi. Dunkan sassafras budaqları yiğinini yanından çəkilib gəldikdə hindular bir-birinin həvəsinə iki mağara arasındaki keçidi təmizlədilər; indi vəhşilərin yüyüre-yüyüre adanın içərilərinə, bir az əvvəl üstünə çıxdıqları daşların yanına necə getdiklərini eşitmək olardı. Onların yenidən yanıqlı-yanıqlı qışkırmaları sübut edirdi ki, öldürülmüş yoldaşlarının meyitlərinin yanına toplaşmışlar.

Dunkan ürəklənib, öz səfər yoldaşları olan qızların üzünə baxmaq istədi, çünki təhlükəli dəqiqələr ərzində özü də bərk qorxduğu üçün üzünü cavan xanımlara göstərməkdən çəkinmiş və onların daha da qorxmasına bais olmaq istəməmişdi.

– Onlar getdilər, Kora, – deyə Dunkan piçıldadı. – Alisa, onlar bayaq gəldikləri yerə qayıtdılar, buna görə də deyə bilərəm ki, biz ölümdən qurtarmışıq.

Alisa Koranın qucağından çıxaraq diz çöküb dilləndi:

– Hərgah belədirsə, mən onda göylərə təşəkkür edirəm! Mən göylərə çox minnətdaram, çünki onlar qoca atamızı gözüyaşlı qoymadı, dünyada ən çox sevdiyim adamları ölümdən qurtardı...

Alisanın gözlərində minnədarlıq nuru parladı, yanaqlarına incə bir qızartı çökdü, lakin qız dua oxumaq üçün dodaqlarını bir-birindən ayırat-ayırmazdı, demək istədiyi sözlər ağızında donub qaldı, yanaqlarının qızartısı dərhal çəkildi, bənizi ölü rəngi kimi ağappaq oldu, gözlərindəki zərif parıltı söndü, dəhşətli qorxunun təsirindən üzü dəyişilib tanınmaz hala düşdü, əsəbilikdən titrəyib qic olan barmaqları ilə nəyi isə göstərdi. Heyvord mağaranın açıq dəliyinin qabağında astana kimi qalan yastı qayaya dönüb baxdıqda Bic Tülkünün kinli və qəzəbli üzünü gördü.



Bu təsadüfün gözlənilməz olmasına baxmayaraq, Dunkan özünü itirmədi. Mayor hindunun üzünün ifadəsindən başa düşdü ki, Maqua iri qaranlıq mağarada hələ heç bir şey görə bilməmişdir. Dunkan divar tini kimi uzanan mağara qayasının arxasına çəkilmək istədi, çünki burada onu və yoldaşlarını bayırdan görə bilməzdilər; lakin Dunkan həmin dəqiqə başa düşdü ki, geriyə çəkilmək gecdir.

Vəhşinin üzündə sezilən aşkar bir sevinc Dunkanı bərk hırslandırdı; o daha heç bir şey fikirləşməyib qəzəb hissinin təsiri altında nişan alıb atəş açdı. Bütün mağara gurultu səsilə doldu, sanki, vulkan püşkürdü; dərədən əsən külək kahadan çıxan atəş tüstüsünü dağıtdıqda bir dəqiqə bundan əvvəl xain bələdçinin qəzəbli üzünü göründüyü yerdə daha heç kəs yox idi. Heyvord yüyürüb dəliyə yaxınlaşdıqda həmin vəhşinin alçaq və dar meydançanın qabağından əyilə-əyilə keçdiyini gördü; az sonra Maqua tamamilə gözdən itdi.

Atəş gurultusundan sonra vəhşilərin arasına ağır səssizlik çökdü. Lakin onlar Bic Tülükünün uzanan çıçırtı səsini eşidərkən onun nə demək istədiyini başa duşdular; dərhal ayaq səsləri və bağırıtlar yaxınlaşmağa başladı. Dunkan sarsıcı həyəcandan hələ özünə gəlməmiş, budaqlardan düzəldilən davamsız çəpər darmadağın edildi. Hindular hər iki tərəfdən mağaraya doluşdular. Onlar Heyvordu və gənc xanımları mağarada gizləndikləri yerdən bayıra çıxartdılar; qələbə çalan quronlar onların başına toplaşdırılar.

X *fəsil*

Bu gözlənilməz fəlakətin üz verdiyi dəqiqədən etibarən Dunkan qaliblərin hərəkətlərini izləməyə başladı. Qırmızıdərili adamlar Dunkanın mundirinin bəzəyini əlləşdirirdi, Dunkanın geyimindəki naxışlı tikmə nişanları, güləbətinləri, zərli baftaları çırpışdırmaq arzusunda idilər, bu səbəbdən də onların gözləri alışib-yanırdı, lakin nəhəng hindunun zəhmi bağırtıları vəhşiləri öz arzularına çatmağa qoymurdu; Heyvord bunu görərkən yəqin etdi ki, vəhşilər ona və Kora ilə Alisaya hələ bir müddət dəyib-toxunmayaçaqlar.

Gənc quronlar belə tamahkarlıq göstərdikləri halda, daha təcrübəli döyüşülər hər iki mağarani çox diqqətlə axtarmaqda idilər;

bu axtarış sübut edirdi ki, vəhşilər qazandıqları müvəffəqiyyətlə kifayətlənməmişlər. İntiqam almağa çox səy göstərən bu hindular başqa əsirləri tapmadıqda, «Uzun Karabin» adını təkrar edə-edə Dunkanı və Davidi araya aldılar; onlar «Uzun Karabin» sözlərini o qədər qəzəblə deyirdilər ki, onların nə soruştuqlarına şübhə ola bilməzdi. Dunkan özünü elə göstərdi ki, guya, onların suallarını başa düşmur; David isə, doğrudan da, fransız dilini bilmirdi. Nəhayət, quronların inadkarlığı Heyvordu yordu; bundan əlavə, Heyvord qorxurdu ki, bundan sonra da susmaqda davam etsə, öz qaliblərini açıqlandırar. O, ətrafına nəzər salaraq, gözlərilə Maquanı axtarmağa başladı, çünkü Maqua quronların suallarına onun cavabını tərcümə edə bilərdi. Quronlar isə getdikcə daha inadla, daha hirsli-hirsli qışqırıldır.

Maquanın hərəkətləri yoldaşlarının hərəkətlərindən tamamilə fərqlənirdi. O birləri kəşfiyyatçının kör-köhnə şeylərinə yiyələnib, uşaqlara məxsus bir hərisliklə talançlıq etməyə çalışırdılar. Bic Tülkü isə əsirlərdən bir az kənarda sakitcə dayanmışdı; görünür, o öz işindən razı idi, xəyanətkarlıq etmək üçün qarşısına qoymuş olduğu əsas məqsədə çatdığını zənn edirdi. Heyvordun gözləri dünənki bələdçisinin baxışı ilə rastlaşdıqda, mayor bilaixtiyar gözlərini Maquanın kinli, lakin sakit üzündən dəhşət hissili çəkdi. Bununla belə, Heyvord daxilində coşub baş qaldıran nifrət hissini boğaraq, özünü Maqua ilə danışmağa məcbur etdi. O dedi:

– Bic Tülkü çox mərd döyüşçüdür, buna görə də qaliblərin dediklərini silahsız adama başa salmaqdan boyun qaçırmaz.

– Onlar soruşurlar ki, bütün meşə cığırlarına bələd olan ovçu bəs hanı? – deyə Maqua pozuq ingilis dilində cavab verdi və kinli-kinli gülümsəyərək, əlini yaralı ciyninə bağlanmış yarpaqların üstünə qoydu. – Uzun Karabının tūfəngi çox yaxşıdır, o, gözlərini heç zaman qırpmır, amma bu tūfəng, eləcə də ağ başçının qısalüle silahı Bic Tulkünün canını ala bilməz.

– Özü başçı olan Tülkü çox igiddir, buna görə də vuruşma zamanı aldığı yaraları və ya bu yaranı kimin vurdugunu unutmağa hazırlıdır.

– Hindu şəkər ağacının altında oturub dincəldiyi və bir az çörək yemək istədiyi vaxt məgər müharibə gedirdi? Kolluğu ilan kimi sürünen düşmənlərlə kim doldurmuşdu? Bic Tulkünün ürəyindən qara qanlar axan zaman kimin dili dinclikdən danışındı? Məgər Maqua



tomaqavkın torpaqdan çıxarıldığını demişdi, məgər bu döyüş balası torpaqdan Maquanın əliylə çıxarılmışdı?

Dunkan düşmənin necə xain çıxdığını onun yadına salmağa cürət etmədi; bundan əlavə, Dunkan özünü doğrultmaq da istəmirdi, çünki qorxurdu ki, özünü təmizə çıxarmaq üçün dediyi sözlər Maquani daha da qəzəbləndirsin; buna görə Dunkan daha heç bir şey demədi. Maqua da, sanki, söhbeti davam etdirməyi daha lazım bilmədi; o, qəzəbləndiyi dəqiqdə aralığı qayaya yenidən söykəndi. Səbirsizlik göstərən vəhşilər ağ adamla Tülkü arasında qısa danışığın qurtardığını başa düşdülər, bu zaman yenə «Uzun Karabın!» – deyə bağırmağa başladılar.

– Eşidirsənmi? – deyə Maqua laqeydcəsinə xəbərdar etdi.
– Quronlar Uzun Karabının diri-dirisi gətirilməsini tələb edirlər, hərgah onların bu tələbi yerinə yetirilməsə, onlar Uzun Karabını gizlədənləri öldürərlər.

– Uzun Karabin çıxb getdi. Quronlar onu tuta bilməzlər.

Tülkü soyuqqanlıqla gülümsədi və nifrətlə cavab verdi:

– Ağ adam öləndə elə zənn edir ki, dünyanın dərd-bəlasından canı qurtardı; amma qırmızıdərili adamlar öz düşmənlərinin hətta ruhunu, xəyalını da incitməyi bacarırlar. Bəs hanı onun meyiti? Qoy quronlar onun skalpını görsünlər.

– Uzun Karabin ölməmişdir, o qaçmışdır.

Maqua bu sözlərə inanmayıb başını buladı və soruşdu:

– Məgər o quşdur ki, qanadlanıb uçsun? Məgər o balıqdır ki, başını sudan çıxarıb nəfəs almadan suyun altı ilə üzə bilsin. Ağ başçı quronları axmaq hesab edir!

– Əlbəttə, Uzun Karabın balıq deyil, lakin o, üzməyi bacarır. Uzun Karabın bütün baritini atıb qurtardıqda, quronların gözlərini isə bulud örtdükdə cayın axarı ilə üzə-üzə çıxb getdi.

Maqua hələ də bu sözlərə inanmayaraq:

– Bəs niyə ağ başçı burda qalmışdır? – deyə soruşdu. – Məgər o, suyun dibinə düşən daşdır, yoxsa skalpı başına ağırlıq eləyir?

– Mən daş deyiləm, bunu sənin öldürülmüş və şəlaləyə düşmüş yoldaşın da təsdiq edə bilərdi, – deyə Dunkan, hinduda hörmət hissi oyada bilən lovğa ibarələrə əl ataraq, əsəbi halda cavab verdi.

– Amma ağ adamın fikrincə, yalnız qorxaqlar qadınları qoyub qaçarlar.

Maqua öz-özünə alçaqdan nə isə donquldandı, sonra səsini ucaldıb davam etdi:

– Delavarlar kolluqda ilantək süründükləri kimi, üzməyi də yaxşı bacarırlar mı? Böyük İlan hanı?

Dunkan bu Kanada ləqəblərinə görə başa düşdü ki, quronlar onun, yəni Dunkanın təzə yoldaşlarını onun özündən daha yaxşı tanıyırlar. O könülsüz cavab verdi:

– Böyük İlan da çayla üzüb getdi.

– Bəs Cəldqaçan Maral hanı?

– Mən bilmirəm, sən kimə Cəldqaçan Maral deyirsən? – deyə Dunkan cavab verdi və fürsətdən istifadə edib, söhbəti uzatmağa çalışdı.

– Mən Ünkası soruşuram, – deyə Maqua cavab verdi. O, delavarların bu adını ingilis sözlərindən daha çətinliklə tələffüz etdi.

– Sən cavan delavarımı soruştursan? O da çayın axarı ilə üzüb getdi.

Maqua bu deyilənlərə dərhal inandı və bununla da sübut etdi ki, qaçqınlar onu o qədər də maraqlandırmırlar. Amma onun yoldaşlarının axtardıqları isə, məhz, bu qaçqınlar idi.

Vəhşilər zabitlə Tülkünün söhbətinin qurtarmasını hindulara məxsus bir səbirle gözləyir və heç səslərini də çıxarmırdılar. Heyvord səsi ni kəsdikdə vəhşilər gözlərini Maquanın üzünə dikdilər. Tülkü çayı onlara göstərdi və bütün əhvalatı bir neçə əl hərəkətilə və bir neçə sözlə izah etdi.

Vəhşilər məsələdən xəbərdar olduqda gücləri gəldikcə bağırmağa başladılar. Onların bəziləri əllərini havada qəzəblə oynada-oynada çaya tərəf qaçırlar, bəziləri suya tüpürməyə başladılar, sanki, su bu vəhşiləri qalıblərə məxsus hüquqdan xaincəsinə məhrum etmiş və indi buna görə də onlar sudan intiqam almaq isteyimislər. Vəhşilərin daha kinli olanları isə əsirlərə altdan-altdan qəzəblə baxırdılar. Onların hətta iki-üç nəfəri əsirlərə əllərilə hədələyib qəzəbli hissələrini bildirdi; hər iki bacının nə gözəlliyi, nə də qadınlara məxsus acizliyi, yəqin ki, onları hinduların qəzəbindən xilas edə bilməzdi. Quronlardan birinin qırmızı əli Alisanın çıyılınə tökülen gözəl buruq-buruq saçının bir çəngəsində yapışış onun başı üstündə bıçağı dolandırıqdə gənc zabit heç bir şeylə hesablaşmayıb özünü Alisaya çatdırmaq istədi. Lakin Heyvord elə yerindən tərpənən kimi, bütün vəhşilərin başının ağası olan nəhəng hindu onun çıyindən yapışış məngənə kimi sıxdı.



Heyvord başa düşdü ki, özündən qat-qat çox olan düşmənlə mübarizəyə başlamaq heç bir fayda verməz; buna görə də öz taleyinə pənah gətirdi və qızlara yavaşcadan dedi ki, vəhşilər çox zaman hədələyirlər, lakin bu hədələrini yerinə yetirmirlər.

Dunkan Koranın və Alisanın üstündən qorxunu götürməyə çalışırdısa da, ancaq özünü aldatmaq fikrində deyildi. O, vəziyyətin təhlükəli olduğunu bir an belə unutmurdu. Heyvord üzdən özünü xatircəm göstərir, lakin hindulardan biri imdadsız bacılara yaxınlaşarkən və ya gənc xanımların zərif bədənini kinli-kinli süzərkən onun bağlı az qalırkı ki, çatlaşın.

Ancaq vəhşilərin başçısı bütün döyüşçüləri məsləhətləşmək üçün topladıqda Heyvordun qorxusu xeyli azaldı. Vəhşilərin mübahisələri çox çəkmədi; hinduların çoxu dinmirdi, bundan da hiss etmək olurdu ki, qərar çox tez və yekdilliklə qəbul edilmişdir. Danışan hindulardan bəziləri əlini tez-tez Vebbin düşərgəsinə tərəf uzadırdı; görünür, onlar həmin düşərgə tərəfdən basqın edilə biləcəyindən qorxurdular. Onlar güman edirdilər ki, ingilislər buraya bir dəstə göndərə bilərlər; bu fikir hinduları tez qərar qəbul etməyə vadər etdi və bundan sonrakı hadisələri də sürətləndirdi.

Vəhşilər yüngül qayığı çayın kənarına apardılar; bura bayır mağaranın ağızına yaxın idi. Hindular qayığı aparıb çayın kənarına qoyduqdan sonra quronların başçısı işarə ilə əsirlərə əmr etdi ki, aşağıdakı daşların yanına enib qayığa minsinlər.

Müqavimət göstərmək mümkün deyildi, buna görə də Dunkan qayığa tərəf gedərək, itaətkarlıq nümunəsi göstərdi; az sonra hər iki bacı və bayaqdan baş verən hadisələrə mat qalan David ilə birlikdə qayığa minib oturdu. Quronlar çayın burulğanları ilə iti axan yerləri arasında qayığın keçə biləcəyi dar yola bələd deyildilər, bununla belə, çayın təhlükəli yerlərinin ümumi əlamətlərini yaxşı bilirdilər, buna görə də böyük xataya yol verməzdilər. Qayığı sürmək üçün seçilən losman keçib öz yerində oturduqda, hindular yenidən çaya töküldürlər, qayıq çayın axarı ilə üzüb getdi, bir neçə saniyədən sonra əsirlər çayın cənub sahilinə gəlib çatdilar; bura, bir gün əvvəl çaydan çıxıb oturduqları daşın, demək olar ki, lap qarşısında idi.

Burada vəhşilər yenə ciddi məsləhətləşməyə başladılar, lakin onların bu müşavirəsi çox sürmədi. Eyni zamanda, onlar meşədən atları gətirdilər; atların sahibi olan əsirlər onları gördükdə qət etdilər

ki, bu fəlakətə dürçər olmalarının bəisi bu atlardır. Quronlar iki dəstəyə ayrıldılar. Onların böyük başçısı Heyvordun atına minib, çayla getməyə başladı, onun yol yoldaşlarının çox hissəsi özlərini onun ardınca suya atıldılar. Çox keçmədi ki, bu quronlar meşədə gözdən itdilər. Əsirlər altı vəhşinin nəzarəti altında qaldılar; bu vəhşilərə Bic Tülkü rəhbərlik edirdi.

Heyvord hinduların özlərini çox yaxşı apardıqlarını gördükde ümidvar oldu ki, vəhşilər onu bir əsir kimi Monkalmın yanına apara-caqlar. Dara düşən adamın beyni həmişə işləyir, ən kiçicik bir ümidi isə onun cürbəcür xəyallara düşməsinə səbəb olur; buna görə də Dunkan güman edirdi ki, Monkalm Munronun atalıq hissindən bir vasitə kimi istifadə etməyə çalışacaq, bu veterani ingilis kralına bəslədiyi sədaqətindən vaz keçməyə məcbur etmək üçün cəhd göstərəcəkdir.

Lakin quronların hərəkəti Dunkanın bütün bu mülahizələrini dərhal alt-üst etdi. Qırmızıdərili nəhəng quronun ardınca düşən hindular, Qorikana tərəf yönəldilər və Heyvord başa düşdü ki, o özü və səfər yoldaşları vəhşilərin əlində, çox ağır şəraitdə əsir qalacaqlar. Heyvord vəhşilərin bütün niyyətlərini və hətta əsirlər barəsində ən pis tədbirlərini belə öyrənməyə çalışdı və çarəsiz qaldıqda pulun gücündən istifadə etməyi qət etdi; o, Maquaya bəslədiyi nifrət hissini boğaraq, özünün dünənki bələdçisinə müraciət etdi:

– Mən Maqua ilə danışmaq istərdim, demək istədiyim sözlər isə yalnız böyük başçının eşitməsi üçün layiqdir.

Hindu gənc zabitə kinli-kinli baxıb cavab verdi:

– De gəlsin, ağacların qulağı yoxdur ki, qorxasan.

– Quronlar kar deyillər, yalnız böyük başçıya layiq olan sözlər isə bu gənc döyüşçüləri məst edə bilər. Hərgah Maqua bu sözləri eşitmək istəmirsə, kral zabiti dinməyə bilər.

Hindu cavan xanımların atlarını birtəhər yəhərləyən yoldaşlarına etinasızlıqla bir neçə söz dedi; sonra kənara çəkildi və Dunkana xəlvətcə işaret etdi ki, onun dalınca getsin.

– Hərgah sənin sözlərin mənə layiqdirlə, onda de gəlsin, – deyə Maqua təklif etdi.

– Bic Tülkü sübut etdi ki, öz kanadlı babalarının ona verdiyi şərəflə ada layiqdir, – deyə Heyvord sözə başladı. – Mən onun çox ağıllı və fərasətlı olduğunu görüb, bizim üçün çox yaxşılıq etmiş



olduğunu başa düşürəm və minnətdarlıq etmək vaxtı çatdıqda onu unutmayacağam. Bəli, Tülkü nəinki böyük başçıdır, o həm də öz düşmənlərini aldatmağı bacarıır.

– Bəs Tülkü nə edibdir? – deyə hindu laqeydcəsinə soruşdu.

– Məgər o görmürdü ki, meşə gizlənmiş düşmənlərlə doludur? Məgər o başa düşmürdü ki, bu düşmənlərin yanından ilanın özü də xəlvətcə sürüşüb keçə bilməz; məgər Bic Tülkü quronların gözlərindən pərdə asmaq üçün yolu qəsdən azmamışdır? Maqua ilə pis rəftar edən və onu öz viqvamlarından it kimi qovmuş olan öz qəbiləsinə, guya, qayıtmaq istədiyini bildirmək üçün Maqua məgər özünü bicliyə vurmamışmı? Bəs biz nə etdik? Maquanın niyyətini başa düşdükdə məgər biz ona kömək eləmədik? Bunun nəticəsində də quronlar məgər elə zənn etmədilərmi ki, ağaç adam öz dostu olan Maquanı düşmən hesab edir? Buna nə deyə bilərsən, məgər düz demirəm? Amma elə ki, Bic Tülkü fərasətli tərpənib quronları aldatdı, elə ki, onların gözlərini bağladı, quronlar vaxtılıq Maquaya çox pislik eləmiş olduqlarını və onu qaçıb moqauklara qoşulmağa məcbur etdiklərini unutdular. Onlar Maquanı çayın cənub sahilində əsirlərin yanında qoydular, özləri isə, ağlını itirmiş adamlar kimi, şimala tərəf getdilər. Mən bilirəm: Tülkü əsl tülkü kimi iş görmək istəyir. O, geri dönmək, qoca və dövlətli şotlandiyalının qızlarını aparıb özünə tapşırmaq istəyir. Bəli, bəli, Maqua, mən bunların hamısını başa düşürəm, sənin bu ağıl və fərasətin üçün nə kimi böyük mükafata layiq olduğunu da fikirləşib tapmışam. Ən əvvəl Uilyam-Henri fortunun başçısı Tülküyə çox böyük bir xidmət və yaxşılıq üçün belə bir böyük başçının lazım bildiyi mükafatı verəcəkdir: Tülkünün qızıl medali olacaq, onun barit qabı doldurulacaq, çantasında Qorikan sahilinə səpələnmiş xırda daşlar qədər saysız-hesabsız dollar cingildəyəcəkdir; marallar başçının aldığı silahın gülləsindən qaçıb qurtara bilməyəcəklərindən xəbər tutduqda, gəlib onun əllərini yalayacaqlar. O ki qaldı mənə, hələ də bilmirəm sənin xəcalətindən nə yol ilə çıxmı ki, qoca şotlandiyalıdan da səxavətli olum... Səbir elə. Mən... hə, mən sənə...

– Gündüşən tərəfdən gəlmış gənc başçı özü mənə nə verər?

– deyə quron Heyvordun dilinin dolaşdığını görüb soruşdu.

– Gənc başçıya geldikdə o, Duzlu Göldə yerləşən adalarдан odlu suyun ağızını bu tərəfə çevirəcəkdir. Bu içki Maquanın viqvamlarının qabağından axıb keçəcəkdir. Maquanın ürəyi tük kimi yüngül,

nəfəsi isə yabanı ballıca ətrindən də şirin olanadək bu içki selinin arası kəsilməyəcəkdir.

Maqua Heyvordun duruxa-duruxa dediyi sözlərə ciddi qulaq asırdı. Gənc zabit, guya, Maquanın hiylə işlədib quronları aldatmış olduğunu zənn etdiyini söylədikdə, Maquanın üzü ciddiləşdi; bu əlamət hindunun ehtiyat etdiyini göstərirdi. Heyvord Maquani öz qəbiləsinin viqvamlarından qaçmağa məcbur edən təhqirləri xatırlatdıqda, Tülkünün gözlərində qəzəb odu parladı; bu zaman Dunkan başa düşdü ki, Maquanın lap boş damarını tapmışdır. Dunkan bu vəhşini hiyləgərcəsinə həm intiqama susadan, həm də onda tamahkarlıq oyadan sözləri dedikdə, hər halda, Maquani son dərəcə həvəsə gətirmişdi. Tülkü mükafat haqqında özünün sonuncu sualını sakitcə, hindulara məxsus adı bir təşəxüsələ verdi, lakin onun üzünün dalğın ifadəsindən anlamaq olardı ki, cavab çox ehtiyatla və hiyləgərcəsinə verilməlidir. Quron bir qədər susduqdan sonra əlini çıynindəki yaranın qaba sarğısına qoyub dedi:

– Məgər dostlar belə edirlər?

– Sən özün Əlzin Karabını tanıyırsan, hərgah o düşməni öldürmək istəsə, onu belə yüngülcə yaralamaqla kifayətlənərmə?

– Məgər delavarlar sevdikləri adama ilan kimi sürünen-sürünə yanaşırlar? Məgər onlar özlərini bicliyə vurub qəflətən zərbə endirirlər?

– Büyük İlən aldadıb tələyə salmaq istədiyi adama heç səs salasala yaxınlaşardımı?

– Ağ başçı öz dostlarına tez-tezmi qabaqdan atəş açır?

– Hərgah aq başçı, doğrudan da, qarşısında duran adamı öldürmək istəyirsə, onun atdığı gülə boşamı çıxar? – deyə Dunkan ustalıqla gülümşəyib cavab verdi.

Bu cəld sorğu-sualdan sonra onların hər ikisi səsini kəsdi və bu sükut xeyli davam etdi. Dunkan Maquanın tərəddüb etdiyini başa düşdü və öz qələbəsini sona çatdırmaq arzusu ilə yenə mükafatları sadalamaq istədi, lakin Maqua əlinin mənalı hərəkətilə onu danışmağa qoymayıb dedi:

– Bəsdir! Tülkü ağıllı başçıdır, nə eləsə, sonra məlum olar. Get, amma ağzını açıb danışma. Maqua danışmağa başlayanda sən ona cavab verə bilərsən.

Heyvord gördü ki, Tülkü o biri quronlara ehtiyatla baxır; buna görə də cəld onun yanından uzaqlaşdı ki, quronlar onun Maqua ilə əlbir olduğunu zənn etməsinlər. Maqua atlara yaxınlaşdı və işaret ilə



Heyvorda təklif etdi ki, Kora ilə Alisanın öz narraqanzetlərinə minmələrinə kömək etsin. Kora və Alisa quronların qəzəbli üzlərini görməmək üçün qorxudan gözlərini yerə dikmişdilər; Dunkan onların ata minmələrinə kömək edərkən qəlbini dolduran yeni ümidi haqqında onlara piçıldayıb məlumat verdi.

Nəhəng başçının dalınca getmiş hindular Davidin atını aparmışdır, buna görə də Hamut və Dunkan piyada getməyə məcbur idilər. Lakin Heyvord buna o qədər də təəssüf etmirdi, çünkü yavaş getməklə dəstəni yubada bilərdi. O, ümid dolu nəzərlərini hələ də Eduard fortuna tərəf yönəltmişdi və güman edirdi ki, meşədən gələn səslər xilaskarların yaxınlaşdığını xəbər verəcəkdir.

Hazırlıq qurtardıqdan sonra Maqua hamının qabağına düşüb yollandı. David onun dalınca gedirdi. Onlardan daha arxada bacılar gəlirdilər. Heyvord bacıların yanınca gedirdi, hindular isə əsirləri hər iki tərəfdən araya alıb lap axırdı gəlirdilər. Onlar əsirləri bir dəqiqə belə gözdən qoymur, sayıqlıqlarını itirmirdilər.

Heç kəs dinmirdi, yalnız Dunkan hərdənbir Alisaya və Koraya ürək-dirək verirdi; Hamut isə yanıqlı-yanıqlı köksünü ötürməklə ürəyini boşaldırdı. Yolçular Uilyam-Henri fortuna gedən yola təmamilə əks istiqamətdə olan başqa bir yol ilə, cənuba tərəf yönəldilər. Bununla belə, Heyvord təklif olunan mükafatı Maquanın bu tezliklə unutduğuna əsla inanmaq istəmirdi: bir də ki, quronun özü də gərək ehtiyatlı olaydı. Lakin yolçular göz işlədikcə uzanan qalın meşənin içi ilə mil-mil irəliləyərək hey yol gedirdilər; bu yorucu səfər qurtarmaq bilmirdi.

Kora, kəşfiyyatçının vidalaşarkən dediyi sözləri yadında saxlamışdı və fürsət tapan kimi ağaç və ya kolların budağını qırmaq üçün əlini uzadırdı, lakin quronların sayıqlığı bu çətin və təhlükəli fikri yerinə yetirməyə hər dəfə mane olurdu. Bu gənc xanım vəhşilərin ehtiyatla zillənən baxışlarını görcək, guya, nədənsə qorxduğuunu bildirmək üçün qəsdən diksinirdi və ya kostyumunu düzəltməyə başlayırdı. Kora yalnız bircə dəfə budaq sindira bildi və həmin dəqiqə əlcəyinin bir tayını yerə salmaq onun ağlına gəldi. Dostlar üçün edilən bu işaretni quronlardan biri gördü: bu hindu əlcəyi qaldırıb Koraya verdi və dərhal kolun qalan budaqlarını əzib sindirdi ki, sonralar bunu görən olsa, elə zənn etsin ki, guya, kolluğu meşənin qalın yerində azib dolaşan bir heyvan əzib kor qoymuşdur. Bundan

sonra həmin quron əlini elə bir qətiyyətlə tomaqavkına uzatdı ki, Kora qorxdu və kolları nişanlamaq fikrindən daşındı.

Hinduların hər iki dəstəsində at var idi, buna görə ümid etmirdilər ki, köməyə gələnlər onları atların ləpirlərilə axtarış tapa biləcəklər.

Hərgah qaşqabaqlı Maqua Heyvordu, heç olmasa, bir az ürəkləndirseydi, mayor onunla dil tapıb danışardı. Lakin Tülkü çox gec-gec dönüb dala baxırdı və yola düşəndən bəri bir dəfə də ağızını açıb bir söz deməmişdi. Tülkü yalnız günəşə görə və təkcə yerli sakınların bələd olduqları güclə görünən şeylərə görə səmt seçərək, şam meşəsinin otsuz yerlərlə gedir, ya da irmaqlardan adlayıb keçirdi; onun fəhm qüvvəsi, həssaslığı, təxminən quşun uçuş istiqaməti kimi düz olan bir istiqamətdə getməsinə kömək edirdi. O, bir dəfə də olsun, ayaq saxlayıb fikrə getmədi. İstər çox çətinliklə sezilən balaca çığırə rast gəldikdə, istərsə də bu çığır tamamilə itdikdə, ya da çox tapdalanmış rahat bir yola çevrildikdə Maqua bir dəfə də olsun, addımlarını nə yavaştırdı, nə də sürətləndirdi; o həmişə bir qərarda gedirdi.

Nəhayət, Maqua içərisində şirli ilə irmaq axan dayaz dərədən keçdi və qabaqdakı dağa elə bir dik yamacla qalxmağa başladı ki, Kora və Alisa atdan düşməyə məcbur oldular. Yolcular təpənin başına çatdilar; burası seyrək ağacları olan dümdüz sahə idi. Maqua öz qara bədəni ilə bu ağaclardan birinin altında sərələndi, görünür, başqları kimi, o da dincəlmək istəyirdi.

XI *fəsil*

Maqua süni torpaq qalağına oxşayan, piramidaşəkilli dik təpələrdən birini düşərgə üçün seçmişdi; Amerika düzənliliklərində belə təpələrə tez-tez rast gəlmək olur. Maquanın seçdiyi təpənin zirvəsi düz sahə idi, onun yamaclarının biri çox dik idi. Təpə qəflətən edilən hər hansı bir basqına qarşı möhkəm və alınmaz mövqeyə oxşayırırdı; yəqin, buna görə də Maqua bu təpədə düşərgə salmağı qət etmişdi. Heyvord heç bir yerdən kömək gəlməyəcəyini özlüyündə qət edərək, bu təpəni laqeydiliklə gözdən keçirir, onunla əsla maraqlanmırıldı; az sonra o öz səfər yoldaşlarına təsəlli verib onları ürəkləndirməyə çalışaraq, bütün varlığı ilə onlara qayıçı göstərməiə başladı.



O, atları meşənin zirvəsindəki ağacların və kolların budaqlarına bağladı və onların yüyənlərini ağızlarından çıxardı ki, bu narraqan-zetlər otlaya bilsinlər; sonra Heyvord qalan yeyinti şeylərini aparıb fıştıq ağacının altında süfrə açdı; ağacın üfüqi budaqları gənc xanımların üstünə böyük bir talvar kimi kölgə salırdı.

Yolcular bütün yolu birbaşa, dayanmadan gəlmışdılər, bununla belə, onlardan biri kolluqda azib qalan cüyürü oxla vurub öldürmiş, bu heyvanı şaqqalayıb ən ləzzətli hissələrini ciyinə alaraq səbirlə bura gətirmişdi. İndi həmin hindu və onun yoldaşları çiy eti əllərilə parça-layib yeyirdilər; yalnız Maqua bu məclisdə iştirak etmirdi; o, bir kənar-da oturmuşdu, görünür, çox dərin xəyallara dalmışdı.

Hindunun öz aclığını, xüsusən, asanlıqla dəf edə bildiyi dəqiqə-lərdə öz nəfsini yeməkdən saxlaması Heyvordun diqqətini cəlb etdi. Bu gənc elə zənn etdi ki, quron bu dəqiqələrdə yoldaşlarının diq-qətini özündən yayındırmaq üçün ən asan bir yol fikirleşir. Dunkan, müvafiq bir mülahizə söyləyib quronun yaxşıca yalan hazırlaması-na kömək etmək arzusu ilə fıştıq ağacının altından çıxdı və heç bir məqsədi yoxmuş kimi Tülüküyə tərəf getdi.

– Məgər Maqua üzü günə çox yol gəlməmişdir və hələ də kana-dalılardan qorxur? – deyə Heyvord qurondan soruşdu və özünü elə göstərdi ki, guya, hindunun səmimiliyinə şübhə etmir. – Uilyam-Hen-ri fortunun rəisi öz qızlarını gecə ikən görəsə, məgər çox sevinməz, məgər qızları üçün çəkdiyi dərd azalmaz, məgər onun mükafat ver-mək səxavəti artmaz?

– Olmaya solğunuzlü adamlar öz uşaqlarını gecə çox, səhərə yaxın isə az sevirlər? – deyə Maqua laqeydliklə soruşdu.

Heyvord düşünmədən etdiyi səhvi düzəltməyə çalışaraq:

– Əlbəttə, yox, – deyə cavab verdi. – Doğrudur, aq adamlar öz ulu babalarının qəbrini bəzən unudurlar, amma ata-ananın öz bala-larına məhəbbəti heç zaman sönmür.

– Ağsaçlı atanın ürəyi yumşaqdırımı? O öz arvadlarının onun üçün doğduqları uşaqların fikrini çekirmi, onlara görə qəmgin olur-mu? O öz döyüşçülərilə rəhmsizcəsinə rəftar edir, onun üz-gözün-dən qəddarlıq yağır.

– O, tənbəllərlə və işə can yandırmayan, başısoyuq əsgərlərlə amansız rəftar edir; amma Munro ayıq və igid adamlarla ədalətli və insan qədrini bilən bir rəis kimi rəftar edir. Mən mehriban və övlad-

canlı atalar çox görmüşəm, lakin ürəyində ata məhəbbəti çosubdaşan Munro kimi adamlara az rast gəlmışəm. Maqua, əlbəttə, sən bu qoca kişini yalnız əsgərlərə başçılıq etdiyi zaman görmüsən, mən isə onun öz qızlarından danışarkən gözlərindən necə yaşı axdığınıň şahidi olmuşam...

Heyvord sözünü kəsdi; bayaqdan onun sözlərinə diqqətlə qulaq asan hindunun üzündə birdən-birə qəribə ifadə göründü ki, bunun səbəbini Heyvord başa düşə bilmədi. Əvvəl bu gənc elə zənn etdi ki, guya, vəhşi ona vəd edilən hədiyyələr haqqında fikirləşir; lakin hindunun üzündən sevinc ifadəsi yavaş-yavaş silindi və onun üzündə qəzəbli, kinli bir təbəssüm əks etdi; bu isə, yəqin ki, tamahkarlığın deyil, başqa bir qüvvətli hissin ifadəsi idi.

– Mənə bax, – deyə quron dilləndi və onun üzü yenə də tamamilə sakit bir ifadə aldı, – ağsaçlı kişinin qarasaç qızının yanına get, de ki, Maqua onunla danışmaq istəyir.

Dunkan elə zənn etdi ki, tamahkar hindu vəd edilmiş mükafatlar, doğrudan da, veriləcəyini bir daha yəqin etmək istəyir. Odur ki, çərəsiz qalıb indi gənc xanımların oturub dincəldikləri yerə yavaş-yavaş və həvəssiz getdi. Heyvord onlara yaxınlaşıb, Maquanın arzusunu Koraya çatdırıldı.

Kora qurona tərəf yönəldikdə Dunkan onun yanınca gedə-gedə dedi:

– Siz Maquanın nə istədiyini bilirsiniz. Buna görə də ona bolluca vədlər verin. Amma unutmayın ki, Maqua kimi adamlar cürəti və hünəri hər şeydən yüksək qiymətləndirirlər. Yaxşı oları ki, ona siz də öz adınızdan bir şey vəd edəydiniz. Kora, unutmayın ki, həm sizin, həm də Alisanın həyatı özünüzü itirməməyinizdən və zirəkliliyinizdən asılıdır.

– Bundan sizin də həyatınız asılı olacaqdır, Heyvord!

– Mən ölsəm də, böyük bir iş olmaz. Mənim atam yoxdur ki, gözləri yolda qalsın; kədərli aqibətimdən xəbər tutub təəssüf edən dostlarım da az tapılar. Bu barədə yetər, hinduya gəlib çatdıq... Budur, Maqua, bu da sənin danışmaq istədiyin qız!

Hindu yavaş-yavaş yerindən qalxdı və bir dəqiqəyə qədər səssiz-səmirsiz dayandıqdan sonra Heyvorda çəkililib getməyi işaret etdi və saymazyana dedi:

– Quron qadınlarla danışanda, onun qəbiləsi qulaqlarını tixayır.



Dunkan bu təklifə əməl etmək istəməyib, tərəddüd göstərdi, lakin Kora xatircəmlik əlaməti olaraq gülümşəyib dedi:

– Heyvord, eştidinizmi, hindu nə arzu edir? Gedin Alisanın yanına, qoymayın xiffət çəksin, planlarımızı da ona izah edin!

Kora gənc zabit uzaqlaşanadək gözlədi və sonra quronə müraciət edib vüqarla dedi:

– Bic Tülükü Munronun qızına nə demək istəyir?

– Mənə bax, – deyə hindu cavab verdi, demək istədiyi sözlərə gənc xanımı çox diqqətlə fikir verməyə məcbur etmək istəyirmiş kimi, əlini onun çıyninə qoydu; Kora isə sakitcə, lakin qətiyyətlə vəhşidən kənara çəkildi. – Maqua göllərin ətrafında yaşayan qırmızı-dərili quronlar qəbiləsinin anadangəlmə başçısı və döyüşçüsüdür. Maqua ömründə birinci dəfə ağızlı adamlara rast gəlməmişdən əvvəl iyirmi qışın qarını ay günəşinin necə əritdiyini və qar komalarını necə ırmağa döndərdiyini iyirmi dəfə görmüşdür. O zaman Maqua xoşbəxt idi! Sonra ağ adamlar Maquanın meşələrinə soxuldular, ona odlu su içməyi öyrətdilər, o da veyil və avara oldu. Onda quronlar Maquani öz atalarının meşələrindən qovdular və qılı bizon kimi, onu təqib etməyə başladılar. Maqua gölün sahillərinə qaçıb gəldi və nəhayət, toplar şəhərini gördü. Burada Maqua ova çıxır və balıq tuturdu, axırdı yerlilər onu buradakı meşədən də qovdular və düşmənlərin əlinə saldılar. Quronların anadangəlmə başçısı olan Maqua öz düşmənlərinin – moqaukların döyüşçüsü oldu.

Quron sözünü qurtardıqda Kora ona:

– Mən bunların hamısını eşitmışəm, – dedi.

Maqua kimlər tərəfindən necə incidildiyini yadına salarkən daxilində coşan həyəcanı boğmağa çalışırdı. Sonra o, sözünə davam edib dedi:

– İndi görək, bütün bu işlərdə Bic Tülükünün günahı varmı? Ona odlu suyu kim verdi? Onu kim alçaq adam elədi? Əlbəttə, ağızlı adamlar, sənin rəngində olan adamlar!

– Məgər bu, mənim təqsirimdir ki, dünyada üzünün rəngi mənim üzümün rəngindən olan vicdansız adamlara rast gəlmək olur? – deyə Kora soruşdu.

– Yox, Maqua axmaq deyil, döyüşçüdür. Mən bilirəm, sənin kimilər odlu içkini heç dillərinə də vurmurlar. Büyük ruh sənə ağıl vermişdir.

– Sənin başına gələn müsibətlərin və ya etdiyin səhvlerin nəti-cələrini yüngülləşdirmək üçün əlimdən nə gələr, yaxud mən nə deyə bilərəm?

– Mənə bax, – deyə hindu təkrar etdi və yenə arxayınlışib özünü çəkdi. – Fransız və ingilis atalar öz tomaqavklarını torpaqdan qazib çıxardıqda, Tülü moqauklara qoşuldı, öz qəbiləsinə qarşı çıxdı. Sol-ğunsifətlilər qırmızıdərililəri ov ovladıqları meşələrdən qovub çıxartdılar; indi də hindu qəbilələri müharibə edəndə, onları döyüşə aq adam aparır. Qorikanda böyük başçı olan sənin atan, bizim dəstəyə başçılıq edirdi. O, moqauklara cürbəcür əmrlər verirdi, moqauklar isə onun sözünə baxırdılar. O elan etdi ki, hindu odlu su içib rəisin döyüşçülərinin çadırlarına gəlsə, onun bu hərəkəti bağışlanmaya-caqdır. Maqua ehtiyatsızlıq edib nəfsini saxlamadı, odlu suyun dadi-na baxdı, bu içki isə onu Munronun komasına gətirib çıxardı. İndi qoy aqsaçlı kişinin qızı desin, başçı nə elədi?

– Başçı öz vədlərini unutmadı və günahkarı cəzalandırmaqla ədalətli iş gördü, – deyə cürətli gənc xanım cavab verdi.

– «Ədalətli!» – deyə hindu təkrar etdi və qızın sakit üzünə kinli-kinli baxdı. – Özü yamanlıq elədiyi halda, başqasını cəzalandırmaq məgər ədalətdir? Maquanın ağılı başından çıxmışdı, heç özünü bilmirdi, onun özü heç bir şey eləmir, heç bir söz də demirdi. Onu hər cür yollara salan, onu dedirdən odlu su idi. Munro buna inanmadı, solğunuzlu adamların gözləri qabağında quronların başçısının əl-qolunu bağladılar və onu it kimi kötəklədilər.

Kora bilmirdi bu sözlərə necə cavab versin, buna görə də dinmirdi.

Maqua rəngli naxışlar vurulmuş sinəsini örtən nazik çiti qoparıb sinəsini göstərərək, sözünə davam etdi:

– Bura, bıçaq və gülə yaralarının yerinə bax. Belə yaralar vurulmuş hər bir döyüşü bunların yerini bütün qəbilə qarşısında fəxrle açıb göstərər, amma aqsaçlı kişinin təqsiri üzündən quronların başçısının kürəyində zolaqlar qalmışdır, o da bu zolaqları ağların rəng-bərəng parçaları ilə örtüb gizlətməyə çalışır.

– Mən elə bilirdim hindu başçısı dözumüldür, – deyə Kora bildirdi, – bədəninin çəkdiyi ağrılardan heç ruhu da inciməz.

Qırmızıdərili vəhşi bədənidəki dərin çapığı barmağı ilə göstə-rərək dedi:



– Çippeveylər¹ Maquanı sütuna sarıyb ona, bax, bu yaranı vuranda quron onların lap gözlərinin içində baxıb gülür və deyirdi ki, adamın bədənini ancaq qadınlar belə ağrısız bıçaqlayalarlar. O dəqiqlikələrdə Maquanın ruhu buludların arasında idi. Amma Maqua elə ki, Munronun zərbələrini hiss etməyə başladı, onun təhqir edilən ruhu qayınağacı altında yatıb qaldı. Quronun ruhu heç vaxt keflənməz və heç bir şeyi yaddan çıxarmaz.

– Onun dərdini yadından çıxarmaq olar! Hərgah mənim atam sənin barəndə insafsızlıq etmişdirsə, sən ona sübut et ki, təhqir olunmağını bağışlayib onun qızlarını özünə qaytarmaq hindunun əlindən gələn işdir. Mayor Heyvord sənə deyib...

Maqua başını hirsli-hirsli buladı; o, ürəyində nifrət etdiyini bir də eşitmək istəmirdi.

Kora başa düşmüdü ki, bu vəhşi çox dəliqanlı olan Dunkanı kələk işlədib yamanca aldatmışdır; bir neçə dəqiqədən sonra yorucu sükütu pozaraq:

– Bəs nə tələb edirsən? – deyə qurondan soruşdu.

– Mən quronun xoşuna gələni tələb edirəm, – deyə vəhşi cavab verdi. – Yaxşılığa yaxşılıq, yamanlığa yamanlıq!

– Deməli, Munro səni incitdiyinə görə sən də onun kimsəsiz aciz qızlarından intiqam almaq istəyirsən, eləmi? Məgər birbaş qocanın yanına gedib, ondan əvəz tələb etmək igid kişiyyə layiq deyilmə?

Vəhşi:

– Solğunuzlu adamların qolları uzun, bıçaqları itidir, – deyə kinlikli güldü. – Özünü Munronun döyüşçülərinin gülləsi qabağına vermək Tükükün nəyinə lazımdır, hazır ağsaçının canı Tükükün əlindədir də!

Kora qəti və sakit danışmaq üçün var gücünü toplayaraq:

– Maqua, de görüm, nə etmək istəyirsən? – deyə soruşdu. – Bizi meşənin qalın bir yerinəmi aparmaq istəyirsən, yoxsa bizim barəmizdə daha çirkin bir iş görmək fikrindəsən? Məgər elə bəxşislər yoxdurmu ki, sənin incikliyini yadından çıxarsın və ürəyini yumşaltsın? Səndən xahiş edirəm, heç olmasa, mənim yaziq bacımdan əl çək, bütün acığını məndən çıx. Onu buraxsan, mal-dövlət sahibi olarsan; bütün qəzəbini ancaq bircə bədbəxtin başına yağıdırıb qisasını ondan al, ürəyin də soyusun. Hərgah bizim qoca atamız qızlarının

¹ Çippeveylər – sayca çox olan hindu tayfasıdır.

ikisini də birdən itirsə, yəqin ki, bu dərdə tab gətirməyib ölər. Onda Tülküyə kim bolluca bəxşış verər?

— Mənə bax, — deyə quron yenə dilləndi. — Alagöz qız Qorikan sahilinə qayıdacaq və bütün əhvalatı qoca başçığa nağıl edəcəkdir, ancaq bu şərtlə ki, qarasaç qız ulu babalarının Böyük ruhuna and içsin ki, yalan deməyəcəkdir.

Kora öz qadınlıq vüqarı ilə və özünü mülayim aparmaqla vəhşinin qəzəbini soyutmağa çalışaraq:

— Mən nə vəd etməliyəm? — deyə soruşdu.

— Maqua quronları qoyub getdikdə, onun arvadını başqa bir başçığa verdilər. İndi Maqua yenidən quronlarla dostlaşmışdır və öz qəbiləsinin qəbirləri olan yerə, Böyük Gölün sahillərinə qayıdacaqdır. İngilis rəhbərinin qızı Maqua ilə birlikdə getməli və onun viqvamında həmişəlik qalib yaşamalıdır.

Vüqarlı Kora bütün daxilini gəmirən hiddət hissini boğaraq, hindudan mülayimliklə soruşdu:

— Sevmədiyi bir arvadı, yad qəbilədən, solğunuzlulər qəbiləsin-dən olan arvadı öz mənzilində saxlamaq Maqua üçün xoş olarmı? Mənim fikrimcə, Maqua Munronun verdiyi qızılı alıb, bəxşişlərlə bir quron qızının ürəyini ələ gətirsə, daha yaxşı iş görmüş olar.

Hindu susub bir müddət heç bir söz demədi və Koranın üzünə elə bir nəzər saldı ki, qız xəcalətindən gözlərini yerə dikdi. Sonra hinddu, kamına çatan adama məxsus kinli bir sevincə cavab verdi:

— Belə halda quronun kürəyi yenə ağrışa, onun bütün əziyyətlərinə qatlaşa bilən bir arvadı olardi. Munronun gözəl qızı Maqua üçün su gətirərdi, onun taxılını biçib-döyərdi, onun üçün yemək bişirərdi. Saçı ağarmış başçığın bədəni topların arasında yatardı, Bic Tülübü isə onun canını əlində saxladı.

— Yırtıcı! Sənə verilən o ada tamamilə layiqsən! — deyərək Kora hirsini boğa bilməyib qışqırıldı. — Yalnız şeytan belə intiqam alar. Amma yanılırsan: sən özünü çox güclü hesab edirsən. Doğrudur, Munronun canı sənin əlindədir, lakin sənin qəzəbin və kinin nə qədər çox olsa da, Munronun canı səndən qorxmaz!

Quron gənc xanımın bu cürətli sözlərinə kinayə ilə gülümşədi; onun üzünün bu ifadəsi fikrindən dönmək istəmədiyini sübut edirdi; o, işarə ilə bildirdi ki, danışiq qurtarmışdır. Kora vəhşi ilə sərt danışlığına peşman olmuşdu, lakin Maqua yerində qalxıb yoldaşlarının



yanına getdi. Heyvord çox həyəcanlı olan gənc xanıma tərəf yürüüb gəldi və bayaqdan diqqətlə izlədiyi söhbətin nəticəsini soruşdu. Kora Alisani qorxutmaq istəmədiyinə görə, Dunkana açıq cavab verməyib işin mahiyyətini gizlətdi; lakin mayor qızın üzünün ifadə-sindən başa düşdü ki, söhbət uğursuz olmuşdur; Koranın hindulara təlaşla baxması da bunu sübut edirdi. Alisa öz aqibətləri barəsində bacısına dalbadal suallar verirdi, lakin Kora cavab əvəzinə yalnız əlini qırmızıdərili adamların oturduqları yera uzatdı, kiçik bacısını bağrı-na basıb getdikcə güclənən bir həyəcanla piçıldadı:

– Sən öz suallarının cavabını orada, onların üzündə görərsən... Səbir edək, görək axırı nə olur. Koranın bədəninin əsməsi və duru-xa-duruxa piçildaması işin nə yerdə olduğunu çox aydın göstərirdi və bu barədə uzun-uzadı izahat verməyə ehtiyac qalmırıldı. Əsirlər o andan etibarən gözlərini hinduların oturduqları yerə zillədilər, çünkü orada əsirlərin ölüm-dirim məsələsi həll edilməkdə idi.

Maqua, bayaqdan doymaq bilmədən yeyən, indi isə istirahət edən o biri vəhşilərə çatdıqda ayaq saxladı. O, hindu başçısına xas olan bir təşəxxüsle danışmağa başladı. Maquanın ağızından birinci sözlər çıxan kimi vəhşilər qədlərini düzəldib, ona hörmətlə qulaq asmağa başladılar. Quron öz ana ləhcəsində danışındı, buna görə də ağlar onun nə demək istədiyini yalnız əl hərəkətlərinə görə təxmin edə bilərdilər.

Maquannın əllərinin hərəkətinə və səsinin ahənginə görə əvvəlcə elə zənn etmək olardı ki, o çox sakit danışır. Maqua öz yoldaşlarının diqqətini cəlb edib onları çox həvəsləndirdikdən sonra isə əlini böyük göllər tərəfə tez-tez uzatmağa başladı; buna görə də Heyvord elə zənn etdi ki, Maqua quronların vətənindən və onların qəbiləsindən danışır. Maquani dirləyən vəhşilər, görünür, onun fikrini bəyənirdilər, çünkü arabir «xuq» deyə qışqırır və bir-birinin üzünə baxırdılar. Tülkü çox hiyləgər olduğuna görə ilk sözlərinin göstərdiyi təsirdən dərhal istifadə etmək fikrinə düşdü.

İndi bu vəhşi, «kanadalı ataların» düşmənlərilə vuruşmaq üçün, quronların müxtəlif quşlar və heyvanlarla dolu ucsuz-bucaqsız meşə-lərini və mehriban kəndlərini tərk edib uzun və əziyyətli yol gəlmələ-rindən söhbət salmışdı. O, dəstədəki döyüşçülərin adlarını bir-bir çəkir, onlardan hər birinin igidiyiindən və ən yaxşı sıfatlarından danışır, onların necə yaralanmalarını, nə qədər skalp soyduqlarını xatırladırdı.

Bu hiyləgər hindu hər dəfə qarşısındaki vəhşilərdən birinin adını çəkərkən, həmin döyüşü öyünüb fərəhlənir və onun qaramtlı üzü qızarırdı; lakin tərif edilən bu adam yersiz təvazökarlıq və tərəddüd göstərmədən, Maquanın sözlərinin doğru olduğunu cürbəcür hərəkətləri və nidaları ilə təsdiq edirdi. Birdən Maquanın səsi yavaşıldı; öz qəbile adamlarının şanlı ığidliklərindən və qələbələrindən danışarkən bu başçının səsində hiss edilən sevinc və iftixardan indi heç bir əsər-əlamət qalmadı. O, Qlenn şəlaləsini, əlçatmaz qanlı adanı, onun mağaralarını, Qlenn çayının saysız-hesabsız iti axan yerlərini və burulğanlarını təsvir edirdi. Nəhayət, «Uzun Karabın» adını çəkdi və hindular, quronların sevmədikləri bu adı eşidərkən, ağız-ağıza verib hiddətlə qışqırıldılar; xeyli uzanan bu əsgəri çağırış təpənin ətəyindəki meşədə əks edib kəsilənədək Maqua gözlədi. O, gənc əsir zabiti göstərdi və Heyvordun öz əliylə uçuruma atdığı hindu döyüşçünün ölümünü təsvir etməyə başladı. Bundan sonra başçı göylə yer arasında asılı qalan hindunun başına gələnləri xatırlatdı, hətta onun məhvinin bütün dəhşətli mənzərəsini cürbəcür hərəkətlərə təsvir etdi. Maqua ağaclarдан birinin budağından yapışdı, həmin bədbəxtin ömrünün son dəqiqələrini, bədəninin necə titrədiyini və hətta, onun ölümünü təqlid edib göstərdi. Dostlardan hər birinin də necə məhv olduğunu danışdı, öldürülen hinduların mərdliyini və səxavətli olduğunu xatırlatdı. Hindu bu əhvalatı nəql edib qurtardıqdan sonra səsini yenidən dəyişirdi; indi onun səsi sakit, kədərli, yaniqli idi; bu səs, eyni zamanda, məlahətli idi. Maqua öldürünlərin arvadlarından və uşaqlarından, onların kimsəsizliyindən, kədərindən danışdı, axırdı döyüşçülerin borcunu xatırlatdı, təhqir edildiklərinə görə intiqam almali olduğunu söylədi. Maqua səsini birdən ucaldıb çox qəzəbli danışmağa başladı və öz uzun nitqini tam bir sıra həyəcanlandırıcı suallarla qurtardı:

— Məgər quronlar itdirler ki, bütün bu əziyyətlərə dözsünlər? Maquanın arvadına kim deyəcəkdir ki, onun skalpı balıqlara qismət oldu, doğma qəbiləsi isə onun ölümü üçün intiqam almadi? Kim öz əlini düşmən qanına boyamadan Vassavatimin anasının gözünə görünməyə cürət edər? Qocalarımız bizdən «bəs düşmənlərin skalpları həni?» deyə soruşduqda, əlimizdə isə bir çəngə belə düşmən saç olmadıqda biz qocalara nə cavab verəcəyik? Qadınlar bizi barmaqları ilə göstərib rüsvay edəcəklər. Quronun adı ləkələnmışdır, bu ləkəni düşmən qanı ilə yumaq lazımdır.



Havaya yayılan quduz bağırıtlar Maquanın səsini eşitməyə mane oldu; vəhşilər başa düşdülər ki, indi onların intiqam almaq fürsəti vardır. Onların hamısı oturduğu yerdən qalxdı, öz qəzəblərini vəhşicəsinə bağırıtlarla bildirməyə başladı. Vəhşilər xəncərlərini qınından çıxardılar, tomaqavklarını yuxarı qaldırdılar və yüyürə-yüyürə əsirlərin üstünə cumdular. Heyvord Koranı və Alisani qorumaq üçün özünü qabağa verdi və qırmızıdərililərdən birini tutub gücү gəldikcə sixdi. Əsirin gözlənilmədən müqavimət göstərməsi Maquanın da mübarizəyə qoşulmasına səbəb oldu. O nə isə qışqırkı və vəhşilərin diqqətini özünə cəlb etdi. Tülükü hiyləgər sözlər deyib, əsirlərin dərhal öldürülməsinə mane oldu və bu bədbəxtlərə daha çox əziyyət vermək üçün vəhşiləri dilə tuta bildi. Quronlar onun təklifini bağırabağıra, şadlıqla qarşılıdlar.

Onlardan ikisi dərhal Heyvordun üstünə atıldı, üçüncüüsü isə yönəmdəsiz nəğmə müəllimini yaxaladı. Lakin ağların heç biri qəti mübarizəsiz təslim olmadı, halbuki belə mübarizə faydasız idi. Hətta zəif David öz düşmənini yerə yıxdı. Yalnız üçüncü quron Davidin əl-qolunu bağlayıb köməyə gəldikdən sonra quronlar Heyvorda üstün gələ bildilər. Bundan sonra Dunkanın qollarını dala burdular, onu ağaçın gövdəsinə sarıdılar; bu həmin ağaç idi ki, Maqua quronun ölümünü cürbəcür hərəkətlərə təsvir edərkən onun budaqlarından tutub sallanmışdı. Gənc zabit özünə gəldikdə gördü ki, Koranı da sağ tərəfində olan ağaca sarılmışlar. Koranın rəngi qaçmışdı. O, çox həyəcanlı idi, lakin düşmənlərin hər bir hərəkətini diqqətlə, igidcəsinə izləyirdi. Dunkan sol tərəfində Alisani gördü; bu sarışın saçlı qızın zərif bədəni şam ağaçına yalnız söyüd çubuqları ilə sarılmışdı; qızın heydən düşmüş qıçları bədəninin ağırlığına tab gətirmirdi. David ömründə birinci dəfə mübarizəyə girişmişdi, indi isə çox dərin fikirlərə dalmışdı və bilmirdi onun bu hərəkəti əsl xristiana yaraşımı?!

Bu vaxt quronlar öz dəhşətli planlarını yerinə yetirməyə başladılar. Onların bəziləri tonqal qalamaq üçün çır-çırpını və qollu-budaqlı ağacları üst-üstə yııldılar; o biriləri iki cavan ağaçı, başı yerə dəyənədək əydilər; onlar Heyvordun qollarını bu ağacların budaqlarına bağlayıb, sonra ağacları buraxmaq istəyirdilər. Lakin Maqua çox həzz almaq üçün daha qəddar və dəhşətli bir yolla intiqam almaq fikrində idi.

Maquanın yoldaşları hamiya məlum olan bu işgəncə alətini əsir-lərin gözləri qarşısında hazırladıqları zaman Bic Tülkü Koraya yaxınlaşdı və onun üçün nə kimi cəza hazırladığını kinli bir qəzəblə göstərib dedi:

— Hə, Munronun qızı buna nə deyər? Onun başı çox gözeldir, Bic Tulkünün viqvamında balışa qoyulmağa layiq deyil, eləmi?

— Bu qaniçən nə demək istəyir? — deyə heyrətə düşmüş Heyvord soruşdu.

Gənc xanım:

— Heç bir şey, — deyə qəti cavab verdi. — O vəhşidir və sözünün dalını-qabağını bilmir. Nadan olduğu üçün onu bağışlamaq lazımdır.

Qəddar quron Koranın sözlərinin mənasını başa düşməyərək dedi:

— Bağışlamaq! Bunu görməzsən! Hindunun hafizəsi ağızlıların qollarından uzundur. De görüm, sarışın saçlı qızı atasının yanına göndərimmi? Sən Maqua üçün su gətirmək və çörək bişirməkdən ötrü onun dalınca böyük göllərə təraf gedərsənmى?

Kora işarə ilə tələb etdi ki, Maqua kənara çəkilsin, cünki Koranın ona qarşı nifrəti coşub - daşmışdı. O:

— Çəkil get, — deyə elə bir qətiyyət göstərdi ki, qəddar vəhşi onun bu qətiyyəti qarşısında aciz qaldı. — Sən həyatının son dəqiqlərini də qəlbimdə sənə qarşı coşan nifrət hissilə zəhərləyirsən.

Lakin Maqua kinayə ilə Alisani göstərib dedi:

— Baxın! Uşaq ağlayır! Onun hələ ölmək vaxtı deyil! Gəlin onu Munronun yanına göndərək, qoy qocanın ağarmış saçlarını darasın və pis günündə ona dayaq olsun.

Kora özünü saxlaya bilməyib, kiçik bacısına baxdı və onun gözlərində yalvarıcı bir ifadə sezdi: bu isə Alisada yaşamaq arzusunun nə qədər qüvvəli olduğunu aydın göstəirdi.

Alisa titrək səslə:

— O nə deyir, əziz Kora, — deyə soruşdu. — Deyəsən, o dedi ki, məni atamın yanına göndərmək istəyir, eləmi?

Kora balaca bacısının üzünə xeyli baxdı və onun üzündə bir-birinə zidd olan qüvvəli hissələrin mübarizəsi əks etdi. Nəhayət, o bayaqkı qətiyyətini itirmiş bir səslə dilləndi; indi onun səsində ancaq analıq nəvazişi hiss edilirdi. O deyirdi:



— Alisa, quron hər ikimizin sağ qalmasını təklif edir... hələ bundan da böyük bir vəd verir: o, Dunkanı da, bizim misilsiz Dunkanımızı da azad edər, onu da, səni də dostlarımızın... atamızın yanına... bədbəxt atamızın yanına göndərər, amma bu şərtlə, mən razi olam ki...

Koranın səsi titrəyib kəsildi. Alisa ona müraciətlə:

— Sözünü yarımcıq qoyma, Kora! — dedi. — Hərgah sən razı olsan — nəyə razı olsan? Kaş ki, o mənə təklif edəydi! Səni xilas etmək üçün, sənin gedib qoca atamıza təsəlli verə bilməyin üçün, Dunkanı azad etmək üçün... Allah bilir ki, ölümümə razı olardım!

Kora bir qədər qəti və sakit səslə:

— Ölmək? — deyə qəmgin-qəmgin soruşdu. — Ölüm mənim üçün onun təklifindən qat-qat asan olardı. Kim bilir, bəlkə də, iş ölüm-lə qurtaracaq... O istəyir ki, — deyə Kora sözünə davam etdi, — o tələb edir ki, mən onun arvadı olum. Alisa, mənim əzizim, sevimli bacım, siz də, mayor Heyvord, mənə məsləhət verib kömək eləyin. Siz Alisanı və özünüüzü belə bir qurban bahasına xilas etmək istəyirsinizmi? Alisa, sən sağ qalmağının nəyin bahasına tamam olduğunu biləbilə istərdinmi ki, canını mənim köməyimlə xilas edəsən? Siz necə, Dunkan? Deyin, mənə məsləhət verin, necə istəyirsınız, elə də edin, mən bütünlükə sizin ixtiyarınızdayam.

— Mən razıyammi? — deyə gənc zabit heyrətlə və hiddətlə qışkırb cavab verdi. — Kora, Kora! Görürəm, siz başımıza gələn fəlakətə istehza edirsiniz! Yox, belə dəhşətli yol ilə xilas olmayı yadınızdan çıxarıñ, hətta bunu fikirləşməyin özü ölümündən min dəfə ağırdır!

— Mən yaxşı bilirdim ki, siz məhz belə cavab verəcəksiniz! — deyə Kora ürək sözünü bildirdi; onun yanaqlarına al qızartı çökdü, gözlərində isə qəlbinin dərinliyindən baş qaldıran gizli bir hissin qiğılcımı parladı.

— Bəs mənim Alisam nə deyir? Sənin xatırınə mən hər bir şeyə razi olaram...

Heyvord və Kora balaca bacının cavabını gözləyirdilər; lakin Alisanın qolları hərəkətsiz halda sallanıb qalmışdı, yalnız barmaqları əsəbiliklə tərpənirdi; onun sarışın saçlı gözəl başı sinəsinə düşmüşdü; sanki, qızda heç bir həyat əlaməti yox idi, halbuki bütün varlığı həyəcan içərisində çırpinirdi. Nəhayət, Alisanın başı yavaş-yavaş qalxmağa başladı və yüngülçə yırğalandı.

– Yox, yox, yox, bir yerdə yaşadığımız kimi, bir yerdə də ölməyimiz hamisindən yaxşıdır.

– Aha, indi ki belədir, öl! – deyə Maqua qışqırdı və əlindəki tomaqavkı bu imdadsız sarışın qızı atdı.

Quron Alisanın mətinliyini və mərdliyini gördükdə daha qəzəbinı saxlaya bilməyib, dişlərini bir-birinə qıcadı, çünki bu əsir qızı indiyədək ən zəif, ən aciz və qorxaq bir məxluq hesab edirdi. Maquanın atdığı tomaqavk Heyvordun üzünün yanından viylıtlı ilə keçib, Alisanın qızılı rəngə çalan saçından bir çəngə kəsdi və onun başının üstündə ağacın gövdəsinə sancılıb titrədi. Vəhşinin bu zalimliyi Dunkanı son dərəcə qəzəbləndirdi. O, var gücünü toplayıb, aqlagelməz bir qüvvə ilə kəndirlərini qırdı və Alisanı daha sərrast zərbə ilə vurub öldürmək istəyən, buna görə də bağıra-bağıra onu nişan alan hindunun üstünə cumdu. Mübarizə başlandı; Dunkanla hindu ikisi də yerə yıxıldı. Qırmızıdərilii hindunun çılpaq bədəni Heyvordun əlindən sürüşüb çıxdı, hindu mayorun əlindən qurtarıb ayağa qalxdı və dizini gənc zabitin sinəsinə basıb iri bədəninin bütün ağırlığını onun üstünə yıxdı. Dunkan xəncərin havada parıldadığını gördü. Bu anda onun başının üstündən nə isə viyildayıb keçdi və dərhal tūfəng atəşinin səsi eşidildi. Heyvord sinəsinin ağırlıqdan xilas olduğunu hiss etdi və düşməninin üzündə bayaqqı qəzəbin əvəzinə dəhşət ifadəsini gördü, hindunun cansız cəsədi Heyvordla yanaşı, quru yarpaqların üstünə yıxıldı.

XII

fəsil

Quronlar yoldaşlarından birinin qəflətən ölməsindən mütəəssir olub, bir anlığa keyidilər. Lakin düşmənlə pəncələşən dostu xilas etmək üçün atdığı güllənin dosta dəyməsindən qorxmayan və belə şəraitdə düşməni güllə ilə vurmağa cəsarət edən əlin fəlakətli sərrastlığını gördükdə quronların hamısı bir ağızdan: «Üzün Karabin», – deyə qışqırdı. Bu səsə ehtiyatsız vəhşilərin öz silahlarını yiğdiqları seyrək ağaçlıqdan ucalan bağırkı cavab verdi. Quronlar göz açıb yummağa macal tapmamış Şahingöz onların qarşısında göründü. Sevdiyi tūfəngi ikinci dəfə doldurmağa onun vaxtı olmamışdı; buna



görə də Şahingöz tūfəngi ağaç kimi əlində firlada-firlada quronların üstünə gəlirdi və heyrat içində donub qalmış qırmızıdərililərə sürətlə yaxınlaşmaqda idi. Lakin Şahingöz nə qədər cəld yerisə də, qıvraq və qüvvətli bir adam kəşfiyyatçını qabaqlayıb, özünü misilsiz bir cürətlə quronların lap içərisinə vurdu, tomaqavkını havada tovla-ya-tovlaya, parıldayan xəncərini oynada-oynada Koranın yanında dayandı. Quronlar hələ özlərinə gəlməmiş, onların arasına ölüm kabusuna oxşayan bir adam da girdi. O keyiyib mat qalan hinduların yanından şivisib keçərək, Koranın o biri yanını kəsdirdi. Ağlara əzab verən zalim vəhşilər bu şücaətli adamların hünərini görüb geri çəkildilər. Təəccüb səsləri ucaldı, sonra quronların canına dəhşətli qorxu salan adlar eşidildi:

– Cəldqaçan Maral! Büyük İlan!

Yalnız ehtiyatlı və sayiq Maqua özünü itirmədi. O, balaca meydançanı iti bir baxışla süzdü, hansı tərəfdən hücum edildiyini başa düşdü, yoldaşlarını döyüşə çağırmaqla, habelə özü nümunə göstərməklə onları ruhlandırdı, uzun xəncərini çəkib qışqıra-qışqıra Çin-qacqukun üstünə cumdu. Bu hərəkət ümumi vuruşmanın başlanması üçün siqnal oldu. Nə bu tərəfin, nə də o biri tərəfin odlu silahı yox idi, buna görə də əlbəyaxa mübarizə gedirdi.

Ünkas düşmənin nərəsinə cavab verib, quronlardan birinə hücum etdi və sərrast balta zərbəsilə onun başını əzdi. Heyvord Maquanın tomaqavkını ağaçın gövdəsindən qoparıb döyüşə girdi. İndi hər iki tərəfdən vuruşanların sayı bərabər idi, buna görə də onların hər biri öz düşmənilə təkbətək vuruşurdu. Zərbələr ildirim sürətilə və tufan kimi qəzəblə endirilirdi. Az sonra kəşfiyyatçı quronlardan birini də vurub yerə sərdi.

Heyvord düşmənlə qarşılaşma dəqiqəsini gözləməyərək, tomaqavkı gücü gəldikcə düşmənə atdı. Bu silah hindunun alnına yalnız küt tərəfile dəydi, zərbə hindunu bir anlığa gicəlləndirdi. Gənc zabit bu müvəffəqiyətdən ruhlanaraq, öz düşməninin üstünə əliyalın yüyürdü, lakin bu cürətlə hərəkətin düşüncəsizlik olduğunu dərhal başa düşdü, çünkü qəzəbli quronun əlində parıldayan xəncərin zərbələrindən özünü müdafiə etməli oldu. Xoşbəxtlikdən, Dunkan öz düşmənini qucaqlamağa müvəffəq oldu; o, hindunun qollarını sinəsinə bərk-bərk sıxaraq, xəncərin tiyəsini özündən kənar etdi. Lakin Heyvord taqətdən düşməyə başladı. Gənc mayor hiss etdi ki, düş-

məni bu vəziyyətdə çox saxlaya bilməyəcəkdir. Bu anda Dunkan ucadan haray səsi eşitdi:

— Öldürün bu veylləri! Lənətə gəlmış minqlərə rəhm etməyin!

Daha sonra Şahingöz öz tüfənginin qundağını Heyvordun düşməninin açıq başına gücü gəldikcə endirdi; quronun qolları boşaldı; o, mayorun qucağından sürüşüb tirtap yerə sərildi və dərhal canı çıxdı.

Ünkas düşmənlərin birini öldürdükdən sonra, şir kimi nərə çəkib o birinin üstünə cumdu. Birinci vuruşmada iştirak etməyən beşinci quron bir an durub baxdıqdan sonra, dörd tərəfdə qızığın vuruş getdiyini görüb, yarımcıq qalan intiqamı başa çatdırmaq fikrinə düşdü. O, bağıra-bağıra imdadsız Koranın üstünə hücum etdi və hələ uzaqdan öz iti baltasını ona atdı. Tomaqavk gənc qızın yalnız ciyinə dəydi, Koranı ağaca sarıyan söyüd çubuqlarını kəsdi, nəticədə Kora azad oldu. Kora vəhşinin əlindən qurtara bildi; o, öz canından keçib özünü Alisaya yetirdi, bacısını əsirlilikdə saxlayan çubuqları, işə alışmamış barmaqları ilə tələsə-tələsə qırmağa çalışdı. Bacının bu alicənab sədaqəti hər bir kəsə təsir edə bilərdi, lakin quronun qəlbində insani hissələrdən heç bir əsər-əlamət yox idi. O, Koranı, dağılmış six saçlarından yapışb dartaraq, Alisadan ayırdı, qəddarlıqla fırladıb üzü üstə yixdi. Vəhşi, Koranın qırılan qara saçlarını pəncələyib qəzəbli qəhqəhə ilə yuxarı dartdı. Onun xəncərinin tiyəsi Koranın qəşəng başının üstündə dolandi. Lakin belə quduzaşına zövq almaq vəhşiyyə baha oturdu; o, istədiyi cinayəti törətmək fürsətini fövtə verdi. Onu Ünkasın iti gözləri gördü. Gənc mogikan, sanki, uçub havaya qalxdı və ildirim sürətilə düşmənin üstünə atlaraq, onu gənc xanımdan kənara itələyib yixdi. Ünkas bu təkanı çox qüvvətlə vurduguna görə özü də düşmənin yanına yixildi. Hər iki rəqib eyni bir vaxtda sıçrayıb ayağa qalxdı, onların xəncərləri havada parıldadı; onların hər ikisi qanına qəltən oldu. Lakin vuruşma çox tez qurtardı. Ünkasın iti xəncəri düşmənin ürəyinə sancıldıqda Heyvordun tomaqavkı və Şahingözün tüfənginin qundağı quronun kəlləsinə endi.

Döyüş qurtarmışdı, lakin Bic Tülkü ilə Böyük İlan arasında mübarizə hələ də davam edirdi. Bu döyüşçülərin hər ikisi fərasətli, aldığı ləqəbə layiq idi. Onlar hələ vuruşmağa başlamazdan əvvəl bir-birinin qarşısında səssiz-səmirsiz və hərəkətsiz dayandılar, onların hər biri öz tomaqavkını düşməninə atdı və özünü düşmən zərbəsin-dən çox cəld yayındırdı; nəhayət, onlar qəflətən bir-birinin üstünə



atıldılar, möhkəm qucaqlaşmış halda yerə yixildilar və ilan kimi qıvrılmağa başladılar. Qaliblər öz düşmənlərinin nəfəsini kəsdikdə hələ Böyük İlanla Bic Tülkünün çarşılığı yerdə havanı bulud kimi bürüyən tozdan və yarpaqlardan savayı, başqa bir şey görünmürdü. Bu toz buludu kiçik meydançanın ortasından ətrafa süzüb gedirdi, sanki, onu qasırğa qabağına qatıb aparırdı. Heyvord, Şahingöz və Ünkas dərhal toz buluduna tərəf yüyürdülər. Lakin Ünkas öz atasının çoxdanki düşmənini xəncərlə vurub öldürmək üçün bu qalın toz pərdəsini nüfuzedici bir baxışla yarılıb keçməyə əbəs səy edirdi; Şahingözün zəhmli tüfəngi nahaq yerə nişan almışdı, Dunkanın öz qüvvətli əllərilə quronu tutub sıxmağa çalışması faydasız idi. Toza və qana bulaşmış rəqiblər bir-birini dəhşətli qüvvətlə sıxıb boğmaqdə idilər; onlar bir-birinə o qədər sıx yapışib eşələnirdilər ki, elə bil, yerdə bircə adamın bədəni sürüñürdü. Qoca mogikanın skeletə oxşayan fiquru və quronun qaramtlı bədəni o qədər tez-tez çevrilirdi ki, Çinqaçquun dostları onun düşməninə zərbə endirmək üçün bircə saniyəlik fürsət ələ keçirə bilmirdilər. Maquanın gözləri əfsanəvi əjdaha gözləri kimi tez-tez yanıb - sönürdü. Tülkü bu mübarizənin nə ilə nəticələnəcəyini, sanki, öz düşmənlərinin üzlərinin ifadəsin-dən başa düşürdü; lakin məhvi labüd olan Maquanın başına düşmənin əli enərkən Maqua ələ cəld çevrilirdi ki, endirilən zərbənin altına onun başının əvəzinə Çinqaçquun acıqli üzü düşürdü. Bu iki düşmən təpənin zirvəsindəki meydançanın mərkəzindən lap kənarına yumbalanıb çatdı. Birdən mogikan xəncərlə qurona qüvvətli zərbə endirmək fürsətini ələ keçirdi. Maquanın qolları qəflətən boşaldı; o, arxası üstə yixilib qaldı; görünür, canı çıxmışdı. Çinqaçquuk cəld sıçrayıb ayağa qalxdı; bu vaxt onun qələbədən xəbər verən səsi ucalıb meşəyə yayıldı.

– Aferin delavarlar! Qələbə mogikanındır! – deyə Şahingöz qışkırdı və öldürücü tüfəngini yenə havaya qaldırdı. – Mənim son zərbəm zəfər şərəfini qalibin əlindən almaz və onu, məğlub etdiyi düşmənin skalpını soymaq hüququndan məhrum etməz, bu, qalibin qanuni hüquqdur.

Lakin Şahingözün tüfənginin qundağı havanı viyılıt ilə yardımında hiyləgər quron sıvişdi, özünü meydançanın kənarından aşırı dik yamacla başaşağı yumbalandı, sonra alçaq kolluğun içinde ayağa qalxdı və bir saniyə belə keçməmiş gözdən itdi. Delavarlar onu

ölmüş bilirdilər; onlar öz səhvərini başa düşdükdə heyrətlə qışqır-dılar, maralı qovan köpəklər kimi, bağıra-bağıra yüyürüb Maquanın dalınca getdilər. Lakin Şahingöz onları bərkdən səsləyib ayaq saxlamağa və təpənin zirvəsinə qayitmağa məcbur etdi.

— Bu, onun əlindən gələr, — deyə kəşfiyyatçı bildirdi. — İkiüzlü, yalançı və alçaq hiyləgərdir! Özünə bərabər düşmənlə təkbətək vuruşda məglub olan namuslu delavar yerindən qalxmazdı, onu başından vurub öldürərdilər. Lakin bu hiyləgər makucaslar, vəhşi çölpişiyi kimi, öz canının hayına qalib, ölümdən qorxaraq tir-tir əsirlər. Ondan əl çəkin, qoyun qaçsın, axı onun nə tüfəngi var, nə də kamanı, fransız yoldaşları da uzaqqadır. O, zəhərli dişləri qoparılmış zinqirovlu ilan kimi zərərsizdir. Bax, Ünkas, — deyə Şahingöz delavar ləhcəsində əlavə etdi, — sənin atan skalpları soyur. Yerdə sərilib qalanveyillərin meytılərini gözdən keçirmək pis olmaz, yoxsa onların biri də ayağa qalxıb, bağıra-bağıra və qarğı kimi qarıldaya-qarıldıya meşədə gizlənər.

Bu vaxt Çinqaçquk meytılərin başından skalpları qələbə emblemi olaraq soyub götürmüştü.

Ünkas yürü-r-yürü gənc xanımların yanına gəldi, Alisanı cəld ağacdən açıb azad etdi.

Bayaqdan dizi üstə qalmış Alisa ayağa qalxıb özünü Koranın qucağına atdı və hönkürə-hönkürə atasının adını çekdi. Bu vaxt onun, göyərçin gözləri kimi günahsız gözlərində yeni ümid şöləsi parladi.

— Biz xilas olduq, xilas olduq! — deyə o piçildayırdı. — Əziz atamızın yanına qayida bilərik. Nə böyük xoşbəxtlikdir! Atamız daha dərd çəkməkdən çərləməz... Sən də, Kora, mənim əziz bacım, sən də xilas oldun... Dunkan da xilas oldu... — deyə gənc xanım əlavə edərək, sevindiyindən gülümşəyib Heyvorda baxdı. İgid və nəcib Dunkanımız sağ-salamatdır!

Kora ehtiraslı qəlbin dərinliklərindən gələn, lakin aralarında mən-tiq olmayan bu sözlərə cavab vermirdi. O, Alisanı bağırına basaraq ona tərəf əyildi və başını siğallaya-sığallaya təsəlli verməyə başladı. Mərd Dunkan bacıların sevincini görüb, kövrələrək ağlayır və buna görə heç də utanmırıldı. Qana batmış Ünkas, sanki, laqeydcəsinə kənarda durub baxırdı, guya, bu mənzərə ona təsir etmirdi. Lakin bu təmkinli mogikanın gözlərindən sevinc və rəğbət şölələri saçılırdı.



Bu vaxt Şahingöz meyitləri ehtiyatla yoxlayırdı; o, bütün düşmənlərin ölmüş olduğunu yəqin etdikdən sonra Davidin yanına gəlib onu ağacdan açdı. Yazıq zəbur müğənnisi son dəqiqəyədək yerindən qımlıdanmamış və öz nicatını səbirlə dayanıb gözləmişdi.

Kəşfiyyatçı axırıncı söyüd çubuğu qırıb ataraq:

– Buyurun, siz yenə azadsınız, – dedi. – Amma burası da var ki, görünür, hətta indinin özündə də azadlığınızdan, dünyaya ilk dəfə gəldiyiniz vaxta nisbətən, daha yaxşı istifadə etmək imkanınız yoxdur. Ömrünün çoxunu səhralarda keçirmiş olan bir adamın məsləhətindən inciməsəniz, mən öz fikrimi sizə məmnuniyyətlə söylərəm. Qulaq asın, sizə məsləhət görürəm ki, jiletinizin cibində saxladığınız aləti rədd edəsəniz. Onu rast gəldiyiniz axmağın birinə satın, puluna da gərəkli bir silah, heç olmazsa, adicə süvari tapançası alın.

Azadlığa çıxmış David isə belə cavab verdi:

– Silah oynatmaq, şeypur səsləri döyüş meydanına yaraşar, qələbə şərəfinə isə mədhnamələr və minnətdarlıq himnləri oxuyurlar. Dostum, – deyə o əlavə etdi və ariq, zərif əlini ovçuya uzatdı, onun tez-tez qırılan gözləri yaşardı, – sənə minnətdaram ki, saçım təbiətin qoyduğu yerdə qalır. Əlbəttə, o biri adamların saçları, bəlkə də, mənimkilərindən daha yumşaqdır, ipək kimidir və daha qəşəng qıvrılır, lakin mən həmişə yəqin etmişəm ki, saçlarım örtdüyü üçün tamamilə yararlıdır. Mən mübarizəyə girişmədim, bunun səbəbi müharibələrə anadangəlmə nifrət etməyimdən daha artıq, bütperəstlərin əl-qolumu bağlamaları idi. Sən mübarizədə fədakarlıq və məharət göstərdin, buna görə də daha mühüm olan başqa vəzifələrimi yerinə yetirməyə başlamazdan əvvəl sənə təşəkkür etmək istəyirəm. Sənə ona görə təşəkkür edirəm ki, xristianların tərifinə layiq olduğunu sübut etdin.

– Boş şeydir, mən elə böyük bir xidmət göstərməmişəm ki, onun haqqında danışmağa dəysin. Bizim yanımızda qalsanız, bax, bu cür qanlı vuruşmaları çox görərsiniz, – deyə zəbur müğənnisinin səmimi minnətdarlıq izhar etməsini görərkən ürəyi yumşalan ovçu cavab verdi. – Mən dar günümdə hayıma çatan öz köhnə dostumu tapmışam. Budur o, buyurub baxa bilərsiniz, mənim sərrast maral-vuranım, – deyə Şahingöz öz tüfənginin qundağını sığallaya-sığallaşa əlavə etdi. – Tüfəngin qaytarılmasının özü də bir qələbədir! İrokezlər bicdirlər, amma tüfəngləri dincəldikləri yerdən uzaqda qoyub

öz əllərilə öz başlarına iş açdılar. Hərgah Ünkas və onun atası hindular kimi səbirli olsaydilar, biz silah ələ keçirib bütün vəhşilər sürüsünün və əlimizdən qaçıb canını qurtaran dələduzun nəfəsini vaxtında kəsə bilərdik.

Kəşfiyyatçı daşın üstündə oturub tüfəngini diqqətlə yoxlamağa başladı.

Hamut da yerde oturdu və cibindən balaca kitabçasını, dəmir sağınaqlı eynəyini çıxardı. O, gözlərini göyə dikərək dedi:

— Mənim dostlarım, sizə təklif edirəm ki, bütürəst kafirlərin yırtıcı pəncələrindən ağlagəlməz bir yol ilə xilas olmağımızın şərəfinə mənimlə birlikdə «əhsən» deyəsiniz. Sizdən xahiş edirəm, öz hissərinizi «Norshampton» adlı bu gözəl və təntənəli mahnı ilə izhar edəsiniz!

Hamut bu müqəddimədən sonra, seçdiyi beylərin səhifəsini və hansı şeirlə başlandığını gösterdi, kamertonunu dodaqlarına yapışdırıldı və bütün bu hərəkətləri, məbədin tağları altında olduğu kimi, əda ilə başa çatdırdı. Lakin bu dəfə onun qarşısındaki adamların heç biri ona qoşulmadı. Bu dəqiqələrdə Kora və Alisa bir-birilə mehriban-mehriban danışındılar, Heyvord isə gözlərini onlardan çəkə bilmirdi. Müğənni, təkcə qaşqabaqlı kəşfiyyatçıdan ibarət olan öz auditoriyasının az adamlı olmasından pərt olmayıb, oxumağa başladı və müqəddəs mahnını maneəsiz başa çatdırdı.

Şahingöz öz tüfənginin çaxmaqdashını sazlayıb onu doldurur, mahniya isə laqeydiliklə qulaq asırdı; bu himn Şahingözün qəlbində həyəcan oyatmadı. David öz istedadını, yəqin, hələ heç zaman bu qədər diqqətsiz dinləyicilər qarşısında nümayiş etdirməmişdi.

Ovçu başını buladı və bir neçə anlaşılmaz söz dedi ki, bunların içində yalnız «boğaz» və «irokezlər» sözlərini eşitmək mümkün oldu. Sonra ovçu yerindən qalxıb, quronların silahlarını toplamağa getdi. Çinqaçquk ona kömək edərkən həm Ünkasin, həm də özünün silahını tapdı. Az sonra hətta Heyvorda və Davidə də silah verildi; gülə və barıt da kifayət qədər idi.

Şahingöz elan etdi ki, yola düşmək vaxtıdır. Bu zaman David Hamut öz mahnisini qurtarmışdı, bacılar isə özlərinə gəlmışdılər. Dunkanın və kiçik mogikanın köməyilə gənc xanımlar sıldırımlı dik yamacdan endilər. Onlar yamacın qurtaracağında otu və kol yarpaqlarını qırıp otlayan narraqanzetləri gördülər. Alisa və Kora



atlandılar və ölüm təhlükəsi üz verən dəqiqələrdə həqiqi bir dost kimi köməyə gəlmış olan bələdçinin dalınca düşdülər.

Səfər çox çəkmədi. Şahingöz quronların getdikləri dar ciğirdən dönüb cəngəlliyyə girdi, qıjıldayan irmağın dayaz yerindən keçdi və sıx qollu-budaqlı qarağacların kölgə saldığı dar dərədə dayandı. Yolçular bədbəxtlik gətirən təpədən bir neçə yüz sajen uzaqlaşmışdır; atlar onlara yalnız dayaz çaydan keçən zaman lazım oldu.

Kəşfiyyatçı və mogikanlar indi yolçuların düşərgə saldıqları bu xəlvət yerə, sanki, yaxşı bələd idilər, çünkü onlar öz silahlarını ağacların gövdəsinə söykəyib, quru yarpaqları eşələməyə başladılar; çox keçmədi ki, göyümtül gilli torpaqda balaca bir çala qazdırılar. Həmin çaladan dərhal şəffaf, parıldayan və şırıltılı su fəvvərə vurub qalxdı. Şahingöz, bir şey axtarımış kimi, ətrafına göz gəzdirdi və onun üzündə təəccüb ifadəsi göründü; elə zənn etmək olardı ki, o, axtarıldığı şeyi tapa bilməmişdir. Nəhayət, Şahingöz dilləndi:

– Təəssüflər olsun! Əlbəttə, heç bir şübhə ola bilməz ki, bu laqeyd şeytanlar – moqauklar və onlardan geri qalmayan tuskarorlar və onondaqamlar burada olmuşlar, bu çalanın suyundan içmişlər. Amma bilmək olmur bu haramzadələr çömcəni hara atmışlar. Bundan sonra gəl bu huşsuz köpəklərə yaxşılıq elə! Budur, bax, sənin yaxşılığının müqabilində sənə bu cür “sağ ol” deyirlər: suyu içir, çömcəni də tullayırlar. Ən zəngin aptek anbarı bu keçilməz qalın meşədə yerin dərin qatından fəvvərə vurub qalxan bulağın yanında heç bir şeydir. Görün, bu axmaqlar gili tapdalayıb necə çırkləndirmiş, bu gözəl yeri necə korlamışlar, elə bil, onlar insan deyil, qanmaz vəhşi heyvanlardır!

Bu vaxt Ünkas çömcəni bir söz demədən Şahingözə uzatdı; demə, Şahingöz çox əsəbiləşdiyinə görə qarağacın budağından asılmış çömcəni görməmişdir! Kəşfiyyatçı çömcəni su ilə doldurdu, bulaqdan uzaqlaşıb quru və bərk torpaqlı yerə çəkildi; burada sakitcə oturub ləzzətlə bir neçə udum su içdi, çıyından asılan çantasındaki azuqənin qalığını diqqətlə gözdən keçirməyə başladı.

Şahingöz boş su qabını Ünkasa qaytararaq:

– Sağ ol, bala, – dedi. – İndi görək haramzadə quronlar pusquda gizləndikləri zaman nə yeyirmişlər. Görürsənmi, bu dələduzlar maral cəmdəyinin ən yaxşı yerlərini hazırlayıblarmış. Amma ət çiy qalmışdır; irokezlər əsl vəhşidirlər! Ünkas, al mənim çaxmağımı,

ocaq qala; çox yol gəlmişik, ləzzətli yemək yorğunluğumuzu çıxarıb gücumüzü artırır.

Heyvord Koranın və Alisanın atdan düşmələrinə kömək etdi, otun üstündə oturub, yenicə qurtarmış dəhşətli və qanlı vuruşmadan sonra xoş istirahətdən zövq almağa başladı.

Şahingöz yemək hazırlayarkən mayor onuna söhbətə başladı:

— Mənim alicənab dostum, deyin görüm, necə oldu ki, siz özünüzü bize vaxtında yetirə bildiniz? Bəs Eduard fortunun qarnizondan niyə kömək almadınız?

— Hərgah biz kömək üçün qalaya getmiş olsaydıq, — geri qayıdanda meytlərinizin üstünə quru yarpaq tökməli olardıq, əlbəttə, sizin skalplarınızı da mühafizə etməyə müvəffəq olmazdıq, — deyə ovçu soyuqqanlılıqla cavab verdi. — Yox, biz başqa cür edə bilməzdik: uzun-uzadı yol gedib fortu axtarmaqdan, buna əbəs yerə vaxt və qüvvə sərf etməkdənse, sildirm Hudzon sahilində gizlənməyi, makuasları güdüb onların bütün hərəkətlərini izləməyi qət etdik.

— Deməli, siz bütün başımıza gələnləri görmüsünüz, eləmi?

— Əlbəttə, yox, hamısını görməmişik. Hindunun baxışı çox həssas və nüfuzedicidir, bu fərasətli məxluqu aldatmaq asan deyildir, bununla belə, biz sizdən uzaqlaşmamışdıq. Etiraf etmək lazımdır ki, bax, bu cavan mogikanı saxlamaq və pusquda qalmağa məcbur etmək çox çətin idi. Nə deyim sənə, ay Ünkas; sən özünü mərd və mətin bir döyüşçü kimi yox, səbirsiz və hər şeyə burnunu soxan qadın kimi aparırdın!

Ünkas ovçunun sərt üzünə dönüb baxdı, lakin cavabında ona heç bir söz demədi. Heyvorda elə gəldi ki, guya, gənc mogikan kinli-kinli gülümsədi. Bununla belə, Ünkas həm buradakı başqa adamlara hörmət etdiyinə görə, həm də böyük yoldaş hesab etdiyi Şahingözün hörmətini saxladığı üçün öz qəzəbinə boğdu.

— Bizi necə əsir aldıqlarını gördünüz mü? — deyə Heyvord sorğu-sualı davam etdirdi.

— Biz bunu eşitdik, — deyə mənalı cavab verildi. — Hindunun haray səsi meşələrdə yaşayan adamlara öz təsirini dərhal göstərir, onlar bu səsin mənasını çox tez başa düşürlər. Lakin siz çayın o biri sahilinə keçdiyiniz zaman, biz, ilan kimi, qalın yarpaqların altından sürünen-sürünen getməli olduğ, az sonra isə sizi tamamilə gözdən



itirdik; ağaclarla sarınıb ölümünüzü gözlədiyiniz dəqiqələrədək sizi yolda daha görə bilmədik.

– Bu, möcüzədir ki, siz yolu azmamışınız! Axi bu quldur quronlar dəstəsi iki yerə ayrılmışdı və dəstənin hər ikisində də atlar var idi.

– Biz, doğrudan da, azdırılmışdıq və az qalmışdı ki, sizin izinizi itirək, amma Ünkas bizə kömək elədi. Biz meşənin lap içərilərinə gedən ciğırı tutub irəliləməyə başladıq; elə güman edirdik ki, vəhşilər öz əsirlərini meşənin lap dərin yerlərinə aparacaqlar. Amma bir neçə mil irəlilədikdən sonra, heç bir sindirilmiş budağa rast gəlmədikdə, mən azmadığımıza şübhə etməyə başladım; ciğirdə yalnız at ləpirlərini və mokasin geymiş adamların ayaq izlərini gördükdə şübhəm daha da artdı.

– Bizi əsir tutanlar ehtiyatkarlıq üzündən bizi də hindu mokasını geyməyə məcbur etmişdilər, – deyə Dunkan cavab verdi.

– Düzdür, düzdür, onlar ağıllı hərəkət etmişlər; bu, onların çox-dankı adətidir; amma bu sadə hiylə bizi doğru yoldan sapdırı bil-məzdi.

– Bəs onda xilas olunmağımız üçün nəyə minnətdarıq?

– Mənim üçün eyib olsa da, etiraf etməliyəm ki, siz bax, bu gənc mogikanın zirəkliyi və fərasəti sayəsində xilas oldunuz. Bax indinin özündə də, gənc mogikanın haqlı olduğunu yəqin etdiyim halda da, öz gözlərimə cətinliklə inanıram.

– Bu sırrı bizə başa salarsınızmı? – Şahingöz Koranın və Alisanın narraqanzetlərinə boylanıb baxaraq dedi: – Ünkas gördü ki, gənc xanımların mindikləri atlar qabaq və dal ayaqlarını bir tərəfdən yerə eyni vaxtda qoymuşlar. Halbuki mənim bildiyimə görə, ayıdan başqa, dördayaqlı heyvanların heç biri belə yerimir.

– Belə yeriş narraqanzet atlarının başlıca üstünlüyüdür. Lakin bəzən başqa atları da bu cür yorğa yerişə alışdırırlar.

– Ola bilər, ola bilər, – deyə Şahingöz gənc zabitin izahatını diqqətlə dinləyib cavab verdi. – Yükdaşıyanlara o qədər bələdliyim yoxdur, amma marallardan və qunduzlardan çox şey deyə bilərəm. Atlar hansı yerislə yeriyirlər-yerisinlər, istər hər iki ayağını eyni bir tərəfdən qoysunlar, istərsə də başqa cür yerisinlər, hər halda, Ünkas bu heyvanların yerisinin xüsusiyətini sezdi və atların ləpirləri bizi qırılıb əzilmiş kolluğa gətirib çıxardı. Narraqanzet ləpirlərinin yaxınlığında kol budaqlarının biri sindirilmiş və yuxarıya doğru əyilmişdi. Qadın-

lar, adətən, çiçəyi saplaşından belə qırırlar. Kolun qalan budaqları isə rəhməsizcəsinə sindirilib əzik-əzik edilmişdi və başıaşağı sallana qalmışdı; görünür, bunları kobud kişi əli bu hala salmışdı. Buna görə də mən belə fikirləşdim: görünür, quronlardan biri xanımın budaq qırığıını görmüş və qalan budaqları da özü qırılmışdır ki, biz daldan gəlib bunu görsək, zənn edək ki, cavan bir maral kola girib yol azmış və cengəllikkən çırpinib çıxməq istərkən onu əzmişdir.

– Biliciliyiniz sizi aldatmamışdır, doğrudan da, belə olmuşdu.

– Qırılmış budaqları gördükdə bunun səbəbini başa düşmək çətin deyildi, – deyə, kəşfiyyatçı necə bir incə və qeyri-adi həssaslıq nümayiş etdirdiyini özü də dərk etmədən əlavə etdi. – Atın ləpirlərinə baxıb onun yorğa yeridiyini başa düşmək bundan daha çətinidir. Mən qırılıb əzilmiş kolun yanına çatdıraqda öz-özümə dedim: minqlər, yəqin ki, bulağa tərəf yollanacaqlar, çünki onlar bu bulağın suyunun çox gözəl olduğunu biliirlər.

– Məgər bu bulağın suyu məşhurdur? Başqa sulardan onun nə fərqi var ki? – deyə Heyvord soruşdu və səfali görünüşü olan dayaz dərəyə, şirldayan bulağa çox maraqla baxdı.

– Böyük göllərdən cənubda və şərqdə olmuş hindular arasında az adam tapılar ki, bunun çox yaxşı bulaq olduğunu bilməsin. Bəs siz özünüz bu suyun dadına baxmaq istəmirsiniz?

Heyvord qabı götürüb bir neçə udum su içdi və üz-gözünü turşudub, onu kənara atdı. Kəşfiyyatçı ürəkdən, lakin yavaşça gülüb dedi:

– Aha, bu su sizin xoşunuza gəlmir, çünki ona hələ alışmamışsınız. Bir vaxt var idi ki, bu su mənim də xoşuma gəlmirdi, amma indi, maral həmişə duz yalamaq istədiyi kimi, mən də məhz bu bulaqdan su içmək istəyirəm. Sizin tünd şərablarınız şəhərlərin əhalisini bu suyun qızılızləriləri cəlb etdiyi qədər cəlb etmir; hindular, xüsusən, naxoşlaşdıqlarını hiss etdikdə bu suya çox can atırlar. Bunlar bir yana qalsın, gəlin axşam yeməyinin qeydinə qalaq və yeyib qıvrıqlaşaq, çünki biz hələ çox yol getməliyik.

Şahingöz tez başa gələn nahardan sonra elan etdi ki, yenidən yola düşmək vaxtidir. Bacılar ata mindilər, Dunkan və David tüfənglərini götürüb gənc xanımların dalınca getdilər. Şahingöz qabaqda gedir, mogikanlar isə dəstənin ardınca gəlirdilər. Bu kiçik dəstə şimala tərəf uzanan dar ciğırla yollandı; səfali suyu irmağa qovuşan bulaq öz yerində, quronların meytləri isə qonşuluqdakı təpədə qaldı.



XIII
fəsil

İndi dəstəyə Maquanın əvəzinə Şahingöz başçılıq edirdi; Maqua kimi, o da dəstəni çox çətinliklə sezilən əlamətlərin köməyiylə aparırdı. O, ağaclarla bir örtük kimi sarılmış mamıra ötəri, çəpəki nəzər salaraq, arabir başını göyə qaldırır, batmaqda olan günəşə baxırdı, ya da piyada gedənlərin dayaz yerlərdən keçdikləri saysız-hesabsız irmaqlara nəzər salırıldı; onun müəyyən etdiyi yoluñ düzgünlüyü barəsində hər cür tərəddüd və şübhədən xilas olması üçün göyə və yerdəki əlamətlərə bir quşbaxışı nəzər yetirməyin özü də kifayət idi. Bu vaxt meşənin yaşıl donunun rəngi dəyişməyə başlamışdı: ağacların tağlı budaqlarının açıq-yaşılı çalan rəngi xeyli tündləşmişdi, bu isə axşamın yaxınlaşdığını xəbər verirdi.

Günəş ağ pambıq qalaqlarını xatırladan buludlara qızılı xallarla bəzək vurur, qərb dağlarının başının üstünü alan qara buludlara isə ensiz çəhrayı haşıyə çekirdi. Şahingöz qəflətən döndü və əliylə bu gözəl mənzərəni göstərərək dedi:

– Bu vaxt insan gərk canının bütün ağrı-acısını çıxarsın və yalnız dincəlməklə məşğul olsun. Hərgah insan təbiətin dilini bilsəydi, quşlardan və çöl heyvanlarından nümunə götürsəydi, öz yaşayışını daha yaxşı, daha ağılli idarə edə bilərdi. Bunu da deyim ki, bizim gecəmiz tez qurtaracaqdır. Çünkü ay doğan kimi biz yolumuza davam edəcəyik. Yadimdadır ki, makuaslarla ilk dəfə üz-üzə gələrkən, onlarla məhz burada vuruşmuşdum; insan qanı tökməyə də məni bu ilk döyüşüm məcbur etmişdi. O zaman öz skalplarımızı xilas etmək üçün tirlərdən və daşlardan istehkam kimi bir şey düzəltmişdik. Hərgah sizi burayadək düz yol ilə gətirmişəmsə, onda biz həmin blokhauzu¹ tezliklə görəcəyik; o, bu arada, sol tərəfdə olmalıdır.

Üzdən sərt görünən ovçu, səfər yoldaşlarının cavabını gözləmədən, cüretlə six şabalıd meşəliyinə girdi; burada ağacların körpə zoqları torpağı, demək olar ki, tamamilə örtmüştü. Ovçunun yaddaşı, doğrudan da, yaxşı imiş. O, qalın kolluqdan keçib balaca, alçaq yaşıl təpənin dövrəsindəki talaya çıxdı. Bu təpədə yanmışaq

¹ Blokhauz – çöldə, meşədə tikilən kiçik istehkam.

blokhauz görünürdü. Onun ağac qabığından döşənmiş damı çoxdan uçulub yatmış, çürüyüb torpağa qarışmışdı, lakin tələsik çatılan iri şam tırları hələ yerlərində qalırdı, halbuki binanın bir tərəfi zamanın hücumuna tab gətirməyib çökmüşdü; bu isə yönəmsiz binanın tamamilə dağılmışına səbəb ola bilərdi.

Heyvord və onun səfər yoldaşları bu köhnə blokhauza çox ehtiyatla yaxınlaşmaqdır idilər, Şahingözlə hindular isə nəinki qorxu bilmədən, həm də heç bir maraq əlaməti bürüzə vermədən bu alçaq binaya girdilər. Kəşfiyyatçı, keçmişin hadisələrini bir-bir yadına salan adam kimi, binanın divarlarına diqqətlə göz gəzdirir, Çinqaçquk isə bu tənha yerdə baş vermiş olan bir döyüşün qısaca tarixini Ünkasa nəql edirdi; Çinqaçquk öz gənclik rəşadətindən söz saldıqda, onun üzündə və duruşunda qaliblərə məxsus bir iftixar sezildi.

Kora və Alisa axşamın sərin havasında, belə bir təhlükəsiz yerdə dincəlmək ümidiş atdan məmnuniyyətlə düşdülər. Onlar elə zənn edirdilər ki, buranın sakitliyini meşə heyvanlarından savayı başqa heç bir şey poza bilməz.

Ehiyatlı Dunkan, Şahingözün blokhauzu nəzərdən keçirib qurtardığını gördükdə ona müraciət edərək:

— Mənim şərəfli dostum, — dedi, — yaxşı olmazdım ki, dincəlmək üçün yad gözlərdən uzaq olan, daha gizli bir guşə seçəydik? Daha az tanınan, daha az ayaq dəyən bir yer axtarış tapmaq, bəlkə, daha ağıllı olardı?

— Bu blokhauzun yerini bilən adamların, demək olar ki, hamısı ölübdür, — deyə ağ ovçu təmkinlə və fikirli halda cavab verdi. — Bir-birilə düşmənçilik edən mögikanlarla moqauklar arasında, bax, burada baş vermiş döyüşə bənzər vuruşmalar haqqında o qədər də çox kitab yazılmır. O vaxt mən hələ çox gənc idim və delavarlar qəbiləsinin incidildiyini, zülm altında olduğunu bildiyim üçün bu qəbiləyə qoşulub, onun düşmənlərilə vuruşdum. Bizim qanımıza susayan haramzadə moqauklar tirlərdən çatılmış bu evciyi qırx gün qırx gecə mühasirədə saxladılar. Bu istehkamın planını mən düşünüb hazırlamışdım; blokhauzun özünü də mən tikdim, halbuki mən hindu deyil, ağ adamam. Delavarlar da mənim işimə kömək etdilər, buna görə də biz əl-ələ verib qısa müddətdə yaxşıca bir istehkam tikdik. Sonra buradan qanicən köpəklərə hücum etdik; onların heç biri evinə sağ qayıtmadı ki, burada başlarına gələn müsibəti obalarında



nəql edə bilsinlər. Bəli, bəli, o vaxt mən hələ gənc bir oğlan idim və belə qanlı tamaşaları ömrümdə birinci dəfə idi ki gördüm; dəhşət içində fikirləşirdim ki, onlar da mənim kimi canlı adam idilər, indi isə quru torpaqda leş-leşə söykənmişdir, onların meyitləri vəhşi heyvanlar tərəfindən yeyiləcək, ya da yağışın altında qalıb çürüyəcəkdir. Öldürülənləri mən öz əlimlə basdırırdım. Onlar indi sizin düşərgə saldığınız bu balaca təpənin altındadırlar. Bunu da demək lazımdır ki, bu təpəcik bir yığın insan sümüklərinin üstündə yüksəlsə də, oturmaq üçün çox rahatdır.

Heyvord və Kora ilə Alisa ot basmış qəbrin üstündən dik qalxıdilar. Gənc xanımlar bu yaxınlarda şahidi olduqları dəhşətli hadisələri hələ yaddan çıxarmamışdalar, bununla belə, öldürülmüş moqauklärın qəbirlərinin lap yanında oturduqlarından xəbər tutduqda, canlarına çökən dəhşət hissini boğa bilmədilər. Tutqun işiq, kədərli hissələr oyadan, boz ot basmış meydança, cəngəllik və kolluq zolağı, onun kənarında qaralan, göylərə baş qaldırıb buludlarla ötüşən hündür şam ağacları – bütün bunlar əzablı qorxu hissini artırırdı.

Şahingöz:

– Onlar ölmüşlər, onlardan qorxmayıñ, – deyərək, əlini yelləyib sözünə davam etdi. – Onlar daha heç zaman döyüş harayları ilə meşənin sakitliyini pozmayacaqlar. Onlar daha heç zaman öz tomaqvvaklarını havada oynatmayacaqlar. O zaman, bax, bu cəmənlikdə vuruşanlardan yalnız Çinqaçquk, bir də mən salamat qalmışıq. Bizim dəstəmiz mənim bu mogikan dostumun qardaşlarından və qohumlarından ibarət idi; indi görün onun tayfasından kim qalmışdır!

Şahingözün söhbətinə qulaq asanlar bilaixtiyar üzlərini hindu dostlarına tərəf çevirdilər, onların bu qəməngin aqibətinə ürəkdən acıdilar. Mogikanların qaraltısı hələ də görünürdü. Ünkas mogikanların şanlı igidlikləri haqqında öz atasının dediklərinə çox diqqətlə və maraqla qulaq asırdı.

Bu zaman toran lap qovuşmuşdu. Şahingöz və onun yoldaşları Kora ilə Alisanın gecələməsi üçün yer rahatlamağa başladılar. Hələ bir çox illər bundan əvvəl yerliləri bu talada müvəqqəti qala yaratmağa məcbur edən bulaq, yarpaqlardan çox tez təmizləndi, onun büllür kimi dupduru suyu çoxaldi, axıb yaşıł təpəni suvardı. Bundan sonra köhnə blokhauzun bir tərəfinin damını düzəltildər; indi bu dam içəridə yatanları həmin yerlərdə bolluca düşən şehdən qoruya

bilərdi; bundan əlavə, çoxlu nazik çubuq və quru yarpaq yığıb bunalardan Kora ilə Alisa üçün yataq düzəltildilər.

Çalışqan meşə sakinləri gecələmə yerini rahatlarkən gənc xanımlar axşam yeməyinə oturub, acliqlarını rəf etdilər, onlar acliq üzündən deyil, zərurət üzündən şam etməyə məcbur oldular. Sonra onlar özləri üçün hazırlanmış ətliyə yataqda uzandılar və dərhal yuxuya getdilər.

Dunkan onların rahatlığını qorumaq üçün bütün gecəni blokhauzun bayır divarlarından birinin qarşısında dayanıb keşik çəkməyi qət etdi. Lakin Şahingöz ona Çinqaçquku göstərdi, özü də sakitcə otun üstündə uzandı və dedi:

— Ağ adamın gözləri gecə vaxtı qaroval çəkmək üçün əsla yaramaz. Bizim keşikçimiz mogikan olacaqdır, biz isə arxayın yata bilərik.

— İstirahətə mənim sizdən daha az ehtiyacım var, — deyə Heyvord cavab verdi. — Məndən başqa qoy hamı yatsın, mən dayanıb keşik çəkəcəyəm.

— Hərgah biz altmışinci alayın ağ çadırları arasında olsayıdış və qarşımızda da Monkalm kimi düşmənimiz olsayıdı, onda mən siz ən yaxşı keşikçi hesab edərdim, — deyə kəşfiyyatçı etiraz etdi, — lakin bu qalın meşədə, belə qaranlıq bir gecədə, siz yalnız əbəs yerə özünüzə əziyyət verəcək, heç bir şey görməyəcək, eşitməyəcəksiniz. Buna görə də, yaxşısı budur, Ünkasdan və mənim özümdən nümunə götürün, gözünüyü yumub yatın, arxayın olun ki, səhərə sağısalamat çıxacaqsınız.

Doğrudan da, Heyvord gördü ki, gənc hindu təpənin döşündə uzandi; o, istirahət üçün ələ keçən vaxtdan, ələ bil, daha səmərəli istifadə etməyə çalışırdı; Davidin yarasının ağırlaşması nəticəsində qızdırması qalxmış, qızdırmanın hövlündən dili ağızında qupquru olmuşdu; çətin yol gəlmək nəticəsində onun qızdırması daha da artmışdı və indi o da Ünkas kimi, təpənin döşündə uzanmışdı. Gənc zabit faydasız mübahisəni davam etdirmək istəməyərək, yerə dirsəkləniib arxasını blokhauzun tirlərinə verdi, lakin ürəyində qət etdi ki, Kora ilə Alisani Munroya aparıb çatdırmaýınca gözlərini belə yummayaçaqdır. Kəşfiyyatçı gənc zabitin müqavimətinin qırıldığını zənn etdi; ovçu bunu yəqin etdikdən sonra çox tez yuxuya getdi.

Dunkan yuxu ilə xeyli vaxt mübarizə apara bildi. Onu bürüyən axşam havası qaranlıqlaşmışdı, lakin Dunkan yerdə uzanıb yatmış adamların qaraltısını hələ seçə bilir və meşədən gələn hər bir zəif



səsə, Çinqaçqukun hər dəfə dərindən nəfəs almasına diqqətlə qulaq verirdi; Çinqaçquk, hər tərəfdən qara divarlar kimi ucalan ağaclarık qəddini düzəldib saxlayaraq hərəkətsiz halda səssizcə oturmuşdu.

Lakin bir azdan sonra Dunkan balaban quşlarının qəmgin çığırlarını bayquş iniltisi hesab etməyə başladı; indi o, mürgü döyürdü və gözünə görünən kolu keşikçi yoldaşı hesab edirdi; nəhayət, Dunkanın başı çıynınə düşdü, çıynı isə yerə əyildi; onun bütün bədəni süstləşdi, büzüsdü və axırda dərin yuxuya daldi.

Çiynindən yavaşça vurulması mayoru yuxudan oyatdı. Ona lap yavaşça toxunulmuşdu, lakin Dunkan gecənin əvvəllərində öz üzərinə götürmiş olduğu vəzifəni xatırlayaraq yerindən sıçrayıb qalxdı.

– Kimdir gələn? – deyə mayor soruşdu və əlini qılıncına atdı.

– Dostdur, – deyə yavaş səslə Çinqaçquk cavab verdi və ağacların yarpaqlarının arasından xoş işığı süzülüüb keçən Ayı göstərdi, sonra ingiliscə pozuq tələffüzlə elavə etdi: – Ay çıxmışdır. Ağ adamın fortu isə hələ çox uzaqlardadır. Getmək vaxtıdır, indi yuxu fransızın hər iki gözünü örtmüştür.

– Dündür, düzdür, sən haqlısan. Dostlarını çağır, atları yüyənlə, mən də öz səfər yoldaşlarımı – qızları oyadaram.

Bu anda blokhauzdan Alisanın cingiltili səsi eşidildi:

– Biz bayaqdan oyanmışıq, Dunkan; bu cür şirin yuxudan sonra yolumuza davam etməyə hazırlıq; amma siz bu uzun gecəni heç yatmadınız, adama ömür qədər uzun gələn dünənki ağır gündüzdən sonra gecəni də oyaq qalmağınız sizə əziyyət verəcəkdir. Bu əziyyətləri, əlbətta, bizə görə çəkirsiniz!

– Düzünü bilmək istəyirsinizsə, mən çalışırdım yatmayam, amma gözlərim sözümə baxmadı...

– Yox, Dunkan, boynunuza alın, – deyə Alisa gülümşəyib onun sözünü kəsdi və blokhauzun kölgəsindən Ay işığına qərq olan meydancaya çıxdı. – Burada bir az ləngiyə bilməzdikmi ki, siz də dincələydim? İnkər edə bilməzsiniz ki, indi dincəlmək sizə çox vacibdir! Biz Kora ilə sizin keşiyinizi həvəslə çəkərik, siz də, o biri igidlər də yatıb bir az dincəlin.

– Sizin qarşınızda çox xəcalət çəkirəm, çünkü mən yuxunun öhdəsindən gələ bilmirəm, hərgah bacarsaydım, ömrümdə gözlərimi yummazdım, – deyə gənc zabit cavab verdi; o, çox pərt olmuşdu və qorxurdu ki, bu sözlərinə gülsünlər.

Çinqaçqukun boğuq çağırış səsi Dunkanın sözünü yarımcıq qoydu. Dərhal Ünkas bütün diqqətini cəmləyib qulaq verdi.

Başqları ilə birlikdə yuxudan oyanmış Şahingöz:

– Düşmən buraya gəlir, mogikanlar bunu eşidirlər, – deyə piçildədi. – Mogikanlar təhlükənin yaxınlaşdığını hiss edirlər.

– Allah, sən özün saxla! – deyə Heyvord dilləndi. – Qan axıdılmasını çox görmüşük, bəs edər!

Zabit bu sözləri dedikdən sonra silahını götürüb irəliyə çıxdı. O, mogikanları narahat edən və yəqin ki, hələ uzaqda olan çox yavaş səsləri eşitdikdə:

– Yəqin buralarda meşə heyvanlarından biri gəzib-dolanır, – deyə piçildədi.

– Sss! – deyə sayiq kəşfiyyatçı xəbərdarlıq etdi. – Səsini eşitdiyiniz heyvan deyil, insandır. Doğrudur, mən hindulara nisbətən koram və karam, amma indi mən də insan ayaqlarının səsini seçirəm. Əlimizdən qaçıb qurtaran quron, yəqin, Monkalmin qabaq dəstələrindən birinə rast gəlmışdır, fransızlar da indi bizim izimizə düşmüşlər. Mən özüm də bu yerdə insan qanı tökmək istəməzdəm, – deyə o, əlavə etdi və hələ aydın görünməyən blokhauz binasına təlaşla göz gəzdirdi, – lakin olacağa çarə yoxdur. Atları blokhauza aparın. Ünkas, sən və dostlar, siz də blokhauzda gizlənin. Onun divarları nə qədər köhnəlmış olsa da, sizi qoruya bilər, çünkü bu divarlar gülə səslərini çox eşitmışdır.

Şahingözün arzusu yerinə yetirildi. Mogikanlar narraqanzetləri uçuq blokhazun içərisinə apardılar; o biri yolcular da səssiz-səmirsiz blokhauza girdilər.

Yaxınlaşmaqdə olan addım səsləri o qədər aydın eşidilirdi ki, daha heç bir şübhəyə yer qalmırı. Çox çəkmədi ki, danışq səsləri də eşi-dildi. Bu danışanlar hindu ləhcəsində bir-birini çağırırdılar; Şahingöz həmin adamların quron dilində danışdıqlarını Heyvorda piçilti ilə dedi.

Vəhşilər, atların blokhauzu əhatə edən cəngəlliya burulduğu yerə çatdıqda, yəqin, izi itirmişdilər. Onların səslərindən başa düşmək olardı ki, blokhauza on iki nəfərə qədər adam yaxınlaşmaqdadır: görünür, onların hamısı bir yerə topluşmuşdı, çünkü səsləri birləşib gur uğultu kimi çıxındı.

Heyvordun yanında dayanmış Şahingöz:

– Görünür, bu haramzadələr bizim az olduğumuzu bilirlər, – deyə piçildədi və tirlərin arasından baxdı, – yoxsa onlar belə



hay-küy qaldırmağa cürət etməzdilər. Yaxşı qulaq verək, adama elə gəlir ki, onların hər birinin iki dili və cəmi bir ayağı vardır.

Dunkan, çox ığid olmasına baxmayaraq, belə ağır intizar dəqi-qələrində kəşfiyyatçının laqeyd və kəskin sözünə cavab verə bil-mədi. O, əlindəki tüfəngi daha bərk sixaraq, divarın balaca deşik-lərindən, Ay işığına qərq olmuş talaya daha diqqətlə və daha təlaşa baxmağa başladı. Hinduların arasından uca və amiranə bir səs eşidildi, o biri hindular isə səslərini kəsdilər; bu sükut sübut edirdi ki, hindular öz başçılarının əmrlərinə hörmətlə qulaq asırlar. Yarpaqlar xişildadi, quru budaqların şaqqlıltısı eşidildi; yəqin, vəhşilər dəstələrə ayrılib, itirdikləri izi axtarmağa getdilər. Blokhauzda gizlənənlərin bəxtindən, Ayın işığı çox qüvvətli deyildi və buna görə də ağacların baş-başa verməsindən əmələ gələn meşə tağlarından keçə bilmirdi. Qırmızıdərililərin axtarışları nəticə vermədi; yolcular güclə görünən çığını meşədən ayıran kiçik sahədən o qədər cəld keçdilər ki, onların zəif izləri kölgədə itib qaldı.

Bununla belə, az sonra yarpaqların və budaqların xişiltisi göstərdi ki, yorulmaq bilməyən vəhşilər kolları çox səylə aralayıb baxır və blokhauzun yaxınlığındakı balaca meydançanın dövrəsində olan cavan şabalıd meşəsinə yavaş-yavaş yaxınlaşırlar.

Heyvord öz tüfənginin lüləsini tırların arasından bayıra çıxarma- ga çalışaraq:

– Deyəsən, buraya gəlirlər, – dedi. – Mənə elə gəlir ki, onlar lap yaxınlaşdıqda biz onlara atəş açmaliyiq, eləmi?

– Tüfəngi gizlədin, – deyə Şahingöz etiraz etdi. – Bu yaramazlar çaxmağın şaqqlıltısını eşidib və ya hətta barıtın iyini alıb dərhal buraya gələrlər. Lakin öz skalplarımızı mühafizə etmək xatirinə Allah bizim mübarizəyə başlamağımızı rəva bilsə, onda hinduların şakərlərinə və vərdişlərinə yaxşıca bələd olan və döyüş harayı eşidərkən heç də qoyub qaçmayan adamların təcrübəsinə bel bağlaya bilərsiniz.

Dunkan geri dönüb gördü ki, tir-tir əsən cavan xanımlar blokha-zun uzaq bir küncündə bir-birinə qisılmışlar, mogikanlar isə kölgə-də dayanmışlar; görünür, onlar mübarizəyə məmənuniyyətlə hazırla-şırdılar. Gənc zabit səbirsizliyinə üstün gəlib yenə bayıra baxdı və işin axını səssizcə gözləməyə başladı. Bu anda kolluğun six budaq-ları bir-birindən aralındı və uca boylu, silahlı bir quron meydançada göründü. O, sükuta dalmış blokhauza tərəf dönüb gələndə Ay işığı

onun tutqun üzünə düşdü; onun üzündə təəccüb və maraq ifadəsi donub qalmışdı. Bu hindu təəccüblə səsləndi və nə isə yavaşdan dedi. Yoldaşı dərhal ona yaxınlaşdı.

Quronlar bir az yan-yana dayanıb yarıluçq binanı barmaqları ilə göstərdilər və nə isə öz aralarında məsləhətləşdilər. Sonra onlar irəliyə gəlməyə başladılar, lakin çox yavaş-yavaş və ehtiyatla addım atıldılar, arabir ayaq saxlayıb blokhauza çox diqqətlə baxırdılar. Bu vəhşilər, daxilində maraq hissi həyəcan hissilə mübarizə aparan və bu səbəbdən heyrət içində qalan marallara oxşayırdılar. Quronlardan biri ayağını xirdaca yaşıl təpəciyə qoydu və onu gözdən keçirmək üçün əyildi. Bu vaxt Heyvord gördü ki, Şahingöz xəncərini qızından çıxartdı, tüfənginin lüləsini isə aşağı endirdi. Gənc zabit də onun kimi etdi və labüd olan mübarizəyə hazırlaşdı.

İndi quronlar o qədər yaxında idilər ki, atın kiçicik bir hərəkəti və ya insanın bərkdən nəfəs alması dərhal qaçqınların yerini bildirirdi. Lakin quronlar ayaqlarının altındaki təpənin qəbir təpəsi olduğunu başa düşdükdə bir-birilə tez-tez danışmağa başladılar. Onların səsi yavaş və vüqarla çıxırı; adama elə gəlirdi ki, bu qırmızıdərililəri qorxuyabənzər bir ehtiram hissi bürümüşdür. Vəhşilər səslərini kəsib, ehtiyatla geriyə çəkildilər, lakin onlar gözlerini blokhauz xarabaliğindən çəkmirdilər, sanki, bu lal divarların arxasından bax bu dəqiqə xəyal görünəcəyini güman edirdilər; nəhayət, onlar yavaş-yavaş cavan meşəliyə çəkilib gözdən itdilər.

Şahingöz tüfəngini yerə qoyub dərindən köksünü öbürdü və piçilti ilə aydınca dedi:

– Bilirsınızmi, onlar ölülerin hörmətini saxlayırlar, bu isə onların canını, bəlkə də, onlardan daha yaxşı olan adamların canını xilas etdi.

Heyvord diqqətlə ovçunun üzünə baxdı, lakin heç bir söz demədi və yenidən üzünü vəhşilərə tərəf döndərdi, çünkü bu anda vəhşilər onu hər şeydən daha çox maraqlandırırdı. Heyvord iki quronun kolluqdan necə çıxdığını eşitdi və az sonra başa düşdü ki, o biri quronlar da bu yoldaşlarının başına toplaşıb onların dediklərinə diqqətlə qulaq asırlar. Onlar bir neçə dəqiqə ciddi və rəsmi surətdə danışdilar; bu söhbət onların əvvəlki səs-küülü müşavirəsinə oxşamırdı. Az sonra qırmızıdərililərin səsləri yavaşımaşa başladı və nəhayət, meşənin dərinliyində tamamilə batdı.



Şahingöz işaretə ilə Heyvorda təklif etdi ki, atları binadan çıxarsın və Alisa ilə Koranın ata minmələrinə kömək etsin.

Sonra bu kiçik dəstə səssizcə yola düşdü. Gənc xanımlar quronların qəbrinə və ucuq blokhauza qorxa-qorxa boylanıb baxırdılar; dəstə Ay işığına qərq olmuş çəmənliyi arxada buraxıb gözü görməyən qaranlıq meşəyə girdikdə qızların qorxusu daha da artdı.

XIV *fəsil*

Şahingöz yenə balaca dəstənin qabağına düşdü; lakin bu dəfə ovçu dünənəkindən daha çox qətiyyətsizlik göstərirdi, halbuki, indi onunla düşmənlər arasında böyük bir məsafə var idi; görünür, Şahingöz meşənin bu yerinə heç bələd deyildi. O, mogikanlarla məsləhətləşmək üçün dəfələrlə ayaq saxlayır, Ayi onlara göstərir və ya ağacların qabığına diqqətlə nəzər salırı. Dəstə hər dəfə bir az dayandıqda Heyvord və Alisa ilə Kora təhlükəni dərk etmək nəticəsində kəskinləşən bir diqqətlə ətrafa qulaq verir və qəzəbli quronların yaxınlaşmalarından xəbər verə bilən hər hansı bir əlaməti görməyə və ya hiss etməyə çalışırlar. Lakin ucu-bucağı olmayan bu meşəlik, sanki, əbədi yuxuya dalmışdı; uzaqdan qulağa çox güclə gələn irmağın həzin şiriltisindən başqa meşədən heç bir səs eşidilmirdi. Kolluqda, budaqların arasında quşlar, heyvanlar və insanlar daldalanmış olsayıdilar da, onlar çox dərin yuxuda idilər. İrmağın zəif və ahəstə şiriltisi bələdçiləri bir çox çətinliklərdən qurtardı. Şahingöz və mogikanlar dərhal suya tərəf döndülər.

Şahingöz irmağın kənarına yaxın yerdə ikinci dəfə dayandı, ayaqlarından mokasınlarını çıxardı, Heyvorda və Hamuta da ayaqlarını soyunmalarını təklif etdi. Sonra onlar suya girdilər. Bu balaca dəstə təqrübən bir saat irmağın yatağı ilə irəliləyib heç bir iz buraxmadı. Ay üfüqün qərb hissəsində toplaşan iri qara buludların arxasında gizləndikdə yolcular əyri-üyrü dayaz irmaqdan çıxdılar və yenə çoxlu ağacı olan qumluq düzənlə getməyə başladılar. Ovçu burada, görünür, özünü daha xatircəm hiss edirdi; indi o nə etdiyini bilən adam kimi inamlı və cəld yeriyirdi. Az sonra cığır dönüb əyil-

məyə başladı, yolcular başa düşdülər ki, bu çığır dağların arasından keçir və onlar tezliklə dağ dərələrindən birinə girməli olacaqlar.

Şahingöz ayaq saxlayıb yoldaşlarını gözlədi və yavaşdan dedi:

— Meşənin qalın yerlərində ciğirləri öyrənmək, duzlu bulaqları və irmaqları tapmağa alışmaq çətin deyildir. Amma bu yeri görənlərin hansı biri deməyə cürət edər ki, bu lal ağacların və qayaların arasında böyük bir dəstə gizlənə bilər?

— Deməli, biz Üilyam-Henri fortunun yaxınlığındayıq, eləmi? — deyə Heyvord soruşub kəşfiyyatçıya tərəf gəldi.

— Üilyam-Henri fortu hələ bizdən çox uzaqdadır, bundan başqa, biz hələ olduqca narahat yol ilə getməli olacağıq. Baxın, — deyə ovçu əlavə edib balaca bir gölü göstərdi; onun sakit səthində ulduzların hərəkətsiz əksi görünürdü; — ona «Qanlı Göl» deyərlər. Mən nəinki burada çox olmuşam, həm də düşmənlərlə vuruşmuşam, özü də gün çıxandan gün batanadək!

— Deməli, bu gördüyüümüz vuruşma zamanı həlak olan igidlərin qəbridir, eləmi? Mən «Qanlı Göl» adını eşitmışdım, amma bu dəhşətli hovuzu heç zaman görməmişdim.

— Hə, bu yerlərdə vuruşmuşuq! — deyə Şahingöz sözünə davam etdi; o, Dunkanın sözlərinə cavab vermədən daha çox, başında bir-birini sürətlə qovan fikirləri araşdırırdı. — Burada fransızlardan da ölüən az olmamışdı. Bax, bu suyun qandan necə qızardığını öz güzümlə görmüşəm.

— Hər halda, bu, əsgər üçün rahat qəbirdir, — deyə Dunkan öz fikrini bildirdi. — Deməli, siz burada, sərhəddə çox xidmət etmisiniz, eləmi?

— Mənmi? — deyə kəşfiyyatçı iftixarla cavab verdi. — Atlığım gül-lələrin səsini bu yamacların, demək olar ki, hamısı təkrar etmişdir, Qorikanla çay arasında bir kvadrat mil belə yer tapılmaz ki, orada mənim bu maralvuranım düşməni və ya meşə heyvanını vurub yerə sərməsin... Ss! Gölməçənin o tərəfində bir şey görmürsünüz?

— Çox çətin ki, bu qaranlıq meşədə bizim kimi ikinci bir yurdsuz adam tapılsın.

— Onlar kimi məxluqlar ev və ya sığınacaq fikrini o qədər də çəkmirlər, gecə şehi də onların bədənini islatmış, onlar dan yeri sökülen kimi özlərini suya verirlər, — deyə Şahingöz cavab verdi və Dunkanın çıynindən elə bir əsəbiliklə yapışdı ki, zabit, adətən, heç bir



şeydən qorxmayan bu adamın bütün varlığını nə kimi mövhumi qorxunun bürüdüyüünü başa düşdü.

– Göylərə and içirəm ki, o canlı adamdır və özü də bizə tərəf gəlir. Tüfənglərinizi götürün, dostlar, çünki qabaq tərəfdən gələn adamın düşmən və ya dost olması hələ məlum deyildir.

– Kimdir gələn? – deyə sərt bir səs fransızca soruşdu.

– Bu nə deməkdir? – deyə Şahingöz piçıldadı. – Eşitdinizmi, o nə ingiliscə danışır, nə də hinduca.

– Kimdir gələn? – deyə yenə həmin səs soruşdu. Sualın ardınca çaxmaq şaqqlıtı eşidildi və naməlum adam hədələyici vəziyyət aldı.

– Fransa! – deyə Heyvord fransızca bərkdən cavab verdi, ağacların kölgəsindən gölməçənin kənarına çıxdı və keşikcidən bir neçə yard aralı dayandı.

– Gecənin bu vaxtında haradan gəlib, haraya gedirsiniz? – deyə qrenadyor¹ köhnə Fransa sakinlərinə məxsus bir aksentlə fransızca soruşdu.

– Kəşfiyyatdan qayıdış, yatmağa gedirəm.

– Siz kral zabitisinizmi?

– Əlbəttə, kamrad. Yoxsa təhər-töhürümdden oxşamıram? Mən atıcı alayının kapitanyam. (Heyvord əsgərin nişanlarından başa düşmüşdü ki, o nizami alayların birində xidmət edir.) İngilis qalası komandirinin qızlarını da özümlə əsir aparıram... Aha? Bu barədə eşitmisinmi? Mən onları fortun yaxınlığında əsir tutmuşam, indi generalın hüzuruna aparıram.

– Xanımlar, and içirəm ki, sizin bu vəziyyətiniz məni çox qəmgin edir, – deyə gənc əsgər xanımlara müraciət etdi və əlini qaldırib ədəblə təzim etdi, – amma nə etmək olar, müharibə zamanı belə seydlər çox olur! Özünüz yəqin edəcəksiniz ki, bizim generalımız çox yaxşı adamdır, xanımlarla çox xoş və müləyim rəftar edir.

– Bu, hərbi qulluqçuların adətidir, – deyə özünü çox toxtaq saxlayan Kora fransızca cavab verdi. – Salamat qalın. Arzu edirəm ki, sizə bundan daha yaxşı bir vəzifə tapşırınsınlar.

Əsgər ədəblə Koraya baş əydi, Heyvord isə: «Gecəniz xeyrə qalsın, yoldaş!» – deyə əsgərə müraciət etdi. Yolcular dərhal yerlərindən tərpəndilər, keşikçi əsgər isə lal gölməçənin kənarında yenə var-gəl etməyə başladı. Düşmənlərin bu cür təhlükəli hərəkətə

¹ Qrenadyor – seçmə əsgər

cəsarət etmələri əsgərin heç aqlına belə gəlmirdi; o, gənc xanımları görərkən yadına düşən mahnını oxuyurdu və bəlkə də, bu mahni ona indi çox uzaqlarda olan öz sevimli Fransasını xatırladırdı: «Vive le vin, vive lamour!»¹.

Kəşfiyyatçı gölməçədən bir az uzaqlaşdıqda piçildayaraq:

– Çox böyük xoşbəxtlik oldu ki, siz bu dələduzla dil tapıb danışa bildiniz! – dedi. – Həmin əsgər Allaha şükür eləsin ki, sizinlə mülayim rəftar etdi. Yoxsa həmvətənlərinin sümükləri arasında onun da skeleti üçün yer tapılardı.

Şahingöz sözünü davam etdirə bilmədi, çünki hovuz tərəfdən gələn boğuş və uzun inilti səsi Şahingözün sözünü yarımcıq qoydu; elə zənn etmək olardı ki, öldürülmüş adamların ruhları, doğrudan da, öz su qəbirlerinin dövrəsində hələ də dolanırdılar.

– Bu gördüyüümüz əsgər adı diri adamlardan idi, doğrudurmu?

– deyə kəşfiyyatçı sözünə davam etdi. – Ruhların heç biri silahdan belə bacarıqla istifadə edə bilməzdi.

– Hə, gördüyüümüz əsgər canlıca bir adam idi, amma bilmirəm o yaziq sağ qaldımı, buna mənim şübhəm var, – deyə Heyvord cavab verdi və Çinqaçquku öz yanında görmədikdə ətrafına göz gəzdirməyə başladı.

İkinci dəfə inilti səsi eşidildi, lakin bu dəfə səs əvvəlkindən zəif gəlirdi; sonra nə isə suya düşüb şappıldıdı, bunun ardınca yenə dərin bir sükut başlandı.

Kiçik dəstə nə edəcəyini bilmirdi, buna görə də tərəddüd içinde dayanmışdı. Bu zaman hindu kolluqdan çıxdı. Mogikanların başçısı öz yol yoldaşlarına yaxınlaşmaqda idi. O, bir əliylə bədbəxt fransız əsgərinin skalpını qurşağına bərkidir, o birisilə isə skalp soyan bıçağını və tomaqavkını yerinə qoyurdu; bu silahlının hər ikisi gənc əsgərin qanına boyanmışdı. Çinqaçquk, guya, çox şərəflə bir vəzifəni yenicə yerinə yetirmiş olan bir adam kimi, iftixarla əvvəlki yerini tutdu.

Kəşfiyyatçı tüfəngini yerə endirib, əllərilə onun lüləsindən yapışaraq dərin xəyallara qərq olmuşdu. O, nəhayət, başını kədərlikədərli bulayıb donquldandı:

– Siz nə deyirsiniz-deyin, mən çox təəssüf edirəm ki, bu hadisə minqlərdən birinin başına deyil, qədim ölkələrdən olan bu gülerüzlü gəncin başına gəldi.

¹ «Var olsun şərab, var olsun sevgi!»



– Bəsdir, – deyə Heyvord cavab verdi; o qorxurdu ki, heç bir şeydən xəbəri olmayan bacılar kiçik dəstənin dayanmasının səbəbinə başa düşsünlər. – Olan olub, keçən keçib, mən də deyirəm ki, gərək bu hadisə olmayıyadı, indi ki olub, daha bu barədə danışmağa dəyməz. Mənə belə gəlir ki, biz düşmən keşikçilərinin mövqeinə gəlib çıxmışq.

– Düzdür, – deyə Şahingöz xəyallar aləmindən ayrılib cavab verdi, – doğrudan da, bu hadisə haqqında fikirləşmək yersizdir. Hə, hə, yəqin fortun dövrəsinə çoxlu fransız toplaşmışdır, buna görə də işimiz çox çətinləşir.

– Həm də vaxtimız olduqca azdır, – deyə Heyvord əlavə etdi və başını qaldırıb batan Ayı görməyə qoymayan dumanlı buludlara baxdı.

– Doğrudur, vaxtimız azdır, – deyə kəşfiyyatçı təsdiq etdi.

– Amma biz iki yol ilə forta gedib çıxa bilərik.

– Hansı yollarla, tez deyin, axı vaxt bizi gözləmir.

– Birinci yol belədir: gənc xanımlar atdan düşməli və heyvanları başına buraxmalıdırıllar. Biz mogikanları qabağa göndəririk, onda, bəlkə, düşmən keşikçilərinin səflərini yarib keçməyə və fransızları leş-leşə söykəyib onların meyitlərinin üstündən forta daxil olmağa müvəffəq olarıq...

– Yox, yox! – deyə Heyvord onun sözünü kəsdi. – Əsgərlər olsaydı, bu yol ilə düşmən mühəsirəsini yarib keçə bilərdik, amma səfər yoldaşlarımız qadınlardan ibarət olduğu halda biz bu yolu seçə bilmərik.

– Doğrudan da, bu yol xanımlar üçün qanlı və çətin bir yol olardı, – deyə kəşfiyyatçı Heyvordun fikrinə şərik oldu. – Lakin mən öz mərdliyimə hörmət etdiyim üçün, bu yolu xatırlatmağı özümə borc bildim. Deməli, biz gərək yolu burulub fransızların istehkamlar silsiləsindən yan keçək, sonra qərbə doğru xeyli dönüb gedək və dağlara qalxaq. Mən orada sizi elə gizlədərəm ki, Monkalmın mənfur əlaltıları aylarla axtarsalar da, izimizi tapa bilməzlər.

– Qoy belə də olsun, amma nə qədər tez tərpənsək, bir o qədər yaxşıdır.

Məsələ aydın idi, müzakirəni davam etdirməyə ehtiyac qalmırıdı. Odur ki, Şahingöz ancaq: «Mənim dalimca gəlin», – dedi və yolcuları bu təhlükəli yerə gətirib çıxarmış olan yol ilə dönüb geri qayıtdı. Onlar çox ehtiyatlı idilər, ayaqlarını yerə qoyarkən çalışırdılar ki, səs

çıxmاسın, çünki hər bir dəqiqə fransızların patrullarına və ya pusqu-da dayanmış keşikçilərinə rast gelə bilərdilər.

Dəstə yenə bayaqqı gölməçənin yanından keçərkən Heyvord və kəşfiyyatçı gölün dəhşət hissi doğuran kədərlə suyuna çəpəki nəzər saldılar. Onlar suyun bu lal sahilində hələ bir az bundan əvvəl gəzinən fransız əsgərinin meyitini suda görmək üçün əbəs yerə gözlərini gölməcəyə zilləmişdilər; suyun yalnız bir az ləpələnməsi sübut edirdi ki, bayaqqı qanlı hadisədən sonra o hələ tamamilə sakitləşməmişdir.

Şahingöz səmti dəyişib dağlara tərəf yönəldi; bu dağlar kiçik ovalığın qərb sərhədini təşkil edirdi. İndi Şahingöz diş-diş zirvələri olan uca dağlarının kölgəsində qalmağa çalışaraq, öz səfər yoldaşlarını cəld aparırdı. Yol getdikcə çətinləşirdi; yolcular xəndəklərin kəsib keçdiyi daşlı, kələ-kötür yerlərdən keçməli olurdular. Bu səbəbdən də kiçik dəstə yavaş-yavaş getməyə başladı. Hər iki tərəfdən ucalan çılpaq, qara dağlar yolcularda əmin-amanlıq hissi doğururdu. Nəhayət, dəstə qayaların və seyrək ağacların arasından burula-burula keçən dik bir yamacla başıuyuxarı yavaş-yavaş qalxmağa başladı.

Yolcular dağa qalxdıqca, adətən, günün doğmasından az əvvəl görünən qalın duman çəkilməyə başladı. Yolcular dağların otsuz yamaclarında bitən sisqa ağacların altından çıxbı mamır basmış yasti qayaya qalxdıqda gördülər ki, Qorikanın qarşı sahilindəki dağın yaşıł şamlığı üzərində dan yeri sökülməyə başlamışdır.

Kəşfiyyatçı Koraya və Alisaya atdan düşməyi təklif etdi, narr-qanzetlərin yüyənini ağızlarından çıxartdı, bu yorğun heyvanların yəhərlərini götürdü, onlara, özləri üçün yem tapmalarına, kolların yarpaqlarını və quru otu qırpmalarına imkan verdi.

– Gedin, – deyə o, atlara müraciətlə dilləndi, – təbiətin səxavət göstərdiyi yerlərdə özünüz üçün yem tapmağa çalışın, bir də ehtiyatlı olun, yoxsa bu dağlarda veyillənən yırtıcı canavarların çənginə keçərsiniz.

– Bizi daha at lazım olmayacaq? – deyə Heyvord soruşdu.

– Özünüz baxıb fikirləşin, – deyə kəşfiyyatçı cavab verdi və dağın şərq kənarına yaxınlaşaraq, işarə ilə hamını öz dalınca çağırıldı.

– Buradan Monkalmın düşərgəsi çox aydın görünür, hərgah insanların qəlbini də bu qədər aydın görmək mümkün olsayıdı, dünyada riyakarlar, ikiüzlü adamlar az olardı, minqlərin hiyləgərliyi də onlara fayda verməzdı.



Yolcular sıldırıım qayaya yaxınlaşdıqda kəşfiyyatçının tamamilə haqlı olduğunu yəqin etdilər və onları bu dağın başına gətirməsinin səbəbini də başa düşdülər.

Dağ təqribən min fut hündürlüyündə idi və yüksək bir konusa oxşayırdı; bu, göllərin qərb sahili boyunca xeyli uzanan, Qorikanın o biri tərəfindəki digər iri dağlarla birləşən dağ silsiləsinin bir qolu idi. Qorikanın bütün cənub hissəsini indi yolcular öz ovuclarının içi kimi aydın görürdülər.

Gölün lap sahilində, onun qərb kənarına yaxın yerlərdə uzun torpaq səngərlər və Ülyam-Henri qalasının alçaq tikililəri görüñürdü. Suyun dalğaları iki alçaq qalaçanın özüllərinə çırılırdı, fortu o biri tərəflərdən isə dərin bir xəndək və böyük bataqlıq qoruyurdu. İstehkamların dövrəsindəki meşə qırılmışdı, lakin mənzərənin qalan yerlərinə təbiət yaşıł xalça döşəmişdi, yaşılıq olmayan yerlərdə isə adama xoş təsir bağışlayan şəffaf su şırıltı ilə axıb keçir, ya da zəhmli qayalar öz çılpaq zirvələrilə göylərə baş qaldırırdı. Qalanın dövrəsində keşikçilər dayanmışdır; yolcular qala divarlarının bayır tərəfində gecəni yuxusuz keçirən və indi hələ də mürgüləyən əsgərləri gördülər. Cənub-şərqdə, fortun lap yaxınlığında salınmış hərbi düşərgənin dövrəsində xəndəklər qazılmışdı, düşərgə qala üçün daha münasib bir yer olan qanlı təpədə salınmışdı. Şahingöz mayor Heyvordla bir vaxtda Hudzonu tərk etmiş olan dəstəni yolculara göstərdi. Bir qədər cənubda meşədən qara tüstü qalxırdı, görünür, orada düşmənin çoxlu qüvvəsi yuva salmışdı.

Lakin gənc zabiti gölün qərb sahilində gördükleri daha çox maraqlandırırdı. Bir zolaqda bu böyük düşərgənin çadırları ağarırdı, Heyvorda elə gəldi ki, düşərgənin yeri böyük bir dəstənin yerləşməsi üçün çox kiçikdir, əslində isə düşərgə Qorikandan başlanıb dağların ətəklərinə tərəf bir neçə yüz yard uzanırdı. Top batareyaları irəli çıxarılmışdı. Yolcular qarşılarda xəritə kimi sərilmüş bu mənzərəyə baxan zaman dərədən topların gurultusu ucaldı və şərq dağlarının boyunca keçərək, qayalarda şiddetli əks-səda qopartdı.

– Səhər günəşinin şüaları aşağıda onların üstünə yenicə düşmüştür, – deyə kəşfiyyatçı, fikirli haldəyim kimi, duruxa-duruxa dedi, – buna görə də keşikçilər yatanları top gurultusu ilə oyatmaq fikrinə düşmüşlər. Biz bir neçə saat yubanmışıq! Monkalm meşələri öz mənfur irokezləri ilə doldurmuşdur.

– Doğrudan da, qala mühasirəyə alınmışdır, – deyə Dunkan cavab verdi. –Məgər forta gedib çıxmaq üçün daha bir yol tapmaq mümkün deyil? Yenidən hinduların əlinə keçməkdənsə, fortun içərisində mühasirədə qalmaq daha yaxşıdır.

– Baxın! – deyə kəşfiyyatçı səsləndi və Koranın diqqətini fortun başqa bir tərəfinə, onun atasının evi yerləşdiyi tərəfə, bilaixtiyar cəlb etdi. – Baxın, komendant evinin daşları mərmi dəydikcə necə qopub töküür! Hərçənd bina möhkəmdir və divarları qalındır, buna baxmayaraq, fransızlar bu binanı tikildiyi vaxta nisbətən daha tez uçuracaqlar.

– Heyvord, mənə çox ağır gəlir ki, atam təhlükədə ola-ola mən onun dərdinə şərik ola bilmirəm, – deyə qorxu bilməyən Kora həyəcanla bildirdi. – Gedək Monkalmın yanına, xahiş edək ki, qalaya getmək üçün mənə icazə versin. Fəlakətdə olan atanın qızının bu xahişini Monkalm rədd etməyə cürət etməz.

– Ağlım kəsmir ki, fransızın çadırına çatanadək başınızı salamat saxlaya biləsiniz, – deyə kəşfiyyatçı vəziyyətin təhlükəli olduğunu açıqca bildirdi. – Hərgah, bax aşağıda, sahil boyu düzülüb istifadəsiz qalan min qayıdan, heç olmasa, biri mənim olsayıdı, biz özümüzü düşmən düşərgəsinə birtəhər çatdırı bilərdik. Lakin ehtiyatlı olun, düşmənin atəsi bir azdan sonra kəsiləcəkdir, çünki yerə çökəməkdə olan duman gündüzü gecəyə döndərəcəkdir, belə şəraitdə hindunun atlığı ox ən mükəmməl topdan da təhlükəlidir. Hərgah mənim dalimca getməyə hüneriniz çatarsa, mən irəliyə gedərəm: görürəm bu köpək minqlər ağcaqayın meşəliyinin kənarında gizlənmişlər, heç olmasa, onları qovub pərən-pərən salmaq üçün mən özüm də Üilyam-Henri fortuna girməyi indi çox arzu edirəm.

– Sizin dalınızca getməyə gücümüz çatar, – deyə Kora qəti cavab verdi, – heç bir təhlükədən də qorxumuz yoxdur.

Kəşfiyyatçı üzünü ona döndərdi və gülümşəyərək onun fikrini ürəkdən bəyəndiyini bildirib cavab verdi:

– Açığını deməliyəm, mən istərdim ki, ölümdən sizin kimi az qorxan mincə nəfər mərd yoldaşım olsun. Onda bir həftə də çəkməzdi ki, mən fransızları qovub öz mağaralarına doldurardım. Lakin, – Şahingöz üzünü o biri yolculara tutdu, – duman o qədər tez yaxınlaşır ki, onun himayəsinə yalnız düzənlilikdə siğına biləcəyik. Yadda saxlayın, mənim başıma bir iş gəlsə, elə bir səmt seçin ki, külək



həmişə sizin sol üzünüzə vursun; mogikanların dalınca getsəniz, daha yaxşı olar, çünki onlar nə gündüz, nə də gecə yolu azmazlar.

Kəşfiyyatçı əlini yellədib, dik yamacdan ehtiyatla enməyə başladı. Heyvord bacıların qollarından yapışmışdı; az sonra onların hamisi hələ bayaq çox çətinliklə dırmaşdıqları dağın ətəyinə çatdılar.

Yolcular Şahingözün seçdiyi səmtlə gedərək, Uilyam-Henri fortunun qərb qapılarının qarşısındaki düzənlilikə endilər. İndi qala yarıqaranlığa bürünmüşdü; qalın duman düşmənin yolcuları görməsinə mane olurdu. Lakin yolcular burada ayaq saxlayıb gözləməli oldular ki, nəmiş duman düşmən düşərgəsinə pərdə çəksin. Dəstə dayandıqda mogikanlar fürsətdən istifadə edərək, meşədən çıxdılar və ətrafa göz gəzdirməyə başladılar. Kəşfiyyatçı onlardan bir az aralı gedirdi.

Bir azdan Şahingöz qayıtdı; pərtlikdən üzü qızarmışdı.

– Hiyləgər fransız lap yolumuzun ağızında keşikçi qoymuşdur, – deyə o, fikrini bildirdi. – Burada qırmızıdərilər də var, ağlar da, belə dumanlı havada düşmənlərin gözündən yayınmaq da olar, onların pəncəsinə keçmək də.

– Dolama yol ilə gedib, keşikçilərdən yan keçmək, təhlükə sovuşduqda isə yenə ciğira qayıtmaq olmazmı? – deyə Heyvord soruşdu.

– Qəti seçilib müəyyən edilmiş səmti belə dumanlı havada tərk etdiyidən sonra inamlı demək oları ki, öz yolumuzu nə vaxt və hansı dəqiqədə yenidən tapa biləcəyik? Qorikan dumanı barışq demisinin tüstüsünə, ya da miğmığadan qorunmaq üçün qalanın tonqalın üzərində burula-burula qalxan tüstüyə oxşamaz.

Şahingöz sözünü deyib qurtarmağa macal tapmamış, top gurultusu eşidildi; mərmi meşədən keçib ağaca dəydi, ağacın gövdəsin-dən sıçrayıb yerə düşdü.

Bu qorxulu xəbərdarlığın ardınca dərhal hindular göründülər. Ünkas tez-tez delavar dilində danışmağa başladı.

– Bəlkə də, belədir, oğlan, – deyə kəşfiyyatçı sözünü qurtarmış gənc mogikana cavab verdi. – Gəlin gedək, duman yaxınlaşır!

– Yox, dayanın! – deyə Heyvord səsləndi. – Əvvəl deyin görək, nəyə ümid bağlamışınız?

– Planlarımızı izah etmək çətin deyildir, bunu da bilin ki, müvəffəqiyyətə ümidişimiz azdır. Bununla belə, yenə də bir şeyə ümid etmək yaxşıdır. Bax, bu gördüğünüz mərmi, – deyə Şahingöz əlavə edib

zərərsiz mərmini ayağı ilə itələdi, – o istehkamdan uçub buraya gələrkən yolda torpağı qazib sovurmuşdur. Yolun başqa əlamətləri itdikdə biz gərək mərminin açdığı şırımı tapaq. İndi daha danışmaq lazımdır. Dalmca gəlin, yoxsa duman çəkilər, onda biz dostlarımızla düşmənlerimizin arasında qalarıq, onların çarpez atəşinə tuş olarıq.

Heyvord başa düşdü ki, doğrudan da, belə çətin dəqiqələrdə danışmaq əvəzinə tədbir görmək lazımdır. Heyvord bacıların arasında dayandı, dumanlı havada güclə görünən kəşfiyyatçının qaralışından gözlerini çəkməyərək, onları cəld addimlarla irəli apardı. Az sonra məlum oldu ki, Şahingöz dumanın çox qalın olacağını düz deyirmiş, iyirmi yard belə yol getməmiş onlar o qədər qalın dumana düşdülər ki, indi hətta bir-birini çətinliklə görürdülər.

Yolcular sola burulub dolama yol ilə bir az getdikdən sonra sağa döndülər. Heyvord güman edirdi ki, onlar dost istehkamınadək yoluñ yarısını qət etmişlər, lakin birdən mayordan təqribən iyirmi fut¹ aralı kim isə fransızca açıqlı-acıqlı qışqırıb soruşdu:

– Kimdir gələn?

– Irəli! – deyə kəşfiyyatçı piçildiyib sola döndü.

Həmin anda bir neçə səs suali təkrar etdi; bu səslərin hər birində təhdid hiss olunurdu.

– Mənəm! – deyə Dunkan fransızca cavab verdi və bacıların qollarından yapışış çəkə-çəkə apardı.

– Axmaq! «Mən», yəni kim?

– Fransanın dəstəsi.

– Mənə elə gəlir ki, sən Fransanın düşməninə daha çox oxşayırsan. Dayan, yoxsa and içirəm ki, səni şeytanın dostunun köküne salaram! Atəş açın, yoldaşlar! Atəş!

Əmr dərhal yerinə yetirildi, əlli tüfəngdən açılan atəş dumani yardı. Xoşbəxtlikdən, hədəf aydın görünmürdü, buna görə də güllələr yolcuların yanından keçdi və qaçqınların o qədər yaxınlığından ötdü ki, gənc xanımlar və Dunkan güllələrin öz qulaqlarının bir neçə düymlüyündə viyıldadığını zənn etdilər. Yenə çağırış və təqib səsləri eşildi. Bu zaman Şahingöz ayaq saxladı və cəld qət etdi:

– Hamımız birdən onlara atəş açaq. Onlar elə bilərlər ki, biz hücuma keçmişik, buna görə də ya geriyə çəkilərlər, ya da kömək gözləmək üçün dayanarlar.

¹ *Fut* – 30,479 santimetrə bərabər olan uzunluq ölçüsü



Çox yaxşı düşüñülən bu plan baş tutmadı. Fransızlar atəş səsini eşidən kimi, bütün düzənlilik canlandı, gölün sahilərindən, meşənin ləp uzaq kənarınadək düzənliyin hər yerində tüfənglərdən şaqhaşaq atəş açıldı.

– Biz bütün dəstəni özümüzə cəlb edəcəyik! – deyə Dunkan dilləndi. – Dostum, hərgah öz canınız və bizim canımız sizin üçün qiymətlidirsə, bizi irəliyə, forta tərəf aparin!

Kəşfiyyatçı Dunkanın arzusunu məmnumiyətlə yerinə yetirərdi, lakin indi onun özü də fortun hansı tərəfdə olduğunu bilmirdi, o, gah bir üzünü, gah da o biri üzünü küləyə tərəf tuturdu, lakin bu da nəticə vermirdi, çünki hər iki üzü eyni dərəcədə sərinlik hiss edirdi. Belə çətin dəqiqlidə Ünkas torpağı üç yerdən oymuş olan top gülləsinin açdığı şırıma toxundu.

– Qoyun keçim qabağa, – deyə Şahingöz əyildi və mərminin açıldığı şırımanın istiqamətinə göz yetirdikdən sonra bu istiqamətlə cəld irəli getdi.

Bağırkı, söyüş, güllə səslərinin hamısı bir-birinə qarışmışdı və hər tərəfdən eşidilirdi. Birdən işıq zolağı göründü, duman halqalanıb qalxmağa başladı, dərənin üstündə toplar gurladı və onların səsi dağlarda və mağaralarda əks etdi.

– Bu toplar fortdan atılır! – deyə Şahingöz bərkdən öz yoldaşlarına müraciət etdi. – Biz isə axmaqlıq edib üzümüzü meşəyə tutmuşuq, öz ayağımızla makuasların xəncərinin altına gedirik!

Kiçik dəstə öz səhvini başa düşdükdən sonra dərhal itirilmiş vaxtın əvəzini çıxmaga çalışdı; yolcular var qüvvələrini toplayıb, ayaqlarına güc verdilər. Dunkan Ünkasa Koranı qolundan tutaraq ona kömək etməyi tapşırıdı, Kora da gənc mogikanın himayəsini həvəsle qəbul etdi. Aydın idi ki, təqib niyyətli qızışmış əsgərlər qacqınların dalınca gəlirdilər; hər an əsir dümək, ya da ölmək təhlükəsi olduqca böyük idi.

– Onlara aman verməyin! – deyə təqibçılardən biri fransızca əmr etdi. Görünür, o qalanlarına başçılıq edirdi.

Qəflətən yuxarıdan bir səs eşidildi:

– Dayanın, hazırlaşın, mənim igidlərim! Əvvəl düşməni görməyə çalışın! Mən komanda verdikdən sonra aşağı atəş açarsınız!

Dumanlıqdan gələn başqa bir səs buna cavab verdi:

– Ata, ata! Mənəm, Alisayam, sənin Elsinəm!

Əvvəlki səs yenə eşidildi:

– Dayanın! – Bu əmr elə həyəcanla və o qədər bərkədən verildi ki, bu səs meşəyə çatıb əks-səda verdi. – Bu, mənim qızımızdır! Allah mənim balalarımı özümə qaytardı! Darvazanı açın. Mənim igidlərim, irəli! Tüfənglərinizin tətiyini çəkməyin, yoxsa mənim quzularımı öldürərsiniz. Fransızları süngü ilə vurub dəf edin...

Dunkan darvazanın paslı cəftələrinin ciriltisini eşitdi; o həmin səsin gəldiyi yerə yüyüürə-yüyüürə özünü darvazaya tərəf verdi və orada tünd-qırmızı geyimləri olan döyüşçülərə rast gəldi. Dunkan öz batalyonunun əsgərlərini görən kimi tanıdı və onlara başçılıq edərək, düşmənləri qısa müddətdə istehkamdan qovub uzaqlaşdırdı.

Tir-tir əsən Kora və Alisa bir anlığa ayaq saxladılar; Dunkanın qəflətən qaçması onları heyrətə salmışdı; qızlar Dunkanın, onları atasraq getməsinin səbəbini başa düşə bilmədilər. Lakin gənc xanımlardan biri dillənməyə və ya fikrini toplamağa macal tapmamış, yaşının çoxluğundan və əsgəri xidmətin çətinlikləri üzündən saçları ağarmış çox ucaboylu, nəcib və igid görkəmli bir zabit dumanlıqdan baş vurub çıxdı, Koranı və Alisanı qucaqlayıb bağırna basdı və onun qırışmış, solğun yanaqlarından od kimi göz yaşları axdı. O, şotlanlıyalı aksentilə ucadan deyirdi:

– Sənə çox şükür, ilahi! İndi qoy necə təhlükə gəlirsə gəlsin, sənin müti bəndən onu qarşılamağa hazırlırı.

XV *fəsil*

Fransızların hücum edən qüvvələri o qədər çox idi ki, Munro onlara müvəffəqiyyətlə müqavimət göstərə bilmirdi. Elə zənn etmək olardı ki, Vebbin dəstəsi Hudzon sahillərində arxayınca mürgüləyir, Eduard fortunun komendantı isə öz həmvətənlərinin ağır vəziyyətə düşdüklərini tamamilə unutmuşdur. Fransızların müttəfiqləri olan hindular Monkalmın əmrilə meşələrə və seyrək ağaclarılara doluşmuşdular; onların döyüşə çağırılan bağırtıları Britaniya qoşununun düşərgəsində eşidildikcə, buradakı adamların bağlı yarılları.

Mahir və təcrübəli Monkalm yorucu səhra meşələrinin alınması ilə əlaqədar olan çətinliklər üzərində çalınmış qələbə ilə, sanki,



kifayətlənmişdi və təpələrin işğal olunmasına əhəmiyyət vermirdi, halbuki mühəsirəyə salınan ingilis qüvvələrini bu təpələrdən hücumla asanlıqla əzə bilərdi.

Təpələrin alınmasına əhəmiyyət verilməməsi, bu qəribə etinəsizlik, daha doğrusu, çətin yamaclarla qalxmaqdan qorxmaq meyli, o dövrün hərbi əməliyyatının başlıca zəif cəhəti hesab edilə bilərdi. Bu səhv hindularla asan şəraitdə mübarizə aparmaqdan irəli gəlirdi; belə mübarizə zamanı qalalar çox nadir hallarda tikilirdi və toplardan, demək olar ki, heç istifadə edilmirdi.

Mayor Heyvord qalanın mühəsirədə saxlanmasıın beşinci, özünün isə qalada olmasının dördüncü günü düşmənlə danişqolların başlanmasından istifadə etdi və göl tərəfdən gələn təmiz, sərin hava ilə nəfəs almaq üçün qalaçaldan birinin hasarına qalxdı; bundan əlavə, Heyvord mühəsirədə olanların müvəffəqiyyətlərilə tanış olmaq istəyirdi. Hasar boyunca var-gel edən keşikçi hesaba alınmazsa, Heyvord burada tək idi. Çox gözəl və sakit bir axşam yaxınlaşmaqdır idi; gölün şəffaf sularından buraya sərincədirici, xəzif külək əsirdi. Zənn etmək olardı ki, topların gurultusu və mərmilərin viyiltisi kəsilən andan etibarən təbiət özünü ən müləyim və cazibədar bir şəkildə göstərməyi qət etmişdi. Batmaqda olan günəşin şüaları yeri nura qərq edirdi, lakin yay aylarında bu yerlərin iqliminin xüsusiyyətini təşkil edən əzici bürkü hiss edilmirdi. Təzəcə otlardan yaşıł don geymiş dağlara baxdıqca adamın ürəyi açılırdı; yarımsəffaf buludlar bu dağlara zəif kölgə salmışdı. Qorikanın himayəsindəki çoxlu xırda ada, sanki, dincəlirdi; onların bəziləri alçaq idi və elə bil, suya qərq olmuşdu, ya da gölün üzünə səpələnmiş kimi görünürdü; bəzi adacıqlar isə, sanki, gölün aynayaqxşar səthi üzərində asılı qalmışdı və yaşıł məxmər döşənmiş balaca təpələrə oxşayırdı. Mühəsirəyə alınmış düşərgənin balıqçıları bu adalar arasında öz qayıqları ilə səssizcə üzür, ya da gölün hamar səthində dayanıb balıq tuturdular.

İki kiçik, dümağ bayraq yellənirdi, bunların biri fortun irəliyə çıxan tiniñə, digəri isə qalanı mühəsirəyə alanların batareyasına sancılmışdı; bayraqların hər ikisi barışq olduğunu göstərirdi; barışq isə hərbi əməliyyatın dayandırılmasına səbəb olmuşdu. Bir az arxa tərəfdə İngiltərə və Fransanın ipək bayraqları dalgalanırdı. Bunlar gah açılır, gah da bükülüb yenidən sallanırdı.

Yüz nəfərə qədər şən və qayğısız fransız balıq ovuna çıxmışdı; gənclər kədər hissi oyadan, lakin indi susmuş fort topunun təhlükəli qonşuluğunda, gölün daşlı, dayaz yerində tor çəkirdilər; bu zaman gənclərin içərisindən ucalan qışqırıq və gülüşmə səsləri dağların şərq yamaclarında təkrar olunurdu. Balıq tutanların bəziləri özlərini şappilti ilə suya atıb çox həvəslə çımirdilər, o biriləri isə fransızlara məxsus maraq hissili qonşuluqdakı təpələrə baxmağa getmişdilər. Mühəsirəyə alan tərəfin keşikçiləri mühəsirədə olanlara göz qoyurdular, mühəsirədə olanlar isə bu əyləncələrdə iştirak etməsələr də, üzdən laqeyd görünən, lakin ürəyində rəğbat göstərən tamaşaçılar kimi, balıqçılara baxırdılar. Hər tərəfdən mahni səsləri gəlirdi; əsgərlərin bəziləri çalıb-oynayırdılar, bu əyləncə, ağların öz vaxtlarını necə keçirmələrinə tamaşa etmək üçün meşələrdən çıxan qaşqabaqlı hinduları də cəlb edirdi. Bir sözlə, elə zənn etmək olardı ki, bu adamlar qısa barışq dəqiqələrindən deyil, bayram gününün istirahətindən həzz alırdılar.

Dunkan gözlərini bir neçə dəqiqə ərzində bu mənzərədən çəkə bilmədi; birdən o qəflətən dönüb fortun qərb darvazasına tərəf baxdı. Yaxınlaşmaqdə olan ayaq səsləri zabitin diqqətini cəlb etdi. O, qalaçanın tiniñə çıxıb gördü ki, fransız zabitinin müşayiətilə kəşfiyyatçı forta keşik çəkən dəstəyə tərəf gəlir. Şahingöz üzdən çox fikirli və çəşqin görünürdü, sanki, o, düşmən əlinə düşdüyüñə görə özünü son dərəcə təhqir olunmuş və alçaldılmış hesab edir, buna görə də iztirab çəkirdi. Sevimli tüfəngi yanında deyildi. Onun qolları maral dərisindən çəkilən qayısla daldan bağlanmışdı. Nümayəndələrin əmin-amənlıqda olduqlarını göstərən ağ bayraqçıqlara son zamanlar o qədər tez-tez rast gəlmək olurdu ki, Heyvord yaxınlaşmaqdə olanlara əvvəlcə etinasızlıqla nəzər saldı; ona elə gəlirdi ki, bu dəqiqə qarşılaşacağı düşmən zabiti müəyyən bir təklif irəli sürəcəkdir. Lakin mayor meşələr sakini olan öz dostunun uca boyunu, vüqarlı, qəmgin üzünü görüb tanıldıqda heyrət içində dikindi və durduğu yerdən düşüb, qalanın mərkəzinə tərəf getmək üçün döndü.

Lakin Dunkanın eşitdiyi tanış səslər onun diqqətini cəlb etdi və əvvəlki niyyətindən daşınmağa vadar etdi. Dunkan torpaq səngərin içəri döngələrinin birindən burulub çıxarkən Kora ilə Alisaya rast gəldi; bacılar təmiz hava almaq və nəhayətsiz macəralardan sonra



bir az dincəlmək üçün gəzməyə çıxmışdilar. Gənc zabit yalnız bircə məqsədlə, yəni bacıları xilas etmək məqsədilə, onları fortun qabağında qoyub getməyə məcbur olduğu o ağır dəqiqədən bəri qızlarla görüşməmişdi. Heyvord Kora ilə Alisanı axırıncı dəfə gördüyü vaxt, onlar təlaş və yorğunluq nəticəsində çox incimişdilər; indi isə gənc xanımların üz-gözündən gözəllik və təravət yağırdı, halbuki onların üzündən təşviş və qorxu izləri hələ də silinməmişdi. Təəccübülu deyildir ki, gənc zabit bacılarla rast gələrkən bir müddət hər şeyi unutdu və yalnız onlarla söhbət etməyi qət etdi. Lakin Heyvord ağızını açıb bir söz belə deməyə macal tapmamış, gülərzüzlü Alisanın xoş səsi eşidildi:

– Ay vəfasız, yaxşıca düşmüsünüz əlimiz! Öz xanımlarını darda qoyub qaçan sədaqətsiz ritsarın kefi necadır! Bir çox gündən bəri... yox, əsrlərdən bəri gözləyirdik ki, bizim ayağımıza düşərək xahiş edəcəksiniz ki, sizin hiyləgərcəsinə geri çəkilməyinizi, daha doğrusu, qəçməyinizi, alicənəbliliqlə bağışlayaq... Axi, düzünü deməliyəm ki, elə cəld qəcdiniz ki, yaralı maral da sizə çata bilməzdi!

– Başa düşürsünümü ki, sizə nə qədər minnətdar olduğumuzu, ömrünüzə necə dua etdiyimizi Alisa bu sözlərlə bildirmək istəyir, – deyə ağırtəbiətli və daha təmkinli olan Kora əlavə etdi. – Bunu da deməliyəm ki, indi evimizə gəlməkdən çox səylə çəkinməyinizi bizə bir az təəccübülu gəlir, halbuki bu evdə sizi qızlar xeyir-dua ilə, onların atası isə minnətdarlıqla qarşılıyayır.

– Sizin atanız təsdiq etmişdir ki, mən sizin yanınızda olmasam da, sizin təhlükəsizliyinizi əsla unutmamışdım, – deyə gənc zabit cavab verdi. – Bu günlər, bax, o kəndə yiylənənmək uğrunda şiddətli mübarizə aparılmışdır, – deyə o əlavə etdi və fortun qonşuluğunda olan, dövrəsində səngərlər qazılmış düşərgəni göstərdi. – Kim bu kəndə yiylənsə, inamlı deyə bilər ki, fortun da, onun içində olanların da sahibidir. Sizdən ayrıldığım dəqiqədən etibarən bütün gecə-gündüzümü orada keçirmişəm, çünkü bunu mən özümə borc biliirdim. Lakin, – Dunkan gizlətməyə müvəffəq olmadığı bir qəmgınlılık sözünə davam etdi, – hərgah mən bilsəydim ki, əsgər borcu hesab etdiyim hərəkətim qorxub qəçməq əlaməti hesab ediləcəkdir, onda, əlbəttə, sizin gözüñüzə görünməyə utanardım.

– Heyvord! Dunkan! – deyə Alisa qışqırdı və mayorun yerə dikilmiş gözlərinə baxmaq üçün əyildi; gənc xanımın qızılı rəngə

çalan telleri qızarmış yanağına düşdü, beləliklə də, onun gözlərinin yaşırdığını qismən gizlətdi. – Hərgah bilsəydim ki, mənim mənasız boşboğazlığımızdan bu qədər inciyəcəksiniz, dilimi lal edib danışmazdım. Sizin xidmətlərinizi nə qədər səmimiyyətlə və ədalətlə qiymətləndirdiyimizi, sizə nə qədər səmimiyyətlə (az qalmışdı ki, «nə qədər ürəkdən» desin) minnətdar olduğumuzu Kora deyə bilər!

– Kora sözlərinizin doğruluğunu təsdiq edə bilərmi? – deyə Dunkan soruşdu və razi qalıb gülümsəyərkən, onun üzündən kədər buludu dərhal çəkildi.

Kora birdən-birə cavab vermədi; o, üzünü çevirib Qorikan gölünün şəffaf səthinə baxdı. Munro bacılarının böyüyü öz qara gözlərini yenidən gənc zabitə çevirdikdə, bu gözlərdə hələ də elə bir əzab sezilirdi ki, Dunkan bunu gördükdə dünyada hər şeyi unutdu və yalnız bu qızın dərdinə ürəkdən şərik olmağı qət etdi.

– Siz xəstəsinizmi, əziz miss Munro? – deyə Dunkan soruşdu.

– Biz bayaqdan boşboğazlıq edib zarafatlaşırıq, amma siz sıxıntı çəkirsiniz.

– Eybi yoxdur, – deyə Kora təmkinlə cavab verdi. – Mən bizim Alisa kimi gülərzülü ola bilmirəm, bəlkə, mənim bədbəxtliyim də elə bundan irəli gəlir. Baxın, – deyə Kora, öz borcunu dərk etmək bahasına, ani iradəsizliyinə qalib gəlmək istəyirmiş kimi, sözünə belə davam etdi, – ətrafiniza göz gəzdirin, mayor Heyvord və deyin: öz şərəfli adını, nüfuzunu mühafizə etməyi özü üçün böyük səadət hesab edən əsgərin qızı nə düşünməlidir?

– Nə şərəfli ad, nə də nüfuz adının özündən asılı olmalı şərait üzündən puç olmamalıdır, – deyə Dunkan səmimiyyətlə cavab verdi. – Lakin sizin sözləriniz mənim vəzifəmi yadına saldı. Mən sizin igid atanızın yanına getməli və müdafiə işləri barəsində onun nə kimi qərarlar qəbul etdiyini öyrənməliyəm. Arzum budur ki, Allah sizə ən böyük səadət bəxş etsin, nəcib xanım... Kora, mən sizə belə müraciət edə bilərəm və belə müraciət etməliyəm.

Kora səmimiyyətlə əlini ona uzatdı; bu zaman gənc xanımın dodaqları əsdi və bənizi qaçıdı.

– Salamat qalın, Alisa, – deyə Dunkan əlavə etdi; onun səsində Koraya müraciət edərkən bayaqkı heyranlığın əvəzinə, indi mehribanlıq duyulurdu. – Salamat qalın, Alisa, biz tezliklə görüşərik, ümidi varam ki, bu görüşümüz qələbədən sonra olacaqdır.



Heyvord cavab gözləmədən, qalaçanın ot basmış pilləkənindən enib telim meydanından keçərək, bir neçə dəqiqədən sonra Munronun hüzuruna gəldi. Polkovnik öz darısqal otağında iri addımlarla gəzisirdi; keçirdiyi həyəcan üzündə eks edilmişdi. O:

– Siz məni qabaqladınız, mayor Heyvord, – dedi. – Mən lap indicə sizi çağırıldırmaq istəyirdim.

– Təəssüf ki, ser, gördüm ki, sizə çox səmimiyyətlə tərifləyib məsləhət gördüğüm elçimiz bir fransızın nəzarəti altında qayılmışdır. Ümidvaram, onun sədaqətli olmasına şübhələnmək üçün heç bir səbəb yoxdur, eləmi?

– Uzun Karabinin vəfali olduğunu çoxdan bilirəm, – deyə Munro cavab verdi, – onun səmimiyyinə heç kəs şübhə etmir, lakin, deyəsən, bu dəfə bəxti ona yar olmamışdır. Monkalm kəşfiyyatçımızı tutmuş və öz millətinin lənətə gəlmış nəzakətliliyi üzündən onu mənim yanına belə bir sıfarişlə göndərmişdir ki,, guya, Monkalm Uzun Karabinin xətrini çox istədiyimi bildiyinə görə onu öz yanında dustaq saxlamaq istəməmişdir.

– Bəs general Vebbin köməyi necə oldu?

– Bəs siz mənim yanına gələrkən yolda heç bir şey görmədiniz?

– deyə qoca polkovnik acı istehza ilə cavab verdi. – Ay səbirsiz cavan, özünüzdən çıxmayıñ, tələsməyin. Bu centlmenlərin Eduard fortundan çıxıb qalamıza çatmalarına vaxt lazım deyilmi?

– Deməli, onlar hələ yol gəlirlər? Bunu kəşfiyyacımı dedi?

– Bəli. Amma görək, axı bunlar nə vaxt gəlib çıxacaqlar? Hansı yol ilə gələcəklər, bundan mənim xəberim yoxdur, çünkü fərsiz kişi bu barədə mənə heç bir söz deməmişdir. General Vebb, deyəsən, məktub yazmış, məsələnin yeganə sevindirici cəhati də budur. Hərgəh məktubda bəd xəbər yazılmış olsaydı, fransız müsyö iltifat göstərib məktubu hökmən bize çatdırırdı.

– Deməli, general Monkalm məktubu özündə saxlamış, elçimi zi isə buraxmışdır, eləmi?

– Bəli. Buyur, fransızların, tərifi göylərə qaldırılan «rəhmədilliyi» belədir!

– Bəs kəşfiyyatçı nə deyir? Onun gözləri, qulaqları və dili vardır. Bəs dilcavabı bir söz demədi?

– Doğrudur, ser, kəşfiyyatçının bütün duyğu orqanları vardır, bütün görüb-eşitdiklərini nəql edə bilir. Uzun sözün qısası, onun

dediklərindən belə məlum olur ki, Hudzon sahillərində Eduard fortu adlanan əlahəzərət qalası vardır, bu qalaya həmin ad, bildiyiniz kimi, York şahzadəsi həzrətlərinin şərəfinə verilmişdir. Bu fortun kifayət qədər əsgəri vardır.

— Axi heç başa düşə bilmirəm, fortdakılar bizim köməyimizə gəlmək fikrində deyildirlərmi?

— Həmin qalada səhər və axşam təlimləri keçirilir. Əsgərliyə yeni alınanlardan biri şorba bişən ocağın yanında dayanıb barit doldurarkən bənt oda tökülb alışmışdır. — Birdən Munro acı və kinayəli danışıqdan əl çəkib fikrə getdi və əsl mətləbdən danışmağa başladı:
— Həmin məktubda bizim üçün mühüm bir şey ola bilərdi... yox, olmalı idi!

Dunkan öz rəisinin əhvalının dəyişməsindən istifadə edərək, söhbətin əsl məqsədinə keçməyi qət etdi və:

— Biz gərək tacili tədbir görək, — dedi. — Sizdən gizlədə bilmirəm, ser, düşərgəmiz düşmənin qarşısında çox davam gətirə bilməyəcəkdir və təəssüflə bunu da əlavə edirəm ki, fortun özündə də, görünür, vəziyyət bir qədər yaxşı deyildir, topların yarısından çoxu partladılmışdır.

— Başqa cür ola bilərdimi? Topların bəziləri gölün dibindən çıxarılmışdır, bəziləri bu ölkələrin meşələrində çoxdan qalıb paslanmışdı, bəziləri isə heç zaman top deyil, adicə bir oyuncaq olmuşdur.

— Olmaya, ser, güman edirsınız ki, Büyük Britaniyadan üç min mil uzaqda olan bu səhrada yaxşı toplara malik olmaq mümkündür?

— Qala hasarları uçur, azuqə qurtarmaqdadır, — deyə Heyvord davam etdi. — Hətta əsgərlər arasında narazılıq və təşviş əlamətləri nəzərə çarpır.

— Mayor Heyvord, — deyə polkovnik öz gənc peşə yoldaşına üzünü vüqarla döndərib müraciət etdi, — hərgah indicə sizin dediklərinizdən xəbərim olmasayı və vəziyyətimizin yaxşı olmadığını başa düşməsəydim, onda ordu sırasında yarımsırlı xidmətim, əsgərlikdə baş ağartmağım hədər olardı. Bununla belə, biz unutmama-liyiq ki, ordumuzun bir hissəsi və qaladakı öz qoşunumuz hələ saqlamatdır. General Vebbin köməyimizə qoşun gondərəcəyindən ümidi mi kəsən dəqiqələrədək, lap gölün kənarından yiğilmiş çinqil daşları ilə olsa da, bu qalanı müdafiə edəcəyəm. İndi bizim üçün ən



vacib bir məsələ Eduard fortu rəisinin göndərdiyi məktubu alıb oxumaqdır.

– Bu işdə karınıza gələ bilmərəmmi?

– Kara gələ bilərsiniz, ser. Markiz de Monkalm başqa nəzakətli hərəkətlərinə əlavə olaraq məndən xahiş edir ki, bu qala ilə onun düşərgəsi arasındaki talada onunla görüşüm; Monkalmin dediyinə görə, o bize əlavə məlumat vermək istəyir. Onunla görüşməyi çox arzu etdiyimizi bildirmək, məncə, ehtiyatsızlıq olardı, buna görə də Monkalmin yanına yüksək rütbdə zabitlərdən birini, yəni sizi öz müavinim kimi göndərmək istərdim.

Dunkan nəzərdə tutulan görüşdə öz rəisini əvəz etməyə həvəslə razi oldu. Gənc zabit lazımı tapşırıq alıldıqdan sonra baş əyib rəisin otağından çıxdı.

Dunkan yalnız fort komendantının nümayəndəsi kimi hərəkət edə bilerdi, buna görə də iki düşmən tərəfin rəislərinin görüşü ilə əlaqədar ola bilən təntənə və rəsmiyət təşkil edilmədi. Dunkan Munro ilə danışdıqdan on dəqiqə sonra təbil sədaları altında, xirdaca ağ bayrağın himayəsində qala darvazasından çıxdı.

Fransız zabitı Dunkanı qarşılıdı və onu Monkalmin uzaqdakı çadırınadək adı rəsmiyət qaydaları ilə müşayiət etdi.

Fransız generalı düşmən cəbhəsinin gənc elçisini öz zabitlərinin arasında ayaq üstə qəbul etdi; müharibədə öz qəbilələrinin döyüşçülərinə başçılıq edən yerli sakinlərin qarayanz rəhbərləri də burada idi. Heyvord qırmızıdərililər qrupuna cəld nəzər saldı və onların arasında zabitə sakitcə, lakin çox diqqətlə baxan Maquanın üzünü qəflətən gördü, sonra Heyvord dayandı; qeyri-iradi olaraq yavaşdan heyrətlə içini çəkdi; lakin mayor daxilində coşan bütün həyəcanı tez boğaraq, üzünü düşmən komandırınə əvveldi. Monkalm da bir addım irəli atıb ona tərəf gəldi.

Burada təsvir etdiyimiz dövrə Monkalm öz xoşbəxtliyinin və şöhrətinin yüksək pilləsinə çatmışdı. Belə bir mövqe və nüfuz sahibi olmasına baxmayaraq, Monkalm rəftarca müləyim idi, ritsarlıq məhərətilə yanaşı, onun mehribanlıq və müləyimliyi də şöhrətinin çox artmasına səbəb olmuşdu. Dunkan gözlərini Maquanın kinli üzündən çəkib generala tərəf döndərdi.

Monkalm fransızca söhbətə başladı:

– Mayor, mən çox şadam... Eh, bəs tərcüməçi hanı?

– Mənə elə gəlir ki, bizə tərcüməçinin köməyi lazım deyildir, – deyə Heyvord fransız dilində təvazökarlıqla cavab verdi. – Sizin dilinizdə bir az danişa bilirəm.

– Buna mən çox şadam, – deyə Monkalm cavab verdi və Dunkanla təklikdə danişmaq üçün onun qolundan dostcasına tutub o biri adamlardan ưaqlaşdıraraq, öz çadırının içərilərinə apardı. – Bu dələduzları görməyə gözüm yoxdur, adam bilmir onların yanında özünü necə aparsın. Keçək mətləbə, – deyə Monkalm davam etdi, – əlbəttə, sizin rəisinizi qəbul etmək şərəfi mənə nəsib olsaydı, mən bununla çox fəxr edərdim, lakin sizin kimi bacarıqlı və yəqin ki, lütfkar bir zabiti buraya göndərməyi rəisinizin lazım bilməsinə çox şadam.

Dunkan baş əydi. O, Monkalmın hiylələrinə aldanmamağı qət etdiyinə baxmayaraq, generalın komplimentini eşidərkən məmnun oldu. Monkalm, fikirləşmiş kimi, bir anlığa susdu, sonra dedi:

– Sizin rəisiniz mənim hücumlarını dəf etməyə tamamilə qadir olan igid bir adamdır. Amma, mayor, siz özünüz deyin, onsuz da şək-siz-şübəsiz olan igidliyinizi sübut etmək meylindən əl çəkməklə insanpərvərlik göstərmək vaxtı çatmamışmı? Ünütmayın ki, qəhrə-manda həm insanpərvərlik, həm də igidlik olmalıdır.

– Bizim fikrimizcə, bu sifətlərin hər ikisi bir-birinə qırılmaz tellərlə bağlıdır, – deyə Dunkan gülümşəyib cavab verdi. – Zati-alinizin şücaətini igidliyin səbəbi hesab edərək, biz indiyədək sizə insanpərvərlik müqabilində insanpərvərliklə cavab vermək üçün fürsət tapa bilməmişik.

Monkalm da təriflənməyə adət edən və indi tərifə etinasız yanaşan adama məxsus bir hərəkətlə yüngüləcə baş əydi. O, bir az fikir-ləşdikdən sonra əlavə etdi:

– Bəlkə, mənim durbinlərim məni aldatmışdır və sizin istehkamlarınız mənim toplarımın birgə atəşinə güman etdiyimdən daha yaxşı tab gətirər? Bizim qüvvələrimizə bələdliyiniz varmı?

– Bu barədə aldığımız xəbərlər müxtəlif xarakterlidir, – deyə Dunkan etinasızlıqla cavab verdi, – lakin əldə etdiyimiz ən yüksək rəqəm göstərir ki, sizin qüvvələriniz iyirmi min nəfərdən çox deyildir.

Fransız dodağını dişlədi və həmsöhbətinin fikrini üzündən oxu- maq istəyirmiş kimi, gözlərini ona zillədi. Lakin Monkalm az sonra



özünə xas olan soyuqqanlılıqla danışmağa başladı və öz qoşunlanının sayını iki dəfə çox göstərən bu rəqəmin, guya, düzgün olduğunu təsdiq etmək istədiyini bildirdi:

– Mayor, bu bizim sayıqlığımız üçün bir ləkədir ki, nə qədər səy göstəririksə də, ordumuzun nə kimi qüvvələrə malik olduğunu gizli saxlaya bilmirik, halbuki bu yerlərin ucsuz-bucaqsız qalın meşələrində buna nail olmaq, sanki, o qədər də çətin deyildir. Mənə dedilər ki, komendantın qızları fortun mühəsirəyə alınmasından sonra oraya gəlmişlər.

– Bu doğrudur, markiz, lakin qızlar əl-ayağımıza dolaşib bizi heç də ruhdan salmırlar, əksinə, onlar özləri cəsarət və mətinlik nümunəsi göstəririrlər. Hərgah markiz de Monkalm kimi mahir bir generalın həmlələrini dəf etmək üçün təkcə qətiyyət və əzm kifayət etsəydi, onda mən Uilyam-Henri fortunun müdafiəsini Munronun böyük qızına cəsarətlə etibar edərdim.

– Nəcib sıfətlər ırsən keçir, buna görə də bu barədə dediklərinizə inanıram; amma burasını da unutmaq lazımdır deyil ki, bayaq dediyim kimi, mərdliyin də öz hüdudu vardır və adam gərək heç zaman insanpərvərliyi unutmasın. Mayor, ümidi varam ki, siz qalanı bize təslim etmək niyyətilə yanına gəlmisiniz.

– Məgər zati-aliniz müdafiəmizin o qədər zəif olduğunu yəqin etmişdirmi ki, belə bir tədbiri zəruri sayır?

– Müdafiənin uzanması məni kədərləndirərdi. Müdafiənin uzun çəkməsi mənim qırmızıdərili dostlarımı əsəbiləşdirir, – deyə Monkalm Dunkanın sualına cavab verməyib öz fikrini davam etdirdi və söhbətə çox diqqətlə qulaq verən hindular qrupunu süzdü. – Mən hələ indinin özündə də onları hücumdan çox çətinliklə çəkindirirəm.

Heyvord dinmədi, çünki onun hafızasında lap bu yaxınlarda güclə xilas olduğu təhlükələr haqqındaki qəmgin xatirələr və bu əzablara düçər olmuş yazıq qızların obrazları canlanmışdı.

Monkalm isə özünün əlverişli vəziyyətdə olduğunu zənn edərək, fürsətdən istifadə edib:

– Bu hindular kimi cənablar açıqlandıqları zaman xüsusilə təhlükəli olurlar, – deyə sözünə davam etdi, – belə vaxtda onların qəzəbinə soyutmağın nə qədər çətin olduğunu sizə deməyim artıqdır, çünki buna siz özünüz də bələdsiniz. Hə, necə bilirsınız, mayor? Qalanın təslim edilməsi şərtlərindən danışaqmı?

– Qorxuram ki, zati-aliniz Uilyam-Henri qalasının möhkəmliyi və onun qarnizonunun miqdarı barəsində aldadılmış olsun.

– Mən heç də Kvebek¹ qarşısında deyiləm, mənim qarşımda vur-tut ikicə min üç yüz igid döyüşü tərəfindən müdafiə edilən yalnız torpaq istehkamlar durur, – deyə Monkalm müxtəsərcə cavab verdi.

– Əlbəttə, dövrəmizdə torpaq səngərlər yaradılmışdır, fortumuz isə Daymond burnunun qayalıqlarından tikilməmişdir, lakin o, baron Diskaunun və dəstəsinin məhvinə səbəb olan sahildə ucalır. İstehkamlarımızdan bir az o tərəfdə isə güclü qoşun saxlayırıq, biz bunu müdafiə vasitələrimizin bir hissəsi hesab edirik.

– Bunlar da altı və ya səkkiz min nəfərdir! – deyə Monkalm yəqin ki, tam etinasızlıqla bildirdi. – Bu qüvvələrin sərkərdəsi elə güman edir ki, onun əsgərləri açıq çölə nisbətən Eduard fortunun hasarları arxasında daha çox əmin-amanlıqladırlar.

İndi Heyvord da sayını qəsdən özü çox göstərdiyi dəstə haqqında generalın soyuqqanlılıqla dediyi sözləri eşidərkən pərt oldu və öz növbəsində, o da dodağını dişlədi. Onların hər ikisi susub fikrə getdi. Nəhayət, Monkalm söhbəti davam etdirdi və yenə eyni ibarələri təkrar etdi; bu ibarələrdən aydın olurdu ki, onun, yəni Monkalmın zənnincə Heyvordun buraya gəlməkdən yalnız bircə məqsədi vardır ki, o da qalanı təslim etmək şərtləri haqqında danışqlar aparmaqdır; Heyvord isə generalın ələ keçirdiyi Vebbin məktubundan nə kimi nəticələr çıxardığını çox ehtiyatla öyrənməyə çalışırı. Lakin hər iki tərəfin qurduğu kələklər nəticə vermedi və xeyli davam edən bu faydasız danışqdan sonra Dunkan markizlə vidalaşdı. Düşmən sərkərdəsinin xoş rəftarı və istedadı Dunkana yaxşı təsir bağışlamışdı, lakin o, Monkalmın çadırına gələrkən nəzərdə tutduğu şeyi öyrənmək məqsədine nail ola bilməmişdi. Monkalm Dunkanı qapı-yadək ötürdü və yenə təklif etdi ki, iki düşərgə arasındakı düzənlilikdə fortun komendantı onunla, yəni Monkalmla şəxsən görüşsün.

Nəhayət, onlar vidalaşış bir-birindən ayrıldılar. Dunkan yenə fransız zabitinin müşayiəti ilə fransızların qabaq postuna qayıtdı, oradan isə dərhal geriyə – forta gəldi və yubanmadan birbaş öz rəisinin binasına getdi.

¹ Kvebek – Kanadada şəhər; müəllif məşhur Kvebek qalasını nəzərdə tutur.



XVI
fəsil

Heyvord içəri girdikdə Kora ilə Alisa da Munronun yanında idilər. Alisa polkovnikin qucağında oturub incə barmaqları ilə onun ağarmış saçlarını oynadırdı; atası onun uşaq kimi oynamasına yalan-dan açıqlanıb qaş-qabağını tökdükdə Alisa al dodaqları ilə qoca atasının qırışmış alnından öpüb onun süni qəzəbini soyudurdu. Kora da onların yanında oturmuşdu; o ,Alisaya bəslədiyi məhəbbətdən irəli gələn analıq nəvazışılə kiçik bacısının nazlı hərəkətlərini izləyə-rək gülümsəyə-gülümsəyə bu maraqlı səhnəciyə baxıb xoşhallanır-di. Gənc xanımların nəinki yenicə xilas olduqları, həm də onlar üçün hələ də qorxu törətməkdə olan təhlükələr səmimi ailə mehribanlığı-nın bu təsirlili dəqiqələrində, sanki, unudulmuşdu. Gənc xanımlar keçirdikləri qorxu və təlaşı, qocaman əsgər isə öhdəsinə düşən qay-ğıını unutmuşdu, sanki, onlar qısa barışiq, dinclik və əmin-amamlıq dəqiqələrindən doyunca həzz almağa çalışırdılar. Dunkan qayıtdı-ğını xəbər verməyə teləsdiy üçün heç bir xəbərdarlıq etmədən ota-ğa girib dayandı və səsini çıxarmayaraq ata-bala məhəbbətinin bu gözəl təcəssümünə bir qədər tamaşa etdi. Lakin Alisanın qaynaşan cəld gözləri Dunkanın aynaya düşmüş əksini gördü, o utandığından qızarın tez atasının qucağından düşdü və bərkdən:

– Mayor Heyvord! – dedi.

– Sən mayorun harada olduğumu bilmək istəyirsən? – deyə Munro soruşdu. – Mən onu fransızla boşboğazlıq etməyə göndərmişəm... Biy, özü burda imiş!.. Siz, ser, gənc olmaqla bərabər, diribaşınız; çox tez qayıtdınız! Yetər boşboğazlıq, Alisa, çıx get! Əsgərin işi-gücü azdırımı ki, sən də bir tərəfdən çərəncilik edib onun vaxtını alırsan?

Alisa bərkdən gülüb, burada qalmağın münasib olmadığını başa düşərək ,qapiya tərəf yönələn Koranın dalınca getdi.

Munro tapşırığın yerinə yetirilməsi nəticələrini Dunkandan soruş-maq əvəzinə, yalnız öz fikirlərilə məşğul olan adam kimi, başını aşa-ğı salıb əllərini dalına qoyaraq, otaqda bir az gəzişdi, nəhayət, ata-lıq məhəbbətilə dolu gözlərini yerdən çəkib başını qaldıraraq dilləndi:

– Çox gözəl uşaqlardır bunlar, Heyvord. Belə uşaqları olan hər bir ata fəxr etməyə haqlıdır.

– Onların barəsində mənim fikrimi bilməyə çalışmağınız artıqdır, ser...

– Düzdür, qoçaq oğlan, düzdür, – deyə səbirsiz qoca onun sözünü yarımcıq qoydu. – Siz bu məsələ barəsində öz fikrinizi forta girdiyiniz gün daha ətraflı şərh etmək istəyirdiniz, lakin mən belə hesab etdim ki, toy mərasimilə əlaqədar olaraq səadət arzularımı bildirmək və bayram şənliyindən söhbət açmaq belə bir vaxtda mənim kimi qoca əsgərə yaraşmaz, çünki kralının düşmənləri toy gecəsi, çağırılmamış qonaqlar kimi, qəflətən gəlib qanımızı qaralda bilərlər. Lakin mən haqli deyilmişəm, Dunkan, mənim balam, mən səhv etmişəm və indinin özündə də sizi dirləməyə hazırlam.

– Sizin sözləriniz, əziz ser, mənə çox xoş gəlir, bununla belə, mən, ən əvvəl, sizə Monkalmın tapşırığını yetirməliyəm...

– Cəhənnəm olsun fransız da, onun alayları da, ser! – deyə höv-sələsiz qoca əsgər səsini ucaldıb, hirsli-hirsli danışmağa başladı. – O hələ Henri fortuna yiylənməmişdir və yiylənə də bilməyəcəkdir, amma bu şərtlə ki, Webb öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə. Lakin, ser, Allaha şükür, biz hələ elə bir fəlakətli vəziyyətə düşməmişik ki, ağızgöycəyin birisi desin, guya, Munronun başı işə o qədər qarışib ki, ailə qarşısında öz vəzifələrini də unutmuşdur və bu barədə, guya, fikirləşməyə belə onun macalı yoxdur. Mənim həqiqi ürək dostumun gözünün ağı-qarası bircə övladı vardı ki, o da sizin ananız idi, Dunkan, buna görə də indi mən sizi dirləyəcəyəm, hətta müqəddəs Lüdovikin bütün ritsarları müqəddəs kralın özünün başçılığı ilə qala-mızın qapısını kəsdirib, mənimlə danışmağa icazə istəsələr də...

Heyvord başa düdü ki, Munro fransız generalının tapşırığına qəsdən əhəmiyyət vermir və bundan həzz alır; qocaya bələd olduğu üçün bilirdi ki, onun bu cür danışmaq həvəsi tez sönəcəkdir, buna görə də Dunkan hələ səbirlə qulaq asmağı qət edib, mümkün qədər sakit cavab verməyə çalışdı:

– Size məlum olduğu kimi, ser, cəsarət edib sizin oğlunuz olmaq şərəfini iddia etmişəm.

– Düzdür, düzdür, bala, yadimdadır. Siz çox açıq və aydın danışmisdiniz. Amma izn verin, sizdən soruşum: mənim qızımladamı belə aydın danışmışınız?



– Şərəfimə and içirəm ki, yox! – deyə Dunkan səmimiyyətlə etiraf etdi. – Hərgah mən vəziyyətimin verdiyi imkanlardan istifadə edərək ürəyimi qızınıza açmış olsaydım, sizin etimadınızı tapdalamış olardım.

– Siz özünüüzü həqiqi centlmen kimi aparırsınız, mayor Heyvord, bu isə ən yüksək təqdirə layiqdir. Lakin Kora Munro təvazökar qızdır və heç kəsin qəyyumluğuna, hətta atasının da qəyyumluğuna ehtiyacı yoxdur.

– Kora?..

– Hə də, Kora. Məgər sizin miss Munro ilə evlənmək arzunuzdan danışmırıq, ser?

– Mən... mən... mən... Gərək ki, mən heç kəsin adını çəkmədim,

– deyə Dunkan dili topuq vura-vura cavab verdi.

– Bəs elədirsə, onda kiminlə evlənməyinizə məndən razılıq istəyirdiniz, mayor Heyvord? – deyə qoca əsgər soruşdu və şərəfinin təhqir olunduğunu gizlədə bilmədi.

– Sizin heç də az gözəl olmayan başqa bir qızınız da vardır.

Dunkan, bayaq qocanın böyük qızının adını təəccüblə çəkdiyi kimi, qoca da təəccübələ:

– Alisanımı?.. – deyə soruşdu.

– Bəli, mən onu sevirəm.

Gənc zabit səsini kəsdi və yenicə dediyi sözlərə Munronun necə cavab verəcəyini gözlədi. Polkovnik otaqda xeyli gəzmişdi; sərt üzünün dərisi əsəbilikdən dartınırıldı, sanki, o, fikir dəryasına qərq olmuşdu. Qoca, nəhayət, Heyvordun qarşısında dayandı və onun gözlərinin içini baxaraq danışmağa başladı:

– Dunkan, mən sizi ona görə sevirdim ki, damarlarınızda dostumun qanı axır. Sizi öz yaxşı sıfətlərinizə görə də sevirdim; nəhayət, qızımı xoşbəxtliyə çıxara biləcəyinizi güman etdiyim üçün sevirdim. Lakin məni çox qorxuya salan şey doğru olsaydı, bütün məhəbbətim nifrət hissinə çevrilərdi.

– Mən yol vermərəm ki, hər hansı bir hərəkətim və fikrim sizdə bu cür dəhşətli dəyişikliyə səbəb olsun! – deyə gənc zabit cavab verdi; o, Munronun qüvvətli baxışının təsirindən bir anlığa belə gözlərini yerə dikmir, şax onun gözlərinin içini baxırdı.

Qoca özünü düşündürən hissələri Dunkanın başa düşmədiyini güman etmirdi, bununla belə, Heyvordun üzdən dəyişildiyini görüb, bir az yumşaldı və daha sakit səslə sözünə davam etdi:

– Siz mənim oğlum olmaq istəyirdiniz, Dunkan, halbuki ata demək istədiyiniz adamın kim olduğunu, onun başına nələr gəldiyini əsla bilmirsiniz. Əyləşin, cavan oğlan, mən ürəyimin yaralarını sizə qısaca şərh edərəm...

Bu dəqiqlirlərdə həm Dunkan, həm də Munro Monkalmın tapşırığını unutmuşdular, halbuki bu tapşırığı Dunkan özü getirmişdi və bu, bilavasita Munroya aid idi. Hər iki həmsöhbət stulları özlərinə yaxın çəkdi. Qocaman əsgər bir az fikrə getdi; yəqin ki, o, çox kədərli bir şey haqqında fikirləşirdi. Gənc zabit isə bu anlarda, qocaya hörmətlə diqqət yetirdiyini nümayiş etdirmək isteyirmiş kimi, səbir-sizliyini boğmağa çalışırdı. Nəhayət, Munro sükütu pozdu.

– Mayor Heyvord! – deyə şotlandiyalı söhbətə başladı. – Siz yaşda olanda mən çox varlı-sanlı bir mülkədarın Alisa Qrahem adlı yeganə qızı ilə əhd-peyman etmişdim, bir-birimizdən heç zaman ayrılmayacağımıza, ölenədək bir-birimizə vəfali olacağımıza hər ikimiz söz vermişdik. Alisanın atası bizim evlənməyimizə razı olmurdu, bunun səbəbi təkcə mənim yoxsul olmağım deyildi. Odur ki, mən namuslu bir adam kimi hərəkət etdim: qızın vədini özünə qaytardım, özüm də vətəni tərk etdim. Mən bir çox yad ölkələr gəzdim, müxtəlif məmləkətlərdə çoxlu qan tökdüm. Nəhayət, əsgəri borcum məni Vest-İndiya adalarına gətirib çıxardı. Mən orada bir qız rast gəldim; sonralar o mənim arvadım və Koranın anası oldu. Həmin qadının atası bu adaların sakini olan bir centlmen idi. Anasının əccadı isə, öz bədbəxtliyindən – qoca bu sözləri təəssüflə dedi – məzлum insanlar zümrəsinə mənsub idi, yəni dövlətlilərin və öz əlinin əməyilə yaşamaq istəməyənlərin varlanması xatırınə vicdansızcasına kölə halına salılmış adamlar idi. Lakin mənim qızıma xor baxmağa cürət edən adama rast gəlsəm, bütün qəzəbimi onun başına yağıdıraram. Siz özünüz də, mayor Heyvord, cənubda anadan olmusunuz; o yerlərdə hibridləri alçaq irq hesab edirlər.

– Çox təəssüf ki, belədir, ser, – deyə Dunkan cavab verdi və bilaixtiyar pərt odub gözlərini yerə dikdi.

– Siz də mi mənim qızıma bu tənəni vurursunuz? Belə bir «alçaq» adamlı evlənməklə Heyvordlar qanını ləkələməkdənmi qorxursunuz? – deyə Munro əsəbiliklə soruşdu. – Halbuki Kora göyçək və cəzi-bəlidir, bir insan olmaq etibarilə çox nəcib və xeyirxahdır.

– Mən heç zaman bu cür şərəfsiz və vəhşi fikirlərə düşmərəm, – deyə Dunkan cavab verdi. – Lakin, polkovnik Munro, sizin kiçik



qızınıza vurulmağımın səbəbini onun müləyimliyi, gözəlliyi və məftunedici qəşəngliyi çox yaxşı izah edə bilər; buna görə də məni nahaq yerə ittihəm etməyiniz əsassızdır.

– Siz haqlısınız, ser, – deyə qoca cavab verdi və yenə sakit, daha doğrusu, müləyim danişmağa başladı. – Alisa anasına o qədər oxşayır ki, elə bil, bir almadır, yarı bölünüb; o, miss Qrehemin hələ dərd-qəm nə olduğunu bilmədiyi çağlarına oxşayır. Mənim birinci arvadım öldükdən sonra Şotlandiyaya qayıtdım. Onu da deyim ki, fikir verin, Dunkan, Alisa Qrehem iyirmi il tək yaşamış, ona xəyanət etməyə cürət etmiş adamı yaddan çıxarmayıb, ərə getməmişdi. Bundan əlavə, ser, Alisa Qrehem mənim etibarsız çıxmajımı da unutmuşdu; o vaxt evlənməyimizə mane olan bütün əngəllər aradan qaldırılmış olduğu üçün Alisa mənə ərə getməyə razı oldu.

– Sonra da Alisani doğdu? – deyə Dunkan soruşdu.

– Hə, – deyə qoca cavab verdi. – Mən onunla cəmi bircə il yaşadım. Bu bir il, gəncliyi onsuz dərd və qəm içərisində solmuş qadın üçün qısaömürlü bir səadət idi.

Qocanın qəmginliyində əzəmət və ciddiyət hiss edildirdi, buna görə də Heyvord ona təskinlik vermək üçün bir söz deməyə cürət etmədi. Munronun davranışından elə zənn etmək olardı ki, qarşısında Dunkanın olduğunu unutmuşdu. O, iztirabdan tanınmaz hala düşmüş üzünü gizlətmirdi. Gözlərindən iri yaş damcıları axırdı. Nəhayət, polkovnik hərəkətə gəldi. Özünə gələn adamlar kimi, yerində qalxdı, otağın o başına gedib qayıtdı, Dunkanın qarşısında dayanaraq, ondan ciddi surətdə soruşdu:

– Yادimdadır, mayor Heyvord, gərək ki, siz markiz de Monkaldan mənə sıfariş gətirmişdiniz, eləmi?

Dunkan da bir anlığa pərt oldu, lakin tez özünə gəlib, markizin, qismən yaddan çıxardığı tapşırığını çəşa-çəşa şərh etməyə başladı.

Qoca, Heyvordun məlumatını bir qədər dinlədikdən sonra:

– Elə bu dediyiniz də kifayət edər, mayor Heyvord! – deyə acıqlı-acıqli cavab verdi. – Fransızların nəzakəti haqqında bir neçə cildlik tədqiqat əsəri yazmaqdan ötrü bu eşitdiklərim də kifayət edər. Buna baxın, bir buna baxın, o centlmen məni danışq aparmağa dəvət edir, mən ləyaqətli və qabiliyyətli müavinimi onun yanına göndərdikdə isə (gənc olduğunuza baxmayaraq, Dunkan, bunu sizin haqqınızda demək olar), o, mənim qarşısında tapmaca qoyur!

– Bəlkə, markız sizin nümayəndəniz haqqında belə yaxşı fikirdə deyil, mənim əziz serim! Xahiş edirəm, yadınıza salasınız ki, indi markızın təkrar yenidən göndərdiyi dəvət fort komendantının köməkçisinə deyil, özünə aiddir.

– Məgər, ser, müavin ona tapşırıq verən şəxsin bütün səlahiyyətinə və nüfuzuna malik deyilmə? Fransız Munro ilə görüşüb danışmaq istəyir! Açıq deyirəm, ser, mən həmin adamın görüşünə getmək arzusundayam, heç olmasa ona görə ki, onun qoşunlarının sayca çox olmasına və onun irəli sürdüyü iddialara baxmayaraq, hələ də qətiyyətli və mətin olduğunu ona göstərək. Cavan oğlan, mənə elə gəlir ki, bunun özü də pis siyaset deyil.

Dunkan Munronun bu fikrinə həvəslə razi oldu, çünkü kəşfiyatçıdan alınmış məktubun məzmununu tezliklə bilməyi çox vacib hesab edirdi.

– Şübə yoxdur ki, fransız generalı sizin tərəddüdsüzlüyüünüüz və mətinliyinizi görərkən heç də məmənun olmayıacaqdır, ser, – deyə Dunkan öz fikrini bildirdi.

– Bunu siz çox düz deyirsiniz!

– Bəs nəzərdə tutulan görüş barəsində nə qərara gələcəksiniz?

– Mən fransızla görüşəcəyəm, özü də əsla heç bir şeydən qorxmadan, lap tezliklə görüşəcəyəm. Gedin, mayor Heyvord! Fransızların yanına adam göndərin, qoyun o, fransızların düşərgəsinə kimin gələcəyini onlara xəbər versin. Biz balaca bir dəstə ilə onların yanına gedərik. Mənə baxın, Dunkan, – deyə qoca piçilti ilə əlavə etdi, halbuki otaqda onların ikisindən başqa heç kəs yox idi, – kim bilir, bəlkə, fransızların bizi dəvət etmələrində bir xəyanət vardır, buna görə də, hər ehtimala qarşı, özümüzlə köməkçi dəstəsi aparmağızımız pis olmaz, siz necə bilirsiniz?

Gənc zabit otaqdan çıxdı və gün dolanıb batmağa getdiyi üçün, lazımı sərəncamlar verməkdən ötrü tələsdi. O, bir neçə dəqiqədən sonra əsgərləri sıraya düzdü, fransızların düşərgəsinə bayraqlı çapar göndərdi və ona tapşırıdı ki, fort komendantının yaxınlaşdığını düşmənlərə xəbər versin. Heyvord bütün bu tədbirləri gördükdən sonra kiçik bir eskort¹ fortun qərb darvazasına apardı və burada öz rəisinə rast gəldi; rəis Monkalmın yanına getməyə tamamilə hazır idi və ancaq mayoru gözləyirdi. Adı rəsmiyət qurtaran kimi fortun

¹ Eskort – keşik, mühafizə dəstəsi



komendantı və onun gənc köməkçisi eskortun müşayiəti ilə qalanı tərk etdilər.

Onlar istehkamlardan ən çoxu yüz yard uzaqlaşmışdır ki, qabaq tərəfdə fransız generalının adamları göründülər; fortu tərk edənlər mühəsirəyə alan qüvvələrin batareyalarını fortdan ayıran irmağın axdığı dərə ilə fransızlara tərəf gəlirdilər. Munro qalanı tərk etdiyi dəqi-qədən etibarən qəddini çox əzəmətlə saxlayır və üzdən özünü vüqarlı göstərirdi. Monkalmın şlyapasında tərpənən aq lələyi gördükdə polkovnikin gözlərinə işıq gəldi və keçirdiyi illərin bütün izləri onun iri, qüvvətli figurundan, sanki, bir anda silinib yox oldu.

– Əsgərlərimizə əmr edin, ehtiyatlı olsunlar, ser, – deyə Munro Dunkanın qulağına piçildədi.

Yaxınlaşmaqdə olan fransız dəstəsinin təbil səsləri qocanın danışığını yarımcıq qoydu. İngilislər də dərhal eyni salam səslərilə cavab verdilər. Hər dəstədən aq bayraqlı çapar ayrıldı, ehtiyatlı şotlandiyalı ayaq saxladı. İngilislərin eskortu onun yaxınlığında dayandı. Monkalm qısa hərbi təbrikdən sonra cəld və yüngül addimlarla Munronun qabağına gəldi. O, qocaman əsgərin qarşısında başını açdı, bu zaman onun şlyapasındaki dümağ lələk az qaldı yerə dəysin.

Munronun davranışında daha çox əzəmət və mərdlik, fransızın davranışında isə təmkinlilik və yaltaqcasına nəzakət hiss edildi. Bir neçə saniyə ərzində onların heç biri dinmədi. Onlar bir-birini çox diqqətlə süzdülər. Nəhayət, Monkalmın yüksək rütbəsinə və görünüşün xarakterinə uyğun olaraq sükutu fransız pozdu. Adı salamlashmadan sonra o, Dunkana müraciət etdi və tanış bir adam kimi onun üzünə baxıb gülümsəyərək fransızca dedi:

– Mayor, mən çox şadam ki, danışığımızda siz də iştirak edəcəksiniz. İndi tərcüməçinin köməyinə ehtiyacımız yoxdur, çünkü bili-rəm, siz mənim sözlərimi o qədər dürüst çatdıracaqsınız ki, sanki, mən sizin öz dilinizdə danışıram.

Dunkan baş əydi.

Monkalm, ingilislərin buradakı kiçik dəstəsi kimi, lap yaxında dayanan öz eskortuna müraciətlə dedi:

– Geriyə, uşaqlar! Bir az geri çəkilin!

Fransızlara etibar etdiyini sübut etmək üçün mayor Heyvord da öz eskortuna bir qədər geriyə çəkilmək əmrini vermək istədikdə dərə-

yə nəzər saldı və meşəlikdə çoxlu hindu görüb təlaşa düşdü; hindular iki sərkərdənin görüşünə çox maraqla baxırdılar.

Mayor Heyvord, demək olar ki, dörd tərəfdən görünən hinduları göstərərək, bir qədər pərt olmuş halda dedi:

— Markiz de Monkalm, əlbəttə, özü görür ki, onun vəziyyətilə bizim vəziyyətimiz arasında bərabərlik yoxdur. Keşikçilərimizi buraxsaydıq, biz hökmən düşmənin əlinə keçərdik.

— Mayor, sizə verilən vəd sizi təhlükədən qoruyur, — deyə Monkalm cavab verdi və təşəxxüsə əlini ürəyinin başına qoyma. — Məncə, bu kifayət edər.

— Bəli! Geriyə çekilin, — deyə Dunkan ingilis eskortuna başçılıq edən zabitə müraciət etdi, — o qədər geriyə çekilin ki, danışığımızı eşitməyəsiniz, özünüz də əmr gözlərsiniz.

Munro keşikçi dəstəsinin uzaqlaşmasına baxarkən bütün varlığıni bürüyən həyecanı gizlədə bilmədi və dərhal izahat tələb etdi.

— Onlara etibar etmədiyimizi bildirmək bizim üçün sərfəli deyildir, ser, — deyə Dunkan rəisin fikrinə etiraz etdi. — Markiz de Monkalm əmin-amanlıqda olduğumuza söz verib zəmin olmuşdur, mən də onun sözlərinə bel bağladığımızı sübut etmək üçün eskortumuzun geriyə çekilməsini əmr etdim.

— Ola bilsin ki, bunlar hamısı düzdür, ser, etirazım yoxdur, lakin markizin sözlərinə çox inanmırıam.

— Əziz ser, siz unudursunuz ki, həm Avropada, həm də Amerikada şöhrət qazanmış olan bir zabitə danışırıq. Belə bir mənsəb və nüfuz sahibi olan adamdan ehtiyat etməyiniz yersizdir.

Qoca polkovnik, labüd zəruratlə hesablaşdığını bildirmək istəyirmiş kimi, qollarını yana açdı.

Monkalm, yavaş danışan bu adamların söhbətinin qurtarmasını səbirlə gözləyirdi; nəhayət, o, Munroya daha da yaxın gəldi və danışığa başladı:

— Mayor, sizin rəisinizlə bu görüşün təşkil olunmasını ona görə xahiş etmişəm ki, öz kralının şərəfini qorumaq üçün əlindən gələni etmiş olduğunu ona sübut edim və insanpərvərliklə də hesablaşmaq lazımlı olduğuna onu inandırıram. Mən həmişə və hər yerdə deyəcəyəm ki, sizin rəisiniz düşməni dəf etməyə bəslədiyi axırıncı ümidi puç olanadək mərdliklə müqavimət göstərmiş və təslim olmamışdır.



Dunkan fransız generalının bu müqəddiməsini qoca komendantı tərcümə etdi; Munro isə çox vüqarla, lakin müləyimliklə belə cavab verdi:

– Markiz de Monkalmın bu rəyini hər necə qiymətləndirəm də, məncə, bu rəy o zaman daha inandırıcı olar ki, mən ona tamamilə layiq olduğumu sübut etmiş olam.

Heyvord polkovnikin cavabını fransız generalına yetirdikdə, Monkalm gülümsəyib dedi:

– Sizin həqiqi mərdliyinizi görüb indiyədək verdiyim vəd, sizin yersiz və faydasız inadkarlığınız nəticəsində mənim üçün sərfəli olmaya bilər ki, buna da təəssüf etməmək olmaz. Sayca sizdən üstün olduğumuzu və bizə müvəffəqiyətlə müqavimət göstərə bil-məyəcəyinizi şəxsən yəqin etmək üçün zəhmət çəkib bizim düşərgəni nəzərdən keçirmək istəməzdinizmi, polkovnik?

– Mən bilirəm ki, fransız kralına yaxşı xidmət edirlər, – deyə şotlandiyalı tərəddüd etmədən cavab verdi, – lakin mənim hökmədərin da güclü və sədaqətli ordusu vardır.

– Lakin bizim xoşbəxtliyimizdən, burada belə bir ordu yoxdur, – deyə Monkalm cavab verdi.

– Heyvord, fransız generalından soruşun, durbin vasitəsilə Qudsonu görə bilərmi? – deyə Munro ötkəmliklə təklif etdi. – Həmçinin bunu da bilirmi ki, general Webb tərəfindən göndərilən ordu qüvvəsi bizə nə vaxt və harada gəlib qoşulmalıdır?

– Qoy sizə general Webb özü cavab versin, – deyə hiyləgər Monkalm cavab verdi və əlindəki açılmış məktubu birdən Munroya uzadı. – Bax, polkovnik, bu məktubu oxuyub bilərsiniz ki, general Vebbin dəstəsi mənim ordumu narahat etməyəcəkdir.

Qoca əsgər fransız generalının sözlərini Dunkanın tərcümə etməsini gözləməyərək, məktubu cəld aldı; onun hərəkətinin cəldliyindən bilmək olardı ki, Munro ələ keçirilmiş olan bu məktubun məzmununa çox böyük əhəmiyyət verirdi. Munro tələsə-tələsə məktubu oxuyurdu; onun üzü əsgəri vüqar ifadəsini tədriclə itirir, bunun əvəzinə üzündə böyük bir kədər əks edirdi. Komendantın dodaqları əsdi, əlləri boşaldı və məktub sürüşüb yerə düşdü. Qoca, bir zərbə ilə bütün ümidi puç edilən bir adam kimi, peşman olub başını aşağı saldı. Dunkan məktubu qaldırdı və belə bir özbaşinalıq üçün hətta üzr istəmədi; o, məktubun böyük məyusluq əmələ gətirən məzmunu ilə tanış oldu.

Bu məktubda general Webb müqavimət göstərməyi Munroya məsləhət görmürdü, əksinə, fortun tezliklə təslim edilməsini vacib hesab edir və göstərirdi ki, Ulyam-Henri qalasının komendantına kömək olaraq bir nəfər belə göndərmək imkanına malik deyildir.

Dunkan məktubun hər iki tərəfini nəzərdən keçirərək:

– Burada heç bir kələk yoxdur, – dedi, – məktub Webb tərəfinən imzalanmışdır. Yəqin, ələ keçirilən məktub da budur.

– Webb mənə xəyanət etmişdir! – deyə Munro təəssüflə cavab verdi. – İndiyədək hələ bədnamçılığın nə olduğunu bilməyən bir evi Webb rüsvay etdi, o, mənim ağ saçlarımı bədnam etdi!

– Belə deməyin! – deyə Dunkan etiraz etdi. – Biz hələ qalanın da, öz əsgəri şərəfimizin də ağasıyıq! Öz həyatımızı elə bir qiymətə satarıq ki, düşmənlər bu alqının çox baha olduğunu söyləyərlər.

– Təşəkkür edirəm sənə, oğlum! – deyə qoca donuxma vəziyyətindən qurtarlı özünü cəmləşdirərək cavab verdi. – Sən Munronun borcunu yadına saldın! Biz forta qayıdış, istehkamlarımızın içərisində özümüz üçün qəbir hazırlarıq.

– Cənablar, – deyə Monkalm dilləndi və bir neçə addım irəli gəldi, – bu məktubdan bir fürsət kimi istifadə edərək, igidləri alçaltmaq və belə bədnam yol ilə şübhəli şöhrət qazanmaq fikrində olduğumu güman edirsizsə, onda siz məni – Lui de Sen-Veranı yaxşı tanımırınsız. Səbir edin, mənim şərtlərimi dinləyin.

– Bu fransız nə deyir? – deyə qoca əsgər sərtliklə soruşdu. – Yoxsa o, baş qərargahdan göndərilmiş məktubu gətirən kəşfiyyatçını tutub məktubu əla keçirdiyinə görə lovğalanır? Ser, ona deyin ki, hərgah öz düşmənlərini sözələ qorxuda biləcəyinə ümidi edirsə, yaxşısı budur, qoy mühasirə vəziyyətini ləğv edib, Eduard fortuna yaxınlaşmağa çalışıssın.

Dunkan Monkalmın sözlərinin mənasını polkovnikə izah etdi. Heyword markizin sözlərini tərcümə edib qurtardıqda Munro bayaq-kindən daha xatircəməliklə dedi:

– Markiz de Monkalm, sizi dinləyirik.

– Hazırda sizin fortu əldə saxlaya bilməyiniz mümkün deyildir, – deyə alicənab düşmən təkrar etdi, – buna görə də, mənim dövlətimin mənafeyi naminə həmin istehkam məhv edilməli idi, lakin əsgər üçün əziz olan hər bir şey şəxsən sizə və sizin igid yoldaşlarınızda güzəşt ediləcəkdir.



- Bəs bayraqlarımız? – deyə Heyvord soruşdu.
- Onları İngiltərəyə qaytarıb kralınıza göstərərsiniz.
- Silahımız?
- Silahınız özünüzdə qalacaqdır. Onu yalnız özünüz daha şərəflə saxlaya bilərsiniz.
- Qalanı boşaldıb təhvıl verməliyikmi?
- Bu tədbir həyata keçirilərkən siz böyük hörmət göstəriləcəkdir.

Dunkan Munroya müraciət etdi və Monkalmın təklifini ona izah etdi. Polkovnik onun dediklərini heyrət içində dinlədi, elə bil, fransızların bu qeyri-adi və gözlənilməz alicənablılığı ona çox böyük təsir bağışlamışdı. Nəhayət, Munro dilləndi:

— Gedin, Dunkan, gedin markizlə onun çadırına və işi orada qurtarın. Heç zaman ağlıma gəlməzdi ki, dostuna kömək etməkdən qorxan ingilisə və əlverişli vəziyyətindən yalnız öz mənafeyi üçün istifadə etməkdən imtina edib hədsiz namusla hərəkət edən fransıza rast gələcəyəm.

Qocaman əsgər bu sözləri dedikdən sonra yenə başını aşağı saldı və yavaş-yavaş dönüb forta qayıtdı. Təşvişə düşən qarnizon Munronun pərtliyini görən kimi dərhal başa düşdü ki, o, qəmgin xəbər gətirir.

Dunkan, fortun təslim edilməsi şərtlərini müəyyən etmək üçün Monkalmın yanında qaldı. O, birinci gecə qarovulları zamanı qalaya qayıtdı və komendantla qısaca məsləhətləşdikdən sonra yenə qalanın darvazasından çıxdı. Dunkan ikinci dəfə gedərkən elan edildi ki, hərbi əməliyyat dayandırılmışdır və Munro tərəfindən imzalanan müqaviləyə əsasən fort səhər düşmənin ixtiyarına verilməlidir, fortun qarnizonunun silahı, bayraqları, hərbi ləvazimati özündə qalacaq və deməli, əsgəri təsəvvüre görə qarnizonun şərəfinə toxunulmayacaqdır.

XVII *fəsil*

Hər iki düşmən tərəfin qoşunları 1757-ci il 9 avqust gecəsini Qorikan yaxınlığında səhrada keçirdilər; onlar Avropa düzənliklərində qalmış olsayırlar da. gecəni təqribən eyni şəraitdə keçirməli olardılar. Məğlub olanlar səslərini çıxarmırdılar, bikef, qəmgin və

pərişan idilər; qaliblər isə şadýanalıq edirdilər. Lakin həm qəmginliyin, həm də sevincin sonu çatdı, hələ səhər açılmazdan qabaq səssizlik başlanmışdı; ucsuz-bucaqsız meşələrin sükutunu yalnız qabaq mövqelərdəki gənc fransız keşikçilərindən birinin ucadan haylaşması, ya da fortun hasarlarından yüksələn və düşmənlərin qalaçalarla müəyyən edilmiş vaxtdan qabaq yaxınlaşmalarına mane olan hədə-qorxu səsləri pozurdu. Lakin bu tək-tək səslər də dan yeri sökülməzdən əvvəlki dumanlı, həzin dəqiqələrdə kəsildi.

Belə bir səssizlik şəraitində fransızların düşərgəsində iri bir çadırın yan pərdələri aralandı və oradan ucaboylu bir adam çıxdı. Büründüyü plاش onu soyuq meşə şəhindən qoruya bildiyi kimi, bütün vücudunu da örtmüdü. Fransızların komandirinin rahat yatması üçün onun çadırının qabağında keşik cəkən əsgər bu adamın yolunu kəsmədi. Əsgər hətta hərbi hörmət əlaməti olaraq ona təzim də etdi. Həmin plاشlı zabit çadırlar şəhərciyinin içindən cəld keçib Üllyam-Henri fortuna yönəldi.

Naməlum adam onun yolunu kəsən çoxsaylı keşikçilərdən hər birinə rast gələrkən keşikçilərin suallarına cəld və yəqin ki, qənaətləndirici cavab verirdi; hər halda, onun öz yoluna davam etməsinə heç kəs mane olmurdu.

Bu plاشlı adam tez-tez, lakin çox yubandırılmışdan dayandırılsa da, hər halda, düşərgənin içərisindən səssiz-səmirsiz birbaş qabaq mövqelərə tərəf gedirdi; nəhayət, o, düşmən fortuna ən yaxın olan postda keşik cəkən əsgərə yaxınlaşdı. Yenə adı sorğu-sual başlandı:

– Kimdir gələn?

– Fransa!

– Parol?

– Qələbə, – deyə yol gedən adam cavab verdi və keşikçiye o qədər yaxınlaşdı ki, əsgər onun ucadan piçıldayıb dediyi sözləri eşidə bildi.

– Yaxşı, – deyə keşikçi cavab verib tüfəngini çıynınə aldı. – Siz gəzməyə çox tezdən çıxmışınız.

– Sayıqlıq üzündən, oğlum, – deyə həmin adam keşikçiye cavab verdi, plاشını dartıb keşikçinin üzünə baxdı və yenə ingilis qalasına doğru yönələrək yoluna davam etdi.

Keşikçi diksinib silahını aşağı endirdi və onu qabağa tərəf uzadıb, bu tanınmaz adamı əsgərə layiq çox hörmətlə salamladı; əsgər



silahını yenidən ciyinə alıb geri dönərək öz postuna tərəf yönəldikdə qeyri-ixtiyari olaraq öz-özünə dedi:

– Doğrudan da, sayıq olmaq lazımdır! Mənə elə gəlir ki, generalımız heç vaxt yatmir.

Plaşlı zabit, qəflətən keşikçinin təccübə ağızından çıxan sözlərini qulaqardına vurub, öz yoluna davam etdi və daha heç yerdə ayaq saxlamayıb, birbaş голин alçaq sahilinə gəlib çıxdı. Ulyam-Henri fortunun qərb qalaçasına ləp yaxınlaşdı. Ayın üzünü seyrək bulud örtmüssü, lakin onun zəif işığı ətrafdə olanları, aydın olmasa da, hər halda, görməyə imkan verirdi. Zabit ehtiyatlı olmaq üçün ağacın gövdəsinə söykəndi və uzun müddət bu vəziyyətdə durdu; görünür, o, ingilis istehkamlarının qaralığına gömülmüş ləl səngərlərini çox diqqətlə gözdən keçirirdi. O, qalaya heç də adicə maraq göstərən və ya gəzməyə çıxan bir tamaşaçı kimi baxmirdi; əksinə, onun gözləri bir nöqtədən tez sürüşüb o birinə zillənir və bu baxış sübut edirdi ki, həmin adam hərbi işə yaxşı bələddir. Nəhayət, bu müşahidə, gərək ki, plaşlı adamı qane etdi; o, səhərin açılmasını gözləyirmiş kimi, başını səbirsizliklə qaldırb şərqdəki dağın zirvəsinə baxdı və geriyə dönmək istəyirdi ki, birdən yaxınlıqdakı qalaçanın tinindən qulağına dəyən yavaş səs onu yenidən ayaq saxlamağa məcbur etdi.

Elə bu anda ucaboylu bir adam qalaçanın kənarına yaxınlaşış yerində donub qaldı; görünür, o da fransızların düşərgəsinin uzaq çadırlarına nəzər salırdı. Bu adam üzünü şərqə tərəf tutmuşdu; zənn etmək olardı ki, o da səhərin açılmasını səbirsizliklə gözləyir. Uzaqdan qaraltısı görünən bu adam sonra torpaq bəndə söykəndi; sanki, o, голин şəffaf səthinə tamaşa edirdi; bu dəqiqələrdə sayrısan saysız-hesabsız ulduzların əksi düşmüş голин səthi, elə bil, sualtı səma idi. Sübhün bu vaxtı, ingilis istehkamına söykənib, xəyal dəryasına qərq olan bu adamın uca boyu və qəmgin görünüşü, onun kim olduğunu plaşlı müşahidəciyə çox aydın nişan verdi. Fransızların düşərgəsindən gəlmış zabit ehtiyakarlıq üzündən gizlənməyə məcbur oldu; o, ağacın arxasına keçdi. Həmin saniyədə onun diqqətini başqa bir səs cəlb etdi; plaşlı zabit yenə səssiz-səmirsiz donub qaldı. Suyun güclə eşidilən yavaş şappiltisi onun qulağına dəydi, az sonra isə sahildəki çinqılın xışlılığı eşidildi. Göldən qara bir kölgə çıxdı və fransız zabitinin durduğu yerə xəlvətcə yaxınlaşmağa başladı. Sonra yavaş-yavaş tūfəngin lüləsi yuxarı qalxdı, lakin fransız

zabiti əlini cəld uzadıb tüfəngin çaxmağından yapışdı və beləliklə də, atəşin açılmasına mane oldu.

– Xuq! – deyə hindu qışqırkı və xaincəsinə atəş açmasına belə bir qəribə şəraitdə və gözlənilmədən maneçilik göstərildiyinə təəcüb etdi.

Fransız zabiti hinduya cavab vermək əvəzinə əlini onun çıyninə qoydu və heç bir söz deməyib hindunu bu yerdə uzaqlaşdırıldı, çünki burada danışmaları onlardan hər biri üçün təhlükəli ola bilərdi və hindu da buraya, yəqin ki, qan tökmək üçün gəlmışdı. Plaşlı adam plaşının yaxasını açıb, hərbi geyimini və döşündəki ordenini göstərərək, Monkalm olduğunu nişan verdi və sərt soruşdu:

– Bu nə deməkdir? Məgər mənim övladım bilmirmi ki, ingilis kışılərilə Kanada kışıləri arasında müharibə qurtarmışdır?

– Bəs quronlar neyləsinlər? – deyə hindu fransızca, pozuq olsa da, cavab verdi. – Döyüşçülərimizin heç biri hələ skalp soymamışdır, solğunuzlular isə artıq bir-birilə dostlaşmışlar.

– Aha! Bic Tülükü! Hələ dünənədək bizim düşmənimiz olmuş bir dostun belə hərəkəti yersizdir. İngilislərin düşərgəsini Bic Tulkünün tərk etdiyi vaxtdan bəri günəş neçə dəfə batmışdır?

– Bəs o günəş harada batıbdır? – deyə hindu hirsli-hirsli soruşdu. – Günəş dağın dalına çəkilmişdir, buna görə də hər yer qaranlıq və soyuq olmuşdur. Amma günəş yenidən göründükdə hər yer işiqli və isti olacaqdır. Bic Tülükü öz qəbiləsinin günəşidir. Onu tayfasından qara buludlar ayırrıdı, indi isə bu günəş yenə işiq verir və göyün üzü də açılmışdır.

– Mən çox yaxşı bilirəm ki, öz qəbiləsi içərisində Tulkünün sözü keçir, – deyə, Monkalm cavab verdi, – çünki hələ dünən Tülükü quronların skalplarını soymağə çalışırıdı, bu gün isə quronlar tonqalın kənarına düzülüb Tulkünün məsləhətlərinə qulaq asırlar.

– Maqua böyük başçıdır.

– Qoy Bic Tülükü bunu sübut etmək üçün öz qəbiləsinə bizim yeni dostlarımıza yaxşı rəftar etməyi öyrətsin.

– Bəs nə üçün kanadalıların¹ başçısı öz cavan döyüşçülərini meşələrə gətirib torpaq evi² top atəşinə tuturdu? – deyə hiyləgər hindu soruşdu.

¹ “Kanadalılar” deyərkən müəllif fransızları nəzərdə tutur.

² *Torpaq ev* – ingilislərin fortu nəzərdə tutulur.



– Həmin torpaq evi almaq istəyirdik. Bu yerlər mənim ağamındır, buna görə də mənə və sənin böyüklərinə əmr edilmişdi ki, ingilislərin adamlarını bu yerlərdən qovub çıxaraq. İngilislər də buralardan getməyə razı olmuşlar; buna görə də mənim ağam ingilisləri daha düşmən hesab etmir.

– Yaxşı. Amma Maqua tomaqavkını götürmüştü ki, qana boyasın. Amma, bax, Tülkünün döyüş baltası parıldayır. Balta qızardıqda, başçı onu torpağa basdıracaqdır.

– Axi Maqua söz vermişdir ki, Fransanın şöhrətinə ləkə vurmasın! Büyük kralın Duzlu Gölün o tayında yaşayan düşmənləri Maqua-nın düşmənləri, büyük kralın dostları isə onun özünü və qəbiləsinin dostları olmalıdır.

– «Dostları olmalıdır!» – deyə hindu kinayə ilə təkrar etdi. – Qoy mənim böyüyüm əlini Maquaya versin.

Monkalm başa düşürdü ki, kömək üçün topladığı hərbçi hindu qəbilələrini zor işlətmək yolu ilə deyil, güzəştlər etməklə təsir altında saxlamaq daha asandır; buna görə də Monkalm hindunun tələbini, həvəssiz olsa da, yerinə yetirdi. Maqua fransız generalının barmağını öz sinəsindəki dərin çapığın üstünə qoyub, iftixarla soruşdu:

– Mənim böyüyüm bilirmi bu nədir? Bax, bunu deyirəm.

– Əlbəttə, hər bir döyüşü yara yerlərini görən kimi tanıyar. Sənin bədəninin burasını qurğuşun güllə deşmişdir.

– Bəs bu nədir? – deyə hindu. adətdən kənar olaraq, plaşla örtülməmiş açıq kürəyini Monkalma göstərdi.

– Bumu? Mənim oğlum rəhmsizcəsinə təhqir edilmişdir. Bəs ona bu zərbələri kim endirmişdir?

– Maqua ingilislərin viqvamında bərk yatmışdı, çubuqlar onun kürəyində zolaqlar saldı, – deyə hindu cavab verdi və daxilində qəzəbli bir kin coşduğunu gizlətməyib, boğuş bir səslə güldü. Lakin az sonra Maqua özünü cəmləşdirib lovğa-lovğa dedi: – Get sən öz əsgərlərinə de ki, barışq imzalanmışdır. Bic Tülükü isə özü bilir quron döyüşçülərilə necə danışacaqdır.

Hindu Monkalmanın cavabını gözləmədən silahını qoltuğuna vurub, yavaş-yavaş meşəyə tərəf getdi; onun qəbiləsinin adamları bu meşədə gizlənmişdilər. Düşərgədə keşikçilər hər addımda onu səsləyib çağırırlıdalar, lakin Maqua əsgərlərin suallarına əsla əhəmiyyət vermə-

yib, qaş-qabağını sallayaraq yoluna davam edirdi; əsgərlər ona dəymirdilər, çünkü onu yerişindən və görkəmindən tanıydılar və misilsiz cürət sahibi olduğunu bilirdilər.

Monkalm Maquadan ayrıldığı yerdə xeyli qalib, öz vəhşi müttəfiqinin boyunəyməzliyi haqqında kədərli-kədərli düşündü.

Nəhayət, Monkalm belə bir təntənəli dəqiqələrdə zəiflik hesab etdiyi bu cür fikirlərdən əl çəkərək, geriye dönüb öz çadırına tərəf yollandı və yoluüstü keşikçilərə əmr etdi ki, düşərgəni adı siqnal ilə yuxudan oyatsınlar.

Fransız təbillərinin ilk sədaları ucalıb meşədə əks etdi. Dərhal bütün dərə hərbi musiqi ilə doldu; onun titrək səsi çalınan təbillərin gurultusunu batırırdı. Qaliblərin şeypurlarının şən və ruhlandırcı sədaları, hətta ən tənbəl əsgərin geyinib öz postuna gəldiyi dəqiqəyədək fransızların düşərgəsinin hər yerində eşidildi. İngilislərin zil siqnali isə kəsik-kəsik səslənib, çox tez kəsildi.

Az sonra fransız əsgərləri generalı qarşılamağa hazırlaşaraq sıraya düzüldülər. Monkalm öz qoşununun sıralarını gözdən keçirərəkən gözqamaşdırıcı günəşin şüaları əsgərlərin silahlarına düşüb parıldayırdı. General Monkalm artıq hamiya yaxşı məlum olan müvəffəqiyyətləri əsgərlərə təntənəli surətdə elan etdi. Fortda keşik çəkmək üçün dərhal fəxri dəstə ayırdılar. Bu dəstə öz rəisinin qarşısından təntənə ilə, çevik addimlarla keçdi. Sonra fransızların yaxınlaşdıqlarını ingilislərə xəbər verən siqnal səsləri ucaldı.

İngilis qalasında tamamilə başqa bir mənzərə müşahidə etmək olardi. Qaliblərin yaxınlaşdığını xəbər verən siqnalın səsi kəsilən kimi ingilislər qalanı boşaldıb getməyə dərhal hazırlanırdılar. Qaş-qabaqlı əsgərlər, doldurulmuş tüfənglərinin qayışını çıyılınə keçirib sıradə öz yerlərini tuturdular; onlar yenicə müvəffəqiyyətsizliklə qurtaran mübarizədə coşmuş qanlarının qızığlığını hələ hiss edən adamlar kimi davranışlardılar; sanki, onlar öz mənliklərinin təhqir olunması üçün intiqam almağa fürsət axtarırdılar. Bununla belə, ingilislərin qaladan getmələri hərbi qaydalara ciddi surətdə uyğun olaraq təmin ediliirdi. Qadınlar və uşaqlar vurnuxurdular; bir çoxları, onsuz da, az olan avadanlığının tör-töküntüsünü yüksədirir, ya da ətrafa göz gəzdirib öz ərlərini və atalarını axtarırdılar.

Mərd, lakin qəmgın görünən Munro əsgərlərə yaxınlaşarkən onlar sıradə səssiz-səmirsiz dayanmışdılar. Gözlənilməyən zərbə, yəqin ki,



Munronun ləp qəlbini sarsılmışdı, lakin o düçar olduğu fəlakətə mərdliklə dözməyə çalışırı.

Bu qocaman əsgərin üz verən böyük dərdə sakit və vüqarla qatlaşması Dunkana böyük təsir bağışladı. Dunkan tapşırılan vəzifəni yerinə yetirdikdən sonra polkovnikə yanaşın, şəxsən ona lazımlı olub-olmadığını soruşdu.

– Mənim qızlarım, – deyə Munro müxtəsər, lakin mənali cavab verdi.

– Allah, sən saxla! Qızlarınızın vəziyyətini yüngülləşdirmək üçün məgər lazımı tədbirlər görülməmişdir?

– Bu gün mən ancaq hərbi xidmətdəyəm, mayor Heyvord, – deyə qocaman əsgər cavab verdi. – Burada olanların hamısı özünü mənim övladım hesab etməyə haqlıdır.

Bu cavab Dunkan üçün kifayət idi. O, son dərəcə zəruri olan vaxtin bir dəqiqlişini belə itirmədən Munronun mənzilinə, Korani və Alisanı axtarmağa getdi. Dunkan onlara polkovnikin alçaq evinin astanasında rast gəldi. Onlar getməyə hazır idilər; qadınlar onların başına yığışib aqlaşırdılar. Koranın bənizi qaçmışdı, daxılındə keçirdiyi həyəcan üzündə əks etmişdi, lakin o, mətinliyini və mərdliyini əsla itirmirdi; Alisanın isə gözləri qızarmışdı, bu da qızın çox və ürəkdən ağladığını sübut edirdi. Hər iki gənc xanım Dunkanı görərkən sevindiklərini gizlədə bilmədilər; Kora qaydadən kənara çıxaraq, bu dəfə birinci dilləndi. O:

– Fort məhv oldu, – deyə qəmgin-qəmgin gülümsəyib söhbətə başladı. – Amma şərəfimizin ləkələnmədiyinə ümidiyi itirməmişəm.

– Şərəfimiz həmişəkindən daha parlaq nurlanır. Lakin, əziz miss Munro, indi gərək siz başqa şeyləri unudub yalnız özünüzü düşünəsiniz, yalnız öz qayğınzıza qalasınız. Hərbi adətlər tələb edir ki, sizin atanız və mən hələ bir müddət əsgərlərin yanında qalaq. Biz qalanı boşaldıb yola çıxan zaman çaxnaşma, qarışılıq və gözlənilməyən başqa təsadüflər ola bilər; indi deyin, belə vaxtda sizi sədaqətlə öz qanadı altına ala bilən adamı haradan tapa bilərik?

– Bizə heç kəs lazımdır, – deyə Kora cavab verdi. – Bizim atamız kimi bir kişinin qızlarını belə dəqiqlərdə təhqir etməyə və ya incitməyə kim cürət edə bilər!

Gənc zabit tələsə-tələsə ətrafına göz gəzdirərək:

– Mənə qalsa, sizi tək qoymağə razı olmazdım, – deyə sözünə davam etdi, – desəydiyər ki, sizi tək buraxsam ən yaxşı kral fortunun

komandanı təyin ediləcəyəm, yenə də razı olmazdım. Yادыңыза салын, Kora, бизим Alisa sizin kimi ürəkli və döyümlü deyildir, Allah bilir, hələ onun başına nələr gələ bilərlə!

Kora bayaqından daha qəmgin gülümsəyərək:

— Bəlkə də, siz haqlısınız, — dedi. — Eşidirsinizmi? Dosta çox möhtac olduğumuz bir dəqiqədə onu bizə təsadüf özü göndərir.

Dunkan qulaq verdi və Koranın nə demək istədiyini dərhal başa düşdü.

Mayor müqəddəs himnin ahəstə, təntənəli melodiyasını eşitdi. Heyvord, əvvəlki sakınları tərəfindən tərk edilmiş olan qonşu evə girdi və orada öz möminlik duyğularını izhar etməkdə olan Davidi gördü.

Dunkan əlini Hamutun çıynıñə qoydu, sonra öz xahişini qısaca şərh etdi. David, peygəmbərin bu sadəqəlb adaşı isə belə cavab verdi:

— Elədir ki, var, o gənc xanımların cəzbedici, ahəngdar xüsusiyyətləri çoxdur. Düber oldugumuz təhlükələr bizi bir-birimizə qovuşdurmuşdur; indi, dinclik dəqiqələrində də bir-birimizin dayağı olmalıyiq. Səhər mədhələrimi və təriflərimi yalnız minacatla qurtarmaq lazımdır, mən gedirəm onların yanına. Dostum, mənə qoşulub oxumaq istəyirsənmi? Mahnının şeir vəzni çox sadə, melodiyası isə hamiya məlumdur.

Hamut balaca kitabçasını özündən bir qədər uzaqda tutdu və kamertonla ton verərək, heç bir maneə ilə hesablaşmayan bir qətiyyətlə himn oxumağa başladı. Heyvord müqəddəs himnin oxunub qurtarmasını gözləməyə məcbur oldu. Dunkan, Davidin eynayını çıxardığını və kitabçanı yenə cibinə qoyduğunu gördükdə dedi:

— Sizə bir vəzifə olaraq tapşırılır: gərək çalışasınız ki, heç kəs gənc xanımlara yaxınlaşıb, onları təhqir etməyə və ya onların mərd atalarının başına gələn müsibətə rişxənd etməyə cürət eləməsin. Onların nökərləri də bu vəzifənin yerinə yetirilməsində sizə kömək edərlər.

— Elədir ki, var!

— Ola bilər ki, hindular və ya düşmən qoşunu içərisində başqa firildaqçılar yanına yol tapıb sizə sataşsınlar; onda təslim olmaq şərtlərini onlara xatırladın və hədələyib deyin ki, onların nalayıq hərəkətləri haqqında dərhal Monkalma məlumat veriləcəkdir. Əminəm ki, belə adamları cilovlamaq üçün sizin bircə söz deməyiniz kifayət edəcəkdir.



– Bu da kar eləməsə, mən belə azğınları, bax, bununla yola gətirə bilərəm, – deyə David qürurla cavab verib kitabını göstərdi.
– Məşhur aye söylənsə, daha doğrusu, lazımı avazla bərkdən oxunsa, ən quduz adamı belə sakit edə bilər. O kəlam, bax, budur: «Bütpərəstlər nə üçün belə quduzluq edirlər?»

Heyvord:

– Bəsdir, – dedi, – biz bir-birimizi başa düşürük, indi hər birimiz gərək öz vəzifəsini yerinə yetirməklə məşğul olsun.

Hamut Heyvordun fikrinə çox şadlıqla şərīk oldu; onlar gənc xanımların yanına getdilər. Kora özünün yeni və çox məzəli himayəçisini sevinclə olmasa da, hər halda, mehribanlıqla qarşılıdı. Alisa Heyvordun qayğıkeşliyinə görə ona təşəkkür edərkən, hətta bu qızın da solğun üzü həmişəki kimi güldü. Dunkan dedi ki, qabaq dəstə ilə bir neçə mil yol getdikdən sonra gənc xanımlara qoşulmaq fikrindədir, néhayət o, Alisa və Kora ilə vidalaşdı.

Bu vaxt yola düşmək siqnalı verildi və ingilis qoşununun qabaq dəstəsi yerindən tərpəndi. Şeypur səsi bacıları diksindirdi; onlar ətrafa göz gəzdirdikdə qala darvazasının ağızını kəsdirən ağ mundırlı fransız əsgərlərini gördülər. Bu anda bacıların başlarının üstündən, elə bil, iri bulud keçdi; onlar yuxarı baxdıqda gördülər ki, enli fransız bayrağının altında dayanmışlar.

– Gedək, – deyə, Kora təklif etdi. – Burada qalmaq ingilis əsgərinin qızlarına yaraşmaz.

Alisa bacısının qoluna girdi. Onlar six insan dəstələrini yara-yara qala meydanını tərk etdilər.

Gənc xanımlar darvazadan çıxarkən fransız zabitləri onlara baş əyib təzim edirdilər, lakin hər hansı bir qulluq göstərməyi təklif etməkdən çəkinirdilər, çünkü başa düşürdülər ki, onların köməyini Munro-nun qızları özləri üçün alçaqlıq hesab edə bilərlər. Bütün ekipajlara, yük heyvanlarına xəstələr və yaralılar mindirilmişdi, buna görə də Kora özündən daha zəif olanın yerini əlindən almaqdansa, piyada gedib yolu bütün çatınlıklarınə dözməyi üstün bildi. Doğrudan da, lazımı nəqliyyat vasitələri çatışmadığına görə, şikəst və xəstə əsgərlərin bir çoxu dəstənin ardınca zəif qıçlarını çəkə-çəkə getməyə məcbur idi. Yaralılar inildəyirdilər; onların yanında gedən yoldaşları səslərini çıxarmır və kədərli idilər; qadınlar və uşaqlar başlarına nələr gələcəyini fikirləşdikcə qorxudan tir-tir əsirdilər. Bu cəsarətsiz adam-

lar fortun darvazasından çıxarkən qəmgin bir mənzərənin şahidi oldular: darvazanın yaxınlığında, sağ tərəfdə fransız ordusu dayanmışdı, çünkü Monkalmin əsgərləri istehkamı işğal edən kimi general bütün qoşun dəstələrini forta çəkib gətirmişdi. Ümumi qaydaya görə fransızlar məğlub olanlara əsgəri hörmət göstərərək, onların hərəkətinə səssiz-səmirsiz, lakin diqqətlə göz yetirirdilər; qaliblərin heç biri nə öz müvəffəqiyətilə öyünür, nə də düşmənə istehzalı, yaxud təhqiredici bir söz deyirdi.

İngilislərin təqribən üç min nəfərlik dəstələri yaylılıqla yavaş-yavaş müdafiə məntəqəsinə doğru üz tutub gedirdilər. Hudzona gedən yol müdafiə məntəqəsi olan yerdə meşəyə dönürdü. Qalın meşənin kənarında hindular göründlər. Bu qırmızıdərili adamlar gözlərini öz düşmənlərindən çəkmirdilər; onların bəziləri quzğun kimi ingilislərin dalına düşməsdilər, görünür, coxsayılı fransız qoşununun burada olmasından çəkindikləri üçün ingilislərə basqın etməyə cəsarət etmirdilər. Bununla belə, quronların bəziləri məğlub edilənlərə qarışmış və yol ilə gedən bu adamlara qaşqabaqlı, kinli-kinli baxırdı, lakin öz düşmənciliyini açıq bürüzə verməyə cürət etmirdilər.

Heyvordun başçılıq etdiyi qabaq dəstə dərəyə enib tədriclə göz-dən itdi. Birdən Kora söyüsmə səsləri eşitdi və acıqlı səslər gələn tərəfə dönüb baxdı. Dəstədəki adamların biri sıradan çıxmışdı və itaətsizlik göstərməsinin cəzasını çəkirdi, yəni ələ keçirdiyi ev şeylərini kim isə əlindən almışdı.

Bu adam cox ucaboylu və olduqca acgöz, tamahkar idi, buna görə də cirpişdirdiği şeyləri özxoşuna vermək istəmirdi. Kənar adamlar da işə qarışdırılar; onların bəziləri əsgərin tərəfini, o biriləri isə sataşan adamin tərəfini saxlayırdılar. Getdikcə bərkədən və acıqlı səslər eşidilirdi. Bu vaxt yüz nəfərə qədər vəhşi gəldi; onlar hələ bir dəqiqli bundan əvvəl on iki nəfərə qədər quron olan yerə, elə bil, göydən düşdülər. Az sonra Kora gördü ki, Maqua öz həmvətənlərinin arasına soxuldu, onlara müraciət edib, qan tökməyə çağırın odlu söz-lərlə danışmağa başladı. Qadınlar və uşaqlar ayaq saxladılar və ürküdülmüş bir dəstə quş kimi, bir-birinə dəydilər.

Maqua əllərini dodaqlarına yapışdırıldı; dərhal cox pis və qorxunc bağırtı eşidildi. Meşənin hər yerinə səpələnmiş olan hindular, yaxşı bələd olduqları bu bağırtını eşidərkən diksindilər. O dəqiqli



düzənliyin hər tərəfindən vəhşi bağırtı səsləri gəldi; meşədən də bu cür bağırtı ucaldı. Bu, elə bir səs idi ki, onu insan həmişə çıxara bilməzdı.

Bu bağırtı dəhşətli bir faciə üçün siqnal oldu: meşədən iki min nəfərdən çox vəhşi çıxdı, onlar dərhal bu uğursuz düzənliyə səpələndilər. Dəhşətli qanlı qırğın başlandı. Hər tərəfdə insanın bağrını yaran ən qorxunc ölüm hökmən idi. Müqavimət göstərilməsi qatilləri daha da qızışdırıldı; vəhşilər hətta meyitlərə də zərbələr endirməkdən əl çəkmirdilər. Qan sel kimi axındı. Quronlar bu qanı görər-kən özlərindən çıxıb daha da quduzlaşdırlar.

İntizamlı dəstələr cəld six sıralara düzüldülər və hərbi cəbhənin zəhmi görünüşü ilə vəhşilərin basqınıni dayandırmağa çalışıdilar. Əsgərlər buna müəyyən dərəcədə müvəffəq oldular; lakin, təəssüf ki, əsgərlərin bir çoxu son dərəcə qəzəblənən vəhşiləri susdura biləcəyinə ümidi edərək, tüfənglərini havada tovlaya-tovlaya onları üstünə cumurdu, vəhşilər isə bu əsgərlərin tüfənglərini əllərindən alırdılar.

Bu cür hadisələr baş verən zaman həmişə belə olur: qırğın başlanğıcından bəri nə qədər vaxt keçdiyini heç kəs bilmirdi. Bu dəhşətli faciə, bəlkə də, on dəqiqə idi ki, davam edirdi, lakin bu dəqiqələrin hər biri adama yüz il qədər uzun görünürdü. Kora və Alisa dəhşətli mənzərə qarşısında donub qalmışdilar; qorxu onları heydən salmışdı; onlar, elə bil, durduqları yerə mixlanmışdilar. Bir qrup qadın geriyə çəkilə-çəkilə Alisa ilə Koranın başına toplaşdı, bunun nəticəsində qızların yolu hər tərəfdən kəsildi; sonra qadınların dəstəsi seyrəlməyə başladı: onların çoxu ölümündən qorxub, pərən-pərən düşdü. Onlar başlarını götürüb hara gəldi qaçıր və beləliklə də, quronların baltaları altına düşürdülər. Hər tərəfdən bağırtı, inilti, yalvarma və qarşış səsləri eşidildi. Bu anda Alisa atasının ucaboylu figurunu gördü. Munro düzənliliklə gedirdi; elə bil, o özünü fransızların düşərgəsinə çatdırmağa çalışırdı. Təhlükə ilə hesablaşmayaraq, Munro sözünün üstündə durmayan Monkalmın yanına tələsirdi ki, qadınları qorumaq üçün onun vəd etdiyi, lakin indiyədək gəlib çıxmayan mühafizə dəstəsinin göndərilməsini tələb etsin. Günəş şüaları altın-da parıldayan saysız-hesabsız baltalar və lələklərlə bəzədilmiş mizraqlar Munronun canını almağa hazır idi, lakin quduzlaşış özlərindən çıxan vəhşilər qocaman əsgərin xatircəm və sakit üzünü görər-

kən əl saxlamağa məcbur olurdular. Munro dəhşətli zərbələri hələ də bacarıqlı əliylə özündən kənar edirdi; bəzən də quronların özləri onu öldürməklə hədələyirdilər, lakin bu hədəni yerinə yetirməyə, sanki, onların mərdliyi çatmırı; belə saniyələrdə quronlar mizraqlarını və tomaqavklarını aşağı salırlılar.

Munro qızlarının yanından keçib getdi, yəqin, onları görməmişdi; bu vaxt Alisa:

– Ata, ata! Biz buradayıq, buradayıq! – deyə atasını səslədi.
– Yanımıza gəl, ata, yoxsa biz də həlak olarıq!

Alisa bu sözləri elə yanılıqlı səslə təkrar etdi ki, lap daşürəkli adamın da ona rəhmi gələrdi; lakin cavab eşidilmədi. Bir azdan sonra Alisanın səsi, sanki, atasının qulağına dəydi; nəhayət, qoca dayanıb qulaq verməyə başladı; lakin həmin dəqiqə Alisa özündən gedib yerə yixildi, Kora isə onun yanında diz çöküb, dərin məhəbbət hissiliə başını onun cansız bədəninin üzərinə əydi. Munro ümidsizlik əlaməti olaraq başını buladı, lakin komandirin yüksək vəzifəsini xatırlayıb bu yerdən yan keçdi.

Hamut:

– Ledi, – deyə çağırıldı; belə dəqiqələrdə aciz və faydasız olan bu adam himaya üçün etibar edilən gənc xanımların yanından getmək fikrində deyildi. – Ledi, bu, şeytanların bayramıdır, belə yerdə qalmış xristianlara yaraşmaz. Qaçaq gedək!

– Gedin, – deyə Kora gözlərini bacısından çəkməyərək cavab verdi, – özünüüzü xilas edin, siz mənə kömək edə bilməzsınız.

Gənc xanım bu sözleri deyərkən əlini mənalı bir hərəkətlə qaldırib saldı; David Hamut bunu gördükdə Koranın sözünün qəti olduğunu yəqin etdi. O, dəhşətli əməllərini davam etdirən quronların qaralan vücudlarına bir az baxdı; onun uca boy-buxunu daha da dikəldi. O, dərindən köksünü ötürdü, keçirdiyi həyəcan üzündə əks etdi; bu isə onun bütün varlığına hakim kəsilən hissələri aydın bürüzə verirdi. O:

– Tövratda deyilir ki, David gücsüz bir uşaq olarkən arfa səsilə və oxuduğu mahnının sözlərilə çar Saulu susdurmuşdu, – dedi.
– Mən də bu dəhşətli dəqiqələrdə musiqinin gücünü sınamağa çalışıram.

Bu sözlərdən sonra Hamut səsini ucaldıb var gücü ilə oxudu. Müqəddəs himn hətta qanlı meydani bürüyən qısqırtı və bağırtı



səsləri içərisində eşidilirdi. Vəhşilərin bir çoxu müğənniyə və gənc xanımlara tərəf yürüüb gəlir və bu kimsəsiz-köməksiz bədbəxtlərin var-yoxunu əllərindən almaq, skalplarını da soyub aparmaq istəyirdilər, lakin vəhşilər çox həvəslə oxuyan müğənninin hərəkətsiz qəribə vücudunu görərkən bir anlığa ayaq saxlayır və ondan yan keçib gedirdilər. Vəhşilər ovsunlanan adamlar kimi, əvvəlcə heyrlənir, sonra isə tədriclə valeh olmağa başlayırdılar. Bu vaxt onlar özlərindən xeyli gücsüz olan bu məxluqlara tərəf gəlir, aq döyüşünün öz ölümqabağı nəğməsini mətinliklə oxumasını tərifləyirdilər. David bu müvəffəqiyyətə aldanıb, ruhlanaraq səsini daha da ucaldırdı; o güman edirdi ki, oxuduğu müqəddəs himn vəhşilər kar eləyir; buna görə də himnin təsirini qüvvətləndirmək üçün mümkün qədər daha bərkdən oxumağa çalışırdı. Lakin bu səy əks nəticə verdi. Hamutun mahnisinin səsi onların yanından yürüüb keçən bir hindunun diqqətini cəlb etdi. Bu Maqua idi. Bic Tülkü keçmiş əsirlərini yenidən ələ keçirə biləcəyini başa düşdükdə sevindiyindən vəhicəsinə bağırı-bağırı onların yanına yürüdü.

O, qana batmış əliylə Koranın paltarından yapışaraq:

- Gedək, – dedi. – Quronun viqvamının qapısı hələ də sənin üzünə açıqdır. Məgər quronun mənzili bu yerdən yaxşı deyildir?
- Rədd ol! – deyə Kora qışqırkı və vəhşinin qəzəbli üzünü görməmək üçün əliylə gözlərini örtdü.

Hindu gülə-gülə qanlı əlini qaldırıb dedi:

- Bu əlimin bulaşlığı qan qırımızıdır, amma aq adamların bədənin qanıdır.

– Qaniçən zalim! Bu qırğını sən düzəltmisən!

- Maqua böyük başçıdır, – deyə vəhşi lovğalana-lovğalana cavab verdi. – Qarasaklı əsir qız onunla gedəcəkmə?

– Heç vaxt!

Maqua bir az tərəddüd etdi, sonra bu hiyləgər hindu özündən getmiş olan yüngül Alisanı yerdən qaldırıb çıynınə alaraq meşəyə yollandı.

Kora onun dalınca qaçaraq:

- Dayan! – deyə gücü gəldikcə qışqırkı. – Onunla işin olmasın, cəllad! Fikrin nədir?

Lakin Maqua onun səsini, sanki, eşitmirdi. Hamut ona əhəmiyyət verməyən Koranı səsləyərək:

– Getməyin, getməyin, ledi! – deyirdi. – Bütpərəstlər mahnının müqəddəsliyini hiss etmişlər. Onların törətdikləri bu çaxnaşma və qanlı faciə tezliklə qurtaracaqdır.

Lakin vəfali David Koranın ayaq saxlamaq istəmədiyini gördük-də onun dalınca yüyürdü və ariq əliyle takt vura-vura yenə müqəd-dəs mahnını oxumağa başladı. Beləliklə, onlar yollarında gah qaçanlara, gah yaralılara, gah da ölülərə rast gələ-gələ dərədən keçdilər. Qəzəbli quron özünü və ciyində apardığı qəniməti çox yaxşı müdafiə edə bilərdi. Kora isə vəhşilərin zərbələri altında həlak olardı, lakin onun dalınca gələn və dəliyə oxşayan məzəli kişi buna mane olurdu; Hamutun bu sərsəmliyi hindularda qorxu və pərəstiş hissi oyadırdı, buna görə də Hamuta dəyib-toxunan olmurdu.

Maqua təhlükələrdən uzaqlaşış, özünü təqiblərdən xilas edə bili-di. Nəhayət o, dayaz və dar dərəyə enib, onun içilə meşəyə girdi; meşədə yolcuların keçən günler qoyub getdikləri narraqanzetləri çox tez tapdı. Bu atlara, Maquanın özü kimi, başqa bir yırtıcı hindu keşik çəkirdi. Tülükü Alisani atlardan birinin yəhərinə yixib, Koraya əmr etdi ki, o biri ata minsin.

Gənc xanım onu oğurlayan vəhşinin üzünə baxdıqca canına dəh-şətli qorxu düşürdü, lakin fəlakətli, qanlı faciə yerindən tezliklə uzaq-laşacağını dərk edərkən bir az təsəlli tapırıldı. Kora ata sıçradı və əllə-rini bacısına uzatdı; Koranın bu hərəkətində o qədər səmimi məhəb-bət və ürək yanğısı hiss edildi ki, hətta zalim quronun özü də Koranın istəyini rədd edə bilmədi. O, Alisani düşürüb Koranın atına min-dirdi, atın cilovundan yapışış meşənin lap qalın yerlərinə doğru get-məyə başladı. David güman etdi ki, onu, yəqin, ən gərəksiz bir şey hesab etdiklərinə görə öldürmədilər və ondan əl çəkdilər; o, hindu-ların qoyub getdikləri yəhərsiz atın belindən uzun qıçlarını aşırıb, əsir qızların dalınca çapdı.

XVIII

fəsil

Fortun alındığı vaxtdan keçən üçüncü gün başa çatmaqdə idi. Qorikan sahillərində səssizlik və ölüm sükütu hökm süründü. Əllə-rini qana bulamış qaliblər getmişdilər. Hələ bu hadisələrin baş verdiyi



günədək qalibiyyətli ordunun fərəhli həyatının qaynar bulaq kimi coşduğu düşərgənin yerində indi yiyesiz qalan lal daxmalar görünürdü. Qala tüstülənən xarabazarlığa çevrilmişdi. Qaralıb kömürə dönəmiş tirlər, partlamış mərmilərin qəlpələri və dağıdılmış daş binaların tör-töküntüsü bir-birinə qarışmışdı.

Havanın özü də çox dəyişilmişdi. Günəş bütün istiliyi özü ilə apararaq qalın dumana bürünüb gizlənmişdi, şiddətli avqust istisindən qaralmış yüzlərlə insan meyiti noyabr küləyinə oxşayan çox soyuq küləyin təsirindən soyuyurdu. Bundan əvvəl təpələrin üstündən aşıl burula-burula şimala doğru gedən şəffaf duman indi şiddətli küləyin qabağına düşüb qayıdır və öz görünüşü ilə adamı kədərləndirirdi. Qorikanın şəffaf səthi də görünmürdü. Yaşıla çalan acıqlı dalğalar sahilə çarpar, şimal küləyi gölün üzərində uğuldayırırdı.

Tək-tük ciliz otlar küləyin gücünə tab gətirməyib yırğalanırdı. İndi aydın görünən dağlar öz çılpaqlığı ilə ətrafdakı mənzərədən seçilirdi. Gözünü çox səylə yuxarı zilləyib nəhayətsiz səmanı görmək istəyən adam buna müvəffəq olmazdı, çünki qalın duman göyün üzünü boz pərdə kimi örtmüşdü.

Külək bir qərarda əsmirdi: gah nə isə piçildayıb demək istəyirmiş kimi yerə sərələnir, gah da qalxıb öz qəmgin nəgməsini viyilti ilə oxuya-oxuya meşəyə cumur, yolunda qırıldığı yarpaqları və budaqları havaya sovururdu. Bir neçə qarqa güclü yağışla və şiddətli tufan küləyilə mübarizə aparırdı. Qarğalar başlarının üstündəki ucsuz-bucaqsız, yaşıl ümman kimi uzanan meşədən çıxarkən, şadlıqla yerə qonur və rast gəldikləri cəmdəkləri dimdikləyib yeyirdilər.

Hər tərəf sükuta dalmışdı və qəbristan xərabəliyini xatırladan bir səssizlik içində idi. Elə bil, buraya kim gəlmışdisə, qəflətən ölü-mün rəhmsiz pəncəsinə keçmişdi. Lakin buraların yolunu kəsen dəhşətli maneələr indi, sanki, aradan qaldırılmışdı və qanlı cinayətlərin baisləri bu yerləri tərk etdikləri vaxtdan bəri insan birinci dəfə buraya yaxınlaşmağa cürət etmişdi.

Günəşin batmasından bir saat əvvəl, Hudzona tərəf gedən ciğirin meşəyə döndüyü yerdə olan ağacların arasındaki balaca çəmənlilikdən beş adam çıxdı və xarabalığa tərəf yönəldi. Adamlar əvvəlcə yavaş-yavaş və ehtiyatla yeriyirdilər. Onların qabağınca gələn adam çox qırvraq yeriyirdi; onun ehtiyatlılığı və çevikliyi yerlilərdən olduğunu sübut edirdi. O, hər bir balaca təpəyə qalxaraq, hər bir torpaq

komasını, hər bir iri kəsəyi çox diqqətlə nəzərdən keçirir, sonra isə yollarını davam etdirmək üçün əliyə yoldaşlarına səmt göstəirdi. Onun yol yoldaşları da məşə müharibəsi şəraitində zəruri olan ehtiyatkarlığı bir an belə unutmurdular. Onların yenə hindulardan olan başqa bir yoldaşı bir az kənara çəkilib, məşənin dövrəsinə diqqətlə göz gəzdirdi. Onun gözləri təhlükənin ən kiçicik bir əlamətini belə görməyə çoxdan alışmışdı. Dəstədəkilərin qalan üç nəfəri isə ağ adamlardan ibarət idi.

Gölün sahilinə doğru getdikcə hər addımda təsadüf edilən dəhşətli faciənin mənzərəsi dəstədəki adamlara, onların öz xarakterlərindən asılı olaraq, müxtəlif dərəcədə təsir göstəirdi. Qabaqda gedən gənc, eybəcər hala salınmış meyitlərə gözaltı, qəmgin-qəmgin nəzər salırdı. O, bütün varlığını bürüyən qüvvəti hissələrini sözlə ifadə etməkdən çəkinirdi, lakin öz hissələrini tamamilə cilovlamaq üçün hələ kifayət qədər təcrübəli deyildi. Onun qırmızıdərili böyük yoldaşı isə belə zəifliyin nə olduğunu bilmirdi. O, yalnız illər boyu yaranıb təkmilləşən bir soyuqqanlılıqla meyitlərin yanından keçdi.

Dəstədəki ağ adamlar qəmgin idilər, lakin onlar bu kədərə müxtəlif dərəcədə qatlaşırırdılar. Saçları ağarmış, üzü qırışmış adamın döyüşkən davranışından və yerisindən məlum olurdu ki, məşə sakınları kimi geyinmiş olmasına baxmayaraq, müharibənin bütün dəhşətlərinə çoxdan alışmışdır; bununla belə, həmin adam xüsusile dözülməz qəddarlığın nəticələrini görərkən qəlbində coşan hissələri dərin inilti ilə bürüzə verməkdən çəkinmirdi. Onunla yanbayan gedən gənc tez-tez diksənir və öz daxilində coşan hissələri bürüzə verməmək üçün özünü saxlamağa çalışırdı, çünki, yəqin, yoldaşının halına acıydı. Yalnız hamidən dalda gələn şəxs başından keçən bütün fikirləri ucadan ifadə edir və dediyi sözlərin eşidilməsindən, bunun verə biləcəyi nəticədən əsla qorxmurdu.

Oxucu bu yolcuların, əlbəttə, kim olduqlarını duyar: onlar mögi-kənlardan və onların ağ dostu – kəşfiyyatçıdan, habelə Munro ilə Heyvorddan ibarət idilər.

Ünkəs qabaqda gedirdi; o, düzənliyin ortasına çatdıqda qışkırdı; yoldaşları onun səsini eşidib qaça-qaça oraya gəldilər. Gənc hindu qalaqlanmış bir dəstə qadın meyitinin yanında dayanmışdı. Çürüməkdə olan meyitlərin üfunətinə və ağır təsir bağışlamasına baxma-yaraq, Munro və Heyvord heç bir qüvvə ilə qarşısı alına bilməyən



coşmuş məhəbbət hissinin təsiri altında özlərini cəld meyitlərin arasına verdilər, çünkü onlar axtardıqları adamları bu meyitlərin arasında tapmaq ümidində idilər. Kəşfiyyatçı yaxınlaşan zaman, onlar meyitlərin arasında səssiz-səmirsiz dayanıb fikrə getmişdilər. Cəsur meşə sakini bu qəmli mənzərəyə nəzər saldı; onun üzündə qəzəb əks etmişdi. O:

– Mən bir çox döyük meydanlarında olmuşam, – dedi, – saatlarla qan izi ilə getməli olmuşam, lakin qaniçən şeytanın buradakı qədər qəddarlıq törətdiyini heç yerdə görməmişəm... Sən nə deyə bilərsən, Çinqaçquk, – deyə kəşfiyyatçı delavar dilində soruşdu.
– Olmaya, zənn edirsən ki, təpələr qarla örtülen günlərdə quronlar özlərinin bu hərəkətə qadınları qarşısında öyünəcəklər?

Mogikanların başçısının qarayanz üzündə qəzəb əlaməti göründü; o, xəncərini qınından çıxartdı, sonra yavaş-yavaş bu dəhşətli mənzərədən üzünü çevirdi; indi onun üzündə elə bir sakitlik və xatir-cəmlilik sezildirdi ki, sanki, bu adam ömründə heç hirslənməyin nə olduğunu bilmirmiş!

Gənc mogikan ayaqlarının ucunda qalxıb boylanaraq, diqqətlə irəliyə baxıb:

– Xuq! – dedi.

Onun səsi və tərpənməsi qarğaları ürküdü; onlar başqa bir yerdə yem tapmaq üçün uçub getdilər.

Kəşfiyyatçı, sıçramaq üçün özünü cəmləşdirən bəbir kimi çömbələrək:

– Nə olub, bala, – deyə Ünkasdən soruşdu.

Ünkas isə cavab verməyib, cəld yürüdü və bir neçə dəqiqədən sonra cəngəlliyyin içindən cəld çıxdı, Koranın şlyapasından cirilib düşmüş yaşıl duvaq parçasını müvəffəqiyət əlaməti olaraq əlində yellətməyə başladı. Onun hərəkətləri, havada yellənən duvaq və gənc mogikanın yenidən qışkırması o biri yoldaşlarının dərhal onun başına toplaşmasına səbəb oldu.

Munro ümidsizliyini əks etdirən bir səslə cəld:

– Mənim balam! – dedi. – Balamı özümə verin!

Gənc mogikanın qısa təsirli cavabı eşidildi:

– Ünkas tapmağa çalışar...

Gənc vəhşinin bu səmimi, lakin dərin mənalı sözləri, balaları əlindən çıxan ataya əsla təsir etmədi. O, duvağı alıb əlində əzisirdi

və qorxa-qorxa kollara göz gəzdirməyə başladı, sanki, həm kolların aşkara çıxara biləcəyi sirlərdən qorxurdu, həm də ümidi kollara bağlamışdı.

Heyvord:

– Buralarda meyit yoxdur, – dedi. – Görünür, tufan, bu yerləri qarsalamamışdır.

– Bu, başınızın üstündəki göy kimi aydın bir məsələdir, – deyə qərardan getməyən kəşfiyyatçı cavab verdi. – Amma istər Koranın özü, istərsə də onun var-yoxunu əlindən alanlar bu cəngəllikdən keçmişlər, çünkü hamını valeh edən üzün örtüyü yadimdadır. Sən haqlısan, Ünləs, qarasaçı qız burada olmuşdur, sonra da, ürküdülmüş maral kimi, meşəyə qaçmışdır, qaçmağı bacaranların heç biri burada ləngiyib qalmazdı, çünkü bilirdi ki, burada çox yubansa, onu haqlayıb öldürərlər. Gəlin qızın buraxıldığı izləri axtaraq. Bəzən mənə elə gəlir ki, hindunun gözləri havada torpaq arısının izlərini belə tapa biler.

Koranın izlərini axtarmaq təklif edildikdə gənc mogikan yerindən götürülüb ox kimi getdi; kəşfiyyatçı hələ sözünü qurtarmamışdı ki, birdən meşənin kənarından qələbə bağırtısı eşidildi. Gənc mogikanın yoldaşları özlərini təlaşla meşənin kənarına çatdırıldılar və duvağın başqa bir parçasının fistiq ağacının aşağı budağına ilisib qaldığını gördülər.

Kəşfiyyatçı səbirsiz Heyvorda toxraqlıq vermək üçün əlindəki uzun tūfəngilə onun yolunu kəsərək:

– Yavaş, yavaş, – dedi. – İndi nə etmək lazım olduğunu bilirik. Ancaq ləpirləri tapdalamayın. Vaxtsız atılan bircə addım saatlarla təlaşa səbəb ola bilər. Amma biz onların izini tapmışıq, bunu heç cür inkar etmək olmaz.

– Allah sizi xoşbəxt eləsin, ay hörmətli adam, Allah sizi xoşbəxt eləsin! – deyə Munro qışkırdı.

– Hərgah onlar başlı-başına buraxılmışlarsa, ola bilər ki, belə bir dolama yolla getmişlər və bizdən indi on iki mil uzaqdadırlar. Hərgah onları quronlar, ya da başqa fransız hinduları tutmuşlarsa, çox güman ki, indi Kanada sərhədinin yaxınlığındadırlar. Bəs belə halda nə etmək olar? – deyə qətiyyətli kəşfiyyatçı fikrini yekunlaşdırmaq istədi və yoldaşlarının təlaş etdiklərini, onların üzündəki ümidsizlik ifadəsini görüb əlavə etdi. – Mogikanlarla mən izin bir başındayıq, deməli, izin o biri başını, yüz millərlə uzaqda olsa da,



tapacağıq! Yavaş, ehtiyatlı ol, Ünkas. Kənd əhli kimi sənin də heç səbrin yoxdur, yaddan çıxarırsan ki, yüngül addım dayaz iz buraxar.

Meşəyə yapışqılı olan alçaq kolluğun içindən keçmək istəyən bir adamın açdığı yolu bayaqdan çox diqqətlə nəzərdən keçirən Çinqaçquq birdən:

– Xuq! – dedi. İndi o, qəddini düzəltmişdi və iyrənc bir ilanı görmüş adam kimi, üz-gözünü turşudub, aşagını göstərirdi.

Heyvord vəhşinin göstərdiyi yeri əyilib diqqətlə gözdən keçirərkə:

– Burada insan ləpirləri aydın görünür! – dedi. – Kim isə bu gölməçənin kənarı ilə gedirmiş; bunun insan ləpiri olması şəksizdir. Qızlar əsir tutulmuşlar.

– Səhrada acıdan ölməkdənsə, əsir düşmək yaxşıdır, – deyə kəşfiyyatçı cavab verdi. – Ləpir getdikcə daha aydın görünəcək. Mən əlli çaxmaqdaşı müqabilində, bir o qədər qunduz dərisindən mərc gələ bilərəm ki, mogikanlarla birlikdə biz birbaş quronların viqvamlarına gedib çıxacağıq! Əyil bax, Ünkas! Heç şübhə ola bilməz ki, bunlar çəkmə ləpiri deyil, mokasin ləpiridir.

Gənc mogikan əyildi və buraya səpələnmiş yarpaqları kənara ataraq ləpiri çox diqqətlə nəzərdən keçirməyə başladı; zəmanəmizdə yalnız bankir şübhəli pul çekini bu qədər diqqətlə gözdən keçirərdi. Nəhayət, Ünkas çömbəldiyi yerdən qalxdı; başa düşmək olardı ki, gənc mogikan apardığı müayinənin nəticəsindən razı qalmışdır.

– Hə, de görək nə tapdin, oğlan, – deyə kəşfiyyatçı ondan soruşdu. – Bu ləpirə əsasən bir şey bilmək olarmı?

– Bu, Bic Tülkünün ləpiridir.

– Məsələ ayındır! Yenə bu quldur, yenə bu şeytan bildiyini edir! Nə qədər ki mənim, bax, bu maralvuranım Tülkünün aşını bişirməmişdir, o hələ çox cinayətlər törədəcəkdir.

Heyvord:

– Mokasınlərin hamısı bir-birinə oxşayır, yəqin ki, burada nə isə bir dolaşılıq var, – dedi. Bu sözlər Heyordun inamsızlığını deyil, ümidiyi hələ itirmədiyini daha aydın əks etdirirdi. Kəşfiyyatçı ona cavab verdi:

– Siz deyə bilərsiniz ki, bütün ayaqlar da bir-birinə oxşayır, halbuki hamımız çox yaxşı bilirik ki, ayaqların bəziləri iri, bəziləri isə xırda olur; bəziləri pəncədən enli, bəziləri isə ensiz olur; bəzilərinin üstü dik, bəzilərininki alçaq olur; bəzilərinin dabanları içəriyə doğru

bəsiq olur, bəzilərininki isə dala çox çıxır. İki kitab bir-birinə nə qədər oxşayırsa, mokasınlər də bir-birinə bir o qədər oxşayır. Qoy mən də baxım, Ünkas. Mokasınlər və kitablar haqqında bir deyil, iki rəy söylənsə, onların halına təfavüt etməz.

Kəşfiyyatçı dərhal işə başladı. O həmin dəqiqliqə:

– Sən haqlısan, mənim balam, – deyə Ünkasa müraciət etdi. – İçməyən hinduya nisbətən içən hindu yeriyəndə bədəninin ağırlığını daha çox dabanlarına salmağa çalışır; içməyə alışmış adam, istər ağ olsun, istərsə də qırmızıdərili, yeriyəndə ayaqlarını həmişə bir-birindən aralı qoyur. Bu ləpirlərin də eni və boyu məhz belədir! Sən də bax, Saqamor, belə ləpirləri çox ölçmüşən!

Çinqəçuk kəşfiyyatçının arzusunu yerinə yetirməyə razı oldu; o, ləpirləri tez gözdən keçirib ayağa qalxdı və təmkinlə yalnız bircə söz dedi:

– Maqua.

– Deməli, məsələ aydınındır: buradan qarasaçlı qız və Maqua keçmişlər.

– Bəs Alisa onların yanında olmamışdır? – deyə Heyvord soruşdu.

– Alisanın buralara ayaq basmış olmasının heç bir əlamətinə hələ rast gəlməmişik, – deyə kəşfiyyatçı cavab verdi və kolları, ağacları, torpağı diqqətlə gözdən keçirməyə başladı. – Oradakı nədir? Ünkas, gör o göyəm kolundan asılan nədir, gətir bura.

Gənc hindu kəşfiyyatçının xahişini yerinə yetirdi və ona qəribə bir şey gətirib verdi. Kəşfiyyatçı onu alıb yuxarı qaldırdı və ürəkdən, lakin səssizcə güldü:

– Bu, müğənninin çalğı alətidir! Ünkas, altı fut iki düym insan bədəninin ağırlığına tab gətirə bilən iri çəkmələrin ləpirlərini axtar, – deyə kəşfiyyatçı təklif etdi. – Mən bu kişinin salamat qaldığına inanmağa başlayıram; deyəsən, o, bağırmaqdan əl çəkib yaxşı bir işdən yapılmışdır.

Kora ilə Alisanın yanında, heç olmasa, yaman-yaxşı bir dostu vardır, – deyə Heyvord öz fikrini bildirdi.

Şahingöz isə etinasızlıqla gülümşəyərək:

– Aydındır, – dedi. – O, oxumaqdan əl çəkən deyildir! Bu adam nahar hazırlamaq üçün maral öldürə bilərmi, bataqlıqdan və mamırlıqdan keçə bilərmi, ya da quronun başını kəsə bilərmi? Əgər bunlar



onun əlindən gəlməzsə, deməli, meşədəki adicə qaratoyuq ondan ağıllıdır... Hə, nə deyirsən, oğlan, fikrimizin doğru olduğunu sübut edə bilən bir dəlil varmı?

– Buradakı iz uzunboğaz çəkmə geymiş adamın ləpirinə oxşayır. Olmaya, bizim dostumuzun ləpiridir?

– Yarpaqlara ehtiyatla toxun, yoxsa ləpirin şəkli pozular. Bu, qarasaçlı qızın ləpirləridir. Müğənni bu izi bircə ayağının dabanı ilə örtə bilərdi.

– Hanı? Qoyun, balamın ləpirlərinə mən də baxım! – deyə Munro irəli gəlib kolları araladı və güclə görünən ləpirlərə əyilib baxdı.

Ayağını yerə yüngülcə, lakin tez basıb götürən adamın ləpiri, hər halda, qalmışdı və indi də aydın görünürdü. Qocaman əsgər bu ləpirə diqqətlə baxdı, axırdı onun gözləri yaşardı. Heyvord qocanın fikrini dağıtmışa qəşfiyyatçıya dedi:

– İndi ki biz ləpirləri tapmışıq, gəlin yubanmadan yola düşək. Belə vaxtda hər bir dəqiqə əsirə bir il kimi görünür.

– Hələ vaxtı deyil, tələsməyin, – deyə Şahingöz etirazını bildirdi və izləri nəzərdən keçirməkdə davam etdi. – İndi bizə məlumdur ki, quldur quron, qarasaçlı qız və müğənni buradan keçmişlər. Bəs qızılı saçları, mavi gözləri olan qız hanı? Boyca balaca olan bu qız bacısı kimi cürətli olmasa da, hər halda, üzdən göyçəkdir və xoş danışıği vardır. Məgər onun dostları yoxdur, məgər onun elə bir adamı yoxdur ki, qayğısına qala?

– Allah özü bilir ki, onun heç vaxt dostu əskik olmayıb! Məgər biz onu axtarmıraq? Mən özüm onu tapmayınca axtarışı davam etdi-rəcəyəm, – deyə Heyvord fikrini bildirdi.

– Belə halda biz gərək müxtəlif yollarla gedək, çünkü mavigözlü qız buralardan keçməmişdir, o, ayağını yerə nə qədər yüngül qoysayıdı da, ləpiri mütləq qalardı.

Heyvord kənara çəkildi. Sanki, onun bütün coşqunluğu, bütün həvəsi bir anda söndü. Kəşfiyyatçı öz həmsöhbətinin əhvalının dəyişməsinə fikir vermədi və bir qədər düşündükdən sonra sözünə davam etdi:

– Bu səhralıqda qarasaçlı qızdan və ya onun bacısından savayı, heç bir başqa qadın belə ləpir salmazdı. Qarasaçlı qızın burada olduğunu öyrəndik, bəs kiçik qızın ləpirləri hanı? Bu izi tutub gedək, hərgah heç bir şey tapmasaq, yenidən düzənliyə qayıdır başqa yol

ilə gedərik... Qabağa keç, Ünkas, quru yarpaqları da gözdən qoyma. Mən kollara fikir verəcəyəm, atan isə torpağı gözdən keçirəcəkdir. Gedək, dostlar, gün təpələrin arxasına keçir.

– Bəs mən bir iş görə bilmərəmmi? – deyə, həyəcanlı halda, Heyvord təlaşla soruşdu.

Qırmızıdərili dostları ilə irəlidə gedən kəşfiyyatçı dedi:

– Sizmi? Sizin üçün də iş tapılar, dalımızca gəlin, ləpirlərimizin üstünü tapdalayıb örtün.

Hindular xeyli yol getdikdən sonra dayandılar və yerdə nəyə isə bayaqkindən da çox diqqətlə baxmağa başladılar. Ata ilə oğul bir-birilə tez-tez və ucadan danişa-danişa gah onların hamisini sevin-dirən şeyə, gah da bir-birinə baxırdılar.

– Olmaya, onlar balaca qızın ləpirini tapıblar? – deyə kəşfiyyatçı soruşdu və cəld hinduların dalınca getdi. – Bu nədir? Burada pusqu düzəldiblər?.. Yox, ən yaxşı tüfəngə and içirəm ki, burada minik atları olmuşdur! Hə, indi bütün sərr aşkara çıxmışdır, hər şey bizim üçün gecəyarısı üzünü göstərən şimal ulduzu qədər aydınlaşdır. Bəli, bəli, onlar, bax, burada ata minmişlər. Atlar, bax, bu ağaca bağlılmış, bax, o tərəfdən də şimala, birbaş Kanadaya enli yol gedir.

Dunkan:

– Bunlar bir yana qalsın, axı Munronun kiçik qızı Alisanın heç bir izi-tozu yoxdur, – dedi.

– Ünkasin, bax, indicə yerdən tapdığı işıldayan şey nəzərə alın-mazsa, hələ ki, onun izi tapılmamışdır. Gətir bura tapdığını, oğlan, biz ona yaxşı-yaxşı baxaq.

Heyvord Alisanın çox xoşuna gələn bu bəzəkli sancağı görən kimi tanıdı. Sevgisinə sədaqətli qalan Heyvord yadına sala bildi ki, bu sancağı həmin qanlı qırğın səhəri sevgilisinin yaxasında görmüşdü. O, istəklisinin bu nişanəsini alıb tez bağırna basdı; lakin bu şey heyrat içinde olan kəşfiyyatçının gözündən dərhal itdi; o, göz-lərini yerə nə qədər zillədisə də, sancağı görə bilmədi; onu axtar-maq üçün tüfənginin ucu ilə yarpaqları xeyli eşələdikdən sonra təəssüflə:

– Dünyanın işi belədir, – dedi, – elə ki, gözlərin zəifləməyə baş-ladı, qocalığını gözünün önünə al! Bu cür işıldayan şeyi görə bilmə-yən adama nə demək olar! Bununla belə, minqlə haqq-hesab çək-mək üçün gözlərim çox yaxşı görür. Amma siz nə deyirsiniz deyin,



mən itən sancağı tapmaq istərdim, heç olmasa, ona görə ki, aparıb qanuni sahibinə verərdim; buna nail olsaydıq, biz çox uzun bir izin hər iki ucunu tapmış olardıq, çünkü indi izin o biri başı ilə bizim aramızda geniş Müqəddəs Lavrenti körfəzi, bəlkə də, Büyük Göllər vardır.

– Elə buna görə də yubanmaq olmaz, getmək lazımdır, – deyə Heyvord cavab verdi. – Niyə durmusunuz, gedək!

– Deyirlər ki, cavanlar dəliqanlı olarlar. Axi biz dələ ovuna getmirik, Qorikan sahillərində maral ovuna da çıxmırıq! Biz gecə-gündüz, həm də tək-tük adamların ayağı dəyən səhra ilə yol getməli olacağıq, belə yerlərdə kitabın verdiyi bilik də kömək eləməz. Hindu, əvvəlcə ocağın qıraqında oturub məsləhət demisi çəkməyincə, belə səfərə çıxmaz; mən özüm ağ olsam da, hinduların bu adətinə hörmət edirəm, çünkü çox ağıllı və gərəkli hərəkətdir. Buna görə də biz köhnə qalanın xarabalığına qayıdır orada ocaq qalayacağıq, səhər açıldıqda isə, heç də boşboğaz qadınlar kimi və ya səbirsiz uşaqlar kimi deyil, əsl mərd kişilər kimi dincəlmiş və işə hazır vəziyyətdə yerimizdən qalxacağıq.

Heyvord kəşfiyyatçının danışığından başa düşdü ki, onunla höcətləşmək fayda verməz. Munro yenə bədbinləşdi; yəqin, onu bu vəziyyətdən yeni, təsirli bir hadisə qurtara bilərdi. Zərurətlə hesablaşmaq lazım gəldi; gənc zabit qocaman əsgərin qolundan tutub hinduların və kəşfiyyatçının dalınca getdi; onlar artıq düzənliyə gedən yola döndülər.

XIX

fəsil

Yolcular qala xarabalığına qayıdarkən gecənin qaranlığında bu yerlər daha dəhşətli görünürdü. Kəşfiyyatçı və onun yoldaşları gecəni keçirmək üçün tez yer hazırlamağa başladılar. Qaralmış divara bir neçə tir söykədilər; Ünkas bu tirlərin üstünə çırrı döşədi; hamı bu müvəqqəti sığınacağa qane oldu. Gənc hindu işini qurtardıqdan sonra, yenicə hazırladığı narahat daxmasını işaret ilə göstərdi; Heyvord isə onun işaretlərlə nə demək istədiyini başa düşdü və Munronu daxmaya girmək üçün dilə tutmağa başladı. Sonra Dunkan istəklə balalarını itirmiş qoca Munronu öz dərdini çəkmək üçün tək

qoyub havaya çıxdı. O, çox həyəcanlı olduğuna görə, istirahət heç yadına düşmürdü.

Şahingöz və hindulər ocaq qalayıb qaxac ayı ətindən ibarət kasıbfəndi axşam yeməyinə başladılar, gənc zabit isə bu vaxt dağıdılmış qalanın Qorikana baxan tərəfinə getdi. Külək yatmışdı, dalğalar da qumlu sahilə daha sakit və eyni bir ahənglə baş çəkib qayıdırı. Qalan qara buludlar, quduzcasına bir sürətlə ötüşməkdən yorulmuş kimi, indi parçalanırı; daha ağır buludların qara karvanı üfüqdə cəmləşirdi; yüngül buludlar hələ də gölün üzərində, yüksəkdə sürünür, ya da öz yuvalarının dövrəsində dəstə ilə süzən quşlar kimi, dağ zirvələrinin arasında dolanırı. Hərəkətdə olan buludların arasından hərdənbir görünən qırmızı ilduz qaranlıq səmaya zəif işiq səpələyirdi. Qatı qaranlıq dəryasına qərq olan ətraf dağlar daha görünmürdü. Düzənlik böyük bir qəbiristanı xatırladırı; onu hər tərəfdən bürüyən kədərli səssizliyi poza bilən nə zəif xışltı, nə də hənerti eşidildi.

Dunkan bir neçə dəqiqə dayanaraq, keçmişsi sıxıntılı bir təfsilatla xatırladan bu mənzərəyə tamaşa etdi. O gah meşə sakılının gur-hagur yanmış ocağına tərəf, torpaq səngərə, gah da meytlərin sərilib qaldığı o tərəfdəki qaranlıq səhraya baxırdı. Az sonra ona elə gəldi ki, o tərəfdən anlaşılmaz səslər eşidir. Gənc zabit qorxduğunu dərk etdikdə özünü məzəmmət etdi. O, zəifcə parıldasañ ulduzların suya düşmüş əksinə tamaşa etmək üçün üzünü gölə çevirdi. Lakin indiki dəqiqələrdə onun çox həssaslaşan qulağı yenə də zəif səslər eşidirdi. Nəhayət, ona elə gəldi ki, qaranlıq tərəfdən ayaq səsləri eşidir. Dunkan təlaş içində, yavaş səslə kəşfiyyatçını çağırırdı. Şahingöz karabının qayışını ciyinə keçirib Heyvordun yanına gəldi; onun sakit zahiri görünüşü özünün və səfər yoldaşlarının təhlükəsizliyi üçün çox xatircəm olduğunu sübut edirdi.

Dunkan ona müraciətlə:

– Qulaq verin, – dedi, – düzənlikdən cürbəcür səslər gəlir. Bəlkə, Monkalm qələbə çaldığı yerləri hələ tərk etməmişdir?

– Bələ çıxır ki, qulaq gözdən itidir, – deyə kəşfiyyatçı yenə xatır-cəmliliklə etiraz etdi; o, bir parça ayı ətini ağızına qoyub çeynəyir, buna görə də, eyni vaxtda iki işlə məşğul olan adamlar kimi, sözü ləngiyə-ləngiyə deyir və aydın danışmırı. – Monkalmın bütün qoşunu ilə Teydə necə yerbəyer olduğunu mən özüm gördüm: fransızlar



müvəffəqiyətlə qurtardıqları döyüşdən sonra evə qayıdır qadınlarla gülüb-oynamağı sevirlər.

– Bilmirəm. Mühəribə vaxtı hindular az yatırlar, ola bilər ki, quronların bəziləri qarət məqsədilə burada qalıblar. Yaxşı olardı ki, ocağı söndürüb keşikçi qoyaq. Qulaq verin! Eşidirsinizmi? Mən bu səsi deyirdim!

– Hindular tək-tək hallarda qəbirlərə yaxın gələrlər. Hərçənd onlar adam öldürməyə həmişə hazırlılar, amma, adətən, skalp soymaqla kifayətlənirlər...

– Eşidirsinizmi?.. Yenə!.. – deyə Dunkan kəşfiyyatçının sözünü kəsdi.

– Eşidirəm, eşidirəm; yemləri lap az olanda, ya da artıq düşəndə canavarlar həmişə qudurarlar, – deyə kəşfiyyatçı yenə xatircəm cavab verdi. – Hava bir az işiq və vaxtimız da bir qədər çox olsayıdı, bu şeytanların bir neçəsinin dərisini soyardıq. Doğrudan... Bu nə ola bilər?

– Deməli, canavarlar deyil?

Şahingöz yavaş-yavaş başını tərpətdi və Dunkana işaret etdi ki, onun dalınca, tonqalın işığı düşməyən yerə gəlsin. Belə bir ehtiyatkarlıq tədbirini yerinə yetirdikdən sonra Şahingöz ətrafa diqqətlə xeyli qulaq verdi; bilmək istəyirdi ki, onu heyrətə salan bayaqkı yavaş səs bir də eşidiləcəkmi? Görünür, onun belə səy göstərməsi əbəs idi, çünki bir dəqiqədən sonra Dunkanın qulağına piçıldayıb dedi:

– Ünkası çağırmaq lazımdır. Bizim qulağımızın ala bilmədiyi ən yavaş səsləri də hindu eşidə bilir; mən özüm ağam və bunu danmiram.

Atası ilə söhbət edən gənc mogikan bayquş səsini eşidərkən diksində, cəld ayağa qalxdı və bu səsin haradan geldiğini axtarmaq istəyirmiş kimi, gözlərini qaranlığa zillədi. Kəşfiyyatçı Ünkası ikinci dəfə səslədi; bir neçə dəqiqədən sonra Dunkan gördü ki, Ünkas səngərin kənarı ilə, çox ehtiyatlı onlara tərəf gəlir.

Şahingöz delavar dilində Ünkasa bir neçə söz dedi. Ünkas nə üçün çağrırdığını bildikdə dərhal üzü üstə yerə sərildi; Dunkana elə gəldi ki, Ünkas yerdə tamamilə hərəkətsiz, sakit uzanmışdır. Heyvord gənc döyüşcünün tirtap uzanıb hərəkətsiz qalmasına təəccüb etdi, belə şəraitdə onun necə məlumat əldə edə bilməsilə maraq-landı, bir neçə addım irəli gəldi və bayaqdan gözlərini zillədiyi qaral-

tının yanında çömbəldi. Bu zaman Ünkas yox olmuşdu; indi Heyvord torpaq tirəsinin üstündə yalnız güclə sezilən hündür bir şeyin qaraltısını görürdü.

– Bəs hanı mogikan? – deyə kəşfiyyatçıdan soruşdu və təecübə geri çekildi. – Mən onun, bax, burada, yerə necə uzandığını gördüm və and içə bilərdim ki, hələ uzandığı yerdə tərpənməmişdir.

– Sss! Yavaş danışın. Axi bilmirik, bəlkə, bizə qulaq asan var, minqlər çoxbilmiş tayfadır. O ki qaldı Ünkasa, o, düzənliyə getmişdir, hərgah makuaslar hələ buradadırlarsa, onlar fəndgirlikdə heç də özlərindən geri qalmayan bir rəqiblə üz-üzə gələcəklər!

– Siz elə zənn edirsiniz ki, Monkalm özünün bütün hindularını hələ aparmayıb? Silaha sarılmaq üçün yoldaşlarımızı çağıracaq. Beş nəfərik, beşimiz də döyüşlərdə bərkdən-boşdan çıxmış adamıq.

– Hərgah canınızın qədrini bilirsınızsə, heç kəsə bir kəlmə də olsun deməyin. Saqamora baxın. Hərgah burada düşmənlərdən birisi gizlənmişdirse, o, yaxınlığımızda təhlükə olduğunu başa düşdürüümüzü Saqamorun üzündən əsla sezə bilməz.

– Axi onlar Saqamoru görsələr, öldürərlər. Tonqalın işığında onun qaraltısı çox aydın görünür, buna görə də labüb olaraq birinci onu məhv edərlər.

Kəşfiyyatçı həmişəkindən daha həyəcanlı bir səslə:

– Siz düz deyirsiniz, – dedi, – bunu danmaq olmaz. Bəs nə edək? Bircə şübhəli baxışın özü də hücumu səbəb ola bilər, özü də hücum elə tez başlanar ki, biz ona heç hazırlaşmağa da macal tapmariq. Biz Ünkası çağıranda Çinqaçquk eşitdi, özü də bilir ki, biz yeni bir iz tapmışıq. Mən ona deyərəm ki, tapdığımız minqin izidir; o da öz işini bilər.

Kəşfiyyatçı barmaqlarını ağızına soxub fışılılı, yavaş səs çıxardıqda, Dunkan bu səsi ilan fışılısına oxşadıb diksinərək, kənara çekildi. Çinqaçquk başını əlinə söykəyib oturmuş və fikrə getmişdi; lakin adını daşıdığı heyvanın xəbərdarlıq səsini eşitdikdə başını qaldırdı və qara gözlərilə ətrafi cəld və çox diqqətlə süzdü. Çinqaçquk təəccüb və təlaş etdiyini yalnız bu anı və bəlkə də, qeyri-iradi hərəkətlə bildirdi. Onun tūfəngi o qədər yaxında idi ki, əlini uzatsayıdı, çatardı. O, rahatlaşmaq üçün qurşağını açmışdı və buna görə də tərpənərkən tomaqavkı yerə düşdü. Sinirlərinin və əzələlərinin dincəlməsini istəyən adam kimi, bu vəhşi insanın da bədəni boşalıb



çökmüşdü. Vəhşi, dirsəkləndiyi əlinin dincəlməsini istəyirmiş kimi, başını o biri əlinə söykəyib, yənə bayaqkı kimi oturdu və baş verə biləcək hadisələri yalnız hindu döyüşüsünə xas olan soyuqqanlılıq və mərdliklə gözləməyə başladı. Lakin Heyvord başa düşdü ki, mogikanların başçısı mürgüləmir; onun burun deşikləri körüklenirdi, başı bir az yana əyilmişdi, cəld, iti nəzərlərilə ətrafdakı şeylərə göz gəzdirirdi.

Şahingöz Heyvordun qoluna toxunaraq piçıldı:

– Saqamora baxın! O bilir ki, adicə bir ehtiyatsız davranış və ya baxış planlarımızı pozub bizi haramzadələrin pəncəsinə sala bilər...

Qəflətən havada görünən parıltı və onun ardınca eşidilən güllə səsi Şahingözün sözünü yarımcıq qoydu. Kənarında Çinqaçquun oturduğu ocaqdan qıçılcımlar qalxdı. Heyvord ikinci dəfə ocağa tərəf baxdıqda, onun kənarında Çinqaçquu daha görmədi.

Bu vaxt keşfiyyatçı tüfəngini hazır tutmuşdu və düşmənin görünməsini səbirsizliklə gözləyirdi. Lakin həmlə, nəticə verməyən təkcə bir cəhdələ, görünür, qurtarmışdı. Keşfiyyatçı və Dunkan bir-iki dəfə kolluğun xişləsini eşitdilər, aydın görünməyən qaraltılar özlərini tez kolluğa vurdular. Az sonra Şahingöz o tərəfdəki canavarları gösterdi; canavarlar onların kövləngahına girən qabağınca qaçırdılar. Bir neçə dəqiqə davam edən həyəcanlı intizardan sonra suyun şap-piltisi eşidildi və dərhal başqa bir tüfəngdən atəş açıldı.

– Bu Ünkasdır! – deyə keşfiyyatçı bildirdi. – Bu oğlanın tüfəngi çox düz vurandır. Ata öz uşağının dilini yaxşı bildiyi kimi, mən də Ünkasin gülləsinin səsinə bələdəm, çünkü daha yaxşı bir tüfəng ələ keçirənədək Ünkasdakı tüfəng mənim idi.

– Bu nədir? – deyə Dunkan soruşdu. – Onu güdürlər, görünür, işimiz bitib!

– Bax, o kösövlərin sıçrayıb ocağıın kənarına səpələnməsi göstərir ki, bizi tələyə salmaq istəyirmişlər; bu hindu isə təsdiq edə bilər ki, bizə heç bir yerdən zərər dəyməmişdir, – deyə keşfiyyatçı cavab verib tüfəngini aşağı saldı və ocağıın işığı düşən yerdə yenice görünən Çinqaçquun dalınca, torpaq səngərə tərəf yönəldi. – O nə idi, Saqamor? Doğrudanmı, minqlər bizə basqın edirlər, yoxsa həyəcana bais olan adam yalnız hərbi dəstəyə qoşulub ölülərin skalplarını soyan və evlərinə qayıdanda öz igidlilikləri ilə qadınların qarşısında öyünən alçaq həriflərdən biri idi?!

Çinqaçquk dinməz-söyləməz əvvəlki yerində oturdu, az qala. onun özünü birtəhər eləmiş olan xatalı güllənin dəydiyi kösövə diqqətlə baxdı və yalnız bundan sonra cavab verdi. O, barmağını qaldırıb ingiliscə:

— Bir, — deməklə kifayətləndi.

Şahingöz əyləşərək dedi:

— Elə mən də belə başa düşmüştüm. O, Ünkasın güllə atmasından əvvəl özünü gölə ata bilmişdir, buna görə də, yəqin ki, bu yaramaz, iki mogikanın və bir ağ ovçunun izlə gedərkən, guya, pusquda gizlənən böyük bir dəstəyə rast gəldiyi haqqında olmazın uydurmalar düzəldib nəql edəcəkdir. O, zabitlər barəsində danışmayacaqdır, çünki bu yerlərdə zabitlər hesaba alınmır. Qoy necə istəyir, nəql eləsin, nə işimizə qalıb! Ağla batmayan yalanlar deyən abırsız adamın ağızından vurub susduran namuslu adamlar hər yerdə vardır. Alçaq elə tuşlamışdı ki, onun gülləsi lap sənin qulağının dibindən viyildayıb keçdi, Saqamor.

Çinqaçquk yenə əvvəlki kimi sakitcə oturub, heç qərardan getmirdi; onun əhəmiyyətsiz hesab etdiyi belə bir hadisə əsla vecinə deyildi. Ünkas da gəlib onlara qoşuldu, o da atası kimi sakitcə ocağın qırığında oturdu.

Heyvord qarşısındaki adamları çox maraqla və təəccübə seyr edirdi. Ona elə gəlirdi ki, bu meşə saknləri arasında nə isə bir sərr vardır və o, bu sərrı başa düşə bilmir. Qaranlıq düzədə baş vermiş hadisələri, ağ irqdən olan hər hansı bir gənc kimi bütün təfsilatı ilə nəql etmək, hətta bir az da özündən artırmaq əvəzinə, gənc mogikan gördüyü işlərin gec-tez hamiya məlum olacağını dərk etməklə kifayətlənmişdi. İndiki dəqiqələr hindunun öyünməsi üçün, doğrudan da, münasib deyildi və hərgah Heyvord soruşmasaydı, yəqin ki, bu barədə heç bir söz deyən olmayıacaqdı.

— Bəs düşməninizin axırı necə oldu, Ünkas? — deyə Dunkan soruşdu. — Güllənin səsini eşidəndə yəqin etdik ki, siz əbəs yerə güllə atmamısınız.

Gənc döyüşü ovçu palтарının yaxasını açdı və qazandığı qələbənin simvolu olaraq, ikrəh hissi oyadan bir çəngə saç göstərdi. Çinqaçquk bu skalpı alıb bir neçə dəqiqə diqqətlə gözdən keçirdi, sonra kənarə atdı və nifrət əlaməti olaraq üz-gözünü turşutdu. O:

— Oneida! — dedi.



– Oneida! – deyə kəşfiyyatçı da təkrar etdi. O, qanlı emblemə baxmaq üçün yaxınlaşdı. – Allah, sən özün saxla! Hərgah oneidlər bizim izimizlə gəlirlərsə, onda bu məlunlar bizi hər tərəfdən araya alacaqlar! Ağ adam baxanda bir hindunun dərisilə o biri hindunun dərisinə fərq qoymur, amma Saqamor bu dərinin minqin başından soyulmuş olduğunu söyləyir, bu başıbeləli minqin hansı qəbilədən olduğunu da deyir, elə bil, həmin skalp kitab vərəqi, onun hər bir tükü isə hərf imiş. Bizim qoçaq oğlan, indi sən de görək, bu yaramaz hansı qəbilədəndir?

Ünkas başını qaldırıb kəşfiyyatçuya baxdı və mülayim səslə:

– Oneida! – deyə cavab verdi.

– Yenə oneida! Hətta bircə nəfər hindunun dilindən çıxan söz, adətən, doğru olur; elə ki, bu sözə həmin hindunun qəbiləsindən olan adamlar şəriklər olurlar, onda sözün doğruluğuna heç bir şəkk-şübhə ola bilməz.

Heyvord:

– O yaxşı bizi fransız hesab etmişdir, – dedi, – yoxsa öz dostlarının canına qəsd etməzdi.

– Heç ola bilməz ki, həmin adam bonqla üzünə hərbi naxışlar çəkmiş mogikanı quron hesab etsin! Bu, ona oxşayırdı ki, siz Monkalmin aq mundırı əsgərini qırmızı gödəkçeli ingilis qvardiyaçısı hesab edəsiniz, – deyə kəşfiyyatçı öz etirazını bildirdi. – Yox, yox, İlhan öz işini çox yaxşı bilir; bir də ki, burada böyük səhv olmamışdır, çünkü ağlar bir-birilə vuruşduqları zaman delavarların və minqlərin qəbilələri kimin tərəfində olursa olsunlar, bir-birini sevmirlər. Buna görə də oneidlər ingilislərə xidmət etsələr də, bəxtim gətirсeydi və bu yaramaza mən rast gəlsəydim, onu özüm də dərhal güllə ilə vurardım.

– Belə eləsəydiniz, sazışımızı pozmuş olardınız.

Şahingöz sözünə davam edərək dedi:

– Adam hər hansı bir tayfa ilə tez-tez üz-üzə gələndə və bu tayfanın içərisində namuslu şəxslər olanda, adam özü də dələduz olmayında – onların arasında mehribanlıq əmələ gəlir. Amma mogikalarla minqlərin arasındakı mehribanlıq insanın ilanı sevməsinə daha çox oxşayır!

– Belə sözləri eşidəndə adamın qanı qaralır!

– O ki qaldı mənə, haqqı sevirəm, buna görə də deyə bilmərəm

ki, minqləri görməyə gözüm yoxdur. Bununla belə, mənə elə gəlir ki, maralvuranımın o zirək oneidi güllə ilə vurub yerə sərməsinə yalnız gecənin qaranlığı mane oldu.

Şahingöz səsini kəsib, ocaqdan üzünü çevirdi.

Heyvord durub torpaq səngərə getdi. O, meşələrdə əsgər həyatına alışmamışdı, buna görə də qəflətən hiyləgərcəsinə edilən bu cür basqınların mümkün olduğunu fikirləşdikcə həyəcan keçirirdi.

Dunkan hinduların adətlərinə çox yaxşı bələd idi, buna görə də ocağın nə üçün yenidən qalandığını, hindu döyüşülərinin, habelə, Şahingözün yenə tüstünlənən ocağın kənarında, öz əvvəlki yerlərində nə üçün təmkinlə və ciddiyətlə oturmalarının səbəbini başa düşürdü. O da ətrafindakıları görüb sayıq müşahidə etmək üçün səngərin kənarında oturdu.

Çinqaçquq bir xeyli fikrə getdikdən sonra, başı yumşaq daşdan qayırılmış çubuğuunu çəkdi. Əsəbəri sakitləşdirən tənbəkinin ətrindən doydugdan sonra, çubuğu kəşfiyyatçıya verdi. Beləliklə, bu adamlar çubuğu dinməz-söyləməz üç dəfə bir-birinə ötürdülər. Heç kəs ağızını açıb bir söz demədi. Sonra Saqamor, həm yaşca, həm də rütbəcə böyük olduğuna görə, sakitcə və vüqarla dediyi bir neçə sözə mübarizə planını izah etdi. Kəşfiyyatçı ona cavab verdi. Çinqaçquq yenə dilləndi, çünkü Şahingöz onun fikrinə şərīk çıxmırıldı. Gənc Ünkas dinməzcə oturub böyüklerin danışığına hörmətlə qulaq asındı. Axırda Şahingöz nəzakət əlaməti olaraq Ünkasın fikrini soruşdu. Heyvord ata və oğulun hərəkətlərinə əsasən belə başa düşdü ki, onların hər ikisi bu mübahisədə bir fikirdədirler, ağ ovçu isə başqa bir fikirdədir. Mübahisə getdikcə qızışırı.

Ünkasın da sözləri onun daha təcrübəli atasının sözləri kimi çox diqqətlə dinlənildi. Ocağın başındakıların heç biri səbirsizlik göstərib tələsməyə çalışmadı; onların hər biri yalnız bir neçə dəqiqə fikirləşdikdən sonra cavab verirdi.

Mogikanlar danışdıqca əllərilə o qədər aydın hərəkətlər göstərildilər ki, Heyvord onların fikrini asanlıqla başa düşə biliirdi. Hinduların tez-tez əllərilə danışması aydın göstərirdi ki, onlar düşmənin quruda ayağının izlərilə təqib olunmasını təkidlə tələb edirlər; Şahingöz isə elini tez-tez Qorikana tərəf uzadırdı; bundan da belə başa düşmək olardı ki, o, düşmənin su yolu ilə təqib olunmasını təklif edir.



Kəşfiyyatçı karıxmış kimi görünürdü; yəqin, məsələ onun istədiyi kimi həll olunmurdı; birdən o, ayağa qalxdı, bayaqkı küskünlüyündən əl çəkərək, yerli hindular kimi çox tez-tez danışmağa başladı. O, təklif etdiyi planın yerinə yetirilməsi üçün neçə gün lazım idisə, əlini də bir o qədər havaya qaldırıb, hər dəfə günəşin hərəkət yolunu göstərdi. Sonra Şahingöz dağların arasından, çaylardan və göllərdən keçən uzun bir yolu təsvir etdi. Heç bir şeydən xəbəri olmayan, yatmış Munronun qocalığı və taqətsizliyi əl hərəkətlərilə o qədər aydın təsvir edilirdi ki, bu hərəkətlərin mənasını asanlıqla başa düşmək olardı. Dunkan hiss etdi ki, onun da haqqında danışrlar, çünkü kəşfiyyatçı əlini uzadaraq, «Səxavətli əl» sözlərini dedi; bu isə Dunkana, onun səxavətli olmasına görə, dost qəbilələr tərəfindən verilmiş ləqəb idi. Sonra, heydən düşmüş yorğun adamın səndələmə yerişinin eksinə olaraq, yüngül qayıq hərəkətləri təsvir edildi. Şahingöz öz sözünü oneidin skalpını göstərməklə qurtardı, yəqin, o, tezliklə, həm də iz buraxmadan yola düşməyin zəruri olduğunu söyləyirdi.

Mogikanlar Şahingözün dediklərinə diqqətlə qulaq asdır. Şahingözün nitqi öz təsirini göstərdi. Kəşfiyyatçı son sözlərini deyərkən, mogikanlar, adət üzrə, səs-səsə verdilər, bu isə göstərirdi ki, onlar Şahingözün fikrini beyənmişlər. Daha doğrusu, Ünkas və onun atası Şahingözün gətirdiyi dəlillərə inanıb, əvvəlkı fikirlərindən əl çəkdilər.

Məsələ həll edilən kimi mübahisə də dərhal kəsildi. Şahingöz öz fikrinin bəyənildiyinin yoldaşlarının gözlərində eks etməsinə əhəmiyyət verməyərək, sönüməkdə olan ocağın kənarında tirtap uzanıb gözlərini yumdu.

Bayaqdan bəri özgəsinin dərdini çəkən mogikanlar, söhbətin kəsilməsindən istifadə edərək, özləri haqqında fikirləşməyə başladılar. Sərt hindu başçısının səsi dərhal yumşaldı. Çinqaçkuk öz oğlu ilə müləyim, mehriban və hətta zarafatyana danışmağa başladı. Ünkas atasının səmimi sözlərinə şadlıqla cavab verirdi. Hələ kəşfiyatçı dərin yuxuya gedib bərkədən xorna çəkməyə başlamazdan əvvəl, onun səfər yoldaşlarının üzü tamamilə dəyişilmişdi.

Bu hinduların dilinin ahəngini sözlə təsvir etmək mümkün deyildir. Onların danışığının bu xüsusiyyəti gülüşlərində və nəvaziqli sözlərində xüsusilə aydın sezilir; onların səslərinin, xüsusən oğlanın

səsinin diapazonu adamı valeh edirdi; o, lap yoğun səslə danışdığını halda, birdən məlahətli qadın səsini xatırladan nazik səsa keçirdi. Ata öz oğlunun sərrast və çevik hərəkətlərini seyr etdikcə valeh olurdu; bu sevinc onun gözlərində aydın sezilirdi; Ünkasin sirayətedici yavaş gülüşünə atası gülümsəməklə cavab verirdi. Qəlbində coşan atalıq məhəbbətinin təsirindən Saqamorun üzündəki sərtlik tamamilə silinmişdi.

Hindular bir saat ərzində bütün dərd-qəmi unudaraq, ən xoş hissələrini qanadlandırdılar; sonra Çinqaçquk yatmaq istədiyini söylədi, yun adyaly başına çəkib nəm torpağın üstündə uzandı. Ünkasin sevinci dərhal yox oldu. Bu gənc, kösövləri çox səylə elə düzdü ki, atasının ayaqları qızıb isti qalsın; sonra da xarabalıqda özü üçün yer rahatladi.

Heyvord, təcrübəli meşə sakinlərinin çox xatircəm olduğunu görüb ürəkləndi; o da yixilib yatdı. Qala xarabalığında rahatlanan bu adamlar hələ gecəyarısından çox qabaq şirin yuxuya getdilər.

XX *fəsil*

Şahingöz yatanları oyadarkən göydə hələ ulduzlar sayılırdı. Munro və Heyvord gecəni keçirdikləri daxmanın astanasında, Şahingözün səsini eşidən kimi cəld yerlərindən qalxdılar. Sığınacaqlarından çıxdıqda gördülər ki, kəşfiyyatçı onları gözləyir. Ağilli bələdçi adı qayda ilə salamlaşmaq əvəzinə, əli və gözü ilə işaret edib onları başa saldı ki, dinmək olmaz. Onlar lap yaxınlaşdıqda Şahingöz piçildədi:

– Bir kəlmə də danışmayıñ. Ağ adam səssiz meşə şəraitində necə danışmaq lazıim olduğunu yaxşı başa düşmür, bunu bədbəxt müğənninin başına gələn qəza da sübut etdi... Di gedək, – deyə Şahingöz qalanın örtülü yerinə tərəf yönələrək, sözünə davam etdi, – bu tərəfdən xəndəyə enək. Çalışın, daşların və tirlərin üstü ilə yeriyəsiniz.

Səfər yoldaşları Şahingözün bu əmrinə əməl etdilər, halbuki belə bir qeyri-adi ehtiyatkarlığın səbəbini hələ də başa düşmürdülər. Onlar, torpaq fortu üç tərəfdən əhatə edən çuxura endikdə gördülər ki, binalar uçub çuxuru doldurmuşdur. Onlar çox ehtiyatlı və səbirli



olduqları üçün, kəşfiyyatçının dalınca gedib Qorikan gölünün qumlu sahilinə çıxa bildilər.

Kəşfiyyatçı yenicə qurtaran çətin yola dönüb baxaraq:

– Bizim burada buraxdığınız izi yalnız iyələyib tapmaq mümkündür, – dedi. – Ot qaçqını güdəzə verər, çünkü ləpirlər onun üstündə qalır; ağacın və daşın üstündə isə mokasılınların izi qalmır. Hərgah hərbi çəkmələrimiz olsaydı, onda, bəlkə də, ehtiyat etməli olardıq; amma maral dərisindən yaxşı hazırlanmış ayaqqabısı olan adam buradan arxayıncı dağlara gedə bilər... Ünkas, qayığı itələ, yaxına gəlsin, çünkü buralar qumluqdur, ləpirlər çox aydın qalır... Ehtiyatlı ol, oğlan, qayıq sahilə toxunmamalıdır, yoxsa məlunlar buradan hansı yol ilə getdiyimizi başa düşərlər.

Cavan oğlan qayığı yavaşça sürüb sahilə yaxınlaşdırıldı; kəşfiyyatçı qala xarabalığından qalan taxtanı qayığa söykədi və zabitlərə işaret etdi ki, qayığa minsinlər. Bundan sonra sahildə hər şeyi əvvəlki kimi dağıniq hala saldılar. Şahingöz ağac qabığından qayırılan qayığa elə mindi ki, arxada ayağının izləri qalmadı, hindular ayna kimi şəffaf göldə dağların geniş qara kölgəliyində ehtiyatla avar çəkəcəkə qaladan xeyli uzaqlaşanadək Heyvord dinmədi.

Nəhayət, o soruşdu:

– Xəlvətcə, bu tezliklə getməyin nə mənası varmış?

– Hərgah öldürüyüümüz oneidin qanı təmiz sulu gölün indi üzdüryümüz qədər böyük bir yerini boyaya bilsəydi, onda sizin gözleriniz öz sualınıza cavab verərdi, – deyə kəşfiyyatçı cavab verdi.

– Axi siz deyirdiniz ki, oneid tək idi, ölülərdən isə qorxmaq mənəsizdir.

– Düzdür, o öz kələyini tək qurmuşdu! Lakin hindu, demək olar ki, həmişə xatircəm olur ki, onun qanı yerdə qalmayacaqdır, hərgah öldürülsə, gec-tez düşmənlərinin birindən hökmən intiqam alına caqdır.

– Qabaqda da, arxada da düşmənlər vardır, buna görə də səfərimiz, yəqin ki, təhlükələrlə dolu olacaqdır.

– Təhlükələrləmi? – deyə Şahingöz sakitcə təkrar etdi. – Yox, səfərimiz o qədər də təhlükəli olmayıacaqdır. Qulağımızın və gözüümüzün itiliyi sayəsində biz haramzadələrdən bir neçə saat qabağa düşə bilərik; hərgah silaha əl atmaq lazımlı gəlsə, onda, heç olmasa, üçümüz, bu yerlərdə rast gələ bildiyiniz adamlardan hər biri kimi,

tüfəngdən yaxşıca istifadə edə bilərik. Yox, yox, qorxmayıñ, təhlükəni heç ağlınzıda gətirməyin, amma burası var ki, gərək mümkün qədər sürətlə, siz demişkən, birbaşa yürüşlə gedək. Basqının, vuruşmanın və başqa bu cür əyləncələrin olması da mümkündür, lakin hər yerdə daldalanmağa imkanımız olacaqdır, döyüş sursatımız da boldur.

Ola bilsin ki, Heyvord təhlükəni kəşfiyyatçının başa düşdüyü kimi başa düşmürdü. O, ovçuya cavab vermək əvəzinə, dinməz-söyləməz oturmuşdu, qayıq da suyun üzü ilə rahat üzüb gedirdi. Onlar səhərə yaxın gölün boğazlarına gəlib çatdilar, saysız-hesabsız adacılardan cəld və ehtiyatla keçməyə başladılar.

Çinqaçquq avarını əlindən buraxdı. Ünkas və kəşfiyyatçı bu yün-gül qayığı əyri-üyrü, dolaşq boğazlardan keçirirdi; burada qayıqla qət edilən hər bir fut yol onları müəyyən bir təhlükəyə yaxınlaşdırı bilərdi. Saqamor adacıları, kolluqları bir-bir çox diqqətlə gözdən keçirirdi; suyun daha təmiz yerinə gəlib çatdıqda itigözlü Çinqaçquq dar boğazlara qanad gərən çılpaq qayaların və zəhmli meşələrin boyunca qabağa, uzaqlara nəzər salırdı.

Heyvord bu yerlərin gözəlliyinə maraqla tamaşa edir və eyni zamanda, təlaş keçirirdi; o, hər şeyi diqqətlə izləyirdi, nəhayət, nahaq yerə həyəcan keçirdiyini özlüyündə qət etmək istəyirdi ki, birdən Saqamorun verdiyi siqnalla avarlar dayandırıldı.

Çinqaçquq əlini qayıığın böyrünə yavaşca vurub, təhlükənin yaxınlaşdığını xəbər verən kimi Ünkas qəflətən:

– Xuq! – deyə səsləndi.

– Nə olub? – deyə kəşfiyyatçı soruşdu. – Göl o qədər sakitdir ki, elə bil, bu yerlərdə heç vaxt külək əsməyib; mən isə gölün buradan bir neçə mil irəlisini görə bilirəm.

Hindu avari qaldıraraq, gözünü zillədiyi tərəfi göstərdi. Dunkan da o tərəfə baxdı. Qayıqdan on futlarla uzaqda alçaq, meşəli adacılardan biri görünürdü; ada o qədər sakit və dinc görünürdü ki, elə bil, insan ayağı onun tənhalişini heç zaman pozmamışdır.

Dunkan:

– Mən orada qurudan və sudan başqa heç bir şey görmürəm, – dedi. – Çox gözəl mənzərədir...

– Ss! – deyə kəşfiyyatçı onun sözünü kəsdi. – Sən hər addımını ölçüb-biçməmiş atmazsan, Saqamor. Gördüyümüz ancaq kölgədir,



amma qeyri-adi bir kölgədir... Görürsünüzüm, mayor, adadan buxar qalxır.

– Sudur da, buxarlanır.

– Uşaq belə deyər. Bəs tüstüyə oxşayan o qara zolaq nədir? Bu zolaq qoz meşəsinin ləp içərilərinədək uzanır. Həmin tüstü ocaqdan çıxır, ocaq isə sönməkdədir.

– İndi ki belə oldu, o yerə gedib çataq, şübhədən də qurtaraq, – deyə səbirsiz Dunkan cavab verdi. – Görünür, orada adam azdır, çünkü bu bir parça torpaqda çox adam yerləşə bilməz.

– Hərgah siz hinduların fəndigirliyinə kitablarda yazılın qaydalar əsasında qiymət versəniz, onda sizin bu cəhdiniz ölümünüzlə qurtarmasa da, yanılımanıza səbəb olar, – deyə Şahingöz cavab verdi və özünə xas olan bir zirəkliliklə ətrafa çox diqqətlə göz gəzdirdi. – Hərgah mənim fikrimi bilmək istəsəniz, onda deyərdim ki, bizim iki yolumuz var: ya gərək geri dönüb quronları izləməkdən el çəkək...

– Heç vaxt! – deyə Heyvord belə bir şəraitə görə çox ucadan cavab verdi.

Şahingöz isə səbirsiz gənc zabiti özündən çıxmağa qoymamaq üçün cəld hərəkətlərlə ona işarə edib sözünə davam etdi:

– Səs salmayın, səs salmayın. Elə mən özüm də bu fikirdəyəm, amma güman edirdim ki, nə varsa, hamisini gərək deyəm. Deməli, biz üzə-üzə yolumuza davam etməliyik; hərgah boğazlarda hindulara və ya fransızlara rast gəlsək, onda, qayığı döndərib, bax, o sildirim qayaların arasından keçərik! Düzmü deyirəm, Saqamor?

Hindu cavab vermək əvəzinə avarını suya endirdi və qayığı daha cəld sürməyə başladı. Qayığın hərəkətini necə idarə etdiyinə əsasən hindunun nə fikrdə olduğunu başa düşmək çətin deyildi. Onlar daha cəld avar çəkə-çəkə bir neçə dəqiqədən sonra elə bir yerə gəlib çatdırıdalar ki, adanın indiyədək görünməyən bütün şimal sahili buradan çox aydın göründü.

– O iki qayığı və tüstünü görüsünüzüm? – deyə kəşfiyyatçı piçildədi, – hava duman olduğuna görə bu haramzadələr bizi hələ görə bilməmişlər, yoxsa onların döyüşə çağırın səslərini eşidərdik... gücünüz geldikcə avar çəkin, dostlar. Biz onlardan uzaqlaşırıq, deyə bilərem ki, artıq onların güllələrindən də uzaqlaşmışıq...

Gülləsi boğazın sakit səthindən keçən tüfəngin yaxşı tanış olan səsi və adadan gələn zil qısqırtı Şahingözün sözünü ağızında qoydu.

Bu isə sübut edirdi ki, onların qayığını adadakilar görmüşlər. Onlar bir azdan sonra gördülər ki, vəhşilər qayıqlara doluşub qaçqınların dalınca gəlirlər. Dunkan, qayıqdakı üç bələdçinin nə üzlərində, nə də hərəkətlərində heç bir dəyişiklik sezə bilmədi; indi onlar avarları daha çox qabağa atır və qollarını rəvan işlədirdilər. Balaca qayıq isə çox asanlıqla irəliləyirdi.

Şahingöz başını sola döndərib soyuqqanlılıqla baxa-baxa avar çəkməkdə davam edərək Çinqaçkuka dedi:

— Sən onları bizə bundan artıq yaxınlaşmağa qoyma, Saqamor, elə et ki, onlar bizdən məhz bu qədər aralı olsunlar. Bu quronların bütün qəbiləsində elə bir tüfəng tapılmaz ki, bizi bu qədər uzaqdan vura bilsin. O ki, qaldı mənim maralvuranıma, ona tamamilə bel bağlamaq olar.

Kəşfiyyatçı, qayığın düşməndən istənilən məsafədə olmasını mogikanların ikilikdə təmin edəcəyini yəqinləşdiridikdə, tez öz avarını əlin-dən buraxdı və xatalı tüfəngini qaldırdı. O, öz silahını üç dəfə çıxınıne sıxıb nişan aldı, hər dəfə yoldaşları gülə səsi eşidəcəklərini gözlədilər; lakin Şahingöz hər dəfə tüfəngini aşağı sallayaraq tələb etdi ki, düşmənin yaxınlaşmasına imkan versinlər. Nəhayət, onun dəqiq və tələbkar baxışı, sanki, razi qaldı; Şahingöz sol əlini tüfəngin lüləsinə qoyub onun ağızını yavaş-yavaş qaldırmağa başladı; bu anda qayığın burun tərəfində oturmuş Ünkasin qəflətən içini çəkməsi, Şahingözün bu dəfə də atəş açmasına mane oldu. O, Ünkasa müraciət edərək:

— Nə olub, bala? — deyə soruşdu. — Sən quronların birini qışqırıb can verməkdən xilas etdin, de görək, nə üçün diksindin?

Ünkas qayıqdan bir az qabaqda daşlı sahili göstərdi; oradan başqa bir hərbi qayıq çıxıb onların yolunu kəsmək istəyirdi.

İndi təhlükə yəqin idi. Kəşfiyyatçı tüfəngini qoyub avardan yapışdı. Çinqaçruk, yeni düşmənlərdən uzaqlaşmaq üçün qayığı qərb sahilə tərəf yönəltdi. Eyni zamanda, qaçqınlara arxadan basqın edənlər çığır-bağır salıb özlərini nişan verirdilər. Bu qorxulu hadisə hətta Munronun süstlüyünü üstündən götürdü. O, təcrübəli döyüşçiyə məxsus bir qətiyyətlə: — Sahilə çıxıb vəhşilərlə vuruşaq, — dedi. — Kim ki hindulara müharibədə qalib gəlmək istəyir, gərək lovğalan-mayıb biclik və hiylə işlətməkdən çekinməsin, — deyə Şahingöz cavab verdi. — Sahilin yaxınlığı ilə sür, Saqamor. Biz bu azığnlardan yan keçərik, bəlkə də, onlar yolumuzu kəsməyə cəhd edəcəklər.



Şahingöz düz demişdi. Quronlar qayıqlarını düz istiqamətdən döndərdilər və bu səbəbdən özlərini yubatdilar. İndi quronların qayıqları qaçqınların qayığından iki yüz yard aralı gəlirdi. Onlar sürətlə getməklə indi bir-birini ötməyə çalışırdılar. Qayıqlar o qədər cəld gedirdi ki, qabaqlarında gölün suyu qaynayıb köpüklenirdi. Qayıqlar, sürətli hərəkət nəticəsində suda əmələ gələn dalğaların qucağında yırtılanırırdı. Buna görə və həm də hamiliqliq avar çəkməyin zəruri olması üzündən quronlar hələ silaha əl atmırdılar. Qaçqınlar olduqca çox güc sərf etməli olduqlarından yorulmağa başlamışdılar. Təqib edənlər qaçqınlardan sayca çox idilər. Qaçmağa kömək etmək üçün kəşfiyyatçının çərə axtarılmış kimi, hər tərəfə həyəcanla göz gəzdirdiyini gördükdə Dunkan nigarançılıq çəkməyə başladı.

Fikrindən dönmək bilməyən meşələr sakini, Çinqaçquka müräciət etdi:

— Qayığı günəş tərəfdən bir az yana döndər, Saqamor, çünkü görünəm, bu dələduzlar yoldaşlarının birini qurban vermək fikrindədirler. Qayığı günəş tərəfdən lap döndər, onda ada bizimlə onları arasında kəsər.

Bu hiylə yerinə düşdü. Uzun, ensiz ada arada qaldı.

Qaçqınların qayığı bir sahilin boyu uzunu keçdiyi halda, təqib edənlər o biri sahilin qabağından üzənməli oldular, kəşfiyyatçı və onun yoldaşları bu üstünlükdən istifadə etdilər və kolluğa daldalana-daldalana, onsuz da, həddini aşmış səylərini daha da artırıldılar. Hər iki qayıq, var gücü ilə baş alıb gedən bir cüt lōhrəm at kimi adanın ən alçaq, axırıncı tinindən burulub keçdi; qaçqınlar qabaqda idilər.

Kəşfiyyatçı:

— Məhz bu qayığı seçməkdə ağıllı iş görmüsən, Saqamor, — dedi. — Yaramazlar yenə bütün qüvvələrini toplayıb avarlara güc verirlər, buna görə də biz tüstülü silahların əvəzinə, yonulmuş ağaclarla və sərrast gözlərimizin köməyiyle skalplarımızı qorumalı oluruq. Di gəlin hamımız birlikdə avar çəkək, dostlar!

— Onlar bizə atəş açmaq istəyirlər, — deyə, Heyvord xəbərdarlıq etdi, — gülləleri hökmən bizə dəyəcəkdir, çünkü biz onlarla düz bir istiqamətdəyik.

— Qayığın içində uzanın, — deyə kəşfiyyatçı təklif etdi, — siz də, polkovnik də qayığın içində uzanın, onda quronlar üçün hədəf azalar.

Heyvord gülümsəyərək cavab verdi:

– Döyüşçülərin güllə qabağında durduqları dəqiqələrdə rütbəcə böyük olanların öz canı hayına qalıb hiylə işlətməsi heç də yaxşı nümunə olmazdı.

– Xudan, xudan! Ağ adamın mərdliyi bax belə olarmış! – deyə kəşfiyyatçı etiraf etdi. – Olmaya, siz elə xəyal edirsiniz ki, Saqamor, yaxud Ünkas, ya da qanında heç bir qarışq olmayan mən özüm, açıq mübarizə aparmaq mümkün olmadıqda hiylə işlətməkdən çəkinərdik?

– Dediklərinizin hamısı düzdür, dostum, – deyə Heyvord cavab verdi. – Amma bizim adətlərimiz sizin istədiyiniz kimi hərəkət etməyə yol vermir.

Quronların birgə atəş açması bu danışığı yarımcıq qoydu. Güllələr qaçqınların yan-yörəsində viyıldadıqda Dunkan gördü ki, Ünkas dönüb ona və Munroya baxdı. Düşmənin yaxında olmasına və şəxsən özünün təhlükə qarşısında qaldığına baxmayaraq, Ünkasin üzündə əsla həyəcan hiss edilmirdi; Ünkasin özünün ifadəsin-dən yalnız bunu başa düşmək olardı ki, o bəzi adamların öz canlanırdan keçib, nahaq yerə təhlükəli hünər göstərmək istədiklərinə təəccüb edir. Görünür, Çinqaçquq ağ adamların şakərinə daha yaxşı bələd idi, çünki bir dəfə də olsun, başını döndərib onlara baxmir və qayığı yönəltdiyi səmtdən gözünü çəkmirdi. Çox keçmədi ki, güllələrin biri başçının əlindən yüngül və yasti avari vurub, qayıqdan xeyli aralıda şappilti ilə suya saldı. Ünkas əlindəki avarla suyu yarımdaire şəklində yarlı; qayıq yana buruldu, Çinqaçquq isə öz avarını tutub yuxarı qaldırdı, mogikan döyüşçülərinə məxsus bir avazla səsləndi və yenə öz mühüm işinə davam etdi.

Arxadakı qayıqlarda olanlar qışqırıb deyirdilər:

«Böyük İlən!», «Uzun Karabin!», «Cəldqaçan Maral!». Bu çağırış səsləri təqib edənlərin qoluna, sanki, qüvvət verdi. Kəşfiyyatçı maral-vuranını götürüb başından yuxarı qaldırdı və onu əzəmətlə havada silkələdi. Vəhşilər bu təhqirə cavab olaraq gücləri gəldikcə qışqırıdilar; dərhal yenə yaylım atəşi açıldı. Güllələr qayığın dörd tərəfinə səpələnirdi. Onların biri, hətta qayığın qabığını deşdi. Bu qorxulu dəqiqədə mogikanlar əsla təlaş etmirdilər; onların keyimiş üzündə nə ümid, nə də qorxu hiss edilirdi. Bu vaxt kəşfiyyatçı yenidən dönüb yavaşça gülərək, Heyvorda dedi:



– Bu azğınların tüfənglərinin səsi özlərinə xoş gəlir, amma minqlərin arasında elə bir itigözlü adam tapılmaz ki, suyun üzündə yırğılanan qayığı sərrast nişan ala bilsin! Görüsünüzmü, bu şeytanlar tüfənglərini doldurmaq üçün yoldaşlarından birini avar çəkməkdən azad etdilər; onlar vur-tut iki fut yol gedə bildikləri halda, biz, ən azı, üç fut yol gedirik.

Dunkan öz qayıqlarının vəhşilərdən xeyli uzaqlaşdığını yəqin etdiyində çox sevindi. Quronlar yenə atəş açdılar, bu dəfə güllələrin biri Şahingözün avarının ucuna dəydi, lakin heç bir zərər vurmadi.

Kəşfiyyatçı avarın güllə dəyən yerinə maraqla baxaraq dedi:

– Əcəb! Belə güllə uşağın da dərisini cıza bilməzdi. Mayor, hərgah siz avar çəkməyin öhdəsindən gələ bilsəydiniz, mən maralvuranımı bu danişqda iştirak etməyə məcbur edərdim.

Heyvord avardan yapışib, məharət hesab edilə bilən bir səylə işə girisi, Şahingöz isə tüfəngin çaxmaqdaşını gözdən keçirdikdən sonra cəld nişan alıb atəş açdı. Qabaqkı qayıığın burun tərəfində olan quron güllə atmaq üçün ayağa qalxdı, lakin dalı üstə yixildi və tüfəngi əlindən suya düşdü. Lakin həmin quron az sonra, ağılini itirmiş vəhşilər kimi, sərsəm hərəkətlərlə yenidən ayağa qalxdı. Onun yoldaşları dərhal avarlardan əllərini çəkdilər, buna görə də qayıqlar bir-birinə yan alıb dayandı. Çinqaçkuk və Ünkas bu fürsətdən istifadə edib, qayığı küləyin səmtinə yönəltidilər. Dunkan isə yorulmaq bilmədən, avar çəkməkdə davam edirdi. Ata və oğul, onlardan birinə güllə dəyiб-dəymədiyini öyrənmək üçün səssizcə, sualedici nəzərlə bir-birinin üzünə baxdilar; onların hər ikisi çox yaxşı biliyi ki, heç biri, hansı qəzaya düçər olursa olsun, cinqirni belə çıxarmaz, heç bir söz deməzdi. Saqamorun ciyinindən bir neçə iri qan damcısı axındı. Saqamor Ünkasin gözünü bu qan damcılarına zillədiyini gördükdə, bir ovuc su götürüb ciyinin qan ləkəsini yudu və bununla da yarasının yüngül olduğunu bildirdi. Kəşfiyyatçı:

– Yavaş, mayor, yavaş-yavaş çəkin, – deyə xəbərdarlıq etdi; bu vaxt artıq o, tüfəngini yenə doldurub hazırlamışdı. – Biz quronlardan çox uzaqlaşmışıq, buna görə də tüfəngim bu qədər uzaqdan öz üstünlüyünü bütünlükə göstərə bilməz; Görüsünüzmü, minqlər məsləhətləşirlər. Qoy onlar güllə çatan qədər biziə yaxınlaşsınlar. Belə halda mənim gözlərimə bel bağlaya bilərsiniz, onda mən bu azğınları Qorikanın axırınadək ardımızca üzüb gəlməyə məcbur edərəm;

bunu da vəd edirəm ki, onların güllələri bizi dəysə də, ancaq dərimizi üzdən yalayıb keçəcəkdir, mənim maralvuranım isə üçündən ikisinin canını alacaqdır.

– Əsas məqsədimizi unuduruq, – deyə Dunkan bildirdi. – Yaxşısı budur, üstünlüyüümüzdən və onun verdiyi fırsatlarından istifadə edib, düşməndən mümkün qədər çox uzaqlaşaq.

Bu vaxt Munronun xırıltılı səsi eşidildi:

– Balalarımı özümə verin! Dərdli atanın halına acıyın, verin mənim uşaqlarımı!

Kəşfiyyatçı bu sözləri eşitcək, uzaqdakı qayıqlara axırıncı dəfə nəzər saldı, silahını kənarə qoydu. Yorulmuş Dunkanı əvəz edib avar çəkməyə başladı. Mogikanlar da var qüvvələrini əsirgəmədən ona kömək etməyə başladılar; cəmi bir neçə dəqiqə ərzində onlar düşməndən o qədər uzaqlaşdırıb ki, Heyvord yenidən təsəlli tapıb xatircəm oldu.

Onlar getdikcə gölün enli yerlərinə çatırdılar; indi qayıq hündür qayalı sahilin boyu uzunu keçirdi. Gölün bu yerlərində adalar az idi, həm də o qədər uzaqdaydı ki, onlardan yan keçmək mümkün idi. Avarlar suya aramla və daha müntəzəm dəyirdi; avarçəkənlər ölüm təhlükəsi törədən təqibdən canlarını indi qurtarmışdır; buna görə də qayığı çox xatircəm süründülər, sanki, onlar su idmanı ilə məşğul idilər və heç də özlərini xilas etməyə çalışıban adamlara oxşamırdılar.

Yolcular gölün şimalındaki körfəzə çatanadək qayığı bu qayda ilə sürdürdülər. Burada qayığı sahilə yaxınlaşdırıldılar. Şahingöz və Heyvord yaxınlıqdakı qayaya qalxdılar. Onların birincisi aşağıda göz işdədikcə uzanan gölün səthinə baxaraq, bir neçə mil uzaqdakı burunun qarşısında qaralan xırda bir şeyi mayora göstərdi və soruşdu:

– Görürsünüz mü?.. Sizcə, o nə ola bilər?

– Əgər o qaralan şey bizdən bu qədər uzaqda və belə xırda olmasaydı, mən onu quş hesab edərdim. Doğrudanmı, o, canlı şeydir?

– O, yaxşı qayınağacı qabığından qayırılmış qayıqdır. Onu quduz və hiyləgər minqlər sürürlər. Bu azığınlar özlərini elə göstərməyə çalışırlar ki, guya, başları axşam yeməyinə qarışmışdır. Lakin elə ki qas qaraldı, onlar ləpirləri iyileyə-iyileyə, heyvan axtaran köpəklər kimi, izimizə düşəcəklər. Biz ya gərək onları azdırıq, ya da Bic Tulkünü izləməkdən el çəkək. Bəzən bu göllər, xüsusən, suquşlarına



rast gələn zaman, çox faydalı olur, – deyə kəşfiyyatçı fikirli halda ətrafına göz gəzdirib sözünə davam etdi; – lakin buralarda balıqdan savayı heç bir canlı daldalana bilməz. Bundan başqa, həmin qayığın üstündə, qayanın boyu uzunu burulan tüstü mənim xoşuma gəlmir. Canimdan mərc gələrəm ki, bu tüstü siqnaldır, özü də onu bızdən başqa da görənlər vardır... Danışmağın faydası yoxdur, işə başlamaq vaxtıdır.

Şahingöz dalğın halda qayadan sahilə endi. O, öz müşahidələrinin nəticəsini delavar dilində yoldaşlarına bildirdi; sonra onlar baş-باşa verib ciddi məsləhətləşdilər. Öz fikirlərini bildirdikdən sonra qayığı qaldırıb çıyılınərənə aldılar. Qaçqınların hamısı qəsdən böyük və aydın iz buraxa-buraxa özünü meşəyə verdi. Az sonra bir ırmağa çatdılar, ondan keçib yollarına davam etdilər və nəhayət, qabaqdakı iri, çılpaq qayaya çatdılar. O yerdə ki izin qalmayacağını güman etmək olardı, onlar oradan ırmağa doğru daldalı geri getməyə başladılar. İrmağın yatağı ilə gedərək, gölə çatdılar və qayığı dərhal bu gölə endirdilər. Onlar balaca bir təpənin arxasına keçmişdilər və ona görə də burundan görünümürdülər; sahilin kənarıyla isə, bir haşiyə kimi, xeyli uzanan qalın kolluq suya doğru başaşağı sallanmışdı; yolcular bu təbii hasara daldalanaraq səbirlə və ehtiyatla irəliləyirdilər; nəhayət, kəşfiyyatçı dedi ki, onun fikrincə, yenə sahilə yaxınlaşmaq lazımdır.

Onlar sahildə o vaxta qədər gözlədilər ki, toran qovuşdu və sahilin mənzərəsini seçmək daha mümkün olmadı. Bu vaxt qaçqınlar yenidən yola düşdülər. Qaranlıq onlar üçün əlverişli idi. Onlar səssizcə və gücləri gəldikcə avar çəkə-çəkə gölün qərb sahilinə tərəf gəldilər. Qayığın yaxınlaşmaqdə olduğu dağın qaraltısına baxarkən Dunkan orada heç bir şey seçə bilmədi, lakin mogikan gözaltı elədiyi bu körfəzə təcrübəli sükançı kimi inamlı və sərrastlıqla çıxdı.

Yolcular qayığı yenə sudan çıxarıb meşəyə apardılar, orada üstünə çır-çırkı töküb gizlətdilər. Sonra yolcular öz silahlarını və yol avadanlığını götürdülər; kəşfiyyatçı Munro ilə Heyvorda dedi ki, o, hindularla birlikdə səfəri davam etdirməyə hazırlıdır.

XXI *fəsil*

Şatların sakinlərinə, hətta Ərəbistan səhrasından və ya Orta Asiya çöllərindən indi daha az məlum olan bir yerin sərhədində qaçqınlar sahilə çıxmışdır. Bu yer Şamplen vilayətini Hudzon, Mohoka və Müqəddəs Lavrenti vilayətlərindən ayıran, sahəsi dərəli-təpəli, bəhrəsiz olan bir diyar idi. Hekayətimizdə bəhs edilən vaxtdan etibarən yerli sakinlərin çalışqanlığı sayəsində bu yerin dövrəsində zəngin və gündən-günə tərəqqi edən məskənlər salılmışdır. Lakin indinin özündə də bu yerin içərilərinə yalnız ovçular və vəhşilər ayaq basa bilirlər.

Lakin Şahingöz və mogikanlar bu geniş səhranın dağlarından və dərələrindən çox keçmişdilər; buna görə də bu yerlərə bələd olan adamlara məxsus bir inamlı dərhal səhranın içərilərinə doğru irəlilədirələr. Yolcular gah ulduzlara əsasən səmt seçərək, gah da hər hansı bir irmağın axarı ilə irəliləyərək, ağır şəraitdə saatlarla yol getdirilər. Nəhayət, kəşfiyyatçı ayaq saxlamağı təklif etdi; hindular bir az məsləhətləşdikdən sonra ocaq qalayıb, gecənin qalanını burada keçirmək üçün lazımi hazırlıq görməyə başladılar.

Şeh qurumağa və günəş dumani qovub meşəyə bolluca işiq şüaları səpələməyə başladıqda yolcular yenidən səfərə çıxdılar.

Şahingöz hamidan qabaqda gedirdi. Bir neçə mil getdikdən sonra daha ehtiyatla yeriməyə başladı; o tez-tez ayaq saxlayıb ağaclarla, irmaqların axınına və onların suyunun rənginə fikir verirdi. Şahingöz öz müşahidələrinə etibar etmədiyinə görə tez-tez Çinqaçquka müraaciət edir və onun rəyini diqqətlə dinləyirdi. Onlar bir dəfə də belə məsləhətləşərkən Heyvord gördü ki, Ünkas səssiz-səmirsiz dayanıb böyüklərin danışığına səbirlə və maraqla qulaq asır. Heyvord bu gənc hindu başçısı ilə söhbət edib işdən xəbərdar olmayıçox arzulayırdı. Lakin onun özünü toxraq saxlamasını görünüb qət etdi ki, özü kimi Ünkas da böyüklərin biliciliyinə və fərasətinə tamamilə bel bağlayır. Nəhayət, kəşfiyyatçı ingiliscə danışıb vəziyyətin çətinliyini cəld izah etdi. O dedi:

— Mən quronların məskəninə gedən yoluñ şimala tərəf uzandığıni gördükdə dərhal başa düşdüm ki, onlar dərələrlə gedəcək və



Kanada çaylarının mənbəyinə çatanadək Hudzon çayı ilə Qorikan gölünün arasını səmt götürəcəklər; sonra onlar Kanada çayları ilə başyuxarı gedib, fransız müstəmləkələrinin mərkəzinə çıxacaqlar. İndi biz Skaruna yaxınlaşmışıq, amma heç bir izə hələ də rast gel-məmişik! İnsan hər şeyə qadir deyildir, ola bilsin ki, biz izi itirmişik.

— Allah, özün bizi belə səhvən uzaq et! — deyə Dunkan cavab verdi. — Öz izimizlə geri qayıdaq və bu dəfə hər şeyə daha diqqətlə göz yetirək. Belə bir çətin vəziyyətdən çıxməq üçün Ünkas məsləhət verə bilməzdəmi?

Gənc mogikan atasının üzünə baxdı, lakin heç bir söz deməyib, yenə sakitcə, təmkinlə dayandı. Çinqaçkuk oğlunun bu baxışının mənasını başa düşərək, əliylə işarə edib, onun danışmasına icazə verdi. Ünkasin üzünən sakit, ciddi ifadəsi dərhal yox oldu, üzündə sevinc əlaməti göründü. O, yolcuların dayandığı yerdən on futlarla qabaqda olan kiçik dağın döşünə tərəf maral kimi sıçraya-sıçraya yüyürdü və torpağı, sanki, bir heyvan tərəfindən yenicə qazılıb eşə-lənən təpədə şəstlə dayandı. İndi hamının gözü gözlənilmədən təpə-yə yüyürüb gedən gənc mogikanda idi.

Kəşfiyyatçı Ünkasin dayandığı yerə gəlib çatdıqda:

— Bu izdir! — dedi. — Bizim oğlanın iti gözləri və ötgün ağılı vardır.

Ünkas şimalı və cənubu, sağında və solunda aydın görünən iz əlamətlərini göstərərək:

— Baxın! — dedi, — qarasaçlı qız şaxta düşən yerə tərəf getmişdir.

— İt də bundan yaxşı iz tapa bilməzdi! — deyə kəşfiyyatçı cavab verib, dərhal Ünkasin göstərdiyi yola təraf yüyürdü. — Bəxtimiz gətirmişdir, yaman gətirmişdir; indi biz kef çəkə-çəkə gedə bilərik. Bəli, bəli! Buyurun, budur, hər iki yorğa atınızın ləpirlərinə baxa bilərsiniz! Görürsünuzmü, quron general kimi səyahətə çıxmışdır. Onu bədbəxtlik basmış, ağılı başından çıxmışdır!.. İndi təkər izlərini axtar, Saqamor, — deyə kəşfiyyatçı sözünü davam edib şadlığından güldü.

— Bu axmaq bir azdan sonra karetada səyahət edəcək, Amerikada misli-bərabəri olmayan üç cüt ən yaxşı göz isə onu izləyəcəkdir.

Kəşfiyyatçının kefinin kökəlməsi və axtarılan adamların izlə qırx mildən çox dolama yol gəldikdən sonra gözlənilməyən belə bir müvəffəqiyyətin qazanılması bütün dəstənin qəlbində bilaixtiyar ümid doğurdu. Geniş maşın yolu ilə gedən səyyah kimi, hindular inamlı irəliləməyə başladılar. Hər hansı bir iri daş, irmaq, yaxud torpağı

qalan yerlərdən daha bərk olan bir parça yer, yolçulara səmt göstərən izinitməsinə səbəb olduqda, iti gözlü kəşfiyyatçı izin gerisini dərhal bir qədər irəlidə tapırdı; belə hallarda bir dəqiqlikdən çox yubanmaq lazımdı. Lakin Maqua da düşməndən qaçıb gizlənməyə çalışan yerlilərin adı hiylələrindən istifadə etmişdi. Maqua mümkün olan yerlərdə irmaqda və ya torpaqda yanlış izlər buraxmış və birdən-bira dönüb səmtini dəyişdirmişdi, lakin bu hiylə yolçuları həmişə aldada bilmirdi; onlar süni izi tutub getməyə başlamazdan əvvəl öz səhvərini başa düşürdülər.

Yolçular günortaya yaxın Skarundan keçib, batmaqdə olan günəşə tərəf yönəldilər. Təpələrin birindən düzənliyə endilər; buradan iti irmaq axırdı; sonra yolçular birdən Tülkünün düşərgə salmış olduğu yerə gəlib çıxdılar. İrməğin kənarlarında sönmüş kösövlər qalmışdı; maral sür-sümüyü hər tərəfə səpələnmişdi, ağaclarда isə at dişlərinin aydın izləri qalmışdı. Heyvərd bir az o tərəfdə şax-budaqdan düzəldilmiş bir koma gördü və ona çox maraqla baxmağa başladı, yəqin, Kora ilə Alisa bu komada dincəlirmişlər. Dörd tərəfdə torpaq tapdalanmışdı, adamların və heyvanların ləpirləri çox aydın qalmışdı; bununla belə, iz burada, elə bil, qəflətən kəsildi.

Narraqanzetlərin ləpirlərini tapmaq çox asan idi; görünür, onlar yalnız yem axtarıb tapmaq üçün, bələdçisiz və məqsədsiz baş alıb gedmişlər. Atların getmiş olduqları yolu atası ilə birlikdə axtaran Ünkas, nəhayət, onların yenicə tərk etdikləri yeri tapdı. Ünkas izi tutub getməzdən əvvəl öz müvəffəqiyətini yoldaşlarına xəbər verdi. Onlar məsləhətləşməyə başladıqda Ünkas mesyəyə gedib qayıtdı; o, bellərində sınıq yəhərləri olan və çulları çirkənmiş bir cüt madyanı yüyünlərindən darta-darta gətirirdi; görünür, atlar neçə gündən bəri idi ki, özbaşına qalmışdalar.

Bunları görən kimi Dunkanın rəngi qaçıdı; o, kolların və yarpaqların lap indicə dəhşətli bir sirri açacağından qorxurmuş kimi, döyü-kə-döyükə ətrafına göz gəzdirərək:

– Bu nə deməkdir? – deyə soruşdu.

Kəşfiyyatçı isə:

– Bu o deməkdir ki, səyahətimiz sona çatır, – deyə cavab verdi.

– Hərgah o yaramazı təqib edən olsayı və aciz qadınların dəstədən qalmamaq üçün atları olmasayı, Maqua hökmən bu əsir xanımların skalplarını soyardı, lakin arxadan düşmən gəlməyəndə Maqua



onların başında bir tükə belə toxunmaz. Minqin qadınla pis rəftar etdiyini güman edənlər nə hindulara, nə də məşə qanununa bələd deyillər. Doğrudur, atlar buradadır, amma quronlar çıxb getmişlər. İndi onların getdikləri yolu axtarib tapmaq lazımdır.

Şahingöz və mogikanlar çox həvəslə işə başladılar. Onlar bir neçə yüz fut eni olan bir sahədə axtarış aparmağı qət etdilər; dəstə üzvlərindən hər biri bu sahənin müəyyən bir yerini nəzərdən keçirib yoxlamağı öhdəsinə götürdü. Lakin bu tədqiqat heç bir nəticə vermədi. Burada ayaq izləri çox idi. Lakin elə zənn etmək olardı ki, bu izlər həmin yerin dövrəsində dolanan,ancaq buradan uzaqlaşmaq istəməyən adamlardan qalmışdı. Kəşfiyyatçı və onun yoldaşları bir-birinin dalına düşərək, düşərgənin dövrəsini bir də araşdırıldılar, bir də gəlib mərkəzə çıxdılar, lakin yeni bir şey tapa bilmədilər.

Kəşfiyyatçı:

– Heç belə şeytan əməli görməmişəm! – dedi. – Saqamor, necə olursa olsun, biz gərək bu sırrı açaq. Axtarışa bulaqdan başlayaqq və bütün bu yeri qarış-qarış gözdən keçirək. Qoy quron öz qəbilesi qarşısında lovğalanıb deməsin ki, yeriyəndə ayaqlarının izi qalmır.

Kəşfiyyatçı özü nümunə göstərdi və işə bu dəfə daha səylə girişdi. Hətta hər bir yarpağı da diqqətlə gözdən keçirdilər. Yerə düşüb qalmış bütün ağaclar qaldırıldı, bütün daşlar yerində götürüldü. Məlumdur ki, hindular öz izlərini ağaclar və daşlarla çox səbirlə və hiylə ilə örtmək üçün bu şeylərdən çox zaman istifadə edirlər. Amma bu axtarış da nəticə vermədi. Nəhayət, Ünkas öz işini hamidən qabaq qurtararaq, bulaqdan çıxan sisçə və bulanıq irmağın kənarını qazmağa başladı və irmağın suyunu yatağından başqa tərəfə axıtdı. İrmağın əvvəlki ensiz yatağı quruduqda, Ünkas çöməlib onu çox diqqətlə və səylə nəzərdən keçirməyə başladı. Çox keçmədi ki, döyüşçünün şad səsi eşidildi; bu isə onun axtarışının müvəffəqiyətlə nəticələndiyini göstərirdi. Hamı buraya toplaşdı, Ünkas isə su ilə gətirilmiş yaş torpaqda qalan mokasin ləpirini göstərdi.

Tapdığı mamont dişinə və ya mastodont¹ qabırğasına çox maraqla baxan bir təbiətşunas kimi, Şahingöz tapılan yeni izi fərəhlə nəzərdən keçirərək:

– Bizim bu oğlan öz xalqının şöhrətini yüksəklərə qaldıracaq, quronlara isə çox başağrısı verəcəkdir, – dedi. – Amma deməliyəm

¹ Mastodont – qədim zamanlarda yaşamış xortumlu heyvan

ki, təpilan bu iz hindunun ləpiri deyildir! İz yiyesi yeriyəndə dabanını yerə çox bərk basır, pəncələri isə həddindən artıq dördkünlüdür, elə bil, bir fransız rəqqası öz qəbilə adamlarını oynamaya həvəsləndirmiş... Ünkas, tez geriyə qayit, müğənninin ayağının ölçüsünü mənə getir. Sən onun ayağının lap yaxşı ləpirini, bax, o qayanın yan-yörəsində taparsan.

Gənc mogikan tapşırığı yerinə yetirməklə məşğul olarkən kəşfiyyatçı və Çinqaçuk izləri diqqətlə nəzərdən keçirdilər. Izlər güman edilən adamın ləpirlərinə tamamilə oxşayırdı, buna görə də Şahin-göz tərəddüd etmədən, tam cəsaretlə dedi ki, bu iz Davidin ləpiridir, onu bu yerdə çəkmələrini çıxarıb mokasin geyməyə məcbur etmişlər. Sonra o əlavə etdi:

– İndi mən bütün bu əlamətləri o qədər dürüst və aydın izah edə bilərəm ki, elə bil, Bic Tülkünün bütün kələklərini lap gözümlə görmüşəm. Bildiyimiz kimi, bizim müğənninin əsas xüsusiyyəti onun yaxşı oxumaq bacaran boğazından və qiçlarının uzunluğundan ibarətdir; bunu bildiyimiz üçün deyə bilərik ki, Davidi qabağa salmışlar, qalanlar da onun izilə getmişlər.

– Bəs, axı mən heç iz-zad görmürəm!.. – deyə Dunkan etiraz etdi.

– Nərmənazik xanımların balaca ləpirlərinimi deyirsiniz? – deyə kəşfiyyatçı onun sözünü kəsdi. – O dələduz gənc xanımları sudan keçirmək üçün yaxşıca bir çarə tapmış, özü də xəyal etmişdir ki, onları axtarmaq üçün daldan gələn adamları bu yol ilə çasdırıa biləcəkdir. Bir az da yol getdikdən sonra gənc xanımların qəşəng ayaqlarının ləpirlərini görəcəyik, mən buna başımı verərəm.

Bütün dəstə izlərə həyəcanla baxa-baxa irmağın boyu uzunu getdi.

Az sonra su öz yatağına qayıtdı. Meşə sakıləri ləpirlərin su altında qaldığına əmin idilər, buna görə də irmağın hər iki kənarının torpağını xatircəmliklə nəzərdən keçirildilər. Yolcular yarım mildən çox gedib iri, çılpaq bir qayanın dibinə çatdılardı; irmaq da buradan çıxırdı. Onlar quronun bu yerlərdə sudan çıxıb, ya çıxmadiğını yəqin etmək üçün ayaq saxladılar.

Onların bəxti getirirdi. Diribaş və çalışqan Ünkas az sonra bir çəngə mamırın üstündə ləpir tapdı; görünür, hindulardan biri çəşib ayağını mamıra basmışdı. Ünkas basdallanmış mamırın



göstərdiyi istiqamətlə gedib yaxınlıqdakı cəngəlliyyə girdi, burada da çox aydın və təzəcə bir iz tapdı; bu iz yolçuları bulaq başına gətirib çıxaran izlərə oxşayırırdı. Ünkas yenə bərkdən səslənib öz müvəffəqiyyətini yoldaşlarına xəbər verdi. Beləliklə də, axtarış burada başa çatdırıldı.

Hamı bu yerə gəlib çatdıqda kəşfiyyatçı dedi:

– Bu, doğrudan da, əsl hindu kələyidir, çox zirəkliliklə düşünülmişdir.

– Biz yolumuzu davam etdirəcəyikmi? – deyə Heyvord soruşdu.

– Tələsməyin. Biz yolumuzu tapmışıq, amma yenə də gərək hər şeyi dönə-dönə götür-qoy edək. İndi hər şey ayındır, yalnız bircə məsələdən başqa, biz gərək öyrənək görək o dələduz quron qadınları irmaqla necə aparmışdır? Quronun özü də istəməzdə ki, xanımaların ayaqları suya toxunsun.

– Çətinlikdən qurtarmağa, bax, bu kömək eləməzdəmi? – deyə Heyvord o tərəfdə görünən xərək kimi bir şeyi göstərdi; bu, doğrudan da, budaqlardan səliqəsiz düzəldilmiş və ağaclar ifi ilə bərkidilmiş xərək idi. Görünür, daha lazım olmadığına görə onu burada qoyub getmişdilər.

– İndi məsələ tamamilə ayındır! – deyə Şahingöz fərəhlə cavab verdi. – Dələduzlar izi itirmək məqsədilə belə bir şeyi hazırlamağa aži bir neçə saat vaxt itmişlər. Mən onların belə şeylərə günlərlə vaxt sərf etdiklərini özüm görmüşəm, nəticəsi də həmişə belə olmuşdur. Budur, baxa bilsiniz: üç cüt mokasin və iki cüt xırda ayaq ləpiri! Çox təəccüblüdür, belə xirdaca ayaqları olan adam, görəsən, necə gəzə bilir! Ünkas, bu ayağın uzunluğunu ölçmək istəyirəm, dəri qayışı, mənə ver... İlahi! Uşaq ayağından böyük deyildir, halbuki qızların özləri ucaboylu və cüssəlidirlər...

Munro, yüngül ləpirlərə ata məhəbbətılə baxaraq:

– Mənim qızlarının zərif ayaqları belə əzablar üçün yaranmışdır, – dedi. – Qorxuram ki, biz onları tapınca lap taqqətdən düşmüş olsunlar.

Kəşfiyyatçı başını bulayaraq:

– Bundan qorxmaq lazımlı deyildir, – dedi. – Onlar xırda, lakin möhkəm və sərrast addımlarla getmişlər. Baxın, dabanları yerə güclə dəyirmiş. Bax, burada: qarasaçı qız bir kökdən o birisinin üstünə tullanmışdır. Yox, yox, narahat olmayıñ, aydın görürəm ki, qızların heç

biri taqətdən düşməmişdir. Amma müğənninin burada ayaqları ağrımağa başlamışdır, o yorulmuşdur; ləpirləri də bunu aydın göstərir. Görürsünüzüm, müğənninin burada ayağı sürüşməşdir; burada ayaqlarını aralı qoya-qoya yerimiş, sonra da büdrəmişdir; burada isə yenə xizəkli adamlar kimi yerimişdir. Aydın məsələdir: işi-peşəsi elə oxumaqdan ibarət olan adam ayaqlarının öhdəsindən gələ bilməz.

Təcrübəli meşə sakini bu şəksiz dəlillərə əsaslanaraq, həqiqəti o qədər inamla və dəqiqliklə tapıb üzə çxartdı ki, elə bil, bu hadisələri öz gözü ilə görmüşdü. Yolcular Şahingözün inandırıcı sözlərindən ürəklənərək, bu qədər aydın və eyni zamanda, çox sadə dəlillərə qane oldular; onlar oturub bir az yedilər, sonra isə yenidən yola düşdülər.

Kəşfiyyatçı batmaqda olan günəşə baxıb cəld addımlarla irəli-lədi. Heyvord və Munro dalda qalmamaq üçün var güclərini toplayıb yeyin yeriməyə çalışırdılar. İndi onlar bayaqkı dayaz dərə ilə gedirdilər. İzaxtaranlar çox inamla yeriyirdilər, çünkü bu yerlərdə quronlar öz izlərini heç itirmək fikrinə düşməmişdilər. Lakin bir saat belə keçməmiş Şahingöz addımlarını xeyli yavaştırdı; o tez-tez gah suya, gah da başqa bir tərəfə baxırdı, elə bil, təhlükənin yaxınlaşdığını hiss edirdi. Nəhayət, o ayaq saxlayıb yoldaşlarını gözlədi.

— Mən burada quronların iyini almışam, — deyə Şahingöz fikrini bildirdi. — Bax, orada six çətirli ağaçlı başlanır, deməli, biz quronların düşərgəsinə lap yaxınlaşırıq. Saqamor, sən dağ tərəfdən get, Ünkas irmağın boyu uzunu soldan gedər, mən də izi tutub getməyə çalışaram. Əgər bir hadisə olsa, qarşa üç dəfə qarıldayacaqdır. Mən bu quşların birini quru palıd ağacından uçarkən gördüm, bu da quronların düşərgəsinə yaxınlaşdığını göstərən əlamətlərdən biridir.

Hindular heç bir söz deməyib, hərəsi öz səmtinə yönəldi, Şahingöz isə hər iki centlənə ehtiyatla irəli getdi. Az sonra Heyvord bələd-ciyə qoşuldu; o, düşmənləri tezliklə görmək arzusunda idi. Kəşfiyyatçı ona dedi ki, özünü meşənin kənarına versin və orada gözləsin, çünkü Şahingöz bəzi şübhəli əlamətləri təklikdə yoxlamaq istəyirdi. Dunkan tabe olub, yerindən tərpəndi və az sonra elə bir yerə gəlib çatdı ki, buradan baxarkən onun qarşısında tamamilə yeni bir mənzərə açılırdı.

Ölçüsü akrlarla olan bir sahədə ağacların hamısı kəsilmişdi və təmizlənmiş talaya yay axşamının zəif işığı düşürdü. Dunkanın dayanlığı yerdən bir az o tərəfdə güclü dağ çayı balaca bir göl əmələ gətirmişdi; bu göl iki dağın arasındaki düzənliyin, demək olar ki,



bütün sahəsini tuturdu. Bu geniş hovuzdan su o qədər düz və sakitcə axırdı ki, onun əmələ gətirdiyi şəlalə, elə bil, təbii deyil, insan əliylə sünü surətdə yaradılmışdı. Gölün kənarında və hətta onun içində yüzə qədər palçıq ev tikilmişdi, elə bil, göl öz sahillərindən kənara çıxmışdı. Bu evləri pis havadan yaxşıca qoruyan girdə damlar göstərirdi ki, həmin mənzillərin tikilməsinə, adətən yerlilərin belə işlərə sərf etdiklərindən daha çox əmək və səy sərf olunmuşdur. Uzun sözün qisası, kənd və ya şəhər adlandırılara bilən bu insan məskəni çox səliqəli görünündü, elə bil, müəyyən bir plan əsasında tikilmişdi, halbuki, ağ adamların fikrincə, planla mənzil tikmək hinduların adəti deyildi. Amma bu məskən, elə bil, bomboş idi. Belə olmasa da, Dunkan bir neçə dəqiqə ərzində belə düşündü; nəhayət, ona elə gəldi ki, iki əli və iki ayağı üstə yeri yərək, ona yaxınlaşan çoxlu insan fiquru görür; onlar nə isə ağır bir şey və Dunkana göründüyü kimi, qorxunc bir silah sürüyüb gətirirlər. Elə həmin dəqiqə daxmalardan bir neçə qaramtil baş çıxdı və tala dərhal canlandı; lakin bu dəqiqələr talaya doluşan məxluqlar bir daldalanacaq yerdən digərinə o qədər cəld keçirdilər ki, nə onların gördüklləri işi dərk etmək, nə də özlərini lazımlıca görmək mümkün olurdu. Heyvord bu şübhəli və anlaşılmaz hərəkətlərdən təşvişə düşdü və şərti siqnal vermək, qarğı kimi qarıldamaq istədi, lakin birdən yaxınlığında yarpaqların xışıldaması onu dönüb başqa tərəfə baxmağa məcbur etdi.

Gənc zabit özündən bir neçə yüz yard aralıdırak naməlum hindunu görəcək diksinib bir neçə addım geri çəkildi. Lakin Dunkan tez özünə gəldi, siqnal vermək fikrindən daşındı, gizləndiyi yerdə qalıb həmin naməlum hindunun hərəkətlərini diqqətlə izləməyə başladı.

Daha bir neçə dəqiqə keçdikdən sonra Dunkan yəqin etdi ki, onun burada olmasından heç kəsin xəbəri yoxdur. Dunkanın göründüyü yerli sakin də, yəqin, onun kimi, bu qəsəbənin alçaq tikililərini və qəsəbədə yaşayanların səssiz hərəkətlərini seyr edirdi. Həmin vəhşinin üzünə boyaqlarla kobud naxışlar çəkilmişdi, buna görə də onun üzü haqqında aydın bir təsəvvür əldə etmək mümkün deyildi; bununla belə, Dunkana elə gəldi ki, həmin adamın üzü o biri quronların üzü kimi qəzəbli və acıqlı deyil, qəmgindir. Onun başı hinduların adəti üzrə qırılmışdı, təpəsində yalnız birçə cəngə tük qalmışdı. Saçından üç-dörd şahin lələyi sallanırdı. Əynində cirilmiş çit pləş var idi, onun alt paltarı adicə bir köynəkdən ibarət idi, köynəyin qolları isə şalvar

əvəzinə geyilmişdi. Qiçları çılpaq idi və göyəm kolunun tikanları ilə çox yaralanmışdı. Ayaqlarına yaxşı maral dərisindən tikilmiş mokasin geymişdi. Bu vəhşinin ümumi görünüşü çox qəmgin və miskin idi.

Dunkan özünün bu qonşusunu maraqla nəzərdən keçirdiyi dəqiqlikərdə kəşfiyyatçı yavaşça və ehtiyatla ona yaxınlaşdı.

Gənc zabit ona piçildiyib dedi:

– Görüsünüzmü, quronların qəsəbəsinə gəlib çatmışıq. Bax, burada da bir vəhşi dayanmışdır, yəqin, o, bizim buradan keçməyimizə mane olacaqdır.

Dunkan barmağı ilə həmin naməlum adamı göstərdikdə kəşfiyyatçı ona baxıb diksindi və az qaldı tüfəngi əlindən yerə düşsün. Sonra o tüfənginin lüləsini aşağı salladı və uzun boynunu uzadıb vəhşiyyə diqqətlə baxmağa başladı:

– Bu yaramaz, quronlardan deyildir, – dedi, – Kanada qəbilələrindən də heç birinə mənsub deyildir, amma paltarından görünür ki, o ağ adamı soyundurmuşdur. Siz görmədiniz, o, silahını və ya kamanını hara qoydu?

– Yəqin, onun silahı yoxdur, özü də, deyəsən, pis niyyətli adama oxşamır. Gördüyünüz kimi, suyun kənarında vurnuxan öz dostlarına bu vəhşi siqnal verməsə, qorxumuz yoxdur.

Kəşfiyyatçı üzünü Heyvorda çevirib, onun üzünə aşkar bir təecübə xeyli baxdı. Sonra ağızını açdı: bu anda Dunkan kəşfiyyatçının həmişə təhlükəli şəraitdə olmaq üzündən adət etdiyi səssiz gülüşünü eşitdi.

– Suyun kənarında vurnuxanlardan bize ziyan dəyməz! – deyə Şahingöz cavab verdi və əlavə etdi: – Məktəblərdə oxuyub şəhərlərdə yaşayanlar elə belə olarmış! Amma bu oğlanın qiçları uzundur, ona çox da etibar etmək olmaz. Siz onu gözdən qoymayın, mən isə kolların arasından keçib arxadan yaxınlaşaraq, onu diri tutaram. Bax, güllə atmazsınız ha.

Şahingöz yarıya qədər kolluğa girdikdə birdən Heyvord əlini uzadıb onu saxladı və dedi:

– Görəm ki vəziyyətiniz təhlükəlidir, onda güllə ata bilərəmmi?

Şahingöz, Dunkanın sualının əsl mənasını başa düşmürmüş kimi, bir qədər ona baxdıqdan sonra başını buladı, yenə də səssizcə gülərək cavab verdi:

– Lap bütöv bir taqım əvəzinə də güllə ata bilərsiniz, mayor!



Şahingöz az sonra yarpaqların arasında gözdən itdi. Dunkan bir neçə dəqiqə çox həyəcan keçirdikdən sonra kəşfiyyatçını yenə gördü. İndi kəşfiyyatçı əsil tutmaq istədiyi vəhşiyə arxa tərəfdən sürünen-sürünə yaxınlaşırıdı. Vəhşiyə çatmağa bir neçə fut qalmış o, yavaş-yavaş və səssizcə ayağa qalxdı. Həmin dəqiqə suda bir neçə dəfə bərkdən şappilti eşidildi. Dunkan vaxtında dönüb baxdı və yüzə qədər qaraltıının dalgalanan suya birdən atıldığını gördü. Dunkan yenidən tüfəngini götürüb üzünü yaxınlığındakı hinduya tərəf çevirdi. Heç bir şeydən xəbəri olmayan bu vəhşi əsla qorxmadı və boynunu uzadıb mənasız bir maraqla gölə baxdı. Bu anda Şahingözün əli onun başının üstündə göründü; lakin kəşfiyyatçının əli birdən-birə aşağı düşdü və o, yenidən gülüb qəşş etdi. Şahingöz doyunca gülüb qurtardıqdan sonra öz düşməninin boğazından yapışmaq əvəzinə əlini onun ciyinə vurub ucadan dedi:

– Bu nə gündür düşmüsünüz, dostum? Olmaya, qunduzlara zəbur nəgməsi öyrətmək fikrindəsiniz?

– Elədir ki var,—deyə o cəld cavab verdi.

XXII *fəsil*

Oxucu, Heyvordun heyrətini bizim təsvir edə biləcəyimizdən daha yaxşı təsəvvürünə gətirə bilər. Heyvordun iməkləyən hindu hesab etdiyi qaraltılar, demə, dördayaqlı heyvan olmuş; onun göl hesab etdiyi şey qunduzların çimmək yeri, gözünə şəlalə kimi görünən isə bu ağıllı və əməksevər heyvanların düzəltidləri su bəndi, tanıya bilmədiyi «düşmən» isə onun sınanmış dostu, zəbur müəllimi David Hamuq olmuş. Davidin burada tapılması hər iki bacının aqibəti barəsində Dunkanın qəlbini təsəvvürə gəlməyən ümidiylə doldurdu, buna görə də gənc zabit gizləndiyi yerdən çıxaraq, hadisənin iki əsas qəhrəmanına tərəf yüyürdü.

Şahingöz özünü gülməkdən saxlaya bilmirdi. O, heç bir nəzakət əlaməti göstərmədən, Hamutu kobudcasına fırladıb, o yan-bu yanına baxdı və bir neçə dəfə dedi ki, quronlar David üçün kostyum seçməkdə böyük məharət göstərmişlər. Sonra Şahingöz yazılıq Davidin əlindən tutub elə bərk sıxdı ki, onun gözləri yaşardı.

Şahingöz Davidə bu yeni peşəsində müvəffəqiyət arzuladı, sonra isə soruşdu:

– Deyəsən, indi qunduzları görüb, ilhama gələrək oxumaq istəyirdiniz, doğrudurmu? Bu bic heyvanlar sizin sənətinizə bir az bələddirlər, çünkü oxumaq səsi eşidərkən quyruqlarını qaldırıb-endirirlər, bunu siz özünüz də indicə gördünüz. Mən oxuyub-yazmağı bilən, amma qoca, təcrübəli qunduzdan qat-qat axmaq olan adamlar görmüşəm; o ki qaldı oxumağa, onlar bunu bacarmazlar, çünkü anadan lal olmuşlar! Qulaq asın, belə mahni xoşunuza gəlirmi?

David qulaqlarını tixadi; havadan qarğı qarlıtı eşidildikdə Heyvord özü də bu quşu görmək üçün başını qaldırıb baxdı, halbuki, əvvəlcədən bilirdi ki, Şahingöz qarğı qarlıtısına oxşayan siqnal verəcəkdir. Siqnal eşidilən kimi bir qədər o tərəfdə görünən qalan yolucları göstərərək Şahingöz gülə-gülə:

– Görürsünüzüm, bax, bu musiqinin çox yaxşı və misilsiz olmasına da şübhə ola bilməz, çünkü o, mənim üçün iki yaxşı tūfəngə bərabərdir, hələ bıçaq və tomaqavkları demirəm... Bunlar öz yerində, yaxşı ki, sizin əmin-amanlıqda olduğunuzu gördük; indi deyin görək, gənc xanımların başına nə gelib?

– Onlar bütənpərəstin yanında əsirdilər, – deyə David cavab verdi.
– Düzdür, çox fikir çəkirlər, amma yerləri rahat, özlərinin də heç bir qorxusu yoxdur.

– İkisidəmi? – deyə Heyvord təngnəfəs soruşdu.

– Elədir ki, var. O iztirab çəkməmişdir, çünkü xeyir-dua, müqəddəs zəbur dərdli ürəyə təsəlli verir.

– Məgər o musiqidən həzz alır?

– Lap mükəmməl surətdə, lap özünün ürəyi istəyən qədər həzz alır. Amma bunu da etiraf etməliyəm ki, mənim bütün səylərimə baxmayaraq, qız gülməkdən çox, ağlayır. Belə dəqiqlərdə mən müqəddəs mahnilar oxumaqdan çəkinmirəm. Amma əhvalimizi duruldan sakit və xoş dəqiqlərə də olur, belə vaxtlarda vəhşilər səslərimizi eşidib valeh olurlar.

– Bəs niyə sizi qoyurlar ki, kefiniz istəyən kimi gəzəsiniz?

David özünü çox müti adamlar yerinə qoyaraq, cavab verdi:

– Mənim kimi bir soxulcan nə ilə öyüñə bilər! Doğrudur, zəbur mahniları keçib gəldiyimiz qanlı qırğıın meydanında öz gücünü



bir qədər yumşaltmışdır, buna görə də məni istədiyim vaxt gedib-gəlməyə qoyurlar.

Kəşfiyyatçı güldü və vəhşilərin bu qəribə rəhmdilliyyini, yəqin ki, çox düzgün izah etdi:

– Hindular ağlı başında olmayan adama heç vaxt toxunmazlar. Yolunuz açıq olarkən və öz izlərinizlə (bu izlər isə dələninkindən bir az ayındır) geriyə qayida bildiyiniz halda, bəs nə üçün gözü yolda qalanlara xəbər getirmədiniz?

David yenə də yaziq-yaziq cavab verdi:

– Xristianların mənzilinə ayaq basmaq mənə bir də nəsib olsayıdı, sevincim yerə-göyə sığmazdı, amma nə edim ki, ayaqlarım geri dönüb qayida bilmirdi, çünki mənə etibar edilmiş zərif məxluqlar əsirlikdə qalib dərd çəkərdilər.

Davidin çətin və qəliz dilini başa düşmək asan deyildi, lakin onun gözlərinin səmimi ifadəsi və namuslu üzünün qızarması düz danışdığını çox yaxşı sübut edirdi. Ünkas Davidə yaxınlaşış ona rəğbətlə baxdı. Şahingöz zəbur müğənnisinin çox əzizlədiyi alətini ona uzadaraq dedi:

– Qulaq as, dostum, sənin bu tütəyini ocağa atıb yandırmaq istəyirdim, amma bundan ayrıla bilmirsənsə, onda özünə qaytara bilərəm, ala, çal, kefin açılsın!

Hamut kamertonu aldı və öz razılığını, guya, öhdəsinə düşən mühüm vəzifələrin yol verdiyi bir şəkildə izhar etdi. O, kamertonun saz olmasını bir neçə dəfə yoxlayıb, öz səsilə tutuşdurdu; onun xarab olmadığını yəqin etdi və bir neçə dəfə adını çəkdiyimiz balaca kitabdan bir neçə beyt oxumaq istədiyini ciddi surətdə bildirdi.

Lakin Heyvord onun bu möiminlik səyinə cəld mane oldu və qızların vəziyyəti haqqında suallar verməyə başladı. O hər bir şeyi indi daha ətraflı soruşurdu. Halbuki, söhbətin əvvəllində daxilində cilvelənən hissələr onun danışmasına mane olurdu. David çox sevdidiyim kamertonundan gözünü çəkmək istəmirdi, lakin suallara cavab verməyə məcbur olurdu, çünki gənc xanımların atası da indi söhbətə qoşulmuşdu. Yeri gəldikcə, kəşfiyyatçı da sual verirdi. David yenidən əlinə keçən kamertonu işə salıb söhbətin arasını tez-tez kəsirdi; bunurla belə, izaxtaralar öz məqsədlərinə çatmaq üçün faydalı ola bilən əsas məsələlərlə tanış ola bildilər. Davidin dedikləri sadə olmaqla bərabər, bunların içində fakt da az idi.

Məlum oldu ki, Maqua təhlükənin sovuşmasını gözləmək üçün bir qədər dağda ləngimişdi; sonra dağdan enib Qorikan gölünün qərbindən keçən yol ilə Kanadaya tərəf getmişdi. Bu hiyləgər quron bütün cıçırlara yaxşı bələ idi, hətta bunu da bilirdi ki, dalınca gələnlər olsa da, onu bu tezliklə izləməyəcəklər. Buna görə də Maqua özünü yormadan yavaş-yavaş getmişdi. Davidin çox sadə danışığından aydın olurdu ki, onun burada, hinduların arasında olması bu vəhşilərin xoşuna gəlmir; müğənninin burada qalmasına ona görə yol verirdilər ki, hinduların sırrı – ilahiyə bəslədikləri hörmət hissi, hətta Maquanın da qəlbində yox deyildi.

Quronlar gecə əsirlərə xüsusilə qayğı göstərmiş, onları meşənin rütubətindən qorumaq və qaçmalarına mane olmaq üçün tədbir görmüşdülər. Yuxarıda dediyimiz kimi, quronlar atları bulağın yanında başlı-başına buraxmış və izlərini itirmək üçün olmazın hiylələrə el atmışdır. Maqua düşərgəyə gəlib çatdıqda, quronların adəti üzrə, əsir qızları bir-birindən ayrı olan qəbilələrə göndərmişdilər. David yerlilərin adətlərinə o qədər də bələd olmadığı üçün həmin qəbiləni yerli-yataqlı öyrənə bilməmişdi. O, yalnız bunu öyrənə bilmışdi ki, həmin qəbilənin adamları Uilyam-Henri qalasına sonuncu basqında iştirak etməmişlər, lakin, quronlar kimi, onlar da Monkalmın müttəfiqləridirlər.

Mogikanlar və kəşfiyyatçı müğənninin aydın olmayan dolaşq sözlərini getdikcə daha maraqla dinləyirdilər. David indi Koranın yaşadığı hindu qəbiləsinin nə ilə məşğul olduğunu izah etməyə çalışıqdır, birdən kəşfiyyatçı belə bir sualla onun sözünü kəsdi:

– Görmədiniz, onların bıçaqları necə idi? İngilis bıçaqlarına, yoxsa fransız bıçaqlarına daha çox oxşayırdı?

– Belə boş-boş şeylərə fikir vermək heç ağlıma da gəlmirdi, mənim bütün fikrim-zikrim qızlara təsəlli vermək idi.

– Vaxt gələr, siz vəhşi bıçağını bir daha boş şey hesab etməzsiniz, – deyə kəşfiyyatçı cavab verdi. – Deyin görək, bıçının qurtarması münasibətile onlar bayram edirlərmi? Həmin qəbilənin totemlərini¹ görmüsünüzmü?

– Mən ancaq bunu deyə bilərəm ki, onların taxılı çoxdur; bu dən süddə isladıldıqda çox dadlı və mədə üçün faydalı yemək olur. Onları heç bir totemini görməmişəm. Hinduların musiqisinə gəldikdə,

¹ Totem – hinduların qəbilə nişanı; bu nişanı olan adama zaval yoxdur.



bu barədə heç danışmağa belə dəyməz. Onlar heç vaxt səs-səsə verib, allaha dua eləmirlər, görünür, bütərəstlər ləp dinsizdirlər.

– Siz hindulara böhtan atırsınız. Hətta minqlər də Büyük Ruhdan mərhəmət və kömək gözləyirlər.

– Doğrudan, belədir? – deyə kəşfiyyatçı tələsik soruşdu.

– Ona oxşayan bir şeydir. Mənim gördüyüüm sürünen tisbağa şəkliydi.

Davidin dediklərinə diqqətlə qulaq asan mogikanlar, tisbağa adını eşidərkən ikisi də birdən:

– Xuq! – dedilər. Kəşfiyyatçı isə mühüm, lakin xoşagəlməz bir şey ixtira etmiş adam kimi, başını buladı.

Sonra Çinqaçkuk delavar dilində sakitcə və qürurla elə danışmağa başladı ki, hətta onun sözlərini başa düşməyənlərin də diqqətini dərhal özünə cəlb etdi. Çinqaçkukun hərəkətlərində dərin mənalı, bəzən də qəti bir fikrin ifadə edildiyini başa düşmək olardı. O, bir dəfə əlini yuxarı qaldırdı, aşağı saldıqda isə yüngül pləşinin yaxasını açdı və bu hərəkətlə ifadə etdiyi fikrini təsdiq edirmiş kimi, barmağını sinəsinə vurdu. Dunkanın gözləri vəhşinin hərəkətlərini izleyirdi; başçı yaxasını açarkən, Dunkan onun qarabuğdayı sinəsində adı yenicə çəkilən heyvanın – tisbağanın – göy boyaqla çox səliqə ilə çəkilmiş solğun şəklini gördü. Kəşfiyyatçı qırmızıdərili dostundan üzünü döndərib dedi:

– Biz elə bir şey keşf etmişik ki, göylərin arzusundan asılı olaraq, bizə ya xeyir verə bilər, ya da zərər. Dostumuz Çinqaçkuk delavarların saqamoru və tisbağaların böyük başçısıdır. Müğənninin dediklərindən aydın olur ki, bu qəbilənin bəzi hinduları başqa bir tayfaya qoşulmuşlar; Çinqaçkuk da indicə həmin tayfadan danışındı. Biz təhlükəli yol ilə gedirik, çünkü xain çıxan dost çox zaman düşməndən də qəddar olur.

Dunkan:

– Açıq danışın, – dedi.

– Bu, çoxdan olmuş qanqaraldan bir əhvalatdır, mən isə onu yadına salmaq istəmirəm, çünkü danmaq olmaz ki, bu hadisənin əsas bəisi ağıdərili adamlar olmuşlar. Axırda elə oldu ki, qardaş qardaşa qarşı tomaqavk qaldırdı, minqlərlə delavarlar isə bir yol ilə getdilər.

– Deməli, siz güman edirsiniz ki, Kora həmin qəbilədə yaşayır?

Kəşfiyyatçı başı ilə «hə» cavabı verdi; görünür, bu kədərli məsələdən danışmaq arzusunda deyildi. Səbirsiz Dunkan bacıları azad etmək üçün müstəsna hünər və fədakarlıq tələb edən cəhdələr göstərilməsini tələsə-tələsə təklif etməyə başladı. Munro özünü cəmləşdirərək, gənc zabitin son dərəcə təhlükəli olan planlarını ağı saçlarına və yaşıının çoxluğuna yaraşmayan bir həvəslə dinləyirdi. Kəşfiyyatçı, qəlibi məhəbbət hisssilə döyünen bu gəncin öz ürəyini boşaltmasına imkan verdikdən sonra onu inandırıa bildi ki, misilsiz mərdlik və çox soyuqqanlı olmayı tələb edən belə bir işdə tələsmək tama-mılə ağılsızlıq olardı.

— Yaxşı olardı ki, bizim bu müğənni hinduların düşərgəsinə qayıtsın və buraya gəlib çıxdığımızı cavan xanımlara xəbər versin, — dedi,
— lazımlı olanda biz onu siqnalla məsləhətləşməyə çağırarıq. Dostum, siz qarğı qarılıtısını çobanaldadan quşun fit səsindən ayıra bilərsinizmi?

— O çox qəşəng quşdur, — deyə David cavab verdi. — Bu quşun zərif, həzin səsi var, amma çox kəsik-kəsik və ahəngsiz oxuyur.

— Nə olar, hərgah bu quşun fiti sizin xoşunuza gəlirsə, qoy onun səsi sizin üçün siqnal olsun. Amma yadınızda saxlayın: siz çobanaldadanın üç dəfə fit verdiyini eşitdikdə, kolluğa gəlməlisiniz, çünki bu quş həmişə kolluqdə olur...

— Dayanın, — deyə Heyvord onun sözünü kəsdi, — mən də onunla gedəcəyəm.

— Siz? — deyə Şahingöz təəccübələ soruşdu. — Yoxsa günəşin necə çıxıb-batmasını daha görmək istəmirsiniz?

— David canlıca sübutdur ki, quronlar mərhəmətli ola bilirlər.

— Buna sözüm yoxdur, amma burası var ki, ağılı başında olan heç bir adam, David kimi, öz boğazını yırtı bilməz.

— Sevdiyim qızı azad etmək üçün özümü canından keçən bir qəhrəman kimi dəliliyə vura bilərəm, ümumiyyətlə, bu işin xatirinə hər cür dona girə bilərəm, nə lazımsa, edərəm. Siz etiraz etməyin, təfavütü yoxdur, mən fikrimdən dönməyəcəyəm.

Şahingöz gənc zabitə dinməz-söyləməz, təəccübələ xeyli baxdı. Lakin Dunkan indiyədək Şahingözə onun məharətinə görə və göstərdiyi xidmətlərin xatirinə, demək olar ki, kor-koranə itaət etdiyi halda, indi özünü hər bir sözü qanun olan rəis kimi aparırdı. O, əlini yellədi, bununla da daha heç kəsin etirazına qulaq asmayacağının bildirdi və bayağından da sakit danışmağa başladı:



– Mən geyimimi dəyişə bilərəm, istəyirsinzsə, şəklimi dəyişdirin – boyaqla üzümü naxışlayın: bir sözlə, məni hansı dona istəyirsinzsə salın, hətta özümü giçliyə qoymağə da razıyam.

– Məncə, siz qoşun dəstələrini müharibəyə göndərəndə, heç olmasa, müvafiq şərti əlamətlərin və düşərgə yerlərinin qabaqcadan müəyyən olunmasını lazımlısınız, çünki qabaqcadan belə tədbir görüldükdə, sizin tərefinizdə vuruşanlar dostlara harada və nə zaman rast gələcəklərini bilərlər, – deyə kəşfiyyatçı cavab verdi. Dunkan isə onu daha danışmağa qoymayıb dedi:

– Mənə qulaq asın. Siz, bax, bu sədaqətli yoldaşımızdan öyrəndiniz ki, hindular iki müxtəlif xalqa olmasa da, hər halda, iki qəbiləyə mənsubdurlar. Sizin «qarasaçlı» adlandırdığınız qız bu iki qəbilədən birindədir, bu qəbiləni isə siz delavarların bir qolu hesab edirsınız. Onun kiçik bacısı olan o biri qız isə, yəqin ki, bizim açıq düşmənlərimizin – quronların yanındadır. Onu azad etmək mənim borcumdur. Buna görə də bacılardan birini dardan qurtarmaq üçün siz tədbir görməkdə olun, mən isə o biri bacını xilas etmək üçün əlimdən gələni edəcəyəm, ya buna nail olacağam, ya da öləcəyəm.

Gənc döyüşünün gözlərində mərdlik işığı parladı, onun zahiri görünüşü zəhmli bir görkəm aldı. Şahingöz hinduların bütün hiylə-gərliyinə çox yaxşı bələd idi, buna görə də gənc zabitin hansı təhlükələrə məruz qala biləcəyini qabaqcadan bilirdi, lakin onu qəf-lətən ağlına gələn bu fikirdən daşındırmaq üçün yol tapa bilmirdi.

Ola bilsin ki, gənc zabitin bu cürəti Şahingözün xoşuna gəlmışdi. Bu dəqiqələrdə Şahingözün nələr fikirləşdiyi hələ məlum deyildi; lakin bir azdan sonra Dunkanın niyyətinə etiraz etmək əvəzinə, Şahingöz məsələyə öz münasibətini birdən-birə dəyişirdi və Dunkana planının yerinə yetirilməsində kömək etməyə başladı.

O, mehriban-mehriban gülümsəyərək:

– Nə olar ki, suya getmək istəyən maral gərək hamidan dalda yox, qabaqda olsun, – dedi. – Çinqaçukun, istədiyiniz qədər, hər cür boyaqları vardır. Zəhmət çəkib, bax, bu tirin üstündə oturun, Çinqaçuk bu saat sizi lap kefiniz istəyən səfəh köküնə salar ki, özünüz də razı qalarsınız, buna mən başımla cavab verirəm.

Dunkan buna razı oldu. Bayaqdan bəri bu söhbətə diqqətlə qulaq asan mogikan isə can-başla işə başladı. Öz qəbiləsinin bütün biciliklərini yaxşı bilən və bu işdə təcrübəsi olan Çinqaçuk gənc zabitin

üzünə hinduların dostluq və şənlik əlaməti hesab etdikləri naxışlara və bu naxışların arasında gizli müharibə niyyəti hesab edilə bilən cıgilərin olmamasına ciddi fikir verdi; digər tərəfdən, vəhşi, dostluq ifadə edən bütün əlamətləri çox səylə naxışladı. Sonra Dunkan lazıminca geyindirildi; indi hər kəs Dunkana baxsaydı, deyərdi ki, doğrudan da, o, bir-birinə dost olan müttəfiq qəbilələri gəzən bir hoqqabazdır.

Hamı Dunkanın lazıminca naxışınb geyindirildiyini təsdiq etdi-də, kəşfiyyatçı ona bir neçə məsləhət verdi, siqnallar haqqında onun-la şərtləşdi və görüş yeri təyin etdi. Öz gənc dostundan ayrılmış Munroya çox ağır təsir bağışlayırdı, lakin qoca bu ayrılığa zahirən laqeyd baxırdı, halbuki onun göstərdiyi bu münasibət, daha xatır-cəm olduğu vaxtlardakı coşqun, namuslu xarakterinə əsla uyğun deyildi. Kəşfiyyatçı Heyvordu kənarə çağırıb ona dedi ki, qocanı qor-xusuz bir yerdə qoyub Çinqaçkuka tapşırmaq istəyir, özü isə Ünkas-la birlikdə delavar hesab etdiyi tayfanın arasında kəşfiyyat aparma-ğşa gedəcəkdir. Sonra Şahingöz öz nəsihət və məsləhətlərini təkrar edib, söhbəti aşağıdakı təntənəli və səmimi sözlərlə qurtardı:

— Di gedin, qoy göylər sizin köməyiniz olsun! Siz mərdlik göstər-diniz, bu mərdlik mənim xoşuma gəldi, çünkü sizin bu niyyətinizi yalnız qanı qaynayan, cəsur ürəkli gənclər yerinə yetirə bilərlər. Amma təcrübəli adamın nəsihətlərini də yaddan çıxarmayın. Minqə qalib gəlmək üçün bütün mərdliyinizi əsirgəməməlisiniz və kitabların öyrətdiyindən qat-qat ağıllı hərəkət etməlisiniz; gedin, Allah sizə yar olsun! Quronlar sizin skalpınızı soymağə müvəffəq olsalar, bilin ki, iki igid döyüşcüyə arxalananan adam sizin qanınızı yerdə qoymaya-caqdır. Başınızdan əskik olan hər bir tük üçün onlar düşmənlərdən birinin canını alacaqlar.

Dunkan bələdçinin əlini səmimiyyətlə sıxdı, öz qoca dostunu bir də ona tapşırıd və Davidə qabağa düşməsini işarə etdi. Şahingöz qoçaq gəncin dalınca bir neçə dəqiqliqə iftixarla baxıldıqdan sonra fikirli-fikirli başını buladı, geri qayıdış dəstəsinin qalan adamlarını meşəyə apardı.

Dunkanla Davidin seçdikləri yol qunduzların təmizlədikləri yer-dən və onların gölünün kənarından keçirdi. Heyvord təhlükə üz verən zaman yoldaşa kömək üçün, əlindən heç bir şey gəlməyən sadəlövh Davidlə tək qaldıqda öz üzərinə götürdüyü vəzifənin bütün çətinliklərini birinci dəfə aydın təsəvvür etdi. Onun hər iki tərəfində gör işlədikcə uzanan bu boş səhra toran qovuşan dəqiqlərdə daha



da cansıxıcı görünürdü; buradakı kiçik daxmaların səssizliyi də adama çox ağır təsir bağışlayırı.

Dunkanla David göldən yan keçib, getdikləri dərədəki balaca bir təpəyə qalxmağa başladılar. Onlar yarım saatdan sonra geniş bir talaya gəlib çıxdılar; bu talada da qunduzların komaları var idi. Lakin heyvanlar burada daha yaşamırdılar. Kolluğun içindən keçən balaca yolu tərk etməzdən əvvəl tamamilə təbii bir hiss Dunkanı bir dəqi-qəliyə ayaq saxlamağa məcbur etdi, çünkü hər bir adam iğidlik tələb edən bir işə başlamazdan əvvəl dayanıb özünü cəmləşdirir.

Ağaclardan təmizlənmiş ciğirin qarşı tərəfində irmağın dağdan axıb töküldüyü yerin yaxınlığında palçıqla tirdən və çırpıdan kobud şəkildə tikilən 50-60 daxma görünürdü. Komalar adda-budda tikilmişdi, onları tikənlər, görünür, nə təmizliyə, nə də səliqəyə fikir verməmişdilər; bu cəhətdən həmin daxmalar qunduzların məskənidən o qədər çox fərqlənirdi ki, Dunkan heç də ayla gəlməyən daha təəccübü bir hadisənin şahidi olacağını fikirləşməyə başladı. Zəif toranlığında komaların karşısındakı adamboyu qalın otluqdan bir-bir çıxan və sonra yerə gömülülmüş kimi qəflətən gözdən itən iyirmi və ya otuz fiquru gördükdə Dunkanın bayaqqı nigarançılığı heç də azalmadı. Həmin fiqurlar qəflətən elə tez görünür və gözdən itirdilər ki, Dunkan onları canı-cəsədi olan məxluqlar deyil, parıldayan qara xəyallar hesab etdi. Bir anlığa onun gözünə çılpaq, aзиq bir fiqur göründü; bu fiqur əllərini qəribə bir surətdə havada oynadırdı; çox keçmədi ki, onun dayandığı yer yenə boş göründü; həmin fiqur qəflətən başqa bir yerdə zahir oldu, kim bilir, bəlkə, bu, başqa fiqur idi. David yoldaşının dayandığını gördükdə onun gözlərini zillədiyi tərəfə baxaraq, dillənib Heyvordu özünə tərəf gəlməyə məcbur etdi. O:

– Bu yerlərdə hələ əkilib becərilməyən münbət torpaqlar çöxdür,
– dedi, – öyünmədən bunu da deyə bilərəm ki, bu büt pərəstlər
diyarında qaldığım bir neçə gün ərzində buralara çoxlu xeyirxahlıq toxumu səpilmişdir.

Heç bir şey başa düşməyən Dunkan:

– Bu qəbilələr ovu başqa məşğuliyyətlərdən daha çox sevirlər,
– dedi və yenə təəccübü fiqurlara baxmağa başladı.

– Mən burada üç gecə qalmışam və üç dəfə də uşaqları müqəddəs mahni oxumaqda iştirak etməyə toplamışam. Mən oxuduqca onlar elə qışqırıb ullaşdırlar ki, mənim tüklərim biz-biz olurdu.

– Siz kimləri deyirsiniz?

– Mən öz gözəl vaxtlarını, bax, o boş və yöndəmsiz damlarda keçirən şeytan balalarını deyirəm. Eh, nə qoyub, nə axtarırsınız! Bu ölkənin heç yerində çubuq cəzası verildiyini görməmişəm; buna görədir ki, Allahın ən gözəl nemətinin belə çığır-bağırə sərf edilməsinə əsla təəccüb etmirəm.

David gənclərin meşədən gələn zil qışqırtılarını eşitməmək üçün qulaqlarını tutdu. Dunkan istehza ilə gülümsədi və:

– Gedək, – deyə qəti təklif etdi.

Onlar Davidin dediyi «filistimlilərin çadırları»na tərəf getdilər.

XXIII

fəsil

Öz məskənlərini qorumaq üçün hinduların ağlar kimi keşikçilər qoymaq adəti yoxdur.

Buna görə də Dunkan və David oynayıb əylənən uşaqların yanına gəlib çıxdıqda onların burada görünmələri tamamilə gözlənilməz bir hadisə oldu. Uşaqlar onları görən kimi qulaqbatıran zil səslə bərkdən qışqırdılar, sonra isə sehrkar məxluqlar kimi, yaxınlaşanların gözlərindən itdilər. Yerə sərilmiş oğlan uşaqlarının qarabığdayı bədənləri, solmaqda olan otların rəngindən heç seçilmirdi. Buna görə də ilk saniyələrdə elə zənn etmək olardı ki, yer, doğrudan da, yarılıb uşaqları udmuşdur. Lakin Dunkan gözlerini diqqətlə zillədik-də gördü ki, ona hər tərəfdən oynaq, qara gözlər baxır.

Maraqla dolu bu gözlərin kinli baxışı gənc zabitin iradəsini bir anlığa əlindən alıb onu həvəsdən saldı, lakin onun öz fikrindən dönməsi artıq gec idi. Uşaqların bağırtısını eşidib yaxınlıqdakı daxma-dan çıxan on nəfərə qədər hindu döyüşü vuruşa hazırlaşmış adamlar kimi, qaş-qabaqlarını tökərək, astanada dayanıb yad adamların yaxınlaşmasını gözləyirdi.

Belə bir mənzərəyə qismən alışmış olan David zahirən dönməz bir qətiyyətlə birbaş onlara tərəf getdi. Hindular bu kəndin əsas daxmasının qabağına toplaşmışdılar. Ağac qabığından və budaqlarından tikilmiş bu qaba komada, adətən, qəbilənin ağsaqqalları məsləhətə toplaşır və qəbilə yiğincəqləri keçirilirdi. Dunkan qüvvətli



qara vücuqları olan hinduların arasından saymazyana keçməyə özünü çətinliklə məcbur etmək istədi, lakin çətinlik çekdi, halbuki belə bir dəqiqədə onun özünü üzdən laqeyd göstərməsi son dərəcə zəruri idi. Bununla belə, Dunkan özünü toxraq saxlamaqdan həyatının asılı olduğunu dərk edərək, fikirlərini cəmləşdirməyə çalışdı və dalınca getdiyi yoldaşının soyuqqanlılığına, onun fərasətinə bel bağladı. Qaniçən qəddar düşmənlərin indi lap yaxınlığında olduğunu dərk edərkən Dunkanın əli yerdən-göydən üzüldü, lakin öz hissələrini o qədər bacarıqla cilovlaya bildi ki, keçirdiyi qorxu hissini bürüzə vermədi. O da özünü itirmədən, Hamut kimi, daxmanın küncündəki etirli çırpıdan bir qucaq götürüb üstündə oturdu.

Qonaq daxmaya girdikdən sonra astanada dayanmış döyüşçülər də içəri girib, qonağın dövrəsində oturdular və yadelli adamın söhbətini səbirlə gözləməyə başladılar. Hinduların daha böyük bir dəstəsi köhnə daxmanın dirəklərinə söykənib laqeydcəsinə baxırdı. Üç-dörd nəfər ən qoca və şöhrətli hindu başçısı bir az qabaqda, yerde oturdu.

Yandırılan gur alovlu məşəllərin havada titrəyən qırmızımtıl işığı qaranlığı yarır, buradakı adamların gah üzlərini, gah da bütün vücuqlarını görməyə imkan verirdi. Dunkan burada necə qəbul ediləcəyini ev sahiblərinin üzlərindən sezməyə çalışırdı. Lakin qabaqda oturmuş hindular ona, demək olar ki, heç baxmırıldılar; onlar gözlərini yerə dikmişdilər, üzlərinin ifadəsindən isə qonağa həm hörmət etdiklərini, həm də etibar etmədiklərini başa düşmək olardı. Kölğədə dayanmış adamlar daha az təmkinli idilər. Bir azdan sonra Dunkan onların yoxlayıcı və eyni zamanda, tərəddüdü baxışlarını gördü; onlar Dunkanın üzünə və paltarına çox fikir verirdilər; Dunkanın heç bir hərəkəti, dediyi sözlərin heç biri və geyiminin biçimindəki hər hansı bir incəlik bu hinduların diqqətindən yayılmırıldı.

Nəhayət, saçına dən düşmüş, qüvvətli və möhkəm cüssəli bir hindu daxmanın qaranlıq küncündən irəli gəlib dilləndi. O, veyandotların və ya quronların dilində danışındı; Dunkan onun sözlərini başa düşmürdü. Bu hindunun danışdırıqca göstərdiyi əl hərəkətlərindən elə başa düşmək olardi ki, o, düşməncilik niyyətilə yox, daha çox, bir dost kimi danışır. Heyvord başını buladı və hinduya cavab verə bilmədiyini əlinin hərəkətilə başa saldı. O fransızca:

– Məgər qardaşlarımın heç biri nə fransızca, nə də ingiliscə bilmir? – dedi və bu dillərdən birini bilən adamın tapılacağına ümid edərək, hinduları bir-bir gözdən keçirdi.

Hinduların bir çoxu, Dunkanın sözlərinin mənasını anlamadı istəyirmiş kimi, başını ona tərəf döndərdi, lakin onların heç biri cavab vermedi.

Dunkan hər bir sözü yavaş-yavaş və aydın tələffüz edərək, yenə fransızca söhbətə başladı:

– Böyük başçımız öz övladları ilə danışdığı dili bu ağıllı və igid xalqın nümayəndələrindən heç birinin bilmədiyini gördükdə mən çox qəmgin oldum. Əgər böyük başçımız qırmızıdərili döyüşçülərin ona bu qədər az hörmət etdiklərindən xəbət tutsa, çox inciyər.

Uzun və darıxdırıcı bir sükut başlandı; bu müddətdə hindular Dunkanın bu məzəmmətinin bağışladıgı təsiri heç bir hərəkətlə, heç bir sözlə bildirmədilər. Bundan əvvəl Dunkana müraciət etmiş hindu, nəhayət, ona Kanada ləhcəsində soyuqqanlılıqla belə cavab verdi:

– Böyük başçımız öz xalqı ilə söhbət etmək istəyəndə məgər quronların dilində danışır?

– Böyük başçımız öz övladlarına fərq qoymur; dərilərinin rəngindən asılı olmayıraq – istər qırmızı, istər qara, istərsə də aqdərili olsunlar – onların hamısını bir gözdə görür, amma quronların igidliliklərindən daha çox razıdır, – deyə Dunkan qeyri-müəyyən bir cavab verdi.

Ehtiyatlı olan həmin başçı yenə soruşdu:

– Hələ beş gecə bundan əvvəl sağ-salamat olan ingizlərin¹ skalplarını çaparlar böyük başçının hüzurunda sayanda, böyük rəhbər buna nə deyəcəkdir?

Dunkan bu sözləri eşidərkən bilaixtiyar diksinərək cavab verdi:

– İngizlər böyük başçımızın düşmənləri idilər və şübhə yoxdur ki, o deyəcək: «Bu yaxşıdır, mənim quronlarım çox igid tayfadır».

– Kanadadakı başçımız bu fikirdə deyildir. O, gələcəyi mülahizə edib hinduları mükafatlandırmaq əvəzinə, keçmişyi yadına salır. O, quronları deyil, ölü ingizləri görür. Bu nə deməkdir?

– Onun kimi böyük başçılar az danışır, çox fikirləşirlər. O çalışır ki, həyatda düşmənləri olmasın.

¹ Ingiz – ingilis.



– O bizim düşmənlərimiz olan delavarlara qulaq asır, delavarlar da onun qulaqlarını yalanla doldururlar, – deyə hindu incimiş halda cavab verdi.

– Bu ola bilməz. Qulaq as, böyük başçımız mənə, müalicə etməyi bacaran bir adama, əmr etmişdir ki, Büyük Göllərin sahillərində yaşayış qırımızıdərili övladlarının yanına gəlim və onların arasında xəstələrin olub-olmadığını öyrənim.

Dunkanın bu sözlərindən sonra yenə heç kəs danışmadı.

İndi hamının gözləri Dunkana zillənmişdi; onlar elə baxırdılar ki, Dunkanın sözlərinin doğru və ya yalan olduğunu, sanki, yoxlayıb yəqin etmək istəyirdilər; onların gözlərində o qədər zəka və anlaq əlaməti hiss olunurdu ki, Dunkan bunu sezib diksindi. Lakin onu bu çətin vəziyyətdən azacıq əvvəl danışan hindu qurtardı. Bu quron soyuqqanlıqla sözünə davam etdi:

– Kanadanın bilici adamları məgər üzlərinə boyaq çəkirler? Eşitdiyimizə görə, onlar üzlərinin ağılığı ilə fəxr edirlər.

Dunkan daha inamla danışmağa başlayaraq:

– Hinduların başçıları öz aq qardaşlarının yanına gələndə kəl gönündən geydikləri paltarlarını çıxarırlar ki, ona təklif edilən köynəkləri geysinlər, – deyə cavab verdi. – Mənim üzümü qardaşlarım boyamışlar, buna görə də mən üzüboyaqlı gəzirəm.

Hinduların, bəyənmə əlaməti olaraq, yavaşdan səslənmələri göstərirdi ki, qəbilənin şəninə deyilən bu sözlər yaxşı təsir bağışlaşmışdır. Onların ahil başçısı Dunkanın sözlərindən razı qaldığını hərə-kətilə bildirdi, yoldaşlarının eksəriyyəti də bu hərəkəti təkrar etdi. Dunkan imtahanın ən çətin mərhələsindən keçmiş olduğunu hiss edib, xatircəm oldu; o, öz uydurmasına həqiqət donu geydirmək üçün sadəcə bir rəvayət fikirləşib hazırlamışdı, buna görə də onun müvəf-fəqiyətə ümidi möhkəmləndi.

Hindular, sanki, fikirlərini cəmləşdirmək və qonaqlarının sözlərinə layiqli cavab vermək istəyirlərmiş kimi, bir neçə dəqiqə dinmədilər; nəhayət, başqa bir hindu döyüşçü yerindən qalxdı; onun durusundan başa düşmək olardı ki, danışmaq istəyir. Lakin o, ağızını açmağa macal tapmamış meşədən canavarın yanılıqlı ulamasına oxşayan çox zil bağırı esidildi. Gözlənilməyən bu dəhşətli manə DUNKANI yerindən sıçrayıb qalxmağa və dəhşətli bağırının təsirindən başqa hər bir şeyi unutmağa məcbur etdi. Hindu döyüşçülər o dəqiqə

daxmadan bayra tökülüşdülər və ucadan bağırıb ətrafa səs saldılar; bu bağırıtlar, ağacların tağları altında hələ də cingildəyən dəhsətli səsi, demək olar ki, batırıldı. Dunkan özünü saxlaya bilməyib, yerindən götürdü və intizamsız halda bir-birinə qarışan hindulara qoşuldu. Kişilər, qadınlar, uşaqlar, qocalar, xəstələr və canı saf olanlar, bir söz-lə, hamı daxmalarından bayra tökülüşmüştü; onların bəziləri bərk-dən qışqırır, bəzilərisə quduzcasına bir sevincələ əl çalırdılar; müxtəsər, hamı gözlənilməyən bir hadisə ilə əlaqədar olaraq öz şadlığını vəhşicəsinə bildirdi. Çığır-bağır içində keçən ilk dəqiqələrdə başını itirmiş Dunkan az sonra bu şadlığın səbəbini başa düşdü.

Göydən düşən işıq bir neçə xırda ciğirin dönüb səhranın içəri-lərinə doğru uzandığı yerdə ağacların arasındaki açılığı görməyə imkan verirdi. Yavaş-yavaş daxmalara tərəf gələn bir dəstə döyüşü bu ciğirlərin birində göründü.

Həmin döyüşçülərdən biri qabaqda gəlirdi; onun ciyinə aldığı ağaçdan asılmış bir neçə insan skalpı az sonra aydın göründü. Dunkanın eşitdiyi qəribə bağırıtlar, ağların çox tutarlı bir ibarə ilə «ölüm harayı» adlandırdıqları səslər idi; bu bağırıtlar hər dəfə təkrar edilərkən düşmənin başına nə iş gətirildiyini qəbiləyə xəbər verirdi. Heyvord qarşısında baş verən hadisələrin mənasını hinduların məişəti haqqındaki məlumatına əsasən başa düşürdü. Döyüşçülər dəstəsinin zəfərlə qayıtması Dunkanın hindularla söhbətinin kəsilməsinə səbəb olmuşdu; Dunkan bu səbəbdən də toxtaqlıq tapdı və vəziyyətinin yaxşılaşması münasibətilə özünü ürəyində təbrik etdi, cünki bu hadisəyə başı qarışmış hindular onu, əlbəttə, unutmuşdular.

Gələn döyüşçülər daxmalara çatmağa bir neçə fut qaldıqda dayandılar. Onların həm öldürülən yoldaşlarının kədərli aqibətindən, həm də qalıblərin şadlığından xəbər verən yanıqlı və zəhmli bağırıtları kəsildi. Döyüşçülərdən biri bağırı-bağırı bir neçə söz dedi; görünür, bu sözlərin heç bir qorxulu mənəsi yox idi; lakin bayaqkı quduz bağırıtlar kimi, bu sözləri də anlamaq çətin idi. Gətirilmiş təzə xəbərin nə kimi vəhşicəsinə bir şadlıqla qarşılandığını olduğu şəkildə təsvir etmək mümkün deyildir. Bir anda hinduların məskəninin hər yerində aqlagəlməz caxnaşma və vurnuxma başlandı. Döyüşçülər xəncərlərini siyirib yellədə-yellədə iki cərgəyə düzüldülər, bu cərgələrin arasında qalan keçid, yenicə gəlmış dəstədən başlanaraq daxmalaradək uzanırdı. İndicə başlanmalı olan dəhsətli bir oyunda iştirak etmək üçün,



qadınlar da dəyənək və balta götürüb dəstələrə tərəf yönəldilər. Hətta uşaqlar da böyüklərdən geri qalmırdılar; oğlanlar öz atalarının qurşağılarından çıxardıqları tomaqavkları götürüb xəlvətcə dəstəyə qoşulur və öz ata-analarının vəhşi adətlərini yamsılayırdılar.

Məşənin kənarına yaxın bir yerdə iri çırçıqları şələleri yığılmışdı; ahil bir qadın bu çırçıqları od vurdur. Sönməkdə olan gündüzün işığı tonqaldan qalxan alovun işığında solğunlaşdı, hər şeyin görünüşü, eyni zamanda, həm daha da aydınlaşdı, həm də daha qorxunc bir şəkil aldı. Bütün bu mənzərə, qaralan uca şam ağaclarından ibarət çərçivəyə geydirilmiş qəribə bir lövhəyə çevrildi. Bu lövhənin uzaq fonunda yenicə gəlmış döyüşçülərin qaraltısı görünürdü. Bir az qabaqda dayanmış iki kişi, tezliklə başlanmalı olan tamaşaşa, görünür, baş rolları oynayacaqdı. Tonqalın işığı kifayət qədər qüvvətli olmadığı üçün həmin iki kişinin üzünü aydın görmək mümkün deyildi. Lakin hiss olunurdu ki, bu kişilərin biri qəddini düz saxlayıb mərd dayanmış və qismətini qəhrəmanlıqla gözləyirdi; o biri kişi isə başını aşağı salmışdı, elə bil, dəhşətli bir müsibət onun belini qırmış, ya da xəcalətindən içini yeyə-yeyə gözlərini yerə dikmişdi. Dunkan özlüyündə bu kişilərdən birincisinə rəğbət hiss edirdi. O, tanımadığı bu adamın bütün hərəkətlərinə, hətta ən əhəmiyyətsizinə də diqqət yetirirdi. Onun son dərəcə mütənasib biçimli boy-buxununa çox səylə baxarkən, Dunkan özünü inandırmağa çalışırdı ki, bu gənc əsir gözlədiyi dəhşətli əzabla pəncələşərkən qalib gəlməlidir. Gənc zabit qeyri-iradi olaraq yerindən tərpənib, quronların qaralan cərgələrinə yaxınlaşdı, sanki, nəfəs çəkmədən baş verməli olan hadisəni böyük maraqla gözləməyə başladı. Qorxunc bağırtı eşidildi: bu, siqnal idi. Bayaqdan davam edən sükütu dərhal bağırtı səsləri pozdu; bu bağırtılar Dunkanın o vaxtadək eşitdiyi bütün səslerdən güclü idi. Xoşagəlməz təhər-töhürü olan əsir yerindən tərpənmədi; o biri əsir isə bağırtını eşidərkən maral kimi zirəklik göstərib, cəld yerindən götürüldü. Əsir, hamının gözlədiyi kimi, düşmən sıralarının arası ilə yüyürmək əvəzinə, aralıqdağı dar keçidə çatıldıqda birdən geri döndü, buna görə də heç kəs ona zərbə endirməyə macal tapmadı; əsir buraya toplaşan uşaqların başları üstündən sıçrayıb, zəhmli cərgələrin daha az təhlükəli olan arxa tərəfinə keçdi. Bu hiylə yüzlərlə ağızdan bir vaxtda çıxan qarşış və söyüşlə qarşılandı; özlərindən çıxan hindular cərgələrdən dağılışib bir-birinə dəydilər və talaya səpələndilər.

İnsanı yalnız fəlakətə düşcar etməyə çalışan kinli əcinnələrin öz qanlı və çirkin əməllərini törətmək üçün cəmləşdikləri xəyalı dəhşətlər meydana oxşayan bu yerə, alovlanan çırpı tonqalları qorxunc işiq salırdı.

Arxa cərgədəki insan qaraltıları, onların heyvani meyilləri adəmin gözləri öndən ötüb keçən vəhşilərin üzündə qorxunc bir şəkildə eks edilmişdi.

Tamamilə aydındır ki, qaçan əsir bu qədər çoxlu düşmənin arasında ayaq saxlayıb nəfəsini dərmək imkanından məhrum idi.

Bəzən əsirin özünü meşəyə çatdırmasına az qalırdı, lakin belə dəqiqələrdə düşmənlər dəstə ilə yürüüb onun qabağını kəsir və onu qova-qova rəhməsiz təqibçilərin içərisinə qaytarırdılar. Qaçan əsir, kamandan buraxılmış ox kimi, birdən sürətlə yana dönüb, özünü tonqala vurdu, cəld bir sıçrayışla alovun üstündən atıldı və daldan qovanların böyük bir dəstəsinin yanından sağ-salamat keçərək, ağacsız meşə çığının qarşı tərəfindən göründü. Lakin burada da onu qarşılıyıb geri dönməyə məcbur etdilər. Bu zaman əsir, özünə müttəfiq axtarımış kimi, bir də izdihamı keçdi ki, bu müddətdə də Dunkan mərd gəncin həlak olduğunu zənn etdi.

Təsəvvürəgəlməz bir çaxnaşma şəraitində hər tərəfə baş alıb qaçan insan qaraltılarından başqa heç bir şeyi görmək mümkün deyildi. Qaldırılan əllər, parıldayan xəncərlər və yoğun dəyənəklər havada gözə çarpırdı, lakin zərbələr, görünür, hədəfə dəymirdi. Qadınların zil qışqırtıları və döyüşçülərin quduzaşına bağırmaları, bu səhnənin bağışlaşlığı dəhşətli təsiri daha da qüvvətləndirirdi. Misilsiz bir cəldliklə sıçraya-sıçraya havanı yaran əsirin qıvrıq qaraltısını Dunkan hərdən bir anlığa görə bilirdi; belə anlarda Dunkan əsirin tükənmək bilməyən gücünü hələ itirmədiyinə, bundan hələ bacarıqla istifadə etdiyinə inanmaqdan daha artıq ümidi edirdi. Birdən izdiham geriyə dönüb, Dunkanın dayandığı yerə yaxınlaşdı. Ağır cüssəli bir adam qadınları və uşaqları itələyib yerə yixaraq, onların içərisinə soxuldu; bu ümumi çaxnaşma içərisində əsir yenə göründü. Lakin onun insani qüvvələri bu çətin mübarizəyə daha tab getirə bilmirdi. Elə bil, bunu əsirin özü də dərk edirdi. O, adamların bir-birindən bir az aralınmalarından istifadə edərək, döyüşçülərin yanından güllə kimi ötüb keçdi və var gücünü toplayıb özünü meşəyə çatdırmağa cəhd etdi; Dunkana isə elə gəldi ki, bu, əsirin axırıncı cəhdidi idi. Öz gücünü qoruyan ucaboylu, qüvvətli bir quron,



demək olar ki, daban-dabana onun ardınca qaçırdı; quronun hava-yə qalxmış əli əsirə zərbə endirməyə hazır idi, lakin Dunkan ona badalaq vurdu, bunun nəticəsində çox bərk yüyürən quron, qətlinə susadığı əsirdən bir neçə fut aralı kəlləsi üstə yerə gəldi. Aradan cəmi bircə an keçdi, bununla belə, əsir bu fürsətdən bacarıqla istifadə edə bildi; o, geri döndü, Dunkanın gözləri öñündən yenə ildirim sürətilə keçdi və sonrakı anda totemə söykənib sakitcə dayandı; bu totem, baş daxmanın qabağında yera basdırılmış bala-ca və boyamış bir sütundan ibarət idi.

Dunkan əsirin təhlükədən qurtarmasında iştirak etdiyinə görə fəlakətə düşməkdən qorxaraq, durduğu yerdən uzaqlaşdı. O, dəstə-dəstə daxmaya tərəf üz tutub gedən hinduların dalınca düşdü; bu anda hindular, adam öldürülməsinə tamaşa etmək üçün dayanıb gözləyən, lakin qətlin baş tutması üzündən məyus olan adamlar kimi, qaşqabaqlı və lal-dinməz gedirdilər. Qəlbində baş qaldırın maraq hissini və ya bəlkə də ,daha nəcib olan başqa bir hissin təsiri altında Dunkan həmin əsirə yaxınlaşdı. Əsir bir qolu ilə sütunu qucaqlayıb dayanmışdı, bu qədər səy və qüvvə sərf etmək nəticə-sində ağır-agır, çətinliklə nəfəs alındı, lakin çəkdiyi əziyyətləri heç bir hərəkətilə bürüzə vermirdi. Qəbilə məclis qurub əsirin müqəddəratı məsələsini müzakirə və həll etməli idi, o vaxtadək isə qəbilənin müqəd-dəs adəti əsiri öz qanadı altında salamat saxlayacaqdı, buna görə də hələlik əsirə heç bir zaval yox idi. Lakin qəbilə ağsaqqallarının bu müşavirəsinin verəcəyi nəticəni qabaqcadan söyləmək olardı.

Quronların dilində elə bir söyüş yox idi ki, onu istəklərinə çat-mayan hindu qadınlar həmin əsirin üzünə vurmasınlar. Bu qadınlar əsirin səylərinə istehza edib gülürdülər ki, onun qıçları qollarından yaxşıdır, onun gərək qanadları olaydı, çünkü o, ox və bıçaqdan isti-fadə etməyin qaydasını bilmir. Əsir bütün bu təhqirlərə bir sözə belə cavab vermirdi; onun üzü yalnız öz ləyaqət hissini və ətrafinda-kılara nifrətini ifadə edirdi. Qadınlar getdikcə daha mənasız söyüş söyür və söydükcə zil səslə qışqırır və ucadan bağırıldırlar. Bir qadın qabaqcadan bir çəngə çırpı yandırıb adamları yara-yara lap qabağa gəldi və əsirin söykəndiyi sütunun qabağında özünə yer düzəltdi. Bu qadının qurumuş iyərən vücuduna görə demək olardı ki, o, cadu-gərdir. Həmin qadın öz qəbiləsi içərisində də bir cadugər kimi tanı-nırdı. O, yüngül paltarını çiynindən dalına ataraq, kinayə ilə ariq

əlini qabağa uzadıb lenapların ləhcəsində danişa-danişa əsirə sataş-mağ'a başladı. Qadin əlini əsinin üzünə uzadıb çırtıq çalaraq dedi:

– Mənə bax, ey delavar! Sizin qəbiləniz arvad qəbiləsidir, buna görə də sizin əlinizə tüfəng deyil, bel daha çox yaraşır. Sizin qadınlarınız maral analarıdır, sizin aranızda ayı və ya çöl pişiyi, ya da ilan doğulsayıdı, siz qorxub qaçardınız. Quron qızlar sənin üçün tuman tikəcəklər, biz də sənə ər tapacağıq...

Qarının bu hərəkətindən sonra vəhşi gülüşmə başlandı; bu zaman gənc qadınların daha xoş, məlahətli səsləri onların qoca rəfi-qəsinin ciriltili səsinə qəribə bir şəkildə qarışındı, lakin əsir bu təh-qırılarda əsla əhəmiyyət vermirdi. Elə bil, hər tərəfdən düşmənlərlə əhatə olunduğunu görmürdü. O, səssiz-səmirsiz dayanıb bu səhnə-yə acıqlı-acıqlı baxan döyüşçülərin tərəfinə yalnız bircə dəfə vüqarla nəzər saldı.

Əsirin özünü toxraq saxlaması, qarışındaki qarını qəzəbləndirdi; qarı əllərini belinə qoyub, yenə qəzəbli sözlər yağdırmağa başladı. Lakin onun özünü yorması əbəs idi. Söyüş söyməkdə qəbile içərisində tayi-bərabəri olmayan bu qarı indi o qədər acıqlanmışdı ki, ağızından köpük daşlanırdı, bununla belə, əsirin hərəkətsiz üzündə bircə əzələ də tərpənmədi. Onun laqeydliyinin qariya göstərdiyi təsir kənardı durub baxanlara da keçməyə başladı. Bir oğlan kaftara kömək etmək istədi. O, əlindəki tomaqavkı əsirin üzünün lap yaxınlığında yellətdi və qarının söyüşünə öz lovğa sözlərini əlavə etdi. Əsir (bu, Ünkas idı) özünü işığa tutub çox nifrətli baxışla oğlunu təpədən-dırnağa süzdü. Bir an sonra o özünü əla alıb, yenə sakitcə sütuna söykəndi. O, duruşunu dəyişdirdikdə, Dunkanın gözləri Ünka-sın mərd, nüfuzedici baxışı ilə rastlaşdı.

Heyvord öz dostunun təhlükəli vəziyyətə düşməsini görüb, hey-rət içində keyimş və çox qəmgin olmuşdu. O, Ünkasin baxışının təsi-rindən bir az geri çekildi, çünkü qorxurdu ki, özündən asılı olmayan yersiz bir hərəkətilə əsir dostunun məhvini yaxınlaşdırırsın. Bununla belə, Heyvordun belə bir qorxuya düşməsi üçün heç bir əsas yox idi. Bu zaman döyüşçülərdən biri buraya toplaşmış qəzəbli adamları yara-yara özünə yol açdı. Açıqlı bir hərəkətlə qadınları və uşaqları kənarə itələyib, Ünkasin qolundan yapışdı və onu qəbilənin məslə-hətə toplaşlığı daxmanın qapısına tərəf apardı. Qəbilənin bütün başçıları və adlı-sanlı döyüşçülərin çox hissəsi oraya yönəldi; Heyvord



bunu görüb çox narahat oldu və hinduların diqqətini özünə cəlb etmədən onlara qoşulub daxmaya girməyə yol tapdı.

Daxmadakı hinduların qəbilədə malik olduğu nüfuzlarına görə yerbəyer olmaları bir neçə dəqiqə çəkdi; bir sözlə, onlar Ünkasin dindirildiyi zaman yerləşdikləri qayda ilə düzüldülər. Ahil döyüşçülər və qəbilənin əsas başçıları bu geniş daxmanın gur məşəllə işıqlandırılan orta hissəsində, onlardan gənc olan döyüşçülər isə arxada yerləşdilər. Beləliklə, boyanmış qarabuğdayı sıfatların yan-yana düzülməsindən qaramtil bir dairə əmələ gəldi. Üçaboylu Ünkas daxmanın ortasında, ulduzların sayışmasını görməyə imkan verən bacanın lap altında, fikrə dalıb sakitcə dayanmışdı.

Onun özünü təmkinlə saxlaması və qəddini vüqarla tutması düşmənlərin diqqətini cəlb edirdi. Hindular gözlərini tez-tez Ünkasin üzünə zilləyirdilər; bu vaxt hinduların baxışı fikirlərindən dönmək niyyətində olmadıqlarını və eyni zamanda, əsirin cəsarətinə heyran qaldıqlarını aşkar bildirirdi.

Ünkasin misilsiz bir hünərlə sıçraya-sıçraya qaçmağa başlamasından əvvəl, onun yanında Dunkanın gördüyü o biri əsir isə özünü başqa cür aparırdı. Ünkasin qəflətən qaçması nəticəsində başlanan haykuy və çaxnaşma içərisində bu adam heykəl kimi dayanıb yerindən tərpənmirdi. Heç kəs ona əl uzatmır və heç kəs onun hərəkətlərini izləmirdi; bununla belə, həmin adam da daxmaya girdi, sanki, bütün ixtiyarını taleyinə tapşırıldığı üçün indi, görünür, ona itaət etməyə məcbur idi və mübarizə aparmaq fikrindən tamamilə əl çəkmişdi. Heyvord qorxa-qorxa fikirləşirdi ki, bu əsir də, bəlkə, dostlarından biri olar; o, fürsət ələ düşən kimi əsirin üzünə baxdı. Lakin onun üzü Heyvorda tanış gəlmədi; bundan əlavə, qəribə burası idi ki, həmin adam özünün bütün tanınma əlamətlərilə quronlardan əsla seçilmirdi. Lakin öz qəbilə adamlarına qaynayıb-qarışmaq əvəzinə bir kənarda əyləşib, qəddini bükdü və incidilmiş adamlar kimi bütüzdü, əl bil, mümkün qədər daha az yer tutmağa çalışırdı. Bütün hindular yerbəyer olduqda və daxmaya səssizlik çökdükdə, oxucuya tanış olan ağsaçlı başçı lenni-lenapların ləhcəsində ucadan danışmağa başlayıb, Ünkasa müraciət etdi:

– Ey delavar, qadınlar qəbiləsindən olsan da, özünü əsl kişi kimi apardin. Mən səni yedirdərdim, amma quronun naharına yoldaş olan adam gərək onunla dostlaşın. Gün çıxanadək sənə dəyib-toxunan olmaz, elə ki gün çıxdı, biz öz fikrimizi sənə bildirərik.

– Yeddi gecə və yeddi yay günü ərzində heç bir şey yeyib-içmədən quronları təqib etmişəm, – deyə Ünkas saymazyana cavab verdi. – Lenapların övladları yeməyin fikrini çəkmədən ədalət yolu ilə getməyi bacarırlar.

Hindu başçısı əsinin özünü tərifləməsinə əhəmiyyət verməyərək, sözünə davam etdi:

– Mənim döyüşçülərimdən ikisi sənin yoldaşını təqib edir. Onlar qayıtdıqda ağsaqqallarımız sənə deyərlər: sağımı qalmalısan, yoxsa ölməlisən.

– Məgər quronun qulağı kardır, – deyə Ünkas nifrətlə cavab verdi. – Delavar sizə əsir düşən vaxtdan bəri tanıdığı tüfəngin səsini iki dəfə eştmişdir. Sizin döyüşçülər heç zaman geri qayitmayacaqlar.

Bu cürətli sözlərdən sonra araya qısa, lakin sixintili bir sükut çökdü. Dunkan başa düşdü ki, mogikan kəşfiyyatçının xatalı tüfənginə işarə vurur. Buna görə də bu işarənin qaliblərə necə təsir bağışladığını öyrənmək üçün Dunkan özünü irəli verib boylandı; lakin hindu başçısı, sadəcə, etirazla kifayətləndi:

– Hərgah lenaplar belə məharətlidirlərsə, bəs niyə onların ən igid döyüşülərindən biri indi bizim hüzurumuzdadır?

– O, qaçan qorxağın dalınca gedirdi, amma tələyə düşdü. Fəndigir qunduzun özü də tələ ilə ələ keçə bilər.

Ünkas təqib etdiyi qorxaqdan danışarkən kənarda oturmuş quronu barmağı ilə göstərdi. Ümumi səssizlik içində hamı dönüb o adama baxdı; buradakı adamların içərisindən hədələyici yavaş ugultu yüksəldi.

Qadınlar və uşaqlar bu hədələyici səsi eşitcək daxmaya dolusdular; daxma o qədər darısqallaşdı ki, iynə atılsayıdı, adam əlindən yerə düşməzdi.

Bu vaxt daxmanın ortasında oturmuş ahil döyüşçülər öz fikirlərini bir neçə sözle bir-birinə bildirirdilər. Sonra yenə uzun sürən ağır sükut başlandı. Hamı mühüm, ciddi qərarın elan edilməsini dinməz-söyləməz gözləyirdi. Dal tərəfdə dayananlar baş verənləri daha yaxşı görmək üçün ayaqlarının ucunda qalxıb boylanmağa başlıdilar; hətta müttəhim quron daha qüvvətli bir hissin təsirində utanmayı unutdu və pərt olmuş qəbilə başçılarının məclisinə nigarənciliqlə, qorxa-qorxa baxarkən başını qaldırdıqda mənfur üzünü daxmadakılara göstərdi.

Nəhayət, başçı sükutu pozdu. O, oturduğu yerdən qalxıb, Ünkasın yanından keçərək, canı quronun qarşısında təşəxxüsələ dayandı.



Bu vaxt həmin ariq qarı əlində məşəl, yavaş-yavaş və bir cür yanaklı, dingildəyə-dingildəyə məclisin ortasına keçdi; o, donquldana-donquldana nə isə deyirdi, bəlkə də, qarğış edir və ya ovsun oxuyurdu. Bu qarının ortalığa çıxması, onun mühakiməyə tamamilə yersiz müdaxiləsi idi, lakin heç kəs ona fikir vermədi.

Qarı Ünkasa yaxınlaşaraq, əlində alovlanan kösövü elə tutdu ki, onun qırmızımtıl işığı Ünkasin üzünə düşsün və kiçik bir həyecanını belə görməyə imkan versin.

Mogikan yenə də mətin dayanmışdı və özünü qırurla saxlayırdı; o, gözlərini havaya zilləmişdi, sanki, onun gözləri bütün maneələri yarib keçərək, gələcəkdən xəbər verməli idi. Qadın Ünkası gözdən keçirib, öz arzusuna çatıldıqdan sonra ondan kənara çəkildi və əlin-dəki kösövün alovu ilə qorxaq quronun üzünə işiq saldı.

Quronun üzünə döyüşü naxışları çəkilmişdi. Paltarı qəşəng və yaraşıqlı bədəninin yalnız bir hissəsini örtürdü. O, məşəl işığında təpədən dırnağa qədər bütünlükə aydın görünürdü. Dunkan bu quronun tir-tir əsdiyini gördükdə üzünü nifrətlə ondan döndərdi. Qarı quronun təəssüf ediləcək bədnam bir vəziyyətdə olduğunu görərkən zil səs çıxartdı; bu vaxt başçı əlini qabağa uzadıb qarını yavaşca kənara itələdi; sonra gənc caninin adını çəkib, ona öz ana dilində müraciət etdi:

– Ey, Kövrək Qarğı! Doğrudur, Büyük Ruh səni üzdən göycək yaratmışdır, amma yaxşı olardı ki, sən heç dünyaya gəlməyəydin. Kənddə sənin səsin çox bərk çıxır, döyüş meydanında isə eşidilmir. Mənim gənc döyüşülərimin heç biri hərbi məşq sütununa toma-qavkı sənin kimi dərin yeridə bilmir. Lakin düşmən sənin kürəyinin necə olduğunu bilir, gözlərinin nə rəngdə olduğunu isə heç zaman görməmişdir. Səni üç dəfə döyüşə çağırmışlar, sən isə üç dəfənin üçündə də cavab verməyi unutmusan. Sənin qəbilənin adamları sənin adını heç zaman çəkməyəcəklər, çünkü bu ad unudulmuşdur.

Başçı hər bir cümləni dedikdən sonra dayanırdı ki, sözün təsiri qüvvətlənsin; o danışarkən canı onun rütbəsinə və yaşına hörmət əlaməti olaraq başını yuxarı tutdu.

Müttəhimin üzü daim gah xəcalət çəkdiyini, gah da qorxu və vüqar hissini ifadə edirdi. Fikri dağınıq görünən bu gənc çəkdiyi iztirabın təsirindən qiyılan gözlərini, onun müqəddəratını həll etməli olan vəhşilərin birinin üzündən çəkib o birinin üzünə zilləyirdi. Son

dəqiqələrdə vüqar hissi üstün gəldi. O, ayağa qalxıb sinəsini açdı və aman verməyən hakimin sıyırib onun üstünə çəkdiyi parıldayan iti xəncərə cürətlə baxdı. Xəncər müttəhimin ürəyinə sancıldıqda o, ölümün güman etdiyindən daha az dəhşətli olduğuna sevinirmiş kimi, hətta gülümsədi, yerində qürurla və sərt dayanan Ünkasin ayağı altına üzü üstə şappilti ilə yixildi.

Qarı qıy vurdub və məşəlini yerə atıb söndürərək, daxmanı qaranlığa qərq etdi. Bayaqdan durub tamaşa edənlər dəstə-dəstə divan-xanadan bayırca çıxdılar; Dunkana elə gəldi ki, özündən və quronun hələ də uşunan meyitindən başqa daxmada heç kəs qalmamışdır.

XXIV *fəsil*

Lakin az sonra Dunkan yanıldığını yəqin etdi. Kim isə öz ağır əlini onun ciyinin qoydu; Dunkan dərhal Ünkasin yavaş səsini eşitdi; Ünkas onun qulağına piçildiyib dedi:

– Quronlar köpəkdirler. Döyüşü qan görəndə qorxmaz. Ağsaç və saqamor sağ-salamatdırular, Şahingözün karabını isə kef çekir. Get, Ünkas və Səxavətli Əl bir-birini tanımır. Bəsdir.

Heyvord daha çox şey eşitmək istərdi, lakin dostunun əli onu yüngülçə itələdikdə o, qapiya yönəlməyə məcbur oldu və Ünkasla danışdığını eşidən olsa, bunun təhlükəyə səbəb ola biləcəyini yadına saldı. Dunkan zərurət tələbinə tabe olub, yavaş addimlarla, həvəssiz-həvəssiz daxmadan çıxdı və bayırda veyllənən camaata qarışdı. Cığırda sönməkdə olan tonqallar daxmanın qabağında səssiz-səmirsiz gəzişən hinduların üstünə donuq və zəif işiq salırdı; təsadüfən qalxan qüvvətli alov daxmani işiqlandırdı və meyitin yanında dayanmış Ünkas bir anlığa göründü.

Az sonra bir dəstə döyüşü yenidən daxmaya girdi; onlar quronun meyitini daxmadan çıxarıb, qonşuluqdakı meşəyə apardılar. Dunkan öz həyatını təhlükə qarşısında qoyub dalınca gəldiyi qızın, heç olmasa, bir izini tapmağa çalışaraq, daxmaların arasında gəzişməyə başladı. Heç kəs ona fikir vermirdi; hərgəl Dunkan istəsəydi, asanlıqla qaçıb öz yoldaşlarına qoşula bilərdi. Lakin həm Alisanın qayğısını çəkməsi, həm də Ünkasin müqəddəratı ilə əlaqədar



olaraq onu düşündürən və Alisanın qayğılarından, əlbəttə, nisbətən zəif təsir göstərən yeni bir qayğı onu hinduların düşərgəsində qalmağa məcbur edirdi. Buna görə də Dunkan bir daxmanın yanından keçib o birinə yanaşır və yalnız axtarışının heç bir nəticə vermədiyini qəti yəqin etmək üçün daxmaların içiniə göz yetirirdi. Bu qayda ilə Dunkan quronların kendini bütünlükə dolaşdı. O, fayda verməyən bu axtarışdan el çəkərək, Davidi axtarış tapmağı qət etdi və gəldiyi yol ilə aqsaqallar şurasının daxmasına tərəf geri qayıtdı.

Gənc zabit həm divanxana, həm də qətl otağı olan binaya çatdıqda gördü ki, hinduların qəzəbi soyumuşdur. Döyüşçülər yenə daxmaya toplaşmışdalar, lakin indi Qorikan çayının yuxarılarında keçirilən sonuncu hərbi səfərdən söhbət açıb, sakitcə çubuq çəkirtilər. Onlar Dunkanın qayıtdığını gördükdə onun peşəsini və şübhəli bir şəraitdə buraya gəlib çıxmاسını yadlarına saldılar. İndiyədək şərait Heyvordun planlarının baş tutması üçün münasib idi, buna görə də fəaliyyətə başlamaq vaxtının çatmış olduğunu yəqin etmək üçün, öz duyğularından savayı, ona hələ heç bir məsləhətçi lazım deyildi.

Dunkan inamsızlığını əsla bürüzə vermədən daxmaya girdi və ev sahibləri kimi, təşəxxüsələ bir kənarda oturdu. Dunkan, otağa cəld bir baxışla göz gəzdirən kimi başa düşdü ki, Ünkas hələ də bayaqdan qoyub getdiyi yerdə qalır. Lakin David haraya isə yox olmuşdu. Ünkasin yanında qoyulmuş gənc quronun sayıq baxışından savayı heç bir şey əsiri darixdirmirdi; halbuki, silahlı döyüşçü qapının ağızını kəsdirmişdi. Bütün başqa cəhətlərdən əsir tamamilə sərbəst idi; lakin o, danışqıda əsla iştirak etmirdi, canı və iradəsi olan adama deyil, daşdan yonulmuş gözəl bir heykələ daha çox oxşayırırdı.

Hinduların aman vermədən öz düşmənlərinin nəfəsini kəsdiklərini hələ bu yaxınlarda görmüş olan Heyvord başa düşdü ki, hər hansı bir ehtiyatsız hərəkətlə hinduları şübhəyə salmamalıdır. Buna görə də Heyvord danışmaqdansa, dinməməyi və fikirləşməyi lazım bildi; qəsdən kölgədə seçdiyi yerdə oturduqdan sonra fransızca danışan ahil başçılarından biri Dunkana müraciət etdi:

– Mənim kanadlı başçım öz övladlarını yaddan çıxarmır. Mən ona minnətdaram. Cılrlar bir gəncin arvadının ağılını başından almışlar. Məharətli yadelli onun ağılını başına getirə bilərmi?

Heyvord hindular arasında müalicə işində yayılan firildaqcılığa bələd idi. O, dərhal başa düşdü ki, öz məqsədinə çatmaq üçün

hindunun bu təklifindən istifadə edə bilər. İndi onu daha çox sevindirə bilən başqa bir təklif ola bilməzdi. Lakin Heyvord yalandan öz üzərinə götürdüyü həkim adının ləyaqətini gözləmək lazımlı olduğunu başa düşdüyü üçün, sevinicini bürüze vermədi və dərin mənali ibarələrə əl atıb, əda ilə cavab verdi:

– Bəzi cılqlar və şeytanlar elmin qarşısında aciz olurlar.

Hindu yenə dedi:

– Qardaşım, görürəm, müalicə eləməkdə çox ustadır, işə başlasın, bəlkə, naxoşu sağalda bildi.

Dunkan buna başı ilə işaretə edib razılıq verdi: Hindu bu işaretəyə qane oldu, adət xatirinə çubuq çəkib yola düşmək vaxtını gözlədi. Səbirsiz Heyvord hinduların bu cür adət mərasimlərini öz ürəyində söydü, çünki belə adətə indi mütləq riayət edilməsi onu yubadırdı. Bununla belə, Heyvord da, qarşısında oturmuş başçı kimi, özünü laqeydiliyə vurub, gözləməyə məcbur oldu. Dəqiqələr bir-birinin ardınca keçirdi və bunların hər biri Dunkana bir saat qədər uzun görünürdü. Nəhayət, quron çubuğunu çəkib qurtardı və xəstənin yanına getmək üçün plاشını çıynınə atdı. Bu zaman iri gövdəli bir döyüşçü qapıdan içəri girdi, ehtiyatla özlərini cəmləşdirən döyüşçülərin arasından səssizcə keçdi və Dunkanın oturduğu alçaq çırpı kürsüsünün o başında oturdu. Dunkan öz qonşusuna səbirsizliklə nəzər saldı və bütün varlığını getdikcə güclənən bir dəhşətin bürüdüyüünü hiss etdi, çünki onun yanında oturan Maqua idi.

Bu hiyləgər və qəddar başçının gözlənilməyən bir vaxtda qayıtması quronun xəstə yanına getməsinə mane oldu. Sönmüş bir neçə çubuq yenidən yandırıldı; Maqua heç bir söz demədən tomaqavkını kəmərindən çıxartdı və onun küpündəki oyuğu tənbəkiylə doldurub tomaqavkın içibəş dəstəsindən tüütün tüstüsünü elə bir laqeydiliklə sümürməyə başladı ki, son iki gününü keçirdiyi yorucu ov, sanki, onun üçün uşaq əyləncəsi idi. Beləliklə, təqribən on dəqiqə keçdi, lakin bu qısa fasilə Dunkana bir ildən uzun göründü. Döyüşçüləri hər tərəfdən ağ tüstü bürümüşdü; nəhayət, onların biri dillənməyə cəsarət etdi:

– Xoş gəlmisin! Dostum ovdan əlidolumu qayıdırıbdır?

– Oğlanlar şələlərinin ağırlığından güclə yeriyirlər, – deyə, Maqua cavab verdi. – Qoy Kövrək Qarğı ovçu ciğini ilə onların qabağına getsin.



Dərin və mövhumi bir sükut başlandı. Hami çubuğunu ağızından çıxartdı, elə bil, bu anda onlar murdar bir şey sümürürmüşlər. Tüstü onların başı üstündə nazik burumlar şəklində dolanaraq halqalanır və damın bacasından bayıra çıxırdı; bunun nəticəsində daxmanın havası təmizlənir və hinduların qara üzləri aydın görünürdü. Onların çoxu gözlərini yerə dikmişdi; daha gənc olan döyüşçülərin bəziləri ən çox hörmət edilən iki başçının arasında oturmuş ağsaçlı hinduya tərəf çəpəki baxırdılar. Bu hindunun nə boy-buxununda, nə də geyimində onun belə bir hörmət sahibi olduğunu sübut edə bilən bir şey nəzərə çarpmırıldı. Onun boy-buxunu, yerlilərin nöqtəyi-nəzərindən, o qədər də diqqətəlayiq deyildi; geyimi də qəbilənin adı üzvlərinin geyimindən heç seçilmirdi. Burada olan hinduların əksəriyyəti kimi, o da başını aşağı salıb, bayaqdan yerə baxırdı; ətrafindakıları gözaltı süzmək üçün başını qaldırmağa cürət etdikdə gördü ki, hamının gözü ondadır. O, ümumi səssizlik şəraitində ayağa qalxıb dedi:

— Yalan deyirdilər. Mənim oğlum yox idi. Adı burada çəkilən oğlan unudulmuşdur, çünkü onun qanı quron qanı deyil, ağ qandır. Şərçi və hiyləgər çıppevey mənim arvadımı aldadıb yoldan çıxartmışdı. Böyük Ruh dedi ki, Əlisseyentuş nəslinin kökü kəsilməlidir. Əlisseyentüş xoşbəxtdir ki, belə bir adamın öldürülməsilə nəslinin üstündən ləkə götürüləcəkdir. Mən qurtardım.

Bu danışan adam öldürülən qorxaq gənc hindunun atası idi. O, döyümlülüyünün və mətinliyinin dinləyicilər tərəfindən bəyənil-diyyini onların baxışlarından yəqin etmək üçün ətrafa göz gəzdirdi. Lakin hinduların sərt adətləri bu zəif qoca üçün çox ağır olan tələblər qoyurdu. Onun baxışı ibarəli və lovğa danışığına uyğun gəlmirdi; qırışmış üzünün hər bir əzələsi çəkdiyi əzabin təsirindən titrəyirdi. Canı bahasına tamam olan öz qələbəsindən həzz alırmış kimi, daha bir dəqiqə yerində dayandı; buradakı adamların baxışları, elə bil, onu heydən salırdı; nəhayət, o üzünü onlardan döndərib pləş ilə örtərək, səssizcə daxmadan çıxdı.

Yaxşılıq etmək xasiyyətinin və qüsurlu xasiyyətin irlənən sonrakı nəsillərə keçdiyinə inanan hindular bu adamın daxmadan çıxb getməsinə imkan verdilər və ona heç bir söz demədilər. Sonra başçılardan biri daxmadakıların diqqətini bu kədərli macəradan yayındıraq, şüx səslə danışmağa başladı, Maqua yenicə gəldiyi üçün hörmət əlaməti olaraq başçı ona müraciət etdi:

– Ayilar bal ilə dolu küplərin dövrəsində vurnuxduqları kimi, delavarlar da mənim kəndimin dövrəsində girlənlərlər. Amma elə bir hadisə olubdurmu ki, quronu yatdığı yerdə yaxalaya bilsinlər?

Maqua qaşqabağını töküb alını qırışdıraraq soruşdu:

– Göllərdən gələn delavarları?

– Yox. Öz doğma çaylarında yaşayınlar. Onların biri öz qəbiləsinin hüdudlarından kənara çıxmışdır.

– Mənim cavanları onun skalpını soymuşlarmı?

– Onun qıçları çox davamlı imiş, amma burası da var ki, onun əlləri tomaqavkı deyil, beli daha yaxşı işlədə bilir, – deyə başqa bir quron cavab verdi və hərəkətsiz dayanan Ünkası göstərdi.

Maqua bu sözlərlə maraqlanmaq və tez əsirin üzünə baxıb həzz almaq əvəzinə, fikrə gedərək, çubuq çekirdi. Öldürülmüş qorxaq gəncin atasının dediyi faktlara Maqua özlüyündə təəccüb edirdi; bununla belə, suallar verməkdən özünü çəkindirdi və sorğu-suali başqa bir münasib vaxta saxlamağı lazımlı bildi. Yalnız böyük bir fasile keçdiyindən sonra Maqua çubuğunun külünü çırpdı, tomaqavkını kəmərinə sancıb yerindən qalxdı və ondan bir az arxada dayanan əsirə ilk dəfə nəzər saldı. Zahirən fikri dağınış görünən sayıq Ünkasin nəzərindən bu hərəkət yayılmadı; o qəflətən üzünü işığa tərəf döndərdi; onun baxışı ilə Maquanın baxışı rastlaşdı. Təqribən bir dəqiqə ərzində bu döyüşülərin hər ikisi bir-birinin gözünün içini cürətlə, çox hünerlə baxdı; onların heç biri öz rəqibinin qəzəblə baxışının təsirindən gözünü qırpmadı və zərrə qədər özünü itirmədi. Ünkas görkəməcə indi daha əzəmetli görünürdü; qovulmaqdan yorulan və var gücünü toplayıb özünü qorumağa çalışan vəhşi heyvan kimi, onun burun deşikləri genəlib körükənləndi; lakin özü o qədər xatircəm və mərd dayanmışdı ki, kənardan ona baxanların xəyalı onu öz qəbiləsinin mühabibə allahının gözəl heykəli hesab edə bilərdi. Maquanın üzünün hiddətli ifadəsi silinib onun yerini kinli bir ifadə tutdu. Maqua Ünkasin düşmən canına qorxu salan zəhmlili ləqəbini ucadan dedi:

– Cəldqaçan Maral!

Yaxşıca tanıldıqları bu adı eşidərkən döyüşülərin hamısı sıçrayıb ayağa qalxdı; hindular heyrət içində donub qalaraq öz mətinliklərini bir arlığa itirdilər. Mənfur və eyni zamanda, hörmətli ad döyüşülər tərəfindən birağızdan təkrar edildi və hətta daxmadan bayırda da eşidildi. Bayırda daxmanın qapısını kəsdirmiş qadınlar və uşaqlar



səs-səsə verib, bu adı təkrar etdilər, bunun ardınca uzanan iniltili fəryad eşidildi.

Ulaşmaya oxşayan bu inilti hələ tamamilə kəsilməmiş, içəridəki kişilərin həyəcanı büsbüütin soyudu. Hami, belə bir təlaşdan utanmış kimi, yenidən öz yerində oturdu, lakin öz mənali və təsirli nəzərlərini əsirdən hələ xeyli müddət çəkə bilmədi; hami quronlarla döyüşlərdə öz şücaətini dəfələrlə nümayiş etdirmiş olan bu döyüşçünü çox maraqla süzürdü.

Ünkas öz qələbəsindən həzz alırdı, lakin öz sevincini sakitcə bir təbəssümədən başqa, heç bir şeylə bildirmirdi.

Maqua onun gülümsədiyini görərkən, əlini qaldırıb əsirin qarşısında silkələdi; o, bilərziyindən asılmış gümüş bəzək şeylərini qolunun hərəkətilə cingildədə-cingildədə, kinli səslə ucadan ingiliscə dedi:

– Ey, mogikan, sən öləcəksən!

– Şəfali sular ölü quronları heç zaman diriltməz, – deyə Ünkas ahəngdar delavar ləhcəsində cavab verdi, – iti axan çay bu quronların sümüklərini yuyub aparır; quronların kişiləri arvad, arvadları isə bayquşdurlar. Get öz köpək quronlarını çağır, qoy onlar gəlib döyüşçüyü baxsınlar. Mənim burnum təhqir edilmişdir, çünki burada qorxaq qanının iyini alır.

Ünkasin sonuncu eyhamı hindulara bərk toxundu; onlar bununa özlərini ağır surətdə təhqir olunmuş hesab etdilər. Əsirin danışdığı qədim dili burada başa düşənlər çox idi. Bic Maqua fürsət olduğunu başa düşüb, ondan dərhal istifadə etdi. Yüngül dəri paltarını çıynından atdı, əlini qabağa uzatdı və yoldançıxaran hiyləgərliyini işə salıb, təhlükəli danışq qabiliyyətini nümayiş etdirdi və sözləri bir-birinin dalınca yağıdırmağa başladı. Maquanın təsadüfi səhv'ləri və qəbilə sıralarından qaçması qəbilə üzərində onun təsirini nə qədər zəiflətmış olsayıda da, onun mərdliyi böyük və natiqlik istedadı çox qüvvətli idi. Onu həmişə həvəslə dinləyənlər olurdu və dinləyicilər öz fikrini təsdiq etdirməyə, onları öz ardınca aparmağa, demək olar ki, həmişə müvəffəq olurdu. İndi onun istedadını intiqam arzusu coşdururdu.

Maqua əvvəlcə Qlein yaxınlığındakı adaya basqınla əlaqədar olan hadisələrdən, öz yoldaşlarının ölümündən və qəbilənin ən təhlükəli düşmənlərinin qaçmasından danışdı. Sonra ələ keçən əsirləri apardığı dağın təbiətini və mənzərəsini təsvir etdi. Maqua qızlar barəsində öz vəhşi niyyətlərinin və baş tutmayan kələyinin üstündən

keçdi, lakin Uzun Karabin dəstəsinin qəflətən hücuma keçməsin-dən və bu hücumun fəlakətli nəticəsindən danışdı. Buraya çatdıqda nəfəsini dərib ətrafına göz gəzdirdi. Həmişəki kimi, indi də hamının gözləri Maquada idi. Bu qarabuğdayı insan fiqurları yerlərində gərgin vəziyyətdə dayanmışdı, bu səbəbdən də heykələ oxşayırırdı.

Sonra Maqua cingiltili, qüvvətli səsini yavaştı və ölenlərin xidmətlərindən danışmağa başladı. O, hər bir hinduya qarşı rəğbat oya-da bilən sıfətlərin heç birini yaddan çıxarmadı. Onun dediyindən məlum olurdu ki, öldürülmüş quronlardan biri heç zaman ovdan əliboş qayıtmırı, başqası düşməni qovarkən yorulmaq bilmirdi, filan döyüşü igid, o biri isə səxavətli idi. Bir sözlə, Maqua ölenlərin məziyyətlərini elə bir mahirliklə işırtdı ki, qəbile üzvlərinin hər birində onlara rəğbat oyada bildi. Sonra nitqini bu sözlərlə qurtardı:

– Mənim gənclərimin sümükləri quronların qəbiristanındadır mı? Siz bilirsiniz ki, yox. Onların ruhları batan günəşə terəf yollandi və indi əbədi gözəl ovlağa gedən yoldakı böyük çaylardan keçir. Lakin onlar yemək ehtiyati götürmədən, tūfəngsiz, xəncərsiz, mokasinsiz, çılpaq və dilənci kökündə yola düşdülər. Buna razı olmaq müm-kündürmü? Onların ruhları ədalət yurduna ac irokezlər və qorxaq delavarlar kimimi daxil olmalıdır, yoxsa onlar öz dostlarını silahlı və çiyini paltarlı qarşılayacaqlar? Babalarımız, veyandotlar qəbiləsi-nin bu günə qaldığını görəndə nə deyərlər? Onlar uşaqlarımızı açıq-lı-acıqli süzüb deyərlər: «Rədd olun! Quran adı ilə buraya çıppevey-lər gəlmişlər». Qardaşlar, biz ölenləri yaddan çıxarmamalıyıq! Gəlin bu mogikanı bəxşislərimizin ağırlığından qıçları əsənədək yükləyək və onu gənclərimizin dalınca göndərək. Onlar bizdən imdad gözlə-yirlər, onlar deyirlər: «Bizi unutmayın». Şələsinin ağırlığına tab gətir-məyən bu mogikanın onların izilə gedən ruhunu gördükdə nə fikir-də olduğumuzu başa düşərlər. Onda onlar öz yollarına şadlıqla davam edərlər, övladlarımız isə deyərlər: «Atalarımız öz dostları ilə belə rəftar etmişlər, biz də onlarla belə rəftar etməliyik». Bir ingizdən nə çıxar? Biz çoxlu ingiz öldürmişük, amma torpaq onların qanından hələ də doymamışdır. Quranun adının ləkəsini yalnız hindu qanı təmizləyə bilər. Bax, bu delavar ölməlidir!

Maqua öz nitqi ilə dirləyicilərin ürəyini elə məharətlə ələ ala bildi ki, hinduların hər cür insanpərvərlik hissələri yox oldu və onun yerini intiqam arzusu tutdu. Üzdən vəhşi və qəzəbli görünən bir döyüşü,



natiqin sözlərinə xüsusilə çox fikir verirdi. Onu həyəcana gətirən bütün hissələri üzündə əks etmişdi; nəhayət, bunların yerini dəhşətli bir qəzəb ifadəsi tutdu. Maqua nitqini qurtardıqda həmin döyüşçü yerindən qalxıb qışqırdı və cilalanmış dəstəsindən yapışib cəld öz başı üstündə fırlatdığı balaca baltası dərhal məşəl işığında parıldadı. Döyüşçünün hərəkəti və bağırtısı elə bir gözlənilməz anda baş verdi ki, öz niyyətini yerinə yetirməsinə sözla mane olmaq mümkün olmadı. Onun əlindən, sanki, parıldayan işıq şüası qəflətən çıxdı və dərhal qüvvətli qara bir xətt onun yolunu kəsdi. Birincisi, yəni həmin işıq zolağı tomaqavk, ikincisi, yəni bu işığın yolunu kəsən qara xətt isə baltanın hədəfə dəyməsinə mane olmaq üçün Maquanın uzatdığı əl idi. Başçının cəldliyi və çevikliyi, demək olar ki, vaxtında kara gəldi. Bu iti silah Ünkasın baş geyiminin döyüşçiyə məxsus lələyini kəsib, daxmanın nazik divarından keçdi, elə bil, bu baltanı son dərəcə güclü bir maşın atmışdı.

Dunkan hindunun təhlükəli hərəkətini gördükdə, öz dostu barəsində ən nəcib niyyətlə ayağa qalxdı. O, baltanın hədəfə dəymədiyini bircə baxışla yəqin etdi və bütün varlığını bürüyən dəhşət hissi yox oldu; indi Dunkan Ünkasa heyran qalmışdı, çünki Ünkas hələ də dayandığı yerdən tərpənməyərək, öz düşməninin lap gözünün içiñə soyuqqanlıqla, sakitcə və əzmlə baxırdı. Sonra Ünkas düşmənin zərbəsinin boşça çıxmamasına, özünün isə salamat qalmasına təəssüf edirmiş kimi gülümşədi və öz dilində nifrətlə bir neçə söz dedi.

Maqua əsirin sağ-salamat qaldığını yəqin etdikdə dedi:

– Yox, günəş bu delavarın bədnamçılığına işıq salmalı, qadınlar onun meyitinin necə titrəyəcəyini görməlidirlər, yoxsa bizim intiqamımız adicə bir uşaq əyləncəsi olardı. Onu əbədi səssizlik olan yerə aparın, görək bu delavar səhər öldürüləcəyini bildiyi halda, gecəni sakit yata biləcəkdirmi?

Əsirə keşik çəkməli olan gənclər dərhal Ünkasın qollarını ağac lifindən düzəldilmiş kəndirlə bağladılar və onu qorxunc bir səssizlik içində daxmadan apardılar. Ünkas yalnız qapıya çatdıqda onun möhkəm yerində tərəddüd hiss edildi; o öz düşmənlərini cəld və vüqarlı bir baxışla süzərkən Dunkan onun üzünü ifadəsini görüb sevindi və başa düşdü ki, Ünkas xilas olmağa ümidiyi hələ itirməmişdir.

Maqua öz müvəffəqiyətindən həddindən artıq razı qalmışdı və özünün gizli planları ilə məşğul idi. Buna görə də sorğu-suali davam

etdirmədi; az sonra o da durub daxmadan getdi və beləliklə də Dunkan üçün felakətli nəticə vera biləcək bu söhbəti yarımcıq qoydu. Dunkanın qəzəbi, fitri mətinliyi və Ünkasın aqibəti üçün çəkdiyi nigarancılıq getdikcə artırdı; bununla belə, Heyvord bu təhlükəli və hiyləgər düşmənin, yəni Maquanın, çıxıb getdiyini gördükdə təsəlli tapdı.

Maquanın nitqinin doğurduğu həyəcan tədriclə keçdi. Döyüşçülər öz yerlərində oturdular və daxma yenə tüstü ilə doldu. Təqribən yarım saat keçdi. Heç kəs ağızını açıb danışmadı, demək olar ki, heç kəs başını da tərpətmədi. Hamı çox ciddi bir sükut içinde fikirləşirdi; bu qədər qızğın olan və eyni zamanda, özlərini çox bacarıqla saxlaya bilən bu adamların arasında hər hansı bir təsirli hadisədən sonra, adətən, həmişə belə bir dərin sükut başlanır.

Xəstə qadına yardım göstərməsini bayaq Dunkandan xahiş edən başçı çubuğuunu çəkib qurtardı və daxmadan çıxmaq üçün ayağa qalxdı, onun getməsinə bu dəfə daha heç bir şey mane olmadı; həmin hindu səssizcə işarə ilə yalançı həkimi də öz dalınca getməyə çağırıldı.

Heyvordun axtarışının nəticə vermədiyi daxmaların arasından keçmək əvəzinə, həmin hindu yana döndü və birbaş qəsəbənin yaxınlığında yüksələn dağın ətəyinə doğru getdi; dağa əyri-üyru dar ciğırla qalxmaq lazımdı. Oğlan uşaqları yenə meşənin açıq yerindəki çəmənlikdə oynayırdılar. Tonqalların alovu başçının və Dunkanın yolunu işiqlandırır və bu yerin sərt mənzərəsini daha da cansızıcı bir şəklə salırdı. Onlar kol basmış bir dərəyə endilər. Elə bu vaxt qızışan tonqalın alovu bütün ətrafa işiq saldı, qəflətən qəribə bir məxluq onların yolunu kəsdi.

Hindu ayaq saxladı.

Şara oxşayan iri, girdə bir şey tərpənməyə başladı; Dunkan bunun nə olduğunu əsla başa düşə bilmədi. Tonqalın alovu yenə gücləndi və onun işığı bu qəribə məxluqun üstünə düşdü. İndi hətta Dunkan onun narahat və yönədmsiz bədən hərəkətindən başa düşdü ki, bu girdə şey ayıdır. Aylı bərkədən və qəzəblə bağlırdı, lakin daha heç bir başqa düşməncilik niyyəti göstərmədi. Görünür, quron təsədüfən rast gəldiyi bu qəribə yolçunun dinc olduğuna əmin idi, buna görə də diqqətlə baxdıqdan sonra, sakitcə öz yoluna davam etdi.

Dunkan biliirdi ki, hindulurın arasında çox zaman öyrədilmiş əl ayıları yaşayır; buna görə də o, həmin ayının qəbilənin sevimsiz olduğunu zənn edərək, yol yoldaşının dalınca xatircəm getdi. Quron bu



heyvana tamaşa etməyə vaxt itirmədən, onun yanından keçdi. Lakin Heyvord ayının daldan basqın etməsindən qorxaraq qeyri-iradi surətdə ona dönüb baxırdı. Heyvord dallarınca ayının cığırla qaça-qaça gəldiyini gördükdə onun narahatlığı heç də azalmadı. O, ağızını açıb danışmaq istədikdə hindu ağaç qabığından düzəldilən qapını açıb dağdakı mağaraya girdi.

Dunkan ayının yolunun bu qapı ilə kəsiləcəyini və heyvanın içəri girə bilməyəcəyini zənn edib sevinərək, hindunun dalınca mağaraya girdi; birdən qapının dərtlilik açıldığına eşitdi. Dunkan dönüb baxdıqda yenə qılıq qızılı ayını gördü. İndi onlar iki qayanın arasından keçən uzun, dar bir qalereyada idilər; heyvanla üz-üzə gəlmədən buradan çıxb getmək mümkün deyildi. Gənc zabit mümkün qədər bələdçiə yaxın olmağa çalışaraq, özünü cəld irəli verdi. Ayı onun dalına düşüb hərbənbir bağırırdı; hətta o öz iri pəncələrini bir-iki dəfə qaldırıb Dunkanın çıyninə qoydu.

Bələ bir çətin və qeyri-adi vəziyyətdə olan Heyvordun əsəblərinin çoxmu davam gətirə biləcəyini söyləmək çətin idi. Lakin bəxtindən, az sonra onun gözləri qabağında zəif işiq parıldadı və onlar tezliklə işiq gələn yerə çatdılar.

Qayanın içində oyulmuş bu böyük mağara yaşayış üçün o qədər də yararlı deyildi. Onun ara divarları daşlardan, budaqlardan və ağaç qabığından düzəldilmişdi. Mağaraya, yuxarısındakı baca kimi desəkdən gündüz işığı düşürdü, gecə vaxtı isə bu mənzili gündüz işığını əvəz edən tonqal və məşəllə işıqlandırırdılar. Quronlar öz qiymətli şeylerinin çoxunu, bütün qəbilənin ümumi müxəlləfatını burada saxlayırdılar. Az sonra məlum oldu ki, guya, fövqəltəbbi qüvvələrin qəzəbinə gəldiyi zənn olunan xəstə qadını da buraya gətirmişlər. Quronlar elə xəyal edirdilər ki, həmin qadına əziyyət verən şəytan daxmaların şax-budaqdan düzəldilən damından içəriyə asanlıqla girir, lakin burada, mağaranın daş divarlarından xəstə qadına asanlıqla hücum edilə bilməz.

Bələdçi xəstə qadına lap yaxınlaşdı. Onun yanında bir neçə qadın dayanmışdı. Heyvord bunların arasında Davidi görərkən təəcüb etdi.

Yalançı həkim xəstəyə bircə dəfə nəzər salan kimi başa düşdü ki, onu sağaltmaq üçün mütləq həkimliyi bilmək lazımdır. Bu qadın, iflic olmuş adamlar kimi tirtap uzanıb qalmışdı və ətrafindakılarla əsla

maraqlanmırıldı. Heyvord tətbiq edəcəyi müalicənin müvəffəqiyətin-dən və ya müvəffəqiyətsizliyindən xəstənin həyatının əsla asılı olmadığını yəqin edərkən heç də xəcalət çəkib pərt olmadı. İlk dəqiqələr-də çəkdiyi vicdan əzabı keçib getdi və o öz rolunu yerinə yetirmək üçün hazırlaşmağa başladı. O başa düşdü ki, gəlişindən az əvvəl xəstə qadının yaxın adamları musiqinin gücünü onun üzərində sına-maq istəmişlər.

Heyvord öz bələdçisi ilə buraya gelib çıxarkən Hamut ürəyini mahnının köməyilə boşaltmağa hazırlaşırıdı; o, bir az ara verdikdən sonra himn oxumağa başladı; hərgah inam və etiqadın belə hallar-da, doğrudan da, müəyyən bir əhəmiyyəti olsaydı, Hamutun himni möcüzə göstərə bilərdi. Hamutun öz mahnısını axıradək oxuyub qurtarmasına mane olmadılar, çünkü hindular bu musiqinin xəstəyə kömək edəcəyini güman edir, bu səbəbdən də musiqinin qüvvəsinə hörmət göstərildilər. Himnin son səsi Heyvordun qulağına dəydikdə o, mahnının axırını quyunun dibindən çıxan bir səslə arxadan kimins-sə təkrar etdiyini eşitdi və qeyri-iradi olaraq diksinib kənara çəkildi; Heyvord dönüb baxdıqda gördü ki, bədheybət qillı məxluq mağara-nın kölgəli yerində oturub özünü – ayıya məxsus hərəkətlə narahat halda yırğalanır, himni yavaşça donquldana-donquldana təkrar edir.

Bu qəribə əks-sədanın Davidə bağlılığı təsviri təsvir etmək çətindir. Təəccübdən Davidin gözləri bərəldi və səsi qəflətən kəsildi. Heyrətdən daha çox, qorxuya oxşayan hissin təsirindən David qış-qıra-qışqıra Heyvorda: «Qız yaxındadır və sizi gözləyir!» – dedi və cəld qaçıb mağaradan çıxdı.

XXV *fəsil*

Bu hadisə həm gülməli, həm də vahiməli idi; bu iki hissin bir-birinə qarışması qəribə təsir bağışlayırdı. Yorulmaq bilməyen bu heyvan hələ də özünü yırğalayırdı; ayı Davidin oxuduğu melodiyani yamsılamaq üçün göstərdiyi gülməli cəhdlərdən yalnız David mağarani tərk edəndən sonra əl çəkdi. Başçı, xəstə qadının yatağına yaxınlaşdı və yad admanın məharətini görmək üçün, buraya toplaş-mış qadınlara çıxb getməyi işarə etdi. Qadınlardan xəstənin yanından



getmək istəməsələr də, heç bir söz deməyib, itaət etdilər. Əzaqdakı qapının bərkdən örtülməsinin əks-sədəsi kəsildikdə başçı xəstə qadını Heyvorda göstərib dedi:

– İndi qoy mənim qardaşım öz gücünü göstərsin.

Üzərinə götürdüyü vəzifəni yerinə yetirməyə belə bir əmrlə dəvət edilən Heyvord bilirdi ki, kiçicik bir tərəddüd təhlükəli nəticə verə bilər; bu barədə fikirləşərkən Heyvord təlaş etdi. O, hindu cadugərlərini öz nadanlığını və acizliyini, adətən, ört-basdır etmələrinə kömək edən ovsunu və qəribə ayınları yadına salmağa çalışdı. Dunkan cadugəri yamsılamağa başladıqda, ayının zəhmlili bağırtısı ona mane oldu; hərgah ayı bu anda işə qarışmasaydı, yəqin ki, Dunkan çəşardi və təhlükəli bir səhvə yol vermiş olardı. Dunkan cadugərlik səylərini göstərməyə üç dəfə təşəbbüs etdi və hər dəfə bu anlaşılmaz müqavimətə rast gəldi; həm də heyvanın bağırtısı hər dəfə daha bərkdən və zəhmlili çıxırdı. Nəhayət, quron:

– Görürəm, şeytanların acığı tutur, – dedi, – mən gedirəm. Qardaş, bu qadın ən igid döyüşçülərimdən birinin arvadıdır, onun barəsində ədalətli ol... Səs salma, – deyə o, hirslənmiş heyvana müraciət etdi, – mən gedirəm.

Dunkan bu qəribə və xaraba binada çarəsiz xəstə qadınla və təhlükəli heyvanla tək qaldı. Ayı özünəməxsus bir fərasətlə hindunun hərəkətlərinə fikir verirdi; nəhayət, qapının yenidən örtülməsinin səsi başçının mağaradan bayra çıxdığını bildirdi. Bu zaman ayı dönüb yırğalana-yırğalana Dunkana yaxınlaşdı və onun qabağında öz adicə oturuşu ilə əyləşdi.

Gənc zabit ayıdan gözlədiyi basqını dəf etmək üçün, bir şey ələ keçirmək məqsədilə ətrafına göz gəzdirdi.

Lakin heyvanın hali, görünür, birdən-birə dəyişilmişdi. O daha donquldanmir, qəzəbli olduğunu heç bir əlamətlə göstərmirdi. Ayrının iri, tüklü bədəni, elə bil, anlaşılmayan daxili bir həyəcanın nəticəsində tir-tir əsirdi. O, yönəmsiz qabaq pəncələrini gülümşəyən sıfətinə sürtürdü. Heyvord gözlərini heyvanın hərəkətlərindən çəkmirdi. Birdən o gördü ki, heyvanın bədheybət başı çıynınə düşdü və başının yerində kəşfiyyatçının mülayim üzü göründü.

Heyvord səsini çıxarmaq istədikdə, ehtiyatlı meşə sakını ona müraciətlə dedi:

– Sss! Haramzadələr yan-yörəmizdə gəzirlər.

– Deyin görüm, axı, belə bir dona girməyin mənası nədir və siz nə üçün belə bir təhlükəli yola qədəm qoymusunuz? – deyə Heyvord soruşdu.

– Eh! Adamın başına elə hadisələr gəlir ki, o, ağıllı-başlı fikirləşməyi və hər şeyi qabaqcadan götür-qoy eləməyi unudur, – deyə kəşfiyyatçı cavab verdi. – Hər bir əhvalatın əvvəli olduğuna görə, mən də bütün hadisələri siza başdan nəql edəcəyəm. Sizdən ayrıldıqlan sonra mən komendantla saqamoru qunduzun köhnə daxmasında qoydum, çünki onlar Eduard qalasına nisbətən həmin qunduz daxmasında daha salamat qala bilərdilər, buraya burunlarını soxmaq quronların aqlına gəlməz. Bundan əlavə, şimal-şərq hinduları qunduzlara dəyib toxunmazlar, çünki onların arasında qunduz alverçiləri hələ yoxdur. Sonra, şərtləşdiyimiz kimi, mən Ünkasla hinduların düşərgəsinə tərəf getdim. Siz Ünkası gördünüz mü?

– Gördüm, özü də onu görməyimə çox peşman oldum. O, əsir tutulmuş və ölümə məhkum edilmişdir, gün doğan zaman öldürüləcəkdir.

Kəşfiyyatçı:

– Mən qabaqcadan bilirdim ki, Ünkasin aqibəti belə olacaqdır, – dedi. İndi onun səsində kədər hiss edilirdi. Lakin az sonra o yenə ötkəm səslə danışmağa başladı. – Mənim buraya gəlib çıxmığima da Ünkasin bədbəxtliyə uğraması səbəb olmuşdur, belə bir qoçaq oğlanı quronların pəncəsində qoymaqla olmaz. Yaramazlar hərgah Cəldqaçan Maralı da, Uzun Karabını də (onlar mənə belə ad qoymuşlar) bir sütna sariya bilsəydilər, çox şad olardılar! Onu da deyim ki, mənə belə bir ad qoymalarının səbəbini heç zaman başa düşə bilməmişəm, çünki maralvuran tūfəngin atəş açması ilə Kanada karabinlərinin atəş açması arasındaki fərq tabaşırıla çaxmaqdaşı arasındaki fərqli eynidir...

– Olub-keçənləri bir-bir danışın, – deyə Heyvord səbirsizliklə təklif etdi, – axı biz bilmirik ki, quronlar buraya nə vaxt qayıdacaqlar.

– Onlardan qorxmaq lazımlı deyildir. İki saatlıq nitqinin əvvəlində heç bir şeydən qorxusu olmayan vaiz kimi, bizim də indi heç bir şeydən qorxumuz yoxdur. Hə, mən Ünkasla həmin azğınlara rast gəldik. Ünkas kəşfiyyat üçün çox uzaqlara getmişdi. Buna görə onu məzəmmət etmək də olmaz, çünki o, dəliqənlidir; bundan başqa, quronların biri qorxaq çıxdı, qoyub qaçıdı, beləliklə də, Ünkası öz dalınca aparıb tələyə saldı.



– Həmin quronun bu əməli ona baha tamam oldu!

Kəşfiyyatçı mənəli bir hərəkətlə əlini boğazına çəkdi və başını tərpətdi, sanki, o, «sözlərinizin mənasını başa düşürəm» demək istəyirdi.

– Oğlan itdikdən sonra mən quronların üstünə cumdum, bunu özünüz də təsəvvür edə bilərsiniz. Dəstədən qalan bir-iki quronla mənim aramda vuruşma başlandı; bunu deməyəcəyəm, çünkü işə dəxli yoxdur. Mən o şeytan balalarını güllə ilə vurduglan sonra çox asanlıqla birbaş daxmaya tərəf gəldim. Burada bəxtim mənə yar oldu və məni bu qəbilənin məşhur cadugərlərindən birinin geyinib-kecindiyi yerə gətirib çıxardı; mən yaxşı bilirdim ki, bu cadugər şeytanla doğru-doğru yana mübarizəyə hazırlaşır. Bu fırıldaqçının başından endirilən sərrast zərbə onu gicəlləndirib yerə yıxdı. Sonra qış-qırmışına mane olmaq üçün onun ağızını qozla doldurdum, özünü isə iki cavan ağaca bağladım, işimi davam etdirə bilmək üçün cadugərin ayı dərisini geyib özümü bu dona saldım.

– Siz də ayı rolunu, həqiqətən, çox məharətlə oynadınız, sizin oyununuza ayının özü də həsəd aparardı.

– Nahaq yerə təəccüb edirsiniz, mayor, – deyə meşə sakini fəxrlə cavab verdi, – bu yerlərdə heyvanların bütün hərəkətlərini və şakərini öyrəndikdən sonra onları yamsılamağı bacarmasayıdım. Özümü çox pis ovçu hesab edərdim. Lazım gelsə, ləp çölpişiyi və ya əsl bəbir donuna girib, sizə kefiniz istəyən tamaşanı göstərə bilərəm. Ayı kimi yönəmsiz bir heyvani yamsılamağa nə var! Bu heç də çətin deyil. Bunlar kecib-gedər, bəs gənc xanım haradadır?

– Allah bilir! Bu kəndin bütün daxmalarına baş vurmüşəm, amma heç yerdə onun izini belə tapmamışam.

– Müğənni bizi tərk edərkən dediyi sözləri eşitdinizmi: «Qız yaxındadır...» Allahın bu sadəlövh bəndəsi qorxub özünü itirdi və qızın tapşırığını düz çatdırı bilmədi, lakin onun sözlərinin dərin mənası vardır. Ayı dırmaşmağı bacarmalıdır, buna görə mən gərək divarların o biri tərəfinə də baş çəkəm. Bəlkə, bu qayalarda bal ilə dolu küplər gizləmişlər, mən isə, bildiyiniz kimi, şirin şey yeməyi sevən bir heyvanam.

Kəşfiyyatçı ətrafına göz gəzdirdi və öz zarafatına gülüb, yönəmsiz ayı kimi, arakəsmə divara dırmaşmağa başladı. Lakin o, divarın yuxarısına çatan kimi dönüb Heyvordun dinməməsinə işaret etdi və çox cəld aşağı endi.

– Alisa buradadır, – deyə o piçildadı, – siz onu bax, o qapının dalında görə bilərsiniz. Mən bu yazıq qızı bir neçə söz deyib ürəkdirək verə bilərdim, amma qorxuram ki, mənim kimi bədheybət bir heyvanı görüb ağlını itirsin. Öz aramızdır, mayor, siz öz üz-gözünüzü boyayıb elə bir kökə salmısınız ki, heç kəsin xoşuna gəlməzsınız.

Dunkan cəld özünü qapıya tərəf atmaq istədikdə kəşfiyyatçının axırıncı sözlərini eşidib pərt olaraq:

– Məgər mən bu qədər iyrənc bir şəkildəyəm? – deyə qəmginqəmgin soruşdu.

– Canavar sizdən qorxmaz, ingilis qvardiyaçılarının birgə atəş aćmasına da mane ola bilməzsınız, lakin mən sizi daha qəşəng vaxtınızda görmüşəm. Sizin rəngbərəng zolaqlar çəkilmiş üzünüz, ola bilsin ki, hindu qadınlarının xoşuna gelər, lakin ağdərili qızlar özləri kimi ağdərili adamları bəyənirlər. Baxın, – deyə kəşfiyyatçı əlavə etdi və qayanın çatlamış yerini göstərdi; oradan çıxan su çox saf, balaca bir bulaq əmələ gətirmişdi, – siz üzünüzə saqamorun yaxlığı boyağı asanlıqla təmizləyə bilərsiniz, elə ki geri qayıtdınız, mən sizi yenidən boyayıb naxışlamağa çalışaram. Şıq geyinməyi sevən gənclər öz paltarlarını tez-tez dəyişdirməyi sevdikləri kimi, cadugər də öz üzünün boyağını dəyişdirməyə adət etmişdir.

Kəşfiyyatçı hələ danışındı, Dunkan isə üzünü yumağa başlamışdı. Bütün idbar və gülməli naxışlar bir dəqiqənin içində onun üzündən getdi və gənc zabit yenə anadangəlmə şəklində düşdü. Heyvord öz sevgilisinin görüşünə bu qayda ilə hazırlaşıb, tələsik yoldaşı ilə vidalaşdı və ona göstərilən yol ilə çıxb getdi. Kəşfiyyatçı başını tərpədib xeyir-dua verərək, onun ardınca xeyli baxdı; sonra quronların anbarının vəziyyətini soyuqqanlılıqla yoxlamağa başladı. Qeyd etmək lazımdır ki, quron ovçuları öz qənimətlərini də bu mağarada saxlayırdılar.

Üzaqda güclə görünən zəif işıqdan başqa, Dunkanın heç bir bələdçisi yox idi; lakin bu işıq, sevən qəlbə qütb ulduzu kimi yol göstərirdi. Dunkan can atlığı məqsədinə – mağaranın o biri gözünə bu ışığın köməyilə çatdı; mağaranın bu gözü, Uilyam-Henri qalasının komendantının qızı kimi adlı-sanlı bir əsiri saxlamaq üçün ayrılmışdı. Üğursuz qala darmadağın edildiyi zaman ələ keçirilən cürbəcür şeylər bu binaya gətirilmişdi. Dunkan axtardığını – bənizi qaçmış, təlaş içində olan, qorxub özünü itirmiş gözəl Alisanı – belə bir



hərc-mərclik içərisində təpdi. David Dunkanın buraya gələcəyini qızə xəbər vermişdi.

Öz-özündən qorxubmuş kimi, Alisa titrəyən bir səslə:

– Dunkan!.. – deyə onu çağırıldı.

Dunkan isə buradakı çamadanların, yeşiklərin, silah və mebelin üstündən aşılı özünü ona çatdıraraq:

– Alisa!.. – deyə eyni sevinclə cavab verdi.

– Mən bilirdim ki, siz məni tərk etməyəcəksiniz, – deyə Alisa dil-ləndi. Dunkanın üzünə baxarkən qızın qəmgin sıfəti bir anlığa qızardı.
– Amma, deyəsən, təksiniz! Məni yaddan çıxarmadığınıza görə sizə çox minnətdaram. Amma istərdim ki, tək olmayıydınız.

Dunkan, qızın titrədiyinə görə ayaq üstə dayana bilmədiyini görüb onu yavaşça oturdu və oxucuya məlum olan əsas hadisələri bir-bir ona nəql etdi. Alisa həyəcandan nəfəsi qarala-qarala qulaq asırdı; bu hekayətə qulaq asdıqca Alisanın yanaqlarından o qədər yaş axmağa başladı ki, elə bil, bu qız ömründə heç zaman ağlama-mışdı. Lakin Dunkan nəvaziş göstərib ona təsəlli verdi, qız da onu axıradək zəif həyəcan içərisində dinlədi.

– İndi, Alisa, – deyə Dunkan əlavə etdi, – sizin özünüzdən, yalnız sizdən çox şey asılıdır. Təcrübəli, misilsiz dostumuz kəşfiyyatçının köməyilə biz bu vəhşilər qəbiləsindən uzaqlaşa bilərik, lakin buna nail olmaq üçün siz gərək çox böyük mərdlik göstərəsiniz. Yadda saxlayın ki, siz yenidən atanıza qovuşacaqsınız, unutmayın ki, onun xoşbəxtliyi – həmçinin də sizin xoşbəxtliyiniz – sizin səylərinizdən asılıdır.

– Atamın xatırınə hər şeyə hazırlam, mənim boynumda onun haqqı çoxdur!

– Mənim xatırım də, – deyə gənc zabit qızın bayaqdan tutub saxladığı zərif əlini nəvazişlə sıxıb cavab verdi.

Dunkan qızın təəccüblə dolu məsum baxışını görərkən yəqin etdi ki, qız onun danişmasını gözləyir. O:

– Öz sevgimdən danişmaqla vaxtınızı almaq istəmirəm, bir də ki, bunun heç yeri də deyildir, – dedi, – axı mənim kimi ürəyidolul bir adam istəməzmi ki, əzabdan özünü xilas etsin? Deyirlər ki, müsibət və bədbəxtlik adamları bir-birinə qəlbən daha möhkəm bağlayır; sizə görə hamımızın çəkdiyi dərd mənimlə atanız arasında məsələnin yalnız bəzi cəhətlərinin qaranlıq qalmasına səbəb olmuşdur.

– Bəs əzizimiz Kora necə, Dunkan? Yəqin, Kora da unudulma-
mişdir, doğrudurmu?

– Ünudulmamışdır, yox! Onun halına acıyırlar, hələ heç bir qadı-
nın dərdini onun dərdi kimi ürəkdən çəkməmişlər. Sizin atanız öz
uşaqlarını bir gözdə görür, amma mən, Alisa, məndən inciməzsiniz...
Desəm ki, Koranın ləyaqətinə bir qədər etinatsızlıq göstərilmişdir.

– Deməli, siz mənim bacımın ləyaqətinə bələd deyilsiniz, – deyə
Alisa cavab verdi və əlini Dunkanın ovündən çəkdi, – Kora həmişə
sizi özünüñ ən əziz bir dostu kimi xatırlayır.

– Mən Koranı çox şadlıqla öz dostum hesab edəcəyəm, – deyə
Dunkan cəld cavab verdi, – lakin, Alisa, sizin barənizdə danişarkən
atanız bildirdi ki, mən qəlbimi daha əziz və daha çox sevdiyim Alisa-
ya bağlaya biləcəyimə ümid edə bilərəm.

Alisa bərk diksindi və həyəcana gəlib, bir anlığa üzünü yana
çevirdi; lakin az sonra özünü o qədər cəmləşdirə bildi ki, keçirdiyi
həyəcanı boğmağa müvəffəq oldu. O, böyük təsir bağışlayan sadə-
lik və yalvarış ifadəsilə Dunkanın ləp gözlərinin içində baxaraq:

– Heyvord, – dedi, – mən atamlı görüşməyincə və onun razı-
lığıını almayıncə öz niyyətinizdə israr etməyin.

Dunkan istədi ki: «Mən bundan artıq bir söz deməməliyəm, lakin
bundan az da deyə bilməzdəm», – desin, lakin kim isə onun çıxınə
toxunub sözlərini yarımcıq qoydu. Dunkan sıçrayıb ayağa qalxdı və
dönüb baxdıqda gözləri Maquanın qaralan vücuduna və qəzəblı
üzünə sataşdı. Bu vəhşinin yoğun səslə, kinayə ilə gülməsi bu anda
Dunkana şeytanın dəhşətli və istehzalı qəhqəhesi kimi gəldi. Hərgah
Dunkan bütün varlığının hakim kəsilən hirsinin əlində aciz qalsayıdı,
quronun üstünə atılar və onunla ölüm-dirim mübarizəsinə girişərdi.
Lakin Dunkan silahsız olduğuna görə və düşməninin hayına kimlərin
gələcəyini bilmədiyi üçün, indi həmişəkindən daha çox istədiyi qızı
qorumaq xatırınə hirsini dərhal soyutdu və mübarizə fikrindən döndü.

Alisa əllərini yazıq-yazıq döşündə daraqlayaraq:

– Sizə nə lazımdır? – deyə soruşdu. Alisa Heyvord üçün son dərə-
cə qorxduğunu gizlətməyə çalışdı, onu oğurlamış bu hindunun üzünə
həmişəki kimi yenə soyuqqanlılıqla, təşəxxüsə və vüqarla baxdı.

Öz qələbəsindən zövq alan hindunun üzü yenə ciddiləşdi; lakin
o, gənc zabitin zəhmlili baxışı qarşısında yavaş-yavaş geri çekildi.
Maqua hər iki əsirini bir anlığa çox diqqətlə süzdükdən sonra, kənara



çekildi və mağaranın yolunu tır ilə kəsdi; lakin bu, Dunkanın gəldiyi yol deyildi. Dunkan vəhşi tərəfindən qəflətən yaxalanmasının səbəbini indicə başa düşdü və daha heç bir nicat yolu qalmadığını özlüyündə yəqin edərək, Alisanı bağrına basdı. Dunkan özü haqqında fikirləşərkən öz məhvinə, demək olar ki, heç təəssüf etmirdi, çünki belə bir şəraitdə ölümdən qurtara biləcəyinə ümid edə bilməzdi. Lakin Maqua, görünür, birdən-birə zorakılığa əl atmaq fikrində deyildi. O, yeni əsiri tutub saxlamaq üçün lazım olan ilk tədbiri görmüşdü; Maqua özünün istifadə etdiyi yoldan əsirlərin çıxıb qaça biləcəklərinə onların ümidi tamamilə kəsmiş, mağaranın ortasında hərəkətsiz qalan bu əsirlərə ikinci dəfə gözünün ucuya da baxmirdı, Heyvord vəhşinin hər bir hərəkətini izləyirdi. O, zərif Alisanı bağrına basıb, özünü çox toxtaq saxlayırdı; düşmənin rəhmə gəlməsini ondan xahiş etməyə mənliyi və vüqar hissi yol vermirdi. Maqua öz işini qurtarıb əsirlərə yaxınlaşaraq ingiliscə dedi:

– Solğunuzlu adamlar ağıllı qunduzları tələyə salıb tuturlar, lakin qırmızıdərililər də ingizləri tutmağı bacarırlar.

Heyvord hirsləndi, iki adamın ölüm-dirim məsələsi həll olunduğunu unudub, Maquanın üstünə qışqırdı:

– Quran! Özün kimi, intiqam almaq cəhdin də ancaq nifrətə layiqdir.

– Ağ adam işgəncə sütununa söykənən zamandamı bu sözləri deyəcəkdir? – deyə Maqua soruşdu. Sonra istehza ilə gülümşədi və bununla da göstərmək istədi ki, gənc zabiti aciz hesab edir.

– Burada sənin gözlərinin içində dediyim sözləri sənin bütün xalqın qarşısında da deyəcəyəm! – deyə Dunkan cavab verdi.

Hindu:

– Bic Tülükü böyük başçıdır! – dedi. – O gedib öz döyüşçülərini buraya gətirəcəkdir ki, onlar ağızlı admanın çəkdiyi əzablara necə hünərlə güldüyünə tamaşa etsinlər.

Maqua bu sözləri deyib, üzünü onlardan döndərdi və Dunkanın gəldiyi yol ilə çıxməq istədi, lakin bu zaman qulağına bağlırtı səsi geldi; Maqua ayaq saxlamağa məcbur oldu. Ayı qapının ağızında göründü. O, adəti üzrə, yerində dayanıb, sağa-sola yırğalanırdı. Maqua ayıya xeyli diqqətlə baxdı. Bu hindu öz qəbiləsinin mövhumatçılıq adətlərinə heç də etina etmirdi, buna görə də bu heyvanın ayı dərisi geymiş cadugər olduğunu hiss etdi. Dunkanın yanından saymazyana

keçmək istədi. Lakin ayının yenidən daha bərkdən və daha zəhmlə bağırması Maquani dayanmağa məcbur etdi. Sonra Maqua, daha zarafat etmək istəyirmiş kimi, birdən yerindən tərpənib inamla irəli keçdi. Ayı daldalı çəkildi və yolun ortasına çatdıraqda pəncələrini qaldırıb havanı döyücləməyə başladı.

Başçı quron dilində:

– Axmaq! – deyib ayının üstünə qışqırdı. – Çix get uşaqlarla və qadınlarla oyna!

Maqua öz qəbiləsinin fırıldaqçı cadugəri hesab etdiyi bu məxluqun yanından yenə keçmək istədi; o, qurşağından asılmış xəncəri və ya tomaqavkı ilə ayını hədələmək fikrində deyildi. Ayı qəflətən əllərini, daha doğrusu, pəncələrini qabağa uzatdı və Maquani qucaqladı; onun qolları, doğrudan da, ayı qolları kimi çox güclü idi. Heyvord, güclə nəfəs ala-alə bir bağlamaya sarınan gün kəməri açdı və kəşfiyyatçının öz qüvvətli əzələlərilə düşmənin qollarını yanlarına bərk-bərk sixdiğini gördükdə vəhşinin üstünə atıldı, onun qollarını və qiçlarını bizim burada təsvir etdiyimizdən daha cəld sarıdı. Quronun əl-qolu tamamilə bağlandıraqda, kəşfiyyatçı onu qucağından buraxdı, Dunkan isə öz düşmənini arxası üstə uzatdı; indi belə vəziyyətdə Maquanın əlindən daha heç bir şey gəlməzdi.

Maqua var gücünü toplayıb çox çırpındı, nəhayət, yəqin etdi ki, özündən qat-qat güclü olan admanın əlindədir. Mübarizə apardığı dəqiqələrdə Maqua cinqırını belə çıxarmırdı. Lakin Şahingöz öz hərəkətinin səbəbini qısaca izah etmək arzusu ilə, qılılı heyvan dərisini başından çıxarıb zəhmlili və sərt üzünü Qurona göstərdikdə, Maqua daha sakit dayana bilmədi və heyrət içinde hinduların adı «xuq» sözünü dedi.

– Aha! Deyəsən, dilin açıldı, – deyə qalib istehza ilə güldü.

– Amma bir iş var, mən gərək sənin ağzını möhkəm bağlayam ki, dillənib bize zərər vurmayanın.

Kəşfiyyatçı öz işini çox səylə qurtardıqdan sonra Dunkandan soruşdu:

– Bəs bu şeytan buraya hardan gəldi? Siz mənim yanımdan çıxandan sonra heç kəs buraya yaxın düşməmişdir.

Dunkan Maquanın buraya gəldiyi qapını göstərdi. Kəşfiyyatçı sözünə davam edərək:

– Di yubanmayın, tez qızı götürüb buradan çıxarıın, – deyə təklif etdi, – biz özümüzü gərək tez meşəyə çatdırıaq.



– Bu mümkün deyildir! – deyə Dunkan cavab verdi. – Qız qorxudan özündən getmişdir... Alisa! Mənim əziz Alisam, özünüzə gəlin!.. Yoxsa səyimiz baş tutmaz! Alisa dediklərimi eşidir, amma durub mənimlə getməyə onun taqəti qalmamışdır. Siz gedin, nəcib dost, özünüyü xilas edin, biz də bəxtimizə bel bağlayıb burada qalarıq.

– Hər izin axırı vardır, hər bir müsibət isə ibrət dərsidir! – deyə kəşfiyyatçı etiraz etdi. – Bax, qızı bu hindu paltarına bürüүün. Onun balaca bədənini təpədən dırnağa qədər gizlədin, yoxsa bu yerlərdə ikinci belə nəcib ayaq olmadığı üçün onun ləpirini görsələr, işdən xəbər tutarlar. Onun hər tərəfdən üstünü yaxşıca örtün. Bax, belə! İndi onu alın qucağınıza, özünü də dalımcı gəlin.

Dunkan kəşfiyyatçının bütün əmrlərini dərhal yerinə yetirdi; odur ki, kəşfiyyatçı hələ sözünü qurtarmamış Dunkan Alisani qucağına alıb onun dalınca, təbiətin yaratdığı qalereya ilə qapıya tərəf yönəldi. Onlar ağaç qabığından qayrılmış balaca qapıya yaxınlaşdıqda, qapının o tərəfindən səslər eşidildi; aydın idi ki, xəstə qadının dostları və qohumları qapının ağını kəsdirmişdilər və mağaraya buraxılmalarını səbirlə gözləyirdilər.

Şahingöz Dunkanın qulağına piçıldadı:

– Mən ağızımı açıb danışan kimi ingilis ləhcəm bu dələduzlara sübut edəcək ki, onların arasında düşmən vardır. Siz onlarla öz ləh-cənidə danışmalısınız, mayor. Onlara deyərsiniz ki, cini mağarada qoyub ağızını bağlamışıq, qadını isə şəfaverici ot kökləri axtarış tap-maq üçün meşəyə aparırıq. Nə biçlik bilirsinizsə, işə salın.

Qapı bir balaca aralındı, elə bil, mağaranın içərisində gedən danışığa bayırdan qulaq verən var idi. Kəşfiyyatçı nəsihətlərini kəsməli oldu. Bərk bağırtı səsi qapının dalında qulaq asanı geriyə çəkil-məyə məcbur etdi. Kəşfiyyatçı fürsətdən istifadə edib, qapını cürətlə açdı və mağaradan çıxaraq, öz ayı rolunu davam etdirdi. Dunkan da daban-dabana onun dalınca gedərək, az sonra xəstə qadının bir dəstə qohum və dostlarının onu təlaş içinde gözlədikdəri yerə çatdı.

Buraya yığılmış adamlar kənara çəkilərək xəstənin atasına və onun yanında gələn ikinci adama yol verdilər; yəqin ki, bu ikinci adam xəstə qadının əri idi. Qadının atası Dunkana müraciətlə:

– Mənim qardaşım cini qovdumu? – deyə soruşdu. – Qardaşımın qucağındaki kimdir?

– Sənin övladındır, – deyə Dunkan vüqarla cavab verdi. – Cin onun bədənindən çıxmışdır, indi kahada ağızı bağlı qalır. Mən bu qadını buralardan bir az uzaqlaşdırımlıym ki, özünə gəlsin, daha cindən qorxub qəşş eləməsin. Günəş çıxan zaman qadın döyüşcünün viqvamında olacaqdır.

Xəstə qadının atası Dunkanın sözlərini quron dilində izah etdikdə vəhşilər bu xəbəri eşidib, piçıldışaraq razılıq etdilər. Başçının özü isə Dunkana buradan uzaqlaşmağı işarə etdi və təşəxxüsə ucadan dedi:

– Get... Mən kişiyəm, cirlə vuruşmaq üçün dağlara gedəcəyəm.

Heyvord buradan getməsinə işaret edildiyini gördükdə çox sevindi və bir dəstə adamın yanından keçərkən xəstə qadının atasının yuxarıda dediyi sözlərini eşidərək qorxuya düşdü və ona belə cavab verdi:

– Yoxsa mənim qardaşım dəli olmuşdur ki, belə deyir. Hərgah o, mağaraya girsə, cirlə üz-üzə gelər, cin isə tez onun bədəninə girər; qardaşım, bəlkə də, qızının dalınca qaçıb meşəyə gelə! Yox, yaxşısı budur, qoy mənim övladlarım mağaranın ağızında dayanıb gözləsinlər, cin göründükdə isə onu dəyənəklə əzişdirsinlər. Cin bicdir, onunla vuruşmağa bu qədər adamın hazır olduğunu gördükdə qaçıb dağlarda gizlənər.

Dunkanın bu qəribə təklifi istədiyi təsiri bağışladı. Xəstə qadının əri və atası mağaraya girmək fikrindən əl çəkdilər, tomaqavklarını çıxarıb mağaranın ağızını kəsdirdilər, bütün qəzəblərini xəstə qadına, guya, əzab verən cinin başına yağıdırmaq üçün fürsət gözləməyə başladılar. Qadınlar və uşaqlar da cini döymək üçün çoxlu budaq qırdılar və daş yiğdilar. Yalançı cadugərlər isə bu fürsətdən istifadə edib əkildilər.

Şahingöz hinduların mövhumatçılığından istifadə etmək fikrinə düşərkən bunu da bilirdi ki, qəbilənin başçılarının ən ağıllıları adətə چevrilmiş yanlış təsəvvürlərə inanırlar və yalnız qəbilənin hörmətini saxladıqları üçün belə adətlərə dözürlər. Şahingöz belə hallarda vaxtın da qədrini bildi. Hindular özlərini nə qədər aldatsalar da, onların özlərini aldatmaları Şahingözün planlarına nə qədər kömək etsə də, hiyləgər hindunun bir balaca şübhələnməsi Şahingözün bütün planlarını alt-üst edər və nəticədə onu fəlakətə uğradardı. Buna görə də Şahingöz ələ keçməmək üçün daha münasib hesab etdiyi çığırla yollandı, qəsəbəyə girməyib, onun kənarından keçdi. Uzaq-daki tonqalların işığı daxmalara girib-çıxan döyüşüləri hələ görməyə imkan verirdi. Lakin uşaqlar oynaması buraxıb evlərinə çəkilmişdilər;



hadisələrlə dolu narahat axşamın hay-küyü və həyəcanı yaxınlaşmaqda olan gecənin sakitliyinə qarışib yavaş-yavaş yox olmaqdadır.

Alisa təmiz havanın təsirindən özünə gəldi. O yalnız fiziki cəhətcə heydən düşmüşdü, qavrayış qabiliyyətini və şürurunu isə itirməmişdi, buna görə də bütün hadisələri eşidib dərk etmişdi və bu səbəbdən ona izahat verməyə ehtiyac qalmırıldı. O, Dunkanın qucağından indiyədək düşə bilmədiyindən xəcalət çəkərək, – qoyun mən özüm yeriyim, – dedi. – İndi, doğrudan da, halım yaxşıdır.

– Yox, Alisa, siz hələ çox zəifsiniz.

Qız Heyvordun qucağından düşməyə çox cəhd edirdi, buna görə də Dunkan öz əziz şələsini yerə qoymağa məcbur oldu. Özünü ayı cildinə salan adam öz sevgilisini qucağından yerə qoymaqlı istəməyən aşiqin qəlbini döyündürən sevgi kimi qüvvətli bir hissin təsirini duymurdu; hələ də titrəyən Alisanın məsum utancaqlıq hissi də, bəlkə, ona tanış deyildi. Şahingöz daxmalardan xeyli uzaqlaşdıqda dayandı və çox yaxşı bildiyi bir şeydən danışmağa başladı:

– Bu yol sizi birbaş irmağa aparıb çıxarár. Şəlaləyə çatanədək irmağın sol sahili ilə gedərsiniz. Sağ tərəfdəki təpəyə qalxarsınız, oradan baxdıqda başqa bir qəbilənin işıqlarını görəcəksiniz. Oraya gedib sığınacaq istərsiniz. Hərgah həmin qəbilədəkilər əsl delavarlardırsa, onda sizin heç bir şeydən qorxunuz olmaz. Çox uzaq qaçmaq mümkün deyildir. Biz hələ on mil getməmiş, quronlar bizi haqlar və skalplarımızı soyub apararlar. Gedin!

– Bəs siz? – deyə Heyvord təəccübələ soruşdu. – Biz ki, sizdən ayrılmırıq?

– Quronlar delavarların iftixarını əsir saxlayırlar. Mogikanlar tayfasının sonuncu nümayəndəsi olan Ünkas quronlarının əlinindədir. Hərgah quronlar sizin skalpınızı soymuş olsayırlar, mayor, necə ki sizə vəd etmişdim, hər bir tükünüzün əvəzinə bu haramzadələrdən biri məhv edilərdi; lakin gənc saqamor ölüm meydanına gətirilərsə, onda hindular mogikanın dostu ağrəngli adamin öz canından necə keçə bildiyini görərlər.

Bu meşələr sakininin Ünkası Dunkandan açıqdan-açıqşa əziz tutmasından və onu daha çox istəməsindən mayor əsla incimədi, lakin belə bir təhlükəli yoldan qayıtməq üçün Şahingözü yenə də dilə tutmağa çalışdı. Alisa da ona kömək edirdi. Heyvord kimi, o da kəşfiyyatçıya yalvarıb xahiş edirdi ki, son dərəcə təhlükəli və baş

tutmasına ümid az olan öz fikrindən el çəksin. Dunkanla Alisanın yalvar-yaxarı heç bir nəticə vermədi. Kəşfiyyatçı onları səbirsizliklə dinlədi və söhbəti elə bir şəkildə kəsdi ki, Alisanı dərhal susmağa məcbur etdi, Heyvordu isə inandırdı ki, bundan sonra Şahingözün fikrinə etiraz etmək fayda verməyəcəkdir.

Şahingöz dedi:

– Eşitdiyimə görə, gənclik çağlarında adamda elə bir hiss olur ki, ata ilə oğula nisbətən kişini qadına daha möhkəm bağlayır. Ola bilər. Bax, siz, Dunkan, istədiyiniz bu qızı xilas etmək üçün hər şeydən əziz olan canınızdan da keçmişdiniz; mənə elə gəlir ki, sizi bu ığidliyə ruhlandıran da, məhz, həmin hissdir. Mənə gəldikdə, deməliyəm ki, o gəncə tüfəng atmağı öyrətmişəm, o da bunun minqat əvəzini çıxmışdır. Bir çox qanlı döyüşlərdə mən Ünkasla yan-yanadurub düşmənlə vuruşmuşam; bir tərəfimdən onun tüfənginin, o biri tərəfimdən isə saqamorun tüfənginin səsini eşidəndə xatircəm olurdum ki, arxa tərəfimdə düşmən yoxdur. Qışda və yayda, gecə və gündüz birlikdə bu düzləri gəzmışık, bir qabdan yemişik. Birimiz durub keşik çəkəndə, o birimiz yatırdıq. Ünkasin minbir əzabla öldürülməyə aparıldığını, mənim isə bu zaman yaxınlıqda olduğumu o vaxt deyə bilərlər ki... Bu gənc, dostu olmaması üzündən yalnız o zaman məhv ola bilər ki, yer üzündə vəfa və sədaqət yox olsun, maral-vuranım isə müğənninin tüteyi kimi gərəksiz bir şeyə dönsün.

Dunkan kəşfiyyatçının elini buraxdı. Kəşfiyyatçı geri dönüb, qəti addımlarla quronların daxmalarına tərəf getdi. Bir-birinə qovuşmaq səadətinin bəxş etdiyi sevinci unudaraq, Heyvord və Alisa Şahingözün dalınca qəmgin-qəmgin xeyli baxdılar, sonra isə delavarların uzaqdakı kəndinə doğru yönəldilər.

XXVI

fəsil

Şahingöz öz fikrini hər necə olursa olsun, yerinə yetirməyi möhkəm qət etmişdi, lakin çətinliklərə və təhlükələrə rast gələcəyini də çox yaxşı başa düşürdü. Kəşfiyyatçı quronların düşərgəsinə qayıtlıqda, düşmənlərin gözündən pərdə asmağa və özünə qarşı onlarda şübhə oyatmamağa yol tapmaq üçün öz iti zəkasının bütün



gündündən istifadə etməyə çalışdı. Hərgah Şahingöz öz canı hayına qalib şəxsi təhlükəsizliyini təmin etmək fikrinə düşsəydi, birinci növbədə, gərək Maquani və cadugəri məhv edəydi, lakin bunu aq adama əsla yaraşmayan bir hərəkət hesab edirdi. Buna görə də Şahingöz Maquanın və cadugərin əl-ayağını bağladıq kəndin möhkəmliyinə bel bağlayaraq birbaş düşərgənin mərkəzinə təref yönəldi.

O, quronların daxmalarına yaxınlaşdıqca daha qətiyyətlə addım atıldı; hinduların düşmənciliyini, yaxud dostluq niyətini bürüzə verə bilən heç bir əlamət onun sayıq gözlərindən yayılmırı. Daxmaların ən kiçiyi lap qabaq tərəfdə idi; elə zənn etmək olardı ki, bu daxmanın tikintisi yarımcıq qalmışdır və indi orada heç kəs yaşamır. Lakin divarların çatlarından içəri düşən zəif işıq göstərirdi ki, daxmanın tikintisi yarımcıq qalmışdırsa da, onun içərisində yaşayan vardır. Kəşfiyyatçı, hücuma başlamazdan əvvəl düşmən ordusunun avanqardi ilə tanış olmaq isteyən ehtiyatlı general kimi bu daxmaya yönəldi.

Şahingöz, rolunu oynadığı ayını yamsılamağa başladı, əllərini yerə qoyub daxmanın kiçik deşiyinə yaxınlaşı; oradan baxarkən daxmanın içərisini görmək olurdu. Məlum oldu ki, David Hamut burada yaşayır. Mahnı müəllimi başını bu tənha yerə çəkib, öz dərd-qəminə və keçirdiyi qorxulara bildiyi kimi qatlaşırı.

Qədim əyyamın möcüzələrinə David nə qədər kor-koranə inanşa da, müasir insanların həyatına fövqəltəbi qüvvələrin açıqdan-açıqa qarışa bilməsini inkar edirdi. O, Valaamin eşşəyinin danişa bilməsinə, əlbəttə, inanırdı, lakin ayının nəğmə oxumasını eşidə biləcəyinə bir qədər şübhə ilə baxırdı, halbuki ayının, doğrudan da, nəğmə oxuduğunu öz qulaqları ilə eşidib, buna çox mat qalmışdı. Şahingöz müğənniyyə nəzər salan kimi dərhal başa düşdü ki, o çox qorxulu fikirlərlə yaşayır. David bir qucaq çırpının üstündə oturub qəmgin xəyallara dalmışdı və hərdənbir çırpıdan götürüb ocağa atırdı ki, od sönməsin. Bu musiqi pərəstişkarı həmişəki kimi geyinmişdi, lakin indi daz başını üçbucaqşəkilli şlyapa ilə örtmüşdü, görünür, bu şlyapa heç kəsin xoşuna gəlmədiyi üçün oğrular ona tamah salmamışdır.

Fərasətli Şahingöz mağarada Davidin xəstəni necə cəld tərk etdiyini yadına saldı və indi müğənninin nələr fikirləşdiyini başa düşdü. O, daxmanın dörd tərəfinə dolanıb yəqin etdi ki, bu mənzil quronların o biri daxmalarından tamamilə kənardadır. Buna görə də Şahingöz içəri girməyə cürət etdi. O, alçaq qapıdan girən kimi

Hamutla üz-üzə gəldi. Onların arasında indi yalnız ocaq qalırdı. Şahingöz oturdu. Onlar bir dəqiqəyə qədər səslərini çıxarmadan bir-birinə baxdilar. Bu heyvanın qəflətən daxmaya gəlməsi Davidin bütün varlığını lərzəyə salmışdı. O, kamertonunu cibindən çıxardıb ayağa qalxdı; bəlkə də, qarşısındaki heyvani musiqinin köməyilə cadulamaq fikrində idi. David əlləri titrəyə-titrəyə öz çalğı alətini götürüb:

– Ey üzü gülməyən bədheybat, dilbilməz heyvan! – dedi. – Bil-mirəm sən nəçisən, nəkarəsən, nə fikirdəsən; hərgah sən Allahın ən dinc bəndələrindən birinə qarşı pis fikrə düşmüsənsə, onda İsrail övladının sözlərinə qulaq as və tövbə et!

Ayının bütün qılılı vücudu titrədi. Sonra Hamut yaxşı tanıdığı bir səs eşitdi:

– Sən bu tütəyini bir kənara qoy, özü də boğazını qıfillamağı öyrən. Bir saat qışqırmaqdansa, beşcə sadə ingilis sözünü demək daha təsirlidir.

David nəfəsi təngləşə-təngləşə:

– Sən kimsən? – deyə soruşdu.

– Mən də sənin kimi bir adamam, sənin qanın kimi mənim qanımda da ayı qanının qarışığı yoxdur. Əlindəki bu axmaq çalğı alətini sənə qaytaran adamı nə tez unutdun?

– Doğrudanmı, məni qara basmir? – deyə David həyəcanla dilləndi. O, həqiqətdən xəbər tutduqda yavaş-yavaş özünə gelib təsəlli tapdı.

Şahingöz öz cəsarətsiz yoldaşını inandırmaq üçün ayı dərisini başından atıb namuslu üzünü göstərərək:

– Özünüzdən çıxmayıñ, qorxmayıñ, mənəm, – dedi, – siz özünüz yəqin edə bilərsiniz ki, mənim də dərim nərmənəzlik xanımların dərisi kimi o qədər aq olmasa da, hər halda, aqdır, amma burası var ki, dərimi səma küləkləri və günəş bir balaca qızartmışdır. İndi işə başlamaq vaxtıdır!

– Deyin görüm, o qızın və onu canından keçib axtarmağa gələn oğlanın hali necə oldu?

– Onlar başlarını tomaqavklardan xoşbəxtliklə qurtardılar. Siz deyə bilərsinizmi Ünkas hardadır?

– Bu gənc əsirdir və çox qorxuram ki, onun işi bitirilmiş olsun. Ürəkdən təəssüf edirəm ki, belə yaxşı niyyətləri olan bir adam vaxtsız olub dünyadan nakam getməlidir. Mən çox yaxşı bir himni yadına salmışam.



– Məni onun yanına apara bilərsinizmi?

– Bu çətin iş deyildir, – deyə David könülsüz cavab verdi, – amma qorxuram ki, sizin orada olmağınız bu bədbəxtə kömək etmək əvəzinə işini daha da korlasın.

– Əbəs danişib vaxt itirməyin, durun məni onun yanına aparın, – deyə Şahingöz ona etiraz edib üzünü örtdü.

Şahingöz daxmadan birinci çıxıb, Davidə nümunə göstərdi.

Ünkasın dustaq saxlandığı daxma, qəsəbənin lap mərkəzində idi və elə bir yerdə tikilmişdi ki, oraya xəlvət girib-çixmaq mümkün deyildi. Lakin Şahingöz heç də gizlənmək fikrində deyildi. O, indiki görkəminə və üzərinə götürdüyü rolu ifa etmək bacarığına arxalanaraq, açıq, düz yol ilə birbaş həmin daxmaya təref getdi. Axşamın düşməsi də onun xeyrinə idi. Uşaqlar çoxdan dərin yuxuya getmişdilər. Bütün qadınlar və döyüşçülərin əksəriyyəti gecə olduğuna görə öz daxmalarına çəkilmişdilər. Yalnız dörd-beş döyüşçü Ünkasın saxlandığı zindanın qapısı ağızında dayanaraq əsiri əsla gözdən qoymurdu.

Bu döyüşçülər bütün qəbilənin yaxşı tanıldığı və indi ayı dərisi geymiş cadugərin müşayiəti ilə Hamutun daxmaya təref gəldiyini gördükdə onların ikisini də maneəsiz olaraq irəli buraxdilar, lakin qapıdan uzaqlaşmaq istəmədilər. Əksinə, cadugərlə səfəh adamın – bu qəribə məxluqların – daxmada nə edəcəklərini bilmək istəyir və onlara çox maraqla baxırdılar.

Kəşfiyyatçı quronlarla onların dilində danişa bilmədiyi üçün, danişiq aparmağı Davidə tapşırmalı oldu. Hamut sadəlövh olmasına baxmayaraq, tapşırığı çox yaxşı yerinə yetirdi və müəllimini çox razı saldı. David, onun danişdiği dili o qədər də yaxşı başa düşməyən hinduya müraciət edib ucadan dedi:

– Delavarlar qorxaq qadındırlar! Mənim axmaq həmvətənlərim olan ingizlər delavarlara əmr etmişdilər ki, tomaqavklarını götürüb Kanadadakı böyüklerini öldürsünlər, onlar da hansı cinsdən olduğunu unutmuşlar. Cəldqaçan Maralın qətl meydanında, quronların qarşısında necə ağlayacağını mənim qardaşım görmək istərdimi?

Quron əsirin bu dərəcədə alçalmasını görməkdən həzz alacağını «xuq» sözü ilə bildirdi.

– İndi ki, belədir, qoy mənim qardaşım kənara çəkilsin, cadugər isə girib, cinləri o köpəyin canına salışdırınsın.

Quron Davidin sözlerini yoldaşlarına izah etdi; onlar da təklifi eşidib razi qaldılar. Vəhşilər daxmanın qapısından bir az kənara çəkilib, cadugərə işarə etdilər ki, içəri girsin. Lakin ayı buna əməl etmək əvəzinə yerində durub bağirdı.

Bu zaman David quronlara müraciət etdi:

– Cadugər qorxur ki, onun nəfəsi öz qardaşlarına da dəyib onların mərdliyini əlindən alsın. O deyir ki, qoy qardaşlarım bir az kənar da dayansınlar.

Belə bir qəzaya uğramağı özləri üçün ən böyük bədbəxtlik hesab edən quronlar dərhal geri çəkildilər və qapıdan o qədər aralı dayandılar ki, içəridə deyilən sözləri indi eşidə bilməzdilər, lakin bayırda içəri girənləri gördürlər. Kəşfiyyatçı quronların indi təhlükəsiz yerdə dayandıqlarına inandığını bildirərək, yerindən qalxıb yavaş-yavaş daxmaya girdi. Daxmada ürəksixici bir səssizlik var idi; burada əsirdən başqa heç kəs yox idi; daxmanı yalnız ocağın səməkdə olan kösövləri işiqlandırdı.

Ağac lifindən hazırlanmış kəndirlərlə qolları və qıcıları bağlanmış Ünkas daxmanın bir küncündə oturub divara söykənmişdi. Gənc mogikan qarşısında dayanan bədheybat məxluqa baxmaq istəmədi. Kəşfiyyatçı bayırda güdüllüb-güdümədiklərini yəqin etmək üçün Davidi qapının ağızında qoydu və daxmada özü ilə Ünkasdan başqa heç kəsin olmadığını öyrənənədək hələ öz ayı rolunu oynamamaqdə davam etdi. Bu çox ağıllı bir tədbir idi. Odur ki, kəşfiyyatçı hələ danışmadı, yamsıladığı heyvana xas olan cürbəcür hərəkətlər göstərdi. Gənc mogikan əvvəlcə elə güman etdi ki, düşmənlər onu incitmək və mərdliyini sınamaq üçün doğruyu ayını onun yanına salmışlar; lakin o, ayıya çox diqqətlə baxdıqda, bu heyvanın üz-gözünü qırışdırmasının süniliyini və heyvana xas olmadığını dərhal başa düşdü, yanındaki bu məxluqun ayı olmadığını qət etdi, halbuki Heyvord ayının üz-gözündə heç bir qüsür görə bilməmişdi. Hərgah Şahingöz onun aylıq istedadını sayıq Ünkasin bəyənmədiyindən xəbər tutsaydı, yəqin ki, ondan inciyərdi.

David şərti siqnali verən kimi daxmada zəhmli ayı bağırtısı əvəzinə dərhal ilan fişiltisi eşidildi.

Ünkas bayaqdan oturub divara söykənmiş və hətta gözlərini də yummuşdu, elə bil, ayını görmək istəmirdi. Lakin ilan fişiltisini eşidən kimi cəld ayağa qalxdı, o gah başını aşağı əyərək, gah da üzünü



o tərəf-bu tərəfə tutaraq daxmanın hər yerinə göz gəzdirdi; nəhayət, heç bir şeyi yayındırmayan gözlərini qılılı bədheybat heyvana zillədi; sanki, bu anda sehrlı bir qüvvə onu gözlərini ayıdan çəkməyə qoymurdu. Yenə həmin fişilti səsi eşidildi, yəqin, bu səs ayının ağzından çıxırdı. Gənc oğlan daxmanı bir də nəzərdən keçirdi və yenə üzünü ayıya tərəf çevirdi.

– Şahingöz! – deyə Ünkas çox ehtiyatla dilləndi.

Şahingöz isə yenicə yaxınlaşan Davidə müraciətlə:

– Onun iplərini kəs! – dedi.

Müğənni bu əmri dərhal yerinə yetirdi. Nəticədə Ünkas azad oldu. Bu anda quru heyvan dərisi xişıldadı və Şahingöz qayışlarını açıb boşaldaraq, dəridən çıxdı. Sonra par-par parıldayan uzun xəncərini çıxarıb Ünkasa verərək:

– Qırmızı quronlar daxmanın yaxınlığındadırıllar, – dedi, – ehtiyatlı olmaq lazımdır.

Şahingöz bu sözləri deyərkən mənalı bir baxışla ikinci xəncəri göstərdi; hər iki xəncər bu axşam çox məharətlə düşmənlərdən ələ keçirilmişdi.

Ünkas dedi:

– Gedək Tisbağaların yanına. Onlar mənim əcdadımın övladlarıdır.

– Nə deyim, bala, – deyə kəşfiyyatçı ingiliscə cavab verdi, – mənə elə gəlir ki, sənin də damarlarındakı qan həmin qandandır, amma burası var ki, zaman keçdikcə onun rəngi bir az dəyişmişdir. Bəs bayırda, qapının ağızında dayanan minqlərlə nə edəcəyik? Onlar altı nəfərdir, amma biz iki, çünki müğənnini saymırıam.

Ünkas nifrətlə:

– Quronlar lovğadırlar. Onlar marala pərəstiş edirlər, özləri isə ilbiz kimi qaçırlar. Delavarlar tisbağa nəslindəndirlər, amma maral-dan cəld qaçırlar.

– Düz deyirsən, bala, mən şübhə etmirəm, yüyürməkdə sən onların bütün qəbiləsini ötüb keçərsən, adamın isə qolları qıçaların-dan bacarıqlıdır. O ki qaldı mənə, yüyürməkdə bu yaramazlarla bacara bilmərəm.

Ünkas yol göstərmək üçün qapıya yaxınlaşdıqda Şahingözün son sözlərini eşidib tez geriyə qayıtdı və yenə daxmanın küncündə əvvəlki yerində oturdu. Şahingöz yalnız öz fikirlərilə məşğul oldu-

ğuna görə Ənkasın bu hərəkətini görməyib danışmaqdə davam edirdi:

– Ənkas, buna əhəmiyyət vermə, sən qaç, mən isə yenidən ayı dərisini geyərəm və cəld qaçmaq lazım olan vaxt biclik işlətməyə çalışaram.

Gənc mogikan cavab vermədi, lakin əllərini qoynuna qoyub daxmanın divar dirəklərinin birinə söykəndi. Kəşfiyyatçı ona baxaraq:

– Bəs niyə durmusan, – dedi, – niyə yurbanırsan? Qaçış qurtarmaga mənim kifayət qədər vaxtim olacaqdır. Çünkü o haramzadələr əvvəlcə sənin dalınca düşəcəklər.

– Ənkas burada qalır, – deyə gənc mogikan sakitcə cavab verdi.

– Nəyə görə?

– Atamın qardaşı ilə birlikdə vuruşmaq və delavarların qardaşı ilə birlikdə ölmək üçün.

– Afərin, oğlum, – deyə Şahingöz cavab verdi və dəmir kimi bükülməz barmaqları ilə Ənkasın əllərini sıxdı, – hərgah sən məni qoyub getsəydin, mogikan kimi yox, əsl minq kimi hərəkət etmiş olardın. Lakin mən bu təklifi sənə etməyi özümə borc bildim, çünkü gənclərdə yaşamaq arzusu daha qüvvətlidir. Əlbəttə, cəngavərlik igidiyi kara gəlməyən yerdə kələk işlətmək lazım gəlir. Al bu ayı dərisini gey; əminəm ki, mənim kimi sən də ayını çox məharətlə yamsılaya biləcəksən.

Ənkas heç bir söz deməyib cəld heyvan dərisini geydi və böyük yoldaşının əmrini gözləməyə başladı.

Şahingöz üzünü Davidə tutaraq:

– İndi qulaq as, dostum, – dedi, – geyiminizi dəyişmək sizin üçün çox xeyirli olar, çünkü əyninizdəki paltar səhrada yaşamaq üçün yararlı deyildir. Bax, alın mənim ovçu köynəyimi və papağımı, öz adyallızla şlyapanızı isə verin mənə. Bundan başqa, siz öz kitabınızı, eynəyinizi və tütəyinizi də mənə etibar eləməlisiniz. Əmin-amanlıq vaxtı bir-birimizə rast gəlsək, bunların hamısını qaytararam, üstəlik böyük təşəkkür də alarsınız.

David bütün bu şeyləri həvəslə Şahingözə verdi; geyiminin dəyişdirilməsi indiki şəraitdə onun özü üçün bir çox cəhətdən əlvərişli idi; belə olmasaydı, başqa bir vaxtda onun bu hərəkətini böyük səxavət hesab etmək olardı. Şahingöz dərhal Hamutun paltarını geydi; daim nigarənlıqla baxmaqdən yorulmayan gözlərinə eynək taxtı,



başına isə üçbucaq şlyapanı qoydu, indi onu ulduzların işığında müğənniyə oxşatmaq olardı, çünkü onlar boyca bir-birindən o qədər fərqlənmirdilər.

Şahingöz yeni bir əmr verməzdən əvvəl, məsələni tamamilə bişirmək istəyərək müğənnidən soruşdu:

– Deyin görüm, siz hər şeydən qorxanlardan deyilsiniz?

David lap boş damarından tutulduğuna görə bir az inciyən kimi oldu və sonra cavab verdi:

– Mən dinc peşə adamıyam, o ki qaldı xasiyyətimə, ümidvaram ki, rəhmətliyə və mehribanlığa meylim daha çoxdur, lakin heç kəs deyə bilməz ki, hətta ən çətin şəraitdə əlimi Allahın ətəyindən üzdüyüm vaxt olmuşdur.

– Sizin üçün ən böyük qorxu o vaxt olacaqdır ki, vəhşilər aldailmiş olduqlarını başa düşsünlər. Hərgah onlar sizi dərhal öldürməsələr, deməli, onlar sizi dəli hesab edirlər ki, bu da sizi ölümdən qurtarar; belə olsa, vaxt gəlib çatdıqda öz yatağınızda öləcəyinizi ümid edə bilərsiniz. Biz daxmadan çıxandan sonra işin üstü açılmışa, siz də burada qalmalı olsanız, daxmanın qaranlıq yerində oturub özünüüzü Ünkasa oxşatmalısınız və hindular hiyləmizdən xəbər tutanadək burada qalmalısınız; elə ki işimizin üstü açıldı, dediyim kimi, onda bəxtinizə bel bağlamalısınız. İndi iki yoldan birini seçməlisiniz: ya bizimlə qaçmalısınız, ya da burada qalmailısınız.

– Delavarın əvəzinə burada qalacağam, – deyə David qəti cavab verdi. – O mənim yolumda igidcəsinə və alicənablıqla vuruşmuşdur, mən də onun üçün bundan daha böyük bir yaxşılıq da etməyə hazırlam.

– Siz əsl kişi kimi danışırsınız. Başınızı aşağı salın, qıçlarınızı da ygün, çünkü qıçlarınız hədsiz uzun olduğuna görə kələyin üstünü tez aça bilər. Bacardığınız qədər səsinizi çıxarmayın, bu da yaxşı olardı ki, özünüzə xas olan bağırlılarından birini qoparasınız, çünkü hindular sizin bu bağırtınızı eşidib yadlarına salarlar ki, siz başıboş adamsınız. Əminəm ki, hindular sizə dəyib-toxunmayacaqlar, xatircəm ola bilərsiniz; Ünkasla mən bunu heç zaman yaddan çıxarmayacaqıq və sizin intiqamınızı əsl döyüşçü və sədaqatlı dostlar kimi alacaqıq.

David onların getmək istədiklərini gördükdə:

– Dayanın, – dedi, – mən pisliyə pisliklə cavab verməməyi öyrədən kimsənin ləyaqətsiz, dilsiz, ağızsız xələfiyəm. Buna görə də, mən

həlak olsam, heç kəsi cəsədimə qurban verməyin, canımı bədənim-dən ayıranların isə günahından keçin; hərgah onları yadınıza salmaq istəsəniz, yalnız bu bədənlərin ağıllanıb əbədi xoşbəxtliyə qovuşmaları üçün dua edərsiniz.

Kəşfiyyatçı pərt olub fikrə getdi. Sonra o:

– Sizin dedikləriniz heç meşə qanununa uyğun gəlmir, – dedi, – amma fikirləşəndə adam başa düşür ki, bu əsl insanpərvərlik və nəciblikdir. – Kəşfiyyatçı ağır-ağır köksünü ötürüb əlavə etdi, – qoy göylər sizin köməyiniz olsun, dostum! Mənə elə gəlir ki, əbədiyyəti gözləriniz önünə gətirib, getdiyiniz yola nəzər salsanız, görərsiniz ki, siz doğru yol ilə gedirsınız.

Kəşfiyyatçı bu sözləri deyib, Davidə yaxınlaşdı və ürəkdən onun əlini sıxı; bundan sonra ayı dərisi geymiş Ünkasın müşayiətilə cəld daxmadan çıxdı.

Şahingöz, arxadan quronların baxlığıni gördükdə özünü quru və ariq Davidə oxşatmağa çalışaraq uca qəddini bacardıqca dik tutdu və zəbur müğənnisi kimi, oxuduqca takt vurmaq üçün əlini qaldırdı. Xoşbəxtlikdən, gecənin bu vaxtı Şahingözün səsini eşidənlərin qulaqları məlahətli musiqi sədalarına o qədər də alışmamışdı, bu isə Şahingözün təhlükəli niyyətinin baş tutmasına kömək edirdi. Bir dəstə vəhşinin yanından keçmək lazım idi, kəşfiyyatçı onlara yaxınlaşdıqda daha ucadan qışqırıldı. Şahingözlə Ünkas vəhşilərə ləp yaxınlaşdıqda ingiliscə danişa bilən quron əlini uzadıb kəşfiyyatçını dayandırdı. O, müğənni hesab etdiyi şəxsin gözlərinin ifadəsini görməyə çalışaraq ona təraf əyilib:

– De görək, delavar köpəyinin halı necədir? – deyə soruşdu.

– O qorxdumu?.. Bəs biz onun naləsini nə vaxt eşidəcəyik?

Buna cavab olaraq elə bir acıqli nərə səsi eşidildi ki, onu əsl ayı bağırtısından seçmək heç mümkün deyildi; gənc hindu bunu eşi-dərkən əlini aşağı salıb, tez kənara çəkildi; elə bil ki, qarşısındaki məlxuqun, doğrudan da, ayı olub-olmadığını yəqin etmək istəyirdi. Səsini hiyləgər düşmənlərin tanımاسından qorxan Şahingöz bu fürsətdən çox şadlıqla istifadə etdi və elə musiqi səsləri çıxartdı ki, arif adamlar bunu əsl ahəngsizlik nümunəsi hesab edərdilər. Lakin bu səslər Şahingözə daha çox hörmət qazandırdı, çünkü vəhşilər, ümumiyyətlə, dəli hesab etdikləri adamların hörmətini saxlayırlar. Hinduların bu kiçik dəstəsi yoldan çəkilib cadugəri və onun təbi gəlmış köməkçisini irəli buraxdı.



Ünkas və kəşfiyyatçı daxmaların yanından əzəmətlə və inamla keçirdilər; indi, bu minvalla öz yollarına davam etmələri üçün onlar misilsiz bir cürət və dönməz iradə sahibi olmaliydlar, çünkü keşikçilərin maraq hissi qorxu hissinə üstün gəlmişdi, buna görə də onlar cadun əsirə necə təsir göstərdiyini bilmək üçün daxmaya yaxınlaşırdılar. Bunu Şahingöz də görürdü. İçəridə Davidin kiçicik bir ehtiyatsızlığı və səbirsiz hərəkəti hiyləni aşkaradı, halbuki David bütün bacarığını toplayıb vaxtı hələ uzatmalı idi. Yalançı zəbur müğənnisinin bağırıtları bir çoxlarının diqqətini cəlb edirdi; onlar onun hoqqabazlığı ilə maraqlanıb öz daxmalarının astanasında dayanaraq gedənlərin dalınca baxırdılar; ya mövhumi bir hissə qapılaraq, ya da ehtiyatkarlıq üzündən bəzi döyüşçülər iki-üç dəfə Şahingözün yolunu kəsirdiš də, lakin onları heç kəs yubandırmadı; gecənin qaranlığı və misilsiz cəsarət Şahingözgiliin planının yerinə yetirilməsinə kömək edirdi.

Qaçqınlar kəndi arxada qoyub qalın meşəyə yaxınlaşmaqdalar; Ünkasin dustaq saxlandığı daxmadan bu zaman uzun-uzadı qışkırtı səsi gəldi. Mogikan bu səsi eşidib diksindi.

Kəşfiyyatçı isə dostunun çıynindən tutub:

– Dayan! – dedi. – Qoy onlar bir də qışqırsınlar. Birincisi yalnız təəccüb bağırtısı idi!

Şahingözgil çox yubanmalı olmadılar, çünkü bir an belə keçməmiş yeni bağırtılar eşidildi və bu səs bütün düşərgəyə yayıldı. Ünkas ayı dərisindən çıxdı. Şahingöz əlini onun çıyninə vurub qabağa keçdi. O, kolun içindən doldurulmuş iki tūfəng çıxartdı, Ünkasin tūfəngini özünə qaytarıdı və maralvuranını başının üstündə firlaya-firlaya dedi:

– Qoy indi bu şeytanlar bizim izimizlə gəlsinlər! Nə qədər fərsiz olsaq, heç olmasa, ikisinin meyitini yerə sərə biləcəyik.

İşə hazırlaşan ovçular kimi, onlar tūfənglərini aşağı saldılar, cəld yollarına davam etdilər və az sonra meşənin qaranlığında gözdən itdilər.

XXVII *fəsil*

Ünkasin zindanının qapısı ağızında qalan vəhşilərin marağı cadugerdən qorxmalarına üstün gəldi.

Onlar içəridən ocağın zəif işığı gələn deşiyə ehtiyatla yaxınlaşdılar. Davidi hələ bir müddət özlərinin əsiri hesab etdi; lakin sonra, məhz Şahingözün dediyi kimi oldu. Müğənni büzüşüb bir yerdə çox oturmaqdan yoruldu, tədriclə qıçlarını uzatmağa başladı, ayağının biri axırda sönməkdə olan kösövlərə dəyib onları kənara tulladı. Quronlar müğənniyə baxarkən əvvəlcə elə bildilər ki, mogikanı belə eybəcər hala cadu salmışdır. Lakin David güdüldüyünü ağlına gətirməyib, başını döndərdikdə və sadəlövhiliyünü, fağırlığını bildirən üzünü göstərdikdə, hətta hər şeyə tez inanan vəhşilərin də daha heç bir şübhəsi qalmadı. Onlar tez daxmaya girdilər, heç bir qaydaya əməl etmədən, birbaş burada oturmuş adamin üstünə gəldilər və aldadılmış olduqlarını dərhal başa düşdülər. Qaçqınların eşitdikləri birinci bağırı da daxmadan bu vaxt çıxıb ətrafa yayıldı. David öz dostlarının bu yerlərdən qaçıb uzaqlaşmalarına kömək etməyi möhkəm qət etmişdi, lakin işin üstünün açıldığını gördükdə, fikirləşdi ki, indi onun əleyi əlenib, xəlbiri isə göydə fırlanır. Onun nə kitabı var idi, nə də kamertonu; bu vaxt çox qüvvətli olan yaddaşı onun köməyinə gəldi.

David bu dünyadan köçüb başqa bir aləmə getməyə hazırlaşmaq üçün dəfn zəburunun birinci misralarını gücü gəldikcə, ilhamla ucadan oxudu. Hindular Davidin səfəh olduğunu tez yadlarına saldılar və cəld daxmadan çıxıb düşərgənin bütün əhalisini ayağa qaldırdılar.

Həyəcan siqnali eşidilən kimi döyüşə getməyə və ya düşmənin dalınca qaçmağa hazır olan iki yüz adam ayaq üstündə idi. Əsirin qaçması xəbəri çox tez yayıldı, qəbilənin bütün üzvləri, adətən, müşavirələr keçirilən daxmanın dövrəsində toplaşaraq, böyükələrinin sərəncamlarını səbirsizliklə gözləyirdilər. Aydındır ki, bic, ağıllı Maquanın bu cür gözənlənməz hadisə zamanı burada olması zəruri idi. Dərhal onun adı ağızdan-ağıza döşdü, hamı, camaat içərisində Maquani görməkdikdə təəccübə ətrafa göz gəzdirməyə başladı. Maquanın tezliklə buraya gəlməsini tələb etmək üçün onun yaşadığı daxmaya elçilər göndərildi.

Eyni zamanda, gənc döyüşçülərin ən zirəklərinə və bacarıqlılara əmr edildi ki, şübhəli qonşuların, yəni delavarların, quronlara qarşı bir kələk qurub-qurmadiqlarını yəqin etmək üçün xəlvətcə mesədən keçib talanı yoxlaşınlar. Qadınlar və uşaqlar vurnuxurdular; bütün düşərgədə dəhşətli çaxnaşma əmələ gəlmişdi. Lakin



ümumi həyəcan yavaş-yavaş zəifləməyə başladı və bir neçə dəqiqədən sonra qoca başçılar daxmada mühüm müşavirəyə toplasdılar.

Çoxlu səs gurultusu dəstənin yaxınlaşmasını xəbər verdi. Daxmanın qabağına toplaşmış adamlar kənara çekilib, dəstəyə yol verdilər; Şahingözün çıxdan bəri əsirlikdə qoyub getdiyi başibəlalı cadugəri qucağında gətirən bir neçə döyüşçü daxmaya girdi.

Quronların bu adama münasibətləri müxtəlif idi: bəziləri cadugərin iqtidarına kor-koranə inanırdılar, başqları isə onu kələkbaz hesab edirdilər. Lakin indi hamı onu çox diqqətlə dinləyirdi. Nəhayət, cadugər başına gələn əhvalatı qısaca söyləyib qurtardıqda, xəstə qadının atası da danışmağa başladı və nə bilirdi, hamisini dedi. Bu iki adamın söylədikləri sözlər, axtarış üçün lazımı istiqamət verdi; quronlar da bu axtarışa, həmişəki kimi, ehtiyatla, dərhal hazırlanmağa başladılar.

Onlar mağaranın nəzerdən keçirilib yoxlanmasını ən ağıllı və igid döyüşçülərə tapşırdılar. Vaxt itirmək olmazdı, buna görə də döyüşçülər dərhal yerlərindən qalxıb səssiz-səmirsiz daxmadan çıxdılar. Onlar mağaranın qapısına çatdıqda kiçiklər özlərindən böyük-ləri qabağa buraxdılar və onların hamısı alçaq qaranlıq qalereyaya girdi. İndi onlar lazım gəldikdə özlərini qurban verməyə hazır idilər, eyni zamanda da, məlum olmayan bir düşməndən ehtiyat edirdilər.

Mağaranın birinci gözü, əvvəlki kimi, yenə qaranlıq və səssiz idi. Xəstə qadın yenə də əvvəlki yerində və eyni vəziyyətdə uzanıb qalmışdı, halbuki dəstədə elələri də vardı ki, onlar «ağ adamların həkimin» xəstə qadını meşəyə apardığını öz gözlərilə gördüklerini söyləyirdilər. Buradakılar dərhal gözlərini xəstənin atasına zillədilər. Bu lal ittihamdan açıqlanan və bu anlaşılmaz hadisədən özlüyündə pərt olan xəstənin atası qızının yatağına yaxınlaşdı və onun üzünə şübhəli-şübhəli baxdı, elə bil, xəstənin yad adam olmadığına inanmırıldı. Qızı artıq ölmüşdü.

Qoca döyüşcüyə üz verən bu dərd təbii olaraq bir anlığa onun bütün başqa hissərinə üstün gəldi; o, əliylə gözlərini örtdü. Sonra özünə gəlib yoldaşlarına baxdı və meyiti göstərərək öz xalqının dilində dedi:

– Gənc dostumun arvadı bizi tərk etmişdir! Böyük Ruhun öz övladlarına acığı tutmuşdur.

Bu qəmgin xəbər ciddi bir sükut içərisində qarşılandı. Qısa sükutdan sonra ən qoca hindulardan biri ağızını açıb danışmaq istə-

yirdi ki, birdən mağaranın qonşu gözündən qara bir şey yumalana-yumalana gəldi. Hami bunun kim olduğunu bilmədiyi üçün qeyri-iradi olaraq geri çəkildi və taniya bilmədiyi bu şeyə təəccübə baxmağa başladı. Nəhayət, Maquanın qırışib-bürüşmiş, lakin həmişəki kimi, yenə açıqlı olan üzünə zəif işiq düşdü. Hami onu tanıyan kimi təəccübə uğuldadı.

Buraya gəlmiş vəhşilər başçının nə vəziyyətdə olduğunu başa düşən kimi, onların xəncərləri havada parıldadı və çox keçmədi ki, Maquanın əl-qolu açıldı. Quron, öz yuvasından çıxan şir kimi, ayağa qalxıb silkindi. O, heç bir söz demirdi, yalnız titrəyən əliylə xəncərin sapından yapışmışdı, kinli gözləri isə qarşısındaki vəhşiləri çox diq-qətlə süzürdü, sanki, hələ soyumaq bilməyən qəzəbini tökmək üçün adam axtarırdı.

Ünkasın, kəşfiyyatçının və hətta Davidin bəxtindən artıq Maquanın əli onlara çatmadı. Quduزلوqdan Maquanın nəfesi qaralmışdı, açığından danışa bilmirdi. O, ətrafindakı adamların dostları olduğunu yeqin etdikdə, dişlərini xırçıldatdı və açığını çıxməq üçün qarşısında elə bir adam görmədiyinə görə, qəzəbini boğdu. Lakin buradakılar Maquanın son dərəcə qəzəbli olduğunu başa düşdülər, odur ki, bir neçə dəqiqə ərzində heç kəsdən səs çıxmadı; hami onsu da qəzəblənib, sərsəmlik dərəcəsinə çatan bu adamı daha da açıqlan-dırmaqdan qorxur və buna görə də ağızını açıb bir söz deməyə cəsarət etmirdi. Yalnız kifayət qədər vaxt keçdikdən sonra buradakı quron başçılarının ən böyükü danışmağa cəsarət etdi. O:

— Dostum düşmənə rast gəlməşdir, — dedi. — De görək, düşmən haradadır, qoy quronlar ondan intiqam alsınlar.

— Qoy delavar ölsün, — deyə Maqua gurultulu səslə açıqlı-acıqlı cavab verdi.

Yenidən başlanan təsirli sükut xeyli davam etdi; onu yalnız bayaq birinci olaraq danışan başçı çox ehtiyatla pozaraq:

— Gənc mogikan ayaqdan çox qıvrıqdır, lakin döyüşçülərim onun izilə gedirlər, — dedi.

Maqua sinəsinin lap dərinliklərindən çıxan boğuq yoğun səslə:

— Məgər o qaçmışdır? — deyə soruşdu.

— Aramızda olan cin gözlərimizi bağlamışdır.

— «Cin!» — deyə Maqua istehza ilə təkrar etdi. — Bu həmin cindir ki, bu qədər quronun canını almışdır; bu həmin cindir ki, şəlalənin



kənarında mənim döyüşçülərimi öldürmişdür, şəfali bulağın başında döyüşçülərimin skalplarını soyub aparmışdır və indi də, gördüyüünüz kimi, Bic Tulkünün qol-qıcıını bağlamışdır!

– Mənim dostum kimi deyir?

– Ağdərili olduğuna baxmayaraq, öz üreyinə görə, biclikdə və ağılda quronlardan heç də geri qalmayan köpəyi – Uzun Karabını deyirəm.

Bu zəhmli ad mağaradakı quronlara çox ağır təsir bağışladı. Döyüşçülər bir neçə dəqiqə fikirləşdikdən sonra başa düşdülər ki, bu zəhmlə və cürətli düşmən lap indicə onların düşərgəsində imiş; buna görə idi ki, bayaqdan heyvət içində olan quronlar indi qəzəblənməyə başladılar; Maquani içəridən gəmirən quduz hirs qəflətən yoldaşlarına da keçdi. Onların bəziləri hirsli-hirsli dişlərini xırçıldadır, bəziləri öz hissələrini ucadan bağırmışla bürüzə verir, bəziləri isə havanı quduzcasına yumruqlayırlar, elə bil ki, bu zərbələr düşmənə dəyəcəkmiş! Lakin qəflətən coşan bu hiddət az sonra soyudu, quronlar kədərli, lakin ehtiyatlı bir sükuta daldılar; hindularda belə sükut, adətən, onların hər cür işdən soyuyub mat qaldıqları dəqiqələrdə müşahidə edilir.

Bu zaman Maqua baş vermiş hadisələrin mahiyyətini anlayıb tamamilə dəyişilmişdi və özünü belə bir mühüm məsələdə nə etmək lazımlı olduğunu yaxşıca bilən bir adam kimi göstərirdi.

O:

– Gedək mənim xalqımın yanına, – dedi, – o bizi gözləyir.

Yoldaşları heç bir söz deməyib onun fikrinə şərik oldular və mağaradan çıxbı məsləhət daxmasına qayıtdılar. Onlar gəlib oturduqda hamı gözünü Maquaya dikdi. Maqua isə adamların baxışından başa düşdü ki, başına gələn əhvalatı nəql etməlidir. O ayağa qalxdı, heç bir şey əlavə etmədən və heç bir şeyi gizlətmədən bütün əhvalatı danişdi. Maqua Dunkanın və Şahingözün qurduqları kələyi açıb izah etdi. Hətta ən mövhumatçı hinduların özü də indi Maquanın dediyi sözlərə inanmaya bilmirdi. Açıq-aşkar yeqin idi ki, quronlar misilsiz bir cürət sahibi olan şəxs tərəfindən aldadılıb təhqir edilmişlər.

Maqua sözünü qurtardıqda buraya toplaşmış bütün qəbile (əslin-də qəbilənin bütün döyüşçüləri burada idilər) yerindən tərpənmədi. Quronlar, öz düşmənlərinin həm azınlığına, həm də hüner və müvəffəqiyyətinə eyni dərəcədə heyran qalan adamlar kimi, bir-biri-lə baxışdırılar. Sonra hamı intiqam almaq üçün fikirləşməyə başladı.

Qaçqınları təqib etmək üçün onların dalınca ikinci bir dəstə göndərildi, başçılar isə müşavirəyə başladılar. Rütbəcə böyük olan döyüşüler bir-bir danışın öz planlarını təklif edirdilər. Maqua onları hörmətlə, səssizcə dinləyirdi. Bu zirək və fəndgir quronun bütün hiyləgərliyi, bütün təmkinliyi indi özünə qayitmışdı. O, qarşısına qoymuş məqsədə doğru çox ehtiyatla və biliciliklə irəliləyirdi. Danışmaq istəyənlərin hamısı öz fikrini bildirdi; yalnız bundan sonra Maqua öz rəyini izah etməyə hazırlaşdı. Onun rəyinin indi xüsusi əhəmiyyəti var idi, çünki kəşfiyyata göndərilmiş döyüşülerin bəziləri qayıdır xəbər gətirmişdilər ki, qaçqınların izləri birbaş onların müttəfiqlərinin, yəni delavarların düşərgəsinə gedir. Maqua öz planını yoldaşlanının qarşısında ehtiyatla şərh etdi. Öz natiqlik məharəti sayəsində onun planı bir səslə qəbul edildi (bunun məhz belə olacağını qabaqcadañ güman etmək olardı).

Başçıların bəziləri, bir zərbə ilə delavarların düşərgəsini zəbt etmək və öz əsirlərini ələ keçirmək üçün delavarlara qəflətən basqın edilməsini təklif edirdilər. Maqua çox təhlükəli olan və uğur qazanılacağına az ümid verən bu təklifi dərhal rədd etdi. Sonra özünün əməliyyat planını şərh etdi.

Maqua öz planını şərh edərkən əvvəlcə qarşısındaki adamların mənliyi məsələsindən danışın, onları intizama həvəsləndirdi. O, quronların igidlilik və rəşadət göstərdiklərinə dair çoxlu misal gətirdi, sonra onların ağıllı və fərasətli olduğunu tərifləməyə başladı. O dedi ki, qunduzları başqa heyvanlardan, adamları başqa canlılardan, nəhayət, quronları bütün qalan bəşəriyyətdən fərqləndirən, məhz, ağıl və fərasətdir. Quronların çox ağıllı və fərasətli olduğunu həddindən artıq işırtıdkdən sonra Maqua indiki vəziyyətdə onların bu fərasətindən necə istifadə edilə biləcəyini təsvir etməyə başladı. O deyirdi ki, bir tərəfdən, quronların solğunuzlu böyük başçısı olan Kanada valisi öz övladlarına tomaqavlarını qana boyadıqları vaxtdan bəri açıqlı-acıqlı baxır; digər tərəfdən, sayca quronlar kimi çox olan, lakin ayrı dildə danışan, başqa məqsədlər güdən və quronları sevməyən digər bir xalq hər cür bəhanədən istifadə edib, onları böyük ağı başçının gözündən salmağa hazırlıdır. Sonra Maqua quronların ehtiyaclarından, keçmiş xidmətlərinə görə almalı olduqları bəxşislərdən, əllərindən çıxmış ov yerlərindən və məskənlərdən, belə həllarda ürəyindən keçəni bir yana qoyub, ağıl ilə iş görmək lazımlı-



gəldiyindən danışdı. Maqua, mülayimliyinin qocalara xoş gəldiyini, ən qəzəbli və şöhrətli döyüşçülərdən bir çoxunun isə qasqabağını tökdüyünü gördükdə düşmən üzərində qəti qələbədən danışmağa başladı. Hətta Maqua işarə vurdu ki, kifayət qədər ehtiyatlı olduqda və hiylə işlətdikdə delavarların hamisini məhv etmək mümkün ola-caqdır. Bir sözlə, Maqua döyüşə getməyə hazır olanların ürəyindən xəbər verən sözləri məkr və ustalıqla elə əlaqələndirdi ki, hər iki tərəfi özündən razi sala bildi. Amma tərəflərin heç biri Maquanın niyətini tamamilə başa düşdüyünü deyə bilməzdi.

Heç də təəccübülu deyildir ki, məhz Maquanın rəyi üstün gəldi. Hindular ehtiyatla hərəkət etməyi qət etdilər və bütün işə başçılığı bu cür ağıllı məsləhətlər verən başçıya bir səslə tapşırdılar.

İndi Maqua bütün hiylələrini yeritməyə, nəhayət, nail olmuşdu. O öz xalqının rəğbətini yenidən qazanmaqla bərabər, həm də onun başçısı oldu. Maqua o biri başçılarla məsləhətləşməkdən imtina etdi və öz adının, öz nüfuzunun şərəfini saxlamaq üçün özünü təşəx-xüsəl çəkməyə başladı.

Hər tərəfə kəşfiyyatçılar göndərildi; casuslara əmr edildi ki, delavarların düşərgəsinə gedib nə lazımsa, öyrənsinlər; döyüşçülərə tapşırıldı ki, evlərinə getsinlər və çağrılarkən gəlməyə hazır olsunlar; qadınlara əmr edildi ki, dağılışınlar.

Maqua bütün bu əmrləri verdikdən sonra düşərgənin bu başından düşüb bütün daxmalara baş çəkə-çəkə o başına çatdı; o güman edirdi ki, belə tədbir öz planının müvəffəqiyyətlə nəticələnməsinə kömək edəcəkdir. Maqua dostlarının inamını möhkəmlətdi və tərəddüd edənlərə ürək-dirək verdi. Sonra öz daxmasına getdi. Bu quron başçısı xalq tərəfindən qovulan zaman arvadını qoyub getmişdi; az sonra onun arvadı ölmüşdü. Maquanın usağı yox idi, odur ki, indi o, daxmasında tək qalmışdı. Bu, Davidin yaşadığı həmin yarıuçuq tənha daxma idi. Hərdənbir David Maqua ilə bu daxmada bir-birinə rast gəlirdilər; belə hallarda Maqua Davidi əsla saymır, onu adam yeri-nə qoymur, onun varlığına laqeyd baxır, lakin ona dəyib-dolaşmirdi.

Artıq hamı yatmışdı, lakin Maquanın gözünə yuxu getmirdi, o, istirahəti özünə haram etmişdi.

Hərgah yenicə seçilən bu başçının indi nə ilə məşğul olduğunu maraqlanıb bilmək istəyən olsayıdı, görərdi ki, Maqua daxmanın bir küçündə oturub, öz planlarını götür-qoy edir; Maqua döyüşçülərin

toplanoşunu təyin etdiyi vaxt gəlib çatanadək bütün gecəni bu vəziyyətdə keçirdi. Hərdənbir divarların çatlarından içəri soxulan külək yanan kösövlərin zəif alovunu qızışdırıldıqda tək-tənha oturmuş, qas-qabaqlı hindunun üzünə titrək alov işığı düşürdü.

Hələ səhərin açılmasına çox qalmış döyüşçülər bir-bir Maqua-nın tənha daxmasına gəlməyə başladılar. Nəhayət, burada iyirmiye qədər adam toplaşdı. Onların hər birinin silahı və bütün döyüş ləvazimati var idi, halbuki üzlərinə döyüş naxışları çəkilməmişdi. Üzdən qəzəbli görünən bu adamlar daxmaya səssiz-səmirsiz, çox ehtiyatla girirdilər; onların bəziləri daxmanın qaranlıq küncündə oturur, bəziləri isə cansız heykəllər kimi, ayaq üstə mixlənib qalırdılar.

Seçilmiş dəstənin adamları gəlib cəmləşdikdə Maqua ayağa qalxdı, əlinin işarəsilə onları öz dalınca çağırıdı, özü isə hamidan qabağa düşdü. Döyüşçülər «hindu cərgəsi» deyilən qayda ilə, bir-bir başçının dalına düşdülər. Onlar düşərgədən səssizcə və xəlvətcə keçib gedirdilər; heç də hərbi şöhrət arzusunda olan, misilsiz və təhlükəli hünər göstərməklə ad çıxarmaq fikrinə düşən döyüşçülərə deyil, kabusa daha çox oxşayırdılar.

Maqua düz yol ilə birbaş delavarların düşərgəsinə yönəlmək əvzinə, öz dəstəsini hələ bir müddət irmağın əyri-üyru sahillərilə və qunduzlar gölünün kənarı ilə apardı. Hava işıqlaşmağa başladıqda onlar bu ağıllı və əməksevən heyvanların (yəni qunduzların) sahmana saldıqları talaya gəlib çatdilar. Maqua heyvan dərilərindən düzəldilmiş əvvəlki libasını geydi; onun geyimində tülükü şəkli görünürdü. Döyüşçülərdən birinin paltarına qunduz şəkli çəkilmişdi; bu şəkil həmin döyüşünün simvolu – totemi idi.

Geyimində qunduz şəkli olan döyüşü güman edirdi ki, özünə qohum bildiyi qunduzların qüdrəti icmasından yan keçsə və ona hör-mət göstərməsə, bu qohumlarını təhqir etmiş olar. Buna görə də döyüşü ayaq saxladı, müləyim və dostcasına bir neçə söz dedi, sanki, ağıllı məxluqlarla danışındı. O, qunduzları öz qardaşı adlandırdı və xatir-latdı ki, yalnız bu döyüşünün havadarlığı və nüfuzu sayəsində onlar indiyədək sağ-salamat qalmışlar, halbuki, acgöz tacirlər hinduları çoxdan dilə tuturdular ki, qunduzları məhv etsinlər. Döyüşü qundzlara vəd etdi ki, bundan sonra da gözü onların üstündə olacaqdır.

Yoldaşları döyüşünün bu qəribə nitqini o qədər ciddi və diqqətlə dinlənilər ki, sanki, onun sözləri hamiya eyni dərəcədə böyük təsir



bağışlayırdı. Suyun üstündə bir-iki dəfə qara kölgələr göründükdə quron çox sevindi ki, dediyi sözlər hədər getməmişdir. Həmin döyüşü sözünü qurtardıqda uçuq qazma damdan iri bir qunduz başını çıxartdı; bu dam xaraba qalmışdı, buna görə də vəhşilər zənn edirdilər ki, orada yaşayan yoxdur. Qunduz damdan başını çıxararkən bayaqdan nitq irad edən quron bunu qunduzların hədsiz etimadının bir əlaməti kimi başa düşdü və buna əsasən səfərinin uğurlu olacağını zənn etdi. Qunduz başını tez çəkib gizlətmişdi, lakin döyüşü hələ də o tərəfə baxıb minnətdarlıq edir və heyvanı tərifləyirdi.

Maqua həmin döyüşünün öz qohumluq məhəbbətini izhar etməsinə çox vaxt itirdiyini gördükdə işarə etdi ki, dəstə yola düşsün. Hindular çox ehtiyatla addım ata-ata birgə irəliləyirdilər; qulaqları hədsiz dərcədə həssas olmayan adamlar onların addım səslərini eşidə bilməzdilər.

Hərgah quronlar geri dönüb baxsaydlar görərdilər ki, uçuq damdan yenə həmin heyvan başını çıxarıb quronların dalınca o qədər diqqət və maraqla baxır ki, onun ağıllı bir məxluq olduğunu güman etməmək olmaz. Doğrudan da, heyvanın hər bir hərəkətində idrak əlaməti o qədər aydın sezildi ki, hətta ən təcrübəli müşahidəçi bu hadisənin mahiyyətini izah etməkdə aciz qalardı; lakin quronların dəstəsi meşəyə girdikdə məsələ məlum oldu. Heyvan uçuq damdan çıxdı; indi onun xəz maskasının altından Çinqaçqukun ciddiləşmiş üzü görünürdü.

XXVIII *fəsil*

Delavarların qəbiləsi, daha doğrusu, bu qəbilənin yarısı, o vaxt quronların müvəqqəti məskəninin yaxınlığında düşərgə salmışdı; delavarlar da təqrübən quronlar qədər döyüşü çıxara bilərdilər. Öz qonşuları kimi, delavarlar da İngiltərə krallığına məxsus olan əraziyə, Monkalmanın dalınca gedir və moqauklärın ovlağına cüretlə basqın edirdilər. Yadəllilərin köməyə son dərəcə möhtac olduqları bir vaxtda delavarlar, hindulara xas olan bir ehtiyatlılıqla yardımından boyun qaçırmışdilar; delavarlar Monkalma onun elçiləri ilə sifariş göndərmişdilər ki, onların baltaları kütləşmişdir və indi onları itiləmək üçün

çox vaxt lazımdır. Mahir siyasetçi olan Kanada rəisi qət etmişdi ki, sərt tədbirlər görməklə passiv dostları açıq düşmənlərə çevirməkdən sonra, dostların passiv qalmasına dözmək daha ağıllı olar.

Maqua dəstəsini səssiz-səmirsiz meşəyə apardığı zaman delavarların düşərgəsi üzərində yüksəlməkdə olan günəş, gündüzün daha sonrakı saatlarına aid işlərlə məşğul olan adamları nura qərq etmişdi. Qadınlar daxmalara girib-çıxırdılar: onların bəziləri səhər yeməyi hazırlayır, başqları ev-eşik yiğişdirirdi; bir çoxları isə dayanıb dərdləşirdilər. Döyüşcülər qrup-qrup dayanmışdılar; onlar az danışır, lakin nə barədə isə çox fikirləşirdilər; danışanda da özlərini çox qiymətli fikir söyləyən adamlar kimi göstərirdilər. Düşərgənin hər yerində, daxmaların arasında çoxlu ov ləvazimatı nəzərə çarpırdı, lakin heç kəs bu avadanlığa yaxın düşmürdü. Hərdənbir öz silahını nəzərdən keçirən döyüşcünü də görmək olurdu. Bəzən bir dəstə döyüşü qəsəbənin mərkəzindəki böyük daxmaya dönüb baxırdı, sənki, bu adamların hamısı bayaqqdan həmin daxmanın fikrini çekirmiş.

Düşərgə salınmış yastı təpənin lap kənarında qəflətən bir adam göründü. O silahsız idi, üzünün boyaqlı naxışları bu şəxsin sıfətinin anadangəlmə ciddiyətini və sərtliyini artırmamış, əksinə, onu daha mülayim bir şəkər salmışdı. Bu adam o qədər yaxınlaşdı ki, delavarlar onu görə bilsinlər, sonra, buraya dostluq niyyətilə gəldiyini hərəkətlə bildirdi. O, əvvəlcə əlini göyə qaldırdı, sonra onu mənali bir hərəkətlə ürəyinin başına qoydu. Delavarlar məskəninin sakınları də onun salamına cavab verib təklif etdilər ki, yaxın gəlsin. Bu qarabuğdayı yad adam bu cür qarşılanmasından ruhlanaraq, təbii səki hesab edilə bilən və al rəngə boyanmış səhər səması fonunda qabarlıq görünən təpədən endi, təşəxxüslü addımlarla düşərgənin içərisinə tərəf gəldi. Bu adam yaxınlaşdıqca qollarından və boynundan asdığı gümüş bəzək şeyləri və gün mokasinlərinin dövrəsinə bənd edilmiş xirdaca zinqirovlar yavaş-yavaş cingildəyirdi. Yad adam qadınlara əsla fikir verməyərək, kişiləri ədəblə salamladı. O, üzlərinin vüqarlı ifadəsi qəbilə başçıları olduqlarını bildirən bir dəstə adama çatdıqda dayandı; delavarlar bu boy盧uxunlu adımı yaxından görərkən tanıdlılar ki, o, quronların Bic Tülkü ləqəbilə məşhur olan başçısıdır.

Delavarlar onu ciddiyətlə, sükit içərisində və ehtiyatla qarşıladılar. Qabaqda dayanmış döyüşcülər kənara çəkildilər və bütün şimal



hindularının dillərini bilən ən yaxşı delavar natiqinə yol verdilər. Həmin delavar makuasların dilində danışmağa başladı:

– Müdrik quron xoş gəlibdir. Yoxsa, o, göl sahillərində yaşayış qardaşları ilə birlikdə sukka-tuş¹ yeməyə gəlmışdır?

– O, məhz, bu niyyətlə gəlmışdır, – deyə Maqua Şərq hökmdarına məxsus bir əzəmətlə başını əyib cavab verdi.

Delavarların başçısı əlini uzadıb quronun biliyindən yapışdı; onlar yenə bir-birini dostcasına salamladılar. Sonra delavar qonağı daxmaya gəlməyə və onunla səhər süfrəsi başında oturub nahar etməyə dəvət etdi. Maqua bu dəvəti qəbul etdi. Hər iki döyüşkü üç-dörd qocanın müşayiətilə daxmaya yönəldi. Qalan delavarlar Maquanın gözlənilmədən buraya gəlib çıxmاسının səbəbini bilməyə çox çalışırdılar. Lakin onlar öz səbirsizliyini heç bir hərəkətlə, heç bir sözlə bildirmədilər.

Adicə səhər yeməyi zamanı Maqua ilə delavarların başçısı çox ehtiyatla söhbət edirdilər; yalnız bu yaxınlarda Maquanın iştirak etdiyi ovla əlaqədar olan əhvalatdan danışılırdı. Bununla belə, daxmadağınlar hər biri çox yaxşı başa düşürdü ki, Maquanın buraya gəlməsi müəyyən gizli bir məqsəd güdür və onların qəbiləsinin müqəddərəti ilə çox əlaqədardır. Hər iki başçı yeyib doyduqdan, qadınlar isə yeməyin qalıqlarını və içərisində içki olan butulkaları yiğisirdiqlənən sonra hər iki tərəf deyişməyə hazırlaşdı.

– Mənim böyük kanadlı başçım üzünü öz övladlarına – quronlara – yenədəmi çevirmişdir? – deyə delavarların natiqi soruşdu.

– Məgər elə bir vaxt olmuşdur ki, kanadlı başçımızın nəzəri öz quron övladlarının üstündən əskik olsun? – deyə Maqua cavab verdi.
– O mənim xalqımı özünün ən sevimli övladı adlandırır.

Delavar yalan hesab etdiyi bu sözlərə, guya, inandığını bildirmək üçün təşəxxüsle baş əydi və sözünə davam etdi:

– Sizin döyüşülərin tomaqavkları çox qızarmışdı!

– Əvvəller belə idi, indi isə bizimkilərin tomaqavkları həm parıldayırlar, həm də kütləşmişdir, çünki ingizlər öldürülmüşlər, delavarlar isə bizim qonşularımızdır.

Delavarların başçısı dinclik əhvali-ruhiyyəsi doğuran bu komplimentə yalnız əl hərəkətlərilə cavab verdi və daha heç bir söz demədi. Bu zaman Maqua, qırğından danışılarkən nə isə bir şey xatırlayırmış kimi soruşdu:

¹ *Sukka-tuş* – qarğıdalı və paxla unundan hazırlanmış xörək

- Mənim əsirim olan qız delavar qardaşlarımı narahat etmir?
- Biz onun buraya gəlməsinə şadıq.
- Delavarlarla quronlar bir-birindən uzaq deyildirlər, onların arasındakı yol açıqdır; hərgah əsir qız mənim qardaşımı narahat edir-sə, göndər onu bizim qadınların yanına.
 - Delavarların başçısı bayaqkindan daha qətiyyətlə:
 - Əsir qızın aramızda olmasına şadıq, – dedi.
- Maqua bir neçə dəqiqə dinmədi; görünür, o, Koranı qaytarmaq üçün göstərdiyi birinci cəhdin baş tutmamasına laqeyd baxırdı. Sonra o, yenidən dilləndi:
 - Mənim döyüşçülərim dağlarda ova çıxməq üçün delavarlara yer verirlərmi?
 - Lenaplar öz dağlarının ağalarıdır, – deyə delavarların başçısı bir qədər təkəbbürlə cavab verdi.
 - Bu yaxşıdır, qırmızıdərililər hər bir hərəkətlərində ədaləti unutmurlar. Axi öz tomaqavklarını və xəncərlərini bir-birinə qarşı təmizləyib itiləmək onların nəyinə lazımdır! Məgər bu yerlərdə öldürməyə solğunbənizlilər azdır?
- Maqua dediyi sözlərin delavarların ürəyini yumşaltması üçün bir az gözlə dikdən sonra əlavə etdi:
 - Mənim qardaşlarım meşələrdə yad adamların mokasılının izlərini görməmişlər? Onlar aq adamların izini tapmamışlar?
 - Qoy mənim kanadlı başçım gəlsin, övladları onu görməyə hazırlırlar, – deyə delavarların başçısı qeyri-müəyyən şəkildə cavab verdi.
 - Böyük başçı hinduların viqvamlarına onlarla çubuq çəkməyə gəlir. Quronlar da onu görərkən şad olurlar. Lakin ingizlərin heç vaxt yorulmaq bilməyən uzun qolları və qıçları vardır. Mənim gənc döyüşçülərim belə güman edirdilər ki, delavarların kəndinin yaxınlığında ingizlərin ləpirlərini görmüşlər.
 - Onlar lenapları yatdıqları yerdə yaxalaya bilməzlər.
 - Bu yaxşıdır. Gözləri açıq olan döyüşçü düşməni görə bilər, – deyə Maqua cavab verdi və söhbətin mövzusunu yenə dəyişdirdi, çünkü həmsöhbətini aldada bilməyəcəyini yəqin etmişdi. – Mən qardaşımı bəxşislər getirmişəm.

Quronların hiyləgər başçısı öz səxavətindən danışarkən ayağa qalxdı və gətirdiyi bəxşisləri gözləri böyüyən ev sahiblərinin qarşısına



qoydu. Bəxşislərin çoxu, Üilyam-Henri qalası yaxınlığında qırğın zamanı qadınların üst-başından qoparılmış ucuz bəzək şeylərindən ibarət idi. Hiyətgər quron bu bəzək şeylərini həm seçməkdə, həm də onları paylaşırmakda çox bacarıqla hərəkət etdi. O, bahalı şeyləri iki nəfər ən nüfuzlu başçıya bağışladı, qalan bəxşisləri isə rütbəcə daha kiçik olanlara elə nəzakətlə və yerinə düşən komplimentlərlə payladı ki, onların hamısı razı qaldı.

Quron başçısının çox yaxşı düşünüb hazırladığı bu hiylə dərhal öz nəticəsini verdi. Delavarların üzündən ciddiyət silindi; onlar mehribanlıq göstərməyə başladılar. Bu dəyişiklik başçının üzündə daha aydın nəzərə çarpırdı. O, bəxşislərin öz payına düşən çox hissəsini bir qədər gözdən keçirdikdən sonra ifadə ilə danışmağa başladı:

– Mənim qardaşım müdrik başçıdır. Biz onun gəlininə şadıq.

– Quronlar öz delavar qardaşlarını sevirlər, – deyə Maqua cavab verdi. – Axi bir də onlar öz qardaşlarını niyə sevməsinlər?! Onların hamısını bir günəş isindirir, onların günahsız və ədalətli adamları öldükdən sonra bir yerdə ova çıxacaqlar. Qırmızıdərililər dost olmayırlıqlar və aq adamları gözdən qoymamalıdırular. Mənim qardaşım meşədə casuslara rast gəlməyib?

Adının mənası «Bərk Ürək» olan delavar bu dəfə mətinliyi və səbatlı olmağı unutdu. O, üzdən mülayimləşdi və özü də axırda ürəyini açıb daha aydın danışmağa başladı:

– Mənim düşərgəmin yaxınlığında özgə mokasınıları olmuşdur. Onların izləri mənim daxmalarıma gəlib çıxmışdır.

– Mənim qardaşım bu köpəkləri qovdumu? – deyə Maqua soruşdu.

– Qovmaq olmaz. Yolcu həmişə lenaplar qəbiləsinin övladları üçün əziz qonaqdır.

– Yolcu, amma casus yox.

– Məgər ingizlər öz qadınlarını casus kimi bizim aramıza gəndərirdilər? Quronların başçısı bəs demədimi ki, qadınları vuruşma zamanı tutub gətirmişdir?

– Quronların başçısı yalan deməmişdir. Ingizlər öz kəşfiyyatçılarını göndərmişlər. Onlar mənim viqvamlarımızda olmuşlar, lakin elə bir adama rast gəlməmişlər ki, onları salamlayıb mehribanlıqla qarşılaşın. Buna görə də delavarların yanına qaçmışlar, çünkü deyirlər ki, delavarlar bizim dostlarımızdır; onlar Kanada başçısını ürəklərindən çıxarmışlar.

Zərbə çox tutarlı idi və mədəni aləmdə Maquaya mahir diplomat şöhrəti qazandıra bilərdi. İngilislərlə bu yaxınlarda olmuş müharibədə delavarların iştirak etməmələri fransız müttəfiqlərinin böyük nara-zılığına səbəb olmuşdu; bunu delavarların özləri də yaxşı bilirdilər. Onlar başa düşürdülər ki, bundan sonra fransızlar delavarlara etibar etməyəcəklər və onların hər bir hərəkətinə irad tutmağa çalışacaqlar. Başa düşmək heç də çətin deyildi ki, belə vəziyyət delavarlar üçün sonralar yaxşı nəticə verməz. Delavarların uzaq məskənləri, ovlaqları, yüzlərlə qadın və uşağı fransızlara məxsus olan ərazidə idi. Buna görə də Maquanın getirdiyi bəd xəbər, delavarları qorxut-masa da, hər halda, məyus etdi. Maquanın məqsədi də bu idi.

Bərk Ürək:

— Qoy mənim başçım üzümə baxsın, o, sifətimdə heç bir dəyişiklik görməz. Doğrudur, mənim cavanlarım müharibəyə yollan-mamışdır, çünki gördükleri yuxular onların müharibəyə getmə-lərinə mane olurdu. Amma onlar böyük ağ başçını sevir və onun hörmətini saxlayırlar.

— Böyük ağ başçı xəbər tutsa ki, onun ən qorxulu düşməni övladlarının düşərgəsində yedirdilib saxlanılır – onda inanarmı ki, delavarlar onu sevirlər? Qaniçən ingizin ocağınızın başında oturub çubuq çəkdiyini, bu qədər çoxlu dostumuzu öldürmiş olan solğun-nüzlü adamın delavarlar arasında asudə gəzdiyini ağ başçıya desə-lər, delavarların səmimiliyinə inanarmı? Yetər, mənim böyük kana-dalı rəhbərim o qədər də axmaq deyildir!

Delavarların başçısı:

— O hansı ingizdir ki, delavarlar ondan qorxurlar, o kimdir ki, mənim cavanlarımı öldürmişdür? – deyə soruşdu. – Kimdir mənim böyük başçımın qəddar düşməni?

— Uzun Karabin.

Delavar döyüşçüləri məşhur olan bu adı eşidərkən diksindilər. Bu döyüşçülərin təəccüb etmələri aydın göstərirdi ki, onlar fransız müttəfiqləri arasında ad çıxarmış olan adamın burada, delavarların əlində olduğunu indiyədək bilmirmişlər.

— Mənim qardaşım nə demək istəyir? – deyə Bərk Ürək təəc-cübə soruşdu.

— Quranlar heç vaxt yalan demirlər! – deyə Maqua saymazyana cavab verdi; o, başını divara söykəyib qarabuğdayı sinəsini nazik



paltarı ilə örtdü. – Qoy delavarlar öz əsirlərini bir-bir sayıb gözdən keçirsinlər; onların arasında dərisi nə qırmızı, nə də aq olmayan bir adam taparlar.

Üzün sürən sükut başlandı. Delavarların başçısı yoldaşları ilə kənara çəkildi; qəbilənin ağsaqqallarını çağırmaq üçün adamlar göndərildi.

Döyüşçülər bir-bir alaçıqlara girir və Maquanın gətirdiyi mühüm xəbəri hamiya çatdırıldılar. Bu xəbəri hamı təəccübə qarşılıyırı. Hindular bu yeni xəbəri bir-birinə yetirildilər; çox keçmədi ki, bütün düşərgədə böyük bir çaxnaşma başlandı. Qadınlar döyüşçülərin ağızından təsadüfən çıxan tək-tük sözləri eşitmək üçün əllərinin işdən çəkdilər. Uşaqlar oyunlarını yarımcıq qoyub böyüklərin arasında gəzişir, mənfur düşmənin belə bir cürət göstərməsinə təəcüb edən kişilərin rabitəsiz sözlərinə çox maraqla və həvəslə qulaq asırlılar.

Həyəcan bir az zəiflədikdə, qocalar məsələni çox ciddi götür-qoy etməyi qərara aldılar, çünkü bunu belə qorxulu və çətin vəziyyətdə, qəbilənin şərəfi və təhlükəsizliyi tələb edirdi. Ümumi vurnuxma və çaxnaşmanın başlandığı dəqiqlik dərəcədən bəri Maqua nəinki oturduğu yeri tərk etmədi, həm də daxmanın divarına bayaqdan söykəndiyi vəziyyətdə, hərəkətsiz qaldı, görünür, ətrafında baş verən hadisələrə əsla əhəmiyyət vermirdi. Bələd olduğu bu tayfanın başçılarının görmək istədikləri hər bir tədbiri qabaqcadan yaxşıca bilirdi; demək olar ki, bir çox hallarda Maqua delavarların niyyətlərini onların özlerinin dərk etmələrindən də əvvəl duyurdı.

Delavarların məsləhətləşməsi çox çəkmədi. Məsləhətləşmə qurtardıqda ümumi hay-küydən məlum oldu ki, başçıların görüşündən sonra bütün qəbilənin dərhal təntənəli yiğincəyi olmalıdır. Belə yiğincəqlər, adətən, çox mühüm hadisələr olan zaman keçirildi.

Hiyləgər quron daxmadan çıxdı və səssiz-səmirsiz düşərgənin qabağındakı meydançaya gəldi. Delavar döyüşçüləri də buraya axısbı gəlməyə başlamışdılar.

Təqribən yarım saat keçdi. Ətəyində delavarların düşərgə saldıqları dağın zirvəsi üzərində günəş yüksəlməyə başladıqda delavarların eksəriyyəti artıq öz yerlərində oturmuşdu. Günəşin qüvvətli şüaları təpənin dövrəsindəki ağacların arasından süzülüb çıxarkən meydançaya toplasınların sayı min nəfərdən artıq olardı.

Delavarlar tayfasına üz vermiş hadisəni yiğincağın qarşısında şərh etmək hüququna qəbilənin yalnız ağsaqqalları və ən təcrübəli adamları malik idilər. Belə adamlardan biri danışmayınca, gənc döyüşçülərdən heç biri, nə qədər əsgəri igidlik göstərmmiş olsa da, nə kimi fitri istedada və natiqlik məharətinə malik olsa da, bu sükütu pozmağa haqlı deyildi. Bu yiğincaqda nitq etməli olan qoca döyüşçü hələ danışmaq istəmirdi, yiğincağa izah etməli olduğu məsələnin çox mühüm olması, görünür, onu həyəcanlandırdı. Sükut, məsləhət məclisindən əvvəlkinə nisbətən indi daha çox çəkdi. Hətta yaşca ən balaca uşaq da səbirsizlik göstərməyib səsini çıxarmadı. Hinduların əksəriyyəti gözlərini inadla yərə zilləmişdi; hərdən onların biri gözlərini yerdən çəkib, daxmalardan birinə təref çevirirdi; bu daxma öz tikilişinə və pis havalardan qorumağa uyğunlaşdırılmış olmasına görə o biri daxmalardan seçiliirdi. Döyüşçülərin əksəriyyəti səssiz-səmirsiz gözünü yərə dikmişdi.

Nəhayət, izdiham içərisindən piçilti səsləri eşidildi və hamı bir-dən öz yerindən qalxdı. Bu anda indicə təsvir etdiyimiz daxmanın qapıları açıldı; oradan üç nəfər çıxdı və yavaş-yavaş yiğincağa təref gəlməyə başladı. Bu adamların üçü də yiğincaqdakı qocaların hamisindən yaşılı idi; bu üç nəfərdən biri sağındakı və solundakı yoldaşlarının köməyilə yeriyirdi, onun yaşı insana çox nadir hallarda nəsib olan qədər çox idi. Bu qocanın vaxtı ilə sidr ağacı kimi düz və çox görkəmli olan qəddi, yüz ildən çox sürdüyü ömrünün ağırlığına tab gətirməyib bükülmüşdü; hindulara xas olan çevik və yüngül yerişdən indi onda heç bir əsər qalmamışdı. Bu pirani kişi ona çox uzaq görünən yolunu yavaşça, qarış-qarış qət edirdi. Onun qırışmış qaramtl üzü ilə çiyinlərinə tökülen ağappaq uzun saçları arasındaki uyğunsuzluq dərhal nəzərə çarpırdı.

Bu qəbilə başçısının geyimi zəngin və təmtəraqlı idi, lakin öz qəbiləsinin adamlarının sadə adətlərinə tamamilə uyğun gelirdi. Qocanın geyimi tükü təmizlənmiş ən yaxşı heyvan dərilərindən tikilmişdi; bu libasa qocanın keçmiş hərbi rəşadətlərini təsvir edən heroqlif naxışlar çəkilmişdi. Onun döşündə çoxlu medal var idi; medalların bəziləri gümüşdən, bir-ikisi isə qızıldan hazırlanmışdı. Bunlar uzun ömrü boyunca aqlardan hədiyyə olaraq alınmışdı. Biləklərinə və topuqlarına qızıl halqalar keçirmişdi. Hərbi işdən çıxdan ayrıldığı üçün saçlarını uzatmışdı, başında cıqqaya oxşayan bir şey



görünürdü. Cıqqaya vurulmuş daş-qaşlar, dümağ saçlarının əksinə olaraq qara rəngə boyanmış və aşağıya sallanan dəvəquşu lələklərinin arasında par-par parıldayırdı. Onun tomaqavkı, demək olar ki, başdan-başa gümüşə tutulmuşdu, xəncərinin sapi isə sal qızıldan düzəldilmiş buynuz kimi bərq vururdu.

Bu hörmətli qocanın gəlməsilə əlaqədar olan səs-küy kəsilən kimi, hamı piçilti ilə «Tamenund» adını dönə-dönə təkrar etməyə başladı. Maqua bu ağıllı və ədalətli delavarın şöhrəti haqqında çox eșitmışdı.

Qocanın gözləri yumulu idi, sanki, insan hərisliyindən doğan əməllərə illər boyu baxmaqdan yorulmuşdu. Dərisinin rəngi ətrafin-dakı adamların çoxunun dərisinin rəngindən, elə bil, daha tünd idi; demək olar ki, bədəninin hər yerinə döyülib çəkilmiş çal-çarpaz zolaqlar, çox mürəkkəb və eyni zamanda, gözəl naxışlar əmələ gətirmişdi.

Tamenund iki hörmətli yoldaşına söykənə-söykənə yeriyirdi; o, kənarda səssizcə dayanıb baxan quronun yanından keçdi və ona əsla əhəmiyyət vermadı; nəhayət, delavarların toplaşdıqları təpəciyə qalxıb, lap ortada monarx kimi əzəmətlə və başçıya məxsus bir vüqarla oturdu.

Xalq öz qoca başçısını misilsiz bir hörmət və məhəbbətlə qarşıladı. Ədəb və hörmət tələblərinə əsasən gözlənilən uzun bir fasilədən sonra qəbilənin başçısına yanaşib, onun əllərini öz başlarına qoydular; yəqin ki, bununla onun xeyir-dua verməsini xahiş edirdilər. Daha gənc olan başçılar qocanın yalnız paltarına əllərini vurmaqla kifayətlənir, ya da ömrünü başa vurmaqda olan bu ədalətli və igid adamın, heç olmasa, lap qarşısında baş əymək üçün yaxınlaşırırdılar. Yalnız müəyyən bir igidlilik göstərib ad çıxarmış olan gənc döyüşçülər yaxın gəlirdilər; delavarların çoxu isə bu qədər hörmətli və çox sevimli olan insanın üzünə baxmaqla özünü xoşbəxt hesab edirdi. Qoca qəbilə başçısına hörmət-izzət göstərildikdən sonra başçılar öz yerlərinə qayıtdılar; bu zaman bütün düşərgəyə dərin sükut çökdü.

Tamenundu buraya gətirən qocalardan biri bir neçə gəncə piçilti ilə nə isə dedi; gənclər dərhal yerlərindən qalxıb camaatın arasından çıxdılar və yuxarıda deyildiyi kimi, səhərdən bəri hamının diq-qətini cəlb edən daxmaya girdilər. Bir neçə dəqiqədən sonra onlar

qayıtdılar və bu təntənəli yiğincağa bais olan adamları divanxanaya gətirdilər. Adamlar aralanıb onlara yol verdilər. Gələnlər ortalığa çıxdıqda yiğincaqdakılar yenidən sıxlışış əsirləri dövrəyə aldılar.

XXIX

fəsil

Kora əsirlərin qabağında dayanıb, əllərilə Alisanın hər iki əlindən tutmuşdu. Bu alicənab xanım dövrəsindəki vəhşilərin zəhmlili sifətlərinə əsla fikir vermir, heç bir şeydən qorxmur və gözlərini qorxudan tir-tir əsən, bənizi qaçmış Alisadan çəkmirdi. Heyvord da onları yanında dayanmışdı. Şahingöz, özündən daha yüksək sayılışı bu əsirlərin şərəfinə hörmət əlaməti olaraq onlardan bir qədər arxada durmuşdu və indiki dəqiqələrdə, onlarla eyni bir vəziyyətdə olduğunu halda da, onların hörmətini gözləyirdi. Ünkas əsirlərin arasında yox idi. Yenidən araya süküt çökdü və uzun sürən üzücü fasılədən sonra qəbilə başçısının yanında oturan qoca başçılarından biri ayağa qalxdı və lap yaxşı başa düşülən ingilis dilində ucadan soruşdu:

– Mənim əsirlərimin hansı üzün Karabındır?

Bu suala nə Dunkan, nə də kəşfiyyatçı cavab verdi. Dunkan dərin süküt içində olan qasqabaqlı hinduları süzdü və gözləri Maquanın kinli üzünə sataşdıqla diksinib geri çəkildi. Dunkan dərhal başa düşdü ki, əsirlərin bu yiğincağa çağırılmasında hiyləgər vəhşinin əli vardır; buna görə də Maquanın qanlı niyyətlərinin baş tutmasına mane olmaq üçün bütün bacarığını sərf etməyi qət etdi. Dunkan hinduların adama çox tez divan tutduqlarını görmüşdü, buna görə də dostunun da bu tezliklə öldürülməsindən ehtiyat edirdi. O, çox fikirləşmədi və hətta öz canı bahasına olsa da, dostunu ölümdən qurtarmağı qət etdi. Lakin Dunkan hələ bir söz deməyə macal tapmamış, delavarların həmin başçısı bayaqkindən daha aydın danışmağa başlayıb sualını təkrar etdi. Dunkan buna vüqarla belə cavab verdi:

– Bizim ikimizə də silah verin, özümüzü də, bax, o meşənin kənarında qoyun. Sizin sualınıza biz öz işimizlə cavab verərik.

– Deməli, adını yaxşı tanıdığımız döyüşcü siz imişsiniz, eləmi?

– deyə başçı soruşdu və Heyvordun üzünə çox maraqla baxdı; adətən, öz xeyirxahlığı ilə şöhrət tapan və ya pis əməlləri ilə tanınan, ya da



təsadüf nəticəsində ad çıxarmış olan adamı belə bir maraqla süzür-lər. – Ağ adamı delavarların içərisinə gəlməyə məcbur edən nədir?

– Ehtiyac. Mən buraya yemək üçün, sığınacaq üçün gəlmişəm, dostlarının yanına gəlmişəm.

– Ola bilməz. Meşə ovlamaq üçün heyvan və quşlarla doludur. Döyüşçünün öz başını çəkib daldalanması üçün ən yaxşı sığınacaq buludsuz səmadır, delavarlar isə ingizlərin dostu deyildirlər. Bəsdir, diliniz üzəyinizdəki mətləbi demir.

Dunkan səsini kəsdi; o bilmirdi söhbəti necə davam etdirsin; sorğu-sualı və ətrafında baş verən bütün hadisələrə çox diqqətlə fikir verən kəşfiyyatçı isə bu vaxt cürətlə irəli gələrək:

– «Uzun Karabin» adı çəkilərkən cavab verməməyimin səbəbi heç də utanmağım və ya qorxmağım deyildi, – dedi, – çünkü namuslu adamda bu hisslərin heç biri olmaz, lakin mən minqlərə ixtiyar ver-mərəm ki, öz fitri qabiliyyətlərinə görə dostlarının xüsusi ad verdik-ləri adama ləqəb qoysunlar. Bir də ki bu ləqəb yanlışdır; maralvuran heç də karabin deyil, adıca bir tufəngdir. Düzünü bilmək istəsəniz, ailəsinin Natangil adı verdiyi, öz çaylarında yaşayan delavarların isə Şahingöz kimi şərəfli bir adla çağırıldıqları adam, doğrudan da, mənəm. İrokezlərin Uzun Karabin adlandırdıqları adam da mənəm.

Bayaqdan Dunkana çox diqqətlə baxan hindular dərhal gözlərini dəmirdən tökülmüş qəşəng heykələ oxşayan Şahingözün uca boy-buxununa zillədilər. İki adamın bu şərəfli adı daşımağa haqlı olduğunu iddia etməsi heç də təəccübə səbəb olmadı, çünkü özünü başqa bir adamın adı ilə qələmə verənlərə hindular arasında az təsa-düf edilsə də, onlar belə adamların olduğunu yaxşı bilirdilər. Bir neçə qoca bir-birilə məsləhətləşdi; görünür, onlar quronu ətraflı dindir-məyi qət etdilər. Bu başçılardan biri qurona müraciət etdi:

– Qardaşım dedi ki, mənim düşərgəmə xəlvətcə ilan sürünen üb-gəlmişdir. Kimdir o?

Maqua kəşfiyyatçını göstərdi.

Dunkan öz köhnə düşməninin təhlükəli niyyətini bu dəfə tamamilə yəqin edərək dilləndi:

– Olmaya, ağıllı delavar canavarın hürməsinə inanır? İt heç vaxt yalan deməz, amma eşidən olubmu ki, canavar doğru söz desin?

Maquanın gözlərində od parladı, lakin özündən çıxmışın yersiz olduğunu xatırlayaraq, o heç bir söz demədi, üzünü nifrət hissilə

döndərdi; o əmin idi ki, hindular fərasətli olduqları üçün kimin haqlı olduğunu çox tez yeqin edəcəklər.

Maqua yanılmamışdı; aqsaqqallar yenə bir qədər məsləhətləş-dikdən sonra çoxbilmiş delavar başçıların qərarını ehtiyatlı sözlərlə elan etdi:

— Mənim qardaşımı yalançı adlandırdınız, qardaşımın dostlarının isə buna acığı tutmuşdur. Onlar yeqin etmişlər ki, qardaşım düzünü demişdir. Əsirlərə silah verin, qoy onlar hansının Uzun Karabin olduğunu özləri sübut etsinlər.

Maqua özünü elə göstərdi ki, guya, bu sözləri kompliment hesab edir. O belə bir təklifə razı olduğunu başı ilə işaret edib bildirdi, çünkü əmin idi ki, kəşfiyyatçı kimi mahir bir atıcı həqiqəti çox tez aşkara çıxaracaqdır.

Uzun Karabin adını iddia edən dostlara, yəni Şahingözə və Heyvorda dərhal silah verdilər; onlara əmr etdilər ki, dayandıqları yerdən təqribən əlli yard uzaqdağı kötüyün üstündə görünən gil qabı, burada oturan camaatın başı üstündən gülə ilə vursunlar. Heyvord gülə atmaqda kəşfiyyatçı ilə bəhsə girişməli olduğunu dərk edərkən gülümşədi, lakin Maquanın əsl niyyətini öyrənənədək yalançılıqdan əl çəkməməyi qət etdi. O, tüfəngini səylə qaldırdı, üç dəfə nişan alıb gülə atdı; gülə qabdan bir neçə düym aralı keçib ağacı deşdi. Hindular bu nəticədən razı qaldıqlarını səs-səsə verib bildirdilər; bu isə sübut edirdi ki, onlar hədəfin bu qədər yaxınlığına gülənin dəyməsini görüb Heyvordu gülə atmaqda usta hesab edirlər. Hətta Şahin-göz başını tərpətdi, sanki, bununla demək istayırdı ki, nəticə onun güman etdiyindən də yaxşıdır. Lakin Şahingöz bu qədər sərrast atəş açan atıcı ilə yarışmaq arzusunda olduğunu bildirmək əvəzinə, tüfənginə söykənib dərin fikrə getdi və uzun müddət bu vəziyyətdə qaldı. Gənc hindulardan biri onu xəyallar aləmindən qaytardı. O, əlini Şahingözə vurub çox yanlış ingilis dilində dedi:

— Solğunbəñiz adam bundan yaxşı gülə ata bilərmi?

— Düzdür, quron, bundan daha sərrast gülə ata bilərəm! — deyə Şahingöz, qısaqundaqlı tüfəngi sağ əlində tutub qaldıraraq, Maquani elə cəld hədələməyə başladı ki, sanki, əlindəki tüfəng deyil, içibos yüngül qarğı idi, — bəli, quron, indi səni öldürərdim, özü də dün-yada heç bir qüvvə buna mane ola bilməzdil! Bu dəqiqə sənin ürəyini gülə ilə vurub deşə bilərdim? Buna olan inamım və yeqinliyim,



havada sözən şahinin qumruquşu üzərində öz qələbəsinə olan yeqinliyindən qat-qat artıqdır! Bəs bundan niyə çəkinirəm? Nə üçün? Yalnız ona görə ki, səni öldürməklə günahsız, incə məxluqların fəlakətə düşmələrinə bais olaram!

Kəşfiyyatçının qızarış utanarı üzü, onun qəzəbli baxışı, şax tutduğu qədd-qaməti onun sözlərini eşidən hinduların ürəyini qorxu ilə doldurdu. Delavarlar cincırlarını belə çıxarmayıb, işin axını gözləyir və yerlərindən əsla qımlıdanmırıldılar; lakin Maqua, düşmənin mərhəmətinə inanmasa da, adamların arasında dayanıb tərpənmirdi, elə bil ki, yerə mişanmışdı. Kəşfiyyatçının yanında dayanmış gənc delavar ona yenə təklif etdi:

– Onu vur.

Şahingöz tüfəngini başının üstündə qəzəblə firlada-firlada bərk-dən cavab verdi:

– «Onu vur! Axmaq! Nəyi vurum?

Sinnə dolmuş delavar başçısı Şahingözə müraciət edərək:

– Hərgah aq adam, doğrudan da, adını öz üstünə götürdüyü döyüşçüdürse, qoy onun atlığı güllə hədəfin daha yaxınına dəysin, – dedi.

Kəşfiyyatçı qəhqəhə çəkib güldü, sonra tüfəngi dümdüz uzatdığı sol əlinə aşındı; güllə açıldı – çox güman ki, o, tüfəngin silkə-lənməsi nəticəsində açılmışdı, – və gil qab parçalanıb havaya qalxdı, onun tikələri ətrafa səpələndi. Kəşfiyyatçının saymazyana tulladığı tüfəngin, tappilti ilə yerə düşməsi də, demək olar ki, həmin anda esildildi.

Buradakı adamlar Şahingözün sərrast vuruculuğuna ilk dəqiqlidə valeh olub heyrətə gəldilər. Sonra onlar bir-birilə piçildaşmağa başladılar; piçilti səsləri getdikcə qüvvətlənirdi. Bəziləri Şahingözün bu misilsiz zirəkliyinə heyran qaldığını açıqdan-acıqşa bildirirdilər. Lakin əksəriyyət elə güman edirdi ki, Şahingözün hədəfi belə bir zirəkkliklə sərrast vurması tamamilə təsadüfi bir şeydir. Heyvord özü üçün sərfəli olan bu fikrə şərik çıxb ucadan:

– Bu tamamilə təsadüfi bir şeydir! – dedi. – Nişan almamış güllə atmaq olmaz!

Heyvord gözaltı Şahingözə işaret edib yalvarırdı ki, onun yalanının üstünü açmasın; lakin meşələr sakını Heyvordun bu işaretinə əhəmiyyət verməyərək:

– Təsadüf! – deyə onun sözünü həyəcanla təkrar etdi. – Olma-ya, o yalançı quron da bunu təsadüf hesab edir? Bu cavan zabitə tüfəng verin, heç bir hiylə işlətmədən bizi mərd-mərdanə üz-üzə dayandırın; qoy bizim hərəkətimiz və gözlərimiz mübahisəni həll etsin.

– Tamamilə aydınndır ki, quron yalançıdır, – deyə Heyvord buna soyuqqanlılıqla etiraz etdi. – Quron sizi Əzəm Karabin adlandırdığını öz qulağınızla eşitdiniz.

Hərgah qoca delavar işə yenidən qarışmasaydı, kim bilir, inadçı Şahingöz öz şəxsiyyətini sübuta yetirmək üçün daha nə kimi dəllillər gətirəcəkdi. Qoca delavar:

– Buludlardan enən şahin istədiyi vaxt qayıda bilər, – dedi.

– Onlara tüfəng verin!

Bu dəfə kəşfiyyatçı tüfəngi hərisliklə aldı; bayaqdan bəri atıcının hər bir hərəkətini çox diqqətlə izləyən Maqua indi qorxu üçün daha bir səbəb görmürdü.

Kəşfiyyatçı, xatalı çaxmağı ölüm törətməyə dəfələrlə məcbur etmiş olan barmağını tüfəngin lüləsinə vurub, Dunkana müraciət etdi:

– Hansımızın daha yaxşı atıcı olduğunu gəlin bu delavarlar qəbiliyi qarşısında sübut edək! Mayor, bax o ağacdan asılmış boranını görürsünüz mü? Hərgah siz sərhəd xidməti üçün yararlı aticınızısa, o boranını güllə ilə vurub deşməlisiniz.

Dunkan Şahingözün göstərdiyi şeyə baxdı və yeni imtahanaya hazırlaşdı. Bu, hinduların işlətdikləri və boranından düzəldilmiş balaca bir qab idi. Bu qab mübahisə edənlərdən yüz yard uzaqdağı balaca şam ağacının qurumuş budağından qayıyla asılmışdı. Yuxarıda deyildiyi kimi, Dunkan pis atıcı deyildi, indi o öz məharətini göstərmək üçün bütün səyini sərf etmək fikrində idi. Hərgah Dunkan bilsəydi ki bütün həyatı bu atəşin nəticəsindən asılıdır, yəqin ki, bu qədər ehtiyatla və bu qədər diqqətlə nişan almazdı. Dunkan atəş açdı: üç-dörd hindu boranı asılmış ağaca tərəf yürüdü və qışqırıb dedi ki, güllə boranının laplarından kecib ağaça dəymışdır. Döyüşçülər bu xəbəri razılıq səslərilə alqışladılar və gənc zabitin rəqibinin üzünə sualedici bir nəzər saldılar.

Şahingöz həmişəki kimi, yenə ürəkdən, lakin səssizcə gülərək:

– Kral qvardiyaçısı üçün bu nəticə pis deyildir! – dedi. – Lakin burası var ki, mənim tüfəngim gülləni əsl hədəfdən bu cür tez-tez yayındırmış olsayıdı, onda xəzindən qadın muftaları hazırlanan bir çox



dələlər hələ də meşədə gəzişərdilər, öz payını almaq üçün o dün-yaya yollanmış olan bir çox qəddar minqlər isə hələ indi də yırtıcı-liqdan əl çəkməyib, çirkin əməllərini törətməkdə davam edərdilər. Ümidvaram ki, bu boranının iyiyəsi olan qadının viqvamında hələ belə boranılar çıxdı.

Şahingöz bu sözləri deyə-deyə tüfənginə barit doldurub onun caxmağını ayağa çəkdi. O, öz nitqini qurtardıqdan sonra ayaqlarını bir-birindən araladı, tüfəngin lüləsini eyni bir hərəkətlə yavaş-yavaş yerdən qaldırmağa başladı. Kəşfiyyatçı tüfəngin lüləsini lap gözlərinin bərabərinə qaldırıldıqda, onu bir anlıqə bu vəziyyətdə saxlayıb, hərəkətsiz qaldı; bu anda, elə bil, kəşfiyyatçı da, onun əlindəki tüfəng də daşdan yonulmuş bir heykəl idi. Tüfəngin lüləsindən dərhal alov çıxıb parıldadı. Gənc hindular qabağa yüyürdülər; lakin onların təlaşlı axtarışından və ümidsiz baxışlarından aydın başa düşmək olardı ki, onlar Şahingözün atlığı güllənin izini-tozunu belə tapa bilməmişlər.

Delavarların qoca başçısı üzünü kəşfiyyatçıya tutdu və bir şey-dən iyrənən adam kimi, üz-gözünü turşudub ona dedi:

– Çix get burdan, sən it dərisi geymiş canavarsan. İngizlərin Uzun Karabınılə mən özüm danışaram.

Şahingöz bu sözlərdən əsla pərt olmayıb, belə cavab verdi:

– Heyf olsun! Adı üstümdə ləqəb olan tüfəng indi əlimdə olsayıd, mən sizə söz verə bilərdim ki, boranı asılmış qayışı güllə ilə vurub qıraram, boranı isə sinməyi yera düşər. Bu mahaldakı məşələrin mahir atıcısının atlığı gülləni tapmaq istəyirsınızsə, onda siz axmaqsınız! Siz mənim gülləmi boranının həndəvərində deyil, onun içində axtarmalısınız.

Hindu gəncləri Şahingözün bu sözlərinin mənasını dərhal başa düşdülər (çünki bu dəfə o, delavar dilində danışındı); onlar yüyürə-yüyürə gedib boranını ağacdan düşürdülər və sevinclə qışqıra-qışqıra yuxarı qaldıraraq, onun deşilmiş yerini camaata göstərdilər; güllə boranı qabın boğazından dəyib, o biri tərəfindən çıxmışdı. Döyüşçülər bu gözlənilməz xəbəri eşitdikdə ağız-ağıza verib fərəhlə qışqırdılar. Şahingözün bu gülləsi məsələni həll etdi və onun sərrast atılığı haqqındaki sözlərin doğru olduğunu təsdiq etdi. Bu məhərətə valeh olan hinduların maraqla dolu gözləri bir az əvvəl Heyvor-da zilləndiyi halda, indi bərkdən-boşdan çıxmış kəşfiyyatçını təpədən dirnağadək diqqətlə süzürdü. Qəflətən başlanmış həyəcanlı

hay-küy bir az yavaşıdıqda, delavarların qoca başçısı yenə sorğu-suala başladı; o, Dunkana müraciət edərək:

– Nə üçün sən qulaqlarımı doldurub məni aldatmaq istəyirdin?

– deyə soruşdu. – Yoxsa, delavarlar o qədər axmaqdırlar ki, cavan qapları qocasından seçə bilməzlər:

Dunkan hindular kimi obrazlı danışmağa çalışaraq:

– Delavarlar quronun necə yalançı bir quş olduğunu hələ başa düşəcəklər, – dedi.

Qoça başçı:

– Yaxşı, indi görərik adamların qulağını kim doldurur, – dedi və üzünü qurona tutub əlavə etdi: – Qardaş, delavarlar sənə qulaq asırlar.

Öz niyyətini izah etməyə bu sözlərlə vadar edilən quron yerindən qalxdı. Qətiyyət və vüqarla hinduların dövrəsinin lap ortasına çıxb, əsir-lərin qabağında natiqsayağı dayandı, danışmaq üçün özünü cəmləş-dirdi. Lakin ağzını açmadan əvvəl dövrəsindəki hinduların gərgin üzlərini iti baxışla süzdü, elə bil ki, onu dirləməyə hazır olanların başa düşə biləcəkləri müvafiq sözər və ibarələr fikirləşib tapmaq istəyirdi. Maqua həm düşməncilik, həm də hörmət hissilə dolu bir baxışla kəşfiyyatçıya nəzər saldı. Sonra isə sönməz kinlə dolu gözlərini Dunkanın üzünə zillədi. Tir-tir əsən Alisani gözəcə süzdü, lakin onun gözləri dönməz iradəli, zabitəli və eyni zamanda, gözəl Koraya sataşdıqda, çox çətinliklə izah edilə bilən bir ifadəli baxışla gözlərini ona zillədi. Sonra, çırıkin niyyətlərini bürüzə verməyərək, Kanadada işlənən dildə danışmağa başladı, çünki buradakıların əksəriyyəti bu dili başa düşürdü.

Hiyləgər quron dedi:

– İnsanları yaratmış olan Ruh onları cürbəcür rəngə salmışdır. Onların bəziləri əfəl ayıdan da qaradır. Belə adamlar qul olmalıdırlar və Ruh onlara əmr etmişdir ki, qunduz kimi həmişə işləsinlər. Cənub küləyi əsəndə siz onların iniltisini eşidə bilərsiniz; bu inilti kəllərin böyürtüsündən daha bərk gəlir; belə iniltilər böyük Duzlu Gölün sahil-lərindən qalxır; dallarınca bu gölün sahillərinə gəlib yan alan iri qayıqlar onları dəstə-dəstə tutub aparır; Ruh bəzilərini də elə yaratmışdır ki, bunların üzləri meşə sincabından da solğundur; Ruh bunlara əmr etmişdir ki, öz qulları üçün tacir və canavar olsunlar. Ruh bu tayfaya göyərçin qanadları – uçmaqdan heç zaman yorulmayan qanadlar, – ağacların yarpaqlarından sayca çox olan oğul-uşaq və bir də bütün Kainatı udmağa hazır olan tamahkarlıq vermişdir. Ruh bu adamlara



vəhşi qışqırtısına oxşayan səs, dovşan ürəyinə oxşayan ürək, donuz biciliyi (lakin bu, tülkü biciliyi deyildir) və maral qızlarından uzun olan qollar vermişdir. Ağ adam dilini işə salıb hinduların qulaqlarını doldurur; onun biciliyi torpağın nemətlərini yiğmağa kömək edir, əlləri isə duzlu suların sahillerindən başlamış Böyük Gölün adalarındanadək bütün torpaqları zəbt edir. Böyük Ruh ağ adama kifayət qədər pay vermişdir, lakin ağ adam hamının payına yiyələnmək istəyir, solğunuzlu adamlar belədirirlər... Böyük Ruh dərisi bu günəşdən də parlaq və qırmızı olan adamlar da yaratmışdır. — Maqua bu sözləri deyərkən yuxarı baxaraq, üfüqdən dumani yarib işiq salan solğun günüşi mənalı bir hərəkətlə göstərdi. — Böyük Ruh bu torpağı nə şəkildə yaratmışsa, o şəkildə də qırmızıdərili adamlara vermişdir — quş və heyvanlarla dolu olan yaşıl otla örtülü şəkildə vermişdir. Böyük Ruhun qırmızıdərili övladları düzüklə yaşayırdılar. — Maqua bu sözləri deyərkən yuxarı baxaraq, üfüqdən dumani yarib işiq salan solğun günüşi mənalı bir hərəkətlə göstərdi. — Günəş və yağış onlar üçün cürbəcür meyvələr yetişdirirdi, küləklər onları yayda sərinlədirdi. Hərgah qırmızıdərili adamlar bir-birilə vuruşurdularsa, bunu yalnız kişi olduqlarını sübut etmək üçün edirdilər. Onlar igid və ədalətli olmuşlar; onlar xoşbəxt idilər...

Natiq buraya çatdıqda nəql etdiyi rəvayətin dinləyicilərdə rəğbət oyadıb-oyatmadığını yəqin etmək üçün səsini kəndi, yenə ətrafına göz gəzdirdi. Gördü ki, hər tərəfdən hamı gözlərini ona zilləmiş, başını yuxarı qaldırılmışdır və burun deşikləri körüklənir. Sonra Maqua yavaş, qəməgin səslə sözünə davam etdi:

— Böyük Ruh öz qırmızıdərili övladlarına ona görə müxtəlif dillər vermişdir ki, bütün heyvanlar onları başa düşə bilsinlər. Böyük Ruh onların bəzilərinə əmioğlusu ayı ilə birlikdə qarlı yerlərdə məskən vermişdir, başqalarını bərəkətli ovlağa gedən yolun üstündə, batan günəşin yaxınlığında, o birilərini isə böyük, şirin suların dövrəsindəki torpaqlarda yerləşdirmiştir; ən böyük, ən istəkli övladlarına isə Duzlu Gölün qumluqlarını bağışlamışdır. Mənim buradakı qardaşlarım o xoşbəxt tayfanın adını bilirlərmi?

— Onlar lenaplar idilər! — deyə iyirmiye qədər hindu cəld cavab verdi.

Maqua, onların keçmişdəki əzəmətinə və ad-sanına, guya, hörmət etdiyini bildirmək üçün, biciklə başını əyərək dedi:

— Onlar lenni-lenaplar idilər. Lenap qəbilələri idi! Günəş duzlu sudan qalxıb şirin suya enirdi və heç zaman lenaplardan gizlənmirdi.

Axi bir də ağıllı xalqın keçmişindən onun özünə mənim kimi bir meşə quronunun söhbət açmasının nə mənası vardır! Bu xalqın necə təhqir edildiyini, onun keçmiş əzəmətini, igidliliklərini, qazandığı şöhrəti, onun keçirdiyi xoşbəxt günləri, düçar olduğu itkilərini, məğlubiyyətlərini və çəkdiyi müsibətləri ona xatırlatmağın nə mənası vardır! Bütün bunları öz gözlərilə görmüş olan və dediklərimin doğru olduğunu bilən adamlar məgər bu xalqın içərisində yoxdur? Mən sözümü qurtardım. Dilim ağızında dönəmür danişam, çünkü qurğuşun ürəyimə sancılır. Mən qulaq asıram.

Natiqin səsi kəsildikdə hamı üzünü qoca Tamenunda çevirib baxdı. Qəbilə başçısı öz yerində oturduğu dəqiqədən indiyədək hələ ağızını açmamışdı. Zəiflikdən qəddi bükülən bu adam harada olduğunu, görünür, dərk etmirdi və bütün bu çaxnaşma zamanı səssiz-səmirsiz oturmuşdu. O, quronun yumşaq, xoş səsini eşi-dərkən bir az özünə gelən kimi olmuş, başını bir-iki dəfə qaldırmışdı, sanki, quronun sözlerinə qulaq asmaq istəyirdi. Lakin bic Maqua qocanın tayfasının adını çəkdikdə qoca, adətən, xeyallara isnad verilən və heç bir şeyi ifadə etməyən küt bir baxışla hinduları süzdü. O ayağa durmaq üçün bütün gücünü topladı, hər iki yanında oturmuş başçıların köməyilə qalxdı və zəiflikdən səndələdiyinə baxmayaraq vüqarla dayandı. Az sonra gur, boğuq səslə danişmağa başladı; tamamilə səssizlik olduğuna görə qocanın səsi guruldaydı. O deyirdi:

– Kimdir lenapların övladlarını yada salan? Kimdir keçənlərdən danişan? Məgər yumurtadan qurd çıxmır, məgər qurddan milçək əmələ gəlib məhv olmur? Delavarlara yaxşı keçmişdən danişmağın nə mənası vardır? Yaxşısı budur, gəlin indiki olub-qalanımız üçün də Manituya minnətdarlıq edək.

Maqua qocaların dayandığı yerə yaxınlaşaraq dedi:

– Danişan veyandotdur. Tamenundun dostudur.

Qoca qasqabağını tökərək:

– «Dost!» – deyə təkrar etdi. Onun gözlərində parlayan açıq və hiddət ifadəsi, gözlərini qorxunc bir şəklə saldı. – Məgər minq yer üzünün hökmədarıdır? Quronu buraya gəlməyə nə məcbur etmişdir?

– Ədalət arzusu. Quronun əsirləri onun buradakı qardaşlarının yanındadır, quron da özünə məxsus olan şeyi aparmaq üçün bura-ya gəlmışdır.



Qoca, ayaq üstə dayana bilməsinə kömək edən başçılardan birinə baxdı və onun qısa izahatını dinlədi. Sonra üzünü Maquaya döndərib, onu çox diqqətlə xeyli süzdü və nəhayət, danışmağa həvəsi olmayan adamlar kimi yavaşça dedi:

– Ədalət böyük Manitunun qanunudur. Mənim övladlarım, bu yadellini yedirdin. Sonra isə, quron, burada nəyin varsa, apar get.

Qəbilə başçısı bu təntənəli qəran elan etdikdən sonra oturub yenə gözlərini yumdu. Delavarların heç biri bu hökmə etiraz etməyə cürət etmədi. Tamenund öz qərarını bildirdikdən sonra dərhal dörd, ya beş gənc döyüşü Heyvordun və kəşfiyyatçının arxasına keçdi, onları qollarını zirəkliliklə, cəld qayışla bağladı. Maqua buradakı hindulara sevinclə göz gəzdirdi. Kişi əsirlər əl-qolları bağlı olduğuna görə müqavimət göstərə bilməzdi; Maqua bunu yəqin etdikdə hamidan çox istədiyi qızın üzünə baxdı. Kora onun baxışını elə bir təmkinli və qəti baxışla qarşılıdı ki, Maqua tərəddüd etdi. Bu vaxt Maqua əvvəller işlədiyi hiyləni yadına saldı. Koranı söykəndiyi döyüşünün əlindən alıb Heyvorda işarə etdi ki, onun dalınca gəlsin; sonra aralanıb yol verən hinduların içindən keçməyə başladı.

Lakin Kora, Maquanın güman etdiyi kimi, ona tabe olmaq əvəzinə, özünü qəbilə başçısının ayaqları altına atıb ucadan dedi:

– Ey ədalətli, hörmətli delavar! Sənin mərdliyinə və qüdrətinə bel bağlayaraq, xahiş edirik ki, bizə rəhm edəsən! Bu rəhmsiz və qəddar vəhşinin sözlərinə inanma. O, qana susamışdır və öz kamına çatmaq üçün sənin qulaqlarını yalan sözlərlə doldurur. Sən özün uzun ömür sürmüsən, yamanlıq çox görmüsən, buna görə də biçarələrin dərdinə şərīk olmalısan.

Qoca gözlərini çətinliklə açıb yenə camaata baxdı. O, Koranın səsini eşitdikdə başını yavaş-yavaş ona tərəf döndərdi və nəhayət, gözlərini hərəkətsiz halda cavan xanıma zillədi. Kora diz çöküb əllərini sinəsində çarpanlamışdı və qəbilə başçısının solmuş, lakin hələ də zəhmli görünən üzünə hörmətlə baxındı. Tamenundun üzü tədricən dəyişirdi; yüz il bundan əvvəl öz gənclik ehtirası ilə delavarların bir çox qəbilələrini ruhlandırmış zəkası indi üzündə heyrət ifadəsilə birlikdə əks etmişdi. O, yanındakıların köməyi olmadan, asanlıqla ayağa qalxdı, öz qətiyyətilə hamını valeh edən bir səslə konuşdu:

– Sən kimsən?

– Sənin nifrət etdiyin ingizlər qəbiləsindən olan bir qadınam; lakin bu qadın sənə heç zaman yamanlıq etməmişdir və hərgah özü istəsəydi də, sənin xalqına pislik edə bilməzdi. O səndən kömək istəyir.

Qəbilə başçısı, diz çökmüş Koradan gözlərini çəkməyərək, xırılıtı səslə qarşısındaki hindulara müraciət etdi:

– Övladlarım, mənə deyin görüm, indi delavarlar harada düşərgə salmışlar?

– Şəffaf Qorikan bulaqlarının o tayında, irokezlərin dağlarında.

Qoca başçı sözünə davam edərək:

– Doğma çayımin suyundan içdiyim vaxtdan bəri isti yay çox gəlib keçmişdir, – dedi. – Qorikanın ağı saknları ağı adamların hamisindən ədalətli idilər, lakin onlar susadılar və çaya yiyləndilər. Olmaya, onlar bizi burada da, öz düşərgəmizdə də təqib etmək isteyirlər?

– Biz heç kəsi təqib etmirik, heç bir şey ələ keçirmək istəmirik,

– deyə Kora cavab verdi. – Sizin yanınızda əsir getirilmişik və yalnız bunu xahiş edirik ki, dincliklə öz qohum-əqrəbamızın yanına qayıtmışımıza icazə verəsiniz. Məgər sən bu xalqın atası olan Tamenund deyilsən?

– Mən yaşının çoxluğundan təngə gəlmış Tamenundam.

– Yeddi il bundan əvvəl sənin döyüşülərindən biri bu yerlərin sərhədində ağı başçının əlinə keçmişdi. Həmin döyüşü xeyirxah və ədalətli Tamenund tayfasından olduğunu söylədi. Ağı rəhbər ona: «Get, – dedi, – sən azadsan, çünkü Tamenund tayfasındansan». Həmin ingilis döyüşüsünün adı sənin yadindadır mı?

Qəbilə başçısı çox qocalmış adamlara məxsus aydın bir hafizənin köməyi lə xatirələrini yadına salaraq:

– Yadimdadır, – dedi, – gülərəzli bir uşaq idim, dənizin qumlu sahilində dayanıb baxarkən qanadları olan iri bir qayıq gördüm; o, günəşin çıxdığı tərəfdən gəlirdi.

– Yox, yox, mən belə bir uzaq keçmiş demirəm, bu yaxılarda qohumlarımdan birinin sənin qohumuna etdiyi yaxşılığı deyirəm.

– Bəlkə, bu hadisə delavarların ovlaqlarına yiylənmək üçün ingizlərlə hollandiyalıların vuruşduqları vaxt olmuşdur? O zaman Tamenund başçı idi və birinci dəfə öz kamanını solğunuzlü adamların ildirimi¹ ilə əvəz etdi...

¹ İldirim – qədim hinduların avropalıların tüfənglərinə verdikləri ad



– Yox, o vaxt da deyil, – deyə Kora onun sözünü kəsdi. – Mən deyən hadisə lap sonalar olmuşdur. Həmin hadisə lap bu yaxınlar-da, demək olar ki, dünən olmuşdur. Yəqin ki, bu iş sənin yadından çıxmamışdır.

Qoca təsirli bir səsle:

– Hələ dünən lenapların övladları dünyyanın ağası idilər! – dedi.
– Duzlu Gölün baliqları, quşları və meşə heyvanları lenapların övlad-larını özlərinin saqamorları hesab edirdilər!

Kora ümidsiz halda başını aşağı saldı və özünün ağır dərdi ilə bir dəqiqə ərzində mübarizə apardı. Sonra başını qaldırıb gözəl üzü-nü və parıldayan gözlərini göstərərək sözünə davam etdi:

– De görüm, sənin uşaqların varmı?

Taqətsizliyi arıq üzündən də bilinən qoca, mehribanlıqla gülüm-səyib, oturduğu səkidən Koraya baxdı, sonra qarşısındakı adamlara yavaş-yavaş göz gəzdirib cavab verdi:

– Mən böyük bir xalqın atasıyam.

– Mən özüm üçün heç bir şey istəmirəm, əcdadımın günahı üçün hər cür cəzani çəkməyə hazırlam. Lakin mənim yanımıda duran qız indiyədək göylərin qəzəbinin cəfasını çəkməmişdir. O, ömrünün son günlərini keçirən qoca bir kişinin qızıdır. Bu qızı sevən çoxdur, olduq-ca çoxdur; o, çox mehribandır, ürəyi təmizdir, bir çoxlarının əzizidir, buna görə də onu bu haramzadəyə qurban vermək olmaz.

– Mən bilirom ki, solğunuzlular təşəxxüslü və acgöz tayfadırlar. Mən bilirom ki, onlar nəinki yer üzünün sahibi olduqlarını iddia edirlər, həm də güman edirlər ki, onların rəngində olan adamların ən pisleri qırmızı-rəngli admanın saqamorlarından yaxşıdır. Hərgəh onlar dərisinin rəngi qardan ağ olmayan bir qadını öz viqvamlarına gətirsələr, onların qəbiləsinin köpəkləri hürməyə, qarğaları isə qarıldamajə başlar. Amma qoy onlar Manitunun qarşısında özlərini çox öyməsinlər. Onlar bu yerə çıxan günəş tərəfdən gəlmışlər və batan günəş tərəfə çıxıb gedə bilərlər. Ağacların yarpaqlarını çeyirtkənin necə yedyiğini, lakin vaxt gelib çat-dıqda ağacların yenə ciçəkləniib yarpaqlandığını çox görmüşəm.

Kora, keylikdən ayılmış kimi, dərindən ah çəkərək:

– Belə olmağına belədir, – dedi. – Lakin buraya sənin öz qəbi-ləndən olan başqa bir adam da gelmişdir. Onu sənin hüzuruna gətir-məyiblər. Quronun buradan qələbə ilə getməsinə yol verməzdən əvvəl, həmin admanın da fikrini dinləyin.

Tamenundu müşayiət edənlərin biri onun döyükdüyünü gör-dükədə dedi:

– Qızın dediyi adam İlandır, ingizlərin qırmızıdərili nökəridir. Biz onu saxlamışq ki, sonra əziyyət verək.

– Qoy o gəlsin, – deyə, dünyagörmüş qoca əmr etdi.

Qoca yenə öz yerində oturdu; nə qədər ki döyüşçülər onun əmri-ni yerinə yetirməyə getməmişdilər, burada elə bir səssizlik var idi ki, qonşu meşədə yarpaqların xışlıltısı aydın eşidilirdi.

XXX *fəsil*

Həyəcanlı sükut bir neçə dəqiqə davam etdi. Sonra camaat təla-tümə gəldi, aralandı, yenidən sixlaşışb birləşdi. Ətdən çəkilmiş çəpərin əmələ gətirdiyi dövrənin ortasında Ünkas dayanmışdı. Bayaqdan bəri qocanın üzünü böyük maraqla süzən gözlər indi dərin daxili bir heyranlıqla əsirin yaraşıqlı qədd-qamətinə zillənmişdi. Nə hamının hörmət etdiyi qoca qəbilə başçısının burada olmasına, nə də ona göstərilən müstəsna diqqətə baxmayaraq, gənc mogikan özünü itirmir, əsla qərardan getmirdi. O hər tərəfə diqqətlə nəzər saldı, həm uşaqların maraqla dolu diqqətlə baxışını, həm də qəşqabaqlı başçı-ların düşməncəsinə nəzərini xatircəmliklə, təmkinlə qarşılıdı. Lakin Ünkas buradakı adamları vüqarla süzdükdən sonra onun gözləri Tamenunda sataşdıqda, bu oğlan dünyagörmüş qocanın oturduğu yerə səssiz addimlarla, yavaş-yavaş yaxınlaşdı ve ləp onun qabağında ayaq saxladı. Ünkas burada xeyli dayanıb ətrafinı çox diqqətlə seyr etdi; nəhayət, delavar başçılarından biri Ünkasin burada olduğunu Tamenunda xəbər verdi. Qəbilə başçısı gözlərini açmadan soruşdu:

– Manitu ilə əsir hansı dildə danışır?

– Öz ataları kimi, o da delavar dilində danışır, – deyə Ünkas cavab verdi.

Bu gözlənilməyən xəbər qəflətən eşidildikdə adamların arasından yavaş, lakin qəzəbli bir uğultu qopdu; bu uğultunu şir nərəsilə müqayisə etmək olardı. Ünkasin dediyi sözlər ağıllı qocaya da qüvvətli təsir bağışladı, lakin qoca bu təsiri başqa bir şəkildə bürüze verdi. O, sanki, bədnəm bir şəyi görməkdən özünü məhrum etmək



istəyirmiş kimi, gözlərini əliylə örtdü və indicə eşitdiyi sözləri boğuq səslə yavaşça təkrar etdi:

– Delavar! Mən ömrümdə lenap qəbilələrinin məsləhət tonqalları alovlanan öz qədim məskənlərindən necə qovulduqlarını və maral sürüləri kimi pərən-pərən salınıb irokez dağlarına necə səpələndiklərini görmüşəm! Götürk küləklərinin rəhm etdiyi meşələrimizi yad xalqın necə baltalayıb doğradığını görmüşəm; mən meşələrdə gəzən heyvanların və ağacların üstündən uçub keçən quşların insan viqvamlarında necə yaşadığını görmüşəm; lakin öz xalqının düşərgəsinə zəhərli ilan kimi xəlvətcə sürünb soxulan alçaq delavara hələ heç zaman rast gəlməmişəm.

Buna cavab olaraq Ünkasın xoş avazlı, məlahətli səsi eşidildi:

– Yalançı quşlar dimdiklərini açmışlar, Tamenund da onların nəğmələrini eşitmışdır.

Dünyağormuş qoca diksinib başını yana əydi, elə bil, uzaqdan gələn melodiyanın batmaqda olan son səsini eşitmək istəyirdi.

– Tamenund yatmışmı? – deyə o dilləndi. – Onun qulaqlarında cingildəyən nə səsdir? Yoxsa, qışlar geri çəkilmişdir, yoxsa, lenapların övladları üçün yay yenidən qayıdır?

Tamenundun ağızından yağan rabbitəsiz sözlərin ardınca təntənəli hörmət sükütu başlandı. Tamenundun xalqı bu anlaşılmaz sözlərin sırlı söhbətlərdən biri olduğuna çox tez inandı; belə söhbətləri isə, buradakıların etiqadına görə, qoca qəbilə başçısı, guya, Böyük Ruh ilə aparıldı; buna görə də hamı qocanın ağızından çıxan bu sırrı-ilahinin açılmasının nəticələrini qorxa-qorxa gözləyirdi. Qəbilə başçısının qoca yoldaşlarından biri uzun müddət səbirlə gözlədikdən sonra başa düdü ki, Tamenund hamını maraqlandıran məsələni unutmuşdur; buna görə də qarşısında dayanan əsiri qocanın yadına salmağa cürək edərək dedi:

– Yalançı delavar Tamenundun sözlərini eşitməkdən ehtiyat etdiyinə görə titrəyir. İngizlər ona iz göstərdikdə bu köpək ulayır.

Ünkas ətrafına göz gəzdirərək cavab verdi:

– Siz də elə köpəklərsiniz ki, hər hansı bir fransız yediyi maralın sür-sümüyünü qabağınıza atdıqda sevindiyinizdən zingildəyirsınız!

Ünkas cavab olaraq zəhərli, lakin, bəlkə də, haqlı olan bu sözləri deyərkən iyirmiyə qədər xəncər havada parladı və bir o qədər də döyüşçü cəld sıçrayıb ayağa qalxdı; lakin başçılardan birinin işarəsi

döyüşçülərin qəzəbini soyutdu. Bu zaman Tamenund hərəkətə gəldi və bununla da danişmaq istədiyini bildirdi. O dedi:

– Ey delavar, sən öz adına az layiqsən. Mənim xalqım bir çox qışlardan bəridir ki, parıldayan günəşi görmür, başlarının üstünü qara buludlar alan zaman öz qəbiləsini tərk edən döyüşü isə ikiqat xainidir. Manitunun qanunu ədalətli qanundur. Belə olmalıdır. Nə qədər ki çaylar axır və dağlar yerində dayanmışdır, nə qədər ki ağaclar çıçəklənir və çiçək tökürlər, belə də olmalıdır. Mənim övladlarım, o sizindir, onunla qanun əsasında rəftar edin.

Tamenund öz hökmünü verib qurtaranadək heç kəs yerindən qırmızıdanmadı; hamı cincirini belə çıxarmadan qocaya çox diqqətlə qulaq asdı. Elə ki qoca sözünü qurtardı, onda buradakıların hamısını eyni intiqam hissili birləşdirən bərk bağırtı eşidildi; bu səs buradakıların rəhm etmədən, qəddarcasına bir iş görmək niyyətində olduğunu xəbər verirdi. Xeyli davam edən belə vəhşi bağırtılar içərisində başçılarından biri ucadan qışqırıb elan etdi ki, əsirə odla əzab veriləcəkdir. Dövrə vurub oturmuş hindular dağılışdır; sevinc səsləri, əsirə işgəncə verilməsi üçün görülən hazırlıqla əlaqədar olaraq qopan həkүyə və çaxnaşmaya qarışdı. Heyvord var gücü ilə dartinirdi ki, onu hər tərəfdən tutub saxlayan adamların əlindən çıxsın. Şahingöz xüsusi, təlaşlı bir baxışla ətrafına boylanırdı; Kora isə yenə özünü qəbilə başçıının ayağına ataraq ona yalvarırdı ki, rəhmə gəlsin.

Lakin Ünkas bu dəhşətli dəqiqliklərdə çox sakit dayanmışdı və narahat olduğunu əsla bildirmirdi. O, işgəncənin hazırlanmasına laqeydiliklə baxırdı; əzab verməli olan hindular ona yaxınlaşdıqda Ünkas onları qəti, tərəddüdsüz bir baxışla qarşıladı. Bu cəlladların ən qəzəblisi gənc mogikanın köynəyinin yaxasından yapışb darta-raq onu cirdi. Sonra o, vəhşilərə məxsus sevincdə qışqırıb Ünkasın yanına sıçradı. Lakin öz fikrindən qəflətən döndü; elə bil, fövqəltəbi bir qüvvə Ünkası xilas etmək üçün işə qarışdı. İşgəncə verməyə gələn delavarın gözləri, sanki, yerində çıxdı, ağızı açıldı və heyrət içində donub qaldı, elə bil ki, bu adam daşa dönmüşdü. O, yavaş-yavaş əlini qaldırıb barmağı ilə əsirin sinəsini göstərdi. Onun yoldaşları başına toplaşdılar və hamının gözləri əsirin sinəsində abi boyaq-la döyüllüb çəkilən balaca tisbağa şəklinə zilləndi.

Ünkas sakitcə gülümşəyib, bu mənzərəyə tamaşa edə-edə öz qələbəsindən bir anlığa həzz aldı. Sonra əlini vüqarla və təşəxxüsle



qaldırıb adamları yavaşça kənara itələdi, şahanə bir vüqarla ortalığa çıxdı və camaatın heyrətli piçiltisi üzərində yüksələn bir səslə dedi:

– Ey leni-lenapların nəslindən olan adamlar! Mənim tayfam dünyanının dayağıdır. Sizin zəif qəbiləniz əcdadımın zirehi üzərində durur! Delavarın odu mənim babalarımın övladını məğər yandırı bilər? – deyə Ünkas əlavə etdi və sinəsindəki sadə əlaməti iftixarla göstərdi. – Belə bir tayfadan törəyən qan sizin alovunuzu söndürərdi. Mənim tayfam bütün qəbilələrin əcdadıdır!

Əsirin sözlərinin mənası deyil, onun səsi Tamenunda daha artıq təsir göstərmışdı. O, Ünkasın səsinə valeh olaraq ayağa qalxıb:

– Sən kimsən? – deyə soruşdu.

Əsir üzünü camaatdan çevirib, qocanın şəxsiyyətinə və yaşına hörmət əlaməti olaraq baş əydi və təvazökarlıqla cavab verdi:

– Çinqaçkukun oğlu Ünkasam, böyük Ünamisin – Tısbaganın övladlarından biriymə.

Dünyagörmüş qoca yenə dilləndi:

– Tamenundun son dəqiqlikeri yaxınlaşır! Gündüz, nəhayət, gecəyə yaxınlaşır! Burada, məni məsləhət tonqalı kənarında əvəz edə bilən bir şəxs vardır, buna görə də mən Manituya təşəkkür edirəm. Çinqaçkukun oğlu Ünkas, axır ki, tapıldı! Qoyun ölməkdə olan qartalın gözləri doğan günəşə baxınsın.

Ünkas çox cəld, lakin vüqarla yüyürüb səkiyə qalxdı; buradan baxarkən heyrətə dalan həyəcanlı camaat görünürdü. Tamenund Ünkasa baxmaqdan doymurdu, yəqin, keçmişin xoşbəxt günlərini xatırlayırdı. Nəhayət, qoca heyrət yuxusundan aylılıb dilləndi:

– Olmaya, mən cavanlaşmışım? Yoxsa, mən bütün bu qışları yuxuda görmüşəm? Küləyin sovurduğu qum kimi səpələnən öz xalqımı görmüşəm, ağaclarlardakı yarpaqlardan sayca çox olan ingizləri görmüşəm. Atlığım ox maralı ürkütməzdi; mənim qolum tələf olmuş palidin budağı kimi quruyardı; ilbiz yüyürməkdə məni ötüb keçərdi; bununla belə, qarşısında Ünkas dayanmışdır; mən də solğunbənzılrlə vuruşmağa getdiyim zamanlar, bax, onun kimiydim! Ünkas öz qəbiləsinin qaplanıdır, lenapların böyük oğludur, mogikanların ən müdrik saqamorudur! Ey delavarlar, mənə deyin görüm, olmaya, Tamenund yüz qış yatıb yuxuya qalmışdır?

Bu sözlərdən sonra başlanan dərin sükut dəqiqliklərində aydın oldu ki, qəbilə başçısının dediyi sözləri camaat çox böyük hörmətlə

qarşılılamışdır. Heç kəs cavab verməyə cürət etmirdi; heç kəsdən səs çıxmırı; hamı daha nələr olacağını gözləyirdi. Bayaqdan qocanın üzünə məhəbbətlə və dərin hörmətlə baxan Ünkas danışmağa cəsarət edib dedi:

– Dostumuz Tamenund öz dəstəsini müharibəyə apardığı vaxtdan bəri Ünkas nəslindən dörd döyüşü yaşamış və ölmüşdür. Bir çox başçıların damarlarında Tısbəğə qanı olmuşdur, lakin Çinqaç-kukdan və onun oğlundan savayı, bu başçıların hamısı gəldiyi torpağa qayıtdı.

– Bu doğrudur... Bu doğrudur... – deyə qoca təsdiq etdi; xatirələr şəfəqi onu mürgüdən ayıltdı. – Lakin aqıl adamlar deyirdilər ki, qədim tayfanın iki döyüşcüsü hələ ingizlərin dağlarında yaşayır. Bəs onların yeri delavarların məsləhət tonqalının kənarında nə üçün uzun müddətdən bəri boş qalmışdır?

Gənc mogikan bu sözləri eşidərkən bayaqdan, Tamenunda hörmət əlaməti olaraq, aşağı əydiyi başını qaldırdı; o, bütün camaat tərəfindən yaxşı eşidilmək üçün və öz ailəsinin hərəkətlərinin mahiyətini, sanki, birdəfəlik izah etmək arzusunda olduğuna görə səsini ucaldaraq dedi:

– Vaxtı ilə biz, Duzlu Gölün qəzəbli səsi eşidilən yerlərdə yatırıq. O zaman biz bütün ölkənin hökmədarları və saqamorları idik. Lakin hər bir irmağın başında solğunbənzililərə rast geldikdə biz maralların ardınca geriyə, öz doğma çayımıza doğru getdik. Delavarlar məhv oldular. Sevimli çayın suyunu içmək döyüşülərin yalnız azına qismət oldu. Onda mənim əcdadım dedi: «Burada biz ova çıxacağıq. Bu çayın suyu Duzlu Gölə axıb töküür. Hərgah biz batan günəş tərəfə gedəriksə, onda şirinsulu Böyük Gölə tökülen çayları taparıq; dəniz balıqları şəffaf bulaqlarda ölükləri kimi, mogikan da orada öləcəkdir. Manitu hazır olduqda deyəcəkdir: "Gedin!" – biz də çayla dənizə gedəcəyik və özümüzüñkü'ləri özümüzə qaytaracağıq». Delavarlar, görüsünüzümü, Tısbəğə övladları nəyə inanırlar? Gözlərimiz batan günəşə deyil, çıxan günəşə tərəf baxır. Biz bu günəşin haradan gəldiyini bilirik, lakin haraya getdiyini bilmirik. Bəsdir!

Lenapların nəsilləri Ünkası mövhumi qorxudan irəli gələn bir hörmət hissilə dinlədilər. Ünkas öz dinləyicilərinə diqqətlə göz gəzdirdi. O, sözlərinin yaxşı təsir bağışlaşdığını yəqin etdikdə Tamenundun



oturduğu təpənin dövrəsinə toplaşış səssiz-səmirsiz dayanan camaata nəzər saldı və əl-qolu bağlı kəşfiyyatçını birinci dəfə idi ki, gördü. Adamları yara-yara dostunun yanına gəldi; kəşfiyyatçının bədəninə sarılmış qayışları cəld, qəzəbli bir hərəkətlə, xəncərlə kəsdi və camaata işarə etdi ki, kənara çəkilsinlər. Hindular kənara çəkildilər və Ünkasın buraya gəlməsindən əvvəlki kimi, yenə dairə vurub dayandılar. Ünkas kəşfiyyatçının qolundan tutub qəbilə başçısının yanına gətirdi və ona müraciət edərək dedi:

– Ata, bu solğunbənizli adama bax; o, ədalətli adamdır, delavarların dostudur, makuasların qənimidir.

– Öz igidliliklərinə görə o nə ad qazanmışdır?

– Biz onu Şahingöz adlandırıraq, – deyə Ünkas kəşfiyyatçıya verilmiş delavar ləqəbini söylədi, – çünkü onun gözündən tük də yayınmir. Bir çoxları onu öz vəfali tüfənginə görə tanırıv və Uzun Karabın adlandırırlar.

Tamenund:

– Uzun Karabın! – deyə dilləndi və gözlərini açıb kəşfiyyatçıya sərt-sərt baxdı. – Gərək oğlum onu özünə dost bilməyəydi.

– Mən əslində özünü dost kimi göstərən adımı dost adlandırıram, – deyə gənc başçı sakitcə və qəti cavab verdi. – Hərgah delavarlar Ünkası alqışlayırlarsa, deməli, burada Şahingöz də öz dostlarının arasındadır.

– Bu solğunbənizli mənim çox döyüşümü öldürmişdir. Onun adı lenaplara endirdiyi zərbələrlə məshurdur.

– Hərgah bunu delavarların qulağına hər hansı bir minq piçildamışdırsa, bununla yalnız yalancı quş olduğunu sübut etmişdir, – deyə kəşfiyyatçı cavab verdi.

Kəşfiyyatçı bu cür təhqiqredici ittihamlara qarşı özünü təmizə çıxarmaq vaxtının çatlığıni qət edərək dedi:

– Mən makuasları öldürmişəm – danmayacağam, onları hətta məsləhət üçün tonqal kənarında oturduqları zaman öldürmişəm. Lakin mənim əlim delavara heç zaman zərər vurmamışdır, çünkü mən delavarları və onların qəbiləsinə mənsub olan bütün başqa adamları özümə dost hesab edirəm.

Döyüşüler piçildaşış bu sözleri bəyəndiklərini bildirdilər; onların bir-birinin üzünə baxmaları göstərirdi ki, səhvlərini başa düşməyə başlamışlar.

– Hanı quron? – deyə Tamenund soruşdu.

Maqua cürətlə irəli çıxdı və qəbilə başçısının qabağında dayanaraq dedi:

– Ədalətli Tamenund quronun ona müvəqqəti olaraq tapşırıldığını qaytaracaqdır.

Dünyagörmüş qoca qaşqabaqlı Bic Tülküdən üzünü döndərib gözlərini Ünkasin mərd üzünə dikərək soruşdu:

– Mənim qardaşımın oğlu, de görüm, quron səni məğlub etmişdirmi və bu səbəbdən onun qarşısında sən başı aşağısanmı?

– Yox. Qaplan qadınların qurduqları tələyə bəzən düşə bilər, lakin o çox güclüdür və tələdən sıçrayıb çıxmağı bacarır.

– Bəs Üzün Karabin necə?

– Minqi ələ salıb oynadır. Quron, get öz qadınlarınızdan soruş, onlar deyərlər ayı necə olur.

– Bəs yadelli və onunla birlikdə mənim düşərgəmə gəlmış ağa qız?

– İstədikləri yol ilə çıxıb getməlidirlər, heç kəs onlara mane olmamalıdır.

– Quronun mənim döyüşçülərimin yanında qoyduğu qız?

Ünkas cavab vermədi.

– Minqin mənim düşərgəmə gətirdiyi qadın? – deyə Tamenund yenə soruşdu.

Maqua qışqırıqla:

– O qadın mənimdir! – deyə əlini Ünkasin qarşısında təşəxxüsə silkələdi. – Mogikan, sən bilirsən ki, o mənimdir!

Tamenund Ünkasin fikrini üzünün ifadəsindən başa düşməyə çalışaraq:

– Mənim oğlum dinmir, – dedi.

– Quron düz deyir, – deyə Ünkas həzin səslə cavab verdi.

Başlanan mənalı, qısa sükut dəqiqələrində başa düşmək olardı ki, hindular minqin tələbinin ədalətli olduğunu həvəssiz təsdiq edirlər. Hökm vermək hüququ təkcə Tamenunda məxsus olduğu üçün dünyagörmüş qoca, nəhayət, qətiyyətlə dedi:

– Çix get, quron!

– Ədalətli Tamenund, bəs quron necə getsin? – deyə zalim Maqua soruşdu. – Əsir qızlamı getsin, yoxsa tək? Bic Tulkünün viqvamı boş qalmışdır. Onun burada nəyi varsa, özünə qaytarmaqla ona kömək elə.



Qoca susub dərin fikrə getdi və bir müddət belə qaldı, sonra başını hörmətlə yoldaşlarından birinə təref əyib soruşdu:

- Bu minq öz qəbiləsinin başçılarından biridirmi?
- Öz qəbiləsindəki adamlar arasında hörməti çoxdur.
- Bəs onda daha nə istəyirsən, ay qız? Məşhur bir döyüşü səni özünə arvad etmək istəyir. Onunla get, sənin tayfanın nəslini kəsilməz.

Kora dəhşət içində belə cavab verdi:

- Bu cür alçalmaqdansa, qoy mənim tayfamın nəslini kəsilsin, ləp min dəfə kəsilsin!
- Quran, bu qızın ürəyi öz atalarının çadırlarındadır. Bədbəxt qız viqvama da bədbəxtlik gətirər.

Maqua öz əsirinə açıq bir kinaya ilə baxaraq:

- Bu qız öz xalqının dililə danışır, – dedi. – O, çərçilər tayfasındandır, indi də xoş bir baxış üçün çərçilik edir. Qoy Tamenund nə lazımdır, desin.

– Onun əvəzində nə istəyirsən verilsin, biz də sənə xoşbəxtlik arzulayıraq.

- Mən buraya gətirdiyimdən başqa heç bir şey almaram.
- İndi ki, belədir, sən özünə məxsus olan nədirse, götür apar.

Böyük Manitu delavarların ədalətsiz olmasını qadağan edir.

Maqua cəld öz əsirinə yaxınlaşdı və onun biləyindən bərk yapışdı. Delavarlar səssiz-səmirsiz kənara çəkildilər; Kora isə yalvar-yaxarın əbəs olduğunu dərk edirmiş kimi, dinməz-söyləməz öz taleyinə tabe olmayı qət etdi.

Heyvord yürüüb qabağa gələrək ucadan:

- Toxta, dayan! Rəhmə gəl, quron! Bu qızın əvəzində sənə o qədər hədiyyə verərlər ki, sən öz qəbiləndə birinci dövlətli olarsan.

– Maqua qırmızıdərilidir, ona solğunbenizlilərin oyuncaq şeyləri lazım deyildir.

- Bu qızdan əl çəksən, onun əvəzində sənə qızıl, gümüş, barit, qurğuşun verərlər, bir sözlə, döyüşüyə nə lazımdırsa, böyük başçıya nə lazımdırsa, hamısı sənin viqvamında olar.

Maqua müqavimət göstərməyən Koranın qolundan yapışmış əlini quduzcasına silkələyə-silkələyə:

- Bic Tülükü çox güclüdür! – dedi. – İntiqam onun əlindədir.

Heyvord ümidsiz bir halda əllərini bir-birinə vuraraq:

– Ey qadir Allah, – dedi. – Buna sən razi olarsanmı? Ədalətli Tamenund, sənə yalvarıram, rəhm elə!

Qoca:

– Delavar sözünü dedi, – deyə cavab verib gözlərini yumdu və yerində oturdu. – Kişinin sözü bir olar.

Şahingöz Heyvorda susmağı işarə edərək dilləndi:

– Böyük başçı deyilən sözləri təkrar etməyə vaxt itirmək istəmir və bununla da ağıllı iş görür, lakin hər bir döyüşçü baltasını öz əsininin başına yeritməzdən əvvəl bu barədə dərindən fikirləşməlidir. Quron, səndən xoşum gəlmir və ümumiyyətlə, deyə bilərem ki, heç bir minqə mənim rəhmiim gəlməyib. Cürətlə demək olar ki, müharibə hələ bu tezliklə qurtarmayacaqdır və sizin döyüşçülərin hələ çoxu mənə meşədə rast gələcəkdir. İndi özün fikirləş, öz düşərgənə kimi əsir aparmağı üstün bilirsən: bu qadınımı, yoxsa mənim kimi bir adamı?

Öz əsinini götürüb düşərgədən getmək istəyən Maqua tərəddüdlə soruşdu:

– Olmaya, üzun Karabin öz canını bu qadının yolunda verər?

Şahingöz başa düşdü ki, onun təklifi Maquani çox maraqlandırılmışdır; buna görə də ehtiyatla bir qədər geri çəkilərək dedi:

– Yox, yox, mən bunu demirdim. Gəncliyinin ən yaxşı çağlarında olan döyüşünü bir qızın, hətta bu yerlərdəki ən yaxşı qızın əvəzində vermək çox ədalətsiz mübadilə olardı... Mən, heç olmasa, yarpaqların tökülməyə başlamasından altı həftə əvvəl öz mənziliimə çəkilib getməyə razi olardım, ancaq bu şərtlə ki, sən bu qızdan əl çəkəsən.

Maqua buna razi olmayıb, başını buladı və camaata işarə etdi ki, kənara çəkilsin.

Bu zaman kəşfiyyatçı özünü hələ qəti bir fikrə gəlməmiş adam kimi göstərərk əlavə etdi:

– İndi ki belə oldu, onda maralvuranı da üstəlik verərəm. Təcrübəli ovçunun sözünə inan, bu tüfəngin misli-bərabəri yoxdur.

Maqua bu təklifə cavab vermədi və camaatı yanır keçmək üçün səy göstərməyə başladı.

Kəşfiyyatçı bayaqkı süni soyuqqarlılığını qoruya bilməyib dedi:

– Bu tüfəngdən bacarıqla istifadə etməyi sizin döyüşçülərə öyrətməyə razi olsam, fikrindən dönərsənmi?



Maqua yenə delavarlara əmr etdi ki, kənara çəkilsinlər; delavarlar isə sülh təklifinə Maquanın razi olacağına ümid edərək, hələ də sıx sıralarla onun dövrəsində dayanmışdır.

Şahingöz qəmgin və müti bir baxışla Ünkasa müraciət edərək sözünə davam etdi:

– Olacağa çarə yoxdur. Bu yaramaz öz üstünlüyünü bilir və indi ondan bir fürsət kimi istifadə edir! Allah sənə yar olsun, oğlan, sən öz doğma qəbiləndə öz dostlarını tapdın; ümidi varam ki, sənə onlara da mənim kimi sədaqətli olacaqlar. Mənə gəldikdə, gec-tez ölməliyəm; bu da mənim xoşbəxtliyimdir ki, ağlayanım olmayıacaqdır. Bu yaramazlar əvvəl-axır mənim skalpımı, yəqin, soyacaqlar, bunun bir gün tez və ya bir gün gec olmasının isə heç bir əhəmiyyəti yoxdur. Allah sənə yar olsun! – deyərək, möhkəm iradəli meşə sakini sözünü qurtarıb başını aşağı saldı.

Lakin o saat da başını cəld qaldırıb, Ünkasa qəmgin-qəmgin baxaraq əlavə etdi:

– Mən sizin hər ikinizi – səni də, atanı da sevirdim, Ünkas. Saqamora deyərsən ki, ən qorxulu dəqiqələrdə də onu heç zaman yadım-dan çıxarmırdım. Səndən xahiş edirəm ki, xoşbəxtlik yolu ilə gedər-kən hərdənbir məni də yadına salasan. Mənim tüfəngimi gizlətdiyimiz yerdə taparsan; onu götürüb məndən yadigar saxlarsan. Sözümə yaxşı qulaq as, qoçaq, sizdə də intiqam almaq adəti vardır, buna görə də həmin tüfəngdən minqlərə qarşı istifadə etməkdən çəkinmə. Bu isə, itki nəticəsində sənə üz verən dərdi azaldar və təsəlli verə... Quron, sənin təklifini qəbul edirəm, bu qadını azad elə. Mən sənin əsirinəm.

Camaat alicənablıqla edilən bu təklifi bəyəndiyini yavaş, lakin aydın piçılıtlı ilə bildirdi; hətta, delavarların ən qəzəbliləri Şahingözün bu mərdlik və qətiyyətindən çox razi qaldıqlarını bildirirdilər. Maqua ayaq saxladı, bir anlığa elə zənn etmək olardı ki, o tərəddüd edir. Lakin həm qəzəb, həm də fərəhli təəccüb hissini qəribə bir şəkildə ifadə edən gözlərlə Koranı süzərək, qəti qərara gəldi.

O, kəşfiyyatçının təklifinə nifrət etdiyini bildirərək, lovğalıqla başını qaldırdı, qəti və inamlı dedi:

– Bic Tülükü böyük başçıdır, öz fikrindən dönməz. Gedək, – deyə əsir qızı təklif edib, əlini onun ciyninə qoydu, – quron havayı danışan boşboğaz deyildir; biz gedirik.

Kora vüqarla, qadınlara məxsus bir ləyaqətlə kənara çəkildi; onun qara gözləri parıldadı, üzü batmaqdə olan günəşin son şüalarına oxşayan al-qırızı rəngə boyandı. O təmkinlə:

– Sizin əsirinizəm və vaxt gəlib çatdıqda lap ölümə də getməyə hazırlam, – dedi və dərhal üzünü Şahingözə tutub əlavə etdi: – Sizə ürəkdən təşəkkür edirəm, alicənab ovçu! Sizin təklifiniz faydasızdır, çünkü mən buna razı ola bilməzdim, lakin alicənablıqla təklif etdiyiniz xidmətdən mənə daha böyük bir xidmət göstərə bilərsiniz. Taqətdən düşən bu bədbəxt qızə baxın! Dostları yaşayın yerə gedib çatanadək gözünüz onun üstündə olsun. Mən, – deyə Kora əlavə edib kəşfiyyatçının codlaşmış əlini bərk-bərk sıxdı, – demirəm ki, onun atası sizə mükafat verəcəkdir; bunu ona görə demirəm ki, sizin kimi adamlar mükafata susamazlar; lakin onun atası sizə minnətdarlıq edib xoşbəxtlik arzulayacaqdır. Ey mənim Allahım, nə olardı ki, belə bir dəhşətli dəqiqədə mən də atamın xeyir-duasını eşidəydim!

Koranın səsi birdən kəsildi; o, bir neçə dəqiqə heç bir söz demədi, sonra, huşunu itirmiş Alisanı hələ də qucağında saxlayan Dunkana yaxınlaşdı və daha sakit bir səslə dedi:

– Sizə də bir neçə kəlmə sözüm vardır. Bu gözəl nemət sizin olacaqdır, ondan muğayat olmağı tapşırmağım yersizdir. O, əsl bir insan kimi mehriban, müləyim, nəcib və sevimlidir. Onun elə bir nöqsanı yoxdur ki, ən vüqarlı adama xəcalət çəkdirsin. O, gözəldir... Özü də misilsiz gözəldir! – deyə Kora məhəbbətlə və qəmli-qəmli əlavə etdi, qarabuğdayı əlini Alisanın mərmər kimi ağ alına qoydu və bu gənc xanımın gözlərinə tökülen qızılı saçlarını dala verdi. – Onun ürəyi isə tərtəmiz və tamamilə ləkəsizdir. Mən hələ çox şey deyə bilərdim, lakin sizə də yazığım gəlir, özümə də...

Koranın səsi batdı; o, əyilib bacısının üzünə baxdı. Onu dərdli-dərdli xeyli öpdükдən sonra qəddini düzəltdi. Koranın bənizi qaçıb ağappaq olmuşdu, lakin alışib yanın gözləri əsla yaşırmamışdı; o, yenə əvvəlki vüqarla vəhşiyyə tərəf dönüb dedi:

– Hərgah istəyirsinzsə, mən indi getməyə hazırlam!

Bu vaxt Dunkan Alisanı hindu qızının qucağına verərək, üzünü Maquaya tutub qışkırdı:

– Çıxb getsənə, get, Maqua, çıx get! Delavarların qanunları səni burada saxlamağı qadağan edir, lakin mən... Mən bu qanunlara tabe olmağa borclu deyiləm. Çıx get, qəddar yırtıcı, niyə yubanırsan?



Gənc zabitin bu sözlərini eşidərkən Maquanın üzünün aldığı ifadəni təsvir etmək çətindir. Onun üzündə əvvəlcə kinli bir sevinc sezildi, lakin az sonra həmişəki təmkin və hiyləgərlik ifadəsi əks etdi. O:

- Meşənin yolları hamı üçün açıqdır, – deyə cavab verdi.
- Səxavətli Əl ora gedə bilər.

Şahingöz Dunkanın qolundan yapışib, onu güclə saxlayaraq ucadan:

– Dayanın, – dedi. – Siz bu yaramazın hiyləgərliyinə və qəddarlığına bələd deyilsiniz, o sizi aparıb tələyə salar, onda ölümünüz...

– Quran... – deyə Ünkas Şahingözün sözünü yarımcıq qoysdu. O öz qəbiləsinin pozulmaz adətlərinə əmel edərək, indiyədək səssiz-səmirsiz dayanmışdı və deyilən bütün sözlərə diqqətlə qulaq asırdı. – Quran, delavarlar böyük Manitunun sayəsində ədalətlidirlər. Günəşə bax. O indi, bax, o taydakı kolların yuxarı budaqlarının yaxınlığındadır. Sənin yolun açıqdır, özi də qıсадır. Günəş ağacların başı üstündən ucalıb qalxdıqda adamlar sənin izinlə gedəcəklər.

Maqua istehza ilə qəhqəhə çəkərək:

– Bu sözlər qarğı qarılıtıdır! Dalımcı gəl, mənə çat, – deyə əlavə edib əlini yavaş-yavaş aralanıb ona yol verən camaatın qarşısında silkələdi. – Veyandotun delavarlardan qorxusu yoxdur. Siz köpəksiniz, dovsansınız, oğrusunuz, tüpürürəm sizə!

Delavarlar Maquanın nifrətlə dediyi sözləri hiddətli bir sükut içində dinlədilər. Maqua, pozulmaz qonaqpərvərlik qanunlarının himayəsi altında Koranı götürüb, maneəsiz olaraq meşəyə tərəf yollandı.

XXXI

fəsil

Nə qədər ki düşmən və onun əsiri hələ camaatın gözündən itməmişdi, delavarlar hərəkətsiz dayanmışdilar, elə bil ki, yerə mixlanmışdilar; lakin quron gözdən itən kimi delavarların güclü hissəri coşub-daşdı; camaat firtinalı dəniz kimi təlatümə gəldi. Ünkas səkidi dayanıb gözlərini Koranın qaraltısından çəkmirdi; o, Koranın paltarının rəngi meşə yarpaqlarının rəngindən seçilməz olanadək qızın dalınca baxdı. Sonra səkidən aşağı düşüb, dinməz-söyləməz camaatın arasından keçdi və bayaq çıxdığı daxmaya girib gözdən

itdi. Gənc əsir ən ağıllı və təcrübəli döyüşçülərin yanından keçərkən onlar bu gəncin gözlərində qəzəb odu parladığını sezdilər. Tamenundu və Alisani apardılar; qadınlara və uşaqlara əmr edildi ki, dağılışib getsinlər. Düşərgədə vurnuxma və çaxnaşma bir saata qədər davam etdi; bu dəqiqələrdə düşərgə, uçub uzaqlara getmək üçün şah arını gözləyən ürküdülmüş arıların pətəyinə oxşayırı.

Nəhayət, Ünkasin daxmasından bir gənc döyüşü çıxdı, qaya-ların arasında bitən balaca şamağacına qəti addimlarla yaxınlaşış onun qabığını soydu və səssiz-səmirsiz yenə daxmaya qayıtdı. Az sonra onun ardınca başqa bir döyüşü gəldi, ağacın budaqlarını sindirib onu çılpalaşdırdı. Üçüncü döyüşü budaqsız qalmış ağa-cın gövdəsinə tünd-qırmızı zolaqlar çəkdi. Döyüşçülər qəbilə baş-çalarının öz müharibə niyyətlərini bu əlamətlərlə nümayiş etdirmə-lərinə dinməz-söyləməz, lakin qaşqabaqlı və acıqli-acıqli tamaşa edirdilər. Nəhayət, Ünkasin özü də gəldi; o, əyninə heç bir şey gey-məmişdi; yalnız kəmərini bağlamışdı, ayaqlarına isə yüngül məst geymişdi, gözəl üzünün yarısını qaba, qara boyaq ləkəsi örtmüştü.

Ünkas qol-budağı qırılmış ağaçca yavaş-yavaş və əzəmətlə yaxın-laşdı, müntəzəm addimlarla ağaçın dövrəsində gəzişə-gəzişə qədim bir rəqs ifa etməyə başladı; o rəqs edə-edə öz xalqının hərbi mah-nisini gücü gəldikcə bərkdən oxuyurdu. Mahnının sözləri az idi, lakin tez-tez təkrar olunurdu:

Manitu! Manitu! Manitu!
Dahisən, xeyirxah, əzəmətlisən.
Manitu! Manitu!
Ədalətlisən.
Ah, göylərdə, buludlarda görürəm mən
Çoxlu qırmızı, qara ləkə.
Ah, görürəm asimanda
Çoxlu bulud salıb kölgə.
Meşələrdə eşidirəm iniltılər, nalələr,
Meşələrdə eşidirəm uca səslər.
Manitu! Manitu! Manitu!
Mən aciz, sən qüvvətlisən,
Manitu! Manitu!
Kömək elə mənə sən!



Ünkas bu mahnını üç dəfə oxudu və ağacın dövrəsində üç dəfə rəqs etdi.

Ünkas öz çağırış mahnisini birinci dəfə oxumağa başladıqda lenapların sözükeçən, zabitəli və hörmətli bir başçısı da ona qoşulub, eyni havanı, lakin başqa sözlərlə oxudu. Döyüşçülər bir-bir oynamalarına qoşulurdular; axırdı öz igidliyi ilə qəbilədə daha çox məşhur olan döyüşçülərin hamisi bu rəqsdə iştirak etdi. Qəbilə başçıları səssəsə verib ucadan oxuyarkən onların zəhmlili üzləri daha qorxunc görünürdü. Ünkas öz tomaqavkını ağaca lap dərin yeridib qışqırdı; bu bağırkı Ünkasın şəxsi döyüş harayı hesab edilə bilərdi. Bununla da Ünkas qət edilmiş hərbi səfərə başçılıq etməyi öz üzərinə götürdüyünü bildirdi.

Bu siqnal delavarların indiyədək yatmış olan ən qüvvətli hissələrini coşdurdu. Öz yaşlarına görə hələ bayaqdan utanıb çəkinən yüz nəfər qədər oğlan, düşmən emblemi hesab edilən ağacın üstünə hiddətlə cumub onu xırda-xırda doğradı; axırdı bu ağacdan heç bir şey qalmadı, onun yalnız torpaqdakı kökləri salamat qalmışdı.

Ünkas öz tomaqavkını ağaca yeridən kimi, dərhal adamların arasından çıxdı və başını qaldırıb günəşə baxdı; bu vaxt günəş quronla barışığın qurtardığını göstərən nöqtəyə çatmaqda idi. Ünkas əlinin ifadəli hərəkətilə bu vaxtı xəbər verdi; camaat isə cürbəcür hərəkətlərə müharibəni təsvir etməkdən dərhal əl çəkib, düşmənə qarşı təhlükəli səfərə fərəhli, qışqıra-qışqıra hazırlaşmağa başladı.

Düşərgə öz şəklini birdən-birə dəyişdi. Silahlanmış və üzlərinə döyüş naxışları çekmiş döyüşçülər yenidən sakitləşmişdilər; elə zənn etmək olardı ki, onların daxilindən heç bir güclü hiss coşub baş qaldıra bilməz. Qadınlar mahni oxuya-oxuya daxmalardan bayira tökülmüşdürülər; onların mahnilarında fərəh və kədər bir-birinə elə qarışmışdı ki, bu hissələrdən hansının üstün olduğunu başa düşmək çətin idi. Bekar qalan yox idi. Kimi özünün ən yaxşı şeylərini, kimi öz uşaqlarını, kimi də qocaları və xəstələri dağın o biri tərəfindəki meşəyə aparırdı. Tamenund da Ünkasla təsirli bir mehribanlıqla, tez vidalaşış meşəyə çəkilmişdi; bu dünyagörmüş qoca, çoxdan itirdiyi oğlunu yenicə tapmış ata kimi, Ünkasdən çox çətinliklə ayrılmışdı. Bu zaman Dunkan Alisani təhlükəsiz bir yerə aparıb, kəşfiyyatçıya qoşulmuşdu. Kəşfiyyatçının üzünün ifadəsi göstərirdi ki, o da qarşidakı mübarizəni çox səbirsizliklə gözləyir.

Lakin Şahingöz hinduların hərbi haray səslərinə və döyüşə hazırlıq görmələrinə o qədər alışmışdı ki, qarşısında baş verən hadisələrlə heç maraqlanmırıldı. O, Ünkasin başına toplaşan döyüşçülərə yalnız ötəri bir nəzər saldı. Silah götürüb vuruşa bilənlərin hamisini gənc başçının qüvvətli iradəsi sayəsində öz tərəfinə cəlb edə bildiyini yeqin etdiyə, kəşfiyyatçı gülümsədi. Sonra o, hinduların bir yeniyetmə oğlan uşağını çağırıb öz maralvuranını və Ünkasin tüfəngini gətirməyə göndərdi. Şahingözə Ünkas delavarların düşərgəsinə yaxınlaşarkən, bəlkə də, onu əsir düşərgəsi güman edərək, öz tüfənglərini meşədə gizlətmışdır. Şahingöz çox əzizlədiyi tüfəngini gətirməyə hindu uşağını göndərərkən özünə xas olan ehtiyatkarlığı unutmamışdı. O bilirdi ki, Maqua buraya tək gəlməmişdi; bilirdi ki, quronun casusları öz yeni düşmənlərinin bütün hərəkətlərini meşənin hər yerindən izləyirlər. Buna görə də tüfəngi gətirməyə onun özüնün getməsi təhlükəli olardı; hər hansı bir başqa döyüşçü də getsəydi, təhlükəyə məruz qala bilərdi; lakin uşaq üçün təhlükə yalnız o vaxt ola bilərdi ki, düşmən onun niyyətindən xəbər tuta bilsin.

Heyvord Şahingözə yanaşdıqda kəşfiyyatçı oğlan uşağının qayıtmasını soyuqqanlıqla gözləyirdi.

Bu vaxt oğlan taladan saymazyana keçib meşəyə yaxınlaşdı; onun qəlbini göstərilən etimadı dərk etdiyə fərəhli döyüñür və böyük ümidiylə, gəncliyə xas olan şöhrət arzuları ilə dolu idi. O, tüfənglərin gizlədildiyi yerin yaxınlığında meşəyə girdi. Oğlanın qarabuğdayı bədəni kolların yarpaqları arasında itib görünməz olduqda o, gizlədilmiş tüfənglərə tərəf ilan kimi sürünbəy getdi. Onun bəxti getirdi; artıq bir dəqiqədən sonra oğlan məskən salınmış təpənin ətəyindən dolanan dar keçidlə ildirim sürətilə, qaça-qaça gəlirdi. Oğlan tüfəngi sağ əlinə almışdı. O yüyürüb qayalara çatdıqda onların birindən o birinə misilsiz zirəkliliklə tullandı. Bu zaman meşədən atılan gülə kəşfiyyatçının ehtiyat etməkdə nə qədər haqlı olduğunu göstərdi. Oğlan zəif, lakin nifrətlə dolu bir bağırtı ilə cavab verdi; dərhal meşənin başqa tərəfindən ikinci gülə açıldı. Bir dəqiqə belə keçməmiş oğlan yuxarıda, dağın açıqlıq yerində göründü. O, tüfəngi iftixarla başından yuxarı qaldırdı və belə bir mühüm tapşırıq verməklə ona hörmət göstərmiş olan məşhur ovçuya tərəf bir qalib kimi yönəldi.

Şahingöz öz elçisinin müqəddərəti ilə son dərəcə maraqlanmasına baxmayaraq, maralvuranını oğlanın əlindən hədsiz sevinc



hissilə qəbul etdi və bu anda dünyada hər şeyi unutdu. O, tūfəngini diqqətlə gözdən keçirdi, onun çaxmağını on-on beş dəfə ayağa çəkib çaxdı, silahın süngüsünün saz olduğunu yəqin etdi, yalnız bundan sonra üzünü oğlana tutaraq, onun yaralanıb-yaralanmadığını çox mehribanlıqla soruşdu. Oğlan vüqarla onun gözlərinin içində baxdı, lakin cavab vermədi.

Şahingöz:

– Aha! Görürəm, dələduzlar sənin qolunun dərisini cızmışlar, qoçaq, – dedi və bu dözümlü uşağın əlindən tutdu. – Get yarana ovulmuş qızılıağac yarpağı qoy, tez sağalar. Hələlik sənin qoluna fərq-lənmə sarığışı bağlayacağam. Sən döyüşcü peşəsinə çox tez başladın, igid oğlum; yəqin ki, hələ ölenədək bədənində çoxlu şərəfli yara yerləri qalacaqdır. Mən bir çox adamlar tanıyıram ki, onlar skalp soya bilir, lakin bədənlərində belə şərəfli nişanları olmur. Di get, – deyə Şahingöz uşağın yarasını bağlayıb yola saldı, – sən başçı olacaqsan!

Üşaq öz yaşıldılarının yanına çıxıb getdi; o, yarasından damcılanan qanla o qədər fəxr edirdi ki, hər hansı bir saray xadiminin mənsəb əlaməti olaraq aldığı ipək lentilə fəxr etməsi bununla müqayisəyə gələ bilməzdi.

Bu dəqiqələrdə hamının başı o qədər qarışq idi ki, uşağın bu fədakarlığı heç kəsin diqqətini cəlb etmədi və onu heç kəs tərifləmədi, halbuki başqa bir arxayıncılıq zamanı uşaq hökmən təriflənərdi. Bununla belə, uşağın bu igidliyi düşmənlərin harada gizləndiklərini və nə fikirdə olduqlarını delavarlara açıb göstərdi. Meşədə gizlənmiş quronları qovmaq üçün dərhal bir dəstə döyüşcü göndərildi. Bu vəzifə çox tez yerinə yetirildi, çünkü quronlar gizləndikləri yerin tapıldığına başa düşdükdə özləri çəkilib getmişdilər. Delavarlar quronları düşərgədən çox-çox uzaqlaradək təqib etdilər, sonra tələyə düşməkdən qorxaraq, dayanıb əmr gözlədilər. Hər iki tərəfin dəstələri gizləndi, meşə yenidən aydın yay səhərinin dərin sükutuna daldi.

Üzdən sakit görünən Ünkas başçıları topladı və öz sərkərdəlik hüququnu və vəzifələrini onların arasında bölüşürdü. Ünkas kəşfiyyatçını təcrübəli bir döyüşcü kimi təqdim etdi və iyirmi nəfərlik dəstəni ona tapşırıdı. Ünkas ingizlərin qoşunlarında Heyvordun nə vəzifədə olduğunu delavarlara bildirdi və sonra zabitə təklif etdi ki, kəşfiyyatçının başçılıq etdiyi dəstədə könüllü sıfətilə xidmət etmək

istəyir. Sonra gənc mogikan müxtəlif hindu başçılarını məsul vəzifə-lərə təyin etdi və vaxt az olduğuna görə səfərə çıxmağı əmr etdi. İki yüzdən çox adam səssiz-səmirsiz, lakin həvəslə bu əmrə tabe oldu.

Onlar, tamamilə maneəsiz olaraq meşəyə girdilər və öz kəşfiyyatçılarının gizləndikləri yerə çatdilar. Ünkas burada dayanmayı əmr etdi; başçılar məsləhətə toplaşdırılar. Müşavirədə müxtəlif planlar tək-lif edildi, lakin bu planların heç biri dəliqanlı sərkərdənin arzularına uyğun gəlmirdi. Hərgah Ünkas öz meyil və arzularını rəhbər tutsaydı, dərhal döyüşülərini birbaş düşmən üzərinə hücuma aparar və beləliklə də, mübarizənin nəticəsini hələ birinci döyüşlə həll etmə-yə çalışardı; lakin belə taktika Ünkasın həmqəbilələrinin adətlərinə uyğun gəlmirdi. Buna görə də o özünü ehtiyatlı aparırdı.

Müşavirə bayaqdan davam edir və hələ heç bir nəticə vermir-di; bu zaman düşmən tərəfdən bir adamin qaraltısı göründü. O, çox tələsə-tələsə gəlirdi; elə güman etmək olardı ki, bu adam barışq haq-qında danışq aparmaqdan ötrü düşmənlər tərəfindən göndərilən elçidir. Lakin bu yad adəm delavar başçılarının oturub məsləhətləş-dikləri six ağaclişa çatmağə təqribən yüz yard qaldıqda addımlarını yavaşıldı, görünür, haraya gedəcəyini hələ qət etməmişdi; bir az da irəlilədikdən sonra ayaq saxladı. İndi hamı, Ünkasın əmrini gözlə-yirmiş kimi, gözlərini onun üzünə dikmişdi. Gənc başçı yavaşca:

– Şahingöz, – dedi, – bax, bu adama quronlarla görüşüb danış-maq daha heç zaman qismət olmayacaqdır.

Kəşfiyyatçı tüfənginin uzun lüləsini yarpaqların arasından çıxarıb ölüm gülləsi atmaq üçün nişan alaraq müxtəsər bildirdi:

– İndi onun ömrünün son dəqiqəsi çatmışdır. – Lakin tüfəngin tətiyini çəkmək əvezinə, onu aşağı salladı, həmişəki kimi, yenə səs-sizcə, ürəkdən güldü. – Mənə bax ey, bu yazıçı minqə oxşatmışdım, az qalmışdı ki, nahaq qan töküb günaha batım, – deyə Şahingöz, fikrini izah etdi. – Mən gülləni onun qabırğaları arasına yeritmək üçün diqqətə nişan alırdım, birdən nə gördüm... inanırsanmı, Ünkas? Musiqiçinin çalğı alətini. Demə, bu, adı Hamut olan adam imiş! Onun ölümü heç kəsə lazım deyil, amma dili mahni oxumaqdan savayı başqa bir şeyə də yarasa, onun həyatı bizim məqsədimiz üçün faydalı ola bilər. Hərgah səs ona yenə də öz təsirini göstərə bilirse, onda mən maralvuranın səsindən daha xoş bir səslə Allahın bu fağır bəndəsilə danışaram.



Şahingöz bu sözləri deyib, tüfəngini kənara qoydu və kolların arası ilə sürünə-sürünə getdi. Davidə o qədər yaxınlaşdı ki, David onun səsini eşidə bilsin; bu vaxt Şahingöz quronların düşərgəsində müvəffəqiyətlə və çox məharətlə nümayiş etdirmiş olduğu musiqi məşqlərini təkrar etdi. Hamutun həssas qavrayış qabiliyyətini aldatmaq olmazdı (bunu da demək lazımdır ki, belə səslər çıxarmaq Şahingözdən başqa heç kəsə müyəssər ola bilməzdi); o, bu səsi bir dəfə eşitmışdı, buna görə də indi həmin səs yenidən onun qulağına gələn kimi, yaxınlığında kimin olduğunu dərhal başa düşdü. Bu yazığın təhər-töhüründən elə görünürdü ki, səsləri eşidən kimi təsəlli tapıb özünə gəlmışdır. Hamut səs gələn tərəfə getdi, bu isə onun üçün top batareyasının üstünə getmək tapşırığı qədər çətin bir vəzifə idi və oxuyanın gizləndiyi yeri tezliklə tapdı.

Kəşfiyyatçı yoldaşının qolundan tutub apararaq gülə-gülə dedi:

– Bilmək istərdim, quronlar nə fikirdədirlər: hərgah bu yaramızlar yaxındadırlarsa və mənim səsimi eşidiblərsə, onda, yəqin, deyəcəklər ki, burada bir yox, iki səfəh vardır. Amma indi bizim qorxumuz yoxdur, – deyərək, kəşfiyyatçı Ünkası və onun səfər yoldaşlarını göstərdi. – İndi minqlərin bütün niyyətlərini və planlarını bize çərənləmədən xalis ingilis dilində nağıl elə.

David ətrafına toplaşan üzdən qəzəblı, vəhşi görkəmli başçılarla mat-mat baxır və hələ dinmirdi. Lakin tanıldığı adamları burada gördükdə arxayınlasdı və az sonra tamamilə özünə gəlib kəşfiyyatçının sualına ağıllı cavab verə bildi. O dedi:

– Çoxlu bütpərəst gəlmışdır, qorxuram ki, onlar buraya pis niyyətlə buyurmuş olsunlar. Yola düşməzdən bir saat əvvəl onların daxmalarından ulaşma və kafirlərin şadlıq bağırtıları eşidilirdi. Düzünü deməliyəm ki, mən bütün bunları görüb eşitdikdə, əmin-amənlıq axtarmaq üçün delavarların yanına qaçdım.

– Hərgah ayaqdan cəld olsaydın, qulağın bir az dinc olardı,

– deyə kəşfiyyatçı soyuqqanlıqla qeyd etdi. – İndi bunun yeri deyildir. Bəs quronlar haradadırlar?

– Onlar bu meşədə gizlənmişlər, bu yer ilə öz məskənləri arasında pusquda durmuşlar, özləri də o qədər çoxdurlar ki, salamat qalmاق istəsəniz, buradan qayıdib getməklə ağıllı iş görmüş olarsınız.

Ünkas arxasında öz döyüşçülərinin gizləndikləri ağaç cərgəsinə nəzər salıb dilləndi:

– Bəs Maqua hanı?

– Onların arasındadır. Delavarların yanında qalan qızı gətirib mağaraya qoydu, özü isə quduza canavara dönmüşdü; vəhşilərini yiğib buraya gətirdi. Bilmirəm, onu bu qədər qəzəbləndirən nədir...

– Deyirsiniz Maqua qızı mağarada qoyub gəldi, eləmi? – deyə, Heyvord onun sözünü kəsdi. – Yaxşı ki, qızın harada olduğunu bili-rik. Onu dərhal azad etmək üçün tədbir görmək olmazdım?

Unkas sualedici bir baxışla kəşfiyyatçıya nəzər salaraq:

– Şahingözün fikri nədir? – deyə soruşdu.

– Mənə iyirmi nəfər silahlı adam verin, mən onlarla çayın sahili boyunca keçərəm, saqamora və polkovnikə qoşularam. Oradan bizim döyüş harayımızı eşidərsiniz, çünkü belə küləkli havada səs bir mil uzaqdan eşidilər. Onda sən, Unkas, düşmənə qabaq tərəfdən zərbə endirərsən. Onlar güllə çatan məsafə qədər bizi yaxınlaşdıqda, elə zərbə endirərik ki, düşmənlərin qoşun səfləri görüş budağından düzəldilən kaman kimi əylər. Bundan sonra quronların qəsəbəsini zəbt edərik və qızı mağaradan çıxarıb apararıq. Daha sonra ya ağ adamların qaydası ilə vuruşa-vuruşa quronları məglub edərik, ya da hindular kimi pusquda durmaqla və dalda yerlərdə gizlənməklə qəflətən zərbə endirərək, bu yolla da onların nəfəsini kəsərik. Mayor, bəlkə də, bu plan elmi cəhətdən zəifdir, lakin igidlilik göstərilsə və iş səbirlə görülsə, yerinə yetirilə bilər.

Dunkan başa düşürdü ki, Koranın azad edilməsini kəşfiyyatçı əsas vəzifə hesab edir. O, kəşfiyyatçının sözünə cavab olaraq:

– Bu plan mənim çox xoşuma gəlir, – dedi, – mən onu çox bəyənirəm. Gəlin onu tezliklə yerinə yetirməyə çalışaq.

Plan tez, lakin ağıllı müzakirə edildikdən sonra qəbul olundu və dəstənin bütün döyüşçülərinə çatdırıldı; müvafiq siqnallar müəyyən edildi və başçıların hərəsi öz yerinə getdi.

XXXII

fəsil

Şahingözün kiçik dəstəsi bir yerə toplaşdıqda kəşfiyyatçı tüfəngini götürüb dəstəyə işaret etdi ki, onun dalınca gəlsin, özü isə yenice keçidləri çaya tərəf dönüb, on futlarla yolu geri qayıtdı. Çaya



çatdıqda Şahingöz ayaq saxladı; döyüşçülər onun başına toplaşdıqdan sonra kəşfiyyatçı delavar dilində soruşdu:

– Gənclərdən bilən varmı ki, bu çay hara axıb gedir?

Delavarlardan biri əlini uzadıb iki barmağını haçalayaraq cavab verdi:

– Günəş öz yolunu başa vuranadək xırda çaylar iri çaylara qovuşacaqdır.

Kəşfiyyatçı ağacların zirvələrinin arasından göyə baxaraq:

– Mən də bu fikirdə idim, – dedi, – çünkü çayın axarı, habelə dağların düzülüşü də bunu göstərir. Biz quronlara rast gələnədək bu sahillərlə gedəcəyik.

Döyüşçülər buna razı olduqlarını adıç qısa nida səslərile bildirdilər, lakin dəstəbaşının qabağa düşüb getmək istədiyini gördük-də, ona işaret ilə bildirdilər ki, yola düşməyə hələ hamı hazır deyildir. Şahingöz döyüşçülerin bu baxışlarının mənasını çox yaxşı başa düşdü və geriye dönüb baxdıqda gördü ki, nəğmə müəllimi dəstənin dalınca gəlir.

– Dostum, bilirsınız ki, bu, seçmə igidlər dəstəsidir və ona başçılıq edən adam bu igidləri işsiz qoymayacaqdır, – deyə kəşfiyyatçı üzünü Davida tutub ciddi xəbərdarlıq etdi; Şahingöz bu sözləri deyərkən onun səsindən hiss edildi ki, öz üzərinə mühüm bir vəzifə götürdüyünü iftixarla dərk edir. – Bəlkə, beş dəqiqədən sonra, lap uzaq başı yarımdan sonra biz ölü və ya diri quronların üstündən keçib getməli olacağıq.

Davidin üzü bir qədər qızarmışdı, adətən, sakit və heç bir şey ifadə etməyən gözləri isə qeyri-adi bir şəkildə parıldayırdı. O belə cavab verdi:

– Doğrudur, sizin niyyətlərinizdən xəbərim yoxdur, lakin axtardığınız qızla mən çox yerlər gəzmışəm; onunla birlikdə fərəhli və kədərli dəqiqələr keçirmişəm. İndi mən hərbçi adam olmasam da, qılınc bağlayıb, o qızın yolunda vuruşmağa hazırlam.

Kəşfiyyatçı tərəddüd edirdi, sanki, o, belə bir qəribə könüllünü dəstəyə qəbul etməyin lazımlı olub-olmaması barəsində fikirləşirdi. Nəhayət, o dedi:

– Siz tüfəng atmağı bacarmırsınız.

– Əlbəttə, mən lovğa və qəddar Qoliaf deyiləm, – deyə David cavab verdi və ala-bəzək, yönələmsiz paltarının qoynundan sapandı.

çıxarıb sözünə davam etdi: – lakin aciz Davidin də, bəlkə, sizə köməyi dəydi. Gəncliyimdə çox sapand atmişam, yəqin ki, sapand atmaq indi tamam yadımdan çıxmamışdır.

Şahingöz Davidin qayışına və sapandına etinasızlıqla baxaraq:

– Aha, – dedi, – bu şey oxun və hətta xəncərin qarşısında kara gələ bilərdi, lakin fransızlar hər minqə yaxşı tüfəng vermişlər. Burası da vardır ki, siz odun içindən sağ-salamat çıxmağı bacarırsınız, bu sizə indiyədək müyəssər olmuşdur, buna görə də... Mayor, tüfənginizin çaxmağı ayağa çəkilmişdir... Vaxtsız atılan güllə iyirmi adamımızın tamamilə əbəs yerə həlak olmasına səbəb ola bilər... Bizim dalımızca gələ bilərsiniz, müğənni, çünkü bağırmış bacarığınız karımıza gələr.

– Sizə təşəkkür edirəm, dostum, – deyə David cavab verdi və sapandi üçün daş yiğmağa başladı. – Doğrudur, mən adam qanına susamamışam, ancaq məni özünüzlə aparmasaydınız, yamanca pərt olardım.

Kəşfiyyatçı Hamutun başının hələ saqlamamış yaralı yerini öz başında mənalı bir hərəkətlə göstərərək, ona xəbərdarlıq etdi:

– Yadınızda saxlayın, biz çalıb-oynamağa getmirik, vuruşmağa gedirik. Qələbə səsləri ucalan vaxtadək yalnız tüfənglər danışmalıdır.

David başını tərpətdi, bu şərtlərə razı olduğunu bildirdi. Şahin-göz səfər yoldaşlarını bir də diqqətlə nəzərdən keçirdi və irəliləməyi işarə etdi.

Dəstə çayın kənarı ilə bir mil qədər yol getməli idi. Çayın kənarlarındakı qalın kolluq və onun sıldırımlı sahilini yolcuları görməyə qoymurdu, bununla belə, onlar hindulara məxsus olan ehtiyat tədbirləri görmüşdülər. Sağ və sol tərəfdən gedən, daha doğrusu, sürünen döyüşçülər meşəyə çox diqqətlə göz gəzdirildilər; dəstə bir neçə dəqiqə yol getdikdən sonra dayanır, həssaslıqla ətrafa qulaq verir, şübhəli səslər eşidilib-eşidilmədiyini yoxlayırırdı. Lakin döyüşçülər bala-ca çayın böyük çaya qovuşub itdiyi yerə çatanadək tamamilə maneəsiz getdilər. Burada kəşfiyyatçı yenə dayandı və təzə bir məlumat toplamaq üçün ətrafına göz gəzdirməyə başladı. O, göyün üzündə hərəkət edən iri, qara buludlara baxaraq ingiliscə Heyvorda dedi:

– Əcəb vuruşmalı gündür, günəşin göz qamasdırması və tüfəngin lüləsinin parıldaması dürüst nişan almağa mane olur. Bəxtimiz hər tərəfdən gətirmişdir; külək o tərəfdən əsir, buna görə də onların



səs-küyü və tüstüsü bizə gəlib çatacaqdır, bunun özü də bizim xeyrimizədir; halbuki quronlar yalnız biz tərəfdən gülə atıldıqdan sonra duyuq düşəcəklər. Bizi görünməyə qoymayan daldalıq burada qurtarır. Qunduzlar yüz illərlə bu çayın sahillərində yaşamışlar, indi isə qunduzların anbarları ilə bəndləri arasında çoxlu kötük var, lakin ağac azdır, bunu siz özünüz də görürsünüz.

Dəstə ağacların altından çıxan kimi, dal tərəfdən bir neçə tūfəngdən yaylım atəsi açıldı, delavarların biri tullanıb tirtap yerə sərildi və dərhal canı çıxdı.

– Mən onların məhz belə bir hiyləgərliyindən qorxurdum! – deyə kəşfiyyatçı ingilis dilində öz fikrini bildirdi və delavar dilində əlavə etdi, – özünü daldaya verib gülə atın, qoçaqlar!

Dəstə dərhal səpələndi, Heyvord isə hələ heyrət içində ikən Davidlə tək qaldığını gördü. Xoşbəxtlikdən, quronlar geriyə çəkilmişdilər, buna görə də Heyvordla Davidin düşmən gülələrindən qorxusu yox idi. Lakin, yəqin, belə vəziyyət çox davam edə bilməzdii; kəşfiyyatçı qaçan quronları birinci olaraq təqib etməyə başladı; o, bir ağacın dalından çıxb o birinin arxasında gizlənə-gizlənə tez-tez gülə atırdı.

Görünür, quronların birinci basqınında az döyüşçü iştirak edirdi; lakin, qabaqdakı quron döyüşüləri öz dostlarının yanına çəkildikcə, hücum edən quronların sayı artırdı. Çox keçmədi ki, onların cavab atəsi də gücləndi və hücum edən delavarların atəsilə, demək olar ki, bərabərləşdi. Heyvord vuruşma meydanının ortasına yürüüb gəldi və o da yoldaşlarına baxıb dalbadal gülə atmağa başladı. Vuruşma getdikcə qızışır və şiddətlənirdi. Yaralılar az idi, çünkü hər iki dəstə ağacların arxasında gizlənmişdi. Lakin tale Şahingözən və onun dəstəsindən tədriclə üz döndərməyə başladı. Həssas və fərasətli kəşfiyyatçı vəziyyətinin təhlükəli olduğunu çox tez başa düşdü; lakin bu təhlükədən necə xilas olmayı hələ bilmirdi. Şahingöz, geriyə çəkilməyin daha da təhlükəli ola biləcəyini başa düşürdü, buna görə də yerində qalmağı qət etdi, halbuki cinahdan gələn düşmən döyüşülərinin sayca artdığını görürdü. Delavarların vəziyyəti daldalandıqları yerlərdə çətinləşmişdi, onlar, demək olar ki, indi daha atəş açmirdilar. Delavarlar zənn edirdilər ki, düşmən qəbiləsi onları tədriclə mühasirəyə alır; belə çətin dəqiqədə onlar meşənin içərilərindən, Ünkas olan tərəfdən, hərbi haray və atəş səsləri eşitdilər.

Ünkasin dəstəsinin bu hücumu dərhal öz nəticəsini verdi və kəşfiyyatçının, habelə onun dostlarının vəziyyətini çox yüngülləşdirdi. Görünür, düşmənlər onları təqib edən dəstənin gücünü düzgün qiymətləndirməmişdilər; buna görə də quronların əksəriyyəti Ünkasin dəstəsinə tərəf yönəldi.

Şahingöz həm öz səsilə, həm də nümunə göstərməklə döyüşçülərini ruhlandıraq əmr etdi ki, düşmənə mümkün qədər daha qətiyyətlə hücum etsinlər. Döyüşçülər dəstəbaşının bu əmrini dərhal və çox müvəffəqiyyətlə yerinə yetirdilər. Quronlar geriyə çəkilməyə məcbur oldular, vuruşma isə başlandığı açıq yerdən meşənin qalın cəngəlliliklərinə keçməyə başladı; burada hücum edənlər çox yaxşı gizlənə bilərdilər. Meşənin içərilərində vuruşma daha qızığın davam edirdi və görünür, tərəflərin heç biri qalib gələ bilməyəcəkdi. Delavarlardan heç kəs öldürülməmişdi, bununla belə, onların çoxu qan itirdiyinə görə zəifləmişdi, çünki dəstənin vaxtı ilə əlverişli vəziyyətdə olmaması üzündən çox adam yaralanmışdı.

Şahingöz Heyvordun daldalandığı ağacın altında gizlənmək üçün fırıldadı istifadə etdi; onun döyüşçülərinin əksəriyyəti ağacın yaxınlığında, ondan bir qədər sağ tərəfdə idi və gizlənmiş düşmənə tez-tez atəş açmaqda davam edirdi, lakin bu atəş fayda vermirdi. Kəşfiyyatçı maralvuranının qundağını yerə dayayıb ona söykənərək, Heyvorda müraciət etdi:

– Ay cavan oğlan, ola bilsin ki, siz nə zamansa minqlərin üstünə ordu aparmalı olacaqsınız. Görürsünüzmü, minqlərlə vuruşarkən qalib gəlmək üçün əsas şərt budur ki, gərək əldən zirək olasan, gözün gərək sərrast nişan alınsın, özün də hər bir dəqiqə düşmən güləlsindən gizlənməyi bacarasan. Hərgah burada kral qoşunları sizin komandanlığınız altında olsayıdı, nə edərdiniz?

– Süngülərlə yol açardıq.

– Düzdür, siz ağ adamin nöqtəyi-nəzərindən ağıllı fikir söylədiniz: lakin burada, bu cür açıqlıqda qoşun rəisi özünə bir sual verməlidir: nə qədər adamin canları bahasına irəliləyə bilər? Məsələni süvari qoşun həll edərdi.

– Yaxşısı budur, gəlin bu söhbəti sonraya saxlayaqq, – deyə Heyvord qeyd etdi, – indisə hücumu keçməyimiz yaxşı olmazmı?

– İstirahət dəqiqələrində faydalı şeylərdən söhbət açıb, bu barədə fikirləşmək, məncə, heç də pis iş deyildir, – deyə kəşfiyyatçı cavab



verdi. – O ki qaldı húcuma, bu tədbir indiki dəqiqədə məni o qədər açmır, çünkü húcuma keçsək, bir neçə döyüşcünün skalpını qurban verməli olarıq. Amma burası da var ki, – deyə Şahingöz əlavə etdi və başını əyib uzaqdakı döyük meydanından gələn səslərə qulaq verdi, – hərgah biz Ünkasa kömək etmək istəyiriksə, onda gərək onun yolunu bu haramzadələrdən təmizləyək.

Şahingöz cəld və qəti bir hərəkətlə dönüb öz hindularına onların dilində bir neçə söz dedi. Onun sözlərinə cavab olaraq bağırtı səsi ucaldı, bütün döyüşçülər dərhal ağacların dalından çıxdılar. Quronlar gözləri qabağında qəflətən bu qədər çoxlu qaraltı gördükdə dərhal yaylım atəşi açdılar və tələsdiklərinə görə, onların atəşi nəticə vermədi. Delavarlar isə, ov iyi alan qaplanlar kimi, iri addımlarla tullana-tullana özlərini meşəyə verdilər. Şahingöz hamidən qabaqda idi. O öz zəhmli silahını əlində yellədir və şəxsi timsal göstərməklə döyüşçüləri ruhlandırdı. Düşmənin hiyləsindən qorxmayan, daha çox yaşılı və təcrübəli quronların bəziləri delavarları atəşlə qarşılıdlar və dəstənin qabağınca gələn üç delavar döyüşüsünü vurub yerə sərdilər, bununla da sübut etdilər ki, kəşfiyyatçı haqlı olaraq ehtiyat edirmiş. Lakin quronların bu zərbəsi delavarların húcumunu zəiflədə bilmədi. Delavarlar düşmənin gizləndiyi yerlərə cumdular və az sonra quronların müqavimət cəhd-lərini dəf etdilər.

Əlbəyaxa vuruşma bircə dəqiqə davam etdi. Mühasirədə olanlar tez geriyə çəkilə-çəkilə cəngəlliyyin o biri tərəfinə çatıb özlərini daldaya verdilər; indi onlar canlarını dişlərinə tutub, misilsiz bir inadkarlıqla vuruşurdular. Tale delavarlardan yenə üz döndərməyə başladıqda – belə bir təhlükəli dəqiqədə – quronların arxa tərəfindən tüfəng atəşinin səsi eşidildi və qunduzların komalarının birindən güllə viyiltilə ilə çıxb uçdu. Güllə atılan kimi, dəhşətli və qəzəbli hərbi haray bağırtısı eşidildi.

– Bu saqamorun səsidir! – deyə Şahingöz izah etdi və həmin bağırtiya öz gur səsilə cavab verdi. – Hə, indi biz quronları həm qabaq tərəfdən, həm də arxadan mühasirəyə almışq!

Həmin tək güllə quronları çox qorxutmuşdu. Arxa tərəfdən edilən húcum quron döyüşçülərinin arasına çaxnaşma saldı və onları dərhal pərən-pərən olub qaçmağa məcbur etdi. Onların çoxu delavarların güllələrindən və zərbələrindən məhv oldu.

Biz kəşfiyyatçı ilə Çinqaçqukun necə görüşdüyünü və ya Heyvordla Munronun daha təsirli görüşünü burada ətraflı təsvir etməyəcəyik. Hər iki dəstənin vəziyyəti bir neçə qısa sözlə çox tez aydınlaşdırıldı. Sonra Şahingöz öz dəstəsinə saqamoru göstərdi və dəstənin idarə edilməsilə əlaqədar olan əsas dəstəbaşçılığı vəzifəsini mogikanların başçısına təhvil verdi. Çinqaçquk dəstəbaşı olmağa əzəmətli bir vüqarla razılıq verdi. O, dəstəni cəngəllikdən keçirib geri apardı; arxasında gizlənmək üçün çoxlu ağacı olan düzənlilikdə dəstənin dayanmasını əmr etdi.

Qabaq tərəf çox eniş idi; delavarlar buradan baxarkən bir neçə mil uzanan dar və qaranlıq dərədə meşəni gördülər. Bu qalın meşədə Ünkas quronlarının əsas qüvvəllərilə vuruşmanı hələ də davam etdirirdi.

Mogikan öz dostları ilə uşurumun kənarına yaxınlaşdı və dərədən gələn vuruşma səslərinə diqqətlə qulaq asmağa başladı. Yuvalarından ürküdüllüb uşurulan bir neçə quş dərədəki ağacların başı üstündə dolaşırıdı; gah bir yerdən, gah da başqa yerdən çıxıb ağaclarlardan yuxarı qalxan seyrək tüstü, vuruşmanın haralarda daha qızışın getdiyini göstərirdi.

Dunkan yenidən yaylım atəsi səsi gələn tərəfi göstərərək:

– Vuruşmalar, deyəsən, yuxariya tərəf yaxınlaşır, – dedi, – hərgəh biz düşmənə buradan zərbə endirsək, mənə elə gəlir ki, dostlarımıza az kömək edərik.

Kəşfiyyatçı:

– Quronlar meşənin daha six yerində olan dərəyə dönüb girəcəklər, – dedi, – onda biz quronların lap cinahında qalarıq... Get, saqamor. Hərbi haray çağırışına və cavan döyüşçüləri aparıb oraya çatdırmağına vaxt ancaq çatar. Mən burada qalaram. Mənə bələd-sən, mogikan; hər hansı bir quron arxa tərəfdən sənə yaxınlaşmaq istəsə, maralvuran bu barədə hökmən xəbər verər.

Hindu rəhbəri bir dəqiqəliyə ayaq saxlayaraq, döyük meydanını seyr etməyə başladı; hər iki dəstə uşurumla yavaş-yavaş başıuyuxarı qalxırdı; bu isə delavarların üstün gəldiklərini aydın göstərirdi. Çinqaçquk dostların da, düşmənlerin də yaxında olduğunu yəqin edənədək, delavarların güllələri, tufandan qabaq yağan dolu kimi, tap-patap yerə səpələnməyə başlayanadək öz postunu tərk etmədi. Şahingöz və onun üç yoldaşı bir neçə addım kənara çekildi və ağaçın altında dayanıb, vuruşmanın nəticəsini gözləməyə başladı.



Çox keçmədi ki, güllələrin əks-sədəsi meşədə daha eşidilmədi; elə zənn etmək olardı ki, güllələr indi açıqlıq bir yerdə atılır. Sonra döyüşçülər meşənin kənarında görünməyə başladılar, onlar talaya çatdıqda bir yerə cəmləşdilər, sanki, burada bütün güclərini toplayıb son müqavimət göstərməyə hazırlaşdırıllar. Üzaqda qaralan adamlar tez bir zamanda six cərgə ilə düzüldülər. Heyvordun səbri tükənmişdi ve təlaşa Çinqaçquka baxırdı. Bu hindu başçısı hələ də qayanın üstündə oturmuş və döyüşü elə seyr edirdi ki, sanki, yalnız vuruşmaların gedisi izləmək üçün burada oturmuşdu.

Dunkan:

– Delavar indi gərək düşmənə zərbə endirsin! – dedi.

– Yox, hələ yox, – deyə kəşfiyyatçı cavab verdi. – Delavar dostların yaxınlıqda olduğunu hiss etdikdə öz yerini onlara bildirəcəkdir. Baxın, baxın, görüsünüzmü, yaramazlar uçuşdan qayidan arılar kimi, şam ağaclarının altında bir yerə cəmləşirler. Aman Allah! Mənfur minqlərin bu cür topasına ən adı bir qadının atlığı güllə də boşça çıxmaz!

Bu anda haray bağırtısı ucaldı və Çinqaçquklə dəstəsinin açdığı yaylım atəşi ona qədər quronu yerə sərdi. Bu yaylım atəşinə cavab olaraq meşədən başqa bir haray bağırtısı yüksəldi və hava qulaqbırıtan ulaşma səsilə doldu, elə bil, minlərlə adam səs-səsə verib bağırıldı. Quronlar bir-birinə dəydilər, onların sıraları parçalandı; bu zaman yüz döyüşünün başında duran Ünkas düşmən mövqeyinin bu yarılmış yerindən keçib meşədən çıxdı.

Gənc döyüşçü əlini sağa-sola uzadaraq, düşməni öz döyüşçülərinə göstərirdi. Əzişdirilmiş quronlar yenidən meşəyə üz tutub qaçdırıllar; lenaplar qəbiləsinin müzəffər döyüşüləri onların dalınca düşdüllər. Bir dəqiqə belə keçməmiş səslər müxtəlif tərəflərdə batmağa və tədricən meşənin dərinliklərində itməyə başladı. Lakin quronların kiçik bir dəstəsi, görünür, dalda bir yer axtarmaq fikrində deyildi və Çinqaçquklə onun dəstəsinin yenicə tərk etdiyi yamacla yavaş-yavaş və məyus halda qalxırdı. Bu dəstədə Maqua öz qəzəblili sifatılı, təşəxxüslü və amiranə hərəkətlərilə seçilirdi.

Ünkas, demək olar ki, tək qalmışdı, çünkü düşmənləri təqib etmək arzusunda olduğuna görə, döyüşülərinin, demək olar ki, hamısını düşmənin üstünə göndərmişdi. Lakin Ünkasın gözləri Bic Tülüküyə sataşdıqda, gənc mogikan ehtiyatlı olmayı tamamilə unutdu.

O, döyüşə girişmək niyyətilə ucadan bağırdı; altı-yeddi döyüşçü ona səs verdi; sonra Ünkas, dəstəsinin çox kiçik olmasına baxmayaraq, dərhal düşmənin üstünə cumdu. Onu diqqətlə izləyən Maqua ayaq saxladı və húcumu qarşılıamağa kinli bir sevinclə hazırlaşdı. Maqua elə xəyal edirdi ki, gözü qızmış düşmən öz ehtiyatsızlığı üzündən onun əlinə keçəcəkdir; bu zaman yenidən döyüşə çağırın bağırtı eşidildi və Şahingöz bütün öz ağ döyüşçülərinin müşayiətile Ünkasin köməyinə gəldi. Quron dərhal geri çekildi və dağ yamacı ilə cəld yuxarı qalxmağa başladı.

Bir-birini təbrik etmək və ya salamlamaq vaxtı deyildi; Ünkas, dostlarının özlərini buraya yetirmiş olmalarından hələ xəbərsiz idi və düşməni yel kimi sürətlə təqib edirdi. Şahingöz qışqırıb Ünkasa xəbərdarlıq etdi ki, pusquda olan quronlardan özünü gözləsin; lakin Şahingözün bu xəbərdarlığı əbəs idi; gənc mogikan düşmənin atəşindən əsla qorxmurdı; o özü sürətlə yüyürdüyü kimi, düşməni də sürətlə qaçmağa məcbur edirdi. Az sonra təqib olunanlar da, təqib edənlər də bir-birindən yaxın məsaflədə veyandotlar kəndinə girdilər.

Quronlar öz daxmalarını gördükdə ürəkləndilər və təqib olunmaq nəticəsində yorğun olduqlarına baxmayaraq, məsləhət daxmasının qabağında dayanıb çox qəzəblə vuruşmağa başladılar. Delavarların húcumu, yolunda hər şeyi uçurub darmadağın edən tufan küləyinə oxşayırdı. Ünkasin tomaqavkı, Şahingözün sərrast güllələri, Munronun hələ təpərlə olan əli – bir sözlə, hər şey işə salınmışdı və çox keçmədi ki, onların düşmənlərinin meytləri leş-leşə söykəndi. Lakin Maqua vuruşmada qızığın iştirak etməsinə baxmayaraq, hələ də sağ-salamat qalmışdı. Quronların bu hiyləgər başçısı yoldaşlarının hamisinin məhv olduğunu gördükdə qəzəbindən və ümidsizlik üzündən bağırib vuruşmada sağ qalan iki dostu ilə birlikdə döyüş meydanını tərk etdi.

Ünkas onun dalınca yüyürdü; Şahingöz, Heyvord və David gənc başçının dalınca qaçırdılar. Kəşfiyyatçı Ünkası qorumaq üçün əlin-dən gələni edirdi, hətta tūfənginin lüləsini qabağa uzadaraq, onulla, sehrli bir sıpər kimi, dostunu qoruyurdu. Maqua düçər edildiyi böyük tələfat üçün son gücünü toplayıb intiqam almaq istədi, lakin bu niyyətindən vaz keçərək, cəld qaçıb özünü cəngelliyə verdi. Düşmənləri onun dalınca düşdülər və oxucu üçün təsvir edilmiş mağara gözlənilmədən gəlib çıxdılar. Şahingöz sevinclə dedi ki, indi



qələbə delavarlarındır. Təqib edənlər uzun və dar yeraltı yola girdikdə, quronların hər şeyi necə qoyub qaçdıqlarını gördülər. Burada qadınların naləsi, uşaqların aqlaşması və qorxuya düşmüş yüzlərlə adamın səsi bir-birinə qarışib mağaranın tağlarında boğuq əks-səda verirdi. İçərisinə tutqun işıq düşən mağara indiki dəqiqələrdə cəhən-nəm astanasına oxşayırırdı.

Ünkas quronların başçısını gözdən qoymurdu, elə bil, dünyada ondan savayı heç kəsi tanımırırdı. Heyvord və kəşfiyyatçı Ünkasın dalınca dabanbasdı yüyürdülər; lakin onların hər üçünə eyni dərəcədə aid olan hiss Heyvordla kəşfiyyatçını Ünkasa nisbətən, yəqin ki, daha az həyəcanlandırırırdı. Onlar cansıxıcı, qaranlıq mağarada getdikcə daha dolaşq və çətin yeraltı yollara rast gəlirdilər; qaçan döyüşçülərin qaraltısı daha gec-gec və daha tutqun görünürdü. Dostlar bir dəqiqəliyə elə zənn etdilər ki, guya, quronların izini itirmişlər; bu zaman birdən əzaqdakı yeraltı yolun yaxınlığında kiminsə aq paltarı göründü; yəqin, bu yol dağa gedirdi.

Heyvord, dəhşətlə sevincin bir-birinə qarışmasını əks etdirən bir səslə:

– O Koradır! – dedi.

– Kora! Kora! – deyə Ünkas təkrar etdi və maral kimi cəld irəli yüyürdü.

Kəşfiyyatçı:

– Bizim qızdır! – dedi. – Qorxmayın, ledi! Gəlirik! Gəlirik!

Dostlar əsir qızı gördükdə quronları qat-qat artıq sürətlə təqib etməyə başladılar. Lakin yol kele-kötür idi və onun bəzi yerlərindən keçmək son dərəcə çətindi. Ünkas təfəngini bir kənara atıb, bütün maneələrdən ağlagalməz bir sürətlə tullanıb keçirdi. Heyvord da onun dalınca gedirdi; onların hər ikisi düşüncəsizlik etdiyini bir dəqiqədən sonra gyllə səsi eşidərkən yəqinləşdirdi; bu gylləni quronlar yeraltı yol ilə dağlara qaçarkən dönüb atmışdilar. Ondarın birinin atdıığı gyllə, gənc mogikanı yüngülçə yaraladı. Bu vaxt kəşfiyyatçı var gücünü toplayıb yüyürdü və dostlarını ötüb-keçərək:

– Biz gərək onlarla əlbəyaxa olaq! – dedi. – Bu yaramazlar hamımızı bu qədər yaxından gyllə ilə bir-bir dənləyə bilərlər. Ora baxın, Koranı elə tutmuşlar ki, qız onlar üçün sıpar olsun!

Doğrudur, yoldaşları Şahingözün sözlərinə əhəmiyyət vermədilər, daha doğrusu, bu sözləri eşitmədilər, lakin onlar da Şahin-

gözün dalınca getdilər və qaçan quronlara misilsiz səylə o qədər yaxınlaşdırılar ki, iki quron döyüşünün Koranı necə apardığını, Maquanın isə qaçmağı necə əmr etdiyini görə bildilər. Dörd nəfərin qaraltısı bir anlığa səma fonunda aydın göründü, lakin tezliklə göz-dən itdi. Hədsiz qəzəblənmiş Ünkas və Heyvord, onsuz da ifrat dərəcəyə çatdırıldıqları səylərini bir az da artıraraq, mağaradan lap vaxtında yürüüb çıxdılar və təqib olunanların hansı yol ilə uzaq-laşdıqlarını görə bildilər. Təhlükəli, çətin bir yol ilə dağ'a dırmaşmaq lazımdı.

Belə dəqiqələrdə tüfəngi bir yük olan keşfiyyatçı Heyvordun dalınca gəlir, Heyvord isə Ünkasin dalınca dabandası yürüdü. Onlar öz yollarında rast gəldikləri hər cür maneədən ağlaşılmaz bir sürətlə aşib keçirdilər; halbuki, belə maneələr başqa vaxt dəfolun-maz hesab edilərdi. Təqib edənlərin xoşbəxtliyindən, quronlar onlar kimi cəld qaça bilmirdilər, çünki onları Kora ləngidirdi.

Ünkas parıldayan tomaqavkını əlində silkələyə-silkələyə:

– Dayan görək, veyandot! – deyə Maquani səslədi. – Delavar sənə əmr edir ki, dayanasan!

Kora, dərin uçuruma doğru sallanan qayanın kənarında qəflə-tən ayaq saxlayaraq qışqırdı:

– Mən daha getməyəcəyəm! Hərgah istəyirsənsə, öldür məni, quron, mən daha getməyəcəyəm!

Gənc xanımın qollarından tutmuş hindular dərhal öz tomaqavklarını qaldırdılar, lakin Maqua onları tomaqavklarını endirməyə qoymadı. O, xəncərini sıyrıb üzünü əsir qızı tutaraq:

– Ey arvad, – dedi, – ikisindən birini seç: – ya Biç Tülkünün viqvamı, ya da onun xəncəri!

Kora, həttə onun üzünə belə baxmadı, dizləri üstə yixildi və əllə-rini yuxarı qaldıraraq dilləndi:

– İlahi, sən özün mənə kömək elə!

Maqua çalışırdı ki, Kora parıldayan duru gözlərilə, heç olmasa, bircə anlığa ona baxsın; o, xırıltılı səslə:

– Ey, arvad, seç! – deyə təkrar etdi.

Lakin Kora ona əsla əhəmiyyət vermirdi. Quron titrəyib əlindəki xəncərini yuxarı qaldırdı, lakin əlini çəşqin halda, təəccübə aşağı saldı. Bir az tərəddüd etdikdən sonra xəncərini yenə yuxarı qaldırdı; elə bu vaxt Maquanın başı üstündə dəhşətli bir qışqırıq səsi yüksəldi



və Ünkas çox hündürdən qayanın dibinə tullanıb onların arasına yixıldı. Maqua geri çəkildi, lakin onun yoldaşlarının biri bu fürsətdən istifadə edərək, əlindəki xəncəri Koranın sinəsinə yeritdi.

Maqua onu təhqir edən öz həmqəbiləsinin üstünə pələng kimi cumdu, lakin onların arasına yixılmış olan Ünkasin bədəni vuruşmaya mane oldu. Maqua gözü qabağında Koranın öldürülməsindən qəzəblənib quduzlaşaraq xəncərini, yerde tirtap sərilib qalan Ünkasin kürəyinə soxdu və insan səsinə oxşamayan dəhşətli bir səslə bağırdı. Lakin Ünkas sıçrayıb ayağa qalxdı, Koranı öldürən hindunun üstünə cumdu və onu öldürüb meyitini öz ayaqları altına saldı, beləliklə də, axırıncı gücünü bu səyinə sərf edib, heydən düşdü. Sonra qəzəbli və amansız gözləri ilə qurona baxdı; gücdən düşməsəydi, qurona tuta biləcəyi dəhşətli divanın bütün mənzərəsi baxışlarında əks etdi. Maqua delavarın heysiz qolundan yapışib xəncərini onun sinəsinə dalbadal üç dəfə yortdu; hədsiz nifratlı dolu gözlərini quronun üzündən çəkməyən Ünkasin, nəhayət, canı çıxdı və onun meyiti Maquanın ayaqları altına sərildi.

Gördüyü dəhşətdən nəfəsi qaralan Heyvord yuxarıdan qışqırıb Maquaya deyirdi:

– Rəhmin gəlsin, rəhmin gəlsin, quron! Ona dəymə, sənə də dəyməzlər!

Qələbə çalmış Maqua qanlı xəncərini havada tovlayıb, vəhşilərə məxsus quduzcasına qəzəb və sevinclə elə bərk bağırdı ki, onun səsini qayadan min fut aşağıdakı dərədə vuruşanlar da eşitdilər. Bu səsə cavab olaraq başqa bir bağırtı eşidildi; bu dəfə bağıran kəşfiyyatçı idi. Onun ucaboylu qaraltısı vəhşiyyə sürətlə yaxınlaşmaqda idi; o, təhlükəli qayalardan elə iri və cürətli addimlarla sıçrayıb keçirdi ki, elə bil, havada yeriyə bilirdi. Lakin ovçu dəhşətli qətl yerinə gəlib çatdıqda burada yalnız meyitləri görə bildi.

Kəşfiyyatçı meyitlərə gözucu baxdıqdan sonra başını qaldırdı və yuxarıya qalxarkən rast gələcəyi maneələri nəzərdən keçirdi. Dağın lap zirvəsində, dəhşətli uçurumun kənarında kim isə əllərini qaldırıb qorxunc, hədələyici bir vəziyyətdə dayanmışdı. Şahingöz bu adamın üzünə diqqətlə baxmadan tūfəngini çıynından çıxartdı və nişan aldı; birdən qaçqınların birinin başına dağın zirvəsindən yekə bir daş düşdü və çox keçmədi ki, namuslu Hamutun qəzəbdən alışib-yanan üzü göründü. Bu anda Maqua dağ yarğanından çıxdı. O, yoldaşlarının

sonuncusunun meyitinin üstündən sakitcə və laqeydiliklə keçib o biri, daha enli yargana adladı və dağa dırmaşdı; burada Davidin əli ona çata bilməzdi. İndi Maqua özünü bircə sıçrayışla xilas edə bilərdi. Lakin quron tullanmazdan əvvəl dayanıb yumruğunu düyünlədi və kəşfiyyatçını hədələyə-hədələyə qışqırıb dedi:

– Solğunbənizlilər köpəkdir! Delavarlar qorxaq qadındırlar! Maqua onları dağlarda qoyub gedir ki, qarğalara yem olsunlar!

Maqua xırıltılı səslə bərkədən güldü, var gücünü toplayıb tullandı və büdrədi, lakin qayanın kənarında bitən koldan yapışa bildi. Şahingöz sıçramağa hazırlaşan yırtıcı heyvan kimi çömbəldi; o, küləyin tərpətdiyi ağac yarpağı kimi səbirsizlikdən əsirdi. Maqua əllərilə koldan yapışib havada asılı qalmış və ayaqlarını qoymaq üçün daş axtarırdı. Sonra o, var gücünü toplayıb qayaya dırmaşmaq istədi; buna müvəffəq oldu, Maquanın dizləri indi dağın yalına dəyirdi. O, məhz qıvrılıb özünü yumaq kimi yiğdiqda, kəşfiyyatçı nişan aldı; dərhal gülə səsi eşidildi. Quronun qolları zəiflədi, bədəni geriyə əyildi, lakin qıçları hələ bayaqqı vəziyyətdə qalırdı. Maqua dönüb öz düşməninə hədsiz kin və acıqla baxdı, onu qəzəbli-qəzəbli hədələdi. Lakin bu vaxt Maquanın əlləri budaqdan buraxıldı; onun qaralan bədəninin havanı yara-yara başısağı necə gəlməsi və dağın döşündə bitən kolluğun yanından öz məhvini doğru necə ötüb-keçməsi bircə anda göründü.

XXXIII *fəsil*

Ertəsi gün səhər tezdən günəş doğub qalxarkən lenaplar qəbiləsi yas içində idi. Vuruşmalar qurtarmışdı, delavarlar quronların böyük bir kəndini məhv edib, çoxdanki intiqam arzularına çatmışdilar. Yüzlərlə qarğanın çılpaq dağ zirvələrinə qalxması və ya qarıldaya-qarıldaya dəstə ilə meşənin üstündən ötüb-keçməsi dünənki döyüş meydanının harada olduğunu göstəirdi.

Nə fərəh səsləri, nə də sevinc nəğmələri eşidilirdi. İftixar və fərəh hissi indi dərin bir kədərə çevrilmişdi.

Daxmalar boş qalmışdı; onların yaxınlığında qaşqabaqlı, qəmğin adamlar dəstə ilə dövrə vurub dayanmışdilar.



Uzun qara saçları sinələrinə tökülmən altı delavar qızı kənarda hərəkətsiz dayanmışdı. Onlar yalnız hərdənbir səkidə uzandırılıb üstü hindu paltarı ilə örtülən Koranın meyitinə ətirli meşə otları və meşə çiçəkləri səpərkən hərəkətə gəlirdilər. Koranın meyiti sadəcə parça-yə bükülmüşdü, üzü isə adamların nəzərindən həmişəlik örtülüüb gizlədilmişdi. Onun ayaq tərəfində Munro oturmuşdu. O, ağarmış başını aşağı əymışdı; ağ saçları qırışmış alnına tökülmüşdü. Hamut da başını açıb onun yanında dayanmışdı; o, gözlərini müqəddəs kəlam-larla dolu kitabından tez-tez çəkib, qəlbən çox istədiyi Koranın meyi-tinə qəmli-qəmli və nigarançılıqla baxırdı.

Heyvord yaxınlıqdakı ağaca söykənib, kədərini mərdliklə boğ-mağ'a çalışırdı.

Lakin bu mənzərə nə qədər qəmli, nə qədər kədərlə olsa da, tala-nın o biri başında canlanan mənzərədən o qədər də təsirli deyildi. Burada öz qəbiləsinin en zəngin və gözəl paltarları geyindiirlmiş Ünkas əzəmətlə oturmuşdu, sanki, diri idi. Başına sancılmış gözəl lələklər külə-yin təsirindən tərpənirdi; sinəsi çoxlu boyunbağı və medallarla bəzədil-mişdi. Lakin gözləri hərəkətsizdi, onlarda heç bir dirilik əlaməti yox idi.

Çinqaçquk meyitin qabağında silahsız dayanmışdı; onun sinə-sində, nəqş edilmiş öz qəbiləsinin göy rəngli simvolundan savayı, heç bir bəzəyi yox idi. Bütün həmqəbilələri buraya toplaşan dəqi-qələrdən bəri mogikan oğlunun cansız üzündən gözlərini bir an belə çəkməmişdi.

Kəşfiyyatçı yaxınlıqdə, xatalı intiqam silahına söykənib fikrə getmişdi. Tamenund öz qəbiləsinin aqsaqqalarına söykənərək hündür bir yerdə oturmuş və oradan bu səssiz və qəmgin yiğincağa baxa bilirdi.

Əynində yadelli geyimi olan bir döyüşçü bu adamlardan kənar-da dayanmışdı; onun köhlən atı arxa tərəfində, atlının lap ortasında durmuşdu; görünür, bu atlılar indi uzaq səfərə çıxmali idilər. Həmin döyüşçünün geyiminə nəzərən, demək olardı ki, o, Kanada qubernatoru yanında mühüm vəzifə sahibidir. Yəqin, o, qızığın rəqib-ləri barışdırmaq haqqında aldığı tapşırığı yerinə yetirməyə gəlmişdi, lakin çox yubanmış, indi isə, qarşısını ala bilmədiyi vuruşmaların nəticələrində birinə səssiz-səmirsiz durub baxırdı.

Günortaya az qalırdı, lakin camaat hələ də kədərli, əzici sükut içərisində qalmışdı. Hərdənbir boğuq, yavaş hönkürtü eşidilirdi;

lakin camaat dalğın vəziyyətdə qalıb yerindən əsla tərpənmirdi. Yalnız arabir adamlardan biri qalxıb mərhumun xatırəsinə sadəcə, lakin təsirli qurban verirdi.

Nəhayət, delavarların dünyagörmüş qəbilə başçısı əlini uzadaraq yanındakı yoldaşlarının çıyılınrinə söykənib qalxdı. Onun çox zəif olduğunu başa düşmək çətin deyildi, sənki, öz qəbiləsilə sonuncu dəfə danişdiyi dəqiqələrdən bütün bir əsr keçmişdi.

Qəbilə başçısı boğuq bir səslə dedi:

— Lenap övladları! Manitunun üzünü qara buludlar örtmüssür! O, gözlərini bizdən döndərmışdır, qulaqlarını yummuşdur, dili isə cavab vermir. Siz onu görmürsünüz, lakin onun qəzəbi sizdən uzaq deyildir. Açıq ürəklərinizi, qoy diliniz yalan deməsin. Ay lenap övladları! Manitunun üzünü qara buludlar örtmüssür!

Sadə, lakin qüvvətli qorxu doğuran bu sözlərdən sonra dərin sükut başlandı. Hətta cansız Ünkas, onun dövrəsinə toplaşmış camaata nisbətən, elə bil, diri idi. Lakin qəbilə başçısının sözlərinin bağışlaşlığı təsir bir qədər zəiflədikdə mərhumun şərəfinə yavaş səsle mahni oxumağa başladılar. Oxuyan qadınlar idi, onların səsləri son dərəcə yanğılı idi. Qadınların biri mahnını qurtardıqda o birisi tərifləyici və ya nisgilli nəğməsini davam etdirirdi. Arabir hamının sinəsində qopub çıxan kədərlə inilti mahnının arasını kəsirdi.

Qızların biri mərhum döyüşünün sifətlərini təvazökar sözlərlə xatırladıb, onu tərifləməyə başladı. Qız onu «öz qəbiləsinin qaplanı» adlandırbı deyirdi ki, bu elə bir döyüşçü idi ki, onun mokasınlarının izi şehdə qalmırdı; özü cavan maral kimi sıçrayıb yüyürdü; onun gözləri qaranlıq gecədə görünən ulduzlardan parlaq idi; döyük dəqiqlikərində səsi Manitunun göylərdən qopardığı gurultudan da qüdrətli idi. Qız öz mahnısında Ünkası doğmuş ananı xatırladaraq, belə oğul anası olmaq səadətini tərənnüm edirdi.

O biri qızlar bu gənc döyüşçü ilə, demək olar ki, bir vaxtda dünyanı tərk etmiş olan yadelli qızı daha həzin səslə oxşayırdılar. Onlar həmin qızın misilsiz gözəlliyini, nəcib hünərini təsvir edirdilər.

Bundan sonra qızlar Koranın özünə, mehribanlıq və məhəbbətlə dolu sözlərlə müraciət etdilər. Onlar Koraya yalvarırdılar ki, xatircəm olsun və öz aqibəti üçün qorxmasın. Onun yol yoldaşı olan ovçu hər bir arzusunu yerinə yetirib, onu hər cür təhlükədən qoruya biləcəkdir. Qızlar Koraya vəd edirdilər ki, onun səfəri xoş, yüksü isə



yüngül olacaqdır. Onlar Koraya məsləhət görürdülər ki, qüdrətli Ünkasin qeydinə qalsın. Sonra qızlar ümumi coşqunluqla səs-səsə verib, mogikanın şərəfinə oxumağa başladılar. Onlar Ünkası nəcib, mərd və alicənab döyüşü adlandırdılar.

Qızlar ən yanıqlı və mehriban sözlərlə Ünkasa deyirdilər ki, onun ürəyindən xəbərdardırlar; delavar qızları onu maraqlandırmırdılar; o, vaxtilə Duzlu Gölün sahillərində hökmranlıq etmiş olan qəbilədən idi və qəlbində coşan arzular onu öz əcdadının məzarları yaxınlığında yaşayan xalqına tərəf çəkirdi. Bir halda ki o özü üçün ağ qız seçmişdi, deməli, belə də lazım imiş. Hamı görüb yəqin edə bilmədi ki, bu ağ qız təhlükələrlə dolu meşələrdə ömür sürmək üçün yaranmışdı, indi isə dünyanın müdrik sahibi qızı elə bir diyara aparmışdır ki, orada həmişəlik xoşbəxt olacaqdır.

Ağı deyən qızlar sonra avazlarını dəyişib başqa bir qızı, yəni qonşu daxmada hönkür-hönkür ağlayan Alisani yada saldılar. Onlar Alisani yüngül, aq, təmiz qar lopasına oxşadırlar. Onlar bilirdilər ki, Alisa dərisinin rənginə görə ona çox oxşayan gənc döyüşünün gözündə olduqca gözəldir.

Delavarlar mahnilara ovsunlanmış adamlar kimi qulaq asırdılar; onların üzünüñ ifadəsi dərdə ürəkdən şəriq olduqlarını aydın bildirirdi. Hətta David qızların həzin səslərinə diqqətlə qulaq verirdi; hələ mahnının qurtarmasından çox-çox qabaq Davidin gözlərindəki heyrət ifadəsi qəlbən iztirab çəkdiyini aydın göstərirdi.

Oxunan mahniların mahiyyətini başa düşən yeganə aq adam, yəni kəşfiyyatçı bayaqdan daldığı xəyal aləmindən qayıtdı və mahnının mənasını daha yaxşı qavramaq istəyirmiş kimi, başını aşağı əydi.

Qızlar Koranın və Ünkasin aqibətindən danışmağa başladıqda, kəşfiyyatçı, bu qızların sadəlövh etiqadlarının tamamilə əsassız olduğunu dərk edən bir adam kimi başını bulayıb, əvvəlkitək yenə tüsəfəninə söykəndi və dəfn mərasimi qurtaranadək bu vəziyyətdə qaldı.

Yalnız Çinqaçqukdən başqa, buradakı bütün hindular dəfn aynının icra olunmasına çox diqqətlə fikir verirdilər. Bütün bu müd-dətdə Çinqaçquk gözlərini bir dəfə də olsun oğlunun üzündən çək-məmişdi; hətta ən zəhmli və ya ürəkyandırıcı yanıqlı nalə səsləri ucaldıqda da, onun üzünüñ donuq ifadəsi əsla dəyişməmişdi.

Neçə illerdən bəri canından artıq sevdiyi və az sonra daha heç zaman görməyəcəyi əziz oğlunun üzünü axırıncı dəfə görmək üçün Çinqaçqukun bütün qalan hissəleri, sənki, keyimişdi.

Mahnı oxunması qurtardıqda öz igidliklərilə məşhur olan, qəzəb-li və əzəmətli görünüşlü bir döyüşçü camaatın arasından çıxdı. O, yavaş-yavaş mərhuma yaxınlaşış onun yanında durdu. Az sonra Ünkasin cansız cəsədinə müraciat edərək dedi:

– Ey delavarların iftixarı, nə üçün bizi tərk etdin? Sənin ömrün ağacların arxasından yenicə qalxmağa başlayan günəşə oxşayırdı, şöhrətin isə, günəşin hətta günortaçağı saçdığı işıqdan da parlaq idi. Səni döyüşdə görənlərin hansının aqlına gələrdi ki, sən də ölərmişsən? Sənin qızların quş qanadlarına oxşayırdı, qolun yuxarıdan enən şam budaqlarından da ağır idi, səsin isə, Manitunun buludlardan gələn gur səsinə oxşayırdı. Ey delavarların fəxri, nə üçün bizi tərk etdin?

Onun ardınca digər döyüşçülər də çox nizamlı mərhuma yaxınlaşırdılar.

Qəbilənin ən məşhur adamlarının əksəriyyəti mərhumu mahnı və ya nitqlə tərifləyib onun cəsədi qarşısında öz borcunu verdikdən sonra yenidən dərin və ağır sükut başlandı.

Bu zaman havada musiqiyə oxşayan həzin bir səs eşidildi. Səs o qədər yavaş çıxırdı ki, haradan gəldiyini bilmək mümkün deyildi. Bu səsin ardınca başqa səslər də eşidildi; səslər get-gedə ucalırdı; nəhayət, camaatın qulağına əvvəlcə uzanan və tez-tez təkrar olunan nidalar, sonra isə səslər çatdı. Çinqaçqukun dodaqlarının bir-birindən aralandığını görərkən başa düşmək olardı ki, bu mahnıni oxuyan odur, o öz ata mahnisini oxuyur. Doğrudur, heç kəs üzünü döndərib Çinqaçquka baxmadı, lakin buradakıların başlarını qaldırıb qulaq asmlarından aydın olurdu ki, onlar Çinqaçqukun səsini də, Tamenundun danışığı kimi, çox diqqətlə dinləyirlər. Lakin hinduların diqqətlə qulaq asmları əbəs idi. Yenicə güclənən və sözləri başa düşülməyə başlayan bu səs yenə zəifləyib titrəməyə başladı, elə bil, külək onu uzaqlara aparındı. Saqamorun dodaqları bir-birinə bitişdi, onun səsi kəsildi. Delavarlar öz dostlarının içəridən coşub baş qaldıran duyğularını boğmaqdə aciz oduğunu başa düşdükdə, onun səsinə daha qulaq vermədilər və yadelli qızın dəfninə fitri bir nəzakətlə diqqət yetirməyə başladılar.



Qoca başçılarından biri qadınlara işaret etdi. Qızlar Koranın cənəzəsini qaldırıb ciyinlərinə aldılar və mərhumu yeni, yanğılı bir mahnı ilə tərifləyə-tərifləyə, yavaş addımlarla getdilər. Bayaqlan ayını çox diqqətlə izləyən Hamut indi qızın, demək olar ki, huşunu itirmiş olan atasına tərəf əyilib qulağına piçladı:

– Sənin övladının meyitini aparırlar. Onların dalınca getməyimiz və qızın xristian adətilə dəfn olunmasına göz yetirməyimiz lazımdır deyilmə?

Munro diksindi. Təlaşla ətrafına göz gəzdirib ayağa qalxdı və kiçik dəfn mərasiminin ardınca getdi. Dostlar onu araya aldılar; onların bürüzə verdikləri kədər və ələm o qədər qüvvətli idi ki, yas sahibinə göstərilən adicə rəğbətin ifadəsi adlandırılara bilməzdi. Hətta gənc fransız da, belə bir gözəl qızın vaxtsız və fəlakətli ölümündən çox mütəəssir olaraq, dəfn mərasimində iştirak edirdi. Lakin qəbilənin axırıcı qadını matəm mərasiminə qoşulduqda lenapların kişiləri yenə də үnkasın qarşısında dairə vurub bayaqqı kimi səssiz-səmirsiz, əzəmətlə və hərəkətsiz dayandılar.

Koraya qəbir qazmaq üçün seçilmiş yer balaca bir təpə idi, burada bitən cavan şamağacıları yerə kədərlə kölgə salırdı. Qızlar buraya çatdıraqda Koranın cənəzəsini ciyinlərindən düşürüb yerə qoydular. Onların adətinə burada bələd olan yeganə ağ adam, yəni kəşfiyyatçı bu vaxt delavar dilində dedi:

– Mənim qızlarım yaxşı iş gördülər; ağ adamlar onlara minnətdarlıq edirlər.

Qızlar bu tərifli sözlərdən razi qalaraq, Koranın meyitini qayın-ağacı qəbığından çox ustalıqla hazırlanan tabutun içərinə qoydular və onu Koranın cansıxıcı sonuncu mənzilinə endirdilər. Qızlar qəbri də asanlıqla və səssiz-səmirsiz torpaqla doldurdular, yaşı torpağın üstünü isə yarpaq və çiçəklərlə örtdülər. Lakin bu mehriban məxluqlar öz qəmli işlərini qurtardıraqda dayandılar və bununla da bildirilər ki, bundan sonra nə etmək lazım gəldiyini bilmirlər. Kəşfiyyatçı yenə onlara müraciət edərək:

– Ey cavan qadınlar, siz yaxşı elədiniz, solğunbəñizli adamın ruhu nə yemək istəyir, nə də paltar... – dedi və yəqin ki, müqəddəs bir mahnı oxumaq istədiyinə görə kitabını açan Davidə baxaraq, əlavə etdi: – Görürəm, xristian adətlərini burada məndən yaxşı bilən və buna görə də danışmaq istəyən vardır.

Qadınlar təvazökarlıqla kənara çəkildilər; bayaqdan onlar əsas icraçı olduqları halda, indi qarşılarda canlanan mənzərəyə itaət-karlıqla və çox diqqətlə tamaşa etməyə başladılar. David bütün öz möminlik hisslərini izhar edib qurtaranadək qadınlar nə görüb-eşit-diklərinə təəccüb etdiklərini bir hərəkətlə bürüzə verdilər, nə də öz baxışlarında səbirsizlik təzahürü sezdirdilər. Onlar elə diqqətlə qulaq asırdılar ki, elə bil, özləri üçün yad olan sözlərin əhəmiyyətini və bu sözlərin ifadə etməli olduğu dərin kədər hissini başa düşürdülər.

Ölünün dəfn edilməsinin təsiri altında həyəcana gəlmış olan mahni müəllimi özündən çıxmışdı. O öz himnini oxumağa tətentənlə sükut içərisində başladığı kimi, onu belə bir səssizlik içərisində də qurtardı.

Himninin son sədaları buradakıların qulaqlarına çatdıqda, hamı mərhumun atasına çəkinə-çəkinə, gözaltı baxdı və ehtiyatla, yavaşça piçıldı. Munro ağarmış, qırımsaçlı başını açdı və ətrafında toplaşmış cürətsiz, mülayim qadınlara göz gəzdirdi. Sonra, onu dirləməyi əliylə kəşfiyyatçıya işarə edib dedi:

– Bu mehriban qadınlara deyin ki, ürəyidağlı qoca kişi onlara təşəkkür edir...

Munro yenidən başını aşağı saldı və qızının dəfnindən əvvəlki dəqiqələrdəki kimi, yenə keyləşib donuqmağa başladıqda, haqqında yuxarıda deyilən gənc fransız əlini yavaşça onun dirsəyinə vurdu. Fransız, qəm dəryasına batan qocanın diqqətini özünə cəlb etdikdə, üstüörtülü yüngül xərəyi getirən bir dəstə gənc hindunu ona göstərdi, sonra isə əlini qaldırıb günəşə tərəf uzatdı.

Munro süni bir toxtaqlıqla:

– Sizi başa düşürəm, ser, – dedi, – başa düşürəm. Göylərin əmri belədir, mən də ona itaət edirəm... Kora, mənim balam! Hər-gah ürəyi dağlı atanın duasının sənə bir xeyri olsaydı, indi sən nə qədər xoşbəxt olardın!.. Gedək, centlmenlər, – deyə o, əlavə edib qürurla ətrafına göz gəzdirdi, halbuki yorğun üzünü bütübüdüren iztirab o qədər qüvvətli idi ki, onu gizlədə bilmirdi. – Borcumuzu verdi, gedək buradan.

Heyvord özünü bayaqdan güclə saxlayır və hər bir an taqətdən düşəcəyini hiss edirdi. Buna görə də Munronun əmrinə əməl edib, burdan getməyi məsləhət bildi. Səfər yoldaşları ata minərkən Heyvord kəşfiyyatçının əlini sıxdı və qoyduqları şərti xatırladaraq təkrar



etdi ki, Britaniya ordusı sıralarında onunla görüşmək arzusundadır. Sonra Heyvord sıçrayıb ata mindi və onu mahmızlayıb xərəyin yanına sürdü; xərəkdə uzandırılmış Alisanın boğuq hicqirtısı eşidilirdi; bu isə onun diri olduğunu göstərən yeganə əlamət idi.

Beləliklə, Şahingözdən əlavə, ağ adamların hamısı: Monkalmın yavərinin və onun yaxın adamlarının müşayiətilə kədərləri sükut içərisində başını aşağı salıb gedən Munro, Heyvord və David delavarların qarşısından keçdilər və az sonra geniş meşəlikdə gözdən itdirilər. Şahingöz isə yenilməz sədaqət və məftunluğun çəkib apardığı yerə yönəldi. O, Ünkasin üzünə sonuncu dəfə baxmaq üçün buraya vaxtında gəlib çıxmışdı; delavarlar Ünkasa heyvan dərilərindən tikilmiş sonuncu paltarını geydirmişdilər. Hindular mərhumun üzünə kəşfiyyatçının məhbəbbətlə xeyli baxmasına imkan vermək üçün əl saxladılar; sonra Ünkasin meyitini həmişəlik bükdülər. Birinci dəfn mərasimində oxşayan yeni matəm mərasimi yola düşdü; bütün qəbilə, başçının müvəqqəti qəbrinin dövrəsinə toplaşmağa gedirdi; bu qəbir ona görə müvəqqəti sayılırdı ki, Ünkasin cəsədi sonalar onun həmqəbilələrinin qəbiristanında dəfn edilməli idi.

Delavarlar Ünkasin qəbrinə tərəf gəlirdilər. Koranın qəbri üstündə olduğu kimi, bu yeni qəbrin də dövrəsində adamlar qəmli-qəmli dayanmışdır; burada da əzici ağır sükut hökmran idi və mərhumun xatırəsinə dərin hörmət göstərilirdi. Mərhumun cəsədini qəbir-də üzü günçixan tərəfə oturtdular, yanında müharibə və ov silahları qoydular. Qəbri torpaqla doldurub örtdülər və vəhşi heyvanlardan qorumaq üçün tədbir gördülər.

Dəfn qurtardıqdan sonra buradakıların hamısı ayının o biri hissəsinə başladı.

İndi hamının gözləri yenə Çinqaçqukda idi. O hələ dinmirdi, halbuki hamı belə bir ağıllı və təcrübəli döyüşcüdən ibratlı sözlər eşitmək istəyirdi. Bu sərt və ehtiyatlı döyüşçü camaatin ürəyindən keçəni başa düşdüyü üçün başını qaldırdı, indiyədək paltarının ətəyilə örtdüyü üzünü açıb buradakıların hamısını qətiyyətli bir baxışla süzdü. Onun mənalı bir tərzdə bir-birinə möhkəm sıxlıq dodaqları aralındı; o, xeyli müddətdən bəri davam edən dəfn mərasimi ərzində indi birinci dəfə hamının eşidə biləcəyi qədər ucadan danışmağa başladı.

– Mənim qardaşlarım nə üçün qüssəlidirlər? – deyə ətrafindakı döyüşçülerin kədərli və məyus üzlərinə baxaraq dilləndi. – Mənim

qızlarıım niyə aqlayırlar? Ona görəmi ki, başçı öz ömrünü namusla başa vurmuşdur? O, mehriban idi, ədalətli idi, igid idi. Bunu kim inkar edə bilər? Manitunun belə döyüşçiyə ehtiyacı vardı, buna görə də onu öz yanına apardı. Mənə – oğlu və ata olan Ənkasa geldikdə, solğunbənizlilərin qırılmış meşəsində yarpaqsız qalan bir şamağacıyam. Mənim tayfam Duzlu gölün sahillərindən də, delavar dağlarından da çəkilib getmişdir. Amma kim deyə bilər ki, qəbilənin başçısı aqlını itirmişdir! Mən yalqızam...

– Yox, yox! – deyə Şahingöz ucadan səslənib onun sözünü kəsdi. O, bayaqdan öz dostunun keyimiş, ciddi üzünə səbirlə baxdığı halda, bu sözləri eşidərkən daha özünü saxlaya bilməyib dilləndi.

– Yox, saqamor, sən yalqız deyilsən. Biz dərimizin rənginə görə bir-birimizdən fərqlənsək də, hər ikimizin yolu əvvəldən bir olmuşdur. Mənim də qohum-əqrəbam yoxdur və sənin kimi mən də deyə bilərəm ki, xalqım da yoxdur. Ənkas sənin oğlun idi, təbiətinə görə qırımızdır idи və qanca, ola bilsin ki, sənə daha çox yaxındı, lakin mənimlə ciyin-ciyinə verib düşmənlə çox vuruşan və yanımıda xatır-cəm yatmış olan gənci nə vaxt unutsam, qoy onda, dərimizin rəngindən asılı olmayaraq, hamımızı yaratmış olan xaliqımız də məni unutsun! Oğlan bizi tərk etdi, lakin sən yalqız deyilsən, saqamor!

Çinqaçquq Ənkasın yenicə örtülmüş qəbrinin üstündən kəşfiyyatçının həyəcanla və səmimiyyətlə uzatdığı əlindən yapışdı. Onların hər ikisi dostluq hissini ürəkdən belə izhar edib, başlarını aşağı saldı. Yağış damcıları kimi tökülen isti göz yaşları Ənkasın qəbrini islatmağa başladı.

Bu mahalın iki ən məşhur döyüşçüsünün bütün varlığını bürüyən hissələrin coşması təsirindən başlanmış həzin sükut içinde Tamenundun səsi ucaldı:

– Bəsdir. Ey lenap övladları, çıxın gedin, Manitunun qəzəbi hələ soyumamışdır. Tamenundun qalmasının nə mənası vardır? Ömrüm çox uzun olmuşdur. Həyatımın səhər çağında Ənamis övladlarını xoşbəxt və güclü gördüm, indi, ömrümün tükəndiyi dəqiqələrdə isə, fərasətli və cəsur mogikanlar qəbiləsinin sonuncu döyüşüsünün ölümünü görməli oldum.



MÜNDƏRİCAT

Ön söz 5

LƏPİRÇİ

I <i>fəsil</i>	17
II <i>fəsil</i>	30
III <i>fəsil</i>	42
IV <i>fəsil</i>	54
V <i>fəsil</i>	66
VI <i>fəsil</i>	80
VII <i>fəsil</i>	91
VIII <i>fəsil</i>	105
IX <i>fəsil</i>	119
X <i>fəsil</i>	126
XI <i>fəsil</i>	137
XII <i>fəsil</i>	153
XIII <i>fəsil</i>	164
XIV <i>fəsil</i>	180
XV <i>fəsil</i>	192
XVI <i>fəsil</i>	206
XVII <i>fəsil</i>	217
XVIII <i>fəsil</i>	229
XIX <i>fəsil</i>	243
XX <i>fəsil</i>	270
XXI <i>fəsil</i>	286
XXII <i>fəsil</i>	294
XXIII <i>fəsil</i>	308
XXIV <i>fəsil</i>	327
XXV <i>fəsil</i>	342
XXVI <i>fəsil</i>	352
XXVII <i>fəsil</i>	360
XXVIII <i>fəsil</i>	365

XXIX <i>fəsil</i>	373
XXX <i>fəsil</i>	383

SONUNCU MOĞİKAN

I <i>fəsil</i>	393
II <i>fəsil</i>	400
III <i>fəsil</i>	408
IV <i>fəsil</i>	415
V <i>fəsil</i>	424
VI <i>fəsil</i>	432
VII <i>fəsil</i>	441
VIII <i>fəsil</i>	452
IX <i>fəsil</i>	461
X <i>fəsil</i>	468
XI <i>fəsil</i>	477
XII <i>fəsil</i>	489
XIII <i>fəsil</i>	500
XIV <i>fəsil</i>	508
XV <i>fəsil</i>	519
XVI <i>fəsil</i>	530
XVII <i>fəsil</i>	540
XVIII <i>fəsil</i>	553
XIX <i>fəsil</i>	562
XX <i>fəsil</i>	571
XXI <i>fəsil</i>	581
XXII <i>fəsil</i>	590
XXIII <i>fəsil</i>	599
XXIV <i>fəsil</i>	611
XXV <i>fəsil</i>	621
XXVI <i>fəsil</i>	633
XXVII <i>fəsil</i>	642
XXVIII <i>fəsil</i>	650
XXIX <i>fəsil</i>	659
XXX <i>fəsil</i>	671
XXXI <i>fəsil</i>	682
XXXII <i>fəsil</i>	689
XXXIII <i>fəsil</i>	701



DÜNYA ƏDƏBİYYATI
KLASSİKLERİ

Ceyms Fenimor KÜPER

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çapa imzalanmışdır 11.03.2010. Format $60 \times 90 \frac{1}{16}$. Ofset çap üsulu.
Fiziki çap vərəqi 44,5. Sifariş 37. Tiraj 7000.

“Şərq-Qərb” ASC-də çap olunmuşdur
Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+994 12) 374-75-62
Faks: (+994 12) 370-18-49
e-mail: sharq.qarb@gmail.com